



DÜNYA ƏDƏBİYYATI
KLAŞİKLƏRİ



Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında” 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2009

Федор Михайлович ДОСТОЕВСКИЙ



Fyodor Mixayloviç DOSTOYEVSKI

1821–1881

SEÇİLMİŞ ƏSƏRLƏRİ

ÜÇ CİLD DƏ

I CİLD

CİNAYƏT VƏ CƏZA

“Şərq-Qərb”

Bakı – 2009

ISBN 978-9952-34-226-0

Tərcümə edəni: **Beydulla Musayev**

Ön sözün müəllifi: **Məmməd Qocayev**

Rədaktor: **Etimad Muradov**

Korrektor: **Aqşın Məsimov**

Bədii tərtibat ve
dizaynın müəllifi: **Tərlan Qorcu**

Kompüter düzümü:
Hikmət Aydınoğlu
Mehman Musabəyli
Elçin Hüseynov

*Bu kitab "F.M.Dostoyevski. Cinayet və cəza" (Bakı, "Öndər", 2004)
nəşri əsasında çapa hazırlanmışdır*

Dostoyevski Fyodor Mixayloviç. Seçilmiş əsərləri. 3 cilddə,

I cild: Cinayet və cəza. – Bakı: "Şərq-Qərb", 2009, 584 səh.

XIX əsrin böyük rus yazıçısı, rus milli ruhunun dərin ifadəçisi Fyodor Mixayloviç Dostoyevski dünya ədəbiyyatının, eləcə də felsefi və estetik fikrini inkişafına güclü təsir göstərmişdir.

Dostoyevski rəalizminin əsasında insan iztirabları, tapdallanmış və təhqir edilmiş şəxsiyyətin faciəsi dayanır. Belə şəxsiyyətlərdən biri oxuculara təqdim olunan bu kitabın – "Cinayet və cəza" romanının qəhrəmanı Raskolnikovdur. Yaziçi humanist niyyətlərini şer yolla həyata keçirməyə cəhd göstərən qəhrəmanın tutduğu yolu inkar edir və çıxış yolunu insanın gerçəklilikle barişmasında görürdü.

Dostoyevskiye görə, hüquqi cazadan daha ağır olan bir ceza var ki, o da mənəvi işgəncələr, insanın öz-özünü ittiham etməsi və cəzalandırmasıdır. Bu mənada bütün ictimai, mənəvi problemlərin həlli insanın mənən kamilləşməsindən, öz ehtirasları üzərində qələbəsindən keçir.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2009
Bədii tərtibat, sehifələnmə: "Tutu" nəşriyyatı, 2009
© "Şərq-Qərb" ASC, 2009

CİNAYƏT VƏ ONUN CƏZASI

Fyodor Mixayloviç Dostoyevskinin “Cinayət və cəza” romanı XIX əsrin 60-cı illərində (1866) yazılmışdır və rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini eks etdirir. Bu, elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatçıları həmin məsələ haqqında dərindən düşünürdü. Dostoyevski, Çernișevskidən fərqli olaraq, Rusyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yeni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamillesmə yolunu seçməsində görürdü. O dövr üçün Çernișevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya, nəhayət ki, müəyyən müddətdən sonra sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevskinin fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təməyüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqtəyi-nəzərdən diqqət yetirildikdə Dostoyevskinin fikirlərinin özünü doğrultduğunu görürük.

“Cinayət və cəza” romanı Dostoyevskinin bes böyük romanından birincisidir. Bundan sonra yaziçi məşhur “İdiot”, “Şeytanlar”, “Yeni-yetmə” və “Karamazov qardaşları” romanlarını yazmışdır. “Cinayət və cəza” romanı Dostoyevski yaradıcılığında yeni mərhələnin başlangıcıdır. Məlumdur ki, dahi söz ustası yaradıcılığa 40-ci illərdə “kiçik insan” haqqında yazdığı əsərlərlə başlamışdı. “Yoxsul insanlar”, “Oxşar”, “Cənab Proxarçın”, “Bəyaz gecələr” və nəhayət, 60-cı illərin əvvəlində qələmə aldığı “Alçaldılmış və təhqir edilmişlər”, məhz, bu mövzuya, yəni “kiçik insanlar”ın maddi və mənəvi işgəncələrinin təsvirinə həsr edilmişdi.



60-cı illərdə isə Dostoyevski sosial-psixoloji mövzudan ideya-mənəvi mövzuya keçmiş, insan xarakterini, onun aqibətini, şəxsiyyətini təyin edən ideoloji və mənəvi məqamların bədii tehlilinə üz tutmuşdu. Odur ki Dostoyevskinin 60-cı illərdə yazılmış romanlarını tədqiqatçılar yeni roman növü kimi qeyd edir, “ideoloji roman”, “polifonik roman” və s. adlandırırlar. Bu yeni roman növünün mahiyyəti ondan ibarətdir ki, burada insan xarakteri, insan şəxsiyyəti, sadəcə olaraq, realisticəsinə, ictimai, sosial mühitin mehsulu kimi götürülmür, insan daha mürekkeb, daha ziddiyyətli, ilk növbədə, özü öz müqəddərətini həll etməyə çalışan ruhi varlıq kimi təsvir olunur. Dostoyevski öz realizminin əsas vəzifəsini “insanda insanı tapmaq” vəzifəsi kimi təyin edir. Bu, o deməkdir ki, insan görünüşündən, fərdin özü barədə və başqalarının onun haqqında düşündüklərindən daha mürəkkəb, daha sırlı məxluqdur. İnsan ruhunun ənginliklərinə dalmaq, onun özünün də xəbəri olmayan daxili sırlarını açmaq üçün Dostoyevski öz qəhrəmanlarını müstəsna qəza vəziyyətinə salır və bu vəziyyətdə onların xarakterinin gizli tərəflərinin açılmasına nail olur.

“Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikov belə bir sınaga çəkilir: o, cinayət törədir, qoca sələmçi qarını öldürüb, qarət edir. Bu hadisədən sonra Raskolnikovun ruhi aləmində kəskin təbəddülətlər baş verir və o, öz ideyasına da, hərəkətlərinə də, insanlara da, sanki, başqa nöqtəyi-nəzərdən baxmalı olur. Raskolnikovun cinayəti ehtiyac ucundan və adı qarət məqsədi ilə törədilən cinayət deyildir. Onun əsasında ideya və bu ideyanın həlli cəhdidən dayanır. Raskolnikovu narahat edən, onu özünə tabe edən ideyanın mahiyyəti belədir: insan müəyyən müsbət, xeyirxah, ədalətli bir məqsədin həyata keçirilməsi naminə özünə kiçik bir cinayəti rəva görə bilərmi? Qarını, – bu gün-sabah onsuz da dünyasını dəyişəcək bu gərəksiz insanı, – öldürüb onun var-dövlətinə sahib olmaq, özünü həyatda təsdiq etmək və bu kiçik cinayətin müqabilində çoxlu xeyirxah iş görməklə, ismətini satan cavan qızları xilas etməklə öz günlərini yumaq olarmı? Yəni bir cinayət əvəzinə min xeyirxah iş görməklə mənəvi məsuliyyətdən azad olmaq olarmı? Raskolnikov məntiqi şəkildə belə nəticəyə gəlir ki, olar. Lakin duyğular səviyyəsində öz qəlbinin səsinə qulaq asaraq hiss edir ki, olmaz. Ağlın və məntiqin qəbul etdiyi həqiqəti insan qəlbi və insan mənəviyyatı qəbul etmir. Raskolnikov, bir növ, odla su arasında qalır. Bu ziddiy-

yəti həll etmədən, bu ideyanı sona çatdırmadan o, rahatlıq tapa bilmir. İdeya onu hərəkətə vadar edir, qəlb isə ona bu yoldan imtina etməyi rəvə bilir. Qəhrəman, ideyası ilə mənəviyyatı, ağılı ilə öz ruhu arasında çəşqinliq içində iztirab çəkir.

Onda Raskolnikov tarixə, həyata, reallığa müräciət edir ve orada öz ideyasına dayaq nöqtəsi axtarır. O hətta məqalə də yazıb jurnalda göndərir. Məqalədəki fikirlərininsə mahiyyəti bundan ibarətdir ki, tarixdə yaşamış dahlilər öz ideyalarının həyata keçməsi naminə minlərlə, milyonlarla insanın ölümünə fərman vermişlər. Solonlar, napoleonlar özlərinin ali məqsədləri yolunda müharibələr etmiş və bu müharibələrde saysız-hesabsız insan qurbanları verilmişdir. Heç kəsin ağlına belə gəlmir ki, bu qurbanlara görə onları ittiham etsin. Doğrudur, onların ideyaları böyükdür, məqsədləri alıdır, lakin qurbanları da çoxdur. Raskolnikov isə öz qarşısına adı məqsəd qoymuşdur və bu məqsədi reallaşdırmaq üçün vur-tut bircə qarını öldürmək lazımdır. Buna isə onun cəsarəti çatsa da, mənəviyyatı yol vermir. Bəzən o düşünür ki, mənim yerimdə Napoleon olsayıdı və ona öz karyerasını başlamaq üçün bircə qarını öldürmək lazım gəlsəydi, neylərdi? Fikirləşməzdimi ki, bu, mənəviyyatsız hərəkətdir? Fikirləşməzdimi ki, bu, onun adına layiq hərəkət deyildir?

Raskolnikov birdən dərk etməyə başlayır ki, Napoleon onun yerində olsayıdı, nəinki tərəddüd edərdi, heç qariya cincirini çəkməyə imkan verməzdi, boğardı, əsla düşünməzdi ki, bu hərəkət mənəviyyata sığan və ya siğmayan hərəkətdir. “Bəs onda mən niyə bunu edə bilmərəm”, – deyə, Raskolnikov öz-özünü danlayır. O, belə bir qənaətə gəlir ki, Napoleonların vücudu tuncdandır, onlar qeyri-adi insanlardır. Deməli, insanlar adilərə və qeyri-adılərə bölünürülər. Birincilərin həyatdakı məqsədi və məramı tabe olmaq, tale qarşısında mütilik göstərmək və nəhayət, sadəcə olaraq, nəsil artırmaqdan ibarətdir. İkincilərin məqsədi isə yeni söz demək, tarixdə yeni yol açmaq və bəşəriyyəti irəli aparmaqdan ibarətdir. Məhz onlara qadağa yoxdur, onlar öz məqsədləri naminə qan da tökə bilərlər və bu, onlar üçün günah hesab edilməz. Raskolnikov özünü qeyri-adılər və dahlilər cərgəsinə qatmır, yaxşı anlayır ki, ondan Napoleon çıxmaz. Lakin bununla belə, beynində möhkəm yer eləmiş ideya onu rahat buraxmır. Nəzəriyyə və tarixi misallar səviyyəsində Raskolnikov özünə, öz ideyasına mənəvi əsas yarada bilmir. Tərəddüdlər davam edir.



Burada real həyat, onun real hadisələri, Raskolnikova yaxın və uzaq olan insanların aqibəti qəhrəmanın ideyası işığında təhlil edilir. Raskolnikov universitetdən qovulub. Onun oxumaq və yaşamaq üçün pulu yoxdur. Yeganə bacısı Dunya, Lujin deyilən dəyərsiz, onu sevməyən, lakin varlı bir kişiyə ərə getmək, bununla da qardaşına kömək etmək istəyir. Raskolnikov bu nikahın əleyhinə çıxır, bacısını Lujinə ərə getməyə qoymayacağına söz verir. Bu zaman onun daxilində gizli hiss baş qaldırır: qoymayıb, əvəzində nə edəcəksən, bu vəziyyətdən özünü və yaxınlarını necə çıxaracaqsan? Onda yenə də Raskolnikovun yadına ideyası düşür. Sanki, bu ideya onu addimbaaddım izləyir və ta reallaşmayınca onu rahat buraxmir. İdeyanın bu xüsusiyətini Dostoyevski öz romanlarında çox geniş və dərindən, bədii şəkildə təhlil etmişdir. İdeya yad qüvvə kimi insan qəlbini daxil olur, insanın ruhi, mənəvi tarazlığını pozur və onu insan ruhuna yad olan əməllərə təhrik edir.

Anasının məktubundan sonra (Dunyanın Lujinə ərə getmək planı məhz bu məktubda bildirilirdi) Raskolnikov bir səra başqa hadisələrlə də üzləşir ki, həmin hadisələr də qəhrəmanın qəlbində onun ideyasının möhkəmlənməsinə kömək göstərir. Belə çıxır ki, Raskolnikov ikili təsir altında yaşıyır və hərəkət edir. Bu da onun daxilən ikileşməsinin əsas səbəbinə çevrilir. Bir yandan insanlıq mahiyyəti, mənəviyyəti və ruhu onu bu ideyadan əl çəkməyə çağırır, o biri yandan isə real həyat, mühit, ətrafdakı insanların (Lujinin, Svidriqaylovun, Lebezeyatnikovun, Porfiri Petroviçin və başqalarının) mənəviyyəti və həyat prinsipləri onun doğru yolda olduğunu sübut edir və ideyaya daha çox bağlayır. Deməli, Raskolnikovun ideyası ictimai mənşəli ideyadır, mənəviyyəti isə insani mənşəlidir. İnsan varlığı ilə sosial prinsiplər Raskolnikovun qəlbində ikili və ziddiyyətli ekslik yaradır. Bu qüvvələrin hansının qalib gələcəyindən isə qəhrəmanın aqibəti asılı olacaq.

Üzüntülü tərəddüdlərdən sonra Raskolnikov qarının evinə gəlir, onu öldürür və qarət edir. Bu məqamda qarının günahsız, zavallı bacısı Lizaveta gəlib çıxır və Raskolnikov onu da öldürür. Əslində, Raskolnikov Alyona İvanovnanı Lizaveta İvanovna kimilərini xilas etmək məqsədi ilə öldürmək istədiyini düşünürdü. Lakin əksinə oldu. Dostoyevskinin fikri budur ki, cinayət, haqsızlıq, qan tökmək vasitəsilə ədalətə və haqqə xidmət etmək olmaz. Cinayət yoluna, şər yola ayaq basmış insan artıq bu yolda kimin haqlı, kimin haqsız

olduğunu ayırd edə bilmir. Haqqa yönəlmış fəaliyyət nəticədə haqsızlığa xidmət etmiş olur. Bu, Raskolnikov ideyasının elə ilk addımdan məğlubiyyəti idi.

Qarının öldürülməsindən sonra Raskolnikovun ruhi və real həyatında yeni mərhələ başlanır. İndiyədək Raskolnikov öz ideyasını reallaşdırmaq barədə düşünürdü, lakin bu düşüncələri ədalətlə və inamlı nəticəyə çatdırı bilmirdi. Bundan sonra isə onun qarşısında başqa bir çətin məsələ durur: öz günahını etiraf etmək. Yenə də beynində ikili cavablar, ikili sübutlar baş qaldırır. Raskolnikov ideyanı həyata keçirdiyi kimi, eləcə tərəddüdlər içinde heç bir inandırıcı nəticəyə gelmədən öz cinayetini etiraf edir. Onun özü də bilmir ki, nə vaxt **daha** haqlı idi: qarını öldürəndə, **yoxsa** günahını boynuna alıb Sibirə sürgün olunanda? Ziddiyyət sonacan davam edir, çünkü Raskolnikovun bu iki qərarı, ikili davranışları başqa-başqa mərkəzlərdən: məntiqi düşüncə və mənəvi duygular, yəni real həyatın prinsiplərindən irəli gələn ideya və insan qəlbinin əzəli tələblərinin təzahürü olan mənəviyyat tərəfindən idarə edilir. Deməli, müasir insan, sivilizasiya dövrünün insanı zahiri aləmlə daxili **aləm**, cəmiyyətlə özü arasında qalmışdır. Raskolnikovun cinayəti onun özünə xilaf çıxaraq ictimai qanunlara, cəmiyyətə tapınması, bununla da özündən, öz insanlıq mahiyyətindən aralı düşməsi deməkdir. Onun öz cinayətini boynuna alması, cəzasını könüllü şəkildə qəbul etməsi isə öz insanlıq mahiyyətinə, öz ruhuna qayıtməsi deməkdir. Nəticə etibarilə insanın özünə xilaf çıxmazı, Allaha xilaf çıxmazı kimi dəyərləndirilir. Dostoyevskinin fikrincə, Raskolnikovu faciələrə, ağır cinayətə, çəşqinqılıqlara düşçər edən amil, qəlbindəki inamın, etiqadın, Allaha məhəbbətin azalmasından irəli gəlir.

Raskolnikovun əksi kimi romanda Sonya Marmeladovanın obrazı verilmişdir. Bu zavallı qız həyatda ağır işgəncələrə düşər olmuşdur. Atası işdən qovulmuş, içkiyə qurşanmışdır, analığı xəstədir, anahığının uşaqları körpədirlər. Bu ailəni dolandırmaq üçün Sonya öz ismətini qurban verməli olur. Lakin bununla belə, heç vaxt onun qəlbində insanlara qarşı nifrət hissi oyanmir. Əksinə, o, insanları sevir, çünkü o, Allahı sevir. Onu yaşıdan da, bu uğurum qarşısında məhv olmağa qoymayan da, məhz, həmin inamdır. Sonya küçə qadını olsa da, mənəvi cəhətdən saf və günahsızdır, çünkü heç vaxt öz Allahını unutmamışdır. Raskolnikovun düz yola qayıtmasında




Sonyanın rolu danılmazdır. Raskolnikov öz nicatını bu qızda görür, ona görə də sırıncı bacısına, anasına deyil, məhz, Sonyaya açır. Sonya isə təkidlə ondan tələb edir ki, şəhər meydanına getsin, orada diz çöküb torpağı öpsün, hamının qarşısında öz cinayətini etiraf edərək onlardan üzr diləsin. Yəni cinayət törətmmiş Raskolnikov torpaq qarşısında, insanlar qarşısında, bir də Allah qarşısında günahkardır. Raskolnikov şəhər meydanına gəlir, diz çöküb torpağı öpür, sonra da başını qaldırıb öz ətrafında onu ələ salan insanları görür. O, məhz bu insanlardan üzr istəməlidir. Raskolnikov həmin insanlara nifret edir, axı onlar Raskolnikovdan heç nöylə artıq deyildilər, belələrinin qarşısında necə üzr istəsin? Torpağı öpmək, Allahdan üzr dilemək insan heysiyyətinə toxunmur, lakin özündən əskik insanlara baş əymək onun mənliyini sarsıdır. Dostoyevskinin fikrincə, bu, təkəbbürlülük və böyük günahdır.

Raskolnikovu cinayətə sövq edən amillərdən biri də qəlbində insanlara qarşı mərhəmətin tükənməsidir. Mərhəmət tükənəndə onun yerini nifret tutur. Raskolnikov müəyyən mənada insanlara nifret edir, onları sevə bilmir, onları məhəbbətə və qayğıya layiq hesab etmir. Dostoyevski isə belə hesab edir ki, əsl humanist, əsl Allah adımı, əsl xristian insanları necə varsa, elə də sevməlidir. Yaxşılıarı hamı sevə bilər, pisləri sevmək, onlara mərhəmət göstərmək isə əsl xristianlıq deməkdir.

Raskolnikov məhkum olunub Sibirə sürgün edilir. Dunya Razumixinə, Raskolnikovun dostuna ərə gedir, Raskolnikovun anası vəfat edir. Svidriqaylov özünü öldürür. Sonya isə Raskolnikovun dalınca Sibirə yollanır. Sonya elə insandır ki, onun üçün özgə dərди deyilən bir şey yoxdur. Hamının faciəsini öz faciəsi kimi qəbul edir və özünü qurban verməyə həmişə hazır olur. Sibirdə də Raskolnikovun tərəddüdləri davam edir, o, hərdənbir özünü danlayır, öz-özünü zəiflikdə ittiham edir, ideyasının heç də başqalarının ideyalarından əskik olmadığını düşünür. Lakin Sonyanın təsiri altında, daha doğrusu, onun təmənnasız məhəbbətinin təsiri altında Raskolnikovun qəlbində Sonyaya, insanlara qarşı mərhəmət hissi baş qaldırır. Bu məqamdan sonra Raskolnikovun həyatında yeni dövr başlanır: tədricən ruhi saflaşma, ruhi kamilləşmə, qüsurlardan azadolma, öz günahlarını öz mənəvi iztirabları hesabına yumaq cəhdli yeni həyat yolunun başlangıcına gətirib çıxarır. Bu, uzun və əzablı yoldur. Bu yolla Raskolnikov necə irəliləyəcək, hansı nəti-

cəyə gəlib çıxacaq – bütün bu suallar cavabsız qalır, çünki Dostoyevski romanı burada tamamlayır. Raskolnikovun cinayəti nədədir, onun cəzası nədən ibarət oldu? Qarının öldürülməsi və Raskolnikovun Sibirə sürgün edilməsi – bunlar cinayətin və cəzanın hüquqi ifadələridir. Dostoyevski isə belə hesab edir ki, hüquqi cəzadan da ağır bir cəza vardır ki, o da mənəvi işgəncələrdir, yəni insanın öz-özünü ittiham etməsi və cəzalandırmasıdır. Bu ruhi cəza heç nəylə müqayisə olunmayacaq dərəcədə ağır cəzadır. Lakin ədalətli cəzadır, çünki insanı saflığa, haqqqa, məhəbbətə doğru aparır. Ümumiyyətlə, Dostoyevski belə hesab edir ki, bütün ziddiyətlərin və bütün problemlərin – həm ictimai, həm mənəvi – həlli insandan, insanın mənəvi kamilləşməsindən keçir. İnsanın da həyatdakı ən böyük qələbəsi onun özü üzərindəki qələbəsidir. Özünə qalib **gəlmış** insan kamil insandır. Özünün, öz ehtiraslarının, təmənnalarının **qulu** olan insan azad sayıla bilməz. Azadlığın yolu insanın özü üzərindəki qələbəsindən keçir.

Dostoyevskinin qəhrəmanı bu yolun haqq yolu olduğunu **duyur** və həmin yola **qədəm qoyur**.



Məmməd Qocayev

Fyodor Mixayloviç Dostoyevski
DÜNYA ƏDƏBİYYATI KLASSİKLERİ





CİNAYƏT VƏ CƏZA

Fyodor Mixayloviç Dostoyevski
DÜNYA ƏDƏBİYYATI KLASSİKLERİ



BİRİNCİ HİSSƏ

I

İyulun başlanğıcında, ilkindi vaxtı cavan bir oğlan S. dalanında kirayə tutduğu xirdaca otağından küçəyə çıxıb, ağır-agır, sanki tərəddüd içinde K. körpüsünə sarı getməyə başladı; hava çox isti idi.

Pilləkənlərdən enəndə o, mənzil sahibəsinin gözündən müvəffəqiyyətə yayına bilmışdı. Onun otağı beşmərtəbəli, hündür bir evin taxtapuşu altında idи və otaqdan daha çox şəkər oxşayırıdı. Bu otağı o, elə kirayələmişdi ki, naharı da, ev işləri də mənzil sahibəsinin boynundə idi. Ev sahibəsinin mənzili isə bir pilləkən aşağıda yerləşirdi; o, hər dəfə küçəyə çıxarkən mütləq ev sahibəsinin mətbəxi qabağından keçməli idi, mətbəxin də qapısı çox vaxt taybatay açıq olurdu. O, həmişə buradan keçəndə bir az qorxu və iztirab duyur və özü də bundan utanaraq üz-gözünü qırışdırırdı. O, ev sahibəsinin kirayə haqqını çoxdan verməmişdi, buna görə də ona rast gəlməkdən qorxurdu.

Əslində, o nə bu qədər qorxaq, nə də qırıq deyildi, hətta, əksinə, son vaxtlarda acıqlı və gərgin bir vəziyyətdə idi, – onun bu vəziyyəti ipoxondriyaya bənzəyirdi. O, həmişə fikrli və dalğın idi, özünü hamidan kənar tuturdu, buna görə də yalnız mənzil sahibəsinə deyil, başqalarına da rast gəlməkdən qorxurdu. Yoxsulluq onu əldən salmışdı; lakin keçirdiyi sixıntılı vəziyyət son vaxtlarda onu heç narahat etmirdi. Ən zəuri işləri ilə də daha heç məşğul olmurdu və olmaq da istəmirdi. Mənzil sahibəsi onun haqqında nə kimi pis niyyətdə olsa da, əslində bu cavan oğlan ondan qorxmurdu. Ancaq pilləkən



başında dayanıb, mənzil sahibəsinin heç ona dəxli olmayan boş-boş sözlərini eşitmək, onun kirayə pulunu istəyərək qarayaxalıq etməsini görmək, hədə-qorxusunu, şikayətini dinləmək, eyni zamanda ondan yaxasını qurtarmaq üçün hiylə işlətmək, üzr istəmək, yalan demək zəhləsini tökmüşdü; ele yaxşısı bu idi ki, onun gözünə sataş-mamaq üçün pilləkəndən pişik kimi sıvişib getsin, əkilsin.

Lakin bu dəfə küçəye çıxanda mənzil sahibəsinə rast gəlməkdən qorxması hətta onun özünü də heyvətə saldı. O, qəribə bir halda gülümsəyərək düşündü: "Bir gör nə kimi işə əl atmaq istəyirəm, özü də belə boş şeydən qorxuram... Həl... Bəli... Hər şey adamın öz əlindədir, **ancaq o** şeyin ki, adam yanından ötüb-keçir, əhəmiyyət vermir – bunu yalnız qorxduğu üçün edir... Bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxur? Bu, çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözdən qorxurlar... Amma mən çox danışram ha... Çox danışdığım üçün də heç bir şey eləmirəm. Deyəsən, **elə** heç bir şey eləmədiyim üçün də çox danışram. Bir aydır ki, mən günlərlə bir bucaqda uzanıb, boş-boş şeylər haqqında düşündüyüm üçün... belə çox danışmağa öyrəşmişəm... Yaxşı, indi mən niyə gedirəm? Bu iş **heç** mənim əlimdən gələrmi? Məgər bu ciddidir? Heç də ciddi deyil. Elə-belə, **xəyal** xatirinə öz-özümü əyləndirirəm: bu, **oyuncaqdır!** Bəli, doğrudan da, oyuncaqdır!"

Bayır yaman isti, həm də bürkü idi; küçə adamlı dolu idı; hər yanda əhəng, taxta-şalban, kərpic, toz görünür, xüsusi bir yay üfunəti duyulurdu; yaylağa getməyə imkanı olmayan peterburqlular bu üfunətə yaxşı bələddirlər; bütün bunlar onsuz da əsəbləri pozulmuş bu gəncə pis təsir bağışladı. Şəhərin bu hissəsində xüsusən çox olan pivə dükənlərindən qalxan üfunət, iş günü olsada, hər addımda sərxaş adamların nəzərə çarpması insana kədər verən bu iyrənc mənzərəni tamamlayırdı. Bir anda bu gəncin üzündə dərin bir ikrah hissi ifadə olundu. Yeri gəlmışkən, bu, çox qəşəng bir oğlandı: gözəl qara gözləri, tünd-sarışın saçları vardi; orta-boylu adamdan hündürdü; bədəni nazik və gözəl biçimli idi. Çox çəkmədən o, dərin fikrə daldi. Hətta, daha doğrusunu desək, elə bil ki, yuxuya gedərək özünü unutdu; o gedirdi, lakin ətrafinda olan şeyləri görmür, görmək də istəmirdi. O, öz-özü ilə danışmağa vərdiş etdiyi üçün, arabir nəsə mizildayırdı, bayaq o özü çox danışmağını

boynuna almışdı. Bu anda o, arabir fikirlərinin bir-birinə qarışdığını, həm də bədəncə çox zəiflədiyini dərk edirdi: iki gün idi ki, heç nə yeməmişdi.

O, elə pis geyinmişdi ki, hətta pis geyinməyə adət etmiş bir adam belə, bu cür cir-cindirdə gündüz bayra çıxmağa utanardı. Lakin bura şəhərin elə bir məhəlləsi idi ki, burada belə geyim heç kəsi təəccübləndirməzdı. Sennaya meydanının yaxın olması, müəyyən müəssisələrin çoxluğu, camaatın əksəriyyətlə əsnafdan olması və Peterburqun bu mərkəzindəki küçə və dalanlarda çox sıx yaşaması burada qəribə bir mənzərə yaratmışdı və bəzən elə şeylər nəzərə çarpırdı ki, o cavan oğlana rast gəlirkən təəccüb etmək özü qəribə görünərdi. Lakin bu gəncin qəlbində elə bir kin və nifrat vardı ki, o, nə qədər vasvası və tələbkar olsa da, bu tələbkarlığı bəzən bir gənc tələbkarlığı dərəcəsinə varsa da, belə cir-cindirlə küçəyə çıxmaqdan heç xəcalət çəkmirdi. Lakin küçədə tanış bir adama, yaxud ümumiyyətlə, rast gəlmək istəmədiyi əvvəlki yoldaşlarına rast gəlsəydi, o, əlbəttə, utanardı... Bu zaman küçə ilə yekə bir yük atı qoşulmuş iri arabada bir sərxoş aparırdılar; araba bu cavan oğlanın yanından keçəndə o sərxoş birdən çığırib dedi: "Adə ey, ay alman şlyapaçısı!" və əli ilə onu göstərərək səsi yetdikcə bağırıldı; cavan oğlan bunu eşidəndə birdən dayarıdı və əsəbi halda öz şlyapasından yapışdı. Onun şlyapası hündür, girdə Simmerman şlyapası idi; lakin o, çox köhnə idi, rəngi solub bozarmış, ora-burası deşilmişdi, üstü ləkələkə idi, kənarları yox idi, həm də çox eybəcər bir şəkildə yan tərəfə qatlanmışdı. Lakin bu cavan oğlanı xəcalət hissi deyil, tamamilə başqa bir hiss bürüdü, bu hətta qorxuya bənzəyirdi.

O karıxmış halda mızıldandı: "Mən bunu bilirdim! Mən elə belə də güman edirdim! Bu, hər şeydən pisdir! Bax belə mənasız bir şey, belə axmaqcasına xırda bir şey bütün işi poza bilər! Bəli, bu şlyapa həddindən artıq gözə çarpır... Gülünc şlyapadır, ona görə də gözə çarpır... Mənim əynimdəki cir-cindirə mütləq bir furajka lazımdır, qoy lap nimdaş bir şey olsun, necə olsa, bu eybəcərdən yaxşıdır! Heç kəs başına belə şey qoymur; lap bir verstlikdən gözə çarpar, yadda qalar... Əsas məsələ də budur ki, yadda qalar, bir sübut olar... Bu işdə gərək elə eləyəsən ki, mümkün qədər gözə çarpmayasa... Əsas da elə xırda şeylərdir, xırda şeylər... Bax, bu xırda şeylər həmişə adamı məhv edir, hər şeyi məhv edir..."



O, çox uzağa getməyəcəkdi; hətta yaşıdagı evin darvazasından oraya neçə addım olduğunu da bilirdi: düz yeddi yüz otuz addım idi! Bir dəfə o, bərk xəyalə dalarkən öz addımlarını saymışdı. O zaman hələ heç özü də xəyalına inanmırıldı, ancaq bu xəyalın çırkin, lakin adamı yoldan çıxaran cəsarəti ilə özünü əsəbiləşdirirdi. İndi bunun üstündən bir ay keçmişdi, indi o, həmin məsələyə başqa cür baxmağa başlamışdı, o, öz zəifliyi və tərəddüd göstərməsi haqqında öz-özünü acıqlandıran sözlər söyləsə də, bu "çırkin" xəyalı qeyri-ixtiyari olaraq bir iş hesab etməyə adət eləmişdi, ancaq hələ də öz-özünə inanmırıldı. O hətta indi bu işi bir balaca sınaqdan keçirməyə gedirdi, buna görə də hər addımda həyəcanı artırdı.

O, ürəyi döyüñə-döyüñə, bədəni əsəbi halda titrəyə-titrəyə nəhəng bir evə yaxınlaşdı; evin bir üzü kanala, o biri üzü N. küçəsinə baxındı. Bu ev başdan-başa kiçik mənzillərdən ibarət idi: burada cürbəcür sənət sahibləri – dərzilər, çilingərlər, aşpzadələr, müxtəlif almanlar, özlərini satmaqla dolanan qızlar, xırda məmurlar və sairə yaşayırı. Evə gələnlər, evdən gedənlər bir ucdan evin hər iki darvazasından və hər iki həyətindən girib-çıxırdılar. Burada iki-üç dalandar vardı. Cavan adam bu dalandarlardan heç birinə rast gəlmədiyindən sevinib dərhal darvazadan sıvíşib, özünü sağ tərəfdəki pilləkənə verdi. Pilləkən qaranlıq və dar idi; bunu o, çoxdan öyrənmişdi, bilirdi və belə bir şərait onun xoşuna gəldi: belə qaranlıq yerdə hətta sizinlə maraqlanan bir adam da təhlükəli deyildir. O, dördüncü mərtəbəyə qalxıb qeyri-ixtiyari olaraq düşündü: "Mən ki indi belə qorxuram, bəs onda fürsət tapıb doğrudan da əsl işə el atanda nə olacaq?.." Əsgərliyi bitirmiş, indi isə hamballıq edən bir neçə adam bu yerdə cavan oğlanın yolunu kəsdilər: onlar bir mənzildən mebel çıxardırdılar. O, əvvəldən də bilirdi ki, bu mənzildə məmurluq edən bir nəfər ailəli alman yaşayır. "Deməli, bu alman indi buradan köçür, deməli, dördüncü mərtəbədə, bu pilləkənin başında bir müdət ancaq o qarı yaşayacaq, o biri mənzil boş olacaq. Bu, yaxşı oldu... Hər ehtimala qarşı..." – deyərək düşündü və qapının zəngini basdı. Zəng zəif səsləndi, sanki o, misdən deyil, tənəkədən idi. Belə evlərin kiçik mənzillərində zənglərin çoxusu belə olur. Zəngin necə səsləndiyi yadından çıxmışdı, buna görə də bu qəribə səs, elə bil ki, birdən yadına nəsə saldı və nəyi isə onun təsəvvüründə aydınca canlandırdı... O, bərk diksindi: bu dəfə onun əsəbləri yaman zəiflə-

mişdi. Bir az sonra qapı azca açıldı: mənzil sahibəsi qapının arasından aşkar şübhə ilə ona baxırdı – qaranlıqda yalnız onun parıldayan gözləri görünürdü... Lakin pilləkəndə çoxlu adam görüb ürəkləndi, qapını tamam açdı. Cavan oğlan arakəsməsi olan qaranlıq bir dəhlizə girdi: arakəsmənin o biri tərəfində xirdəcə bir mətbəx vardı. Qarı içəri girən admanın qabağında kırımıçə durub, sualedici bir nəzərlə ona baxdı. Bu, çox balaca, anq bir qarı idi; altmış yaşı olardı; iti, acıqli baxışları, sivri, balaca burnu vardı; başı açıq idi, çallaşmış açıq-sarışın saçına çoxlu yağ sürmüştü. Toyuq qızına oxşayan nazik, uzun boynuna cindir bir flanel parça sarılmışdı; hava isti olsa da, çıynına rəngi solmuş, yırtıq bir xəz canlıq atmışdı. Qarı tez-tez öskürür və niqqıldaydı; yəqin ki, cavan oğlan ona xüsusi bir nəzərlə baxmışdı, çünkü birdən qarının gözlərində bayaqkı şübhə sezildi.

Cavan oğlan nəzakətli olmaq lazıim geldiyini xatırlayaraq azca baş əydi və tələsik mizildəndi:

– Raskolnikovam, tələbəyəm, bir ay əvvəl sizin yanınızna gəlməmişdim.

Qarı yenə də sualedici baxışlarını onun üzündən ayırmayaraq aydın bir ifadə ilə dedi:

– Yادimdadır, atam, sizin bura gəldiyiniz çox yaxşı yadimdadır.

Raskolnikov bir az özünü itirdi, qanının şübhələnməsinə təəccüb edərək sözünə davam etdi:

– Bəli... yenə də elə bir iş üçün gəlmışəm...

Sonra Raskolnikov ağır bir hiss ilə öz-özünə dedi: “Bəlkə də, o, həmişə belə olmuşdur, mən əvvəller bunu duymamışam...”.

Qarı dayanıb, sanki, fikrə getdi, sonra kənara çəkildi, otağın qapısını göstərərək, qonağı qabağa buraxıb dedi:

– Keçin, atam.

Raskolnikov, sarı divar kağızı çəkilmiş və ətirşah dibçəkləri qoyulmuş pəncərələrindən kisəyi pərdə asılmış kiçik bir otağa girdi; batan günəşin işığı içəri düşüb, otağı yaxşı işıqlandırmışdı. Birdən onun fikrindən, sanki, təsadüfi olaraq, belə bir şey keçdi: “Deməli, onda da otağa belə gün düşəcəkdir!” Şeylərin yerini mümkün qədər yaxşı bilmək və yadda saxlamaq üçün o, tez otağı gözdən keçirdi. Lakin otaqda elə bir şey yox idi. Mebelin hamısı çox köhnə idi; özü də sam ağacdan idi; burada çox iri və qabarlıq yumurttaşəkilli bir stol, iki pəncərə arasına qoyulmuş və üstündən kiçik bir güzgү asılmış tualet mizi, divarın yanında isə bir neçə stul vardı; divara sarı çərçivəli



iki-üç ucuz şəkil vurulmuşdu, şəkillərdə əllərində quş tutan alman qızları təsvir edilirdi. Otağın bütün mebeli bundan ibarət idi. Küncdə, kiçik bir ikona qabağında çıraq yanırı. Hər şey tər-təmizdi: mebel-lər, otağın taxta döşəməsi, hər şey par-par parıldayırdı. Raskolnikov öz-özünə dedi: "Bu, Lizavetanın işidir". Bütün mənzildə zərrəcə toz tapmaq olmazdı. Sonra o düşünərək əlavə etdi: "Kinli və qoca dul arvadların otağı həmişə təmiz olur". O biri kiçik otağın qapısı qabağından asılmış çit pərdəyə yanaklı və maraqla baxdı; orada qarının yatağı, bir də bir kamod vardi. Bu otağa o heç girməmişdi. Bütün mənzil bu iki otaqdan ibarətdi.

Qarı otağa girib, Raskolnikovun düz üzünə baxmaq üçün yenə də lap onun qabağında dayandı və sərt bir ifadə ilə soruşdu:

– Nə lazımdır?

– Girov qoymağə şey gətirmişəm, budur!

Raskolnikov cibindən köhnə, yasti bir gümüş saat çıxartdı. Saatin dal tərəfində qlobus təsvir olunmuşdu; zənciri poladdandı.

– Əvvəlki girovun da vaxtı çatıb. Üç gündür ki, ay qurtarıb.

– Mən sizə bir ayın da faizini verərəm; səbir edin.

– Səbir edəcəyəm, ya sizin şeyinizi elə indi satacağam – bu, mənim öz işimdir, atam.

– Alyona İvanovna, saatə nə qiymət qoyacaqsınız?

– Atam, lap boş şey üçün gəlirsiniz, elə hesab eləyin ki, bu heç nəyə dəyməz. Keçən dəfə sizə üzük üçün iki kağız manat vermişəm, amma onun lap təzəsini zərgərdən manat yarıma almaq olar.

– Dörd manat verin, mən onu geri alaram, atamdan qalandır.

Mən bu yaxında pul alacağam.

– Manat yarım, faizi də qabaqcadan, istəyirsinizsə, verim.

Raskolnikov həyəcanla dedi:

– Manat yarım?

– İxtiyar sizindir.

Qarı saatı ona uzatdı. Raskolnikov saatı aldı və elə hirsləndi ki, az qaldı çıxb getsin, amma elə o saat fikrini dəyişdi, yadına düşdü ki, getməyə daha başqa yer yoxdur, bir də axı bura ayrı bir iş üçün də gəlməmişdir...

Kobudcasına:

– Verin! – dedi.

Qarı açarı çıxarmaq üçün əlini cibinə saldı, qapısından pərdə asılmış o biri otağa keçdi. Raskolnikov otağın ortasında tək qalib maraqla qulaq asmağa və düşünməyə başladı. Qarının kamodu necə açıldığı eşidilirdi. "Kamodun, yəqin, yuxarı gözüdür, – düşündü. – Deməli, açarları o, sağ cibinə qoyur... Açarlar hamısı bir yerdədir, polad halqaya keçirilmişdir... Onların içində bir açar var, hamisindən böyükdür, üç dəfə, özü də diş-dişdir, bu, əlbəttə, kamodun açarı deyil... Deməli, bir mücrü, ya bir sandıq da var... Bax, bu maraqlıdır. Bütün sandıqların açarı belə olur... Amma bu nə alçaq işdir mən tuturam..."

Qarı geri qayıtdı.

– Budur, atam, hər aya iki şahı faiz tutulsa, onda bir ay üçün sizdən manat yarıma qabaqcadan on beş qəpik tutmaq lazımdır. İki əvvəlki manat üçün də, bu hesabla sizdən qabaqcadan iyirmi qəpik tutmaq lazımdır. Bunun da hamısı eləyir otuz beş qəpik. Saat üçün indi siz məndən bir manat on beş qəpik almali olursunuz. Budur, alın.

– Necə? İndi bir manat on beş qəpik oldu?

– Bəli, düz bir manat on beş qəpik.

Raskolnikov mübahisə etmək istəməyib pulu aldı. O, qariya baxır və getməyə tələsmirdi, sanki o, yenə də bir şey demək, ya bir şey etmək istəyirdi, nə demək və nə etmək istədiyini, sanki, özü də bilmirdi...

– Alyona İvanovna, bu günlərdə bəlkə sizə bir şey də gətirdim... gümüş... papiros qabıdır... dostumdan geri alan kimi gətirəcəyəm...

O karıxb susdu.

– Gətirəndə danışarıq, atam.

– Sağlıqla qalın... – Dəhlizə çıxanda o, mümkün qədər sərbəst bir halda soruşdu: – Siz evdə elə tək olursunuz, bacınız yoxdur?

– Atam, bunun sizə nə dəxli var?

– Əlbəttə, dəxli yoxdur. Elə-belə soruştum. Siz də o saat... Sağlıqla qalın, Alyona İvanovna!

Raskolnikov tamamilə çəşqin halda bayıra çıxdı. Onun çəşqinligi get-gedə artırdı. Pilləkəndən düşəndə həttə bir neçə dəfə dayandı, sanki bir şey onu bərk heyrətə salmışdı. Küçəyə çıxanda həyəcanla öz-özünə dedi: "Aman Allah, bu nə iyənc fikirlərdir! Yoxsa, mən... yoxsa, mən... – Sonra qəti bir ifadə ilə əlavə etdi: – Yox,



bu, boş şeydir, mənasız şeydir! Belə dəhşətli bir şey mənim ağılıma haradan gəldi? Gör mənim qəlbim necə çirkin bir şeyə qabilmiş! Xüsusilə çirkin, alçaq, iyrənc, iyrənc bir şeyə!.. Bir aydır ki, mən...”

O, öz həyəcanını nə sözlə, nə təəccübə ifadə edə bilirdi. Qarının yanına getməyə başlayandan bəri sonsuz bir ikrah hissi onun qəlbini sıxır və bulandırırdı, indi isə bu hiss elə bir dərəcəyə çatmışdı və elə aydın ifadə olunurdu ki, bilmirdi bunun əlindən necə yaxa qurtarsın. Səki ilə sərxoş kimi gedirdi, gəlib-gedəni görmürdü, onlara toxunurdu; ancaq o biri küçədə özünə gəldi. Yan-yörəsinə baxdı, gördü ki, bir içki dükəni qabağında dayanmışdır; səkidən oraya pilləkənlə enmək lazımdı. Elə bu zaman içki dükənindən iki sərxoş bir-birindən tut-a-tuta, söyə-söyə pilləkənlə küçəyə çıxırdı. Raskolnikov da çox düşünmədən aşağı endi. Hələ indiyə kimi o, içki dükənинə girməmişdi, lakin indi onun başı hərlənirdi, bir də ki yaman susamışdı, susuzluq onu əldən salmışdı. O, soyuq pivə içmək istəyirdi, həm də ki, birdən-birə düşdüyü zəifliyi o, acliqda göründü.

Qaranlıq və çirkli bir bucaqda, stol dalında oturdu; stol onun əlinə yapışındı; pivə gətirdib çox iştahla bir stekan içdi. Elə o saat da ürəyi sakitləşdi, fikri aydınlaşdı. Ümidlə öz-özünə dedi: “Bunlar hamısı boş-boş şeydir, bundan ötrü heç karıxmaq lazım deyildi! Bir stekan pivə içdin, bir parça suxarı yedin – qurtardı: bir anda ağıl möhkəmlənir, fikir aydınlaşır, məqsəd müəyyənləşir! Tfu, belə də miskinlik olar!” O, nifrətlə tüpürsə də, kefi açılmışdı, elə bil ki, bir anda dəhşətli bir yükden azad olmuşdu. Orada olanlara dostcasına bir nəzər saldı. Lakin bu anda o, qəlbinin dərinliklərində hiss edirdi ki, yaxşılığı doğru olan bu meyil özü də xəstə bir haldır.

Raskolnikov içki dükənə girəndə orada az adam qalmışdı. Pilləkəndə rast gəldiyi iki sərxoşdan sonra dükəndən dəstə ilə beş adam və qız çıxdı; onların qarmonu da var idi. Onlar gedəndən sonra dükən boşaldı və sakitlik oldu.

Dükənda üç adam qaldı; onlardan biri azca kefli idi; pivə içirdi və üzdən meşşana oxşayırıdı; yanındaki yoldaşı isə arxalıq geymiş, iri, kök, aq saqqallı bir adamdı; arabir qəfildən yuxulu imiş kimi bədənin yuxarı hissəsini atıb-tutur və bu zaman hansı bir şeri isə yadına salmağa çalışaraq axmaqcasına bir şey oxuyurdu:

Arvadımı mən oxşadım il boyu,
Ar-vadımı mən ox-şadım il boyu...

Ya da birdən, yenə, sanki, yuxudan ayılaraq oxuyurdu:

Düşdü yolum Podyaçeskaya bir gün
Yenə gördüm, yenə tapdım mən onu.

Ancaq heç kəs onun bu sevincinə şərik olmurdu: içki yoldaşı dinib-danışmır, hətta onun bu hərəkətlərinə ədavətlə, həm də şübhə ilə baxırdı. Burada bir adam vardı ki, üzdən qulluqdan çıxmış məmura oxşayırı. O, ayrıca oturmuşdu, qabağında araq şüşəsi vardı; arabir araqlan içib ətrafına baxırdı. O da, elə bil, həyəcan içində idi.

II

Raskolnikov izdihama öyrəşməmişdi; əvvəldə dediyimiz kimi, xüsusilə, son vaxtlarda adam olan yerdən qaçırdı. Amma indi, nədənsə, adamlara yaxın olmaq istəyirdi. Onun daxilində, sanki, yeni bir şey əmələ gəlir, eyni zamanda o, insanlara yaxın olmaq arzusu duyurdu. Bu bir ay içərisində bütün diqqətini cəlb edən sıxıntıdan, qəmginlik gətirən həyəcandan elə yorulmuşdu ki, bircə dəqiqə də olsa başqa bir aləmdə – qoy bu aləm necə bir aləm olursa olsun – nəfəs almaq istəyirdi. Buna görə də içki dükəni nə qədər çirkli və üfunətli olsa da, o, məmnuniyyətlə burada oturub qaldı.

Dükən sahibi ayrı bir otaqda idi; lakin o, haradansa pilləkənlə enərək tez-tez baş otağa gəlirdi: hər şeydən əvvəl onun iri, qırmızı qatlaqlı, yağılmamış, qəşəng uzunboğaz çəkməsi gözə çarpırdı. Əyninə çuxa və yamanca çirkənmiş qara atlaz jilet geymişdi, qalstuku yox idi; üzü isə eynən dəmir qılıf kimi, elə bil, yağılmışdı. Piştaxtanın arkasında on dörd yaşlı bir uşaq durmuşdu; ondan kiçik olan başqa bir uşaq da vardi, müşterilər bir şey istəyəndə o gətirirdi. Piştaxtanın üstündə doğranmış xiyar, qara suxarı və xırda-xırda kəsilmiş balıq vardi; bütün bu şeylərdən çox pis qoxu gəlirdi. İçəri elə bürkü idi ki, adam heç otura bilmirdi; hər şeydən elə araq qoxusunu gəlirdi ki, deyirdin, elə bu havadan adam beşcə dəqiqədə keflənə bilər.



Elə təsadüflər olur ki, görürsən, heç tanış olmadığımız bir adamlı, heç bircə kəlmə də söz söyləmədən, lap elə ilk baxışda, birdən maraqlanmağa başlayırıq. Raskolnikovdan bir az kənarda oturan və qulluqdan çıxmış məmura oxşayan adam ona belə təsir bağışladı. Raskolnikov sonralar bu ilk təəssüratı bir neçə dəfə xatırladı, hətta onu baş verəcək bir hadisənin qabaqcadan ürəyə daman bir duyğusu hesab etmişdi. O ele bir ucdn məmura baxırdı; həm də ona görə baxırdı ki, məmür gözünü ondan çəkmirdi, görünür, o adam çox istəyirdi ki, Raskolnikovla səhbət eləsin. İcki dükanında olan başqa adamlara isə, o cümlədən, dükan sahibinin özünə də, o adət etdiyi bir şey kimi, hətta can sıxıntısı ilə, bir qədər də təkəbbürlü bir etinasızlıqla baxırdı, sanki onlar aşağı vəziyyətdə olan və inkişafca ondan aşağıda duran adamlardı, onlarla onun heç bir söz-səhbəti ola bilməzdi. Bu məmərun yaşı əllidən çox olardı; orta boylu, möhkəm bədənli bir adamdı; saç ağarmağa başlayırdı; başının xeyli yeri dazlaşmışdı; həmişə sərəxşluq etdiyindən sarı, hətta bir qədər yaşla çalan üzü şışmışdı; şışkin göz qapaqları arasından işldayan xirdaca gözləri bir az qızarmışdı, lakin canlı idi. Bu adamda nəsə çox qəribə bir şey nəzərə çarpırdı; onun baxışları, elə bil ki, hətta böyük bir iftخارla parıldayırdı; bu baxışlarda məna da vardi, ağıl da, lakin eyni zamanda, onlarda, sanki, sərsəmlik duyulurdu. Onun əynində köhnə, ciriq bir qara frak vardi; frakın bircə düyməsi qalmışdı, o birilər qırılıb tökülmüşdü; bu düymə də az qalırdı qopub düşsün; frakını bu düymə ilə düymələyirdi, bununla da, görünür, ədəb-ərkandan kənar olmaq istəmirdi. Gödək jiletinin altından tamam əzilmiş, çirkənmiş, şərab tökülmüş döşlüyü görünürdü. Üzü məmür qaydası ilə qırılmışdı, ancaq çoxdan qırılmışdı, çünkü çal və sərt tüklər six-six çıxaraq üzünü basmışdı. Bu adamin hərəkətlərində də, həqiqətən, məmurlara xas olan bir mötəbərlik vardi. Lakin o, özünü *narahat* hiss edirdi; saçını əlleri ilə qarışdırır, yırtıq dirsəklərini içki tökülmüş, yapışqan kimi ələ yapışan stola qoyub, başını arabir dərdli-dərdli əlleri içərinə alırı. Axırda o, düz Raskolnikovun üzünə baxıb, möhkəm bir səsle bərkdən dedi:

– Hörmətli cənab, cəsarət edib, ləyaqətli səhbət üçün sizə müräciət edə bilərəmmi? Hərçənd, yaxşı bir görkəmə malik deyilsiniz, amma mənim təcrübəm sizin oxumuş və içkiyə adət etməmiş bir adam olduğunuzu nəzərimə çatdırır. Mən özüm həmişə təhsillə bir-leşmiş sədaqətli hissələrə hörmət etmişəm. Bundan əlavə, titulyar

müşavirəm, familiyam da Marmeladovdur; titulyar müşavir. Cəsarət edib soruşuram: iltifat buyurub qulluq edirsınızmı?

Cavan oğlan:

– Xeyr, oxuyuram... – deyə cavab verdi; o, qismən bu adamın həm belə xüsusi bir təmtəraqla danışmasına, həm də düz ona müraciət etməsinə təəccüb etdi. Bundan azca əvvəl o, ani olaraq bir adamla, hər nə şəkildə olur olsun, yaxınlıq etmək arzusu duymuşdu, lakin indi, bu adam, doğrudan da, ona müraciət edib, ilk dəfə söz söylədikdə, o yenə də dəyişdi: *yenə əvvəlki* kimi, ona yaxınlaşan, ya ancaq yaxınlaşmaq istəyən hər bir yad adama *qarşı* duydugu ikrah və nifrət hissini *duydu*.

Məmur:

– Deməli, tələbəsiniz, ya da əvvəller tələbə olmuşunuz, – deyə səsləndi. – Mən elə də güman edirdim! Hörmətli cənab, təcrübə, uzun zaman davam edən təcrübə özünü hiss etdirir! – O, öz-özünü öymək əlaməti olaraq, barmağını alnına qoydu. – Tələbə olmuşunuz, ya da elm aləmində dolaşmışınızı! İcazə verin...

O, yerindən qalxdı, səndirlədi, qabağındakı araq şüşəsini və stekani götürüb, Raskolnikova sarı gəldi, ondan bir az yana oturdu. O, kefli idi, lakin gözəl və zirək danışındı, ancaq hərdən bir azca danışdığını çasdırı, sözünü uzadırdı. O, nə isə, böyük bir ehtirasla söhbətə başladı, sanki, bir ay idи heç kəslə danışmamışdı.

O, az qala, lap təntənə ilə sözə başladı:

– Hörmətli cənab, kasıbılıq ayıb deyil, – bu, bir həqiqətdir! Mən onu da bilirəm ki, əyyaşlıq da yaxşı şey deyil, – bu da həqiqətdir. Amma hörmətli cənab, yoxsulluq ayıbdır. Kasıbılıqda siz hələ də fitri hissərinizin nəcibliyini mühafizə edirsiniz, yoxsulluqda isə heç kəs heç vaxt bu hissərinin nəcibliyini mühafizə edə bilməz. Yoxsulluq üstündə adamı, daha artıq təhqir etmək üçün, insan məclisindən süpürgə ilə süpürüb bayırə atırlar, heç ağacla da qovmurlar; yaxşı da edirlər, çünki yoxsulluqda mən özüm-özümü birinci olaraq təhqir etməyə hazırlam. Buradan da yol birbaşa içki dükanına gedir! Hörmətli cənab, bir ay bundan əvvəl cənab Lebezatnikov mənim arvadımı bərk döymüşdü, onu da bilin ki, arvadım mənim kimi deyil! Başa düşürsünüzmü? İcazə verin, sizdən bir şeyi də soruşum – lap eləcə adı maraqlı üçün: siz iltifat buyurub, gecələr Nevada, ot barakalarında qalmışınızmı?



Raskolnikov:

- Xeyr, – dedi, – qalmamışam. Bu, nə olan şeydir?
- Amma mən oradan gəlirəm, özü də beş gecədir ki, orada qalıram...

Marmeladov araqdan bir stəkan töküb içdi, fikrə getdi. Doğrudan da, onun paltarının, hətta saçının ora-burasına yapışib qalmış ot qırıntıları görünürdü. Çox güman ki, o, beş gündür heç soyunmamış və əl-üzünü yumamışdı. Xüsusilə əlleri çox çirkliydi: yağılı və qırmızı idi, dırnaqları qapqara idi.

Onun danışığı, elə bil, hamida ümumi, lakin tənbəl bir maraqlı oydadı. Xidmətçi uşaqlar piştaxtanın arxasında astadan gülməyə başladılar. Dükan sahibi bu “oyunbaz”a qulaq asmaq üçün, elə bil ki, qəsdən yuxarı otaqdan aşağı endi, tənbəl-tənbəl, lakin vüqarla əsnəyərək, gəlib bir az kənarda oturdu. Görünür, Marmeladovu burada çoxdan tanıydırlar. Yəqin ki, o, tanımadığı müxtəlif adamlarla burada tez-tez səhbət etdiyi üçün belə təmtəraqla danışmağa adət etmişdi. Bəzi əyyaşlarda bu adət bir ehtiyac şəklini alır, ən çox da o əyyaşlarda ki, evdə onlarla sərt və amansız rəftar edirlər. Buna görə onlar içki məclislərində həmişə, sanki, özlərinə haqq qazandırmağa, əgər mümkünənsə, hətta hörmət qazanmağa çalışırlar.

Dükançı bərkdən dedi:

- Oyunbaz! Əgər məmursan, bəs niyə işləmirsən, niyə qulluq eləmirsen?

Marmeladov ancaq Raskolnikova müraciət edərək, ona cavab verdi, sanki, suali ona Raskolnikov vermişdi:

– Niyə qulluq eləmirəm, hörmətlə cənab, niyə qulluq eləmirəm? Yoxsa, siz elə bilirsiniz ki, belə boş yerə sürünməkdən mənim ürəyim ağrımır? Cənab Lebezatnikov bir ay bundan əvvəl öz əli ilə mənim arvadımı döyəndə, mən də sərxoş halda taxtın üstündə uzananda, elə bilirsınız, əzab çəkmirdim? İcazə verin, cavan oğlan, sizdən bir şey soruşum: heç elə olubmu ki... bəli... gedib ümidsiz yerə bir adamdan borc istəyəsiniz?

– Olub... ancaq necə yəni, ümidsiz yerə?

– Yəni ona görə ümidsiz yerə ki, əvvəldən bilirsiniz, bundan heç bir şey çıxmayacaq. Məsələn, siz əvvəlcədən və qəti bilirsiniz ki, bu adam, bu son dərəcə xoşniyyət, xeyirxah vətəndaş sizə qəti surətdə pul verməyəcək; soruşuram: axı niyə də versin? Axı o bilir ki, mən

bu pulu ona qaytarmayacağam! Mənə rəhmi geldiyi üçün versin? Lakin cənab Lebezyatnikov yeni fikirləri izləyən adamdır, bu yaxında o, mənə dedi ki, bizim zamanımızda başqasına rəhm etmək elm tərəfindən qadağan edilmişdir; siyasi iqtisadın rəvac taplığı İngiltərədə indi belə edirlər. Soruşuram: niyə axı, o versin? Bəli, qabaqcadan bilə-bilə ki, verməyəcək – yenə də yola düşürsinüz və...

Raskolnikov soruşdu:

– Onda daha getmək niyə?

– Əgər getməyə ayrı adam yoxsa, ayrı yer yoxsa, onda necə olsun? Axı hər bir adam, heç olmasa, gərək bir yerə gedə bilsin. Bəli, elə vaxt olur ki, adam mütləq gərək bir yerə getsin – hara olur olsun! Mənim doğma qızım da birinci dəfə sarı biletlə gedəndə mən də getdim... – Marmeladov bir qədər narahat halda Raskolnikova baxaraq sözəsəsi əlavə etdi: – ... Çünkü mənim qızım sarı biletlə yaşayır. – Piştaxta arxasında duran iki xidmətçi usaq piqqildayıb güldü, dükançı özü də gülümsədi. Marmeladovunu görüb dərhal və görünür, sakitcə dedi: – Eybi yoxdur, hörmətli cənab, eybi yoxdur! Eybi yoxdur! Belə şeylər daha məni darıxdırırmı, çünkü bunlar hamıya məlumdur, bütün gizli şeylər aşkara çıxır; mən buna nifretlə deyil, sakit baxıram. Qoy nə deyirlər, desinlər! “Bəni-adəmdir!” İcazə verin, cavan oğlan, siz... Yox, qoy daha qüvvətli, daha təsirli deyim: siz bu saat mənə baxığınız halda qəti deyə bilərsinizmi, ya cəsarət edib deyə bilərsinizmi ki, mən donuz deyiləm?

Raskolnikov heç bir kəlmə də danışmadı.

Otaqda yena də astadan güldülər. Natiq yena də onların sakit olmasını gözlədi və bu dəfə həttə daha artıq bir ləyaqətlə sözünə davam etdi:

– Yaxşı da! Yaxşı da, qoy mən donuz olum, amma o, xanımdır! Mən heyvan sıfəti almışam, amma Katerina İvanovna, mənim arvadım – təhsil görmüş bir adamdır, özü də şabs-ofiser qızıdır. Qoy, qoy mən lap əclaf olum, axı o, yüksək bir qəlbə malikdir, həm də nəcib hissələr təribyələnmişdir. Bununla belə... ah, onun mənə yazığı gəlsəydi! Hörmətli cənab, hörmətli cənab, axı hər adamın gərək, heç olmasa, elə bir yeri olsun ki, orada ona da yazığı gələn olsun! Amma Katerina İvanovna alicənab bir arvad olsa da, ədalətsizdir... Hərçənd, mən özüm də başa düşürəm ki, o, mənim saçımı yolanda da ayrı şey üçün deyil, ancaq mənə ürəyi yandığı üçün



yolur (Marmeladov yenə də gülüş səsini eşidib, tam bir ləyaqətlə öz sözünü təsdiq etdi: – Çünkü, cavan oğlan, heç sıxılmadan tekrar edirəm: o, mənim saçımı yolur). Ancaq, ilahi, heç olmasa o, bircə dəfə... Yox! Yox! Bütün bunlar əbəsdir, heç demək də lazımdır! Lazımdır!.. Çünkü mənim istədiyim bir neçə dəfə olmuşdur, bir neçə dəfə mənə rəhm etmişlər, amma... nə etməli, mənim xasiyyətim belədir, mən anadangəlmə heyvanam!

Dükənci əsnəyərək dedi:

– Əlbəttə!

Marmeladov qəti bir hərəkətlə yumruğunu stola vurdur:

– Nə etməli, mənim xasiyyətim belədir. Bilirsinizmi, bilirsinizmi, cənab, mən hətta onun corabını da satıb içkiyə vermişəm! Ayaqqabısını yox ey, ayaqqabı olsayıdı, yenə bir şəyə oxşardı, corabını, onun corabını satıb içkiyə vermişəm! Keçi tükündən olan ləçəyini də satıb içkiyə vermişəm. Bu ləçəyi ona bağışlamışdır; bu, onun özünkü idi, mənimki deyildi, mən almamışdım. Biz soyuq bir otaqda yaşayıraq, bu qış ona soyuq dəymışdı; öskürür, öskürəndə indi sinəsindən qan gəlir. Üç də körpə uşağımız var. Katerina İvanovna səhərdən axşama kimi işləyir, yuyub təmizləyir, uşaqları da yuyundurur, çünkü lap uşaqlıqdan təmizliyə adət etmişdir; özünün də ki, ciyərləri zəifdir, vərəm xəstəliyinə tutula bilər, mən bunu hiss edirəm! Elə bilirsınız hiss etmirəm? Nə qədər çox içirəmsə, bir o qədər çox hiss edirəm. Ona görə də içirəm ki, içkidə mərhəmət və hiss axtarıram... İçirəm, çünkü bərk əzab çəkmək istəyirəm!

Marmeladov bunu deyib ümidişlik içinde başını stola san əydi.

Sonra yenə də başını qaldırıb sözünə davam etdi:

– Cavan oğlan, sizin üzünüzdə mən bir kədər ifadəsi oxuyuram.

Siz içəri girən kimi, mən bu kədəri sizin üzünüzdə oxudum, ona görə də dərhal sizə müraciət etdim. Mən öz həyatımı sizə nağıl etməklə, özümü bu tənbəl və avara adamların qabağında biabır eləmək fikrində deyiləm, bunsuz da onlar hər şeyi bilirlər, bunu söyləməklə mən, təhsil almış həssas bir adam axtarıram. Bilin ki, mənim arvadım qubernianının nəcib dvoryanlar institutunda tərbiyə almışdır, buraxılış gecəsində qubernatorun və başqa şəxslərin qarşısında örpeklə rəqs etmişdir, buna görə də qızıl medal və tərifnamə almışdır. Medalı... bəli, medalı satmışıq... özü də çoxdan satmışıq... Hə!.. Tərifnamə isə hələ indiyə qədər sandıqda yatıb qalır, bu yaxında

Katerina İvanovna onu mənzil sahibəsinə göstərdi. Hərçənd, onun ev sahibəsilə həmişə dava-dalaşı olur, ancaq o, heç olmasa, bir adamın qabağında öyünmək, keçmiş xoşbəxt günlərini ona nağıllı etmək istəmişdi... Mən onu qınamıram, yox, qınamıram, çünkü onun keçmiş həyatından bircə bu xatirə qalmışdır, qalan hər şey məhv olub getmişdir! Bəli, bəli, o, hırslı, məğrur, heç kəsin qabağında əyilməyən bir adamdır. Döşəməni də özü yuyur, yavan qara çörəklə də dolanır, amma özünə qarşı hörmətsizliyə yol vermir. Buna görə cənab Lebezyatnikovun kobudluğunu cavabsız qoymaq istəmədi; cənab Lebezyatnikov da bunun üstündə onu döyündə, o, döyülməkdən daha artıq təhqir edildiyi üçün yatağa düşdü. Mən onu dul almişam; özünün də bir-birindən azca kiçik üç uşağı vardı. Əvvəlki əri piyada qoşun zabiti olmuş; onu sevirmiş; sevdiyi üçün də ona qoşulub atası evindən qaçıbmış. Ərini həddindən artıq istəyirmiş; lakin qumara qurşanmış, məhkəməyə düşmüş, eləcə də ölüb getmişdir. Axır vaxtlarda əri onu döyürmüş, o da bunun cavabını vermiş, borclu qalmırmış, mənə bu olduğu kimi, həm də lap sənədlərlə məlumdur; bununla belə, hələ indi də onu göz yaşı ilə xatırlayı, onu nümunə göstərib məni danlayır; mən buna sevinirəm, çünkü, xəyalında da olsa, bir zamanlar xoşbəxt olduğunu zənn edir. Əri öləndən sonra o, üç körpə uşaqla uzaq, vəhşi bir qəzada qalmışdı; onda mən də orada qulluq edirdim. Mən cürbəcür hadisələr görmüşəm, amma o, elə bir yoxsulluq içində yaşayırı ki, bunu heç deməyə söz tapmırıam. Onun ata-anası, bütün qohum-əqrəbəsi ondan üz döndərmışdı. O da məğrur idi, həddindən artıq məğrur idi. Elə o zaman, hörmətli cənab, elə o zaman mən ona evlənmək təklifində bulundum, çünkü onun çəkdiyi əzaba mən sakit baxa bilmirdim. Mən özüm də dul idim, birinci arvadımdan on dörd yaşlı bir qızım qalmışdı... Indi özünüz fikirləşin: o oxumuş və təbiyə almış bir qadındır, özü də məşhur bir familiyadandır, indi görün onun yoxsuluğu nə dərəcəyə gəlib çatmışdı ki, o, mənə ərə getməyə razı oldu. Ancaq necə razı oldu! Göz yaşı tökə-tökə, hönkür-hönkür ağlaya-ağlaya razı oldu! Çünkü ayrı əlacı yox idi. Başa düşürsünüzüm, başa düşürsünüzüm, hörmətli cənab, ayrı əlacı yox idi nə deməkdir?! Yox? Siz hələ bunu başa düşmürsünüz... Düz bir il mən öz vəzifəmi pak və müqəddəs yerinə yetirdim, buna heç toxunmadım da (o barmağını qabağındaki araq şüşəsinə vurdu), çünkü mənim qəlbim var.



Ancaq yenə də onun xoşuna gəlmədim, bu yandan da işdən çıxdım; bunun da təqsiri məndə deyildi: dəftərxanada dəyişiklik olmuşdu; bax onda buna əl atdım! İndi il-yarım olar ki, biz bir çox yerləri gəzdikdən, başımız bir çox müsibətlər çəkdikdən sonra axırdı gəlib, çoxlu abidələrlə bəzədilmiş bu gözəl şəhərə çıxdıq. Burada da özümə qulluq tapdım... Tapdım da, itirdim də. Başa düşürsünüzmü? Ancaq burada öz təqsirim ucundan itirdim, çünkü mənim xasiyyətim özünü büruzə verdi... İndi biz Amaliya Fyodorovna Lippevexzelin mənzilində, bir bucaqda yaşayıraq, ancaq nə ilə yaşayıraq, mənzil kirayəsini haradan veririk – bundan xəbərim yoxdur. Orada axı ~~bizdən~~ başqa da yaşayınlar çoxdur... Bir hay-küy, bir biabırçılıq olur – gəl görəsən... Hə!.. Bəli... Bu zaman mənim birinci arvadımdan olan qızım daha böyümüşdür. Bu qızım öyənənən nə müsibətlər çəkmədi... Bu ~~barədə~~ susuram. Çünkü Katerina İvanovnanın qəlbini alicənab hissələrlə dolu olsa da, o, hırslı, əsəbi bir qadındır, görürsən ki, özündən çıxır... Bəli! Bunu heç yada salmağın da mənası yoxdur! Sonya təhsil-tərbiyə görməmişdir, – bunu özünüz təsəvvür edə bilərsiniz. Dörd il bundan qabaq mən onunla coğrafiya, bir də ümumdünya tarixini keçmək fikrinə düşdüm; ancaq həm özüm bu şeyləri yaxşı bilmirəm, həm də bunun üçün əməlli bir dərs kitabı yox idi; çünkü o kitablar ki vardi... bəli... İndi onlar daha yoxdur, mənim ona dərs deməyim də bununla qurtardı. Gəlib İran padşahı Kirdə dayandıq. Sonra o, həddi-bülünga çatanda, bir neçə aşiqanə kitab da oxudu; bu yaxında da, cənab Lebezyatnikovun vasitəsilə Lysyanın "Fiziologiyası"nı – lütfən, belə bir kitab eşitmisinizmi? – böyük bir maraqla oxudu, hətta ~~bizə~~ ondan ayrı parçalar da danışdı: bax, onun bütün təhsili bundan ibarətdir. İndi, mənim hörmətli cənabım, öz tərəfimdən sizə belə bir əlavə sualla müraciət edirəm: sizin fikrinizcə, kasıb, amma ismətli bir qız namuslu əməklə çoxmu pul qazana bilar? Əger o, namuslu isə və xüsusi bir istedadı yoxsa, bir də ki səhərdən axşama kimi işləməzsə, gündə heç on beş qəpik də qazana bilməz! Mülki müşavir Klopstok İvan İvanoviç, – lütfən, eşitmisinizmi? – hələ indiyə qədər holland kətanından altı köynəyin nəinki tikiş haqqını verməmişdir, hələ bir ayaqlarını yerə döyə-döyə ona nalayıq sözlər də deyib qovmuşdur, bəhanəsi də bu olmuşdur ki, guya, köynəklərin yaxası götürülən ölçüyə düz gəlmir, özü də əyri tikilmişdir. Bu yandan da uşaqlar acdır... Katerina

İvanovna da əllərini ovuşdura-ovuşdura otaqda gəzisir, üzündə də parça-parça qırmızı ləkələr əmələ gelir. Belə xəstələrdə bu cür ləkələr həmişə olur. Gəzişə-gəzişə də Sonyaya deyir: "Müftəxorun biri müftəxor, bizdə yaşayırsan, yeyib-içirsən, istilikdən istifadə eləyirsən..." Amma yemək-içmək haradandı – üç günlərlə uşaqların dilinə bir qırıq çörək də dəymir! Onda mən yerimdə uzanmışdım... Nə deyim, axı... Sərxoş idim, eşitdim ki, mənim Sonyam (o, dilsiz-ağızsız, yaxşı bir qızdır, məsumca bir səsi var... saçları açıq-sarımtıldır, özü ariqdir, bənizi də həmişə solğun olur), bəli, eşitdim ki, mənim Sonyam ona deyir: "Katerina İvanovna, yoxsa mən o işə gedim?.." Darya Frantsevna ki var – o, pis niyyətli bir qadındır, polis idarəsi də ona çoxdan bələddir, üç dəfə mənzil sahibəsindən xəbər göndərmişdi... Sonra gördüm ki, Katerina İvanovna ona istehza ilə deyir: "Nə olsun ki? Niye qoruyub saxlayırsan? Çox böyük bir matahmiş". Siz onu müqəssir tutmayın, müqəssir tutmayın, hörmətli cənab! Bu sözü deyəndə onun ağılı özündə deyildi: o, həyəcanlı idi, xəstə idi, uşaqlar acıdan ağlayırdı, bir də ki bu sözlər əsl mənasından daha artıq təhqir üçün söylənmişdi... Nə etməli, Katerina İvanovnanın xasiyyəti belədir; uşaqlar ağlayan kimi, ləp elə acıdan ağlasalar da, o saat onları döyməyə başlayır. Saat altı olardı, gördüm ki, Sonečka ayağa qalxdı, yaylığını başına bağladı, burnusunu¹ geydi, otaqdan çıxb getdi; bir də saat doqquzda geri qayıtdı. İçəri girən kimi düz Katerina İvanovnanın yanına getdi, dinməz-söyləməz onun qabağına, stol üstüne otuz manat qoydu. Bircə kəlmə də demədi, başını qaldırıb heç baxmadı da, ancaq böyük, yaşıl dradedam örəyi götürdü (*bizdə ümumiliyə* bir dənə dradedam örək var), bu örəpkələ başını, üzünü örtdü, çarpayıda uzanıb üzünü divara çevirdi; ancaq ciyinləri, bir də ki bütün bədəni titrəyirdi... Mən də elə əvvəlki kimi yerimdə uzanmışdım... Cavan oğlan, mən onda gördüm ki, Katerina İvanovna, bircə kəlmə danışmadan, Sonyanın çarpayısına yaxınlaşdı, bütün axşamı onun ayaq tərəfində dizi üstə durdu, ayaqlarını öpdü, yerindən qalxmaq istəmirdi; sonra da onlar qucaqlaşıb bir yerdə yatdilar... bir yerdə... bəli... amma mən... sərxoş halda yerimdə uzanmışdım...

Marmeladov susdu, sanki, onun səsi qırılmışdı. Sonra birdən tələsə-tələsə stəkanı doldurub içdi və boğazını arıtladı.

¹ Burnus – qadın paltosu



Bir az susduqdan sonra sözünə davam etdi:

— O vaxtdan bəri, cənab, o vaxtdan bəri mənim qızım Sonya Semyonovna pis bir təsadüf nəticəsində və pisniyyətli adamların xəbərçilik etməsilə – buna da xüsusilə Darya Frantsevna bais oldu, guya ona görə ki, ona lazımi hörmət edilməmişdi – səri bilet almağa məcbur oldu, buna görə də daha bizimlə bir yerdə qala bilmədi, çünki Amaliya Fyodorovna onun bu evə gəlməsinə razi olmadı (amma əvvəl o özü Darya Frantsevnaya kömək edirdi), cənab Lebezyatnikov da... bəli!.. Cənab Lebezyatnikovla Katerina İvanovanın arasında bu hadisə elə Sonyanın üstündə baş verdi. Əvvəl cənab Lebezyatnikov özü Sonyanı ələ almaq istəyirdi, amma indi birdən, guya, namusa dolub deyirdi: “Heç ola bilərmi ki, mənim kimi ziyalı bir adam belə bir arvadla bir mənzildə yaşasın!” Katerina İvanovna isə onun qabağından qaçmadı, Sonyani müdafiə etdi... Nəticəsi də belə oldu ki, cənab Lebezyatnikov onu bərk döyüd... İndi Soneçka bizim yanımıza çox vaxt hava qaralanda gəlir, həm Katerina İvanovnanın işini yüngülləşdirir, həm də bacardığı qədər pul gətirir. Özü isə dərzi Kapernaumovun mənzilində yaşayır, orada özünə bir otaq tutub. Kapernaumov özü axsaq və pəltək bir adamdır, çox böyük bir ailəsi var, onlar da hamısı pəltəkdir, arvadı da pəltəkdir... Hamısı bir otaqda olur, Sonyanın isə arakəsməli ayrı otağı var. Hə!.. Bəli... Çox kasib, həm də pəltəkdirler... bəli... onda mən səhər yuxudan duran kimi cir-cindirimi geyib Allaha dua elədim, İvan Afanasyeviç zati-alilərinin yanına getdim. İvan Afanasyeviç zati-alilərini, lütfən, tanıyırsınız mı? Yox? Elə bir Allah bəndəsini tanımırsınız! O, mum kimidir. Allah-taalanın qarşısında lap mum kimi əriyir!.. İltifat buyurub mənim bütün dediklərimi dinlədikdə hətta gözləri yaşırdı. Dedi: “Marmeladov, sən bir dəfə məni aldatmışın... Bu dəfə səni öz məsuliyyətim altında yenə də qulluğa götürürəm, – elə belə də dedi, – bunu yadından çıxarma, get işlə!”

Mən öz aləmimdə onun ayaqlarını öpdüm, çünki o, yüksək mənsəb sahibi idi, həm də yeni dövlət adamı, yəni yüksək fikirli bir adamdı, o, doğrudan da, qoymazdı ki, mən onun ayağından öpüm. Evə qayıtdım, elə ki, dedim yenə də qulluğa girmişəm, maaş alacağam, ilahi, heç bilirsiniz nə oldu...

Marmeladov yenə də böyük bir həyəcan içinde susdu. Elə bu anda küçədən içəri onsuz da sərxoş olan bir dəstə əyyaş girdi, qapı

ağzında pulla tutulmuş bir şarmanka və yeddi yaşlı bir uşağın titrək səsi eşidildi: O, “Obamız” mahnısını oxuyurdu. Səs-küy düşdü. İcki dükəninin sahibi və xidmətçilər gələnlərlə məşğul oldular. Marmeladov içəri girənlərə əhəmiyyət verməyərək öz sözünə davam etdi. O, elə bil ki, çox zəifləmişdi, lakin kefləndikcə daha çox danışmaq istəyirdi. Bu yaxında qulluq işində olan müvəffəqiyətini xatırlamaqla o, sanki, canlanmışdı, bu hətta bir işiq kimi onun üzündə əks olunurdu.

— Cənab, bu söhbət **beş həftə** bundan əvvəl olmuşdu. Bəli... Elə ki, Katerina İvanovna da, Sonečka da bunu bildi, ilahi, elə bil ki, mən cənnətə düşdüm! Qabaq belə idi ki, mən heyvan kimi öz yerimdə yatıb qalırdım, ancaq söyüş eşidirdim! İndi onlar səs olmasın deyə pəncələri üstə gəzirdilər, uşaqları ağlamağa qoymurdular. Deyirdilər: “Semyon Zaxariç qulluqda yorulmuşdur, dincəlir, səs salmayıñ!” Səhər qulluğa getməmişdən əvvəl mənə doyunca qəhvə içirdildilər! Qaymaqlı qəhvə! Haradansa xalis qaymaq axtarış tapır-dilar, eşidirsizmi! Heç bilmirəm haradansa on bir manat yarıml pul tapıb mənə layqli üst-baş düzəlttilər: uzunboğaz çəkmə, kolenkor¹ manışka, özü də lap əlasından, gözəl bir vitsmundır. Hamisini da on bir manat yarıma çox gözel düzəltmişdilər. Birinci gün qulluqdan qayıdanda gördüm ki, Katerina İvanovna mənə iki cür xörək hazırlayıb: şorba, bir də duzlu ətlə, qatıq otu ilə nəsə – heç ömründə belə bir şey yeməmişdim. Katerina İvanovnanın heç paltan yox idi... heç, amma indi elə geyinmişdi ki, elə bil, qonaq gedəcəkdi, özü də elə bir şey geyməmişdi; o, heç nadən bir şey eləməyi bacarı: saçını darayıb, təmizcə bir yaxalıq taxır, qolçaq taxır, bir də görürsən tama-mılə ayrı bir adam olub – həm cavanlaşib, həm də qəşəngləşib. Mənim əziz balam Sonečka da ancaq pul ilə kömək eləyirdi, özü də deyirdi ki, hələlik mənim tez-tez sizin yanınızga gəlməyim yaxşı deyil, gəlsəm də, gərək hava qaralandan sonra gələm ki, heç kəs görməsin. Eşidirsiz də? Nahardan sonra yatmağa gəlməmişdim, gör bir nə oldu: Katerina İvanovna səbir edə bilmədi, bir həftə əvvəl o, ev sahibəsi Amaliya İvanovna ilə çox bərk dalaşmışdı, amma gedib onu qəhvə içməyə çağırıldı. İki saat oturdular, piçıldışdır; Katerina İvanovna deyirdi: “Semyon Zaxarovıç indi qulluq eləyir, maaş alır, zati-alilərinin yanına özü gedibmiş, zati-aliləri özü onun qabağına çıxb,

¹ Kolenkor – döşlük üçün istifadə olunan sukeçirməyən parça



buyurub ki, hamı gözləsin, özü isə Semyon Zaxaroviçin qolundan tutub, hamının qabağından keçib, öz kabinetinə aparıb". Eşidirsinizmi, eşidirsınız mı? Sonra isə deyib: "Semyon Zaxaroviç, əlbəttə, sizin xidmətləriniz mənim yadımdadır, hərçənd, siz o yüngülməzciqliqdan, o zəiflikdən əl çəkmirdiniz, amma indi ki, söz verirsiniz, bir də ki sizsiz bizim işlərimiz pis gedir (eşidirsınız, eşidirsınız!), belə olan surətdə indi mən sizin nəcibliklə verdiyiniz sözə əmin oluram". Onu da sizə deyim ki, Katerina İvanovna bunların hamısını özündən uydurmuşdur, özü də səfəhlikdən yox, ancaq öyünmək üçün! Özü hər şeyə inanır, öz xəyalı ilə öz-özünü əyləndirir, vallah! Mən də onu qınamıram, mən onu belə işləri üstündə qınamıram!.. Altı gün bundan əvvəl mən ilk maaşımı Katerina İvanovnaya verəndə – cəmi iyirmi üç manat qırıq qəpik idi – o, mənə "əzizim" dedi; dedi ki, "Əzizim, sən nə yaxşısan!" Özü də təklikdə dedi, başa düşürsünüz də! Mənim axı nəyim yaxşı idi, məndən axı nə ər? Bununla belə, üzümü çımdıkləyərək dedi: "Əzizim, sən nə yaxşısan!"

Marmeladov susdu, gülümsemək istədi, lakin birdən çənəsi titrəməyə başladı. Ancaq özünü saxladı, ağlamadı. Bu içki dükani, Marmeladovun pozğun siması, beş gün ot baraklarında gecələmək, onun qabağında olan araş şübhəsi, eyni zamanda onun öz arvadına, ailəsinə olan xəstə məhəbbəti Raskolnikovu heyrətə salmışdı. Raskolnikov onun söhbətinə diqqətlə, lakin xəstə bir hiss ilə qulaq asırı, buraya gəlməsinə də peşman olmuşdu.

Marmeladov özünü ələ alaraq bərkdən dedi:

– Hörmətli cənab, hörmətli cənab! Eh, cənab, bəlkə, bunlar sizə də başqları kimi gülməli görünür, bəlkə, mən ailə həyatima aid olan bu əhəmiyyətsiz təfsilatla, bu cəfəngiyatla sizi ancaq narahat edirəm? Lakin bunlar mənim üçün gülməli deyil! Çünkü mən bunun hamısını hiss edə bilirəm... Ömrümün o gözəl, o xoşbəxt gününü, o axşamı mən qanadlanmış xeyallarla keçirdim: yəni düşündüm ki, bu işləri necə yoluna qoyacağam: uşaqlara necə pal-paltar alacağam, arvadı necə sakit edəcəyəm, bircə övladım olan qızımı necə o biabırçı vəziyyətdən xilas edib öz ailəmə gətirəcəyəm... Bir çox başqa şeylər də düşündüm... Lakin cənab (Marmeladov birdən, elə bil, diksindi, başını qaldırıb düz Raskolnikovun üzünə baxdı), ertəsi gün bu qədər xəyal və arzudan sonra (bu, düz beş gün bundan əvvəl olmuşdur), axşamüstü hiylə işlədərək, bir oğru kimi, sandığın açarını

Katerina İvanovnadan oğurladım, gətirdiyim maaşdan nə qədər qalmışdı, hamısını götürdüm, ancaq bunun nə qədər olduğu yadında deyil... Budur, indi siz hamınız mənə baxın!.. Beş gündür evdən çıxmışam; indi evdəkilər də məni axtarır, qulluğum da əldən çıxdı, əynimdəki vitsmundır də Misir körpüsü yanındaki içki dükanındadır, onun əvəzində bu paltarı almışam... Hər şey məhv oldu!

Marmeladov yumruğunu alnına vurub dişlərini bir-birinə sıxdı, gözlərini yumub bərk-bərk stola dirsəkləndi. Lakin bir dəqiqədən sonra üzündəki ifadə birdən dəyişdi, özünü bicliyə və həyasızlığa qoyaraq Raskolnikova baxıb güldü:

– Bu gün Sonyanın yanına getmişdim, bir az dəmlənmək üçün ondan pul istəyirdim!.. Hi-hi-hi!

Orada olanlardan biri dedi:

– Yoxsa verdi? – və səsi yetdikcə qəhqəhə ilə güldü.

Marmeladov ancaq Raskolnikova müraciət edərək dedi:

– Bax, bu qabağimdakı araq onun puluna alınmışdır. Otuz qəpik gətirib verdi, öz əli ilə, bundan başqa pulu yox idi, olanı bu idi, öz gözümlə gördüm... Heç bir söz demədi, ancaq dinməz-söyləməz mənə baxdı... bu dünyada deyil, o dünyada insan üçün belə kədərlənlər, ağlayırlar, amma danlamırlar, danlamırlar!.. Onda ki, danlamadılar – adama bu daha artıq əzab verir, daha artıq... Bəli, otuz qəpik... Axi bu pul indi onun özüne də lazımdır, elə deyilmə? Mənim əziz cənabım, siz necə düşüñürsünüz? İndi o, gərək təmizliyə riayət eləsin. Bu təmizlik də pulla başa gəlir, bu, xüsusi bir təmizlidir, başa düşürsünüzmü? Hə? Başa düşürsünüzmü? Gərək özünə pomada da alsın – bunsuz olmaz axı; dizliyi gərək kraxmallı olsun, elə bir çəkməsi olsun ki, başqalarının diqqətini cəlb eləsin, gölməcə olanda baldırını göstərib keçə bilsin. Bu təmizliyin nə demək olduğunu başa düşürsünüzmü, cənab, başa düşürsünüzmü? Amma mən, onun doğma atası, bu otuz qəpiyi dəmlənmək üçün onun əlindən aldım! Gətirib burada içkiyə verdim! İçirəm! Yaxşı, mənim kimi bir adama kimin yazığı gələ bilər? Cənab, de görüm, indi sənin mənə yazığın gəlir, ya yox? Hi-hi-hi-hi!

O yənə də stekana araq tökmək istədi, ancaq arağın hamısını içib qurtarmışdı. Şüşə boş idi.

Dükənci yenə də onların yanına gəlib çıçırdı:

– Adamın axı niyə sənə yazığı gəlsin?



Gülüş səsi eşidildi, hətta söyüş söyən də oldu. Ona qulaq asanlar da, asmayanlar da bircə elə bu qulluqdan çıxmış məmuran sırifətinə, əyin-başına baxıb gülürdülər, söyüş söyürdülər.

Marmeladov birdən əlini qabağa uzadaraq yerindən qalxıb həycanla bağırdı, sanki, o elə bu sözü gözləyirmiş.

— Niyə yazıçı gəlsin? Niyə mənə yazıçı gəlsin? Sən deyirsən ki, niyə yazıçı gəlsin? Bəli! Mənə rəhm etməyin mənəsi yoxdur! Mənə rəhm etmək deyil, məni çarmixa çəkmək lazımdır, bəli, çarmixa çəkmək! Çarmixa çəkməyə hökm ver, amma çarmixa çəkməklə bərabər rəhm elə! Onda mən özüm sənin çarmixına sarı gedərəm, çünkü mən böyük bir həvəslə sevinc deyil, kədər, göz yaşı axtarıram! Alverçi, sən elə bilirsən ki, sənin bu yarım şüşə arağın mənə ləzzət verdi? Xeyr, mənə ləzzət vermədi, çünkü mən o şüşənin dibində kədər, kədər axtarırdım, kədər və göz yaşı — bunu tapdim da, daddim da! Bizə Allahın rəhaməti gələcəkdir, hamiya rəhm edən Allahın rəhaməti gələcəkdir, hamiya rəhm edən Allahın rəhaməti! O birdir, hökm verən də odur! Qiymət günü gəlib soruşacaq: “Hani o qız ki özünü kinli və vərəmli ögey anasına, başqasının körpə uşaqlarına fəda etmişdi? Hani o qız ki, o dünyada öz əyyaş, yaramaz atasına, onun vəhşiliyindən dəhşətə gəlməyərək, rəhm etmişdi?” Sonra da deyəcək: “Gəl! Mən səni bir dəfə bağışlamışam... Bir dəfə bağışlamışam.... İndi də sənin günahlarının bağışlanır, ona görə bağışlanır ki, sən çox şeyi sevmisən...” Bununla da mənim Sonyami bağışlayacaq, bəli, bağışlayacaq, yəqin bilirəm ki, bağışlayacaq... Dünən onun yanına gedəndə ürəyim bunu hiss etdi! Allah hamını mühakimə edib bağışlayacaq: yaxşılıarı da, pisləri də, aqilləri də, mütiləri də... Elə ki hamının işinə baxıb qurtardı, onda bizə deyəcək: “Siz də yaxın gəlin! Yaxın gəlin, sərxoşlar, yaxın gəlin, zəiflər, yaxın gəlin, biabırçılar!” Biz də hamımız utanmadan yaxın gələcəyik, gəlib onun qabağında duracaqıq. O deyəcək: “Siz donuzsunuz! Siz vəhşi heyvan surətində, onun timsalında bir şeysiniz, amma siz də gəlin!” Onda aqillər, idraklılar söyləyəcək: “İlahi! Nə üçün bunları qəbul edirsən?” O da buyuracaq: “Aqillər, ona görə onları qəbul edirəm ki, onlardan heç biri özünü bu şeyə layiq görməmişdir...” Bunu deyib öz əllərini bizə sarı uzadacaq, biz də üzü üstə düşəcəyik... ağlayacaqıq... Hər şeyi başa düşəcəyik!.. Onda hər şeyi başa düşəcəyik!.. Hami da düşəcək... Katerina İvanovna da... o da başa düşəcək!.. İlahi, qoy sənin hökmranlığın bərpa olsun!

Marmeladov bunu deyib, heç kəsə baxmadan, sanki, ətrafında olan adamları unudaraq və dərin fikrə dalaraq, zəifləmiş, gücdən düşmüş halda taxtın üstündə oturdu. Onun sözləri dükəndəki adam-lara bir qədər təsir etmişdi. Hamı susdu, ancaq çox keçmədi ki, yenə də əvvəlki gülüş və söyüslər eşidildi.

– Məsələni həll elədi!

– Bir gopa bax!

– Məmur!

Və sairə və sairə.

Marmeladov birdən başını qaldırıb Raskolnikova dedi:

– Gedək, cənab! Məni aparın... Kozelin evinə, həyətdədir. Daha vaxtdır... Gərək Katerina İvanovnanın yanına gedəm.

Raskolnikov çoxdan getmək istəyirdi; özü də bu fikirdə idi ki, ona kömək eləsin. Demə, Marmeladov dildən möhkəm olsa da, çıxdan zəifmiş: o, bərk-bərk Raskolnikova söykənərək yeriməyə başladı. İki yüz-üç yüz addım yol getmək lazımdı. Evə yaxınlaşdıqca bu əyyaşın qorxusu və təşvişi artırdı.

O, həyəcan içində mizildayaraq deyirdi:

– Mən indi Katerina İvanovnadən qorxmuram, qorxmuram ki, o, mənim saçımı yolmağa başlayacaq. Saç nədir ki!.. Saç mənasız şeydir... Bunu mən deyirəm! Hətta o, mənim saçımı yolsa, bu daha yaxşıdır; mən bundan qorxmuram... mən onun gözlərindən qorxram... bəli... gözlərindən... Üzündəki qırmızı ləkələrdən də qorxram... bir də onun nəfəsindən qorxuram... Belə bir xəstəliklə, özü də həyəcanlı olanda... adamın necə nəfəs aldığını görmüsənm? Uşaq ağlamasından da qorxuram... Ona görə ki, əgər Sonya onları yedirməyibsə... onda heç bilmirəm necə olacaq! Bilmirəm! Amma döyülməkdən qorxmuram... Bunu bil ki, cənab, belə döyülmək məni nəinki ağırtır, hətta ləzzət verir... çünkü bu mənə lazımdır, bunsuz mən dolana bilmərəm. Bu yaxşıdır! Qoy döysün, ürəyindən tikan çıxartsın... bu yaxşıdır... bu da ev, Kozelin evi. Çilingərdir... Varlanmış bir almanın evidir... Apar içəri!

Onlar həyətdən keçib dördüncü mərtəbəyə qalxdılar. Yuxarı qalxdıqca pilləkən qaranlıqlaşırıldı. Saat on birə az qalmışdı; bu vaxt Peterburqda hava çox qaralmasa da, pilləkənin yuxarı tərəfi zil qaranlıq idı.

Pilləkənin qurtaracağında, ən yuxarıda olan his basmış, balaca qapı açıq idi. Yanan şam qırığı yoxsul bir otağı işıqlandırırdı; otağın



uzunluğu on addım olardı; bütün otaq dəhlizdən görünürdü. Otaq yaman tör-töküntü idi, hər şey, xüsusilə cır-cindr uşaq paltarı səli-qəsiz halda ora-bura atılmışdı. Yuxarı başdakı bucağın qabağından yırtıq bir döşəkağı asılmışdı; yəqin onun dalında çarpayı qoyulmuşdu. Otağın özündə isə vur-tut iki stul, üzünə müşəmbə çəkilmiş bir divan vardi; özü də cırıq-cırıqdi; onun qabağında şam ağacından düzəldilmiş, rənglənmiş, köhnə bir mətbəx stolu dururdu; stolun üstünə heç bir şey salınmamışdı, qırığında isə dəmir şamdanda yanıb qurtarmaqda olan bir qırıq şam vardi, belə görünürdü ki, Marmeladov bucaqda deyil, ayrıca otaqda olur, ancaq bu otaq yolüstü otaqdi, buradan keçib başqa bir adamın otağına gedilirdi. O biri otaqlara olan qapı azacıq açıq idi: Amaliya Lippevexzelin mənzili, qəfəs kimi, xırda-xırda otaqlara bölünürdü. Onun mənzilindən səsküy gəlirdi: çığırıb-bağırırdılar, qəhqəhə ilə gülürdülər. Deyəsən, kart oynayır, çay içirdilər, hərdən kobud, saygısız sözlər də eşidilirdi.

Raskolnikov o saat Katerina İvanovnanı tanıdı. Bu, düzqamətli, ucaboylu, nazik, həddindən artıq anıqlamış bir qadın idi; hələ də gözəl olan tünd sarışın saçları vardi; yanaqlarında, doğrudan da, qırmızı ləkələr görünürdü, dodaqları hərərətdən qurumuşdu, əsəbi halda, qırıq-qırıq nəfəs alırdı; gözləri qızdırımlı adamın gözləri kimi parlardayırdı, lakin baxışları kəskin və durğundu. Yanıb qurtarmaqda olan şamın son şöləsi onun üzündə titrəyirdi: bu vərəmli və həyəcanlı qadının üzündəkəi ifadə şam işığındə ağıridıcı bir təsir bağışlayırdı. Raskolnikova o, otuz yaşlı bir qadın kimi göründü: o, doğrudan da, Marmeladovun tayı deyildi... Marmeladovla Raskolnikovun içəri girdiyini o eşitmədi və görmədi; sanki, onun huşu özündə deyildi – nə eşidir, nə də görürdü. Otağın havası boğunuq idi, lakin o, pəncərəni açmamışdı; pilləkəndən üfunətlə bir qoxu gəlirdi, lakin bayır qapı örtülməmişdi. Ara qapı açıq olduğunu o biri otaqdan dalğa-dalğa papiros tüstüsü gelirdi; o öskürürdü, lakin qapını örtmürdü. Onun altı yaşlı ən kiçik qızı, başını divana dayayaraq, büzüşüb döşəmə üstündə yatmışdı, – o, elə bil ki, oturmuşdu. Ondan bir yaşı böyük olan oğlan uşağı bucaqda oturub əsə-əsə ağlayırdı, görünür, onu indicə döymüşdülər. Onun doqquz yaşlı böyük bacısı, bucaqda, qardaşının qabağından durub, kibrət çöpü kimi nazik, ariq qolları ilə onun boyununu qucaqlamışdı; yəqin, onu ovundurmaq istəyirdi, ona nəsə piçildaya-piçildaya deyir, səsini kəsməyə çalışır, iri qara gözlərilə

qorxa-qorxa anasını izləyirdi; onun gözləri qorxu ifadə olunan arıq, balaca üzündə daha iri görünür; o, uzun və kibrıt çöpü kimi nazikdi; əynində hər yeri cirilmiş bir köynək vardi; çılpaq çıyinlərinə köhnə bir dradedam palto atmışdı: yəqin, bu palto ona iki il bundan qabaq tikilmişdi, çünkü indi o, qızın heç dizinə də çatmırıldı. Marmeladov otağa girmədi, ləp qapının ağızında dizləri üstə çökdü, Raskolnikovu isə qabağa itələdi. Qadın bu tanımadığı adamı görüb bir qədər özünə gələrək və sanki, onun nə üçün içəri girdiyini təsəvvür edərək, dalğın halda Raskolnikovun qabağında dayandı. Görünür, bu adamın o biri otaqlara getdiyini zənn etmişdi, çünkü o biri otaqlara onun otağından keçib gedirdilər. Bunu təsəvvür etdikdən sonra, daha ona əhəmiyyət verməyib, dəhlizin qapısını örtməyə getdi, diz çökmüş ərinin astanada görüb, birdən özündən çıxmış halda çığıraçığıra dedi:

— Hə, qayıtdın? Quldur! Vəhşil!.. Bəs pul hanı? Cibində nə var, göstər görüm! Paltar da o paltar deyil! Geydiyin paltar hanı? Pullar hanı? De görüm!

Katerina İvanovna cumub onun ciblərini axtarmağa başladı. Marmeladov elə o saat müti halda qollarını yana açdı ki, ciblərinin axtarılmasını asanlaşdırırsın. Onun ciblərində bircə qəpik də pul yox idi.

Katerina İvanovna çığıraçığıra deyirdi:

— Pullar hanı? Aman Allah! Yoxsa, pulun hamisini aparıb içkiyə vermisən? Axi sandıqda on iki manat pul qalmışdı!..

O, birdən ərinin saçından yapışdı, onu otağa sürüdü. Marmeladov heç bir söz deməyib, dizləri üstə yeriyə-yeriyə onun zəhmətini yüngülləşdirirdi.

Arvadı onun saçından dartlıqca o, ucadan deyirdi:

— Bu mənə ləzzət verir! Bu məni ağrıtmır, möh-tərəm cə-nab, bu mə-nə ləz-zət ve-rir! — O həttə bir dəfə alını yerə də vurdu.

Taxta döşəmə üstündə yatan uşaq aylıb ağladı. Bucaqda oturan uşaq buna tab gətirə bilmədi, titrədi, qışqırdı, böyük bir qorxu içinde bacısının üstünə atıldı: o, az qala, bayılacaqdı. Böyük qız yarıpaq kimi əsirdi.

Yazlıq arvad ümidsiz bir halda fəryad edirdi:

— İçkiyə qoyub! Hamisini, hamisini içkiyə qoyub! Əynindəki paltarı da o paltar deyil! — deyə o, intəhasız bir kədərlə uşaqları göstərək: — Bunlar acıdlar, ac! — deyirdi. — Ah, min-min lənətə gəlsin



belə dolanacaq! – Birdən o, Raskolnikovun üstünə çığırmaga başladı: – Bəs sizə, sizə ayıb deyilmə? İçki dükənindən gəlirsiniz? Sən onunla içirdin? Sən də onunla içirdin? İtil buradan!

Raskolnikov bircə kəlmə də deməyib tez çıxıb getmək istədi. Həm də ki, içəri qapı açıldı və oradan bir neçə adam maraqla boylandı. Onların sıfətlərində həyəsizcasına bir ifadə və gülüş, ağızlarında papiroş və çubuq vardı. Bəzisi xalat geymişdi, xalatların da yaxası tamam açıqdı; bəzisi biabırcasına açıq yay paltarında idi; əlində kart olanlar da vardı. Xüsusiylə, Katerina İvanovna ərinin saçından tutub sürüyəndə, o da çığıra-çığıra: “Bu, mənə ləzzət verir” – deyəndə onlar keflə gülürdülər. Hətta otağa girməyə başladılar. Nəhayət, məşum bir çıqırkı eşidildi; bu, adamların arasından özünü irəli soxan Amaliya Lippevexzelin çıqırkıtı idi; o gəlirdi ki, özünə xas olan bir yolla nizam-intizam düzəltsin, söyə-söyə yazıq arvada əmr etsin ki, sabah otağı boşaldarsan: o, Katerina İvanovnanı dəfələrlə bu cür qorxutmuşdu. Raskolnikov gedəndə əlini cibinə saldı, nə qədər qara pulu vardısa, hamisini çıxardıb pəncərəyə qoydu, özü də elə qoydu ki, heç kəs bunu görmədi; bu pul içki dükənində xirdaladığı manatın artığı idi. Lakin pilləkəndən düşəndə fikrini dəyişdi, qayıtməq istədi. Düşünərək öz-özünə dedi: “Bu nə axmaq işdir mən tutdum! Onların, heç olmasa Sonyası var; mənim özümə pul lazımdır. Lakin fikirləşdi ki, pulu daha geri götürmək mümkün deyil, onsuz da gedib götürməyəcəkdir; əlini yelləyib yola düzəldi. Küçə ilə gedə-gedə o, yenə də düşünür, istehza ilə güliumsəyirdi: “Axi Sonyaya pomada da lazımdır, bu təmizlik pulla başa gəlir... Bəli! Yəqin Sonečka özü bu gün sınıq çıxacaq, çünkü yenə də eyni təhlükə, qırmızı heyvan ovu... qızıl sənayesi... Deməli, mənim pulum olmasaydı, onlar hamısı sabah heç şeysiz qalacaqdı. Sağ olsun, Sonya! Bir gör nə quyu qazıblar? İstifadə də edirlər. Ağladılar, öyrəşdilər. İnsanın üzü bərkdir, hər şeyə öyrəşir!

Raskolnikov fikrə daldi.

Birdən o, qeyri-ixtiyari olaraq səsləndi.

– Əgər mən səhv edirəmsə, əgər, doğrudan da, ümumiyyətlə, bütün bəni-adəm, yəni insan övladı alçaq deyilsə, deməli, onda yerde qalan hər şey mövhumatdır, yalnız qorxudur, heç bir hüdud-filan yoxdur və elə-belə də olmalıdır!

III

Ertəsi gün o, yuxudan gec ayıldı, gecə pis yatmışdı; yuxu onun əsəblərini möhkəmləndirməmişdi. Yuxudan qanıqara, açıqlı və əsəbi halda ayıldı və nifrətlə öz otağına baxdı. Onun otağı qəfəs kimi xirdaca bir otaqdı, altı addım uzunluğu olardı; çox miskin bir görkəmi vardi: saralmış, toz basmış divar kağızı hər yerdə qarın vermişdi; tavan elə alçaqdi ki, azca hündür bir adam orada özünü çox pis hiss edə bilərdi; ona həmişə elə gəlirdi ki, indicə başı tavana dəyəcəkdir. Mebel də otağa uyğun idi: üç köhnə, sinq-sökük stul, bir də bucaqda, rənglənmış bir stol vardi; stolun üstüne toz basmış bir neçə dəftər və kitab qoyulmuşdu, təkcə bu tozdan aydın olurdu ki, çoxdandır onlara heç kəsin əli dəymir; otaqda bir də böyük, kobud taxt vardi, taxt divar uzunluğunda idi, özü də eninə otağın yarısını tuturdu; vaxtilə onun üzüne çəkilən çit indi cindira dönmüşdü. Bu taxt Raskolnikovun yatağı idi. Raskolnikov çox vaxt onun üstündə soyunmadan, mələfəsiz yatardı; üstüne köhnə tələbə paltosunu salar, başının altına isə balaca bir balış qoyardı; nə qədər təmiz ya geyilmiş tuman-köynəyi varsa – hamisini balışın altına yiğardı ki, başının altı hündür olsun. Taxtin qabağında bir stol vardi.

Raskolnikov son dərəcə pintiləşmiş və səliqədən düşmüşdü: adamın bundan artıq pintiləşdiyini və səliqədən düşdüyüni təsəvvür etmək çətindir; lakin indiki mənəvi vəziyyətində bu, onun hətta xoşuna gəldi. Başa öz qızına çəkilən kimi, o da hamidan, hətta qulluqçu arvaddan da qəti surətdə çəkinir, özünü gizlədirdi; qulluqçu arvadın borcu idi ki, gəlib onun otağını təmizləsin, bunun üçün də hərdən Raskolnikovun otağına gələndə Raskolnikov bundan acıqlanır və əsəbileşirdi. Bir məsələ üzərində həddindən artıq öz diqqətini toplayan bəzi monomarlarda¹ belə hallar olur. Mənzil sahibəsi iki həftə idi ki, ona yemək vermirdi; o, naharsız qalsa da, hələ indiyə qədər gedib bu barədə onunla danışmaq istəmirdi. Mənzil sahibəsinin yeganə aşpazı və qulluqçusu olan Nastasya, Raskolnikovun da ev işini görürdü. Nastasya, Raskolnikovun belə bir əhvali-ruhiyyədə olmasına hətta bir qədər sevinirdi və daha onun otağını heç süpürüb yiğisdiirmirdi, ancaq həftədə bir dəfə, xala-xətrin qalmasın deyə, süpürgəni götürüb onun otağına gedirdi. İndi də Raskolnikovu o gəlib yuxudan oyatdı.

¹ Monoman – ruhi xəstəliyi olan adam



Başının üstündə durub çığıra-çığıra dedi:

– Dur ayağa, nə yatmışan! Saat ona az qalıb! Sənə çay gətirmi-şəm. Çay istəmirsən? Deyəsən, lap əldən düşmüsən?

Raskolnikov gözünü açıb diksindi, Nastasyanı tanıdı. Ağır-ağır, xəstə bir görkəmlə taxtdan qalkaraq soruşdu:

– Çayı ev sahibəsi göndərib-nədir?

– Ev sahibəsi haradan!

Nastasya öz çatdaq çaynikini, iki xirdaca və sarı qənd parçasını onun qabağına qoydu, çaynikdəki çay içilmiş, sonradan üstünə su alınmış açıq çaydı.

Raskolnikov paltarını soyunmadan yatmışdı; o, əlini cibinə salıb axtardı, bir neçə qara pul çıxarıb qulluqçuya verdi:

– Nastasya, xahiş edirəm, get mənə bir sayka¹ al. Kolbasa dükanından da, heç olmasa, bir az kolbasa al, ancaq ucuzunu.

– Saykani elə sənə bu saat gətirərəm, kolbasanın yerinə şı² olsa, yeyərsən? Yaxşı şidir, dünəndən sənə saxlamışam, ancaq sən gec gəldin. Yaxşı şidir.

Nastasya gedib şini gətirdi. Raskolnikov da yeməyə başladı. Nastasya bu zaman taxtda Raskolnikovun yanında oturub danışmağa başladı. O, kəndlə arvadlarından, özü də çox danışanın biri idi.

– Praskovya Pavlovna polisə səndən şikayət eləmək istəyir.

Raskolnikov bərk-bərk üz-gözünü turşutdu.

– Polis idarəsinə? O nə isteyir?

– Pul vermirsen. Otaqdan da çıxıb getmirsen. Aydın şeydir ki, nə isteyir.

Raskolnikov dişlərini qıçırdaraq mızıldandı:

– Eh, elə bircə bu əskikdi. Bu, indi mənə heç... əl verməz... – Sonra bərkdən əlavə etdi: – O, axmaq arvaddır. Mən bu gün onun yanına gedib danışaram.

– Axmaq olmasına axmaqdır – necə ki, mən axmağam; amma özün yaman ağıllısan: un torbası kimi yixılıb qalmışan burada, heç bir şey də gətirmirsən. Qabaqlar deyirdin ki, uşaqlıq oxutmağa gedirəm, indi bəs niyə bir iş görmürsən?

Raskolnikov könülsüz halda və acıqlı-acıqlı dedi:

– Görürəm...

¹ Sayka – girdə bugđa çörəyi

² Şı – kələm şorbası

– Nə görürsən?

– İş görürəm...

– Nə iş?

Raskolnikov bir az susduqdan sonra ciddi bir ifadə ilə dedi:

– Fikirləşirəm!

Nastasya gülməkdən uğunub getdi. O, çox güleyən idi; güləndə səssizcə gülər, bütün bədəni yırğalanar və titrərdi; o qədər gülərdi ki, axırdı özünün də zəhləsi gedərdi.

Nəhayət, o, gülməyini kəsərək birtəhər dedi:

– Fikirləşə-fikirləşə çox pul qazanmışan?

– Çəkməsiz gedib uşaq oxutmaq olmaz. Bir də ki cəhənnəm olsun hamısı!

– Sən qudurğanlıq eləmə!

Raskolnikov öz fikrinə cavab verirmiş kimi, könülsüz halda sözünə davam etdi:

– Uşaq oxutmağa qəpik-quruş verirlər. Qəpik-quruşla nə eləmək olar?

– İstəyirsən ki, elə birdən sənə var-dövlət versinlər?

Raskolnikov qəribə bir nəzərlə ona baxdı. Sonra qəti bir ifadə ilə dedi:

– Bəli, böyük bir dövlət versinlər!

– Yavaş, yavaş, qorxudarsan. Çox qorxulu şeydir. Gedib sayka alım, ya yox?

– Özün bil.

– Hə, yadımdan çıxmışdı. Dünən sən burada olmayıanda bir kağız gəlib.

– Kağız? Mənə? Kimdən?

– Kimdən olduğunu bilmirəm. Poçtalyona öz cibimdən üç qəpik verdim. Verərsən, yox?

Raskolnikov böyük bir həyəcan içinde bağırdı:

– Gətir görüm, sən allah, gətir! Aman Allah!

Çox çəkmədi ki, Nastasya məktubu gətirdi. Elədir ki, var: ana-sindandır, R. quberniyasından gəlib. Məktub Nastasyadan alanda onun həttə rəngi ağardı. O, çoxdandır məktub almırıldı. Lakin indi başqa bir şey onun qəlbini birdən sıxdı.

– Nastasya, sən allah, çıx get; bu da sənin üç qəpiyin, ancaq, sən allah, tez get!



Məktub onun əlində əsirdi. O, məktubu Nastasyanın yanında açmaq istəmirdi: o istəyirdi ki, bu məktubla tək qalsın. Nastasya otaqdan çıxan kimi məktubu tez dodaqlarına yaxınlaşdırıb öpdü; sonra zəfərin üstündəki xəttə – anasının tanış və əziz olan xırda, bir az çəpinə yazılmış xəttinə xeyli baxdı; bir zamanlar anası ona oxumağı və yazmağı öyrətmüşdi... O tələsmirdi; hətta, elə bil ki, nədənsə qorxurdu. Nəhayət, konverti cirib məktubu çıxartdı, bu, six yazılmış, iri bir məktubdu: iki böyük poçt vərəqi xırda xətlə başdan-başa yazılmışdı.

Anası yazdı:

“Əzizim Rodya, budur, iki aydan çoxdur ki, mən səninlə məktubla söhbət etməmişəm, bundan özüm əzab çəkirdim, hətta bəzi gecələr yatmayıb düşünürdüm. Yəqin, sən məni qeyri-ixtiyari olaraq susduğum üçün təqsirləndirməzsən. Sən bilirsən ki, mən səni nə qədər istəyirəm; sən bizim bircə Rodyamızsan, mənim də, Dunyanın da. Sən bizim bütün həyatımız, bütün ümidiyinizsən; bizim pənahımız sənsən! Biləndə ki, sən dolanmağa imkanın olmadığından, bir neçə aydır universiteti buraxmışsan, dərs də demirsən, başqa gəlirin də yoxdur – mən çox pis oldum! Mən ildə alдığım yüz iyirmi manat pensiyadan sənə necə kömək eləyə bilərdim? Dörd ay bundan əvvəl sənə on beş manat göndərmişdim; bunu mən, necə ki özün bilirsən, pensiya hesabına Afanasi İvanoviç Vaxruşin adlı bir tacirdən almışdım. O, yaxşı adamdır, vaxtilə sənin atanın dostu idi. Mən ona ixтиyar vermişdim ki, bu pulu pensiyamdan alınsın, mən gərək gözləyərdim ki, bu borc tamam ödənilsin, bu da ancaq indi ödənilib qurtarmışdır, buna görə də indiyə qədər sənə pul göndərə bilmirdim. Amma indi, şükür Allaha, deyəsən, yenə də sənə pul göndərə bilərəm: bir də ki, ümumiyyətlə, biz indi hətta öz bəxtimizlə öyünə bilərik: bunu sənə xəbər verməyə tələsirdim. Birincisi budur ki, əzizim Rodya, duyursanmı, bacın ay yarımdır ki, mənimlə bir yerdə yaşayır, biz daha bir-birimizdən ayrılmayacaqıq. Şükür olsun Allaha, onun çəkdiyi əzablar qurtardı. İndi mən sənə hər şeyi bir-bir danişacağam, sən də bil ki, əhvalat necə olub, bu vaxta qədər biz səndən nələr gizlədirdik. İki ay bundan əvvəl sən yazmışdin ki, “mən Dunyanın cənab Svidriqaylovların evində çox əziyyət çəkdiyini, onunla kobud rəftar edildiyini eşitmişəm, mənə bu barədə düzgün məlumat yazın”. Onda mən sənə nə yaza bilərdim? Onda əgər

bütün əhvalatı sənə yazsaydım, sən, yəqin ki, iş-güçünü atıb, lap piyada da olsa, bizim yanımıza gələrdən, çünkü mən sənin xasiyyətinə də, qəlbinə də bələdəm: sən razı olmazdin ki, bacını incit-sinlər. Mən özüm iztirab çəkirdim, ancaq əlacım nə idi? Onda mən özüm də bütün əhvalatı bilmirdim. Duneçka keçən il onların evinə mürəbbiyə gedəndə qabaqcadan yüz manat almışdı, bu şərt ilə ki, hər ay onun maaşından bu pulu çıxınılar; buna görə də aldığı pulu verməmiş oradan çıxa bilməzdi, bax əsas çətinlik də bunda idi. Bu pulu (mənim əzizim Rodya, indi mən bu məsələni açıb sənə deyə bilərəm), bu pulu Dunya coxusu ona görə almışdı ki, sənə altmış manat göndərsin, bu pula onda sənin çox böyük ehtiyacın vardı, keçən il bunu *bizdən* alındı. Biz onda səni aldاتmışdıq, yazmışdıq ki, bu pul Duneçkanın əvvəl yiğdiyi pulsandır, amma bu belə deyildi; indi sənə həqiqəti açıb deyirəm, çünkü indi hər şey, Allahın izni ilə, birdən-birə yaxşılığa doğru dəyişmişdir, sən də biləsən ki, Dunya səni çox-çox sevir, bunu da biləsən ki, Dunya çox gözəl bir qəlbə malikdir. Doğrudan da, cənab Svidriqaylov əvvəl vaxtlar onunla çox kobud rəftar edirdi, süfrə qıraqında ona cürbəcür nəzakətsizlik edir, onu ələ salırdı... İndi daha bu şeylər qurtarmışdır, ona görə də səni nahaq yerə həyəcanlandırmamaq üçün bu çirkin şeyləri bütün təfsilati ilə yazmaq istəmirəm. Sözün qisası, cənab Svidriqaylovun arvadı və bütün ev adamları Duneçka ilə nə qədər xoş və nəcibanə rəftar etsələr də, qızın vəziyyəti çox ağır idi, xüsusilə cənab Svidriqaylov, köhnə alay adətləri üzrə, Baxusun təsiri altında olanda, Dunyanın vəziyyəti daha da ağırlaşırı. İndi gör sonrası nə oldu! Heç demə, bu sərsəm adamın Dunyaya çoxdan gözü düşübümiş, ancaq bunu ona qarşı göstərdiyi kobudluq və nifrət altında gizlədirmiş. Bəlkə də, o, özünü yaşlı bir adam, bir ailə başçısı görərək, belə yüngül hərəkətlərindən utanır, dəhşətə gəlirmiş, buna görə də qeyri-ixtiyari olaraq Dunyaya acığı tuturmuş. Ya, bəlkə də, bu kobud hərəkətləri və istehzaları ilə öz niyyətini başqalarından gizlətmək istəyirmiş... Amma axırda özünü saxlaya bilmir: öz çirkin fikrini açıb Dunyaya deyir, bunun qarşısında ona cürbəcür hədiyyələr vəd edir, eyni zamanda hər şeyi atıb onu başqa bir kəndə, ya, bəlkə də, xaricə aparacağını vəd edir. İndi sən gör Dunya nə əzablar çəkmişdir! Dunya elə o saat işi buraxa bilməzdi, buna da səbəb yalnız borc aldığı pul deyildi, həm də gərək Marfa Petrovnaya rəhm



edeydi, birdən o şübhələnə bilərdi, bununla da ailəyə nifaq düşərdi. Dunya üçün də böyük bir biabırçılıq olardı, iş də pis nəticə verərdi. Buna bir çox səbəblər də vardi: belə ki, Dünya bu dəhşətli evdən ancaq altı həftədən sonra canını qurtara bilərdi. Əlbəttə, sən Dunyanı tanıyırsan, onun möhkəm xarakterli, ağıllı bir qız olduğunu bilirsən. Dunečka çox-çox cəfaya dözə bilər, hətta bəd ayaqda öz möhkəmliyini itirməmək üçün böyük bir alicənəbliq da göstərə bilər. O hətta mənim ovqatımı təlx eləməmək üçün bu şeyləri mənə yazmamışdı, amma biz bir-birimizə tez-tez kağız yazırıq. İş heç gözlənilməz bir şəkildə nəticələndi. Bir gün Marfa Petrovna təsadüfən bağda ərinin Dunečkaya yalvara-yalvara öz niyyətini söylədiyini eşidir; bunu yanlış başa düşərək, Dunečkanı bütün bu işdə təqsirkar görür, belə hesab edir ki, buna səbəb Dunyadır. Elə oradaca böyük bir həngamə qopur. Marfa Petrovna hətta Dunyanı vurur, heç bir şeylə də hesablaşmaq istəmir; özü isə düz bir saat çığır, sonra da Dunyanı elə o saat adı bir kəndli arabasına qoyub birbaş mənim üstümə göndərir, şeylərini də, nə ki alt paltarı, üst paltarı var, hamısını bükülməmiş, bağlanmamış arabaya atdırır. Elə bu zaman bərk yağış başlayır, Dünya da təhqir edilmiş və biabır olmuş halda on yeddi kilometr yolu üstüaçıq arabada, bir mujiklə gəlməli olur. Özün bir fikirləş: iki ay bundan əvvəl səndən aldığım məktuba mən nə cavab verə bilərdim və bu barədə nə yaza bilərdim? Mən özüm böyük bir məyusluq içində idim: Dunyanın başına gələn bu qəziyyəni sənə yaza bilməzdim, açıqlanar və əsəbiləşərdin; bir də sən axı nə edə bilərdin; Dünya özü də bu şeyləri sənə yazmağa qymadi; məktubu da boş-boş şeylərlə necə doldura bilərdim, bir halda ki, ürəyim belə bir dərdlə dolu idi. Düz bir ay bu əhvalat haqqında şəhərdə dedi-qodu oldu; iş gəlib o yerə çatdı ki, Dünya ilə kilsəyə də getmək mümkün olmadı, çünkü bizə orada həqarətlə baxırdılar, bize baxıb piçıldırdılar, hətta qulağımız eşidə-eşidə bizim barədə danışındılar. Bütün tanış adamlar bizdən üz döndərdilər, hətta salamımızı da almırdılar; hətta tacir xidmətçiləri və bəzi dəftərxana işçiləri evimizin darvazasına qatran sürtməklə bizi alçaq-casına təhqir etmək istəyirdilər, bunu mən yəqin bilmışdım, ev sahibi də buna görə bizdən tələb etdi ki, tutduğumuz mənzildən çıxaq. Bunun da hamısına səbəb Marfa Petrovna idi, çünkü o, bütün evlərdə Dunyanın müqəssir olduğunu söyləmiş, onu ləkələmişdi.

Bizim şəhərdə o, hamı ilə tanışdır; bu ay o, tez-tez şəhərə gəlirdi; o özü bir az heyvərə arvaddır, öz ailə işlərindən danışmağı xoşlayır, xüsusilə hər ötənə öz ərindən şikayətlənir, bu da çox pis şeydir; az vaxtda bütün bu əhvalati arnaq bizim şəhərə deyil, bütün qəzaya yaydı. Mən xəstələndim; Dunečka axı iradəcə məndən möhkəmdir: bir görəydiñ o, bu şeylərə necə dözürdü, hələ bir mənə təsəlli də verirdi, ürək də verirdi. O mələkdir! Lakin Allahın mərhəmətindən bizim çəkdiyimiz müsibətə son qoyuldu: cənab Svidriqaylovun, yəqin ki, Dunyaya yazığı gəldi, Marfa Petrovnaya Dunyanın qətiyyən günahkar olmadığını tamamilə və aydınca sübut etdi; bu sübut nədən ibarətdi? Bu bir məktub idi: Marfa Petrovna hələ onları bağda bir yerdə görməmişdən, Dünya cənab Svidriqaylova bir məktub yazmış, məktubda o, cənab Svidriqaylovun təkidlə tələb etdiyi xüsusi səhbətləri və gizli görüşləri rədd edirmiş; Dunečka onlardan gedəndə məktub cənab Svidriqaylovda qalıbmış. Dünya bu məktubda çox odlu bir şəkildə və böyük bir nifrətlə cənab Svidriqaylovu, Marfa Petrovna haqqında nanəcib hərəkətləri üstündə töhmətləndirir, onun bir ata və ailə başçısı olduğunu nəzərinə çatdırır, axırda da yazır ki, onsuz da bədbəxt və köməksiz bir qızı incitmək, daha da bədbəxt etmək onun tərəfindən alçaqcasına bir hərəkətdir. Sözün qisası, əzizim Rodya, bu məktub elə nəcibanə və elə təsirli yazılmışdı ki, oxuyanda hönkür-hönkür ağladım, hələ indi də onu oxuyanda ağlamaya bilmirəm. Nəhayət, qulluqçu arvadlar da Dunyanın günahsız olduğunu söyləmişlər, heç demə onlar cənab Svidriqaylovun təsəvvür etdiyindən daha çox şey görüblərmiş və daha çox şey bilirlərmiş – bu, həmişə elə belə də olur. Marfa Petrovna buna heyrət edir və özünün etiraf etdiyi kimi, məktub onu “yenidən böyük bir dərdə salır”, lakin Dunečkanın günahkar olmadığını lap yəqin edir. Elə bu günün səhəri bazar günü, birbaş kilsəyə gəlir, dizləri üstə düşərək, göz yaşı tökə-tökə Allaha dua edir, yalvarır ki, “bu sınaqdan da keçməyə, öz borcumu yerinə yetirməyə mənə qüvvət ver”. Sonra kilsədən birbaş bizə gəldi, nə varsa, hamisini açıb danışdı, dərdli-dərdli ağladı, tövbə edə-edə Dunyanı qucaqladı, yalvardı ki, məni bağışla. Elə o gün, bircə dəqiqə də yubanmadan bizim yanımızdan şəhərin bütün evlərinə getdi; gedib hər yerdə göz yaşı tökə-tökə Dunečkanı çox-çox tərifləyir, onun tamamilə günahsız olduğunu, nəcib hissələrə, gözəl əxlaqa malik olduğunu söyləyir.



Eyni zamanda Duneçkanın öz əli ilə cənab Svidriqaylova yazdığını məktubu hamıya göstərir, oxuyur, hətta surətini çıxarmağa da verir (bu isə, mənə görə, artıqdır). Bu qayda ilə Marfa Petrovna bir neçə gün şəhərdə dalbadal hamının evinə getməli olur, çünki bəziləri onun getməməsindən inciyirdilər, deyirdilər ki, siz o biriləri bizdən üstün tutursunuz; bu qayda ilə növbə əmələ gəlmişdi: hər evdə onu gözləyirdilər, hamı bilirdi ki, Marfa Petrovna filan gün filankəsin evində Dunyanın məktubunu oxuyacaq; hətta o adamlar ki növbə ilə həm öz evlərində, həm də tanışlarının evində bu məktubun oxunmasına bir neçə dəfə qulaq asmışdı, yenə də məktub oxunanda yiğilib qulaq asırdılar. Mənim fikrimcə, bu şeylərin çoxu artıqdır; ancaq nə etməli ki, Marfa Petrovnanın xasiyyəti belədir. Hər halda, o, Duneçkanın tamamilə ismətli olduğunu sübut etdi və bu biabırçı işin bütün rüsvayçılığı əsas günahkar olan Svidriqaylovun boynunda qaldı, belə ki, hətta mənim ona yazığım gəldi: bu sərsəm adamla həddindən artıq sərt rəftar edildi. Dunyanı elə o saat bir neçə evdə dərs deməyə çağırdılar, ancaq o getmədi. Ümumiyyətlə, hamı ona birdən xüsusi bir hörmət göstərməyə başladı. İndi isə heç gözlənilmədiyi halda elə bir hadisə üz vermişdir ki, bunun nəticəsində, demək olar ki, bizim bütün taleyimiz dəyişir, buna da başlıca olaraq bu qəziyyə səbəb olmuşdur. Əzizim Rodya, indi bil ki, Dunyanı istəyən var, Dunya da öz razılığını vermişdir, bunu da tez sənə xəbər verirəm. Hərçənd, biz bu işdə səninlə məsləhətləşmədik, ancaq, yəqin ki, sən bu barədə nə məndən, nə də bacından inciməzsən, özün görəcəksən ki, işi səndən cavab alana kimi saxlamaq mümkün deyildi. Bir də ki sən özün də uzaqdan-azağa bu məsələni düzgün həll edə bilməzdin. Əhvalat belə oldu. Pyotr Petroviç Lujin bu saat saray müşaviridir¹, özü də Marfa Petrovnanın uzaq qohumudur; Marfa Petrovna özü də bu işin baş tutmasına çox kömək etmişdir. Pyotr Petroviç onun vasitəsilə bizimlə tanış olmaq istəmişdi; biz də onu ləyaqətlə qəbul etdik; oturub qəhvə içdi. Ertəsi gün bizə bir məktub göndərdi; məktubda çox nəzakətlə öz təklifini yazmışdı, özü də xahiş etmişdi ki, məktuba tezliklə və qəti cavab verək. O, iş adamıdır, başı da çox qarışq olur; bu saat tələsir, Peterburqa gedir, ona görə də hər dəqiqəni nəzərə alır. Məlum şeydir ki, biz əvvəl buna çox təəccüb etdik, çünki bu əhvalat çox tez

¹ Saray müşaviri – çar Rusiyasında yeddinci dərəcəli mülki rütbə

olmuşdu, həm də biz belə bir şeyi heç gözləmirdik. Dunya ilə mən həmin günü bir yerdə oturub bunu fikirləşdik, götür-qoy elədik. Pyotr Petroviç etibarlı və təmin olunmuş bir adamdır, iki yerdə işləyir, həm də öz sərmayəsi vardır. Hərçənd, indi onun qırx beş yaşı var, amma çox xoş bir simaya malikdir, hələ qadınların çox xoşuna gələ bilər, bir də ki, ümumiyyətlə, o, çox abırlı, ləyaqətli bir adamdır,ancaq bir az qəşqabaqlıdır, bir az da, elə bil, təkəbbürlüdür. Bəlkə də, ilk baxışda adama belə gəlir. Əzizim Rodya, sənə xəbərdarlıq edirəm, sən onunla Peterburqda görüşəndə – bu da çox tezliklə olacaqdır – ilk baxışda onun bir şeyi sənə xoş gəlməsə, elə o saat bundan bir nəticə çıxarma: belə tez nəticə çıxarmaq sənin xasiyyətində var. Bunu sənə hər ehtimala qarşı deyirəm; hər halda, mən əminəm ki, o, sənə xoş bir təsir bağışlayacaqdır. Bir də ki adamı tanımaq üçün ona tədriclə və ehtiyatla yanaşmaq lazımdır, belə olsa, adam səhv eləməz, bir başqası haqqında qabaqcadan yanlış fikrə gəlməz; sonra bu yanlış fikri düzəltmək çox çətin olur. Amma Pyotr Petroviç, hər halda, bir çox cəhətlərdən görünür ki, çox rəğbətli adamdır. Elə ilk dəfə bizə gələndə dedi ki, mən işgüzər bir adamam, “bizim yeni nəslin əqidələri” ilə bir çox cəhətdən razılaşıram, həm də adət şəklini almış hər cür yanlış nöqtəyi-nəzərlərin düşməniyəm. O daha bir çox şeylər dedi, çünki o, bir qədər, elə bil ki, şöhrətpərəstdir, çox xoşlayır ki, ona qulaq assınlar, bu ki elə bir qəbahət deyil. Məlum şeydir ki, mən onun söylədiklərindən az şey başa düşdüm; Dunya məni başa saldı ki, o, böyük bir təhsilə malik olmasa da, ağıllı adamdır, həm də, deyəsən, yaxşı adamdır. Rodya, sən öz bacının xasiyyətinə bələdsən. Sənin bacın möhkəm iradəli, ağılli, tədbirli, səbirli, alicənab bir qızdır, lakin ehtiraslı bir qəlbə malikdir, onun xasiyyətində olan bu cəhati mən yaxşı öyrənmişəm. Əlbəttə, bu məsələdə nə Dunyada, nə də Pyotr Petroviçdə elə bir sevgi-filan yoxdur: burası var ki, Dunya həm ağılli, həm də mələk kimi nəcib bir qız olduğundan ərinin xoşbəxt etməyi bir vəzifə kimi öz qarşısında qoyacaqdır, əri də, əlbəttə, onun xoşbəxt olması qayğısına qalar. İş çox tez başa gəlsə də, ərinin onu xoşbəxt etməsi məsələsinə bizim şübhələnməyimizə hələlik böyük bir səbəb yoxdur. Bir də ki Pyotr Petroviç hər şeyi hesaba alan çox qənaətcil adamdır; əlbəttə, özü görəcək ki, Dunečka nə qədər xoşbəxt olsa, onun öz ailə xoşbəxtliyi bir o qədər möhkəm olacaqdır. O ki qaldı



onun xasiyyətində olan bəzi nahamvar cəhətlər, bəzi köhnə adətlərə əməl etməsi, hətta fikirlərində olan bəzi uyğunsuzluqlar (ən xoşbəxt ailələr də bunsuz keçinə bilmir) – bu barədə Dunečka özü mənə danışdı ki, mən bu şeylərdə özümə arxayınam, məndən narahat olmaya bilərsən, mən çox şəyə dözə bilərəm, ancaq bu şərtlə ki, onun əlaqəsi yaxşı və ədalətli olsun. Məsələn, Pyotr Petroviç əvvəl mənə də sərt göründü; axı bu, onun düzgün bir adam olmasından irəli gələ bilər, bu, mütləq belədir. Məsələn, ikinci dəfə bizə gələndə, Dunyanın razılığını aldıqdan sonra, söhbət zamanı dedi ki, mən lap əvvellər də, heç Dunyanı tanımadımdan da bu qərara gəlmışdım ki, ismətli bir qız alım, ancaq o qız gərək cehizsiz olsun, özü də mütləq müsibətli günlər görmüş olsun; ona görə ki, ər gərək arvadının qarşısında heç borclu olmasın, amma çox yaxşı olar ki, arvad ərini özünün vəli-neməti hesab eləsin. Bunu da əlavə edirəm ki, Pyotr Petroviç bu fikri mən yazdığınımdan bir az yumşaq və mehribanca ifadə etdi; onun söylədiyi ifadələri olduğu kimi deyə bilmirəm, çünkü yadımdan çıxıb; bir də ki bunu o heç də əvvəlcədən düşünülmüş bir fikir kimi demədi; görünür, bunu söhbət arasında qeyri-ixtiyari olaraq ağızından qaçırmışdı, çünkü bu səhvini sonra hətta düzəltməyə və yüngülləşdirməyə də çalışdı; amma mənə yenə də elə gəldi ki, onun bu sözü bir az yaxşı söz deyil; sonra mən bunu Dunyaya da dedim. Dünya da mənə narazı halda dedi: "Söz hələ iş deyil". Bu, əlbəttə, doğrudur. Dunečka qəti qərara gələnə kimi bütün gecəni yatmadı; lakin elə zənn etmişdi ki, mən yatmışam, yatağından qalxıb bütün gecəni otağı var-gəl elədi; axırda ikonanın qabağında dizləri üstə düşüb, xeyli vaxt odlu-odlu Allaha dua elədi, səhər mənə dedi ki, qəti qərara gəlmışdır.

Mən yuxarıda demişdim ki, Pyotr Petroviç indi Peterburqa gedir. Onun Peterburqda çox mühüm işləri var, orada ümumi advokat kontoru açmaq istəyir. O, çoxdandır ki, gedib cürbəcür iddia və tələbləri, məhkəmədə davalarını həll etməklə məşğuldur, bu günlərdə mühüm bir davalı məsələni məhkəmədə udmuşdur. Peterburqa bir də ona görə gedir ki, senatda mühüm bir işi var. Bu qayda ilə, əzizim Rodya, o, sənin üçün də, hətta hər barədə, çox xeyirli bir adam ola bilər: biz Dünya ilə bu fikrə gəlmışık ki, sən hətta elə bu gündən öz gələcək karyerana qəti surətdə başlaya bilərsən və hesab edə bilərsən ki, sənin taleyin aydın bir şəkildə

müəyyənləşmişdir. Ah, bu, belə olsaydı! Bu, elə bir nemət olardı ki, bununancaq Allah-taala tərəfindən bizə əta edildiyini hesab etmək olardi. Dunya yalnız bunu arzu edir. Biz cürət edib bu barədə Pyotr Petroviçə bir neçə kəlmə söz də dedik. O, öz fikrini söleyərək dedi ki, əlbəttə, mən katibsiz dolana bilmərəm, mənə bir katib lazımdır, belə olan surətdə, məlum şeydir ki, maaşı adam özgəsinə verməkdənsə, öz qohumuna versə yaxşıdır, əlbəttə, əger bu qohum qabiliyyətli olub, vəzifəsini yerinə yetirə bilsə (sən də qabiliyyətli olmayıanda bəs kim olacaq); amma elə o saat da öz şübhəsini bildirdi, dedi ki, universitet dərslərindən vaxt tapıb mənim kontoruma işləyə bilməz. Bu dəfə söhbət bununla qurtardı, Dunya isə indiancaq bu barədə düşünür. İndi bir neçə gündür ki, elə bil, qızdırma içindədir, özü də sənin haqqında böyük bir plan qurmuşdur; plan da bundan ibarətdir ki, sonralar sən Pyotr Petroviçin ayrı-ayrı işləri möhkəməyə vermək məsələsində onun köməkçisi, hətta şəriki ola bilərsən; bu həm də ona görə mümkün olan şeydir ki, sən hüquq fakültəsində oxuyursan. Rodya, mən onunla tamamilə raziyam, onun bütün planları və ümidiəri mənim üzəyimdəndir, görürəm ki, tamamilə mümkün olan şeylərdir. Pyotr Petroviç indi bu məsələdən bir az boyun qaçırsa da (çünki o, səni hələ tanımır), Dunya lap möhkəm surətdə əmindir ki, ərinə yaxşı təsir etməklə öz istədiyinə nail olacaqdır – buna lap arxayındır. Biz, əlbəttə, bu arzularımız haqqında, xüsusilə onun şəriki olmağın barəsində Pyotr Petroviçə bir söz deməkdən çəkindik. O, işgüzar adamdır, yəqin ki, bizim bu sözümüzü çox soyuqqanlıqla dinlərdi, çünki bu, ona ancaq bir xəyal kimi görünərdi. Biz bir şeyə lap möhkəmcə əminik: nə qədər ki, sən universitetdəsən, o, səni pul ilə təmin edəcəkdir, ancaq biz ona bu barədə bircə kəlmə də söz demədik; ona görə demədik ki, əvvəla, bu, sonralar öz-özlüyündə düzələcək, o da heç bir söz demədən özü bu pulu sənə təklif edəcəkdir (gəlsin hələ bir bu barədə Dunyanın sözünü yerə də salsın); sən kontorda onun sağ əli olandan sonra bu pulu sənə tez verər, sən bu köməyi ondan bir yaxşılıq əlaməti olaraq deyil, haqqına düşən bir maaş kimi qəbul edərsən. Duneçka sənin işini belə düzəltmək istəyir, mən də onunla tamamilə raziyam. İkincisi də, ona görə demədik ki, mən, xüsusilə bir şey istəyirdim: istəyirdim ki, qarşıda duran indiki görüşdə səni ona tay olan bir adam kimi göstərim. Dunya sənin barəndə iftixarla



danişanda o dedi ki, hər kim olur olsun, onun haqqında fikir yürüt-mək üçün adam gərək özü onu əvvəlcə lap yaxından görə bilsin... və mən özüm onunla tanış olanda onun haqqında nə fikirdə olaca-ğımı öz ixtiyarına buraxıram. Əzizim Rodya, bilirsənmi, bəzi şeyləri götür-qoy etdikdən sonra mənə elə gəlir ki, (lakin bu heç də Pyotr Petroviçə aid deyil, mənim öz xüsusi hətta, bəlkə də, qadın sıltaq-liğimdır) – bəli, mənə elə gəlir ki, bəlkə də, mən yaxşı eləyərəm, evlənəndən sonra onlarla bir yerdə deyil, indiki kimi ayrı yaşayaram. Mən tamamilə əminəm ki, o, çox nəcib və nəzakətli olacaq: özü məni öz yanlarına dəvət edəcək və təklif edəcək ki, mən bir daha öz qızımdan ayrılmayım: əgər indiyə qədər mənə deməyibsə, məlum şeydir, ona görə deməyib ki, sözsüz də məsələnin belə olacağı güman edilir; amma mən onun təklifini qəbul etməyəcəyəm. Kişiər öz qayınanalarını çox da istəmirlər, bunu mən həyatda çox görmüşəm; mən özüm də istəmirəm ki, başqalarına zərrə qədər də yük olum; nə qədər ki, özümün bir parça çörəyim var, sənin kimi və Dunya kimi uşaqlarım var – istəyirəm ki, özüm tamamilə sərbəst olum. Əgər mümkün olsa, köçüb sizin hər ikinizə yaxın bir yerdə yaşayacağam; Rodya, mən ən xoş xəbərləri məktubun sonuna saxlamışam: mənim əzizim, biz, az qala, üç il olur ki, bir-birimizdən ayrılmışıq, indi bunu bil ki, bəlkə də, belə bir ayrılıqdan sonra yenə tezliklə görüşüb, bir-birimizi bağımıza basacağıq! Dunya ilə mən Peterburqa gələcəyik – bu, qəti həll olunub; nə vaxt gələcəyimizi bilmirəm, ancaq, hər halda, lap tezliklə gələcəyik, bəlkə də, lap bir həftədən sonra! Bunlar hamısı Pyotr Petroviçin sərəncamından asılıdır. O, Peterburqda özünə yer eləyən kimi bizə məlumat verəcəkdir. O istəyir ki, bəzi məsələləri nəzərə alaraq, evlənmək işini mümkün qədər tez başa yetirsin, mümkün olsa, pəhriz açılanda, mümkün olmasa qospojinki¹ qurtaran kimi toy eləsin. Ah, onda mən özümü necə xoşbəxt hesab edəcəyəm, səni necə bir sevincdə bağırmı basacağam! Dunya səninlə görüşəcəyini təsəvvür edərək sevincindən böyük bir həyəcan içindədir; bir dəfə də zarafatla dedi ki, elə bircə bundan ötrü Pyotr Petroviçə ərə gedirəm. O, mələkdir! İndi o, sənə heç bir şey yazmaq istəmir, ancaq mənə deyir ki, ona yaz ki, mən onunla o qədər danışmaq istəyirəm ki, qələmi götürməyə heç əlim qalxmır, çünkü bir neçə

¹ Qospojinki – pravoslavlarda Uspeniye pəhrizinə məişətdə verilən ad.

sətirdə heç bir şey demək olmaz, ancaq adam özünü xarab edər, bunu da dedi ki, onu bərk-bərk qucaqlayıb bağırma basıram, çox-çox öpürəm. Biz, bəlkə, lap bu yaxında görüşməli olsaq da, mən, hər halda, sənə bu günlərdə bacardığım qədər çox pul göndərəcəyəm. Duneçkanın Pyotr Petroviçə ərə getdiyini hamı biləndən sonra mənim də etibarım hamının nəzərində birdən-birə artıb, yəqin bilirəm ki, Afanasi İvanoviç indi mənə etibar edib, pensiyanın hesabına, hətta yetmiş beş manata qədər borc pul verəcəkdir; bəlkə, mən bundan sənə iyirmi beş manat, ya da lap otuz manat göndərdim. Sənə daha çox göndərərdim, ancaq yokxərci qabağımı kəsib; hərçənd, Pyotr Petroviç yaxşılıq edərək, paytaxta getmək üçün yokxərcinin bir hissəsini öz üzərinə götürmüştür, yəni özü öz yanından boynuna götürmüştür ki, öz hesabına bizim yükü və böyük sandığımızı Peterburqa göndərsin (öz tanışları vasitəsilə), ancaq, hər halda, biz Peterburqa köçmək xərcini də nəzərdə tut-malyiq, ora cibi boş getmək olmaz, hər halda, ilk günlər pulumuz olmalıdır. Bunu biz, Dunya ilə mən, qəpik-qəpiyinə hesab eləmişik, görmüşük ki, yol xərci çox olmayıacaqdır. Bizdən dəmir yoluna cəmisi doxsan kilometrdir. Biz bu başdan, hər ehtimala qarşı, tanış bir arabaçı mujiklə danışmışıq; dəmir yolundan da Duneçka ilə bərabər üçüncü dərəcəli vaqona minib sağı-salamat Peterburqa gedəcəyik. Buna görə də, bəlkə, mən sənə iyirmi beş manat deyil, bir yol tapıb, otuz manat göndərdim. Yazdığını daha bəsdir, iki vərəq kağızı başdan-başa doldurmuşam, yazmağa daha yer yoxdur; başımıza gələn əhvalatı yazmışam; gör nə qədər hadisələr olub! İndi isə, mənim əziz Rodyam, sənə qucaqlayıb bağırma basıram, analıq şəfqəti lə sənə xeyir-dua verirəm. Rodya, öz bacını sev; bunu bil ki, o, sənə hədsiz bir məhəbbətlə sevir, özündən də çox sevir. O, mələkdir, amma sən, Rodya, sən bizim bütün həyatımızsan, bütün ümidişimiz, bütün pənahımızsan! Təki sən xoşbəxt ola-san, onda biz də xoşbəxt olarıq, Rodya, sən Allaha əvvəlki kimi dua edirsənmi, Tanrıının və bizim xilaskarımızın mərhəmətinə inanırsan-mi? İndi dəbdə olan yeni dinsizliyə uymamışan ki? Mən bundan qorxuram. Rodya, ürəyim rahat deyil! Əgər belədirsə, onda mən sənin üçün dua edirəm. Əzizim, yadına sal, hələ sən lap uşaq olan-da, atan da onda sağ idi, mənim dizlərim üstə oturub, dilin dolaş-dolaşa dua oxuyardın – onda biz hamımız necə xoşbəxt idik!



*Əlvida, Rodya, ya da xudahafiz – xudahafiz desəm, daha yaxşıdır.
Səni bərk-bərk qucaqlayıb bağırma basıram, hədsiz-hesabsız
öpürəm.*

Qəbrə kimi sənin olan – Pulxeriya Raskolnikova”.

Raskolnikovun məktubu oxumağa başlayandan ta qurtarana kimi göz yaşı kəsilmirdi; lakin məktubu qurtaranda onun bənizi ağardı, üzü əsəbi halda dəyişdi, dodaqlarında hiddətli, kinli, sərt bir təbəssüm göründü. O, başını alçaq, köhnə balışın üstünə qoyub fikrə getdi; çox düşündü. Onun qəlbini bərk-bərk döyüñürdü, fikirləri böyük bir həyəcan içində idi. Axırda şkafa, ya sandığa oxşayan bu xırda, sarı otaq ona darisqallıq elədi, nəfəsi təngişdi. Onun fikirləri və nəzəri ənginlik istəyirdi. Şlyapasını götürüb bayırı çıxdı – bu dəfə daha piləkəndə adama rast gelməsindən qorxmadı: o, bunu unutmuşdu. V. küçəsindən Vasilyevsk adasına sarı yol aldı, sanki bir iş üçün ora getməyə tələsirdi; yenə də, adəti üzrə, yolu hiss etmədən gedirdi, öz-özü ilə ucadan danışındı; bununla da yoldan keçənləri çox təəccübləndirirdi, çoxları onu sərxoş hesab edirdi.

IV

Anasının yazdığı məktub ona çox əzab vermişdi. Lakin ən başlıca, ən əsas məsələ haqqında o, bir an da olsa, hətta məktubu oxuya yanda da, şübhələnməmişdi. Ən əsas məsələ onun beynində həll olunmuşdu, özü də qəti surətdə həll olunmuşdu: “Nə qədər ki, mən sağam – onlar evlənməyəcək, cəhənnəm olsun cənab Lujin də!”

O, öz qərarının müvəffəqiyyətlə nəticələnəcəyinə sevinərək kinli-kinli gülüşsəyir, mızıldayaraq öz-özüne deyirdi: “Ona görə ki, bu aydın bir məsələdir. Yox, ana, yox, Dunya, siz məni aldada bilməyəcəksiniz!.. Hələ bir üzr də istəyirlər ki, mənimlə məsləhətləşmişlər, mənsiz məsələni həll etmişlər! Gelin bir üzr istəməyin də! Elə güman edirlər ki, məsələni daha pozmaq olmaz; indi baxıb görərik: pozmaq olar, ya olmaz! Bəhanələri də gör nə əsaslı bəhanəmiş: “Pyotr Petroviç, guya, çox işgüzar adamdır, elə işgüzar adamdır ki, ayrı cür deyil, ancaq poçt yolu üstündə, hələ, az qala,

lap dəmir yolu üstündə evlənə bilər". Yox, Duneçka, mən hər şeyi görürəm, mənimlə nə barədə danışmaq istədiyini də bilişəm; otağda var-gəl edə-edə bütün gecəni nə barədə düşündüyünü də bilişəm, anamın yataq otağında olan müqəddəs Məryəm ananın ikonası qarşısında nə haqda dua etdiyini də bilişəm. Qolqofa dağına qalxmaq çətindir! Bəli!.. Deməli, məsələ qəti surətdə həll olunmuşdur: Avdotya Romanovna iltifat buyurub, öz sərvəti olan (öz sərvəti olan – bu daha etibarlı, daha təsirli çıxır), iki yerdə qulluq edən, yeni nəslin əqidələrinə həmrəylik göstərən (anam belə yazır), özü də Duneçkanın dediyi kimi, deyəsən, mərhəmət sahibi olan, işgūzar, haqq-hesabını bilən çox ağıllı bir adama ərə gedir. Duneçkanın dediyi bu "deyəsən" sözü lap əntiqə sözdür. Həmin bu Duneçka da elə bu "deyəsən"ə ərə gedir... Çox gözəl!.. Çox gözəl!..

...Amma bir şey maraqlıdır: anam "yeni nəsil" məsələsini niyə mənə yazmışdır? Yalnız cənab Lujini xarakterizə etmək üçünmü, ya başqa bir məqsəd üçün: məni cənab Lujinin xeyrinə yola gətirmək üçünmü? Bir biçliyə bax! Bir şeyi də aydınlaşdırmaq lazımdır: o gün, o gecə, bir də ki sonrakı günlər onlar bir-biri ilə nə dərəcədə açıq danışmışlar? Bütün sözləri onlar bir-birinə açıqçı söylemişlər, ya hər ikisi başa düşmüşdür ki, onların könlündə və fikrində olan şeylər eyri şeylərdir, buna görə də bu şeyləri söyleməyin mənası yoxdur, açıb demək də nahaqdır? Yəqin, bu elə qismən də belə olmuşdur; məktubdan görünür: cənab Lujin anama bir az sərt görünüşdür; anam sadəlövh bir qadındır, gedib bunu Dunyaya demişdir. Dunya da, məlum şeydir ki, açıqlanmış, ona "narazı halda cavab vermişdir". Gəlsin açıqlanmasın da! Buna kim açıqlanmaz: bir halda ki, məsələ sadəlövhəsinə verilən suallarsız da aydınlaşdır, özü də həll olunmuşdur, daha bu barədə danışmaq heç lazımdır deyil. Gör anam mənə nə yazır: "Rodya, Dunyanı sev, o, səni özündən çox istəyir"; yoxsa qızını oğluna qurban verməsi, buna razılaşması ona vicdan əzabı verir. "Sən bizim pənahımızsan, sən bizim həyatımızsan! Ah, anal.." Raskolnikovun hiddəti get-gedə artırdı, cənab Lujin bu saat ona rast gəlsəydi, yəqin ki, onu öldürərdi".

Raskolnikov başında hərlənən fikir qasırğasına uyaraq öz-özünə deyirdi: "Bəli!.. Bu doğrudur ki, adamı öyrənmək üçün "ona gərək yavaş-yavaş, ehtiyatla yanaşasan" – bu doğrudur! Amma cənab Lujinin necə bir adam olduğu aydınlaşdır, o, "işgūzar və deyəsən,



yaxşı adamdır”; sizə zarafat gəlməsin: ev şeylərini və böyük sandığı öz hesabına Peterburqa aparmağı öhdəsinə götürmüştür! Belə bir adama necə yaxşı adam deməyəsən? Onlarsa, nişanlı və ana, mujikdən həsirlə örtülmüş araba tuturlar (mən də elə bir arabada getmişəm!). Eybi yoxdur! Cəmisi doxsan verst¹ yoldur. “Oradan da üçüncü dərəcəli vaqonda ləp rahatca gedərik, – min verst yoldur!” Bu həm də ağıllı bir tədbirdir: ayağını yorğanına görə uzat! Bəs siz, cənab Lujin, buna necə baxırsınız? Bu axı sizin nişanlıınızdır... Yoxsa siz bilmirsiniz ki, qızın anası yolpulu düzəltmək üçün öz pensiyası hesabına özgəsindən qabaqcadan borc pul alır? Bunu siz çox yaxşı bilirsınız. Əlbəttə, sizin hamınızın burada, ümumi bir alver haqq-hesabınız var; bu – hər iki tərəfin xeyrinə olan bir alverdir, hər kəs eyni miqdarda maya qoymuşdur, deməli, xərci də yanlışa olsun; duzçörək bir yerdə, tənbəki ayrılıqda – atalar belə deyib! Hələ bunda da o, işgüzar adam onları bir az aldatmışdır: ev şeylərini Peterburqa aparmaq xərci – onların özünün yol xərcindən azdır, elə bəlkə də bu şeyləri havayıca göndərəcək! Anamla Dunya bunu görmürlərmi, ya qəsdən görmək istəmirlər? Bununla belə, çox razıdırlar, razıdırlar! Hələ bu harasıdır, əsl işlər hələ qabaqda olacaq! Bu məsələdə axı mühüm olan nədir: mühüm olan xəsislik, acgözlük deyil, bütün bu şeylərin ifadə tərzidir. Axı onlar evləndikdən sonra da bu ifadə tərzi qalacaqdır, bu aydın görünür... Bəs axı anam niyə belə şeylərə yol verir? Peterburqa o, nə ilə gəlib çıxacaq? Üç manatla, ya o... qarı... dediyi kimi – iki “biletciklə”... Bəli! Sonra Peterburqda nə ilə yaşayacağına ümidi edir? O, indidən haradansa duymuşdur ki, Dunya ərə gedəndən sonra onlar bir yerdə yaşaya bilməyəcək, ləp elə ilk vaxtlar da! Görünür, o, əziz adam bu barədə nəsə ağızından qaçırılmışdır, öz fikrini onlara bildirmişdir; anam da buna görə onlarla bir yerdə yaşamağı qəti surətdə istəmir: “Özüm onlارla, guya, yaşamaq istəməyəcəm” – deyir. Bəs axı o, nəyə arxayındır: yüz iyirmi manat pensiyayam? Bunun da bir hissəsini Afanasi İvanoviç borca çıxacaqdır! O, yun ləçəklər toxuyur, qolçaq tikib naxış salır, qoca vaxtında gözünün nuru gedir. Axı bu ləçəklərdən ildə ona yüz iyirmi manat pul gəlir – bu, mənə məlumdur. Deməli, hər halda, cənab Lujinin alicənəblığına ümid edirlər: “Guya, özü təklif edəcək, özü xahiş edəcək”. Ay elədi ha! Bax, həmişə də Şiller təbiətli gözəl insanlar

¹ Verst – 1,05 kilometrə bərabər uzunluq ölçüsü

belə olur: lap son dəqiqəyə kimi adamı tovuzqusu lələkləri ilə bəzəyir-lər, lap son dəqiqəyə kimi pis bir şey olacağını nəzərə almırlar, yaxşılığı ümidi bağlayırlar, işin aqibətini qabaqcadan hiss etsələr də, – həqiqəti öz-özlərinə əvvəlcədən qəti surətdə söyləmirlər; elə birçə bu barədə düşünmək onların qəlbində nifret doğurur; onların bəzədikləri adam özü şəxsən onlara kelek gəlməyincə onlar həqiqətdən əlli-ayaqlı qaçırlar. Bir şey də maraqlıdır: görəsən, cənab Lujinin ordenləri varmı? Mərc gelərəm ki, yaxasında Anna ordeni var, özü də bu ordeni o, podratçıların, bir də tacirlərin evinə qonaq gedəndə yaxasına taxır. Yəqin, öz toyunda da taxacaq! Əş, qoy cəhənnəm olsun!

Yaxşı da... qoy anam belə eləsin, daha neynəyək, Allah onu belə yaradıb, bəs Dunya? Dunečka, əzizim, axı mən sizi tanıyıram! Biz axırıncı dəfə görüşəndə siz iyirmi yaşında idiniz, mən sizin xasiyyətinizə bələdəm. Budur, anam yazır ki, "Dunečka çox şeyə dözə bilər". Bunu mən biliyəm. Bunu mən iki il yarımbundan əvvəl biliydim və iki il yarımdır ki, bu barədə düşünürəm: o barədə ki, "Dunečka çox şeyə dözə bilər". İndi ki cənab Svidriqaylovun o cür hərəkətlərinə və bunun nəticəsində meydana gələn vəziyyətə dözmüşdür, demək, o, həqiqətən, çox şeyə dözə bilər. İndi ana-bala belə təsəvvür edirlər ki, Dunečka cənab Lujinə də dözə bilər: o Lujinə ki, yoxsul bir ailədən alınan və özəri tərəfindən naz-nemətə çatdırılan bir qızın üstünlüyü haqqında öz nəzəriyyəsini söyləmişdir, özü də bu nəzəriyyəni az qala lap ilk görüşdə izah etmişdir. Lap elə tutaq ki, o, çox ağıllı adam olsa da, bunu "ağzından qaçırmışdır" (bəlkə, heç ağzından qaçırmamışdır, istəmişdir ki, bu fikrini tez onlara bildirsin), bəs axı Dunya? Dunya buna necə baxmışdır? O axı bu adamı tanımışdır, axı o, bu adamlı yaşayacaqdır! Axı o, qara çörək yeyib üstündən su içməyə razi olar, lakin öz qəlbini satmaz, öz mənəvi azadlığını heç bir rahatlığı, heç bir naz-nemətə dəyişməz, – bütün Şlezviq-Qolşteynə dəyişməz, o ki qaldı cənab Lujin ola! Yox, mən Dunyanı tanıyıram, o belə deyildi, bir də ki... əlbəttə, heç indi də dəyişməmişdir!. Əlbəttə, Svidriqaylovların hərəkətlərinə dözmək çətindir – buna söz ola bilməz! İldə iki yüz manat pul alıb bütün ömrü boyu quberniyalarda mürəbbiyəlik etmək də çətindir. Mənim bacım plantasiya sahibinin zəmisinə bir zənci kimi, ya da ostzey almanın yanına bir latış kimi işləməyə gedər, amma öz mənfəəti üçün hörmət bəsləmədiyi, tayı olmadığı bir adamlı yaşayıb, öz



qəlbini, öz mənəvi hissələrini alçaltmaz! Hətta cənab Lujin başdan-ayağa lap təmizcə qızıldan, ya da bütöv bir brilyantdan olsa da, yenə onun qanuni kənizi olmağa razılıq verməz! Bəs indi niyə razılıq verir? Bunun sırrı nədədir? Bunu necə izah etmək olar? Məsələ ayındır: Dunečka öz xeyri, öz rahatlığı və naz-neməti üçün, hətta özünü ölümdən xilas etmək üçün özünü satmaz, amma, budur, özgəsi üçün satır! Məsələnin bütün sırrı də bax, ele bundadır: o, özünü qardaşı üçün, anası üçün satar! Hər şeyini satar! Ah, biz belə şeylərdə, lazımla olarsa, əxlaqi hissərimizi də boğarıq, azadlığımızı, rahatlığını, hətta lap vicdanımızı, hər şeyimizi hərrac bazarına aparırıq. Əlvida, həyat! Təki bizim sevdiyimiz adamlar xoşbəxt olsun! Bu, hələ harasıdır! Hələ bir öz xüsusi ehkamlarımızı da uydurub yaradıraq, yezuitlərdən öyrənərik, müvəqqəti olsa da, öz-özümüzə təskinlik verərik, öz-özümüzü inandırıraq ki, belə də lazımdır, doğrudan da, yaxşı məqsəd üçün lazımdır! Bəli, biz beləyik, hər şey də gün kimi ayındır. Ayındır ki, bu məsələdə başqası deyil, ancaq Rodion Romanoviç Raskolnikov nəzərdə tutulur, özü də ilk planda durur! Əlbəttə, gərək o, xoşbəxt olsun, universitetdə oxusun, kontorda cənab Lujinin şərki olsun, onun bütün taleyi təmin olunsun; yəqin ki, sonralar hörmətli, izzətli, varlı bir adam olar, hətta, bəlkə, gözəl bir insan kimi yaşayıb ömrünü başa vurar! Bəs anam? Axi burada da Rodya, əziz Rodya, ananın ilki rol oynayır! Axi necə olar ki, belə bir oğul üçün, heç olmasa, belə bir qızı da qurban verməyəsən?! Ey mənim əzizlərim, ey haqsızlıq edən qəlblər! Bu məsələdə, yəqin ki, biz Soneçkanın taleyi düşən qismətdən də boyun qaçırmarıq! Sonečka, Sonečka Marmeladova, nə qədər ki həyat var – Sonečka da olacaq! Siz hər ikiniz verdiyiniz qurbanın nə qədər ağır olduğunu düşünürsünüz mü? Düşündünüz mü? Buna gücünüz çatacaqmı? Bunun xeyri olacaqmı? Bu ağıllı bir işdirmi? Dunečka, Soneçkanın taleyi sizin cənab Lujinə bağladığınız taleyinizdən heç də pis deyil, – siz bunu bilirsinizmi? Anam yazır ki, “bu məsələdə sevgi ola bilməz!” Axi sevgisiz heç hörmət də ola bilməz, əksinə, nifrat olar, hərarət olar, rəzalət olar, – bəs onda necə olsun? Onda belə çıxır ki, yenə də, deməli, “təmizliyə riayət etmək” lazım gələcəkdir. Belədir, ya yox? Bu təmizliyin nə demək olduğunu siz başa düşürsünüz mü, hə, başa düşürsünüz mü? Siz başa düşürsünüz mü ki, Lujinin dediyi təmizlik Soneçkanın təmizliyi kimidir, bəlkə ondan da

pisdir, ondan da iyəncdir, ondan da rəzildir; ona görə ki, Dunečka, siz, hər halda, oradakı rahatlığı, naz-neməti nəzərdə tutmusunuz, amma Soneçkanın işində söhbət acından ölməmək üstündə gedir! Bu təmizlik adama çox baha oturur, Dunečka, çox baha oturur! Yaxşı, sonra buna gücünüz çatmasa, peşman olsanız necə? Gör onda nə qədər müsibət, nə qədər dərd çəkəcəksiniz, bu tutduğunuz işə nə qədər lənətlər yağıdıracaqsınız, göz yaşı tökəcəksiniz, özü də bunu hamidan gizlədəcəksiniz, çünkü siz axı Marfa Petrovna deyilsiniz! Onda ananız nə günə düşəcək? Hələ indidən o narahatdır, əzab çəkir, bəs onda, hər şeyi açıq görəndə nə olacaq? Bəs mən necə olaram? Axı bu nə işdir, siz mənim haqqımda düşünmüşünüz? Mən özünüüzü qurban verməyinizi istəmirəm, Dunečka, istəmirəm, ananac! Nə qədər ki mən sağam – bu olmayıcaq, olmayıcaq, olmayıcaq! Mən bunu başa düşürəm!”

O, birdən özüne gəlib dayandı.

“Olmayacaq? Bunun olmaması üçün sən nə edəcəksən? Qadağan edəcəksən? Buna sənin nə haqqın var? Bu haqqı əldə etmək üçün sən onlara nə vəd edə bilərsən? Universiteti qurtardıqdan, özünə qulluq tapdıqdan sonra bütün taleyini, bütün gələcəyini onlara həsr edəcəyinimi? Biz bunu səndən eşitmışik, bu məlumdur, lakin indi? Axı elə indi, bu saat bir şey eləmək lazımdır, bunu başa düşürsənmi? Bəs bu saat sən nə edirsən? Onların özünü soyursan! Axı onlar yüz manatlıq pensiyanın hesabına cənab Svidriqaylovlardan borc alıb sənə göndərilər. Gələcək milyonçu, ey onların taleyinə hakim olan Zeves, sən onları Svidriqaylovlardan, Afanasi İvanoviç Vaxruşinlərdən nə ilə qoruyacaqsan? Nə vaxt qoruyacaqsan? On ildən sonra? On ilə kimi sənin anan ləçək toxumaqdən, bir də ki ağlamaqdən kor olar, acliqdan azara düşər! Bəs bacın! Fikirləş gör on ildən sonra, yəni bu on ildə sənin bacın nə günə düşər? Başa düşdünmü?”

Bu qayda ilə o, belə suallarla özünə əzab verir, öz-özünü hirs-ləndirir, hətta bundan bir qədər həzz alırı. Burası da var ki, bu sualların heç biri yeni sual deyildi, heç biri qəfildən meydana çıxmamışdı, hamısı köhnə, çoxdanki suallardı. Bu suallar çoxdan ona əzab verirdi, çoxdan onun qəlbini didirdi. Bütün bu kədər çoxdandır ki, onun qəlbində əmələ gəlmışdı, o get-gedə artıb, böyüyürdü, son vaxtlarda isə yetişmiş, bir mərkəz ətrafında toplaşmışdı, dəhşətli, fantastik,



qeyri-təbii bir sual şəklini almışdı; bu sual onun qəlbini üzmiş, bey-nini yormuşdu, qəti olaraq həllini tələb edirdi. İndi isə anasının məktubu birdən ildirim kimi onu vurmuşdu. Aydındır ki, indi o gərək fəaliyyətsiz oturub kədərlənməyəydi, əzab çəkməyəydi, bu məsələ-lər həllolunmazdır” – deyə bu barədə yalnız düşünməklə məşğul olmayıyadı, mütləq, özü də bu saat bir iş görəydi. Hər necə olsa bir qərara gəlmək lazım idi, necə bir qərar olursa olsun, ya da...

Birdən o, özündən çıxaraq həyəcanla dedi: “Ya da həyatdan tamamilə əl çəkmək! Müti halda taleyə boyun əymək, onu necə varsa, eləcə, özü də həmişəlik qəbul etmək, özündə olan hər şeyi boğub məhv etmək: fəaliyyət göstərmək, yaşamaq, sevmək hüqu-qundan əl çəkmək!..”

Birdən Marmeladovun dünənki suali onun yadına düşdü: “Möh-tərəm cənab, “daha gediləsi yer qalmayıb” sözünün nə demək olduğunu başa düşürsünüz mü? Gərək elə olsun ki, hər bir adamın, heç olmasa, bir gediləsi yeri olsun!..”

Birdən o diksindi: dünənki fikir yenə də onun xəyalından sürətlə ötüb-keçdi. Ancaq o, bu fikrin ötüb-keçməsindən diksinmədi. Axi o bilirdi, o, qabaqcadan hiss edirdi ki, bu fikir mütləq onun xəya-lından “ötüb-keçəcəkdir”, ona görə də onu gözləyirdi; bir də ki bu fikir özü də təzə, dünənki fikir deyildi. Ancaq fərq burasında idi ki, bir ay bundan əvvəl, hələ lap dünənin özündə bu fikir yalnız bir xəyal kimi deyil, yeni, qorxunc, onun heç tanımadığı bir şəkildə meydana gəlmişdi, o da birdən bunu dərk etmişdi... Onun başı gicəlləndi, gözləri qaranlıq getirdi.

Cəld ətrafına baxdı: o, nəyi isə axtarırdı. Oturmaq istəyirdi, buna görə də skamyaya axtarırdı; bu zaman o, K. bulvarından keçirdi. İrəlidə bir skamyaya gördü: ora qədər yüz addim olardı. Bacardığı qədər tez ora getməyə başladı, ancaq yolda başına balaca bir əhvalat gəldi, onun bütün diqqətini bir neçə dəqiqəliyə cəlb etdi.

Skamyaya axtararkən o, özündən qabaqda bir arvad gördü; arvadla onun arasında iyrimi addim yol olardı. İndiyə qədər gözünə sataşan şeylərə əhəmiyyət vermədiyi kimi, qabaqda gedən bu arvada da əvvəl heç əhəmiyyət vermədi. Çox vaxt o, məsələn, evinə gedəndə, hansı yolla getdiyini heç bilməzdi və artıq belə yeriməyə adət etmişdi. Lakin bu arvadda nəsə qəribə bir şeyvardı ki, ilk baxışda adamın gözünə dəyirdi və o, yavaş-yavaş Raskolnikovun diqqətini cəlb etməyə baş-

ladi; əvvəl istəmədən, sanki narazı halda, sonra isə get-gedə diqqətlə bu qadına baxırdı. Bu qadındakı qəribə şey nə idi, – o, birdən bunu bilmək istədi. Əvvəla, yəqin ki, bu, çox cavan bir qız idi, özü də belə isti havada başıaçıq gedirdi; çətir götürməmişdi, əlinə əlcək taxmamışdı, əl-qolunu da gülməli bir tərzdə ata-atə gedirdi. Onun əynində yüngül ipək parçadan paltar vardi, bunu da çox qəribə geymişdi, yaxası yaxşı düymələnməmişdi, dal tərəfdən də, belinin üstündən cirilmişdi, cirilmiş şülemlə yellənə-yellənə sallanırıldı. Balaca ləçəyi çılpaq boynuna atılmışdı, özü də yan tərəfə əyilmişdi. Bundan əlavə, ayağı dolaş-dolaşa, büdrəyə-büdrəyə, səndirləyərək yeriyirdi. Qızın bu hali, nəhayət, onun bütün diqqətini cəlb etdi. Qız o, skamyanın lap kənarında gəlib çatdı. Qız skamyaya çatan kimi özünü onun qıraq tərəfinə yixdi, başını skamyanın arxasına qoyub gözlərini yumdu: görünür, o, bərk yorulmuşdu. Raskolnikov diqqətlə qızı baxan kimi bildi ki, o, əməllicə sərxoşdur. Belə bir şəyə baxmaq ona qəribə görünürdü, həm də onu dəhşətə salırdı. O hətta düşündü ki, bəlkə səhv edir. Onun qarşısındaki kiçik, qəşəng üzü, sarişin, lap cavan bir qızdı, on altı, ya bəlkə on beş yaşı ancaq olardı, üzü çox qızarmışdı, həm də, elə bil ki, bir az şişmişdi. Deyəsən, o, bu vəziyyətdə çox az şey başa düşürdü; bir ayağını o birinin üstünə aşırımış, o biri ayağını qədərindən artıq qabağa uzatmışdı, bilinirdi ki, küçədə olduğunu yaxşı dərk etmir.

Raskolnikov oturmadı, getmək də istəmədi; heyrət içində onun qabağında dayanıb durmuşdu. Bu bulvar həmişə adamsız olardı, indi isə saat ikidə, həm də belə bərk istidə heç kəs yox idi. Bununla belə, bir kişi bulvarın qıraqında əlli addım kənarda gelib dayandı; aydın görünürdü ki, o da müəyyən bir məqsədlə bu qızı yanaşmaq istəyir. O da, yəqin, qızı uzaqdan görmüş, özünü ona yetirmişdi, ancaq Raskolnikov ona mane olmuşdu. O, arabir acıqli-acıqli Raskolnikova baxırdı, həm də çalışırdı ki, Raskolnikov onun baxdığını görməsin. O, bu cındır paltarlı adamın getməsini səbirsizliklə gözləyirdi. Məsələ aydınldı. Bu cənabın otuz yaşı olardı; möhkəm bədənli, sağlam, kök bir adamdı; rəngi ağ-qırmızı, dodaqları çəhrayı idi, nazik bişələri vardı; çox sıq geyinmişdi. Raskolnikov yaman acıqlandı, birdən o, bir bəhanə tapıb, bu sıq geyimli adamı təhqir etmək istədi. Bir dəqiqliyə qızdan uzaqlaşış onun yanına getdi.

Yumruqlarını düyünlədi, hirsindən köpüklənmiş dodaqları ilə gülə-güləçığırdı:



– Ey, Svidriqaylov! Burada niyə durmusunuz?

O adam qşaşlarını çataraq, lovğa-lovğa ona baxıb təəccübləndi və ciddi bir ifadə ilə soruşdu:

– Bu nə deməkdir?

– O deməkdir ki, itilin buradan!

– Sən necə cəsarət edib bunu mənə deyirsən, alçaq!

O, əlindəki qamçını cəld Raskolnikovun üstünə qaldırdı. Raskolnikov yumruqlarını qaldıraraq onun üstünə cumdu, daha bunu nəzərə almadı ki, bu möhkəm bədənli adam onun kimi iki nəfərin öhdəsindən gələ bilər. Lakin elə bu anda kim isə daldan onu bərk-bərk tutdu, onların arasında bir qorodovoy dayandı.

– Cənablar, bəsdir, ictimai yerlərdə adam dalaşmaz! – Sonra Raskolnikovun cındır paltarına baxaraq, ciddi bir halda ona dedi.

– Sizə nə lazımdır? Siz kimsiniz?

Raskolnikov diqqətlə ona baxdı. Qorodovoy iri sıfətli bir adamdı, ağ büğləri, bakenbardları, ağıllı baxışları vardı.

Raskolnikov onun qolundan tutaraq çığrıdı:

– Mənə elə siz lazımsınız! Mən keçmiş tələbəyəm, familiyam Raskolnikovdur... – Şıq geyimli cənaba sarı dönərək əlavə etdi:

– İsteyirsiniz bunu siz də bilin. – Sonra yenə qorodovoya döndü:

– Gedək, sizə bir şey göstərəcəyəm...

Qorodovoyun qolundan tutub, onu darta-darta skamyanın yanına apardı...

– Bax, görürsünüz, lap sərxoşdur, indicə bulvarla gəlirdi; kim bilsən nəcidir, ancaq o işin... sahibinə oxşamır... yəqin, haradasa içirib aldadıblar... özü də birinci dəfədir, başa düşürsünüz? Elə belə də küçəyə buraxıblar. Görün, paltarı necə cirilmişdir, görün, əyninə necə geydirilmişdir: paltarı özü geyməyib, onun əyninə geydiriblər, özü də bu işi bacaran adam geydirməyib, kişi geydirib. Bu aydın görünür. İndi siz bura baxın: dalaşmaq istədim o şıq geyimli adam ki var – mən onu tanımirəm, birinci dəfədir görürəm; o da indicə yolda, huşu özündə olmayan bu sərxoş qızı görmüşdür, indi o, çox istəyir ki, yaxınlaşıb bu qızı ələ keçirsin, görürsünüz də, o nə vəziyyətdədir – və götürüb bir yerə aparsın... Bu, yəqin ki, belədir; inanın ki, mən səhv eləmirəm. Mən özüm gördüm qızı necə izləyirdi, necə onun dalınca düşmüşdü, ancaq mən ona mane oldum. İndi o, durub mənim gedəcəyimi gözləyir. Odur, indi o, bir az geri çekildi,

durub, guya, papiroş eşir... Necə eləyek ki, bu qızı ona verməyək? Necə eləyek ki, bu qızı evlərinə aparaq – bir fikirləşin!

Qorodovoy bir anda məsələni başa düşdü. O kök cənabın məqsədi, əlbəttə, aydınıldı; indi bu qız qalırdı. Qorodovoy irəli əyilib yaxından diqqətlə ona baxdı, qızın rəhmi gəldiyi üzündəki ifadədən görünürdü.

Başını yelləyə-yelləyə dedi:

– Ah, yaxşıq qız, yaxşıq qız! O, lap uşaqdır. Aldadıblar – bu yəqindir. – O, qızı çağırmağa başlandı: – Bura baxın, xanım qız, harada yaşayırsınız?

Qız sərxişluqdan axan yorğun gözlərini açdı, sönük bir nəzərlə qabağında adamlara baxıb əli ilə onları rədd etdi.

Raskolnikov qorodovoya dedi:

– Bura baxın, alın (o əlini cibinə salıb axtardı, bir abbası pul çıxartdı; demə, pulu varmış), alın, bir fayton tutun, tapşırın bu qızı evlərinə aparsın. Ancaq necə edək ki, qızın adresini bilək!

Qorodovoy Raskolnikovdan pulu alıb yenə də qızı tərəf döndü:

– Xanım qız, ay xanım qız! Mən, bu saat fayton tutaram, sizi özüm evinizə apararam. Hara aparım? Hə? Harada olursunuz?

Qız müzildənaraq:

– İtilin! Əl çəkməzlər! – deyib yenə də əli ilə onları rədd etdi.

– Ah, ah, yaxşı iş görmürsünüz! Ah, ayıbdır, xanım qız, ayıbdır!

– Qorodovoy yenə də başını yırğaladı: bu hərəkəti ilə o, həm qızı utandırır, həm ona hayfi gəldiyini, həm də öz narazılığını bildirirdi. Sonra Raskolnikova sanı döndü: – Bir işə baxırsınız? – dedi və elə o saat Raskolnikovu yenə gözəcə başdan-ayağa süzdü. Yəqin ki, Raskolnikov da ona qəribə göründü: özü belə cir-cindir içində, amma pul verir!..

Raskolnikovdan soruşdu:

– Bu qızı siz harada gördünüz?

– Sizə dedim axtı: məndən qabaqda səndirləyə-səndirləyə gedirdi, elə burada, bulvarda. Skamyaya çatan kimi özünü onun üstünə yoxdu.

– Pərvərdigara, gör dünyada nə biabırçılıqlar olur! Belə cavan bir qız, amma özü kefli! Aldadıblar – elə belədir ki, var! Görüsünüm, paltarını da ciriblar. Ah, gör indi nə əxlaqsızlıqlar olur!.. Yəqin, yaxşı ailədəndir, kasib adamın qızıdır... İndi belələri çoxdur... Üzdən çox zərifdir, elə bil ki, xanım qızdır.



Qorodovoy yenə də ona sarı əyildi.

Bəlkə, onun da belə qızları var, — “elə bil ki, xanım qızdırılar, özləri də zərifdirlər”, özlərini yaxşı tərbiyə almış qızlara oxşadırlar və hər cür modabazlığa uymağə başlayıblar...

Raskolnikov əl-ayağa düşərək deyirdi:

— Əsas məsələ budur ki, qoymayaq qız, bax, o əclafın əlinə düşsün! Axi o da qızın ismətinə toxunar! Onun nə fikirdə olduğu elə üzündən görünür. Bir əclaflığa bax, çıxb getmir!

Raskolnikov bərkdən danışır, əli ilə düz onu göstərir. O da bu sözləri eşidib, yenə də əvvəl açıqlanmaq istədi, lakin düşünərək fikrini dəyişdi, yalnız hərərətlə Raskolnikova baxdı və bununla da kifayətləndi. Sonra yavaş-yavaş on addıma qədər gedib yenə dayandı.

Qorodovoy fikirli halda dedi:

— Qız onun əlinə düşməyə qoymarıq, bu, mümkünündür. Ancaq qız gərək desin ki, onu hara aparmaq lazımdır, elə olmasa... — O, yenə də qızı sarı əyildi: — Xanım qız, ay xanım qız!

Qız birdən gözlərini lap açdı, diqqətlə onlara baxdı, elə bil ki, başa düşdü, skamyadan qalxıb gəldiyi tərəfə getdi.

Yenə də onları əli ilə rədd edərək dedi:

— Bunlar nə həyəsiz adamdır, əl çəkməzlər ki! — O, yeyin-yeyin gedir, amma bərk səndirləyirdi. Şıq geyimli adam onun ardına düşdü, lakin o biri xiyabanla gedir və gözünü qızdan ayırmırı.

Bığlı qorodovoy qəti bir ifadə ilə:

— Narahat olmayın, qoymaram onu aparsın, — dedi. — Özü isə onların ardınca yollandı.

Sonra ah çəkərək bərkdən dedi:

— Eh, gör indi nə əxlaqsızlıqlar olur!

Elə bu anda Raskolnikovu, sanki, nəsə sancdı, elə bil ki, bir anda onun bütün fikirləri dəyişdi.

Bığlı qorodovoyun ardınca çıçırib dedi:

— Ey, bir bura baxın!

Qorodovoy dönüb baxdı.

— Qoyun getsin! Sizə nə? Qoyun getsin! Qoy gedib əylənsin (bunu deyəndə sıq geyimli adamı göstərdi). Axi sizə nə?

Qorodovoy onun nə demək istədiyini başa düşmürdü, gözlərini heyrətlə açaraq ona baxındı. Raskolnikov güldü.

Qorodovoy:

– E-eh! – deyərək əlini yellədi, şıq geyimli adamla qızın dalınca getdi; görünür, Raskolnikovu o, ya dəli, ya da bundan da betər bir şey hesab etmişdi.

Raskolnikov tək qalaraq acıqlı-acıqlı öz-özünə dedi: “Mənim iyirmi qəpiyimi də apardı. Yaxşı da, qoy ondan da pul alsin, qızı onunla buraxıb getsin, bununla da iş qurtarsın... Mən niyə axı özümü qabağa verib ona kömək eləməyə girişdim? Mən nəçiyəm ki, ona kömək edəm? Ona kömək eləməyə mənim haqqım varmı? Qoy onlar diridiri bir-birinin boğazını üzsünlər – mənə nə? Mənim nə haqqım vardi ki, bu iyirmi qəpiyi ona verim? Məgər bu pul mənimdir?”

Raskolnikov bu qəribə sözləri söyləsə də, qəlbində ağır bir iztirab duydu. Boş qalmış skamyada oturdu. Fikirləri dağılmışdı... Ümumiyyətlə, bu anda düşünmək ona iztirab verirdi. O, tamamilə özünü unutmaq, hər şeyi unutmaq, sonra da ayılıb hər şeyi yenidən başlamaq istəyirdi...

Raskolnikov qızın skamyada oturduğu yerə baxıb dedi: “Yazlıq qız! Aylacaq, ağlayacaq, sonra anası biləcək... Əvvəl onu döyəcək, sonra bərk qamçılayacaq. Bəlkə də, rüsvayçılıqla evdən qovacaq... Qovmasa da, Darya Frantsevnalar, hər necə olsa, bu işdən xəbər tutacaq, bu qız da ora-bura qaçmağa başlayacaq... Sonra dərhal xəstəxanaya düşəcək... (bu həmişə o qızlarda olur ki, onlar namuslu anaların yanında yaşayırlar və onlardan gizlincə gəzirlər), sonra... sonra yenə xəstəxanaya... şərab... meyxanalar... içki dükanları... sonra yenə xəstəxana... iki-üç ildən sonra da sıächst olurlar... cəmisi də on doqquz, ya da on səkkiz il yaşayırlar... Belələrini görməmişəm? Bu necə olurdu? Elə hamısı da belə olurdu... Tfu! Qoy olsun! Deyirlər ki, bu elə belə də olmalıdır. Deyirlər ki, qızların filan faizi hər il... harasa... yəqin ki, cəhənnəmə getməlidirlər ki, yerdə qalan üçün yer boşaltsınlar, onlara mane olmasınlar. Faiz! Onların bu sözləri, doğrudan da, çox gözəl sözdür; bu sözlər gör necə təşkinlik verən sözlərdir, elmi sözlərdir! Deyildi ki, filan faiz... Deməli, heç təşvişə düşmək də lazımlı deyil. Əgər başqa bir söz olsaydı, onda... bəlkə də, narahatlıq olardı... Duneçka da bir gün bu faizə düşə bilər!.. Buna da olmasa, başqa bir faizə!”

Birdən o düşünərək öz-özünə dedi: “Mən axı hara gedirəm! Qəribədir. Mən axı harasa gedirdim. Məktubu oxuyan kimi yola düşdüm...



Hə, mən Vasilevsk adasına, Razumixinin yanına gedirdim, indi... yadıma düşdü. Axi niyə gedirdim? Necə oldu ki, Razumixingilə getmək fikri indi mənim ağlıma gəldi? Bu, çox qəribədir!"

Raskolnikov öz-özünə təəccüb edirdi. Razumixin onun keçmiş universitet yoldaşlarından idi. Qəribə burasıdır ki, universitetdə oxuya yanda Raskolnikovun, bəlkə də, heç yoldaşı yox idi; o, hamidan kənar gəzərdi, heç kəsin yanına getməzdə, evinə gələnləri də çox könülsüz qəbul edərdi. Buna görə də çox keçmədi ki, hamı ondan üz çəvirdi. Raskolnikov tələbələrin nə ümumi yiğincaqlarında, nə söhbətlərində, nə əyləncələrində, nə də başqa bir işlərində iştirak edərdi. Dərsləri ilə çox məşğul olardı, özünə yazıçı gəlməzdə, tələbələr də elə buna görə ona hörmət edərdilər, amma heç kəs onun xatirini istəməzdə. O, çox kasib idi, həm də təkəbbürlü və lovğa idi, adamayovuşmazdı. Elə bil ki, ürəyində nəsə gizlədirdi. Yoldaşlarının bəzisində elə gəlirdi ki, Raskolnikov onlara – uşağa baxan kimi – yuxarıdan aşağı baxır, elə bil ki, həm bilik, həm səviyyə, həm də əqidə cəhətdən onları ötüb-keçmişdir, onların əqidəsinə, marağına ibtidai bir şey kimi baxır.

Amma, nədənsə, Razumixinlə uzlaşa bilməşdi; əslində, buna uzlaşmaq da demək olmazdı: Raskolnikov ona daha artıq ünsiyyət göstərirdi, onunla daha açıq idi. Burası da var ki, Razumixinə ayrı cür əlaqə saxlamaq da mümkün deyildi: o, son dərəcə şən, ürəyiaçıq, çox sadə, xoşxasiyyət bir oğlandı. Lakin bu sadəliyin altında dərinlik və ləyaqət gizlənmişdi. Onun ən yaxşı yoldaşları bunu başa düşür, hamı onun xatirini istəyirdi. O, ağıllı idi, ancaq bəzən sadəlövhüyü də olurdu. O, zahirən gözəgəlimli idi: boyu uca, ariq, saç da qara idi; ancaq üzünü vaxtılı-vaxtında qırxdırmazdı; hərdən şuluqluq da edərdi, həm də çox qüvvətli sayılırdı. Bir dəfə o, gecə vaxtı bir məclisdə on iki verşok¹ boyu olan bir qanun gözətçisini bircə zərbə ilə yerə sərmişdi. O, hədsiz dərəcədə içə bilərdi, lakin heç içməyə də bilərdi. Bəzən lap yaramazcasına dəcəllik edərdi, lakin heç dəcəllik etməyə də bilərdi. Razumixinin bir yaxşı cəhəti dəvardı: heç bir uğursuzluq onu təşvişə salmazdı, elə bil ki, heç bir pis vəziyyət onu ruhdan sala bilmirdi. O, lap taxtapuşda da yaşaya bilərdi, ən şiddetli acliğa və soyuğa dözə bilərdi. O, çox kasıbdı; orada-burada işləyərək pul qazanar, bununla da birtəhər

¹ Verşok – 4,4 sm-ə bərabər uzunluq ölçüsü

başını dolandırardı. Zəhmətlə pul qazanmaq üçün çox yerlər bilirdi. Bir il o, bütün qış otağındakı sobasını heç yandırmadı, deyirdi ki, bu daha xoşdur, çünkü adam soyuqda daha yaxşı yatar. O da universitetdən çıxmaga məcbur olmuşdu, amma bu, çox sūrməyəcəkdir: var qüvvəsini qoyaraq tələsirdi ki, öz vəziyyətini tezliklə düzəltsin, yenə də dərsə başlasın. Raskolnikov dörd ay idi ki, onun yanına getmirdi, Razumixin isə onun harada yaşadığını bilmirdi. İki ay bundan əvvəl onlar necə oldusa, küçədə bir-birinə rast gəldilər; Raskolnikov üzünü yana çevirdi, hətta küçənin o biri tayına keçdi ki, Razumixin onu görməsin. Amma Razumixin onu gördüsə də, yanından ötüb-keçdi, dostunu narahat etmək istəmədi.

V

Raskolnikov yenə də fikirləşərək öz-özünə deyirdi: "Doğrudur, bu yaxında mən istəyirdim ki, Razumixinin xahiş edim, mənə ya dərs tapsın, ya da ayrı bir iş... Lakin indi o, mənə necə kömək edə bilər? Elə tutaq ki, dərs tapdı, lap elə son qəpiyini mənimlə bölüşdü, — əgər bu qəpiyi varsa, — elə ki, dərs deməyə getmək üçün hətta özümə uzunboğaz çəkmə ala bildim, kostyumumu da düzəldim... Bəli... sonra? Dərsdən aldığım qəpik-quruşla mən nə edə bilərəm? İndi mənə bu qədərmi pul lazımdır? Doğrudan da, Razumixinin yanına getməyim lap gülündür..."

"Niyə mən indi Razumixinin yanına gedirəm" — sualı onu hətta təsəvvür etdiyindən daha artıq təşvişə salırdı: o, narahat bir halda, elə bil ki, lap adicə bir hərəkət olan bu şeydə özü üçün məşum bir məna axtarırdı.

Təəccübə öz-özündən soruşdu:

— Yoxsa mən, doğrudan da, bütün işlərimi ancaq Razumixinin vasitəsilə düzəltmək istəyirdim, düşünürdüm ki, bütün işlərimi Razumixinin köməyi ilə həll edəcəyəm?

O, fikirləşə-fikirləşə alını ovurdu; qəribədir, xeyli düşündükdən sonra, heç gözlənməyən halda, birdən sanki təsadüfi olaraq, onun ağlına çox qəribə bir fikir geldi.

Birdən o, sanki qəti bir qərar şəklində, lap sakitcə öz-özünə dedi: "Bəli... Razumixinin yanına... gedəcəyəm, bu qətidir... amma indi



yox... onun yanına... o məsələdən sonra, onun ertəsi günü gedəcəyəm, o zaman ki, o məsələ qurtarmış olacaq, hər şey yeni qaydaya düşəcək...".

Birdən o, elə bil, özünə gəldi.

Skamyadan cəld qalxaraq həyəcanla dedi: "Ondan sonra? Məgər o olacaq? Doğrudanmı olacaq?"

O, skamyadan qalxıb getdi: az qala yüyürdü, istədi qayıdır evə getsin, lakin evə qayıtmaq birdən ona son dərəcə iyrənc göründü: axı həmin o şkafa bənzəyən otaqda, o bucaqda bir aydan çox idi ki, bütün bu şeylər onun fikrində əmələ gəlirdi... Bunu düşünərək o, baş alıb getdi, ancaq hara getdiyini heç özü də bilmirdi.

Bədənindəki əsəbi titrəyiş qızdırma titrətməsinə çevrildi; o hətta bir soyuqluq hiss etdi: belə bərk istidə o üzüyürdü. Sanki güclə, az qala, lap qeyri-şüuri olaraq, daxili bir zərurət nəticəsində rast gəldiyi şeylərə diqqətlə baxmağa başladı, elə bil ki, əylənmək üçün bir şey axtarırdı, ancaq buna yaxşı müvəffəq ola bilmirdi, tez-tez düşüncəyə dalındı. Sonra yenə də diksinərək başını qaldırıb ətrafına baxanda – indicə nə barədə düşündüyüünü, hətta hara ilə getdiyini dərhal unudurdu. Bu qayda ilə o, bütün Vasilevsk adasından keçdi, gəlib Kiçik Nevaya çıxdı, körpüdən keçib adalara sari döndü. Bu yerin yaşlılığı və təravəti onun şəhərin tozuna, əhənginə, bir-birinə sıxlılmış iri evlərə öyrənmiş yorğun gözlərinə əvvəlcə xoş gəldi. Burada hava bürkü deyildi; nə üfunət, nə də içki dükanları vardi. Lakin çox keçmədi ki, bu yeni, xoş duyğular xəstə, əsəbi duyğulara çevrildi. Bəzən o, yaşılıq içinde olan bir yaylaq evinin qabağında dayanır, onun hasarından içəri baxır, eyvanda və talvarda olan geyimli-kecimli qadınlara, bağda qaçısan uşaqlara tamaşa edirdi. Xüsusiilə çiçəklər onun diqqətini cəlb edirdi; o ən çox çiçəklərə baxırdı. O, bəzəkli kolyaskalara, atlı qadınlara, kişilərə rast gəlirdi; onlara maraqla baxırdı; lakin bu kolyaskalar, atlılar gözdən itən kimi Raskolnikov onları unudurdu. Bir dəfə də dayanıb öz pullarını saydı: otuz qəpik-dən azdı. "İyirmi qəpik qorodovoya verdi, üç qəpik də Nastasyaya məktub üçün, deməli, dünən Marmeladovlara ya qırx yeddi, ya da əlli qəpik vermİŞəm". O, düşünə-düşünə nəyişə hesablayırdı, lakin çox keçmədi ki, hətta pulu nə üçün cibindən çıxardığını da unutdu. Aşxanaya oxşayan bir yemək dükəni qabağından keçəndə bu onun yadına düşdü, yemək istədiyini hiss etdi... İçəri girib bir qədər araq

içdi, üstündən də içi doldurulmuş piroq yeməyə başladı. Piroqu yolla gedə-gedə yeyib qurtardı. O, çoxdandır araq içməmişdi, içdiyi bircə qədəh olsa da, dərhal ona təsir etdi. Ayaqları birdən ağırlaşdı, yatmağa böyük bir meyil duydu. Evlərinə sarı yollandı; lakin Petrovsk adasına çatanda dayandı; olap yorulub əldən düşmüştü; yoldan kənara çıxıb kolların arasına girdi, özünü otun üstünə yixdi və o dəqiqə də yuxuya getdi.

İnsan halsiz olanda, gördüyü yuxular çox vaxt son dərəcə qabaqıq, aydın və həyata uyğun olur. Bəzən bu yuxu olduqca dəhşətli bir şəkil alır, lakin baş verən əhvalatın əmələ gəldiyi şərait və hadisənin gedişi o dərəcə **ağlaşığan**, o dərəcə incə, təfsilatlı olur, həm də bu təfsilatlar, bədii cəhətdən bütün hadisəyə, bu hadisənin dolğunluğuna o qədər uyğun olur ki, yuxu görən adam istər lap Puşkin, ya Turgenev kimi sənətkar olsun, oyaq olanda bu kimi şeyləri heç təsəvvür də edə bilməz. Belə ağrılı yuxular uzun zaman yadda qalır, əsəbləri pozulmuş və həyəcan keçirən adamlara **qüvvəti** təsir bağışlayır.

Raskolnikov qorxunc bir yuxu gördü, hələ qəsəbədə yaşayarkən keçirdiyi uşaqlıq həyatı yuxusuna girmişdi. Guya, yeddi yaşında idi, bayram günü, ilkindi vaxtı atası ilə bərabər qəsəbənin kənarında gəzirdi. Hava tutqundu, çox bürkü idı, ətraf eynən onun hafızəsində qalan kimi idi, hafızəsindən **seyli silinib** getdiyi halda, indi, yuxuda, daha aydın görünürdü. Qəsəbə düzənlilik bir yerdə idi, lap ovuc içi kimi görünürdü, ətrafında xirdaca bir kol da yox idi. Çox-çox uzaqlarda, lap üfüqdə bir meşə qaralırdı. Qəsəbənin ən axırıcı hasarından bir neçə addım aralıda böyük bir içki dükəni vardı; atası ilə gəzməyə çıxıb, həmişə bu içki dükənin qabağından keçəndə bu dükən ona çox pis təsir bağışlardı, hətta onu qorxuya salardı. Ora həmişə adamlı dolu olardı, çığırib-bağırılar, qəhqəhə ilə gülərdilər, söyüşərdilər, xırıltılı, boğuş bir səslə **oxuyardılar**, tez-tez də dalaşardılar. Dükənin ətrafında həmişə sərxoş və qorxunc sıfətli adamlar avara-avara dolaşardılar... Rodion onlara rast gələndə bərk-bərk atasına sıxlardı, bütün bədəni titrərdi. Dükənin qabağından kənd yolu keçirdi, yol həmişə tozlu, toz da həmişə qara olurdu. Yol qıvrıla-qıvrıla uzanıb gedir, üç yüz addımlıq məsafədən sonra qəsəbə qəbiristanlığının yanından sağa burulurdu. Qəbiristanlığın ortasında daşdan tikilmiş yaşıl qübbəli bir kilsə vardı. Bu kilsəyə o, ildə iki dəfə, ata-anası ilə bərabər günorta ibadətinə gedərdi, o zaman ki, onun çoxdan ölmüş



nənəsinin ərvahına dua oxunardı; nənəsini heç görməmişdi. Onlar gedəndə həmişə özləri ilə dəsmalın arasında aq nimçədə ehsan aşı aparardılar; aş şirin olardı, düyünün üstündə kişmişdən xaç düzəldərdilər. Rodionun bu kilsədən, kilsədə olan qədim ikonalardan, bir də başı əsən qoca keşidən xoşu gələrdi; ikonaların çoxu çərçivəsizdi. Nənəsinin, üstünə sal daş salınmış qəbri yanında onun kiçik qardaşının xirdaca qəbri vardi; qardaşı altı aylıq olanda ölmüşdü; bu hadisə onun heç yadında deyildi; ancaq ona demişdilər ki, sənin bir kiçik qardaşın vardi, bu, onun qəbridir; o da həmişə qəbiristanlığa gələndə, dindar bir adam idi, həm də ədəblə qardaşının qəbri üstündə xaç vurardı, qəbrin qabağında baş əyər, onu öpərdi. İndi o, yuxusunda göründü ki, atası ilə bərabər həmin yolla, içki dükəninin qabağından keçib qəbiristanlığa gedirlər; o, atasının əlindən yapışib, qorxa-qorxa içki dükənинe baxır. İndi onun diqqətini başqa bir şey cəlb edir: bu dəfə, elə bil ki, camaat seyrə çıxmışdır, burada bir yiğin geyimli-kecimli meşşan, arvad, kişi və hər cür cana-cuna adam vardi, hamısı da sərəxoş idi, hamısı nəğmə oxuyurdu; dükənin artırması qabağında bir araba durmuşdu – bu qəribə, həm də böyük bir araba idi. Belə arabalara iri yük atları qoşurlar, onlarda mal və çaxır çəlləkləri daşıyırlar. O, həmişə belə iri yük atlarına baxmağı xoşlardı: bunların yali uzun, qızçıları yoğun idi, ayaqlarını bir qayda ilə ataraq sakitcə gedir, dağ kimi yüklənmiş arabanı çəkib aparırdılar, özləri də heç güc vermirdilər, elə bil ki, onlar üçün yük arabasını çəkib aparmaq – yüksüz getməkdən daha asandır. İndi isə, çox qəribədir, belə bir iri yük arabasına balaca, ariq, səmənd bir yabı qoşmuşdular. O, çox görmüşdü: belə bir kəndlə yabisı, dağ kimi odun yüklənmiş, ya ot yığılmış bir arabaya güc verərək taqətdən düşmüş halda onu çəkib aparır; xüsusişlə araba palçığa batanda, ya çuxura düşəndə yabilər daha artıq güc verir, taqətdən düşür, mujiklər də bu zaman onları qamçı ilə bərk-bərk döyür, hətta bəzən qamçını sıfətlərinə, gözlərinə vururlar; Rodionun da bu zaman ata elə yazılı gələrdi ki, az qalardı ağlaşın, anası isə belə hallarda həmişə gəlib onu pəncərədən kənara çəkərdi. Lakin birdən hay-küy qopdu: içki dükənindən çığıra-çığıra, nəğmə oxuya-oxuya, balalayka çala-çala yekəpər mujiklər çıxırdı, hamısı da lap lül-qənbər idi, əyinlərində qırmızı və göy köynək, əyinlərində çuxa vardi. Onlardan biri hələ cavandı, yoğun boynu, çuğundur kimi qırmızı, ətli sıfəti vardi,

o çığıraraq deyirdi: "Oturun, hamınız oturun! Hamınızı apararam, oturun!" Amma elə o saat gülüş qopdu, həyəcanlı səslər eşidildi:

– Belə yabı bizi heç apara bilər!

– Mikolka, sənin ağlin yerindədir, ya yox: belə balaca madyanı belə arabaya qoşarlar?

– Qardaşlar, yəqin ki, bu səməndin iyirmi yaşı olar!

Mikola:

– Oturun, hamınızı apararam! – deyərək yenə də çığırıb, birinci özü arabaya atıldı, cilovları götürüb qabaq tərəfdə dik ayaq üstdə durdu. Sonra yenə çığirdi: – Kəhəri dünən Matvey aparib, qardaşlar, bu madyancı *gaz* isə ancaq mənim ürəyimi parçalayır: mənə qalsa, bunu öldürərdim, havayıca yem yeyir. Deyirəm – oturun! Dördnala buraxacağam! Dördnala çapacaq!

O, qamçını əlinə alıb, həzz ala-alə yabını döyməyə hazırlaşırı.

Adamlar gülüştülər.

– Oturun, nə durmusunuz. Eşidirsiniz, dördnala çapacaq!

– Yəqin, on ildir ki, o heç yerindən də sıçramayıb!

– Sıçrayar!

– Qardaşlar, yabıya yazığınız gəlməsin, qamçıları götürün, hazırlaşın!

– Elə ha! Vurun!

Hamı gülə-gülə, məzeli sözlər danışa-danışa arabaya doluşurdı. Altı adam arabaya qalxdı, yenə də minməyə yer vardi. Kök, qırmızı sıfet bir arvadı da arabaya mindirdilər. O, əyninə qırmızı çitdən paltar, ayağına yumşaq isti ayaqqabı geymişdi, başına muncuqlu çutqu qoymuşdu, dişiləri ilə findiq sindira-sindira gülürdü. Ora yiğisanlar da gülürdülər; doğrudan da, necə gülməyəsən: belə əldən düşmüş ariq bir yabı bu qədər adam dolmuşu ağır bir arabani dördnala çapa-çapa necə aparacaqdır? Arabaya minən adamlardan ikisi – iki cavan oğlan, Mikolkaya kömək etmək üçün o saat hərəsi bir qamçı götürdü. "Hə, tərpən görək!" – səsləri eşidildi. Ariq yabı var gücü ilə arabani dartdı, dördnala çapmaq nədir, ayaqlarını güclə atır, güclə yeriyirdi, qamçı zərbələri üç yerdən onun üstüne yağış kimi töküür, o ancaq niqqıldayır, yerə sinirdi. Arabadakı adamlar, yerdəki camaat daha bərkdən gülüşürdü, lakin Mikolka hırsınır, yabını qəzəblə daha tez-tez qamçılıyır, elə bil ki, doğrudan da, onun dördnala çapacağına inanırdı.



Camaatın içindən həvəsə gələn bir oğlan çığırı-çığırı dedi:

– Qardaşlar, qoyun mən də minim!

Mikolka da çığıraraq:

– Min! – dedi. – Hamınız minin! Hamını aparacağam! Döyəcəyəm!

O, qamçını qamçı üstündən yabıya endirirdi, elə də qəzəblənmişdi ki, bilmirdi onu nə ilə vursun.

Rodion çığırıb atasına dedi:

– Ata! Atacan! Onlar nə edirlər? Ata, yaziq atı döyürlər!

Atası da ona:

– Gedək, gedək, oğul! – dedi. – Axmaqlar keflidirlər, nadinclkı edirlər, gedək, sən onlara baxma! – İstədi onu çəkib aparsın, lakin o, dartının özünü onun əlindən qurtardı, nə etdiyini bilməyərək, atın üstünə yüyürdü, lakin yaziq atın hali artıq pis idi.

Yabının nəfəsi tutulurdu, o dayanır, sonra yenə də arabanı dardı, az qalırkı ki, yixləsin.

Mikolka çığırırdı:

– İş ki belə oldu – ölüncə vurun! Vurun!

Camaatın içindən bir qocanın səsi ucalırdı:

– Sənin Allahın yoxdur nədir, ay insafsız!

Bir başqası əlavə etdi:

– Heç görünən şeydir ki, belə bir yabı bu qədər yükü aparsın?

Bir başqası da çığırırdı:

– Öldürərsən!

– Dəymə! Öz malimdird! Nə istəsəm, eləyərəm. Yenə də minin!

Hami minsin! İstəyirəm ki, dördnala çapsın!..

Birdən hamı bir ağızdan qəhqəhə ilə güldü, bu səs bütün səsləri batırdı: yabı get-gedə artan zərbələrə davam gətirməyərək, şillaq atmağa başladı. Hətta qoca da özünü saxlaya bilməyib gülümsündü. Doğrudan da, belə ariq bir yabı olasan, hələ bir şillaq da atasan!

Camaat içindən iki cavan oğlan çıxıb, hərəsi bir qamçı götürdü, yürüyə-yürüyə getdilər ki, atı yan tərəfdən döysünlər.

Mikolka:

– Üzünə vurun! Gözlərinə vurun, gözlərinə! – deyə çığırırdı.

Arabayaya minənlərdən kim isə bağırdı:

– Qardaşlar, oxuyaq! – Hamı bu fikrə şərik oldu. Hərcayı bir nəğmə səsi eşidildi. Nəqəratda fit çalırdılar... Qırmızıpaltar arvad şaqqlıtlı ilə fındıq sindirib gülürdü.

Rodion yabının yanı ilə yüyürür, yabıdan qabağa qaçırdı; qamçını atın gözlerinə vururdular, lap gözlerinə – o, bunu görürdü! Ağlayırdı! Ürəyi parçalanır, gözlərindən yaş axırı. Yabını döyənlərdən birinin qamçısı onun üzünə toxundu, o, bunu hiss etmədi; o, dərd içində çırpınır, çığırır, ağ saçlı, ağ saqqallı qocanın yanına cumurdu, qoca isə başını yelləyə-yelləyə onları məzəmmət edirdi. Bir arvad onun qolundan tutub aparmaq istədi, lakin o dartının arvadın əlindən çıxdı, yenə də yabının yanına yüyürdü. Yabı daha lap əldən düşmüşdü, lakin yenə şillaq atmağa başladı.

Mikolka qəzəblə çığırıdı:

– Ay səni görüüm murdar olasan! – O, əlindəki qamçını yerə atdı, əyilib arabanın içindən uzun, yoğun bir yan dişləni çekib çıxardı, hər iki əli ilə bir ucundan yapışb yabının üstünə qolayladı.

Adamlar hər yandan çığırışdalar:

– Kələyini kəsəcək!
– Öldürəcək!

Mikolka:

– Mal mənimdir! – deyə çığırıdı, var gücü ilə yan dişləni atın belinə endirdi. Ağır bir zərbə səsi eşidildi...

Camaat içindən:

– Vurun! Vurun! Nə durduruz? – səsləri eşidildi.

Mikolka yan dişləni bir də havaya qaldırdı, ağacı var gücü ilə yaziq yabının belinə zolladı. Yabi dal ayaqları üstə yerə çökdü, lakin yenə də yerindən sıçrayıb arabanı dartdı; o, lap taqəfdən düşmüşdü, lakin bütün qalan gücünü toplayaraq, arabanı gah sağa, gah sola dartırdı ki, yerindən tərpətsin; onu altı adam hər tərəfdən qamçuya tutdu, yan dişlə yenə də havaya qalxıb onun belinə endi. Mikolka qolaylanıb zərbəsini bir daha təkrar etdi. O, qəzəbindən çılgınlaşmışdı, çünkü yabını bir zərbədə öldürə bilməmişdi!

Hər tərəfdən çığırışındılar.

– Canı nə bərkdir!

Belə işlərin həvəskarı olan bir adam camaatın içindən çığınrıb dedi:

– Qardaşlar, bu saat lap yəqin ki, yixılar, onun daha işi bitib!
Bir başqası da bağırıdı:

– Balta ilə vurun, balta ilə! Birdəfəlik işini bitirin!

Mikolka:



— Ay səni murdar olasan! Geri çəkilin! — deyərək hiddətlə bağırdı, yan dişləni yerə atdı, arabanın içindən dəmir bir ling çıxardı: — Çəkil! — deyib çıçırdı, var gücü ilə qolaylanıb lingi yaxıq yabının belinə endirdi; yabi səndirlədi, çökdü, dartinmaq istədi, lakin ling yenə də onun belinə endi; yabi yerə yixildi, sanki, onun dörd qızının dördünü də birdən kəsmişdilər.

Mikolka:

— Axırına çıxın! — deyə çıçırdı və dəli kimi arabadan yerə atıldı. Bir neçə nəfər qırmızısilət sərxaş oğlan da əllərinə keçən qamçını, ağacı, yan dişləni qapıb can veren yabının üstünə cumdu. Mikolka yabının yan tərəfində durdu, lingi onun belinə vurmağa başladı. Yabi başını uzatdı, dərindən köksünü ötürürək öldürdü.

Camaat içindən çıçırib dedilər:

— Axır ki, öldürdü!

— Canı vardi, çapa idi!

Mikolka əlində ling çıçırdı:

— Mal mənimdir! — Onun gözləri qanla dolmuşdu. O, ayaq üstündə durub baxır, sanki daha döyülesi bir şey olmadığına təəssüf edirdi.

Camaat içindən bir çox adam çığıra-çığıra dedi:

— Doğrudan da, insafın yoxmuş!

Lakin yaxıq uşaqlarla özündə deyildi. O, çıçıraq camaatın arasından yabiya sarı yüyürdü, onun qana bulaşmış cansız başını qucaqladı, onu öpməye başladı, gözlərini, dodaqlarını öpdü... Sonra birdən ayağa qalxdı, xirdəcə yumruqlarını sixaraq dəli kimi Mikolkanın üstünə atıldı. Atası bayaqdan bəri onun ardınca qaçırmış, onu tutmaq istəyirdi, uşaqların üstünə atılonda onu tutdu, camaatın içindən çıxartdı.

— Gedək, gedək! — dedi. — Gedək evə!

Uşaqlarını çəkə-çəkə ağlayaraq dedi:

— Ata! Onlar niyə onu... o yaxıq atı... öldürdülər! — Onun nəfəsi tutulur, sinəsi sıxlıq, sözlər sinəsindən çıçırtı ilə qopurdu.

Atası ona:

— Keflidirlər... dəcəllilik eləyirlər... bizə nə... gedək! — deyirdi.

O, atasını qucaqladı, lakin onun sinəsi sıxlırdı, nəfəsini dərmək, çıçırmak istədi, — elə bu anda yuxudan ayıldı.

Raskolnikov ayında bütün tər içində idi, saçları tərdən islanmışdı, nəfəsi tutulurdu, o dəhşətlə yerindən qalxdı.

Ağacın altında oturdu, dərindən köksünü ötürürək dedi: "Şükür Allaha ki, bu ancaq yuxudur! Bu nədir? Yoxsa qızdırma başlayır? Belə də pis yuxu olar?"

Bütün bədəni əzgin idi, sanki onu döymüşdülər, qəlbini təşviş və zülmət içində idi. Dirsəklərini dizləri üstə qoyub başını əllərinə dayadı. Həyəcanla dedi: "İlahi! Doğrudanmı, doğrudanmı mən baltanı götürüb onun təpəsinə çirpacığam, onun başını əzəcəyəm... yapışqan kimi isti qanın içində ayağım sürüşəcək... qifili sindiracağam... onun şeylərini oğurlayacağam, tir-tir əsəcəyəm; üstüm-başım qan içində... əlimdə balta... qaçış gizlənəcəyəm... İlahi, doğrudanmı belə olacaq?"

Bunu söylərkən o, yarpaq kimi əsirdi.

O, yenə də həyəcanla və sanki böyük bir heyvət içində sözünə davam etdi: "Axi bu nədir mən edirəm? Axi mən bilirdim ki, buna dözə bilməyəcəyəm, bəs onda nə üçün öz-özümə indiyə qədər əzab vermişəm? Hələ dünən, dünən mən... nümunə üçün... bunu elə-məyə gedəndə... axı mən dünən lap yaxşı bilirdim ki, buna dözə bilməyəcəyəm... Bəs indi nə etmək istəyirəm? Niyə mən bu vaxta qədər buna şübhə edirdim? Axi dünən mən pilləkəndən düşəndə özüm dedim ki, bu, pis, iyriñc hərəkətdir, alçaq hərəkətdir, alçaq... Mən yalnız bunu düşünəndə başım gicəlləndi, dəhşətə gəldim..."

Yox, mən buna tab gətirə bilmərəm, tab gətirə bilmərəm! Qoy, qoy elə lap bu məsələdə heç bir şübhəli yer olmasın, qoy bu ayda qət edilən şeylər lap gün kimi aydın, hesab kimi düzgün olsun! İlahi, axı mən bunu edə bilmərəm! Mən axı buna tab gətirə bilmərəm, tab gətirə bilmərəm! Niyə axı, niyə axı bu vaxta qədər mən...".

Raskolnikov ayağa qalxıb təəccübə strafına baxdı, o, sanki, buraya gəlməsinə təəccüb edirdi. Sonra T. körpüsünə sarı getdi. Onun bənizi ağarmışdı, gözləri od kimi yanındı, bütün üzvləri heydən düşmüdü, lakin birdən o, elə bil ki, yüngül nəfəs almağa başladı, hiss etdi ki, daşlığı dəhşətli yükü daha özündən rədd etmişdir, – bu yük çoxdan bəri onun qəlbini sıxırdı; onun qəlbində birdən-birə bir yüngüllük və dinclik əmələ gəldi. Allaha yalvararaq dedi: "İlahi! Mənə yol göstər, mən bu məlun... fikrimdən əl çəkim!"

Körpüdən keçəndə Nevaya, batmaqdə olan günəşin qırmızı, parlaq şəfəqinə sakit-sakit baxdı. Zəif də olsa, o hətta yorğunluq hiss etmirdi. Sanki bir aydan bəri qəlbində çıxan çiban birdən



deşilmişdi. Azadlıq, azadlıq! O, indi cadudan, sehrdən, əfsundan, vəsvəsədən azaddır!

Sonralar o, bu günü və bu gündə başına gələn hadisələri dəqiqlikəbədəqiqə, nöqtəbənöqtə, hissəbəhissə xatırlarkən həmişə bir şey onu mövhumata varacaq dərəcədə təəccübləndirirdi, bu, əslində, çox da elə fövqəladə bir şey deyildi, lakin sonralar bu, ona həmişə taleyini müəyyənleşdirən bir şey kimi görünürdü.

Bu nə idi? O, bir şeyi heç başa düşmürdü və bunu nə üçün etdiyini öz-özünə izah edə bilmirdi, onda o yorulub əldən düşmüşdü, əziyyət çəkmışdı, onun üçün daha yaxşı olardı ki, ən qısa və kəsə yolla evə qayıtsın, amma o, Sennaya meydanından hərlənib evə gəldi, onun buradan getməsi heç lazım deyildi. Bu dolanbac yol çox olmasa da, aydın görünürdü ki, tamamilə artıqdır. Bunu o, nə üçün etmişdi? Dəfələrlə elə olmuşdu ki, o, hansı küçə ilə evə qayıtdığını duymamışdı. O, həmişə öz-özündən soruşardı: bəs niyə axı, bəs niyə axı Sennaya meydanında (o meydana getmək mənə heç lazım deyildi) mənim üçün belə mühüm, belə həllədici, eyni zamanda belə təsadüfi olan o görüş – mənim həyatımda elə bir anda, elə bir dəqiqlik, elə bir əhvali-ruhiyyədə olduğum zaman baş verdi ki, ancaq belə bir əhvali-ruhiyyədə, belə bir vəziyyətdə bu təsadüf mənim bütün taleyimə həllədici və qatı bir təsir bağışlaya bilərdi. Sanki Lizaveta İvanovna qəsdən məni orada gözleyirdi!

O, Sennaya meydanından keçəndə saat doqquz olardı. Stolların üstündə, dükənlərdə alver edən bütün baqqallar şeylərini yiğişdirir, dükəncilər dükənlərini bağlayıb evlərinə gedirdilər; alıcılar da dağlılışib gedirdi. Aşağı mərtəbələrin aşxanaları qabağında meydandakı evlərin çirkli və üfunətlili həyətlərində, xüsusile içki dükənlərinin qabağında çoxlu və çeşid-çesid adam toplılmışdı, hamısı da əsnaf və cindir paltarlı adamlar idи. Raskolnikov elə-belə gəzməyə çıxanda ən çox bu yerlərə, həm də bu yerlərə yaxın olan küçələrə gelməyi xoşlardi. Burada heç kəs onun cindir paltarına təşəxxüsələ baxmazdı; buraya hər geyimdə gələ bilərdin və heç də özünü rüsvay etməzdi.

K. küçəsinin tinində bir meşşan, arvadı ilə bərabər, iki stol üstünə sap, bafta, çit yaylıq və başqa şeylər qoyub satırdı. Onlar da evə getməyə hazırlaşırdılar, lakin bir tanış arvad gəldiyindən başları söhbətə qarışib ləngidilər. Bu tanış arvad Lizaveta İvanovna idi; lakin hamı ona Lizaveta deyərdi; bu həmin kollec registratoru və sələmçi

qarı Alyona İvanovnanın kiçik bacısı idi ki, Raskolnikov dünən onun yanına həm saatını girov qoymağa, həm də görəcəyi işi sınaqdan keçirməyə getmişdi... Bu Lizavetanı çoxdan tanıydı, hətta Lizaveta da onu bir az tanıydı. Lizaveta ucaböylü, kobud hərəkətli, yön-dəmsiz, qıpış, itaətkar, bir az da gicbəsər bir qızdı; bir kölə kimi bacısının itaətində idi, gecə-gündüz onun üçün işlərdi; onun qarşı-sında tir-tir əsərdi, hətta bacısı onu döyərdi də; o da bunların hamisina dözərdi. İndi isə bu otuz beş yaşılı qız, əlində düyüncə, dalğın halda meşşan arvadın qabağında durub, diqqətlə onlara qulaq asırdı. Onlar da qızığın-qızığın ona nəsə deyirdilər. Raskolnikov onu görəndə qəribə bir şey hiss etdi, heyrətə bənzər bir hiss onu bürüdü, əslində isə bu təsadüfde heyrət ediləsi bir şey yox idi...

Meşşan bərkdən deyirdi:

– Lizaveta İvanovna, siz özünüz bunu şəxsən həll edəydiniz.

Sabah saat yeddiidə gəlin. Onlar da gələcəklər.

Lizaveta sanki buna cəsarət etməyərək, dalğın bir halda və sözü uzada-uzada dedi:

– Sabah?

Alverçinin arvadı diribaş bir arvaddı, o, sözləri tez-tez söyləye-söyləyə:

– Alyona İvanovna sizin yamanca gözünüzün odunu alıbdır ha,

– dedi. – Mən ki sizə belə baxıram – siz lap körpəcə bir tifilsiniz! O arvad da heç sizin doğma bacınız deyil, ögey bacınızdır, amma gör sizi necə əlinə alıb!

Əri onun sözünü kəsdi:

– Siz bu dəfə Alyona İvanovnaya heç bir söz deməyin – mənim məsləhətim budur, düz bizim yanımıza gəlin. Bu iş sizin üçün əlvərişlidir. Sonra bacınız özü də bunun əlverişli olduğunu başa düşər.

– Nə vaxt gəlim?

– Sabah saat yeddiidə, onlardan da gələn olacaq, özünüz şəxsən həll edərsiniz.

Arvad da əlavə etdi:

– Samovar da qoyanq.

Lizaveta hələ də fikirləşə-fikirləşə:

– Yaxşı, gələrəm, – deyib ağır-agır yerindən tərpəndi.

Raskolnikov bu zaman ötüb getdi, daha bir şey eşitmədi. O, sakitcə gedirdi, çalışırdı ki, bircə kəlmə də söz deməsin. Onun duyduğu



təəccüb yavaş-yavaş dəhşətə çevrildi, sanki kürəyinə şaxta doldu. O, birdən, qəfildən, heç də gözlənilmədən bildi ki, sabah axşam düz saat yeddi də həmin qarının bacısı Lizaveta evdə olmayıcaq. Qarı ilə də bir yerdə yaşayan yalnız o idi; deməli, qarı axşam saat yeddi də evdə tək olacaq.

Raskolnikovun mənzilinə bir neçə addım qalmışdı. O, ölümə məhkum edilmiş bir adam kimi öz otağına girdi. Heç bir şey haqqında düşünmürdü, heç düşünə də bilmirdi; lakin birdən o, bütün varlığı ilə hiss etdi ki, onun daha nə sərbəst düşüncəsi, nə də iradəsi vardır, hər şey birdən-birə qəti surətdə həll olunmuşdur.

Əlbəttə, əgər o, lap illərlə dayanıb əlverişli bir vaxt gözləsəydi də, fikrini yerinə yetirmək üçün bundan əlverişli, bundan yaxşı bir zaman tapa bilməyəcəkdi: indi bu fürsət birdən-birə onun əlinə düşmüşdü. Hər halda, sui-qəsd edilən qarının sabah, filan vaxtı, filan saatda evdə olacağını bir gün əvvəldən bilmək çətin olacaqdır, həm də bunu elə bilmək ki, bu tamamilə düzgün olsun, qəti olsun, az təhlükəli olsun, heç bir təhlükəli sorğu-sual və axtarış lazımlı olmasın.

VI

Sonralar elə oldu ki, o, meşşan arvadının Lizavetanı nə üçün öz evlərinə çağırduğunu bildi. Bu, çox adı bir əhvalat idi, bunun heç bir xüsusi cəhati yox idi. Şəhərə gələn, həm də kasıblamış ailələr cürbəcür şey-süy, pal-paltar və başqa şeylər satırdılar, – bunların da hamısı qadınlara məxsus şeylər olurdu. Bu şeyləri bazarda satmaq əlverişli olmadıqından, onlar alverçi qadın axtarırdılar, bunları satmaq üçün onlara verirdilər; *Lizaveta* da bu işlə məşğul olurdu: bu şeyləri müəyyən faizlə satmayı boynuna götürürdü, gəzib satırdı, özünün də bu sahədə böyük təcrübəsi vardı, çünkü öz işində çox düzgün idi, həmişə də şeyin lap axır qiymətini deyərdi, dediyi qiymətdən dönməzdidi, özü də az danışardı, yuxarıda dediyimiz kimi, çox itaətkar və cəsaretsiz idi...

Lakin Raskolnikov son vaxtlarda mövhümata qapıldı. Bunun izi onda, azca silinib getsə də, hələ uzun zaman qalırdı. Bütün bu işdə o, sonralar həmişə qəribə və sırlı bir cəhət görməyə meyil edirdi,

sanki xüsusi təsirlərin, bir-birinə uyğun gələn təsadüfi halların bu işdə iştirakı olurdu. Hələ qışda, Pokorev familyalı tanış bir tələbə Xarkova gedərkən, söhbət arasında ona Alyona İvanovnanın adresini söyləmişdi. Raskolnikovun girov qoymağa şeyi olsa, onun yanına gedə bilərdi. Raskolnikov xeyli vaxt Alyona İvanovnanın yanına getmədi, çünki dərs deyirdi, birtəhər dolanırdı. Ay yarım bundan əvvəl qarının adresi onun yadına düşdü; Raskolnikovun girov qoymağa yararlı olan iki şeyi vardi: bunlardan biri – atasının köhnə saatı idi, biri də balaca bir qızıl üzükdü; üzüyün üç xırda daşı vardi: evdən geləndə bacısı ona yadigar vermişdi. Raskolnikov üzüyü aparıb girov qoymaq qərarına gəldi. Gedib qarının evini tapdı. Qarı haqqında elə ayrı bir şey bilməsə də, ilk baxışda ona qarşı dərin bir nifrət duydı; qarının verdiyi iki “bileti” alıb getdi, yolda pis bir aşxanaya girdi. Çay istədi; oturub bərk fikrə getdi. Onun başında yumurtagan din vurub çıxmak istəyən cücə kimi, qəribə bir fikr din vurur, onu çox məşğul edirdi.

Ona lap yaxın bir yerdə, başqa bir stolda bir tələbə, bir də cavan bir zabit oturmuşdu; Raskolnikov nə bu tələbəni, nə də zabitini tanıyordu. Onlar bilyard oynamışdı, indi də oturub çay içirdilər. Birdən o eşitdi ki, tələbə zabitə kollec registratoru, sələmçi Alyona İvanovnanın danışır, onun adresini zabitə deyir. Elə bircə bu özü Raskolnikova qəribə göründü: o, indicə oradan gəlirdi, burada da onun haqqında danışıldalar... Əlbəttə, bu, təsadüfi bir şeydir; lakin çox qəribə bir təsirdən yaxasını qurtara bilmədiyi halda, indi də, elə bil ki, kim isə ona öz xidmətini göstərmək istəyir: tələbə birdən həmin bu Alyona İvanovna haqqında öz yoldaşına məlumat verməyə başladı:

– O, çox yaxşı arvaddır. Ondan həmişə pul almaq olar. Cuhud kimi dövlətlidir, birdən lap beş min də verə bilər, xırda girovlardan da geri durmur. Bizim tələbələrdən çox adam onun yanına getmişdir. Ancaq özü yaman haramzadə şeydir...

Sonra da bu Alyona İvanovnanın necə kinli, murdar, şıltaq bir arvad olduğundan danışmağa başladı; dedi ki, girovun vaxtını bircə gün gecikdirdinmi – qoyduğun şey batdı. Şeyin qiymətini dörd dəfə az verir, ayda da beş, hətta lap yeddi faiz sələm alır. Tələbə bundan başqa şeylər də dedi. Sonra bunu da dedi ki, o qarının Lizaveta adlı bir bacısı da var; qarı özü balaca, murdar bir arvaddır, amma tez-tez



bacısını döyük, onu xırdaca bir uşaq kimi tamamilə özünə tabe eləmişdir; lakin bu Lizavetanın azı səkkiz verşok boyu var.

Tələbə bərkdən:

– Bu özü də heç görünməyən bir şeydir! – deyib qəhqəhə ilə güldü.

Onlar Lizaveta haqqında danışmağa başladılar. Tələbə onun barəsində xüsusi bir iştahla danışır, elə bir ucdan da gülürdü, zabit də böyük bir maraqla qulaq asırdı; sonra tələbədən xahiş etdi ki, Lizavetanı onun yanına, tuman-köynəyini yamamağa göndərsin. Raskolnikov onların danışığından bircə kəlmə də söz buraxmırıldı; bu söhbətdən o, Lizaveta haqqında hər şeyi bildi: Lizaveta qarının kiçik, həm də anadan ayrı, ögey bacısı imiş, özünün də otuz beş yaşı varmış. O, gecə-gündüz bacısı üçün işlərmiş: yeməyi də o bişirəmiş, paltarı da o yuyarmış, bundan başqa, paltar tikib satarmış, hətta gedib başqaları üçün pula ev də yuyarmış, qazandığı pulların da hamisini bacısına verəmiş. Qarının icazəsi olmadan heç bir sifariş, heç bir iş görməyə ixtiyarı yox imiş. Qarı isə öz vəsiyyətini eləmişdir, bunu Lizaveta özü də bilirmiş. Qarının etdiyi vəsiyyətə görə, Lizavetaya stuldan-zaddan başqa heç bir şey, heç bircə quruş da pul düşmürmüş. Pulun hamısı N. quberniyasında olan bir monastırca çatacaqmış, bunun da əvəzində qarının ərvahına həmişə dua oxunacaqmış. Lizaveta məmər qızı deyil, meşşan qızı imiş; özü də çox yöndəmsizmiş, boyu çox uca, qıçları çox uzunmuş, həm də, elə bil ki, çıxıb tərsinə bitibmiş; həmişə köhnə çust geyərmiş, amma özü çox təmizkarmış. Tələbə xüsusilə bir şeyə çox təəccüb edir və gülürdü, bu da – Lizavetanın tez-tez ikicanlı olması idi.

Zabit dedi:

– Sən axı dedin ki, o, çox eybəcərdir?

– Hə, qarayanız bir şeydir, elə bil ki, qadın paltarı geymiş əsgərdir, amma heç də eybəcər deyil. Onun üzündə, gözlərində xoş bir ifadə var. Bu, çox xoş bir ifadədir. Buna sübut odur ki, o, çoxlarının xoşuna gəlir. Çox sakit, mülayim, dilsiz-ağzsız, yola gələn, hər şeyə razi olan bir qadındır. Üzündəki təbəssümü, hətta, gözəldir.

Zabit güldü:

– Deyəsən, o, sənin xoşuna gəlir?

– Qəribə olduğu üçün. İndi gör mən sənə nə deyirəm. Mən o məlun qarını öldürərdim, var-yoxunu da talan edərdim. – Sonra

Tələbə qızığın bir ifadə ilə əlavə etdi: — Səni inandırıram ki, heç zərrə qədər vicdan əzabı çəkməzdim.

Zabit yenə qəhqəhə ilə güldü, Raskolnikov diksindi. Bu, çox qəribə idi!

Tələbə qızığın bir halda sözünə davam etdi:

— İcazənizlə mən sənə ciddi bir sual vermək istəyirəm. Əlbəttə, mən indi zarafat edirdim; ancaq bir fikir ver: bir tərəfdən — mənasız bir həyat keçirən, axmaq, rəzil, bədxah, heç kəsə lazımlı olmayan, əksinə, hamiya ziyan yetirən xəstə bir qarı, elə bir qarı ki, heç özü də bilmir nə üçün yaşayır, özü də sabah-birigün öz-özünə ölüb gedəcək. Başa düşürsən? Başa düşürsən?

Zabit qızışan yoldaşına diqqətlə baxıb:

— Hə, başa düşürəm! — deyə cavab verdi.

— Dalısına qulaq as. O biri tərəfdən də — köməksiz qaldıqlarından havayı yerə mehv olub gedən gənc, sağlam qüvvələr... bu qüvvələr də minlərcədir; hər yerdə də belədir! Yüzlərcə, minlərcə gözəl işlər, təşəbbüsler var ki, bunları həmin bu qarının monastırda batıb gedəcək pulu ilə düzəltmək olar! Bəlkə də, yüzlərcə, minlərcə adamlar düz yola çıxa bilər, onlarca ailə yoxsulluqdan, dağılmaqdan, fəlakətdən, fahişəlikdən, zöhrəvi xəstəxanalardan xilas olar, — hamısı da onun pulu ilə! Onu öldür, onun pulunu götür, — bu məqsədlə ki, sonra bu pula özünü bütün bəşəriyyətə, ümumi işə xidmət etməyə həsr edəsən! Sən necə bilirsən: xirdaca bir cinayeti minlərcə yaxşı iş yuyub aparmazmı? Bir həyatın əvəzinə çürüməkdən, dağılmaqdan xilas edilmiş minlərcə həyat. Bir ölen, onun əvəzində yüzlərcə diri qalan insan! — Bu ki adı bir hesabdır! Ümumi tərəzidə bu axmaq, bu bədxah, bu vərəm xəstəliyinə tutulmuş qarının axı nə çəkisi, nə əhəmiyyəti var? Onun əhəmiyyəti bir bitin, bir mətbəx qurdunun əhəmiyyətindən artıq deyil; hətta heç onlar qədər də deyil, çünki o qarı başqalarına ziyan yetirir. O, başqalarının həyatını yeyir, bu yaxında Lizavetanın barmağını açığından elə dişləmişdi ki, az qalmışdı ləp kəssinlər!

Zabit:

— Əlbəttə, o yaşamağa layiq deyil, — dedi, — ancaq burada axı təbiət var.

— Eh, qardaş, axı təbiəti düzəldirlər, ona istiqamət verirlər, bunsuz mövhumat içində batıb boğulmaq olardı. Bunsuz bircə nəfər də



böyük insan olmazdi. Deyirlər ki, "vəzifə var, vicdan var" – mən nə vəzifənin, nə də vicdanın əleyhinə bir söz demək istəmirəm, – ancaq biz bunları necə başa düşürük? Dayan, sənə bir sual da verim. Qulaq as!

– Yox, sən dayan; mən sual verəcəyəm. Qulaq as!

– Ver görək!

– Bax, indi sən danışırsan, natiqlik eleyirsən. Yaxşı, de görüm: sən özün o qarını öldürərsənmi?

– Əlbəttə, yox! Mən bunu ədalət naminə deyirəm. Məsələ burada mənim öldürüb-öldürməməyimdə deyil...

– Mənçə, əgər sən bunu özün istəmirsənsə, onda burada heç bir ədalət də yoxdur!.. Gedək, bir əl də oynayaq!

Raskolnikov böyük bir həyəcan içinde idi. Əlbəttə, bunlar hamısı çox tez-tez danışılan ən adı və təzə söhbətlərdi, təzə fikirlərdi, bunu çox eşitmışdı, ancaq başqa bir şəkildə və başqa bir mövzuda... Bəs axı niyə o, belə söhbəti, belə fikirləri məhz indi eşitməli oldu, – bir halda ki, onun öz beynində elə indicə... eynən belə fikirlər əmələ gəlmişdi? Bu iki şeyin bir-birinə təsadüf etməsi həmişə ona qəribə görünərdi... Aşxanada olan bu mənasız söhbət məsələnin inkişafında Raskolnikova çox böyük təsir bağışladı: elə bil ki, bu şey, doğrudan da, onun qismətində idi, alınına yazılmışdı...

Sennaya meydanından qayıdan kimi o, özünü divanın üstünə yıldı, düz bir saat tərpənmədən oturdu. Hava qaralırdı; onun şamı yox idi, lakin şam yandırmaq heç onun aqlına da gəlmirdi. Bu zaman o, bir şey düşünmüştü – bunu o heç vaxt xatırlaya bilmədi. Axırda bayaqkı titrəməni və üzütməni hiss etdi, başa düşdü ki, divanda uzanmaq da olar, – bunu başa düşməsi ona ləzzət verdi. Az sonra qurğuşun kimi ağır bir yuxu onun üzərinə çökdü, sanki, onu basıb əzdi.

O, həddindən artıq yatdı, yuxu görmədi. Nastasya səhər saat onda onun yanına gələndə onu itələyə-itələyə oyadı. Yemək gətirmişdi. Nastasya yenə də onu öz çaynikində gətirmişdi.

Nastasya çığıraraq açıqlı-acıqlı dedi:

– Elə yatır ha! Bu qədər də yatmaq olar?!

Raskolnikov güclə qalxıb oturdu. Onun başı ağrıydı. Ayağa durub xırdaca otağında hərləndi, yenə də gəlib divanın üstünə yıldı.

Nastasya çıçırdı:

– Yenə yatırsan? Yoxsa, azarlamışan-nədir?

Raskolnikov cavab vermədi.

– Çay içirsən?

Raskolnikov yenə gözlərini yumdu və üzünü divara səri çevirərək güclə dedi:

– Sonra.

Nastasya onun yanında dayandı.

– Bəlkə, elə doğrudan da azarlayıb... – deyərək qayıdış getdi.

Saat ikidə yenə gəldi. Bu dəfə şorba gətirmişdi. Raskolnikov elə bayaqkı kimi yatmışdı. Çaya heç əl vurmamışdı. Nastasya hətta bundan incidi də, sonra da açıqlı-acıqlı onu itələməyə başladı. Nif-rətlə Raskolnikova baxaraq dedi:

– Niyə bu qədər yatırsan?

Raskolnikov qalxıb oturdu, ancaq yenə heç bir söz demədi, gözünü yerdən çəkmədi.

Nastasya soruşdu:

– Azarlısan-nədir? – Yenə də cavab almadı. Bir az susduqdan sonra əlavə etdi: – Heç olmasa, bir kütçəyə çıx, qoy sənə heç olmasa külek dəysin. Yeyəcəksən, ya yox?

Raskolnikov zəif bir halda:

– Sonra. Sən get, – deyib əlini yellədi.

Nastasya bir az da dayanıb ürəyi yana-yana ona baxdı, sonra çıxıb getdi.

Bir neçə dəqiqədən sonra Raskolnikov başını qaldırdı, çaya və şorbaya xeyli baxdı. Sonra çörək götürdü, qaşıq götürdü, yeməyə başladı.

O, ancaq üç-dörd qaşıq, özü də iştahsız yedi, elə bil ki, qeyri-şüuri olaraq yeyirdi. İndi başı az ağrıydı. Sonra yenə də divanın üstündə uzandı, ancaq daha yata bilmədi; o, üzüqoylu, üzünü balısha qoyaraq, hərəkətsiz uzanmışdı. Yenə də xəyalata daldi, hamısı da qəribə xeyallardı. Ən çox xəyalına gələn bu idi ki, o, Afrikada, Misirdə bir vahədədir. Karvan düşüb, dəvələr yerə çöküb dincəlir. Hər tərəfdə dövrələmə xurma ağacları bitmişdir. Hamı nahar eləyir. Amma o, elə su içir, özü də birbaş bulaqdan, bulaq elə buradaca şırıldaya-şırıldaya axır. Hava sərindir; su da çox güzel, dumdur və soyuqdur, rəngbərəng daşlar arasından, qızıl kimi bərq vuran təmiz qumlar içindən axır... Birdən o, saatın vurdugu ləp aydın eşitdi.



Diksinib gözlərini açdı, başını qaldırdı, pəncərəyə baxdı, saatın neçə olduğunu dərk etdi, birdən, tamamilə özünə gələrək, yerindən qalxdı, elə bil ki, onu divandan dartıb qopardılar. Pəncəsi üstündə qapiya yaxınlaşdı, onu yavaşça açdı, pilləkəndən səs gəlmirdi, elə bil ki, hamı yatmışdı. Dünəndən bəri bayğınlıq içində yatıb qalması, heç bir şey etməməsi, heç bir hazırlıq görməməsi ona son dərəcə təəccüblü və qəribə görünürdü... Bəlkə də elə saat altı olmuşdur... Birdən o, özünü itirmiş kimi, bayaqqı yuxusundan və keylikdən sonra bərk təşviş düşdü.

Əslində, hazırlanmalı şey də az idi. O, hər şeyi təsəvvür etmək, heç bir şeyi yaddan çıxarmamaq üçün var qüvvəsini topladı. Ürəyi isə elə döyündürdü, elə səslənirdi ki, onun nəfəs alması ağırlaşdı. Əvvəla, ilgək vurmaq və onu paltoya tikmək lazımdı, – bu, bir dəqiqlik işdi. Əlini balışın altına soxub, ora qoyduğu tuman-köynəyin içində lap dağlımış, yuyulmamış, köhnə bir köynək seçib çıxartdı. Köynəkdən bir verşok enində, səkkiz verşok uzununda bir şülem cırıb götürdü. Bu şülemi ikiqat elədi; əynindəki – qalın pambıq parçadan tikilmiş möhkəm, gen yay paltosunu çıxartdı (bu onun yeganə üst paltarı idi), şülemin uclarını içəridən, paltosunun sol tərəfinə, qoltuğunun altına tikdi. Tikəndə onun əli əsirdi, lakin o, işin öhdəsindən gəldi, belə ki, paltosunu təzədən əyninə geyəndə bayırdan heç bir şey görünmürdü. İynəni, sapı çoxdan hazırlamışdı, kağıza büküb stol üstünə qoymuşdu. O ki qaldı ilgək – bunu o özü çox ustalıqla düşünüb tapmışdı: ilgək baltadan ötrü idi. Baltanı küçə ilə əlində apara bilməzdi ki! Paltonun altında gizlətsə də, onu əli ilə tutmalı idi, – bu da nəzərə çarpa bilərdi. İndi isə ilgək vardi: baltanın baş tərəfini bu ilgəyə keçirtdinmi – balta onun qoltuğu altından, bütün yol uzunu sakitcə sallanacaqdı. Əlini paltosunun sol cibinə salıb baltanın sapından da tuta bilərdi ki, balta tərpənməsin. Bir də ki onun paltosu çox gendi, lap torba kimi idi, əlini cibinə qoymaqla onun nəsə tutduğu bayırdan bilinməzdi. İlgək məsələsini o, iki həftə bundan əvvəl fikirləşib tapmışdı.

Bu işi qurtardıqdan sonra əlini “Türk” divanı ilə taxta döşəmənin arasında olan ensiz bir deşıyə soxdu, sol tərəfi barmaqları ilə yoxlayaraq, oradan girov qoymaq üçün bir şey çıxartdı: bunu o, çoxdan hazırlayıb orada gizləmişdi. Bu şey heç də girov qoyulası bir şey deyildi: bu – yaxşıca rəndələnmiş, bir parça hamar taxta idi, gümüş

papiros qabından böyük olmazdı. O, bir gün gəzərkən taxtanı təsədüfi olaraq bir həyətdən tapmışdı, həyətdəki fligelde¹ bir emalatxana var idi. Sonra bu taxtaya hamar, nazik bir dəmir lövhəsi də əlavə etdi; yəqin, bu, nədənsə qopmuş bir parça dəmir idi, bunu da o küçədən tapmışdı. Dəmir lövhə taxta parçasından balaca idi. Bunu bir-birinin üstünə qoyub, sapla çalın-çarpaz bərk-bərk bağlamışdı, sonra da səliqə ilə təmiz, aq kağıza bükmüşdü, sapla da təzədən elə bağlamışdı ki, açmaq çətin olsun. Bunu o, ilk əvvəl, qarının diqqətini cəlb etmək üçün etmişdi: qarının başı "girovu" açmağa qarışanda, o, fürsət tapıb öz işini görəcəkdi. Dəmir parçasını isə taxtanın üstünə ona görə qoymuşdu ki, qarı bu şeyin taxtadan olduğunu başa düşməsin. Bunu o çoxdandı ki, divanın altında gizlədib saxlayırdı. Girovu çıxardan kimi həyətdə kim isə çığırı-çığırı dedi:

– Saat yeddi çoxdan olub!

– Çoxdan? Aman Allah!

Tez qapıya sarı yüyürdü, qulaq asdı, şlyapasını qapıb ehtiyatla, pişik kimi, səssiz-səmirsiz, on üçpilləli pilləkəni enməyə başladı. O, gərək matbəxdən balta oğurlayaydı – məsələnin ən mühüm cəhəti də bu idi. İşin balta ile görüləcəyini çoxdan həll etmişdi. Onun bir köhnə qatlama bağ bıçağı da vardi, ancaq bu bıçağa, xüsusilə öz gücünə arxayı ola bilməzdi, buna görə də qəti olaraq balta məsələsində gəlib dayandı. Yeri gəlmışkən, bu iş barəsində onun qəbul etdiyi qəti qərarların bir xüsusiyyətini də qeyd etmək lazımdır. Bu qərarların qəribə bir xüsusiyyəti var idi: onlar qəti bir şəkil aldıqca – elə o saat da onun nəzərində bir o qədər çirkin və mənasız olurdu. Onun daxilində belə əzabverici bir mübarizə getsə də, o hələ indiyə qədər, bircə an da olsa, öz fikrinin yerinə yetiriləcəyinə qəti surətdə inana bilməmişdi.

Hətta bəzən elə olurdu ki, o, bütün məsələni son nöqtəsinə qədər həll edir, qəti qərara gəlirdi, daha heç bir şübhəli yer qalmırkı, o da, elə bil ki, daha bu fikirdən – mənasız, dəhşətli, mümkün olmayan bir şey kimi – əl çəkirdi; yenə də hədsiz miqdarda həll olunmuş məsələlər və şübhələr qalırdı. O ki qaldı baltanı tapmaq məsəlesi – bu xirdaca şey onu heç narahat etmirdi, çünki bundan asan şey yox idi. İş burasındadır ki, Nastasya, xüsusilə axşamçağı, tez-tez evdən gedirdi: ya qoşunlara, ya da dükana qaçırdı, qapı da həmişə taybatay

¹ Fligel – əsas binanın yanında tikilmiş əlavə tikili



açıq olurdu. Mənzil sahibəsi də ancaq bunun üstündə onunla dalaşırdı. Demək, Raskolnikov, lazımlı olanda, yavaşça mətbəxə girib baltanı götürür, bir saatdan sonra da (yəni iş qurtarandan sonra) gətirib yerinə qoya bilərdi. Amma bu işin şübhəli cəhəti də vardi. Tutaq ki, o, bir saatdan sonra gəlib baltanı yerinə qoymaq istədi, elə bu zaman da Nastasya gəldi... Əlbəttə, onda gərək mətbəxin yanından keçib, Nastasyanın yenə də evdən getməsini gözləsin. Bəlkə, bu zaman balta ona lazımlı oldu, – onda axtarmağa, çığırmağa başlar... Bu, şübhə doğurur, ya da şübhə üçün bir səbəb olar.

Bunlar xırda-xuruş şeylərdi, belə şeylər haqqında heç düşünməmişdi, düşünməyə də vaxt yox idi. O, əsas iş haqqında düşünmüşdü. Xırda-xuruş şeyləri isə sonraya qoymuşdu: əsas işin mümkün olub-olmadığına tamamilə inandıqdan sonra bu barədə düşünəcəkdi. Lakin əsas məsələnin yerinə yetirilməsi, elə bil ki, qəti surətdə mümkün olan şey deyildi. Hər halda, bu onun özünə elə görünürdü. Məsələn, o heç təsəvvür edə bilmirdi ki, bir vaxt olacaq, daha düşünməyəcək, qalxıb düz ora gedəcək... Hətta bu yaxınlarda o, özünü sınaqdan keçirmişdi (yəni qarının mənzilinə yaxşı bələd olmaq üçün onun yanına getmişdi) – bunu heç də ciddi bir iş kimi deyil, ancaq işi sınaqdan keçirmək üçün etmişdi, bu niyyətlə etmişdi ki, “Oturub nə fikirləşirəm, qoy gedim bir özümü sınaqdan keçirim!” Özünü sınaqdan keçirən kimi də buna tab gətirə bilməmişdi, tüpürüb getmişdi, öz-özünə bərk acığı tutmuşdu. Amma belə baxanda o, elə bil ki, məsələni əlaqəli cəhətdən həll etmək üçün bütün təhlilləri bitirib qurtarmışdı: onun kazuistikası¹ ülgüt kimi itilənmişdi, indi şüurla öz-özünə bir etiraz tapa bilmirdi. Lakin bu son məsələdə o, öz-özünə inanmırkı, inadla, köləcəsinə, bir kor kimi kənar şeylərdə etiraz axtarırdı, sanki, kim isə onu məcbur edir, çəkə-çəkə bu işə aparırı. Ancaq heç gözlənmədən gələn və hər şeyi birdən-birə həll edən bu axırıncı gün isə ona az qala qeyri-şüuri halda təsir etmişdi: elə bil ki, kim isə onun əlindən tutaraq, dəfedilməz fövqəladə bir qüvvətlə, heç bir etiraza imkan verməyərək, onu kor-koranə öz arınca çəkib aparmışdı. Sanki paltarının ucu maşının çarxına ilişmiş, maşın da onu özünə sarı çəkməyə başlamışdı.

Əvvəllər – çox-çox əvvəl – onu bir məsələ maraqlandırırdı; niyə axı, az qala bütün cinayətlərin üstü belə asanlıqla açılır və az qala

¹ Kazuistika – mübahisədə yalan və şübhəli tezisləri sübut etmək bacarığı

bütün canilərin izi belə aydınca görünür? Bunu düşünərək get gedə müxtəlif, həm də maraqlı nəticələrə gəldi; Raskolnikovun fırınca, bunun əsas səbəbi cinayəti maddi cəhətdən gizlətməyin mümkün olmamasından daha artıq, caninin özündədir, cinayət işlərkən caninin, bəlkə də, bütün canilərin iradə və idrakları son dərəcə zəifləyir, bunun əvəzində onlarda çox qəribə uşaqcасına bir yüngülməzacliq əmələ gelir; bu da o zaman baş verir ki, cinayət işləyən adama idrak və ehtiyatkarlıq daha çox lazımlı olur. Raskolnikovun əqidəsinçə, idrakin bu cür dumanlanması, iradənin zəifləməsi adamı bir xəstəlik kimi tutur, get-gedə artır, cinayət işlənəndən bir az əvvəl ən yüksək dərəcəsinə çatır; bu hal cinayət işlənən vaxta da, ondan bir qədər sonra da (bu baxır caninin şəxsiyyətinə) – elə bu şəkildə davam edir; sonra da, başqa xəstəliklər kimi, o da keçib-gədir. Belə bir sual meydana çıxır: xəstəlikmi cinayəti doğurur, ya cinayət özü, öz təbiətinə görə, həmişə bir növ xəstəliklə yanaşı meydana gelir? – Bunu həll etməyə o, özündə hələ elə bir qüvvə hiss etmirdi.

Raskolnikov belə bir nəticəyə gəldikdən sonra qət etdi ki, şəx-sən onun özündə, onun görəcəyi işdə belə xəstəcəsinə dəyişikliklər ola biləməz, o, öz işini yerinə yetirərkən onun idrakı və iradəsi olduğu kimi qalacaqdır, özü də ancaq ona görə qalacaqdır ki, onun görmək istədiyi iş – “cinayət deyil”... Biz onu bu qərara getirib çıxaran bütün prosesin üstündən keçir, ondan bəhs etmirik; onsuz da biz çox qabağa qaçmışıq... Ancaq bir şeyi əlavə etmək lazımdır: işin həqiqi, xalis maddi çətinlikləri onun zehnində, ümumiyyətlə, ikinci dərəcəli yer tuturdu. “Onların üzərində bütün iradə və şüurun hökmünü saxlamaq lazımdır; bunu saxlaya bildinmi, – işin bütün təfsilatı ilə, onun ən incə cəhətləri ilə tanış olmaq lazım gəldikdə onlanın öhdəsindən gəlmək mümkündür...”. Lakin iş başlanmamışdı. O yena də qəti qərara gələcəyinə çox az inanırdı; lakin vaxt gelib çatanda hər şey, elə bil ki, təsadüfi olaraq, sanki heç gözlənilmədiyi halda, tamamilə başqa cür oldu.

Pilləkəndən düşənə qədər lap xirdaca bir şey onu çıxılmaz bir vəziyyətdə qoydu. Mənzil sahibəsinin mətbəx qapısı həmişəki kimi taybatay açıqdı; Raskolnikov mətbəxə çatanda ehtiyatla, gözucu ora baxdı: o bilmək istəyirdi ki, Nastasya getsə də, ev sahibəsi oradadır, ya yox; əger yoxsa, onda ev sahibəsinin otaq qapısı yaxşıımı



bağlanmışdır, sonra elə olmasın ki, baltanı götürmək üçün ora girəndə ev sahibəsi öz otağından onu görsün. Lakin o birdən gördü ki, Nastasya bu dəfə nəinki mətbəxdədir, hətta iş də görür, o, buna heyrət etdi: Nastasya zənbildən paltar çıxarıb ipdən asırdı! Raskolnikov görüb əlini saxladı, ona sarı döndü, Raskolnikov oradan keçib gedənə kimi dalınca baxdı. Raskolnikov üzünü yana çevirdi və elə getdi ki, elə bil, heç bir şey görməmişdir. Hər halda, iş bitmişdi: baltanı götürə bilməmişdi. O, çox pis oldu.

Darvazaya çatanda düşünərək öz-özünə dedi:

– Mən haradan, haradan bu fikrə gəldim ki, bu zaman o, mütləq evdə olmayıacaqdır? Niyə, niyə axı mən belə bir qərara gəldim.

O, acınacaqlı bir vəziyyətə düşmüşdü, hətta, elə bil, lap alçalmışdı da. O, qəzəblə öz-özünə gülmək istəyirdi... Mənasız, heyvani bir qəzəb onun qəlbini bürüdü.

Darvazanın yanında dayanıb fikrə getdi. Elə-belə, gəzmək üçün küçəyə çıxməq istəmirdi, – bundan zəhləsi gedirdi; geri qayıtməq da istəmirdi, – bundan daha artıq zəhləsi gedirdi. O, darvazanın yanında, dalandarın qaranlıq daxması qabağında, mənasız yerə duraraq öz-özünə mızıldanırdı: “Belə bir fürsət həmişəlik əlimdən çıxdı!” Dalandarın da daxmasının qapısı açıldı. Birdən o diksindi. Daxma ilə onun arasında iki addımlıq yol vardı. Daxmanın içində, taxtın altında bir şey parıldadı... O, ətrafına baxdı, heç kəs yox idi. Pəncəsi üstündə daxmaya yaxınlaşdı, iki pillələli pilləkəndən aşağı endi, astadan dalandarı səslədi. “Elədir ki var, evdə yoxdur! Görünür, bu arada, həyətdədir, çünkü qapı taybatay açıqdır”. Birbaş baltanın üstüne cumdu (işildayan şey balta idi). O, sürətlə cumub baltanı taxtın altından (iki odun parçası arasından) çəkib götürdü, paltosuna tikdiyi ilgəyə ilişirdi, əllərini cibinə qoyub daxmadan çıxdı; heç kəs onu görmədi. Qəribə surətdə gülümsəyərək düşündü: “Ağıl kömək eləməsə, şeytan kömək edər!” Bu hadisə onu son dərəcə ruhlandırdı.

Yolla yavaş-yavaş, ağır-sənginliklə gedirdi ki, heç bir şübhə oyatmasın. Gəlib-gedənlərə az baxındı, hətta, çalışırdı ki, adamların heç üzünə baxmasın, mümkün qədər başqalarının nəzərinə çarpmasın. Birdən onun şlyapası yadına düşdü: “Aman Allah! Üç gün əvvəl pulum davardı, bir furajka da alıb şlyapanı dəyişmədim!” Onun qəlbindən bir lənət qopdu.

Təsadüfən bir dükana gözücü baxdı, gördü ki, orada divar saatində səkkizə on dəqiqə işləmişdir. Həm tələsmək, həm də yolu dolan-bac getmək lazımdı, evə gərək hərlənib o biri tərəfdən yanaşa idi.

Əvvəllər bu şeyləri təsəvvür edəndə o, bəzən elə güman edirdi ki, çox qorxacaqdır. Amma indi o, çox da elə qorxmurdu; hətta heç qorxmurdu, bu anda onu kənar fikirlər də məşğul edirdi, ancaq bu çox davam etmirdi. Yusupov bağıının yanından keçəndə o, hətta burada yüksək fəvvərələr qurmaq haqqında, bu fəvvərələrin bütün meydanlarda havanı necə yaxşı təmizləyəcəyi haqqında çox düşündü. Get-gedə başqa bir fikrə keçib belə bir əqidəyə gəldi: bütün Mars çölündə bağ salınıb Yay bağı ilə, hətta Yay bağı da Mixaylovsk bağı ilə birləşdirilsəydi – şəhər üçün çox gözəl və xeyirli bir iş görülmüş olardı. Birdən onu belə bir şey maraqlandırdı: niyə, görəsən, bütün böyük şəhərlərdə adamlar yalnız zərurət qarşısında deyil, həm də xüsusi bir meyil göstərərək, şəhərin elə yerinə köçüb yaşamaq istəyirlər ki, orada nə bağ var, nə fəvvərə, yalnız çirk var, üfunət var, hər cür zirzibil var?.. Bu zaman o, Sennaya meydanında gəzdiyini xatırladı və bir anlığa özünə gəldi: “Bu nə boş-boş şeylərdir mən fikirləşirəm? Yox, yaxşıı budur ki, heç bir şey fikirləşməyim!”

Onun başından belə bir fikir keçdi: “Görünür, edam edilməyə aparan adamlar da yolda rast gəldikləri hər şey barəsində belə düşünürlər”. Ancaq bu fikir ildirim kimi keçdi, o özü bu fikri tez söndürdü... Budur, daha çatmışdır; bu ev, bu da darvaza. Birdən haradasa saat bir dəfə vurdu. “Bu nədir? Yoxsa səkkizin yansıdır? Ola bilməz, yəqin qabağa gedir!..”

Onun bəxtindən darvazada bir hadisə üz vermedi. Hələ ona kömək edən şey də oldu: elə bu anda, sanki qəsdən, onun qabağınca, darvazadan həyatə iri bir at arabası girdi; Raskolnikov darvazadan içəri girəndə araba onun qabağını tutdu, o heç görünmədi; araba darvazadan keçib həyatə girən kimi, Raskolnikov bir anda sağ tərəfə buruldu. Arabanın o biri tərəfində bir neçə adamın səsi eşidiliirdi: onlar çığırıldılardı, mübahisə edirdilər. Ancaq onu heç kəs görmədi, heç kəs ona rast gəlmədi. Bu böyük, dördüncü həyatə baxan pəncərələrdən bir çoxu açıldı, lakin o, başını qaldırmadı – gücü yox idi. Qanının mənzilinə qalxan pilləkən yanında idi, – darvazadan sağa burulan kimi görünürdü. O, artıq pilləkəndə idi...



Ürəyi bərk-bərk döyündürdü; nəfəsini dərib, əlini ürəyinin üstünə qoyaraq sıxdı, ilgəkdən asılmış baltanı bir də əli ilə yoxlayıb düzəlddi, ehtiyatla, yavaş-yavaş pilləkənlə qalxmağa başladı, qalxdıqca da ətrafına qulaq asındı. Pilləkəndə heç kəs yox idi; bütün qapılar bağlı idi; o heç kəsə rast gəlmədi, ikinci mərtəbədə bir boş otaq vardi, qapısı da taybatay açıqdı; orada rəngsazlar işləyirdi, ancaq onlar dönüb baxmadılar. O, dayanıb fikirləşdi, yenə də pilləkənlə yuxarı qalxdı. “Əlbəttə, yaxşı olardı ki, burada heç kəs olmayıyadı... ancaq... hələ bundan yuxarı iki mərtəbə var”.

Bu da dördüncü mərtəbə, bu da qapı, bu da qapı ilə üzbeüz mənzil; ora boşdur. Üçüncü mərtəbədə, çox güman ki, qarının mənzilinin altındakı otaq da boşdur: mixla qapıya vurulan ad vərəqi çıxarılmışdır, – deməli, orada yaşayanlar çıxb getmişlər!.. Raskolnikovun nəfəsi təngişirdi. Bir anda onun ağlından belə bir fikir keçdi: “Bəlkə, qayıdış gedim?” Lakin o, öz-özünə cavab vermedi; qulaq asmağa başladı ki, görsün qarının mənzilindən səs gəlirmi? Yox, heç səs-səmir gəlmirdi... Sonra yenə pilləkənlə aşağı baxaraq qulaq asdı, xeyli, həm də diqqətlə qulaq asdı... Sonra isə axırıncı dəfə olaraq yenə də yan-yörəsinə baxdı, üst-başını düzəlddi, özünü səliqəyə saldı, bir daha əli ilə baltanı ilgəkdə yoxladı. Düşünərək öz-özünə dedi: “Rəngim çox ağarmayıb ki? Həyəcanlı deyiləm ki? Qarı hər şeydən şübhələnən arvaddır... Yenə bir az gözləyimmi?.. Ürəyimin döyüntüsü dayanana kimi”.

Lakin ürəyi sakit olmurdu. Əksinə, elə bil ki, qəsdən get-gedə daha bərk döyündürdü, daha bərk, daha bərk... O, daha özünü saxlaya bilmədi, əlini yavaş-yavaş uzadıb zəngin düyməsini basdı. Yarım dəqiqədən sonra düyməni bir də, ancaq bu dəfə bərk basdı.

Cavab verən olmadı. Nahaq yerə təkrar etməyin mənəsi yox idi, bir də ki bu, yaramazdı... Qarı, əlbəttə, evdə idi, lakin o hər şeydən şübhələnən bir arvaddı, özü də tekdi. Raskolnikov onun vərdişlərinə bir az bələd idi... Qulağını bir də qapıya kip dayadı. Onun hissələri həddindən artıq kəskinləşmişdi (bunu, ümumiyyətlə, güman etmək çətindi), ya doğrudanmı qapının o üzündən səs gəlirdi, – hər necə isə, birdən o, bir əlin ehtiyatla sanki qapı dəstəyinə toxunduğuunu, kiminsə paltarının, elə bil ki, qapıya sürtünərək xııldadığını eşitdi. Kim isə qapının dalında, lap qapı kılıdının qabağında, eynən onun kimi, gizlincə dayanıb qulaq asındı və elə bil ki, o da qulağını qapıya söykəmişdi.

Raskolnikov qapı dalında gizlenmədiyini hiss etdirmək üçün yerində tərpəndi, bərkdən nə isə mizildədi, sonra bir də zəng elədi, ancaq bu dəfə yavaşdan, tələsmədən zəngin düyməsini basdı. Sonralar bunu o, açıq-aydın xatırlarkən – bu onun hafızəsində həmişəlik həkk olunmuşdu, – o, bir şeyi başa düşə bilmirdi: o vaxt onda o qədər hiyləgərlik haradandı: halbuki o anda onun ağılı tez-tez toranlaşırı, o, öz bədəninin varlığını, az qala, heç hiss etmirdi... Bir an sonra cəftənin açıldığını eşitdi.

VII

Qapı, ondakı kimi, azca aralandı, yenə də qaranlıqdan iki kəşkin baxışlı, şübhəli göz onun üzünə zilləndi. Bu zaman Raskolnikov özünü itirdi və az qala ciddi bir səhv buraxdı.

O, tək olduğu üçün qarının qorxacağından ehtiyat edirdi, həm də öz görünüşü ilə onu arxayın edəcəyinə əmin deyildi, buna görə də qapıdan yapışb özünə sarı dardı ki, qarı istəsə də qapını örtə bilməsin. Qarı bunu görüb qapını özünə sarı dartmadı, amma qapının dəstəyini də əlindən buraxmadı, belə ki, Raskolnikov qapını özünə sarı çəkəndə az qaldı qarını da dartıb pillekənə çıxartsın. Raskolnikov qarının qapı ağızında durduğunu və onu içəri buraxmaq istəmədiyiini görüb, birbaş qarının üstünə yeridi. Qarı qorxaraq tez geri çəkildi, istədi ona nəsə desin, ancaq, elə bil ki, deyə bilmədi, o, gözlərini zilləyərək ona baxırdı.

Raskolnikov:

– Alyona İvanovna, xoş gördük, – deyərək sözə başladı; o, mümkün qədər sərbəst danışmaq istədi, ancaq səsi ona tabe olmadı, qırıldı və titrədi, – mən sizə... şey... gətirmişəm... yaxşısı budur ki, gedək ora... işiğa...

Raskolnikov bunu deyərək, heç dəvət olunmadığı halda, birbaş otağa keçdi. Qarı onun dalınca yüyürdü, onun dili açıldı:

– Pərvərdigaral! Siz axı nə istəyirsiniz?.. Siz kimsiniz?.. Sizə nə lazımdır?

– İltifat buyurun... Alyona İvanovna... sizin tanışınızam... Raskolnikov... budur, girov gətirmişəm... onda demişdim gətirəcəyəm...

Bunu deyib girovu ona uzatdı.



Qarı girova baxdı, ancaq elə o saat gözlərini bu çağırılmamış qonağın düz gözlərinin içində zillədi. O, diqqətlə, həm də acıqlı-acıqlı və şübhə ilə baxırdı. Bir az keçdi, Raskolnikova hətta elə gəldi ki, qarının gözlərində istehzaya oxşar bir şey var, elə bil ki, qarı məsələni başa düşmüşdür. O, hiss edirdi ki, özünü itirir, az qalır ki, dəhşətə gəlsin, elə bir dəhşət ki, sanki, qarı bir az da belə baxsa, yarımcı dəqiqə də bir söz deməsə – o, baş alıb qaçacaq...

Raskolnikov da birdən acıqlı-acıqlı dedi:

– Siz niyə elə baxırsınız, guya tanımırsınız? İstəyirsiniz – götürün, istəmirsiniz – başqalarının yanına gedərəm, mənim vaxtim yoxdur.

O heç bunu demək fikrində deyildi, birdən elə öz-özünə belə çıxdı.

Qarı özünə gəldi, görünür, gələn adamın qəti ifadəsi onu ürəkləndirmişdi.

– Atam, niyə axı sən birdən... – sonra girova baxaraq soruşdu:

– Bu nədir?

– Gümüş papiros qabıdır: keçən dəfə axı sizə demişdim...

Qarı əlini uzatdı.

– Sizin niyə belə rənginiz qaçıb? Budur, əlləriniz də əsir! Atam, yoxsa çimmisiniz?

Raskolnikov qırıq-qırıq:

– Titrətmədir, – dedi. Sonra əlavə etdi. – Yeməyə bir şey yoxsa... istər-istəməz adamın rəngi qaçıր... – Bu sözləri o, güclə deyə bildi. O, yenə də qüvvədən düşürdü. Lakin verdiyi cavab həqiqətə uyğun göründü; qarı girovu ondan aldı.

O, bir də Raskolnikova diqqətlə baxdı, girovun ağırlığını əlində yoxlayaraq soruşdu:

– Bu nədir?

– Şeydir... papiros qabıdır... gümüşdür... Yoxlayın...

– Amma elə bil ki, heç gümüş deyil... Gör necə də bağlanıb!

Qarı işığa, pəncərəyə sarı çevrilib (içəri bürkü olsa da, bütün pəncərələr bağlı idi), “girovun” bağını açmağa çalışdı və Raskolnikovu bir neçə saniyə lap başlı-başına buraxdı, bu zaman onun arxası Raskolnikova tərəf idi. Raskolnikov paltosunun düymələrini açıb, baltanı ilgəkdən çıxartdı, amma tamam bayır çıxarmadı, sol əli ilə paltosunun altında tutdu. Onun əlləri yaman zəifləmişdi, o özü əllərinin get-gedə keyidiyini və quruduğunu hiss edirdi. O qorxurdu

ki, balta əlindən yerə düşə bilər... Birdən onun başı, elə bil ki, gicələndi.

Qarı narazı halda:

– Bunu necə bağlamışan? – deyib ona sarı dönmək istədi.

İndi daha bircə an da gecikmək olmazdı. Baltanı tamam çıxartdı, ikiəlli yuxarı qaldırdı, özünü güclə hiss edərək, sanki, heç çətinlik çəkmədən, sanki, qeyri-şüuri olaraq, baltanın küpünü onun başına endirdi. Bu zaman elə bil onun heç gücü yox idi. Lakin baltanı bir dəfə endirdikdən sonra ona güc gəldi.

Qarının, həmişəki kimi, başı açıq idi. Onun dən düşmüş və çoxluca yağı sürtülmüş, işildayan seyrək saçları, siçan quyuğu kimi, nazikcə hörülüb peysərində yiğilmiş, üstüne də bir sümük darağın qırığı sancılmışdı. Raskolnikovun endirdiyi zərbə düz onun əmgəyinə dəymmişdi, buna da onun balacalığı səbəb olmuşdu. Qarı çıçırdı, amma çox zəif çıçırdı və birdən yerə çökdü, lakin bu zaman o, əllərinə başına sarı qaldıra bilməşdi. "Girov" hələ də bir əlində tuturdu. Raskolnikov bu zaman var gücü ilə baltanın küpünü iki dəfə də onun əmgəyinə vurdu. Qan onun başından sel kimi axdı, o, arxası üstə yerə yıxıldı. Raskolnikov geri çekilərək qarının yixılmasına imkan verdi, elə o saat onun üzünə sarı əyildi: qarı ölmüşdü; gözləri bərələrək, elə bil ki, yerindən atılıb çıxməq istəyirdi, alnı və üzü isə qırışmış, qıçlaşaraq eybəcərləşmişdi.

Raskolnikov baltanı meyitin yanına qoyub elə o saat əlini qarının sağ cibinə saldı: qarı keçən dəfə açarı həmin bu cibindən çıxarmışdı; Raskolnikov açarı çıxararkən çalışırdı ki, əllərini, paltarını axan qana bulamasın. Onun ağılı tamamilə yerində idi, şüuru dumanlaşmamışdı, başı da gicəllənmirdi, ancaq əlləri hələ də titrəyirdi. O, hətta, çox diqqətli idi, ehtiyatlı tərpənirdi, çalışırdı ki, üst-başını qana bulamasın – bunu sonra xatırlamışdı... Açırları dərhal çıxartdı: açarlar yenə, ondakı kimi, bir yerdə idi, bir polad halqaya salınmışdı. Açırları götürüb elə o saat yataq otağına yüyürdü. Bu, kiçik bir otaqdı; iri bir rəhlədə bir neçə ikona, o biri divarın dibində isə böyük, təmiz bir yataqvardı, yatağın üstünə – qurama ipək parçalardan üzü olan pambıq yorğan salınmışdı. O biri divarın da qabağına kamod qoyulmuşdu. Çox qəribədir: açarı kamoda salan kimi və açarların cingiltisini eşidən kimi onun bədəni, elə bil ki, qıç oldu. Birdən o, yenə də hər şeyi atılıb qaçmaq istədi. Bu hal ancaq



bir an davam etdi; daha gec idi; getmək olmazdı. O hətta öz-özünə güldü də, lakin birdən onun ağlına başqa bir qorxulu fikir gəldi: birdən ona elə gəldi ki, qarı hələ sağdır, yenə özünə gələ bilər. Kamodu və açarları qoyub meyt olan yerə cumdu, baltanı götürüb yenə də qarının üstünə qolaylandı, ancaq vurmadi. Onun öldüyüünə şübhə etmək olmazdı. Əyilib yenə də yaxından ona diqqətlə baxdı: qadının kəllə sümüyü parçalanmışdı, hətta azca da yana əyilmişdi. İstədi barmağı ilə yoxlaşın, ancaq əlini geri çəkdi: onsuz da meyitin nə vəziyyətdə olduğu aydın görünürdü. Qan onun başından axıb gölməçə kimi durmuşdu. Birdən o, qarının boynunda bir qaytan gördü; qaytanı dardı; qaytan bərk idi, qırılmadı, o, qandan islanmışdı. Çəkib başından çıxarmaq istədi, ancaq buna nəsə mane olurdu. Səbirsiz bir halda baltanı qaldırdı, istədi qaytanı cəmdəyin üstündə vurub kəssin, ancaq buna cəsarət etmədi; iki dəqiqə əlləşəndən sonra, baltanı cəmdəyə vurmadan, qaytanı çox çətinliklə kəsib götürdü; bu zaman onun əlləri də, balta da qana bulandı. O, səhv etməmişdi: qaytana pul kisəsi tikilmişdi. Qaytanda biri sərv ağacından, biri də misdən düzəldilmiş iki xaç, bir də minalanmış xirdaca bir ikona vardi. Onlarla bir yerdə qaytandan polad halqası, üzük kimi xırda dairəsi olan balaca, çirkli, meşin bir kisə asılmışdı. Kisə ağızınاق dolu idi. Raskolnikov onu gözdən keçirməyib cibinə qoydu, xaçları qarının sinəsi üstünə atdı, bu dəfə baltanı götürüb yenə də yataq otağına cumdu.

O, çox tələsirdi, açarları götürüb yenə də kamodu açmaq istədi. Ancaq aça bilmirdi: açarlar kamodun kilidinə girmirdi. Onun əlləri əsirdi, amma açarların kildə girməməsi bundan deyildi, o elə bir ucdn yanılırdı: məsələn, görürdü ki, bu açar girmir, onu yenə də kildə soxurdu. Birdən onun yadına bir şey düşdü və ağlına gəldi ki, o biri xirdaca açarların yanında olan bu diş-diş dilli açar gərək kamodun açarı olmasın (keçən dəfə də bu fikir onun ağlına gelmişdi), bu, sandığın açarıdır, bütün şeylər də elə, bəlkə də, bu sandıqda gizlədilmişdir. O, dərhal çarpayının altına girdi: o bilirdi ki, qarılar belə sandıqları çarpayının altına qoyurlar. Elədir ki, var: orada yekə bir sandıq vardi, uzunluğu bir arşından çox olardı; qapığı qabarıqdi; üzünə qırmızı tumac çəkilmişdi, tumacın da üstündə xırda mixlər vurulmuşdu. Diş-diş açar o saat sandığa düşdü. Raskolnikov sandığı açdı. Sandığın lap üstündə, ağ döşəkağı altında

dovşan dərisindən bir gödəkçə vardı, gödəkçə üstünə qırmızı qarnitür qoyulmuşdu, altında isə ipək don, onun da altında şal vardı; aşağı getdikcə, elə bil, qadın paltarından başqa ayrı bir şey yox idi. Hər şeydən əvvəl o qırmızı qarnitura əllərinin qanını silməyə başladı. "Qırmızı şeydir, bunda qan görünməz" – deyərək düşündü və birdən özünə gələrək qorxu içinde fikirləşdi: "Aman Allah! Yoxsa mən dəli oluram?"

Lakin o, bu qadın paltarını tərpədən kimi birdən gödəkçənin altından bir qızıl saat çıxdı. Raskolnikov bütün oradakı şeyləri alt-üst eləməyə başladı. Doğrudan da, paltarların arasında çoxlu qızıl şeylər vardi; yəqin, onlar girov qoyulmuş, lakin vaxtında geri alınmamışdı: bunlar – bilərzik, qolbaq, qızıl saat zəncirləri, sırga, sancaq və bir çox başqa şeylərdi. Bu şeylərdən bəzisi balaca qutularda idi, bəzisi də çox səliqə ilə, ehtiyatla ikiqat qəzet kağızına bükülmüşdü, hər tərefdən də vişle bağlanmışdı. Raskolnikov bir an da ləngimədən bunları şalvarının və pencəyinin ciblərinə doldurmağa başladı, düyünçələri, qutuları açıb içindəki şeyləri də yoxlamadı. Ancaq çox şey götürə bilmədi...

Birdən eşitdi ki, qarı olan otaqda kim isə gəzir. O dayandı, meyit kimi donub qaldı. Lakin hənerti kəsildi, deməli, onun qulağına səs gəlmiş. Birdən o, lap aydınca zəif bir çıçırtı səsi eşitdi, ya da, elə bil ki, kim isə astadan və qırıq-qırıq inildəyərək susdu. Sonra yenə də ortalığa qəbir sükütu çökdü, bu da bir, ya iki dəqiqə davam etdi. Raskolnikov sandığın qabağında çömbəltmə oturub gözləyir, güclə nefəs alırdı, lakin birdən yerindən qalxdı, baltanı qapıb o biri otağa cumdu.

Lizaveta, əlində böyük bir bağlama, otağın ortasında durub, öldürülmüş bacısına baxırdı; o, donub qalmışdı, rəngi kətan kimi ağarmışdı, özünün də, elə bil ki, çıçırmaga qüvvəsi yetmirdi. Raskolnikovun yüyüre-yüyüre gəldiyini görüb, yarpaq kimi əsməyə başladı, üzünün əzələləri titrədi, bir əlini qaldırıb ağızını açdı, lakin çıçırmadı, gözlərini Raskolnikovun üzünə dikərək yavaş-yavaş geri çəkil-di, ancaq yenə də çıçırmadı, sanki çıçırmaq üçün hava çatmadı. Raskolnikov, əlində balta, onun üstünə cumdu, Lizavetanın dodaqları yazıq-yazıq bürüldü: körpə uşaqlar bir şeydən qorxanda və gözlərini qorxduqları şeyə zilləyərək çıçırmak istəyəndə dodaqlarını belə bütürülər. Bu bədbəxt Lizaveta o qədər sadə, o qədər cəsarətsiz və



məzlum idi ki, hətta heç üzünü qorumaq üçün əllərini də qaldırmadı; lakin bu anda belə bir hərəkət ən zəruri və ən təbii bir hərəkətdi, çünki balta onun üzərinə qaldırılmışdı. O ancaq boğça tutmadığı sərbəst əlini azca yuxarı qaldırdı. Lakin onun əli üzündən çox-çox aşağıda idi, bu əlini yavaş-yavaş Raskolnikova sarı uzatdı, sanki bununla Raskolnikovu özündən uzaqlaşdırmaq isteyirdi. Raskolnikov baltanı düz onun təpəsinə endirdi, elə o saat da balta alının üst tərəfini əmgəyinə kimi yardı. Lizaveta bir anda yerə sərildi. Raskolnikov əvvəl özünü lap itirdi, boğçanı qapıb götürdü, sonra yenə də onu atıb dəhlizə cumdu.

Qorxu onu, xüsusilə heç də gözlənilməyən bu ikinci ölümdən sonra, get-gedə daha artıq bürüməyə başladı. O isteyirdi buradan tez qaçıb getsin. Əgər bu anda o, düzgün görmək və düzgün düşünmək imkanında olsayıdı, əgər o, öz vəziyyətinin çətinliyini, ümidsizliyini, çirkinliyini və mənəsizliyini təsəvvür edə bilsəydi, buradan canını qurtarmaq, özünü evə yetirmək üçün nə qədər çətinliklərə rast gələcəyini, bəlkə də, hələ nə qədər cinayətkar işlər tutacağını başa düşsəydi, çox ola bilsin ki, o, hər şeyi atar, elə o saat gedib cinayət işlədiyini xəbər verərdi, bunu da qorxuduğu üçün deyil, yalnız tutduğu işə qarşı duyduğu dəhşətə və nifrətə görə edərdi. Həm də bu işə qarşı olan nifrət onun qəlbində get-gedə kükreyərək artırdı. O indi qətiyyən sandığa sarı getməzdi, hətta otağa da qayıtmazdı.

Lakin onu yavaş-yavaş bir dalğınlıq bürüməyə başladı, hətta, elə bil ki, o, fikrə gedirdi, elə anlar olurdu ki, sanki o, öz-özünü undurdu, ya da, daha doğrusu, əsas məsələni unudur, xırda şeylərdən yapışındı. O, mətbəxə baxıb gördü ki, orada taxt üstündə, içində yarıya qədər su tökülmüş bir vedrə var, bu vedrədə o, əllərini və baltanı yuya bilərdi. Onun əlləri qanlı və yapışqan kimi idi. Baltanın ağız tərəfini birbaş suya saldı, pəncərədə qırılmış nəlbəkidə qoyulan bir parça sabunu götürüb, vedrənin içində əllərini yudu. Sonra baltanı suyun içindən çıxarıb dəmirini, sonra da sapının qana bulanmış yələrini xeyli yudu, hətta sabun da sürtdü, bu, üç dəqiqəyə qədər vaxt aldı. Mətbəxin içindən ip çəkilmiş, ipdən də qurumaq üçün paltar asılmışdı; baltanı yuyub qurtardıqdan sonra ipə sərilmüş paltara sildi, sonra da pəncərə qabağında durub onu diqqətlə və xeyli gözdən keçirdi. Qan izi qalmamışdı, ancaq baltanın sapi hələ yaş idi. Baltanı çox diqqətlə paltosunun içindəki ilgəyə taxdı, sonra da mətbəxin

tutqun işığında nə qədər mümkündüsə paltosuna, şalvarına, uzunboğaz çəkmələrinə baxdı. İlk baxışda, elə bil ki, üstündə heç bir şey yox idi, ancaq çəkmələrində ləkə vardı. Bir cindr götürüb islatdı, çəkmələrinin qanını sildi. O bilirdi ki, yaxşı baxmir, bəlkə də, onun üst-başında gözəçarpan bir şey vardır, ancaq o, bunu görmür. Otağın ortasında durub fikrə getdi. Əzabverici qara bir fikir onun qəlbində kükreyib qalxdı; bu fikir deyirdi: sən dəli olmusan, bu andan sən nə düşünmək, nə də özünü müdafiə etmək iqtidalarındasan, bəlkə də, sən indi elə şeylər eləyirsən ki, bunu heç eləmək lazıim deyil... Raskolnikov mızıldayaraq: "Aman Allah! Qaçmaq lazımdır, qaçmaq!" – deyərək dəhlizə cumdu. Burada o, elə bir dəhşətlə qarşılaşdı ki, hələ ömründə belə bir şey duymamışdı.

O dayanıb baxır və öz gözlərinə inanmırıd: dəhlizdən pilləkənə çıxan bayır qapı, – həmin qapı ki, bir az əvvəl zəngini vurub oradan içəri girmişdi, – açıqdı, özü də nəinki açıqdı, həttə bir ovuc içi qədər aralı idi: nə kilidlənmiş, nə də cəftəsi vurulmuşdu, deməli, o, bura gələndən qapı elə belə də qalmışdı! O, içəri girəndə qarı, bəlkə də ehtiyat edib bağlamamışdır. Ah, ilahi! Sonra axı o, Lizavetanı gördü! Lizaveta axı bir yerdən içəri girməli idi, – o, necə bunu başa düşməmişdir? Lizaveta divarı yanır içəri girməyəcəkdi ki!

Yüyürüb qapının cəftəsini vurdu.

– Yox, yox, məsələ axı bunda deyil! Getmək lazımdır, getmək!..

Cəftəni qaldırıb qapını açdı, pilləkənin üstündə durub qulaq asdı.

Xeyli qulaq asdı. Aşağida, xeyli uzaqda, deyəsən, darvazanın altında iki adam çığra-çığra höcətlaşır, dalaşır, söyüşürdü. "Onlara nə olub?.." Raskolnikov durub səbirsizliklə gözləyirdi. Birdən səs kəsildi, elə bil ki, qınb atdır. O çıxməq istəyirdi ki, birdən üçüncü mərtəbədə gurultu ilə bayır qapı açıldı, kim isə mahni oxuya-oxuya pilləkənlə aşağı enməyə başladı. Raskolnikovun fikrindən belə bir şey keçdi: "Onlar niyə belə səs-küy salırlar!" O, yenə də içəri girib qapını örtdü, gözləməyə başladı. Nəhayət, bütün səslər kəsildi, pilləkəndə daha heç kəs yox idi. Raskolnikov ayağını pilləkənə qoymuşdu ki, yenə ayaq səsləri eşidildi.

Bu səs çox uzaqdan, ləp pilləkənin ayağından gəlirdi. İndi də bir şey onun yaxşı yadındadır: addım səsi eşidən kimi o, nədənsə, həmin adamın mütləq buraya, dördüncü mərtəbəyə, qarının mənziliñə gəldiyindən şübhələnməyə başladı. Niyə? Yoxsa bu ayaq səsi



ayrı cür səsdi, bu səsdə başqa bir mənə vardi? Kim isə addımlarını bir qayda ilə ağır-agır ataraq, tələsmədən gəlirdi. Budur, o birinci mərtəbəni keçdi, budur, yenə qalxdı; ayaq səsləri get-gedə daha bərkdən eşidildi. Qalxan adam tövşüyə-tövşüyə, ağır-agır nəfəs alırdı. Budur, üçüncü mərtəbəyə qalxmağa başladı. Buraya gəlir. Birdən ona elə gəldi ki, sanki, onun bütün bədəni qurudu; yuxuda adamın başına belə şey gəlir: görürsən ki, səni qovurlar, az qalıqlar sənə çatsınlar, səni öldürmək istəyirlər, sən də, elə bil, daşa dönmüsən, heç əllərinin də tərpədə bilmirsən.

Gələn adam dördüncü mərtəbəyə qalxıldıqdan sonra o, nəhayət, birdən hərəkətə gəldi, cəld və çevik bir halda dəhlizdən otağa girib qapını örtdü. Sonra cəftəni qaldırıb yavaşca yerinə saldı. İnstinkt ona kömək edirdi. Bunu qurtardıqdan sonra elə o saat, nəfəsini qısaraq, düz qapının dalında dayandı. O naməlum adam da gəlib qapının dalında dayandı. Onlar indi üz-üzə durmuşdu: biri qapının o tayında, biri **bu** tayında. Bayaq qarı ilə də o, belə **üz-üzə** durub **qulaq** asındı.

Gələn adam bir neçə dəfə dərindən nəfəs aldı. Raskolnikov baltanı əlində sıxaraq fikirləşdi: "Görünür, kök və iri adamdır". Doğrudan da, bu şeyləri, elə bil ki, yuxuda görürdü. Gələn adam zəngi bərk çaldı. Tənəkə zəngin səsi çıxan kimi birdən ona elə gəldi ki, otaqda tərpənən oldu. O, hətta bir neçə saniyə diqqətlə qulaq asdı. Gələn adam bir də zəng çaldı, yenə dayanıb gözlədi, birdən səbri tükənərək var gücü ilə qapının dəstəyindən yapışib dartmağa başladı. Raskolnikov cəftənin atılıb-düşməsinə dəhşətlə baxır, cəftənin indicə açılacağını küt bir qorxu içində **gözlayırdı**. Doğrudan da, qapını elə bərk dartırdılar ki, cəftə açıla bilərdi. Raskolnikov istədi cəftəni əli ilə tutsun, ancaq o adam bunu duya bilərdi. Onun başı elə bil yenə də hərlənməyə başlayırdı. Bir anda ağılından belə bir şey keçdi: "Bu saat yixılacağam!" Lakin qapının dalındaki naməlum adam danışdı, o da dərhal özünə gəldi.

Naməlum adam, elə bil, çəllək içindən bağırdı:

– Bu nədir, yoxsa onlar belə bərk yatıblar, ya onları boğublar? Məlunlar! Ey, Alyona İvanovna, ay qoca ifrit! Lizaveta İvanovna, ay dünya gözəli! Açıq qapını! Ah, məlunlar! Bunlar yatıbdır-nədir?

Sonra lap özündən çıxaraq, zəngi ara vermadən var gücü ilə bir on dəfə dartıb səsləndirdi. Aydın görünürdü ki, o, zabitəli, həm də bu evə yaxın adamdır.

Elə bu an, bir az kənardan başqa bir adamın ayaq səsləri eşi-dildi: o, addımlarını xırda-xırda atır, yeyin-yeyin yeriyirdi. Başqa bir gələn vardı. Raskolnikov əvvəl onun geldiğini eşitmədi.

Birinci naməlum adam hələ zəngi dərtirdi. Təzə gələn adam birbaş ona müraciət edərək, uca və şən bir səslə çıçırdı:

– Olmaya, heç kəs yoxdur? Xoş gördük, Kox!

Raskolnikov birdən: “Səsindən çox cavan adama oxşayır!” – fikirləşdi.

Kox:

– Əshi, kim bilir! Az qalmışdı kilidi sindirim. Siz məni haradan tanıyırsınız?

– Gəlin hələ bir tanımayım da! İki gün əvvəl “Qambrinus”da bilyard oynayanda siz dalbadal üç əl udmadımmi?

– Hə-ə-ə...

– Deməli, bunlar evdə yoxdurlar? Qəribədir. Lap axmaqlıqdır, belə şey olar! Bu qarı axı hara getmiş olar? Mənim onunla işim var.

– Mənim də, atam, işim var!

Cavan oğlan bərkdən dedi:

– Axı nə etmək olar? Qoyub gedək? E-eh! Mən istəyirdim ki, ondan pul alım.

– Əlbəttə, getmək lazımdır! Bəs axı onda niyə vaxt verir? Bu kaftar özü vaxt təyin eləyib! Gərək onda bir də gələm. O, hansı cəhənnəmə itilib gedib, başa düşə bilmirəm! Kaftar bütün ili evdə oturur, kif basır, qıçları ağrıyr, indi də birdən durub gəzməyə gedib!

– Dalandardan soruşaqmı?

– Nəyi?

– Görək hara gedib, nə vaxt gələcək...

– Eh... belə şey olar... soruşmaq... Axı o heç yana getmir... – Yenə də qapının dəstəsindən dardı. – Belə şey olar, nə edək, gedək də!

Birdən cavan oğlan çıçırdı:

– Dayanın! Bir baxın: dartanda qapı gör necə aralanır!

– Nə deyirsən?

– Deməli, kilidlənməyib, yəni cəftəsi vurulub! Dartanda cəftə gör necə səslənir, eşidirsiniz?

– Yox a!

– Siz bunu necə başa düşmürsünüz! Deməli, evdə onlardan kim isə var. Hamısı çıxıb getsəydi, qapını bayırdan kilidlərdilər, daha



içəridən cəftə vurulmazdı. Bir baxın: eşidirsinizmi, cəftə necə səslənir? İçəridən cəftəni vurmaq üçün adam gərək evdə olsun, – başa düşürsünüz mü? Deməli ki, evdə oturublar, ancaq açmırlar!

Kox buna təəccüb edərək çığırdı:

– Bahol! Doğrudan da belədir! Bəs axı onlar niyə açmırlar? – Qapını hiddətlə dartmağa başladı.

Cavan oğlan yenə çığırıb dedi:

– Dayanın! Dartmayı! Burada iş ayrı cürdür. Siz axı zəng vurdunuz, qapını dartdınız, – açmırlar... Deməli, onlar ikisi də ya özündən gedib, ya da...

– Necə?

– Necəsi yoxdur! Gedək dalandarı çağırıq, qoy gəlsin özü ayırdıtsın.

– İşə düşmədik!

Onlar aşağı getməyə başladılar.

– Dayanın! Siz burada durun, mən dalandarın dalınca gedim.

– Mən burada niyə durum?

– Bəlkə, bir şey oldu!

– Yaxşı da...

Cavan oğlan odlu-odlu:

– Mən axı məhkəmədə müstəntiq olmağa hazırlaşıram! Burada, yəqin ki, bir şey var! – deyib yüyürə-yüyürə pilləkənlə aşağı endi.

Kox qapının dalında dayandı, zəngi yenə də yavaşça vurdu, zəng də bir dəfə cingildədi, sonra astadan, sanki düşünə-düşünə, ətrafına baxa-baxa qapının dəstəyini elləşdirməyə başladı: onu özü-nə sarı dartır, aşağı basıldı, yalnız cəftənin vurulduğunu bir daha yəqin etmək istəyirdi. Sonra hıqqana-hıqqana əyilib açar yerindən içəri baxdı: içəridən kilidə açar salmışdı, buna görə də heç bir şey görə bilmədi.

Raskolnikov dayanıb baltanı əlində sıxırdı. O, sanki, dəhşətli bir yuxu gördü. Onlar içəri girəndə, hətta o, onlarla vuruşmağa hazırlaşındı. Onlar qapının zəngini vuranda və şərtləşəndə, onun ağlına bir neçə dəfə belə bir fikir gəldi: hər şey birdən qurtarsın, qapı dalından çığırıb onları səsləsin. Bəzən də istəyirdi ki, qapı açılana kimi onlarla söyüşsün, onları ələ salıb açıqlandırsın! Sonra öz-özünə dedi: “Bircə tez olaydı!”

– Bu məlun da gəlməz ki...

Vaxt keçirdi, bir dəqiqə keçdi, iki dəqiqə keçdi – heç kəs gəlmirdi. Kox yerində qurcalandı.

Birdən o, səbirsizliklə:

– Bu məlun da gəlməz ki, – deyə çığirdı və çəkdiyi keşiyi buraxıb, uzunboğaz çəkmələrini pilləkəndə taqqıldadaraq tələsə-tələsə aşağı endi. Ayaq səsi kəsildi.

– İlahi, mən nə edim?

Raskolnikov cəftəni açıb qapını araladı: səs-səmir yox idi. Artıq düşünməyərək birdən bayır çıxdı, qapını bacardığı qədər kip örtüb aşağı cumdu.

Üç pilləkən düşmüşdü ki, aşağıda bərk hay-küy qopdu. İndi özünü hara soxsun? Gizlənməyə yer yox idi. Yenə də qarının mənzilinə sarı qaçıdı.

– Adə, ey haramzadə! Tut onu!

Kim isə aşağıda, mənzillərin birindən çığıra-çığıra bayırqa qaçıdı; o, elə bil ki, yüyürmədi, pilləkəndən üzüsağı yxıldı. O, səsi yetdikcə bağırı-bağırı deyirdi:

– Mitka! Mitka! Mitka! Mitka! Səni andırı qalasa-an!

Bağırkı civiliyə çevrildi; son səslər artıq həyətdən gəldi; sonra hər şey susdu. Lakin elə o anda bir neçə adam, bərkdən və tez-tez danış-danışa, pilləkəndən qalxmağa başladı. Onlar üç, ya dörd nəfər idi. Raskolnikov bayaqqı cavan oğlanın uca səsini eşitdi. “Onlardır!”

O, tam ümidsizlik içində düz onlara sarı getdi: nə olar-olar! Qabağımı kəsib saxlarlar, – deməli, iş bitdi; saxlamazlar, – yenə də iş bitmiş olacaq: onun sir-sifəti yadlarında qalacaq. Onlar bir-birinə yaxınlaşırlar: aralarında birçə pilləkən qalırdı. Birdən xilas olduğunu hiss etdi! Bir neçə pillə aşağıda, ikinci mərtəbədə, sağ tərəfdə, qapısı taybatay açılmış boş bir otaq gördü: bu həmin rəngsazlar işləyən otaqdı; indi isə, elə bil ki, onlar qəsdən bu otağı buraxıb getmişdilər. Yəqin, indicə hay-küylə çıxb qaçan onlarmış. Döşəmə təzəcə rənglənmişdi; otağın ortasında balaca bir çəllək, bir də içində rəng və rəngsaz firçası olan bir saxsı qırığı vardı. Raskolnikov bir anda bu açıq qapıdan içəri girib divarın dalında gizləndi və bunu lap vaxtında etdi: onlar artıq pilləkənin başında durmuşdular. Sonra dönüb açıq qapının qabağından keçdilər, bərkdən danış-danışa dördüncü mərtəbəyə qalxdılar. Raskolnikov dayanıb gözlədi, sonra pəncəsi üstə otaqdan çıxb üzüsağı yüyürdü.



Pilləkəndə heç kəs yox idi! Darvazada da! Tez darvazadan keçib küçəyə çıxdı, sola döndü.

Raskolnikov çox yaxşı, çox gözəl bilirdi ki, indi onlar mənzilin içindədir, qapının da açıq olduğuna çox təəccüb etmişlər, axı qapı indicə bağlı idi; indi onlar meyitlərə baxırlar, bir dəqiqə keçmədən onlar başa düşəcək və tamamilə dərk edəcəklər ki, qatil indicə buradaca imiş, macal tapıb onların yanından sıvíş keçmiş, haradasa gizlənmiş, oradan da qaçıb getmişdir; yəqin, bunu da anlayacaqlar ki, onlar yuxarı mərtəbəyə qalxana kimi, o, boş otaqda olmuşdur. Bununla belə, Raskolnikov ilk döngəyə yüz addım qədər yol qalsa da, addimlarını çox yeyinlədə bilməzdi. “Özümü bir darvazadan içəri versəm, tanış olmayan küçələrdən birində dayanıb gözləsəm, necə olar? Yox, olmaz. Bəlkə, baltanı bir yerə atıf? Araba tutum? Müsibətdir! Müsibət!”

Budur, bu da döngə! Tindən dönəndə onun yarı canı qalmamışdı; indi o, artıq yarı xilas olmuşdu, o, bunu başa düşürdü: ondan az şübhələnərdilər; bir də ki burada gedis-geliş, camaat çox idi, o, bir qum zərrəsi kimi bu izdihamın içinde itib-batırıldı. Lakin çəkdiyi əzab və iztirab onu elə əldən salmışdı ki, o, güclə yeriyirdi. Tər ondan damcı-damcı axırdı; boynu bütün islanmışdı; gəlib kanala çatanda kim isə dedi: “Gör necə keflidir!”

İndi o, özünü yaxşı dərk etmirdi; onun bu hali get-gedə artırdı. Lakin o, kanala çatanda birdən diksindiyini hiss etti: burada adam az idi, o, burada daha artıq gözə çarpa bilərdi, buna görə də istədi tİNƏ qayıtsın. O, az qalırdı yixilsin, bununla belə, dolanbac yolla, tamam başqa bir tərəfdən evə gəldi.

Həyət darvazasına çatanda onun huşu bir qədər özündə deyildi; hər halda, ancaq pilləkənə ayaq qoyanda balta yadına düşdü. Onun qarşısında çox mühüm bir məsələ dururdu: o, gərək baltanı yerinə qoyayıdı, özü də elə qoyayıdı ki, bunu mümkün qədər heç kəs gör-məsin. Bəlkə də, baltanı heç yerinə qoymamaq, aparıb onu başqa bir həyətə atmaq daha yaxşı olardı, – ancaq o, indi bunu dərk etmək iqtidarında deyildi.

Lakin iş yaxşı gətirdi. Dalandarın qapısı örtülü idi, amma qifil vurulmamışdı, deməli, çox ehtimal ki, dalandar evində idi. Ancaq o dərk etmək qabiliyyətini o qədər itirmişdi ki, düz gedib dalandarın qapısını açdı. Dalandar evdə olub soruşsaydı ki, “nə istəyirsən?”, o,

bəlkə də, baltanı düz onun əlinə verərdi. Lakin dalandar indi də orada yox idi: aparıb baltanı əvvəlki yerinə – skamyanın altına qoydu, hətta yenə əvvəlki kimi üstünü odunla örtdü. Sonra o, lap otağına çatana kimi, bircə adama da rast gəlmədi. Ev sahibəsinin qapısı açıq idi. O, öz otağına girib, necə vardısa eləcə də divanın üstünə yxıldı. O yatmamışdı, ancaq bayığın bir halda idi. Əgər bu zaman bir adam onun otağına girsəydi – o, dərhal qalxıb çıxırdı. Cürbəcür fikir qırıqları və parçaları onun beynində qaynaşırdı; lakin o, çalışsa da, bunlardan heç birini tuta bilmirdi, heç birinin üzərində dayana bilmirdi...





İKİNCİ HİSSƏ

I

Bu qayda ilə o, çox uzanıb qaldı. Bəzən o, elə bil, yuxudan ayılırdı; bu zaman görürdü ki, gecə çoxdan keçmişdir, amma yerindən qalxməq heç onun ağlına da gəlmirdi. Nəhayət, o gördü ki, hava işıqlanmışdır. O, arxası üstdə divanda uzanmışdı, bütün bədəni keçirdiyi bayığınlıqdan hələ də qatıb qalmışdı. Küçədən qorxunc və dəhşətli fəryad səsləri gəlirdi: bu səsləri o, hər gecə, saat üç olanda öz pəncərəsi altında eşidirdi. Onu oyadan da bu səslər idi: "Hə! Budur, sərxoşlar içki dükanından çıxırlar, – deyə düşündü, – saat üç olar". Birdən ayağa qalxdı, sanki onu kim isə divandan dartıb qoparmışdı. "Necə? Saat üç olar?!" Divanın üstündə oturdu və birdən bütün gördüyü işlər yadına düşdü! Birdən, bir anda hamısı yadına düşdü!

İlk anlarda o, elə bil ki, dəli olacaqdı. Onu qəribə bir soyuq bütürdü, lakin bu soyuq həm də titrətmədəndi: o hələ yuxuda ikən titrəməyə başlamışdı. İndi isə birdən onu elə bir üzütmə tutdu ki, az qalrıdı dişti dişinə dəysin, bütün bədəni lərzəyə gəldi. Qapını açıb qulaq asmağa başladı: evdə hamı yatırdı. Təəccübə öz-özünə, yan-yörəsinə, otağa baxdı, bir şeyi başa düşə bilmədi: necə olub ki, axşam o, içəri girəndə qapının cəftəsini vurmayıb, heç soyunmayıb, hətta şlyapası da diyirlənib yerə düşmüştür, balışın yanındadır. "Birisi içəri gırşayıd, nə fikirləşərdi? Fikirləşərdi ki, mən sərxoşam, amma..." O, pəncərəyə sarı cumdu. İşıq kifayət qədərdi, – başdan-ayağa bütün paltarını tez gözdən keçirdi ki, görsün, bəlkə, üstündə qan ləkəsi var... Lakin belə olmazdı: titrədə-titrədə bütün paltarını çıxardıb, yenə də hər yerinə baxdı; hər yerini – lap hər sapını, hər hissəsini öyür-çöyür elədi, öz-özünə inanmayaraq bunu üç dəfə təkrar etdi. Deyəsən, heç bir iz qalmamışdı, ancaq o yerdə ki şal-varının balağı didilib saçaq-sacaq sallanırdı – saçqlarda qurumuş qan ləkəleri qalmışdı. İri qatlama bıçağı götürüb bu saçqları kəsdi. Deyəsən, daha bir şey yox idi. Birdən onun yadına düşdü ki, pul kissəsi və qarının sandığından götürdüyü şeylər hələ də ciblərindədir! Bunları çıxarıb gizlətmək hələ heç onun ağlına da gəlməmişdi!

Əynindəki paltarını da gözdən keçirəndə bu onun yadına düşməmişdi! Belə də şey olar? Dərhal onları çıxarıb stolun üstünə atmağa başladı. Hamısını çıxartdı, hətta ciblərini də çevirdi ki, onlarda heç bir şeyin qalmadığına lap arxayı olsun, sonra aparıb hamısını künce tökdü. Aşağı başda, lap bucaqda, divar kağızı qopub sallanmışdı: elə o saat bu şeyləri aparıb bucağa, kağızın altına təpdi. Sonra ayağa qalxdı, daha da qabarıl duran bucağa mənasız bir nəzərlə baxıb, sevinə-sevinə düşündü: "Yerləşdi! Qoy hamısı gözdən uzaq olsun, lap pul kisəsi də!" Lakin birdən o, duyduğu dəhşətdən sarıldı, məyusluq içində piçildayaraq dedi: "Aman Allah! Mənə nə olub? Heç buna da gizlətmək deyərlər? Belə də şey gizlədərlər?"

O, belə şeylər olacağını nəzərə almamışdı, elə güman etmişdi ki, ancaq pul olacaq. Buna görə də qabaqcadan yer hazırlamamışdı; – "axı indi, mən nəyə sevinirəm? Belə də şey gizlədərlər? Mən lap ağlımı itirirəm!" Əldən düşmüş halda divanın üstündə oturdu, elə o saat da şiddetli bir üzütmə onun bədənini sarsıdı. Qeyri-ixtiyari olaraq stulun üstündəki qış paltosunu çəkib üstünə saldı: bu onun lap cındırılmış köhnə tələbəlik paltosu idi; yuxu və bayğınlıq yena də onu bürüdü. O, huşa getdi.

Beş dəqiqə keçməmişdi ki, o, cəld yerindən qalxdı və elə o saat böyük həyəcan içinde yenə də geydiyi paltarın üstünə cumdu. – "Necə oldu ki, mən yenə də yatdım, axı mən hələ heç bir şey eləməmişəm! Elədir ki var, elədir ki var: hələ ilgəyi paltodan söküb götürməmişəm! Belə bir şeyi yaddan çıxartmışam! Belə bir dəlil yaddan çıxbı!" Dartıb ilgəyi qopartdı, onu tez-tez parçalayıb, balışının altındaki tuman-köynəyin arasına dürtdü. Otağın ortasında durub dedi: "Yırçıq kətan qırıqları qətiyyən şübhə oyatmaz; deyəsən elədir, deyəsən elədir". Özü isə gərgin bir halda bütün diqqətini toplayaraq yenə də ətrafına, döşəməyə, hər yera baxmağa başladı: bəlkə, bir şey yadından çıxbı? O, hər şeyini, hətta hafizəsini də, hətta lap adı düşünmək qabiliyyətini də itirmək üzrə olduğunu yəqin bilir və bundan çox ağır iztirab çəkməyə başlayırdı. – "Bu nədir? Yoxsa indidən başlanır? Yoxsa bu, edamdır, başlanır? Odur, odur, elədir ki var!" Doğrudan da, şalvarının balağından kəsdiyi saçqlar otağın ortasında, döşəmənin üstündə atılıb qalmışdı: kim içəri girsə, bunu görə bilərdi! Birdən yenə də qəmgin və ovqatı təlx bir adam kimi həyəcanla dedi: "Axı mənə nə olub ey!"



Bu yerdə onun ağlına qəribə bir fikir gəldi: "Bəlkə də, mənim bütün paltarım qana bulanmışdır, bəlkə də, paltarımda çoxlu qan ləkəsi var, ancaq mən bu ləkələri görə bilmirəm, ona görə ki, düşüncəm zəifləmişdir, parçalanmışdır... Ağlım çəşmişdir..." Birdən onun yadına düşdü ki, axı pul kisəsinin üstündə də qan vardi! "Paho! Deməli, cibim də gərək qana bulaşmış olsun, çünki mən pul kisəsini cibimə qoyanda heç onun qanı qurumamışdım!" Bir anda cibini çevirib baxdı; elədir ki var: cib astarında da qan izi, qan ləkələri vardi! Dərinəndən və sevinclə nəfəs alaraq qalibiyyətlə düşündü: "Deməli, mən tamam ağlımı itirməmişəm, özüm ki bunu duyub başa düşdüm, deməli, hələ düşünə bilirəm, hafizəm də var; ancaq məndəki bu hal titrətmə zəifliyidir, bir anlığa davam edən bayığlıqdır". Bunu deyib şalvarının sol cibini dartıb qopartdı. Bu zaman gün işığı uzunboğaz çəkməsinin sol tayına düşdü: çəkmənin burundan görünən corabında, elə bil ki, ləkə vardi! Tez çəkməsini çıxardı: "Doğrudan da, ləkə vardır!" Corabının pəncəsinə qan hopmuşdu; görünür, onda ehtiyatsızlıq edib, ayağını qan gölməcəsinə basmışdır... "İndi mən buna nə edim? Bu corabı, bu saçاقları, bu cibi nə edim, hara qoyum?"

Raskolnikov bunların hamısını əlinə yiğib otağın ortasında durmuşdu. "Sobaya atım? Hər şeydən əvvəl sobaya baxacaqlar. Yandırırm? Nəyənən yandırırm? Heç kibrıt də yoxdur. Yox, yaxşısı budur ki, hamısını aparıım atım. Hə! Atmaq yaxşıdır!... – deyərək divanda oturdu. – Özü də bu saat, bu dəqiqə, ləngimədən..." Lakin şeyləri aparıb atmaq əvəzinə, onun başı yenə də balışa sarı əyildi; yenə də şiddətli bir üşütmə onun bədənini bumbuz buzlatdı; o, yenə də şinellini üstünə çəkdi. Bir neçə saat bu fikirlər onun xəyalından coşquluqla ötüb-keçdi: "Bax elə bu saat hamısını aparıım atım, sonraya qoymayım, qoy gözdən uzaq olsun, tez, tez!" O, bir neçə dəfə cəhd eləyib divandan qalxməq istədi, ancaq qalxa bilmədi. Yalnız qapının bərk-bərk döyülməsi onu tamam yuxudan oyatdı.

Nastasya çığıra-çığıra yumruğu ilə qapını bərk-bərk döyürdü:
– Açıqapını! Ölmüsən, nədir? Elə köpür ha! Bütün günü it kimi köpür! İtdir ki, var! Açırsan, yox? Saat on birdir.

Sonra kişi səsi eşidildi:

– Bəlkə, evdə yoxdur...

"Pah! Bu, dalandarın səsidir... O nə üçün gəlib?"

Tez qalxıb divanda oturdu. Ürəyi elə döyündü ki, hətta ağrıdı da.

Nastasya etiraz etdi:

– İçəridən cəftəni bəs kim vurub? Bir görürsən, qapını bağlamağa başlayıb! Yoxsa onu oğurlayıb aparacaqlar? Açıq qapını, ay gic, ayıl!

“Onlar nə istəyirlər! Dalandar niyə gəlib? Məlum şeydir, müqavimət göstərim, ya açım? Batdım...”

Azca yerindən qalxdı, qabağa əyilərək cəftəni açdı.

Onun otağı elə balaca idi ki, yatağından qalxmadan cəftəni aça bilərdi.

Elədir ki var: dalandarla Nastasyadır.

Nastasya qəribə bir nəzərlə onu gözdən keçirdi. Raskolnikov meydan oxuyurmuş kimi, bir halda, həm də cəsarətlə və qoçaqcasına dalandara baxdı. Dalandar ikiqat bükülmüş və surğucla möhürünləmiş boz bir kağızı ona uzatdı:

– Çağırış vərəqəsidir, dəftərxanadan göndərilib.

– Hansı dəftərxanadan?

– Deməli, sizi polis idarəsinə çağırıblar, dəftərxanaya. Məlum şeydir, hansı dəftərxanaya!

– Polis idarəsinə?.. Niyə?

– Mən hardan bilirəm! Çağırırlar, get.

Dalandar diqqətlə ona baxdı, otağı gözdən keçirdi, sonra dönüb getmək istədi.

Nastasya gözlərini Raskolnikovdan çəkməyərək dedi:

– Deyəsən, ləp azarlamışan! – Dalandar da bir anlığa başını dönərib baxdı. Sonra Nastasya əlavə etdi: – Dünəndən bəri qızdırırsan?

O cavab vermədi; kağızı əlində tutmuşdu, açmındı.

Nastasya Raskolnikovun ayaqlarını divandan yerə salmaq istədiyini görüb ona yazığı gəldi:

– Durma! Azarlısan, getmə: dünya dağılmaz ki! O əlindəki nədir?

Raskolnikov əlinə baxdı: şalvarın balağından kəsdiyi saçاقları, bir tay corabı, qopardığı cibini sağ əlində tutmuşdu. Elə bu cür də yatıbmış. Sonra o, bu barədə düşünəndə xatırınə gəlirdi ki, qızdırma içində bir balaca aylandırma bu şeyləri əlində bərk-bərk sıxır, yenə də yuxuya gedirdi.

– Gör cir-cindir necə əlinə yiğib, elə onunla da yatrır, elə bil ki, çox qiymətli bir şeydir...

Nastasya bunu deyib, xəstə-əsəbi bir gülüşdən uğunub getdi.



Raskolnikov əlindəki şeyləri bir anda şinelin altına soxub, gözlərini Nastasyaya zillədi. Bu zaman o, ağıllı-başlı çox az şey başa düşsə də, hiss edirdi ki, adamı aparmağa gələnlər onunla belə rəftar etməz-lər... “Amma... polis idarəsi?!”

- Çay içsəydin, yaxşı olardı! İstəyirsən, yox? Gedib gətirim; qalib... Ayağa qalxıb mızıldadı:
- Yox... mən gedirəm; bu saat gedirəm.
- Sən heç yəqin pilləkəndən də düşə bilməyəcəksən.
- Gedirəm...
- Özün bil.

Nastasya dalandarın ardınca getdi. Raskolnikov elə o saat işığa cumub corabının tayıni, şalvarının balağından kəsilmiş saçqlarını diqqətlə gözdən keçirdi. “Qan ləkələri var, ancaq çox da elə gözə çarpmır. Hamısını çırk basıb, ora-bura sürtülüb gedib, rəngi solub. Kim qabaqcadan bir şey bilməsə, heç bir şey görməz. Nastasya da uzaqdan heç bir şey görə bilməzdi, şükür Allaha!” Qorxudan titrəyə-titrəyə çağırış vərəqəsini alıb oxumağa başladı; kağızı çox oxudu, nəhayət, orada nə yazıldığını başa düşdü. Bu, məhəllə polis idarəsin-dən göndərilmiş adı bir çağırış vərəqəsi idi: onu bu gün saat onun yarısında məhəllə polis nəzarətçisinin dəftərxanasına çağırırdılar.

O, şübhəli bir halda düşünür və bu şübhə ona iztirab verirdi: “Axi bu havaxt olub? Mənim özümür polis idarəsi ilə heç bir işim yoxdur! İlahi, bircə bu tez qurtaraydı!” Dizləri üstə düşüb dua etmək istədi, hətta özü də buna güldü: duaya yox, özü özünə gülürdü. Tələsə-tələsə geyinməyə başladı. Birdən onun ağılına belə bir şey gəldi: “Məhv olacağamsa, qoy elə məhv olub gedim, fərqi yoxdur! Corabı geyəcəyəm! Toza sürtünər, qan izi də itib gedər”. Lakin geyən kimi elə o saat nifrət və dəhşətlə ayağından dartıb çıxardı. Çıxarsa da, fikirləşdi ki, bundan başqası yoxdur; yenə də ayağına geydi, yenə də güldü. O lap üzdən, lap ötəri düşünərək, eyni zamanda, bütün bədəni əsə-əsə fikirləşdi: “Bunlar hamısı şərti şey-lərdir, hamısı nisbidir, bunlar hamısı yalnız şəkildir! Budur, geydim ki! Geydim, məsələni də bununla qurtardım!” Gülüşü elə o saat məyusluqla əvəz olundu. Yenə düşündü: “Yox, bu mənim gücüm çatan şey deyill...” Onun qıçları əsirdi. Mizildayaraq öz-özünə dedi: “Qorxudandır...” Başı hərlənir, qızdırmadan ağrıydı. Pilləkənə çıxdı, öz-özünə danışaraq sözünə davam etdi: “Bu kələkdir! Onlar

istəyirlər ki, məni kələklə ələ alsınlar, sonra da birdən dolaşdırılsınlar. Burası pisdir ki, mən, az qala, huşumu itirirəm... Ağzımdan yersiz bir şey qaçıra bilərəm..."

Pilləkəndə yadına düşdü ki, şeylərin hamisini bucaqda, divar kağızının dalında qoyub gedir: "Mən o yana gedəcəyəm, onlar da gəlib evi axtaracaqlar". Bunu düşünərək dayandı. Lakin birdən onu ələ bir məyusluq və təbir caizsə, ələ bir ikrah hissi büründü ki, əlini yelləyərək yoluna davam etdi.

"Ancaq tez olsun!"

Hava yenə də bərk isti idi. Bu bir neçə gündə bircə damcı da yağış yağmamışdı. Yenə toz idи, yenə hər tərəfə kərpic, əhəng tökülmüşdü, yenə dükanlardan, içki dükanlarından pis qoxu gəlirdi: yenə hər addımda sərxoş adamlar, fin xırdatatçıları, qaltaq arabalar görünürdü. Günün parlaq işığı onun gözünə düşdü, gözləri qamaşaraq ağrıdı, başı bərk gicəlləndi: qəfildən parlaq gün işığında küçəyə çıxan qızdırımlı adam, adətən, özünü belə hiss edir.

Dünənki küçənin tiniñe çatanda əzabverici bir həyəcan və qorxu ilə o küçəyə, o evə baxdı... o saat da gözünü çəkdi.

Polis idarəsinə yaxınlaşanda düşündü: "Soruşsalar, bəlkə dedim də..."

Polis idarəsi ilə onun arasında bir verstin dördəbiri qədər yol olardı. İdarə lap yaxında, təzə bir evin dördüncü mərtəbəsinə, təzə bir mənzilə köçmüştü. Raskolnikov polis idarəsinin əvvəl olduğu yerə bir dəfə ayaqüstü getmişdi,ancaq bu lap çoxdandı. Darvazadan içəri girəndə sağ tərəfdə bir pilləkən gördü. Bir mujik əlində dəftər pilləkəndən enirdi: "Deməli, dalandardır, deməli, idarə ələ buradadır". Bunu yaxşı bilməsə də, yuxarı qalxmağa başladı. Heç kəsdən də heç bir şey soruşmaq istəmədi.

Dördüncü mərtəbəyə qalxanda fikirləşib öz-özünə dedi: "İçəri girib diz çökəcəyəm, açıb hamisini deyəcəyəm".

Pilləkən ensiz və dik idi, hər yeri də çirkab suyuna bulaşmışdı. Dörd mərtəbənin dördündə də bütün mənzillərin mətbəx qapıları pilləkənə açılırdı, günün də çox vaxtı belə açıq qalırdı. Buna görə də pilləkən yaman bürkü idi. Qoltuqlarında ev dəftərləri olan dalandardalar, buyruq adamları və hər iki cinsdən olan müxtəlif şəxslər – polis idarəsinə gələnlər – pilləkənlə qalxıb-enirdilər. Polis idarəsinin də qapısı taybatay açıq idi. Raskolnikov içəri girib dəhlizdə dayandı. Bir



neçə mujik də burada durub gözləyirdi. Bura da yaman bürkü idi; bundan başqa, təzə rənglənmiş, hələ rəngi qurumamış otaqlardan ürəkbulandıran rəng və üfunətlı əlif qoxusu gəldi. Raskolnikov bir az dayandıqdan sonra fikirləşib o biri otağa keçdi. Otaqlar hamısı balaca və alçaq idi. O, qəribə bir səbirsizlik göstərərək, daha irəli getmək istəyirdi. Heç kəs ona fikir vermirdi. İkinci otaqda mirzələr oturub yazırıldılar: onlar Raskolnikovdan azca yaxşı geyinmişdilər, özləri də üzdən çox qəribə görünürdülər. Raskolnikov onlardan birinin yanına getdi.

– Nə istəyirsen?

O, göndərilmiş çağrıış vərəqəsini göstərdi.

Mirzə vərəqəye baxıb soruşdu:

– Siz tələbəsiniz?

– Bəli, tələbə olmuşam.

Mirzə heç bir maraq göstərmədən Raskolnikova baxdı. Onun saçı qarışmışdı, gözlərində durğun bir fikrin ifadəsi vardı.

Raskolnikov düşündü: “Bundan heç bir şey öyrənmək olmaz, çünki onun heç nə vecinə deyil”.

Mirzə:

– Ora gedin, karguzarın yanına, – deyib barmağı ilə axırıncı otağı göstərdi.

Raskolnikov ora getdi (sıra ilə bu, dördüncü otaqdı). Bu danış-qal otaq ağızına kimi adamlı dolu idi; buradakı adamlar o biri otaqlardakı adamlardan bir az təmiz geyinmişdi. Gələnlərin içərisində iki qadın vardı: birinin geyimindən yaslı olduğu bilindi; o, kasib-casına geyinmişdi; o birisi qara-qırmızı, üzü ləkəli, kök, gözəgəlimli, çox dəbdəbə ilə geyinmiş bir qadındı; döşündə nəlbəki boyda bir sancaq vardı; kənardə durub nəsə gözləyirdi. Raskolnikov çağrıış vərəqəsini karguzarın qabağına qoymuşdu. Karguzar gözücü kağıza baxıb dedi: “Gözləyin” və yenə də yaslı qadınla məşğul olmağa başladı.

Raskolnikov köksünü ötürərək bir az sərbəst nəfəs aldı. “Görünür, elə deyil!” Yavaş-yavaş ürəklənməyə başladı; o, var qüvvəsi ilə özünü ürəkləndirməyə və elə almağa çalışırı.

“Səfəh bir hərəkət, lap xirdaca bir ehtiyatsızlıq etməklə mən özümü ələ verə bilərəm! – Sonra əlavə etdi... – Bələ! Heyif ki, burada hava yoxdur... bürküdür... Başım daha bərk hərlənir... ağlım da...”

O, bütün varlığında çox böyük nizamsızlıq hiss edirdi. Özünü ələ ala bilməyəcəyindən qorxurdu. Çalışırdı ki, fikrini bir şəylə məşğul eləsin, lap kənar bir şey haqqında düşünsün, amma buna qətiyyən müvəffəq ola bilmirdi. Kargüzar onu çox yaman maraqlandırıldı: Raskolnikov çox istəyirdi ki, onun üzündən bir şey duysun, bir şey anlaya bilsin. O çox cavan bir oğlandı; iyirmi iki yaşı olardı; qarayanız, çox canlı bir sıfəti vardı, – bu onu öz yaşından böyük göstərirdi; moda ilə, həm də şiq geyinmişdi; saçını yiğib peysərndə düyünləmiş və yağlaşmışdı; şotka ilə təmizlənmiş ağ barmaqlarında çoxlu üzük, jiletində isə qızıl saat zənciri vardi. Burada olan bir xariciyə o hətta bir-iki kəlmə fransızca söz dedi, özü də çox dürüst dedi.

O, geyimli-kecimli, qara-qırmızı qadına ağızucu:

– Luiza İvanovna, – dedi, – bəlkə, oturasınız. – Qara-qırmızı qadın isə ayaq üstə durmuşdu, onun yanında stul da olsa, o, sanki, cəsarət edib otura bilmirdi.

O da:

– *Ich danke*¹ – deyərək, ipək paltarı xışıldaya-xışıldaya, üssulluca stulda oturdu. Onun ağ krujevalı, açıq-mavi paltarı hava doldurulmuş bir şar kimi stulun yan-yörəsinə yayıldı və az qala otağın yansını tutdu. Ətrafa ətir qoxusu yayıldı. Görünür, qadın otağın yansını tutduğundan və ondan çox bərk ətir qoxusu geldiyindən utanırdı; o, qorxa-qorxa və həyasızcasına gülümşəsə də, narahat olduğu aydınca görünürdü.

Nəhayət, yasılı qadın işini qurtarıb ayağa qalxdı. Birdən bir zabit çox qoçaqcasına bir əda ilə, hər addımını atanda çıynının birini xüsusilə qabağa verə-verə, bir qədər səs-küy sala-sala içəri girdi, dəmir nişanlı furajkasını stolun üstünə atıb kresləda oturdu. Bəzəkli qadın onu görən kimi yerindən qalxdı, xüsusi bir sevinclə reverans² etməyə başladı; lakin zabit ona zərrə qədər də əhəmiyyət vermədi, o da daha onun yanında oturmağa cəsarət etmədi. Zabit mehəllə polis nəzarətçisinin köməkçisi idi; onun kürən bığları üfűqi halda yanlara uzanmışdı, üzünüñ çizgiləri çox xırda idi, sıfəti həyasızlıqdan və sırtlıqlıqdan başqa heç bir şey ifadə etmirdi. O, çəp-çəp, bir az da nifrətlə Raskolnikova baxdı: Raskolnikovun paltarı həddindən artıq pis idi; lakin Raskolnikovun miskin bir görünüşü olsa da, duruşu

¹ Təşəkkür edirəm (*alm.*)

² Reverans – əyilərə salam vermə üsulu



paltarına görə deyildi. O, ehtiyatsızlıq edərək xeyli, həm də düz zabitin üzünə baxdı, elə baxdı ki, zabit bundan incidi.

O çıçırib dedi:

– Nə istəyirsən? – O, yəqin, bir şeyə təəccüb edirdi: belə bir səfil onun ildirim saçan baxışları altında heç özünü itirmədi də!

Raskolnikov birtəhər ona cavab verdi:

– Tələb ediblər... çağırış vərəqəsi üzrə...

Karguzar qabağındakı kağızlardan ayrılaraq tələsə-tələsə dedi:

– Ondan, tələbədən, pul tələb olunur, bu iş üçün çağırılıb.

Budur! – Raskolnikovun qabağına bir dəftər atıb, orada bir yeri göstərdi: – Oxuyun!

Raskolnikov fikirləşdi: “Pul? Hansı pul? Amma... Deməli... o məsələ deyil!” Sevincindən diksindi. Birdən heç ifadə olunmayacaq dərəcədə böyük bir yüngüllük hiss etdi. Bütün ağırlıq üzərindən götürüldü.

Zabit get-gedə nədənsə daha artıq təhqir olunaraq çıçırdı:

– Sizin saat neçədə gəlmeyiniz yazılıb, hörmətli cənab? Sizə yazılıb saat doqquzda gəlin, amma indi saat on ikiyə işləyir!

Raskolnikov başını döndərərək ciyni üstündən bərkdən cavab verdi:

– Kağızı mənə cəmisi on beş dəqiqə bundan qabaq gətiriblər.

– O da qəfildən və heç özü də gözləmədən açıldı, hətta bundan bir ləzzət də duydı. – Hələ o da kifayətdir ki, azarlı-azarlı, titrədə-titrədə durub gəlmışəm.

– Çığırmayıñ görək!

– Mən çığırmıram, çox sakit danışıram; siz mənim üstümə çıçırsınız: mən tələbəyəm, başqasının mənim üstümə çıçırmاسına yol vermərəm.

Məhəllə polis nəzarətçisinin köməkçisi elə hırslandı ki, ilk əvvəl heç bir söz deyə bilmədi, söz yerinə onun ağızından ancaq selik sıçradı. O, cəld yerindən qalxdı.

– Zəhmət çəkin, s-s-su-sun! Siz dəftərxanadasınız. K-k-ko-budluq eləməyin, cənab!

Raskolnikov da çıçırdı:

– Siz də dəftərxanadasınız. Hələ çıçırmığınız bəs deyil, papiroş da çəkirsiniz, deməli, siz bizim heç birimizi saya salmırıszınız.

Raskolnikov bunu söylərkən çox böyük fərəh duyurdu.

Karguzar gülümseyərək onlara baxdı. Hırslı zabit, görünür, çətin bir vəziyyətə düşmüdü.

Nəhayət, o, qeyri-təbii bir halda bərkdən çıçırdı:

– Bunun sizə dəxli yoxdur! Zəhmət çəkin, sizdən tələb olunan rəyi yazın! Aleksandr Qriqoryeviç, ona təhərini göstərin. Sizdən şikayət gəlib! Pul vermirsiniz! Bir bunun yekə-yekə danışmağına bax!

Raskolnikov daha ona qulaq asmirdi: acgözlükle kağızı oxuyur, məsələnin nədən ibarət olduğunu tez anlamaq istəyirdi. Bir oxudu, iki oxudu, – bir şey başa düşmədi.

Karguzardan soruşdu:

– Bu nədir?

– Sizdən verdiyiniz iltizamnamə üzrə pul tələb edirlər. Siz gərək bu pulu bütün xərcləri ilə, cəriməsilə və sairə ya verəsiniz, ya da nə vaxt verəcəyiniz haqqında yazılı surətdə kağız təqdim edəsiniz, eyni zamanda, gərək iltizamnamə təqdim edəsiniz ki, bu pulları ödəməyinçə paytaxtdan getməyəcəksiniz, öz əmlakınızı satmayacaqsınız və gizlətməyəcəksiniz. İltizamnamə sahibəsinin sizin əmlakınızı satmağa və sizinlə qanun üzrə rəftar etməyə ixtiyarı var.

– Axi mənim... heç kəsə borcum yoxdur!

– Bu daha bizim işimiz deyil! Bize yüz iyirmi manatlıq iltizamnamə gəlmişdir ki, gərək bu vaxtı keçmiş və qanun üzrə müəyyənləşdirilmiş pulu sizdən alaq; bu iltizamnaməni siz doqquz ay bundan əvvəl dul qadın – kollec asessoru Zarnitsinaya vermisiniz, dul qadın Zarnitsınadan da bu iltizamnamə saray müşaviri Çebarova çatmışdır; biz də ona görə sizi çağırmışıq ki, yazılı surətdə kağız təqdim edəsiniz.

– Axi o, mənim yaşadığım mənzilin sahibəsidir!

– Sahibəsi olanda nə olar?

Karguzar hələ yenice işə girmiş və belə işlərdən başı çıxmayan yeniyetmə bir adam kimi ona baxır, onun vəziyyətinə acıyarəq gülümseyirdi, eyni zamanda bir qədər qalibiyət də duyurdu: “Hə, necəsən, indi özünü necə hiss edirsən?” Lakin indi nə bu iltizamnamə, nə də pulun tələb olunması onun heç vecinə də gəlmirdi! İndi bundan ötrü heç qorxuya düşmək, hətta buna heç diqqət yetirmək lazımdır mı? O, ayaq üstündə durmuşdu, əlindəki kağızı oxuyardı, qulaq asırdı, cavab verirdi, hətta özü də soruşurdu, ancaq bunları qeyri-ixtiyari olaraq edirdi. Bu andan onun bütün varlığı özünü mühafizə etmək sevinci ilə, ona təzyiq edən təhlükədən xilas



olmaq hissi ilə dolu idi: burada daha nə xəyal, nə təhlil, nə gələcəyə aid düşüncə, nə şübhə, nə də sual vardi. Bu, bilavasitə onun daxilində doğan sevinclə, xalis heyvani sevinclə dolu bir an idi. Lakin elə bu andan dəftərxanada elə bil qiyamət qopdu. Zabit hələ də Raskolnikovun göstərdiyi hörmətsizlikdən özünə gəlməmişdi, o hələ də hirsindən alışın-yanırdı; görünür, o, öz təkəbbürünü başqlarının nəzərində qaldırmaq üçün yaziq “bəzəkli qadının” üstünə ildirimlər yağıdırmağa başladı; zabit içəri girəndən bəri o qadın axmaqcasına bir təbəssümlə ona baxırdı. Yaslı qadın çıxıb getmişdi.

Birdən zabit səsi yetdikcə çıxıraraq dedi:

– Ay filan-filan şudə, ay səni belə-bele olasan, keçən gecə sənin evində nə olmuşdu? Hə? Yenə biabırçılıq, yenə qalmaqal, bütün küçəni başına götürmüsən! Yenə dava, yenə sərxoşluq! Dama düşmək istəyirsən? Axi mən sənə dedim, aksi mən sənə on dəfə xəbərdarlıq elədim, dedim ki, on birinci dəfəni daha bağışlamayacağam. Amma sən yenə də eləyirsən, ay filan-filan şudə, ay səni belə-bele olasan!

Kağız Raskolnikovun əlindən yerə düşdü: o, heç bir şey başa düşmədən bu cür biabır edilən bəzəkli qadına baxırdı. Lakin çox keçmədi ki, məsələnin nə yerdə olduğunu başa düşdü, elə o saat da bu hadisə, hətta onun xoşuna gəldi. O, məmnuniyyətlə qulaq asırdı, hətta qəhəqəhə ilə gülmək istəyirdi... Onun bütün əsəbləri hərəkətə gəlmişdi.

Kargüzər:

– İlya Petroviç! – deyərək söze başladı, lakin dayanıb gözləməli oldu. O, öz təcrübəsindən bilirdi ki, zabit hırsınləndə onun əllərin-dən tutmayıncı sakitləşdirmək olmaz.

Bəzəkli qadın isə əvvəl bu nəriltidən, gurultudan tir-tir əsdi; ancaq bir şey qəribədir: zabit daha çox və daha pis-pis söyüdükcə – bu qorxunc adama baxan qadın üzdən daha artıq nəzakətli, onun təbəssümü daha artıq cazibədar olurdu. O, öz yerində xırda addımlarla tez-tez hərəkət edərək aravermədən reverans edir, ona da danışmaq üçün nə vaxt icazə veriləcəyini səbirsizliklə gözləyirdi; nəhayət, o da danışdı.

– Cənab kapitan, mənim evdə heç bir hay-küy, heç bir davaladalaş olmadı, – deyərək, birdən çox bərk hiss olunan almanın aksentini, rus sözlərini və cümlələrini pozuq bir halda ifadə edə-edə, lakin

çox diri-diri danışmağa başladı; sözləri o, elə bil ki, ipə düzmüdü, – heç bir, heç bir şkandal olmadı; o sərxoş gəldi, cənab kapitan, mən hamisini deyəcək, mənim taqsırim yox... cənab kapitan, mənim evim nəcib ev, şuluq-muluq yox, mən özüm heç vaxt şkandal istəmədi. O, lap sərxoş gəldi, sonra üç şüşə də istədi, sonra da ayaqların qaldırıdı, ayaqları ilə fortepiyari çaldı, bu heç nəcib bir evə yaranan yox, o *qans*¹ fortepiyani sindirdi, heç bir, heç bir ədəb-ərkan yox, mən də bunu dedim. Amma o, şüşəni götürdü, başladı hamının dalından şüşə ilə itələməyə. Mən də gedib tez dalandan çağırıldı. Karl gəldi, o, Karlın gözündən bir şillə vurdu, Genriyeti də gözündən vurdu, mənim də üzümə beş şillə vurdu. Cənab kapitan, nəcib bir evdə bu heç yaxşı deyil, mən də çıçırdı. O, kanala baxan pəncərəni açdı, başladı balaca donuz kimi pəncərədən çıyrımağa; bu biabırçılıqdır. Heç pəncərədən də balaca donuz kimi küçəyə çıyrımaq olar? Fuy-fuy-fuy! Karl da daldan onun frakından tutub dartdı, bu zaman, düzdür, cənab kapitan, *zeyn roku*² cirildi. Onda o çıçırdı, ona on beş manat *mann mus*³ cərimə verim. Mən özüm, cənab kapitan, ona beş manat zeynrak verdi. Cənab kapitan, bu nanəcib qonaq *yaman* qalmaqal saldı! Dedi ki, sizə böyük satir *hedrük*⁴ olacaq, mən sizi bütün qəzetlərdə yaza bilər.

– Deməli, yazanlardandır?

– Bəli, cənab kapitan, görün o, necə nanəcib qonaqdır ki, cənab kapitan, – gəlib nəcib bir evdə...

– Yaxşı, yaxşı! Bəsdir! Mən sənə demişəm, demişəm, mən axı sənə demişəm...

Karguzar *yenə* də ciddi bir halda dedi:

– İlya Petroviç!

Zabit tez ona baxdı: karguzar başı ilə ona yüngülce bir işarə etdi.

Zabit:

– Bax belə ha, hörmətli Laviza İvanovna, – deyərək sözünə davam etdi: – Mənim sənə axırıncı sözümdür, axırıncı dəfə sənə deyirəm. Sənin o nəcib evində yenə də lap bircə dəfə də qalmaqal olsa, mən sənin özünü, necə o yüksək üslubda deyirlər, suqunderə salacağam. Eşitdinmi? Deməli, ədəbiyyatçı, yazıçı “nəcib evdə” dal

¹ Bütün (*alm.*)

² Onun sürtuku (*alm.*)

³ Gərk (*alm.*)

⁴ Satirik məqale mənasındadır (*alm.*)



ətəyinin cirilmasına beş manat almışdır? Bax bu da yazıçılar! – deyib nifrət və hiddətlə Raskolnikova sarı baxdı. – İki gün qabaq aşxanada da belə bir əhvalat olub: xörək yeyib, amma pulunu vermək istəməyib, deyib ki, “mən sizi bunun üstündə satiraya yazaram!” Paroxodda da bir başqası, keçən həftə, mülki müşaviri hörmətli ailəsinə – arvadına və qızına pis-pis sözlər deyib. Bu yaxında qənnadı dükənindən birini itələyib qovublar. Budur, bax, yazıçılar, ədəbiyyatçılar, tələbələr, carçılar belədirlər!.. Tfu!.. Sən çıx get! Mən özüm sənə baş çəkəcəyəm... bax onda daha özün bil! Eşitdinmi?

Luiza İvanovna tələsə-tələsə nəzakət göstərərək hər tərəfə reverans etməyə başladı: reverans edə-edə qapıya qədər daldalı getdi; dal-dalı gedə-gedə görkəmli bir zabitin qucağına çıxdı; onun açıq, təravətli üzü, çox gözəl, dolğun, sarışın bakenbardı vardi. O, məhəllə nəzarətçisi Nikodim Fomic id. Luiza İvanovna tələsə-tələsə, az qala, lap döşəməyə dəyə-dəyə reverans etdi, xırda addımlarla tez-tez yeri-yərək, atıla-atıla güllə kimi dəftərxanadan çıxdı.

Nikodim Fomic nəzakətlə və dostcasına İlya Petroviçə dedi:

– Yenə də hay-küyü, qiyamət, yenə də tufan, qasırğa? Yenə də həyəcanlandıınız, yenə də hirsəndiniz? Hələ lap pilləkəndən eşitdim!

İlya Petroviç əlində kağız başqa bir stola keçə-keçə nəciblik ifadə olunan bir etinasızlıqla dedi:

– Əshi, belə şey olar! – O, yeridikcə də çiyinlərini qəşəng bir şəkildə çəkirdi: addımını hara atsa, çiyinini də ora verirdi. – Budur, zəhmət çəkin baxın: bu cənab yazıçı, yəni tələbə, yəni sabiq tələbə borcunu ödəmir, veksellər verib otaqdan çıxmır, həmişə ondan şikayət gəlir, amma hələ bir iddia da edir ki, niyə mən onun yanında papiroş çekirəm! Özü al-l-çaqlıq edir; budur, zəhmət çəkin, bir buna baxın, görün bir nə gözəl geyimdə, nə üst-başdadır!

– Dostum, kasibliq ayıb deyil! Yaxşı da, nə olsun ki? Məlum şeydir ki, baritsan, incikliyə dözə bilməmisən. – Nikodim Fomic nəzakətlə Raskolnikova dedi: – Görünür, siz özünüüz ondan nədənsə incimisiniz, sonra da özünüüz saxlaya bilməmisiniz, ancaq bunu nahaq eləmisiniz: sizə deyim ki, bu ço-x n-nə-cib adamdır, amma barıtdır, barıt! Hirsləndimi, alışib-yandımı – qurtardı! Hamısı ölüb-keçdi! Görəcəksən ki, yerində qızıl kimi bir ürək qaldı! Polkda da ona “barıt poruçık!” deyərdilər...

İlya Petroviç bərkədən dedi:

– Özü də necə p-polk idi! – Belə xoş sözlərin deyilməsindən o, çox razı qaldı, ancaq yenə də öz hərəkətlərində davam edirdi.

Raskolnikov birdən onların hamısına son dərəcə xoş gələn bir şey demək istədi.

Birdən o, Nikodim Formičə sən dönərək çox sərbəst bir halda dedi:

– İltifat buyurun, kapitan, bir mənim vəziyyətimi nəzərə alın... Əgər mən öz tərəfimdən bir etinasızlıq göstərmmişəmsə də – hətta ondan üzr istəməyə də hazırlam! Mən kasib, xəstə bir tələbəyəm, bu kasıblıq məni cana gətirmişdir (o elə belə də dedi: “cana gətirmişdir”). Mən əvvəllər tələbə olmuşam, indi daha ona görə oxumuram ki, özümü dolandırı bilmirəm, ancaq mən pul alacağam... Mənim N. quberniyasında anam və bacım var... Mənə pul göndərəcəklər, mən də borcumu verəcəyəm. Mənzil sahibəsi rəhmdil arvaddır, ancaq mənim daha dərs deməməyimdən, dörd aydır, mənzil kirayəsi verməməyimdən elə açıqlanıb ki, daha mənə heç yemək də göndərmir... Mən heç qana bilmirəm ki, bu nə vekseldir. İndi o, məndən bu iltizamnamə üzrə pul istəyir! Mən ona axı nə verim, bir özünüz fikirləşin!

Karguzar yenə dedi:

– Bu axı bizim işimiz deyil...

Raskolnikov karguzara deyil, yenə də Nikodim Formičə müraciət edərək sözünü davam etdi:

– İcazə verin, icazə verin, mən sizinlə tamamilə razıyam. – O, eyni zamanda var qüvvəsi ilə çalışırkı ki, danişanda İlya Petroviçə də müraciət etsin, lakin İlya Petroviç özünü inadla elə göstərdi ki, guya, başı kağızlarla qarışıldır. Raskolnikova əhəmiyyət vermirdi, bununla da ona qarşı olan nifrətini bildirirdi. – İcazə verin, mən də öz tərəfimdən bir məsələni izah edim: mən onun mənzilində üç ilə yaxındır, yaşayıram, özü də lap əyalətdən gələndən bəri; əvvəllər... əvvəllər... axı mən bir şeyi niyə etiraf etməyim ki... lap əvvəldən mən ona vəd eləmişdim ki, qızını alacağam, sözlə vəd eləmişdim, lap sərbəst halda... O qız... mən onu sevməsəm də, hər halda, o, mənim xoşuma gəlirdi... xülasə, cavanlıqdır, yəni mən onu demək istəyirəm ki, mənzil sahibəsi onda mənə çoxlu borc pul verirdi, qismən də mən elə bir həyat keçirirdim ki... mən çox ağılsız idim...

İlya Petroviç kobud bir halda və qalibiyyətlə onun sözünü kəsdi:



– Hörmətli cənab, sizdən heç də belə şeylər tələb olunmur, buna heç vaxtimız da yoxdur!

Raskolnikov danışmaqda birdən çox çətinlik çəkdi, bununla belə, o, qızğın bir halda sözünə davam edərək dedi:

– İcazə verin, icazə verin, mən sözümün, heç olmasa, bir hissəsi ni deyib qurtarım... deyim iş necə olub... Hərçənd mən sizinlə razıyam ki, bunu danışmaq artıqdır... lakin bir il bundan əvvəl həmin qız yata-laqdan öldü, amma mən yenə də əvvəlki kimi kirayənişinlikdə qaldım; mənzil sahibəsi indiki mənzilə köçən kimi mənə dedi... özü də dostcasına dedi ki... mən siza tamamilə arxayınam, vəssalam... ancaq siz mənə bu yüz iyirmi manatlıq iltizamnaməni vermək istəyirsinizmi, sizin mənə olan borcunu hesablamaşam, cəmisi bu qədərdir... İcazə verin: o, mənə dedi ki, siz bu iltizamnaməni mənə verən kimi mən yenə də sizə istədiyiniz qədər borc pul verəcəyəm, mən də heç vaxt, heç vaxt, ta siz özünüz bu pulu verənə kimi, bu iltizamnamədən istifadə etməyəcəyəm, – bu, onun öz sözüdür... Amma indi bir halda ki, dərs də əlimdən çıxıb, yeməyə də bir şeyim yoxdur, – o götürüb bu iltizamnamə üzrə pulu məndən tələb edir. İndi mən nə edə bilərəm?

İlya Petroviç həyasızcasına dedi:

– Hörmətli cənab, sizin qəlbə toxunan bu müfəssəl məlumatınızın bizə dəxli yoxdur; siz gərək indi bu məsələ haqqında öz dilinizdən iltizamnamə verəsiniz; o ki qaldı sizin zəhmət çəkib qız sevməyiniz və bütün bu faciəli əhvalatlar – bunların bizə heç dəxli yoxdur.

Nikodim Fomic stolun arxasında oturaraq:

– Sən lap... insafsızlıq eləyirsən... – deyərək mızıldandı və kağız imzalamağa başladı. İlya Petroviçin bu hərəkətlərdən o, elə bil, xəcalət çəkirdi.

Karguzar Raskolnikova dedi:

– Yazın da!

Raskolnikov çox kobud halda soruşdu:

– Nə yazım?

– Mən sizə deyərəm.

Raskolnikova elə gəldi ki, karguzar onun etirafından sonra ona qarşı daha etinasız oldu və ona daha hərarətlə baxmağa başladı; lakin qəribədir: indi başqalarının onun haqqında nə fikirdə olduğunu birlən Raskolnikov üçün qətiyyən fərqi olmadı, bu dəyişiklik də bir anda, bir dəqiqədə baş verdi. Əgər o, bir az düşünmək istəsəydi,

onda, əlbəttə, buradakı adamlarla indicə bu cür danışmasına, hətta öz hissələrini, onlar heç istəmədiyi halda, açıb deməsinə təəccüb edərdi. Axi bu hissələr haradan gəldi? Əgər indi birdən otaq məhəllə polis işçiləriylə deyil, onun ən yaxşı dostları ilə dolsayıdı, – o, bəlkə, onda da bir kəlmə bəşəri söz tapıb onlara söyləyə bilməzdi, çünki onun qəlbini həmişə tək qalmağın, başqalarından uzaq olmağın kədərli iztirabını şüurlu olaraq hiss etdi. Onun qəlbini birdən-birə belə alt-üst edən nə İlyə Petroviçin qarşısında qəlbini açıb-tökəməyin alçaqlığı, nə də poruçikin onun üzərində duyduğu qalibiyətin alçaqlığı deyildi. İndi onun öz alçaqlığının, bütün bu təkəbbürlərin, poruçiklərin alman qadınlarının, tələb olunan borcların dəftərxanaların və sairənin ona nə dəxli vardi! Hətta bu anda onu yandırmağa məhkum etsəydilər də, o heç qırmızıdanmazdı, hətta məhkəmə qərarını da diqqətlə dinləməzdi. İndi onun qəlbində bu vaxta qədər bilmədiyi, duymadığı bir dəyişiklik baş verirdi, bu, yeni və qəfildən olan bir dəyişiklikdi. O, nəinki anlayır, bütün varlığı ilə aydınca hiss edirdi ki, daha bayaqki kimi hissələrini açıb-tökən deyil, hətta heç bir şey üçün bu məhəllə polis dəftərxanasına, bu adamlara müraciət edə bilməz; bu adamlar məhəllə polis zabitləri deyil, ləp onun doğma qardaşları və bacıları olsa da, həyatının heç bir anında, heç bir məsələ üçün bu adamlara qətiyyən müraciət etmək lazımlı deyildi; onda hələ indiyə qədər belə qəribə və dəhşətli duyğu olmamışdır. Məsələnin ən çox əzab verən cəhəti o idi ki, bu şey şüurdan, anlaşışdan artıq bir duyğu idi və bu duyğu bu vaxta qədər onun qəlbində doğan bütün duyğulardan daha əzablı idi.

Karguzar ona, öz dilindən verəcəyi iltizamnaməni söyləməyə, Raskolnikov da yazmağa başladı: yəni borcumu indi verə bilmərəm, filan vaxt verəcəyimi vəd edirəm; şəhərdən çıxıb getməyəcəm, əmlakımı satmayacağam, başqalarına bağışlamayacağam və sairə.

Karguzar maraqla Raskolnikova baxıb dedi:

- Siz heç yaza bilmirsiniz, qələm əlinizdən düşür... Xəstəsiniz?
- Bəli, başım hərlənir... dalısını deyin!
- Qurtardı, qol çəkin.

Karguzar iltizamnaməni götürüb başqaları ilə məşğul olmağa başladı.

Raskolnikov qələmi ona verdi; lakin durub getmək əvəzinə, dirsəklərini stolun üstünə qoyub əlləri ilə başını sıxdı. Sanki onun



əmğəyinə mismar vururdular. Birdən onun aqlına qəribə bir şey gəldi: elə bu saat durub Nikodim Fomicin yanına getsin, dünənki əhvalatı müfəssəl surətdə ona danışın, sonra onunla bərabər öz otağına getsin, bucaqda olan şeyləri ona göstərsin. Bu arzu o qədər qüvvətli idi ki, o hətta yerindən də qalxdı. Bu anda fikrindən belə bir şey keçdi: "Bircə dəqiqə də olsa bunu düşünməyimmi? Yox, yaxşısı budur ki, heç düşünməyim, başından rədd eləyim getsin!" Lakin birdən o dayanıb durdu: Nikodim Fomic qızğın-qızğın İlya Petroviçlə danışırı. Raskolnikov bu sözləri eşitdi.

– Ola bilməz, ikisini də buraxmaq lazımdır. Əvvəla budur ki, bütün vəziyyət ziddiyətlidir; bir özünüz fikirləşin: əgər bu işi onlar tutubsa, – onda dalandarı niyə çağırırdılar: öz-özlərini ələ vermək üçün? Ya biclik üçün? Yox, bu lap sarsaqlıq olardı! İlkincisi də, tələbə Pstryakovu darvazadan içəri girəndə, lap darvazanın qabağında iki dalandar, bir də məşən arvad görmüşdür; üç nəfer yoldaşı ilə gəlmiş, onlarla da lap darvazanın qabağında ayrılmışdır, dalandarlardan da onun orada yaşayıb-yasamadığını öz yoldaşlarının yanında soruşmuşdur. Yaxşı, belə bir niyyətlə gedən adam onun orada yaşayıb-yasamadığını soruşarmı? O ki qaldı Kox – o, qarının yanına getməmişdən aşağıda, gümüş şeylər düzəldən ustanın yanında yarım saat oturmuşdur, düz səkkizə on beş dəqiqə qalmış durub qarının yanına qalxmışdır. İndi bir mülahizə edin...

– İcazə verin, necə olub ki, bu ziddiyət əmələ gəlib: özləri deyir ki, qapını döydük, qapı bağlı idi: amma üç dəqiqədən sonra, dalandarla gələndə, belə çıxır ki, qapı açıq olmuşdur?

– Məsələ də elə bundadir: qatil mütləq içəridə imiş, qapını da bağlayıbmış, əgər Kox səfəhlik edib dalandarın dalınca getməseydi, qatili mütləq orada tutardılar! Qatil də elə bu arada pilləkəndən düşmüş, onların yanından birtəhər əkilmışdır. Kox ikiəlli xaç çəkib deyir ki: "Əgər mən orada qalsayıdım – o, çıxıb məni balta ilə öldürərdi". Rus qaydası ilə xaç çəkib and içmək istəyir, hi-hi!

– Qatili heç kəs görməyib?

Karguzar yerindən dedi:

– Hardan görmək olar! Ev deyil ki – Nuhun gəmisidir.

Nikodim Fomic odlu-odlu:

– Məsələ aydınındır, məsələ aydınındır! – deyə təkrar etdi.

İlya Petroviç isə dediyində durmuşdu:

– Xeyr, məsələ heç də aydın deyil!

Raskolnikov şlyapasını götürüb qapıya sarı getdi, lakin qapıya çatmadı... Aylanda gördü ki, stulda oturmuşdur, sağ tərəfdən onu kim isə tutmuşdur, sol tərəfində də, əlində sarı stəkan bir adam durmuşdur, stəkan sarı su ilə doludur, Nikodim Fomic, onun qabağında durub diqqətlə ona baxır. Raskolnikov stuldan qalxdı.

Nikodim Fomic ondan çox sərt soruşdu:

– Bu nədir, siz xəstəsiniz?

Karguzar:

– O, bayaq yazanda qələmi güclə tuturdu... – deyərək öz yerində oturub yenə də kağızlara baxmağa başladı.

İlya Petroviç də kağızlara baxa-baxa öz yerindən çıçırdı.

– Siz çoxdan xəstəsiniz?

Raskolnikov özündən gedəndə İlya Petroviç də gəlib ona baxmışdı, lakin o aylanda dərhal çəkilib getdi.

Raskolnikov müzildəndi:

– Dünəndən bəri...

– Dünən həyatdən çıxmışdiniz?

– Çıxmışdım.

– Xəstə-xəstə?

– Xəstə-xəstə.

– Saat neçədə?

– Axşam saat səkkizə işləyəndə.

– İcazənizlə soruşum: hara getmişdiniz?

– Küçəyə.

– Qısa və aydındır.

Raskolnikov sərt, qırıq-qırıq cavab verirdi; bənizi kətan kimi ağappaqdı; qara, sışkin gözlərini İlya Petroviçin baxışları qarşısında endirmirdi.

Nikodim Fomic dedi:

– O, güclə ayaq üstündə durur, sən də...

İlya Petroviç xüsusi bir ifadə ilə:

– Ey-bi yoxdur! – dedi.

Nikodim Fomic istədi yenə bir şey desin, lakin karguzara baxıb susdu: karguzar da çox diqqətlə ona baxırdı. Hamı birdən susdu. Bu, qəribə idi.

İlya Petroviç sözünü qurtardı:



— Yaxşı da, biz daha sizi saxlamırıq.

Raskolnikov dəftərhanadan çıxdı. Lakin bu zaman o, yenə içəridə qızığın danışq başlığından eşidə bildi, hamidən da aydın Nikodim Fomicin sualedici səsi eşidilirdi... Raskolnikov küçədə lap ayıldı.

“İndi gəlib evi axtaracaqlar, evi axtaracaqlar, bu saat axtaracaqlar! — deyərək addımlarını yeyinlətdi. — Quldurlar! Şübhələnirlər!” Əvvəlki qorxu yenə də başdan-ayağa onu bürdü.

II

“Bəlkə, elə evi axtarıblar? Birdən gedib görsəm onlar evdədir – onda?”

Bu da onun otağı. Nə adam var, nə də axtarış; heç kəs gəlməyib. Aman Allah! Bu şeyləri o, dünəndən bəri bucaqda necə qoyub?

Tez bucağa cumub əlini divar kağızının dalına soxdu, şeyləri çıxarıb ciblərinə doldurdu, cəmisi səkkiz şey idi: iki xirdaca qutu, dörd kiçik meşin qutu, kağıza bükülmüş bir qızıl saat zənciri, qəzətə bükülmüş başqa bir şey, — deyəsən, ordəndi; xirdaca qutulardakı sırrı idı, ya da sırgaya oxşar şeylərdi — bunlara yaxşı baxmadı...

Şeyləri paltosunun ciblərinə və şalvar cibinə elə qoydu ki, kənardan baxanda bilinməsin. Pul kisəsini də içindəki şeylərlə bərabər götürdü. Sonra otaqdan çıxdı, bu dəfə qapını lap açıq qoydu.

O, lap əldən düşdüyüni hiss etsə də, yeyin-yeyin gedir, addımlarını möhkəm atırı, lakin şüuru özündə idi. O, təqib olunacağından qorxurdu; qorxurdu ki, yarım saatdan, ya on beş dəqiqədən sonra əmr verilsin, onu güdməyə başlasınlar; buna görə də, vaxt ikən o, hər necə olsa, bütün cinayətin izini itirməlidir. Hələlik nə qədər ki gücü qalmışdır, nə qədər ki düşünə bilir — işin öhdəsindən gəlməlidir... Lakin o, hara getsin?

O, çoxdan qət etmişdi ki, hamısını qanova atsin, heç bir iz qoymasın, bununla da məsələni bitirsin. O hələ bunu dünən gecə, bayğınlıq içində həll etmişdi, yadındadır, onda bir neçə dəfə durub getmək istəmişdi: “Tez, tez hamısını atmaq lazımdır”. Lakin atmaq, demə, çox çətinmiş.

O, yarım saatdı, bəlkə də daha çox idi ki, Yekaterina kanalının sahilində dolaşırı; bir neçə dəfə kanalın qayıqlar yan alan körpü-

lərinə baxdı. Amma burada şeyləri kanala atmaq heç mümkün deyildi; ya körpülərin lap yanında sallar olurdu, arvadlar da bu sal- ların üstündə paltar yuyurdu, ya da qayıqlar onlara yan alırı; hər yer adamla dolu idi; bir də ki sahildən, hər tərəfdən onu görə bilər- dilər; bir adamın gelib körpüyə enməsi, dayanıb suya şey atması şübhəli görünərdi. Qutular da batmayıb suyun üzünə qalxmazdım? Əlbəttə, qalxardı. Onsuz da rast gələndə adamlar ona baxırdılar, ona göz qoyurdular, elə bil ki, işləri-gücləri bircə elə ona baxmaq idi: "Bu niyə belədir, ya bəlkə, mənə elə gəlir?"

Nəhayət, onun ağılna belə bir fikir gəldi: yaxşı olmazmı ki, Neva sahilinə gedim? Orada camaat da az olur, o qədər gözə dəyməz, hər barədə ora yaxşıdır, xüsusilə ona görə yaxşıdır ki, buralardan uzaqdır. O, bir şeyə təəccüb etdi: necə olub ki, o, yarm saatdır burada, belə təhlükəli bir yerdə qorxu və kədər içinde dolaşır, amma bu fikir onun ağılna gəlməmişdir? Madam ki bu məsələ yuxuda bayığlıq içinde həll olunmuşdur – bəs onda niyə bu məna- siz şəyə boş-boşuna yarım saat vaxt sərf etdi? O, son dərəcə dalğın və unutqan olurdu, özü də bunu bilirdi. Mütləq tələsmek lazımdır!

V. küçəsi ilə Nevaya sarı getdi; yolda birdən onun ağılna bir fikir də gəldi: "Axi mən Nevaya niyə gedirəm? Axi o şeyləri suya niyə atım? Yaxşı olmazmı ki, lap ucqar bir yerə gedim, lap elə adaların özünə, orada adam olmayan bir yerdə, meşədə, kol altında bu şey- lərin hamisini basdırırm, bu ağaççı da yadda saxlayım!" O hiss edirdi ki, bu anda heç bir şeyi aydın və düzgün düşünmək imkanında deyil, bununla belə, bu fikir ona düzgün göründü.

Lakin adalara düşmək ona qismət olmadı, çünki başqa bir təsa- düf üz verdi; V. küçəsindən meydana çıxanda birdən sol tərəfdən bir həyat darvazası gördü; həyatın hər tərəfində qapısız-pəncərəsiz sal divar var idi. Darvazadan içəri girən kimi, sağ tərəfdə, dördmərtəbəli qonşu evin ağardılmamış divarı həyatın lap içərisinə qədər uzanıb gedirdi. Sol tərəfdə də, bu divara müvazi olaraq, taxta hasarvardı; hasar lap darvazanın yanından başlayaraq iyirmi addıma qədər həye- tin içərilərinə doğru uzanır, sonra birdən sola burulurdu. Bura hər iki tərəfdən hasarlanmış, şey-şüy tökülmüş adamsız bir yerdidi. Hasarın üstündən, həyatın dib tərəfində olan bir daş anbarın hislənmiş, alçaq tini görünürdü, görünür, bu təmələtəxananın bir hissəsi idi. Yəqin, burada ya kareta emalatxanası, ya dülğərxana, ya da buna bənzər



bir emalatxana vardı; az qala lap darvazadan başlayaraq hər yerdə çoxlu daş kömür tozu qaralırdı. Birdən Raskolnikovun ağlına belə bir şey gəldi: "Bax bura atıb getsəm yaxşıdır!" Həyətdə heç kəsin olmadığını görüb, darvazadan sıvíşərək içəri girdi, elə o saat da, darvazaya yaxın bir yerdə, hasarın dibində bir nov Göründü (çoxlu fabrik və emalatxana fəhlələri, arabaçı və s. yaşayan evlərdə çox vaxt belə novlar olur); novun üstündə hasara, həmişə belə hallarda olduğu kimi, tabasırı bu gülməli sözərək yazılmışdı: "Burada dayanmaq qadağandır". Deməli, o da yaxşıdır ki, bura girməsinə və burada durmasına heç bir şübhə olmaz. Elə buradaca hamisini bir yerə atım gedim!"

Bir də **a**trafına baxıb əlini cibinə saldı, lakin birdən bayır divarın lap dibində, **d**arvaza ilə nov arasındaki bir arşın yerdə, təxminən pud yarımlığından yonulmamış iri bir daş **g**ördü; daş, küçə divarının lap dibində idi. Divarın o biri üzündə küçə və səki var idi; oradan adamların tez-tez gəlib-getdiyi eşidilirdi. O yerdə də adam **h**əmişə çox olur. Darvaza dalından da onu heç kəs görə bilməzdə; lakin **b**ir adam küçədən həyatə girsəydi, onu görə bilərdi, belə bir adamın da gəlməsi çox mümkün olan bir şeydi, buna görə də tələsmək lazımdır.

Raskolnikov daşa sarı getdi, ikiəlli onun baş tərəfindən bərk-bərk yapışdı, var **q**üvvəsini toplayıb daşı **ç**evirdi. Daşın altında kiçik bir çuxur əmələ gəlmışdı: elə o saat cibində olan şeyləri çıxarıb ora atdı. Pul kisəsi lap üstdə qaldı; lakin çuxurda yenə də yer qalmışdı. Sonra daşı **ç**evirib əvvəlki yerinə qoydu. Ancaq daş indi bir az hündür kimi görünürdü. Torpağı eşib, ayağı ilə daşın qıraqlarına basdı. Baxanda heç bir şey görünmürdü.

Sonra darvazadan çıxıb meydana sarı getdi. Yenə də bir anlığa böyük bir sevinc duydu – bayaq da dəftərxanada o, belə bir sevinc duymuşdu. "Cinayətin izləri itirildi! Kimin ağlına gələr ki, gəlib bu daşın altına baxsın? Bu daş, yəqin, ev tikiləndən burada atılıb qalmışdır, hələ bir bu qədər də qalacaq. Lap elə onun altındaki şeyləri tapsınlar: kimin ağlına gələr ki, bunu mən etmişəm? Məsələ bitdi! Daha məni ələ verəcək bir dəlil yoxdur!" Raskolnikov bunları düşünərək güldü. O, əsəbi halda, astadan xeyli güldü – bütün meydani keçənə qədər güldü, – bunu o, sonra xatırlayırdı. İki gün bundan əvvəl K. bulvarında bir qızə rast gəlmışdı, – indi bura ayaq qoyanda onun gülüşü birdən kəsildi. Onun beyninə başqa fikirlər

doldu. Qız gedəndən sonra həmin skamyada oturub fikrə dalmışdı, – indi ona elə gəldi ki, bu skamyanın qabağından keçmək ona son dərəcə iyrənc görünəcəkdir; bir abbası verdiyi o bığlı adama da rast gəlmək ona olduqca ağır görünəcəkdir: “Cəhənnəm olsun onu!”

Raskolnikov ətrafına baxa-baxa gedirdi: acıqlı idi, fikri dağınıqdi. İndi onun bütün fikri əsas bir məsələnin ətrafında hərlənirdi: o özü də hiss edirdi ki, bu, doğrudan da, belə bir əsas məsələdir; indi o, bəli, indi o, bu əsas məsələ ilə tək-təkinə qalmışdı, – özü də bu, həmin bu iki aydan sonra birinci dəfədir ki, olur.

Birdən o, çox qəzəbli bir halda düşünərək dedi: “Cəhənnəm olsun bunlar hamısı! Yaxşı da, başlanıb qoy başlansın, o yeni həyat da cəhənnəm olsun! İlahi, bunlar necə də axmaq işlərdir!.. Gör bu gün mən nə qədər yalan demişəm, alçaqlıq eləmişəm! O murdar adama – İlya Petroviçə gör bu gün mən nə qədər alçaqcasına yaltaqlandım, ona yarınmağa çalışdım! Əslinə qalanda bu özü də boş şeydir! Tüpürüm onların hamısına, onlara ki yaltaqlanmışam, yaranmağa çalışmışam – ona da tüpürüm! Məsələ bunda deyil, qətiyyən bunda deyil!..”

Birdən o dayandı: heç gözlənilmədən, özü də son dərəcə sadə, yeni bir sual onun fikrini birdən alt-üst etdi, onu heyvətə saldı: “Əgər, doğrudan da, bütün bu işlər axmaqcasına deyil, şüurlu bir halda edilmişdisə, əgər sənin, doğrudan da, müəyyən və qəti bir məqsədin vardısa, onda nə üçün bu vaxta qədər heç pul kisəsini də açıb baxmadın, bilmədin ki, o kisadə sənin əlinə nə keçmişdir, nədən ötrü bu qədər əzab çəkirsən, niyə belə alçaq, murdar, rezil bir işə şüurlu olaraq əl atmışan? Sən axı indicə istəyirdin ki, onu, o pul kisəsini suya atasan – bütün içindəki şeylərlə bir yerdə... o şeylərlə ki, onları hələ heç sən özün də görməmisən... Bu axı necə olur?”

Bəli, bu belədir, belədir! Əslində, bunu o, əvvəl də bilirdi, bu heç də onun üçün yeni bir məsələ deyil, onda ki o gecə, heç bir tərəddüb, heç bir etiraz olmadan bu məsələ həll olunmuşdu, – onda da bilirdi, bilirdi ki, bu elə belə də olacaq, guya, başqa cür ola bil-məz... Bəli, o bunun hamısını bilirdi, hamısını başa düşürdü: bu, az qala, ləp dünən həll olunmuşdu – o zaman ki, o sandığın yanında oturub, onun içindəki qutuları çıxarırdı... Elə deyilmi?

Nəhayət, o, tutqun bir halda belə bir qərara gəldi: “Bu ondandır ki, mən bərk xəstəyəm; mən öz-özümə əzab və iztirab verirəm, nə



etdiyimi heç özüm də bilmirəm... Dünən də, srağagün də, bütün bu müddət içərisində öz-özümə iztirab vermişəm... Sağalaram, onda daha öz-özümə iztirab vermərəm... Yaxşı, birdən heç tamam sağalmadım? İlahi, bu şeylər məni lap təngə gətirib!.. O dayanmadan gedirdi. O, çox istəyirdi ki, fikrini dağlıtsın, lakin bilmirdi nə etsin, nə kimi tədbirlər görsün. Get-gedə, az qala, lap hər dəqiqə yeni bir duyğu onu bürüyürdü, bu duyğu ondan əl çəkmirdi: o, rast gəldiyi adamlara, ətrafında olan hər şeyə hədsiz dərəcədə nifrat edirdi, bu – kinlə, ədavətlə dolu, susmaq bilməyən bir nifrat idi! Rast gəldiyi bütün adamlar – onların sıfatları də, yerişləri də, hərəkətləri də ona iyrənc görüñürdü. Ona qalsa, bu saat o elə bu adamlardan birinin üzünə tüpürərdi, birisi onunla danışsa, tutub onu dişlərdi...

Vasilevsk adasında, Kiçik Neva sahilinə çıxanda birdən körpünün yanında dayandı: “Bax, o burada, bu evdə yaşayır, – düşündü. – Bu nə olan şeydir? Yoxsa özüm Razumixinin yanına gəlmışəm? Onda necə olmuşdusa... yenə də elə olub... Amma çox maraqlıdır: mən özüm bura gəlmışəm, ya elə yolla gedirəmmiş, gəlib bura çıxmışam? Bunun fərqi yoxdur: mən demişdim axı... üç gün bundan əvvəl... o işdən sonra, onun ertəsi günü, Razumixinin yanına gedəcəyəm; yaxşı da, nə olsun ki, gedərəm də! Guya indi onun yanına gedə bilmərəm...”

Raskolnikov beşinci mərtəbəyə, Razumixinin yanına qalxdı.

O, öz evində idi, kiçicik otağında oturub yazı yazdı; özü durub qapını açdı. Onlar dörd ay olar ki, bir-birini görmürdü. Razumixin cindr xalatını geyib oturmuşdu; corabsız ayağında tuflı var idi; üzünü nə qırxdırmışdı, nə də yumuşdu, saçları bir-birinə qarışmışdı.

Razumixin içəri girən yoldaşını başdan-ayağa sözərəkçığırdı:

– Sənə nə olub? – Raskolnikovun əynindəki cır-cındırə baxıb əlavə etdi: – Doğrudanmı, sən belə pis yaşayırsan? Qardaş, sən belə qəşəng geyimlə lap bizim tələbələri də vurub ötmüsən! Otursana, yəqin ki, yorulmusan!

Raskolnikov özünü öz divanından da pis olan müşəmbəli türk divanına yixanda, Razumixin gördü ki, gələn qonaq xəstədir.

– Sən bərk xəstəsan; bunu bilirsənmi?

Razumixin onun nəbzini yoxlamağa başladı. Raskolnikov əlini onun əlindən dartıb dedi:

– Lazım deyil. Mən gəlmışəm... bilirsən, nə üçün, mən heç yerdə dərs demirəm... mən istəyirdim ki... əslində, mənə heç dərs lazım deyil...

Razumixin onu diqqətlə gözdən keçirdi:

– Bilirsən nə var? Sən sayıqlayırsan!

– Yox, sayıqlamıram.

Raskolnikov divandan qalxdı. Razumixinin yanına gələndə onunla üz-üzə gələcəyini o heç düşünməmişdi. Onun indi bütün dünyada, kim olur olsun, heç kəslə üz-üzə gəlməyə halı yox idi, – o, bunu öz təcrübəsindən bilirdi, bunu indi o, bir anda başa düşdü. Yaman hirs-ləndi, özünə acığlı tutdu, az qaldı ləp acığından boğulsun.

Birdən:

– Sağlıqla qal! – deyib qapıya səri yönəldi.

– Ey, dayan bir görüm! Bir dayan! Sən nə qəribə adamsan!

Yenə də əlini onun əlindən dərtləp çıxardı:

– Lazım deyil!

– Bəs onda niyə gəlmışdin? Sarsaqlamışan-nədir? Bundan axı mən... inciyə bilərəm. Mən səni buraxmayacağam.

– Onda qulaq as: mən ona görə sənin yanına gəlmışdım ki, səndən başqa elə bir adam tanımirəm ki, o, mənə... başlamağa... kömək eləyə bilsin... ona görə ki, sən onların hamisindən yaxşısan, yəni ağıllısan, məsələni müzakirə edə bilərsən... Amma indi görü-rəm ki, mənə heç bir şey lazım deyil, eşidirsənmi, heç bir şey... Heç kəsin nə köməyi, nə də iştirakı... Mən özüm... tək eləyərəm... Di bəsdir! Məni rahat buraxın!

– Ay bacatəmizləyən, bir toxta görüm! Sən ləp dəli olmusan! Özün bilərsən, mənə nə! Ancaq mən dərs yeri bilmirəm, bir də ki dərs nə zibil şeydir, heç olmasın! Hərrac bazarında Xeruvimov deyilən bir kitabsatan var, bu elə öz-özülüyündə dərs kimi şeydir. İndi mən onu heç beş tacir dərsinə dəyişmərəm. O elə şeylər nəşr eləyir, elə təbii-əlmi kitabçalar buraxır ki, özü də heç bilmirsən necə satılır! Elə bircə adları hər nəyə desən dəyər! Sən həmişə mənim barəmdə deyərdin ki, sən axmaqsan, vallah, qardaş, məndən də axmaqları var! Mən də özümü bu işə soxmuşam. O özü heç hırnan-zın qanmir, amma mən, məlum şeydir, onu həvəsləndirirəm. Bax, burada iki vərəqdən çox almanca yazı var, məncə, bu, çox axmaq-casına bir fırıldaqçılıqdır; sözün qisası, bu yazıda belə bir məsələ



qoyulub: qadın insandır, ya yox? Əlbəttə, böyük bir dəbdəbə ilə isbat olunur ki, insandır! Xeruvimov bunu qadın məsələsi üçün hazırlayırdı, mən də tərcümə edirəm: bu iki vərəq yarım şeyi o uzadıb altı vərəq eləyir; sonra mən yarımsəhifəlik gurultulu bir ad uyduraram, hərəsini də yarım manata işə veririk. Alırlar da! Tərcümə üçün mənə hər vərəqə altı manat düşür, deməli, bunun hamısı üçün mənə on beş manat çatacaq, qabaqcadan da altı manat almışam. Bunu qurtararıq, sonra iri şeylərdən tərcümə etməyə başlarıq, sonra da “Confessions”¹un ikinci hissəsində yamanca adam darixdıran bir dedi-qodu var, qeyd eləmişik, onu tərcümə edəcəyik; Xeruvimova kim isə deyib ki, guya, Russo bir növ Radişhevdir. Məlum shəydir ki, mən belə şeylərə etiraz eləmirəm: nəyimə lazımdır, canları cəhənnəmə! İstəyirsən, bu – “Qadın insandır mı?”nın ikinci vərəqəsini götür, tərcümə elə. Əgər istəyirsənsə, elə bu saat götür, kağız da götür, qələm də: bunlar hamısı pulsuzdur, üç manat da pul götür, mən bütün tərcümənin birinci və ikinci vərəqlərinin pulunu qabaqcadan almışam, deməli, onda sənin payına düz üç manat düşür. Vərəqi qurtarandan sonra üç manat da alarsan. Bir də gör nə deyirəm: rica edirəm, sən elə hesab eləmə ki, mən bununla sənə yaxşılıq etmək istəyirəm. Əksinə, sən içəri girən kimi, mən hesaba aldım ki, sən nə cəhətdən xeyir vərə bilərsən. Əvvəla, mən orfoqrafiyanı pis bilmirəm, ikincisi də, almanca bəzən yaman axsayıram, belə ki, çox şeyi özümdən uydururam, bunu eləməklə də ancaq bir şey mənə təsəlli verir: yazı bundan daha da yaxşılaşır. Kim bilir, bəlkə, heç yaxşılaşır, daha da pisləşir... Götürürsən, ya yox?

Raskolnikov kirimişcə almanca yazılmış vərəqi, üç manat da pulu götürdü, bircə kəlmə də söz deməyib otaqdan çıxdı. Razumixin təəccübə onun ardınca baxdı. Lakin Raskolnikov birinci küçəyə çatmadı birdən qayıtdı, yenə də Razumixinin yanına qalxdı, həm almanca yazılı vərəqi, həm də üç manatı stolun üstünə qoymuşdu, yenə də heç bir söz deməyərək düz qapıdan çıxdı.

Razumixin özündən çıxaraq bağırdı:

– Səninki sərsəmlik azarıdır-nədir? Bu nə oyundu çıxardırsan? Lap məni də çəşdirdin! Bəs onda bura niyə gəlmisən, ay səfəh!

Raskolnikov pilləkəndən düşə-düşə mizildəndi:

– Tərcümə... lazımdır...

¹ Fransız yazılıcısı Jan Jak Russonun əsəri

Razumixin yuxarıdan çıktı:

– Bəs axı sənə nə lazımdır?

Raskolnikov dinməz-söyləməz pilləkəni düşürdü.

– Ey, harada yaşayırsan?

Raskolnikov cavab vermedi.

– Yaxşı da, cəhənnəm ol get!..

Bu zaman Raskolnikov küçəyə çıxırdı. Nikolay körpüsündə onun başına çox pis bir əhvalat gəldi, bunun da nəticəsində o bir daha tamam ayıldı. Bir kolyaskanın sürücüsü üç-dörd dəfə çıçınb xəbərdarlıq etsə də, Raskolnikov, az qala, atların ayağı altına düşəcəkdi, buna görə də sürücü onun kürəyinə möhkəmcə bir qamçı ilişdirmişdi. Qamçı zərbəsi Raskolnikovu elə açıqlandırdı ki, o, körpünün sürəhisi tərəf sıçrayıb dişlərini qəzəblə şaqqıldatdı və bir-birinə sixaraq qicirdatdı (məlum deyildi, o niyə körpünün ortası ilə gedirdi, axı buradan adam deyil, at-araba gedir). Oradakı adamlar güldülər.

– Lap yerində oldu!

– Görünür, avaranın biridir!

– Məlum şeydir, özünü kefli göstərir, qəsdən özünü kolyaskanın altına soxur, sən də gel buna cavab ver...

– Peşəlidir, cənab, peşəlidir...

Raskolnikov körpü sürəhisinin qabağında durub, uzaqlaşmaqda olan kolyaskaya hələ də mənəsiz bir nəzərlə, həm də kinli-kinli baxırdı ki, birdən kiminsə onun əlinə pul qoymaq istədiyini hiss etdi. Raskolnikov baxıb gördü ki, onun əlinə pul qoyan başı örtüklü, tumac ayaqqabil, ahlı bir tacir arvadıdır, yanında da şlyapalı, əliçətirli bir qız vardır, yəqin ki, onun qızı idi: "Atam, İsa xatirinə alın!" Raskolnikov pulu aldı, onlar da keçib-getdi. Bu, bir abbası pul idi. Onlar Raskolnikovu geyimindən və sir-sifətindən küçədə qəpik-quruş yığan bir dilənci hesab edə bilərdi; verilən abbasını o, yəqin ki, vuruşan qamçının sayəsində almışdı: bu qamçı tacir arvadı ilə qızının ürəyini yumşaltmışdı.

Raskolnikov abbasını əlində sixaraq on addıma qədər getdi, sonra üzünü Nevaya – saray tərəfə çevirdi. Göydə bircə parça da bulud yox idi, su isə göyə çalındı, – Neva çox az-az hallarda bu rəngdə olur. Kilsənin qübbəsi körpü üstündən, saat qülləsinə iyirmi addım qalmış bir yerdən baxanda çox aydın görünür – o heç yerdən belə aydın görünmür: o, par-par panldayırlar, təmiz havada onun



hətta hər bir bəzəyi aydınca nəzərə çarpir. Qamçının ağrısı sakitləşdi, bu zərbə Raskolnikovun yadından çıxdı. İndi çox da aydın olmayan narahat bir fikir onu xüsusilə məşğul edirdi. O dayanıb uzaqlara diqqətlə və xeyli baxdı; bu yerə çox yaxşı bələddi. Universitetə gedəndə, çox vaxt da evə qayıdanda, adəti üzrə, yüz dəfə bu yerdə dayanar, doğrudan da, çox gözəl olan bu mənzərəyə diqqətlə baxardı, bəlkə, hər dəfə də aldığı bir təessürata təəccüb edərdi: bu – aydın olmayan və həll edilməyən bir təessürat idid. Həmişə bu gözəl mənzərədən izah edilməyən bir soyuqluq duyardı; bu dəbdəbəli mənzərə onun üçün həm lal, həm də kar olan bir ruh ilə dolu idi... Aldığı bu kədərli və əsrarəngiz təessürata o hər dəfə heyrat edər, onun həllini – özünə arxayın olmadığından – sonraya qoyardı. İndi isə bu sualları və anlaşılmaz şeyləri birdən, kəskin bir şəkildə xatırladı, həm də ona elə gəldi ki, bunları o, təsadüfi olaraq xatırlamamışdır. Elə bircə onun, əvvəlki kimi, həmin bu yerdə dayanması ona çox qəribə və əcaib görünürdü. Elə bil, o, doğrudan da, təsəvvür edirdi ki, o, indi də, əvvəlki kimi, həmin şeylər haqqında düşünə bilər, yenə də əvvəlki kimi, həmin mövzular və mənzərələrlə maraqlana bilər... o şeylərlə ki, lap bu yaxınlara kimi onu maraqlandırırırdı. Bu, hətta az qaldı ona lap gülməli görünüsün; eyni zamanda bu, onun qəlbini sıxır, ona əzab verirdi. Bütün bu keçmiş şeylər, keçmiş fikirlər, keçmiş məsələlər, keçmiş mövzular, keçmiş təessürat, bütün bu mənzərə, hətta o özü də, hər şey, hər şey indi ona – ayaq altında güclə nəzərəçarpan bir dərinlikdə, aşağıda göründü... Sanki o, yuxarıya uçur, hər şey onun gözləri önungdə qeyb olurdu... O, qeyri-ixtiyari olaraq əlini tərpətdi və bu zaman, birdən ovçunun içində sıxlığı abbasını hiss etdi. Əlini açıb diqqətlə pula baxdı, qolaylanıb onu suya atdı; sonra da qayıdır evə getdi. Raskolnikova elə gəldi ki, guya, bu anda öz-özünü hər şeydən qayçı ilə kəsib ayırdı.

O, öz evinə axşamüstü gəlib çatdı. Deməli, o, cəmisi altı saat gəzmışdi. O, haradan və necə geri qayıtmışdı – bunu qətiyyən xatırlamırdı. Soyundu; bütün bədəni, çapdırılmış at kimi titrədiyi halda divanda uzandı, şineli üstünə çəkdi, elə o saat da özündən getdi.

Hava qaralmışdı; o, dəhşətli bir çığırtıdan ayıldı. Aman Allah! Bu nə çığırtıdır! Hələ indiyə qədər o, belə qeyri-təbii səsler, belə ulama, belə fəryad, belə diş qıçırması, belə ağlayış, belə kötük səsi, belə söyüşlər eşitməmişdi, belə göz yaşları görməmişdi! O belə bir

vəhşiliyi, belə çılgınlığı heç təsəvvür edə bilmirdi. O, dəhşət içində qalxıb öz yatağında oturdu, hər dəqiqə ürəyi düşür, nəfəsi tixanırıldı. Əzab çəkirdi. Lakin dava-dalaş, fəryad və söyüş səsləri get-gedə artırdı. Birdən o, mənzil sahibəsinin səsini eşitdi, – buna son dərəcə heyrət etdi. O, bərkdən ağlayırdı, çıçırrıdı, ağlaya-ağlaya şikayetlənirdi, sözləri də elə tələsə-tələsə, elə tez-tez deyirdi ki, heç bilmək olmur nə deyir, nədən ötrüsə yalvarırdı – əlbəttə, ona görə yalvarırdı ki, onu daha döyməsənlər, çünkü onu pilləkənin üstündə bərk döyürdülər. Onu döyən adamın səsi hirsən və çılgınlıqdan elə dəhşətli olmuşdu ki, indi ancaq xırıldayırdı, amma döyən adam da nəsə deyirdi, o da tez-tez, tələsə-tələsə, nəfəsi tixana-tixana nəsə deyirdi, sözünü başa düşmək olmurdu. Birdən Raskolnikov yarpaq kimi tit-rədi, bu səsi tanıdı – bu səs İlya Petroviçin səsi idi. Mənzil sahibəsini döyən İlya Petroviç idi! O, arvadı təpikləyirdi, başını pilləkənin pilləsinə vururdu, – bunu səsdən, fəryaddan, zərbələrdən ayndıca bilmək olurdu! Bu nə olan şeydir, yoxsa qiyamət qopmuşdur? Raskolnikov səsdən bilirdi ki, adamlar evin bütün mərtəbələrində pilləkənə toplaşmışlar: adam səsi, həyəcanlı sözlər, ayaq səsi eşidi-lirdi; onlar yuxarı qalxırdılar, qapıları şappilti ilə açıb-örtürdülər, oyan-buyana qaçırdılar. O, tamam ağlını itirməsi haqqında ciddi surətdə düşünərək öz-özünə dedi: “Axi niyə, niyə, bu axı necə ola bilər?! Yox, elə deyil, mən lap aydın eşidirəm!.. Deməli, əger belə isə, onda bu saat mənim yanımı gələcəklər, ona görə ki, yəqin, bunun hamısı elə ondan ötrüdür... dünənkindən ötrü... İlahi!” İstədi qapının cəftəsini vursun, ancaq əlləri qalxmadi... bir də ki bunun xeyri yox idi! Qorxu onun qəlbini buz kimi bürüdü, ona ağır ıztirab verdi, onun bədənini qupquru qurutdu... Nəhayət, düz on dəqiqə davam edən bu hay-küy yavaş-yavaş kəsildi. Mənzil sahibəsi zarıldayır, ah-uf eləyirdi, İlya Petroviç isə hələ də onu hədələyirdi, söyür-dü... Axırdı o da sakit oldu, onun da səsi daha eşidilmədi. “Yoxsa getdi? İlahi!” Bəli, budur, mənzil sahibəsi də gedir, ancaq hələ də zarıldayır, ağlayır... Budur, onun da qapısı örtüldü... Budur, adamlar da pilləkəndən dağlılışır, hərə öz mənzilinə gedir: ah çəkərək təəssüflənirlər, gah səslərini qaldırıb çıçıraraq, gah da piçıldayaraq mübahisə edirlər, bir-birini səsləyirlər. Görünür, onlar çox imiş: yəqin ki, evdə yaşayanların hamısı axışib gəlibmiş. “İlahi, heç bunlar mümkün olan şeydir? Axi o, bura niyə gəlmüşdi, niyə?”



Raskolnikov gücdən düşərək divanın üstünə yıxıldı, ancaq gözlərini daha yuma bilmədi. Yarım saatda qədər uzanıb qaldı: o elə bir əzab, elə bir dözülməz, ağır dəhşət hiss edirdi ki, hələ indiyə qədər belə bir şey duymamışdı. Birdən parlaq bir işq otağı işıqlandırdı: Nastasya əlində şam, bir boşqab da şorba içəri girdi, Raskolnikova diqqətlə baxdı; onun yatdığını görüb, şamı stolun üstünə qoydu, gətirdiyi şeyləri də – çörəyi, duzu, boşqabı, qaşığı yerbəyer elədi...

– Yəqin, dünəndən bəri bir şey yeməmisən... Bütün günü avara-avara gəzmisən, özün də ki titrətmə içində...

– Nastasya, mənzil sahibəsini niyə döyürdülər?

Nastasya diqqətlə ona baxdı:

– Mənzil sahibəsini kim döyürdü?

– Elə indicə... yarım saat əvvəl... İlya Petroviç, polis nəzarətçisinin köməkçisi, döyürdü... pilləkəndə... Onu niyə elə bərk döyürdü, o niyə gelmişdi?

Nastasya kirimişcə və qaşqabağını tökərək xeyli ona baxdı. Onun belə baxması Raskolnikova çox pis təsir bağışladı, hətta bundan qorxdu da.

Raskolnikov zəif bir səslə, çəkinə-çəkinə soruşdu:

– Nastasya, niyə dinmirsən?

Nəhayət, Nastasya, öz-özünə danışırımsış kimi, astadan cavab verdi:

– Bu – qandır...

Raskolnikovun rəngi qaçıdı, divara sarı çəkilə-çəkilə mızıldadı:

– Qandır?.. Necə qan...

Nastasya yenə kirimişcə ona baxırdı.

Sonra o, yenə də ciddi və qəti bir səslə dedi:

– Ev sahibəsini heç kəs döymürdü.

Raskolnikov güclə nəfəs ala-ala ona baxırdı.

Bayaqkindən daha artıq çəkinə-çəkinə dedi:

– Mən özüm eşitdim. Mən yatmamışdım... Mən çox qulaq asdım... Polis nəzarətçisinin köməkçisi gəlmüşdi... Hamı axışib pilləkənə gəlmüşdi... bütün mənzillərdən...

– Heç kəs gəlməmişdi. Bu, qandır – sənin başında səslənir. Onda ki qan bədəndən çıxmaga yer tapmir, başlayır qara ciyərdə ləxtalanmağa, onda adamın gözünə cürbəcür şeylər görünür, qulağına cürbəcür səslər gəlir... Yeyəcəksən, yox?

Raskolnikov cavab vermədi. Nastasya hələ də onun başı üstündə durub diqqətlə ona baxırdı, getmirdi.

– Su ver içim... Nastasyuşka...

Nastasya aşağı endi, bir-iki dəqiqədən sonra ağ saxsı qabda su getirdi; lakin sonra nələr olduğu Raskolnikovun yanında deyil. Yادında olan ancaq budur ki, o, bir qurtum soyuq su içdi və qabdakı suyu sinəsinə dağdı. Sonra huşunu itirmişdi.

III

Lakin xəstə olduğu müddətde o, həmişə tamamilə bayığın halda olmurdu: o titrədib-qızdırıldı, sayıqlayındı, yarı huşuz bir halda olurdu; belə bir vəziyyətdə idi. Sonralar o, çox şeyi xatırlayırdı. Gah ona elə gəlirdi ki, onun yanına çoxlu adam yığışır, isteyirlər onu götürüb harasa aparsınlar; onun üstündə çox-çox mübahisə edirlər, dalaşırlar. Gah da birdən özünü otaqda tək görürdü, görürdü ki, hamı çıxıb getmişdir, hamı ondan qorxur, yalnız arabir qapını azca aralayıb ona baxırlar, onu hədələyirlər, öz aralarında nə barədə isə razılığa gəlirlər, gülürlər, ona öcəşirlər. Nastasyanı tez-tez öz yanında görürdü; başqa bir adamın da orada olduğunu seçirdi, elə bil ki, bu adam ona lap yaxşı tanışdı, lakin o kim idi – bunu təyin elə bilmirdi, buna görə də qüssələnirdi, hətta ağlayındı da. Bəzən ona elə gəlirdi ki, guya, bir aydır yatır; bəzən də, elə bil ki, birinci gündür xəstələnmişdir. Lakin onu – o şeyi tamamilə unutmuşdu; amma bir şey hər dəqiqə onun yadına düşürdü: o, nəyisə unutmuşdu, bu elə bir şeyi ki, onu unutmamaq olmaz; buna görə də əzab çəkir, üzülür, inildəyir, çılgınlığındır, ya da dəhşətli, dözlüməz bir qorxu çəkirdi. Bu vaxt yerində sıçrayıb qalxır, qaçmaq istəyirdi, həmişə də bir adam onu tutub saxlayırdı, o da yenə heydən düşür, bayılırdı. Nəhayət, tamam özünə gəldi.

O, tamam ayılanda səhər saat on idi; hava açıq olunda həmişə bu zaman gün işığı, uzun bir zolaq şəklində, otağın sağ divarına düşür, qapının yanındaki bucağı işıqlandırıldı. Nastasya, bir də başqa bir adam onun yatağı yanında durmuşdu; o adam ona diqqətlə baxırdı, lakin Raskolnikov onu qətiyən tanımadı. Bu, cuxa geymiş kiçik saqqallı cavan bir oğlandı; üzdən artelçiye bənzəyirdi. Mənzil sahibi yarıya qədər açılmış qapıdan baxırdı. Raskolnikov qalxıb oturdu.



Cavan oğlanı barmağı ilə göstərərək soruşdu:

– Nastasya, o kimdir?

– Hə, deyəsən, ayılıb!

Artelçi:

– Ayılıb, – deyə səsləndi.

Qapı arasından baxan mənzil sahibəsi Raskolnikovun ayıldığını bilən kimi dərhal qapını örtüb getdi. O, həyali bir arvad olduğundan başqlarları ilə danışanda, bir şey izah edəndə çox utanardı; o, qırıq yaşılı, dolğun, qaraqas, qaragöz bir qadındı, kök və tənbəl olduğu üçün də mərhəmətli idi; özü də çox qəşəngdi. Həddindən artıq da utancaqdı.

Raskolnikov artelçinin özündən soruşdu:

– Siz... kimsiniz?

Bu anda yenə də qapı taybatay açıldı: Razumixin, uzun olduğundan, başını əyərək içəri girdi. Girə-girə ucadan:

– Bu lap gəmi kayutudur ki! – dedi. – Həmişə içəri girəndə başım dəyir; buna da otaq deyərlər! Qardaş, sən ayılmışan? Bu saat Paşenkadan eşitdim.

Nastasya:

– Elə bu saat ayılıb, – dedi.

Artelçi də gülümşəyərək onun sözünü təsdiq etdi:

– Elə bu saat ayılıb.

Birdən Razumixin ona sarı dönüb soruşdu:

– Bəs siz özünüz, soruşmaq ayıb olmasın, kimsiniz? Mən, necə ki zəhmət çəkib görürsünüz, Vrazumixinəm; hamının dediyi kimi, Razumixin yox ey, Vrazumixin; tələbəyəm; dvoryan oğluyam; bu da mənim dostumdur. Yaxşı, bəs siz kimsiniz?

– Mən bizim kontorda artelçiyəm; tacir Şəlopayevin yanından bura iş üçün gəlmişəm.

– Buyurun, bu stulda əyləşin. – Razumixin isə stolun o biri tərəfində, başqa bir stulda oturdu. Sonra Raskolnikova sarı dönərək sözünə davam etdi: – Qardaş, sən yaxşı elədin ki, ayıldın. Dörd gündür ki, birtəhər yeyib-içirsən. Çayı sənə qasıq-qasıq verirdilər. Zosimovu iki dəfə sənin yanına gətirmişəm. Zosimov yadındadır? Diqqətlə sənə baxdı, o saat dedi ki, boş şeydir, – nəsə başına vurub... Əsəbililikdən əmələ gələn səfəh bir şeydir, yaxşı yeyib-icməyib, pivəsi və xreni az düşüb, ona görə də azarlayıb, eybi

yoxdur, keçib-gedər, ötüşər. Mərhəba, Zosimov! Yaman işə başlayıb. – Sonra dönüb yenə artelçiye dedi: – Bəli, mən sizi lengitmirəm, nə üçün gəldiyinizi izah etmək istəyirsinizmi? Rodya, bunu bil ki, onların kontorundan ikinci dəfədir gəlirlər; ancaq keçən dəfə bu gəlməmişdi, ayrisi gəlmışdı, biz onunla danışdıq. Sizdən qabaq buraya gələn kim idi?

– Güman etmək lazımdır ki, o, üçüncü il işləyenlərdəndir, ləp yəqin. Aleksey Semyonoviç imiş. O da bizim kontorda işləyir.

– Amma o, deyəsən, sizdən ağıllıdır – siz necə bilirsiniz?

– Bəli, o, məndən yaşıdır.

– Çox gözəl! Yaxşı, davam edin.

Artelçi birbaş Raskolnikova dedi:

– Afanasi İvanoviç Vaxruşin vasitəsilə, – elə zənn edirəm ki, siz onun kim olması barəsində bir dəfə zəhmət çəkib eşitmisiniz – sizin ananızın xahişilə, bizim kontorun vasitəsilə sizə pul göndərilmişdir. İndi, əgər sizin daha huşunuz üstündədərsə, – sizə gərək iyirmi beş manat verəm, çünki Semyon Semyonoviç, Afanasi İvanoviç-dən, sizin ananızın xahişilə, əvvəlki qayda üzrə bu barədə məlumat almışdır. Siz onu iłtifat buyurub tanıyırsınız mı?

Raskolnikov fikirli-fikirli dedi:

– Hə... yadimdadır... Vaxruşin....

Razumixin çıçırdı:

– Eşidirsiniz: tacir Vaxruşini tanır! Əlbəttə, huşu üstündədir! Amma mən indi görürəm ki, siz də ağıllı adamsınız! Bəli! Ağıllı adamın danışığını eşitmək adama xoş gəlir.

– Elə o özüdür ki, var: Vaxruşin Afanasi İvanoviç, sizin ananızın xahişilə, sizin ananız onun vasitəsilə bir dəfə sizə pul göndərmışdır, bu dəfə də o, ananızın xahişini yerə salmamışdır, Semyon Semyonoviçə bu günlərdə məlumat vermişdir ki, sizə otuz beş manat versin, daha artığı müyəssər olana kimi.

– Bax, sizin bu “daha artığı müyəssər olana kimi” hamisindən yaxşı çıxdı; “sizin ananız” sözü də pis çıxmadi. Yaxşı, indi sizin fikrinizcə necədir: bunun huşu tamam üstündədir, ya tamam üstündə deyil – hə?

– Mənə nə var ki! Ancaq onun qol qoymaq məsələsi durur.

– Cizmaqara eləyər! O nədir, dəftər gətirmisiniz?

– Bəli, dəftərdir.



– Verin bura. Hə, Rodya, qalx görək! Mən səni tutaram. Onun üçün ora bir Raskolnikov cız görək! Al qələmi, çünki, qardaş, indi pul bizə məndən də artıq lazımdır.

Raskolnikov qələmi geri itələyərək dedi:

– Lazım deyil.

– Necə yəni lazım deyil?

– Qol qoymayacağam.

– Görürsən bunu – qol qoymasan axtı necə olar?

– Lazım deyil... pul...

– Pul lazım deyil?! Yox, qardaş, sən yanılırsan, mən şahidəm!

Xahiş edirəm, siz narahat olmayın, o, bunu elə-bələ deyir... yenə də,

belə ha, səyahətə çıxır... Oyaq da olanda ona belə şeylər görünür...

Siz dərrakəli adamsınız, biz ona rəhbərlik edərik, yəni eləcə əlindən

tutub ona kömək edərik, o da qol qoyar. Başlayaqq...

– Mən sonra da gəle bilərəm.

– Yox, yox, niyə siz narahat olasınız. Siz dərrakəli adamsınız... Hə, Rodya, qonağı ləngitmə... Görürsən ki, gözləyir. – Bunu deyərək, Raskolnikovun əlindən tutub kömək etməyə ciddi surətdə hazırlaşdı.

Raskolnikov:

– Geri çəkil, özüm eləyərəm... – deyib qələmi götürdü, dəftərə qol qoydu.

Artelçi pulu verib getdi.

– Afərin! Qardaş, yemək istəyirsən?

Raskolnikov:

– İstəyirəm, – deyə cavab verdi.

– Sizin şorbanız var?

Nastasya dedi:

– Dünəndən qalib. – O, bayaqdan bəri burada ayaq üstə durmuşdu.

– Kartoflu, düyülli şorbadır?

– Bəli, kartoflu, düyülli şorbadır.

– Əzbərdən bilirəm. Gətir görək, çay da ver.

– Gətirim də.

Raskolnikov ona heyrətlə, həm də mənəsiz bir qorxu ilə baxırdı.

O, belə bir qərara gəlmışdı ki, süssün və gözləsin, görsün sonra nə olacaq, fikirləşərək öz-özünü dədi: “Deyəsən, huşum üstümdədir, deyəsən, doğrudan da belədir...”

Nastasya iki dəqiqədən sonra şorba gətirdi, dedi ki, çay da bu saat hazır olacaq. Şorbanın yanınca iki qasıq, iki boşqab, duzqabı, istiotqabı, mal əti üçün xardal və başqa dəm-dəsgah da gətirmişdi, – çoxdandı Raskolnikova bu qayda ilə yemək gətirilmirdi. Süfrə də təmiz idi.

– Nastasyuşka, pis olmazdı ki, Praskovya Pavlovna bir-iki şüşə də pivə göndərəydi. İçərdik də.

Nastasya mızıldanaraq:

– Pah, yaman zirəng şeysən ha! – deyib əmri yerinə yetirməyə getdi.

Raskolnikov hələ də ona – heç bir şey anlamadan – heyrət və qorxu ilə baxırdı. Razumixin gedib divanda oturdu, Raskolnikov özü qalxa bilşə də, ayı kimi kobudcasına, sol əli ilə Raskolnikovun başını qamarlayıb qaldırdı, sağ əli ilə də qasıqla onun ağızına şorba verdi, hər verəndə də qasıqdakı şorbaya bir neçə dəfə üfürürdü ki, ağını yandırmamasın. Şorba ilıq idi. Raskolnikov acgözlük'lə şorbadan bir neçə qasıq içdi. Razumixin birdən dayanıb dedi ki, daha bəsdir, bu barədə Zosimovla məsləhətləşmək lazımdır.

Nastasya iki şüşə pivə gətirdi.

– Çay istəyirsən?

– İstəyirəm.

– Nastasya, tez çay da ötür gəlsin; çünkü çay məsələsi haqqında, deyəsən, fakültəsiz də iş keçər. Bax, bu da pivə.

Razumixin gedib öz stulunda oturdu, şorbanı və mal ətini qabağına çəkib elə bir iştahla yeməyə başladı ki, elə bil, üç gündür heç bir şey yeməmişdi.

Razumixin, ağızı ətlə dolu olduğu halda, birtəhər mızıldayaraq dedi:

– Rodya qardaş, indi mən hər gün burada belə nahar edirəm; özü də bunu düzəldən Paşenkadır, sənin mənzil sahibən – ləp ürəkdən məni əzizləyir. Mən, əlbəttə, bunu tələb etmirəm, amma etiraz da eləmirəm. Budur, Nastasya çay da gətirdi. Yaman diribaş şeydir! Nastenka, pivə içirsən?

– Əşİ, açıl başımdan!

– Çay necə?

– Çay içərəm.

– Di, süz. Dayan, mən özüm süzərəm, sən otur.



Razumixin özü işə girişdi: Nastasyaya çay süzdü, sonra bir fincan da süzdü, yeməyini qoyub yenə də divanda oturdu. Yenə, bayaqkı kimi, sol əli ilə xəstəni qucaqlayıb qaldırdı, çay qaşığı ilə ona çay verməyə başladı: o, yenə də böyük bir səy ilə, hər dəfə qaşıqla götürdüyü çayı üfürürdü, elə bil ki, xəstənin sağalmasının əsas və xilasedici məsələsi bu üfürmək işindən ibarət idi. Raskolnikov susurdu, Razumixinə müqavimət göstərmirdi; lakin o, başqasının köməyi olmadan qalxıb divanda oturmaq üçün özündə lazımlıca qıvvə hiss edirdi: o, yalnız qaşığı və fincanı əlində tutmaq, özü çay içmək deyil, hətta durub bəlkə gəzə də bilərdi. Lakin qəribə, hətta, az qala, lap heyvani bir hiyləgərlik nəticəsində birdən onun aqlına belə bir şey gəldi: müəyyən vaxta qədər öz qıvvəsini gizlətsin, özünü biçliyə vursun, əger lazımsa, özünü elə göstərsin ki, guya, hələ yaxşı başa düşmür, amma qulaq assın, öyrənsin, görsün burada nə edirlər. Eyni zamanda o, öz nifrətini gizlədə bilmirdi: on qaşlıq çay içdikdən sonra birdən başını Razumixinin qolundan ayırdı, siltaşlıq göstərərək qaşığı itələyib, yenə də balışın üstünə yixildi. Doğrudan da, indi onun başı altında təmiz üzlü, bir-iki pərqu balış vardi; o özü də bunu görüb yadında saxladı.

Razumixin yenə də öz yerində oturub şorba yeməyə, pivə içməyə başladı.

– Bu gün Paşenka gərək bizə moruq mürəbbəsi göndərsin – içmək üçün buna bir şey etmək lazımdır.

Nastasya nəlbəkini barmaqları üstə tutaraq çayı – ağızında saxladığı qəndin üstündən sümürə-sümürə soruşdu:

– Moruğu sənin üçün haradan tapsın?

– Dostum, moruğu o, dükandan alar. Bilirsən, Rodya, burada sənsiz böyük bir əhvalat olub. Onda ki, sən haramzadəlik edib mənim yanımıdan qaçdın, heç otağının da yerini demədin, – onda mən elə açıqlandım ki, dedim, gərək səni axtarıb tapam, özünü də edam edəm. Elə o gün də işə başladım. Gəzdim, gəzdim, soruştum, soruştum! Axi sənin bu indiki otağının yeri yadımdan çıxmışdı; əslində, bu otağın heç yadımda deyil, çünkü bunu heç görməmişəm. O ki qaldı qabaqkı otağın – yadımda ancaq o qalmışdı, bilirdim ki, o, Beş Bucaq yanında, Xarlamovun evindədir. Bu Xarlamov deyənin evini ay axtarmışam ha! Heç demə, o, Xarlamovun evi deyil, Buxun evidir: elə olur da – səslər, görürsən ki, hərdən adamı çasdırır! Mən də yaman hırslındım! Hırslınbı getdim, elə lap

ertəsi gün birbaş adres bürosuna; heç aqlına gələrmi: ikicə dəqiqədə sənin yerini tapdilar. Sən orada yazılmışan.

– Orada yazılmışam?

– Gel hələ bir yazılmış da! Amma general Kobelyevi orada mənim yanında ha axtardılar, tapa bilmədilər. Sonra daha səni çox axtarmadım. Elə ki özümü qəfildən bura saldım – elə o saat da sənin bütün işlərinle tanış oldum; bütün işlərinlə, qardaşım, bütün işlərinlə, indi hamisini bilirəm; bax, Nastasya özü də gördü: Nikodim Fomiclə də tanış oldum, İlya Petroviçi də mənə göstərdilər, dalandarla da tanış oldum, cənab Zametov Aleksandr Qriqoryeviç də – burada polis dəftərxanasında karguzardır; ən axırdı da Paşenka ilə, – bu hər şeydən artıq idi; bax, Nastasya da bilir...

Nastasya bic-bic gülərək mızıldandı:

– Qılığına girdin!

– Nastasya Nikiforovna, qənd salın.

Nastasya birdən:

– Ay səni, köpək! – deyərək çığirdı və özünü saxlaya bilməyərək, gülməkdən uğunub getdi. Gülüşü dayandıqdan sonra birdən əlavə etdi: – Mən Petrovnayam, Nikiforovna deyiləm.

– Yaxşı da, nəzərə alarıq. Bəli, qardaş, artıq söz danışmamaq üçün, sözün qisası, mən əvvəl istədim ki, burada hər yerə elektrik cərəyanı buraxıb, bu yerdə olan mövhumatı birdən kökündən ləğv eləyim, ancaq Paşenka qalib gəldi. Mən, qardaş, heç gözləməzdəm ki, o, belə qəşəng-məşəng olsun, hə? Sən necə bilirsən?

Raskolnikov susurdu, lakin bir an da olsa – qorxu və heyəcan dolu gözlərini ondan ayırmadı, indi də inadla ona baxırdı.

Razumixin Raskolnikovun susmağına heç də əhəmiyyət vermirdi, o sanki aldığı cavabı təsdiq edərək, sözüne davam etdi:

– Həddindən çox, həddindən çox, özü də hər barədə.

Nastasya bərkdən güldü:

– Ay məlun! – Görünür bu söhbət ona son dərəcə ləzzət verirdi.

– Qardaş, orası pisdir ki, sən işin lap başlangıcında məsələni ələ ala bilməmisən. Paşenka ilə elə rəftar eləmək lazımdı. Axi onun çox qəribə xasiyyəti var! Yaxşı da, onun xasiyyəti barədə sonra... yoxsa, misal üçün, işi o yera gətirib çıxardasan ki, o, sənə xörək verməsin? Ya da, misal üçün, bu veksel məsələsi? Axi sən dəli olmuşdun-nədir, götürüb vekselə qol qoymusan? Ya da ki, misal üçün,



nəzərdə tutduğun o evlənmək məsələsi, hələ onda ki onun qızı Natalya Yeqorovna sağ idi... Mən hamısını bilirəm! Amma mən görürəm ki, bu, incə məsələdir, mən eşşəyəm, sən məni bağışla. Elə, yeri gəlmışkən, səfəh barədə deym: Praskovya Pavlovna ilk baxışda adama səfəh kimi görünür, amma, qardaş, o heç də o dərəcədə səfəh deyil, sən necə bilirsən, hə?

Raskolnikov yan tərəfə baxaraq mızıldandı:

– Hə... – lakin o başa düşürdü ki, söhbəti davam etdirmək çox əlverişlidir.

Razumixin, görünür, cavab verildiyindən sevinərək bərkdən dedi:

– Doğru demirəm? Amma ki ağıllı da deyil, hə? Lap, lap qəribə bir xasiyyəti var! Qardaş, mən bir az özümü itirirəm, inandırıram səni... Onun, yəqin ki, qırx yaşı olar. Özü deyir ki, otuz altıdır, buna da lap haqqı var. Amma ki, and olsun canıma, mən onun barəsində daha çox ağılla, tək elə metafizika ilə mühakimə yürüdürəm; qardaş, bizim aramızda elə bir həngamə başlamışdır ki, gəl görəssən! Heç bir şey anlamıram. Əş, bunlar hamısı boş-boş şeylərdir; ancaq elə ki o görüb, sən daha tələbə deylsən, dərs demirsən, kostyumun da əldən çıxıb, qız ölündən sonra daha sənin onunla qohumluq məsələn gedib işinə, – birdən qorxub: sən də ki, bir tərəfdən, özünü vermisən künçə, daha onunla əvvəlki kimi əlaqə saxlamamışan, – o da fikrə gəlib ki, səni otaqdan qovsun. O, çoxdan bu niyyətdə imiş, ancaq vekselə hayatı gəlmiş. Bir də, sən özün demisən ki, anam verəcək...

Raskolnikov ucadan və aydın bir səslə dedi:

– Bunu mən alçaq olduğum üçün demişəm... Anam az qalır ki, dilənsin... mən yalan deyirdim, qoy məni otaqdan çıxarmasınlar... yeməyimi də versinlər.

– Bu barədə sən ağıllı iş tutmusan. Məsələ burasındadır ki, bu arada təsadüfən bu cənab Çebarov, – saray müşaviri, işgüzar adam meydana çıxıb, Paşenka onsuz heç bir şey eləyə bilməzdi, – çox utancaqdır; amma işgüzar adam utancaq olmur, məlum şeydir ki, əvvəl o belə bir şey təklif etmişdir; veksellə pulu almağa ümidi var mı? Cavab da verilib ki, var, çünkü onun belə bir anası var: yüz iyirmi beş manat pensiya alır; o yeməz, içməz, amma Rodenkanın dadına çatar; elə bir bacısı da var ki, qardaşı üçün lap köləliyə gedər. Cənab Çebarov da buna əsaslanmışdır... Nə qımlıdanırsan? Qardaş, mən indi sənin

bütün sirlərinə bələdəm: havayı yerə sən Paşenka ilə qohumluq eləyəndə açıb hamısını ona deməmişən ki... İndi mən səni istədiyim-dən deyirəm... Bəli, məsələ belədir: təmiz, namuslu, həssas adam açıq danışır, amma işgüzər adam qulaq asır, yeməyini yeyir, sonra da məhv edir... Paşenka da vekselini ona, həmin bu Çebarova vermişdir, guya ki, faizlə, o da utanmadan rəsmi surətdə tələb etmişdir. Bu əhvalatı biləndən sonra mən də istədim, vicdanımı təmizləmək üçün onun üstüne cərəyan buraxım, ancaq onda Paşenka ilə mənim aramda ahəngdarlıq əmələ gəldi, mən də tapşırdım ki, bu məsələni kəssinlər, özü də lap mənbəyindən zəmin oldum ki, sən pulu verəcəksən... Qardaş, mən sənin yerinə zəmin oldum, eşidirsən? Çebərovu çağırıdıq, on manat verib ağızını yumduq, vekseli geri aldıq, budur, hüzurunuza təqdim edirəm, – indi onlar sənin verdiyin sözə inanırlar, – budur, al, cibimdə yaman əzilmişdir.

Razumixin vekseli stolun üstünə qoydu; Raskolnikov ona baxdı, heç bir söz deməyib üzünü divara sarı çevirdi. Bu, hətta, Razumixinə də pis təsir bağışladı.

Bir azdan sonra dedi:

– Qardaş, görürəm ki, yenə də səfəhlik eləyirsən. İstədim səni əyləndirim, gəvəzəlik eləyib ürəyini açım, amma, deyəsən, sənin ancaq səfranı qarışdırımdı.

Raskolnikov bir az da susduqdan sonra, üzünü çevirmədən soruşdu:

– Bayğınlıq içində o tanımadığım adam sən idin?

– Mən idim; hətta onda özündən də çıxmışdım, xüsusilə mən Zemetovu gətirəndə...

– Zemetovu?.. Karguzarı?.. Niyə gətirmişdin?..

Raskolnikov cəld dönüb gözlərini Razumixinə zillədi.

– Sənə nə oldu ax?.. Niyə həyəcanlandın? Səninlə tanış olmaq istəyirdi; özü dedi, çünkü biz onunla sənin barəndə çox danışmışıq... Yoxsa sənin barəndə bu qədər şeyi mən kimdən eşidə bilərdim. Qardaş, o çox gözəl oğlandır, lap əla... əlbəttə, öz aləmində... İndi dostuq; hər gün görüşürük. İndi mən axı şəhərin bu hissəsinə köçmüşəm. Sən hələ bilmirsən? Təzəcə köçmüşəm. Onunla birlikdə dəfə Lavizanın yanına da getmişik. Laviza yadındadır? Laviza İvanovna?

– Sayaqlayanda bir şey deyib eləmişəm?



– Əlbəttə, demisən! Heç huşun üstündə deyildi.

– Nə demişəm?

– Pah atonnan! Sayaqlayanda nə deyərlər? Məlum shəydir ki, nə deyərlər.. İndi, qardaş, vaxt itirməmək üçün işə başlamaq lazımdır.

Razumixin stuldan qalxıb furajkasını götürdü.

– Sayaqlayanda nə deyirdim?

– Pah, əl çəkməyəcək ki! Yoxsa qorxursan sirlinin üstü açılar?

Qorxma, qrafını haqqında heç bir şey deməmisən. Amma nədən demisən, nə bilim – buldoq itdən, sırgadan, qızıl saat zəncirindən, Krest adasından, nə bilim – bir dalandardan, Nikodim Fomicdən, onun köməkçisi İlya Petroviçdən çox danışmışan. Bundan başqa, iltifat buyurub öz corabınızı burnu ilə yaman çox maraqlanırdınız, yaman! Yalvardınız ki, corabımı verin; əl çəkmirdiniz. Zametov özü bütün künc-bucağı axtardı, corabı **tapıb**, ətirlə yuyulmuş, barmaqlarına üzük taxılmış xirdaca əlləri ilə bu zibili sizə verdi. Ancaq bundan sonra rahat oldunuz: bir neçə gün bu zibili əlinizdə tutdunuz, **dartıb** almaq da mümkün deyildi. Yəqin ki, indi də yorğanının altın-dadıdır. Hələ şalvarının saçaqlarını da istəyirdin – özü də elə yalvarıb-yaxarırdın – heç olmayan kimi! Biz də səndən soruşduq, bilmək istəyirdik: bu axı nə saçaqdır? Dediyindən heç bir şey başa düşmək olmurdu... Yaxşı da, **başlayaq işə!** Bax, burada otuz beş manat pul var; bundan on manat götürürəm, bir-iki saatdan sonra bu barədə haqq-hesab təqdim edərəm. Bu arada Zosimova da xəbər verərəm, o, gərək çoxdan burada olaydı; çünkü saat on ikiyə işləyir – Nastenka, mən burada olmayıanda, siz tez-tez gəlin, buna dəyin – içmək barədə, **ayrı** **şeylər** də elə, görün nə istəyir. Paşenkaya da, nə lazımsa, mən özüm bu saat deyərəm. Sağ olun!

Nastasya onun ardınca dedi:

– Görürsən, “Paşenka” deyir! Ay bic-vələdüzzina! – Sonra qapını açıb qulaq asmağa başladı, səbir edə bilməyib özü aşağı yüyürdü.

O çox istəyirdi ki, görsün Razumixin mənzil sahibəsi ilə nə danışır; ümumiyyətlə, aydın görünürdü ki, o, Razumixinə lap vurulmuşdur.

Nastasya qapını örtən kimi Raskolnikov yorğanı üstündən atdı, dəli kimi yatağından qalxdı; böyük bir səbirsizliklə, həm də əsəbi halda onların tezliklə getməsini gözləyirdi ki, dərhal işə başlasın. Ancaq nəyə, hansı işə! – Elə bil ki, işin tərsliyindən indi bu onun yadından çıxmışdı.

“İlahi! Sən ancaq mənə bir şey de: de görüm, onlar bütün məsələni bilirlər, ya hələ bilmirlər? Ya bəlkə, bilirlər, ancaq nə qədər ki mən xəstəyəm, özlərini bilməzliyə qoyurlar, mənə öcəşirlər; sonra birdən gəlib deyəcəklər ki, biz hər şeyi çoxdan biliirdik, ancaq özümüzü elə göstərirdik. İndi mən nə edim? Tərs kimi də yadımdan çıxdı; birdən yadımdan çıxdı, indicə yadımda idi!”

Raskolnikov otağın ortasında durub ətrafına baxırdı; o əzab çəkirdi, bilmirdi nə etsin. Qapını açıb qulaq asdı; lakin onun yadından çıxan bu deyildi. Birdən yadına düşmüş kimi, bucağa, divar kağızının cirildiği yerə cumdu, əlini kağızın dalına soxub axtardı, lakin onun yadından çıxan bu da deyildi. Gedib sobanın qapağını açdı, əli ilə külün içini axtardı: şalvarının saçاقları, cibindən kəsilmiş parça, – necə ki atmışdı – eləcə də orada dururdu, deməli, heç kəs ona el vurmayıb. Bu zaman, Razumixinin indicə söylədiyi corab məsələsi onun yadına düşdü. Budur, corabının tayı yorğanının altındadır, ancaq o vaxtdan bəri o qədər yərə sürtülmüş və çirkənləmişdi ki, Zametov bunun üstündə heç bir şey görə bilməzdi.

– Pah, Zametov!.. Dəftərxana!.. Niyə məni dəftərxanaya çağırırlar? Çağırış vərəqəsi hanı? Pah!.. Mən işi qarışdırılaşam! Məni onda tələb edirdilər! Onda da mən corabı diqqətlə gözdən keçirmişdim, amma indi... mən xəstə idim. Zametov axı niyə gəlibmiş? Razumixin onu niyə gətiribmiş? – O, gücdən düşmüş halda yenə də divanın üstündə oturub öz-özünü mızıldanırdı... – Bu nə olan shəydir? Mən yenə də sayaqlayıram, ya doğrudan da belədir? Deyəsən, doğrudan da, belədir... Hə, yadıma düşdü: qaçmaqlı Tez qaçıb getmək, mütləq qaçmaqlı! Bəli... Hara? Bəs mənim paltarım hanı? Çəkməm yoxdur! Götürüb'lər! Gizlədiblər! Başa düşürəm! Hə, palto budur, – bunu görməyiblər. Budur, pul da stolun üstündədir, şükür Allah! Bu da veksel... Pulu götürüb gedəcəyəm, gedib ayrı bir otaq tutacağam, onlar məni tapa bilməz!.. Bəli, bəs adreslər şöbəsi? Taparlar! Razumixin tapar. Yaxşısı budur ki, lap qaçıb gedim... Uzaqlara... Amerikaya gedim... qoy onlar cəhənnəm olsun! Vekseli də götürərəm... orada lazım olar... Daha nə götürüm? Onlar elə bili ki, mən xəstəyəm. Heç bilmirlər ki, mən gəzə bilirəm – hi-hi-hi!.. Mən gözlərindən duydum ki, onlar hər şeyi bilirlər! Çətinə pilləkəndən düşməkdir! Bəlkə, orada keşikçilər, polis nəfərləri durublar? O nədir, çaydır?! Budur, pivə də qalib, yarım şüşə, soyuq pivə!



Şüşədə bir stəkan pivə qalmışdı, götürüb ləzzətlə başına çəkdi, birnəfəsə içdi, sanki sinəsində yanğı vardi, onu söndürdü. Lakin heç yarım dəqiqə də keçmədi ki, pivə onun başına vurdu, kürəyində yüngül, hətta xoş bir titrəyiş duydu. Uzanıb yorğanı üstünə çəkdi. Onsuz da bir-biri ilə rəbitəsi olmayan xəstə fikirləri get-gedə daha artıq qarışmağa başladı. Çox çəkmədi ki, onu yüngül, xoş bir yuxu bürüdü... Başı ilə ləzzətlə balişda yer elədi, əvvəlki cırıq şinəl əvəzinə, üstünə saldığı yumşaq, pambıq yorğana bərk-bərk büründü, astadan köksünü ötiirdü **və insana sağlamlıq gətirən dərin yuxuya** getdi.

O, kiminsə içəri girdiyini eşitdiyindən ayıldı; gözlərini açıb gördü ki, Razumixin qapını taybatay açaraq, tərəddüd içinde astanada durmuşdur, bilmir içəri girsin, ya girməsin. Raskolnikov cəld qalxıb oturdu, Razumixinə baxdı, sanki nəyisə xatırlamaq istəyirdi.

Razumixin:

– Hə, oyaqsan, budur, mən də gəldim! – dedi. Sonra pilləkəndən aşağı baxaraq çıçırdı: – Nastasya, düyünçəni bura gətir. Bu saat sənə haqq-hesab verilər.

Raskolnikov təşvişlə ətrafına baxaraq soruşdu:

– Saat neçədir?

– Qardaş, amma bolluca yatmışan: axşamdır, saat altı olar. Altı saatdan çox yatmışan.

– İlahi! Mən nə etmişəm!

– Nə olub ki? Lap yaxşı eləyib yatmışan! Hara tələsirsən? Qızla görüşə gedəcəksən-nədir? İndi bütün vaxt bizimkidir. Üç saat olar ki, səni gözləyirəm; bir-iki dəfə gəlib baxmışam, yatmışdin. İki dəfə Zosimova baş çəkmişəm: evdə yoxdur ki yoxdur! Eybi yox, gələr! Görünür, öz işi üçün harasa gedib. Mən axı bu gün köçmüşəm, tamam köçmüşəm, əmimlə bərabər. İndi axı mənim əmim var... Əş, cəhənnəm olsun, öz işimizə başlayaql! Nastenka, düyünçəni bura ver! Bu saat baxarıq. Qardaş, özünü necə hiss edirsən?

– Mən sağlamam; xəstə deyiləm... Razumixin, sən çoxdan buradasan?

– Dedim ki, üç saatdır gözləyirəm.

– Yox, mən əvvəldən deyirəm.

– Nə əvvəldən?

– Nə vaxtdan bura gəlirsən?

– Mən ki bayaq sənə danışdım; yoxsa yadında deyil?

Raskolnikov fikrə getdi. Əvvəlki əhvalatlar ona yuxu kimi gəlirdi.

Bu şeyləri xatırlaya bilmir, sualedici bir nəzərlə Razumixinə baxırı.

Razumixin dedi:

– Hm! Yadından çıxıb. Mənə bayaq elə gəlirdi ki, sən hələ özündə deyilsən... İndi yuxu səni yaxşılaşdırıb... Doğrudan da, lap yaxşisan! Aferin! İndi işə başlayaq! Bu saat yadına düşər. Bir bura bax, əzizim!

Razumixin düyünçəni açmağa başladı: görünür, bununla o çox maraqlanırdı.

– Qardaş, inanırsanmı, bu məni yaman narahat edirdi. Çünkü səni axı adam eləmək lazımdır. İşə girişək: yuxarıdan başlayaq. Sən bu dəbilqəciyi görürsən? – deyərək düyünçədən çox qəşəng, eyni zamanda çox adı və ucuz bir furajka çıxartdı. – İcazə verirsən, ölçüm baxım?

Raskolnikov iyrənə-iyrənə əlini yelləyərək dedi:

– Sonra, sonra.

– Rodya qardaş, sən gəl etiraz eləmə, sonra gec olar; mən də bütün gecəni yata bilmərəm, çünkü bunu ölçüsüz, gözəyari almışam. – Furajkanı onun başına qoyaraq bərkdən dedi: – Lap qayda-sındır! Elə bil lap ölçülüb alınıb! Qardaş, başa qoyulan şey ki var – bu geyimin ən mühüm hissəsi, bir növ tövsiyənamədir. Tolstyakov deyilən bir dostum var, ümumi yerlərə gedəndə – o yerdə ki hamı başına şlyapa, ya da furaşka qoyur, – baş qalpağını götürməli olur, hamı da elə bilir ki, bunu o, bu adamlara bəslədiyi köləcəsinə hissərinə görə edir; amma bunu ona görə edir ki, başına qoymuşluq quş yuvasından utanır, çox utancaq adamdır! Nastenka, bax bu iki baş örtüyüne, bu, palmerstondur (Raskolnikovun künçə atılmış girdə, əzilmiş şlyapasını götürdü: buna o, nə üçün palmerston deyirdi – məlum deyil), bu da ki, elə bil, zərgər əlindən çıxıb! Rodya, qiymət qoy görək, sənin fikrincə, buna nə vermişəm? – Nastasyanın susduğunu görüb ona sarı döndü: – Nastasyuska, sən necə?

Nastasya dedi:

– Yəqin, bir abbası vermisən.

Razumixin bundan inciyərək çıçırdı:

– Bir abbası? Axmaq qız! İndi bir abbasıya heç səni almaq olmaz!

Dörd abbası vermişəm! O da ona görə ki, nimdaşdır. Özü də şərt



qoymuşduq; indi bunu qoyarsan, gələn il bir ayırsını havayıca verəcəklər, vallah! Yaxşı da, indi də köçək Birləşmiş Amerika Ştatlarına, necə ki onda gimnaziyada deyirdik. Qabaqcadan xəbərdarlıq edirəm: şalvarla fəxr edirəm! – bunu deyib, nazik yay parçasından tikilmiş boz yun şalvari onun qabağında açdı. – Nə yırtığı var, nə ləkəsi, geyilmiş də olsa, heç də pis deyil, jilet də belədir, eyni rəngdədir, necə ki moda tələb eləyir! – O ki qaldı geyilmiş olması, əslinə qalandı bu daha yaxşıdır: həm yumşaq olar, həm də zərif... Bilirsən, Rodya, bu dünyada mənsəb qazanmaq üçün, məncə, həmişə mövsümləri müşahidə etmək kifayətdir. Yanvarda qulançar yeməsən, bir neçə manat kisəndə qalar; bu alınan şey haqqında da bu sözləri demək olar. İndi yay mövsümüdür, mən də yay paltarları almışam, sonra payız mövsümünə onsuz da daha isti paltar lazım olacaq, bunları atacaqsan, bir də ki bunlar da o vaxta qədər, zinət çoxluğundan olmasa da, hər haldə, daxili nizamsızlıqdan dağılıb gedəcək. Qiyməti? Səncə, neçə olar? İki manat iyirmi beş qəpik! Yadında saxla: yenə də əvvəlki şərt ilə – bunlar ki dağıldı, gələn il o birlər sənə havayı verilir! Fedyayevin dükanında başqa cür alver eləmirler: bir dəfə ki pul verdin – bütün ömrün boyu kifayət edəcək, çünkü ikinci dəfə heç özün getməyəcəksən. Yaxşı da, indi keçək uzunboğaz çəkməyə, – necədir? Aydın görünür ki, geyilmiş çəkmədir, ancaq hər necə olsa, iki ay geyəcəksən, çünkü xaricdə tikilib, malı da xarici malıdır: ingilis səfirliyinin katibi keçən həftə bazarda satıb; cəmisi də altı gün geymişdir, özü də ona pul lazım imiş. Qiyməti bir manat əlli qəpikdir. Yaxşı almişam?

Nastasya dedi:

– Bəlkə, ayağına olmadı?

– Ayağına olmadı? Bəs bu nədir? – O, Raskolnikovun yırtılmış, kobudlaşmış, qırışmış, hər tərəfində palçıq qurumuş uzunboğaz çəkməsinin bir tayını cibindən çıxartdı. – Mən ehtiyatlı getmişdim, bu bədheybət şeyin ölçüsünü götürüb mənə çəkmə veriblər. Bütün bu işləri mən ürəkdən görmüşəm. O ki qaldı tuman-köynək – bu barədə Paşenka ilə məsləhətləşmişəm. Bax, əvvəla, bu üç köynək, kətandır, yaxası da moda üzrə düzəldilib... Bəli, belə: kartuz dörd abbası, yerdə qalan paltar – iki manat iyirmi beş qəpik, cəmisi eyləyir üç manat beş qəpik; çəkmə – manat yarımla, çünkü çox yaxşı çəkmədir – cəmisi eləyir dörd manat əlli beş qəpik; bütün tuman-

köynək də beş manat – hamısını bir yerdə danışıb almışam; cəmisi eləyir düz doqquz manat əlli beş qəpik. Qırx beş qəpik də artıq qalıb, qara şahılardır, budur, buyurun alın! Bu qayda ilə, Rodya, sənin bütün geyimin düzəlib; çünkü, mənim fikrimcə, sənin palton nəinki işə yarayar, hətta onun xüsusi bir nəcibanə görünüşü də var: bax Şarmerə paltar tikdirmək bu deməkdir! O ki qaldı corab və başqa şeylər – bunları sənin öz ixtiyarına buraxıram. Orada bizə iyirmi beş manat pul qalır; sən Paşenka barəsində, bir də ki otaq kirayesi barəsində narahat olma; mən danışmışam, etibar hədsiz dərəcədə! İndi, qardaş, icaza ver, sənin köynəyini dəyişdirim, yəqin ki, xəstəlik indi sənin ancaq köynəyində yerləşib...

Raskolnikov əlini yelləyərək onu özündən rədd etdi:

– Əl çək! İstəmirəm! – O, Razumixinin aldığı şeylər haqqında gərgin və oynaq bir ifadə ilə verdiyi məlumatı nifrətlə dinləmişdi.

Razumixin israr edib durdu:

– Qardaş, belə şey olmaz! Bəs niyə gedib ayaqqabı yırtmışam?

Nastasyuška, utanmayın, kömək eləyin. Bax belə.

O, Raskolnikovun müqavimət göstərməsinə baxmayaraq, onun alt paltarını dəyişdi. Raskolnikov balışın üstünə yixilib qaldı, bir-iki dəqiqə heç bir söz demədi.

“Hələ deyəsən əl çəkməyəcəklər!” – düşündü.

Nəhayət, divara baxaraq soruşdu:

– Bu şeylər hansı pulla alınıb?

– Hansı pulla? Əcəb adamsan! Sənin öz pulunla! Bayaq artelçi gəlməşdi. Vaxruşının yanından; anan göndərib; yoxsa bu da yadından çıxb?

Raskolnikov tutqun bir halda xeyli düşündükdən sonra dedi:

– İndi yadına düşdü...

Razumixin qaşqabağını tökərək təşvişlə ona baxırdı.

Qapı açıldı, ucaboylu, möhkəm bədənli bir adam içəri girdi:

Raskolnikov onu da, deyəsən, üzdən bir az tanıydı.

Razumixin sevinərək çıktı:

– Zosimov! Axır ki, gəlib çıxdın!



IV

Zosimov ucaboylu, düz açıq-sarışın saçlı, iyirmi yeddi yaşlı kök bir adamdı; heç bir cəhətdən nəzərə çarpmayan solğun və şişkin üzü təmiz qırxılmışdı, gözündə eynək vardi, köklükdən şışmış kimi görünən ətli barmağına iri bir qızıl üzük taxmışdı. O, yüngül, gen, sıq palto, açıq rəngli yay şalvari geymişdi; ümumiyyətlə, əynindəki hər şey gen, sıq, həm də təptəzə idi; köynəyində heç bir eyib yox idi; saatının zənciri iri idi. Ağır, sanki, süst tərpənirdi, eyni zamanda, onun hərəkətləri süni və həddindən artıq sərbəst idi; gizlətməyə çalışdığı iddiası isə hər dəqiqə nəzərə çarpırdı. Zosimovu tanıyanların hamısı deyirdi ki, o, ağır xasiyyətli,ancaq öz işini bilən bir adamdır.

Razumixin çığıraraq:

– Qardaş, – dedi. – Mən iki dəfə sizə gəlmışəm... Görürsən, aylılıb.

– Görürəm, görürəm. – Zosimov diqqətlə Raskolnikova baxaraq, onun ayaq tərəfində, divanda otura-otura dedi: – Yaxşı, indi özümüzü necə hiss edirik, hə? – Oturan kimi də mümkün olan qədər divana yayıldı.

Razumixin sözünə davam etdi:

– Elə hey məlxulya içindədir. İndicə tuman-köynəyini dəyişirik, az qaldı ki, ağlasın.

– Məlum şeydir; əgər istəmirdisə – tuman-köynəyini sonra da dəyişmək olardı... Nəbzi lap yaxşıdır. Başın hələ də bir az ağırıyımı, hə?

Raskolnikov birdən divandan bir az qalxaraq gözləri parıldaya-parıldaya, inadla və əsəbi halda dedi:

– Mən sağlamam, mən lap sağlamam! – Lakin elə o saat da balışın üstüne yixilib, üzünü divara çevirdi.

Zosimov diqqətlə ona göz qoyurdu.

Sonra süst halda:

– Çox yaxşı... – dedi. – Hər şey öz qaydası ilə gedir. Bir şey yeyibmi?

Raskolnikovun nə yedyini ona danışdırılar və soruştular ki, ona nə vermək olar?

– Hər şey vermək olar... Şorba, çay... Əlbəttə, göbələk və xiyar vermək olmaz, hə, mal əti də vermək olmaz, bir də ki, nə danışmaq axı!.. – O, Razumixinə, Razumixin də ona baxdı. – İçməyə dərman verməyin, heç birini verməyin, sabah özüm baxaram... Elə bu gün də... hə, əlbəttə...

Razumixin öz qərarını söylədi:

- Sabah axşam mən onu gəzməyə aparacağam! Yusupov bağına, sonra da “Pale de Kristal”a gedəcəyik.
- Sabah mən onu heç yerindən də tərpətməzdəm, amma... bir azca... sonra baxıb görərik...
- Eh, nə pis oldu: bu gün mən təzə otağa köçdüyüm üçün qonaqlıq eləyəcəyəm; iki addımlıqdadır, bunu da aparsaydım, pis olmazdı. Heç olmasa, bizim yanımızda, divanda uzanardı! – Birdən o, Zosimova sarı döndü: – Sən gələcəksən? Bax, yadından çıxartma ha, söz vermişən!
- Bəlkə, gəldim, ancaq gec gələcəyəm. Sən orada nə düzəltmişən?
- Elə bir şey yoxdur: çay, araq, siyənək balığı... Piroq da olacaq; özümüzküller gələcək.
- Yəni kimlər?
- Hamısı burada yaşayan adamlardır, çoxusu da təzədir, – ancaq qoca əmimdən başqa; elə o özü də təzədir, dünən Peterburqa gəlib: hansı bir işdən ötrüsə. – Beş ildən bir görüşürük.
- Nəqidir?
- Bütün ömrü boyu qəzada poçt müdürü olub... azca pensiya alır
- altmış beş yaşı var, bu barədə heç danışmağına dəyməz... Ancaq mən onun xətrini istəyirəm. Porfiri Petroviç də gələcək – buradakı istintaq işləri pristavi... hüquqşunasdır. Sən ki onu tanıyırsan...
- O da sənin qohumlarındandır?
- Lap uzaq qohumlardandır. Niyə qəşqabağını turşudursan? Bir dəfə onunla dalaşmışan, ona görə? Onda, yəqin, gəlməyəcəksən?
- Qoy cəhənnəm olsun, əşİ!..
- Bu, hamısından yaxşı. Sonra kimlər olacaq: tələbələr, bir müəllim, bir məmur, bir çalğıçı, bir zabit, Zametov...
- Sən allah, bir de görün: sənin, ya bunun, – Zosimov işaret ilə Raskolnikovu göstərdi, – o Zametov deyilənlə nə alveri?
- Aman bu vasvəsilərdən! Prinsiplər!.. Sən bütün-bütünə prinsip üzərindəsən, – yay üzərində olan kimi: öz istədiyin kimi tərpənə bil-mirsən ki! Amma, məncə, yaxşı adamdırsa – bax, prinsip budur, ayrı heç bir şey bilmək istəmirəm. Zametov çox gözəl adamdır.
- Əliyərinin biridir.

Birdən Razumixin sanki qeyri-təbii bir halda açıqlanaraq çıçırdı:



— Qoy əliyəri olsun, cəhənnəmə ki! Nə olsun ki, əliyəridir? Məgər mən sənə onun əliyəri olduğunu təriflədim? Mən dedim ki, o da özünə görə yaxşıdır! Amma ki, bütün bu növlərə baxılsa, onda heç yaxşı adam qalarmı? Mən əminəm ki, onda mənə bircə bişmiş soğan verərlər – bunu da onda verərlər ki, üstəlik, sən də olasan!..

— Bu azdır; mən sənə ikisini verərəm...

— Amma mən sənə ancaq birini verərəm! Bir də məzəlilik elə görək! Zametov hələ uşaqdır, mən hələ onun saçını da yola bilərəm! Çünkü onu rədd etmək deyil, cəlb etmək lazımdır. Adami özündən rədd etməklə onu düzəltmək olmaz, — o ki uşaq ola! Uşaqla gərək daha ehtiyatlı olasan. Mütərəqqi kütbeinlər, siz heç bir şey başa düşmürsünüz! İnsana hörmət etmirsiniz, özünüüzü incidirsınız... Əgər bilmək istəyirsənsə – deyə bilərəm, bizim aramızda ümumi bir iş əmələ gəlib...

— Bilmək pis olmaz.

— Yenə də elə o rəngsaz barəsindədir, yəni o rəngsaz haqqında... biz bu sırrın üstünü açacaqıq! Əslində, indi elə bir şey yoxdur. Məsələ lap aydınlaşdır, lap! Biz ancaq işə qüvvət verəcəyik.

— Bu rəngsaz deyilən kimdir?

— Necə, yoxsa sənə danışmamışam? Hə? Hə, mən sənə ancaq danışmağa başlamışdım... O sələmçi qarının, o məmər arvadının öldürülməsi barəsində... İndi o rəngsəzi da bu işə qatıblar...

— O qarının öldürülməsi barəsində mən sən deyəndən də qabaq eșitmışəm, hətta bu işlə maraqlanıram da... qismən... bir məsələ ilə əlaqədar olaraq... qəzetlərdə də oxumuşam! Amma...

Birdən Nastasya Raskolnikova sarı dönərək, heç lazım olmadığı halda dedi:

— Lizavetanı da öldürübəl!

Nastasya bayaqdan bəri otaqda idi, qapıya söykənərək qulaq asırdı.

Raskolnikov güclə eşidiləcək bir səslə mızıldadı:

— Lizavetanı?

— Lizavetanı tanımırsan, alver edirdi ha? O, bura, aşağıya gələrdi. Sənin köynəyini də yamamışdı...

Raskolnikov divara sarı çevrildi, xırda ağ güllü, çirkli, sarı divar kağızındaki kiçik mixəyi xətləri olan güllərdən birini seçib baxmağa başladı: gülün neçə yarpağı, neçə xətti olduğunu sayır, yarpaqlar-

dakı dişcikləri gözdən keçirirdi. O, əllərinin, ayaqlarının quruduğunu hiss edirdi, sanki bunlar onunku deyildi, lakin heç yerindən qımdanmırıldı və diqqətlə gülə baxırdı.

Zosimov böyük bir narazılıqla Nastasyanın sözünü kəsərək soruşdu:

— Yaxşı, bəs bu rəngsaz necə oldu?

Nastasya köksünü ötürüb susdu.

Razumixin qızğıń-qızğıń danışaraq sözünə davam etdi:

— Onu da qatillər ayağına yazdilar!

— Bir dəlil-filan varmı?

— Dəlil nədir! **Amma**, deyəsən, elə dəlilə əsasən. Ancaq bu, dəlil deyil, bax bunu sübut etmek lazımdır! Necə ki əvvəl onları... Nədir o... hə, Koxnan Pestryakovu tutmuşdular, onlardan şübhələnmişdilər – bu da eynən elədir. Tfu! Nə axmaq işlər tuturlar, hətta kənardan baxana da iyənc görünür! Pestryakov bəlkə bu gün mənim yanımı gəldi... Yeri gəlmışkən, Rodya, sən bu əhvalatı bilirsən, bu hələ sən xəstələnməmişdən olub, – polis deftərxanasında bu barədə söhbət gedəndə özündən gedib yxılandan düz bir gün qabaq...

Zosimov Raskolnikova maraqla baxdı; Raskolnikov heç tərəfənmirdi.

Sonra Zosimov dedi:

— Razumixin, bilirsən nə var? Mən ki sənə belə baxıram – sən yaman qayğıkeş adamsan!

Razumixin yumruğunu stola vuraraqçıçırdı:

— Nə olar ki, hər halda, biz qatili tapacaqıq! Bu məsələdə adama ağır gələn nədir? Məsələ onda deyil ki, onlar yalan deyirlər, yalanı həmişə bağışlamaq olar, yalan yaxşı şeydir, ona görə ki, doğruya yol açır. Adamı acıqlandıran odur ki, yalan deyirlər, hələ üstəlik, öz yalanlarına baş əyirlər. Mənim Porfiriyə hörmətim var. Amma... Axi onları, məsələn, ilk əvvəl yolundan azdırı nə olub? Qapı bağlı imiş, amma dalandarla gələndə görüblər ki, açıqdır... deməli, qarını Koxla Pestryakov öldürmüştür. Bax, onların məntiqi bundan ibarətdir.

— Əshi, acıqlanma görülək! Onları ancaq tutub saxlamışlar, olmaz axı... mən o Koxa rast gəlirdim, o axı qarıdan girov qoyulan, amma vaxtı keçmiş şeyləri alırmış! Görürsən?

— Hə, dələduzun biridir! O, veksel də alır. Gör də, necə işlərlə məşğul olur! Əshi, qoy cəhənnəm olsun! Mənim bilirsən niyə acığım



tutur – sən bunu başa düşürsənmi? Onların bu köhnəlmiş, bayağı, kobud mühafizəkarlığına, köhnə qayda ilə getmələrinə... Amma indi bircə elə bu işdə, yeni bir yol açmaq olar. Bircə elə psixoloji sübut etmək olar ki, əsl izi necə tapmaq lazımdır. “Bizim dəllillərimiz var!” Dəlil kifayət deyil. Dəllillərlə necə rəftar etməyi gərək biləsən – işin təxminən yarısı bundan ibarətdir!

– Sən dəllillərlə rəftar etməyi bilirsən?

– Axi susmaq olmur – onda ki hiss eləyirsən, duyursan ki, işə kömək edə bilərsən, əgər... Eh... Sən məsələni müfəssəl bilirsənmi?

– Gözləyirəm ki, o rəngsaz haqqında danışasan.

– Eləmi?! Onda qulaq as, gör əhvalat necə olub: cinayətdən düz iki gün sonra, səhər çığı, onda ki onlar hələ Koxla və Pestryakovla əllaşirmiş, onlar da hərə öz bildiyini sübut edirmiş – bu aydın görünür! Heç gözlənilməyən bir fakt meydana çıxır. Duşkin adlı bir kəndli – həmin evin qabağında içki dükani var, onun sahibi – polis dəftərxanasına gəlir, içində qızıl sırgalar olan bir qutu gətirir, başlayır böyük bir nağıl danışmağa, deyir: “İki gün əvvəl, axşamüstü, təxminən doqquza işləyəndə – fikir verirsənmi, günü ilə, saatı ilə deyir! – mənim yanımı Mikolay adlı bir rəngsaz gəldi, – bundan qabaq da o, mənim yanımı gələrdi, – bax, həmin bu qutunu gətirdi, içində də qasılı qızıl sırgalar; bu şeyləri girov qoyub məndən iki manat pul istədi; sorusanda ki bu səndə haradandır? – dedi ki, səkidən tapdım. Daha ondan mən bir şey soruşmadım. Həmin bu Duşkin dedi ki, mən ona bir kağız pul verdim, yəni bir manat, – ona görə verdim ki, dedim, mən olmasam da, gedib başqasının yanında girov qoyacaq, nə təfavüti var – aparıb içəcək, yaxşısı budur ki, qoy məndə qalsın: dərində saxlarsan – tez taparsan, söz-söhbət başlar, aparıb yerinə verərəm”. Əlbəttə, o, nağıl danışırı, it kimi yalan deyirdi, çünkü mən bu Duşkin deyiləni tanıyıram, o özü girov saxlayandır, oğurluq şey alındır, otuz manatlıq şeyi də ona görə götürməyib ki, “aparıb yerinə versin”, elə belə deyir. Əshi, cəhənnəm olsun, qulaq as, gör Duşkin nə deyir – lap uşaqlıqdan tanıyıram, bizim quberniyadandır, Zarayski qəzasından, çünkü biz özümüz ryazanlıyıq. Mikolay əyyaş olmasa da, içəndir, bizə də məlum idi ki, o həmin bu evdə işləyir. Mitrey ilə rəngsazlıq eləyir, özləri də bir yerlidir. Pulu alan kimi o saat xirdaladı, iki stəkan dalbadal içdi, pulun artığını alıb getdi, amma Mitreyi onda mən onunla görmədim. Ertəsi gün eşitdik ki, Alyona

İvanovnanı, onun bacısı Lizaveta İvanovnanı balta ile öldürübllər; biz onları tanıydıq; bu zaman mən sırgaları yadına salıb şübhələnməyə başladım; çünkü bizə məlum idi ki, mərhum qarı girov şey götürür. Mən onların evinə getdim, ehtiyatla, yavaş-yavaş altdan-altdan öyrənməyə başladım, ən əvvəl də soruştum: Mikolay buradadır mı? Mitrey dedi ki, Mikolay içmişdi, səhər açılanda evə gəlmışdi, özü də kefli idi, təxminən on dəqiqə evdə oldu, sonra yenə getdi. Mitrey sonra onu daha görməyib, indi təkbaşına işləyir. İş yeri də öldürülen qarı ilə bir pilləkəndədir, ikinci mərtəbədə. “Bunları eşidəndə biz onda heç kəsə bir söz demədik” – bunu Duşkin deyir, – “qarının öldürülməsi barəsində bacardığımı öyrənib, yenə əvvəlki şübhə ilə evə qayıtdım. Bu gün səhər saat səkkizdə”, yəni iki gün sonra, başa düşürsən? – “Gördüm ki, Mikolay gəlib dükana girdi, içmişdi, ancaq sərxoş deyildi, danışanda deyiləni başa düşürdü. Taxtın üstündə oturub susurdu. Ondan savayı dükanda cəmisi bir kənar adam vardi, taxtın üstündə də birisi yatırdı, tanış adamdı, iki də bizim uşaq vardi. – Soruştum ki, Mitreyi görmüsənmi? – Dedi ki, yox, görməmişəm. – Bura da gəlməmişdin? – Dedi ki, gəlməmişdim, iki gündür gəlmirəm. – Bəs gecə harada qalmışdin? Dedi ki, Peskida kolomnalıların yanında qalmışdım. – Dədim ki, bəs sırga sənin elinə haradan düşmüşdü? – Dedi ki, səkidən tapmışdım; özü də elə dedi ki, elə bil doğru demirdi, adama da baxmırı. – Dədim ki, həmin axşam, həmin saatda o pilləkəndə olan əhvalatı eşitmisənmi? – Dedi ki, yox, eşitməmişəm. – Amma özü gözünü bərəldib qulaq asırdı, rəngi də birdən ağappaq ağardı. Mən bu sözləri ona deyirəm, gözüm də ondadır, gördüm ki, papağını götürdü, durmaq istəyir. Elə bu zaman mən onu tutmaq istədim: dedim ki, Mikolay, bir dayan görək, içmək istəmirsin? Amma özüm uşaqa göz vurdum ki, qapını tutsun; piştaxtanın altından çıxdım; birdən o götürülüb küçəyə qaçıdı, qaça-qaça özünü döngəyə verdi, o saat gözdən itdi. Burada mən şübhəmin doğru olduğunu yəqin etdim, – onun günahı olma-sayıdı, niyə qaçırdı...”

Zosimov dedi:

– Əlbəttə!..

– Dayan! Axırına qulaq as! Məlum shedyir ki, dabənbasma Mikolani axtarmağa başladılar. Duşkini tutdular, evini axtardılar. Mitreyi də elə. Kolomnalıları da ərnəş-vərnəş elədilər, ancaq iki gündən



sonra birdən Mikolanı tutub gətirdilər; onu N. qarovulxanası yaxınlığında, karvansarada tutublarmış. Mikola ora gəlir, boynundan gümüş xaçını çıxarıb verir, bir stəkan araq istəyir. Verirlər. Bir az sonra arvad pəyəyə gedir, deşikdən baxıb görür ki, həmin adam qurşağıni açıb pəyənin yanındakı anbarda tırə bağladı, ucunu ilgək elədi, bir kötüyüñ üstünə qalxdı, istədi ilgəyi boğazına salsın. Arvad səsi yetdikcə çıçırrı, yüyürüb deyirlər ki: "Hə, sən beləsənmiş?" – O deyir: "Məni filan polis dəftərxanasına aparın, mən hamısını açıb deyərəm". Bəli, onu lazımı qayda ilə filan polis dəftərxanasına aparırlar, yəni bura gətirirlər. Bəli, başlayırlar ordan-burdan, haralısan, nəçisən, neçə yaşın var – "İyirmi iki" və sairə və sairə... Soruşurlar: "Mitreylə necə işləyir-diniz, filan-filan saatda pilləkəndə adam gördünüzmü?" Cavab verir: "Məlum şeydir, bəlkə də adam gəlib-keçib, ancaq mən görməmişəm". – "Bəs onda səs-küy, ya ayrı bir şey eşitməmisən?" – "Elə bir şey eşitməmişəm". "Mikola, həmin gün filan vaxtda, filan saatda, filan dul arvadın bacısı ilə bərabər öldürülüyü və evinin soyulduğu sənə məlum idimi?" – "Heç xəbərim olmayıb. Bunu birinci dəfə mən, iki gündən sonra, içki dükanında Afanasi Pavlıçdan eşitdim". – "Bəs sırgalar səndə hardan?" – "Səkidən tapdım!" – "Niyə ertəsi gün Mitreylə işləməyə gəlmədin?" – "Ona görə gəlmədim ki, içirdim". – "Harada içirdin?" – "Filan yerdə, filan yerdə". – "Bəs Duşkindən niyə qaçdırın?" – "Ona görə ki, mən onda yaman qorxmuşdum". "Nədən qorxmuşdun?" – "Qorxdum ki, tutub məhkəməyə verər". – "Sən ki özünü heç bir şeydə günahkar hesab eləmirdin – onda niyə qorxurdun?.." – Zosimov, ister inan, ister inanma: bu sual eynən belə bir ifadə ilə verilmişdi, mən bunu yəqin bilirəm, bunu mənə olduğu kimi danışmışlar. Necədir? Necədir?

– Hər halda, dəlil vardır.

– Mənim dediyim dəlil barədə deyil, mən sual barədə deyirəm, onların öz mahiyyətlərini necə başa düşdükləri barədə! Əş, cəhənnəm olsun!.. Onu sıxışdırırlar, sıxışdırırlar, qısmə-boğmaya salırlar, oyan-buyan, axırdı boynuna alır; deyir: "Onu mən səkidən tapmadım, otaqdan tapdım, Mitreynən mən rənglədiyimiz otaqda". "Axı necə tapdın?" "Belə tapdım: Mitreynən mən o otağı bütün günü rəngləyirdik saat səkkizə kimi; yığışırıq getməyə. Birdən Mitrey mənim üzümə qırmızı rəng sürtdü, üzümə rəngi sürtən kimi də qaçıdı, mən də onun dalınca. Onun dalınca qaçıram, özüm də səsim yetdikcə

çığınırıam; elə pilləkəndən düşüb darvazaya sarı yüyürürdüm ki, düz dalandarın və bir neçə adamın üstünə çıxdım. Bu ağalar neçə nəfərdi – yadımda deyil; bunun üstündə dalandar mənə açıqlandı, o biri dalandar da açıqlandı, dalandarın arvadı çıxdı – o da bizə açıqlandı, bir cənab bir xanım ilə darvazadan içəri girirdi – o da bizə açıqlandı, çünki biz, Mitka ilə mən, yol üstündə köndələn yixilmişdiq: mən Mitkanın saçından tutub yerə yixdim, başladım yumruqlamağa, Mitka da altdan mənim saçımdan tutub məni yumruqlamağa başladı, bunu da biz açıqlanıb eləmirdik, bir-birimizi istədiyimizdən eləyirdik, oynayırdıq. Sonra Mitka əlimdən çıxıb küçəyə qaçıdı, mən də onun dalınca, ancaq çata bilmədim; qayıdb otağa girdim, çünki gərək oradakı şeyləri yığışdırıydım. Başladım yığışdırmağa, Mitreyi də gözləyirdim, deyirdim, bəlkə gəldi. Birdən dəhlizin qapısı ağzında, divarın dibində, künçdə, ayağının altında bir qutu qaldı. Baxıb gördüm ki, kağıza bükülüüb. Kağızi açdım, gördüm ki, qutunun hərlənən balaca cəftəsi var, cəftəni açdım nə gördüm: içində sırga..."

Raskolnikov bulanıq ürkək bir nəzərlə Razumixinə baxaraq ucadan dedi:

– Qapının dalında? Qapının dalında idi? – O, əlini divana dayayaraq dərhal qalxdı.
– Hə... Necə məgər? Sənə nə oldu? Niyə belə həyəcanlandın? Razumixin də yerindən qalxdı.

Raskolnikov yenə də uzanaraq, yenə də üzünü divara sarı çevirərək, güclə eşidilən bir səslə cavab verdi:

– Heç!..

Razumixin sualedici bir nəzərlə Zosimova baxaraq dedi:

– Yəqin, yatıbmış, yuxulu-yuxulu deyib.

Zosimov başı ilə yüngülcə "yox" işarəsi etdi.

– Yaxşı, danış görək, sonra nə oldu?

– Sonra nə olacaq? O, sırganı görən kimi o saat otaq da, Mitka da yadından çıxır, papağını götürüb Duşkinin yanına qaçır, ondan bir manat alır ki, bu da bizə məlumdur, özü də yalandan deyir ki, səkidən tapmışam; elə o saat da gedib içir. O ki qaldı qarının öldürülməsi – bu barədə əvvəlki sözündə dayanıb durur: "Nə görmüşəm, nə də xəbərim var, bunu ancaq iki gün sonra eşitmişəm". – "Bəs niyə bu çağə kimi göz görünmürdün?" – "Qorxudan". – "Bəs özünü niyə asmaq istəyirdin". – "Fikirdən!" – "Hansı fikirdən?" – "Qorxurdum



ki, mənə ağır cəza verərlər". – Bax, bütün əhvalat bundan ibarətdir. İndi sən necə düşünürsən: onlar bundan nə nəticə çıxarıblar?..

– Nə düşünmək axı! İz tapılıb, az da olsa, tapılıb. Dəlil var. Yəni deyirsən o rəngsəz buraxsınlar, getsin?

– İndi bu saat onlar onu əsl qatil hesab eleyirlər! Onların buna heç bir şübhəsi yoxdur.

– Yanılırsan, acıqlanıb deyirsən. Bəs sırga? Bir başa düş: əgər həmin gündə, həmin saatda qarının sandığında olan sırga gəlib Nikolayın əlinə düşürsə, bunun gəlib onun əlinə düşməsinə bir səbəb var, ya yox? Belə bir işdə bunun əhəmiyyəti az deyil!

Razumiixin ucadan dedi:

– Necə düşüb! Necə düşüb! Sən axı həkim sən, sən axı gərək, hər şeydən əvvəl, insanı öyrənəsən, indi sənin qarşısında elə bir şey var ki, bununla sən, hər şeydən əvvəl, insanın təbiətini öyrənə bilir-sən, – bu qədər əsas olduğu halda, sən görmüsənmi ki, bu Nikolay necə bir təbiətə malik adamdır? Sən görmüsənmi ki, lap elə ilk baxışda, o adamın istintaq zamanı söylədiyi sözlər tamamilə doğrudur? Bu sırga onun əlinə necə ki deyir – eynən elə də düşmüşdür. Qutu ayağının altında qalib, o da götürüb!

– Tamamilə doğrudur. Amma özü etiraf etmişdir ki, əvvəl yalan demişəm!

– Qulaq as mənə, diqqətlə qulaq as: dalandar da, Kox da, Pestryakov da, o biri dalandar da, birinci dalandaların arvadı da, bu zaman onun evində oturan meşşan qadın da, elə bu anda kolyas-kadan düşən, arvadının qolundan tutub darvazadan içəri girən saray müşaviri Kryukov da – bunlar hamısı, yəni səkkiz, ya on nəfər şahid istintaq zamanı birağızdan demişlər ki, Nikolay Dmitritini yerə basıb üstündə uzanmışdı, onu yumruqlayırdı, o da Nikolayın saçından dartıb onu yumruqlayırdı. Onlar yol üstündə köndələninə uzanıblarmış, yolu kəsiblərmiş; bu adamlar hər tərəfdən onların üstünə acıqlanırlar, amma onlar "balaca uşaq kimi" (şahidlər eynən belə demişlər) – bir-birinin üstünə yixilib çıçırlırlarmış, qapışırlarmış, bir-birinə macal verməyib qəhqəhə ilə gülürlərmiş; sifətləri də bu zaman çox gülünc bir şəkildə imiş; sonra da eynən uşaq kimi bir-birini qova-qova küçəyə qaçıblar. Eşidirsənmi? İndi bir ağıllı-başlı fikirləş gör: öldürülənlərin meyiti yuxarıda hələ heç soyumamışdır, eşidirsən, hələ heç soyumamışdır, – gedib onları belə görmüşdülər! Əgər

qarı ilə bacısını onlar, ya elə təkcə Nikolay öldürsəydi, həm də sandığı sındırıb içindəki şeyləri qarət etsəydi, ya da bu qarətdə iştirak etsəydi, – icazə ver, sənə cəmisi bircə sual verim: onda belə bir əhvali-ruhiyyə, yəni darvazanın qabağında çığırışma, gülüşmə, uşaqqasına qəpişma – balta ilə, qanla xəbiscəsinə bir hiyləgərlilikə, ehtiyatkarlıqla, qarətlə düz gələrmi? Onlar qarı ilə bacısını, guya, indicə öldürmişlər, cəmisi beş-on dəqiqa bundan əvvəl, çünki meyitlər hələ heç soyumayıbmış, – birdən işdən əl çəkirlər, qapını açıq qoyub qaçırlar, bunu da bilirlər ki, indicə ora adam gəlmışdi, – qarəti də atıb, balaca uşaq kimi, bir-birini yol üstünə yixaraq, bərkədən gülüşürlər, hamının diqqətini özlərinə cəlb edirlər, – buna da on nəfər eyni sözü deyən şahid var!

– Əlbəttə, qəribədir! Məlumdur ki, bu, mümkün olan şey deyil, amma...

– Qardaş, bunun heç amması-filani yoxdur, əgər həmin gün həmin saatda Nikolayın əlinə düşən sırga, doğrudan da, onun əleyhinə olan mühüm bir həqiqi dəlildirsə, – ancaq bu onun öz ifadəsindən məlumdur – deməli, onun əleyhinə olan bu dəlil hələ mübahisəli deyildir, onda gərək onu təmizə çıxaran dəlillər də nəzərə alınsın, bu, xüsusilə ona görə nəzərə alınmalıdır ki, bunlar təkzibedilməz dəlillərdir. Sən necə düşünürsən: bizim hüquqsunaslıq elminin xarakterinə görə yalnız psixoloji hallarda, yalnız əhvali-ruhiyyəyə əsaslanan dəlilləri – təkzibedilməz bir dəlil kimi, adamı müttəhim edən əyani dəlilləri isə – qoy bunlar nə kimi bir dəlil olursa olsun, pozucu, dağıdıci bir dəlil kimi qəbul edərlərmi, ya qəbul etməyə qabildirlərmi? Yox, qəbul etməzlər, qətiyyən qəbul etməzlər; çünki, bir baxın da, – o adam bir qutu tapmışdır; sonra da özünü asmaq istəmişdir, guya “o özünü müqəssir hesab etməsəydi, özünü asmaq istəməzdil!” Bax, əsas məsələ budur, bax mən buna görə açıqlanıram! Başa düş!

– Sənin açıqlandığını mən görüürəm. Dayan, bir şey yadımdan çıxıb, qoy soruşum: nə ilə isbat olunmuşdur ki, o tapılan sırga qutusu, doğrudan da, qarının sandığından götürülmüşdür?

Razumixin qaşqabağını tökərək, sanki, könülsüz bir halda dedi:

– Bu, isbat olunmuşdur. Kox o şeyi tanımişdır, onu girov qoyan adamın da kim olduğunu demişdir, o da isbat etmişdir ki, sırga mənimdir.



– Bu pis oldu. İndi bir sual da verim: Koxla Pestryakov yuxarı qalxanda Nikolayı görən olubmu, bunu bir şeylə isbat etmək olmazmı?

Razumixin narazı halda:

– Məsələ də elə burasındadır ki, onu heç kəs görməmişdir, – deyə cavab verdi, – məsələnin elə pis cəhəti də budur. Hətta Koxla Pestryakov yuxarı qalxanda da onu görməmişlər, – hərçənd indi onların verdiyi şəhadətin elə bir əhəmiyyəti yoxdur. Onlar deyir: “Gördük otağın qapısı açıqdır, dedik ki, yəqin, orada işləyirlər, ancaq onun qabağından keçəndə buna əhəmiyyət vermədik, bu zaman orada adam olub-olmadığı yaxşı yadımızda deyil”.

– Bəli!.. Deməli, rəngsazları təmizə çıxarmaq üçün bircə dəlil budur ki, onlar bir-birlərini yumruqlayırmışlar, qəhqəhə ilə gülür-mişlər. Tutaq ki, bundan daha tutarlı bir dəlil yoxdur, ancaq... İndi icazə ver: sən özün bütün bu şeyləri necə izah edirsən? Əgər Nikolay, doğrudan da, sırganı orada tapıbsa, – necə ki özü deyir, – onda sən bunu nə ilə izah edirsən?

– Nə ilə izah edirəm? Burada axı izah ediləsi bir şey yoxdur: məsələ aydınlaşdır! Hər halda, işi açmaq üçün hansı yolla getmək lazımlılığı aydınlaşdır və isbat olunmuşdur, bunu da ancaq sırga qutusu isbat etmişdir. Bu sırga qutusu əsl qatılın əlindən düşüb qalmışdır. Kox və Pestryakov qapını döyəndə qatıl yuxarıda imiş, qapını bağlayıb içəridə oturubmuş. Kox səfəhlik edib aşağı düşmüşdür; bu zaman qatıl də içəridən çıxıb aşağı qaçmışdır, çünkü onun başqa əlaci yox imiş, onda ki Dmitri ilə Nikolay işlədikləri otaqdan çıxıb qaçmışdır, bax o zaman qatıl pilləkəndə Koxdan, Pestryakovdan, dalandardan gizlənmək üçün həmin boş otağa girib qapının dalında durmuşdur, dalandar və o biri adamlar otağın qabağından keçib, ta ayaq səsləri kəsilənə qədər orada durub gözləmişdir, sonra da sakitcə aşağı enmişdir: bu da o anda olmuş ki, Dmitri ilə Nikolay küçəyə qaçmışlar, hamı da dağılıb getmişdir, darvazanın qabağında heç kəs olmamışdır. Bəlkə də, onu görüblər, ancaq əhəmiyyət verməyiblər, bu evə gəlib-gedən azmı olur! Sırga qutusu isə o, qapının dalında duranda, cibindən düşmüşdür, bunu da heç duymamışdır, çünkü bu zaman belə şeylər heç onun yadına düşmürmüş. Sırga qutusu onun mütləq orada durduğunu aydınca sübut edir. Bax bütün məsələ bundan ibarətdir!

– Qəribədir! Yox, qardaş, bu, çox qəribədir! Qəribədən də qəribədir!

– Niyə axı, niyə?

– Ona görə ki, bunlar hamısı çox müvəffəqiyətlə başa gəlmışdır... qurulmuşdur... lap teatrda olan kimi.

Razumixin ucadan:

– E-eh!.. – deyə səsləndi, lakin bu anda qapı açıldı, buradakı adamların heç birinin tanımadığı bir şəxs içəri girdi.

V

Bu, ortayaşlı, həddindən artıq ciddi görkəmli bir adamdı, üzündəki ifadədən ehtiyatlı, başqalarına ikrəh edən bir adam olduğu görünürdü. O, qapı ağızında durub təəccübünü gizlətmədən, təhqiranə ətrafına baxdı, sanki gözleri ilə deyirdi: “Mən hara gəlib çıxmışam?” O, şübhə ilə, guya, qorxduğunu, hətta az qala təhqir olunduğunu bildirən süni bir əda ilə Raskolnikovun alçaq tavanlı, dar “gəmi kayutunu” gözdən keçirdi. Sonra eyni təəccübə gözlərini saçrı pırtlaşmış, əl-üzü yuyulmamış, balaca çirkli bir divanda uzanıb qalmış Raskolnikova zillədi, o da içəri girən adama tərpənmədən baxırdı. Sonra gələn adam, yenə də ağır-ağır Razumixinə baxdı: Razumixinin də saçı qarışmışdı, üzü qırxılmamışdı, üst-başı tör-töküntü idi. Razumixin də heç qimildanmadan, sualedici bir nəzərlə, dik-dik, düz onun gözlərinə baxırdı. Bu gərgin vəziyyət çox davam etmədi, nəhayət, bir balaca səhnə dəyişikliyi əmələ gəldi, – bunun elə də olacağı gözlənilirdi. İçəri girən cənab, görünür, bəzi möhkəm dəllilərə əsasən başa düşmüştü ki, bu “gəmi kayutu”nda həddindən artıq bir ciddiyyətlə, mübaliqli bir əda ilə heç bir şey etmək olmaz, buna görə də bir az yumşaldı, Zosimova sanı dönüb, verdiyi sualın hər kəlməsini, hər hecasını aydınca söyləyə-söyləyə, bir az ciddi olsa da, nəzakətlə soruşdu:

– Rodion Romanoviç Raskolnikov, cənab tələbə, ya sabiq tələbə – kimdir?

Zosimov ağır-ağır tərpəndi, bəlkə də, o, içəri girən cənabin sualına cavab verəcəkdi, lakin Razumixin, sual ona aid olmasa da, dərhal dönüb dedi:



– Odur, divanda uzanmışdır! Sizə nə lazımdır?

Təklifsiz bir halda söylənilən bu – “sizə nə lazımdır” sözü təşəx-xüslü cənaba yaman toxundu, o, hətta az qaldı Razumixinə sarı dönsün, lakin tez özünü saxlayaraq yenə də üzünü Zosimova sarı çevirdi.

Zosimov başı ilə xəstəyə işaret edərək:

– Odey, Raskolnikov, – deyib əsnədi, bu zaman ağzını həddindən çox açdı və onu bu vəziyyətdə xeyli saxladı. Sonra əlini ağır-ağır jiletinin cibinə apardı, cibindən çox iri, qabarlıq, qapalı qızıl saat çıxartdı, saatın qapağını açdı, baxdı, yenə də ağır-ağır, tənbəl-tənbəl onu cibinə qoyma.

Raskolnikov bayaqdan bəri arxası üstdə kirimişcə uzanmışdı və içəri girən adama, fikrsiz də olsa, inadla baxırdı. İndi o, maraqla baxdığı divar kağızındaki çiçəkdən üzünü çevirmişdi: bənizi aqappaqdı, üzündə böyük bir iztirab ifadə olunurdu, sanki onun üzərində indicə ağır bir cərrahiyə əməliyyatı aparılmışdı, ya da ona böyük bir əzab və işgəncə verilmişdi, lakin içəri girən cənab əvvəl onda get-gedə daha artıq bir maraq oyatdı, sonra onu heyvətə gəttirdi, daha sonra şübhələndirdi və hətta, elə bil, onu qorxutdu. Amma Zosimov onu göstərib deyəndə ki “Odey Raskolnikov” – o, birdən, sanki sıçrayaraq, cəld qalxıb yatağında oturdu, az qala, lap meydanoxuyucu bir ifadə ilə, ancaq qırıq-qırıq və zəif bir səslə dedi:

– Hə! Raskolnikov mənəm! Sizə nə lazımdır?

Gələn adam diqqətlə ona baxaraq, nüfuzedici bir əda ilə dedi:

– Pyotr Petroviç Lujin. Mən tamamilə bu ümidiyəm ki, mənim adım sizə çox naməlum deyildir.

Lakin Raskolnikov tamamilə ayrı bir şey gözləyirdi; belə bir cavabı eşidəndə mənasız bir nəzərlə dalğın-dalğın ona baxdı və heç bir söz demədi, sanki Pyotr Petroviçin adını o, birinci dəfə eşidirdi.

Pyotr Petroviç bir qədər özünü pis hiss edərək soruşdu:

– Yoxsa siz indiyə qədər heç bir məlumat almamışınız?

Raskolnikov buna cavab olaraq yavaş-yavaş yerində uzandı, qollarını başının altına qoyaraq tavana baxmağa başladı. Lujinin üzündə kədərli bir ifadə göründü. Zosimovla Razumixin daha böyük bir maraqla ona baxmağa başladılar və görünür, o, axırda utandı.

Pyotr Petroviç dili dolaşa-dolaşa dedi:

– Mən elə güman edirdim, mən elə hesab edirdim ki, sizə göndərilən məktub, özü də on gündən çoxdur, hətta, az qala, iki həftədir ki...

Razumxin birdən onun sözünü kəsdi:

– Bura baxın, niyə axı qapının ağızında elə dayanıb durmusunuz? Əgər deməli bir sözünüz varsa – onda oturun, sizin ikiniz üçün, Nastasya ilə bir yerdə, ora darlıq edir. Nastyuška, çəkil, qoy keçsin! Gəlin, bu da stul, bura gəlin! Əş, keçin də!

Razumixin öz stulunu stoldan bir az kənara çəkdi, stola öz dizləri arasında azca yer elədi, bir az gərgin vəziyyətdə oturub, gözlədi ki, qonaq bu balaca aralıqdan keçsin. Razumixin bu sözü elə bir vaxtda demişdi ki, Lujin onun təklifini rədd edə bilməzdi. O, tələsə-tələsə, ayağı dolaşa-dolaşa dar aralıqdan keçdi. Stula çatıb oturdu, diqqətlə Razumixinə baxdı.

Razumixin birdən ehtiyatsız bir halda:

– Siz, hər halda, utanmayın, – dedi. – Rodya beş gündür, xəstədir, üç gün sayaqladı, indi ayılıb, hətta iştahla çörək də yedi. Bax, bu oturan onun həkimidir, indicə ona baxıb, mən də Rodyanın yoldaşıyam, mən də əvvəllər tələbə olmuşam, indi onun qulluğunu edirəm; bizim haqqımızda başqa fikirdə olmayın, özü də sixilmayın, sözünüzə davam edin, deyin görək, sizə nə lazımdır.

– Təşəkkür edirəm. – Sonra o, Zosimova dedi: – Mən burada olmağımıla və söhbətimlə xəstəni narahat etmirəm ki?

Zosimov ağır-ağır:

– Y-ox; hətta onu məşğul da edə bilərsiniz, – deyib yenə də əsnədi.

Razumixin sözünə davam etdi:

– Çoxdan onun huşu üstündədir, lap səhərdənl – Onun saygısız hərəkəti o qədər səmimi və sadə idi ki, Pyotr Petroviç fikirləşərək ürəklənməyə başladı, bəlkə də, bu, qismən ona görə idi, bu səfil və sırtlıq adam fürsət tapıb tələbə olduğunu bildirmişdi.

Pyotr Petroviç:

– Sizin ananız... – deyərək sözə başladı.

Razumixin bərkdən dedi:

– Bəlil..

Pyotr Petroviç sualedici bir nəzərlə ona baxdı.

– Eybi yoxdur, bunu mən elə-belə dedim; gedin qabağa...

Pyotr Petroviç çiyinlərini dartdı.

– ...Sizin ananız hələ mən onların yanında olanda sizə məktub yazmağa başlamışdım. Bura gələndən sonra mən qəsdən bir neçə



gün sizin yanınıza gəlmədim ki, lap əmin olum ki, siz hər şeydən xəbərdarsınız; lakin indi, təəssüf ki...

Raskolnikov böyük bir səbirsizliklə açıqlı-acıqlı dedi:

– Bilirəm, bilirəm! O sizsiniz? Nişanlı? Bəli, bilirəm! Daha bəsdir!

Pyotr Petroviç lap incidi, ancaq dinmədi. O, çox tələsirdi ki, bunun nə demək olduğunu başa düşsün.

Cavab verərkən bir az ona sarı dönmüş Raskolnikov yenə də diqqətlə, xüsusi bir maraqla ona baxmağa başladı, elə bil ki, bayaq ona lazımlıca baxa bilməmişdi, ya da onda olan yeni bir şey onu heyvətə salmışdı: hətta bunun üçün başını da balışdan qaldırıdı. Doğrudan da, Pyotr Petroviçin ümumi görünüşündə, elə bil ki, adamı heyvətə salan, xüsusi bir cəhət vardi: bu cəhət də – indicə ona kobud bir şəkildə verilən “nişanlı” adının sanki düzgün olması idi. Əvvəla, bir şey aydın görünür və həddindən artıq gözə çarpırdı: Pyotr Petroviç bir neçə günlüyü Peterburqa gəlməsindən istifadə etməyə bərk tələsmişdir: istəmişdir ki, nişanlısı gələnə kimi imkan tapıb bəzənsin, özünə bəzək-düzək versin; bu isə yolverilən çox eyibsiz bir şeydi. Hətta Pyotr Petroviçin həddindən artıq özündən razı qalib təşəxxüs göstərməsini, özündə yaxşılığa doğru əmələ gələn xoş dəyişikliyi dərklə etməsini – belə bir hadisə üçün – bəlkə də onu bağışlamaq olardı, cənubi o, nişanlı idi. Onun bütün paltarı dərzidən təzəcə alınmışdı, hamısı da yaxşı idi, lakin yaxşı olmayan birçə bu idi ki, onun bütün paltarı çox təzə idi, bu təzəliyi ilə də Pyotr Petroviçin məqsədini həddindən artıq ifşa edirdi. Hətta təzəcə, şıq, girdə şlyapası onun bu məqsədini açıb göstərirdi: Pyotr Petroviç şlyapası ilə çox hörmətlə rəftar edirdi, onu çox ehtiyatla əlində tuturdu. Onun açıq-bənövşəyi, çox gözəl, həm də xalis Juvenyov əlcəyi də buna dəlalət edirdi, – elə birçə ona görə ki, bu əlcəyi ələ geymirdilər, bayır-bacağa çıxanda, rəsmi bir yerə gedəndə əldə tuturdular. Pyotr Petroviçin paltarında açıqtəhər və gəncliyə xas olan rənglər üstünlük təşkil edirdi. Onun əymində açıq-qəhvəyyiyə çalan qəşəng bir yay pencəyi, açıq rəngli yüngül şalvar, o cür də jilet, təzəcə alınmış və nəfis alt paltarı, boyunnda isə – çəhrayı zolaqlı, çox yüngül batist qalstuk vardi; ən yaxşısı da bu idi ki, bütün bu şeylər Pyotr Petroviçə yaraşındı. Onun üzü çox təravətli, hətta qəşəng idi, bunsuz da üzdən o, öz yaşından kiçik görünürdü (onun qırıq beş yaşı vardı). Qara bakenbardları, iki kotlet kimi, sıfətini hər iki tərəfdən xoş bir halda bəzəyir, təmiz qırxılmış,

işildayan çənəsinə yaxın yerdə, çox qəşəng bir halda sıxlışırı. Hətta təzəcə dən düşmüş, dəlləkxanada daranaraq burdurulmuş saçı da onun bu vəziyyətində heç də gülünc görünmürdü, ya da ona axmaqcasına bir görünüş vermirdi; axı saçın burdurulması adama həmişə belə bir görünüş verir, çünkü bu zaman adamın üzü nikaha gedən alman üzünə oxşayır. Əgər çox qəşəng və abırı olan bu üzdə, doğrudan da, xoşa gəlməyən, adam özündən ikrah etdirən bir şey vardısa – bunun səbəbi bir başqa idi. Raskolnikov təklifsiz bir halda cənab Lujinə baxaraq ədavətlə gülümsədi, yenə başını balışa qoyaraq, bayaqki kimi, tavana baxmağa başladı.

Lakin cənab Lujin özünü möhkəm saxlayırdı, sanki o, müəyyən vaxta qədər bütün bu qəribə şeylərə əhəmiyyət verməməyi qət etmişdi.

O, çox çətinliklə sükütu pozaraq yenə də sözə başladı:

– Sizi bu vəziyyətdə görməyimə çox-çox təssüf edirəm. Sizin kefisiz olduğunuzu bilsəydim, daha əvvəldən gələrdim. Ancaq, bilirsinizmi, iş çıxdur... Bir də ki senatda, vəkillik məsələsi sahəsində çox mühüm bir işim vardı. Hələ sizin özünüzün hiss etdiyiniz işi demirəm! Sizinkilərin, yəni ananızla, bacınızın gəlməsini hər saat gözləyirəm.

Raskolnikov yerinde tərəfərək nəsə demək istədi; onun üzündə bir az həyəcan görünürdü. Pyotr Petroviç dayanıb gözlədi, lakin heç kəsin danışmadığını görüb sözünü davam etdi:

– Hər saat gözləyirəm. Onlar üçün hələlik bir mənzil də tapmışam...

Raskolnikov zəif bir səslə soruşdu:

– Harada?

– Buradan çox da elə uzaqda deyil: Bakaleyevin evində...

Razumixin onun sözünü kəsci:

– Bu Voznesenskidədir; ikimərtəbəli, nömrəli evdir; tacir Yuşının əlindədir; getmişəm.

– Bəli, nömrəlidir...

– Yamanca pis evdir: çirk, üfunət, özü də ki şübhəli yerdir; cürbəcür əhvalatlar olub; orada kimlər yaşayır!.. Bir qalmaqal olmuşdu, – mən də bundan ötrü ora getmişdim. Ancaq ucuzdur.

Pyotr Petroviç bu sözdən narahat olaraq dedi:

– Mən, əlbəttə, bu qədər məlumat toplaya bilməzdim, çünkü özüm də burada təzəyəm. Ancaq burası var ki, mənim tutduğum iki otaq çox təmiz otaqdır, çox təmiz! Bir də ki bunu mən çox qısa müddətə tutmuşam... – Raskolnikova tərəf dönərək əlavə etdi:



— Mən əsl bizə lazımq olacaq mənzilin də yerini eləmişəm, bu saat onu sahmana salırlar; hələlik elə özüm də birtəhər nömrədə qalıram; buradan iki addım olar, xanım Lippevexzelgildədir. Andrey Semyonıç Lebezatnikov deyilən cavan bir dostum var — onların mənzilində Bakaleyevin evini mənə nişan verən də odur...

Raskolnikov nəyi isə xatırlayırmış kimi yavaş-yavaş dedi:

— Lebezatnikovun?

— Bəli, Andrey Semyonoviç Lebezatnikov, nazirlikdə qulluq edir. Taniyırsınız mı?

Raskolnikov:

— Bəli... yox... — deyə cavab verdi.

— Bağışlayın, sizin sualınızdan mən belə başa düşdüm. Mən vaxtilə onun qəyyumu olmuşam... çox sevimli bir cavandır... özü də hadisələri izləyəndir... Mən cavanlara rast gələndə sevinirəm: adam onlardan tezə şeylər öyrənir.

Pyotr Petroviç orada olanların hamısını gözdən keçirdi.

Razumixin:

— Yəni nə barədə? — deyə soruşdu.

— Çox ciddi məsələlər barəsində, yəni ki, işin lap mahiyəti barəsində... Bilirsinizmi, mən on il Peterburqda yaşamışam. Bizdə olan bütün bu yeniliklər, islahatlar, ideyalar gəlib əyalətdə bizi də çatmışdır; lakin bunların hamısını daha aydın görmək üçün Peterburqda olmaq lazımdır. Bəli, mən də bu fikirdəyəm ki, bizim yeni nəсли müşahidə etməklə daha çox şey görmək və bilmək olar. Etiraf edirəm: sevindim ki...

— Niyə axı?

— Sizin sualınız çox genişdir. Mən səhv edə bilərəm, lakin, mənə elə gəlir ki, yeni nəsildə daha çox aydın fikirlər, necə deməli, daha çox tənqid var; daha çox işgüzarlıq var...

Zosimov ağızucu dedi:

— Bu doğrudur.

Razumixin sözə qarışdı:

— Yalan deyirsən, işgüzarlıq-zad yoxdur! İşgüzarlıq çox çətin əldə edilir, göydən havayığa düşmür. Biz, az qala, yüz ildir hər bir işdən yadırğamışıq... — O, Pyotr Petroviçə sarı dönerək sözünə davam etdi: — Bizim içərimizdə ideyalar dolaşır, yaxşılıq etmək arzusu da var — uşaqlasına da olsa. Hətta hədsiz dərəcədə dələduz,

rəzil adamlar əmələ gəlsə də, hər halda, düzlük də tapılır, amma işgüzərləq yoxdur! İşgüzərləq, necə deyərlər, ceyran belinə çıxıb!

Pyotr Petroviç:

— Sizinlə razılaşmırıam, — deyərək etiraz etdi, bu etiraz, görünür, ona ləzzət verirdi. — Əlbəttə, məftuniyyət, düzgün olmayan şeylər vardır, lakin güzəştə getmək də lazımdır. Məftuniyyət həmişə olan qızğınlığa, həm də işin cərəyan etdiyi xarici şəraitin düzgün olmadığına dəlalət edir. Əgər az iş görülmüşsə, axı vaxt da az olmuşdur. Mən imkanlardan danışmırıam. Mənim şəxsi nöqtəyi-nəzərimə görə, əgər bilmək isteyirsizsə, hətta bəzi işlər görülmüşdür də: yeni, xeyirli fikirlər, əvvəlki xəyalı və romantik əsərlərin əvəzinə bəzi yeni xeyirli əsərlər yazılmışdır, ədəbiyyat daha yetkin bir şəkil alır, bir çox zərərləri fikirlər tamamilə məhv edilmiş və ələ salınmışdır... Bir sözlə, biz özümüzü qəti surətdə keçmişdən ayırmışq, bu isə, mən-cə, bir işdir...

Birdən Raskolnikov dedi:

— Ay deyir ha! Özünü təqdim edir!

— Nə? — deyə Pyotr Petroviç sanki sözü eşitməyib soruşdu.

Lakin cavab almadı.

Zosimov tələsik dedi:

— Bunun hamısı doğrudur.

Pyotr Petroviç xoş bir nəzərlə Zosimova baxaraq sözünə davam etdi:

— Elə deyilmə? — Sonra Razumixinə sarı döndü, ancaq bu dəfə bir qədər təntənə və üstünlükə sözünə davam etdi, hətta az qaldı ki, “cavan oğlan” sözünü də əlavə etsin: — Razılaşın ki, heç olmasa, elm və iqtisadi həqiqət naminə böyük bir müvəffəqiyyət, ya da indi deyildiyi kimi, tərəqqi vardır...

— Ümumi sözlər!

Pyotr Petroviç, bəlkə də, bir az tələsərək, sözünə davam etdi:

— Xeyr, ümumi sözlər deyil. Məsələn, əgər mənə bu vaxta qədər deyirdilərsə “sev”, mən də sevirdimsə – bundan nə çıxırdı? Bundan o çıxırdı ki, mən əynimdəki çuxamı iki yerə bölürdüm, onu yaxın bir adamlı böülürdüm, biz ikimiz də yarıçıraq qalırdıq, bu, rusca deyilən bir atalar sözünə oxşayır: “Bir neçə dovşanın dalınca birdən qaçarsan, heç birinə də çatmazsan”. Amma elm deyir: hamidan əvvəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində



qurulmuşdur. Yalnız öz-özünü sevərsən, onda öz işlərini də yaxşı düzəldərsən, əynindəki çuxan da bütöv qalar. İqtisadi həqiqət əlavə edir, cəmiyyətdə yaxşı qurulmuş xüsusi iş, yəni ki, bütöv çuxa nə qədər çoxsa – onda həmin cəmiyyətin möhkəm əsası çox olar, ümumi iş də o cəmiyyətdə daha çox düzələr. Deməli, mən ancaq və ancaq özüm üçün əldə edirəm, işi də elə aparıram ki, mənə yaxın olan adam da bir neçə daha cırıq çuxa əldə etsin, bunu da xüsusi, şəxsi bir səxavət nəticəsində deyil, ümumi tərəqqi üçün edirəm. Bu, adı bir fikirdir, lakin, bədbəxtlikdən, bu fikir uzun zaman ağıla gəlməmiş, vəcd və xəyalpərəstlik onu kölgədə buraxmışdır, əslində, çox da zirəklik lazımlı deyil ki, anlayasan...

Razumixin onun sözünü sərt kəsdi:

– Bağışlayın, mən də zirək deyiləm, ona görə də bu söhbəti kəsək. Mən öz sözümü müəyyən məqsəd üçün demişdim. Bütün bu öz-özünü əyləndirmək üçün edilən gəvəzelik, bu susmaq bilməyən, ardi-arası kəsilməyən ümumi sözlər, eyni şeylərin təkrar olunması tam üç ildir mənim zəhləmi ele töküb ki, vallah, nəinki özüm, başqları bunları mənim yanımıda danışanda qızarıram. Siz, əlbəttə, tələsib öz biliyinizi göstərmək istəyirdiniz, bu, bağışlanan bir şeydir, mən də bunun üçün sizi məzəmmət etmirəm. Mən ancaq bilmək istəyirdim ki, siz kimsiniz; çünki, bilirsınızmı, axır vaxtlar bu ümumi məsələyə o qədər cürbəcür peşəkarlar əl atmışlar və bu əl atdıqları şeyləri öz xeyirləri üçün o qədər təhrif etmişlər ki, hər işi murdarlaşmışlar. Yaxşı, daha bəsdir!

Cənab Lujin böyük bir ləyaqət və təşəxxüsə sözünə davam etdi:

– Hörmətli cənab, siz belə açıqca bir təklifsizliklə olmaya demək istəyirsiniz ki, mən də...

Razumixin:

– Xeyr, xeyr, əfv edin... Mən heç belə şeyi deyərəmmi!.. Yaxşı, daha bəsdir! – deyərək onun sözünü ağızında qoydu, sərt hərəkətlə dönüb, Zosimovla bayaqkı söhbətə başladı.

Pyotr Petroviç verilən izahata dərhal inanmaq üçün kifayət qədər ağıllı idi. O belə bir qərara gəldi ki, iki dəqiqədən sonra çıxb getsin.

Sonra Raskolnikova sarı dönüb dedi:

– Mən əminəm ki, bizim indi başlanan bu tanışlığımız – siz sağalandan sonra, həm də sizə məlum olan səbəblərə görə – daha da möhkəmlənəcəkdir... Xüsusilə sizə sağlamlıq arzu edirəm...

Raskolnikov heç üzünü də çevirmədi. Pyotr Petroviç stuldan qalxmağa başladı.

Zosimov qətiyyətlə deyirdi:

– Mütləq girov qoyan öldürmüştür!

Razumixin də onun sözünə qüvvət verdi:

– Mütləq! Porfiri öz fikrini açıb söyləmir, amma girov qoyanları istintaq edir.

Raskolnikov bərkdən soruşdu:

– Girov qoyanları istintaq edir?

– Hə, necə?

– Heç.

Zosimov soruşdu:

– Bu girov qoyanları o, haradan tapır?

– Onlardan bəzisinin adını Kox deyib, bəzilərinin adı şeyləri bükülən kağızın üstünə yazılmışdır, bəziləri də eşidən kimi özü gəlib...

– Amma bu haramzadə, görünür, çox diribaş, təcrübəli bir adammış! Cəsarətə bir bax! Qətiyyətə bir bax!..

Razumixin onun sözünü kəsdi:

– Elə iş də burasındadır ki, o adamda bunların heç biri yoxdur!

Sizin hamınızı azdırın da budur. Amma mən deyirəm: o adam nə diribaşmış, nə təcrübəli, yəqin, bu, onun ilk addımı imiş! Hər şeyi nəzərə alan mahir bir dələduzu götür – onda tamamilə başqa cür olardı. Amma təcrübəsiz bir adamı götür – onda belə olar: ancaq təsadüf onu bələdan qurtarmışdır; təsadüf hər nə desən eləyə bilər! Bəlkə də, onun qabağına heç bir əngəl çıxmamışdır. Gördüyü işə bir bax! On manatlıq, iyirmi manatlıq şeyləri götürür, onları ciblərinə doldurur, arvad sandığında pal-paltarı eşələyir; amma kamoda baxmir: kamodun üst gözündə mücrünün içində biletlərdən başqa, nağd min beş yüz manat pul tapdılardı! O heç qarət etməyi də bacarmamışdır; bacardığı ancaq adam öldürmək olmuşdur! Bu, onun ilk addımıdır, sənə deyirəm, ilk addımıdır! Özünü itirmişdir! Hər şeyi nəzərə almaqla deyil, təsadüflə işin içindən çıxmışdır!

Pyotr Petroviç Zosimova sarı dönərək sözə qarışdı:

– Siz, deyəsən, məmur arvadı olan qarının öldürülməsindən danışırsınız? – O, ayaq üstdə durub şlyapasını və əlcəyini əlində tutmuşdu, istəyirdi ki, getməmişdən əvvəl yenə də bir neçə ağıllı



söz desin. Görünür, o, yaxşı bir təsir bağışlamağa çalışırdı, lakin şöhrət düşkünlüyü ağlına üstün gəldi.

– Bəli. Siz onu eşitmisiniz?

– Əlbəttə, eşitmişəm, qonşuluqda olub...

– Xeyr, mufəssəl bilmirəm; lakin məni bununla əlaqədar olaraq başqa bir məsələ maraqlandırır, – bu, böyük bir məsələdir. Son beş ildə aşağı sinif içərisində cinayətin artması, hər yerdə ara vermədən soyğunçuluq və yanğın olması məni təəccübləndirmir, – bu öz yerində, mənim üçün *ən təəccübülu* şey budur ki, ali siniflər içərisində də cinayət eynən bu cür, bununla müvazi olaraq artır... Bir yanda eşidirəm ki, əvvəllər tələbə olmuş birisi yol kəsib, poçtu soymuşdur; bir yanda, ictimai vəziyyətlərinə görə qabaqcıl olan adamlar qəlp pul kəsirlər; orada, Moskvada, son lotereya-istiqraz biletləri düzəldən bir dəstə adam tuturlar – bunların da içərisində başlıca iştirak edənlərdən biri – dünya tarixi lektorudur; o yanda, yenə ali siniflər içərisində, pul və əsrarəngiz şeylər üstündə bizim xaricdə olan katibi öldürülür... Əger indi bu sələmçi qarı da ali cəmiyyət içərisindən çıxan bir adam tərəfindən öldürülmüşsə, – çünkü mujiklər gətirib qızıl şeyləri girov qoymurlar, – onda bizim cəmiyyətin mədəni hissəsinin bu pozğunluğunu nə ilə izah etmək olar?

Zosimov yerindən dilləndi:

– İqtisadi dəyişikliklər çıxdı.

Razumixin onun sözünü kəsdi:

– Nə ilə izah etmək olar? Bizim həddindən artıq işgüzər olmamızıla ki, bu bizdə kök salmışdır, – ancaq bununla izah etmək olar!

– Necə yəni?

– Yaxşı, Moskvada sizin dediyiniz o lektor ona verilən suala necə cavab vermişdir? Ona belə sual vermişlər: siz niyə qəlp istiqraz kəsirdiniz? O da demişdir ki, “hərə *bir* yolla varlanır; mən də istəyirdim tez varlanım”. Onun söylədiyi sözlər eynən yadımda: müftəcə, zəhmətsiz tez varlanım! Öyrənilərlər ki, hazırla nazir olsunlar, özgələrinin boynunda gəzsinlər, çeynənmişsi yesinlər! Vaxt gəlib çatmışdır, yerindən qalxan özünü meydana atır, öz fikrini söyləyir...

– Bəs əxlaq? Qayda-qanun?

Heç gözlənilmədən Raskolnikov sözə qarışdı:

– Axi siz nə demək istəyirsiniz? Sizin nəzəriyyənizcə olub da!

– Necə yəni mənim nəzəriyyəmcə?

– İndicə vəz etdiklərinizi axıra qədər davam etdirin – onda belə çıxacaq ki, insanları kəsmək olar...

Lujin həyəcanla dedi:

– Canım, bu nə sözdür!

Zosimov dilləndi:

– Yox, bu belə deyil!

Raskolnikovun rəngi qaçmışdı; üst dodağı titrəyir, o, çətinliklə nəfəs alırı.

Lujin təkəbbürlə:

– Hər şeyin bir dərəcəsi var! – dedi. – İqtisadi ideya başqalarını öldürməyə dəvət etmək deyil, əgər belə bir şey fərz edilsə...

Raskolnikov açığından səsi əsə-əsə yenə də Lujinin sözünü kəsdi; onun səsindən duyulurdu ki, bu adamı təhqir etdiyinə sevinir.

– Doğrudurmu ki, siz evlənmək istədiyiniz qızın razılığını alan-da... elə o saat ona demisiniz ki... mən ən çox ona sevinirəm ki, siz çox kasib qızsınız... çünkü kasib qız almaq əlverişlidir... ona görə əlverişlidir ki, sonra onun üstündə ağalıq etmək olar... mən sənə böyük mərhəmət göstərmışəm – deyib onu töhmətləndirmək olar?

Lujin qıqqırmızı qızararaq özünü itirdi. Hiddətlə, əsəbi halda bərkədən dedi:

– Hörmətli cənab! Hörmətli cənab!.. Mənim sözümü belə təhrif etmək niyə? Məni bağışlayın, ancaq sizə deməliyəm ki, sizə çatan, daha doğrusu, sizə çatdırılan şayiələrin zərrə qədər sağlam bir əsası yoxdur; mən... bilirəm bu oxu kim atıb... sözün qisası, sözün qisası, bu, sizin ananızdır... Bunsuz da o, nə qədər gözəl keyfiyyətlərə malik olsa da, fikirlərdə bir qədər məftuniyyət və romantik cəhətlər olduğunu mənə göstərdi... Lakin mənim fikirlərimi belə təhrif edilmiş halda başa düşəcəyini və onu başqasına belə bir şəkildə çatdıracağını heç ağlıma da gətirməzdəm... Və nəhayət... nəhayət...

Raskolnikov başını balışdan qaldırdı, gözləri parıldaya-parıldaya düz onun sıfətinə baxaraq ucadan dedi:

– Bilirsınız nə var? Bilirsınız nə var?

– Nə var?

Lujinin incidiyi üzündən bilinirdi: o, meydanoxuyurcasına dayanıb, Raskolnikovun nə deyəcəyini gözləyirdi. Sükut bir neçə saniyə davam etdi.



– Siz bir də... mənim anam haqqında... bircə kəlmə də söz desəniz... sizi bu pilləkəndən təpəsi üstdə aşağı ataram!

Razumixin:

– Sənə nə olub? – deyə çıçırdı.

– Hə, demək, məsələ belə oldu! – Lujinin rəngi qaçıdı, o, dodağını dişlədi, var qüvvəsi ilə özünü saxlasa da, nəfəsi tutula-tutula, sözlərə ara verə-verə sözünə davam etdi: – Qulaq asın, cənab, bayaq mən, elə ilk addımdan, sizin mənə qarşı ədavətli olduğunuzu hiss etmişdim, amma qəsdən burada qaldım ki, daha çox şey öyrənim. Mən xəstə bir adama, həm də qohuma çox şeyi əfv edə bilərdim, lakin indi... sizə qətiyyən heç bir şeyi əfv etməyəcəyəm...

Raskolnikov bərkədən dedi:

– Mən xəstə deyiləm!

– Daha pis...

– Cəhənənm olun buradan!

Lakin Lujin o deməmişdən də, sözünü tamamlamadan, yenə stolla stulların arasından keçib-getdi. Razumixin bu dəfə ayağa qalxıb ona yol verdi. Zosimov çoxdan ona xəstəni rahat buraxması üçün başı ilə işarə edirdi. Lujin heç kəsə, hətta Zosimova da təzim etməyərək, otaqdan çıxdı; belini əyərək qapıdan çıxanda, ehtiyat üçün şlyapasını çıynı bərabərində qaldırdı. Hətta bu zaman Lujinin əyilmiş beli, elə bil ki, onun buradan böyük bir təhqir hissi ilə getdiyini ifadə edirdi.

Razumixin Raskolnikovun bu hərəkətindən narazi qalaraq, başını yelləyə-yelləyə:

– Bu nədir, – dedi, – adamla da belə rəftar edərlər?

Raskolnikov özündən çıxaraq ucadan dedi:

– Çıxın gedin, hamınız çıxın gedin! Çıxıb gedəcəksinizmi, ay zalımlar? Mən sizdən qorxmuram! Mən indi heç kəsdən qorxmuram, heç kəsdən! Rədd olun buradan! Mən tək qalmaq istəyirəm, tək, tək, tək!

Zosimov Razumixinə başı ilə işarə edərək:

– Gedək! – dedi.

– Canım, bunu belə qoyub getmək olar?

Zosimov:

– Gedək! – deyə təkidlə təkrar etdi. Özü də otaqdan çıxdı. Razumixin fikirləşib onun ardınca yüyürdü.

Zosimov pilləkəndə ona dedi:

– Onun sözünə qulaq asmasaydıq, daha pis olardı. Əsəbiləşdirmək olmaz...

– Ona nə olub?

– Əlverişli bir təkan olsayı – bax bu yaxşı olardı. Bayaq o, qüvvəyə gəlmışdı... Bilirsən, onun fikrində nəsə var! Nəsə durğun, əzabverici bir şey... Mən bundan çox qorxuram, çox!

– Bəlkə, onun fikrində olan bu cənabdır – Pyotr Petroviç! Danışından görünür ki, bu adam onun bacısı ilə evlənəcək... Rodya azarlayandan lap bir gün qabaq bu barədə məktub alıb...

– Hə; heç bilmirəm o, haradan gəlib çıxdı! Bəlkə də, bütün işləri korladı... Gördünmü, o, hər şeyə laqeyd idi, heç danışmirdi; ancaq bircə şeyə laqeyd deyildi, bundan söhbət düşəndə özündən çıxırdı: bu da o qarının öldürülməsidir...

Razumixin onun sözünə qüvvət verərək dedi:

– Hə, hə, lap yaxşı gördüm! Bununla maraqlanır, bundan qorxur. Onu, azarladığı gün, polis idarəsində, nəzarətçinin yanında qorxudublar, o, özündən gedib...

– Sən bunu axşam mənə müfəssəl danışarsan, mən də sənə sonra bəzi şeylər deyərəm. O, məni çox maraqlandırır! Yarım saatdan sonra gəlib dəyəcəyəm... Bununla belə iltihab olmayıacaq.

– Çox sağ ol! Mən də Paşenkanın yanında gözlərəm, Nastasya-nın vasitəsilə ondan xəbər tutaram...

Raskolnikov tek qalandan sonra səbirsizliklə və kədərlə Nastasyaya baxırdı, lakin o hələ getmirdi.

– İndi sən nə içəcəksən? – deyə o soruşdu.

– Sonra içərəm! İndi yatmaq istəyirəm! Çix get...

Raskolnikov əsəbi hərəkətlə divara səri döndü. Nastasya otaqdan çıxdı.

VI

O çıxan kimi Raskolnikov yerindən qalxıb qapının cəftəsini vurdu. Razumixinin gətirib açdığı, sonra yenə bağlılığı düyüncəni açdı, geyinməyə başladı. Çox qəribədir: o, elə bil ki, birdən tamam sakitləşmişdi: nə mənasız-mənasız sayaqlayır, nə də həyəcana düşüb qorxurdu. Bu, birdən-birə əmələ gələn qəribə bir sakitliyin



ilk dəqiqəsi idi. O, düzgün və aydın hərəkət edirdi; onun hərəkətlərində möhkəm bir məqsəd duyulurdu. Mızıdayaraq öz-özünə deyirdi: "Elə bu gün... elə bu gün..." O hələ zəif olduğunu başa düşürdü, lakin sakitliyə, müəyyən bir fikrə gəlib çatan güclü mənəvi gərginlik ona qüvvət və inam verirdi. O, əmin idi ki, küçədə yixilmayacaqdır. Başdan-ayağa təzə paltar geyib stolun üstündəki pula baxdı, fikirləşdi, pulu götürüb cibinə qoyma. Bu, iyirmi beş manat idi. Qara şahıları da götürdü: bu, Razumixinin paltara xərclədiyi on manatdan qalanlar idi. Sonra qapının cəftəsini yavaşça açıb otaqdan çıxdı, pilləkəndən enəndə qapısı taybatay açılmış mətbəxə baxdı: Nastasya üzü o tərəfə əyilib, ev sahibəsinin samovarını üfürürdü. O heç bir şey eşitmədi. Bir də ki onun gedəcəyi kimin ağlına gələrdi? Az sonra o artıq küçədə idi.

Saat səkkiz olardı; gün batırdı. Hava yenə əvvəlki kimi bürkü idi. Lakin o, bu üfunətli, tozlu, ağır şəhər havasını ehtirasla sinəsinə çekdi. Başı bir az gicəlləndi; birdən onun şışkin gözlərində, sarı, solğun, aniq üzündə çılgın bir qüvvət ifadə olundu. O hara getdiyini bilmirdi, heç bu barədə düşünmürdü də; o ancaq bir şey bilirdi: "Bütün bu məsələni bu gün, birdən, elə bu saat qurtarmaq lazımdır; bunsuz evə qayıtdı yoxdur, çünki mən belə yaşamaq istəmirəm". Bunu necə qurtarsın? Nə ilə qurtarsın? Bu barədə o heç bir şey bilmirdi, heç bir **şey** də düşünmək istəmirdi. Düşüncəni o, özündən qovurdu: düşüncə ona əzab verirdi. O ancaq bir şey hiss edir və bir şey bilirdi: necə olsa hər şeyi dəyişmək lazımdır; o, sarsılmaz, son dərəcə cəsarətli bir inam və qətiyyətlə təkrar edib öz-özünə deyirdi: "Hər necə olsa, qurtarmaq lazımdır!"

O, əvvəlki adəti üzrə, həmişə gəzməyə çıxdığı yol ilə düz Sennaya meydanına sarı getdi. Meydana bir az qalmış, qara saçlı cavan bir şarmankaçı yol üstündə, baqqal dükəni qabağında durub çox təsirli bir romans çalırdı: on beş yaşlı bir qız da onun qabağında, səki üzündə dayanıb, çalınan romansın ahənginə uyaraq oxuyurdu, o, xanım qızlar kimi, krinolin və mantilya geymişdi; əlinde əlcək, başında həsir şlyapa, şlyapasında da qırmızı lələk vardi; onun əynindəki şeylərin hamısı köhnə idi. O, titrək, lakin çox xoş və qüvvətli bir səslə romans oxuyur, dükəndən ona bir-iki qəpik pul veriləcəyini gözləyirdi. İki-üç adam durub ona qulaq asırdı. Raskolnikov da gəlib onların yanında durdu. Bir az qulaq asıldıqdan sonra cibindən

qara bir şahı çıxardıb qızın ovcuna qoydu. Qız birdən səsinin ən yüksək və hiss ilə dolu yerindən nəğməni kəsdi, sərt səslə çığırib şarmankaçaya dedi: "Bəsdir!" Sonra onlar ağır-ağır o biri dükanın qabağına getdilər.

Birdən Raskolnikov yanında durub şarmankaya qulaq asan, üzdən avaraya oxşayan, orta yaşı bir adama dönüb dedi:

– Sizin küçə nəğməsindən xoşunuz gelirmi? – O adam qəribə bir nəzərlə və təəccübə Raskolnikova baxdı. Raskolnikov: – Mənim musiqidən xoşum gəlir, – deyərək sözünə davam etdi; lakin o elə danışındı ki, elə bil, söhbət heç də küçə nəğməsi haqqında getmirdi. – Soyuq, qaranlıq, rütubətli payız axşamlarında bir adamın şarmanka ilə həməhəng oxumasından mənim xoşum gəlir, özü də mütləq rütubətli payız axşamında, o zaman ki yoldan keçən adamların üzündə solğun, əzablı, xəstə bir ifadə olur; ya da ki lap sakit, küləksiz havada sulu qar yağır, qaz fənərləri də bu yağan qar içərisində parıldayı... bunu görmüsünüzmü?

Raskolnikovun müraciət etdiyi cənab onun həm sualından, həm sir-sifətindən qorxaraq müzəddadı:

– Bilmirəm... Bağışlayın... – deyib küçənin o biri tayna keçdi.

Raskolnikov yoluna davam edərək düz gedib Sennaya meydannının bir tiniñə çatdı: meşşanla arvadı burada alver edir, Lizaveta haqqında burada danışındılar; indi onlar yox idi. Bu yeri tanıyıb dayandı, ətrafına baxdı; un dükanının ağızında duran qırmızıköynəkli cavan bir oğlana tərəf dönüb soruşdu:

– O meşşan axı burada arvadı ilə alver edirdi, eləmi?

Oğlan lovğa-lovğa onu başdan-ayağa süzüb dedi:

– Burada alver eyləyən çoxdur.

– Onun adı nədir?

– Anadan olanda necə ad qoyublarsa – elə də deyirlər.

– Olmaya, sən də zaraylısan? Hansı guberniyadansan?

Oğlan yenə də Raskolnikova baxdı.

– Zati-aliləri, bizimki guberniya deyil, qəzadır, özü də ora gedən qardaşım idi, mən evdə oturmuşdum, buna görə də bilmirəm... Zati-aliləri, mərhəmət buyurun, bağışlayın.

– O, yuxarıdakı aşxanadır?

– Yeməkxanadır, bilyard da var; şahzadə qızlar da tapılar... Özü də lap əlasından!



Raskolnikov meydandan keçib-getdi. Bir tində xeyli adam durmuşdu, hamısı da mujik idi. Raskolnikov onların üzüne baxa-baxa lap içərilərinə girdi. O, nədənsə, hamı ilə danışmaq istəyirdi. Lakin mujiklər ona əhəmiyyət vermirdi, dəstə-dəstə durub bərkdən danışıldalar. Raskolnikov dayanıb fikirləşdi, sonra səki ilə sağa – V. tərəfə getdi. Meydanı keçib, balaca bir küçəyə çatdı.

Küçə dirsək kimi əyilərək meydandan Sadovaya sarı gedirdi; Raskolnikov əvvəllər də bu balaca küçədən keçib gedərdi. Son vaxtlarda o, çox iztirab çəkəndə, “daha çox iztirab çəkmək üçün”, bu yerlərdə veyillənmək istəyirdi. İndi isə o heç bir şey haqqında düşünmədən bura gəlmışdi. Burada böyük bir ev vardi; ev başdan-başa içki dükanlarından ibarət idi; bu dükanlardan tez-tez qadınlar çıxırırdı; onlar, ayaqüstü qonşuya gedəndə necə geyinirlərsə, elə geyinmişlər: əyinlərində bircə don vardi, başları da açıqdi. İki-üç yerdə onlar səki üstündə dəstə-dəstə yiğisib durmuşdular, çoxu da aşağı mərtəbənin qapıları qabağında idi; buradan iki-üç pillə enməklə cürbəcür əyləncəli yerlərə girmək olardı. Bu yerlərdən birindən hay-küy gəldi, səs bütün küçəni başına götürdü, gitara çalınır, nəgmə oxunurdu, yaman şənlik idi. Qapının ağızında bir dəstə qadın vardi; onlardan bəzisi pilləkəndə, bəzisi səkidə oturmuşdu, bəzisi də ayaq üstdə durub söhbət edirdi. Damağında papiro-sərxoş bir əsgər bərkdən sözüş söyə-söyə, səndirləyə-səndirləyə döşənmiş yolla gedirdi; o, elə bil ki, harasa girmək istəyirdi, ancaq hara girəcəyi yadından çıxmışdı. Bir səfil başqa bir səfillə sözüşürdü, bir sərxoş da küçənin ortasında, köndələrininə, meyt kimi sərilib qalmışdı. Raskolnikov bir dəstə qadının yanında dayandı. Onlar boğuq, xırıltılı bir səsle danışıldalar; hamısı çit don, tumac ayaqqabı geymişdi; başları açıqdi. Eləsi vardi ki, yaşı qırxdan çox olardı; on yeddi yaşında olanlar da vardi; çoxunun da üzündə yumruq yeri görüñürdü.

Dükandan gələn mahni səsi, bütün bu hay-küy onu nədənsə maraqlandırdı... Orada qəhqəhə ilə gülürdülər, çığırıldalar, çox nazik bir səslə nəgmə oxuyurdular, gitara çalırdalar, kim isə gitaranın ahənginə uyaraq, çəkməsinin dabanlarını yerə vura-vura həvəslə oynayırdı... Raskolnikov əyilərək maraqla içəri baxır, diq-qətlə, dalğın və qəmgın halda qulaq asındı. Oxuyan adamın incə səsi eşidildi:

“Ey qəşəng oğlan, sən gəl,
Döymə məni nahaq yerə!..”

Raskolnikov çox istəyirdi ki, bu oxunan nəğməyə qulaq assın, sanki bütün məsələ bunda idi.

Düşünərək öz-özünə dedi: “İçəri girimmi? Gülürlər! Keflidirlər! Gedim mən də keflənimmi?”

Arvadlardan biri hələ çox da elə xırıldamayan, gur bir səslə soruşdu:

– Əziz ağa, içəri girmirsiniz?

O, cavan idi, buradakı bir dəstə qadının içində bircə bu iyrənc deyildi.

Raskolnikov başını qaldırıb ona baxdı:

– Nə qəşəngsən! – dedi.

Qadın gülümsədi: bu söz onun çox xoşuna gəlmışdı.

– Siz özünüz də çox qəşəngsiniz!

Bir başqası yoğun səslə dedi:

– Nə arıqsınız! Yoxsa indicə xəstəxanadan çıxmışınız?

Birdən kefli bir mujik yaxınlaşış onların söhbətini kəndi.

– Elə bil general qızlarıdır, ancaq hamısı fındıqburundur! – Onun əynindəki çuxanın yaxası açıq idi, gözləri bic-bic gülməsəyirdi. – Gör nə kefdin!

– Gəlməyinə gəlmisən – gir içəri!

– Girim də! Gedim bir kefə baxım!

O, başını əyərək cəld aşağı endi.

Raskolnikov yoluna düzəldi.

Bayağı qadın onun ardınca çığırıb dedi:

– Ağa, bir bura baxın!

– Nə var?

Qadın utana-utana dedi:

– Mən həmişə sizinlə vaxt keçirməyə ləp ürəkdən razıyam, ancaq indi sizi görüb utanıram... Qəşəng oğlan, mənə altı qəpik pul bağışlayın, içmək istəyirəm!

Raskolnikov əlini cibinə saldı, əlinə nə qədər pul gəldisə, çıxartdı: bu, üç dənə qara şahı idi.

– Ah, nə mərhəmətli ağıdadır!

– Adın nədir?



– Duklidanı soruşursunuz.

Ora yiğışan qadınlardan biri başını yelləyə-yelləyə Duklidaya baxdı:

– Bu nə deməkdir? Bu nə olan şeydir ki, adamdan elə-belə pul istəyəsən?! Mən xəcalətimdən yerə girərdim.

Raskolnikov danışan qadına baxdı. Bu, otuz yaşlı çopur bir qadın idi, bütün üzü gömgöyüdü; üst dodağı şışmışdı. O, pul istəyən qadını məzəmmət edə-edə ciddi və sakitcə danışındı.

Raskolnikov yoluna davam edərək düşündü: “Mən bunu harada oxumuşam, harada oxumuşam: ölümə məhkum edilmiş bir adam edam ediləndən bir saat əvvəl deyir, ya da ki belə fikirləşir; əgər mən yüksək bir yerdə, bir qaya başında yaşasayıdım, özü də elə balaca bir yerdə ki oraya ancaq ayaqlarımı qoya biləydim; hər tərəfim də ucurum olaydı, okean olaydı, əbədi bir zülmət olaydı, həmişə də tək olaydım, həmişə tufan olaydı, mən də o balaca yerdə bütün ömrüm boyu qalaydım, min illərlə qalaydım, əbədi qalaydım, – mən ölməkdənse belə yaşamağa razi olardım. Ancaq yaşayaydım, yaşayaydım, yaşayaydım! Necə yaşasam da – ancaq yaşayaydım!.. Bu nə doğru sözdür! İlahi, necə doğru sözdür! İnsan eclafdır! – Bir az sonra əlavə etdi. – Eclaf o adamdır ki, bunun üstündə insana eclaf deyir!..”

O gəlib ayrı bir küçəyə çatdı: “Pah! “Büllur saray”! Bayaq Razu-mixin “Büllur saray”dan danışındı. Axi mən nə istəyirdim? Hə, onu oxumaq istəyirdim... Zosimov deyirdi ki, qəzetdə oxuyub...”

O, bir neçə otaqdan ibarət olan çox geniş, səliqəli, təmiz bir aşxanaya girdi; otaqlar boş idi, iki-tüç adam oturub çay içirdi, dib otaqda da dörd adam şəmpən şərabı içirdi. Raskolnikova elə gəldi ki, Zametov onların içərisindədir: uzaqdan onu yaxşı tanımaq olmurdu.

Düşünərək dedi: “Qoy olsun!”

Xidmətçi gəlib soruşdu:

– Araq buyuracaqsınız?

– Çay ver. Bir də ki sən mənə köhnə qəzetləri gətir: dalbadal beş günün qəzetini... mən sənə araq pulu verərəm.

– Baş üstə. Bax, bu qəzet bugünküdür. Araq da buyurursunuzmu?

Köhnə qəzetlər və çay gəldi. Raskolnikov oturub yazılın hadisəni qəzetlərdən axtarmağa başladı: “İzler – Izler – Asteklər – Asteklər

– İzler – Bartola – Massimo – Asteklər – İzler”¹ ... Eh, bu nədir! Bu da qeydlər: pilləkəndən yumalanmışdır – meşşan çaxırdan yanmışdır – Peskidə yanğın – Peterburq küçəsində yanğın – yenə Peterburq küçəsində yanğın – yenə də Peterburq küçəsində yanğın – İzler – İzler – İzler – Massimo... Hə, budur...”

Nəhayət, o axtardığını tapıb oxumağa başladı: sətirlər onun gözləri qabağında atılıb-düşürdü; bununla belə, “Xəberlər”in hamisini oxudu; böyük bir maraqla o biri nömrələrdə yazılın sonrakı əlavələri axtarmağa başladı. Qəzetləri vərəqlərkən səbirsizlikdən onun əlləri əsirdi. Birdən kim isə gəlib onun yanında oturdu; Raskolnikov başını qaldırıb baxdı: gələn adam Zametov idi, yenə də onun barmaqlarında üzük, döşündə qızıl saat zənciri vardi; yağı sürtülmüş qara, qırınm saçı ortadan ayrılmışdı; qəşəng jilet, bir az da köhnə sürtük geymişdi, alt paltarı çox da təmiz deyildi. Onun kefi çox kük idи, kük de olmasa, hər halda, xoş bir könüllə şən-şən gülümsəyirdi. Qarayınız üzü içdiyi şampan şərabından bir az qızarmışdı. O, təccübələ soruşdu:

– Necə? Siz buradasınız? – Bunu elə bir ifadə ilə soruşdu ki, elə bil, Raskolnikovla çıxdan tanış idи. – Razumixin dünən mənə deyirdi ki, sizin hələ huşunuz üstünüzdə deyil. Çox qəribədir! Mən sizin yanınıza getmişdim...

Raskolnikov biliirdi ki, Zametov onun yanına gələcəkdir. Qəzetləri qıraqa qoyub ona sarı çevrildi. Onun dodaqlarında istehzalı bir təbəssüm vardi, bu təbəssümdə yeni, əsəbi bir səbirsizlik hiss olundurdu.

– Sizin gəldiyinizi mən bilirom, – dedi. – Corab tayı axtanırdınız... Bilirsinizmi, Razumixin sizi yaman bəyənir, deyir ki, biz onunla bərabər Laviza İvanovnanın yanına gedirdik, onda ki siz onun barəsində çalışırdınız, poruçık Poroxa göz vururdunuz, o da başa düşmürdü, yadınızdadır? Burada başa düşülməyən nə var ki, – məsələ aydın-dır... elə deyil?

– O, yaman dələdüz adamdır!

– Poroxu deyirsiniz?

– Xeyr, sizin dostunuz Razumixini deyirəm...

– Cənab Zametov, siz yaxşı yaşayırsınız; ən xoş yerlərə pulsuz-parasız gedirsiniz! İndi sizi şampan şərabı ilə kim isladıb?

¹ Massimo və Bartolanın – “Astekin uşaqları” (hindular) əsəri; bu əsər 1865-ci ildə yayda Peterburqdə göstərilirdi; İzler isə adalarda “Mədən suları”nın sahibidir.



- Biz... içirdik... İslatmaq nədir!
- Çəkdiyiniz zəhmətin mükafatıdır! Hər şeydən istifadə edirsiniz!
- Raskolnikov güldü. Sonra Zametovun çiyninə vuraraq əlavə etdi:
- Eybi yoxdur, mərhəmətli oğlan, eybi yoxdur! Mən bunu kinlə demədim; mən bunu “sizin xatırınızı istədiyim üçün” deyirəm; sizin bir işçiniz o qarının üstündə Mitkanı kötəkləyəndə belə deyirdi.
- Siz bunu haradan bilirsınız?
- Bəlkə, mən bu şeyləri sizdən də çox bilişəm.
- Siz nəsə çox qəribə adamsınız... Görünür, hələ bərk xəstəsiniz. Nahaq yerə evdən çıxmışınız.
- Mən sizə qəribə görünürəm?
- Bəli, qəribə görünürsünüz. Siz qəzet oxuyurdunuz?
- Bəli.
- Yanğından çox yazırlar.
- Mən yanğın barəsində oxumurdum... – burada Raskolnikov qəribə bir nəzərlə Zametova baxdı; yenə də onun dodaqlarında istehzalı bir təbəssüm göründü. Zametova göz vuraraq sözünə davam etdi: – Xeyr, mən yanğın barəsində oxumurdum. Qəşəng oğlan, etiraf edin ki, siz çox bilmək istəyirsiniz ki, qəzətdə mən nə oxuyurdum...
- Qətiyyən yox; mən elə-belə soruştum. Yoxsa soruşmaq olmaz? Siz hamınız niyə belə...
- Qulaq asın, siz oxumuş adamsınız, ədəbiyyata yaxınsınız, eləmi?
- Zametov bir qədər iftixarla dedi:
- Mən gimnaziyada altı il oxumuşam.
- Altı il! Ay mənim sərcəciyim! Saçını yan ayırmışan, üzük taxmırısan – varlı adamsan! Eh, əcəb yaxşı oğlansan! – Raskolnikov bunu deyib, Zametovun *lap üzünə* sarı əyilərək, əsəbi halda bərk-dən güldü. Zametov geri çekildi, o, bundan incimədi, ancaq buna çox təəccüb etdi.
- Zametov çox ciddi bir ifadə ilə:
- Eh, siz nə qəribə adamsınız! – dedi. – Mənə elə gəlir ki, siz hələ də sayaqlayırsınız...
- Sayaqlayıram? Yalan deyirsən, sərcəciyim! Deməli, mən qəribə adamam? Yaxşı, mən sizi maraqlandırıram, hə? Maraqlandırıram?
- Maraqlandırırsınız.

– Sizə deyimmi, nə oxuyurdum, nə axtarırdum? Gör neçə nömrə qəzet gətirtmişəm! Şübhəlidir, eləmi?

– Yaxşı da, deyin.

– Qulağınız səsdədir?

– Nə səsdə?

– Sonra deyərəm nə səsdə... Amma indi, mənim əzizim, sizə deyirəm ki... yox, yaxşısı budur: “boynuma alıram ki”... Yox, yenə olmadı: “mən ifadə verirəm, siz də yazırınsız” – bax belə! “Ifadə verirəm ki, mən oxuyurdum, maraqlanırdım, baxırdım, axtarırdım”. – Raskolnikov gözlərini qiyyaraq sözünü kəsdi. – Axtarırdım, elə ondan ötrü də burası geldim... – Nəhayət, o, üzünü Zametovun lap üzünə yaxınlaşdırıb astadan dedi: – Qarının ölümü barəsində yazılan xəbəri axtarırdım...

Zametov üzünü onun üzündən geri çəkməyrək, tərpənmədən, düz onun gözlərinə baxırdı. Onlar düz bir dəqiqə dinib-danişmadan bir-birinə baxdılar; bu hal sonra Zametova qəribə göründü.

Birdən Zametov heyvət və səbirsizliklə bərkədən soruşdu:

– Nə olsun ki, nə oxuyurdunuz? Bunun mənə nə dəxli var! Bunda nə var ki?

Raskolnikov yenə də lap yavaşdan və tərpənmədən dedi:

– O, həmin qaridir ki, həmin qaridir ki, yadınızdadır, polis idarəsində onun barəsində danışanda mən özümdən gedib yııldım... Hə, indi başa düşdünüz?

Zametov qorxu və həyəcanla soruşdu:

– Axi nəyi? Nəyi... “başa düşdüm”?

Raskolnikovun sakit və ciddi üzünün ifadəsi bir anda dəyişdi; birdən o, yenə də bayaqqı kimi, əsəbi halda, qəhqəhə ilə güldü; gülməkdən uğunub gedir, sanki özünü saxlaya bilmirdi. Bir şeyi o, bir anda çox aydınca xatırladı: əlində balta, qapının dalında durmuşdur, cəftə atılıb-düşür, qapının o biri üzündə duranlar söyüş söyür, zorla içəri girmək istəyirlər, birdən o, bu adamların üstünə çıçırmak istəyir, onları söymək istəyir, dilini çıxarıb onları ələ salmaq istəyir, gülmək istəyir, qəhqəhə ilə gülmək, gülmək isteyir...

Zametov dedi:

– Siz ya dəlisiniz... ya da... – o, sözünü tamamlamadı, sanki, birdən ağılna başqa bir fikir gəlmişdi.

– Ya da? Nə “ya da”? Hə? Deyin görək?



Zametov hırslı-hırslı dedi:

– Heç! Bunun hamısı boş şeydir!

İkisi də susdu. Raskolnikov belə əsəbi gülüşdən sonra birdən fikirli və qəmgin oldu. Stola dirsəklənib başını əlinə dayadı. Elə bil ki, Zametov onun tamam yadından çıxmışdı. Onlar xeyli susdular.

Zametov:

– Çayıınızı niyə içmirsiniz? – dedi. – Soyuyur.

– Hə? Nə? Çay?.. Bu saat.

Raskolnikov çaydan bir qurtum içib, ağızına bir parça çörək qoyma. Zametova baxdı: birdən, elə bil ki, hər şey onun yadına düşdü, o sanki yuxudan ayıldı; elə o saat da üzündə əvvəlki istehzalı ifadə göründü. O, yenə də çay içirdi.

Zametov:

– İndi belə dələdüz işlər çox olur, – dedi. – Bu yaxında mən “Moskovski vedomostı”də oxudum ki, Moskvada bir dəstə qəlp pul kəsən tutublar. Bütöv bir cəmiyyət imiş. Qəlp pul kəsirlərmiş.

Raskolnikov sakitcə:

– Bu, çoxdan ki əhvalatdır! – dedi. – Mən bunu qəzetdə bir ay bundan qabaq oxumuşam. – Sonra qımışaraq əlavə etdi: – Sənin fikrincə, onlar dələdüzdur?

– Bəs necə?

– Onlar dələdüz deyil, uşaqdır, səfəhdır! Əlliye qədər adam bu məqsəd üçün bir yerə yiğisir! Heç belə şeyi eləmək olar? Belə işdə üç adam da çoxdur, bu üç adam da gərək bir-birinə özündən də artıq arxayı olsun! Çünkü birisi kefli-kefli ağızından bir şey qaçırdı – hamısı məhv olub gedəcək! Onlar səfəhdirlər! Kəsdikləri kağız pulları etibarsız adamlara veriblər ki, kontorlarda dəyişdirsinlər! Belə bir işi heç hər yetənə tapşırmaq olar? Yaxşı da, tutaq ki, bu səfəhlərdən hərəsi özünə bir milyon qəlp pul dəyişə bildi, sonra? Bütün ömürləri boyu nə olacaq? Bütün ömürləri boyu biri o birisindən asılı olacaq! Adam özünü böğazından assa, bundan yaxşıdır! Onlar heç bu qəlp pulları dəyişdirməyi də bacarmayıblar: birisi gəlib kontorda dəyişdirməyə başlayıb, beş min alıb, əlləri əsib. Dörd minini sayıb, bir minini saymayıb, tələsib ki, tez pulu cibinə qoyub qaçın. Onun bu hərəkəti adamları şübhələndirib. Bu axmağın üzündən bütün işlər korlanıb. Bunu belə eləyərlər?

Zametov onun sözündən istifadə edərək dedi:

– Əllərinin əsməyini deyirsiniz? Bu ola bilər. Mən lap əminəm ki, ola bilər? Adam bəzən özünü sakit saxlaya bilmir.

– Belə şeydə?

– Yoxsa siz özünü sakit saxlaya bilərsiniz? Yox, mən özümü sakit saxlaya bilməzdim. Yüz manat mükafat almaq üçün belə bir dəhşətli işə girişmək?.. Qəlp pulları götürüb gedəsən, – özü də hara! – bank kontoruna, o yerdə ki belə işlərdə böyük təcrübəsi olan adamlar var!.. Yox, mən özümü itirərdim. Siz özünüüzü itirməzdiniz?

Raskolnikov yenə də çox istədi ki, “dilini çıxartmasın”. Arabir onun kürəyinə vicvicə gəldirdi.

Raskolnikov məsələyə uzaqdan başlayaraq:

– Mən elə eləməzdim, – dedi. – Mən o qəlp pulları belə dəyişdirərdim: əvvəl birinci min manatı hər tərəfdən dörd dəfə sayardım, saydıqca da hər kağız pula diqqətlə baxardım; sonra ikinci minə əl atardım; onu saymağa başlardım; yarısına qədər sayardım, ortasından bir əllilik çıxarddım, işığa tutub baxardım, çevirərdim, yenə də işığa tutub baxardım ki, görünüm qəlp deyil ki. Deyərdim ki, “filankəs, qorxuram; bu yaxında bizim bir qohum arvadın bu qayda ilə iyirmi beş manatı əlindən çıxmışdır...” Bunu deyib ona bir əhvalat danışdım. Üçüncü mini saymağa başlayanda deyərdim ki, icazənizlə, bir dayanın... mən, deyəsən, ikinci mini sayanda yeddinci yüzü düz saymamışam, bundan şübhələnirəm; əlimdəki üçüncü mini kənarra qoyub, yenə də ikinci mini götürərdim, bütün beş mini, bax bu qayda ilə sayardım. Lap qurtarandan sonra həm beşinci mindən, həm də ikinci mindən, hərəsindən bir əsginas çıxarddım, işığa tutub baxardım, yenə də şübhələnməyə başlardım, deyərdim ki, “Rica edirəm, bunu dəyişin!” Bu qayda ilə kontorçunu lap əldən salardım, o daha bilməzdi ki, məni necə başından eləsin! Axırda işi qurtarıb getmək istərdim, qapını açardım, amma yox, əfv edərsiniz, getməzdim, qayıdır ondan bir şey soruşardım, bir məsələ haqqında izahat istərdim... Bəli, mən belə edərdim!

Zametov gülərək dedi:

– Eh, siz nə dəhşətli şeylər danışırsınız! Bu ancaq söhbətdir, işə gələndə, yəqin, siz özünüz də büdrərdiniz... Sizə deyim ki, məncə, nəinki bizim kimi adamlar, hətta lap çox cəsarətli, üzü üzər görmüş adamlar da bu məsələdə özünə arxayın ola bilməz. Uzağa niyə



gedək axı, belə bir misal götürək: bizim tərəflərdə bir qarını öldürüb-lər. Belə baxanda deyirsən ki, onu öldürən çox cəsarətli adamdır, gündüz, hava işq ola-ola, qorxmayıb, belə bir işə girişib, özünün də xilas olması bir möcüzədür; amma yenə də özünü itirib: evi soya bilməyib, ürəyi tab gətirməyib, işindən görünür...

Raskolnikov, elə bil, bundan incidi, Zametovu ələ salaraq bərk-dən dedi:

– Yaxşı görünür!.. İndi hünəriniz var, gedin onu tutun!

– Nədi ki, tutarlar da!

– Kim tutar? Siz tutarsınız? Siz? Özünüzü bərkə salmayın. Sizin əsaslandığınız əsl məsələ nədir: o adam pul xərcləyir, ya yox? Bayaqtan onun pulu yox idi, amma birdən pul xərcləməyə başlayır, o olmayanda bəs kim olacaq? Bu məsələdə lap balaca bir uşaq da istəsə sizi aldada bilər!

– Məsələ də elə buradadir ki, onlar hamısı belə eləyirlər! Adamı bir biciklə öldürürlər, böyük cəsarət göstərirlər, sonra da elə o saat içki dükanına gedirlər. Elə onları da pulu xərcləyəndə tuturlar. Hami sizin kimi bic olmur ki! Siz, yəqin ki, içki dükanına getməzdiniz, eləmi?

Raskolnikov qaşqabağını töküb diqqətlə Zametova baxdı. Sonra istəmədən soruşdu:

– Sizin, deyəsən, ağzınızda şirə qalıb, indi də bilmək isteyirsiniz ki, belə bir vəziyyətdə mən nə edərdim, eləmi?

Zametov qəti və ciddi bir halda:

– Bəli, bilmək istərdim, – dedi.

O, nədənsə, həddindən artıq ciddi danışmağa və baxmağa başladı.

– Çox isteyirsiniz?

– Lap çox!

Raskolnikov:

– Yaxşı. Mən lap belə edərdim, – deyərək yenə birdən üzünü Zametovun üzünə yaxınlaşdırıldı, yenə onun düz gözlərinin içində baxaraq, astadan danışmağa başladı, belə ki, Zametov hətta onun bu hərəkətindən diksindi də. – Mən bax belə edərdim: mən pulları, şeyləri götürərdim, oradan çıxan kimi içki dükanına-zada girməzdim, ayrı bir yerə gedərdim: elə bir yerə gedərdim ki, ora tamam yalqızlıq olsun, orada heç kəs olmasın, orada ancaq hasar olsun,

bostan olsun, ya bostan kimi bir şey... Orada, o həyətdə, o hasarın dibində, bir küncdə bir daş görərdim, təxminən bir pud, ya pud yarımlığından, bəlkə, ev tikiləndən orada atılıb qalmışdır; bu daşı qaldırdım; o daşın altında gərək bir çuxur olsun, – bütün şeyləri, pulları o çuxura atardım. Sonra yenə də daşı onların üstünə qoyardım, özü də elə qoyardım ki, daş əvvəlki kimi dursun, ayağımla da üstündən basardım, sonra da çıxıb gedərdim. Bir il, iki il, lap üç il o şeyləri götürməzdim, – indi get axtar görmüm necə taparsan! Ay tapdın ha!

Zametov da nədənsə lap yavaşdan dedi:

– Siz dəlisiniz! – sonra stulunu birdən geri çekdi.

Raskolnikovun gözləri parıldadı; rəngi ağappaq ağırdı; üst dodağı titrədi. O, Zametova sarı mümkin qəder daha çox əyildi, heç bir söz söyləmədən dodaqlarını tərpətməyə başladı. Bu vəziyyət yarımla dəqiqli davam etdi. O nə etdiyini bilirdi, ancaq özünü saxlaya bilmirdi. Dəhşətli bir söz, – onda qapının cəftəsi atılıb-düşən kimi, – onun dodaqlarında atılıb-düşürdü: deyirdin bu söz indicə onun dodaqlarından qopacaq, bu sözü o, indicə ağızından çıxara-çaq, indicə söyleyəcəkdir!..

Birdən o dedi:

– Əgər o qarı ilə Lizavetanı, mən öldürmişəms, bəs onda nə olsun? – O saat da nə dediyinin fərqinə vardi.

Zametov heyrətlə ona baxdı, kətan kimi ağırdı. Pis-pis gülüm-sədi. Güclə eşidiləcək bir səslə:

– Bu mümkün olan şeydirmi? – dedi.

Raskolnikov kinli-kinli ona baxdı.

– Etiraf edin, siz buna inandınız?.. Hə? İnardınız?

Zametov tələsə-tələsə ucadan dedi:

– Qətiyyən yox! İndi əvvəlkindən daha artıq inanmiram!

– Hə, axır ki, tora düşdünüz! Sərçəciyi tutdular! Deməli, əvvəl buna inanırsınızmış, amma indi “hər vaxtkindən daha artıq inanmırınsınız”, eləmi?

Zametov, görünür, pərt olmuşdu:

– Qətiyyən yox! Siz məsələni bu yerə gətirmək üçün məni qor-xudurdunuz?

– Deməli, inanmırınsınız? Bəs onda mən polis dəftərxanasından çıxanda siz mənim bərəmdə nə danışmışdır? Bayığlıqdan



ayıldandan sonra bəs niyə kiçik zabit Porox məni sorğu-sual edirdi?

– Birdən o, yerindən qalxıb furajkasını götürdü, çıqıraraq xidmətçiə dedi: – Ey, mən nə qədər verəcəyəm?

Xidmətçi yüyürə-yüyürə gəldi:

– Cəmisi otuz qəpik.

– Al, bu iyirmi qəpiyi də sənə araqpulu verirəm. Görürsünüz nə qədər pulum var! – deyərək titrək əlində tutduğu kağız pulları Zame-tova sarı uzatdı, – görürsünüz! Qırmızı, göy... iyirmi beş manatdır... Bu məndə haradandır? Bəs mənim bu təzə paltarım haradandır? Özünüz bilirsiniz ki, heç qəpiyim də yox idi! Yəqin, bunu mənzil sahi-bəsindən soruşmusunuz... Yaxşı da, daha bəsdir! *Assez cause!*¹ Sağlıqla qalın... daha xoş bir görüşə kimi.

Raskolnikov aşxanadan çıxdı: onun bədəni ağır bir çılğınlıq içində titrəyirdi; bu çılğınlıqda böyük bir məmnuniyyət hissi də vardi; o eyni zamanda tutqunu, yaman da yorulmuşdu. Üzündə əsəbi bir pozğunluq vardi, sanki bayığlıqdan təzə ayrılmışdı. Yorğunluğu sürətlə artırdı. Onun qüvvələri hərəkətə gelmişdi, indi isə ilk təkanla, ilk əsəbi duyğu ilə özünü hiss etdirirdi, lakin duyğuları zəiflədikcə onlar da sürətlə zəifləyirdi.

Zametov öz yerində xeyli tək oturub fikrə daldı. Raskolnikov, qarının öldürülməsi məsələsində onun bütün fikirlərini, təsadüfi olaraq, alt-üst etmiş, rəyini tamamile dəyişmişdi.

Nəhayət, o, bu qərara gəldi: “İlya Petroviç axmaqdır!”

Raskolnikov qapını açıb küçəyə çıxanda birdən artırmada Razumixinlə üz-üzə gəldi: o, içki dükənинə gəlirdi. Onlar heç bir addımdan da bir-birini görməmişdi, az qaldı ki, baş-başa dəysinlər. Baxışları ilə bir-birini bir qədər başdan-ayağa süzdülər. Razumixin onu burada görməsinə son dərəcə heyrat etdi. Lakin birdən onun gözlərində qəzəb, həqiqi bir qəzəb parıldı.

Səsi yetdikcə çıçırdı:

– Sən gör hardasanmış! Yataqdan qaçmışsan? Mən orada axtarmadığım yer qalmadı, ləp divanın da altına baxdım! Çardağı da çıxıb gəzdim! Sənin üstündə az qalmışdı Nastasyanı döyüm... Sən gör hardasanmış... Rodka! Axi bu nə deməkdir? Düzünü de! Boynuna al! Eşidirsən?

Raskolnikov sakitcə dedi:

¹ Danışdıq, qurtardı (*fran.*)

– Bu o deməkdir ki, siz hamınız mənim lap zəhləmi tökmüşünüz. Amma mən tək olmaq istəyirəm.

– Tək? Hələ sən yeriyə də bilmirsən, sıfətin hələ kətan kimi ağappaqdır, nəfəsin təngişir! Axmaq! “Büllur saray”da sənin nə işin var? Bu saat de!

– Çəkil görüm! – Raskolnikov onun yanından ötüb getmək istədi.

Onun bu hərəkəti Razumixini lap özündən çıxartdı, Raskolnikovun ciyindən bərk-bərk yapışb dedi:

– Çəkil? Hələ bir cürət eləyib “çəkil” də deyirsən? Heç bilirsən sənin başına bu saat nə oyun açaram? Səni yumaq kimi büküb vuraram qoltuğuma, birbaş evə apararam, içəri salıb qapını qıffıllaram, bildinmi?

Raskolnikov astadan, görünür, lap sakitcə dedi:

– Razumixin, qulaq as: mən sənin xeyirxahlığını istəmirəm, yoxsa sən bunu başa düşmürsən? Bir adam ki, belə şeyləri heç yerindən istəmir... ona axı nə üçün yenə də xeyirxahlıq edilir?.. Bu nə adətdir? Elə bir adam ki, belə xeyirxahlıq ona çox ağır təsir bağışlayır, buna o qətiyyən dözə bilmir... Mən təzə xəstələnməmişdim – sən axı məni niyə axtarıb tapdin? Mən, bəlkə də, ölməyimə çox şad olardım! Sən mənə əzab verirsən, sən mənə boğaza yiğmisan. Yoxsa mən bunu sənə bu gün lazıminca izah etmədim? İnsanlara əzab vermək də maraqlı bir şəymis – axı bu nə adətdir? Bunu yəqin bil ki, bu şeylər mənim saqlamalığımı çox mane olur, çünkü məni həmişə əsəbiləşdirir. Məni əsəbiləşdirməsin deyə, Zosimov mənim yanından getmədimi? Sən allah, sən də məndən el çək! Bir də axı sənin nə ixtiyarın var, məni zorla saxlayasan? Mənim indi ağlım tamamilə başımdadır, – yoxsa sən bunu görmürsən? De görünüm, axı mən sənə necə, necə yalvarım ki, sən məndən el çəkəsən, mənə xeyirxahlıq etməyəsən? Qoy mən nanəcib olum, qoy mən alçaq olum,ancaq, siz allah, məndən el çəkin, hamınız məndən el çəkin! Əl çəkin! Əl çəkin!

Raskolnikov sözə sakitcə başlamışdı; o, ürəyinin acısını Razumixinin üstünə tökəcəyini qabaqcadan təsəvvür edərək sevinirdi; lakin Lujinlə danışarkən qəzəblə, nəfəsi tutula-tutula qurtardığı kimi, indi də sözünü elə qurtardı.

Razumixin dayanıb fikirləşdi, sonra onun əlini buraxıb astadan, bir az dalğın halda dedi:



– Di, cəhənnəm ol! – Raskolnikov yerindən tərpənib getmək istəyəndə birdən bağırdı: – Dayan! Qulaq as, gör nə deyirəm. Siz hamınız boşboğazsınız, yalançı pəhləvansınız! Sizin ki ürəyinizdə xirdaca bir iztirab əmələ gəldi – onda siz yumurtlamaq istəyən bir toyuğa bənzəyirsiniz! Hətta bu zaman başqa müəlliflərdən də oğurlayırsınız. Sizdə zərrə qədər də müstəqillik yoxdur! Siz spermaset¹ yağından düzəldilmişsiniz; sizin damarlarınızdakı qan deyil, zərdabdır! Sizin heç birinizə mən inanmırıam! Sizin hər bir vəziyyətdə ilk işiniz budur: necə edəsiniz ki, adama oxşamayasınız! – Raskolnikovun yenə də getmək istədiyini görüb daha artıq qəzəblənərək çıçırdı: – Dayan! Axıra kimi qulaq as! Sən bilirsən ki, təzə otağa köcdüyüm üçün bu gün mənim mənzilimdə qonaqlıq olacaq? Bəlkə də, adamlar indi gəlib yişmişlər; əmimi orada qoymuşam ki, qonaqları qəbul eləsin. Əgər sən axmaq olmasaydın, özü də lap gic axmaq, sarsaq axmaq, xaricidən dönəmə axmaq olmasaydın... bilirsənmi, Rodya, mən qanıram ki, sən ağıllı oğlansan, amma axmaqsan! – Bəli, sən axmaq olmasaydın, boş-boşuna ayaq döyməkdənse, bu gün mənim yanımı gələrdin, axşam bizdə olardın... İndi evdən çıxmışan, bir işin də yoxdur, sənin altına çox yumşaq kreslo qoyardım, ev yiyəsində var... Çay içərdik, söhbət edərdik. Kreslo xoşuna gəlməsə, taxtda uzanardin, hər halda, bizim aramızda olardın, Zosimov da orada olacaq. Gələrsən?

– Yox.

Razumixin səbirsiz halda dedi:

– Ya-lan deyirsən! Sən hardan bilirsən ki, özünü yaxşı apara bil-məyəcəksən? Sən bu barədə heç bir şey başa düşmürsən... Mən də sənin kimi aži min dəfə insanlardan acıq eləmişəm, küsmüşəm, amma sonra yenə də barışmışam, onların yanına qayıtmışam... sonra özün utanacaqsan – insanların yanına qayıdacaqsan. Bax, yadında saxla: Poçinkovun evi, üçüncü mərtəbə...

– Cənab Razumixin, bu qayda ilə siz, yəqin ki, xeyirxahlıq üzündən özünüüzü başqasına döydürərsiniz də...

– Kim? Mən? Bu fikrə düşənin ağız-burnunu əzərəm. Poçinkovun evi, nömrə qırx yeddi, məmur Babuşkinin mənzili.

– Razumixin, gəlməyəcəyəm! – Raskolnikov dönüb getdi.

¹ *Spermaset* – kaşalotun kəllə sümüyündən çıxardılan, ətriyyat istehsalında və sənayedə işlədilən maddə

Razumixin onun ardından çıktı:

– Lap mərc gələrəm ki, gələcəksən! Yoxsa... sən... yoxsa sənin heç üzünə də baxmayacağam! Ey, bir dayan görüm, Zametov oradadır?

– Oradadır.

– Gördünmü?

– Gördüm.

– Onunla danışdım mı?

– Danışdım.

– Nə barədə? Yaxşı da, cəhənnəm ol, yaxşısı budur, demə.

Poçinkov qırıq yeddi, Babuşkinin mənzili, yadından çıxarma!

Raskolnikov Sadovaya küçəsinə çatıb tindən buruldu. Razumixin onun ardından baxıb düşünürdü. Axırda əlini yelləyib içəri girmək istədi, lakin pilləkənin ortasında dayandı.

O, yenə də düşünərək öz-özünə deyirdi: "Bir baxırsan da! Ağilli-başlı danışır, elə bil ki... Amma mən özüm də axmağam! Yoxsa dəliblər ağilli-başlı danışır mı? Mənə elə gəldi ki, Zosimov da ele bundan qorxur!" Razumixin barmağını alına vurdur. "Yaxşı, indi birdən... yaxşı onu tək buraxmaq olarmı? Gedib özünü suya atar. Eh, mən yaman səhv elədim. Onu tək buraxmaq olmaz!" Raskolnikovun dalınca yüyürdü, lakin onun heç izi də görünmürdü. Tüpürüb yeyin-yezin "Büllur saray" a qayıtdı ki, Zametovdan Raskolnikov haqqında hal-əhval tutsun.

Raskolnikov birbaş N. körpüsünə getdi; körpünün orta yerində, körpü sürəhisinin yanında dayandı; sonra sürəhiya dirseklenib uzaqlara baxmağa başladı. Razumixin dən ayrılanдан sonra o elə zəifləmişdi ki, bura güclə gəlib çıxmışdı. O istəyirdi ki, küçənin bir yerində otursun, ya da uzansın. Sürəhiya dirsəklənərək, qeyri-ixtiyari surətdə qürubun son şəfəqinə, çökməkdə olan axşam qaranlığında sira ilə uzanıb gedən evlərə, kanalın sol sahilində, bir çardaqda günəşin son şüası ilə alışib-yanan bir pəncərəyə, kanalın qaralan sularına baxdı; o, sanki, kanalın sularına diqqətlə göz qoyurdu. Axırda onun gözlərinə qırmızı dairələr göründü; nəzərlərində sanki evlər, adamlar, sahil küçəsi, ekipajlar bir-birinə qarışdı. Birdən o diksindi: bəlkə də, bu anda onun gördüyü əcaib və iyrənc bir hadisə onu bayılmaqdan xilas etmişdi. O hiss etdi ki, kim isə gəlib onun sağ tərəfində dayandı; dönüb baxdı: ucaböylü, başı yaylıqlı bir qadın gördü,



qadının uzunsov, sarı, şişkin üzü, cuxura düşmüş qızarmış gözləri vardı. Qadın düz onun üzünə baxırdı, ancaq, yeqin, heç bir şey görmür, heç bir şey seçmirdi. Birdən o, sağ əlini sürəhiya dayadı, sağ ayağını qaldırıb sürahının o biri tərəfinə aşındı, sonra da sol ayağını aşırb özünü kanala atdı və bir anda kanalın çirkli sularında yox oldu, lakin bir az sonra suyun üzünə çıxdı, onun başı və ayaqları suda, kürəyi isə sudan bayırda idi; yubkası yana əyilərək qabarmış, suyun üzündə balış kimi görüñürdü, su onu yavaş-yavaş aparırdı.

Adamlar çığırışaraq:

– Özünü suya atdı! Özünü suya atdı! – deyirdilər. Camaat yürüüb gəldi, hər iki sahil küçəsi tamaşaçılarla doldu, körpüyə, Raskolnikovun ətrafına çoxlu adam yığışdı. İzdiham daldan onu sıxışdırıb sürahiya basırdı.

Bir az kənarda bir qadın ağlar səslə çığırıldı:

– Ay aman, bu ki bizim Afrosinyuşkadır! Ay aman, qoymayıñ onu batsın! Ay camaat, onu sudan çıxarin!

İzdiham içində:

– Qayıq! Qayıq! – deyə çığırıldılar.

Lakin qayıq daha lazım olmadı: qorodovoy kanala enən pilləkənlə aşağı yürüdü, şinelini, uzunboğaz çəkmələrini çıxarıb özünü suya atdı. O, çox əlləşmədi: su qadını pilləkənin iki addımlığından aparırdı; qorodovoy sağ əli ilə onun paltarından yapışdı, sol əliylə də, macal tapıb, yoldaşının ona uzatdığı ağaçdan tutdu, qadını o saat dartıb sudan çıxardılar, pilləkənin qranit daşları üstünə qoydular. Cox çəkmədi ki, qadın özünə gəldi, qalxıb oturdu, asqırmağa və finxırmağa, yaş paltarını mənasız yerə əlləri ilə silməyə başladı.

Bayaqkı qadın yenə də çığırı-çığıra deyirdi (indi o, Afrosinyuşkanın yanında idi):

– Atam, içib lülqənbər olub, lap lülqənbər! Bayaq özünü asmaq istəyirdi, kəndirdən çıxarmışıq. Mən oradan dükana getdim, qızı onun yanında qoydum ki, göz olsun, ala da, gör nə edib! Gəlib özünü suya atıb! Meşşan arvaddır, atam, bizim meşşan arvaddır; burada yaşıyınq, qıraqdan ikinci evdə, bax burada...

Adamlar dağılışib gedirdi, polis nəfərləri hələ də onun yanında idilər, kim isə çığıraraq polis dəftərxanası haqqında nəsə dedi... Ras-kolnikov qəribə bir laqeydlik hissi ilə bu şeylərə baxır, qadının halına yanmırıldı. Onun qəlbində ikrah hissi əmələ gəldi. Mizildayaq öz-özünə

deyirdi: "Yox, bu pisdir... su... dəyməz!" – Sonra əlavə etdi: "Heç bir şey olmaz, gözləmək lazımlı deyil. Bu nə dəftərxanadır... Zametov niyə dəftərxanada deyil? Dəftərxana saat onda açılıb..." O, dalını sürahiya çevirib ətrafına baxdı.

Qəti bir səslə: "Yaxşı da! Qoy olsun!" deyərək polis dəftərxanası olan tərəfə getdi. Onun ürəyi bomboş idi; o heç bir şey duymurdu. Düşünmək istəmirdi. Hətta duyduğu kədər də ötüb-keçdi. Evdən çıxarkən onda olan qüvvədən heç əsər də qalmamışdı; evdən o "hər şeyi bitirmək" fikrili çıxmışdı. İndi isə onu tamamilə ətalət bürümüdü.

Raskolnikov sahil kanalı boyunca əzgin bir halda ağır-ağır gedərək düşünürdü: "Bu özü də işə bir nəticə vermək deməkdir! Hər halda, işi bitirəcəyəm, çünkü belə istəyirəm. Ancaq bu, işə nəticə verməkdəmi? Fərqi yoxdur! Bir arşın sahə lazımlı olacaq – he! Bir sonuma bax. Doğrudanmı sondur? Onlara deyəcəyəm, ya deməyəcəyəm? Eh... cəhənnəmə ki! Həm də yorulmuşam, tez bir yerdə uzanaydım, ya oturaydım! Məsələnin ən ayıb cəhəti də budur ki, bu, çox sarsaq işdir. Eh, qoy bu da cəhənnəm olsun! Gör adamın ağlinə nə axmaq şeylər gelir..."

Polis dəftərxanasına getmək üçün həmişə düz getmək, ikinci döngədə isə sola dönmək lazımdı: bu döngədən dəftərxanaya bir-iki addım yol vardi. Lakin Raskolnikov birinci döngəyə çatıb dayandı, fikirləşdi, küçəyə döndü, yolu iki küçə uzatdı: bunu etməkdə, bəlkə də, onun heç bir məqsədi yox idi, ya, bəlkə də, vaxtı bircə dəqiqə də olsa uzatmaq istəyirdi. O, yerə baxa-baxa gedirdi. Birdən, ele bil ki, kim isə onun qulağına bir şey piçildədi. O, başını qaldırıb gördü ki, həmin evin qabağında, lap darvazanın yanında dayanmışdır. O gündən bəri burası gəlməmişdi, bu evin heç yanından da keçməmişdi.

Onun qəlbində izahedilməz böyük bir arzu oyandı: həyətə girdi, darvazanın içindən keçib, sağ tərəfdə olan birinci qapıdan girdi, tanıldığı pilləkənlə dördüncü mərtəbəyə qalxmağa başladı. Bu dar və dik pilləkən çox qaranlıydı. O, hər pilləkən başında dayanır, maraqla ətrafına baxırdı. Birinci mərtəbədə pilləkən başında pəncərə yerinə çərçivə salılmışdı. O, öz-özünə dedi: "Onda bu yox idi". Bu da ikinci mərtəbədəki mənzil: Nikolaşka və Mitka burada işləyirdi. "Qapısı bağlıdır; qapı təzədən rənglənmişdir; deməli, kirayə verilir". Bu da üçüncü mərtəbə... dördüncü mərtəbə... "Buradır!"



O, donub qaldı: mənzilin qapısı taybatay açıldı; içəridə adam vardi, onların səsi eşidilirdi: o, belə bir şey olacağını heç gözləmirdi. Bir az tərəddüd etdikdən sonra son pilləkənə qalxıb içəri girdi.

Bu mənzili də təmir edirdilər, içəridə işləyən vardi; bu onu, elə bil ki, heyrətə saldı. O, nədənsə elə təsəvvür edirdi ki, burada hər şeyi qoyub getdiyi kimi görəcəkdir, hətta meytər də, bəlkə öz, yerində olacaqdır. İndi isə bura tamam başqa cür idi: divarlar çılpaqdı, mebel yox idi; bu ona qəribə göründü, gedib pəncərənin qıraqında oturdu.

Burada cəmi iki adam işləyirdi, ikisi də cavan oğlandı; biri bir az böyüdü, o birisi lap cavandı. Onlar divarlara əvvəlki köhnə, sarı kağızın yerinə ağ-bənövşəyi gülləri olan kağız çəkirdilər. Nədənsə bu onun heç xoşuna gəlmədi. Bu təzə kağıza o ədavətlə baxır, sanki, belə bir dəyişikliyin olmasına təəssüf edirdi.

İşçilər, görünür, ləngimisdilər: onlar tələsə-tələsə kağızları yiğisdirir, getməyə hazırlaşdırırlar; Raskolnikovun gəlməsinə heç fikir vermədilər; öz aralarında nəsə danışındılar.

Raskolnikov əllərini döşündə çarpazlayaraq qulaq asmağa başladı.

Yaşca bir az böyük olan o birisinə deyirdi:

– O qızı ki deyirəm, həmən o qız səhərçağı, lap səhər tezdən mənim yanımına gelir, özü də başdan-ayağa bəzənir. Deyirəm ki: “Sən mənim qabağımda nə bəzənib-düzənirsən?” – Deyir ki, “Tit Vasilyeviç, istəyirəm ki, bundan sonra bütün sizin ixtiyarınızda olam”. Bir işə baxırsanmı? Amma elə bəzənib-düzənir ki, deyirsən, jurnaldır, xalisçə jurnal!

O birisi ondan soruşdu:

– Əmican, bu jurnal dediyin şey nədir?

Görünür, o bu “əmican”dan bəzi şeylər öyrənirdi.

– Jurnal deyilən şey, qardaş, şəkillərdir, rənglənmiş şəkillər; özləri də buradakı dərzilərə gelir. Hər şənbə günü, poçtla, xaricdən gelir, onun üçün gelir ki, yəni ki, adam gərək necə geyinsin: kişi də, o cümlədən arvad xeylağı da. Deməli ki, şəkildir. Kişişərin şəklini çox vaxt bekeşdə çəkirlər, o ki qaldı arvadlarınını, – qardaş, bunlar elə şeylərdir ki, görsən deyərsən, hamısını ver mənə, yenə də doymazsan!

Kiçik oğlan heyrətlə çığırdı:

– Bu Piterdə nələr yoxdur! Atadan-anadan başqa hər nə desən var!

Böyük oğlan nəsihət vermiş kimi qəti bir ifadə ilə dedi:

– Bəli, qardaş, bunlardan başqa nə desən var!

Raskolnikov yerindən qalxdı, əvvəllər sandıq, çarpayı və kamod olan otağa getdi; mebelsiz otaq ona çox balaca göründü. Divar kağızı qoparılmamışdı. Künçdə, ikonalar qoyulan kiotun¹ yeri divar kağızında aydınca görünürdü. Raskolnikov otağa baxıb yenə də əvvəlki yerinə qayıtdı. Yaşca böyük olan fəhlə çəp-çəp ona baxıb birdən soruşdu:

– Nə istəyirsiniz?

Raskolnikov cavab vermək əvəzinə yerindən qalxıb dəhlizə getdi, zəngi tutub dardı. Həmin zəng, həmin tənəkə səsil Zəngi bir də dardı, bir də; dayanıb qulaq asır, olmuş hadisəni xatırlayırdı. Ona əzab verən əvvəlki dəhşətli, ağır duyğunu get-gedə daha aydın, daha canlı xatırlamağa başlayırdı; zəng hər dəfə səslənəndə o diksinir, bu onun get-gedə daha artıq xoşuna gəlirdi.

Fəhlə onun yanına gəlib çıçırdı:

– Axi nə istəyirsiniz? Siz kimsiniz?

Raskolnikov yenə də qapıdan içəri girdi.

– Otaq tutmaq istəyirəm, baxıram.

– Otağı axşam tutmurlar; bir də ki siz gərək dalandarla gələsiniz.

Raskolnikov sözünə davam edərək dedi:

– Döşəmə yuyulub, rəngləyəcəksiniz? Qan yoxdur ki?

– Necə qan?

– Qan ilə bacısını axı öldürmüşdülər. Burada qan göl kimi durmuşdu.

Fəhlə narahat bir halda çıçırdı:

– Sən kimsən axı?

– Mən?

– Hə, sən!

– Sən bunu bilmək istəyirsən? Polis dəftərxanasına gedək, orada deyərəm.

Fəhlələr təəccübə ona baxdırılar.

Yaşca böyük olan fəhlə:

– Biz gərək gedək, – dedi, – ləngimmişik. Alyoşka, gedək. Qapını bağlamaq lazımdır.

Raskolnikov laqeyd bir halda:

– Yaxşı da, gedək, – dedi. Qabağa düşüb pilləkəndən yavaş-yavaş enməyə başladı. Darvazaya çatanda çıçırdı: – Ey, dalandar!

Bir neçə adam küçədə, darvazanın ağızında durub gəlib-gedənə baxırdı, bunlar iki dalandar, bir arvad, xalat geymiş bir

¹ *Kiot* – ikona üçün şüşəli kiçik qutu, şkaf



meşşan, bir neçə də başqa adamdı. Raskolnikov düz onların üstünə getdi.

Dalandarlardan biri dedi:

- Nə isteyirsiniz?
- Polis dəftərxanasına getmişdin?
- İndicə oradan gəlirəm. Siz nə isteyirsiniz?
- Oradadırlar?
- Oradadırlar.
- Köməkçisi də oradadır?
- Orada idi. Siz nə isteyirsiniz?

Raskolnikov cavab verməyib, fikrili halda onunla yan-yana durdu.

Yaşca böyük olan fəhlə yaxınlaşış dedi:

- Otağa baxmağa gəlmışdi.
- Hansı otağa?
- Biz işləyən otağa. Deyirdi: “Qanı niyə yumusunuz? Burada adam öldürmüdürlər, mən də gəlmisəm bu otağı tutam”. Sonra zəngi vurmağa başladı, az qaldı ki, qırsın. Sonra da dedi: “Dəftərxanaya gedək, orada hamısını deyərəm”. Əl çəkmirdi!

Dalandar qaşqabağını tökərək heyrətlə Raskolnikova baxırdı.

Sonra daha hiddətlə çığırdı:

- Siz axı kimsiniz?
- Mən Rodion Romanıç Raskolnikovam; əvvəllər tələbə olmuşam. Şilin evində oluram, bu küçədə, bura yaxındır, on dörd nömrəli mənzildə. Dalandardan soruş... məni tanırı.

Raskolnikov bu sözleri üzünü çevirmədən, diqqətlə qaranlıq çökəmiş küçəyə baxaraq, tənbəl-tənbəl, dalğın bir halda dedi.

- Siz axı otağa niyə getmişdiniz?

– Baxmağa.

- Nəyinə baxmağa?

Meşşan birdən sözə qarışdı:

- Bunu götürüb polis dəftərxanasına aparmaq lazımdır!

Raskolnikov ciyni üstündən çəp-çəp, həm də diqqətlə ona baxdı, yenə də astadan və tənbəl-tənbəl dedi:

- Gedək!

Meşşan bundan ürəklənərək əlavə etdi:

- Aparmaq lazımdır! O, niyə o şeyləri soruşmuş, bunun fikrində nə var, hə?

Fəhlə müzildəndi:

– Nə kefli kimi keflidir, nə də ayıq kimi ayıq, Allah bılır nəçidir.

Dalandar, doğrudan da, açıqlanaraq çıçırdı:

– Siz axı nə istəyirsiniz? Niye əl çəkmirsiniz?

Raskolnikov istehza ilə:

– Dəftərxanaya getməyə qorxdun?

Oradakı arvad çıçırdı:

– Görəsən, haranın haramzadəsidir!

O biri dalandar yekəpər bir mujikdi, əynindəki çuxasının yaxası açıqdı, toqqasında bir dəstə açar vardı. O çıçıraq dedi:

– Bununla axı nə danışmaq! İtil buradan!.. Doğrudan da, haramzadədir... İtil!

O, Raskolnikovun çiynindən yapışib onu küçəyə itəldi. O, az qalmışdı ki, kəlləmayallaq getsin, amma yixılmadı, özünü düzəltdi, kirimişcə hamiya baxıb yoluna düzəldi.

Fəhlə:

– Qəribə adamdır, – dedi.

Sonra arvad dedi:

– İndi hamı qəribə olub.

Meşşən əlavə etdi:

– Hər halda, onu polis dəftərxanasına aparmaq lazım idi.

Yekəpər dalandar da öz fikrini söylədi:

– Baş qoşmayın! Elə haramzadədir ki, var. Bile-bile özünü soxur, baş qoşarsan, sonra xataya düşərsən... Bilirik!

Raskolnikov: "Gedim, ya getməyim?" – deyərək yol ayrıncında, küçənin ortasında durub düşünür, ətrafına baxırı, sanki, kiminsə söyləyəcəyi son sözü gözləyirdi. Ancaq heç yerdən cavab gəlmədi, hər şey, sanki, onun ayaq basdığı daş kimi lal-kardı, hər şey, sanki, ölmüşdü – yalnız onun üçün, təkcə onun üçün ölmüşdü... Birdən o, uzaqda, yüz-iki yüz addım kənardı, qatılan qaranlıq içində bir dəstə adam gördü, onların danışğını, çıçırtısını eşitdi, adamların arasında bir ekipaj vardı... Küçənin ortasında xirdaca bir işıq göründü. Raskolnikov düşündü: "Görəsən, nə olub?" Sola dönüb, adamlar yığıshan yerə getdi. O, sanki, hər şeyə maraq yetirirdi; bunu düşünsərək laqeyd bir halda gülümsədi; ona görə ki, o, polis dəftərxanasına gedəcəyini qət etmişdi və yəqin bilirdi ki, indi hər şey bitəcəkdir.



VII

Küçənin ortasında bir cüt boz, harin at qoşulmuş qəşəng bir kolyaska dayanmışdı; bu, varlı bir adamın kolyaskası idi. Kolyaskada adam yox idi; sürücü də qozladan düşüb kolyaskanın yanında durmuşdu, atları cilovundan tutmuşdular... Bura çoxlu adam yiğmişdi, hamidan qabaqda polis işçiləri dayanmışdı. Onlardan birinin əlində kiçik bir fənər vardı: o əyilərkən daş yolun üstündə çarxların lap dibində olan bir şeyi fənərlə işıqlandırırdı. Hami danışır, çığırır, ah-vay edirdi, sürücü, elə bil, heyrat içində idi və arabir deyirdi:

– Belə də müsibət olar! İlahi, belə də müsibət olar!

Raskolnikov özünü adamların arasından mümkün qədər qabağa verib – camaatin bura yiğışmasına səbəb olan, hamını maraqlandıran şeyi gördü: yol üstündə, indicə kolyaska basmış bir adam hüssəz halda yixilib qalmışdı; o, tamam qan içində idi; əynindəki paltar, görünür, köhnə idi, ancaq “nəcibənə” paltardı. Onun üzündən və başından qan axırdı; üzü bütün siyrilmiş, əzilmişdi. Aydın görünürdü ki, vəziyyəti çox ağırdır.

Sürücü ağlaya-ağlaya deyirdi:

– Ay camaat! Mən nə edəydim ax! Atları qovsaydım, ya çığırın xəbərdarlıq eləməsəydim, deyərdiniz belə... Mən axı kolyaskanı bir qayda ilə süründüm, tələsmirdim. Hami görürdü: yalan deyirəmsə, qoy camaat desin, kefli adama axı nə var – məlum shəydir!.. Gördüm ki, küçəni keçir, səndirləyir, az qalır ki, yixilsin, çığırın xəbərdarlıq elədim, bir də çığırdım, bir də, atların da başını çəkdim, amma o, birbaş atların ayağı altına yixıldı... Qəsdən belə elədi, ya bərk kefli idi – kim bilir... Atlar da cavan atlardır, ürkдülər, saxlaya bilmədim, o çığırı, daha bərk ürkдülər... axırı da ki, belə...

Camaat içindən kim isə səslənərək şəhadət verdi:

– Elədir ki var!

Bir başqasının da səsi eşidildi:

– Çığırı, doğrudur, üç dəfə çığırın xəbərdarlıq elədi.

Bir nəfər də çığırın dedi:

– Düz üç dəfə, hami eşitdi.

Bunu da demək lazımdır ki, sürücü çox da elə kədərli və qorxmış görünmürdü. Aydın idi ki, ekipaj varlı və nüfuzlu bir adamındır, sürücü onu gətirməyə gedirmiş; polis işçiləri, əlbəttə, bunu nəzərə

alaraq işi birtəhər yoluna qoymağa çalışırdılar. Bu adamı polis dəfərəxanasına, sonra da xəstəxanaya aparmaq lazımdı. Heç kəs onu tanımırdı.

Raskolnikov özünü adamların arasından daha da qabağa verdi, daha yaxından əyilib baxdı. Birdən fənərin işığı o bədbəxt adamın üzünə düşdü, Raskolnikov onu tanıdı.

O lap özünü qabağa verib:

— Mən onu tanıyorum, tanıyorum! — deyə çıçırdı. — O, istefaya çıxmış məmurdur, titulyar müşavir Marmeladovdur! O, burada yaşayır, bu yaxında, Kozelin evində... Tez həkim çağırın! Pulunu mən verərəm, budur!

Cibindən pul çıxarıb polisə göstərdi. O, böyük həyəcan içinde idi.

Polis işçiləri bu adamın kim olduğunu bildikdə bundan razı qaldılar. Raskolnikov öz adını da söylədi, öz adresini verdi; o, var qüvvəsi ilə polis işçilərini dilə tuturdu ki, Marmeladovu tez evinə aparınlar, elə bil ki, Marmeladov onun doğma atası idi.

— Bax, burada yaşayırlar, üç ev o yana, Kozelin evində. Kozel almandır... varlı adamdır... O, yəqin, kefli imiş, evinə gedirmiş. Mən onu tanıyorum. O, əyyaşdır... Ailəsi orada yaşayır, arvadı, uşaqları var, bir də qızı var. Onu xəstəxanaya aparmaq uzun məsələdir; elə bu evdə həkim də var!.. Hər necə olsa, özümüz baxarıq, kömək eləyərik, yoxsa xəstəxanaya çatmamış oləcək...

O hətta gizlincə polis işçisinin ovcuna pul da basdı, hər halda, məsələ aydın, həm də qanuni idi, hər necə olsa, burada ona tez kömək göstərilərdi. Marmeladovu qaldırıb apardılar, kənardan kömək eləyən də oldu. Kozelin evinə otuz addım olardı. Raskolnikov üssuluca Marmeladovun başından tutaraq daldan gəlir, yol göstərirdi.

— Bura, bura! Pilləkəndən qaldıranda gərək başı yuxarı tərəfdə olsun; dönün... belə... pulunu mən verərəm, xəcalətinizdən çıxaram.

Katerina İvanovna, bir dəqiqə boş vaxtı olan kimi, o saat əllərini döşündə çarpazlayaraq, öz-özü ilə danışa-danışa, öskürə-öskürə, pəncərədən sobaya, sobadan pəncərəyə sarı gedə-gedə öz balaca otağında var-gəl etməyə başlardı. Son vaxtlarda o, öz böyük qızı — on yaşlı Polenka ilə tez-tez və daha çox danışırırdı; Polenka hələ çox şeyi başa düşməsə də, bir şeyi çox yaxşı bilirdi: bilirdi ki, anasına lazımdır, buna görə də anası danışanda iri, ağıllı gözleri ilə həmişə



ona baxar, özünü var gücү ilə elə göstərərdi ki, guya, onun dediklərinin hamisini başa düşür. İndi, o bütün günü kefsiz olan kiçik qardaşını soyundurmuşdu, yatırmaq istəyirdi. Uşaq da kırımıscə, üzündə ciddi bir ifadə ilə stulda dimdik oturub tərpənmirdi; o, xırdaça qıçlarını qabağa uzadıb, bir-birinə bərk-bərk sıxmışdı, ayaqlarını dik tutaraq, pəncələrini bir-birindən ayırmışdı: o, köynəyinin yuyulmasını və dəyişilməsini gözləyirdi; adətən, ağıllı uşaqlar həmişə – onları soyundurub yatırmaq istəyəndə – eynən belə kırımıscə oturlurlar. O, dodaqlarını bir-birinə sıxaraq, gözlərini bərəldərək, anasının danışığına qulaq asındı. Katerina İvanovnanın kiçik qızı isə pərdənin qabağında durub öz növbəsini gözləyirdi: o, bütün cir-cindir içində idi. Pilləkənə çıxan qapı açıq idi: o biri otaqlardan duman kimi gələn papiros tüstüsündən az da olsa qorunmaq üçün qapı açıq qoyulmuşdu, yaziq vərəmli qadın bu tüstüdən nəfəsi tutula-tutula tez-tez öskürür, bu sürekli öskürək ona əzab verirdi. Katerina İvanovna, elə bil ki, bu həftə içərisində daha çox arıqlamışdı; onun yanaqlarındaki qırmızı ləkələr əvvəlkindən daha çox parıldayırdı.

O, gəzişə-gəzişə deyirdi:

– Polenka, sən heç inana bilməzsən, heç təsəvvür edə bilməzsən ki, atam evində biz necə xoş günlər keçirirdik, necə yaxşı yaşayırırdı... Amma bu əyyaş məni məhv etdi, sizi də məhv edəcək! Atam statski polkovnik idi, az qalmışdı qubernator olsun; ona ancaq bircə addim atmaq lazımdı; hamı onun yanına gəlib deyirdi: "İvan Mixaylıç, biz sizi onsuz da öz qubernatorumuz hesab edirik. Onda mən... ööh! Onda mən... ööh-ööh! – O, boğazına yiğilan bəlgəmi tüpürüüb, sinəsindən tutaraqçıçırdı. – Ah, lənətə gələsən belə həyat! Onda mən... ah, dvoryanlar başçısının düzəldiyi... axırıncı balda... knyaginya Bezzemelnaya məni gördü... sonra mən sənin atana ərə gedəndə o, mənə xeyir-dua verdi, Pol! Knyaginya o saat soruşdu: "İnstitutu qurtaranda örpəklə oynayan o qəşəng qız bu deyilmi?.." (O yırtığı gərək tikəyidin; iynəni götür, indi bu saat onu səliqəylə, mən sənə öyrətdiyim kimi közə, yoxsa sabah o... ööh-ööh... sabah... ööh... – o bərkdən öskürəkçıçırdı: – daha da böyüyəcək...) Onda Peterburqdan təzəcə gəlmış kamər-yunkər knyaz Şeqolski mənimlə rəqs etdi... elə sabahı gün mənə elçi gəlmək istədi, mən özüm ona çox gözəl ifadələrlə təşəkkür etdim, dedim ki, mənim qəlbim çoxdan

başqasındadır... Bu başqası dediyim sənin atan idı, Polya! Atam bərk açıqlandı... Su hazırlırmı? Yaxşı, köynəyi gətir; bəs corablar? – O, kiçik qızına sarı dönüb dedi: – Lida, bu gecəni sən köynəksiz yat... birtəhər yat... corablarını bura qoy... bir yerdə yuyular... Bu səfəl harada qaldı, gəlib çıxmır bu əyyaş! Köynəyini elə bir hala salıb, deyirsən, qab dəsmalıdır, bütün cırıb dağıdır... Hamısı birdən yuyulardı, daha iki axşam əziyyət çəkilməzdi! İlahi! Öhö-öhö-öhö-öhö! Yenə dəl O nədir? – O, dəhlizə dolan və otağa girən adamları görüb çığrıdı: – Adamlar əllərində nəsə gətirib otağa sıvişirdilər. – O nədir? O gətirdikləri şey nədir? Ah, ilahi!

Qana bulanmış və huşunu itirmiş Marmeladovu otağa gətirdikdən sonra polis işçisi yan-yörəsinə baxaraq soruşdu:

– Bunu axı hara qoyaq!

Raskolnikov divanı göstərərək dedi:

– Burası qoyun! Bunun üstünə! Başını da bura!

Dəhlizdən kim isə çığrıdı:

– Küçədə kolyaska basıb! Kefli imiş!

Katerina İvanovna ağappaq ağardı, o çətinliklə nefəs alındı. Uşaqlar qorxdular. Kiçik qız Lidoçka çıçınb Polenkanın üstünə atıldı, onu qucaqladı: onun bütün bədəni əsirdi.

Raskolnikov Marmeladovu divanda yerləşdirildikdən sonra tez Katerina İvanovnanın yanına getdi.

O, sözləri tez-tez söyləyərək deyirdi:

– Siz allah, sakit olun, qorxmayın! Küçəni keçəndə kolyaska onu basıb, narahat olmayın, o aylacaq, mən dedim bura gətirsin-lər... mən bura gəlmışdım, yadınızdadır mı?.. O aylacaq, pulunu mən verəcəyəm!

Katerina İvariovna ümidsiz bir halda:

– Arzuna çatdın! – deyib çığrıdı və tez ərinin yanına getdi.

Raskolnikov gördü ki, bu, o saat bayılan arvadlardan deyil. Dərhal bu bədbəxt adamın başı altına balış qoyuldu – bu, heç kəsin ağlına gəlmirdi. Katerina İvanovna ərini soyundurmağa, onun bədəninə baxmağa başladı; o, əsən dodaqlarını dışləyərək, sinəsindən qopmaq istəyən fəryadı boğaraq, özünü itirmədən çalışırdı; o, özünü yadından çıxarmışdı.

Raskolnikov bu arada kimi isə dilə tutaraq, həkim dalınca gondərdi. Həkim, demə, lap yaxında olurmuş, arada bir ev varmış.



Raskolnikov Katerina İvanovnaya deyirdi:

– Həkim dalinca adam göndərdim. Narahat olmayın, pulunu mən verərəm. Su varmı? Salfet verin, dəsmal verin, bir şey verin, ləyən verin... Hələ heç məlum deyil, o, necə yaralanmışdır. O, yaranıb – ölməyib, arxayı olun... Görək həkim nə deyəcək!

Katerina İvanovna tez pəncərəyə sarı getdi; orada küncdə, siniq bir stul üstündə böyük bir saxsı ləyən qoyulmuşdu; ləyəndə gecə uşaqların və Marmeladovun paltarını yumaq üçün su hazırlanmışdı. Paltarı Katerina İvanovna həftədə, heç olmasa, iki dəfə, bəzən də daha tez-tez özü öz əliylə, gecələr yuyardı, çünkü iş o yerə gəlib çatmışdı ki, dəyişmək üçün daha alt paltarı qalmamışdı, hərənin elə əynindəki paltarı idi; Katerina İvanovna isə natəmizliyə dözə bilmirdi; o, gücü çatmasa da, gecə özünü incitməyə razı idi, təki evdə çirkli şey görməsin. Hami yatandan sonra paltarı yuyub zivədən asar, səhərə kimi qurudardi ki, səhər hamiya təmiz paltar verə bilsin. O, ləyəni gətirmək istədi, az qaldı ki, yixilsin. Raskolnikov bu zaman dəsmal tapıb islatdı, Marmeladovun qana bulaşmış üzünü silməyə başladı. Katerina İvanovna onun yanında durmuşdu: o əlleriylə sinəsini tutaraq, ürəkağrısı ilə köksünü ötürürdü. Onun özünə kömək eləyən lazımdı. Raskolnikov indi bir şeyi başa düşməyə başlayırdı; bəlkə də, o çalışıb Marmeladovu evə gətirməklə heç yaxşı iş tutmamışdı... Qorodovoy da durub baxırdı, bilmirdi nə eləsin.

Katerina İvanovna çıçırib dedi:

– Polya! Yüyür Sonyanı çağır gəlsin, tez ol! Evdə olmasa, ora-dakılara de ki, atasını kolyaska basıb, qayıdan kimi hələm-həlbət, tez gəlsin... Polya, tez ol! Yaylığı başına at!

Stulda oturan uşaq birdən çıçırib dedi:

– Gücün çatdığınıca yüyür! – Bunu deyib yenə də əvvəlki kimi, pəncələrini bir-birindən ayıraq, gözlərini bərəldərək stulda dimdik və kirimişcə oturub qaldı.

Bu zaman otaq adamlı elə dolmuşdu ki, alma atsaydın, yerə düşməzdı. Polis işçilərindən bircə nəfər qaldı, o birilər getdi, o, pil-ləkəndən içəri doluşan camaati elə pil-ləkəndən dala qaytarmağa çalışırdı. Lakin bu zaman xanım Lippevexzelin, az qala, bütün kira-yənişinləri iç otaqlardan çıxb əvvəl qapıya yiğişdilər, sonra isə dəstə ilə otağa doluşdular. Katerina İvanovna bərk acıqlandı.

O, camaatın üstünə çıçıraq dedi:

– Bu nədir? Adamı rahat ölməyə də qoymayacaqsınız? Tamaşa-zad vermirlər ki! Papiros da çəkirlər! Öhö-öhö!-öhö – hələ bir şlyapa da qoyublar! Rədd olun buradan! Heç olmasa, ölüyə hörmət eləyin!

Öskürək onu danışmağa qoymadı; lakin onun bu sərt sözləri nəticəsiz qalmadı. Görünür, kirayənişinlər Katerina İvanovnadan hətta qorxurdular da: onlar qəribə bir razılıq hissiyle bir-birinin ardınca qapıya sarı çəkildilər. Başına qəflətən müsibət gəlmüş bir adam hətta ən yaxın adamında da belə bir hiss oyadır; elə bir adam yoxdur ki, o lap ürəkdən yansa da, onda belə bir hiss əmələ gəlməmiş olsun.

Qapı dalından “bunu xəstəxanaya aparmaq lazımdır, burada adamları nahaq *yerə* narahat etmək yaxşı deyil” səslər də eşidildi.

Katerina İvanovna çıçıraraq:

– Ölmək də yaxşı deyil! – deyərək qapıya sarı cumdu: o istəyirdi ki, qapını açıb onların abrinı versin; lakin qapıda xanım Lippevexzelin özü ilə üz-üzə gəldi, o, baş verən müsibəti indicə eşitmışdı, gəlmışdı ki, nizam-intizam düzəltsin.

Xanım Lippevexzel axmaq, heyvərə, abırsız bir alman qadını idi.

O heyvətlə əllərini bir-birinə çırparaq pozuq rus dilində dedi:

– Ah, ilahi! Sizin əriniz kefli oldu, atlar onu əzdi. Onu xəstəxanaya göndərin! Buranın yiyesi mənəm!

Katerina İvanovna təkəbbürlə sözə başladı:

– Amaliya Lüdviqovna! Rica edirəm, nə danışdığını biləsiniz! (Mənzil sahibəsi ilə o həmişə təkəbbürlə danışardı ki, o “öz yerini bilsin”; hətta indi də bu zövqdən özünü məhrum etmək istəmədi).

– Amaliya Lüdviqovna...

Xanım Lippevexzel onun sözünü kəsərək yenə də pozuq rus dilində dedi:

– Mən sizə birdəfəlik demişəm: siz heç vaxt mənə Amaliya Lüdviqovna deməyin, mən *Amal-İvanam*.

– Siz *Amal-İvan* deyilsiniz, Amaliya Lüdviqovnasız; mən sizə cənab Lebezyatnikov kimi alçaqcasına yaltaqlananlardan deyiləm, odur, özü də qapının dalında durub gülür (doğrudan da, qapının arxasından gülüş səsi gəldi və kim isə: “Tutaşdilar” deyə çıçırdı). Mən sizə həmişə Amaliya Lüdviqovna deyəcəyəm. Mən heç bilmirəm ki, bu ad niyə sizin xoşunuza gelmir! Siz özünüz Semyon Zaxaroviçin başına gələn müsibəti görürsünüz: o ölüür. Xahiş edirəm, bu saat qapını örtəsiniz, bura heç kəsi buraxmayasınız. Qoyun, heç



olmasa, rahatca ölsün! Yoxsa, inanın ki, sizin hərəkətiniz lap sabah general-qubernatorun özünə məlum olacaqdır. Knyaz lap qızlığımızdan məni tanırı, Semyon Zaxaroviçə o, çox yaxşılıqlar etmişdir. Hamı bilir ki, Semyon Zaxaroviçin çoxlu dostları və hamiləri vardi, amma o, öz zəifliyini duydu, nəcibanə bir təkəbbür göstərərək, onlardan uzaqlaşdı, indi bizə alicənab bir adam (o, Raskolnikovu göstərdi) kömək edir, onun mal-dövləti, həm də yuxarılarla əlaqəsi vardır; Semyon Zaxaroviç onu lap uşaqlıqdan tanıydı; Amaliya Lüdviqovna, lap əmin ola bilərsiniz ki...

Bu sözləri o, son dərəcə sürətlə söyləmişdi, danışdıqca da onun sürəti artırdı; ancaq öskürək Katerina İvanovnanın nitqini birdən qırdı. Bu zaman Marmeladov ayılıb zarıldadı. Katerina İvanovna dərhal onun yanına yüyürdü. Marmeladov gözlərini açdı, başı üstdə duran Raskolnikova baxdı, ancaq o, hələ nə adam tanırı, nə də bir şey başa düşürdü. O, ağır-agır, dərinəndən və gec-gec nəfəs alırdı, dodaqlarında qan görünürdü; alnı tər içində idi. Raskolnikovu tanımadığı üçün narahat bir halda ətrafına göz gəzdirdi. Katerina İvanovna dərdli-dərdli, lakin ciddi bir nəzərlə ona baxır, gözlərindən yaşı axırdı.

O, məyus bir halda dedi:

– Aman Allah! Onun bütün sinəsi əzilib! Bir qana bax, qana! Onun bütün üst paltarını çıxarmaq lazımdır. – Sonra çıçıraq dedi:
– Semyon Zaxaroviç, əgər mümkünə, bir az yana çeviril.

Marmeladov onu tanıdı. Xırıltılı bir səslə dedi:

– Keşiş çağırın!

Katerina İvanovna pəncərəyə sarı çəkildi, alını pəncərə şüşəsinə qoyub ümidsiz bir halda ağladı.

– Ah, lənətə gələsən, həyat!

Marmeladov bir az susduqdan sonra yenə xırıldadı:

– Keşiş çağırın!

Katerina İvanovna onun üstünə çıçırbı dedi:

– Getdilər çağırmağa!

Marmeladov səsi eşidərək susdu. O, qorxaq, qəmgin bir nəzərlə Katerina İvanovnanı axtardı; Katerina İvanovna yenə geri qayıdırıb onun başı üstündə dayandı. Marmeladov sakitləşdi, lakin onun sakitliyi çox sürmədi: onun gözü kiçik qızı Lidoçkaya sataşdı (Lidoçkani o, çox istəyirdi). Lida kündə durub titrəyirdi, sanki, onu titrətmə tutmuşdu; uşaqcasına bir diqqət və heyrətlə ona baxırdı.

Marmeladov təşviş içində onu göstərirdi:

– A... a...

O nəsə demək istəyirdi.

Katerina İvanovna çıxıraraq:

– İndi nə istəyirsən? – dedi.

Marmeladov dəli bir nəzərlə qızın ayaqlarını göstərib mızıldandı:

– Ayaqları yalındır! Yalındır!

Katerina İvanovna əsəbi halda çıçırdı:

– Sus! Özün bilirsən niye yalındır!

Raskolnikov bu zaman sevinə-sevinə:

– Şükür Allaha, həkim gəldi! – deyə çıçırdı.

Həkim şübhəli bir nəzərlə ətrafi süzərək içəri girdi; o, səliqə ilə geyinmiş balacaboylu bir almandı. Xəstəyə yaxınlaşıb nəbzini tutdu, sonra əli ilə diqqətlə onun başını yoxladı. Katerina İvanovna ilə bərabər qanla islanmış köynəyinin yaxasını açdı: onun bütün sinəsi əzilib parçalanmışdı, sağ tərəfdən bir necə qabırğası sızmışdı, sol tərəfdə, ləp ürəyinin üstündə sariya çalan böyük qorxunc bir qara ləkə vardi, – bu, at ayağının yeri idi. Həkim qaşqağını tökdü. Polis işçisi dedi ki, bu adam kolyaskanın altına düşəndən sonra çarxa ilişmiş, çarx onu hərləyə-hərləyə daş yolla otuz addım sürümüşdür.

Doktor piçildayaraq Raskolnikova dedi:

– Təəccübüldür, bu vəziyyətlə o, necə özünə gəlmişdir!

Raskolnikov soruşdu:

– Necədir?

– Bu saat ölücək.

– Heç bir ümid yoxdur?

– Zərrə qədər də! Son nəfəsidir... Başı da çox pis yaralanmışdır... Hm!.. Hər halda, qan almaq olar... ancaq bunun heç bir xeyri olmayıacaq... o, mütləq on-on beş dəqiqədən sonra ölücək.

– Hər halda, siz qan alın!

– Mən bunu edərəm... Ancaq yenə də sizə xəbərdarlıq edirəm, bunun qətiyyən xeyri olmayıacaq...

Bu zaman yenə ayaq səsi eşidildi, dəhlizdəki adamlar geri çəkildi, qapı ağızında ağı saçlı, müqəddəs hədiyyəli bir keşşə göründü. Onun ardınca ləp küçədən bir nəfər polis işçisi gəlirdi. Həkim dərhal öz yerini ona verdi və onlar mənalı-mənalı bir-birinə baxdalar.



Raskolnikov həkimdən getməməsini, az da olsa, gözləməsini xahiş etdi. Həkim təeccübə çiyinlərini dartaraq dayandı.

Hamı geri çəkildi. Etiraf mərasimi çox sürmədi; Marmeladov ölürdü, bu vəziyyətdə o, yəqin ki, çox şeyi heç başa düşmürdü; o, qırıq-qırıq səsler çıxarı, bu səslardən də heç bir şey anlamaq olmurdu. Katerina İvanovna gedib Lidoçkanı yanına aldı, oğlanı stul üstündən götürdü, bucağa, sobaya təraf keçib dizi üstə çökdü, uşaqları da qabağında dizi üstə qoydu. Lidoçka tir-tir əsirdi; oğlan isə dizləri üstə durub qayda ilə əlini qaldırır, xaç çəkir, əyilib alını yerə toxundururdu, görünür, bu ona xüsusi bir zövq verirdi. Katerina İvanovna dodağını dişləyir, ağlamaqdan özünü saxlayırdı. O da dua edir, arabir uşağın köynəyini düzəldirdi, bu arada o, ayağa qalxmadan, dua edə-edə kamodun üstündən ləçəyi götürüb qızın çilpaq çiyinlərinə atdı. Bütün mərtəbələrin kirayənişinləri daha six-six dəhlizə doluşdu, ancaq onlar qapıdan içəri girmədilər. Otağı da, dəhlizi də ancaq bir şam qırığı işıqlandırırdı.

Bu zaman Polenka adamları yara-yara dəhlizdən tez içəri girdi: o, yüyürə-yüyürə geldiyindən bərk tövşüyürdü; yaylığı başından götürdü, gözləri ile anasını axtarıb tapdı, yaxınlaşış dedi: "Gəlir! Küçədə gördüm!" Anası onu da öz qabağında dizi üstdə qoydu. Adamların arasından yavaş-yavaş, qorxa-qorxa bir qız gəlirdi; onun birdən-birə belə bir otaqda – yoxsulluq, səfalet, ölüm və ümidsizlik içinde görünməsi adama qəribə gəlirdi... O özü də səfalet içinde idi, əynindəki paltar ucuz parçadandı, bəzəyi isə kükə bəzəyi idi: bu – başqa bir aləmdə adat edilmiş zövq və qaydaya əsaslanan, öz məqsədini aydın və biabırçı bir şəkildə nəzərə çatdırın bir bəzəkdir... Gələn Sonya idi. O, dəhlizdə, lap qapının ağzında dayandı, otağa girmədi; o, çəşqin-çəşqin baxır, sanki, heç bir şey dərk etmirdi; o, öz geyimini də yaddan çıxarmışdı: onun əynində – dəfələrlə əldən-ələ keçərək alınmış, burada geyilməsi nəhayət olan güllü bir ipək paltar, bütün qapını tutan geniş bir krinolin vardı; paltarın dar balağı, quyruq kimi, çox gülünc bir şəkildə sallanırdı; ayağına ağ çəkmə geymişdi; başına da al-qırmızı lələk taxmış, gülmeli bir girdə həsir şlyapa qoymuşdu; o, axşam heç lazım olmayan ombrelkanı da özü ilə götürmüştü. Onun oğlan uşağı kimi yan qoyulmuş şlyapası altın-dan arıq, solğun üzü görünürdü; sıfətində qorxu ifadə olunurdu, dəhşət dolu gözləri bir nöqtəyə dikilib durmuşdu. O, on səkkiz yaşı,

balacaboylu, ariq, çox qəşəng, sarışın bir qızdı; olduqca qəşəng mavi gözləri vardı. Sonya diqqətlə yatağa və keşişə baxdı; o da yeyin-yezin gəldiyindən tövşüyürdü. Axırda, deyəsən, adamların piçıldışlığını, onların sözlərindən bəzisini eşitdi. Başını aşağı dikib, otağa girdi, ancaq yenə də qapının ağızında durdu.

Etiraf və dua mərasimi qurtardı. Katerina İvanovna yenə də ərinin yatağına yaxınlaşdı. Keşiş geri çəkildi, təselli olmaq və başsağlığı vermək üçün Katerina İvanovnaya bir neçə söz demək istədi.

Katerina İvanovna əsəbi halda onun sözünü kəsdi, uşaqları göstərərək dedi:

– Bəs bunları **mən nə edəcəyəm?**

Keşiş ona belə cavab verdi:

– Allah mərhəmətlidir, ona pənah gətirin!

– E-eh!.. Mərhəmətlidir, ancaq bizə yox!

Keşiş başını yelləyərək:

– Belə danışmaq günahdır, – dedi, – günahdır, xanım!

Katerina İvanovna can verən ərini göstərərək çıçırdı:

– Bəs bu günah deyil?

– Ola bilsin ki, istər-istəməz buna səbəb olan adamlar, qazanc gətirəninizi itirdiyiniz üçün bunun əvəzinə mükafat verməyə razi olarlar...

Katerina İvanovna əsəbi halda çıçıraqla əlini yellədi:

– Siz məni başa düşürsünüz! Axi nə üçün mükafat versinlər? Axi o özü, kefli-kefli atların ayağı altına girmişdir! Nə qazanc gətirən? Biz ondan qazanc görmürdük, ancaq əzab çəkirik! Axi o, əyyaşdı, əlinə düşəni içkiyə qoyurdu! Evdə nə varsa, oğurlayıb içki dükanına aparırdı; o, mənim də, bu uşaqların da həyatını içki dükanında puç elədi! Allaha çox şükür ki, o indi ölü! Zərərimiz az olar!

– Ölüm ayağında onu bağışlamaq lazımdır, günahdır, xanım, belə sözü demək çox günahdır!

Katerina İvanovna ərinin yanından ayrılmırıldı; gah ona su verir, gah da alının tərini, başının qanını silirdi, balışını düzəldirdi, aralar də iş arasında keşişə sarı dönür, onunla danışındı. İndi isə keşişdən bu sözü eşidəndə birdən qəzəblə dedi:

– Ah, keşiş baba! Bunlar ancaq sözdür! Bağışlayın! Bu gün onu kolyaska basmasayıdı, o, evə kefli geləcəkdi. Onun birçə köynəyi var, o da əynindədir, geyilməkdən köhnəlib cındırə dönüb; o gəlib



uzanıb yatacaqdı, amma mən sabaha kimi su ilə əlləşəcəkdirim, onun, bir də ki uşaqların paltarını yuyacaqdım, sonra sərib qurudacaqdım, hava açılan kimi oturub yamayacaqdım, – bu da ola-caqdı mənim gecəm! Durub onu bağışlamağımdan danışmağın nə mənası var? Onsuz da bağışlamışam!

Dərindən gələn dəhşətli bir öskürək onun sözünü kəsdi. Sonra o, bəlgəmi yaylığa tübürdü, bir əli ilə ağrıyan sinəsindən tutaraq, yaylığı keşişə göstərdi: yaylıq bütün qan idi...

Keşiş başını aşağı salıb heç bir söz demədi.

Marmeladov can üstündə idi; Katerina İvanovna yenə də ona sarı əyildi. Marmeladov gözlərini Katerina İvanovnanın üzündən çəkmirdi. O, nəsə demək istəyirdi: nəhayət, güclə dodaqlarını tərpədərək nəsə dedi, ancaq sözləri aydın deyildi. Katerina İvanovna başa düşdü ki, elə o saat amirana bir səslə onun üstünə çıçırdı:

– Sus! Danışma!.. Nə demək istədiyini bilirəm!

Marmeladov susdu; lakin elə o saat onun çəşqin baxışları qapıya zilləndi: o, Sonyanı görmüşdü.

İndiyə qədər o, Sonyanı görmürdü. Sonya küncdə, işiq düşməyən yerdə durmuşdu.

Birdən Marmeladov həyəcan içində, xırıltılı bir səslə boğula-boğula:

– O kimdir? O kimdir? – deyərək dəhşətli bir nəzərlə qapını, qızı duran yeri göstərib yerindən qalxmaq istədi.

Katerina İvanovna onun üstünə çıçırdı:

– Uzan! Uzan!

Lakin o, var gücünü toplayaraq, əlini kuşetkaya verib azca qalxdı, qızına baxdı, elə bil ki, onu tanımirdi. O, hələ indiyə kimi qızını belə bir geyimdə görməmişdi. Birdən o, alçaldılmış, dərd əlin-dən məhv olmuş, şıq geyimli, eyni zamanda xəcalət çəkən, ölməkdə olan atası ilə halallaşmağa gələn qızını tanıdı. Onun üzündə böyük bir əzabın ifadəsi göründü.

– Sonya! Qızım! Halal elə! – deyib çıçırdı, istədi əlini ona uzat-sın, lakin istinad nöqtəsini itirib divandan üzü üstə yerə yixildi; yürüüb onu qaldırdılar; o, artıq can verirdi. Sonya zəif bir səslə çıçırdı, yürüüb atasını qucaqladı, elə bu vəziyyətdə də donub qaldı. Atası onun qucağında canını tapşırıldı.

Katerina İvanovna ərinin öldüyüünü görüb çıçırdı:

– Arzuna çatdin! İndi axı mən neyləyim? Mən onu neylə basdıracagyam? Bunlara, bunlara sabah yeməyə nə verəcəyəm?

Raskolnikov Katerina İvanovnaya yaxınlaşdı:

– Katerina İvanovna, keçən həftə sizin rəhmətlik əriniz öz həyatını və bütün vəziyyətini mənə danışmışdı... Lap əmin ola bilərsiniz ki, o, sizi böyük bir hörmətlə yad edirdi. Həmin o axşam mən bildim ki, o, sizin hamınıza hədsiz dərəcədə sədaqətlidir, xüsusilə, Katerina İvanovna, sizi o son dərəcə sevirdi, sizə böyük hörmət bəsləyirdi, – həmin o gecədən sonra biz onunla dost olduq... İcazə verin, indi mən... mərhum dostum barəsində öz borcumu yerinə yetirim... Budur... bu, deyəsən, iyirmi beş manatdır... Əgər bu sizin üçün kömək ola bilsə... onda... mən... sözün qisası, mən gələr, mütləq gələrəm... bəlkə, elə sabah gəldim... Sağ olun!

O, tez otaqdən çıxdı, pilləkənə yiğışan adamların arasından tələsə-tələsə keçəndə birdən Nikodim Fomicə rast gəldi; Nikodim Fomic bu müsibəti eşidərək özü şəxsən baş çəkməyə gəlmüşdi. Polis dəftərxanasında baş verən hadisədən sonra onlar görüşməmişdilər, lakin Nikodim Fomic onu görən kimi tanıdı:

– Hə, sizsiniz?

Raskolnikov:

– Oldü, – deyə cavab verdi. – Həkim də gəlmüşdi, keşş də, hər şey öz qaydasında keçdi. Yazıq arvadı çox da narahat etməyin, onsuz da o vərəmlidir. Bacardığınız qədər ona ürək verin... – Sonra gülümseyərək düz onun gözləri içində baxıb əlavə etdi: – Siz axı yaxşı adamsınız, mən bilirom...

Nikodim Fomic fənər işığında Raskolnikovun jiletində bir neçə təzə qan ləkəsi görüüb dedi:

– Siz nə yaman qana bulaşmışsınız!

Raskolnikov xüsusi bir ifadə ilə dedi:

– Bəli, bulaşmışam... mən bütün qan içindəyəm! – Sonra gülümşədi, başı ilə “salamat olun” deyib pilləkənlə aşağı endi.

O tələsmədən, yavaş-yavaş, titrədə-titrədə pilləkəndən enirdi və bu zaman birdən qəlbini dolan yeni, böyük, əzəmətli bir həyatın varlığını dərk etmirdi. Onun bu duyğusu ölümə məhkum edilən, lakin birdən heç gözlənilmədiyi halda əfv edilən bir adamın duyğusuna bənzəyirdi. Evinə qayıdan keşş pilləkənin ortasında gəlib ona çatdı. Raskolnikov dinməz-söyləməz onu özündən qabağa buraxdı: onlar



kırımıçə başlarını əyərək xudahafızlaşdırılar. Raskolnikov son pillələri enərkən birdən kiminsə tələsə-tələsə gəldiyini eşitdi. Gələn Polenka idi; o, Raskolnikovun dalınca yürüür, onu çağırırdı:

– Dayanın! Dayanın!

Raskolnikov ona sarı döndü. Polenka pilləkənlə enərək, gəlib lap onun qabağında, ondan bir pillə yuxarıda dayandı. Həyətdən tutqun bir işq gəlirdi. Raskolnikov qarşısında ariq, lakin xoş, güler-üzü bir qız gördü; qız ona baxaraq uşaqqasına gülümsəyirdi. O, tapşırıqla gəlib Raskolnikova nəsə deyəcəkdir, bu tapşırıq da, görünür, onun çox xoşuna gəlirdi.

Polenka tövşüyərək tələsə-tələsə dedi:

– Sizin adınız nədir? Bir də ki, siz harada yaşayırsınız?

Raskolnikov əllərini onun ciyinə qoyub fərəhlə ona baxdı. Bu qızı baxmaq nədənsə onun çox xoşuna gəlirdi, ancaq bunun səbəbini heç özü də bilmirdi.

– Sizi kim göndərib?

Polenka daha fərəhlə gülümsəyərək:

– Məni bacım Sonya göndərib, – dedi.

– Mən bildim ki, sizi bacınız Sonya göndərib.

– Məni anam da göndərib. Bacım Sonya məni göndərəndə anam da yaxınlaşış dedi: “Tez yürü, Polenka!”

– Siz bacınız Sonyanı istəyirsinizmi?

Polenka qəti bir ifadə ilə dedi:

– Mən onu hamidan çox istəyirəm! – və birdən onun üzü ciddiləşdi.

– Məni də istəyəcəksinizmi?

Qız cavab vermək əvəzinə, uşaqqasına bir sadəlövhüklə xırdaça üzünü, zərif dodaqlarını ona sarı uzadaraq onu öpmək istədi və birdən kibrit çöpü kimi nazik qolları ilə onun boynunu bərk-bərk qucaqladı, üzünü bərk-bərk onun ciyinə sıxaraq sakit-sakit ağladı.

Bir az sonra başını qaldırdı, əlləriylə gözünün yaşını silərək dedi:

– Atama yazığım gəlir! – Birdən o, üzünə xüsusi bir ifadə verərək, heç gözlənilmədiyi halda əlavə etdi: – İndi hamı bədbəxt olub... – Uşaqlar birdən “böyük” kimi danışmaq istəyəndə özlərini tox tutaraq belə bir görkəm alırlar.

– Atan sizi isteyirdi?

Polenka daha gülümsəməyərək, ləp “böyük” adam kimi, çox ciddi bir halda:

– O, Lidoçkanı bizim hamımızdan çox istəyirdi, – dedi. – Ona görə çox istəyirdi ki, o, balaca idi, bir də ona görə istəyirdi ki, o azarlı idi. Həmişə gələndə ona bir şey alıb gətirirdi, bize də oxumağı öyrədirdi. – Sonra o, iftiخارla əlavə etdi: – Mənə sərf, bir də şəriət öyrədirdi. Anam da buna heç bir söz demirdi; biz bilirdik ki, bu onun xoşuna gəlir, anam istəyir ki, mənə fransızca öyrətsin, çünkü mənim daha oxuyan vaxtımdır.

– Siz dua eləyə bilirsinizmi?

– Bəs necə, əlbəttə, bilirik! Çoxdan bilirik; mən daha böyüyəm, ona görə də özüm dua eləyirəm, amma Kolya ilə Lidoçka anamla bir yerdə dua eləyir, özü də bərkdən; “boqoroditsa”nı oxuyurlar, sonra da bir dua var, onu: “İlahi, bacım Sonyanı bağışla, onu öz pənahında saxla”; sonra da bir ayrışını oxuyurlar: “İlahi, bizim bu biri atamızı bağışla, onu öz pənahında saxla”; çünkü bizim böyük atamız olüb, bu bizim ayrı atamızdır; biz böyük atamız üçün də dua edirik.

– Polenka, mənim adım Rodiondur. “Allah bəndəsi Rodion” deyib mənim üçün də bir gün dua edin.

Qız hərərətlə:

– Nə qədər ki ömrüm olacaq, həmişə sizin üçün dua eləyəcəyəm! – deyib yenə birdən gülümsədi, yenə də onu bərk-bərk qucaqladı.

Raskolnikov adını, adresini ona söylədi, söz verdi ki, elə sabah mütləq gələcək. Polenka çox sevincək getdi. Raskolnikov küçəyə çıxanda saat on bir olardı. Beş dəqiqədən sonra körpüyə çatdı, gedib əvvəl durduğu yerə, – o yerdə ki arvad özünü suya atmışdı, – dayandı.

O, qətiyyət və təntənə ilə dedi: “Daha bəsdir! Rədd olsun boş xülyalar, rədd olsun uydurma qorxular, rədd olsun gözə görünməyən xəyalat!.. Mən yaşayacağam... Mən indicə yaşamırdımmi? Mənim həyatım hələ o qoca qarı ilə bərabər olüb getməmişdir! Allah ona rəhmət eləsin, – anam, bəsdir daha, sənin dincəlmək vaxtin idil! İndi şüur və işiq səltənətidir! Bir də... iradə, qüvvət səltənəti... indi baxarıq! İndi gücümüzü sınayarıq! – Bu son sözləri o, hansı bir qara qüvvəyə isə müraciət edirmiş kimi, o qüvvəyə



meydan oxuyurmuş kimi dikbaşlıqla dedi. “Amma mən artıq bir arşın yerdə yatmağa razı olmuşdum!”

“...Mən bu saat çox zəifəm...ancaq... deyəsən, bütün azarım keçib-getmişdir. Evdən çıxanda biliirdim ki, azarım gedəcək... Yaxşı yadına düşdü. Poçinkovun evi iki addımlıqdadır. Mütləq Razumixinin yanına getmək lazımdır, qoy heç iki addımlıqda da olmasın... qoy mərci udsun! Qoy o da gülsün, eybi yoxdur, qoy gülsün! Qüvvət lazımdır, qüvvət; qüvvətsiz heç bir şey eləmək olmaz, qüvvəti də qüvvətlə əldə etmək olar, – bax bunu onlar bilmirlər!” – Bu sözləri o, qürurla, inamlı deyib, ayaqlarını güclə sürüyə-sürüyə körpüdən keçdi. Qürur və inam hər dəqiqə onun qəlbində artırdı, o hər dəqiqə əvvəlki dəqiqədə olan adam deyil, başqa adam olurdu. Axi nə olmuşdu ki, onun bütün varlığını alt-üst etmişdi? Bunu o heç özü də bilmirdi; batan adam saman çöpünə əl atan kimi, birdən ona da elə gəlmışdı ki, o da “yaşaya bilər, hələ həyat durur, onun həyatı o qoca qarı ilə bərabər ölüb getməmişdir!” Bəlkə də, o tələsib çox tez nəticə çıxarmışdı, – lakin o, bu barədə düşünmürdü.

Birdən onun ağlına bir şey gəldi: “Mən axı qızdan xahiş etdim ki, Allah bəndəsi Rodion üçün də dua eləsin”. Sonra əlavə etdi: “Bunu mən... hər ehtimala qarşı dedim!” Elə o saat da öz-özünün bu uşaqcasına hərəketinə güldü. Onun kefi çox sazdı.

Raskolnikov Razumixini asanlıqla axtarıb tapdı: Poçinkovun evində bu təzə kirayənişini inididən tanıydılar, dalandar dərhal onun yaşadığı mənzili göstərdi. Pilləkənin yarısından böyük bir yiğincığın hay-küyünü, danışq səslərini eşitmək olurdu. Pilləkənə çıxan qapı taybatay açıldı; içəridə çıçırışır və mübahisə edirdilər. Razumixinin otağı xeyli böyük idi, oraya on beşə qədər adam toplaşmışdı. Raskolnikov dəhlizdə dayandı. Burada, arakəsmənin o biri üzündə, iki qulluqçu qadın iki böyük samovarın, şüşələrin, piroq və məzə qoyulmuş boşqabların, dövrələrin yanında əlləşirdilər, bu şeylər ev sahibəsinin mətbəxindən getirilmişdi. Raskolnikov Razumixini çağırmaq üçün adam göndərdi. Razumixin sevinə-sevinə yürüüb gəldi. Elə ilk baxışda bilinirdi ki, o həddindən artıq içmişdir; o heç sərxoş olana qədər içməzdı, lakin bu dəfə onun sərxoş olduğu hiss olunurdu.

Raskolnikov tələsə-tələsə:

– Mənə bax, – dedi, – mənancaq ona görə gəldim ki, sənə deyim: sən mərci udmusan, bir də ki, doğrudan da, heç kəs başına

nə gələcəyini bilmir. Mən içəri girə bilməyəcəyəm: elə zəifəm ki, lap bu saat yuxla bilərəm. Buna görə də, xoş gördük, xudahafiz! Sabah mənim yanımı gələrsən...

– Bilirsən nə var: mən səni evinizə qədər ötürərəm: sən ki özün deyirsən – zəifəm, daha onda...

– Bəs qonaqların? O, qırvım saçlı kimdir – indicə bura baş çəkdi ha?

– O? Kim bilirlə! Yəqin, əmimin tanışdır, bəlkə də, özü gəlib... Əmimi onların yanında qoyuram; mənim əmim çox qiymətli adamdır, çox təessüf ki, sən indi onunla tanış ola bilməyəcəksən. Əshi, qoy onlar hamısı cəhənnəm olsunlar! Mən indi onların heç yadına düşmürəm; mən özüm də gərək bir havaya çıxam; sən, qardaş, lap yerində gəlmisən. İkicə dəqiqə də keçsəydi, mən orada dalaşacaqdım, vallah, elə boş-boş şeylər danışmağa başlamışdilar ki... Adam nə qədər yalan deyə bilərmiş – sən bunu təsəvvür edə bilməzsən! Niye təsəvvür etmək olmaz? Biz özümüz yalan demirik? Bir də ki qoy yalan danışınlar: sonra daha yalan danışmazlar... Bir azca otur, gedim Zosimovu gətiririm.

Zosimov, elə bil, acgözlükə Raskolnikovun üstünə düşdü; Raskolnikova qarşı onda xüsusi bir maraq görünürdü – bu, onun üzündən məlum idi; çox keçmədən onun üzü aydınlaşdı.

O mümkün olan qədər xəstəni gözdən keçirib bu qərara gəldi:

– Bu saat gərək yatasan! Bir şey var, onun da gərək birini gecə atasan. Atarsanmı? Bunu hələ dünəndən hazırlamışam... tozdur.

Raskolnikov:

– İstəyir lap ikisi olsun, – deyə cavab verdi.

Dərmanı elə ordaca atdı.

Zosimov Razumixinə dedi:

– Lap yaxşıdır ki, onu sən özün aparırsan! Görək sabah nə olur; bu gecə heç də pis deyil; dünənkinə görə xeyli dəyişmişdir. Adamı nə qədər tanışan da, yenə azlıq eləyir...

Onlar küçəyə çıxan kimi Razumixin ehtiyatsızlıq edərək dedi:

– Biz çıxanda bilirsən Zosimov mənə nə piçildədi? Qardaş, mən sənə hər şeyi açıq deməyəcəyəm, çünkü onlar axmaqdır. Zosimov mənə tapşırıdı ki, yolda səni söhbətə tutum, elə eləyim ki, sən də danışasan, sonra da bunun hamısını ona deyim; o belə bir fikirdədir: o deyir ki... sən... dəlisən... ya da az qalib dəli olasan... Sən bunu



təsəvvür eləyirsən də? Əvvəla, budur ki, sən ondan çox-çox ağıllısan; ikincisi də, əgər sən dəli deyilsənsə, onda heç əhəmiyyət vermə ki, onun başında belə axmaq bir fikir var, üçüncüsü də, bir parça ətdir, ixtisası da cərrahlıqdır, indi isə ruhi xəstəliyi olanlarla maraqlanır, bu işin dəlisidir, bu gün sənin Zametovla olan söhbətin onun fikrini tamamilə dəyişib.

– Zametov bizim söhbəti sənə danışıb?

– Bəli, özü də lap yaxşı eləyib danışıb. İndi mən məsələnin hər üzünü başa düşürəm, Zametov da başa düşür... Bəli, bir sözlə, Rodya... məsələ orasındadır ki, mən indi bir balaca kefliyəm... Ancaq bunun eybi yoxdur... məsələ burasındadır ki, bu fikir... başa düşürsən, doğrudan da, onların ağlına gelmiş... başa düşürsən? Ancaq onlar heç biri cürət eləyib bunu açıq deyə bilmirdi, çünkü bu, çox axmaq bir fikirdi, xüsusilə onda ki, o rəngsəz tutdular – onların bu fikri tamam puça çıxdı, həmişəlik unuduldu. Amma onlar axı niyə axmaqdırlar? Mən onda Zametovu bir balaca əzişdirdim, – qardaş, bax, bu öz aramızda qalsın, sən allah, zərrə qədər də göstərmə ki, bunu sən bilirsən; mən gördüm ki, o vasvasıdır; Lavanın yanında oldu, – ancaq bu gün, bu gün hər şey aydın oldu. Əsas – bu İlya Petroviçdir! Onda, polis dəftərxanasında sənin bayılmağından o istifadə edib, sonra özü də xəcalət çəkdi; mən axı bilirom...

Raskolnikov diqqətlə qulaq asırdı. Razumixin kefli olduğundan gizlin şeyləri də açıb deyirdi.

Raskolnikov dedi:

– Onda mən ona görə özümdən getdim ki, otaq bürkü idi, bir də ki otaqdan yağılı rəng qoxusu gəlirdi.

– Hələ bir durub mənə izahat da verir! Elə təkcə rəng deyil ki: bir ay idi, səndə iltihab əmələ gəlməkdə idi. Zosimov ki uzaqda deyil! O Zametov heç bilirsən indi necə fikir çəkir – bunu sən heç təsəvvür edə bilməzsən! Deyir: “Mən o adamin heç çəçələ barmağına da dəymərəm! Yəni sənin ey!” Qardaş, hərdən onun qəlbində yaxşı hissələr də olur. Amma bu gün “Büllur saray”da ona verilən ibrət dərsi ki var – belə bir dərs heç ola bilməz, bu, mükəmməldən də mükemmel bir ibrət dərsi idi! Sən axı əvvəl onu qorxutmusan, yaman da qorxutmusan! Sən onu bu axmaqcasına cəfəngiyata, az qala, bir də inandırmışan, amma birdən dilini çıxardıb onu ələ

salmışan, demisən ki, "Al, yedin ha!" Bu heç aqlagələn şeydirmi? Sən bununla onu məhv etmisən! Vallah, sən yaman ustasan, onlara elə belə də lazımdır! Heyif ki, mən orada olmamışam! İndi o, səni yaman gözləyirdi. Porfiri də səninlə tanış olmaq istəyir...

– Hə... o da... Bəs məni dəlilər sırasına niyə yazıblar?

– Dəlilər sırasına yox ey... Qardaş, mən, deyəsən, çox heyvərəlik eləmişəm... Bilirsənmi, ancaq bu məsələnin səni maraqlandırması onu çox təəccübləndirib; indi məlumdur ki, nə üçün maraqlandırır: bütün vəziyyəti bilməyin... və bunun onda səni əsəbiləşdirməsi xəstəliklə birləşmişdir... Qardaş, mən bir balaca kefliyəm, ancaq onun bu barədə öz fikri var... Mən sənə deyirəm: o, ruhi xəstəliyə tutulanların delisidir. Sən ancaq buna əhəmiyyət vermə...

Onlar bir az susdular.

Raskolnikov dedi:

– Mənə bax, Razumixin, mən sənə açıq demək istəyirəm: bir məmər ölüb... mən indicə orada idim... Bütün pulumu onlara verdim... bundan başqa, məni elə bir məxluq öpdü ki... əger mən bir adam öldürsəydim, onda da... xülasə, daha mən al-qırmızı lələkli... bir ayrı məxluq da gördüm... deyəsən, axı mən çox çərənleyirəm; mən çox zəifəm, qolumdan tut... bu saat pilləkənə çatırıq...

Razumixin təşvişlə soruşdu:

– Sənə nə oldu? Sənə nə oldu?

– Başım bir az gicəllənir; ancaq məsələ bunda deyil, məsələ bundadır ki, mən yaman darixıram, yaman darixıram, lap arvad kimi... vallah! Ora bax, o nədir? Ora bax, ora bax!

– Nədir axı?

– Görmürsən? Mənim otağımdan işıq gəlir, görürsən? Qapının arasından gəlir...

Onlar gəlib axırıncı pilləkəndə, mənzil sahibəsinin qapısı qabağında dayandılar; doğrudan da, aşağıdan baxanda Raskolnikovun otağından işıq gəldiyi görünürdü.

Razumixin dedi:

– Çox qəribədir! Bəlkə, Nastasyadır...

– O heç bu vaxt mənim yanına gəlmir; bir də ki o, çoxdan yatıb... Mənim üçün fərqi yoxdur! Sağ ol!

– Sən nə danışırsan! Mən səni lap otağa aparacağam, bir yerdə içəri girəcəyik!



— Bilirəm, bir yerdə içəri girəcəyik, ancaq mən istəyirəm burada sənin əlini sixim, burada səninlə vidalaşım. Di, ver əlini, sağ ol!

— Rodya, sənə nə oldu?

— Heç bir şey... gedək... sən şahid olacaqsan...

Onlar yuxarı qalxmağa başladılar; bu zaman Razumixinin fikrindən belə bir şey keçdi: bəlkə də, Zosimov haqlıdır! O müzəldayaraq öz-özünə dedi: "Eh! Öz heyvərəliyimlə mən onun əhvalini poz-dum!" Qapıya yaxınlaşanda onlar içəridən səs gəldiyini eşitdilər.

Razumixin həyəcanla dedi:

— Burada nə olub axı?

Raskolnikov qapının dəstəyindən yapışib onu taybatay açdı, açan kimi də qapının ağızında donub qaldı.

Raskolnikovun anası ilə bacısı divanda oturub saat yarımdı ki, onu gözləyirdilər.

Raskolnikov bu gün yenə də məlumat almışdı ki, onlar yoldadır, gəlirlər, lap bu saat gələcəklər, bununla belə, bəs nə üçün onların gəlməsini gözləmirdi və bu barədə düşünmüdü? Bu saat yarımda onlar bir-birinə macal verməyərək Nastasyadan onu soruşmuşdular, Nastasya da nə varsa hamısını onlara danışmışdı; o, hələ indi də onların qabağında durub danışındı. Onlar Rodyanın "bu gün evdən qaçıdığını", xəstə olduğunu, huşunun da mütləq üstündə olmadığını eşidəndə son dərəcə qorxdular! "Aman Allah, ona nə olub?!" Bu saat yarımda onlar Rodyanın yolunu gözləyərək ağlamış, çox böyük müsibət çəkmişdilər.

Onlar Raskolnikovu görüb sevinclə çıçırdılar, qalxb onun üstünə yüyürdülər. Lakin Raskolnikov, elə bil ki, ayaq üstə ölmüşdü. Bu hadisə öz təsiri ilə ildirim kimi onu vurmaşdı. Onun heç əlleri də qalxmırkı ki, anası ilə bacısını qucaqlasın. Onlar onu bağırna basıb sıxırdılar, öpürdülər, gülürdülər, ağlayırdılar... O, bir addım irəlilədi, səndirlədi, bayılaraq yerə sərildi.

Qorxu, dəhşət səsləri, zarılı...

Qapının ağızında duran Razumixin içəri cumdu, qüvvətli əlləri ilə xəstəni götürüb divanın üstünə qoydu.

O, çığıra-çığıra Raskolnikovun anasına və bacısına deyirdi:

— Heç bir şey yoxdur, heç bir şey yoxdur, qorxmayın! Özündən gedib, boş şeydir! Həkim elə indicə deyirdi ki, onun vəziyyəti xeyli yaxşıdır, o lap sağlamdır! Su gətirin! Budur, özünə gəlir, budur, ayıldı!

O, Duneçkanın qolundan elə dartdı ki, az qaldı onun qolu çıxsın, Raskolnikovun ayıldığını göstərmək üçün onu aşağı əydi. Raskolnikovun anası ilə bacısı Razumixinə göydən enən bir məlek kimi baxırdılar. Rodya xəstələnəndən bəri bu “diribaş oğlanın” onun nə qədər qayğısına qaldığını Nastasyadan eşitmışdilər: Pulkheriya Aleksandrovna Raskolnikova elə həmin axşam Dunya ilə ikilikdə söhbət edəndə Razumixini belə adlandırmışdı.





ÜÇÜNCÜ HİSSƏ

I

Raskolnikov qalxıb divanda oturdu.

Razumixin Raskolnikovun anasına və bacısına ardı-arası kəsil-mədən başsız-ayaqsız ifadələrlə hərarətlə təsəlli verirdi. Raskolnikov Razumixinin bu söz axınıni kəsmək üçün zəif bir halda əlini yellədi. Sonra anasının və bacısının əlindən tutdu, bir-iki dəqiqə dinməz-söyləməz onlara baxdı. Anası onun baxışından qorxdu. Onun bu baxışında iztirab dərəcəsinə varan qüvvətli bir hiss ifadə olunurdu; eyni zamanda, bu baxışda bir durğunluq, hətta, elə bil ki, bir dəlilik vardi. Pulxeriya Aleksandrovna ağladı.

Avdotya Romanovnanın rəngi ağarmışdı; onun əli qardaşının əlində titrəyirdi.

Raskolnikov Razumixini göstərərək qırıq bir səslə dedi:

– Gedin... onunla... evə; sabah gələrsiniz, sabah hər şey... çoxdan gəlmisiniz?

Pulxeriya Aleksandrovna:

– Axşam gəlmmişik, Rodya, – deyə cavab verdi. – Qatar yaman gecikmişdi. Rodya, indi mən sənin yanından daha getməyəcəyəm! Burada qalacağam...

Raskolnikov əlini qaldıraraq əsəbi halda dedi:

– Məni incitməyin!

Razumixin həyəcanla:

– Mən onun yanında qalaram! – dedi. – Bircə dəqiqə də onu qoyub getməyəcəyəm. Cəhənnəm olsun orada bizə yiğişanlar, qoylap istəyir divara dırmaşsınlar! Orada mənim əmim prezidentlik eləyir.

Pulxeriya Aleksandrovna yenə də Razumixinin əllərini sıxaraq:

– Mən bilmirəm sizin xəcalətinizdən necə çıxacağam, – deyərək yenə də sözə başladı, lakin Raskolnikov onun sözünü kəsərək əsəbi halda dedi:

– Mən istəmirəm, istəmirəm, məni incitməyin! Daha bəsdir, gedin... İstəmirəm!..

Dunya qorxaraq anasına piçıldıdı:

– Ana, gedək, heç olmasa, bir dəqiqəliyə otaqdan çıxaq; biz ona əzab veririk, bu aydın görünür.

Pulxeriya Aleksandrovna ağladı:

– Üçillilik ayrılıqdan sonra mən ona heç baxmayım da...

Raskolnikov yenə də onları saxlayaraq:

– Dayanın, – dedi, – siz hamınız mənim sözümü kəsirsiniz, mənim də fikirlərim qarışır... Lujini görmüsünüz?

Pulxeriya Aleksandrovna:

– Yox, Rodya, ancaq o, bizim gəldiyimizi bilir, – dedi. Sonra bir qədər qorxa-qorxa əlavə etdi: – Rodya, biz eşitdik ki, Pyotr Petroviç çox lütfkarlıq eləyib gəlib, bu gün sənə nolub...

– Bəli... çox lütfkarlıq eləyib... Dunya, mən Lujinə dedim ki, onu bu pilləkəndən aşağı ataram... qovdum getdi, cəhənnəm oldu...

Pulxeriya Aleksandrovna qorxmuş halda:

– Rodya, sən nə danışırsan? – dedi. – Yəqin... sən demək istəmirsən ki... – Lakin Dunyaya baxaraq sözünü kəsdi.

Avdotya Romanovna diqqətlə qardaşına baxır, söhbətin ardını gözləyirdi. Nastasya, Raskolnikovun Lujinlə dalaşdığını başa düşdüyü və bacardığı qədər onlara danışmışdı; onlar buna təəccüb edərək, son dərəcə qüssələnir, işin dalısını gözleyirdilər.

Raskolnikov sözünə davam edərək güclə dedi:

– Dunya, mən sənin ona getməyini istəmirəm, buna görə də sabah sən Lujini görən kimi onu rədd etməlisən, qoy onun heç izi də burada görünməsin!

Pulxeriya Aleksandrovna həyəcanla dedi:

– Aman Allah!

Avdotya Romanovna:

– Qardaş, bir fikirləş gör nə danışırsan! – deyərək acıqli-acıqli sözə başladı, lakin elə o saat özünü saxladı. Sonra mülayimliklə əlavə etdi: – Bəlkə, indi sən bu barədə danışmaq imkanında deyilsən, yorulmusan...

– Demək istəyirsən ki, huşum özümdə deyil? Yox, huşum özümdədir... Sən Lujinə məndən ötrü ərə gedirsən. Amma mən heç kəsin özünü mənə qurban etməsini istəmirəm. Buna görə də sabah sən məktub yaz... onu rədd elə... Səhər ver mən oxuyum, qurtardı getdi!

Qız bundan inciyərək ucadan:

– Mən bunu eləyə bilmərəm! – dedi. – Nə haqq ilə...



Pulxeriya Aleksandrovna qorxaraq qızını danlamağa başladı:

– Dunečka, sən də tez özündən çıxırsan, sus, sabah... Yoxsa görmürsən... Ah, yaxşısı budur, gedək!

Razumixin kefli-kefli çığırdı:

– Sayaqlayır! Yoxsa o, necə cürət eləyib bunu deyə bilər. Sabah bütün bu giclik onun başından çıxar... Amma bu gün, doğrudan da, o, Lujini qovdu. Bu elə belə də oldu... O da acıqlandı... Burada natiqlik eləyirdi, öz biliyini bizə göstərirdi, quyuğunu qısib getdi...

Pulxeriya Aleksandrovna həyəcanla soruşdu:

– Deməli, bu doğrudur?

Dunya dərdli-dərdli:

– Salamat qal, – dedi, – sabah görüşərik. Gedək, ana... Rodya, xudahafiz!

Raskolnikov qalan gücünü toplayaraq onların ardınca səsləndi:

– Eşidirsən, bacı, mənim huşum özümdədir; bu izdivac alçaqlıqdır! Qoy mən alçaq olum, amma sən alçaq olmamalısan... İkimizdən birimiz olmalıdır... Hərçənd mən alçağam, amma belə bir bacını özümə bacı hesab etməyəcəyəm... Ya mən, ya Lujin! Gedin...

Razumixin bağırdı:

– Sən dəli olmusan-nədir, müstəbid!

Raskolnikov daha onlara cavab vermədi, bəlkə də, heç cavab vermək iqtidarında deyildi. O, lap əldən düşmüşdü, divanda uzanıb üzünü divara çevirdi. Avdotya Romanovna maraqla Razumixinə baxdı; onun qara gözleri parıldayırdı, Razumixin hətta bu gözləri görüb diksindi da. Pulxeriya Aleksandrovna donub qalmışdı.

O, məyus bir halda piçıldayaraq Razumixinə dedi:

– Mən buradan gedə bilmərəm! Mən burada, bir yerdə... qalarım, siz Dunyanı ötürün.

Razumixin özündən çıxdı, o da piçıldayaraq dedi:

– Bütün işi korlaysınız! Heç olmasa, pilləkənə çıxın. Nastasya, çıraq gətir! – Pilləkənə çıxdıqdan sonra o, sözünə davam edərək, astadan dedi: – Canınız üçün, dünən az qalmışdı məni də, həkimi də döysün! Siz bunu başa düşürsünüz? Həkimin özünü! O da daha bunu əsəbiləşdirməmək üçün bir söz demədi, çıxbıq getdi; mən də onu qorumaq üçün aşağıda qaldım. Bu zaman o, gizlicə geyinib əkilmışdır. Onu əsəbiləşdirsiniz, indi də gecə vaxtı əkilər, özünə də bir şey eləyər...

– Ah, siz nə deyirsiniz?

– Bir də ki Avdotya Romanovna mehmanxanada sızsız tək qala bilməz! Heç bilirsiniz, siz hara düşmüsünüz? O Pyotr Petroviç, o əclafın biri əclaf, sizə yaxşı bir yerdə otaq tuta bilməzdəmi?.. Bilirsinizmi, mən bir az kefliyəm, ona görə də söydüm; buna əhəmiyyət...

Pulxeriya Aleksandrovna öz dediyindən dönmürdü:

– Mən mənzil sahibəsinin yanına gedərəm, yalvararam, deyərəm ki, bir gecəlik mənə də, Dunyaya da bir yer versin, burda qalaq. Mən onu bu halda qoyub gedə bilmərəm!

Onlar bunu söyləyərkən pillekən başında mənzil sahibəsinin lap qapısı qabağında durmuşdular. Nastasya aşağı pilləkəndə çıraq tutmuşdu. Razumixin böyük bir vəcd içində idi. O yarım saat bundan əvvəl Raskolnikovu evinə ötürəndə yersiz boşboğazlıq etse də, bu axşam hədsiz dərəcədə şərab içdiyi halda, tamamilə ayıq və gürmərəh idi, həm də boşboğazlıq etdiyini başa düşürdü. İndi isə o, məftuniyyət göstərən bir adam vəziyyətində idi, eyni zamanda onun içdiyi şərab sanki yenə də, ikiqat qüvvətlə, birdən onun başına vurmuşdu. O, Pulxeriya Aleksandrovna ilə Avdotya Romanovnanın əlindən tutub onları yola getirməyə, Raskolnikovun yanından aparmağa çalışırıdı, bunun üçün də açıq ürəklə dəllillər gətirirdi və yəqin ki, onları daha artıq inandırmaq üçün hər ikisinin əlini, məngənəyə salmış kimi, bərk-bərk sıxırdı, elə sıxırdı ki, onların əli ağrıydı, eyni zamanda az qalırkı Avdotya Romanovnanı gözləriylə yesin, bundan da, sanki, heç utanmırıdı. Bəzən onlar ağrıdan öz əllərini onun iri sümüklü, yekə əllərindən dərtib çıxarırlılar, lakin bunun nə demək olduğunu o başa düşmürdü, onların əlini tutaraq özünə sarı çəkir, daha bərk-bərk sıxırdı. Əgər onlar bu saat ona desəydlər ki, özünü pilləkəndən başaşağı at, o düşünmədən və buna şübhə etmədən dərhal belə hərəkət edərdi. Pulxeriya Aleksandrovna Razumixinin çox əcaib bir adam olduğunu və onun əlini bərk-bərk sıxlığıını görəsə də, onu, eyni zamanda, göydən enmiş bir mələk hesab edirdi, buna görə də onun bu qəribə hərəkətlərinə əhəmiyyət vermək istəmirdi, çünki onun bütün fikri Rodyanın yanında idi, o ancaq öz oğlunu düşünürdü. Avdotya da, anası kimi, Rodyanın vəziyyətini düşünən də və öz təbiati etibarilə qorxaq bir adam olmasa da, qardaşının dostu olan bu adamin vəhşi bir parılıt ilə alışib-yanan gözlərinə heyrətlə, hətta bir az da qorxu ilə baxırdı. Yalnız bu qəribə



adam haqqında Nastasyanın söylədiyi sözlər, bu sözlər nəticəsində onda əmələ gələn böyük inam və arxayınlıq onu burada saxlayırdı, yoxsa o çox istəyirdi ki, anasının da əlindən tutub, bu adamın yanından qaçıb getsin. Lakin o da başa düşürdü ki, indi onlar bu adamın yanından daha qaçıb gedə bilməzlər. On dəqiqədən sonra o, xeyli sakitləşdi. Razumixinin belə bir xasiyyəti vardı: o, necə bir əhvali-ruhiyədə olsa da, bir anda bütün ürəyini açıb deyə bildi, buna görə də az sonra hamı onun necə bir adam olduğunu bilirdi.

Razumixin çığıraraq, Pulxeriya Aleksandrovnani inandırmağa çalışırdı.

— Ev sahibəsinin yanında qalmaq olmaz, bu lap mənasız bir fikirdir! Siz onun anası da olsanız, burada qalsanız, onu lap dəli edəcəksiniz, onda kim bilir nə olacaq! Qulaq asın, görün nə deyirəm: mən belə eləyərəm. İndi Nastasya onun yanında oturar, mən sizi öz yerinizə apararam, çünki tək sizi küçəyə buraxmaq olmaz, bizim Peterburqda bu barədə... Əshi, qoy cəhənnəm olsun!.. Sizi evdə qoyub o saat yüyürrəm bura; sizə söz verirəm, on beş dəqiqədən sonra sizə xəbər gətirərəm ki, o necədir: yatır, ya yox və sairə. Sonra dalısına qulaq asın, sonra sizin yanınızdan bir anda gələrəm öz evimizə, — orada mənim qonaqlarım var, hamısı da keflidir, Zosimovu götürərəm, onu müalicə edən həkimi, o indi bızdədir, özü də kefli deyil, o, kefli olmur, o heç vaxt kefli olmur! Onu dartib apararam Rodkanın yanına, sonra da elə o saat sizin yanınıza; deməli, bir saatın içində siz onun barəsində iki məlumat alarsınız: həm məndən, həm həkimdən, başa düşürsünüz də, həkimin lap özündən, bu daha məndən alınan məlumat deyil. Onun həli pis olsa, and olsun canınıza, özüm siz bura gətirərəm, yox, əger yaxşı olsa, yixilib yatarsınız. Mən özüm bütün gecəni burada, dəhlizdə qalaram, o, mənim burada olduğumu bilməz; Zosimova da deyərəm ki, mənzil sahibəsinin evində qalsın, lazımlı olsa, tez çağırı bilim. Yaxşı, indi onun üçün kim daha xeyirlidir: siz, ya həkim? Həkim xeyrlidir, həkim! Di onda gedin evə! Mənzil sahibəsinin yanında qalmaq olmaz; mən qala bilərəm, amma siz qala bilməzsiz, ona görə ki... ona görə ki, axmaq arvaddır... Bilmək istəyirsinizsə, o, məni Avdotya Romanovnaya qısqanar, sizə də... Avdotya Romanovnaya mütləq qısqanar. Onun çox qəribə xasiyyəti var! Burası var ki, mən də axmağam. Qoy cəhənnəm olsun! Gedək! Mənə inanırsınız mı? Mənə inanırsınız, ya yox?

Avdotya Romanovna:

– Gedək, ana, – dedi. – O, yəqin ki, belə də edər – söz verdiyi kimi! O, mənim qardaşımı dirildib; bir də ki əgər həkim burada qalmağa razılıq versə, daha bundan yaxşı nə ola bilər?

Razumixin iftixarla ucadan dedi:

– Bax siz... siz... məni başa düşürsünüz, ona görə ki, siz mələk-siniz! Gedək! Nastasya, bu saat yuxarı qalx, onun yanında otur, işi söndürmə; mən on beş dəqiqədən sonra gəlirəm...

Pulxeriya Aleksandrovna Razumixinin sözünə tamamilə əmin olmasa da, daha müqavimət göstərmədi. Razumixin onların qoluna girib, darta-darta pilləkənlə aşağı apardı. Burasını da demək lazımdır ki, Pulxeriya Aleksandrovna ona arxayı ola bilmirdi: “O, diri-baş da olsa, dediyini yerinə yetirə biləcəkdimi?”

Razumixin Pulxeriya Aleksandrovnanın nələr düşündüyünü duyaraq, onun sözünü kəsdı:

– Hə, başa düşürəm, siz mənim nə kökdə olduğumu fikirləşirsiniz. – O, addımlarını iri-iri ataraq, səki ilə gedirdi, Pulxeriya Aleksandrovna ilə qızı özlərini güclə ona yetirirdilər, o özü isə bunu hiss etmir-di. – Boş şeydir! Yəni mən kefliyəm, lap sarsaqlamışam... Məsələ bunda deyil. Mən çaxırdan keflənməmişəm. Mən sizi görən kimi o, mənim başıma vurdu... Mənə əhəmiyyət verməyin! Mən nəyəm ki. Mən yalan danışram, mən sizə layiq deyiləm... Mən sizə qətiyyən layiq deyiləm!.. Sizi ötürən kimi elə buradaca, kənarda başıma iki çəllək su tökəcəyəm, məsələ də bitib gedəcək... Əgər siz bilsəydiniz ki, mən sizin hər ikinizi necə sevirəm!.. Gülməyin, acıqlanmayınlı.. Hamiya acıqlanın, amma mənə acıqlanmayın! Mən onun dostuyam, deməli, sizin də dostunuzam. Mən belə istəyirəm... Mən bunu hiss edirəm... Keçən il... belə bir an olmuşdu... Əslinə qalandan heç hiss etməmişdim, ona görə ki, siz, elə bil, göydən düşdünüz. Mən bütün gecəni yatmayacağam... Zosimov bayaq qorxurdu ki, bəlkə, o, gecə dəli oldu. Bax buna görə də onu əsəbileşdirmək lazımdır...

Pulxeriya Aleksandrovna həyəcanla dedi:

– Siz nə danışırsınız?

Avdotya Romanovna qorxaraq soruşdu:

– Doğrudanmı, həkim özü belə deyir?

– Deyir,ancaq məsələ belə deyil, qətiyyən belə deyil. O, dərman da verdi, toz dərman idi, mən gördüm, siz də durub gəlmisiniz...



Eh!.. Siz sabah gəlsəydiniz, yaxşı olardı! Yaxşı ki, onun yanından getdik. Bir saatdan sonra Zosimov özü onun barəsində məlumat verər. Bəli, o, kefli deyil! Mən də kefli olmayacağam!.. Bəs niyə mən özümüzdən belə çıxmışam? Ona görə ki, məlunlar məni mübahisəyə çəkdilər! Mən and içmişdim ki, mübahisə etməyəcəyəm! Elə axmaq-axmaq sözlər danışırlar ki!.. Az qalmışdı savaşam! Mən əmimi orada sədr qoyub gəldim... İnanırsınızmı, tam simasızlıq tələb edirlər, əsl mənəni da bunda görürlər! Fikirləri budur ki, nə olursa olsun, ancaq adam öz-özlüyündə olmasın, nə olursa olsun, ancaq adam mümkün qədər öz-özünə oxşamasın! Onlar bunu ən yüksək tərəqqi hesab edirlər. Heç olmasa, öz qaydalarınca yalan deyəydilər, amma...

Pulxeriya Aleksandrovna çəkinə-çəkinə onun sözünü kəsdi:

– Bir qulaq asın...

Bu, onu daha da qızışdırıldı.

Razumixin səsini daha da qaldıraraq çığrıdı:

– Siz nə fikirləşirsiniz? Siz elə fikirləşirsiniz ki, mən onların bu yalanlarına görə deyirəm? Boş sözdür! Başqları yalan danışanda mənim xoşuma gəlir! Yalan danışmaq insanın bütün başqa məxlü-qata görə yeganə imtiyazıdır! Yalan deyərsən, həqiqətə çatarsan! Mən ona görə də adamam ki, yalan deyirəm. Heç kəs aži bir on dörd dəfə yalan demədən heç bir həqiqətə çatmamışdır, bu isə yalan deyən adam üçün, bir növ, hörmətdir; ancaq biz öz ağlımızla da yalan deye bilmirik. Sən mənə yalan de, ancaq öz ağlıncı yalan de, onda mən səni öpərəm də! Adamin öz ağlı ilə yalan deməsi başqasının, yad bir adamin ağlı ilə doğru deməsindən yaxşıdır; öz ağlınlı yalan deyəndə sən insansan, özgəsinin ağlı ilə doğru deyəndə sən ancaq quşsan! Doğru yerini tapar, ancaq özgənin ağlı ilə durub-otursan, həyatı gözübağlı keçirə bilərsən; buna misallar olub. Yaxşı, biz indi nəyik? Biz indi hamımız, istisnasız olaraq, elm, inkişaf, təfəkkür, kəşf, ideal, arzu, liberalizm, idrak, təcrübə və başqa hər şey, hər şey sahəsində hələ gimnaziyanın birinci hazırlıq sinfindəyik! Özgələrinin ağlı ilə durub-oturmaq xoşmuza gəldiyindən bundan tutub durmuşduq! – Razumixin Pulxeriya Aleksandrovnanın və Avdotya Romanovnanın əllərini silkələyə-silkələyə, sixa-sixa çığırrıdı: – Elədirmi?..

Yazıçı Pulxeriya Aleksandrovna:

– Ah, aman Allah, mən bilmirəm, – dedi.

Avdotya Romanovna ciddi bir halda:

– Elədir, elədir... ancaq mən sizin dediyinizin hamısı ilə razı deyiləm, – əlavə etdi və elə o saat da çıçırdı: Razumixin bu dəfə onun əlini daha bərk sıxmışdı.

Razumixin bundan son dərəcə sevinərək çıçırdı:

– Elədir? Siz deyirsiniz: elədir? Onda siz... siz... siz... yaxşılığın, təmizliyin, idrakin, bir də kamilliyin mənbəyisiniz! Verin əlinizi, verin... siz də verin əlinizi, mən bu saat burada dizləri üstə düşüb sizin əllərinizi öpəcəyəm!..

Razumixin bunu deyib səkinin ortasında diz çökdü. Xoşbəxtlik-dən, indi burada heç kəs yox idi.

Pulxeriya Aleksandrovna son dərəcə təşvişə düşdü:

– Rica edirəm, durun ayağa, siz nə edirsiniz?

Dunya da təşviş içində idi; o gülərək:

– Durun ayağa, durun! – dedi.

– Əllərinizi verməsəniz, duran deyiləm! Bax belə, bu mənə bəsdir, durdum, di gedək! Mən gicin biriyəm, mən sizə layiq deyiləm, mən kefliyəm, mən xəcalət çekirəm... Mən sizini sevməyə layiq deyiləm, amma sizin qarşınızda təzim etmək hər kəsin borcudur, – əgər o tam heyvan deyilsə! Mən də təzim etdim... Bax, bu da sizin düşəcəyiniz mehmanxana; amma dünən ki sizin Rodion sizin Pyotr Petroviçi qovdu – bax bunda o haqlıdır. O, necə cürət eləyib sizə belə bir mehmanxanada otaq tutub? Bu biabırçılıqdır! Bilirsınız bura kimləri buraxırlar? Axi siz nişanlısınız! Siz nişanlısınız, eləmi? Sizin ki nişanlandığınız adam belə bir iş tutub – o eclaftır!

Pulxeriya Aleksandrovna:

– Cənab Razumixin, – dedi, – siz yadınızdan çıxarmısınız...

Razumixin yersiz danışdığını birdən başa düşdü:

– Hə, hə, siz haqlısınız, mən bir şeyi yadımdan çıxarmışam, mən xəcalət çekirəm!.. Amma... amma... Ona görə ki, mən səmimi danışram; daha ona görə yox ki... bəli! Bu alçaqlıq olardı! Xülasə, ona görə yox ki, mən sizə... Bəli!.. Qoy olsun, lazımlı deyil, nə üçün belə danışdığını deməyəcəyəm, buna cürət eləmirəm! O, dünən içəri girən kimi biz hamımız başa düşdük ki, bu adam bizim dairədən olan adamlardan deyil. Ona görə yox ki bu adam dəllək dükənində öz saçını qırılmışdır gəlmüşdi, ona görə yox ki o, öz ağını bizə göstərməyə tələsirdi, yox, ona görə ki, o casusdur, möhtəkirdir, ona



görə ki, o cuhuddur, alçaq təbiətli adamdır, – bu, aydın görünür. Siz elə bilirsiniz ki, o, ağıllı adamdır? Yox, o axmaqdır, axmaq! Yaxşı, o, sizin tayınızdırımı? Ah, ilahi! – Birdən mehmanxananın pillekəninə qalxan yerdə dayandı: – Bilirsinizmi, xanımlar, mənim evimdəkilərin hamısı kefli olsa da, onlar düz adamlırlar; biz yalan da danişsaq, – cünki mən özüm də yalan danişram – hər halda, axırdı gəlib həqiqətə çatacağıq, ona görə ki, durduğumuz yol nəcib yoldur, amma Pyotr Petroviçin... durduğu yol nəcib yol deyil. Mən indi onları, hərçənd, söyüb biabır elədim, amma onların hamısına mənim hörmətim var; hətta Zametova hörmətim olmasa da, ona xoşum var, cünki o küçükdür! Lap bu heyvan Zosimov ki var, ona da hörmətim var, cünki düz adamlırdır, öz işini bilir... Daha bəsdir, hər şey dəyişdi, hər şey bağışlandı. Bağışlandımı? Eləmi? İndi gedək. Bu koridora mən yaxşı bələdəm, bura gəlmışəm; bura, burada, bu üçüncü otaqda, dava olmuşdu... Yaxşı, sizin otağınız hansıdır? Nömrəsi neçədir? Səkkiz? Qapını kildiləyin, heç kəsi içəri buraxmayın. On beş dəqiqədən sonra qayıdır sizə məlumat gətirəcəyəm. Yarım saatdan sonra da Zosimovla gələcəyəm, görərsiniz! Sağ olun, getdim!

Pulxeriya Aleksandrovna təşvişlə və qorxa-qorxa qızına baxaraq dedi:

– Aman Allah! Dunečka, bunun axırı nə olacaq?

Dunya şlyapasını və mantilyasını çıxara-çıxara:

– Sakit olun, ana! – dedi. – Bu adam içki məclisindən birbaş bura gəlsə də, bunu bizə Allah özü göndərib... Buna arxayın olmaq olar, sizi əmin edirəm! Rodya üçün o indiyə qədər nə eləyibsə...

– Ah, Dunečka, kim bilir, o gələcəkm! Mən Rodyanı necə qoyub gələ bildim!.. Mənim heç ağlıma da gəlməzdi ki, gəlib onu belə görəcəyəm! O, bizimlə necə sərt danişirdi, elə bil ki, bizim gəlməyimizi heç istəmirmiş...

Onun gözləri yaşardı.

– Yox, ana, bu belə deyil. Siz fikir vermirdiniz, siz elə ağlayırdınız. Bu ağır xəstəlik onu yaman əldən salıb, buna səbəb odur.

– Ah, bu xəstəlik! Görəsən, bunun axırı nə olacaq, bunun axırı nə olacaq! – Pulxeriya Aleksandrovna qızının bütün fikrini bilmək üçün çəkinə-çəkinə onun gözlərinə baxaraq əlavə etdi: – Dünya, o, səninlə gör necə danişirdi. – Lakin Pulxeriya Aleksandrovna Dunyanın Rodyanı müdafiə etdiyini görüb xeyli təsəlli tapmışdı: deməli,

Dunya onu əfv etmişdi. Anası onun fikrini axıra kimi bilmək üçün dedi: – Mən yəqin bilirəm ki, o, sabah öz fikrini dəyişəcək.

Avdotya Romanovna qəti bir ifadə ilə dedi:

– Amma mən yəqin bilirəm ki, o, sabah da bunu deyəcək...

İşin də elə çətin yeri burası idi, çünki burada elə bir məsələ vardi ki, Pulxeriya Aleksandrovna bu barədə danışmağa indi çox qorxurdu. Dunya yaxınlaşış anasını öpdü. Anası da kirimişcə onu qucaqladı. Sonra təşviş içində oturub Razumixinin gəlməsini intizarla gözləməyə, eyni zamanda, qorxa-qorxa qızına baxmağa başladı. Dunya əllərini döşündə çarpazlayaraq, düşünə-düşünə otaqda var-gəl edirdi, o da intizarla Razumixini gözləyirdi. Dunya düşünə-düşünə otaqda var-gəl etməyə adət etmişdi, bu zaman anası onun düşüncələrini dağıtmaya qorxardı.

Razumixin, kefli halda, birdən-birə Avdotya Romanovnaya göstərdiyi odlu ehtirası ilə, əlbəttə, gülünc idi. Lakin bir çoxları Avdotya Romanovnani, xüsusilə indi, əlleri döşündə, düşünə-düşünə, qəmgin-qəmgin otaqda var-gəl etdiyini görsəydi və belə bir vəziyyətdə ona baxsaydı, Razumixini, çox qəribə bir adam olsa da, bəlkə, bağışlardı. Avdotya Romanovna uca, bədəni olduqca mütənasibdi; onun qüvvətli və özünə arxayın olması hər bir hərəkətində ifadə olunurdu, lakin bu heç də onun hərəkətlərində olan zərifliyi və incəliyi pozmurdu. Üzdən qardaşına oxşayırdı; ona hətta gözəl də demək olardı. Onun saçı tünd-sarışın idi; qardaşının saçından bir az açıqdı; məgrurluq ifadə olunan qara gözleri parıldayırdı; bəzən bu gözlərdə böyük bir mərhəmət də ifadə olunurdu. Onun rəngi solğundu, lakin bu solğunluq xəstə solğunluğu deyildi; üzündən təravət və sağlamlıq saçılırdı. Ağzı bir az balaca, dodaqları isə al-qırmızı idi; alt dodağı, çənəsi ilə bərabər, azca qabağa çıxmışdı, bu isə gözəl üzdə yeganə düzgün olmayan cəhət idi; ancaq bu ona səciyyəvi bir xüsusiyyət və sanki, təkəbbürlük verirdi. Üzündəki ifadə şən və düşüncəli olmaqdandan artıq ciddi idi; bununla belə, gənclik, qayğısızlıq, şənlik gülüşü, həm də təbəssüm ona, onun üzünə son dərəcə yaraşırdı! Buna görə də açıqürəkli, coşqun təbiətli, sadəlövh, düz, pəhləvan kimi güclü, eyni zamanda kefli olan Razumixin – ömründə belə bir şey görmədiyi halda, ona rast gələn kimi özünü itirmişdi. Bir də ki təsadüf, ilk dəfə olaraq, elə bil, qəsdən Dunyanı gözəl bir vaxtda – qardaşını görərkən duyduğu məhəbbət və sevinc çağında ona rast gətirmişdi.



Sonra o, Rodyanın dikbaşlıq, nanəciblik, sərtlik ifadə olunan əmrini eşidərkən Dunyanın alt dodağının qəzəblə titrədiyini də görmüşdü.

O, bayaq pilləkəndə yalandan deyəndə ki, Raskolnikovun mənzil sahibəsi Praskovya Pavlovna çox qəribə bir arvaddır, onu nəinki Avdotya Romanovnaya, hətta Pulxeriya Aleksandrovnanın özünə də qısqanar, – əslində, bunu doğru demişdi. Pulxeriya Aleksandrovnanın qırx üç yaşı olsa da, keçmiş gözəlliyyinin izləri hələ də onun üzündə qalmışdı, bir də ki öz yaşına görə hələ çox cavan görüñürdü; bu da, ümumiyyətlə, o qadılarda olur ki, onlar ta qocalana kimi könül aydınlığını, təəssüratlarında olan təravəti, qəlblərinin təmiz və saf alovunu mühafizə etmiş olurlar. Mötərizə içində deməliyəm ki, bunları mühafizə etmək öz gözəlliyyini hətta qocalıq zamanlarında da itirməmək üçün yeganə vasitədir. Pulxeriya Aleksandrovnanın saçı ağarmağa və seyrəkləşməyə başlamışdı, gözlərinin ətrafında çoxdan xırda qırışlar əmələ gəlmişdi, dərddən və fikirdən yanaqları yıpranmış və qurumuşdu, bununla belə, onun üzü yenə də qəşəng idi. Bu, Duneçkanın şəkli, ancaq iyirmi ildən sonrakı şəkli idi, bir də ki onun alt dodağı – Duneçkanın alt dodağı kimi qabağa çıxmamışdı. Pulxeriya Aleksandrovna həssas, çəkinən, güzəştə gedən bir qadındı; lakin o, zəhlətökəcək qədər həssas deyildi; onun öz mövqeyini tərk etməsinin də müəyyən hüdudu vardi: bir çox məsələlərdə, hətta onun əqidəsinə zidd olan şeylərdə də öz mövqeyindən geri çəkilər, bir çox şeylərlə razılaşa bilərdi, lakin bunun həmişə müəyyən bir hüdudu olardı, bu hüdudu da onun vicdanı, ədəb-ərkan qaydaları, əqidəsinin əsası təyin edərdi, heç bir vəziyyət bu hüdudu aşmağa onu məcbur edə bilməzdi.

Razumixin gedəndən düz iyirmi dəqiqə sonra qapını iki dəfə astadan, lakin tez-tez tıqqıldırlar: Razumixin qayıdır gəlməmişdi.

Qapını açanda o, tələsə-tələsə:

– İçəri girməyəcəyəm, – dedi, – buna vaxt yoxdur. Lap əməllicə yatır, lap əla, sakit! Allah eləsin ki, on saat belə yatsın! Nastasya onun yanındadır; tapşırımsam ki, mən gəlməyincə oradan getməsin. İndi gedib Zosimovu gətirəcəyəm, o, sizə məlumat verər, sonra siz də başınızı qoyub yatarsınız, görürəm, yaman yorulmusunuz, lap əldən düşmüsünüz...

Razumixin qapını örtüb getdi.

Pulxeriya Aleksandrovna bundan son dərəcə sevindi:

– Necə diribaş... necə sədaqətli cavandır!

Avdotya Romanovna yenə də otaqda var-gəl etməyə başlayaraq, bir qədər hərarətlə dedi:

– Deyəsən, çox gözəl insandır!

Bir saat sonra koridorda ayaq səsi eşidiildi, qapı tıqqıldı. Pulxeriya Aleksandrovna da, qızı da oturub gözləyirdilər, bu dəfə onlar Razumixinin verdiyi sözü yerinə yetirəcəyinə tamamilə əmin idilər. Doğrudan da, o, Zosimovu özü ilə gətirmişdi. Razumixin deyən kimi, Zosimov qonaqlığı buraxıb Raskolnikovun yanına getməyə razi olmuşdu; lakin qadınların yanına könülsüz və çox şübhə ilə getdi, çünki Razumixin keflı idi, ona inanmırı. Lakin gələn kimi dərhal sakit oldu, hətta gəldiyinə sevindi də: o başa düşdü ki, doğrudan da, onu bir kahin kimi gözləyirlərmiş. O, düz on dəqiqli oturdu və bu on dəqiqlidə Pulxeriya Aleksandrovnanı tamamilə inandırıb sakit edə bildi. O, təmkinlə və nə isə çox ciddi danışındı, elə bil ki, iyirmi yeddi yaşlı bir həkim mühüm məsləhət verirdi; o danışdığı məsələdən qətiyyən kənara çıxmadı, eyni zamanda bu qadınlarla xüsusi və şəxsi bir əlaqəyə girişmək üçün zərrə qədər də həvəs göstərmədi; danışığından da görünürdü ki, xəstənin halına çox yanır. O içəri girdən Avdotya Romanovnanın göz qamaşdıracaq qədər gözəl olduğunu gördü, buna görə də ona qətiyyən əhəmiyyət verməməyə çalışaraq, ancaq Pulxeriya Aleksandrovna ilə danışındı. Bütün bunlar ona böyük bir daxili qənaət verirdi. Xəstə haqqında o dedi ki, bu saat onun vəziyyəti yaxşıdır. Apardığı müşahidə göstərir ki, onun xəstələnməsinə, "son aylarda düşdüyü" ağır maddi şəraitdən başqa, bəzi mənəvi səbəblər də vardır, bunlar da bir çox mürəkkəb mənəvi və maddi təsirlər, həyəcan, qorxu, təhlükə, qayğı, bəzi fikirlər... və sairə nəticəsində meydana gəlmişdir...". O, Avdotya Romanovnanın daha diqqətlə qulaq asdığını hiss edərək, Raskolnikov haqqında daha ətraflı danışmağa başladı. Pulxeriya Aleksandrovna təşviş içində, çəkincə-çəkincə Zosimovdan soruşdu: "Deyirlər ki, Rodyada, guya, dəlilik əlamətləri görünür". Zosimov açıq ürəklə gülümseyərək cavab verdi ki, onun sözünü həddindən artıq böyüdüblər; əlbəttə, xəstədə fikir durgunluğu, monomaniya hiss olunur, indi mən tibb elminin çox maraqlı olan bu cəhətinə xüsusi diqqət yetirirəm, axı unutmaq olmaz ki, xəstə, az qala, bu günə kimi bayığın bir halda olmuşdur; amma... əlbəttə, anasının,



bacısının gəlməsi onu möhkəmləndirər, fikrini dağıdır, ona gözəl təsir bağışlar. Sonra o, mənali-mənali əlavə etdi: "Əgər yeni bir sar-sıntiya yol verilməzsə". Zosimov bunu deyəndən sonra yerindən qalxdı, hörmət və ixləsla onlara baş əydi; onlar da Zosimova xeyirdən verib hərəketli təşəkkürlərini izhar etdilər. Hətta Avdotya Romanovna əlini uzadaraq onun əlini sıxdı, halbuki Zosimov heç də onun əlini sıxmaq fikrində deyildi. O, bura gəlməsindən, xüsusilə öz-özündən çox razi halda otaqdan çıxdı.

Razumixin Zosimovun ardınca gedə-gedə:

– Sabah danışarıq, – dedi. – İndi mütləq yatın. Sabah mən mümkün qədər tezdən gəlib sizə məlumat gətirərəm.

Onlar küçəyə çıxanda Zosimov, az qala, ağzının suyu axa-axa dedi:

– Amma bu Avdotya Romanovna nə göyçək qızdır!

Razumixin bağırraraq dedi:

– Göyçəkdir? Sən dedin göyçəkdir? – Birdən o cumub Zosimovun boğazından yapışdı. – Əgər sən bir də cürət edib... Başa düşürsən? Başa düşürsən? – O, Zosimovun yaxasından yapışb sil-kələyir, onu divara sıxaraq çıçırdı: – Eşitdin?

Zosimov onun əlindən qurtarmağa çalışaraq:

– Burax, – dedi, – keflinin biri kefli!

Razumixin onu buraxdıqdan sonra Zosimov diqqətlə ona baxdı və birdən gülməkdən uğunub getdi. Razumixin əllərini yanına salaraq onun qabağında durmuşdu: o, qəşqabağını tökərək ciddi bir halda düşünürdü.

– Əlbəttə, mən eşşəyəm, – dedi. O, bulud kimi tutulmuşdu.

– Amma... sən də eşşəksən.

– Yox, qardaş, mən eşşək deyiləm: mən axmaq şeylər arzulamırıam.

Onlar dinməz-söyləməz yola düzəldilər. Yalnız Raskolnikovun mənzilinə çatanda Razumixin çox qayğılı halda Zosimova dedi:

– Qulaq as, sən yaxşı oğlansan, amma bütün pis cəhətlərin bir yana, sən həm də arvadbazsan, bunu mən bilirəm, özü də lap murdarından! Sən əsəbi, zəif, yaramaz, sərsəm bir adamsan, səni piy basıb, sən heç bir şeydən özünü saxlaya bilmirsən – bunu da mən murdarlıq hesab eləyirəm, çünkü bu, murdarlığa gətirib çıxarı. Sən özünü o qədər nazlamışan ki, bilmirəm, bu şeylərdən sonra sən necə yaxşı, hətta fədakar bir həkim ola bilirsən. Etiraf edirəm ki,

mən bunu başa düşmürəm! Pərqu döşəkdə yatır (bu da həkim!), amma gecənin bir vaxtında durub xəstə yanına gedir! Üç ildən sonra sən daha xəstə üçün yuxudan durmayacaqsan... Əshi, cəhən-nəmə, söhbət bunda deyil, söhbət ondadır ki, sən bu gecə mənzil sahibəsinin evində qalacaqsan (güclə onu razi salmışam), məncə, mətbəxdə onunla tez tanış olmaq üçün bundan yaxşı fürsət olmaz! Ancaq sən düşündüyün kimi deyil! Burada, qardaş, heç o şeydən əsər də yoxdur...

– Mən heç bir şey düşünmürəm də.

– Burada, qardaş, utanmaq, susmaq, çəkinmək, bir də amansız bir ismət var, eyni zamanda ah çəkmək var; özü də mum kimi əriyir, lap mum kimi! Sən atanın goru, məni onun əlindən xilas elə! Qiyamət şeydir... Əvəzini çıxaram, nə istəsən elərəm!

Zosimov bayaqından da bərk güldü.

– Gör nə özündən çıxb! O axı mənim nəyime lazımdır!

– Səni inandırıram ki, çox zəhmət çəkməyəcəksən, ağlına nə gəlirsə danış, ancaq onun yanında otur, danış. Özü də ki həkim sən, onu bir şeydən müalicə etməyə başla. And olsun canına, peşman olmazsan. Onun klavikordu var; özün bilirsən ki, mən bir balaca danqa-dunq eləyirəm. Bir mahni var, xalis rus mahnisidir. “Odlu göz yaşı tökərəm” ... o, xalis rus mahnilarını xoşlayır, – elə mahni-dan da başlandı... Sən ki fortepiano ustasısan, Rubinşteynsən... Səni inandırıram ki, peşman olmazsan!

– Yoxsa sən ona bir şey vəd eləmisən? Söz vermisən? Bəlkə, vəd eləmisən ki, evlənəcəksən...

– Qətiyyən yox, belə şey olmayıb. Bir də ki o özü də belə deyil.

Çerbarov istəmişdi ki...

– Elə isə burax getsin!

– Belə buraxmaq olmaz!

– Niyə axı?

– Elə belə, buraxmaq olmaz, qurtardı getdi! Qardaş, burada tovlanması məsələsi var.

– Niyə axı sən onu tovlayırdın?

– Mən heç də tovlamamışam, bəlkə, mən özüm tovlanmışam, öz axmaqlığımdan; onun üçünsə qətiyyən heç bir fərqi olmaz: ya sən ol, ya mən, ancaq bir adam olsun ki, onun yanında oturub ah çəksin. Qardaş, burada... Mən bunu hələ ifadə eləyə bilmirəm... burada,



bilirəm... başla onunla integral keçməyə, vallah, zarafat eləmirəm, ciddi deyirəm, onun üçün heç fərqi olmayacaq: o oturub sənə baxacaq, ah çəkəcək, istəyir lap bir il belə olsun. Mən ona iki gün dəlbadal Prussiyanın ağalar palatasından danışdım (çünki onunla ayrı nə barədə danışa bilərdim?) – o da elə ah çəkir, mum kimi əriyirdi! Amma məbada onunla məhəbbət barəsində danışasan – ancaq özünü elə göstər ki, guya, ondan aralana bilmirsən – vəssalam. Özünü çox rahat hiss eləyəcəksən, elə bil, lap öz evindəsən: otur, dur, uzan, oxu, yaz... Lap öpmək də olar, ancaq ehtiyatla...

– Axi o, mənim nəyimə lazımdır?

– Eh, mən bunu sənə başa sala bilmirəm də! Bilirsən, siz birinizə çox yaraşırsınız! Mən əvvəllər də sənin barəndə fikirləşmişdim... Axi sən bu məsələyə gəlib çıxacaqsan! Sənin üçün fərqi nədir: bir az gec oldu, ya tez! Qardaş, burada elə pərqu döşəklər məsələsi var ki, heç təsəvvürə gəlməz! Bir də axı ancaq pərqu döşəklər məsələsi deyil! Bura adamı cəzb edir; dünyanın sonu burdadır, dayanacaq yeri, sakit sığınacaq, yerin göbəyi, dünyanın üç baliqdan ibarət bünövrəsi, cürbəcür bişmişlər, piroqlar, axşam samovarı, asta-asta ah çəkmək, isti katsaveykalar¹, isti otaq, isti yataq... elə bil ki, ölmüsən, eyni zamanda, dirisən, iki xeyrin ikisi də birdən! Qardaş, yaman heyvərəlik elədim, yatmaq lazımdır!.. Mənə bax: mən gecə hərdən ayılıram, gedib ona baxaram. Ancaq bunun mənası yoxdur, boş şeydir, o yaxşıdır. Sən də çox təşvişə düşmə, istəsən, sən də bir dəfə onun yanına get. Elə ki bir şey, məsələn, bayğınlıq əlaməti, ya qızdırma, ya ayrı bir şey gördün – o saat məni oyat. Ancaq bu, ola bilməz...

II

Razumixin ertəsi gün saat səkkizdə oyandı; o, fikirli və ciddi idi. Bu sabah birdən onun qarşısında bir çox yeni, heç gözlənilməyən məsələlər durdu. Əvvəllər onun heç ağlına da gəlmirdi ki, bir gün yuxudan belə dura bilər. Dünənki gün bütün təfərrüati ilə onun yadında idi; biliirdi ki, başına heç görünməmiş bir hadisə gəlmış,

¹ *Katsaveyka* – içində xəz tikilmiş və ya xəzdən köbə çəkilmiş qabağı açıq qısa kofta

onun qəlbində bu vaxta qədər ona məlum olmayan, heç də əvvəlki hisslərə oxşamayan bir hiss oyanmışdır, eyni zamanda, aydınca dərk edirdi ki, onun qəlbində doğan arzu qətiyyən baş tutmayan bir arzudur; bu, elə bir baş tutmayan arzu idi ki, hətta bundan xəcalət çəkdi: o dərhal daha mühüm, daha zəruri məsələlərə keçdi: bu məsələlər min-min lənətə gəlmış o dünənki gündən ona miras qalmışdı.

Razumixinin ən dəhşətli xatirəsi – dünən onun “alçaq və rəzil” olması idi; o, yalnız kefli olduğu üçün, “alçaq və rəzil” deyildi, ona görə “alçaq və rəzil” idi ki, dünən qızın vəziyyətindən istifadə edərək, onunla Lujin arasında olan əlaqə və münasibəti, Lujinin necə bir adam olduğunu lazımlıca bilmədən, düşünmədən, axmaqcасına bir qısqanlıq nəticəsində Avdotya Romanovnanın nişanlılığını söymüşdü. Bir də axı onun nə haqqı vardı ki, heç düşünmədən, belə tezliklə Lujinın haqqında hökm çıxarsın? Kim onu buna vəkil etmişdir?! Avdotya Romanovna kimi bir insan da nalayıq bir şəxsə pul üçün özünü satarmı?! Görünür, Lujində layiqli bir cəhət vardır. Bəs o mehmanxanada otaq tutmaq! Axı o hardan bileydi ki, bu mehmanxana biabırçı mehmanxanadır? O ki mənzil hazırlayırla... “Gör mən nə alçaq iş tutmuşam! Mənim kefli olmağım məni necə təmizə çıxara bilər? Bu, axmaqcасına bir bəhanədir: bu, məni daha da alçaldır. Həqiqət şərabdadır, budur, bütün həqiqət meydana çıxdı, yəni mənim paxıl, kobud qəlbimin bütün çirkabı meydana çıxdı! Heç rəvadırmı ki, mən belə bir xəyalə düşüm? Elə bir qız ilə müqayisədə mən axı nəyəm, – mənim kimi sərxiş bir qalmaqalçı, dünən lovğa-lovğa özünü öyen bir adam? Belə həyasızcasına, belə gülünc bir müqayisə mümkün mü?

Razumixin bunu düşünərkən qıpqırmızı qızardı və birdən, elə bil ləp qəsdən, onun dünən axşam pilləkəndə Pulxeriya Aleksandrovna ilə Avdotya Romanovnaya dediyi sözər yadına düşdü: o demişdi ki, mənzil sahibəsi məni Avdotya Romanovnaya qısqana bilər – bu daha heç dözləsi deyildi! O, qolaylanaraq yumruğunu mətbəx sobasına vurdu, əlini əzdi, həm də sobanın bir kərpicini vurub saldı.

Bir dəqiqə sonra o, öz-özünü alçaldan bir hiss ilə mizildayaraq dedi: “Əlbəttə, əlbəttə, bütün bu alçaq hərəkətlərin üstünü daha heç vaxt basdırmaq və onları düzəltmək olmaz... deməli, bu barədə heç düşünmək də lazımdır; buna görə də gərək dinməz-söyləməz



ora gedəm... və öz vəzifəmi yerinə yetirəm... yenə dinməz-söyləməz... gərək üzr də istəməyəm, heç bir şey də deməyəm... əlbəttə, daha hər şey məhv olmuşdur!”

Lakin o, geyinərkən həmişəkindən artıq diqqətlə özünü gözdən keçirdi. Onun ayrı paltarı yox idi, olsayıdı da, bəlkə, onu geyməyəcəkdi – “lap qəsdən” geyməyəcəkdi. Lakin başqlarına hörmətsizlik göstərərək belə çirkli paltarda da getmək olmazdı: başqlarının hissini təhqir etməyə onun haqqı yox idi; axı bu başqları deyilən adamların özünün ona ehtiyacı var, onu özləri öz yanlarına çağırırlar. Paltarını şotka ilə çox diqqətlə təmizlədi. Onun alt paltarı həmişə babat olardı, bu barədə o, xüsusilə təmizkardı.

Bu səhər o, üzünü, saçını, boynunu, xüsusilə əllərini çox səy ilə yudu – Nastasyadan sabun tapmışdı. Elə ki məsələ üzünü qırğıxıb-qırıxmamağa gəldi (Praskovya Pavlovnanın çox gözəl ülgücü vardi; mərhum cənab Zarnitsından sonra o hələ indiyə qədər dururdı) – hətta böyük bir amansızlıqla qət etdi ki, üzünü qırıxmayaq! “Qoy elə belə də qalsın! Sonra elə bilərlər, mən üzümü ona görə qırıxmışam ki... mütləq belə fikirləşərlər! Qətiyyən qırıxmaram!”

“Xüsusilə... mən necə kobudam, çirkliyəm, rəftarım da sərxoş rəftarıdır... Tutaq ki, mən bilirəm ki, az da olsa, abırlı adamam... yaxşı, burada axı lovğalanmalı nə var? Lovğalanım ki, mən abırlı adamam? Hamı gərək abırlı olsun, hələ bir gərək təmiz də olsun... amma mənim bəzi işlərim olub... (bu onun yadında idi!) Bunlar xəbis işlər olmasa da, hər halda, yaxşı işlər deyildi!.. Başına nə fikirlər gəlmir - dil!.. Bəli!.. Bütün bu şeyləri götürüb qoyasan Avdotya Romanovna ilə yan-yana! Əshi, cəhənnəmə ki! Qoy olsun! Qəsdən elə belə olacağam: çirkli, abırsız, sərxoş, cəhənnəmə ki! Daha da pis olacağam!..”

Razumixin öz-özü ilə belə danışarkən Zosimov içəri girdi: gecəni o, Praskovya Pavlovnanın zalında yatmışdı.

Zosimov evinə gedəcəkdi, ona görə xəstəni görməyə tələsirdi. Razumixin ona dedi ki, xəstə pişik kimi yatır. Zosimov tapşırıdı ki, özü ayılmamış onu yuxudan oyatmasınlar. Özü isə saat on birdə gələcəyini vəd etdi.

Sonra əlavə etdi:

– Əgər o, evdə olsa! Bir işə bax! Öz xəstəmə özüm böyüklük eləyə bilmirəm, indi sən gəl onu müalicə el! Bilmirsənmi: bu onları yanına gedəcək, ya onlar bunun yanına gələcəklər?

Razumixin sualın mənasını başa düşdü:

- Elə güman edirəm ki, onlar gələcək; özləri də, əlbəttə, öz ailə işlərindən danışacaqlar. Mən gedəcəyəm. Əlbəttə, bir həkim kimi, sənin ixtiyarın mənimkindən daha çoxdur.
- Mən də keşş deyiləm ki, oturub qalam; dəyiş gedəcəyəm. Onsuz də işim çoxdur.

Razumixin qaşqabağını tökərək onun sözünü kəsdi:

- Məni bir şey narahat eləyir: dünən yolla gələndə kefli-kefli ona cürbəcür axmaq-axmaq şeylər danışdım... cürbəcür... bunu da dedim ki, sən onun, guya, dəli olacağından qorxursan.

– Sən dünən arvadlara da bunu demisən.

- Bilirəm ki, axmaq iş tutmuşam! İstəyirsən lap məni döy! Yaxşı, doğrudan da, sənin bu barədə qəti bir fikrin vardır?

– Deyirəm sənə – boş sözdür; qəti fikir haradandı! Məni onun yanına aparanda sən özün onu bir monoman kimi təsvir elədin... Dünən biz, yəni sən o rəngsaz haqqında olan söhbətlərinle... məsələni daha da qızışdırın; yaxşı söhbətdi, elə bəlkə o özü bu işdən dəli olub! Əgər mən onda polis dəftərxanasında nə hadisə baş verdiyini, orada bir eclaflın ondan şübhələnərək... onu təhqir etdiyini lap düzgün bilsəydim... bələl.. dünən belə bir söhbətin olmasına yol verməzdim! Axi bu monomanlar milçəkdən fil düzəldirlər, əfsanəni həqiqətə çevirirlər... Dünən Zametovun o söhbətindən sonra məsələnin yarısı mənə aydın oldu. İnanmırsan?! Mən belə bir əhvalat bilirəm: qara sövdaya tutulmuş qırx yaşlı bir adam səkkiz yaşlı bir uşağın stol başında hərgünkü istehzasına tab gətirməyərək, onu vurub öldürmüştür. Amma burada nə görürlük: çır-cındır içində olan bir adam, təzə başlanan xəstəlik, həyasız bir məhəllə polis müdürü, bir də ki belə bir şübhə! Qara sövdaya tutulmuş, qəzəblənmiş bir adama. Özü də çılgınca, müstəs - na bir izzət-nəfsə malik olan bir adama! Bəlkə də, elə bütün xəstəlik də buradan başlanır. Əshi, qoy cəhənnəm olsun! Yeri gəlmışkən, qoy deym: bu Zametov, doğrudan da, sevimli bir uşaqdır, ancaq ki... Nahaq yerə dünən o, bütün bu şeyləri danışıb... Yaman boşboğazdır!

- Kimə danışıb, axı? Sənə, bir də mənə!
- Porfiriyə də danışıb.
- Porfiriyə danışında nə olar?
- Yeri gəlmışkən, qoy deym: sənin onlara, onun anası ilə bacısına, bir təsirin-filanın var? Bu gün onunla bir az ehtiyatlı olmaq lazımdır.



Razumixin könülsüz halda:

– Özləri bilərlər! – dedi.

– Niyə axı o, Lujinin üstünə düşüb? Lujin pullu adamdır, qızın da, deyəsən, xoşuna gelir... Axı onların bircə quruşları da yoxdur, elə deyil?

Razumixin əsəbi halda çığırdı:

– Sən axı məndən nə istəyirsən? Mən haradan bilim ki, onların quruşu var, ya yoxdur? Özün soruş, bəlkə, bilesən...

– Eh, sən hərdən lap zırrama olursan! Dünənki sərxaşluqdan hələ ayılmamışsan... sağ ol! Praskovya Pavlovnaya mənim adımdan təşəkkür elə. Otağına girib qapını bağladı, mənim bonjuruma qapı dalından cavab vermedi, özü isə saat yeddi də yuxudan durdu, samovarı mətbəxdən çıxardılar, koridordan keçirib ona apardılar... Amma üzünü görə bilmədim...

Razumixin düz saat doqquzda Bakaleyevin mehmanxanasına getdi. Pulxeriya Aleksandrovna da, Avdotya Romanovna da çoxdan onu böyük bir intizarla gözləyirdilər. Onlar saat yeddi də, hətta daha da tez yerlərindən qalxmışdilar. Razumixin qaşqabaqlı halda içəri girib, kobudcasına baş əydi, belə baş əydiyi üçün də o saat açıqlandı, – əlbəttə, onun öz-özünə acığı tutmuşdu. Lakin o, yanlış düşünürdü. Pulxeriya Aleksandrovna yüyürüb onun əllərindən tutdu və az qaldı öpsün. Razumixin çəkinə-çəkinə Avdotya Romanovnaya baxdı: onun təkəbbürlü üzündə bu zaman elə bir minnətdarlıq və dostluq, elə bir hörmət ifadə olunurdu ki (əvvəlki istehzalı baxışlardan pis gizlədilən və qeyri-ixtiyari ifadə olunan nifrətdən heç bir əsər qalmamışdı), indi isə o yamanca utanmışdı. Xoşbəxtlikdən, nə barədə danışacağı məlum idi: buna görə də dərhal sözə başladı.

Pulxeriya Aleksandrovna eşidəndə ki “o hələ yuxudan ayılmayıb”, “vəziyyəti çox yaxşıdır”, – bundan çox sevindi, dedi ki, “onun yatması yaxşıdır, çünkü mən gərək qabaqcadan çox-çox şeylər barəsində danışam”. Sonra çaydan söhbət düşdü. Razumi-xini birlikdə çay içməyə dəvət etdilər: Razumixin gözlədikləri üçün hələ çay içməmişdilər. Avdotya Romanovna zəng elədi; cirkli, üst-başı cindir bir adam gəldi; ona çay gətirməsini tapşırdılar; haçan-dan-haçana çay gəldi; ancaq stəkan-nəlbəki elə cirkli, elə pis idi ki, Pulxeriya Aleksandrovna da, qızı da bundan xəcalət çəkdilər. Razumixin mehmanxananı bərk pişləməyə başladı, lakin Lujin yadına

düşüb susdu, utandı; sonra isə Pulxeriya Aleksandrovna bir-birinin ardından sual verməyə başlayanda çox sevindi.

Razumixin onun suallarına cavab verərək, on beş dəqiqə danışdı; bu zaman o, son ildə Rodion Romanoviçin həyatında baş verən ən əsas və ən mühüm hadisələri nağıl etdi, axırda da onun xəstəliyi haqqında ətraflı məlumat verdi. O danışdıqca Pulxeriya Aleksandrovna öz sualları ilə onun sözünü kəsir, bəzi şeyləri bir daha soruşdur. Razumixin bir çox şeyləri danışmadı, çünkü bunları heç danışmaq da lazımdı; o, eyni zamanda, polis dəftərxanasında olan hadisəni və onun nəticələrini də açıb demədi. Pulxeriya Aleksandrovna və Avdotya Romanovna böyük bir maraqla ona qulaq asırdılar. Razumixin elə zənn edirdi ki, nə lazımsa hamısını deyib qurtarmış, verdiyi məlumatla da qadınları qənaətləndirmişdir, lakin məlum oldu ki, o, elə bil, heç sözə başlamamışdır da.

Pulxeriya Aleksandrovna tələsə-tələsə deyirdi:

– Deyin, deyin görüm, siz necə bilirsiniz... ah, bağışlayın, mən hələ də sizin adınızı bilmirəm...

– Dmitri Prokofiç.

– Bəli, Dmitri Prokofiç, mən çox, çox bilmək istərdim ki... ümumiyyətlə... indi o məsələlərə necə baxır, yəni, məni başa düşün, mən bunu sizə necə deyim ki, aydın olsun: yəni daha aydın desəm: o nəyi xoşlayır, nəyi xoşlamır? Həmişəmi o, belə əsəbi olur? Onun istəkləri, əgər belə demək mümkünsə, onun arzuları nədir? İndi ən çox ona təsir edən nədir? Bir sözlə, mən bilmək istərdim ki...

Avdotya Romanovna:

– Ah, anacan, – dedi, – bu qədər suala birdən necə cavab vermək olar?

– Ah, ilahi! Dmitri Prokofiç, axı mənim heç xəyalıma da gəlmirdi ki, onu belə görəcəyəm...

Dmitri Prokofiç:

– Bu çox təbii şeydir, – dedi. – Mənim anam yoxdur; əmim var, hər il bura gəlir; həmişə də gələndə məni tanımır, hətta üzdən də tanımır, amma özü ağıllı adamdır. Siz üç ildir ondan ayrılmışınız, bu üç ildə də çox şeylər dəyişmişdir. Bir də axı mən sizə nə deyim? İl yarımdır mən Rodionu tanyıram; o, qaraqabaq, tutqun, təkebbürlü, məğrur bir oğlandır. Son vaxtlarda vasvası və qaraxülyaçı olmuşdur, o, bəlkə, əvvəllər də belə imiş... Ancaq alicənabdır, rəhmlidir. Öz



hisslərini açıb söyləməyi xoşlamır; ürəyini açmaqdansa, amansız bir iş tutar. Bəzən heç qaraxülyaçı olmur, insanlıqdan kənara çıxacaq dərəcədə, rəhmsizlik dərəcəsinə çatacaq qədər hissiz iki xasiyyət növbə ilə bir-birini əvəz edir. Hərdən heç dinib-danişmir. Həmişə də deyir ki, vaxtim yoxdur, guya, hamı ona mane olur, amma özü uzanıb qalır, heç bir iş görmür. İstehzaçı deyil; ona görə yox ki, bunun üçün söz tapmir, ona görə ki, guya, belə boş-boş şeylərə vaxtı çatmir. Deyilən sözə axıra qədər qulaq asmir. Başqlarının maraqlanlığı şeylə maraqlanır. Özünü **çox yüksək** tutur, deyəsən, buna bir az haqqı var. Daha na deyim?.. Mənə elə gəlir ki, sizin gəlməyiniz ona **çox gözəl təsir** bağışlayacaq, onu xilas edəcək.

Pulxeriya Aleksandrovna həyəcanla dedi:

– Ah, Allah eləsin! – Razumixinin Rodya haqqında məlumatı ona **çox əzab** vermişdi.

Nəhayət, Razumixin daha cəsərtlə Avdotya Romanovnaya baxdı. Pulxeriya Aleksandrovna ilə danışanda o, tez-tez, ancaq bir anlığa, ötəri Avdotya Romanovnaya baxır, elə o saat da gözünü çəkirdi. Avdotya Romanovna stolun yanında, onlarla bir yerdə oturmasa da, söhbətə diqqətlə qulaq asırdı; hərdən yerindən qalxır, adəti üzrə, əllərini döşündə çarparlayaraq, dodaqlarını bir-birinə sıxaraq, otaqda var-gəl etməyə başlayırdı, arabır də elə **gəzə-gəzə**, düşünə-düşünə sual verirdi. Onda da deyilən sözə axıra qədər qulaq **asmaq** adəti vardı. O, nazik parçadan tikilmiş, qaratəhər paltar **geymişdi**, boy-nuna isə ağ, şəffaf bir şərf **bağlamışdı**. Razumixin bir **çox** şeydən də - hal başa düşdü ki, onlar **çox** kasib yaşayırlar. Avdotya Romanovna bir kralıça kimi **geyinsəydi**, Razumixin, yəqin ki, ondan heç qorxmazdı; indi isə, bəlkə də, onun belə kasibcə **geyindiyini**, onların belə yox-sul bir vəziyyətdə olduğunu görüb **ürəyində** qorxu əmələ gəlmışdı; o, ağızından çıxan hər sözündən, **hər** hərəkətindən qorxurdu, bu isə, onsuz da, öz-özünə inanmayan bir adam üçün sıxıcı bir hal idi.

Avdotya Romanovna gülümşəyərək dedi:

– Qardaşımın xasiyyəti haqqında siz bir **çox** maraqlı şeylər dediniz... özü də bitərəfanə dediniz. Bu yaxşıdır; mən elə bildim ki, siz ona pərəstiş edirsiniz. – Sonra o, düşünə-düşünə əlavə etdi: – Həmişə onun yanında gərək bir qadın olsun sözləri də, deyəsən, doğrudur.

– Mən belə bir şey deməmişəm, lakin, bəlkə də, siz bu barədə **haqlısınız**, ancaq...

– Nə?

Razumixin qəti bir ifadə ilə:

– Axi o heç kəsi sevmir, – dedi, – olsun ki, heç sevməyəcək də!

– Yəni sevməyə qabil deyil?

– Bilirsinizmi, Avdotya Romanovna, siz özünüz də qardaşınıza yaman oxşayırsınız, özü də hər barədə. – Razumixin belə bir söz deyəcəyini heç özü də gözləmirdi; elə indicə onun qardaşı haqqında dediyi sözlər yadına düşdü, xərçəng kim qızardı və utandı.

Avdotya Romanovna ona *baxaraq*, *biixtiyar* güldü.

Pulxeriya Aleksandrovna bir qədər incidi:

– Rodya barəsində siz ikiniz də səhv edə bilərsiniz. Dunečka, mən indiki söhbət haqqında demirəm. Onu ki Pyotr Petroviç bu məktubda yazır... bir də onu ki səninlə mən fikirləşirdik, bəlkə də heç doğru deyil; ancaq, Dmitri Prokofiq, siz onun necə xəyalpərəst, necə şıltaq adam olduğunu heç təsəvvür edə bilməzsiz. Onun xasiyyətinə mən heç arxayı ola bilmirdim – onun ancaq on beş yaşı olanda... Mən yəqin bilirəm ki, o indi də özünə birdən elə bir şey eləyə bilar ki, bunu heç kəs eləməz, heç kəsin aqlına gəlməz ki, belə bir şey eləsin... heç uzağa *getməyək*: sizə məlumdur ki, o il yarımbundan əvvəl Zarnitsına deyilən öz mənzil sahibəsinin qızı ilə evlənmək isteyirdi, – bununla o, məni lap heyrətə saldı, sarsıldı, az qaldı ki, məhv etsin...

Avdotya Romanovna soruşdu:

– Siz bu əhvalatı müfəssəl bilərsinizmi?

Pulxeriya Aleksandrovna ehtirasla sözünə davam etdi:

– Siz elə bilərsiniz ki, onda mənim göz yaşım, mənim *yalvanışla* -rim, mənim *xəstəliyim*, mənim, bəlkə də, dərddən çərləyib ölməyim, bizim yoxsulluğumuz onu bu yoldan döndərə bilərdi? Yox! O, bütün bu maneələri sakitcə tapdayıb keçərdi! *Görəsən*, o, doğrudan da, bizi sevmir?

Razumixin ehtiyatla öz fikrini söylədi:

– Bu əhvalat barəsində o, mənimlə heç danışmayıb, ancaq xanım Zarnitsınadan mən bəzi şeylər eşitmışəm; o da ağıllı-başlı bir şey danışmadı; eşitdiyim şeylər də bir qədər qəribədir...

Pulxeriya Aleksandrovna ilə qızı birdən soruşdu:

– Siz nə eşitmisiniz, nə eşitmisiniz?

– Əslində, elə bir şey eşitməmişəm. Ancaq bunu bilirəm ki, bu iş lap düzəlibmiş, ancaq qızın ölməsinə görə baş tutmamışdır, həm



də onların evlənməsi xanım Zarnitsinanın heç ürəyindən deyilmiş... Bir də deyirlər ki, qız heç qəşəng deyilmiş, yəni deyirlər ki, hətta çirkinmiş... özü də xəstə imiş... bir də ki... qəribə imiş... amma deyəsən, bəzi yaxşı cəhətləri varmış. Mütləq onun bəzi yaxşı cəhətləri olmalı imiş, yoxsa heç bir şey başa düşmək olmaz... Heç bir cehiz də yoxmuş; bir də ki Rodion belə şeyi nəzərə almazdı... Ümumiyətlə, belə şeydən çatın baş çıxarmaq olur.

Avdotya Romanovna qısaca dedi:

– Mən əminəm ki, o, yaxşı qızmış.

– Allaha ağır getməsin, onda mən qızın ölməsinə sevindim; ancaq mən bilmirəm ki, onlardan hansı bir-birini məhv edə bilərdi: Rodya qızı, ya qız Rodyanı? – Pulxeriya Aleksandrovna bununla sözünə yekun vurdu; sonra Dunyaya baxa-baxa, dayana-dayana, ehtiyatla dünən Rodya ilə Lujin arasında baş verən əhvalatı yenə də soruşmağa başladı; onun tez-tez Dunyaya baxması, görünür, Dunyanın xoşuna gəlmirdi.

Bu hadisə onu hər şeydən çox narahat edərək qorxudur, təşvişə salırdı. Razumixin bu hadisəni bir daha bütün təfsilatı ilə danışdı, lakin bu dəfə öz fikrini də bildirib dedi ki, Raskolnikov Pyotr Petroviçi müəyyən bir məqsədlə təhqir etmişdir; bu cəhətdən o müqəssirdir; onun xəstə olmasını da bu cəhətdən çox az üzrülü hesab etmək olar.

Sonra da əlavə etdi:

– O hələ xəstələnməmişdən əvvəl bu fikrə gəlmişdi.

Pulxeriya Aleksandrovna dərdli-dərdli:

– Mən də belə güman edirəm, – dedi.

Lakin Razumixinin bu dəfə Pyotr Petroviç haqqında belə ehtiyatla, hətta, elə bil ki, hörmətlə danışması onu çox təəccübələndirdi. Bu, Avdotya Romanovnanı da çox təəccübələndirmişdi.

– Demək, siz Pyotr Petroviç haqqında bu fikirdəsiniz? – Pulxeriya Aleksandrovna bunu soruşmaqdən özünü saxlaya bilmədi.

Razumixin qəti bir ifadə və hərarətlə:

– Gələcəkdə sizin qızınızın əri olacaq bir adam haqqında mən ayrı fikirdə ola da bilmərəm, – deyə cavab verdi. – Mən bunu ancaq quru bir nəzakət üçün demirəm, ona görə deyirəm ki... lap elə ancaq ona görə deyirəm ki... Avdotya Romanovna özü könüllü olaraq bu adamı özünə layiq bilib seçmişdir. Dünən mən onun haqqında elə

nalayıq sözlər söyləsəm də... bunu ona görə söyləmişdim ki, dünən mən biabircasına sərxoşdum, bir də ki... ağılsızdım; bəli, ağılsızdım, dəli olmuşdum, tamamilə... elə iş tutduğuma görə bu gün xəcalət çəkirəm!..

Razumixin qızarıb susdu. Avdotya Romanovna da qızardı, ancaq heç bir söz demədi. Lujindən söhbət açılanдан bəri o bircə kəlmə də danışmamışdı.

Lakin Pulxeriya Aleksandrovna, görünür, onun köməyi olmadan qəti bir söz deməyə tərəddüd edirdi. Nəhayət, dili dolaşa-dolaşa, qızına baxa-baxa dedi ki, bu saat onu bir şey son dərəcə düşündürür...

— Bilirsinizmi, Dmitri Prokofiç... Dunečka, mən Dmitri Prokofiçlə lap açıq danışacağam...

Avdotya Romanovna qəti bir ifadə ilə dedi:

— Əlbəttə, anacan, elə də lazımdır.

Pulxeriya Aleksandrovna teləsə-tələsə:

— Məsələ belədir, — dedi. — Sanki ona öz dərdini söyləməyə icazə verilmişdi, bununla da onun üzərindən ağır bir yük götürülmüşdü.

— Dünən biz Pyotr Petroviç bura gəldiyimizi xəbər vermişdik; buna cavab olaraq bu gün səhər tezdən ondan bir kağız aldiq. O, necə ki vəd etmişdi, gərək dünən vağzala bizim qabağımıza gələ idi, amma o, öz yerinə bir lakey göndərməmişdi; lakey bizə bu mehmanxananın yerini və yolumu göstərəcəkdir; Pyotr Petroviç tapşırıbmış bizə desin ki, bu gün səhər o özü bizim yanımıza gələcək. Amma bu gün səhər biz ondan bu kağızı aldiq... Yaxşısı budur, bunu siz özünüüz oxuyun; burada bir məsələ var, bu, mən için çox narahat eləyir... Siz özünüz bu saat bunun nə məsələ olduğunu görəcəksiniz... Dmitri Prokofiç, siz bu barədə öz fikrinizi mənə açıq söylərsiniz! Siz Rodyanın xasiyyətinə hamidian yaxşı bələdsiniz və hamidan yaxşı məsləhət verə bilərsiniz. Sizə xəbərdarlıq eləyirəm ki, Dunečka lap ilk addımdan hər şeyi həll etmişdir, ancaq mən, mən hələ bilmirəm ki, necə eləyim, buna görə də... sizi gözləyirdim.

Razumixin kağızı açıb oxumağa başladı; kağızda dünənki günün tarixi yazılmışdı.

“Hörmətli xanım Pulxeriya Aleksandrovna, sizə bir şeyi bildirməyi özümə şərəf hesab edirəm: mən gözlənilməyən bir səbəbə görə sizni debarkaderdə¹ qarşılıya bilmədiyimdən, eyni məqsədlə çox diribaş

¹ Debarkader – dəmiryol stansiyası platforması



bir adamı göndərməli oldum, həm də təxirəsalınmaz senat işlərinə görə və sizin oğlunuzla, Avdotya Romanovnanın isə qardaşı ilə olacaq ailəvi görüşünə mane olmamaq üçün sabah səhər də sizinlə görüşmək şərəfindən özümü məhrum edirəm. Sizin yanınıza gəlib, sizin mənzilinizdə, sizə təzim etmək şərəfi isə ancaq sabah, səhər vaxtı, düz saat səkkizdə mənə müyəssər olacaqdır; eyni zamanda, cəsarət edib sizdən acizənə və həm də takidə xahiş edirəm ki, bizim ümumi görüşümüzdə Rodion Romanoviç iştirak etməsin, çünki dünən o, xəstə ikən gedib ona baş çəkəndə o heç misli görünməmiş tərzdə və nəzakətsizliklə məni təhqir etdi; bir də ki məlum məsələ haqqında şəxsən sizə söyləməyə zəruri və əsaslı izahatım var və bu barədə sizin şəxsən öz fikrinizi bilmək istəyirəm. Bununla bərabər, bir şeyi də qabaqcadan sizə bildirməyi özümə şərəf hesab edirəm: əgər mənim xahişimə rəğmən Rodion Romanoviçə orada rast gəlsəm, dərhal oradan uzaqlaşmağa məcbur olacağam, onda daha təqsiri məndə görməyin. Bunu isə bir şeyi nəzərə alaraq yazırəm: mən ora gedəndə Rodion Romanoviç elə bərk xəstə göründüyü halda, iki saatdan sonra birdən-birə sağalır; deməli, madam ki o həyətdən çıxa bilir, deməli, sizin də yanınıza gəle bilər. Bunu isə mən öz gözümlə görmüşəm: at basmış və bundan da ölmüş bir əyyaşın mənzilində, Rodion Romanoviç onun çox pis əxlaqlı qızına, meyiti dəfn etmək bəhanəsi ilə, dünən iyirmi beş manat verdi ki, bu, məni son dərəcə təəccübəndirdi, çünki mən bilirdim ki, siz bunu necə bir çətinliklə yiğmişiniz. Bununla mən izzətli Avdotya Romanovnaya olan xüsusi hörmətimi qeyd edir və xahiş edirəm ki, sizin həqir qulunuz olan P.Lujinin sədaqətlə və ehtiramanə hissələrini qəbul edəsiniz”.

Pulxeriya Aleksandrovna, az qala, ağlayaraq dedi:

– Dmitri Prokofiy, indi mən nə edim? Mən Rodyaya necə deyim ki, gəlməsin? O, dünən necə inadla Pyotr Petroviçin rədd edilməsini tələb edirdi, ancaq indi onun özünün qəbul edilməməsini tələb edirlər! Eşitsə, o özü qəsdən gələcək, onda... nə olacaq?

Razumixin dərhal və sakitcə dedi:

– Avdotya Romanovna necə qət eləyibsə, elə də edin!

– Ah, ilahi! O deyir ki... o heç bilirsiniz nə deyir... məqsədini də açıb mənə demir! O deyir, yaxşı olar ki, yəni yaxşı olmaq məsələsi deyil, nə üçünsə, mütləq lazımdır ki, Rodya da bu gün saat səkkizdə qəsdən gəlsin, onlar mütləq bir-birini görsünlər... Mən istəyirəm ki,

kağızı ona heç göstərməyəm, sizin vasitənizlə elə bir kələk quram ki, Rodya gəlməsin... çünkü o, çox əsəbidir... Bir şeyi də mən heç başa düşmürəm: o ölüən əyyaş kimdir, o qız kimdir, necə olub ki, Rodya bütün pulunu ona verib... O pulu ki...

Avdotya Romanovna əlavə etdi:

– O pulu ki siz bu qədər müsibətlə düzəltmişdiniz, anacan!

Razumixin dalğın halda dedi:

– Dünən o özündə deyildi. Əgər siz dünən onun aşxanada nələr danışdığını bilsəydiniz... ləp ağıllı danişsa da... Bəli! Dünən biz evə geləndə, o, doğrudan da, bir ölü haqqında mənə nəsə deyirdi, ancaq mən onun sözündən bircə kəlmə də başa düşmədim... Əslində, mən özüm də dünən...

– Anacan, yaxşısı budur ki, biz özümüz onun yanına gedək; sizi inandırıram ki, onda biz nə edəcəyimizi o saat görəcəyik. Bir də daha vaxtdır. – O, boynundakı zərif Venesiya zencirindən asılmış, əynindəki geyiminə qətiyyən uymayan gözəl qızıl saatına baxaraq həyecanla dedi: – Ah! Saat on birə işləyir!

Razumixin öz-özüne düşündü: “Nişanlısı bağışlayıb”.

Pulxeriya Aleksandrovna təşviş içinde əl-ayağa düşdü:

– Ah, vaxtdır!.. Vaxtdır, Dunečka, vaxtdır! Sonra elə bilar ki, onun dünənəkən sözünə bizim acığımız tutub, ona görə də belə gec gedirik. Ah, ilahi!

Pulxeriya Aleksandrovna bunu deyərək, mantilyasını çıynına atıb, şlyapasını başına qoydu. Dunečka da geyindi. Onun əlcəyi nəinki köhnə idi, hətta yırtıqdı. Razumixin bunu gördü. Lakin bu kasibyana geyim onların hər ikisinə xüsusi bir məziyyət verirdi: bu isə həmişə kasibyana geyinməyi bacaran adamlarda olur. Razumi-xin böyük bir məftuniyyətlə Dunečkaya baxır, onu aparıb ötürəcəyi ilə fəxr edirdi. O, öz-özünə belə düşüñürdü: “Həbsxanada öz corabalarını yamayan kraliça o anda, həm də ən böyük təntənəli və dəb-dəbəli vaxtlarında daha artıq əsl kraliçaya oxşayırıdı”.

Pulxeriya Aleksandrovna həyecanla dedi:

– İlahi! Heç mənim aqlıma gələrdi ki, mən öz oğlumla, mənim əziz, istəkli oğlum Rodya ilə görüşməkdən qorxacağam – necə ki indi qorxuram!.. – O, çəkinə-çəkinə Razumixinə baxıb əlavə etdi: – Dmitri Prokofiç, mən qorxuram.

Dunya onu öpərək dedi:



— Qorxmayın, anacan, yaxşısı budur, ona inanın.

Yazıq arvad həyəcanla dedi:

— Ah, ilahi! Mən də inanıram, amma bütün gecəni yatmamışam!
Onlar küçəyə çıxdılar.

— Bilirsən, Duneçka, səhərə yaxın bir az gözümə yuxu getmişdi ki, birdən rəhmətlik Marfa Petrovna yuxuma girdi... başdan-ayağa aq geymişdi... yaxınlaşış əlimdən tutdu, özü isə mənə baxıb başını yellayırdı, elə də acıqlı yellayırdı ki, elə bil, məni məzəmmət edirdi... Görəsən, bu xeyirdirmi? Ah, ilahi! Dmitri Prokofiç, siz hələ bilmirsiniz: Marfa Petrovna ölüüb!

— Yox, bilmirəm, hansı Marfa Petrovna?

— Qəfildən öldü! Təsəvvür edin ki...

Dunya sözə qarışıdı:

— Sonra danışarsınız, anacan; axı hələ Dmitri Prokofiç bilmir ki, Marfa Petrovna kimdir.

— Ah, bilmirsiniz? Elə bilirdim ki, onu tanıyırsınız. Dmitri Prokofiç, siz məni bağışlayın: bu bir-iki gündə mən lap ağlımı itirmişəm. Düzü, mən sizi göydəndüşmə bir mələk hesab edirəm, ona görə də əmindim ki, bu şeylər sizə çoxdan məlumdur. Mən sizi lap öz adamımız hesab edirəm... Belə danışdığını üçün acığınız tutmasın. Ah, ilahi! Sizin sağ əlinizə nə olub? Əzilib?

Razumixin sevinərək mızıldadı:

— Bəli, əzilib.

— Hərdən mən çox ürəkdən danışram, ona görə də Dunya mənim səhvimi düzəldir... Aman Allah, gör Rodya necə balaca otaqda yaşıyır! Görəsən, indi o, yuxudan durubmu? O arvad da, onun mənzil sahibəsi, o daxmani otaq hesab eləyir! Mənə baxın, siz deyirsiniz ki, o, öz ürəyindəkini açıb deməyi xoşlamır, onda, bəlkə, mən də öz... yersiz sözlərimlə... onun zəhləsini tökdüm?.. Dmitri Prokofiç, onunla necə danışmağı, bəlkə, siz mənə öyrədəsiniz!.. Bilirsinizmi, indi mən lap özümü itirmişəm.

— Əgər görsəniz ki, o, üz-gözünü qırışdırır, ondan çox şey soruşmayıñ; xüsusilə onun özünü necə hiss etdiyini çox soruşmayın, bunu xoşlamır.

— Ah, Dmitri Prokofiç, ana olmaq nə çətin şəymış! Budur, bu da həmin pilləkən... Nə pis pilləkəndir!

Dunya ona mehribanlıq edərək dedi:

– Ana, sizin rənginiz də qaçıb... sakit olun, əzizim! – Sonra, gözləri parıldaya-parıldaya əlavə etdi: – O, sizi görməyinə hələ bir sevinməlidir də, amma siz özünüzə belə əzab verirsınız...

– Dayanın, qoyun mən qabaqcadan gedib baxım, görüm ayılib, ya yox.

Razumixin getdi, qadınlar da yavaş-yavaş onun ardınca yuxarı qalxmağa başladılar. Dördüncü mərtəbəyə çatanda gördülər ki, mənzil sahibəsinin qapısı bir balaca aralıdır, içəridən bir cüt iti, qara gözlər onlara baxır. Baxışlar bir-birinə rast gələndə qapı birdən örtüldü, özü də elə bərk örtüldü ki, Pulxeriya Aleksandrovna dik-sindi və az qaldı ki, çığırsın.

III

Onlar Raskolnikovun otağına girəndə, Zosimov şən-şən çığıraraq:

– Yaxşıdır, yaxşıdır! – dedi.

On dəqiqliq vardı ki, o, gəlib divanda, dünənki yerində oturmuşdu. Raskolnikov da divanın o biri başında oturmuşdu; o, tamam geyinmişdi, hətta əl-üzünü yaxşıca yumuş, başını də səliqə ilə darammışdı; çoxdandı onda bu səliqə görünmürdü. Otaq o saat doldu; lakin Nastasya, yer olmasa da, onların ardınca özünü içəri salıb qulaq asmağa başladı.

Raskolnikov, doğrudan da, yaxşı idi; xüsusilə dünənkinə görə sağlam görünürdü; ancaq bənizi çox solğun, özü də dalğın və tutqun idi. Üzdən yaranmış, ya da bərk ağrı duyan bir adama oxşa - yirdi: qasları çatılmış, dodaqları bir-birinə sixilmiş, gözləri balaca şışmışdı. O, çox az, həm də könülsüz danışındı, elə bil ki, danış - mağa çətinlik çəkir, ya da bir vəzifə yerinə yetirirdi; bəzən onun hərəkətlərində bir təşviş görünürdü.

Onun, əlinə sarılmış bir sarğısı, ya taftadan tikilərək barmağına taxılmış bir kəfrəmi çatışmırıldı, onlar olsaydı, o tamamilə, məsələn, ya barmağı lökküldəyərək ağrıyan, ya əli yaralanan, ya da başqa bir yeri zədələnən adama bənzərdi.

Pulxeriya Aleksandrovna və Avdotya Romanovna içəri girəndə Raskolnikovun solğun və tutqun üzünə, sanki, bir anlığa işiq çökdü; lakin bu, onun üzündəki ifadəyə əvvəlki kədər və dalğınlıq yerinə,



daha dərin bir iztirab əlavə etdi. Onun üzündəki işiq tez söndü, lakin iztirab qaldı və təzə işə başlayan gənc bir həkim həvəsi ilə öz xəstəsini müşahidə və tədqiq edən Zosimov heyrətlə gördü ki, Raskolnikov anasının və bacısının gəlməsinə sevinmədi, sanki, onun qəlbində bir-iki saat ağır əzaba dözmək qətiyyəti əmələ gəldi, çünki bu əzabdan can qurtarmaq daha mümkün deyildi. O sonra gördü ki, səhbət zamanı söylənilən hər kəlmə, sanki, xəstənin bir yarasına toxunur, ona əzab verirdi, eyni zamanda Zosimov dünən ən xirdaca sözdən, az qala, monomanın bu gün özünü ələ almasına, öz hissərini gizlədə bilməsinə heyrət etdi.

Raskolnikov mehribanlıqla anasını və bacısını öpərək dedi:

– Bəli, indi özüm də görürəm ki, yaxşıyam. – Onun bu mehribanlığı Pulxeriya Aleksandrovnanı çox sevindirdi, onun üzü açıldı. Sonra Raskolnikov Razumixinə sarı döndü, dostcasına onun əlini sixaraq əlavə etdi:

– Bunu mən dünənki kimi demirəm.

Zosimov qadınların gəlməsinə çox sevindi, çünki burada oturduğu on dəqiqə içərisində o, öz xəstəsi ilə danışmaq məntiqini itirmişdi.

– Mən hətta ona bu gün çox təəccüb etdim. Belə getsə, üç-dörd gündən sonra lap əvvəlki kimi olar, yəni bir ay, ya iki ay, ya da lap üç ay bundan qabaq necə idisə – elə! Bu axı onda çoxdan başlanıbmış, sonra yavaş-yavaş artmışdır... elə deyilmiş? – Sonra o, hələ də Raskolnikovu bir şəyə əsəbiləşdirəcəyindən qorxaraq, ehtiyatla gülümsəyib əlavə etdi: – Boynunuza alın ki, özünüz də, bəlkə, günahkar imişsiniz!

Raskolnikov soyuq bir halda:

– Çox ola bilər, – dedi.

Zosimov bundan daha da həvəslənərək, sözünə davam etdi:

– Mən ona görə deyirəm ki, sizin tamamilə sağalmağınız indi, əsasən,ancaq sizin özünüzdən asılıdır. İndi daha sizinlə danışmaq mümkün olduğundan, mən istərdim ki, bir şeyi sizə təlqin edəm: sizin xəstəliyinizin əmələ gəlməsinə təsir göstərən ilk, necə deyərlər, əsas səbəbləri mütləq rədd etmək lazımdır, onda sağalarsınız, yoxsa daha da pis olar... Mən bu ilk səbəblərin nədən ibarət olduğunu bilmirəm, amma onlar sizə gərək məlum olsun. Siz ağıllı adamsınız, həm də, əlbəttə, özünüzü müşahidə etmişsiniz. Mənə

elə gəlir ki, sizin kefsizliyinizin başlanması qismən universitetdən çıxdığınız vaxta təsadüf edir. Siz gərək işsiz qalmayınız, bir şəylə məşğul olasınız; buna görə də zəhmət və qarşıya qoyulan möhkəm məqsəd, mənə elə gəlir ki, sizə çox kömək edə bilər.

Zosimov öz ağıllı məsləhətlərini qismən də qadınlara təsir bağışlamaq üçün söyləmişdi; lakin o, sözünü qurtardıqdan sonra Raskolnikovun üzünə baxdı və onun üzündə qəti bir istehza gördü – bu onu, əlbəttə, bir az pərt elədi. Lakin bu istehza bir anda yox oldu. Pulxeriya Aleksandrovna, dediyi bu sözlərə görə, xüsusilə dünən gecə mehmanxanaya gəldiyi üçün Zosimova təşəkkür etdi.

Raskolnikov, sanki, təşvişə düşərək soruşdu:

– Necə, gecə də o, sizin yanınıza getmişdi? Deməli, siz də yoldan sonra yatmamışınız?

– Ah, Rodya, bu ancaq saat ikiyə kimi olmuşdu. Biz heç evdə də saat ikidən tez yatmadıq.

Raskolnikov birdən qaşqabağını töküb, gözlərini yerə dikərək, sözünə davam etdi:

– Mən də heç bilmirəm ona necə təşəkkür edim. – Sonra Zosimova səri döñərək əlavə etdi: – Siz pul məsələsini rədd etdiniz, – bunu söylədiyim üçün məni bağışlayın, – belə olduğu halda mən bilmirəm nə etmişəm ki, siz mənə belə xüsusi bir diqqət yetirirsiniz! Bunu qətiyyən başa düşmürəm... bu... bu hətta mənə ağır gəlir, ona görə ağır gəlir ki, bu aydın deyil: mən sizə açıq deyirəm.

Zosimov var gücünü toplayaraq güldü:

– Siz əsəbiləşməyin. Elə fərz edin ki, siz mənim müalicə etdiyim birinci xəstəsiniz; təzə işə başlayan həkimlər müalicə etdikləri ilk xəstələri öz övladları kimi sevirlər. Hətta elələri də var ki, az qalır - lar onlara vurulsunlar. Axi mənim müalicə etdiyim xəstələr çox deyil.

Raskolnikov Razumixini göstərərək əlavə etdi:

– Hələ mən bunu demirəm: bu, mənim əziyyətimi çox çəkib, amma təhqirdən başqa məndən bir şey görməyib.

Razumixin çıçırdı:

– Ay yalan deyir ha! Bu gün sən hissə qapılmışan-nədir?

O, daha diqqətli olsayıdı, görərdi ki, burada qətiyyən hissə qapılmaq yoxdur, bəlkə, tamamilə başqa bir şey var; Avdotya Romanovna isə bunu görmüşdü: o, diqqətlə və təşvişlə qardaşına baxındı.



Raskolnikov sözünə davam edərək, səhərdən öyrəndiyi dərsini söyləyirmiş kimi dedi:

– Anacan, sizin barənizdə mən bir şey deməyə belə cürət etmirəm. Dünən siz burada mənim yolumu gözlərkən nə qədər əzab çəkmisiniz... Bunu mən ancaq bu gün az-çox təsəvvür eləyə bildim.

Raskolnikov bunu deyərək, birdən dənməz halda və gülümsəyərək əlini bacısına uzatdı. Lakin bu dəfə onun gülüşündə səmimi bir hiss ifadə olunurdu. Dunya sevinə-sevinə və böyük bir minnətdarlıqla ona sarı uzanan əli dərhal tutub bərk-bərk sıxıdı. Dünənki sözsöhbətdən sonra o birinci dəfə idi ki, bacısına mehribanlıq edirdi. Pulxeriya Aleksandrovna onların dinib-danişmadan qəti olaraq barışdığını görüb, duyduğu fərəhdən və xoşbəxtlikdən gülümsədi.

Razumixin hər şeyi böyüdən bir adam idi, o, sərt hərəkətlə stulda dönərək piçildədi:

– Bax buna görə də mən onun xətrini istəyirəm! Onda belə şeylər olur!..

Pulxeriya Aleksandrovna düşünərək öz-özünə deyirdi: "Gör nə yaxşı da çıxır! Gör onda necə nəcibanə hissələr var! Dünən bacısı ilə olan anlaşılmazlığı gör o, necə sadə, necə nəzakətlə yoluna qoydu, özü də nə ilə: belə bir vaxtda əlini ona uzatdı, ona məhəbbətlə baxdı... Gör onun nə gözəl gözləri var, üzü də gör nə gözəldir!.. O, hətta, Duneçkadan da qəşəngdir... Lakin, ilahi, əymindəki kostyum gör nə kökdədir, gör nə pis geyinmişdir! Afanasi İvanoviçin dükanındakı Vasya da bundan yaxşı geyinir! Bu saat elə istədim ki, gedib onu qucaqlayım... ağlayım – ancaq qorxuram, qorxuram... İlahi, gör o necədir! Gör necə mehribanca danışır, amma qorxuram! Axi mən nədən qorxuram?.."

Birdən o, oğlunun sözünə cavab verməyə tələsərək dedi:

– Ah, Rodya, heç inanmazsan ki, dünən biz – Duneçka ilə mən necə... bədbəxt idik? İndi daha bunlar keçib-getdi, qurtardı, indi biz hamımız yenə də xoşbəxtik, – danışmaq olar. Təsəvvür elə ki, biz, az qala, vaqondan birbaş bura qaçırdıq ki, səni qucaqlayıb bağırmıza basaq; bu arvad... hə, buradadir ki! Xoş gördük, Nastasya! Birdən o, bizə dedi ki, sən qızdırma içində yatırsan, özü də indicə, həkim - dən gizlin, huşsuz halda küçəyə qaçmışsan, adamlar da səni axtarmağə gediblər. Onda biz nə kökə düşdük – bunu sən ağlına gətirə bilməzsən. O saat mənim yadıma poruçık Potançikov düşdü, o,

bizim tanışdı, atanın dostu idi; o, sənin yadına gəlməz, Rodya, o da qızdırma içində elə sənin kimi evdən qaçır, həyətdə quyuya düşür; onu ancaq ertəsi gün ordan çıxara bilirlər. Sənin barəndə bizim ağlımiza daha pis-pis şeylər gəldi. İstədik yüyürüb Pyotr Petroviçi axtarıb tapaq, heç olmasa, onun köməyi ilə... ona görə ki, biz axı təkdik, – lap təkdik, – Pulxeriya Aleksandrovna bu sözləri dərdli-dərdli söylərkən birdən duruxdu: yadına düşdü ki, "hamı tamamile xoşbəxt olsa da", Pyotr Petroviç haqqında danışmaq hələ qorxudur.

Raskolnikov mızıldanaraq:

– Hə, hə... bu heç yaxşı olmayıb... – dedi. Lakin bunu o elə dalğın və laqeyd halda dedi ki, Dunečka təəccübə ona baxdı.

Raskolnikov nəyi isə yadına salmağa çalışaraq əlavə etdi:

– Mən yenə bir şey demək istəyirdim... Hə, anacan, sən də, Dunečka, rica edirəm, elə bilməyin ki, mən bu gün özüm sizin yanınızda getmək istəmirdim, əvvəl sizin gəlməyinizi gözləyirdim...

Pulxeriya Aleksandrovna da buna təəccüb edərək həyəcanla dedi:

– Rodya, sən nə danışırsan!

Dunečka düşünərək öz-özünə dedi: "Bu nədir, bu sözləri o, özünə borc bildiyi üçünmü deyir?! Həm barışır, həm üzr istəyir, elə bil ki, rəsmi qulluğunu yerinə yetirir, ya da öyrəndiyi dərsi təkrar edir..."

– Yuxudan ayılan kimi getmək istədim, ancaq paltarım məni ləngitdi; dünən yadımdan çıxdlı, ona... Nastasyaya deyəm ki, qanı yusun... Ancaq indicə geyinmişəm.

Pulxeriya Aleksandrovna təşvişə düşdü:

– Qan? Necə qan?

– Elə şey deyil... narahat olmayın. Qan ondandır ki, dünən axşam mən bir az huşsuz halda dolaşanda kolyaska basmış bir adama rast gəldim... bir məmura...

Razumixin onun sözünü kəsdi:

– Huşsuz halda? Bəs bütün bu şeylər sənin yadındadır ki?

Raskolnikov xüsusi bir qayğı ilə ona cavab verərək dedi:

– Doğrudur, hər şey yadımdadır, hətta ən xirdaca təfsilatına qədər yadımdadır, ancaq, gəl ki mən niyə elə eləyirdim, ora niyə getmişdim, niyə o sözləri danışırdım – bunu yaxşı başa sala bilmirəm!



Zosimov sözə qarışdı:

– Bu, qəribə bir haldır. Görürsən ki, adam bəzən işi ustalıqla, çox hiyləgərliklə yerinə yetirir, amma onun hərəkətlərini idarə edən şey, hərəkətlərin başlanğıcı pozulmuş olur, bunlar müxtəlif xəstəlik təəssüratından asılıdır. Adam, elə bil ki, yuxudadır.

Raskolnikov düşündü: "Amma burası yaxşıdır ki, o, məni, az qala, dəli hesab eləyir".

Duneçka təşviş içində Zosimova baxaraq dedi:

– Bu hal sağlam adamlarda da olur.

Zosimov:

– Bu **çox** doğru fikirdir, – deyərək, onun sözünü təsdiq etdi.

– Bu mənada, doğrudan da, hamı, həm də **çox tez-tez** dəli kimi olur; ancaq burada xirdaca bir fərq vardır: dəli deyilən "xəstələr" başqalarından bir qədər **çox** ağıllarını itirmiş olurlar, buna görə də bu fərqi mütləq görmək lazımdır. Amma burası **doğrudur** ki, tam ahəngdar adam **çox** azdır; on **minlərcə**, ya, bəlkə, yüz **minlərcə** adamdan biri belə ola bilər, o da **çox zəif** bir şəkildə...

Sevdiyi mövzu ətrafında boşboğazlıq edən Zosimovun ehtiyatsızlıq edərək, ağızından qaçırdığı "dəli" sözünü eşidəndə hamı üz-gözünü qırışdırı. Raskolnikov, sanki, söhbətə əhəmiyyət verməyərək, dalğın bir halda oturmuşdu; onun solğun dodaqlarında qəribə bir təbəssüm vardı. O nə barədə isə düşünməkdə davam edirdi.

Razumixin tez çıktı:

– Yaxşı, o kolyaska basan adam necə oldu? Mən sənin sözünü kəsdim!

Raskolnikov, sanki, yuxudan ayıldı:

– Nə? Hə... onu evlərinə gətirməyə kömək edirdim, onda üstüm qana batdı... Anacan, yeri **gəlmışkən**, qoy bir şeyi də deyim: dünən mən heç bağışlanmayan bir iş tutmuşam: yəqin ki, onda mənim ağılm üstündə deyilmiş... o pulu ki mənə göndərmişdiniz – dünən mən onun hamısını dəfn üçün onun arvadına... verdim... İndi o, dul qalmışdır, özü vərəmlidir, bədbəxt bir qadındır... üç xirdaca yetimi var, acıdlar... Evləri bomboşdur... Bir də bir qızı var... Onları gör - səydiniz, bəlkə, siz də verərdiniz... Amma mənim bu pulu verməyə haqqım yox idi, bunu boynuma alıram; mən bilirdim ki, siz onu nə çətinliklə yiğmisiniz... Başqasına kömək etmək üçün əvvəl gərek

adamın verdiyi şeyə haqqı ola, yoxsa: “Crevez, chiens, si vous n`etes pas contents!”¹ – Raskolnikov güldü. – Belədirmi, Dunya?

Dunya qəti bir ifadə ilə:

– Yox, elə deyil, – deyə cavab verdi.

Raskolnikov ona, az qala, nifrətə baxaraq və istehza ilə gülüm-səyərək dedi:

– Bal! Sən də... müəyyən niyyətlə danışırsan! Mən bunu başa düşməli idim... Yaxşı da, çox gözəl, sənin üçün yaxşı olar... Elə bir sərhədə çıxarsan ki, onu keçməsən, bədbəxt olarsan... – Sonra o, qeyri-ixtiyari olaraq söhbətə uymasından narazı qalıb, əsəbi halda əlavə etdi: – Əslində, bunlar hamısı boş-boş şeydir! – O, sərt və kəsik-kəsik danışaraq: – Mən ancaq bunu demək istəyirdim ki, anacan, sizdən üzr istəyirəm! – deyə sözünü bitirdi.

Pulxeriya Aleksandrovna bundan sevinərək:

– Rodya, – dedi, – bu nə sözdür, deyirsən?! Mən əminəm ki, sən nə eləsən, hamısı gözəldir!

Raskolnikov süni təbəssümle:

– Siz buna əmin olmayıñ! – dedi.

Hamı susdu. Bütün bu söhbətdə, hamının birdən susmasında, Raskolnikovun anası və bacısı ilə barışmasında, onun üzr istəməsində nəsə bir gərginlik vardı, hamı da bunu hiss edirdi.

Raskolnikov altdan-altdan anasına və bacısına baxaraq fikirləşirdi: “Elə bil ki, onlar məndən qorxurlar...” Doğrudan da, Pulxeriya Aleksandrovna susduqca daha çox qorxurdu.

Raskolnikovun fikrindən belə bir şey keçdi: “Amma, uzaqdan-uzşağa onları necə sevirdim...”

– Bilirsən, Rodya, Marfa Petrovna ölüb! – deyə Pulxeriya Aleksandrovna birdən dilləndi.

– Hansı Marfa Petrovna?

– Ah, yoxsa yadından çıxb: Marfa Petrovna Svidriqaylova! Onun barəsində mən sənə çox yazmışdım.

Raskolnikov birdən yuxudan ayılmış kimi hərəkətə gəldi.

– Hə-ə-ə, yadimdadır... Ölüb, deyirsən? Ah, doğrudan da? Doğrudan ölüb? Nədən ölüb?

Onun bu məsələ ilə maraqlanması Pulxeriya Aleksandrovnanı ürəkləndirdi:

¹ Köpekler, əgər narazisinzsa, gəbərin! (fran.)



— Qəfildən öldü, təsəvvür eləyirsən! O gün ki mən sənə mək - tub göndərmışdım, elə həmin gün! Onun ölümünə, deyəsən, həmin o dəhşətli adam səbəb olmuşdur – fikir verirsən də! Deyirlər ki, onu bərk döymüşdür!

Raskolnikov bacısına sarı dönərək soruşdu:

— Məgər onlar bir-biri ilə yola getmirdilər?

— Yox, yola gedirdilər. Arvadı ilə o həmişə səbirlə rəftar edirdi, hətta nəzakətlə dolanırdı. Bir çox məsələlərdə hətta qədərindən artıq ona güzəştə gedirdi... özü də düz yeddi il... Sonra, necə oldusa, birdən səbri tükəndi...

— Əgər o, yeddi il tab gətiribsə, demək, o qədər də dəhşətli adam deyil! Dunečka, sən, deyəsən, onu haqlı hesab eləyirsən?

Dunya, az qala, sarsılıraq dedi:

— Yox, yox, o çox dəhşətli adamdır! Ondan daha dəhşətli adam, heç təsəvvür edə bilmərəm! — O, qaşlanını çataraq, fikrə getdi.

Pulxeriya Aleksandrovna tələsə-tələsə sözünə davam etdi:

— Bu əhvalat səhərçağı olmuşdu. Marfa Petrovna elə o saat tapşırır ki, atları qoşsunlar, — nahardan sonra dərhal şəhərə gedəcəkmiş, çünki o, belə hallarda həmişə şəhərə gedirmiş. Deyirlər ki, o çox iştaha ilə nahar eləyir...

— Döyüldüyü halda?

— Bu onun adəti imiş... həmişə belə eləyirmiş; naharını yeyən kimi, gecikməmək üçün, dərhal cımməyə gedir... O, özünü cımməklə müalicə edərdi. Orada soyuq bir bulaq var, o hər gün orada çımaermiş; elə ki suya girir – o saat onu iflic vurur!

Zosimov:

— Əlbəttə, vurar! – dedi.

— Əri onu bərk döyübümiş?

Dunya yerindən dilləndi:

— Bunun axı nə fərqi var!

Birdən Raskolnikov əsəbi halda və elə bil ki, heç gözlənilmə - dən dedi:

— Nə isə! Anacan, sizin də belə boş şeyi danışmağa həvəsiniz var.

Pulxeriya Aleksandrovna birdən ağızından qaçırtdı:

— Ah, əzizim, bilmirdim axı daha nə barədə danışım...

Raskolnikov pis-pis gülümşəyərək:

— Bu nədir, – dedi, – yoxsa siz hamınız məndən qorxursunuz?

Dunya qardaşının üzünə sərt baxaraq:

– Bəli, – dedi, – bu, doğrudan da, belədir! Anam, hətta, pilləkənə ayaq qoyanda qorxudan xaç çəkirdi.

Raskolnikovun üzündə əsəbi bir ifadə göründü.

Pulxeriya Aleksandrovna özünü itirdi:

– Ah, Dunya, sən nə danışırsan! Rodya, sən Allah, acıqlanma...

Sən axı bunu niyə dedin, Dunya! Doğrudan da, mən bura gələndə bütüñ yol uzunu vaqonda fikirləşirdim ki, biz necə görüşəcəyik, olan şeyləri bir-birimizə necə danışacaqı... özüm də elə xoşbəxt idim ki, yolu necə gəldiyimi də heç bilmədim! Gör mən nə deyirəm! Mən indi də xoşbəxtəm. Dunya, sən nahaq yerə... Mən elə bircə buna görə xoşbəxtəm ki, Rodya, səni görürəm...

Raskolnikov anasının üzünə baxmadan onun əlini sıxdı, çəkinə-çəkinə mızıldadı:

– Yaxşı, yaxşı, anacan, hełə vaxtimiz var, doyunca danışarıq!

Bunu deyərkən birdən özünü itirdi, rəngi qaçıdı; bu yaxında hiss etdiyi dəhşətli bir duyu yenə də, ölüməsan qasırğa kimi, onun qəlbindən ötüb-keçdi; birdən yena də bir şey tamamilə aydın oldu: o, indicə çox pis bir yalan dedi, o nəinki onlarla daha heç doyunca danışa bilməyəcək, o daha heç kəslə, heç vaxt heç bir şey haqqında danışa bilməyəcək... Bu əzabverici fikrin təsiri o qədər böyük idi ki, bir anlığa özünü unutdu, yerindən qalxdı, heç kəsə baxma - dan otaqdan çıxməq istədi.

Razumixin onun qolundan tutub:

– Nə oldu? – deyə çığırdı.

Raskolnikov yenə də oturub, dinməzcə ətrafına baxmağa başladı; hamı təəccübələ ona baxındı.

Birdən o, heç gözlənilmədiyi halda bərkədən:

– Niyə axı siz hamınız belə qəmginsiniz? – dedi. – Adam dari-xır! Bir şey danışın da! Belə oturmaqdən axı nə çıxar?! Di danışın da! Başlayaq söhbətə... yiğişmişiq, hamımız da susuruq... Hə, danışın görəklə!

Pulxeriya Aleksandrovna xaç çəkərək dedi:

– Şükür Allaha! Mən elə bildim ki, o yenə də dünənki kimi olacaq...

Avdotya Romanovna şübhə ilə soruşdu:

– Rodya, nə var?



Raskolnikov:

– Heç, bir şey yadıma düşdü, – deyərək güldü.

Zosimov divandan qalxaraq mızıldandı:

– Bir şey yadına düşübə, onda eybi yoxdur. Yoxsa, mən də elə bildim ki... Vaxtdır, mən gərək gedəm; bəlkə, yenə gəldim... əgər evdə olsa...

O, baş əyərək otaqdan çıxdı.

Pulxeriya Aleksandrovna:

– Nə gözəl adamdır! – dedi.

Raskolnikovda indiyə qədər görünməmiş fövqəladə bir canlanma əmələ gəldi, bu hiss ilə də o, gözlənilmədiyi halda, tez-tez danışaraq dedi:

– Hə, çox gözəl, çox yaxşı, bilikli, ağıllı bir adamdır. Azarlama-mışdan əvvəl onu mən haradasa görmüşəm, ancaq harada gördüğüm yadımda deyil... Amma görmüşəm... – Razumixini göstərərək əlavə etdi: – Bax, bu da yaxşı adamdır. – Sonra bacısına səri dönüb: – Dunya, o, sənin xoşuna gəlirmi? – deyə soruşdu və birdən nəyə isə güldü.

Dunya:

– Çox xoşuma gəlir, – dedi.

Razumixin yamanca utanıb-qızardı.

– Eh, sən nə... heyvərə şeysən! – deyib stuldan qalxdı.

Pulxeriya Aleksandrovna azca gülümsədi, Raskolnikov qəhqəhə ilə güldü.

– Hara gedirsən?

– Mən də gedirəm... işim var.

– İşin-zadın yoxdur, getmə! Zosimov getdi, sən də gərək gedəsən? Getmə... Saat neçədir? On ikidir? Dunya, nə balaca saatın var! Niyə hamınız yenə də susdunuz? Bircə elə mən danişıram!..

Dunya:

– Bunu Marfa Petrovna bağışlayıb, – dedi.

Razumixin öz-özünə dedi: “Deməli, nişanlısı bağışlamayıb!” və nədənsə sevindi.

Raskolnikov:

– Elə bildim Lujin bağışlayıb, – dedi.

– O hələ Duneçkaya heç bir şey bağışlamayıb.

Raskolnikov anasına baxaraq birdən dedi:

– Hə-ə-ə! Yadınızdadırımı, anacan, mən axı bir qızı sevirdim, evlənmək istəyirdim. – Pulxeriya Aleksandrovna söhbətin heç gözlənilmədən bu yerə gəlib çıxmışına, oğlunun sözündəki ifadəyə heyrət etdi.

– Ah, əzizim, yadimdadır!

Pulxeriya Aleksandrovna Duneçkaya və Razumixinə baxdı.

Razumixin, sanki, birdən yenə də fikrə dalaraq gözlərini yerə dikdi:

– Hə!.. Sizə indi mən nə danışım axı?! Özümün də yadimdadır az şey qalıb. O, xəstə bir qız idi; lap xəstə idi; diləncilərə sədəqə verməyi xoşlardı; həmişə də monastırı getmək arzusunda idi. Bir dəfə bunu mənə danışanda aqladı, gözlərindən yaş sel kimi axdı; hə, hə... yadimdadır. Özü eybəcər bir qızdı... Onda mən onu niyə sevirdim, vallah, heç özüm də... O, üstəlik, çolaq da olsayıdı, donqar da olsayıdı, bəlkə, mən onu daha artıq sevərdim... (Raskolnikov dalğın-dalğın gülümədi.) Bəli... bu, bahar sayaqlamasına bənzər bir şeydi...

Duneçka həyəcanla dedi:

– Yox, bu ancaq bahar sayaqlaması deyilmiş.

Raskolnikov diqqətli və gərgin nəzərlə bacısına baxdı, lakin onun sözlərini eşitmədi, ya da bu sözlərin mənasını başa düşmədi.

Pulxeriya Aleksandrovnanın qəlbini riqqətə gəlmışdı.

– Sən indi də onu sevirsen?

– Onumu? İndi də mi? Ah, hə... siz onu deyirsiniz? Yox! İndi, elə bil ki, bunlar hamısı o dünyada olmuşdur... Özü də lap çoxdan... Bir də ki ətrafımızda olan bütün işlər də, elə bil, bu dünyada baş vermir...

Raskolnikov diqqətlə onlara baxdı.

– Sizin elə özünüüz də... elə bil, sizə mən min verst uzaqdan baxıram... – Sonra o, narazı halda əlavə etdi: – Bir də axı niyə biz bu barədə danışırıq?! Bunu soruşmaq nəyə lazım? – O, dirnaqlarını çeynəyə-çeynəyə yenə də fikrə getdi.

Pulxeriya Aleksandrovna bu ağır sükutu pozaraq:

– Rödyə, – dedi, – sənin otağın nə pisdir, lap tabuta oxşayır. Mən əminəm ki, sənin belə malxulyaçı olmağının yarısı bu otaqdandır.

Raskolnikov dalğın halda:

– Otaqmı? Bəli, otaq da çox səbəb olmuşdur... – dedi. – Mən də bu barədə fikirləşmişəm... – Birdən o, qəribə bir halda gülümşəyərək əlavə etdi: – Anacan, indi nə qəribə bir fikir söylədiniz, bil - səydiniz...



Bir az da keçsəydi, bu məclis, üç ildən sonra onun görüşünə gələn anası, bacısı, xirdaca bir məsələ haqqında da ürəkdən danışmağa imkan verməyən bu ailə söhbəti onun üçün dözülməz bir şey olardı. Lakin elə bir təxirəsalınmaz məsələvardı ki, hər necə olsa, onu mütləq bu gün həll etmək lazımdı – bu gün səhər yuxudan ayılanda o, bunu qat etmişdi. İndi isə o, bunun üçün fürsət düşdүünə sevindi.

– Bilirsən nə var, Dunya, – deyərək o, ciddi və soyuq bir ifadə ilə sözə başlıdı. – Mən, əlbəttə, dünənki söhbət üçün səndən üzr istəyirəm; bununla belə, bir şeyi sənə xatırlatmağı yenə də özümə borc bilirəm: mən söylədiyim əsas məsələdən dönmürəm: ya mən, ya Lujin! Qoy mən eclar olum, amma sən eclar olmamalısan! Qoy ikimizdən birimiz eclar olsun! Sən Lujinə ərə getsən, mən o andan daha səni özümə bacı hesab etməyəcəyəm.

Pulxeriya Aleksandrovna kədərlə səsləndi:

– Rodya! Rodya! Bu elə sənin dünən dediyin sözdür də! Bir də axı niyə sən özünə eclar deyirsən, mən buna dözə bilmirəm! Dünən də elə deyirdin...

Dunya da soyuq və qəti bir ifadə ilə:

– Qardaş, bu məsələdə sənin səhvin var, – dedi. – Mən bütün gecəni fikirləşmişəm və sənin səhvinin nədən ibarət olduğunu axtarıb tapmışam. Məsələ burasındadır ki, sənin zənnincə, guya, mən özümü kiməsə, kimdən ötrüsə qurban verirəm! Bu qətiyyən belə deyil! Mənancaq özüm üçün ərə gedirəm, çünki mənim öz vəziyyətim ağırdır; bir də ki, əlbəttə, anama, sənə xeyirli ola bilsəm, buna çox sevinərəm;ancaq bu məsələ mənim qərarımda əsas yer tutmur...

Raskolnikov hirsindən dirnağını çeynəyərək ürəyində dedi: "Yalan deyir! Yekəbaş! Başqasına xeyirxahlıq etmək istədiyini boy-nuna almaq istəmir! Bir təkəbbürə bax! Oh, alçaq təbiətli adamlar! Onların sevgisi də nifrətə bənzəyir. Oh, mən... onların hamısına necə nifrət edirəm!"

Dunečka sözünə davam edərək dedi:

– Sözün qisası, mən Pyotr Petroviçə ərə gedirəm, ona görə ki, iki müsibətdən yüngülünü seçirəm. O, məndən nə gözləyirsə, hamısını namusla yerinə yetirəcəyəm, deməli, mən onu aldatmırıam... Niyə sən indi elə gülümsədin?

Dunya da qızışdı, onun gözləri qəzəblə parıldadı.

Raskolnikov istehza ilə gülümşeyərək soruşdu?

– Hamısını yerinə yetirəcəksən?

– Müəyyən dərəcəyə qədər. Pyotr Petroviçin elçilik qaydası və xüsusiyyətləri o saat mənə göstərdi ki, ona nə lazımdır. O, əlbəttə, öz qədrini bilir, bəlkə də, həddindən artıq özünə qiymət verir, lakin mən ümid edirəm ki, o, mənim də qədrimi biləcəkdir... Sən yenə nəyə gülürsən?

– Bəs sən yenə də niyə qızardın? Sən yalan deyirsən, bacı, sən bili-bili yalan deyirsən, özü də ancaq qadınlıq inadına görə... istə - mirsən mənim qabağında özünü sindirəsan... Sən Lujinə hörmət bəsləyə bilməzsən: mən onu görmüşəm, onunla söhbət eləmişəm. Deməli, sən özünü pula satırsan, buna görə də sən alçaq iş tutursan; mən də sevinirəm ki, sən, heç olmasa, qızara bilirsən!

Dunya bütün soyuqqanlılığını itirərək çığırdı:

– Doğru danışmırısan, mən yalan demirəm!.. Mən bilsəm ki, o, mənim qədrimi bilmir, mənə hörmət eləmir, mən ona ərə getmərəm. Mən qəti inanmasam ki, ona hörmət eləyə bilərəm, ona ərə getmərəm! Xoşbəxtlikdən, mən buna qəti inana bilərəm, özü də lap elə bu gün! Bu cür ərə getmək isə, sənin dediyin kimi, alçaqlıq deyil! Elə tutaq ki, sən haqlısan, elə tutaq ki, mən, doğrudan da, belə bir alçaq iş tutmağı qət etmişəm, mənimlə belə danışmağın insafsızlıq deyilmə! Niyə sən məndən qəhrəmanlıq tələb edirsən, belə bir qəhrəmanlıq, bəlkə də, heç sənin özündə yoxdur?! Bu zalimliqdır, zoraklıqdır! Əgər mən birisini məhv etməli olsam, ancaq özümü məhv edəcəyəm... Mən hələ heç kəsin başını kəsməmişəm! Mənə niyə elə baxırsan? Niyə elə rəngin qaçı? Rodya, sənə nə oldu? Rodya, əzizim!

Pulxeriya Aleksandrovna həyəcanla dedi:

– Aman Allah! Axırda elə elədin ki, o bayıldı!

– Yox, yox... boş şeydir... heç nə yoxdur! Başım bir balaca gicəlləndi. Bayığlıq deyil... Siz də bu bayığlıqdan tutub durmusu - nuz!.. Belə! Hə... mən nə demək istəyirdim? Hə: sən ona hörmət edə biləcəyinə, həm də onun... sənə qiymət verəcəyinə... bu gün necə inana bilərsən. Sən axı belə dedin? Sən, deyəsən, “bu gün” – dedin? Ya, bəlkə, mən pis eşitdim?

Dunečka:

– Anakan, – dedi, – Pyotr Petroviçin məktubunu qardaşımı göstərin.



Pulxeriya Aleksandrovna əlləri əsə-əsə məktubu oğluna verdi. Raskolnikov böyük bir maraqla məktubu aldı. Ancaq məktubu açmadan əvvəl təəccübələ Dunyaya baxdı.

Birdən onun ağlına yeni bir fikir gəlmış kimi, yavaş-yavaş dedi:

– Qəribədir, mən axı nədən ötrü belə fikri ortalığa atmışam?! Bu hay-kük axı nədən ötrüdür? Mənə nə – kimə istəyirsən get!

O, elə bil, ürəyində danışındı, amma elə danışındı ki, onun dediyini eşitmək olurdu; sonra o, çətinə düşmüş kimi, bir müddət bacısına baxdı.

Nəhayət, məktubu açdı; onun üzündə hələ də qəribə bir təəccübələməti vardi. Sonra yavaş-yavaş və diqqətlə məktubu oxumağa başladı; onu iki dəfə oxudu. Pulxeriya Aleksandrovna təşviş içində idi; hamı nə isə bir şey olacağını gözləyirdi.

Raskolnikov bir qədər düşündürdən sonra məktubu anasına verərək, heç kəsə müraciət etmədən dedi:

– Bu, mənim üçün çox təəccüblüdür: axı o iş adamıdır, vəkildir, danışanda da... əda ilə danışındı, amma gör necə savadsız yazar.

Hamı yerindən tərpəndi; heç kəs ondan belə bir şey gözləmirdi.

Razumixin birdən:

– Onların hamısı belə yazar, – dedi.

– Yoxsa sən oxumusan?

– Oxumuşam.

Pulxeriya Aleksandrovna utana-utana:

– Rodya, biz göstərdik, – dedi, – biz... bayaq onunla məsləhət-ləşirdik...

Razumixin onun sözünü kəsdi:

– Əslində, bu, məhkəmə üslubudur. Hələ indi də məhkəmə kağızları belə yazılır.

– Məhkəmə? Bəli, doğrudan da, məhkəmə üslubudur... işgü - zarcasına yazılıb... çox da elə savadsız yazılmayıb, ancaq ədəbi deyil... işgüzarcasına yazılıb!

Dunya qardaşının bu yeni ifadə tərzindən inciyərək:

– Pyotr Petroviç qara pula oxuduğunu heç gizlətmir də... – dedi, – hətta özü özünə yol açması ilə də fəxr edir.

– Yaxşı da, əger fəxr edirsə, deməli, fəxr etməli bir şey var, mən etiraz eləmirəm. Bacı, sən, deyəsən, bütün məktubdan belə bir yüngül nəticə çıxardığıma incidin, elə fikirləşdin ki, acığımızdan səni

sindirmaq üçün qəsdən belə boş şey haqqında danışdım. Əksinə, bu üslub məsəlesi ilə əlaqədar olaraq mənim ağlıma bir şey gəldi, bu heç də mənasız şey deyil. Məktubda belə bir ifadə var, yazar: “təqsiri özünüzdə görün”; bu, çox mühüm və aydın bir sözdür; bundan başqa, hədə-qorxu da var: yazar ki, “o gəlsə, mən dərhal gedəcəyəm”. Bu getmək hədə-qorxusu – sizin hər ikinizi atıb getmək hədə-qorxusudur: özü də indi, elə bir vaxtda ki, o, sizi çağırıb Peterburqa gətirmişdir. Yaxşı, sən necə bilirsən; əger Lujinin məktubunda olan belə bir ifadə ilə, bax, bu yazsaydı (o, Razumixini göstərdi), ya Zosimov yazsaydı, ya bizim birimiz yazsaydı, onda bu cür incimək olardı?

Dunečka canlanaraq:

– Yo-ox, – dedi. – Mən bunun həddindən artıq sadəlövhəcəsinə ifadə olunduğunu çox yaxşı başa düşdüm, həm də, bəlkə, onun yazı yazmaqdə əli yoxdur... Qardaş, sən bunu yaxşı dedin. Mən heç gözləmirdim ki...

– Bu, məhkəmə qaydası ilə ifadə olunmuşdur; məhkəmə qaydası ilə ayrı cür yazmaq olmaz, buna görə də, bəlkə, o, özünün istədiyindən kobud çıxmışdır. Mən səni bir məsələdə də bir qədər dilxor edəcəyəm, bu məktubda bir ifadə də var, bu, mənim haqqımda böhtandır, özü də çox alçaqcasına böhtandır. Dünən pulu mən əri olmuş, dərd içinde boğulub qalan vərəmli bir qadına verdim, özü də “meyiti dəfn etmək bəhanəsi ilə” deyil, doğrudan da, dəfn üçün verdim, həm də onun yazdığı kimi, “pis əxlaqlı” qızına deyil, dul qalmış arvadın özüne verdim (o qızı ömründə mən birinci dəfə görürdüm). Mən bu şeylərdən görürəm ki, o, məni ləkələmək, sizinlə dalaşdırmaq istəmiş və buna çox tələsmışdır. Bu məsələ də yenə məhkəmə qaydası ilə, yəni öz məqsədini çox aydın bürüze verməklə, çox sadəlövhəcəsinə bir tələsikliklə ifadə olunmuşdur. O, ağıllı adamdır, lakin ağıllı hərəkət etmək üçün yalnız ağıl kifayət deyil. Bu şeylər hamısı o adamın kim olduğunu göstərir... Mən güman etmirəm ki, belə bir adam sənin qədrini bilsin... Bunları sənə ancaq nəsi-hət üçün deyirəm, çünkü ürəkdən sənə yaxşılıq arzu edirəm...

Dunečka cavab vermədi; o hələ səhərdən qəti qərara gəlmışdı; o ancaq axşamı gözləyirdi.

Pulxeriya Aleksandrovna onun birdən-birə belə işgüzar bir ifadə ilə danışmasından daha artıq narahat olaraq soruşdu:



- Rodya, sən bəs nə qərara gəlirsən?
- Bu nə sözdür: "Nə qərara gəlirsən"?
- Pyotr Petroviç yazar ki, sən gərək axşam bizim yanımıza gəlməyəsən, əgər gəlsən... o gedəcək... Sən indi... buna nə deyirsən?
- Əvvələ, Pyotr Petroviçin bu tələbi əgər sizi təhqir etmirsə, bunu siz həll edirsiniz, ikincisi də, əgər Dunyanı təhqir etmirsə, Dunya həll edir, mən yox. – Sonra o, soyuq bir ifadə ilə əlavə etdi:
– Mən də sizin üçün necə yaxşısa, elə edərəm.

Pulxeriya Aleksandrovna tez dedi:

– Duneçka həll eləyib, mən də onunla tamam razıyam.

Dunya:

– Rodya, – dedi, – mən bu qərara gəlmişəm ki, səndən xahiş edim, təkidlə xahiş edim ki, mütləq bizim bu görüşümüze gələsən. Gələrsənmi?

– Gələrəm.

Sonra o, Razumixinə dönərək dedi:

– Sizin də saat səkkizdə bizi gəlməyinizi xahiş edirəm. Anacan, mən onu da çağırıram.

Pulxeriya Aleksandrovna:

– Lap yaxşı da edirsən, Dunyacan, – dedi. – Siz necə qət eləmişsinizsə, qoy elə də olsun. Mənim özüm üçün də rahat olar; mənim ikiüzlülük eləməkdən, yalan deməkdən xoşum gəlmir, sözün doğrusunu danışarıq, bu – yaxşıdır... İstəyir Pyotr Petroviçin acığı gəlsin, ya gəlməsin!

IV

Bu anda qapı yavaşça açıldı, otağa qorxa-qorxa ətrafına baxabaxa bir qız girdi. Hami təəccüb və maraqla ona sarı döndü. Ras - kolnikov ilk baxışda onu tanımadı. Gələn Sofya Semyonovna Mar-meladova idi. Raskolnikov dünən onu birinci dəfə görmüşdü; lakin elə bir vaxtda, elə bir şəraitdə, elə bir paltarda görmüşdü ki, onun xəyalında tamamilə başqa bir qızın surəti qalmışdı. İndi isə bu, kasibcasına və abırı paltar geymiş bir qızdı; hələ çox cavандı, lap yeniyetmə qızə oxşayırdı; görünüşü həyali və abırı idi; üzündə aydın, lakin, elə bil ki, bir az ürkək bir ifadə vardı. Əyninə çox sadə

bir ev paltarı geymiş, başına dəbdən düşmüş, köhnə şlyapa qoymuşdu; ancaq əlində, dünənki kimi, çətir vardi. Otağın adamla dolu olduğunu görüb, nəinki utandı, hətta lap özünü itirdi, balaca uşaq kimi qorxdu, qayıdib getmək istədi.

Raskolnikov onun gəlməsinə son dərəcə təəccüb etdi:

– Ah... sizsiz... – dedi və birdən pərt oldu.

Elə o saat onun fikrinə gəldi ki, anası ilə bacısı Lujinin məktubdan, az da olsa, bu “pis əxlaqlı” qızın kim olduğunu bilirlər. İndicə o, Lujinin yazdığı böhtana qarşı etiraz etmişdi, demişdi ki, bu qızı mən birinci dəfə idi gördürüm; indi isə bu qız özü gəlmışdır. Bir şey də onun *yadına* düşdü: o, axı Lujinin “pis əxlaqlı” sözünə qətiyyən etiraz etməmişdi. Bu aydın olmayan şeylər bir anda onun xəyalından keçdi. Lakin qızı diqqətlə baxanda gördü ki, bu alçaldılmış insan daha artıq alçaldılmışdır və birdən ona yazığı gəldi. Qız qorxudan qaçmaq isteyəndə, elə bil ki, onun qəlbini alt-üst oldu.

Raskolnikov baxışları ilə onu dayandıraraq tələsə-tələsə dedi:

– Mən heç gözləmirdim ki, siz gələcəksiniz. İltifat buyurun, əyləşin. Siz, yəqin, Katerina İvanovnanın yanından gəlmisiniz. Bağışlayın, orada yox, bax, burada oturun...

Razumixin Raskolnikovun üç stulundan birində, qapı ağızında oturmuşdu; Sonya içəri giriñə yerində qalxıb ona keçməyə yol verdi. Raskolnikov əvvəl ona oturmaq üçün divanda, Zosimovun oturduğu yeri göstərdi; lakin divanın çox yaxın adamlar oturduğu yerin, həm də öz yatağı olduğunu düşünərək qızı tez Razumixinin stulunu göstərdi.

Razumixini Zosimovun oturduğu yerdə, divanın uc tərəfində oturdaraq dedi:

– Sən burada otur.

Sonya oturub, həm Pulxeriya Aleksandrovnaya, həm də Dunyaya qorxa-qorxa baxdı; qorxusundan o, az qalırkı tır-tır əssin. Aydın görünürdü ki, o özü də bu adamlarla necə bir yerdə otura bildiyini başa düşmür. Bunu təsəvvür edərək, o elə qorxdu ki, dərhal yerin-dən qalxdı və özünü tamamilə itirərək, Raskolnikova sarı dönüb, dili tutula-tutula dedi:

– Mən... mən... bir dəqiqəliyə gəldim, bağışlayın, sizi narahat etdim. Mən Katerina İvanovnanın tərəfindən gəlmışəm. Onun gön-dərməyə ayrı adamı yox idi. Katerina İvanovna sizdən çox xahiş



edir ki, sabah hüzrə gələsiniz, səhər... günorta duasına... Mitrofa-
niyevskə... sonra da bizə... onun yanına... ehsana... Bu, onun üçün
şərəfdir... Katerina İvanovna tapşırıdı ki, sizdən xahiş eləyim.

Sonyanın dili tutularaq susdu.

Raskolnikov da yerindən qalxdı:

– Çalışaram, mütləq... mütləq... – Onun da dili tutulur, sözünü tamamlaya bilmirdi. Birdən o əlavə etdi: – İltifat buyurun, əyləşin, sizə sözüm var. Rica edirəm, bəlkə, siz tələsirsiniz, iltifat buyurun, vaxtınızdan ikicə dəqiqə mənə ayırin...

Raskolnikov bunu deyib, stulu onun altına çəkdi. Sonya yenə oturdu, yenə də qorxa-qorxa, tələsə-tələsə, özünü itirmiş halda Pulxe-riya Aleksandrovna və Dunyaya baxdı, birdən başını aşağı dikdi.

Raskolnikovun solğun üzü qızardı; onun, elə bil, bütün bədəni sarsıldı; gözləri parıldadı.

Qəti və inadkar bir ifadə ilə:

– Anacan, bu, Sonya Semyonovna Marmeladovadır, – dedi, – o bədbəxt Marmeladovun qızıdır: dünən onu mənim gözümün qabağında atlar basıb əzmişdi, bunu sizə demişdim...

Pulxeriya Aleksandrovna Sonyaya baxıb azca gözlərini süzdü. O, Rodyanın meydan oxuyan inadkar baxışları qarşısında özünü itirsə də, bu zövqdən özünü məhrum edə bilmədi. Duneçka gözlərini bu yazıq qızın düz üzünə zilləyərək, ciddi bir halda, diqqətlə, həm də heyrətlə ona baxırdı. Sonya onun haqqında verilən məlu-matı eşidərək, yenə də başını yuxarı qaldırdı, lakin əvvəlkindən daha çox özünü itirdi.

Raskolnikov tez ona sarı döndü:

– Mən sizdən bir şeyi soruşmaq istəyirəm: bu gün orada necə keçdi? Sizi narahat eləyən olmadı ki?.. Məsələn, polis dəftərxanası tərəfindən...

– Xeyr, bir şey olmadı... Axi lap aydın idi ki, o necə ölüb; nara-hat eləmədilər; ancaq kirayənişinlər açıqlanırlar...

– Niyə?

– Ona görə ki, meyit evdə çox qalıb... axı indi istidir, bürküdür... ona görə də bu gün axşamüstü qəbiristanlığa aparacaqlar, sabaha kimi orada kilsədə qalacaq. Katerina İvanovna əvvəl istəmirdi, indi özü də görür ki, ayrı cür mümkün deyil...

– Deməli, bu gün?

– Bəli, Katerina İvanovna sabah kilsəyə təşrif gətirmeyinizi, sonra da onun evinə hüzrə gəlmeyinizi xahiş edir.

– Hüzr saxlayır?

– Bəli. O, mənə tapşırılmışdır ki, sizə çox-çox təşəkkür eləyim... dünən bizi kömək etdiyiniz üçün... sizin köməyiniz olmasaydı, onu basdırmağa pul olmazdı.

Birdən onun dodaqları və çənəsi titrədi, lakin o, özünü ələ alaraq gözlərini yerə dikdi.

Söhbət arasında Raskolnikov diqqətlə Sonyaya baxırdı. Onun çox ariq, solğun, bir az uzunsov üzü, uzunsov çənəsi, balaca sivri burnu vardi. Ona, hətta, qəşəng demək olmazdı; lakin onun çox aydın, mavi gözleri vardı; bu gözler parıldayanda onun üzünə ələ xoş, ələ mehriban bir ifadə verirdi ki, adamı qeyri-ixtiyari olaraq özünə cəzb edirdi. Bundan başqa, onun üzündə və bədənində ayrı bir xüsusiyyət də vardi: onun on səkkiz yaşı olsa da, o hələ lap yeniyetmə qızı, balaca qız uşağına bənzəyirdi, bu, hətta, onun bəzi hərəkətlərində gülməli bir şəkildə ifadə olunurdu.

Raskolnikov söhbəti təkidlə davam etdirərək soruşdu:

– Bu az pul Katerina İvanovnaya çatdımı ki, o hələ hüzr də vermək istəyir?..

– Tabut lap adı bir tabut olacaq... Hər şey də elə... ucuz başa gələcək... Biz Katerina İvanovna ilə bütün xərci hesab elədik, belə ki, hüzr üçün də pul qalır... Katerina İvanovna çox istəyir ki, belə olsun. Olmaz axı... bu, onun üçün təsəlliidir... siz bilirsınız o necə adamdır...

– Başa düşürəm, başa düşürəm... Əlbəttə... Mənim otağıma nə baxırsınız? Anam da deyir ki, bu otaq tabuta oxşayır.

Birdən Soneçka bərkdən piçildayaraq tez-tez:

– Siz dünən bütün pulunuza bizi verdiniz! – dedi və yenə də başını aşağı dikdi.

Onun dodaqları və çənəsi yenə də titrədi. Raskolnikovun bu kasib həyatı lap bayaqdan onu heyrətə salmışdı, indi isə bu sözlər onun ağızından öz-özünə çıxmışdı. Hami susdu. Duneçkanın gözləri parıldadı, Pulkoviya Aleksandrovna Sonyaya hətta mehribanlıqla baxdı.

O yerindən qalxaraq dedi:

– Rodya, biz, əlbəttə, bir yerdə nahar eləyəcəyik. Duneçka, gedək... Rodya, sən də bir az gedib gəzəydin, uzanaydın... Ancaq tez gəl... Biz səni çox yorduq, qorxuram ki...



Raskolnikov yerindən qalxaraq tələsə-tələsə:

– Hə, hə, gələrəm, – dedi. – Ancaq işim də var...

Razumixin təəccüblə Raskolnikova baxaraq çıçırdı:

– Yoxsa siz bir yerdə nahar eləməyəcəksiniz?

– Rodya, sən nə danışırsan?

– Hə, hə, gələrəm, əlbəttə, əlbəttə... Sən isə bir dəqiqəliyə qal.

Anacan, o ki sizə hələ lazım deyil. Ya, bəlkə, mən onu sizdən ayıram?

– Ah, yox, yox! Dmitri Prokofiç, siz də nahara gələrsinizmi? İltifat buyurun!

Dunya da xahiş etdi:

– Rica edirəm, gəlin.

Razumixin onlara baş əydi və sevincindən üzü güldü. Lakin bir-dən hamı bir anlığa, qəribə bir halda utandı.

– Əlvida, Rodya, yəni “xudahafiz”, “əlvida” deməyi xoşlamırıam. Əlvida, Nastasya... Ah, yenə “əlvida” dedim...

Pulxeriya Aleksandrovna istədi Soneçkaya da baş əysin, ancaq buna macal tapmadı, tələsə-tələsə otaqdan çıxdı.

Lakin Dunya, sanki, öz növbəsini gözləyirdi və anasının ardınca Sonyanın yanından keçəndə ona çox diqqətlə – hörmət və nəzakətlə baş əydi. Soneçka özünü itirdi, o da tələsə-tələsə, ürkək bir halda Dunyaya baş əydi, hətta onun üzündə xəstə bir hissin ifadəsi göründü, sanki, Dunyanın göstərdiyi nəzakət və diqqət ona əzab və iztirab vermişdi.

Raskolnikov ancaq dəhlizdə çıçıraraq dedi:

– Dunya, sağlıqla qal! Heç olmasa, bir əl ver!

Dunya mehribanca və sıxılı-sıxılı ona sarı döndü:

– Əl verdim də, yoxsa yadından çıxb?!

– Nə olar ki! Bir də ver!

Raskolnikov onun barmaqlarını bərk-bərk sıxdı. Duneçka ona baxıb gülümsədi, qızardı, tez əlini onun əlindən dartıb çıxardı, ana-sının dalınca getdi; Pulxeriya Aleksandrovna da, nədənsə, özünü xoşbəxt hiss edirdi.

Raskolnikov öz otağına qayıtdı, aydın bir nəzərlə Sonyaya baxıb dedi:

– Bax, bu yaxşı! İlahi, ölülərə rəhmət elə, dirilərin ömrünü uzat! Eləmi! Elə deyilmi?

Raskolnikovun birdən-birə eyni açılmışdı, Sonya onun üzündə olan bu dəyişikliyə təəccübə baxırdı. Raskolnikov bir neçə an din-məz, həm də diqqətlə Sonyaya baxdı; bu qızın rəhmətlik atasının onun haqqında danışdığı sözlər sürətlə Raskolnikovun xəyalından ölüb-keçdi.

Pulxeriya Aleksandrovna küçəyə çıxan kimi:

– İlahi! Dunečka! – dedi. – Oradan getdiyimizə, elə bil ki, sevinirəm, adam bir yüngüllük hiss edir. Heç dünən vəqonda mənim ağlıma gələrdi ki, buna da sevinəcəyəm?

– Anacan, yenə də siza deyirəm: o hələ xəstədir. Məgər bunu görmürsünüz? Bəlkə də, bizim fikrimizi çəkdiyi üçün xəstələnmişdir. Güzəştə getmək lazımdır; bir çox şeyləri də bağışlamaq olar.

Pulxeriya Aleksandrovna narazı halda onun sözünü kəsərək odlu-odlu dedi:

– Amma sən güzəştə getmirdin! Bilirsən, Dunya, mən sizin hər ikinizə baxırdım: sən eynən onun surətisən, özü də üzdən daha artıq qəlbən bir-birinizi oxşayırsınız, siz hər ikiniz malxulyaçısınız, qara-qabaqsınız, tez acıqlanansınız, həm təkəbbürlü, həm də alicənab-sınız... Dunečka, axı ola bilməz ki, o, xudbin olsun?! Hə? Bu gün axşam orada nələr olacağını fikirləşəndə ləp ürəyim düşür!

– Narahat olmayıñ, anacan, o şey ki, olmalıdır, o olacaqdır.

– Dunečka! Gör biz axı indi nə vəziyyətdəyik! – Yaziq Pulxeriya Aleksandrovna ehtiyatsızlıq edərək birdən dedi: – Birdən Pyotr Petroviç sözündən döndü, onda necə olar?

Dunečka sərt bir ifadə ilə və nifratələ dedi:

– Onda daha elə adamin nə qiyməti olar!

Pulxeriya Aleksandrovna onun sözünü kəsərək tələsə-tələsə:

– Biz indi yaxşı elədik ki, onun yanından getdik, – dedi. – O, harasa gedəcəkdi, tələsirdi... Qoy gəzib-dolansın... Heç olmasa, hava alsın... otağı yaman bürküdür..., amma burada nə hava var ki, adam nəfəs də alınsın?! Bu küçələr xəfəngsiz otaqlara oxşayı. İlahi, bu necə şəhərdir?! Dayan, qırğa çəkil, basıb-əzərlər, nəsə gətirirlər! Fortepianodur, aparırlar... gör adamı necə itələyirlər!.. O qızdan mən də çox qorxuram.

– Hansı qızdan, anacan?

– O, Sofya Semyonovnanadan, indicə gəldi ey...

– Niyə?



– Dunya, ürəyimə belə damıb... İnanırsanmı: o, içəri girən kimi, o saat mənim ürəyimə gəldi ki, əsas məsələ elə buradadır...

Dunya narazı halda:

– Burada əsas məsələ-zad yoxdur! – dedi. – Anacan, sizin də ürəyinizə qəribə şeylər gəlir! Rodyaancaq dünən onunla tanış olub, içəri girəndə heç tanımadı da!

– Görərsən də!.. O, məni təşvişə salır, görərsən, görərsən! Elə də qorxdum ki: mənə elə baxırdı, elə baxırdı... gözləri elə idi ki... mən güclə yerimdə oturmuşdum... Qəribədir: Pyotr Petroviç onun barəsində gör nə yazar, Rodya isə onu bizə təqdim edir, hələ bir sənə də təqdim elədi! Deməli, Sonya onun üçün əzizdir!

– Pyotr Petroviç çox da yazar! Bizim barədə də deyirdilər... Hələ bir yazıldilar da... yadınızdan çıxıb nədir? Amma mən əminəm ki, o... çox gözəl qızdır, bu deyilənlər hamısı boş-boş sözdür!

– Allah eləsin, elə olsun!

Dunečka birdən qəti dedi:

– Pyotr Petroviç yaramaz bir dedi-qoduçudur!

Pulxeriya Aleksandrovna donub qaldı. Onların söhbəti kəsildi...

Raskolnikov Razumixini pəncərənin qabağına apardı:

– Bilirsən nə var, mənim sənə belə bir işim düşüb...

Sonya tələsə-tələsə dedi:

– Deməli, mən Katerina İvanovnaya deyim ki, siz gələcəksiniz...

– O, baş əyərək getmək istədi.

– Sofya Semyonovna, biz də bu saat qurtarınıq, bizim gizli bir sözümüz yoxdur, bize mane olmursunuz... Mən size bir-iki kəlmə də söz demək istəyirəm... Məsələ belədir, – deyərək, o, sözünü qurtarmadan, Razumixinə sarı döndü: – Sən onu tanıırsan da... Adı nədir?.. Hə, Porfiri Petroviçi?

– Necə tanımiram! Qohumumuzdur! – Birdən o, böyük bir maraqla soruşdu: – Nə var ki?

– İndi o məsələyə... o qarının öldürülməsi məsələsinə, dünən siz dediniz... o baxır?

– Hə... sonra? – Razumixin birdən gözlərini bərəldib təəccüblə ona baxdı.

– O, girov qoyanları soruşmuş. Mənim də orada girov qoy - duğum şeylər var; elə bir şey olmasa da, hər halda, bacımın üzüyür; mən bura gələndə bacım onu mənə bağışlamışdım; bir

də ki, atadanqalma gümüş saatdır. Bunların cəmi beş-altı manat qiyməti var, ancaq mənim üçün qiyməti çoxdur: yadigardır. İndi mən neynim? Mən istəmirəm ki, o şeylər batsın, xüsusilə saat! Bayaq Duneçkanın saatından söz düşəndə mən elə qorxurdum ki, dedim, birdən anam deyər, saatı vət baxım... Atamdan sağ-salamat qalan bircə budur. İtsə, anam xəstələnər! Arvaddır da! De görüm, indi mən neynim? Bilirəm ki, polis dəftərxanasına məlumat vermək lazımdır. Porfirinin özüne desən yaxşı olmazmı, hə? Necə bilirsən. Məsələ tez həll olunar. İndi özün görəcəksən: anam lap nahara kimi onu məndən soruşacaq!

Razumixin böyük bir həyəcan içinde çıçırdı:

– Heç polis dəftərxanası lazım deyil, mütləq Porfirinin yanına getmək lazımdır! Mən lap sevindim! Burada nə var ki! Bu saat gedək; iki addımlıq yoldur, yəqin, evdə olar.

– Lap yaxşı... gedək...

– O, səninlə tanış olmağına çox, çox, lap çox şad olacaq! Mən ayrı-ayrı vaxtda sənin barəndə ona çox danışmışam... Dünən də danışırdım. Gedək! Deməli, sən qarını tanıyrıdin? Belə del.. Bu lap yaxşı oldu!.. Hə, Sofya İvanovna... Bu lap yaxşı oldu!

Raskolnikov onun səhvini düzəltdi:

– Sofya Semyonovna, bu, mənim dostum Razumixinidir, yaxşı da adamdır...

– Siz indi getmək istəyirsiniz... – Sonya bu sözləri deyəndə Razumixinə heç baxmadığı üçün daha artıq utandi.

Raskolnikov:

– Gedəyin! – deyərək qət etdi. – Sofya Semyonovna, bu gün sizə gələcəyəm; ancaq mənə deyin görün, siz harada yaşayırsınız?

Raskolnikov sözünü çasdırmırıdı, ancaq, elə bil ki, tələsir, Sonya ilə göz-gözə gəlməkdən çəkinirdi, Sonya öz ünvanını verdi və bu zaman qızardı. Hamısı bir yerdə otaqdan çıxdılar.

Razumixin Raskolnikovun ardınca pilləkəndən düşəndə soruşdu:

– Qapını kilidləmirsən?

– Mən heç qapını kilidləmərəm!.. – Sonra etinasız bir halda əlavə etdi: – İki ildir ki, elə hey qifil almaq istəyirəm. – Sonyaya sarı dönüb gülə-gülə dedi: – Kiliidləməyə bir şeyi olmayan adamlar xoşbəxt adamlarıdır.

Küçəyə çıxbı darvazanın ağızında dayandılar.



– Sofya Semyonovna, siz sağ tərəfə gedəcəksiniz? Yaxşı, siz mənim evimi necə tapdınız? – Raskolnikov bunu elə soruşdu ki, elə bil, ona tamam ayrı bir söz demək istəyirdi. Raskolnikov çox istəyirdi ki, onun sakit baxışlı, aydın gözlərinə baxsın, ancaq nədənsə buna müvəffəq ola bilmirdi...

– Siz axı dünən Poleçkaya ünvanınızı demişdiniz.

– Polyaya? Hə, hə... Poleçkaya! O balaca qız... o sizin bacınızdır? Mən ona ünvanımı vermişdim?

– Yoxsa yadınızdan çıxıb?

– Yox... yadımdadır...

– Rəhmətlik atamdan da o zaman sizin barənidə eşitmışəm...

Ancaq onda sizin familiyanızı bilmirdim, heç o özü də bilmirdi...

Amma indi gəldim... dünən sizin familiyanızı biləndən sonra... gəlib bu gün soruştum: cənab Raskolnikov harada yaşayır?.. Heç bilmirdim ki, siz də kirayənişinəz... Sağ olun! Mən Katerina İvanovanın yanına gedirəm...

Sonya, nəhayət, onlardan ayrıldığına son dərəcə sevindi; başını aşağı dikərək, tələsə-tələsə getdi; o, istəyirdi ki, yolu mümkün qədər tez getsin, nəhayət, tək qalsın, küçə ilə gedə-gedə tələsə-tələsə, heç kəsə baxmadan, heç bir şeyə əhəmiyyət vermədən düşünsün, deyilən hər sözü, bütün vəziyyəti xatırlasın, təsəvvüründə canlandırınsın... O hələ ömründə belə bir şey hiss etməmişdi. Onun qəlbində tanımadığı, bilmədiyi yeni, dumanlı bir aləm doğmuşdu. Birdən onun yadına bir şey düşdü: axı Raskolnikov özü bu gün onun yanına gəlmək istəyir -miş, bəlkə, elə lap səhər, ya bəlkə, elə indi gəlmək istayır -miş!

O, qorxmuş uşaq kimi kiməsə yalvararaq, ürək döyüntüsü ilə mizildadi:

– Ancaq bu gün yox, sən allah, bu gün yox! Mənim yanımı... o otağa... o görəcək... Aman Allah!

Əlbəttə, bu zaman o çox səy ilə ona göz qoyan, addım-addım onu izləyən bir adamı görə bilməzdi; bu adamı o tanımadı. Sonya darvazadan çıxandan bu adam onu izləyirdi. Razumixin, Raskolnikov və Sonya bir-iki kəlmə söz danışmaq üçün səkidə dayananda və həmin bu adam onların yanından keçəndə, birdən, təsadüfi olaraq, Sonyanın dediyi sözü eşidib, elə bil ki, diksinmişdi; bu zaman Sonya demişdi: "Mən soruştum: cənab Raskolnikov harada yaşa -yr? O, bu üç adamın üçünə də, xüsusiylə, Sonyanın müraciət etdiyi

Raskolnikova, cəld və diqqətlə baxmışdı; sonra evə baxıb onu da nişanlamışdı; bunları o gedə-gedə, bir anda etmişdi; o, özünü nəzərə çarpdırmamağa çalışaraq, adam gözləyirmiş kimi, yerişini yavaştı. O, Sonyanı gözləyirdi. Nəhayət, Sonyanın xudahafızlaşışlığını gördi, bildi ki, indi o, öz evinə gedəcəkdir.

“O, indi hara gedəcək? O, harada yaşayır? – Sonyanın üzünü xatırlayaraq düşündü: – Onu mən haradasa görmüşəm. Bilmək lazımdır”.

Küçənin tininə çatanda yolun o biri tərəfinə keçdi, dönüb baxdı, gördü ki, Sonya elə həmin yolla daldan gəlir, heç bir şeydən xəbəri yoxdur. Tinə çatanda o da həmin küçəyə döndü. O adam da, gözünü Sonyadan çəkmədən, o biri səki ilə, Sonyanın ardınca yollandi. Əlli addıma qədər yol getdikdən sonra yenə də Küçənin o biri tərəfinə keçdi, özünü qızı yetirib, onun ardınca getməyə başladı: onları arasında beş addım məsafə vardı.

Bu, əlliyaşlı, dolğun, enlikürək bir adamdı; boyu ortadan bir az hündürdü, çıyınları salsaqdı, bu da onu bir az donqar göstəirdi. O, sıq və səliqəli geyinmişdi, özü də zəhmi bir ağa kimi baxırdı. Əlinde qəşəng bir əl ağacı vardı: addımını atdıqca ağacını səkiyə vururdu; əline təzə əlcək taxmışdı. Onun almacıqları çıxıq olan, enli üzü çox xoş idi, həm də Peterburqdə yaşayan adamların üzü kimi deyildi, təzə və təravətli idi. Hələ çox sıx olan açıq sarışın saçına təzəcə dən düşmüşdü. Kürək kimi sallanan enli, sıx saqqalı saçından da sarışındı. Gözləri mavi, baxışı diqqətli, soyuq və dalğın idi; dodaqları qırmızı idi. Ümumiyyətlə, bu, bədəncə çox yaxşı qalmış bir adamdı, özü də yaşına görə çox cavan görünürdü.

Sonya gəlib kanala çatanda elə oldu ki, onlar səkidə yanaşı getməyə başladılar. O adam Sonyaya baxdı, onun düşüncəli və dalğın olduğunu gördü. Sonya yaşadığı evə yaxınlaşış darvazaya sən döndü, o adam da, bir az təəccübə, onun ardınca getdi. Sonya həyətə girib sağa buruldu: buradan onun otağına pilləkən qalxırdı. Gələn ağa “Ba!” deyib mizildəndi, Sonyanın ardınca yuxarı qalxmağa başladı. Sonya onuancaq indi gördü. O, üçüncü mərtəbəyə çıxıb dəhlizə sən döndü, 9 nömrəli otağın zəngini vurdu. Otağın qapısında tabaşırı: “Dərzi Kopernaumov” sözleri yazılmışdı. Naməlum adam bu qəribə təsadüfə təəccüb edərək yenə də: “Ba!” deyərək mizildəndi, yandakı, 8 nömrəli otağın zəngini vurdu. Otaqların qapısı arasındaki məsafə altı addım olardı.



Naməlum adam Sonyaya baxıb güldü:

– Siz Kopernaumovun yanında olursunuz? O, dünən mənim jiletimi tikmişdi. Mən də burada, sizinlə yan-yanaşı, xanım Reslix Hertrud Karlovvanın mənzilində yaşayıram. Nə qəribə təsadüf!

Sonya diqqətlə ona baxdı.

Naməlum adam daha artıq sevinərək sözünə davam etdi:

– Qonşuyuq. Mən cəmisi üç gündür şəhərdəyəm. Yaxşı da, hələlik xudahafız!

Sonya cavab vermədi. Qapı açıldı, o da tez içəri girdi. O, nədənsə utanırdı və elə bil ki, qorxmuşdu...

* * *

Razumixin Raskolnikovla bərabər Porfirigilə gedəndə bərk həyə-canlı idi.

O, bir neçə dəfə təkrar edərək dedi:

– Qardaş, bu lap yaxşı oldu! Mən sevinirəm! Sevinirəm!

Raskolnikov düşünərək öz-özünə dedi: “Sən axı nəyə sevinirsən?”

– Mən heç bilmirdim ki, sən də qarının yanında girov qoymusən... Bir də ki... bir də ki... bu çoxdan olub? Yəni sən onun yanında çoxdan olmuşsan?

“Bu nə sadəlövh axmaqdır!”

Raskolnikov ayaq saxlayıb bunu xatırlamağa başladı:

– Çoxdanmı?.. Deyəsən, ölümündən iki-üç gün qabaq onun yanına getmişdim. – Sonra tələsə-tələsə və girov qoyduğu şeylərin dərdinə qalaraq tez əlavə etdi: – Mən bu saat şeyləri geri almağa getmirəm ki! Mənim cəmisi bir manat gümüş pulum var... bu da ondan oldu ki, dünən mənim o lənətə gəlmış huşum üstümdə deyildi!..

Bu huşsuzluq məsələsini o, xüsusilə ciddi dedi.

Razumixin nədənsə onun sözünə qüvvət verərək tələsə-tələsə:

– Elədir, hə, hə, hə... Buna görə də onda sənə... bir qədər təsir etmişdir... – dedi, – bilirsənmi, sənin huşun özündə olmayanda elə tez-tez sayıqlayıb üzükdən, saat zəncirindən danışırdın... Elədir, hə, hə... Bu aydındır, indi hər şey aydınır...

“Hə-ə! O fikir onlarda buradan əmələ gəlib! Bu adam məndən ötrü lap ölümə gedər... indi aydın oldu ki, niyə mən sayıqlayanda üzükdən, saat zəncirindən danışırammış... o, buna sevindi!.. Bir gör, onların hamisində nə fikir əmələ gəlibmiş...”

Sonra soruşdu:

– Onu evdə tapa biləcəyikmi?

Razumixin tələsə-tələsə:

– Taparıq, taparıq, – dedi. – Qardaş, o çox yaxşı oğlandır! Özün görəcəksən, qardaş, bir az kobuddur, yəni o, həm də kübar adamdır, mən başqa barədə kobud deyirəm. Ağilli, ağilli oğlandır, ləp çox ağıllıdır, ancaq özünə məxsus fikirləri var... Adama inanmır, skeptikdir, ədabazdır... adamı aldatmaqdan xoşu gəlir... Keçən il o, elə bir ölüm cinayətinin üstünü açdı ki, bu heç mümkün olan şey deyildi: cinayətin heç bir izi məlum deyildi! Çox istəyir ki, səninlə tanış olsun, çox, çox, çox istəyir!..

– Axi nədən ötrü çox istəyir?

– Yəni elə yox ey... bilirsənmi, axır vaxtlar, yəni sən azarlayan-
dan sonra mən çox tez-tez səni xatırlamalı olurdum... O da qulaq
asındı... Elə ki bildi sən ədiyyə fakültəsi üzrə öz təhsilini qurtara bil-
mirsən, bu imkanın yoxdur, dedi ki, çox təəssüf! Mən də, yəni bun-
ların hamisindən nəticə çıxardım ki... Bir də axı bir bu deyil... Zame-
tov dünən... Bilirsən, Rodya, dünən biz evə gələndə mən kefli-kefli
sənə bəzi şeylər danışdım... qorxuram ki, mənim bu dediklərimi
şirişdəsen... bilirsənmi...

– Nəyi? Məni dəli hesab etdiklərini? Bəlkə, elə doğrudur.

Raskolnikov gərgin bir halda gülümsədi.

– Hə, hə... yəni, tfu, yox!.. Bir də o şeyləri ki, mən demişəm...
(o biri məsələ haqqında da), – bunlar hamısı kefli-kefli söylənilən
boş sözlərdir...

Raskolnikov çox əsəbi halda çıçırdı:

– Sən niyə axı üzr istəyirsən? Bu şeylər ləp mənim zəhləmi töküb!

Raskolnikov qəsdən özünü bir az da əsəbi göstəirdi.

– Biliyəm, biliyəm, başa düşürəm. Lap arxayı ol ki, başa
düşürəm. Hətta deməyə də xəcalət çəkirəm...

– Xəcalət çəkirsənse, onda demə!

Onlar susdular. Razumixin həddindən artıq sevinirdi; Raskolnikov bunu hiss edir, bu, onun qəlbində nifrət doğururdu. Razumixinin indicə Porfir haqqında danışdığını da onu təşvişə salırdı.

Raskolnikov bənizi ağarmış halda, ürəyi döyüne-döyüne öz-özünə dedi: "Ona da gərək vəzzariyyat oxuyam, özü də mümkün qədər təbii oxuyam. Heç nə oxumasam, daha təbii olar. Qəsdən heç nə



oxumamalı! Yox, qəsdən oxumamaq yenə təbii olmaz... Əş, orada məlum olar... baxarıq... bu saat... mənim ora getməyim yaxşıdır, ya baxarıq... bu saat... mənim ora getməyim yaxşıdır, ya pis? Kəpənək özü şamin üstünə uçur. Ürəyim döyüñür, bax bu, yaxşı deyil!..”

Razumixin:

– Bu boz evdə yaşayır, – dedi.

“Ən mühüm məsələ budur: dünən ki mən o ifritənin evinə getmişdim... qan məsələsini də soruşmuşdum – bunu Porfiri bilir, ya yox? Bunu dərhal bilmək lazımdır, içəri girən kimi üzündən bilmək lazımdır; yox-sa... məhv olsam da, gərək biləm!”

Birdən o, hiyləgərcəsinə gülümşəyərək Razumixinə dedi:

– Bilirsən nə var? Qardaş, sən səhərdən bəri qəribə bir həyəcan içindəsən – mən bu gün bunu hiss etdim... Doğrudurmu?

Razumixin narazı halda:

– Nə həyəcan? – dedi. – Heç bir həyəcan içinde deyiləm.

– Yox, qardaş, bu, aydın görünür. Bayaq sən stulda elə oturmışdun ki, heç belə oturmazsan: lap qırğında oturmuşdun, özü də hey əsəbi halda dartinirdin... lazım oldu-olmadı, cəld yerində qalxırdın... Gah acıqlı olurdun, gah da sir-sifətindən nur töküldürdü... Hətta qızarırdın da, xüsusiə səni nahara çağıranda yaman qızardın...

– Elə şey olmayıb, yalan deyirsən!.. Sən bunu niyə deyirsən?

– Bu nədir, sən lap məktəbli kimi utanırsan! Görürsən, yenə də qızardın!

– Amma sən yamanca donuzsanmış!

– Axi nədən utanırsan? Romeo! Dayan, mən bu gün bir yerdə bu barədə danışaram, ha-ha-ha! Bunu deyib anamı güldürərəm... Bir nəfər var, onu da...

– Mənə bax, mənə bax, axı bu, ciddi məsələdir, axı bu... Belə də iş olar, yaramaz! – Dəhşətdən Razumixinin bədəni buzladı, o lap özünü çasdırdı. – Sən axı onlara nə deyəcəksən? Qardaş, mən... pah, sən nə yamanca donuzsanmış!

– Deyirsen lap yazda açılmış qızılğuldür! Özü də heç bilirsən bu sənə necə yaraşır... Romeo – boyu on verşok! Gör necə də bu gün əl-üzünü yumusən, dırnaqlarını da təmizləmisən! Bu səndə heç görü -nən şeydir? Vallah, saçına yağ da sürtmüsən! Bir əyil baxım!

– Donuz!!!

Raskolnikov elə güldü ki, daha özünü saxlaya bilmədi; elə gülə-gülə də Porfiri Petroviçin mənzilinə girdilər. Raskolnikova da elə bu lazım idi: onların gülə-gülə qapıdan içəri girdiklərini, hələ də dəhlizdə güldükərini otaqlardan eşitmək olardı.

Razumixin Raskolnikovun çiyindən tutub qəzəblə piçildədi:

– Burada bir kəlmə də bu barədə danışmayacaqsan, yoxsa... təpəni dağıdaram!

V

Raskolnikov bu zaman otağa qədəm qoydu. O, elə bir halda otağa girdi ki, elə bil, var gücünü toplayaraq özünü gülməkdən saxlamaq istəyirdi. Uzundraz və kobud hərəkəti Razumixin də utana-utana onun ardınca içəri girdi: o, lalə kimi qıpçırmızı idi, üzündə sərt və qəzəblə bir ifadə vardi. Bu anda o, öz sıfəti və bütün siması ilə, doğrudan da, gülməli idi, – Raskolnikovun ona gülməyə haqqı vardi. Ev yiyəsi otağın ortasında durub sualedici bir nəzərlə onlara baxırdı; Raskolnikov heç təqdim olunmadan əlini uzadıb onun əlini sixdı. O hələ də, elə bil ki, fövqələde bir qüvvətlə özünü gülməkdən saxlamaq istəyirdi ki, heç olmasa, tanış olmaq üçün iki-üç kəlmə söz deyə bilsin. Lakin yenica ciddiləşmiş və nəsə mizildamışdı ki, birdən, elə bil, qeyri-ixtiyari olaraq yenə də Razumixinə baxdı, ancaq daha özünü saxlaya bilmədi: o necə bir qüvvətlə öz gülüşünün qabağını almışdisa, elə bir qüvvətlə də gülməyə başladı. Razumixin Raskolnikovun bu “ürəkdən gələn” gülüşünü fövqələdə bir qəzəblə qarşıladı; bu qəzəb bütün bu səhnəyə çox səmimilik, şənlik və ən başlıcası, bir təbiililik verirdi. Razumixin, sanki, bili-bilə işə daha da kömək etdi.

O bağıra-bağıra:

– Əş, belə də şey olar! – deyib əlini qaldırdı, ortada duran balaca, girdə stula çırpdı; stolun üstündə çayı içilmiş bir stəkan vardi.

Stol çevrildi, stəkan düşüb çılichkeit-çılichkeit oldu.

Porfiri Petroviç gülə-gülə çıktırdı:

– Həzərat, daha stolları niyə sindirirsiniz, axı bu, hökumətə ziyanı!

Otaqda belə bir vəziyyət əmələ gəlmişdi: Raskolnikov, əli ev yiyəsinin əlində olduğunu unudaraq gülürdü, lakin əndazəni aşmir



və gülüşü tez və təbii qurtarmaq üçün fürsət gözləyirdi. Razumixin stolun çevrilməsindən və stəkanın sınmasından tamamilə pərt olaraq tutqun bir halda stəkanın qırıqlarına baxdı, tüpürüüb pəncərəyə sarı döndü, qasqabağını tökərək, pəncərədən bayıra baxmağa başladı; ancəq o heç bir şey görmürdü. Porfiri Petroviç güllürdü, həm də gülmək istəyirdi, lakin aydın görünürdü ki, ona izahat lazımdır. Zametov kunc tərəfdə, stulda oturmuşdu; qonaqlar içəri girəndə o, yerindən qalxmış, gülümsəyərək ağzını aralamışdı, hamiya heyrətlə, hətta, elə bil ki, şübhə ilə, Raskolnikova isə bir növ təşvişlə baxırdı. Zametovun burada olması Raskolnikova çox pis təsir bağışladı: onun burada olacağını o gözləmirdi.

Raskolnikov düşünərək, öz-özünə dedi: "Bunu da fikirləşmək lazımdır!"

Sonra o, bərk utanaraq:

– Rica edirəm, – dedi, – bağışlayın.

– İltifat buyurun, çox xoşdur, sizin belə gəlməyiniz özü də xoşdur... – Sonra Porfiri Petroviç başı ilə Razumixini göstərərək əlavə etdi: – Deyəsən, o, bizimlə heç salamlaşmaq istəmir...

– Vallah, heç bilmirəm onun mənə niyə acığı tutub! Ancaq mən ona dedim ki, sən Romeoya oxşayırsan, özü də... bunu isbat elədim; gərək ki, daha ayrı bir şey deməmişəm.

Razumixin üzünü çevirmədən dedi:

– Donuz!

Porfiri güldü:

– O ki bir sözdən ötrü belə acıqlanır, deməli, buna çox ciddi bir səbəb var.

Razumixin:

– Sən də müstəntiqliyinə salma! – dedi. – Əşı, cəhənnəm olun hamınız!

Birdən o özü də güldü; kefi açıldı, heç bir şey olmamış kimi Porfiri Petroviçə yaxınlaşdı.

– Daha qurtardı! Hamımız axmağıq. İşə başlayaqq. Bu mənim dostum Rodion Romanoviç Raskolnikovdur; əvvəla budur ki, o sizin haqqınızda eşidib, sizinlə tanış olmaq istəyir; ikincisi də, sənə balaca bir işi düşüb. Paho! Zametov! Sən haradan bura gelmişən? Yoxsa tanışsınız? Çoxdan bir-birinizi tanıyırsınız?

Raskolnikov təşviş içində düşündü: "Bu nə deməkdir?"

Zametov, elə bil ki, utandı, ancaq o qədər yox. Sonra çox sərbəstcə dedi:

– Dünən sizdə tanış olduq ki...

– Deməli, Allah məni ziyanından qurtarın: Porfiri keçən həftə məndən yaman xahiş etmişdi ki, onu səninlə tanış edim; siz mənsiz də iyiləşib bir-birinizi tapmışsınız... Tütünün hanı?

Porfiri Petroviç xalat, çox təmiz alt köynək, köhnə çəkmə geymişdi. Onun otuz beş yaşı olardı; boyca ortaboylu adamdan kiçikdi; kökdü, hətta bir az şışman qarnı vardı; üzünü qırxdırmışdı; bığları və bakenbardı yox idi; saçını lap dibindən qırxdırmışdı; böyük girdə başı peysərdən daha qabarlıq və girdə idi; burnu bir az batıqdı; dolğun, girdə üzü xəstə üzü kimi tünd-sarı idi, lakin çox gümrah, hətta istehzalı idi; gözlərindəki ifadə mane olmasaydı, onun üzü xoştəbiət bir adamın üzünə oxşaya bilərdi; lakin onun gözlərində solğun bir parıltı vardı, ağ-sarışın kirpikləri bu parıltının üstünü örtürdü; gözlərini elə qırğırdı ki, elə bil, kiməsə göz vururdu. Onun baxışı qadını andıran vücuduna uyuşmurdu, ona daha artıq bir ciddilik verirdi, lakin ilk baxışda ondan belə bir ciddilik gözləmək olmazdı.

Porfiri Petroviç eşidəndə ki, qonağın onunla “bir balaca işi var”

– dərhal onun divanda oturmasını xahiş etdi, özü də divanın o biri ucunda oturub gözlərini ona dikdi, böyük bir diqqət və ciddiyətlə məsələnin dərhal söylənilməsini gözləməyə başladı; belə bir diqqət və ciddiyət adəmi dərinəkdir və narahat edir, xüsusilə o zaman ki, arada heç bir tanışlıq yoxdur və sizin söyləmək istədiyiniz məsələ, sizin fikrinizcə, heç də sizə göstərilən belə fövqəladə bir diqqətə layiq deyil. Raskolnikov məsələni qısa surətdə və aydın danışdı, öz danışığından da razı qaldı; hətta bu zaman Porfirini də yaxşıca gözdən keçirdi; Porfiri Petroviç də Raskolnikov danışıb qurtarana kimi, bir an da olsa, gözünü ondan ayırmadı. Razumixin stolun dalında, onlarla üz-üzə oturmuşdu. Raskolnikovun məsələni izah etməsinə maraqla, həm də səbirsizliklə qulaq asır, tez-tez də gah Raskolnikova, gah da Porfiri Petroviçə baxırdı; bununla da o hətta bir az həddini aşındı.

Raskolnikov ürəyində, onu söyərək dedi: “Axmaq!”

Porfiri çox işğūzar bir şəkildə ona dedi:

– Siz gərək polis dəftərxanasına izahat yarasınız ki, filan hadisəni, yəni o, qətl məsələsini eşitdikdən sonra mən də, öz növbəmdə, xahiş edirəm ki, bu iş tapşırılan müstəntiqə məlumat verilsin ki, filan və



filan şeylər mənimdir və mən arzu edirəm ki, onları geri alam... ya da ki... bunu orada sizin üçün yazarlar.

Raskolnikov, mümkün qədər özünü utanmış göstərməyə çalışaraq dedi:

– Məsələ burasındadır ki, hal-hazırda mənim heç pulum yoxdur... hətta bu azca şeyi də verməyə... bilirsınızmı, buna görə də mən indi ancaq bunu bildirmək istəyirdim ki, bu şeylər mənimdir, pulum olanda...

Porfiri Petroviç onun pul haqqında olan izahatını soyuq bir tərzdə dinləyərək:

– Bunun fərgi yoxdur, – dedi. – Amma siz əgər istəsəniz, birbaşa mənə də yaza bilərsiniz, o mənada ki, o məsələni eşitdiyimdən filan-filan şeylər haqqında sizə məlumat verərək xahiş edirəm ki...

Raskolnikov yenə də məsələnin pul cəhəti ilə maraqlanaraq onun sözünü kəsməyə tələsdi:

– Bunu adı kağızda yazmaq lazımdır?

– Bəli, lap adıca kağızda!

Birdən Porfiri Petroviç gözlərini qiyyaraq, həm də, elə bil ki, Raskolnikova göz vuraraq, lap aydınca duyulan bir istehza ilə ona baxdı. Bu, bəlkə də, Raskolnikova belə göründü, çünki bu, bircə an davam etmişdi. Hər halda, bir şey olmuşdu. Raskolnikov lap and içə bilərdi ki, Porfiri heç bilmək olmur nə üçünsə ona göz vurdı.

“Bilir!” – bu söz onun fikrindən ildirim kimi keçdi.

Raskolnikov bir az çəşaraq, sözünə davam etdi:

– Belə boş şey üçün sizi narahat etdiyimə görə üzr istəyirəm, mənim o şeylərimin cəmi beş manat qiyməti var, ancaq onlar – o adamdan ki mənə qalib – onun xatıresi olmaq etibarilə, mənim üçün çox qiymətlidir, etiraf edirəm ki, eşidən kimi yaman qorxdum...

Razumixin müəyyən bir məqsədlə sözə qarışdı:

– Dünən mən ağızından qaçınb Zosimova deyəndə ki, Porfiri girov qoynaları sorğu-sual edir, – ona görə sən elə diksindin?

Buna daha dözmək olmazdı. Raskolnikov səbir edə bilmədi: qəzəbələ odlanan qara gözləri parıldaya-parıldaya açıqlı-acıqlı Razumixinə baxdı. Elə o saat da özünü yüksəldirdi.

Çox ustaliqla özünü əsəbi göstərərək, Razumixinə sarı döndü:

– Qardaş, sən, deyəsən, mənə gülürsən? Bəlkə də, mən sənin nəzərində çox əhəmiyyətsiz olan bu şeylər üçün həddindən artıq

qayğı göstərirəm, – bu ola bilər; lakin bundan ötrü məni nə xudbin hesab etmək olar, nə də acgöz; bir də ki mənim nəzərimdə bu iki xırda şey heç də əhəmiyyətsiz deyil. Mən indicə sənə dedim ki, heç bir şeyə dəyməyən bu gümüş saat yeganə bir şeydir ki, atamdan mənə qalmışdır. Mənə gülürsən gül, ancaq anam mənim yanımı gəlmışdır, – birdən Porfiriyə sarı çevrildi, – o bilsin ki, – yenə də tez Razumixinə sarı döndü və çox çalışdı ki, danışanda səsi titrəsin, – bu saat yox olmuşdur, and olsun Allaha, o, çox dərd çəkəcək! Arvadı da!

Razumixin dediyinə peşman olaraq çıçırdı:

– Qətiyyən yox! Mən heç də o mənada demədim! Mən tamam əksinə dedim!

Raskolnikov qorxa-qorxa öz-özünə dedi: "Yaxşımı dedim! Təbii-mi çıxdı? Şışirtmədim ki? Bu "arvad" sözünü niyə dedim axı?"

Porfiri Petroviç nə məqsədləsə soruşdu:

– Deyirsiniz ananız gəlib?

– Bəli.

– Nə vaxt gəlib?

– Dünən axşam.

Porfiri susdu, o, sanki, nəsə düşünürdü.

Sonra o, sakit və soyuq bir halda sözünə davam etdi:

– Sizin şeyləriniz qətiyyən itə bilməz. Mən çoxdan sizin bura gələcəyinizi gözləyirdim.

Porfiri Petroviç heç özünü o yerə qoymayaraq, külqabını çox qayğı ilə Razumixinin qabağına qoydu: Razumixin çəkdiyi papirosla xalçanı yaman zibilləşmişdi.

Raskolnikov Porfirinin sözünü eşidəndə diksindi, lakin o, elə bil ki, Raskolnikova baxmırıdı, hələ də Razumixinin papirosunun dərdini çəkirdi.

Razumixin çıçırdı:

– Necə? Gözləyirdin? Yoxsa, onun da orada girov qoyduğunu bilirdin?

Porfiri Petroviç düz Raskolnikova sarı döndü:

– Sizin şeyləriniz – üzükə saatınız, onun evində bir kağıza bükülmüşdü, kağızın da üstünə qələmlə aydınca sizin adınız yazılı -mişdi, həm də sizdən onların hansı ayda, hansı gündə alındığı da qeyd olunmuşdu...



— Siz, nə yaxşı, görə bilmisiniz. — Raskolnikov bunu deyərək, uyğunsuz bir halda gülümsədi: bu zaman o, çox çalışırdı ki, Porfiri-nin düz gözlərinin içində baxsın, ancaq tab gətirə bilməyərək, birdən əlavə etdi: — Mən bunu ona görə dedim ki, orada girov qoyanlar çoxdur... Bunların hamisini yadda saxlamaq sizin üçün çətindir... Amma siz onların hamisini çox yaxşı yadda saxlamışınız, bir də ki... bir də ki...

“Axmaq söz demədim! Zəif çıxdı! Bunu axı niyə əlavə etdim?”

Porfiri güclə sezilən bir istehza ilə:

— Bütün girov qoyanlar indi məlumdur, bircə siz zəhmət çəkib gəlmirdiniz, — dedi.

— Bir az kefim yox idi.

— Mən bunu eşitmışdım. Hətta onu da eşitmışdım ki, siz nə barədəsə çox fikir çəkirsiniz. Sizin indi də, elə bil, rənginiz qəcib...

Raskolnikov birdən ifadə tərzini dəyişərək kobud bir halda ədəvətlə dedi:

— Rəngim-zadım qəçməyib... əksinə, lap sağlamam!

Onun hırsı artırdı, o, bunun qabağını ala bilmirdi.

Yenə də onun fikrindən belə bir şey keçdi: “Belə hırslı halda ağızından artıq söz qaćıra bilərəm. Axı bunlar məni niyə incidirlər?!”

Razumixin sözə qarışdı:

— Bir az kefi yoxmuş! Bir lovğalanmasına bax! Dünənə qədər, az qala, bayığlıq içində sayıqlayırdı... Porfiri, inanırsınızmı, özü güclə ayaq üstə durur, amma dünən mən, bir də Zosimov qapıdan bayra çıxan kimi geyinib gizlincə əkilmişdi, az qala, lap gecə yarısına kimi haralarisa gəzib-dolaşmışdı; özü də, sənə deyim ki, qətiyyən huşu özündə olmayıb; belə bir şeyi sən təsəvvür edə bilərsən?! Çox qəribə hadisədir!

— Doğrudan da, qətiyyən huşu özündə olmayıb? Gör də! — Porfiri arvaldlara xas olan bir hərəkətlə başını yellədi.

— Eh, boş sözdür! İnanmayın! — Birdən Raskolnikov kinli-kinli əlavə etdi: — Onsuz da inanmırıñız!

Lakin Porfiri Petroviç, elə bil, bu qəribə sözləri heç eşitmədi.

Razumixin birdən özündən çıxdı:

— Huşun özündə olsayıdı, sən gedərdinmi? Niyə getmişdin? Niyə? Özü də niyə axı gizlin getmişdin? Yaxşı, onda sənin ağlin başında idи? İndi mən bunu düz sənin üzünə deyirəm, çünkü bütün təhlükə daha sovuşmuşdur.

Birdən Raskolnikov meydanoxuyucu, həyasızcasına bir gülüşlə Porfiriyə sarı döndü:

– Dünən onlar mənim lap zəhləmi tökmüşdü, mən də onların əlindən qaçdım ki, gedib özümə otaq tutum, daha onlar məni axtarın tapa bilməsinlər; gedəndə də özümlə bir yiğin pul götürdüm. Cənab Zametov da o pulu görmüşdü. Cənab Zametov, bizim bəhsimizi hell edin: dünən mən ağıllı danışirdım, ya sayıqlayırdım?

Raskolnikov bu anda Zametovu lap boğa bilərdi! Çünkü Zame - tovun baxışı və susub durması onun heç xoşuna gəlmirdi...

Zametov soyuq bir halda:

– Məncə, siz **çox ağıllı**, hətta **çox bic** danışırınız, – dedi, – ancaq həddindən artıq **həyəcanlı** idiniz.

Porfir Petroviç sözə qarşdı:

– Nikodim Fomic bu gün mənə deyirdi ki, dünən sizi at basmış bir məmərun mənziliндə görüb, axşamdan da **çox keçibmiş**...

Razumixin yandan:

– Yaxşı da, elə bu məməru götürək! – dedi. – Sən onun yanında olanda dəli deyildin? Nə qədər pulu var – hamısını verib dəfn üçün onun arvadına! Yaxşı, kömək eləmək istəyirsən – on beş ver, heç olmasa, üçcə manat özünə saxla; amma bu götürüb iyirmi beş manatın hamısını verib!

– Bəlkə, mən küp tapmışam, sən heç bilmirsən!.. Buna görə də elə **səxavət** göstərdim... Odur, cənab Zametov bilir ki, mən küp tapmışam!.. – O, Porfiriyə sarı dönərək, dodaqları titrəyə-titrəyə əlavə etdi: – Rica edirəm, bizi bağışlayın: yarım saatdır ki, belə boş-boş söhbətlə sizi narahat edirik. Sizin zəhlənizi tökmüşük, eləmi?

– İltifat buyurun! **Əksine!** Ək-si-nə! Siz məni son dərəcə maraqlandırırsınız – əger siz bunu **bilsəydimiz!**.. Sizə baxmaq, qulaq asmaq da maraqlıdır... Sizin, nəhayət, zəhmət çəkib gəlməyinizi **çox şadam**, etiraf edirəm...

Razumixin ucadan:

– Heç olmasa, çay ver, – dedi, – boğazımız qurudu ki!

– **Çox gözəl fikirdir!** Bəlkə, bir balaca məclis də düzəldək. Gəl - sənə... çaydan daha mühüm işlə məşğul olaq?

– Rədd ol!

Porfir Petroviç getdi ki, desin çay gətirsinlər.



Fikirlər Raskolnikovun başında qasırğa kimi hərlənirdi. O, yamanca əsəbiləşmişdi.

“Xüsusilə, heç gizlətmirlər də, heç hesablaşmaq da istəmirlər! Sən ki məni heç tanımırsan – bəs nə üçün Nikodim Fomiclə mənim barəmdə danışmışan? Deməli, köpək sürüsü kimi, mənim dalimca düşdüklərini, məni izlədiklərini daha heç gizlətmək də istəmirlər! Açıqca üzümə tüpürürələr! – Raskolnikov qəzəbindən titrəyirdi. – İş ki belə oldu – onda düz vurun, daha mənimlə siçan-pişik oyunu oynamayıñ! Porfiri Petroviç, bu axı nəzakətsizlikdir, mən, bəlkə, hələ buna yol verməyəcəyəm! Durub həqiqəti hamınızın üzünə çırpacığam; onda görərsiniz ki, sizə necə nifrət edirəm!” O, güclə nəfəs alırdı. “Bəlkə, mənə belə gəlir? Bəlkə, bunun hamısı xəyaldır, mən səhv eləyirəm, təcrübəsiz olduğumdan hırslenirəm, öz alçaq rolumu yaxşı oynaya bilmirəm?! Bəlkə də, onlar bunu heç bir məqsədlə eləmirler? Onların bütün dedikləri adı sözlərdir, amma bu sözlərdə nəsə var... Belə sözləri həmişə demək olar, amma nəsə var. Niyə o, doğrudan-doğruya, “o qarının yanında” dedi? Niyə Zametov əlavə etdi ki, mən bic-bic danışırdım? Niyə onlar o cür danışırlar? O cür... deyirəm... Razumixin də elə burada oturub, niyə o, bunu duymur? O günahsız safeh heç vaxt heç bir şey duymur! Yenə titrətməm başlanır! Porfiri bayaq mənə göz vurdı, ya yox? Bu, əlbəttə, boş sözdür: o, mənə niyə axı göz vursun? Yoxsa, onlar məni əsəbiləşdirmək, ya mənimlə öcəsmək istəyirlər? Ya bunlar boş xəyaldır, ya, bəlkə, bilirlər! Hətta Zametov da həyasızlıq eləyir... Zametov həyasızlıq eləyirmi? Zametov bir gecədə fikrini dəyişib. **Mən** hiss edirəm ki, o, fikrini dəyişəcək! O burada, elə bil, öz evindədir, amma özü birinci dəfədir bura gəlir. Porfiri onu qonaq hesab eləmir, arxası ona sarı oturur. İyləşiblər! Mütləq məndən ötrü iyləşiblər! Biz gələnə kimi mütləq mənim barəmdə danışırımlar!.. Otaq məsələsini bilirlərmi? Bircə tez qurtarsayıdı!.. Mən deyəndə ki dünən otaq tutmağa qaçmışdım, o bunu qulaqardına vurdu, bir söz demədi. Bu otaq məsələsi mənim yaman ağlıma gəlib: sonra lazım olar!.. Deyərəm ki, huşsuz halda getmişəm!.. Ha-ha-ha! O, dünən axşam olanların hamısını bilir! Anamın gəlməsini bilmirmiş!.. O məlun ayı, günü də qələmlə yazıb!.. Təslim olmayıacağam, görərsiniz! Bu hələ sübut deyil, bu boş xəyaldır! Siz sübut göstərin! Mənzil məsələsi də sübut deyil, huşsuzluq əlamətidir; mən bilirəm onlara nə deyəcəyəm!..

Mənzil məsələsini onlar bilirmi? Bunu bilməmiş getməyəcəyəm! Mən niyə gəldim? Bax, mən ki indi hırsınırəm, bu, yəqin ki, sübutdur! Eh, mən nə yaman əsəbiyəm. Bəlkə də, bu yaxşıdır: xəstəliyin də əhəmiyyəti var... O, məni yoxlayır. Məni çasdıracaq. Mən niyə gəldim?"

Bunlar hamısı ildirim kimi onun fikrindən keçdi.

Porfiri Petroviç bir anda qayıtdı. Onun birdən nə isə kefi açılmışdı.

Razumixinə səri dönerək, tamamilə başqa bir ifadə ilə gülə-gülə:

– Qardaş, – dedi, – dürən sənin o məclisindən sonra mənim başım... Elə bil, bütün bəndlərim boşalmışdı...

– Maraqlı idi? Mən axı dünən sizi işin ləp maraqlı yerində qoyub getdim. Kim qalib gəldi?

– Məlum şeydir ki, heç kim. Axırda ədəbi məsələlərə gəlib çıxdıq, göylərə uçurduq.

– Rövə, bir təsəvvür elə, gör dünən necə bir məsələyə gəlib çıxdıq: cinayət deyilən şey var, ya yoxdur? Dedim axı, ləp lülqənbərdik!

Raskolnikov dalğın halda:

– Burada təəccübüllü nə var ki? – dedi. – Adı bir ictimai məsələdir.

Porfiri:

– Məsələ bu şəkildə qoyulmamışdı, – dedi.

Razumixin, adəti üzrə, qızışaraq, tələsə-tələsə dərhal onuna razılışdı:

– Doğrudur, ləp belə qoyulmamışdı. Rodion, qulaq as, sonra öz fikrini de. Mən sənin fikrini bilmək istəyirəm. Mən dünən onlarla var gücümə əlləşirdim, həm də səni gözləyirdim, ləp onlara demişdim ki, sən geləcəksən... Söhbət sosialistlərin əqidələrindən başlandı. Onların əqidəsi məlumdur: cinayət ictimai quruluşun qeyri-normal bir vəziyyətdə olmasına qarşı etirazdır, vəssalam, qurtardı getdi, daha ayrı bir səbəbə yol verilmir, bununla da bitir!

Porfiri Petroviç çıktı:

– Bax, yalan dedin!

Görünür, o, həvəsə gəlmİŞdi; Razumixinə baxaraq, tez-tez gülür, bununla da onu daha da qızışdırırı.

Razumixin odlu-odlu danışaraq onun sözünü kəsdi.

– Ayrı heç bir səbəbə yol verilmir! Yalan demirəm!.. Mən sənə onların kitabını göstərərəm: onların fikrincə, hər şey ona görə olur ki, "mühit pisdir" – qurtardı getdi. Bu, onların ən çox xoşadığı cümlədir!



Buradan da birbaş belə nəticə çıxarırlar: cəmiyyət normal surətdə qurulsa, o saat bütün cinayətlər yox olub gedər, çünki onda daha etiraz edilməli bir şey qalmayacaq, hamı da bir anda övliya olacaq. İnsan təbiəti hesaba alınmır, insan təbiəti rədd edilir, insan təbiəti gərek olmur! Onların fikrincə, bəşəriyyət tarixi canlı yolla axıra qədər inkişaf edərək, öz-özünə normal bir cəmiyyət şəklində təşəkkül etməyəcək; eksinə, ictimai bir sistem riyazi bir başdan çıxaraq, o saat bütün bəşəriyyəti təşkil edəcək və bir anda bütün insanları övliya və günahsız edəcək – özü də canlı bir prosesdən, tarixi və canlı bir yolla inkişaf etməzdən əvvəl! Buna görə də onlar sövq-təbii olaraq tarixi xoşlamırlar, deyirlər ki, “tarix başdan-başa pis, axmaq-axmaq şeylərdən ibarətdir” – hər şey ancaq axmaqlıqdan irəli gelir! Buna görə də onlar canlı həyat prosesini heç xoşlamırlar, deyirlər ki, canlı insan lazım deyil! Canlı insan həyat tələb edəcək, canlı insan mexanikaya tabe olmayacaq, canlı insan şübhə edəcək, canlı insan köhnə fikirli olacaq! Bizim dediyimizdən cəmdək qoxusu gəlsə də, burada insanı kauçukdan yaratmaq olar, bunun üstünlüyü də ondadır ki, bu insan canlı olmayacaq, onun iradəsi olmayacaq, o kölə olacaq, qiymət edə bilməyəcək. Nəticədə belə çıxır ki, hər şeyi kərpiclərin düzülməsinə və falansterdə¹ koridorların, otaqların necə yerləşəcəyinə gətirib çıxarmışlar. Görəcəksən ki, falanster hazırdır, amma insan falanster üçün hələ hazır deyil, yaşamaq istəyir, həyat prosesini hələ başa çatdırılmamışdır, qəbiristanlığa getmək hələ tezdir! Təkcə məntiqlə insan təbiəti üzərindən sıçrayıb getmək olmaz! Məntiq üç şeyi nəzərdə tuta bilər, amma bu şeylər milyonlardadır! Bu milyonların hamısını kəsib atmaq və bütün məsələni ancaq komforta gətirib çıxarmaq – məsələni lap asanca həll etməkdir! Bu, son dərəcə ayındır, heç düşünmək də lazım deyil! Xüsusilə, düşünmək lazım deyil! Həyatın bütün sırrı iki çap vərəqində yerləşir!

Porfiri güldü:

– Ay, baş alıb gedir ha! Döyəcləyir! Qolundan tutun... – O, Ras-
kolnikova sarı döndü: – Təsəvvür edin ki, bax, dünən axşam bu
qayda ilə altı adam bir-birinə qarışmışdı, hələ üstəlik qabaqcə bolca
punş içmişdi, bir təsəvvür edirsiniz də! Yox, qardaş, yalan deyirsən:
cinayət məsələsində “mühitin” çox əhəmiyyəti var; bunu mən sənə
isbat edərəm.

¹ *Falanster* – kommunada adamların yaşamağı üçün xüsusi bina.

– Mən də bilirom çox əhəmiyyəti var; indi sən mənə belə bir şey de görüm: qırx yaşı bir adam altı yaşlı qızın ismətini pozur, sənin fikrincə, “mühit” onu bu işə vadar etmişdir?

Porfiri böyük bir təşəxxüsə ona cavab verdi:

– Bəs necə, məsələyə ciddi baxılsı, əlbəttə, mühitdir. Belə bir cinayətin baş verməsini lap möhkəm surətdə “mühit”lə izah etmək olar.

Razumixin az qaldı dəli olsun. Bağıra-bağıra dedi:

– İstəyirsən mən sənə bu saat sübut eləyim ki, sənin kirpiklərin ancaq ona görə ağdır ki, Böyük İvanın boyu otuz beş sajındır; özü də lap aydın, dürüst, tərəqqipərvərcəsinə, hətta lap liberalcasına bir xüsusiyətlə sübut eləyim! İstəyirsən? Mən səninlə mərc gələrəm!

– Mən razi! Qulaq asaq görək o, necə sübut eləyəcək.

Razumixin çığra-çığra:

– Bir buna baxırsan da, elə özünü biciliyə qoyur ha! – deyərək yerindən qalxıb əlini yellədi. – Səninlə danışmağımı heç dəyərmə! Rodion, bu sözləri o qəsdən belə deyrir, sən onu hələ tanımırsan! Dünən də onların tərəfini saxlayırdı, ancaq ona görə ki, hamını əla salsın! Bilirsən o dünən nə deyirdi? Onlar da onun dediyinə sevinirdilər! O, iki həftə özünü belə göstərə bilər! Keçən il nədən ötrüsə bizi inandırırdı ki, gedib rahib olacağam: iki ay öz sözünün üstündə durdu! Bu yaxınlarda ağılna belə bir şey geldi; yenə bizi inandırmağa başladı ki, evlənirəm, özü də evlənmək üçün hər şey hazırlamışam. Hətta özümə təzə paltar da tikdirmişəm. Biz də onu təbrik etməyə başladıq. Sonra aydın oldu ki, evlənib-eləmir, bunlar hamısı boş xəyalıdır!

– Bax, yalan dedin! Paltarı mən qabaq tikdirmişdim. Təzə pal - tar tikdirdiyim üçün mənim ağılıma geldi ki, sizin hamınızı ələ salımlı!

Raskolnikov etinasız bir halda soruşdu:

– Siz, doğrudan da, özünüüzü biciliyə qoyursunuz?

– Bəs siz elə bilirsınız qoymuram? Bir dayanın, mən sizi də aldadacağam – ha-ha-ha! Bilirsınız nə var: mən sizə bütün həqiqəti açıb deyəcəyəm. Bütün bu suallarla, cinayətlərlə, mühitlə, qızlarla əlaqədar olaraq mənim yadımı sizin bir məqaləniz düşdü: əslində bu məqalə məni həmişə maraqlandırırdı. Məqalənin adı, deyəsən, “Cinayət haqqında” idi... ya, bəlkə, ayrı cürdür, yadımdan çıxıb. İki ay bundan əvvəl “Periodiçeskaya reç”i oxumaq şərəfinə nail oldum.

Raskolnikov təccübələ soruşdu:



— Mənim məqaləm? “Periodiçeskaya reç”də? Mən, doğrudan da, altı ay bundan əvvəl, universitetdən çıxanda bir kitab haqqında bir məqalə yazmışdım, ancaq onda mən məqaləni “Periodiçeskaya reç”ə deyil, “Yejenedelnaya reç” qəzetiňə vermişdim.

— Amma məqalə “Periodiçeskaya reç”də çıxmışdır.

— Sonra “Yejenedelnaya reç” bağlandı, məqalə də buna görə onda çap olunmadı...

— Bu doğrudur, ancaq “Yejenedelnaya reç” bağlansa da, əslində, “Periodiçeskaya reç”la birləşdi, buna görə də sizin məqaləniz iki ay bundan əvvəl “Periodiçeskaya reç”də çıxdı. Siz bunu bilmirdiniz?

Raskolnikovun, doğrudan da, bundan xəbəri yox idi.

— Gör ha! Siz onlardan bu məqalənin pulunu da tələb edə bilərsiniz! Sizin nə qəribə xasiyyətiniz var! O qədər tək-tənha yaşayırsınız ki, birbaş sizə aid olan şeylərdən də xəbəriniz olmur. Bu ki həqiqətdir.

Razumixin ucadan:

— Afərin, Rodka! Mən də heç bilmirdim, — dedi. — Elə bu gün qiraətxanaya gedib o nömrəni istəyəcəyəm! İki ay əvvəl? Hansı gündə çıxbı? Fərqi yoxdur, axtarıb tapacağam. Bir buna baxırsan! Heç demir də!

— Siz haradan bildiniz ki, o, mənim məqaləmdir? Onun imzası bircə hərfdi.

— Lap təsadüfən bildim, özü də bu günlərdə. Redaktorun vəstəsilə; o, mənim tanışımındır... Çox maraqlandıdım.

— Gərək ki, o məqalədə mən, bütün cinayət davam edən müd-dətdə caninin psixoloji vəziyyətini nəzərdən keçirmişdim.

— Bəli. Özünüz də israr edirsiniz ki, bir adam cinayət etməzdən əvvəl həmişə xəstə olur. Çox, çox orijinal bir fikirdir; ancaq, əslində, sizin məqalənizin bu cəhəti mənni maraqlandırmadı; məni maraqlandıran məqalənin sonunda sizin yeritdiyiniz bir fikirdir; çox təəssüf ki, siz bu fikrin üstündən bir eyhamla keçirsiniz, bunu aydınlaşdırırsınız... Sözün qisası, əgər yadınızdadırsa, orada eyham edilir ki, dünyada, guya, elə şəxslər var ki, onlar hər cür şüluqluq və cinayət edə bilərlər... yəni nəinki edə bilərlər, hətta onların buna tam haqqı vardır və guya, onlar üçün heç qanun da yoxdur.

Raskolnikov məqalədə söylənilən fikrin qəsdən və yamanca təhrif edilməsinə güldü.

Razumixin hətta bundan qorxdu:

– Nə? Necə? Cinayət etməyə haqqı var? Olmaya, ona görə ki, “mühit pisdir”, hə?

Porfiri:

– Yox, yox, ona görə deyil, – deyə cavab verdi. – Bütün məsələ burasındadır ki, bunun məqaləsində bütün insanlar – “adi” və “qeyri-adi” olmaqla iki yerə bölünür; “adi” insanlar gərək itaat etsinlər, onların qanundan kənara çıxmağa ixtiyarı yoxdur, çünki onlar “addir”. Amma “qeyri-adi” insanların hər cür cinayət etməyə, qanundan hər cür kənara çıxmağa ixtiyarı vardır, çünki onlar “qeyri-adidir”. Əgər səhv etmirəmsə, siz, deyəsən, belə yazırsınız!..

Razumixin buna **heyrət** edərək müzəndandı:

– Bu necə olar **axı?** Belə ola bilməz!

Raskolnikov bir də astadan güldü. O, dərhal məsələnin nə yerdə olduğunu, Porfirinin onu hara dartıb apardığını başa düşdü. Məqalə onun yadında idi. Porfiri ona meydan oxuyurdu, o meydan-dan geri çəkilməməyi qət etdi.

Raskolnikov çox sadə və təvazökar bir halda sözə başladı.

– Mənim məqaləmdə lap da siz deyən kimi yazılmayıb. Amma etiraf edirəm ki, siz o məqaləni, bəlkə də, doğru şərh etdiniz, hətta, əgər bilmək istəyirsinizsə, lap doğru şərh etdiniz... (Sanki məsələnin lap doğru şərh edilməsile razılışmaq ona **lezzət** verirdi.) Sizin dediyinizlə mənim dediyimin arasında fərq yalnız bir şeydədir: mən heç də təkid etmirəm ki, “qeyri-adi” insanlar, sizin dediyiniz kimi, mütləq gərək həmişə intizamsızlıq etsinlər və bunu etməyə borclu-durlar. Mənə elə gəlir ki, belə məqaləni heç çap eləməzdilər. Mən ancaq ona işarə etmişəm ki, “qeyri-adi” insanın **haqqı var...** Yəni rəsmi surətdə yox, özünün haqqı var ki, bəzi maneələrin üstündən keçmək üçün... öz vicdanına yol versin, özü də ancaq o zaman ki, onun yerinə yetirmək istədiyi fikir bunu tələb edir (bəzən bu fikir, bəlkə də, bütün bəşəriyyət üçün xilasedici bir şey olur). Siz iltifat buyurub deyirsiniz ki, mənim məqaləm aydın deyil; mən bu məqa - ləni mümkün qədər aydınlaşdırıa bilərəm. Sizə, deyəsən, elə bu lazımdır: əgər mən belə güman etsəm, bəlkə də, səhv etmərəm; mən bu məsələni sizə izah edim. Mənçə, əgər Keplerin və Nyutonun kəşfləri, bu kəşflərə mane olan, ya da bunların qarşısını alan bir, on, yüz və daha çox adam qurban verilməyincə insanlara qətiyyən məlum ola bilməzdisə, onda Nyutonun öz kəşfini bütün insanlara



məlum etmək üçün bu on, ya yüz adamı yoldan kənar etməyə haqqı vardi, hətta o, bunu etməyə borclu idi... Lakin bundan, qətiyyən, elə bir nəticə çıxarmaq olmaz ki, Nyutonun qabağına çıxan hər adamı öldürməyə, ya da hər gün bazarda oğurluq etməyə haqqı vardi. Sonra... yadimdadır, mən öz məqaləmdə belə bir fikir irəli sürürəm: hamı... misal üçün, ta qədim zamanlardan başlayaraq, likurqlara, solonlara, məhəmmədlərə, napoleonlara və sairəyə qədər yeni qanun qoyan, cəmiyyəti yenidən təşkil edən şəxslər elə bircə ona görə cani idilər ki, onlar yeni qanun qoymaqla cəmiyyət tərəfindən müqəddəs hesab edilən, ata-babadan qalmış qədim qanunları pozurdular, hətta onlar qan tökməkdən də, əgər bu qan onlara kömək edirdisə, geri durmurdu (bəzən də bu tökülen qan qədim qanunları müdafiə edən günahsız, şücaətli insanların qanı idi). Qəribə burasıdır ki, insanları yenidən təşkil edən bu xeyirxah adamlardan çoxu xüsusilə, yaman qan tökən adamlar idı. Xülasə, mən bu nəticəyə gəlirəm ki, nəinki böyük adamlar, hətta adı vəziyyətdən lap azca kənara çıxan, yəni təzəcə bir söz deməyə qabil olan şəxslər də, öz təbiətlərinə görə, mütləq az və ya çox dərəcədə cani olmalıdırlar. Yoxsa onlar üçün adı vəziyyətdən kənara çıxməq çətin olar, onlar isə, yenə də öz təbiətlərinə görə, adı vəziyyət daxilində qalmağa razı olmazlar, məncə, onlar gərək heç razı olmasınlar. Xülasə, siz görünüşünüz ki, mənim indiyə kimi söylədiklərimdə elə bir təzə söz yoxdur. Bu sözlər min dəfə çap olunmuş və oxunmuşdur. O ki qaldı mənim insanları “adi” və “qeyri-adi” deyə iki yerə bölməyim, bu, əlbəttə, bir qədər şətidir, mən bununla raziyam, bir də axı mən rəqəm göstərmirəm və rəqəmə əsaslanmiram. Mən ancaq öz əsas fikrime inanıram. Mənim əsas fikrim isə məhz bundan ibarətdir ki, insanlar təbiətin qanuna görə, ümumiyyətlə, iki təbəqəyə bölünürler: bunlardan biri aşağı pillədə duran (adi) insanlardır, yəni yalnız özlərinə oxşar insan töötəməyə xidmət edən materialdır; biri də ki, əsl insanlardır, yəni öz mühitində təzə söz deməyə qabiliyyəti, ya da istədiyi olan insanlardır. Əlbəttə, burada bölgü nəhayətsizdir, lakin bu iki təbəqəni bir-birindən ayıran xüsusiyyətlər çox kəskindir, birinci təbəqəni təşkil edən və ümumiyyətlə desək, material, yəni insanlar, öz təbiətlərinə görə, mühafizəkardır, dincdir, itaətkardır, itaətkar olmayı da xoşayarlar. Məncə, onlar elə gərək itaətkar olsunlar, çünki bu, onların nəsibidir, burada onları alçaldan heç bir şey

yoxdur; ikinci təbəqəyə mənsub olan insanların hamısı isə hərə öz qabiliyyətinə görə qanunu pozur, onlar pozub dağıdandırlar, ya da pozub dağıtmağa meyil edirlər. Bunların töretdiyi cinayətlər, əlbəttə, nisbidir və cürbəcürdür; onlar çox müxtəlif olan ifadələrində – eksəriyyətlə gələcək naminə hal-hazırı dağıtmağı tələb edirlər. Lakin əger onlara öz ideyaları üçün lap elə adam öldürmək, qan tökmək lazımlı olsa da, onlar, mənçə, öz ürəklərində, öz vicdanları ilə qan tökməyə özlərinə icazə verə bilərlər – əlbəttə, bu da baxır onların ideyasına və bu ideyanın böyük-kicikliyinə – bunu nəzərə alın. Öz məqa-ləmdə də mən ancaq bu mənada onların cinayət etməyə haqqı olduğunu deyirəm (*Yadınızdan çıxarmayın ki, bizim səhbətimiz qanun məsələsindən başlandı*). Bunu da bilin ki, bundan çox da qorxmaq lazımlı deyil, kütłə onların bu hüquqa malik olduğunu, demək olar ki, heç vaxt qəbul etmir, onları edam edir, dar ağacından asır (az ya çox), bununla da, tamamilə haqlı olaraq, öz mühafizəkarlıq vəzifələrini yerinə yetirir, lakin sonrakı nəsillərdə həmin bu kütłə o edam olunmuş şəxsləri yüksəldir, onlara səcdə edir (az ya çox). Bu iki təbəqədən birincisi hal-hazırın, ikincisi isə gələcəyin ağasıdır. Birincilər cəmiyyəti saxlayır, insanların sayını artırır, ikincilər cəmiyyəti irəli aparırlar, onu məqsədə doğru sövq edirlər. Həm birincilərin, həm də ikincilərin yaşamağa eyni dərəcədə haqqı vardır. Sözün qıisası, mənim nəzərimdə hamının eyni dərəcədə haqqı vardır, – *vive la guerre éternelle*¹ – əlbəttə, Yeni Quds-şerifə qədər!

– Deməli, siz, hər halda, Yeni Quds-şerifə inanırsınız?

Raskolnikov qəti bir ifadə ilə:

– İnanıram, – deyə cavab verdi. O, həm bunu, həm də bütün bu uzun mülahizələrini söyleyərkən yerə, xalça üzərində seçdiyi bir nöqtəyə baxırdı.

– V-e-e Allaha da inanırsınız? Belə maraqlandığım üçün üzristəyirəm!

Raskolnikov gözünü yerdən çəkib Porfiriyə baxdı:

– İnanıram, – deyə təkrar etdi.

– V-e-e Lazarın dirilməsinə də inanırsınız?

– İnanıram. Bunlar sizə nə üçün lazımdır?

– Doğrudan da, inanırsınız?

– Doğrudan da.

¹ Yaşasın əbədi müharibə (*fran.*)



– Belə de... Eləcə, maraqlandım. Üzr istəyirəm. İcazə verin, – yenə də əvvəlki məsələyə qayıdırəm – onları axı həmişə edam etmirlər; bəziləri, əksinə...

– Hələ sağkən qalib gəlirlər, eləmi? Əlbəttə, bəziləri hələ sağkən məqsədlərinə çatırlar, onda...

– Özləri edam etməyə başlayırlar, eləmi?

– Əgər lazımsa, edam edirlər. Özü də, bilirsinizmi, hətta çoxları belə edirlər. Ümumiyyətla, sizin bu qeydiniz ağıllı qeyddir.

– Təşəkkür edirəm. İndi siz mənə bir şeyi deyin; bu “qeyri-adiləri” “adilərdən” necə ayırmak olar? Anadan doğulan da mə onların xüsusi əlaməti olur? Bunu mən o mənada deyirəm ki, məsələ burada gərək daha aydın olsun, yəni bu adamları bir-birindən ayıran müəyyən bir zahiri əlamət olsun: mən işgüzar və xoşniyyət bir adam olduğumdan bu qədər narahat olmağım təbiidir, buna görə də məni bağışlayın; yaxşı olmazmı ki, bunun üçün, məsələn, xüsusi paltar düzəldilsin, ya da damğadan-zaddan bir şey olsun?.. Ona görə də bir şeyi nəzərə alın: onlar dolaşq düşsələr, bir təbəqədən olan birisi özünü o biri təbəqədən hesab etsə və siz bunu çox gözəl ifadə etdiniz, “bütün bu maneələri rədd etməyə” başlasa, onda...

– Ba, belə hallar çox tez-tez olur! Sizin bu qeydiniz əvvəlkindən daha ağıllı qeyddir...

– Təşəkkür edirəm...

– Burada təşəkkürlük bir şey yoxdur; nəzərə alın ki, səhv ancaq birinci təbəqə tərəfindən, yəni “adi” insanlar tərəfindən ola bilər (bəlkə də, mən bu sözü heç də müvəffeqiyətlə İslətməmişəm). Lakin onlar fitrən itaətkarlığa mail olsalar da, təbiətin bəzi rəngarəngliyinə görə (hətta inəklər də bundan məhrum edilməmişdir) onlar - dan çoxu özünü qabaqcıl adam, “dağıdıcı” təsəvvür edir, “yeni söz” demək üçün özünü qabağa soxur, özü də bunu tamamilə səmimi edir. Həqiqətdə isə, onlar yeni şeyləri çox vaxt görmür, hətta yeni söz deyənləri geridə qalmış və alçaqcasına düşünən adam hesab edirlər, onlara nifrat edirlər. Məncə, burada elə bir ciddi təhlükə ola bilməz, siz də bundan ötrü heç narahat olmayın, çünkü onlar heç vaxt çox qabağa getmirlər. Əlbəttə, bundan ötrü onları bəzən qamçılamaq, bununla da onlara öz yerini xatırlatmaq olar; bunu yerinə yetirmək üçün başqa bir adam da heç lazım deyil, onlar öz-özlərini qamçılayacaqlar, ona görə ki, çox yaxşı əxlaqlı adamlardır; bəziləri

bir-birinə bu xidməti göstərirlər, bəziləri də öz əllərilə özlərini qamçılayırlar... Camaatın qabağında öz günahlarını boyunlarına alır, tövbə edirlər; bu da çox gözəl çıxır, başqalarına da ibrət olur. Sözün qisası, siz heç narahat olmayın... Belə bir qanun var.

– Heç olmasa, bu cəhətdən siz məni bir az sakit etdiniz; axı yenə də bir əngəlli məsələ var, rica edirəm deyin görüm: başqalarını kəsməyə haqqı olan belə “qeyri-adi” adamlar çoxdurmu? Mən sizin dediyinizin qabağında baş əyməyə hazırlam, ancaq mənimlə razılaşın ki, bu kimi adamlar çox olsa, dəhşətli olmazmı, hə?

Raskolnikov yenə də eyni ifadə ilə:

– Siz bu barədə heç narahat olmayın! – dedi. – Ümumiyyətlə, yeni fikirli adamlar, yeni bir söz söyləməyə lap azca da qabil olan adamlar çox az, həddindən artıq az doğulur. Yalnız bir şey var ki, bu təbəqələrə və bölgülərə aid olan adamların doğulmaq qaydası, görünür, təbiətin müəyyən bir qanunu ilə çox düzgün və çox dürüst olaraq müəyyən edilmişdir. Əlbəttə, bu qanun indi və sonralar məlum ola bilər. Böyük insan kütləleri, yəni material bu dünyada ona görə mövcuddur ki, müəyyən bir səy, indiyə kimi gizlin qalan müəyyən bir proses nəticəsində nəsillərin qarışması və çarpanlaşması vasitəsilə mində bir adamdan, heç olmasa, az-çox müstəqil bir adam yetirə bilsin. Bundan bir az çox müstəqil bir adam yetirə bilsin. Bundan bir az çox müstəqil adamlar, bəlkə də, on mində bir doğulur (mən təxminini, gözəyan deyirəm). Daha müstəqil adamlar yüz mində bir doğulur. Dahilər milyonda bir, bəşəriyyəti təkmilləşdirən böyük dühələr isə, bəlkə də, həyatdan gəlib keçən min-min milyondan bir doğulur. Sözün qisası, bu hadisənin davam etdiyi retortaya mən baxmamışam. Lakin müəyyən bir qanun mütləq var və mütləq olmalıdır; bu məsələdə təsadüf ola bilməz.

Nəhayət, Razumixin ucadan dedi:

– Siz zarafat edirsınız, nədir? Yoxsa, bir-birinizi ələ salmışınız? Oturub bir-birini lağa qoyublar! Rodya, sən bunları ciddi deyirsən?

Raskolnikov başını qaldırıb ona baxdı, heç bir söz demədi: onun rəngi qəçmişdi, üzündə qəmgin bir ifadə vardi. Porfirinin əsəbi, kobud və həyasız istehzəsi Raskolnikovun sakit və qəmgin üzü qarşısında Razumixinə qəribə göründü.

– Qardaş, əgər sən bunları, doğrudan da, ciddi deyirsənsə, onda... Əlbəttə, mən deyərdim ki, bunlar yeni söz deyil, bizim min dəfə oxuduğumuz və eşitdiyimiz şeylərə oxşayır – bu cəhətdən sən



haqlısan; lakin sənin bu dediyində əsl orijinal və ancaq sənə aid olan məsələ odur ki, sən, hər halda, vicdanla qan tökməyə icazə verirsən, özü də, məni bağışla, belə bir fanatizm ilə... bu, məni dəhşətə gətirir. Deməli, sənin məqaləndə ifadə olunan əsas fikir də bundan ibarətdir. Vicdanla qan tökməyə icazə vermək... Məncə, bu, rəsmi surətdə, qanunla qan tökməyə icazə verməkdən daha dəhşətlidir...

Porfiri onun sözünə qüvvət verdi:

– Tamamilə doğrudur: daha dəhşətlidir!

– Yəqin ki, sən nəyəsə uyub bu sözü demisən! Burada səhv var. Mən oxuyaram... Sən nəyəsə uymusən! Sən belə fikirləşə bilməzsən... Oxuyaram...

Raskolnikov:

– Məqalədə bunlar yoxdur, – dedi. – Orada ancaq buna işarə var.

Porfiri yerində sakit otura bilmirdi:

– Belə, belə, indi mənə aydın oldu ki, siz cinayətə necə baxırısınız; sizin zəhlənizi tökürem, məni bağışlayın (sizi çox narahat edirəm, bunun üçün özüm xəcalət çəkirəm). Lakin bilirsinizmi, siz bayaq məni adilərin və qeyri-adilərin səhvən bir-birinə qarışdırıla bilməsi barəsində çox sakit etdiniz, lakin... bu məsələdə məni yenə də bəzi əməli şeylər narahat edir! Birdən bir kişi, ya cavan bir oğlan təsəvvür elədi ki, o Likurq, ya Məhəmməddir... – Əlbəttə, gələcəkdə belə olacaq, – bunun üçün də başladı bütün maneələri rədd etməyə... qarşıda axı uzaq bir səfər durur, səfər üçün də pul lazımdır... başlayır səfər üçün pul düzəltməyə... bilirsinizmi?

Zametov oturduğu yerində birdən piqqıldı. Raskolnikov heç ona baxmadı da.

O, Porfirinin sözünə sakitcə cavab verdi:

– Belə hallar, doğrudan da, ola bilər, mən bu barədə sizinlə razılaşmalıyam. Xüsusilə axmaq və şöhrətpərəst adamlar bu fikrə düşürlər; xüsusilə cavanlar.

– Görürsünüz mü! Bəs, bu necə olur axı?

Raskolnikov astadan güldü:

– Necə olur olsun, – buna mən müqəssir deyiləm ki! Bu belə olur, həmişə də olacaq. O (Razumixini göstərdi) indicə deyirdi ki, mən qan tökməyə icazə verirəm. Nə olsun axı? Cəmiyyət sürgün - lərlə, həbsxanalarla, məhkəmə müstəntiqlərilə, katorqalarla bol-bol təmin edilmişdir, – narahat olmaq niyə? Axtarın oğrunu tapın!..

- Axtarıb tapsaq, onda?
- Cəzasını da verin.
- Siz məninqələ danışırsınız. Yaxşı, bəs onun vicdan məsəlesi necə olsun?
- Onun vicdanı ilə sizin nə işiniz var?
- Bele də, insanpərvərlik cəhətdən.
- Kimin vicdanı varsa, o əzab çəkəcək, – əgər səhvini dərk eləsə. Bu da onun cəzasıdır, – katorqadan əlavə.

Razumixin qaşqabağını tökərək soruşdu:

- O dahilər ki, onlara adam öldürməyə icazə verilmişdir, onlar, doğrudanmı, gərək bunun heç əzabını çəkməsinlər, hətta tökdük-ləri qan üçün də?

– Burada “gərək” sözü nəyə lazımdır? Burada nə icazə var, nə qadağan. Əgər onların öldürdükləri adama yazıçı gəlirsə, qoy əzab çəksinlər... Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməye borcludurlar. Mənə elə gəlir ki, əsl böyük insanlar bu dünyada böyük kədər duymalıdır. – Bu sözləri o, dalğın bir halda əlavə etdi, bu isə səhbətin ümumi ahəngilə heç düz gəlmirdi.

O, başını qaldırdı, dalğın-dalğın onlara baxıb gülümsədi, şlyapasını götürdü. İndi o, bayaq içəri girdiyindən daha artıq sakitdi. Hami ayağa qalxdı.

Porfir Petroviç yenə də sözünə davam edərək dedi:

– İstəyir məni danlayın, istəyir acıqlanın, mən özümü saxlaya bilmirəm: icazə verin sizə bir sual da verim (mən sizi həddindən artıq narahat edirəm), xirdaca bir ideya da ortalığa atmaq istəyirəm, özü də ancaq ona görə ki, yadımdan çıxmasın...

Raskolnikov ciddi bir halda onların qabağında durub gözləyirdi; onun rəngi qaçmışdı.

– Yaxşı da, o xirdaca ideyanızı deyin.

– Məsələ belədir... Düzü, heç bilmirəm bunu necə daha müvəffəqiyətlə ifadə edim... bu xirdaca ideya həddindən artıq oynaq... psixoloji... bir ideyadır... Məsələ belədir: o zaman ki, siz öz məqalə-nizi yazırdınız, heç ola bilməz ki, hi-hi, siz özünüüzü, lap zərrə qədər də olsa, “qeyri-adı” adam, yəni sizin dediyiniz mənada, yeni söz söyləyən bir adam hesab etməmiş olasınız... Belədirmi?

Raskolnikov nifrətlə:

– Cox ola bilər, – dedi.



Razumixin yerindən tərpəndi.

– Əgər belə isə, məsələn, məşətdə bir müvəffəqiyətsizliyə və sıxıntıya uğradığınızdan, ya da bütün bəşəriyyətə yaxşılıq etmək üçün siz özünüz qarşınıza çıxan bir maneəni aşib keçərdinizmi?.. Məsələn, adam öldürər, bu adamın malını qarət edərdinizmi?

O, elə bil, yenə də birdən ona göz vurdub və eynən bayaqkı kimi səssizcə güldü.

Raskolnikov meydanoxuyucu bir halda, nifrat və təkəbbürlə dedi:

– Əgər keçsəydim də, bunu, əlbəttə, sizə deməzdim.

– Bu məsələ ilə mən ancaq maraqlanıram, ancaq sizin məqalənizi dərc etmək üçün, özü də ancaq ədəbi cəhətdən...

Raskolnikov nifratla düşündü: “Gör öz fikrini nə açıq və həysizcasına bildirir!”

Sonra soyuq bir halda dedi:

– İcazə verin, sizə bildirim ki, mən özümü nə Məhəmməd, nə Napoleon... nə də bu kimi şəxsiyyətlərdən hesab etmirəm, buna görə onlardan biri olmadığım halda, mənim necə hərəkət edəcəyim barəsində sizə kifayət qədər izahat verə bilmərəm.

Porfiri birdən həddindən artıq yaxın bir adam kimi:

– Siz nə danışırsınız, – dedi, – indi kim özünü rus elində Napoleon hesab etmir?

Hətta bu dəfə onun səsində lap aydınca bir şey duyulurdu.

Birdən Zametov dilləndi:

– Keçən həftə bizim Alyona İvanovnanı balta ilə öldürən adam da Napoleon olmağa hazırlaşan bir adam deyildimi?

Raskolnikov susur, diqqətlə və qəti bir nəzərlə Porfiriye baxırdı. Razumixin tutqun bir halda qaşlarını çatmışdı. Əvvəl də o, nə isə bir şey duymuşdu. O, açıqlı-acıqlı ətrafına baxdı. Bir dəqiqəlik ağır süküt çökdü. Raskolnikov dönüb getmək istədi.

Porfiri çox nəzakətlə əlini ona uzadaraq mehbəbəcasına:

– Gedirsiz? – dedi. – Sizinlə tanış olmağımıza çox şadam. O ki qaldı sizin xahişiniz, bu barədə lap arxayı olun. Elə mən deyən kimi də yazarsınız. Yaxşısı budur ki, özünüz ora, mənim yanına gəlin... bu günlərdə... istəyirsiniz lap elə sabah. Mən, yəqin, saat on birdə orada olacağam. Hamisini düzəldərik... danışarıq... – Sonra o, çox müləyim bir halda əlavə etdi: – Siz ən axırda ora gələnlərdən birisiniz... bəlkə, bizə bir şey deyə bildiniz...

Raskolnikov sərt soruşdu:

– Siz istəyirsiniz məni müəyyən şəraitdə, rəsmi surətdə sorğu-sual edəsiniz?

– Niyə axı? Bu hələ heç lazım deyil. Siz məni başqa cür başa düşdünüz. Bilirsınızmı, mən fürsət düşdükcə... bütün girov qoyanlarla söhbət eləmişəm... bəzilərindən ifadə almışam... siz indi axı-rincisiniz... – Birdən o, nəyəsə sevinərək bərkədən dedi: – Hə, lap yerinə düşdü! Lap yerində yadına düşdü, bunu niyə demirəm axı!.. – O, Razumixinə sarı döndü: – Sən onda axı o Nikolaşka haq - qında mənim qulağımı dəng eləmişdin... Axı mən özüm bilirəm, özüm bilirəm ki, – o, Raskolnikova sarı döndü, – onun günahı yoxdur, ancaq nə eləyəsən ki... Hələ Mitkanı da narahat eləmeli olduq... Məsələ bax, buradadır, bütün məsələnin məğzi bundadır: onda pilləkəndən düşəndə... siz axı orada saat səkkizdə olmusunuz?..

Raskolnikov:

– Saat səkkizdə olmuşam, – deyə cavab verdi və elə o saat hiss etdi ki, bunu nahaq dedi, bunu deməyə də bilerdi.

– Siz saat səkkizdə pilləkəndən düşəndə, ikinci mərtəbədə qapısı açıq mənzildə, – yadınızdadırı – iki fəhlə, ya da, heç olmasa, onlardan birini görmədinizmi? Onlar orada otaqları rəngləyirdilər, görmədiniz? Bu, onlar üçün çox-çox mühümdür!..

– Rəngsazları? – Raskolnikov ağır-ağır və sanki, olan hadisəni yadına sala-sala dedi: – Yox, görməmişəm... – Elə o saat bütün varlığını toplayaraq və duyduğu əzabdan qəlbini donaraq bir şeyi tez bilmək istədi ki, burada qurulan tələ nədən ibarətdir, burada təzə-dən nəzərə alınmalı bir şey varmı? – Yox, görməmişəm, belə bir qapısı açıq mənzil də gözümə dəyməyi... amma dördüncü mərtəbədə (o qurulan tələnin nədən ibarət olduğunu lap yaxşı başa düşmüşdü, buna da çox sevinirdi) yadimdadır, Alyona İvanovna ilə üzbüüz yaşayan bir məmur... öz mənzilindən köçürdü... yadimdadır... bu lap yaxşı yadimdadır... əsgərlər mənzildən bir divan çıxarırdılar, məni də divara sıxışdırıldılar... amma rəngsaz görməmişəm... rəngsazların olduğu yadimdə deyil... bir də ki, deyəsən, qapısı açıq mənzil yox idi. Hə, yox idi...

Birdən Razumixin özünə gəlmış kimi, həm də məsələnin nə yerdə olduğunu başa düşərək çıçırdı:



— Sən nə danışırsan! Rəngsazlar cinayət baş verən günü oraya rəng çəkirmişlər, amma bu, üç gün əvvəl orada olmuşdur! Sən axı nə soruştursan?

Porfiri əlini şappilti ilə alına vurdu:

— Eh, günləri qarışdırılmışam! — O hətta üzr istəyirmiş kimi, Ras-kolnikova müraciət edərək dedi: — Görürsünüzüm, bu məsələdə lap başımı itirmişəm! Bunu bilmək bizim üçün çox vacibdir; buna görə də indi mənim ağlıma gəldi ki, bəlkə, siz də bu barədə bir şey deyə bilərsiniz... Aləmi bir-birinə qarışdırılmışam!..

Razumixin tutqun halda:

— Diqqətli olmaq lazımdır! — dedi.

Bu sözləri deyəndə o artıq dəhlizdə idi. Porfiri Petroviç böyük bir nəzakətlə onları qapiya qədər ötürdü. Raskolnikov və Razumixin qəşqabaqlı və tutqun halda küçəyə çıxdılar. Onlar bir neçə addım kırımıncə getdilər.

Raskolnikov dərindən köksünü ötürdü.

VI

Razumixin çətin bir vəziyyətə düşmüşdü; o, var qüvvəsilə Ras-kolnikovun gətirdiyi sübutları rədd etməyə çalışırdı:

— ...İnanmiram! İnana bilmirəm!

Onlar artıq Bakaleyevin mehmanxanasına yaxınlaşmışdılar. Pulxe-riya Aleksandrovna və Dunya onları çoxdan gözləyirdi. Razumixin qızığın-qızığın danışır, danışdıqca da tez-tez dayanırdı; onlar birinci dəfə idi ki, bu məsələ barəsində belə açıq danışırdılar; elə bircə bu özü Razumixini karıxdırıvə həyəcanlandırırdı.

Raskolnikov etinasız və soyuq bir təbəssümlə deyirdi:

— İnanma! Sən, öz adətinə görə, heç bir şey duymurdun, amma mən hər sözü ölçüb-biçirdim... Bəli... mən səninlə bir şeydə razılaşıram: doğrudan da, Porfirinin ifadə tərzi çox qəribə idi, xüsusilə o əclaf Zametovun danışığı!.. Sən haqlısan: onun fikrində nəsə var; axı niyə, niyə?

— Gecə fikrini dəyişib.

— Əksinə, əksinə! Əgər onlar belə axmaq bir fikrə düşüblərsə, onda gərək var qüvvələrilə çalışıb bu fikri gizləyəyidilər, məsələnin

üstünü açmayıyadılar... İndisə onların bu hərəkəti həyasız bir hərəkətdir, həm də ehtiyatsızlıqdır!

– Onlar qəti bir şey bilsəydilər, özü də bunu möhkəm bilsəydilər, ya da əsaslı bir şübhələri olsayıdı, onda, doğrudan da, onu gizlətməyə çalışardılar ki, onu daha yaxşı udsunlar, bir də ki çoxdan evimi axtarırdılar, lakin onların əlində tutarlı heç bir şey yoxdur, onlar qəti heç bir şey bilmirlər, hamısı boş-boş xəyaldır, ikibaşlı fikirlərdir, yalnız əsassız təsəvvürlərdir; buna görə də həyasızlıqla məni dolaşdırmaq istəyirlər. Bəlkə də, əllərində tutarlı bir sübut olmadığı üçün o özü də hirsənmişdi, acığından sözü ağızından qaçırdı. Ya, bəlkə də, bir məqsədi var... O, deyəsən, ağılli adamdır... Bəlkə, biliyi ilə məni qorxutmaq istəyir... Qardaş, bu işin də özünə görə bir psixoloji cəhəti var... Amma bunu izah etmək özü iyrənc bir şeydir. Burax getsin!

– Həm də təhqir! Mən səni başa düşürəm! Amma... biz ki, indi açıq danışdıq (bu da çox yaxşı oldu ki, nəhayət, biz açıq danışdıqlı). Onda mən sənə bir şeyi etiraf edəcəyəm: çoxdan mən onların bu fikirde olduğunu duyurdum, lap əvvəldən, ancaq lap azca duyurdum, lap ötəri bir şəkildə, ancaq ötəri olsa da, duyurdum! Onlar nə cürətlə bu fikrə düşüblər? Bunun kökü haradadır? Heç bilirsən mən necə hirsənmişdim? Belə də şey olar: kasib bir tələbə, yoxsulluq və qara xülya onu əldən salmışdır, huşsuzluqla əlaqədar olan ağır bir xəstəlik, bu xəstəlik, bəlkə də, onda başlamaq üzrədir (bunu nəzərə alın), vasvası, izzət-nəfsini sevən, öz qiymətini bilən, altı ay öz otağında heç kəsi görməyən, cir-cindir içinde yaşayın, hətta çəkmə-sinin altı çoxmuş bir tələbə, – belə bir tələbə, heç bir qiyməti olmayan məhəllə polis işçilərinin qabağında durur, onların həqarətinə məruz qalır; bu yandan da xirtdəyinə çökmiş borc, vaxtı keçmiş veksel, borc üstündə onu qısnayan saray müşaviri Çebarov, üfunətlı rəng, reomürlə¹ otuz dərəcə soyuq, ağır hava, bir yiğin adam, dünən yanı-na getdiyi bir adamın öldürülməsi haqqında söhbət, özü də bunlar hamısı acqarına! Bu vəziyyətdə adam necə bayılmasın? Bütün məsələ də buna, buna əsaslandırıllır! Belə də şey olar?! Mən başa düşürəm ki, bu dözləsişli şey deyil, amma, Rodka, mən sənin yerinə olsaydım, onların gözünün içinə qəhqəhə ilə gülərdim, bundan da artıq – onların hamısının sıfətinə tü-pü-rər-dim, özü də lap bolluca, sonra da ətrafımı iyrimi-otuz yumruq atardım, lap yağılışından, – onlara

¹ Reomür – 80 dərəcəyə bölünmüş termometr



həmişə belə yumruq yedirtmək lazımdır, – bununla da məsələni qur tarardım. Tüpür getsin! Kefini pozma! Ayıbdır!

Raskolnikov fikirləşdi: "Amma bu şeyləri yaxşı ifadə elədi..."

Sonra o, acı-acı:

– Tüpürüm? – dedi. – Sabah yenə sorğu-sual olacaq! Mən niyə axı gedim onlara izahat verim? Dünən aşxanada Zametovun qabağında alçalmağım helə də məni yandırır.

– Belə də şey olar! Mən özüm Porfirinin yanına gedəcəyəm! Gedib onu qohumsayağı bir yaxşı sıxisidiracağam: qoy nə varsa, hamısını açıb desin, lap köküñə kimi! O ki qaldı Zametov...

Raskolnikov özlüyündə düşündü: "Axır ki başa düşdü!"

Razumixin birdən onun ciyindən tutub çıçırdı:

– Dayan! Dayan! Sən yanılmışan! Mən məsələni başa düşdüm: sən yanılmışan! Bunun axı nəyi kələkdir? Sən deyirsən ki, rəngsazlar məsəlesi badalaq idi? Bir başa düş: əger sən bunu eləmiş olsaydın, onda heç deyərdinmi ki, otağa rəng çəkiləndə görmüşəm... fəhlələri də görmüşəm? Əksinə, deyərdin ki, heç bir şey görməmişəm, – lap görmüş olsaydın da! Kim axı öz-özünü əleyhinə olan belə şeyi boynuna alar?

Raskolnikov könülsüz halda, həm də aydınca ifadə olunan nifrətlə cavab verdi:

– Əgər mən o işi eləmiş olsaydım, mütləq deyərdim ki, rəngsazları da görmüşəm, mənzili də...

– Niyə axı özün öz əleyhinə gedəsən?

– Ona görə ki, istintaq zamanı yalnız mujiklər, ya da cinayətə yeni qədəm qoyan adamlar bütün məsələlərdə dirənib dururlar, cinayəti boyunlarına almırlar. Azca fikrən inkişaf etmiş, dünyagörmüş adamlar isə, bütün rəddedilməz zahiri dəllilləri mütləq, həm də mümkün qədər qəbul etməyə çalışırlar; ancaq bunlardan başqa bir səbəb axtarır tapırlar, özlərinə xas olan xüsusi və gözlənilməz fikirlər ortalığa atırlar, bunlar da həmin dəllillərə tamamilə başqa bir məna verir, onları başqa bir şəkildə göstərir. Porfiri də, yəqin, bunu nəzərə alıbmış ki, mən mütləq belə cavab verəcəyəm, doğru görünmək üçün mütləq deyəcəyəm ki, görmüşəm, bununla da bəzi şeyləri ağızından çıxarmış olacağam...

– O da o saat sənə deyərdi ki, iki gün əvvəl rəngsazlar orada olmamışlar, deməli, o qarı öldürülən günü, axşam saat səkkizdə sən orada olmusan. Bununla da səni dolaşdırardı.

– Hə, o elə bunu nəzərə almışdı: elə bilirdi ki, mən bunu o saat dərk edə bilməyəcəyəm, həqiqətə uyğun olmaq üçün tez cavab verməyə tələsəcəyəm, iki gün əvvəl rəngsazların orada olmadığını yadımdan çıxarıcağam.

– Bunu yaddan çıxarmaq olarmı?

– Lap asanca çıxarmaq olar! Bic adamlar belə boş şeylərdə daha tez dolaşırlar. Adam bic olduqca, o daha az güman edir ki, onu adı bir məsələdə dolaşdırmaq olar. Ən bic adamı ən adı bir məsələdə dolaşdırmaq lazımdır. Porfiri heç də sən düşündüyün kimi axmaq adam deyil...

– O ki belə iş tutur – eclafdır!

Raskolnikov **gülməkdən** özünü saxlaya bilmədi. Son sözləri o, ruh yüksəkliyilə və həvəslə demişdi; lakin elə bu anda onun ruhlanması və həvəsə gəlməsi onun özünə qəribə göründü, çünkü bütün əvvəlki sözlərini o, qasqabaqla və nifrətlə **demişdi**, görünür, o özünü müəyyən bir məqsədlə, zərurət qarşısında belə göstərmiş.

O düşünərək, öz-özünə dedi: “Bəzi məsələlərdə ustalaşmağa başlayıram!”

Lakin elə bu anda o, birdən narahat olmağa başladı, sanki, onun fikrindən heç gözlənilmədiyi halda qorxulu bir şey keçmişdi. Onun narahatlığı get-gedə artırdı. Nəhayət, onlar gəlib mehmanxananın qapısına çatdılar.

Raskolnikov birdən:

– Sən gir içəri, – dedi, – mən də bu saat qaydırıram.

– Hara gedirsən? Biz ki gəlib çatmışıq!

– Mən gərək gedəm, işim var... yarım saatdan sonra gələ - cəyəm... Orada da deyərsən.

– Özün bil, mən də səninlə gedəcəyəm!

Raskolnikov ucadan dedi:

– Bu nədir, sən də mənə **əzab vermək** istəyirsən? – Bu sözləri o dərdli-dərdli və əsəbi halda dedi; bu zaman onun baxışlarında elə bir məyusluq vardı ki, Razumixinin əlleri yanına düşdü. Raskolnikov yaşadığı küçəyə sarı yeyin-yeyin getməyə başladı; Razumixin bir qədər artırmada durub onun ardınca baxdı. Axırda dişini dişinə sıxaraq, yumruqlarını düyünləyərək elə oradaca and içdi ki, bu gün gedib Porfirini mum kimi sıxsın, bütün məsələni ondan öyrənsin; sonra yuxarı qalxmağa başladı; o bilirdi ki, Pulxeriya Aleksandrovna indi onların gec gəlməsindən təşvişə düşmüştür, gedib onu sakit etmək lazımdır.



Raskolnikov yaşadığı evə çatanda gicgahları tərdən islanmışdı, ağır-ağır nəfəs alırdı. O, teləsə-teləsə yuxarı qalxıb, öz otağına girdi, elə o saat da qapının cəftəsini vurdu. Sonra qorxa-qorxa, dəli kimi bucağa cumdu; o, qarının evindən gətirdiyi şeyləri bura qoymuşdu; əlini deşiyə soxub, bir neçə dəqiqə çox diqqətlə onun ora-burasını, divar kağızının girinti-çixıntılarını yoxladı. Lakin heç bir şey tapmadı, dərindən köksünü ötürdü. Bayaq mehmanxananın artırmamasına çatanda birdən onun ağlına gəlmışdı ki, bəlkə, elə bir şey, bir saat zənciri, bir qol düyməsi, ya bu şeylərin büküldüyü və üstündə qarının xətti olan bir kağız parçası şeyləri oradan götürəndə, əlindən sürüşüb düşmüş olar, ya da deşiyin ora-burasında ilışib qalar, sonra da birdən tapılar, əsaslı bir dəlil kimi onu ələ verə.

O, ayaq üstündə durmuşdu və sanki, fikrə getmişdi; qəribə, miskin, mənasız bir təbəssüm onun dodaqlarında titrəyirdi. Fikirləri bir-birinə dolaşırıdı. O, dalğın bir halda aşağı düşüb, darvazaya sari getdi.

Kim isə çıçıraq dedi:

– Budur, özü də geldi!

Raskolnikov başını qaldırdı.

Dalandar öz daxmasının qapısı ağızında durub, onu ortaböylü bir adama göstərirdi; bu adam üst-başından meşşana oxşayırdı; əyninə jilet və xalatabənzər bir şey geymişdi: uzaqdan arvada oxşayırdı. Başına çirkli bir furajka qoymuşdu; onun yıpranmış, qırışq üzü əllidən artıq yaşı olduğunu göstərirdi; başı aşağı sallanırdı; piy basmış xırda gözlərində tutqun, ciddi, narazı bir ifadə vardı.

Raskolnikov dalandara yaxınlaşdı:

– Nə olub?

Meşşan tələsmədən, altdan-altdan, çəp-çəp, həm də diqqətlə ona baxdı, sonra yavaş-yavaş çevrildi, heç bir söz demədən darvazadan küçəyə çıxdı.

Raskolnikov ucadan soruşdu:

– Axi nə olub?

– Bu adam soruşdu ki, tələbə buradımı yaşayır, kimin mənzilində olur. Bu vaxt siz özünüz gəldiniz, mən sizi göstərdim, o da çıxbıd. Gördünüz də!

Dalandar da bir az buna heyrət etdi, lakin o, azca düşündükdən sonra dönüb yenə də öz daxmasına girdi.

Raskolnikov dərhal o adamın ardınca getdi və elə o saat da onu küçənin o biri tərəfilə gedən gördü: o, bir şey fikirləşmiş kimi, gözünü yerə dikərək, bayaqkı kimi ağır-ağır gedirdi. Çox çəkmədi ki, Raskolnikov ona çatdı, ancaq bir qədər onun ardınca getdi. Nəhayət, ona yanaşaraq, yandan onun üzünə baxdı. O adam da dərhal Raskolnikovu görüb cəld ona baxdı, sonra yenə də gözlərini yerə dikdi: bu qayda ilə onlar dinməz-söyləməz bir qədər yan-yana getdilər.

Axırda Raskolnikov astadan dedi:

– Siz məni soruşturdu... dalandardan?

Meşşan cavab vermədi, hətta heç onun üzünə də baxmadı.

– Bu nədir... gəlib soruştursunuz... sonra da susursunuz... axı bu nə deməkdir?..

Danişdinqça Raskolnikovun səsi qırılırdı, kəlmələri isə, nədənsə, aydın tələffüz edə bilmirdi.

Meşşan bu dəfə başını qaldırdı, məşum tutqun bir nəzərlə Raskolnikova baxdı. Birdən astadan, lakin aydın səslə dedi:

– Qatil!

Raskolnikov onunla yan-yana gedirdi. Birdən onun qıçları yamanca zəiflədi, kürəyi buzladı, ürəyi isə, elə bil ki, bir anlığa dayandı; sonra birdən döyündü, sanki, yerindən qopub düşdü. Bu qayda ilə onlar, yenə də dinib-danışmadan yüz addıma qədər yan-yana getdilər.

Meşşan ona baxmındı.

Raskolnikov güclə eşidiləcək bir səslə müzildəndi:

– Bu nədir... nədir... qatil kimdir?

Meşşan daha aydın və daha zəhmli bir səslə dedi:

– Sən qatilsən! – Bunu söylərkən o, nifrət və qalibiyətlə gülümşədi, yenə də Raskolnikovun solğun üzünə və ölgün gözlə - rinə baxdı.

Bu zaman onlar gəlib küçənin tininə çatdılardı. Meşşan sola döndü, geriye baxmadan yoluna düzəldi. Raskolnikov yerində dayanıb xeyli onun ardınca baxdı. Sonra gördü ki, meşşan əlli addıma qədər yol getdikdən sonra dönüb ona baxdı; Raskolnikov bu zaman hələ də yerində durub tərəpnəmirdi; buradan o adamın üzünü aydın görmək mümkün deyildi, lakin Raskolnikova elə gəldi ki, o adam bu dəfə də nifrət və qalibiyətlə gülümşədi.



Raskolnikov bərk üzüyürmüş kimi, qıçları əsə-əsə, yerişi zəifləyə-zəifləyə geri dönüb öz otağına qalxdı. Furajkasını çıxarıb stolun üstünə qoysdu, tərpənmədən on dəqiqəyə qədər onun qabağında durdu. Sonra gücdən düşmüş halda divanda oturdu, xəstə adam kimi zəif-zəif inildəyərək uzandi. Onun gözləri açıldı. Bu qayda ilə o, yarım saatda qədər uzanıb qaldı.

O heç bir şey haqqında düşünmürdü. Ancaq bəzi fikirlər, ya fikir qırıntıları, bəzi təsəvvürlər, – uşaqlıqda gördüyü, ya haradassa bircə dəfə rast gəldiyi, başqa bir vaxtda **xatırlamayacağ** adamların sifəti, V. kilsəsinin zəng qülləsi, bir aşxanada qoyulmuş bilyard, bilyardin qabağında durmuş bir zabit, bir zırzəmidən tütin dükanından gələn siqar qoxusu, içki dükani, başdan-başa çirkab tökülmüş, yumurta qabığı atılmış qaranlıq, dar bir pilləkən – nizamsız və əlaqəsiz halda onun xəyalında canlanırdı, haradansa bazar günü vurulan zəng səsləri gəlirdi... Bu şeylər onun xəyalında bir-birini əvəz edir, qasırğa kimi hərlənir, burulurdu. Bunlardan bəzisi **həttə** onun xoşuna gəlirdi; o, bunları xəyalında saxlamaq isteyirdi, lakin onlar sönüb yox olurdu; ümumiyyətla, bir şey daxilindən ona təzyiq edirdi, ancaq çox təzyiq etmirdi. Bəzən bu təzyiq **həttə** onun xoşuna gəlirdi...

O, Razumixinin yeyin-yeyin gəldiğini və səsini eşitdi, gözlərini yumub özünü yuxuluğa vurdu. Razumixin qapını açdı, bir az astanada dayındı, o, sanki, nəsə fikirləşirdi. Sonra yavaşca otağa girdi, üssulluca divana yaxınlaşdı. Nastasyanın piçiltisi eşidildi:

– Dəymə, qoy yatsın, sonra yeyər.

Bu dəfə Razumixinin səsi eşidildi:

– Düz deyirsən.

Onlar yenə də üssulluca bayırə çıxıb qapını örtdülər. Yarım saat da keçdi. Raskolnikov gözlərini açıb arxası üstə çevrildi, əllərini başının üstünə atdı... Üşüyə-üşüyə, titrəyə-titrəyə sözünə davam etdi:

“O kim idi? Yerin altından çıxan o adam kim idi? O, harada idi, nə görüb? O, hamısını görüb – buna heç şübhə yoxdur. Onda o harada durubmuş, haradan baxırmış? O, niyə ancaq indi meydana çıxır? O axı necə görə bilib – bu, mümkün olan şeydirmi?.. Bəli! Bəs Nikolayın qapı dalından tapdığı qutu: bu da mümkün olan şeydir? Dəlillər? Yüz min təfərrüatdan ən kiçiyini nəzərdən qaçırsan – dönüb Misir ehramı yekəlikdə bir dəlil olar! Milçək uçanda görübmiş! Belə də şey olarmı?” Birdən o zəiflədiyini, cismən zəiflədiyini nifrətlə hiss etdi.

Açı-acı gülümseyərək düşündü: "Mən bunu gərək bileydim! Mən öz-özümü taniya-taniya, hiss edə-edə hansı cəsarətlə baltanı götürüb qan tökdüm? Mən bunu gərək qabaqcadan bileydim... – Sonra o, ümidsiz bir halda piçildadi: – Mən axı bunu qabaqcadan bilirdim...".

Bəzən bu, ya qeyri-fikrin qarşısında donub qalırıdı.

"Yox, o adamlar belə yaranmamışlar; əsl hökmədar, – o adam ki, hər şey etməyə icazə verilmişdir, – Tulonu dağıdır, Parisdə qırğın törədir, öz ordusunu Misirdə yaddan çıxarı, Moskva səfərində yarım milyon adamı qırğına verir, Vilnada məzəli söz deməklə, işin içindən çıxır; öləndən sonra da ona pərəstiş edirlər, deməli, ona hər şey etməyə icazə verilir. Görünür, belə adamların bədəni tuncdandır!"

Birdən onun ağlına gələn başqa bir fikir az qaldı ki, onu güldürsün.

"Napoleon, ehramlar, Waterloo – bir də ki arıq, iyrienc bir sələmçi – Porfir Petroviç kimilər bunu axı necə həzm eləsinlər?.." O, bunu həzm eləyə bilərmi? Estetika mane olar: "Napoleon da qarının çarpayısı altına girərmi? Eh, zibil!"

Hərdən o hiss edirdi ki, sayıqlayır, o, qızdırımlı, həyəcanlı bir hal keçirirdi.

O, qızığın bir halda düşünürdü: "Qarı boş şeydir! Qarı məsəlesi bəlkə də, elə səhvdir, məsələ onda deyil! Qarı, xəstəlik idi... mən istəyirdim tez onun üstündən aşib keçim... mən adam öldürmədim, prinsipi öldürdüm! Prinsipi öldürdüm, amma üstündən aşib keçməyinə keçə bilmədim, bu tayda qaldım... Ancaq onu bacardım ki, öldürdüm! Heç demə, bunu da bacarmamışam... Prinsip? Niyə bayaq o səfəh Razumixin sosialistləri pisləyirdi? Onlar çalışqan və alverci camaatdır; "ümumi xoşbəxtlik" məşguldurlar. Yox, mənə həyat bir dəfə verilir, o daha verilməyəcək; mən "ümumi xoşbəxtliyi" gözləmək istəmirəm. Mən özüm də yaşamaq istəyirəm, belə olmasa, heç yaşamamaq yaxşıdır. Nə olsun ki! Mən cibimdəki manatı əlimdə sixaraq, "ümumi xoşbəxtliyi" gözləyərək, ac anamın yanından keçib getmək istəmirdim. "Mən də ümumi xoşbəxtlik üçün bir kərpic aparıram, buna görə də özümü qəlbən sakit hiss edirəm". Ha-ha! Bəs niyə siz məni buraxdırınız? Mən axı bu dünyaya birçə dəfə gəlirəm, axı mən də istəyirəm ki... – Birdən o dəli kimi gülərək əlavə etdi: – Eh, mən estetik bir bitəm, ayrı heç bir şey deyiləm. Bəli, mən, doğrudan da, bitəm. – O, sevinə-sevinə bu fikirdən



yapışıb, onun içində eşələnir, onunla oynayır və əlləşirdi. — Əvvəla, elə bircə ona görə ki, bit olmağım haqqında indi düşünürəm; ikincisi də, ona görə ki, düz bir ay Allah-taalanı narahat eləmişəm: onu şəhadətə çağırmışam ki, mən bu işi öz xeyrim, öz kefim üçün eləməmişəm, mən gözəl və xoş bir məqsədi nəzərdə tutub, bu işə girişmişəm. Ha-ha! Üçüncü də, ona görə ki, yerinə yetirdiyim işin haqlı bir iş olub-olmadığını mizan-tərəzi ilə, hesabla ölçüb-biçmək istəyirdim: buna görə də bütün bitlərdən ən zərərlisini seçdim; qarını öldürdükdən sonra bu qərara gəldim ki, ilk addımda mənə nə qədər şey lazımsa, onun evindən düz o qədər şey götürürüm — nə artıq, nə əskik! (Deməli, onun qalan şeyləri də etdiyi vəsiyyətinə görə monastırı veriləcəkdi, ha-ha!). Sonra o, dişlərini qıcırdaraq əlavə etdi: — Ona görə, ona görə mən qəti surətdə bitəm ki, ona görə ki, bəlkə də, mən özüm o öldürülmüş bitdən daha pisəm, daha murdaram; əvvəlcədən də elə özüm hiss edirdim ki, onu öldürəndən sonra bu sözü özümə deyəcəyəm! Elə bir şey varmı ki, belə bir dəhşətlə müqayisə oluna bilsin? Ah, bayaqlıq! Ah, alçaqlıq!.. Ata minmiş, əlinə qılınc almış “peyğəmbərin” vəziyyətini mən çox yaxşı başa düşürəm: Allah buyurmuşdu: ey “tir-tir əsən” məxluqat, tabe ol! “Peyğəmbər” haqlıdır, haqlıdır: o zaman ki, o küçənin ortasında yax-şı-ca bir batareya qoyur, təqsiri olanı da, olmayında topa tutur, heç izahat da verməyi özünə layiq görmür! Ey tir-tir əsən məxluq, tabe ol, heç bir şey arzu etmə, çünki bu, sənin işin deyil!.. O qarını mən qətiyyən, qətiyyən bağışlamayağam!”

Raskolnikovun saçı tərdən islanmışdı, titrəyən dodaqları qurumuşdu. **Durğun baxışı tavana dikilmişdi.**

“Anam, bacım — mən onları necə sevirdim! Niyə indi mən onlara nifrət edirəm? Bəli, mən onlara nifrət edirəm, onları görməyə gözüm yoxdur, yanımıda oturmalarına dözə bilmirəm... Onda mən yaxınlaşış anamı öpdüm, yadimdadır... Onu qucaqlayıb fikirləşirdim: o bilsə... ona demək lazımdır mı? Bunu məndən gözləmək olar... — Onu bürüyən bayğınlıqla mübarizə edirmiş kimi, özünü top - layaraq düşündü: — Bəli! Yəqin o da mənim kimidir. Ah, indi mən o qariya necə nifrət edirəm! Əgər o, aylısaydı — bəlkə də, onu ləp bir də öldürərdim! Yazıq Lizaveta! Niyə axı o elə o vaxtda gəlib çıxdı!.. Bir şey qəribədir: niyə mən onun barəsində fikirləşmirəm, elə bil ki, onu mən öldürməmişəm!.. Lizaveta! Sonya! Yazıq, məsum,

məsum baxışlı Lizaveta, Sonya!.. Mənim əzizlərim!.. Niyə onlar aqlamırlar? Niyə onlar inildəmirlər? Onlar hər şeylərini verirlər... məsum-məsum, sakit-sakit baxırlar... Sonya, Sonya, sakit baxışlı Sonya..."

O, huşunu itirdi, necə oldu ki, o gəlib küçəyə çıxdı? Bu, ona qəribə göründü, çünki bu onun yadında deyildi. Axşamdan xeyli keçmişdi. Qaranlıq getdikcə artır, dolğun ay get-gedə daha artıq parıldayırdı; ancaq hava çox bürkü idı. Adamlar yiğin-yığın küçə ilə gedirdilər, əsnaflar və iş adamları evlərinə dağlışırdılar, bəziləri gəzirdi, havadan əhəng, toz, durğun su qoxusu gelirdi. Raskolnikov qəməngin və fikirli halda gedirdi, evdən müəyyən bir məqsədlə çıxdığı ləp yaxşı yadında idi. O nə isə etməli idi, özü də tələsməli idi; ancaq nə etməli idi – bu, onun yadından çıxmışdı. Birdən o dayandı, gördü ki, küçənin o tayında, səkidə bir adam durub ona əl eləyir. Küçəni keçib onun yanına getdi; lakin birdən o adam geri döndü, başını aşağı salaraq, heç bir şey olmamış kimi, yoluna düzəldi, guya, Raskolnikovu heç çağırılmamışdı, heç özünü o yerə qoymadı. Raskolnikov: "Bəlkə, o heç məni çağırımayıb?!" – deyə düşündü, lakin yenə də onun ardınca getdi; on addım qalmış birdən onu tanıyaraq diksində: bu həmin xalat geymiş, həmin donqar meşşan idi. Raskolnikov onun ardınca gedirdi; onun ürəyi döyünləndi; onlar başqa bir küçəyə döndülər; o adam hələ də dönüb baxındı. Raskolnikov düşündü: "O bilirmi ki, mən onun ardınca gedirəm?" O, böyük bir evin darvazasından içəri girdi. Raskolnikov tez darvazaya yaxınlaşıb içəri baxdı: bəlkə, o dönüb baxar, onu çağırıar... Doğrudan da, o adam darvazadan keçib həyatə girəndə birdən dönüb geriyə baxdı, elə bil, yenə də ona əl elədi. Raskolnikov o saat darvazadan içəri girdi, lakin o adamı həyatdə görmədi: yəqin, o, evin birinci pilləkənинə qalxmışdı. Raskolnikov ora yüyürdü; doğrudan da, iki pilləkən yuxarıdan hələ də ağır-agır və bir qayda ilə atılan addım səsi gelirdi. Qəribədir: bu pilləkənə o, elə bil ki, bələddir! Budur, birinci mərtəbədə olan pəncərə! Ay işığı qəməngin-qəməngin və əsrərəngiz bir halda pəncərə şüşəsindən içəri süzüldü. Bu da ikinci mərtəbə! Ba! Bu ki rəngsazlar işləyən mənzildir... Bunu nə üçün o, dərhal tanımadı?

Yuxarıda gedən adamin ayaq səsi kəsildi: "Yəqin, o da dayandı, ya da bir yerdə gizləndi..." Bu da üçüncü mərtəbə! "Yenə yuxarı qalxımı? Gör necə sakitlikdir, adam qorxur..." Lakin o yenə də yuxarı qalxdı. Öz ayağının səsi onu türküdür və qorxudurdu. Aman Allah, nə



qaranlıqdır! O adam, yəqin, buralarda gizlənmişdir. Aha! Mənzilin pilləkən çıxan qapısı taybatay açıqdır. Raskolnikov fikirləşib içəri girdi. Dəhliz çox qaranlıqdi, nə adam vardi, nə bir şey: sanki, şeylərin hamısını götürüb aparmışdilar. O, yavaş-yavaş, pəncəsi üstündə qonaq otağına girdi: otağın hər yerinə parlaq ay işığı düşmüşdü; burada hər şey – stullar, sarı divan, ayna, çərçivəyə salınmış şəkillər yenə də əvvəlki kimi öz yerində idi. İri, girdə, mis kimi qızımızı ay pəncərədən düz içəri baxırdı. Raskolnikov fikirləşdi: "Bu səssizlik Aydandır, o, yəqin, indi tapmaca düzəldir...". O durub gözləyirdi; çox gözəldi; sakitlik artdıqca onun ürəyi daha bərk döyüñürdü, elə bərk döyüñürdü ki, hətta bundan onun ürəyi ağrıyrıdı. Sakitlik davam edirdi. Birdən bir anlığa çirttilti səsi eşidildi, elə bil ki, çop sınırları, sonra yenə də səssizlik oldu. Yuxudan ayılan bir milçək uça-uça pəncərə şüşəsinə toxunub, yazıq-yazıq vizildədi. Elə bu zaman o, bucaqda, kiçik şkafla pəncərə arasında bir şey gördü. Elə bil ki, divarda, mixdan asılmış bir salop idı. Raskolnikov fikirləşdi: "Bu salop niyə buradan asılmışdır, axı əvvəl bu, burada yox idi...". O, yavaş-yavaş salopa yaxınlaşdı və hiss etdi ki, salopun dalında, elə bil, adam gizlənmişdir. Əli ilə salopu ehtiyatla yana itələdi, gördü ki, orada bir stul var, stulda isə, bucaqda, bir qarı oturmuşdur; o, tamam bütüñünlükmiş, başını aşağı dikmişdir, onun üzünü görmək mümkün deyil;ancaq bu, həmin qarı idi. Raskolnikov onun başı üstündə dayanıb fikirləşdi: "Qorxur!" Sonra baltanı üsulluca paltosunun ilgəyindən çıxarıb qarının təpəsinə vurdu, bir də vurdu, bir də... Qəribədir; qarı heç tərpənmədi, o, elə bil ki, ağaçdandı. Raskolnikov qorxdu, əyilib ona yaxından baxmağa başladı, lakin qarı başını daha da aşağı əydi. Raskolnikov lap yerə yatdı, aşağıdan yuxarı onun üzünə baxdı, baxan kimi də qorxudan donub qaldı: qarı oturub səssizcə gülürdü, gülməkdən lap uğunub gedirdi,ancaq var gücünü toplayaraq çalışırdı ki, Raskolnikov onun səsini eşitməsin. Birdən ona elə gəldi ki, yataq otağının qapısı azca açıldı, elə bil, orada da güller və piçildaşırdılar. O, bərk qəzəbləndi: var gücü ilə baltanı qarının başına vurmağa başladı,ancaq hər dəfə baltanı vuranda yataq otağında gülüş və piçilti səsi daha da artırdı, qarının isə bütün bədəni gülməkdən yırğalanırdı. Raskolnikov qaçmağa üz qoydu;ancaq bütün dəhliz adamlı dolmuşdu; pilləkənə çıxan bütün qapılar taybatay açılmışdı; pilləkənin başı, pilləkən özü, aşağı da bütün

adam idi, adam başı idi, hamısı da baxırdı, ancaq hamısı gizlənib gözləyirdi, susurdu... Onun ürəyi sixıldı, qıçları hərəkətdən düşdü, yerində bitib qaldı... O, çığırmaq istədi və birdən ayıldı.

O, ağır-ağır köksünü ötürdü; qəribə burasıdır ki, yuxu, elə bil, davam edirdi: onun qapısı taybatay açıqdı; astanada onun heç tanımadiği bir adam durmuşdu, ona diqqətlə baxırdı.

Raskolnikov gözlərini hələ tamam açmamışdı ki, astanada duran adamı görüb yenə də tez gözünü yumdu. O, arxası üstə uzanmışdı, tərpənmirdi.

Fikirləşərək öz-özünə dedi: "Bu, bayaqkı yuxudurmu davam edir, ya başqa şeydir?" O yenə də lap azca, heç sezilməyəcək dərəcədə gözlərini açdı, kirpikləri arasından qapıya baxdı: o naməlum adam yenə də bayaqkı yerində durub diqqətlə ona baxırdı.

Birdən o yavaşça içəri girib, qapını üsulluca örtdü, stola yaxınlaşıb bir az gözlədi, lakin o heç də gözünü Raskolnikovdan ayrılmırdı. Sonra səs salmadan yavaşça divanın yanındakı stulda oturdu, şlyapasını götürüb yan tərəfinə döşəməyə qoydu, hər iki əli ilə əl ağaçına söykəndi, çənəsini də əlləri üstünə qoydu. Görünür, o, çox gözləmək fikrində idi. Raskolnikov nə qədər mümkünsə, titrək kirpikləri arasından ona baxırdı: bu, dolğun bədənli, ağa çalan sıx, açıq-sarışın saqqallı ahil bir adamdı.

On dəqiqəyə qədər vaxt keçdi. Hava hələ işıqdı, ancaq axşam olurdu. Otaq dərin bir sükut içinde idi. Hətta, pilləkəndən də heç bir səs gəlmirdi; ancaq iri bir milçək uça-uça, vizildaya-vizildaya pəncərə şüşəsinə dəyərək çirpinirdi. Axırda Raskolnikov bu vəziyyətə döze bilmədi; birdən qalxıb divanda oturdu:

– Yaxşı, deyin görüm, sizə nə lazımdır?

Naməlum adam sakitcə gülümsəyərək, qəribə bir halda dedi:

– Mən bilirdim ki, siz yatmadınız, özünüzü yuxuluğa vurmusunuz. İcazə verin, özümü təqdim edim: Arkadi İvanoviç Svidriqaylov.



DÖRDÜNCÜ HİSSƏ

I

Raskolnikov yenə də öz-özünə düşündü: “Olmaya, yuxu yenə də davam edir?”

Bu gözlənilməyən qonağa o həm ehtiyat və şübhə, həm də diq-qətlə baxırdı.

Nəhayət, o, heyrətlə dedi:

– Svidriqaylov? Bu nə sözdür! Ola bilməz!

Elə bil ki, qonaq onun bu sözünə heç təəccüb etmədi.

– Mən iki səbəbə görə sizin yanınıza gəlmişəm: birincisi budur ki, sizinlə şəxşən tanış olmaq istəyirdim, çünki çoxdandır mən sizin xeyrinizə olan çox maraqlı şəyər eşitmışəm; ikincisi də, mənim arzu etdiyim bir məsələ var, bəlkə də, siz bu məsələdə mənə kömək etməkdən boyun qaçırmazsınız; bu isə bilavasitə sizin bacınız Avdotya Romanovnanın xeyrinə olan bir məsələdir. Lakin, bəlkə də, indi o yanlış bir təsəvvürə görə, başqasının tövsiyəsi olmadan, məni heç öz həyətinə də buraxmaz, amma sizin köməyinizlə mən ümidi edirəm ki...

Raskolnikov onun sözünü kəsdi:

– Nahaq yerə ümidi edirsınız...

– İcazə verin, sizdən bir şey soruşum: onlar ancaq dünən gəliblər?

Raskolnikov onun sualına cavab vermədi.

– Dünən gəliblər – mən bilirəm. Mən özüm də cəmisi üç gündür gəlmişəm. Rodion Romanoviç, bu barədə sizə bir söz demək istəyirəm: mən özümü təmizə çıxarmağı artıq hesab edirəm; ancaq, icazə verin, mən də öz sözümü deyim: sağlam düşünülsə, yəni yanlış mülahizələr bir yana qoyulsa, bütün bu məsələdə, doğrudan da, mənim etdiyim cinayət nədən ibarətdir?

Raskolnikov yenə də dinməz ona baxırdı.

– Ondan ibarətdir ki, mən öz evimdə köməksiz bir qızı təqib etmişəm, “onu öz iyrənc təklifimlə təhqir etmişəm” – eləmi? (Özüm qabağa cumuram!). Bir özünüz təsəvvür edin ki, mən də axı

insanam, et *nihil humanum...*¹ Bir sözlə, mənim də tamahım düşə bilər, mən də sevə bilirəm (bu da, əlbəttə, bizim iradəmiz xaricində meydana gəlir) – onda bütün məsələ çox təbii surətdə izah edilmiş olar. Burada bütün məsələ bir şeydir: mən zalimam, ya məzлum? Bəlkə, məzлumam? Mən istədiyim şəxsə təklif edəndə ki, gəl bir yerdə Amerikaya, ya İsvəçrəyə qaçaq – onda, bəlkə də, ona çox böyük hörmət bəsləyirdim, həm də güman edirdim ki, ikimiz də xoşbəxt olarıq!.. İdrak axı ehtirasa xidmət edir, əslində, bəlkə, mən özümü daha artıq məhv edirdim, axı bir insaf edin!

Raskolnikov nifrətlə onun sözünü kəsdi:

– Məsələ heç də bunda deyil! Siz pissiniz – istəyir haqlı olun, istəyir haqsız, buna görə də sizi heç tanımaq da istəmirlər, sizi qovurlar, çıxın gedin!..

Svidriqaylov birdən qəhqəhə ilə güldü:

– Amma siz... amma sizi azdırmaq olmaz! Mən biclik eləmək istəyirdim, ancaq olmadı, siz əsl mətləbin üstünə gəldiniz?

– Siz elə bu saat da biclik eləyirsiniz.

Svidriqaylov açıqca gülərək sözünü davam etdi:

– Nə olsun ki? Nə olsun ki? Bu, *bonne guerre*² deyilən şey ki var, bu özü də yol verilən bir biclikdir! Hər halda, siz mənim sözümü kəsdiniz; yenə də deyirəm: bağdakı əhvalat olmasayı, ortada heç bir pislik də olmayacaqdı. Marfa Petrovna...

Raskolnikov kobud bir halda onun sözünü kəsdi:

– Deyirlər Marfa Petrovnani siz məhv etmisiniz!

– Siz bunu da eşitmisiniz? Necə də eşitməyəsiniz... Düzü, sizin bu sualınıza heç bilmirəm necə cavab verim, əslində, mənim vicda - nim bu barədə son dərəcə sakitdir. Yəni siz elə başa düşməyin ki, mən bu barədə bir şeydən qorxuram: bu məsələ tam qayda-qanunla və dürüstlüklə yerinə yetirilmişdir: *tibbi müayinə* göstərdi ki, o möhkəmcə yemək yedikdən, bir şüşə də şərab içdikdən sonra, elə o saat gedib çimmiş, bundan da onu iflic vurmüşdur; onlar başqa şey də tapa bilməzdi. Mən bir neçə vaxtdır ki, xüsusiylə vaqonda oturanda, belə bir şey fikirləşirdim: mən mənəvi cəhətdən onu əsəbi - ləşdirməklə, ya buna bənzər başqa bir şeylə, bəlkə də, bütün bu...

¹ İnsana xas olan şeyləri... (*lat.*) Terentinonun (II əsr) sözüdür: "Mən insanam, insana xas olan şeyləri özümə yabançı hesab etmirəm".

² Düzgün müharibə (*fran.*)



bədbəxtliyə səbəb olmuşam?! Lakin bu nəticəyə gəldim ki, belə bir şey qətiyyən ola bilməzdi.

Raskolnikov güldü:

– Nə üçün belə narahat olursunuz?!

– Siz axı niyə gülürsünüz? Bir təsəvvür edin: mən onu ancaq iki dəfə qamçı ilə vurdum, heç izi də qalmadı... Rica edirəm, siz məni ədəbsiz bir adam hesab etməyin; mən özüm lap yəqin bilirəm ki, çox pis iş tutmuşam və sonra... Eyni zamanda mən yaxşı bilirəm ki, Marfa Petrovna mənim bu, necə deyərlər, hərəkətimdən şad da olmuşdu. Sizin bacınızın əhvalatı bununla da qurtardı. Marfa Petrovna üç gün evdə oturmağa məcbur oldu; orada o, məktubla hamının zəhləsini tökmüşdü (bu məktubun oxunmasını eşitmisinizmi?). Birdən bu iki qamçı lap göydən düşmüş kimi olur! Ən əvvəl buyruq verir ki, karetanı qoşsunlar... Mən daha onu demirəm ki, arvadlarda belə hallar da olur: onlar üzdən özlərini qəzəblənmiş göstərsələr də, təhqir olunmaq onlar üçün çox-çox xoşdur! Belə hallar hamida var: ümumiyyətlə, insan təhqir olunmağı çox xoşlayır! Siz bunu görmüsünüz mü? Bu hal, xüsusilə arvadlarda çox olur. Hətta, demək olar ki, onlar ancaq bununla ovunurlar.

Raskolnikov əvvəl istədi ki, durub getsin, görüşü də bununla qurtarsın. Lakin bəzi şeylərlə maraqlandığından, hətta, bəzi şeyləri nəzərə alaraq, bir anlığa ləngidi.

Sonra dalğın halda soruşdu:

– Sizin dalaşmaqdan xoşunuz gəlir?

Svidriqaylov sakitcə cavab verdi:

– Yox, çox da elə xoşum gəlmir. Marfa Petrovna ilə də dalaşmagım çox nadir hallarda olardı. Biz çox yaxşı yaşayırıq, o, həmişə məndən razi idi. Biz yeddi il bir yerdə yaşadıq, bu yeddi ildə mən qamçını ikicə dəfə işə salmışam (bir dəfə də bir şey olmuşdu, ancaq bu, ikimənali bir hərəkətdir): birinci dəfə – evlənəndən iki ay sonra, kəndə gələn kimi belə bir şey oldu; bir də ki, indi – oldu axırıncı dəfə. Siz, yəqin, elə güman etmisiniz ki, mən yamanca zalımmam, geridə qalmış adamam, təhkimciyəm, eləmi? Ha-ha... Yeri gəlmışken, bir şeyi də deyim: Rodion Romanoviç, bəlkə, yadınızda ola: bir neçə il bundan əvvəl, xeyirxah qlasnilar dövründə bir nəfər dvoryanı bütün xalq içində, bütün ədəbiyyatda biabır eləmişdilər – familiyası yadım – dan çıxıb – o da vəqonda bir alman qadınını qamçı ilə döymüşdü,

yadınızdadır mı? Deyəsən, “Əsrin biabırçı hərəkəti”¹ də elə onda, elə həmin ildə yazılmışdır (“Misir gecələri”, onun camaat qarşısında oxunması, yadınızdadır mı? Qara gözlər! Ey bizim gəncliyin gözəl əyyamı, sən haradasan!). Bu barədə mənim rəyim belədir: alman qadınıni qamçı ilə döyən cənaba mən heç də hüsn-rəğbat bəsləmirəm, çünki bu, doğrudan da, elə bir şeydir ki... buna necə hüsn-rəğbat bəsləmək olar! Bununla belə, mən bir şeyi deməyə bilmərəm: bəzən elə “alman qadınları” olur, onlar elə iş tuturlar ki, heç bir mütərəqqi adam bunun qabağında özünü saxlaya bilməz. Onda heç kəs məsələyə bu nöqteyi-nəzərdən baxmirdı, əslində bu nöqteyi-nəzər əsl insanpərvər bir nöqteyi-nəzər idi, doğrudan da, belə idi!

Svidriqaylov bunu söylərkən yenə də güldü. Raskolnikov bu adamın nə barədə isə qəti qərara gəldiğini, həm də bic, kələkbaz bir adam olduğunu gördü.

— Görünür, siz bir neçə gündür heç kəslə danışmamışınız?

— Çox az danışmışam. Necə? Yəqin, mənim belə yumşaq, güzəştə gedən bir adam olduğuma təəccüb edirsiniz.

— Yox, mən ona təəccüb edirəm ki, siz həddindən artıq yumşaq, güzəştə gedən adamsınız.

— Ona görə ki, sizin sözlerinizin kobudluğundan incimədim? Eləmi? — Sonra açıq ürəklə əlavə etdi: — Axi... niyə də inciyim? Soruşulan kimi də cavab vermisiniz. — O, dalğın bir halda sözünə davam etdi: — Mən bəlkə də heç bir şəylə maraqlanıram, vallah... Xüsusiylə, indi, heç bir şəylə məşğul deyiləm... Amma siz düşünə bilərsiniz ki, mən sizə yarınmaq istəyirəm, xüsusiylə, ona görə ki, sizin bacınıza işim düşüb — bunu sizə özüm dedim. Ancaq bir şeyi sizə açıq deyirəm: çox darixıram! Xüsusiylə, bu üç gündə! Ona görə sizi görməyimə sevindim də... Rodion Romanoviç, bir söz deyəcəyəm, açıqlanmayıñ: nədənsə, siz özünüz mənə çox qəribə görünürsünüz. Nə deyirsiniz deyin, hər halda, sizdə nəsə var; özü də indi var, yəni bu anda yox, ümumiyyətlə indi... Yaxşı da, daha deməyəcəyəm, qaşqabağınızı tökməyin! Axi mən sizin güman etdiyiniz qədər də qaba deyiləm.

¹ 1861-ci ildə, fevral ayında, “Peterburqskiye vedomostı”də bir məqalə çap olunur; bu məqalədə Permde, Talmaçov adlı yerli bir məmərun arvadı tərəfindən Puşkinin “Misir gecələri” əsərinin camaat qarşısında oxunması böyük bir iftixarla təsvir edilirdi. “Vek” qəzetiñde P. Veynberq bu məqaləni elə salır. M. Mixaylov bu barədə “S. Peterburqskiye vedomostı”də “Əsrin biabırçı hərəkəti” adlı bir felyeton çap etdirir. Mixaylov bu felyetonda, guya, Veynberq tərəfindən təhqiq edilən Talmaçovani müdafiə edir. Bu məsələ xeyli vaxt mətbuatda müzakirə edilmişdi.



Raskolnikov qəşqabaqlı ona baxdı.

– Siz, bəlkə də, heç qaba deyiilsiniz! Hətta, mənə elə gəlir ki, siz çox yaxşı bir ictimai dairədənsiniz, ya da, heç olmasa, lazım gələndə abırlı bir adam olmayı bacarırsınız.

Svidriqaylov soyuq bir tərzdə, hətta, bir az da təkəbbürlə dedi:

– Mən başqalarının rəyilə çox da elə maraqlanmırıam, buna görə də niyə axı özümü bayağılığa qoyum, hərçənd, bu paltarı indi bizim iqlimdə geymək çox əlverişlidir; bir də ki... – o yenə də gülərək, əlavə etdi: – Xüsusilə adamın özündə buna təbii bir meyil ola...

– Mən eşitmışəm ki, sizin burada tanışınız çoxdur. Siz axı elə adamlardanınız ki, onlara “tanıssız deyil” deyirlər. Belə olduğu halda, əgər sizin müəyyən bir məqsədiniz yoxsa, mən sizin nəyinizə lazımmış?

Svidriqaylov əsas suala cavab verməyərək dedi:

– Siz bunu doğru dediniz ki, mənim tanışlarım var. Mən onları görmüşəm; üç gündür burada boş-bikar dolanıram; mən də tanıyıram, deyəsən, məni də tanıyırlar. Burası var ki, abırlı geyinmişəm, özü də kasiblardan hesab olunmuram: kəndlisi İslahatı axı bizə toxunmadı: meşə var, suvarma otlaq var, gəlir də ki öz yerində; ancaq... mən ora getməyəcəyəm; əvvəl də zəhləmi tökmüşdü; indi üç gündür gəzirəm, heç kəsin yanına getmirəm... Şəhər də ki, öz yerində! Ona bizzət necə ad qoyublar? Rica edirəm, siz deyin! Dəftərxanaçılar və cürbəcür seminaristlər şəhəri! Doğrusu, mən əvvəllər burada çox şeyi görüb duymamışdım, səkkiz il bundan əvvəl, onda ki burada veyillənirdim... İndi bircə anatomiyaya ümidi edirəm, vallah!

– Hansı anatomiyaya?

Svidriqaylov yenə də onun sualına qəsdən əhəmiyyət verməyərək sözünə davam etdi:

– O ki qaldı sizin o klublar, *Düssotlar*, *puantlar*¹, ya da bir də ki o proqress – qoy onlar bizsiz olsunlar! Şuler olmaq da, guya, bir şəymiş!

– Siz şuler də olmusunuz?

– Bunsuz olarmı? Bir dəstə adamdıq, özü də çox abırlı adamlardı, səkkiz il bundan əvvəl, vaxt keçirirdik, hamısı da, bilirsinizmi, ədəb-ərkan sahibi idi, şairlərdi, kapitalistlərdi. Bir də ki bizim rus

¹ *Düssot*, ya da *Düsso* – o zaman Peterburqdə məşhur olan bir restoranın sahibi. *Puant* (*fran.*) – gəzinti yeri. Peterburqun kübar adamları orada kef edirmişlər.

cəmiyyətində ən yaxşı ədəb-ərkan bərkdən-boşdan çıxmış adamlar-dadır, – siz bunu hiss etmisinizmi? Mən kənddə indi bu kökə düş-müşəm. Amma onda məni borc üstündə həbsxanaya salacaqdılar. Nejindən gəlmış bir yunanın üstündə... Elə bu zaman Marfa Pet-rovnaya rast gəldim; o, danişib məni otuz min gümüş pula aldı (cəmisi mənim 70000 borcum vardi). Şərtimiz də bu oldu ki, qanuni yolla evləndik; elə o saat da məni götürüb öz kəndinə apardı – çox qiymətli bir şey kimi... O axı məndən beş yaş böyük idi. Məni çox istəyirdi. Yeddi il kənddən kənara çıxmadım. Nəzərə alın ki, bu otuz min üçün o, mənim əleyhimə bütün ömürlük, ancaq başqasının adına, otuz minlik bir sənəd saxlayırdı, əgər mən itaətdən çıxmaq fikrinə düşsəydim – tələ o saat hazırlı! O eləyirdi də! Arvadlar hər şeyə qabildir.

– Sənəd olmasaydı, əkilərdinizmi?

– Bunu heç özüm də bilmirəm. Bu sənəd, demək olar ki, mənim heç əl-qolumu bağlamırdı. Özüm heç yerə getmək istəmirdim. Marfa Petrovna gördü ki, mən darixıram – özü mənə iki dəfə təklif elədi ki, xaricə gedək. Getmədim! Əvvəllər mən xaricə gedərdim, həmişə də orada yamanca darixardım. Ona görə yox ki, ora pis idi: görərdin ki, şəfəq söküür, gün çıxır, Napoleon körfəzi, dəniz – amma məni qəm-qüssə basırdı! Deyirdim, yox, vətən yaxşıdır: orda heç olmasa hər şeydə başqalarını təqsirləndirirsən, amma özünü təmizə çıxarırsan. Mən indi, bəlkə də, şimal qütbüñə ekspedisiyaya gedərdim, çünki *j' ai le vin mauvais*¹; içməkdən də zəhləm gedir, şərab - dan başqa da ayrı bir şey qalmamışdır. Bunu da elədim. Deyirlər ki, Berq bazar günü Yusupov yanında böyük bir şarda uçacaqdır, müəyyən pulla özünə yoldaş axtarır, doğrudurmu?

– Siz də uçardinızmı?

– Mən? Yox... elə-bele dedim...

Raskolnikov düşünərək, öz-özünə dedi: “Doğrudan, bu, deyə-sən, ağlinı azdırıb axı?”

Svidriqaylov fikirli bir halda sözünə davam etdi:

– Yox, sənəd mənim əl-qolumu bağlamırdı, özüm kənddən bir yana getmirdim. Bir də ki bir il olar, mənim ad günümədə Marfa Petrovna bu sənədi də mənə qaytardı, üstəlik, hələ bolluca pul da verdi. Axı onun pulu vardi. “Görürsünüzüm, Arkadi İvanoviç, sizə necə

¹ Məni həddindən artıq qəm-qüssə basıb (*fran.*)



inanıram!” Doğrudan da, lap elə belə də dedi. Belə dediyinə siz inanırsınız? Bilirsizmi, kənddə mən əməlli-başlı mülkədar oldum; qəzada məni tanıyırlar. Kitab da yazıb gətirdirdim. Marfa Petrovna əvvəl bunu bəyəndi, amma sonra elə hey qorxurdu ki, oxumaqdan başım xarab olar.

– Siz, deyəsən, Marfa Petrovna üçün çox darixırsınız?

– Mən? Ola bilər. Doğrudan da, ola bilər. Qoy sizdən bir şey soruşum: siz teyfə inanırsınız?

– Hansı teyfə?

– Hansı teyf olacaq: adı teyfə, adamın görünə görünür ey!..

– Siz inanırsınız?

– Həm inanıram, həm də yox, *pour vous plaire...*¹ yəni, yox da demək olmaz...

– Sizin gözünüzə görünür nədir?

Svidriqaylov qəribə bir nəzərlə ona baxdı. Sonra ağızını əyərək qəribə bir halda gülümsəyərək dedi:

– Marfa Petrovna iltifat buyurub gəlir...

– Necə yəni, iltifat buyurub gəlir?

– Üç dəfə gəlib. Birinci dəfə mən onu dəfn günü gördüm – qəbiristanlıqdan qayıdanınan bir saat sonra. Bunun səhəri bura gəldim. İkinci dəfə onu üç gün əvvəl, yolda, dan yeri ağaranda, Kiçik Vişera stansiyasında gördüm. Üçüncü dəfə də iki saat bundan əvvəl, indi düşdüyüm otaqda gördüm. Özüm də tək idim.

– Lap açıq gördünüz?

– Lap açıq. Üç dəfənin üçündə də lap açıq görmüşəm. Gəlib bir az söhbət eləyir, sonra da qapıdan çıxb gedir; həmişə də qapıdan gedir. Getdiyini, elə bil, eşidirəm də.

– Nədənsə, mən elə belə də güman edirdim ki, sizin başınıza buna oxşar bir şey gəlir!

Elə o saat da bunu dediyinə təəccüb etdi. O, böyük bir həyəcan içində idi.

Svidriqaylov təəccübə soruşdu:

– Eləmi? Siz bunu güman edirsınız? Doğrudanmı? Mən demədimmi, bizim aramızda ümumi bir cəhət var, hə?

Raskolnikov sərt bir halda və həyəcanla dedi:

– Siz bunu qətiyyən deməmisiniz!

¹ Sizə kef vermək üçün (*fran.*)

– Deməmişəm?

– Yox!

– Mənə elə gəldi ki, demişəm. Bayaq mən içəri girəndə gördüm ki, siz gözüyumu uzanmışınız, amma özünüzü elə göstərirsiniz ki, guya, yatmışınız, elə o saat öz-özümə dedim: “Bu, həmin o adamdır!”

Raskolnikov bərkdən dedi:

– Bu nə sözdür: həmin adamdır? Siz bunu nə barədə deyirsiniz?

Svidriqaylov özü dolaşmış kimi, açıq ürəklə Mizildandı:

– Nə barədə? Düzü, heç özüm də bilmirəm nə barəd...

Bir az susdular. Onlar diqqətlə bir-birinə baxırdılar.

Raskolnikov narazı halda yenə də ucadan:

– Bunlar hamısı boş-boş şeylərdir! – dedi. – O gələndə sizə nə deyir?

– Marfa Petrovnam? Təsəvvür edin ki, lap mənasız, boş şeylər deyir, adam buna lap təəccüb edir, məni də acıqlandıran elə budur. Birinci dəfə gələndə – (bilirsinizmi, yorulmuşdum: dəfn mərasimi, dua, sonra da hüzr, dua; axırdı elə oldu ki, kabinetdə tək qaldım, sıqar çəkib fikrə getdim) – qapıdan içəri girib dedi: “Arkadi İvanoviç, bu gün sizin başınız qanlıq olduğundan, yemək otağındaki saatı yadınızdan çıxıb qurmamışınız”. Doğrudan da, bu yeddi ildə bu saatı mən qururdum, yadımdan çıxsa, görərdin ki, o, mənim yadına salardı. Ertəsi gün mən bura gəldim. Hava açıldı, stansiyaya girdim: bir az mürgüləmişdim, ölgün bir halda idim, gözlərim şişmişdi, oturub qəhvə gətirdim; bir də gördüm ki, Marfa Petrovna, əlində bir dəstə kart, gəlib qabağımda oturdu, dedi: “Arkadi İvanoviç, falınıza baxımmı, görək başınıza yolda nə gələcək?” O, fala baxmaqda yaman usta idi. Ancaq baxmadı, gərək baxayıdı, bunu özümə bağışlaya bilmirəm. Qorxub qaçıdı, elə bu vaxt zəng də vurdu. Bu gün yeməkhanadan gətirilən çox pis xörəyi yeyib oturmuşdum, yemək mənə ağırlıq eləyirdi; oturub sıqar çəkirdim; birdən yenə Marfa Petrovna əynində ipək don, geyinib-kecinmiş içəri girdi, donunun dal balağı uzanıb quyruq kimi yerlə süründürdü. Dedi: “Xoş gördük, Arkadi İvanoviç! Mənim donum xoşunuza gəlirmi? Aniska belə tikmir” (Aniska, bizim kənddə olan dərzidir, əvvəller təhlkimli qızlardan idi, dərzilik işini öyrənmək üçün Moskvaya getmişdi, qəşəng qızdır). Qabağımda durub firlandı. Mən onun donuna, sonra da çox diqqətlə üzünə baxdım.



Dedim: "Marfa Petrovna, sizin də həvəsiniz var, belə boş şey üçün zəhmət çəkib mənim yanımı gəlirsiniz!", "Ah, ilahi! Atam, səni nara-hat eləmək də olmaz?". Mən də ona öcəşmək üçün dedim: "Marfa Petrovna, mən evlənmək istəyirəm". – "Arkadi İvanoviç, bunu sizdən gözləmək olar. Arvadınızı basdırın kimi elə o saat evlənməyə getmişiniz – bu heç yaxşı şey deyil! Evlənməyinə evlənirsınız, heç olmasa, yaxşı bir arvad seçəydim, yoxsa elə bir şey seçmişiniz ki, bundan nə o xeyir görəcək, nə də siz, adamları özünüzə güldürəcəksiniz!" Bunu deyib getdi, donunun quyruğu bu zaman, elə bil ki, xışıldayırdı. Belə də səfəh şey olar, hə?

Raskolnikov dedi:

– Bəlkə, siz yalan deyirsiniz?

Svidriqaylov verilən sualın kobudluğunu sanki duymayaraq, fikirli bir halda dedi:

– Mən çox nadir hallarda yalan deyirəm.

– Əvvəller, bundan qabaq, sizin gözünüzə heç teyf görüñürdüm?

– Yo-o! Ömrümdə bircə dəfə gözümə görünüb, altı il bundan əvvəl. Mənim Filka adlı bir nökərim vardı; onu yenicə basdırılmışdılar ki, mən bunu unudub çıçırdım: "Filka, çubuğu gətir". Filka o saat içəri girib düz mənim çubuqlarım olan yerə getdi. Oturub fikirləşdim: "O məndən qisas alacaq", çünki onun ölümündən azca əvvəl biz bərk dalaşmışdıq. Dedim: "Dirsəyin yırtıq ola-ola, sən necə cürət eləyib mənim yanımı gəlmisən, itil buradan, yaramaz!" O dönüb getdi, daha gəlmədi. Mən bunu onda Marfa Petrovnaya demədim. Sonra istədim onun üçün dua oxutdurum, ancaq bunu eləməyə utandım.

– Həkimə gedin.

– Siz deməsəniz də, başa düşürəm ki, mənim kefim yoxdur, ancaq bilmirəm mənim kefsizliyim nədir. Məncə, yəqin ki, mən sizdən beş dəfə artıq sağlamam. Mən sizdən onu soruştadım ki, teyf adamın gözünə görünür, ya yox. Mən sizdən onu soruştum ki, siz teyf olduğuna inanırsınızmı?

Raskolnikov açıqlı-acıqlı:

– Yox, – dedi, – inanmiram!

Svidriqaylov yana baxaraq və başını bir az əyərək, öz-özünə danışmış kimi mizildəndi:

– Ümumiyyətlə, necə deyirlər? Deyirlər: “Deməli, sən xəstəsən; o şey ki sənin gözünə görünür, əslində, belə bir şey yoxdur, səni qara basır”. Axi bu məsələdə möhkəm bir məntiq yoxdur. Mən bununla razılaşıram ki, teyf ancaq xəstə adamların gözünə görünür, lakin bu ancaq onu sübut edir ki, teyf xəstə adamların gözünə görünə bilər, amma onların əslində olmadığını sübut eləmir.

Raskolnikov əsəbi halda:

– Əlbəttə, onlar yoxdur! – dedi.

Svidriqaylov asta-asta ona baxaraq sözünə davam etdi:

– Yoxdur? Siz elə güman edirsiniz? Yaxşı, belə düşünülsə necə olar (di kömək edin): “Teyf deyilən şey başqa dünyaların qırıntıları və parçalarıdır, onların başlanğıcıdır, sağlam adam, əlbəttə, belə şeyləri gərək görməsin, çünkü sağlam adam daha artıq dünya adamıdır, buna görə də o, dolğunluq və nizam-intizam üçün gərək ancaq bu həyatın tələbile yaşasın. Amma bu sağlam adam elə ki bir az xəstələndi, onun bədənindəki dünyəvi nizam-intizam bir az pozuldu, elə o saat o biri dünyanın varlığı özünü göstərməyə başlayır; buna görə də adam nə qədər bərk xəstələnsə, o biri dünya ilə teması bir o qədər çox olur, belə ki, adam tamam öлəndə düz o biri dünyaya keçir”. Mən bu barədə çoxdan bəri fikirləşirəm. Əgər insanın o biri dünyada yaşayacağına inanırsınızsa, onda bu fikrə də inana bilərsiniz.

Raskolnikov:

– Mən insanın o biri dünyada yaşayacağına inanmırıam.

Svidriqaylov fikrə getdi.

Birdən o dedi:

– Bəlkə orada ancaq hörməckələr, ya da buna bənzər varlıqlar yaşayırlar...

Raskolnikov: “Bu adam dəli olub”, – düşündü.

– Əbədiyyəti biz başa düşülməsi mümkün olmayan bir ideya kimi, çox iri, yekə bir şey kimi təsəvvür edirik! Niyə axı onu mütləq iri bir şey kimi təsəvvür edirik? Təsəvvür edin ki, birdən bunun əvəzinə orada kənd hamamına oxşar, his basmış, bütün künc-bucağında hörməçək toru olan xirdaca bir otaq oldu, bütün əbədiyyət də bundan ibarət oldu! Bilirsinizmi, bəzən mənim xəyalıma bu kimi şeylər gəlir.

Raskolnikov xəstə bir hiss ilə ucadən dedi:

– Xəyalınıza adama daha artıq təsəlli verə bilən, bundan daha ədalətli olan başqa bir şey gəlmirmi?



Svidriqaylov qeyri-müəyyən bir halda gülümsədi:

– Bundan daha ədalətli? Kim bilir, bəlkə də, elə ədalətlisi budur: bilirsinizmi, mən mütləq, lap qəsdən belə edərdim.

Belə yaramaz cavabı eşidərkən Raskolnikovun bədənini birdən soyuq bürüdü. Svidriqaylov başını qaldırıb diqqətlə ona baxdı və birdən qəhqəhə ilə güldü.

Sonra çıçıraraq:

– Bir təsəvvür edin, – dedi, – yarım saat bundan əvvəl biz bir-birimizi heç görməmişdik, bir-birimizin düşməni hesab olunurduq, bizim aramızda həll olunmamış məsələ var; biz bunu buraxıb, gör nələrə əl atmışq! Deyəndə ki, biz bir ağacın meyvəsiyik, mən haqlı deyildimmi?

Raskolnikov əsəbi halda sözünə davam etdi:

– Lütfən, icazə verin, sizdən xahiş edim ki, fikrinizi tez açıb söyləyəsiniz və səbəbini deyəsiniz... Nə üçün zəhmət çəkib mənim yanımı təşrif gətirdiyinizin səbəbini deyəsiniz... bir də ki... bir də ki... mən tələsirəm, mənim vaxtım yoxdur, gərək gedəm...

– Buyurun, buyurun! Sizin bacınız Avdotya Romanovna cənab Lujinə, Pyotr Petroviçə ərə gedir?

– Olmazmı siz mənim bacım haqqında sual vermədən və onun adını çəkmədən ölüşəsiniz? Mən hətta bir şəyi başa düşürəm: əgər siz, doğrudan da, Svidriqaylovsunuzsa, onda necə cürət edib mənim yanımıda onun adını çekirsiniz?

– Mən axı elə onun haqqında danışmağa gəlmışəm, – onun adını necə çəkməyim?

– Yaxşı da, danışın, ancaq tez olun!

– Mən əminəm ki, siz arvad tərəfdən mənə qohum olan cənab Lujini hətta yarımcı saat görməklə, ya da onun haqqında düzgün və dürüst bir şey eşitməklə onun barəsində müəyyən bir fikrə gelmişiniz. O, Avdotya Romanovnanın tayı deyil. Məncə, Avdotya Romanovna bu məsələdə çox böyük alicənablıq göstərərək, həm də öz xeyrini nəzərə almadan, öz... öz ailəsi üçün özünü qurban verir. O şeyləri ki mən sizin barənizdə eşitmışdım, bunun nəticə sində mənə elə gəlirdi ki, bu evlənmək məsəlesi baş tutmasa, siz bundan çox razi qalardınız. İndi isə, sizi şəxsən tanıdıqdan sonra, mən hətta buna əminəm.

Raskolnikov:

– Sizin tərəfinizdən bu, çox böyük sadəlövhilükdür, – dedi, – məni bağışlayın, mən demək istəyirəm ki, həyasızlıqdır.

– Yəni siz bununla deyirsiniz ki, mən öz xeyrim üçün əlləşirəm. Narahat olmayın, Rodion Romanoviç, mən öz xeyrim üçün əlləşsəydim, belə açıq danışmazdım, mən axı lap elə axmaq deyiləm. Bu barədə sizə qəribə bir psixoloji hadisə söyləmək istəyirəm. Bayaq mən Avdotya Romanovnaya olan sevgimə haqq qazandırmaq üçün dedim ki, mən özüm bunun qurbanı oldum. Amma indi bunu bilin ki, mən heç bir sevgi hiss etmirəm, heç bir sevgi! Belə ki, bu hətta mənim özümə qəribə görünür, mən axı, doğrudan da, belə bir şey hiss edirdim..

Raskolnikov onun sözünü kəsdi:

– Bunu siz avara, əxlaqsız olduğunuzdan hiss edirmiştiniz.

– Doğrudan da, mən əxlaqsız, avara adamam. Ancaq sizin bacınınızın o qədər üstün cəhətləri var ki, mən də bir qədər onun təsirinə qapılmaya bilməzdim. Amma indi özüm də görürəm ki, bunlar hamısı boş şəymiş.

– Siz bunu çoxdan görmüsünüz?

– Bunu hələ əvvəller də hiss etməyə başlamışdım; amma buna üç gün əvvəl, Peterburqa gələndə qəti surətdə əmin oldum. Ancaq Moskvada olanda elə təsəvvür edirdim ki, gedib Avdotya Romanovnanın razılığını almağa çalışacağam, həm də cənab Lujinin rəqibi olacağam...

– Bağışlayın, sizin sözünüzü kəsirəm; lütfən, deyin görüm, olmazmı ki, söhbəti ixtisar edəsiniz, elə birbaş bura nə məqsədlə gəldiyinizdən danışasınız? Mən tələsirəm, çıxıb gedəcəyəm.

– Məmnuniyyətlə! Mən bura geldikdə və bəzi... tədbirlər gör - məyi qərara alıqdan sonra, istədim qabaqcadan bəzi zəruri sərəncamlar verim. Mənim uşaqlarım bibilərinin yanında qalmışdır; onlar varlıdırlar; mən onlara heç lazımda deyiləm. Bir də ki axı mən də atayam! Marfa Petrovna bir il bundan əvvəl mənə nə bağışlaşmış - disa, mən ancaq özümə onu götürdüm. Bu, mənə kifayətdir. Bağış - layın, bu saat mən əsl mətbəb keçirəm. O tədbiri ki mən görmək istəyirəm, – bəlkə bu, baş tutdu, – bundan əvvəl cənab Lujinlə məsələni bitirmək fikrindəyəm. Ona görə yox ki, mənim ondan son dərəcə zəhləm gedir, ona görə ki, Marfa Petrovna ilə mənim dalaş - mağım ondan oldu, çünkü Lujinlə Avdotya Romanovnanın evlənmək



məsələsini o düzəltmişdi... İndi mən istəyirəm ki, sizin vasitənizlə Avdotya Romanovnanı görəm, sizin yanınızda ona deyəm ki, cənab Lujindən ona zərrə qədər xeyir gəlməyəcək; nəinki xeyir gəlməyəcək, hətta zərər yetəcək. Bir də ki bizim aramızda olan narazılıqlar haqqında ondan üzr istəyəm, bundan sonra da, sizin icazənizlə, ona on min manat pul təklif edəm, bu qayda ilə cənab Lujinlə evlənmək məsələsinin pozulmasını Avdotya Romanovna üçün yün-gülləşdirəm; mən əminəm ki, o özü də bunun əleyhinə olmaz, imkan olduğu halda.

Raskolnikov bu sözə açıqlanmaqdan daha artıq təəccüb etdi; o çıçıraq:

– Siz, doğrudan da, doğrudan da dəlisiniz? – dedi. – Siz necə cəsarət edib bunu deyirsiniz?

– Mən bilirdim ki, siz çıçıracqsınız. Birincisi budur ki, mən dövlətli bir adam deyiləm, amma on min manat artıq pulum var, yəni bu pul mənə qətiyyən, qətiyyən lazımdır. Avdotya Romanovna bunu qəbul etməsə, mən onları daha mənəsiz bir şeyə sərf edəcəyəm. Bu, birinci. İkincisi də odur ki, mənim vicdanım tamamilə sakitdir: bu pulu təklif etməklə mən heç bir məqsəd güdmürəm. İstəyir buna inannın, istəyir inanmayın, sonralar siz də, Avdotya Romanovna da bunu görəcəksiniz. Bütün məsələ burasındadır ki, mən, doğrudan da, sizin çox-çox hörmətli olan bacınıza bir qədər pislik etmişəm, bunun üçün də lap səmimi olaraq peşmanlıq hiss edirəm. Bir də ki bunu mən etdiyim pisliyin əvəzini vermək, güməhimi yumaq üçün eləmirəm, lap ürəkdən istəyirəm ki, Avdotya Romanovna üçün xeyirli bir iş edim, özü də bu əsasda: axı mən ancaq pislik etməyi boynuma götürməmişəm ki! Mənim təklifimdə lap milyondan bircə hissə də xeyrimi güdmək məqsədim olsaydı, onda bu pulu belə təklif etməzdəm, həm də ancaq on min manat təklif etməzdəm, – axı beşcə həftə bundan əvvəl mən ona daha çox pul təklif etmişdim. Bir də ki mən, bəlkə, lap bu yaxında bir qızla evləndim: əgər mənim Avdotya Romanovna haqqında pis bir niyyətdə olduğumdan şübhə edilərsə, mənim evlənməyim bu şübhəni dağıdır. Sözümüz axırında bir şey də demək istəyirəm: Avdotya Romanovna cənab Lujinə ərə getsə, bu pulu mən yenə də ona verəcəyəm, ancaq başqa bir cəhətdən... Rodion Romanoviç, siz niyə açıqlanırsınız? Sakit olun, soyuqqanlı olun!

Bunu söylərkən Svidriqaylov özü son dərəcə sakit və soyuq-qanlı idi.

Raskolnikov:

– Rica edirəm, qurtarın, – dedi. – Hər necə olsa, sizin bu hərəkətiniz əfvolunmaz, ədəbsiz bir hərəkətdir.

– Qətiyyən! Bundan görünür ki, insan insana bu dünyadaancaq pislik eləyə bilər, amma qəbul olunmuş əhəmiyyətsiz rəsmiyət üzündən zərrə qədər də yaxşılıq etməyə haqqı yoxdur. Bu, mənasız bir şeydir. Misal üçün, əgər mən ölsəydim, ölməmişdən qabaq da bu pulun sizin bacınıza çatacağınızı vəsiyyət etsəydim, onda da bacınız bunu almazdi?

– Çox ola bilsin ki, almazdi.

– Yox, bu ola bilməz. Yaxşı da, almir, almasın, qoy belə olsun,ancaq on min manat, yeri düşəndə, çox gözəl şeydir. Hər halda, xahiş edirəm, Avdotya Romanovnaya deyin.

– Yox, deməyəcəyəm.

– Belə olanda, Rodion Romanoviç, mən özüm onunla görüşməyə, deməli, onu narahat etməyə məcbur olacağam.

– Mən desəm, onda siz şəxsən çalışıb onunla görüşməyəcəksiniz, eləmi?

– Bilmirəm, düzü, sizə necə deyim. Mən çox istərdim ki, bircə dəfə də olsa, onunla görüşüm.

– Buna ümidi olmayın.

– Çox təəssüf! Amma siz məni tanımırıınız! Bəlkə, biz yaxından tanış olduq.

– Siz elə güman edirsiniz ki, biz yaxından tanış ola bilərik?

Svidriqaylov gülümsədi:

– Niyə olmurud? – deyərək yerindən qalxıb şlyapasını götürdü.

– Mən elə adam deyiləm ki, sizi narahat etməyə çox həvəs göstərəm; bura gələndə də mən bu işin müvəffəqli olacağımıza çox da əmin deyildim; hələ səhər sizin üzünüüz məni heyrətə salmışdı...

Raskolnikov təşvişle soruşdu:

– Siz səhər məni harada gördünüz?

– Təsadüfən gördüm... Mənə həmişə elə gəlir ki, sizdə mənə oxşar cəhətlər var... Siz narahat olmayıñ, mən zəhlətökən adam deyi - ləm; mən şulerlərlə də yola getmişəm, mənim həm uzaq qohumum, həm də böyüklərdən olan knyaz Svirbeýin də zəhləsini tökməmişəm...



Rafaelin Madonnası – xanım Prilukovanın da albomuna yazı yaza bilmişəm, Marfa Petrovna ilə də yeddi il bir yerdə yaşamışam, kənddən kənara çıxanda, keçmişlərdə Sennaya meydanında Vyazemskinin evində də gecələmişəm, bəlkə, hələ Berqlə şarda da uçacağam.

– Yaxşı da, icazə verin, sizdən bir şeyi soruşum: siz səyahət etməyə hazırlaşırsınız?

– Hansı səyahətə?

– O “voyaj”¹ da... özünüz dediniz ki!..

– “Voyaj” a hə, yadına düşdü!.. Doğrudan da, sizə “voyaj” barədə demişdim... Bilirsinizmi, bu uzun məsələdir... – Sonra o: – Siz bu soruşduğunuz şeyin nədən ibarət olduğunu bilsəydimiz!.. – deyərək bərkdən güldü. – Mən, bəlkə də, səyahətə çıxmaq yerinə evləndim: mənə bir qız alırlar.

– Burada?

– Bəli.

– Buna nə vaxt müvəffəq oldunuz?

– Ancaq çox istəyirəm ki, Avdotya Romanovna ilə bircə dəfə görüşüm. Mən ciddi xahiş edirəm. Yaxşı da, sağ olun... Hə! Yadımdan bir şey çıxmışdı! Rodion Romanoviç, bacınıza deyin ki, Marfa Petrovnanın vəsiyyətnaməsində ona çatacaq üç min manatdan bəhs olunur. Bu lap qətidir. Marfa Petrovna öləndən bir həftə əvvəl belə bir sərəncam vermişdir, bu da mənim yanımıda oldu. Avdotya Romanovna iki-üç həftədən sonra pulu ala bilər.

– Siz doğru deyirsiniz?

– Doğru deyirəm. Ona deyin. Yaxşı da, salamat qalın. Mən axılap sizin yaxınlığınızda oluram.

Svidriqaylov qapıdan çıxanda Razumixinlə üz-üzə gəldi.

II

Saat səkkizə az qalmışdı. Raskolnikov da, Razumixin də Baka - leyevin mehmanxanasına getməyə tələsirdilər. Onlar istəyirdilər ki, oraya Lujindən tez çatsınlar.

Küçəyə çıxan kimi Razumixin soruşdu:

– O kim idi?

¹ *Voyaj* – səyahət (*fran.*)

– Svidriqaylov idi. Bu, həmin mülkədardır ki, bacım onun evində mürəbbiə olanda o, bacımı təqib və təhqir etmişdi. Arvadı Marfa Petrovna da onun üzündən bacımı evdən qovmuşdu. Sonra həmin bu Marfa Petrovna Dunyanı əfv etdi, özü də sonra qəfildən öldü. Anam bu gün onun barəsində danışırı. Ancaq, nədənsə, bu adamdan mən çox qorxuram. Arvadını dəfn edən kimi buraya gəlmışdır. O çox qəribə adamdır, özü də nəsə qət etmişdir... O, elə bil ki, nəsə bilir... Dunyanı ondan qorumaq lazımdır... mən elə bunu sənə demək istəyirdim, eşidirsənmi?

– Qorumaq! Avdotya Romanovnaya o nə eləyə bilər? Rodya, çox sağ ol ki, mənə belə deyirsən! Onu qoruyacağıq, qoruyacağıq!.. O, harada olur?

– Bilmirəm.

– Niyə soruşmadın? Çox təəssüf! Eybi yoxdur, mən bilərəm!

Raskolnikov bir az susduqdan sonra:

– Sən onu gördünmü? – dedi.

– Gördüm, lap yaxşı gördüm.

Raskolnikov yenə də soruşdu:

– Sən onu dürüst gördün? Aydın gördün?

– Hə, hə, lap aydın gördüm, min adamin içində də olsa tanıyalram. Adamların sıfəti mənim yadımda yaxşı qalır.

Onlar susdular.

Raskolnikov müzildaya-mızıldaya dedi:

– Bəli!.. Elə ha... Bilirsənmi... mən elə güman edirəm ki... Mənə elə gəlir ki... bu, bəlkə də, xəyaldır...

– Sən nəyi deyirsən? Mən səni çox da elə yaxşı başa düşmürəm.

Raskolnikov əsəbi halda gülümsədi:

– Siz hamınız deyirsiniz ki, mən ağlımı itirmişəm; indi mənə elə gəldi ki, bəlkə, mən, doğrudan da, ağlımı itirmişəm, gördüğüm o adam da ancaq xəyaldır...

– Sən nə danışırsan?

– Axi kim bilir! Bəlkə, mən, həqiqətən, ağlımı itirmişəm, bu bir neçə gündə nə olubsa, bəlkə də, bunun hamısı xəyaldır...

– Ah, Rodya! Yenə də sənin qanını qaraldıblar!.. O axı sənə nə dedi? O, niyə gəlmüşdi?

Raskolnikov cavab vermədi. Razumixin azca fikrə gedib, sonra sözə başladı:



— İndi qulaq as, gör nə deyirəm. Mən sənin yanına gəlmışdım, sən yatmışdin. Sonra nahar elədik, sonra da mən Porfirinin yanına getdim. Zametov yenə də onun yanında idi. Mən söhbəti açdım,ancaq heç bir şey çıxmadı. Məsələni qaydasınca danışa bilmədim. Onlar, elə bil ki, başa düşmürələr, heç başa düşə də bilmirlər, amma tutduqları işdən heç də xəcalət çəkmirlər. Mən Porfirini pəncərənin qabağına çəkib danışmağa başladım, yenə, nədənsə, yaxşı çıxmadı: o da yana baxırdı, mən də, axırda mən yumruğumu onun sıfətinə yaxınlaşdırıb dedim ki, **onun ağız-burnunu bir qohum kimi əzişdirərəm**. Bunun qabağında oancaq mənə baxmaqla kifayətləndi. Mən də tüpürüb getdim. Çox səfəh bir hərəkətdi. Zametova bircə kəlmə də demədim. Ancaq bilirsənmi: mən elə güman edirəm ki, işi korlamışam, amma pilləkəndən düşəndə ağlıma bir fikir gəldi: biz axı nəyin dərdini çəkirik, nədən ötrü əlləşirik? Əgər səni bir təhlükə gözləsəydi, ya başqa bir şey olsaydı, bu ayrı məsələ, onda, əlbəttə, çalışardıq. Axı sənin nədən qorxun var? Sənin ki, burada bir təqsirin yoxdur! Qoy onlar cəhənnəm olsunları! Biz sonra onları ələ salıb gülərik. Mən sənin yerində olsaydım, onları hələ bir çəşidirardım da. Onlar, bilirsən, sonra necə xəcalət çəkəcəklər? Qoy cəhənnəm olsunlar! Sonra döymək də olar, indi isə onlara gülərik!

Raskolnikov:

— Əlbəttə, belədir, — dedi.

Sonra “Sən sabah nə deyəcəksən? — düşündü. — Razumixin bilsə nə fikirləşəcək?” — Qəribədir, hələ indiyə qədər bu şey onun ağlinə gəlməmişdi. Raskolnikov bunu düşünərkən **dıqqatlı Razumixinə baxdı**. Razumixinin Porfirinin yanına getməsi **haqqında** verdiyi məlumat onu çox az maraqlandırırdı: o vaxtdan bəri gör nə qədər şey dəyişmişdi!..

Koridorda Lujinə rast **gəldilər**: o düz saat səkkizdə gəlmışdi. Pulxeriya Aleksandrovnanın düşdüyü otağı axtarırdı, onlar bir-birinə baxmadan, salamlaşmadan otağa sarı getdilər. Əvvəl Raskolnikovla Razumixin içəri girdi. Pyotr Petroviç isə, paltosunu çıxararkən, ədəb-ərkan gözləmək üçün bir az ləngidi. Pulxeriya Aleksandrovna onu qarşılıamaq üçün dərhal qapıya çıxdı. Dünya qardaşı ilə salamlaşdı.

Pyotr Petroviç otağa girib çox nəzakətlə, lakin daha artıq bir təşəxxüsələ, Pulxeriya Aleksandrovnaya və Avdotya Romanovnaya baş əydi. O, elə baxırdı ki, elə bil, bir az özünü itirmişdi. Pulxeriya

Aleksandrovna da, elə bil ki, utanırdı: o, dərhal tələsə-tələsə qonaqları dəyirmi masa ətrafında oturdu. Masa üstündə samovar qaynayırdı. Dunya ilə Lujin stolun kənarında üz-üzə oturdular. Razumixinlə Raskolnikov Pulxeriya Aleksandrovna ilə üz-üzə düşdülər. Razumixin Lujinə, Raskolnikov da bacısına yaxındı.

Həmi bir anlığa susdu. Pyotr Petroviç tələsmədən ətir qoxusu gələn batist yaylığını çıxardı, xeyirxah, lakin ləyaqəti bir qədər təhqir olunmuş, həm də izahat istəməyi möhkəmcə qət etmiş bir adam kimi burnunu sildi. Hələ otağa girməmişdən onun ağlına belə bir şey gəlmışdı: paltosunu çıxarmasın, elə buradan çıxb getsin, bununla da qadınların hər ikisini ciddi surətdə, həm də təsiredicili halda cəzalandırsın, qoy onlar məsələnin nə yerdə olduğunu hiss etsinlər... Lakin bunu etməyə onun cəsarəti çatmadı. Bir də ki bu adamın məchhul şeydən xoş gəlməzdi, burda isə məsələni aydınlaşdırmaq lazımdı: madam ki onun əmrini belə açıqca pozmuşlar, deməli, burada bir şey var, bunu indidən bilmək yaxşıdır, cəzalandırmağa qalanda, onları həmişə cəzalandırıbilər, bu, onun öz əlindədir.

Pyotr Petroviç Pulxeriya Aleksandrovna rəsmi surətdə müraciət edərək dedi:

- Mən əminəm ki, sizin səyahətiniz sağ-salamat başa çatmışdır.
- Şükür Allaha, Pyotr Petroviç!
- Çox məmənnunam. Avdotya Romanovna da, yəqin, yorulmamışdır? Dunečka:
- Mən cavanam, güclüyəm, yorulmaram, – deyə cavab verdi.
- Amma anam üçün çox ağır oldu.

– Nə etməli, bizim milli yollarımız çox uzundur. “Ana Rusiya...” deyilən ölkəmiz böyükdür. Mən nə qədər arzu etsəm də, dünən axşam sizi qarşılıamağa gələ bilmədim. Hər halda, əminəm ki, elə bir çətinlik üz verməmişdir...

Pulxeriya Aleksandrovna xüsusi bir ifadə ilə tez dedi:

– Ah, yox, Pyotr Petroviç, biz buna çox təəccüb etdik. Elə bil, Allah özü dünən Dmitri Prokofiç bizi yetirdi, yoxsa lap məhv olardıq. – Sonra Razumixini Lujinə təqdim edərək əlavə etdi: – Budur, özü də buradadir: Dmitri Prokofiç Razumixin!

Lujin çəp-çəp və ədavətlə Razumixinə baxaraq mızıldandı:

– Bəli, bəli, bu tanışlıq şərəfinə nail olmuşam... dünən... – Sonra qasqabağını tökərək susdu.



Bir qisim adamlar var ki, onlar məclisdə çox nəzakətli olurlar, xüsusilə başqalarının nəzakətli olmasını tələb edirlər; lakin kiçik bir şey onların könlü istəyən kimi olmadıqda dərhal dəyişir, bütün mənəvi imkanlarını itirirlər, bayaqdan məclisin açıq-saçıq, güləndanışan bir iştirakçısı olduqları halda, un tayına dönürərlər. Pyotr Petroviç də o adamlardan idi. Yenə də hamı susdu. Raskolnikov heç ağızını açmırıldı. Avdotya Romanovna müəyyən vaxta qədər danışmaq istəmirdi; Razumixinin deməyə sözü yox idi; buna görə də Pulxeriya Aleksandrovna yenə təşvişə düşdü.

O yenə də öz əsas mövzusuna əl ataraq dedi:

– Eşitmisinizmi, Marfa Petrovna ölüb.

– Necə yəni eşitməmişəm. Səs çıxan kimi dərhal mənə məlumat verilmişdi; hətta gəlmışəm indi sizə xəbərdarlıq edəm ki, Arkadi İvanoviç Svidriqaylov arvadını dəfn edən kimi Peterburqa gəlmışdır. Mən, hər halda, ən düzgün xəbər əsasında belə bir məlumat almışam.

Dunečka həyəcanla soruşdu:

– Peterburqa gəlmışdır? Bura? – Sonra anasına baxdı, anası da ona baxdı.

– Bəli, necə ki, deyirəm, elədir; həm də onun belə tez-tələsik Peterburqa gəlməsini və ümumiyyətlə, bundan əvvəlki vəziyyəti nəzərə alsaq, yəqin ki, bir məqsədi vardır.

Pulxeriya Aleksandrovna həyəcanla dedi:

– İlahi! Yoxsa o burada da Dunečkani rahat qoymayacaq?!

– Mənə elə gəlir ki, nə sizin, nə də Avdotya Romanovnanın təşvişə düşməyiniz lazımlı deyil, siz özünüz onunla əlaqəyə girməsəniz, bir şey olmaz. Mənə qalanda – mən onu izləyirəm, həm də bu saat axtarıram, görüm o hara düşmüştür...

Pulxeriya Aleksandrovna:

– Ah, Pyotr Petroviç, siz heç bilirsınız məni necə qorxutdunuz, bunu bilsəniz, heç inanmazsınız! – deyərək sözünə davam etdi. – Mən onu cəmisi iki dəfə görmüşəm; o, mənə çox dəhşətli göründü, çox dəhşətli! Mən əminəm ki, mərhum Marfa Petrovnanın ölümünə o səbəb olmuşdur.

– Bu barədə belə bir nəticəyə gəlmək olmaz. Mənim əlimdə çox düzgün məlumat vardır. Mübahisə etmirəm, bəlkə də, o, Marfa Petrovnanı təhqir etməklə ona mənəvi təsir göstərmmiş, bununla da işin gedişini sürətləndirmişdir: o ki qaldı bu adamın əxlaq cəhəti və

üümumiyyətlə, onun mənəvi siması – onda mən sizinlə razılaşırəm. İndi o varlıdırı, Marfa Petrovna ona nə qədər dövlət qoyub getmişdir, mən hələ bunu bilmirəm, çox yaxın zamanda bu, mənə məlum olacaqdır. Lakin Peterburqda o, əlində bir qədər pulu olsa, dərhal köhnə peşəsinə başlayacaqdır. O, qüsür və qəbahət içinde məhv olan əxlaqsız, pozğun adamların ən əxlaqsızı, ən pozğunuñdur! Mənim başqa bir şeyi də güman etməyə əlimdə mühüm bir əsas vardır. Marfa Petrovna öz bədbəxtliyi üzündən səkkiz il bundan əvvəl onu sevməklə, pul verib onu borcdan qurtarmaqla, başqa bir cəhətdən də ona kömək etmişdi: yalnız Marfa Petrovnanın səyi və sərf etdiyi pulun nəticəsində onun etdiyi bir cinayət, lap başlanğıc dövründə, ört-basdır edilmişdi; bu heç ağlabatmayan, vəhşicəsinə bir cinayətdir; bunun üstündə o çox yəqin ki, gedib Sibirdə gəzə bilərdi. Əgər bilmək istəyirsizsə, bu adam, bax, belə adamdır!

Pulxeriya Aleksandrovna həyəcanla:

– Ah, ilahi! – deyə səsləndi.

Raskolnikov diqqətlə qulaq asıldı.

Dunya ciddi və təsireddi bir halda soruşdu:

– Siz doğrumu deyirsiniz: bu barədə sizin doğrudanmı düzgün məlumatınız vardır?

– Mən ancaq mərhum Marfa Petrovnadan eşitdiklərimi deyirəm: Marfa Petrovna bunları mənə gizlיכə söyləmişdi. Bunu da qeyd etmək lazımdır ki, hüquq nöqtəyi-nəzərindən bu çox qaranlıq məsələdir. Burada Resslix adlı əcnəbi bir qadın yaşayırırdı, deyəsən, indi də yaşayır; o həm də xırda sələmcidir; başqa işlərlə də məşğul olur. Cənab Svidriqaylov həmin bu Resslixlə lap çox yaxın və sırlı əlaqə - də olmuşdur. Resslixin on beş, bəlkə on dörd yaşılı uzaq bir qohumu, bacısı qızı varmış, özü də deyəsən, lal-karmış; o, Resslixin yanında yaşayırmış; Resslixin ondan zəhləsi gedirmiş, verdiyi hər tikəni onun başına qaxarmış; hətta, onu vəhşicəsinə döyürmüş. Bir gün onu çardaqlan, boğazından asılmış halda tapırlar. Bu nəticəyə gəlirlər ki, qız özünü asılı öldürmüştür. Adı rəsmi istintaqdan sonra qərar bu olur, məsələ də bununla bitir. Lakin sonradan belə məlumat verirlər ki, Svidriqaylov qızı amansızca təhqir etmişdir... Hərçənd bunlar hamısı qaranlıq məsələ idi; məlumatı verən də əxlaq - siz bir almanın qadını idi, özü də etibar sahibi deyildi, lakin Marfa Petrovnanın səyi və pulu nəticəsində bu məlumat da ləğv olundu,



ortada ancaq söz-söhbət qaldı. Amma bu söz-söhbət özü çox mənalı idi. Avdotya Romanovna, siz, yəqin ki, onun Filipp adlı bir kəndli ilə olan əhvalatını da eşitmisiniz: Filipp altı il bundan əvvəl, hələ təhkimçilik dövründə əzab və işgəncədən ölmüşdür.

– Mən eşitmışəm ki, həmin bu Filipp öz-özünü asıb öldürmişdür.

– Eynən cənab Svidriqaylovun ardi-arası kəsilməyən təqibatı və cəzası o adamı özünü öldürməyə məcbur etmiş, daha doğrusu, sövq etmişdir.

Dunya soyuq bir halda:

– Mən bunu bilmirəm, – dedi, – mən ancaq çox qəribə bir əhvalat eşitmışəm: eşitmışəm ki, həmin bu Filipp ipoxondriyaya¹ tutulubmuş, o, bir növ ev filosofu imiş, adamlar deyirdilər ki, “oxumaqdan onun başı xarab olmuşdur”, özü də o, cənab Svidriqaylovun qamçılarından deyil, ona edilən istehzadan özünü asıb öldürmişdür. Mən orada olanda Svidriqaylov adamlarla yaxşı rəftar edirdi, adamlar hətta onun xətrini də istəyirdilər: camaat onu Filippin ölümü məsələsində taqsırlandırsa da, yenə də onun xətrini istəyirdi.

Lujin dodağını əyərək, ikibaşlı bir ifadə ilə gülümsədi:

– Avdotya Romanovna, mən görürəm ki, siz onu təmizə çıxarımağa tərəf meyil etməyə başlayırsınız. Doğrudan da, o hiyləgər adamdır, özü də arvadları yoldan çıxarındır, belə qəribə bir halda ölü arvadı Marfa Petrovna buna bir misal ola bilər. Mən ancaq onun, heç şübhəsiz, yeni cəhətləri haqqında sizə və sizin ananızə öz məsləhətimlə kömək etmək istərdim. Mənə qalırsa, qəti əminəm ki, o adam yenə də, heç şübhəsiz, borc içinde itib-batacaqdır. Marfa Petrovna öz uşaqlarını nəzərə alaraq, heç vaxt var-dövlətini bu ada-min adına yazmaq niyyətində olmamışdır; əgər ona bir şey qoyub getmişsə də, bu ən zəruri, azqiyəmtli, əhəmiyyətsiz bir şeydir, bu isə o cür vərdiş sahibi olan adama heç bircə il də çatmaz.

Dunya:

– Pyotr Petroviç, – dedi, – rica edirəm, cənab Svidriqaylov haqqında daha danışmayaq, bu söhbət mənə qəm-qüssə gətirir.

Raskolnikov ilk dəfə sükütu pozaraq birdən dedi:

– Bu saat o mənim yanımı gəlmışdı.

Hər tərəfdən heyratnidaları eşidildi, hamı ona sarı döndü. Hətta Pyotr Petroviç də həyəcanlandı.

¹ Ipoxondriya – xəstələnməkdən qorxma nəticəsində baş verən ruh düşkünüyü

– Saat yarım bundan əvvəl o, içəri girib məni yuxudan oyatdı, özünü təqdim etdi. O çox açıq danışırı, özü də qəti surətdə əmindidi ki, mən onunla dost olacağam. Dunya, o, səninlə görüşmək istəyir, özü də çox xahiş eləyir, məndən xahiş etdi ki, bu işdə bir vasitəçi olum. Onun sənə bir təklifi var; bu təklifin nədən ibarət olduğunu o, mənə dedi. Bundan başqa, o dedi ki, Marfa Petrovna öləndən bir həftə əvvəl, öz vəsiyyətnamasında sənə üç min manat pul ayırmışdır, bu pulu sən lap yaxın vaxtda ala bilərsən.

Pulxeriya Aleksandrovna ucadan dedi:

– Şükür Allah! Dunya, onun üçün də dua elə, dua elə!

Lujin qeyri-ixtiyari olaraq soruşdu:

– Bu, doğrudan da, beledir?

Duneçka məsələnin mabədini bilməyə tələsirdi:

– Yaxşı, yaxşı, bəs sonra nə dedi?

– Sonra dedi ki, mən özüm varlı deyiləm, bütün malikanə uşaqlara qalır; uşaqlar da indi bibisinin yanındadır. Sonra da dedi ki, sizə yaxın bir yerə düşmüşəm; ancaq hara düşdüyünü bilmirəm, soruştmadım...

Pulxeriya Aleksandrovna qorxmuş halda soruşdu:

– Yaxşı, Duneçkaya o, nə təklif etmək istəyir? Sənə dedimi?

– Bəli, dedi.

– Nə təklif eləmək istəyir?

– Sonra deyərəm.

Raskolnikov susub əlini çayına uzatdı.

Pyotr Petroviç saatını çıxarıb baxdı.

– Mənim işim var, mütləq gərək gedəm. – Sonra bir qədər ədavətlə: – Sizə də mane olmaram, – deyib stuldan qalxdı.

Dunya:

– Pyotr Petroviç, getməyin, – dedi. – Siz axı axşam burada olmaq fikrində idiniz. Bir də axı özünüz yazmışdırız, isteyirdiniz anamla nə barədə isə danışasınız...

Pyotr Petroviç yenə də stulda oturdu, lakin şlyapasını əlində tutaraq təşəxxüsələ dedi:

– Doğrudur, Avdotya Romanovna, mən axı mühüm bir məsələ haqqında həm sizinlə, həm də sizin çox-çox hörmətli ananızla danışmaq istəyirdim. Ancaq sizin qardaşınız cənab Svidriqaylovun bəzi təklifləri haqqında mənim yanımda danışa bilmədiyi kimi, mən



də eynən... başqalarının yanında... bəzi, həm də çox, çox mühüm olan məsələlər haqqında danışmaq istəmirəm və danışa bilmərəm. Bir də ki mənim əsas və acizanə xahişim yerinə yetirilməmişdir...

Lujin üzünə acı bir ifadə verərək təşəxxüsələ susdu.

Dunya dedi:

– Siz xahiş etmişdiniz ki, bizim görüşümüzdə qardaşım iştirak etməsin; sizin bu xahişiniz ancaq mənim tələbimlə yerinə yetirilməmişdir. Siz yazmışdınız ki, qardaşınız məni təhqir etmişdir; mən elə güman edirəm ki, bunu elə bu saat aydınlaşdırmaq lazımdır, siz də gərək barışasınız. Əgər Rodya sizi, doğrudan da, təhqir etmişsə, o gərək sizdən üzr istəsin, üzr istəyəcək də.

Pyotr Petroviç o saat kişiləndi:

– Avdotya Romanovna, elə təhqirlər var ki, adam nə qədər istəsə də onu yaddan çıxara bilmir. Hər şeyin bir hüdudu var, bu hüdudu aşmaq təhlükəlidir; aşdını – geri qayıtməq mümkün deyil.

Dunya bir az səbirsizliklə onun sözünü kəsdi:

– Mən əslində sizə bunu demirdim. Bir yaxşı başa düşün: bütün bu şeylər mümkün qədər tez bir vaxtda danışılıb aydınlaşacaqmı və yoluna qoyulacaqmı, – bax bizim bütün gələcəyimiz bundan asılıdır! Mən lap ilk sözündən deyirəm: məsələyə mən başqa cür baxa bilmərəm; əgər siz az da olsa mənim xatirimi istəyirsinizsə, onda bu məsələ, çətin də olsa, gərək bu gün qurtarsın. Təkrar edirəm: əgər qardaşım təqsirkardısa, o sizdən üzr istəyəcəkdir.

Lujin get-gedə əsəbileşərək:

– Avdotya Romanovna, – dedi, – məsələni bu cür qoymağınza mən təəccüb edirəm. Mən sizin xətrinizi istəsəm də, sizə pərəstiş etsem də, eyni zamanda sizin ailənizdən bir nəfəri sevməyə də bilərəm. Sizinlə evlənmək xoşbəxtliyi iddiasında olsam da, razılaşma - diğim bir vəziyyəti öz üzərimə götürə bilmərəm...

Dunya narazı halda:

– Pyotr Petroviç, siz allah, bu incikliyi buraxın, – dedi, – ağıllı və nəcib adam olun, necə ki, mən sizi həmişə belə bir adam hesab etmişəm, yenə də belə bir adam hesab eləmək istəyirəm. Mən sizə böyük bir vəd vermişəm: biz evlənmək istəyirik; bu məsələdə siz mənə arxayın olun, inanın ki, mən heç kəsin tərafını saxlamadan məsələni müzakirə edəcəyəm, buna mənim ixtiyarım var. Mən ki öz üzərimə hakimlik vəzifəsini götürürəm – bu, sizin kimi, mənim qardaşım üçün

də bir hədiyyədir. Sizin məktubunuzdan sonra mən onu bura çağıranda, onun mütləq bizim görüşümüze gəlməsini tələb edəndə nə fikirdə olduğumu ona demişəm. Başa düşün: siz barışmasanız, onda mən gərək sizin ikinizdən birini seçəm: ya siz, ya o! Həm sizin, həm də onun tərəfindən məsələ belə qoyulmuşdur. Mən sizi seçməkdə yanılmaq istəmirəm, gərək yanılmayam da. Sizdən ötrü gərək mən qardaşımla əlaqəni kəsəm, qardaşımızdan ötrü də gərək sizinlə əlaqəni kəsəm. İndi mən qəti bilmək istəyirəm və deyə də bilərəm: o, mənim qardaşımdırımı? Sizin barənizdə də elə: siz məni əziz tutursunuzmu, siz mənim xatırımı istəyirsinizmi, siz mənim ərimsinizmi?

Lujin bir az inciyərək:

— Avdotya Romanovna, sizin sözləriniz mənim üçün həddindən artıq mənalıdır, — dedi, — hətta mənim sizə olan bağlılığım və bizim aramızda olan vəziyyət nəzərə alınsa, adəmi rəncide salan sözərdir. Hələ mən onu demirəm ki, sizin məni... lovğa bir cavanla bir sıradə tutmağınız özü rəncidəlik doğuran qəribə bir hərəkətdir; siz öz sözünüzlə mənə verdiyiniz vadi pozmaq imkanına yol açırsınız. Siz deyirsiniz: “Ya siz, ya o!” Bununla da siz demək istəyirsiniz ki, mənim üçün sizin az əhəmiyyətiniz var. Bizim aramızda olan əlaqəyə və vəziyyətə görə mən buna yol verə bilmərəm.

Dunya birdən qızardı:

— Necə? Mən sizi bu vaxta qədər həyatda mənim üçün qiymətli olan, bu vaxta qədər mənim bütün həyatımı təşkil edən adamlarla bir sıradə qoyuram, amma siz, sizə az qiymət verdiyim üçün inciyirsiniz!..

Raskolnikov dinməz-söyləməz və istehza ilə gülümsədi; Razumixin yerində qırmızıdanlı. Lakin Pyotr Petroviç Dunyanın etirazını qəbul etmədi; o get-gedə daha artıq əsəbiləşir, onların zəhləsini tökürdü, bundan da, elə bil ki, həzz alırdı.

O, nəsihət edirmiş kimi dedi:

— Qızın ərinə, öz gələcək sırdaşına olan sevgisi qardaşına olan sevgisindən yüksək olmalıdır; hər halda, mən onunla bir sıradə dura bilmərəm... Dünən mən təkidlə demişdim ki, qardaşınızın yanında istədiyim şeyi açıb danışa bilmərəm və danışmaq da istəmirəm; bununla belə, çox əsaslı və məni rəncidə edən bir məsələ üçün sizin çox-çox hörmətli ananıza müraciət etmək fikrindəyəm... — Lujin



Pulxeriya Aleksandrovna müraciət edərək sözünə davam etdi:

- Sizin oğlunuz dünən cənab Rassudkinin yanında (ya da... deyəsən, belədir? Bağışlayın, familiyanız yadımdan çıxıb, – deyərək, o, nəzakətlə Razumixinə baş əydi) mənim fikrimi təhrif etməklə, məni rəncidə etdi, bu fikri mən sizə qəhəva içərkən, xüsusi söhbət zamanı demişdim, yəni demişdim ki, həyatda dərd-qəm görmüş yoxsun bir qızla evlənmək, məncə, ailə qurmaq nöqtəyi-nəzərindən, naz-nemət içində böyümiş bir qızla evlənməkdən əlverişlidir, çünki bu əxlaq məsələsi üçün faydalıdır. Sizin oğlunuz isə bu sözlərin mənasını qəsdən şışirdərək, lap cəfəngiyat dərəcəsinə çatdırıldı, məni pis niyyətdə olmaqdə təqsirləndirdi və mənim zənnimcə, bu məsələdə o sizin müxbirənizə əsaslanmışdır. Pulxeriya Aleksandrovna, əgər siz bunun belə olmadığını izah etmək imkanında olsanız, mən özümü xoşbəxt hesab edər və bu məni xeyli sakitləşdirmiş olar. Söyləyin görüm, siz öz məktubunuzda mənim sözlərimi Rodion Romanoviçə hansı istilahlarla yazmışınız?

Pulxeriya Aleksandrovna özünü çəşdirdi:

- Yadımda deyil; mən özüm başa düşdüyüm kimi də yazmışam. Bilmirəm Rodya sizə necə deyib... Bəlkə də, o, bəzi şeyləri şışirdib...
- Sizin təsiriniz olmasaydı, o, bunu şışirdə bilməzdi.

Pulxeriya Aleksandrovna heysiyyətlə dedi:

- Pyotr Petroviç, nə mən, nə də Dunya sizin sözünüzü çox da elə pis cəhətə yozmadıq – bizim burada olmağımız buna sübutdur.

Dunya onun sözünü təsdiq etdi:

- Doğrudur, ana!

Lujin incidi:

- Deməli, bunda da mən müqəssirəm!

Pulxeriya Aleksandrovna ürəklənərək əlavə etdi:

- Pyotr Petroviç, siz elə Rodionu təqsirləndirirsiz, amma özünüz məktubda onun haqqında doğru yazmamışsınız...

- Doğru yazmadığım mənim xatirimdə deyil.

Raskolnikov Lujinə sarı dönəmdən sərt ahənglə dedi:

- Siz yazmısınız ki, guya, pulu mən, ekipaj altında qalan adamın arvadına deyil, qızına vermişəm; əslində, pulu mən arvada vermişəm, qızı yox (qızı mən dünənə kimi heç görməmişdim). Siz bunu ona görə yazmışsınız ki, məni anamlı, bacımla dalaşdırısınız; əslində, bu qızı siz heç tanımirsiniz. Bu dedi-qodudur, alçaqlıqdır!

Lujin açığından titrəyə-titrəyə:

– Əfv edin, cənab, – dedi. – Məktubda mən ancaq sizin bacınızın və ananızın xahişini yerinə yetirərək, sizin keyfiyyətləriniz və hərəkətiniz haqqında yazmışdım; onlar məndən xahiş etmişdilər ki, sizi nə halda gördüyümdən, mənə necə təsir bağışladıqınızdan yazım. O ki qaldı mənim qeyd etdiyim məsələ, bundan bircə cümlənin də haqsız olduğunu göstərin, yəni göstərin ki, siz orada pul sərf etməmisiniz və o ailədə, bədbəxt bir ailə olsa da, ləyaqətsiz bir adam yox idi!

– Məncə, siz – bütün ləyaqətinizlə bir yerdə – haqqında danışdırığınız o bədbəxt qızın heç çəçələ barmağına da dəyməzsınız!

– Deməli, siz onu ananızın və bacınızın yanına da gətirərdiniz?

– Əgər bilmək istəyirsiniz, mən bunu etmişəm: mən bu gün onu anamla və Dunya ilə yan-yana oturtmuşam!

Pulxeriya Aleksandrovna:

– Rodya! – deyə ucadan səsləndi.

Dunečka qızardı, Razumixin qaşlarını çatdı. Lujin istehza və təkəbbürlə gülümsədi.

– Avdotya Romanovna, – dedi, – özünüz iltifat buyurub görürsünüz də? Onunla razılığa gəlmək olarmı? Əminəm ki, indi bu məsələ həmişəlik izah olunub qurtardı. İndi mən daha durub gedirəm, ona görə gedirəm ki, sizin xoş ailə görünüşünüzə və o gizlin sözün söylənilməsinə mane olmayım (Lujin stuldan qalxb şlyapasını götürdü). Lakin gedərkən bir şeyi qeyd etməyə cəsarət edirəm: əminəm ki, mən sonralar belə görüşlər və uzlaşmalardan xilas olunacağam. Çox-çox hörmətli Pulxeriya Aleksandrovna, bu məsələ haqqında xüsusilə sizdən xahiş etmək istəyirəm, çünki məktubu mən sizə göndərməşdim, başqasına yox.

Pulxeriya Aleksandrovna bir az incidi:

– Pyotr Petroviç, deyəsən, axta siz bizi lap öz ixtiyarınıza almaq istəyirsiniz... Dunya sizin xahişinizin nə üçün yerinə yetirilmədiyini söylədi, bunu Dunya yaxşı bir niyyətlə etmişdir. Bir də, siz mənə elə yazırsınız ki, elə bil, əmr edirsiniz. Yoxsa biz gərək sizin hər arzu-nuzu əmr hesab edək? Amma mən sizə bunun əksini deməliyəm: indi siz gərək bizimlə xüsusilə nəzakətlə rəftar edəsiniz, çox tələbkar olmayısanız, çünki biz hər şeyimizi atmışiq, sizə inanıb bura gəlmışik, deməli, elə bunsuz, az qala, lap sizin ixtiyarınızdayıq.



— Pulxeriya Aleksandrovna, bu, o qədər də düz deyil, xüsusilə, indi, belə bir vaxtda ki, Marfa Petrovnanın vəsiyyəti üzrə sizə üç min pul çatacaqdır. — Sonra acı bir istehza ilə əlavə etdi: — Sizin belə bir ifadə ilə danışmağınızdan görünür ki, deyəsən bu lap yerinə düşmüşdür.

Dunya əsəbi halda:

— Sizin də bu sözünüzdən görünür ki, siz bizim köməksiz olduğumuzu nəzərdə tutubsunuzmuş, — dedi, — bunu, doğrudan da, belə güman etmək olar.

— İndi isə, hər halda, daha bunu nəzərdə tuta bilmərəm, xüsusilə, Arkadi İvanoviç Svidriqaylovun məndən gizli saxlanılan təklifinin söylənilməsinə mane olmaq istəmirəm: o, sizin qardaşınızı öz yerinə vəkil etmişdir; həm də mən görürəm ki, bu təklif sizin üçün, çox böyük əhəmiyyətə malikdir, ya, bəlkə də, sizin üçün çox xoşdur...

Pulxeriya Aleksandrovna ucadan:

— Ah, ilahi! — deyə səsləndi.

Razumixin stulda otura bilmirdi.

Raskolnikov Dunyadan soruşdu:

— Bacım, indi sən utanırsanmı?

Dunya:

— Utanıram, Rodya, — dedi. Açığından onun rəngi ağarmışdı; üzünü Lujinə sarı çevirib dedi: — Pyotr Petroviç, itilin buradan!

Görünür, Pyotr Petroviç işin belə qurtaracağını gözləmirdi. O, özünə, öz nüfuzuna, öz nəfsinə qurban etmək istədiyi adamların aciz və köməksiz olduqlarına həddindən artıq arxayındı. O hələ də işin bu yerə gəlib çatmasına inanmırıldı. Onun bənizi ağardı, dodaqları titrədi.

— Avdotya Romanovna, əgər mən indi sizin bu qapıdan çıxsam, nəzərə alın ki, bir daha geri qayitmayacağam. Yaxşı fikirləşin. Mənim sözüm qətidir.

Dunya cəld yerindən qalxaraq həyəcanla dedi:

— Bu həyasiqliqdır! Sizin geri qayitmağınızı mən heç istəmirəm də!

Lujin ucadan dedi:

— Necə? İndi be-e-lə oldu!? — O, son dəqiqliyə kimi məsələnin belə qurtaracağına qəti surətdə inanmırıldı, buna görə də lap kələfin ucunu itirdi. — Deməli, be-e-lə oldu? Bilirsinizmi, Avdotya Romanovna, mən etiraz da edə bilərəm.

Pulxeriya Aleksandrovna qızını ehtirasla müdafiəyə qalxmışdı.

– Onunla belə danışmağa sizin nə ixtiyarınız var: Siz nəyə etiraz edə bilərsiniz? Bunun üçün sizin əsasınız nədir? Mən heç öz Dunyamı sizin kimi bir adama verərəmmi? Çıxın gedin, bir daha bura gəlməyin! Biz özümüz təqsirkarıq ki, belə bir iş tutmuşuq, hamıdan da çox mən təqsirkaram...

Lujin qəzəblə:

– Pulxeriya Aleksandrovna, siz mənə söz vermişdiniz, – dedi, – indi isə siz də bu vədinizdən qaçırsınız... bir də ki mən bu məsələ ilə əlaqədar olaraq xərcə düşmüşəm...

Bu son tələb o qədər Pyotr Petroviçə xas olan bir şeydi ki, Raskolnikov özünü saxlaya bilməyərək birdən qəhqəhə ilə güldü: acığından və acığını saxlamaqdan onun rəngi ağarmışdı. Lakin Pulxeriya Aleksandrovna özündən çıxdı.

– Xərcə düşmüsünüz? Bu hansı xərcdir? Olmaya, bizim sandığımızı deyirsiniz? Konduktor ki onu sizə havayı getirdi. İlahil Demə, biz sizin əl-ayağınızı bağlamışıq! Pyotr Petroviç, görün nə danışırsınız! Siz bizim əl-ayağımızı bağlamışınız, biz sizinkini yox!

Avdotya Romanovna anasına yalvararaq:

– Ana, bəsdir, – dedi, – Allah xətrinə bəsdir! Pyotr Petroviç, iltifat buyurun, çıxın gedin!

Lujin az qalırkı ki, daha özünü idarə edə bilməsin.

– Gedirəm, ancaq axırıncı bir sözüm var, qoy onu da deymim, sonra! Mən sizi şəhərdə sizin adınıza danışılan və bütün qəzaya yayılan söz-söhbətdən sonra almaq qərarına gəldiyimi, deyəsən, ananız lap yadından çıxarmışdır... Əfkari-ümumiyəyə etina etməməklə və sizin adınızı təmizə çıxarmaqla mən, əlbəttə, bunun əvəzini siz - dən gözləməyə çox-çox ümid edərdim. Hətta bunun üçün təşəkkür tələb edərdim... Lakin indi mənim gözüm açılmışdır! İndi özüm görürəm ki, cəmiyyətin səsinə etina etməməklə mən, bəlkə də, düşünmədən, çox, çox tələsik bir iş tutmuşam...

Razumixin yerindən cəld qalxaraq çığirdı:

– Bu nədir, bunun başı, deyəsən, ciyinə ağırlıq eləyir! – bunu deyərək Lujini döymək istədi.

Dunya Lujinə:

– Siz alçaq və kinli adamsınız! – dedi.

– Nə bir söz! Nə bir hərəkət! – deyə Raskolnikov çıçıraraq Razumixin tutdu. Sonra Lujinə lap yaxınlaşdı, hər sözü ayrı-ayrı və



aydınca söyləyərək astadan dedi: – Zəhmət olmasa, itilin buradan! Daha bircə kəlmə də danışmayın, yoxsa...

Pyotr Petroviçin bənizi qəçmiş, acığından üzü eybəcərləşmişdi, o, bircə saniyə Raskolnikova baxdı, sonra dönüb otaqdan çıxdı, onun ürəyi Raskolnikova qarşı kin və ədavətlə dolu idi, çox az adam tapılardı ki, öz qəlbində başqasına qarşı bu qədər kin və ədavət aparmış olsun... Bütün bu işlərdə o ancaq, Raskolnikovu müqəs-sir görürdü. Bir şey maraqlı idi: pilləkəndən düşərkən o, hələ də təsəvvür edirdi ki, iş, bəlkə, tamam korlanmamışdır, o ki qaldı qadınlar – bunu onlarla çox, çox asanlıqla yoluna qoymaq olar.

III

Əsl məsələ burasında idi ki, o, son dəqiqliyə kimi işin belə quracağını gözləmirdi. O, son dərəcə əsəbileşir, iki dilənci, köməksiz qadının onun ixtiyarından çıxacağıını, hətta, bunun mümkün ola biləcəyini heç güman etmirdi. Lujinin belə bir fikrə gəlməsinə ən çox onun şöhrətpərəstliyi və öz-özünə arxayınlığı səbəb olmuşdu, hətta onun bu arxayınlığına öz-özünə məftun olmaq demək daha düzgün olardı. Pyotr Petroviç heçlikdən yüksəlyə qalxmış bir adamdı: o, öz-özünə baxıb fəxr etməyə adət etmişdi, hətta, bu, onda xəstəlik dərəcəsinə varmışdı; o, öz aqlına və qabiliyyətinə çox yüksək qiymət verirdi, hətta, bəzən təklikdə ayna qabağında durub, sevə-sevə öz üzünə tamaşa edirdi. Lakin dünyada o, hər şeydən çox, zəhmətlə və hər cür vasitə ilə qazandığı pulunu sevir, onun qədrini bilirdi: bu pul onu özündən yüksək olan hər şeylə bərabərləşdirmişdi.

İndi o, Dunyaya acı-acı deyəndə ki, – sizin haqqınızda pis-pis sözlər danışlsa da, mən sizinlə evlənməyi qət etmişdim, – bunu o lap səmimi deyirdi, hətta, belə bir “nanəcibliyə” qarşı dərin bir nif-rət duyurdu. Amma onda, Dunyani istərkən, bu dedi-qodunun tamamilə mənəsiz bir şey olduğuna inanmışdı; həm də onda Marfa Petrovna özü bu söz-söhbəti camaat içində yalana çıxarmışdı, bütün qəsəbə əhli də, Dunyani ürəkdən müdafiə edərək, bunun böhtan olduğunu biliirdi. Lujin indi də bütün bu şeyləri bildiyini inkar etməzdi. Bununla belə, o, Dunyani özü durduğu dərəcəyə yüksəlt-mək qətiyyətinə yüksək qiymət verir, buna bir qəhrəmanlıq kimi

baxırdı. İndi bunu o, Dunyaya söylərkən, çoxdan bəri sevə-sevə bəslədiyi bir sərrini açıb demişdi; bununla da dəfələrlə fəxr etmişdi, bəs niyə başqaları bununla fəxr etmirdi – bunu o, başa düşə bilmirdi. Raskolnikovun yanına o, xeyirxah bir hiss ilə gəlmışdı: o gözləyirdi ki, belə bir xeyirxah hərəkətin səmərəsini görəcək, Raskolnikovdan çox şirin komplimentlər eşidəcəkdir. Lakin belə olmadı. İndi isə o, pillekəndən düşərkən, özünü son dərəcə təhqir edilmiş, qədir-qiyiməti bilinməmiş bir adam hesab edirdi.

Dunya ona mütləq lazımdı: Dunyadan el çəkmək heç onun ağlına siğmırıldı! Neçə illərdi o, evlənmək xəyalı ilə yaşayırıdı, elə hey pul yiğirdi, gözləyirdi. O, ismətli, yoxsul (mütləq yoxsul!), çox cavan, çox qəşəng, nəcib, oxumuş, başı olmazın müsibətlər çəkmiş, onun qarşısında tamamilə müti olan bir qızın həsrətini çəkir və bunu gizli saxlayırıdı; o istəyirdi elə bir qız olsun ki, bütün ömrü boyu onu öz xilaskarı hesab etsin, ona minnətdar olsun, ona tabe olsun, ona, ancaq ona heyran olsun! İşdən sonra sakit bir guşədə dincələrkən, bu cazibədar və maraqlı məsələ haqqında o öz təsəvvüründə çox-çox səhnələr, gözləl, xoş hadisələr yaratmışdı! Nəhayət, bu uzun illərin arzusu az qalmışdı ki, bir həqiqət olsun. Avdotya Romanovanın gözəlliyi və təhsili onu valeh etmişdi; onun kimsəsiz olması Lujini son dərəcə həvəsləndirmişdi. Hətta, bu qızda onun arzu etdiyindən də gözəl cəhətlər var idi: o, məğrurdu, möhkəm xasiyyətli idi, xeyirxahdı, hətta, öz tərbiyəsi və mənəvi inkişafı ilə ondan yüksəkdi (bunu o hiss edirdi); belə bir insan bütün həyatı boyu onun göstərdiyi qəhrəmanlıq üçün ona bir qul kimi minnətdar olacaqdi, onun qarşısında alçalacaqdi, ona səcdə edəcəkdi, o da bu qızın üzərində kefi istədiyi kimi ağılıq edəcəkdi, bu ağılığın həddi-hüdudu olmayıacaqdı! Tərs kimi bundan bir az əvvəl, xeyli düşündükdən və intizardan sonra, nəhayət, qəti olaraq öz karyerasını dəyişmək, daha geniş fəaliyyətə başlamaq, bu yolla da yavaş-yavaş daha yüksək dairələrə qalxmaq qərarına gəlmışdı: çoxdan o, bu yüksək dairələrin həsrətini çəkirdi... Söziün qisası, o, Peterburqa gəlməyi qət etmişdi. O bilirdi ki, arvad vasitəsilə “çox-çox” şey əldə etmək olar. Gözəl, təmiz, oxumuş bir qadın öz cazibədarlığı ilə onun yolunu çox yaxşı bəzəyə bilər, adamları ona cəlb edər, ona şans-söhrət getirərdi... Lakin bunlar hamısı məhv oldu! İşin qəfildən belə bir pis şəkildə bitməsi, onun bütün varlığını sarsıtmışdı. Bu çirkin bir



zarafata, mənasız bir şeyə oxşayırdı! O ancaq bir balaca ədabazlıq elədi, o hətta sözünü deməyə macal da tapmadı, o ancaq zarafat etdi, söhbətə uydu, axırı da gör necə ciddi bir şəkildə qurtardı! Axı özünə görə o, hətta, Dunyanı sevirdi də, o, öz təsəvvüründə, hətta, ona ağlıq da edirdi... Birdən... Yox! Elə sabah, günü sabah bunun hamisini düzəltmək, yoluna qoymaq lazımdır, xüsusilə, bütün bu şeylərə səbəb olan o lovğa, o ağızından süd iyi gələn gədəni məhv etmək lazımdır! Razumixin də qeyri-ixtiyari olaraq onun yadına düşdü və bu onda ağır bir hiss oyatdı... ancaq bu cəhətdən o, tez sakitləşdi: "Bunu da heç mənimlə yan-yana qoymaq olarmı!" Lakin onun, doğrudan da, qorxduğu bir adamvardı ki, o da Svidriqaylov idi... Sözün qisası, hələ çox başağrısı olacaqdı...

Dunečka anasını qucaqlayaraq öpə-öpə dedi:

– Yox, hamidan çox mən, mən təqsirkaram! Mən onun puluna aldandım; ancaq, qardaş, and olsun canına, mənim heç xəyalıma da gəlmirdi ki, o belə yaramaz bir adamdır! Mən əvvəldən onu tanışdım, qətiyyən onun puluna aldanmazdım. Məni təqsirkar görmə, qardaş!

Pulxeriya Aleksandrovna sanki qeyri-şüuri olaraq mızıldandı:

– Allah bizi xilas elədi! Allah bizi xilas elədi! – O, elə bil ki, hələ də baş verən hadisəni yaxşı başa düşməmişdi.

Hamı sevinirdi; hətta, beş dəqiqədən sonra güldülər də. Yalnız Dunya hərdən bu əhvalatı xatırlayaraq ağarır, qaşlarını çatırıldı. Pulxeriya Aleksandrovnanın heç ağlına da gəlməzdi ki, o da buna sevinəcəkdir: Lujinlə evlənmək məsələsinin pozulması hələ səher ona böyük bir fəlakət kimi görünürdü. Razumixin bərk sevinirdi. O hələ bu sevincini tamamilə ifadə edə bilmirdi, ancaq bütün bədəni əsirdi, sanki titrəirdi, elə bil ki, onun ürəyindən beş pudluq bir daş götürülmüşdü. İndi o, bütün həyatını onlara verər, onlara xidmət edə bilərdi, indi buna onun haqqı vardi... Lakin o, bunun ardınca gələn fikirlərdən daha artıq ürkür, onları daha uzaqlara qovurdu, öz təsəvvüründən qorxurdu. Yalnız Raskolnikov tutqun və dalğın halda öz yerində oturmuşdu. O, Lujinin rədd edilməsi üzərində hamidan çox israr edirdi, amma indi baş verən əhvalat, elə bil ki, onu hamidan az maraqlandırırdı. Dunya qeyri-ixtiyari olaraq düşünürdü ki, yəqin, qardaşının ona hələ də acığını tutur, Pulxeriya Aleksandrovna isə qorxa-qorxa ona baxırdı.

Dunya ona yaxınlaşaraq soruşdu:

– Svidirqaylov sənə nə dedi?

Pulxeriya Aleksandrovna ucadan dedi:

– Ah, hə, hə!

Raskolnikov başını qaldırdı.

– O istəyir mütləq sənə on min manat bağışlasın, bunun üçün də mənim yanımda səni görmək istəyir.

Pulxeriya Aleksandrovna həyəcanla dedi:

– Görmək istəyir? Qətiyyən olmaz! O, necə cəsarət edib

Dunyaya pul təklif eləyir?

Sonra Raskolnikov Svidriqaylovla olan söhbətini çox soyuq bir ifadə ilə onlara danışdı; lakin bu zaman o, Marfa Petrovnanın gözə görünməsi məsələsini söyləmədi: o həm artıq şeylərdən danışmaq, həm də əsl məsələdən kənarə çıxməq istəmirdi: bu kənar şeylər onda nifrət oyadırdı.

Dunya qardaşından soruşdu:

– Sən ona nə cavab verdin?

– Əvvəl dedim ki, mən öz bacıma heç bir şey söyləməyəcəyəm.

Onda, o dedi ki, belə olanda, mən özüm bütün imkanlardan istifadə edib, onunla görüşməyə çalışacağam. O, məni inandırmaq istəyirdi ki, onun sənə olan ehtirası sərsəmlilikdən başqa bir şey deyildi, indi daha sənə qarşı belə bir şey hiss etmir... O istəyir ki, sən Lujinə əra getməyəsən... Ümumiyyətlə, dolaşiq, adda-budda danışındı.

– Rodya, sən onu necə başa düşdü? O, sənə necə göründü?

– Düzü, mən yaxşı bir şey başa düşmədim. On min manat pul təklif elədi, özü də dedi ki, “mən varlı-dövlətli bir adam deyiləm”. Söylədi ki, buradan çıxb gedəcək, amma on dəqiqədən sonra bu, onun yadından çıxdı. Birdən yənə də dedi ki, evlənmək istəyir, ona qız da tapıblar... Əlbəttə, onun bir məqsədi var, özü də, yəqin ki, pis məqsəddir. Əgər sənin barəndə onun pis bir niyyəti varsa, bəs niyə belə axmaqcasına işə başladı – bu özü də qəribədir. Mən, əlbəttə, sənin əvəzinə bu pulu qəti olaraq rədd etdim. Ümumiyyətlə, o, mənə çox qəribə göründü... Hətta... elə bil ki, onda dəlilik əlaməti vardi. Mən yanılı da bilərəm: bəlkə də, o kələk gəlirdi, məni aldatmaq istəyirdi... Marfa Petrovnanın ölümü, deyəsən, ona təsir eləyib...

Pulxeriya Aleksandrovna həyəcanla:



— Allah ona rəhmət eləsin! — dedi. — Həmişə, həmişə onun üçün Allaha dua eləyəcəyəm! Dunya, bu üç min olmasaydı, indi bizim halımız necə olardı? İlahi, elə bil ki, lap göydən düşdü! Ah, Rodya, səhər bizim var-yox üçcə manat pulumuz qalmışdı; Dunya ilə gümanımız bircə ona idi ki, tez aparıb saatı girov qoyaq, Lujindən pul istəməyək, özü bunu başa düşənə kimi birtəhər dolanaq.

Svidriqaylovun təklifi Dunyanı son dərəcə təəccübəndirdi. O elə ayaq üstdə durub fikirləşirdi.

O lap astadan öz-özünə:

— O nəsə dəhşətli bir şey eləmək istəyir! — dedi. Bunu söylərkən az qaldı ki, onun bütün bədəni titrəsin.

Raskolnikov Dunyanın son dərəcə qorxduğunu görüb dedi:

— Deyəsən, hələ mən bir neçə dəfə onu görməli olacağam.

Razumixin hiddətlə çığırıldı:

— Onu güdərik! Mən onun izini taparam! Onu gözdən qoymaram! Rodya mənə icazə verib! Bayaq o, özü mənə dedi ki, “bacımı qoru”. Avdotya Romanovna, siz də icazə verərsinizmi?

Dunya gülümşəyərək əlini ona uzatdı, ancaq onun üzündə fikirli bir ifadə vardı. Pulxeriya Aleksandrovna qorxa-qorxa öz qızına baxırdı: görünür üç min onu sakitləşdirmişdi.

On beş dəqiqədən sonra onların hamısı gülüb-danışındı. Hətta, Raskolnikov da onlara diqqətlə qulaq asırdı, ancaq danışmındı. Razumixin natiqlik eləyirdi.

O, böyük şövq və həvəslə deyirdi:

— Siz axı niyə gedəsiniz, niyə? Gedib o qəsəbədə nə eləyəcəksiniz? Siz hamınız burada bir yerdəsiniz, hamınız da bir-birinizi lazımlısınız. Özü də çox lazımsınız! Çox lazımsınız!.. Lap elə müəyyən vaxta qədər olsa da... Məni başa düşün! Məni də özünüüzə dost eləyin, şərik eləyin, lap yəqin bilirom ki, çox gözəl bir iş düzəldəcəyik. Qulaq asın, bütün məsələni bütün layihəni müfəssəl sizə danışım! Səhər - çığı, hələ ki, heç bir şey olmamışdı, onda ağlıma gəldi... Məsələ belədir. Mənim bir əmim var (sizi tanış edərəm: çox yaxşı və hörmətli adamdır); onun min manat pulu var; özü pensiya ilə yaşayır, ehtiyac duymur. İkinci ildir ki, o, məndən əl çəkmir, deyir ki, gəl bu min manatı altı faizlə verim sənə. Mən bunun səbəbini başa düşürəm: o istəyir mənə kömək eləsin; keçən il bu mənə lazımdır; amma bu il mən ancaq onun gəlməsini gözləyirdim, bu qərara gəlmışəm ki,

pulu ondan alım. Siz də o üç mindən min manat verərsiniz, ilk addım üçün bu kifayətdir; bu qayda ilə biz birləşərik. Biz nə edəcəyik?

Razumixin öz planını açıb söylədi. Dedi ki, kitabsatanların və naşirlərin çoxu, lap çoxu öz işini yaxşı bilmir, buna görə də, adətən, pis naşır olurlar. Amma kitab nəşr etmək işi, ümumiyyətlə, mənfeətli işdir, faiz də getirir, bəzən də lap çox faiz getirir... Razumixin bu barədə çox danışdı. O özü elə nəşriyyatçı olmaq arzusunda idi: iki il idi ki, başqalarının nəşriyyatında işləyirdi, üç Avropa dili bilirdi, özü də pis bilmirdi, amma altı gün bundan əvvəl Raskolnikova demişdi ki, almancada "batmışam", bunu da ona görə demişdi ki, götürdüyü tərcümənin yarısını ona versin; onda yalan demişdi, Raskolnikov da onun yalan dediyini bilirdi.

Razumixin odlu-odlu:

— Bizim ki, əlimizə pul düşüb, — dedi, — bu da əsas vasitələrdən bıdır — niyə, niyə axı bu fürsəti əldən buraxaq?! Əlbəttə, çoxlu əmək qoymaq lazımdır, lakin biz çalışarıq — siz də, Avdotya Romanovna, mən də, Rodion da... indi bəzi kitabların nəşri yaxşı mənfeət getirir! Başladığımız işin də əsası bu olacaqdır ki, biləcəyik nəyi tərcümə etmək lazımdır. Həm tərcümə edəcəyik, həm nəşr edəcəyik, həm də öyrənəcəyik, — hamımız bir yerdə! İndi mən faydalı ola bilərəm, çünki təcrübəm var. İki ildir ki, nəşriyyatlara baş vururam, onların hər sərrinə bələdəm: inanın ki, oradakılar çox da elə düz adam deyillər! Bir də ki niyə axı hazır tikəni ağızımızdan çıxaraq? İki-üç kitab bilişəm ki, əger onları tərcümə eləyib çap etsək, hər kitabdan yüz manat qazanc götürmək olar; onlardan biri var, lap azı beş yüz gəlir götürmək olar. Siz nə güman edirsınız, bunu mən bir ayınsına desəm, hələ bir şübhələnər də — elə axmaq adamlar var! O ki qaldı işin yoluna qoyulması, mətbəə, kağız, satış məsələsi — bunu siz mənə tapşırın! Mən bu işin cikinə-bikinə bələdəm! Azdan başlarıq — böyük işlərə gəlib çıxarıq; hər halda, bir parça çörəyimiz olar; hər necə olsa, qoyduğumuz mayanı götürərik.

Dunyanın gözləri parıldayırdı. O:

— Dmitri Prokofiç, sizin dedikləriniz mənim çox xoşuma gəlir, — dedi.

Pulxeriya Aleksandrovna sözə qarışdı:

— Mənim, əlbəttə, belə şeylərdən başım çıxmaz. Bəlkə də, bu yaxşı işdir, ancaq, Allah bilir, necə olar. Təzə işdir, görməmişik, bilmirik. Əlbəttə, biz gərək, bir qədər də olsa, burada qalaq...



Pulxeriya Aleksandrovna oğluna baxdı.

Dunya soruşdu:

– Qardaş, sən necə bilirsən?

Raskolnikov dedi:

– Məncə, bu çox gözəl fikirdir. Əlbəttə, indidən firma xəyalına düşmək lazımlı deyil; amma, şübhəsiz, müvəffəqiyyətlə beş-altı kitab buraxmaq olar. Mən özüm də bir əsər bilirəm ki, çap olunsa, mütləq gedər. O ki qaldı bunun işi apara bilməsi məsələsinə, buna heç şübhə ola bilməz: Razumixinin bu işdən başı çıxır... Bir də ki bu barədə danışmağa hələ vaxt var...

Razumixin:

– Üra! – deyə çıçırdı. – İndi dayanın; burada, elə bu evdə bir mənzil var; elə həmin ev yiyəsinindir. Ayrıca bir mənzildir, mehmanxananın bu biri otaqlarına yolu yoxdur; mebeli var; kirayəsi baha deyil; üç balaca otaqdır. Hələlik bunu tutun, burada yaşayın. Saati mən sabah girov qoyaram, sizə pul gətirərəm; sonra da işlər yoluna düşər. Əsl məsələ budur ki, üçünüz də bir yerdə yaşayarsınız: Rodya da sizinlə olar. Rodya, hara gedirsən?

Pulxeriya Aleksandrovna, hətta, qorxmuş halda soruşdu:

– Rodya, sən gedirsən?

Razumixin çıktı:

– Belə bir vaxtda?!

Dunya şübhə və təəccübə qardaşına baxıldı: Raskolnikovun furajkası əlində idi, o çıxıb getmək istəyirdi.

Raskolnikov qəribə bir halda:

– Siz, elə bil, məni dəfn edirsiniz, – dedi, – ya da həmişəlik məndən ayrılırsınız...

O, sanki, gülümsədi, ancaq, elə bil, bu heç gülümsəmə deyil – di. Sonra heç gözlənilmədiyi halda əlavə etdi:

– Amma, kim bilir, bəlkə də, biz axırıncı dəfə görüşürük... – Bunu o, ürəyində demək istəyirdi, ancaq heç özünün də xəbəri olmadan bərkdən dedi.

Pulxeriya Aleksandrovna:

– Axi sənə nə oldu? – deyə səsləndi.

Dunya qəribə bir ifadə ilə:

– Rodya, sən hara gedirsən? – dedi.

Raskolnikov tutqun bir halda:

– Mən gərək gedəm, çox lazımdır... – deyə cavab verdi, o, sanki, demək istədiyi sözü deməyə tərəddüb edirdi; lakin onun solğun üzündə aydınca ifadə olunan bir qətiyyət vardı.

– Bura gələndə... Mən demək istəyirdim... sizə demək istəyirdim, anacan... sənə də, Dunya... demək isteyirdim ki... yaxşı olardı, biz bir qədər bir-birimizdən ayrılaq... Mən özümü yaxşı hiss eləmirməm, mən sakit deyiləm... sonra gələrəm, özüm gələrəm, mümkün olanda... Siz mənim xatirimdəsiniz, sizi sevirəm... Məni buraxın! Məni tək buraxın! Mən... belə qəlet eleməmişəm... Hələ lap əvvəldən... Mən bunu yəqin qət eləmişəm... Mənim başıma nə gəlsə, mən məhv olsam da, olmasam da, tək olmaq istəyirəm... Məni tamam yaddan çıxarıñ. Bu yaxşıdır... Mənim sorağında olmayıñ... Lazım olsa, özüm gələrəm, ya da... sizi çağırtdıram. Bəlkə, hər şey yenə də düzəldi!.. Amma indi, əger məni sevirsinizsə, məndən əl çəkin... Yoxsa mən sizə nifrət elərəm, mən bunu hiss edirəm... sağlıqla qalın!

Pulxeriya Aleksandrovna:

– İlahi! – deyə həyəcanla səsləndi.

Ana da, bacı da, Razumixin də qəribə bir qorxu içində idi.

Zavallı Pulxeriya Aleksandrovna:

– Rodya, Rodya! – deyə səsləndi. – Barış bizimlə! Yenə də əvvəlki kimi yaşayaq!..

Raskolnikov yavaş-yavaş qapıya sarı getdi və yavaş-yavaş otaq-dan çıxdı. Dunya onun dalınca getdi. Onun gözləri qəzəblə parıl - dayındı. Piçıldayaraq Rodyaya dedi:

– Qardaş, bu, nə müsibətdir ananın başına açırsan?!

Raskolnikov acı-acı Dunyaya baxdı. Sonra mızıldayaraq asta-dan:

– Eybi yoxdur, mən gələrəm, mən gələcəyəm! – deyərək otaq - dan çıxdı. O, elə danışındı ki, elə bil, nə dediyini heç özü də dərk etmirdi.

Dunya:

– Daşqəlbli, kinli xudbin! – deyə səsləndi.

Razumixin Dunyanın əlini bərk-bərk sıxaraq lap qulağının dibində odlu-odlu piçildədi:

– O, də-li-dir, daşqəlbli deyil! O, ağılını itirib! Siz bunu görmürsünüz? Əger görmürsünüzsə, onda daşqəlbli sizsiniz!



Pulxeriya Aleksandrovna meyit kimi ağarmışdı. Razumixin ona sarı dönərək ucadan:

– Mən bu saat gəlirəm! – deyib cəld otaqdan çıxdı.

Raskolnikov onu koridor başında gözləyirdi.

– Mən bilirdim ki, sən gələcəksən. Qayıt onların yanına, onların yanında ol... sabah da onların yanında ol... həmişə də... Mən... bəlkə də geldim... əger mümkün olsa... Sağlıqla qal!

O, əlini vermədən dönüb getdi.

Razumixin lap özünü itirərək mızıldadı:

– Axi hara gedirsən? Nə var? Sənə nə olub? Belə də iş olar?..

Raskolnikov bir də dayandı.

– Sənə qəti deyirəm: məndən heç bir şey soruşma – nə indi, nə sonra! Mənim sənə deyəcək heç bir sözüm yoxdur... Mənim yanımıza gəlmə. Bəlkə, mən bura gəldim... uzaq ol məndən... Amma onlardan uzaq olma! Dediymi başa düşürsən?

Koridor qaranlıq idi. Raskolnikovla Razumixin lampanın yanında durmuşdular. Onlar dinnəzçə bir an bir-birinə baxdilar. Bu an Razumixinin bütün ömrü boyu yadından çıxmadi. Raskolnikovun ona zillənən gözləri od kimi yanır, bu gözlərdəki ifadə sanki get-gedə qüvvətlənir, Razumixinin qəlbini və şüuruna nüfuz edirdi. Birdən Razumixin diksindi. Sanki onların arasında qəribə bir hadisə baş vermişdi... onların arasından bir fikir keçmişdi, nəyəsə işaret edilmişdi... hər ikisinin birdən başa düşdüyü dəhşətli, çirkin bir şey olmuşdu... Razumixin meyit kimi ağardı.

Raskolnikov birdən dedi:

– İndi başa düşdünmü? – Onun üzündə ağır bir iztirabın ifadəsi göründü. Sonra əlavə etdi: – Qayıt onların yanına! – Özü isə cəld dönüb getdi.

İndi o axşam Pulxeriya Aleksandrovnanın nələr çəkdiyini, Razumixinin onların yanına necə qayıtdığını təsvir etməyəcəyəm; Razumixin and içib deyirdi ki, Rodyaya dincəlməyə imkan vermək lazımdır, o axı xəstədir; o mütləq gələcək, hər gün gələcək, onun əsəbləri son dərəcə pozulmuşdur, onu əsəbiləşdirmək lazım deyil; mən özüm ondan göz olacağam, ona baxmağa ən yaxşı, ən bacarıqlı həkim gətirəcəyəm... Sözün qisası, bu gündən etibarən Razumixin onlara həm oğul, həm də qardaş oldu.

IV

Raskolnikov isə birbaş Sonyanın yaşadığı evə getdi. Bu ev dördmərtəbəli köhnə, yaşıl rəngli bir evdi. Raskolnikov dalandardan dərzi Kopernaumovun harada yaşadığını soruşdu, lakin aldığı cavab çox da aydın deyildi. O, göstərilən yerə gedib, həyətin küçündə, dar və qaranlıq pilləkənə gedən yolu tapdı; pilləkənlə ikinci mərtəbəyə qalxıb bir şüşəbəndə girdi; şüşəbənd həyət tərəfdən idi. O, qaranlıq şüşəbənddə hərlənir, Kopernaumovun otağını axtarırkı, birdən ondan üç addım kənarda bir qapı açıldı, Raskolnikov qeyri-şüuri olaraq qapını tutdu.

Bir qadın səsi təşvişlə soruşdu:

– Kimsən?

Raskolnikov:

– Mənəm... sizə gəlmışəm, – deyə cavab verdi və balaca bir dəhlizə girdi.

Burada, sıniq bir stulun üstündə, əyilmiş mis şamdana şam yanındı.

Sonya həyəcanla:

– Sizsiniz! Aman Allah! – deyərək yerində donub qaldı.

– Sizin otaq hansıdır? Budur?

Raskolnikov çalışırkı ki, Sonyaya baxmasın; o, cəld Sonyanın göstərdiyi otağa girdi.

Az sonra Sonya da, əlində şam, içəri girdi; şamı stolun üstünə qoyub, özü Raskolnikovun qabağında durdu. O lap özünü itirmişdi, böyük bir həyəcan içinde idi; Raskolnikovun belə qəfildən gəlməsi, görünür, onu qorxutmuşdu. Birdən onun solğun üzü qızardı, gözləri yaşıla doldu... O həm əzab çəkir, həm utanır, həm də sevinirdi... Raskolnikov cəld üzünü yana çevirib, masa yanındaki stulda oturdu. Bu arada otağı gözəcə nəzərdən keçirdi.

Bu, böyük, lakin çox alçaq bir otaqdı. Kopernaumovlar ancaq bu otağı kiraya vermişdilər; sol divardakı bağlı qapı onların mənzilinə açılırdı. Sağ divarda da bir qapı vardi, ancaq o, həmişə bağlı olurdu. Orada başqa bir adam yaşayırı, nömrəsi də başqa idi. Sonyanın otağı anbara oxşayırı, otaq düzgün olmayan dördbucaklı şəklində idi, bu da otağı eybəcər bir şəklə salmışdı. Üç pəncərəsi olan və pəncərələri kanala baxan divar çox çəp idi, buna görə də bucaqlardan biri çox



dar və dərindi, işiq zəif olanda bu bucağı heç yaxşı görmək olmurdu; o biri bucaq isə həddindən artıq enli idi, buna görə də çox eybəcər görünürdü. Otaqda mebel yox dərəcəsində idi. Sağ tərəfdə, yuxarı başda bir çarpayı, çarpayının yanında, qapıya yaxın yerdə bir stul vardi. Yenə sağ tərəfdə, qonşu otağa açılan, həmişə də bağlı olan qapının qabağına da adı bir masa qoyulmuşdu, üstünə göy süfrə salınmışdı, yanında iki toxunma stul vardi. Sol tərəfdə, dərin və dar bucağa yaxın bir yerdə, adı taxtadan kiçik bir kamod dururdu: bu kamod bu boş otaqda elə bil lap itib-batmışdı. Otaqda olan şeylər ancaq bundan ibarət idi. Sarımtıl divar kağızı ləkə-ləkə olmuş, qarın vermişdi, bütün bucaqlar qaralmışdı. Otaqda yoxsulluq aydınca nəzərə çarparırdı. Hətta, çarpayının qabağında pərdə də yox idi. Sonya diqqətlə və çəkinmədən otağı gözdən keçirən qonağa dinməzcə baxırdı; axırda o qorxudan titrəməyə başladı, sanki, hakim qarşısında durmuşdu, bu hakim onun taleyini həll edəcəkdir.

Raskolnikov hələ də Sonyaya baxmadan soruşdu:

– Gec gəlmisəm... Saat on bir olarmı?

Sonya astadan:

– Olar, – dedi. Birdən o, tələsə-tələsə əlavə etdi: – Hə, hə, saat on birdir. Elə indicə ev sahibinin saatı vurdu... mən də eşitdim... Saat on birdir. – O, bunu elə tələsə-tələsə dedi ki, elə bil, onun bütün nücəti bunda idi.

Raskolnikov qışqabaqlı bir halda:

– Sizin yanınızda axırıncı dəfə gəlirəm, – dedi. Lakin o birinci dəfə idi ki, Sonyanın yanına gəlirdi. – Bəlkə də, daha sizi heç görməyəcəyəm...

– Siz... gedirsiniz?

– Bilmirəm... hər şey sabah...

– Onda siz sabah Katerina İvanovnanın yanına getməyəcəksiniz? – Sonyanın səsi titrədi.

– Bilmirəm. Hər şey sabah səhər... Məsələ bunda deyil; gəlmi - şəm sizə bir söz deyəm...

Raskolnikov başını qaldırb, dalğın nəzərlə ona baxdı. Sonya hələ də onun qabağında ayaq üstə durmuşdu, – bunu o, ancaq indi gördü.

Birdən Raskolnikovun səsi dəyişdi, astadan və mehriban bir səslə dedi:

– Siz niyə ayaq üstə durmusunuz? Oturun.

Sonya oturdu. Raskolnikov bir anlığa mehribancasına və az qala, mərhəmətlə ona baxdı.

– Siz nə yaman arıqsınız! Gör əliniz necədir! Lap damarları görünür. Barmaqlarınız lap ölü barmağına oxşayır.

Raskolnikov onun əlini əlinə aldı. Sonya xəfifcə gülümsədi.

– Mən həmişə belə olmuşam.

– Evdə yaşayanda da?

– Bəli.

Raskolnikov sözləri qırıq-qırıq söyləyərək:

– Elə şey olmaz, – dedi və birdən onun səsi də, üzündəki ifadə də yenə dəyişdi.

O yenə ətrafına baxdı.

– Bu otağı siz Kopernaumovdan tutmusunuz?

– Bəli.

– Onlar qapının o biri tərəfində olur?

– Bəli... Onların da otağı elə belədir.

– Hamısı bir otaqda olur?

– Bəli, bir otaqda.

Raskolnikov qaşqabaqlı halda:

– Mən bu otaqda gecələr qorxardım, – dedi.

Sonya, elə bil ki, hələ də özünə gəlməmişdi və nə olduğunu təsəvvür etmirdi:

– Mənzilin iyəsi, – kişi də, arvad da, – çox yaxşı, çox mehriban adamlarıdır. Bu mebelin hamısı, hər şey... hər şey onlarındır. Onlar çox mərhəmətlidirlər, uşaqları tez-tez yanına gəlirlər...

– O pəltəkləri deyirsiniz?

– Bəli... o kəkələyir, özü də axsaqdır. Arvadı da... kəkələməkdən başqa, o, elə bil, sözün hamısını demir. Arvadı çox mərhəməlidir. Özü keçmişdə mülkədar nökəri olub. Yeddi uşağı var... onlardan ancaq ən böyükü kəkələyir, o birilər xəstədir... amma kəkələmirlər...

– Sonya bir az təəccübələ soruşdu: – Siz onları haradan tanıyırsınız?

– Sizin atanız onda hamısını mənə danışmışdı. Sizin barənizdə nə varsa, mənə demişdi... Sizin saat altında gedib, doqquzda geri qayıtdığınızı da, Katerina İvanovnanın sizin yatağınızın qabağında diz üstdə durduğunu da...

Sonya utandı.



Sonra mütərəddid bir halda piçıldıdı:

– Mən lap, elə bil, bu gün onu gördüm.

– Kimi?

– Atamı. Saat doqquzda küçə ilə, oradan, tindən gedirdim, o da, elə bil ki, qabaqda gedirdi. Elə bil ki, lap o idi. İstədim Katerina İvanovnanın yanına gedim...

– Siz gəzirdiniz?

Sonya yenə utanaraq başını aşağı salıb piçıldıdı:

– Bəli.

– Siz atanızın yanında yaşayanda Katerina İvanovna sizi döymürdü ki?

Sonya qorxmuş kimi Raskolnikova baxdı:

– Ah, yox, yox, siz nə danışırsınız, siz nə danışırsınız, yox, döymürdü!

– Deməli, siz onun xətrini istəyirsiniz?

Sonya əllərini dərdli-dərdli dizləri üstə qoyaraq, sözləri uzadıuzada həzin-həzin dedi:

– Onu? Əl-bət-tə! Ah! Siz onu... Siz onu tanışaydın!.. O lap uşaq kimidir... Qüssədən o, lap dəli kimi olub. Amma necə ağılli idı... necə alicənab idı... necə mərhəmətli idı! Siz heç, heç bir şey bilmirsiniz... ah!

Sonya bu sözləri böyük kədər və həyəcan içinde, iztirab çəkəçəkə, məyus bir halda dedi. Onun solğun yanaqları yenə də qızardı, gözlərində əzab ifadə olundu. Aydın görünürdü ki, onun qəlbinin yarasına toxunulmuşdur, o çox istəyir ki, nəsə desin, danışın, kimisə müdafiə etsin. Onun kiməsə son dərəcə yazıçı gəlir və doymaq bilməyən hiss (əgər belə demək mümkünse) birdən onun üzünü bütün xətlərində ifadə olundu.

– Döyürdü? Siz nə deyirsiniz?! İlahi! Döyürdü! Lap elə döysə də, nə olar ki?! Axi nə olar ki? Siz heç bir şey bilmirsiniz, heç bir şey!.. O elə bədbəxtdir... elə bədbəxtdir ki... Özü də xəstədir... O, ədalət axtarır... O təmizdir... O deyir ki, hər şeydə gərək ədalət olsun – bunun belə olacağına inanır da, tələb də eləyir... Ona lap əzab versələr də, o haqsız iş tutmaz... O bilmir ki, insanlar arasında hər şeyin ədalətlə olması mümkün deyil, bunu başa düşmür, ona görə də əsəbiləşir... lap uşaq kimidir, lap uşaq kimi! O ədalətlidir, ədalət də axtarır!

– Bəs siz nə edəcəksiniz?

Sonya sualedici bir nəzərlə ona baxdı.

– Onlar indi sizin üstünüzdə qalıblar. Onlar elə əvvəl də sizin üstünüzdə idilər. Mərhüm atanız da kefli olanda gəlib sizdən pul istərdi. Bəs indi nə olacaq?

Sonya qəmgin-qəmgin:

– Bilmirəm, – dedi.

– Onlar orada qalacaqlar?

– Bilmirəm; onlar gərək orada qalsınlar. Ancaq mənzil yiyəsi bu gün deyirmiş ki, onları çıxaracaq. Katerina İvanovna da deyir ki, heç özüm də birçə dəqiqə burada qalası deyiləm.

– O, nəyə belə güvənir? Olmaya, sizə arxalanır?

Birdən Sonya yenə də həyəcanlandı, hətta acıqlandı da: bir sarıköynək, ya başqa xirdaca bir quş acıqlansayıdı, o da eynən Sonya kimi acıqlanardı.

– Ah, yox, elə deməyin! Biz birgə yaşayınq! – O, həyəcan içində odlu-odlu soruşdu: – Axı o, nə eləsin, nə eləsin? Bu gün o qədər ağlayıb, o qədər ağlayıb ki... O, dəli olur, siz bunu görmədiniz? Dəli olur... *gah uşaq* kimi əl-ayağa düşür, istəyir ki, *sabah* hər şey layiqli olsun, yemek olsun, hər şey olsun... *Gah* da dərd çekir, qan qusur, ağlayır, birdən ümidişiz halda başını divara döyməyə başlayır... Sonra yenə də ovunur; o, sizə ümid bağlayır, deyir ki, bircə ümidi sizə qalib; deyir ki, bir qədər borc pul tapıb şəhərimizə gedəcəyəm, səni də özümlə aparacağam, orada nəcib qızlar pansionu düzəldəcəyəm, səni də nəzarətçi qoyacağam, biz tamam başqa cür yaşayacağıq; *bunu* deyib məni öpür, qucaqlayır, mənə təsəlli verir; bu xeyallara inanır, özü də bilirsınız necə inanır!.. Yaxşı, onun sözündən çıxməq olarmı?! Bu gün o ev-eşiyi yuyub, təmizləyib, yamaq yamayıb, təknəni özü öz zəif əllərile otağa gətirdi, oradaca onu tövşüma tutdu, yatağına yuxılıb qaldı. Səhər biz bir yerdə rastabazara getmişdik. Polenka ilə Lenaya ayaqqabı almaq istəyirdik, onların ayaqqabısı ləp dağılıb, ancaq pulumuz çatmadı, çox əskik idi; o elə balaca çəkmələr seçmişdi ki... çünkü onun zövqü var, siz bunu bilmirsiniz... Pul çatmadığı üçün elə oradaca, dükanda, tacirlərin yanında ağladı... Ah, ona elə yazığım gəlirdi...

Raskolnikov acı bir istehza ilə dedi:

– İndi, əlbəttə, aydındır ki, siz niyə... bu cür yaşayırsınız.



Sonya yenə həyəcanla:

– Bəs sizin ona yazığınız gəlmir? – dedi. – Yazığınız gəlmir? Hələ heç bir şey görməmişdən siz ona axırıncı qəpiyinizi verdiniz, mən bunu bilirom. Amma siz hər şeyi görsəydiniz... ah, ilahi! Amma neçə dəfə mən onu ağlatmışam! Keçən həftə də! Ah, mən! Atamın ölümündən cəmi bir həftə əvvəl. Mən çox amansız iş tutdum! Özü də dəfələrlə bunu eləmişəm! Ah, bu gün bütün günü yadına düşdükcə əzab çəkmişəm!

Sonya bu şeyləri xatırlarkən, böyük bir iztirab içində dərdli-dərdli ağlayırdı.

– Siz amansız iş tutmusunuz?

Sonya ağlaya-ağlaya sözünə davam etdi:

– Bəli, mən, mən! Mən onda gəldim, rəhmətlik atam mənə dedi: “Al bu kitabı mənə oxu, mənim başım ağıryır, al oxu...” O, Andrey Semyonoviç Lebezyatnikovdan bir kitab almışdı. Lebezyatnikov burada olur; o həmisi gülməli kitablar təpib gətirərdi. Mən dedim: “Vaxtdır, mən gərək gedəm”. Oxumaq istəmədim. Əslində, mən onlara ona görə gəlmişdim ki, yaxalıqlarımı Katerina İvanovnaya göstərim. Alverçi Lizaveta mənə ucuz qiymətə yaxalıq, bir də qolçaq gətirmişdi; onlar qəşəng, təzə və naxışlı idi. Katerina İvanovnanın çox xoşuna gəldi; yaxalığı boynuna taxıl güzgüdə özünə baxdı, çox xoşuna gəldi, dedi: “Sonya, xahiş edirəm, bunları bağışla mənə!” Çox xoşuna gəlmişdi, özü də xahiş edirəm deyib, yalvardı. Amma onları o harada taxacaqdı! O, ancaq keçmiş xoşbəxt günləri xatırlamışdı. Güzgüdə özünə baxıb fərəhlanırdı; neçə ildir ki, onun heç bir paltarı, heç bir şeyi yoxdur! O, özgəsindən heç bir şey istəməz: çox məğrurdur, özü lap axırıncı paltarını verərdi, ancaq istəməz, amma indi özü xahiş edirdi – gör necə xoşuna gəlmişdi! Mən qızır - qandım, vermədim ki, Katerina İvanovna, bunlar sənin nəyinə lazımdır. Elə belə də dedim: nəyinə lazımdır... Bax, bunu gərək mən ona deməyəydim! O, mənə elə baxdı, mənim rədd cavabı verməyim ona elə ağır gəldi ki, adamın ona baxmağa yazılı gəlirdi... O, bu yaxalıqlar üçün qüssələnmirdi, bunları ona verməməyim ona ağır gəlirdi. Mən bunu gördüm. Ah, indi olsayıdı, hamisini verərdim, heç ona elə söz deməzdim... Ah, mən... nə deyirəm!.. Sizin üçün nə fərqi var!

– Siz o alverçi Lizavetanı tanıyırdınız?

Sonya bir qədər təəccübə:

– Bəli... Siz də onu tanıyırdınız? – deyə soruşdu.

Raskolnikov bir qədər susduqdan sonra suala cavab vermədən dedi:

– Katerina İvanovna vərəmlidir, özü də çox pis vərəmlidir, bu yaxında öləcək.

– Ah, yox, yox, yox!

Sonya qeyri-şüüri olaraq, onun əllərindən tutdu, sanki Katerina İvanovnanın ölməməsini ondan xahiş edirdi.

– Axi o ölsə yaxşıdır.

Sonya qorxaraq düşünmədən dedi:

– Yox, yaxşı deyil, yaxşı deyil, heç yaxşı deyil!

– Bəs uşaqlar? O, öləndə uşaqları öz yanınıza gətirməyib nə edəcəksiniz?

Sonya ümidişz bir halda başını qamarlayaraq ucadan dedi:

– Ah, bilmirem!

Aydın görünürdü ki, bu fikir dəfələrlə onun öz ağılına da gelmişdir, Raskolnikov ancaq bunu bir daha onun yadına salmışdı.

Raskolnikov rəhmsizcəsinə öz sözündə israr edib dururdu:

– Bəlkə, siz həle Katerina İvanovna sağ ikən xəstələndiniz, sizi xəstəxanaya apardılar, bəs onda nə olacaq?

– Ah, siz nə deyirsiniz, nə deyirsiniz?! Bu, ola bilməz!

Sonyanın üzündə dəhşətli bir qorxu göründü.

Raskolnikov amansızcasına gülümsəyərək, sözünə davam etdi:

– Necə ola bilməz? Sizə ki, bu barədə söz verməyi blə! Onda onlar necə olacaq? Hamısı dəstə ilə küçəyə gedəcək, o, öskürə-öskürə dilənəcək, bugünkü kimi, başını divara vuracaq, uşaqlar da ağlayacaqlar... Sonra o, bir yerdə yixılacaq, onu polis idarəsinə apa - racaq, xəstəxanaya qoyacaqlar, öləcək, bəs uşaqlar?..

– Ah, yox!.. Allah buna razı olmaz! – Bu sözlər onun qəlbindən bir fəryad kimi qopdu.

O, əllərini yazı-yazıq dizləri üstə qoyaraq, yalvarıcı bir nəzərlə Raskolnikova baxırdı, sanki, bütün bu şeylər ondan asılı idi.

Raskolnikov qalxıb otaqda gəzişməyə başladı. Bir az keçdi. Sonya da ayağa qalxmışdı, o, əllərini və başını sallayaraq, böyük bir kədər içində durmuşdu.

Birdən Raskolnikov onun qabağında dayanıb soruşdu:

– Pul yıgmaq, pis gün üçün dala atmaq olmaz?



Sonya:

– Yox, – deyə piçildadi.

Raskolnikov:

– Əlbəttə, olmaz, – dedi. Sonra, az qala, istehza ilə əlavə etdi:

– Heç yiğmaq istəmisiniz?

– İstəmişəm...

– Bir şey çıxmayıb, eləmi? Əlbəttə, elədir! Bunu heç soruşmaq lazımlı deyil!

Raskolnikov yenə də otaqda gəzişməyə başladı. Bir az da keçdi.

– Əlinizə hər gün pul gəlmir?

Sonya bayaqından daha bərk utandı, yenə də üzü qıpçırmızı qızardı. Sonra ağır iztirab içində piçildadi:

– Yox.

Raskolnikov birdən:

– Poleçkanın da, yəqin, başına bu iş gələcək... – dedi.

Sonya ümidsiz bir halda çıçırdı, sanki, birdən onu bıçaqla yaramışdır:

– Yox, yox! Ola bilməz! Yox! Allah, Allah belə bir dəhşətə yol verməz!..

– O biri dəhşətlərə yol verir ki...

Sonya özünü unudaraq təkrar etdi:

– Yox, yox! Allah onu qoruyar, Allah!..

Raskolnikov, hətta, onun dərdinə sevinirmiş kimi:

– Bəlkə, heç Allah yoxdur! – deyib güldü və Sonyaya baxdı. Birdən Sonyanın üzü dəyişdi: onun üzündə əsəbi titrəyişlər əmələ gəldi. İfadədilməz bir məzəmmətlə Raskolnikova baxdı, ona nəsə demək istədi, lakin heç bir şey deyə bilmədi, ancaq birdən əllərilə üzünü örtərək dərdli-dərdli ağladı.

Raskolnikov bir az susduqdan sonra dedi:

– Siz deyirsiniz ki, Katerina İvanovna dəli olur, amma, dəli olan sizsiniz.

Dörd-beş dəqiqə keçdi. Raskolnikov Sonyaya baxmadan yenə də dinməzcə otaqda gəzişirdi. Nəhayət, Sonyaya yaxınlaşdı; Raskolnikovun gözləri parıldayırdı. O, hər iki əli ilə Sonyanın çıyıllarından tutub, düz onun aqlar üzünə baxdı. Raskolnikovun od kimi yanın baxışlarında sərt, kəskin bir ifadə vardı, dodaqları bərk titrəyirdi... Birdən o, bütün boyu ilə tez əyildi, döşəməyə düşərək, Sonyanın

ayağını öpdü. Sonya dəhşət içində geri çekildi, sanki Raskolnikov dəli olmuşdu. Doğrudan da, olap dəli kimi baxırdı.

Sonyanın rəngi qaçdı.

— Siz nə edirsiniz, nə edirsiniz? Mənim qabağımda!.. — deyə o mizildədi və birdən ürəyi bərk sıxlıdı.

Raskolnikov dərhal ayağa qalxdı və qəribə bir halda:

— Mən sənə təzim etmədim, mən insanların çəkdiyi əzablara təzim etdim, — deyib pəncərəyə sari getdi. Az sonra Sonyanın yanına qayıdaraq əlavə etdi: — Qulaq as, dünən mən səni təhqir etmək istəyən bir adama dedim ki, o, sənin heç çəçələ barmağına da dəyməz... bunu da dedim ki, mən bu gün səni bacımın yanında oturtmaqla bacımı şərəfləndirmişəm.

Sonya bu sözdən qorxaraq həyəcanla dedi:

— Ah, bunu siz niyə dediniz! Özü də bacınızın yanında? Mənim yanımda oturmaq? Şərəfləndirmək? Mən axı... şərefsızəm... Ah, siz bunu niyə dediniz?!

— Mən bunu sənin şərefsız və günahkar olduğun üçün demədim, sənin çəkdiyin böyük əzabə görə dedim. — Sonra o, həyəcanla əlavə etdi: — Sən çox böyük günahkarsan, xüsusilə ona görə ki, nahaq yerə özünü məhv etmişən, özünə xəyanət etmişən. Gəl hələ bu dəhşət də olmasın ki, sən belə bir cırkab içində yaşayırsan, özün də buna nifrət edirsən; həm də bilirsən ki, bununla heç kəsə kömək eləmirsən, heç kəsi heç bir şeydən xilas etmirsen! (Gözünü açsan, bunu görə bilərsən!) — Sonra o, hiddətlə dedi: — Bir mənə de görürm, axı belə bir biabırçılıqla, belə bir alçaqlıqla bərabər — buna zidd olan başqa hissələr, müqəddəs hissələr sənin qəlbinə necə yerləşə bilir? Gedib özünü suya atıb birdəfəlik öldürsəydin, bundan min dəfə haqlı, min dəfə ağıllı bir iş tutmuş olardın!

Sonya dərdli-dərdli ona baxaraq və sanki, onun təkliflərinə heç də təəccüb etməyərək, zəif bir səslə soruşdu:

— Bəs axı onlar necə olsun?

Raskolnikov qəribə bir nəzərlə ona baxdı. Sonyanın elə bircə baxışında o hər şeyi oxudu. Demək, onun da belə bir fikri varmış. Bəlkə də, o bir neçə dəfə, ümidsizlik içində, həm də ciddi halda özünü öldürmək fikrinə düşmüştür, bunu da o qədər ciddi düşünmüşdür ki, Raskolnikovun sözünə o qədər də təəccüb etmədi. Hətta, Raskolnikovun təklifində olan amansızlığı da duymadı (onun



məzəmmətindəki mənəni, biabırçılığına olan xüsusi münasibətini də hiss etmədi – Raskolnikov bunu gördü). Şərəfsiz və biabırçı bir vəziyyətdə olması fikri Sonyanın qəlbini çıxdan parçalayıır, ona dəhşətli əzab verirdi, – Raskolnikov bunu da tamamilə başa düşdü. Bəs onu bu vaxta qədər özünü öldürmək qərarından çəkindirən nə idi? Raskolnikov bu yoxsul, bu xırdaca yetim uşaqların, başını divara döyən bu vərəmli, bu miskin qadının, az qala, başına hava gələn bu Katerina İvanovnanın Sonya üçün nə demək olduğunu ancaq indi tamamilə anladı.

Eyni zamanda o, belə bir xasiyyətə, belə bir inkişafa malik olan Sonyanın qətiyyən bu vəziyyətdə qala bilməyəcəyini başa düşürdü. Ancaq bir şey yənə də onun üçün aydın deyildi: əgər o, özünü suya atıb öldürmək iqtidarındə deyildisə, bəs niyə o, uzun zaman belə bir vəziyyətdə qalmış, dəli olmamışdı? Raskolnikov bunu da başa düşürdü ki, Sonyanın vəziyyəti cəmiyyətdə təsadüfi bir haldır, lakin, bədbəxtlikdən, yeganə və nadir təsadüf edilən hallardan deyil. Əslində, məsələnin elə təsadüfi olması, Sonyanın bir qədər açıq-gözlülüyü, onun bütün əvvəlki həyat gərək onu bu iyriyənc yola qədəm qoyan kimi öldürəydi. Bəs onu ölümündən saxlayan nə olmuşdu? Föhşiyat ki, olmamış! Görünür, bütün bu biabırçılıq ona ancaq mexaniki suretdə toxunmuşdur, əsl föhşiyat zərrə qədər də onun qəlbinə nüfuz etməmişdir. Raskolnikov bunu görürdü. Sonya bütün varlığı ilə onun qarşısında dururdu...

“Onun qabağında üç yol vardır: özünü kanala atıb öldürmək, dəlixanaya düşmək, ya da... ya da ağılı dumanlandıran, qəlbini daşa döndərən föhşiyat aləminə atılmaq...”

Üçüncü yol Raskolnikova ən çox iyriyənc görünürdü; lakin o artıq skeptik idi, o cavandı, onda mücərrədlik vardı, deməli, o amansızdı, buna görə də son çıxış yolunun, yəni föhşiyatın daha artıq ehtimal olunacağına inanmaya bilməzdi.

O, həyəcanla öz-özünə dedi: “Bu doğrumu? Hələ qəlbinin təmizliyini mühafizə etmiş bu qız da axırda şüurlu olaraq bu murdar, bu üfunətli aləmə qoşulacaq? Yoxsa, onun bu aləmə şüurlu olaraq qoşulması başlanmışdır? Yoxsa, elə ancaq buna görə o, bu vaxta qədər bu vəziyyətə döza bilmişdir ki, bu şey daha ona o qədər də iyriyənc görünmüür? İndicə Sonya dediyi kimi, o da ürəyində həyəcanla səslənirdi: “Yox, yox, bu ola bilməz! Özünü kanala

atmaqdandan onu bu vaxta qədər özünü öldürməyin günah olması fikri saxlamışdır, amma onlar, o adamlar... Əger bu vaxta qədər o, dəli olmamışsa... Axi kim deyir ki, o dəli olmamışdır? Yoxsa onun ağılı başındadır? O cür ki o danışır, heç elə danışmaq olarmı? Ağılı başında olan adam da elə düşüñə bilərmi? Adama deyəndə ki, sən təhlükəli bir vəziyyətdəsən – o, heç həlak olmağa doğru gedərmi, o heç yenə onu özünə çəkən üfunətlı girdabın kənarında oturub əllərini yelərmi, qulaqlarını tıxarmı? Yoxsa, o, bir möcüzəmi gözləyir? Yəqin ki, belədir. Bu şeylər dəlilik əlaməti deyil də bəs nədir?"

Raskolnikov inadla bu fikir üzərində dayandı. Belə bir nəticə, hətta, onun xoşuna da gəldi. O, diqqətlə Sonyaya baxmağa başladı.

– Sonya, – dedi, – sən Allaha çox dua eləyirsən?

Sonya susurdu. Raskolnikov onun yanında durub cavab gözləyirdi.

Birdən Sonyanın gözləri parıldadı; Raskolnikova ötəri bir nəzər salıb, onun əlini bərk-bərk sıxdı, cəld və odlu-odlu piçildədi:

– Allahsız mən necə olardım?!

Raskolnikov fikirləşdi: "Elədir ki var!"

Sonyanın halını daha yaxşı öyrənmək üçün soruşdu:

– Allah bunun üçün sənə nə edir?

Sonya xeyli susdu, sanki, suala cavab verə bilmirdi. Onun zəif sinəsi həyəcanla qalxıb enirdi.

Birdən o, qəzəblə Raskolnikova baxaraq ucadan:

– Susun! Soruşmayın! – dedi. – Siz layiq deyilsiniz...

Raskolnikov inadla təkrar edərək öz-özünə deyirdi: "Elədir ki var".

Sonya sürətlə:

– Hər şey eləyir! – deyə piçildiyib yenə başını aşağı saldı.

Raskolnikov böyük bir maraqla ona baxaraq öz-özlüyündə: "Bu da nəticə! Bu da nəticənin izahı!", – deyə qət etdi.

O, yeni, qəribə, az qala, xəstə bir hiss ilə Sonyanın çıxıq yanaqlı, solğun, ariq üzünə, belə odlu-odlu parıldaya bilən, belə sərt, belə ciddiyətlə baxa bilən məsum mavi gözlərinə, hələ də duyduğu qəzəbdən titrəyən bu balaca bədənə baxır, bütün bunlar ona get-gedə qəribə, bəlkə də, heç mümkün olmayan bir şey kimi görü - nürdü. O, öz-özlüyündə: "Divanədir, divanədir!" deyərək təkrar edirdi.

Kamodun üstündə bir kitab vardı. Raskolnikov otağın içinde hər dəfə o baş-bu başa gedəndə bu kitabı görürdü, indi isə kitabı



götürüüb baxdı. Bu, ruscaya tərcümə edilmiş, meşin cildli, köhnə bir əhdi-cədidi idi.

Raskolnikov otağın o biri başından çıçırdı:

– Bu kitab haradandır?

Sonya ona baxmadan, sanki, könülsüz halda:

– Mənə gətiriblər, – dedi.

– Kim gətirib?

– Lizaveta gətirib, özüm istəmişdim.

Raskolnikov fikirləşdi: “Lizaveta?! Qəribədir!”

Sonyada olan hər şey get-gedə ona qəribə və sirli görünürdü.

Kitabı şamın yanına gətirib vərəqləməyə başladı.

– Lazar barəsində bunun harasında yazılıb?

Sonya inadla yerə baxaraq cavab vermədi. Stoldan bir az yanğı durmuşdu.

– Lazarın dirilməsi harada yazılıb? Sonya, onu tap, mənə göstər.

Sonya ona çəp-çəp baxdı; yaxınlaşmadan sərt-sərt piçildədi:

– O baxığınız yerdə deyil... dördüncü İncildədir...

Raskolnikov:

– Tap, mənə oxu, – dedi. Özü isə oturub stola dirsəkləndi, başını əlinə söykəyib qaşqabaqlı halda gözünü bir nöqtəyə zillədi, qulaq asmağa hazırlaşdı.

Sonra mızıldıyaraq öz-özünə dedi: “Üç həftədən sonra yedinci verstə buyurub gələrsən! Mən özüm, deyəsən, orada olacağam, əger bundan betə olmasa”.

Sonya Raskolnikovun bu qəribə arzusuna şübhə ilə baxaraq, mütərəddid halda stola yaxınlaşış kitabı əlinə aldı.

Stolun o tərəfindən gözaltı Raskolnikova baxaraq soruşdu:

– Məgər siz onu oxumamısınız?

Sonyanın səsi get-gedə sərtləşirdi.

– Çoxdan oxumuşam... Məktəbdə oxuyan zaman. Oxu!

– Kilsədə eşitməmisiniz?

– Mən... kilsəyə getməmişəm. Sən tez-tez gedirsən?

Sonya:

– Y-yox, – deyə piçildədi.

Raskolnikov qırılmışdı.

– Başa düşürəm... deməli, sabah atanı da basdırmağa getməyəcəksən?

– Gedəcəyəm, mən keçən həftə də getmişdim... dua oxunanda.

– Kimə?

– Lizavetaya. Onu balta ilə öldürüb'lər.

Raskolnikovun əsəbləri get-gedə daha da gərginləşir, başı gicəllənməyə başlayırdı.

– Sən Lizaveta ilə dost idin?

– Bəli... O ədaletli idi... o... arabir gələrdi... mümkün deyildi...

Biz oturub kitab oxuyardıq... söhbət edərdik. O, Allah adamı idi.

Bu kitab sözləri Raskolnikova çox qəribə görünürdü; o yenə də Sonyada yeni bir cəhət gördü: Lizaveta ilə onun qəribə söhbətləri... ikisi də divanə idi.

“Burada adam özü də divanə olar! Bu yoluxucudur!” – deyə o düşündü.

Birdən Raskolnikov sözündə israr edərək əsəbi halda:

– Oxu! – dedi.

Sonya yenə də tərəddüd edirdi. Ürəyi bərk-bərk döyündürdü. Kitabı Raskolnikova oxumağa cəsarət etmirdi. Raskolnikov “başına hava gəlmış bu bədbəxtə” az qala iztrabla baxırdı.

Sonya nəfəsi tixana-tixana astadan piçıldadı:

– Bu sizin nəyinizə lazımdır! Siz ki inanmırıınız?

Raskolnikov dediyindən dönmürdü:

– Oxu! Mən belə istəyirəm! Lizavetaya ki, oxuyurdun...

Sonya kitabı açıb Raskolnikovun dediyi yeri tapdı. Onun əlləri əsirdi, oxumağa səsi yetmirdi. İki dəfə oxumağa başladı, lakin ilk sözü deyə bilmədi.

Nəhayət, o var qüvvəsini toplayaraq sözə başladı: “Vifaniyalı Lazar deyilən birisi xəstə idi...” Birdən onun səsi, həddindən artıq gərilmiş sim kimi, titrəyərək qırıldı. Nəfəsi tutuldu, ürəyi sıxıldı.

Sonyanın nə üçün oxumaq istəmədiyini Raskolnikov qismən başa düşürdü; bunu başa düşdükçə də o, kitabın oxunmasını daha kobud, daha əsəbi halda tələb edirdi. Öz qəlbini açıb göstərmək, ifşa etmək bu saat Sonya üçün çox ağırdı, – bunu Raskolnikov çox yaxşı başa düşürdü. O başa düşürdü ki, bu hissələr Sonyanın, doğrudan da, əsl, həm də, bəlkə, çoxdanlı sərrini, bəlkə, lap uşaqlıq-dan bəri, o hələ ailədə, bədbəxt atası ilə, müsibətdən başına hava gələn ögey anası ilə, ac uşaqlarla bir yerdə, biabırçı çıçırlılar, dan - laqlar, məzəmmətlər altında yaşadığı zaman olan sirri təşkil edir.



Eyni zamanda Raskolnikov indi bilirdi, ləp yəqin bilirdi ki, Sonya ixtirab da çəksə, kitabı oxumağa girişməkdən son dərəcə qorxşa da, çəkdiyi bu ixtiraba, bu qorxuya baxmayaraq, kitabı mütləq ona oxumaq istəyir, istəyir ki, o qulaq assın, özü də mütləq indi qulaq assın, qoy sonra nə olur olsun!.. Raskolnikov bu şeyləri onun gözlərində oxudu, onun keçirdiyi həyəcandan başa düşdü... Sonya öz-özünü zorladı, kitabı oxumağa başlarkən boğazına tixanan qəhəri uddu. İoann incilinin on birinci fəslini yenə də oxumağa başladı. Bu qayda ilə gəlib 19-cu qitəyə çatdı.

“Yəhudilərdən çoxu Marfanın və Mariyanın yanına, qardaşlarının başına gələn müsibət üçün onlara təsəlli verməyə gəldi. Marfa ısanın gəldiyini eşidib onun qabağına çıxdı, amma Mariya evdə qaldı. Onda Marfa ısaaya dedi: “Ya peyğəmbər! Sən burada olsaydin, mənim qardaşım ölməzdi. Amma mən indi də bilirom ki, Allah-dan Sən nə istəsən, Allah onu Sənə verər!”

Sonya yenə də dayandı: o hiss edirdi ki, səsi yenə də titrəyib qırılacaq – bundan utanındı...

“İsa ona dedi: “Sənin qardaşın diriləcək”. Marfa Ona dedi: “Bilirom ki, qiyamət gündündə, axırıcı gündə diriləcək”. İsa ona dedi: “Axırət də mənəm, həyat da. Mənə iman gətirənlər ölsələr də, diriləcəklər. Kim Mənə inanırsa və yaşayırsa, heç vaxt ölməyəcək. Buna inanırsanmı?” Marfa ona dedi:

(Sonya böyük bir əzab içinde nəfəsini dərerək, sözləri kəlmə-kəlmə və güclə oxudu, elə bil, hamının gözü qabağında tövbə edirdi.)

“Ya peyğəmbər! Mən inanıram ki, Sən ısanan, Allahın oğlusan, dünyanın gələcəyisən!”

Sonya bir anlığa dayandı, tez başını qaldırıb Raskolnikova baxdı, lakin tez özünü ələ alaraq, yenə də oxumağa başladı. Raskolnikov stola dirsəklənərək yana baxır, dönmədən, tərpənmədən ona qulaq asıldı. 32-ci qitəyə qədər oxudular.

“Mariya da İsa olan yerə gəldi, ısanı görüb onun ayaqlarına düşdü və dedi: “Ya peyğəmbər! Sən burada olsaydin, mənim qardaşım ölməzdi”. İsa onun və onunla gələn yəhudilərin ağladığını görüb, özü də pis oldu və həyəcanlandı. Dedi: “Siz onu hara qoymusunuz?” Ona cavab verdilər ki, ya peyğəmbər! Get bax. ısanın gözü yaşardı. Onda yəhudilər dedilər: “Bu onu çox istəyirdi”. Onlardan bəziləri dedilər: “O, korun gözünü açıbsa, elə edə bilməzdim ki, bu da ölməsin?”

Raskolnikov dönüb həyəcanla Sonyaya baxdı. Bəli, elədir ki, var. Sonya, doğrudan da, titrəirdi. Raskolnikov bunu gözləyirdi. Sonya misli-bərabəri görünməmiş böyük bir möcüzə haqqında yazılın sözlərə çatmaqda idi: onu böyük bir şadlıq hissi bürümüşdü. Onun səsi metal kimi cingildəyirdi, bu səsdə qalibiyət və sevinc duyulur, ona qüvvət verirdi. Sətirlər onun gözləri qarşısında bir-birinə qarışırı, çünki onun gözlərinə qaranlıq çökürdü, lakin o oxuduğunu əzbər bilirdi. Sonya – “o, korun gözünü açıbsa, elə edə bilməzdəmi ki...” sözləri yazılmış son qıtəni oxuyanda səsini alçaltdı, iman gətirməyən, kor yəhudilərin şübhəsini, məzəmmətini, bədgümanlığını odlu-odlu və ehtirasla ifadə etdi; bu, həmin yəhudilərdi ki, bir az sonra, ildirim vurmuş kimi, üzü üstə yerə düşəcək, hönkür-höñkür ağlayacaq, ona iman gətirəcəkdilər...

Sonya “Bunun da, bunun da gözü bağlanıb, bu da inanmir, bu da bu saat eşidəcək, bu da inanacaq, bəli, lap indicə, lap elə bu saat!..” deyə xəyalə dalır, bütün bədəni intizar sevincilə titrəyirdi.

“İsa isə, yenə daxilən qəmlənərək, tabuta yaxınlaşdı. Bura bir mağara idi; mağaranın ağızında bir daş vardi. İsa dedi: “Daşı götürün. Ölən adamın bacısı Marfa dedi: “Ya peyğəmbər! O axı indi çürüyüb iy verir, dörd gündür tabutdadır”.

Sonya dörd sözünü xüsusişlə vurğuladı.

“İsa ona dedi: “Mən sənə demədimmi ki, inansan, Allahın hikmətini görəceksən?” Daşı meyt qoyulan mağaranın ağızından götürdürlər. İsa üzünü göye qaldırıb dedi: “Ata, mənim sözümü eşitdiyinə görə sənə həmd-sənə edirəm. Mən biliirdim ki, sən həmişə sözümü eşidəcəksən, lakin bunu mən burada duran camaat üçün deyirəm: qoy onlar bilsinlər ki, məni sən göndərmisən”. İsa bunu deyib uca - dan səsləndi: “Lazar, çıx bayra!” Ölü ayağa qalxb mağaradan çıxdı. (Sonya bunu titrəyə-titrəyə, bədəni buzlaya-buzlaya, bərkdən və həyəcanla dedi, sanki, bunu o, öz gözlərilə görürdü.) Onun qolları və qıçları dəfn örtüyü ilə, üzü isə yaylıqla bağlanmışdı. İsa onlara dedi: “Açın onun qol-qıcıını, qoyun getsin”.

Onda Mariyanın yanına gələn və İsanın göstərdiyi möcüzəni görən yəhudilərin çoxu İsaya iman gətirdi”.

Sonya kitabın ardını oxumadı; oxuya da bilmirdi; kitabı örtüb tez stuldan qalxdı.

O, səsi qırıla-qırıla piçıldadı:



– Bütün məsələ Lazarın dirilməsindədir. – Bunu deyib üzünü yana çevirdi, hərəkətsiz dayandı, sanki, başını qaldırıb Raskolnikova baxmağa utanırdı. Onun bədəni hələ də titrəyirdi. Əyri şam-dandakı şam qırığı yanib qurtarmaq üzrə idi: şam, bu əbədi kitabın oxunması ətrafında belə qəribə bir şəkildə birləşən bu qatılıb bu zinakar qızı bu kasibyana otaqda zəif bir halda işıqlandırırdı. Beş dəqiqə, ya, bəlkə də, çox keçdi.

Birdən Raskolnikov yerindən qalxıb Sonyaya yaxınlaşdı, qasqa-bağını tökərək bərkədən dedi:

– Mən burası iş üçün gəlmışəm.

Sonya dinməz başını qaldırıb ona baxdı. Raskolnikovun baxışları xüsusilə sərt idi, bu baxışlarda vəhi bir qətiyyət ifadə olunurdu:

– Mən bu gün anamı və bacımı atdım. İndi mən daha onların yanına getməyəcəyəm. Mən onlarla əlaqəmi tamam kəsdim.

Sonya çəşqin halda soruşdu:

– Nə üçün?

Bayaq Raskolnikovun anası və bacısı ilə görüşmək Sonyaya fövqəladə bir təsir bağışlamışdı, lakin bunun səbəbi onun özünə də aydın deyildi. Raskolnikovun öz anası və bacısı ilə əlaqəni kəsməsi onu az qaldı dəhşətə gətirsin.

– İndi mənə birçə sən qalmışan... Bir yerdə gedək... Mən sənin yanına gəldim. Biz bir yerdə lənətə gəlmışik, bir yerdə də gedək!

O qorxmuş halda soruşdu:

– Hara gedək? – Özü isə qeyri-ixtiyari olaraq geri çekildi.

– Mən nə bilim? Mən ancaq onu biliyəm ki, bizim yolumuz bir - dir, buna yəqin biliyəm, vəssalam. Məqsədimiz birdir!

Sonya ona baxır, heç bir şey başa düşmürdü. Onun ancaq başa düşdüyü bu idi ki, Raskolnikov son dərəcə bədbəxtidir.

Raskolnikov sözünə davam edərək dedi:

– Sən bu şeyləri onlara desən, onlar heç bir şey başa düşməz-lər, amma mən başa düşdüm. Sən mənə lazımsan, buna görə də sənin yanına gəldim.

Sonya piçıldırayaraq:

– Başa düşmürəm... – dedi.

– Sonra başa düşərsən. Sən də elə o şeyi eləmisən. Sən də qanundan kənara çıxmışan... kənara çıxa bilmisən. Sən özünü öldür-müsən, sən... öz həyatını... məhv etmişən (bunun fərqi yoxdur!).

Sən qəlb və idrakla yaşaya bilərdin, amma ömrünü Sennaya meydanında başa vuracaqsan... Sən bu vəziyyətə dözə bilməyəcəksən, tək qalsan, mənim kimi dəli olacaqsan. Sən elə indi də dəli kimi-sən; biz gərək bir yerdə gedək! Gedək!

Sonya onun sözlərindən qəribə və üsyankar bir halda həyəcanlanaraq dedi:

– Niyə gedək? Nə üçün?

– Nə üçünmü? Onun üçün ki, bu vəziyyətdə qalmaq olmaz! Allah buna yol verməz, deyib, uşaq kimi ağlamaq, çıqırmaq lazımdır, məsələni, nəhayət, düzgün və ciddi düşünmək gərəkdir!.. Yaxşı, sabah səni xəstəxanaya aparsalar, onda nə olar? Onun başına hava gəlib, özü də vərəmdir, bu yaxında öləcək, bəs onda uşaqlar necə olacaq? Poleçka məhv olmaz mı? Yoxsa, sən tinlərdə duran uşaqları görməmişən: anası onları dilənməyə göndərir... Mən o anaların harada yaşadığını, necə bir şəraitdə yaşadığını öyrənib bilmisəm. Orada uşaqların uşaq olub qalması mümkün deyil. Orada yeddi yaşlı uşaqlar indidən əxlaqsızdır, oğrudur. Axi uşaqlar İsanın surətidir: “Onlar cənnətlikdir...” İsa buyurmuşdur ki, uşaqların dərdinə qalın, onları sevin, uşaqlar bəşəriyyətin gələcəyidir...

Sonya əsəbi halda ağlayaraq, böyük bir müsibət içində soruşdu:

– Axi mən nə edim, nə edim?

– Nə edəsən? O şey ki qırılmalıdır, onu qırmaq lazımdır – həmisəlik qırmaq, vəssalam, əzabı da öz üzərindən götürmək lazımdır! Nə? Başa düşmürsən? Sonra başa düşərsən... Azadlıq və həkimiyət, xüsusilə hakimiyət! Bütün miskin məxlüqat, bütün canlılar yiğnağı üzərində! Bax, məqsəd budur! Bunu yadında saxla! Bu mənim sənə nəsihətimdir. Bəlkə də, mən səninlə axırıncı dəfə danışram. Sabah gəlməsəm, onda sən hər şeyi eşidərsən, onda indi söylədiyim bu sözləri yadına sal. Sonralar, bir neçə ildən sonra bu sözlərin nə demək olduğunu, bəlkə də, başa düşərsən. Əgər sabah özüm gəlsəm, onda sənə deyərəm ki, Lizavetanı kim öldürmişdür. Sağlıqla qal!

Sonya qorxudan diksindi. Bədəni dəhşətdən buzlayaraq hey-rətlə soruşdu:

– Siz bilirsiniz onu kim öldürüb?

– Biliyəm, deyəcəyəm... Ancaq sənə deyəcəyəm, ancaq sənə! Mən səni nəzərdə tutmuşam. Mən səndən üzr istəməyə gəlməyəcəyəm,



ancaq gəlib deyəcəyəm, hələ atan sənin bərəndə danışanda, hələ Lizaveta sağ olanda mən bunu fikirləşmişəm. Sağlıqla qal! Əl vermə. Sabah!

Raskolnikov otaqdan çıxdı. Sonya ona başına hava gəlmış bir adama baxan kimi baxırdı, lakin Sonya özü də, sanki, ağlını itirmişdi və bunu hiss edirdi. Onun başı gicəllənirdi. “İlahi! O, haradan bılır ki, Lizavetanı kim öldürüb? Bu sözler nə deməkdir? Bu dəhşətdir!” Lakin onun ağlına başqa bir fikir gəlmirdi. “Qətiyyən! Qətiyyən!.. Ah, o, yəqin, son dərəcə bədbəxtdir!.. O, öz anasını, bacısını atmışdır. Niyə? Nə olub? Onun fikri nədir? O axı mənə nə deyirdi? O, mənim ayağımı öpürdü... deyirdi ki... sənsiz daha yaşaya bilmərəm, bəli, bunu o lap aydın dedi... Ah, ilahi!”

Sonya bütün gecəni qızdırır və sayıqlayırdı. O, bəzən yerindən sıçrayıb qalxır, ağlayır, ürəyini ovuştururdu, sonra yenə də qızdırma içində yuxuya gedirdi. Polečka, Katerina İvanovna, Lizaveta, İncilin oxunması, bir də o... onun yuxusuna girirdi... Onun üzü solğundu, gözləri od kimi yanındı... O, Sonyanın ayağını öpərək ağlayırdı... Ülf, ilahi!

Sağ tərəfdəki qapı boş bir otağa açılırdı; bu otaq Sonyanın yaşadığı otağı Gertruda Karlovna Reslixin mənzilindən ayrırdı; otaq çoxdan boşdu, özü də xanım Resslixin mənzilinə məxsus idi. Xanım Resslix bu otağı da kirayə verirdi; bu barədə darvazada elan asılmışdı, kanala açılan pəncərə şüşələrinə də kağız yapışdırılmışdı. Sonya bu otağın boş olduğunu çoxdan adət etmişdi. Halbuki Raskolnikov bura gələndən cənab Svidriqaylov boş otaqda, qapının dalında durub onların söhbətinə gizlincə qulaq asırdı. Raskolnikov getdikdən sonra o, bir az dayanıb fikirləşdi, sonra pəncəsi üstündə yan otağa keçdi, səssizcə bir stul gətirib, Sonyanın otağına açılan qapının dalına qoydu: Svidriqaylov boş otağın yanında yaşıyırı. Ras - kolnikovla Sonyanın söhbəti ona çox maraqlı və çox əhəmiyyətli görünmüştü, onun çox-çox xoşuna gəlmışdı; o qədər xoşuna gəlmüşdi ki, hətta gedib stul da gətirdi ki, sonralar, lap elə, məsələn, günü sabah daha bir saat ayaq üstündə durub zəhmət çəkməsin, rahatca stulda otursun, tam ləzzət alsın.

V

Ertəsi gün Raskolnikov düz saat on birdə N. polis dəftərxanası olan evə, istintaq pristavının şöbəsinə gəlib, bu barədə Porfiri Petroviçə məlumat verilməsini xahiş etdiğdə onu xeyli qəbul etmədilər, o hətta buna təəccüb etdi: onu içəri çağırana kimi azi on dəqiqlix vaxt keçmişdi. Raskolnikovun fikrincə, gərək dərhal onun üstünə cumaydilar. Amma o, qəbul otağında durmuşdu, adamlar da yanından oyan-buyana keçib gedirdilər, ona heç fikir vermirdilər. Dəftərxanaya oxşayan o biri otaqda bir neçə mirzə oturub yazı yazırırdı, görünür, onlar Raskolnikovun kim olduğunu heç bilmirdilər. Raskolnikov narahat bir halda və şübhə ilə ətrafına baxır, hər şəya diqqətlə göz qoyurdu: bilmək istəyirdi görsün onun ətrafında bir keşikçi, ya onu gizlice nəzərdən keçirən bir adam qoyublarmı ki, onu bir yana getməyə qoymasın... lakin belə bir adam yox idi; o ancaq üzlərində xırda qayğılar ifadə olunan dəftərxana işçilərini, bir də başqa adamları gördüdü; onlar da Raskolnikova heç əhəmiyyət vermirdilər, istəyirdilər o lap bu saat çıxıb getsin – heç veclərinə deyildi. Bir fikir get-gedə onda daha artıq möhkəmlənirdi: dünən birdən-birə, elə bil ki, yer altından çıxan o qəribə adam, o xəyal bütün məsələni bilmış olsayıdı, görmüş olsayıdı, Raskolnikovun heç burada durub, belə sakitcə gözləməyin imkan verədilərmi? Onu heç saat on birə kimi burada gözlədilərmi ki, haçan kefi istəsə durub gəlsin? Belə çıxırı ki, ya o adam gedib xəbər verməmiş, ya da... ya da o özü heç bir şey bilmir, öz gözü ilə heç bir şey görməmişdir (bir də axı bunu o necə görə bilərdi?!), deməli, Raskolnikovun başına gələn dünənki əhvalat bir xəyalmiş, onun əsəbi və xəstə təsəvvürü bunu böyüdübmüş. Bu fikir hələ dünən çox ağır həyəcan, qorxu və məyusluq içində onun xəyalında möhkəmlənməyə başlamışdı. İndi bu şeyləri o yenidən düşünərkən və yeni döyüşə hazırlaşarkən birdən bədənin titrədiyini hiss etdi; o nifrat etdiyi Porfiri Petroviçdən qorxaraq titrədiyini ağlına gətirəndə, hətta, qəzəbləndi də... Onun üçün ən dəhşətli şey – yenə də bu adamlı görüşmək idi; Porfiri Petroviçə o son dərəcə, hədsiz dərəcədə nifrat edirdi, hətta, öz nifratılı sirrini bürüzə verməkdən qorxurdu. Onun nifratı o qədər qüvvətli idi ki, elə o saat titrəməsi kəsildi. O, soyuqcasına və həyasızcasına Porfiri Petroviçin yanına girmək fikrində idi; özünə də söz vermişdi ki, mümkün qədər



çox süssün, diqqətlə o adama baxsın, fikir versin, görsün o nə deyir, heç olmasa, bu dəfə, hər necə olsa, öz xəstə, əsəbi təbiətinə qalib gəlsin. Elə bu vaxt onu Porfiri Petroviçin yanına çağırıldılar.

Heç demə, Porfiri Petroviç kabinetində tək imiş. Onun kabinetini nə böyük, nə də kiçikdi. Otaqda üzünə müşəmbə çəkilmiş bir divan, divanın qabağında böyük bir yazı stolu və şkaf, bir neçə də stul vardi, bunlar hamısı hökumət mebelidi, hamısı da cilalanmış sarı ağaçdan hazırlanmışdı. Yuxarı başda, dal divarda, daha doğrusu, arakəsmədə olan qapı bağlı idi; görünür, arakəsmənin o üzündə də otaq vardi. Raskolnikov içəri girən kimi, Porfiri Petroviç o saat qapını örtdü. Otaqda onlardan başqa adam yox idi. Porfiri Petroviç öz qonağını şən və mehriban bir üzlə qarşılıdı; ancaq bir neçə dəqiqə sonra Raskolnikov bəzi şeylərdən onun bir qədər özünü itirdiyini duydı, sanki, birdən onun fikrini çasdırılmışdır, ya da təklikdə görüyüү çok gizli bir işin üstünə çıxmışdır.

Porfiri Petroviç hər iki əlini ona sarı uzadaraq başladı:

– Hə, hörmətli dost! Budur, siz də... bizim tərəflərə gəlib çıxdınız... əyləşin, atam! Ya, bəlkə, – hörmətli dost, ya... atam demək sizin xoşunuza gəlmir, – beləcə *tout court*.¹ Rica edirəm, bunu tək-lifsilzlik hesab etməyin... Bax, burada – divandaca əyləşin!

Raskolnikov gözlerini ondan ayırmadan oturdu.

“Bizim tərəflərə” ifadəsi, saygısızlıq etdiyinə görə üzri istəmək, fransızca *tout court* sözünü işlətmək və sairə – bunlar hamısı səciyyəvi əlamətlər idi. Sonra Raskolnikovun ürəyindən belə şübhəli bir şey keçdi: “Axi o mənə iki əlini də uzatdı, amma heç birini vermədi, geri çəkildi...”. Onlar hər ikisi bir-birinə göz qoyurdular, lakin baxışları bir-birinə rast gələndə hər ikisi ildırım sürətilə gözlərini bir-birindən çəkirdi.

– Mən o kağızı sizə gətirmişəm... saat barəsində... buyurun... Düzmü yazılmışdır, ya, bəlkə, təzədən yazılmalıdır?

Porfiri Petroviç, sanki, getməyə tələsirmiş kimi, dedi:

– Nə? Kağız? Hə, hə, narahat olmayın, eynən elədir. – Ancaq bu sözləri deyəndən sonra o, kağızı alıb baxdı. Yenə də kəlmələri tez-tez söyləyərək: – Bəli, eynən elədir, ayrı heç bir şey lazımdır, – deyərək, öz sözünü təsdiq etdi, kağızı stolun üstünə qoyma.

Bir az sonra başqa şey haqqında danışarkən kağızı stolun üstündən götürüb öz bürosuna qoyma.

¹ Sadəcə, qısaca (*fran.*)

Raskolnikov yenə də sözə başlayaraq dedi:

– Siz, deyəsən, dünən mənə demişdiniz ki, sizdən... rəsmi surətdə... o... ölənlə sizin tanış olmağınız haqqında bəzi şeylər soruşmaq istəyirəm...

Bu zaman onun fikrindən ildirim sürətilə bir şey keçdi: "Niyə axı mən bu "deyəsən" sözünü cümləyə əlavə etdim?" – Lakin yenə o saat onun fikrindən ildirim sürətilə bir şey keçdi: "Niyə axı mən "deyəsən" sözünü cümləyə əlavə etməkdən bu qədər narahat oluram?"

O, birdən hiss etdi ki, Porfiri ilə ancaq üz-üzə gəlməklə, ikicə kəlmə söz söyləməklə, ikicə dəfə ona baxmaqla vasvaslığı hədsiz dərəcədə artmışdır... Bu isə son dərəcə qorxulu bir şeydir: onun əsəbləri gərginləşir, həyəcanı artır. "Nə pis oldu! Nə pis oldu! Yenə də ağızından söz qaçıracağam!"

Porfiri Petroviç stolun yanında var-gəl edərək müzildədi:

– Hə-hə-hə! Narahat olmayın! Vaxtimız var, vaxtimız var! – O, sanki, məqsədsiz var-gəl edirdi, gah pəncərəyə, gah büroya, gah da yenə stola səri cumur, gah Raskolnikovun şübhəli baxışlarından yayınır, gah da özü birdən dayanıb, düz onun gözlerinin içini baxırı.

Bu zaman onun balaca, dolğun, girdə bədəni çox qəribə görüñürdü, sanki o ora-bura diyirlənən və dərhal divarlara, bucaqlara dəyərək geri sıçrayan bir top idi.

– Hələ vaxt var! Hələ vaxt var! Papiros çəkirsinizmi? Varınızdır?

– Raskolnikova papiros verərək davam etdi: – Buyurun, papiros çəkin! Bilirsınızmi, mən siz burada qəbul edirəm, amma mənzilim də axı elə buradadır, arakəsmənin o üzündə... hökumət mənziliidir; ancaq müvəqqəti olaraq ənarda yaşayırıram. Burada bəzi şeyləri düzəltmək lazımdır. İndi az qalib ki, hazır olsun... Bilirsınızmi, hökumət mənzili çox gözəl şeydir, elə deyilmə? Siz necə düşünürsünüz?

Raskolnikov, az qala, istehza ilə ona baxaraq:

– Bəli, çox gözəl şeydir, – deyə cavab verdi.

Porfiri Petroviç, sanki, birdən tamamilə başqa şey haqqında fikirləşərək:

– Çox gözəl şeydir... çox gözəl şeydir... – deyə təkrar etdi. Bir - dən Raskolnikova baxaraq, onun iki addımlığında dayanıb bərkdən dedi: – Bəli, çox gözəl şeydir!

"Hökumət mənzili gözəl şeydir" – sözünün bu cür axmaqca - sına təkrar olunması öz bayağılığına görə Porfiri Petroviçin indi



Raskolnikova dikilən baxışlarındakı ciddiyət, düşüncə və sirlə ifadə ilə böyük bir ziddiyət təşkil edirdi.

Lakin bu, Raskolnikovu daha da açıqlandırdı, o daha özünü saxlaya bilmədi: Porfiri Petroviçə meydan oxuyurmuş kimi, istehza ilə və çox ehtiyatsız dedi:

— Bilirsiniz nə var? — O, həyasızcasına Porfiri Petroviçə baxır və bu həyasızlığından sanki ləzzət alırdı. — Deyəsən, axı hüquqda bütün müstəntiqlər üçün belə bir qayda, belə bir üsul vardır: müstəntiq istintaq zamanı məsələyə lap uzaqdan, boş şeylərdən, ya da ciddi, lakin tamamilə kənar şeylərdən başlayır ki, istintaq olunan adamı ürəkləndirsin, ya da, daha doğrusu, onu əyləndirsin, onun başını yastıqlasın, sonra isə birdən, heç gözlənilmədiyi halda, çox mənhus və təhlükəli bir suali onun təpəsinə endirməklə onu çasdırsın; belədirmi? Bu, deyəsən, hələ indiyə qədər bütün hüquq qaydalarında, tövsiyələrində müqəddəs bir şey kimi yad olunur...

— Belə, belə... Siz elə güman edirsiniz ki, mən hökumət mənzili ilə sizi elə... hə?

Porfiri Petroviç bunu deyib, gözlərini qıydı, göz vurdu; onun üzündə şən və hiyləgər bir ifadə göründü, alnındaki qırışqlar açıldı, gözləri yiğildi, üzünün cizgiləri uzandı, birdən o, Raskolnikovun düz gözləri içərinə baxaraq, bütün bədəni yırğalana-yırğalana əsəbi və sürəkli bir gülüşlə gülməyə başladı. Raskolnikov da özünü bir qədər məcbur edərək güldü. Porfiri onun da güldüyünü görüb, elə bərkdən güldü ki, sıfəti qıpçırmızı qızardı; bunu görəndə Raskolnikovun nifrəti ehtiyatına üstün geldi. O gülməyini kəsdi, qaşqabağını tökərək, ədavətlə və xeyli Porfiriyyə baxdı; Porfiri isə, elə bil ki, gülüşünü qəsdən uzadırdı, güldükçə Raskolnikov gözünü ondan ayırmırdı. Hər iki tərəf lap aşkar ehtiyatsızlıq edirdi: belə çıxırdı ki, guya, Porfiri Petroviç düz Raskolnikovun gözünün içərinə gülür, Raskolnikov da bu gülüşü ədavətlə qəbul edir, bu isə Porfirini çox az utandırır. Porfiri Petroviçin utanmamağı Raskolnikov üçün çox əhəmiyyətli bir məsələ idi: o başa düşürdü ki, Porfiri Petroviç bayaq da heç utanmırkı, əksinə, Raskolnikov özü, bəlkə də, tələyə düşmüştür; burada, yəqin, bir məsələ, bir məqsəd var ki, Raskolnikov bunu bilmir; bəlkə də, hər şey hazırlanmışdır və elə bu saat, bu anda meydana çıxacaq, onun başına bir fəlakət gələcəkdir...

Raskolnikov o saat yerindən qalxıb, furajkasını götürdü, qəti və çox əsəbi halda birbaşa işdən danışmağa başladı.

– Porfiri Petroviç, siz dünən istədiniz ki, mən sorğu-sual üçün sizin yanınıza gəlim (Raskolnikov sorğu-sual sözünü xüsusilə qeyd etdi). Mən də gəlmışəm. Əgər sizə bir şey lazımsa soruşun, yoxsa icazə verin, çıxb gedim... Mənim vaxtım yoxdur; işim var... mən dünən araba altında qalıb olmuş məmurnun dəfninə gedəcəyəm, bu əhvalatı siz də bilirsiniz... – Son sözləri əlavə etdiyindən elə o saat acıqlandı, sonra isə dərhal daha çox əsəbiləşdi. – Bu şeylər məni lap cana gətirib, eşidirsizmi, mən çoxdan... elə qismən də bundan xəstələnmmişdim... xülasə... – O, xəstəliyi haqqında söylədiyi cümlənin yersiz olduğunu daha artıq hiss edərək, bərkdan dedi: – Xülasə, iltifat buyurun: ya məni sorğu-sual edin, ya da bu saat buraxın... Əgər sorğu-sual etmək istəyirsinzsə, onda qaydası ilə eləyin. Başqa cür yol verə bilmərəm. Ona görə də hələlik xudahafiz, çünki indi bizim ikilikdə edəcəyimiz bir iş yoxdur.

Porfiri Petroviç elə o saat səsini də, sıfətindəki ifadəni də dəyişdi, elə o andan gülüşünü də kəsdi, toyuq kimi qazqıldayaraq tez-tez dedi:

– İlahi! Siz axı nə danışırsınız! Sizzən axı nə sorğu-sual edim?
– O yənə də gah vurnuxur, gah da Raskolnikovu oturtmağa çalışırı:
– Rica edirəm, narahat olmayın, hələ vaxt var, hələ vaxt var! Bunlar hamısı boş-boş şeylərdir! Mən, əksinə, çox şadam ki, siz nəhayət, bizim yanımıza gəlmisiniz!.. Mən sizi bir qonaq kimi qəbul edirəm. Rodion Romanoviç, atam, siz bu zəhrimara qalmış gülüş üçün məni bağışlayın! Rodion Romanoviç? Deyəsən, sizi atanızın adı ilə belə çağırırlar, doğrudurmu? Yaman əsəbiyəm, siz məni öz hazırlıqınızla yaman güldürdüñüz! Bəzən, vallah, elə olur ki, rezin kimi, beləcə yarım saat titrəyirəm... Çox güləyənəm. Bədənimin quruluşuna görə hətta iflicdən də qorxuram. Bir əyləşin görək, nə oldu axı?.. Rica edirəm, əyləşin, yoxsa elə güman edərəm ki, siz acıqlanmışınız...

Raskolnikov hələ də qaşqabağını tökərək susur, qulaq asır, Porfiri Petroviçi müşahidə edirdi. O oturdu, lakin furajkasını əldən buraxmadı.

Porfiri Petroviç otaqda vurnuxa-vurnuxa sözünə davam edir və əvvəlki kimi, sanki, nəzərlərinin Raskolnikovun nəzərlərinə rast gelməsindən çəkinirdi.

– Rodion Romanoviç, atam, mən sizə özüm barədə, yəni öz xasiyyətim barədə bir şey deyəcəyəm... Bilirsinizmi, mən subayam, kübar və tanınmış adam deyiləm, özüm də ki işi bitmiş bir adamam,



tənbəlləşmiş bir adamam, nəslimizə çəkmişəm, bir də ki... bir də ki... Rodion Romanoviç, siz hiss etmisinizmi, bizdə, yəni bizim Rusiyada, ən çox da bizim Peterburq cəmiyyətində, iki ağıllı adam əger bir-birilə hələ lazımı qədər tanış deyilsə, ancaq, necə deyərlər, bir-birinə hörmət edirsə, – bax indi bizim kimi, – tanış olduqda söhbət üçün yarım saat söz tapmırlar, bir-birinin qabağında donub qalırlar, otururlar, bir-birindən utanırlar. Hamı söhbət üçün söz tapır, məsələn, xanımların... məsələn, kübar cəmiyyəti adamlarının həmişə söhbət üçün sözləri var, *c'est de rigueur*,¹ amma bizim kimi ortabab adamların hamısı utancaq olur, az danışan olur... yəni düşünənən adamları... Bu, nədən belə olur? Onların, yəni bizim aramızda ictimai bir maraqmı yoxdur, ya biz çox namuslu adamlarıq, bir-birimizi aldatmaqmı istəmirik – bilmirəm, hə? Siz buna nə deyərsiniz? Di yaxşı, furajkanızı qoyun ora, elə bil ki, bu saat gedəcəksiniz, düzü, adam baxmağa xəcalet çəkir... Əksinə, elə şadam ki...

Raskolnikov furajkasını kuşetkanın üstünə qoydu; o, qasqa-bağını tökərək, Porfiri Petroviçin boş, dolaşq sözlərinə diqqətlə qulaq asırdı: “Bu nədir ax? Yoxsa, o, öz axmaq sözlərilə, doğrudan da, mənim diqqətimi yayındırmaq istəyir?..”

– Sizi qəhvəyə qonaq eləməyəcəyəm, yeri deyil, lakin adam əylənmək üçün öz dostu ilə niyə **beşcə dəqiqə** oturmasın?.. – deyə Porfiri durmadan danışındı. – Bilirsinizmi, bütün bu qulluq işi... atam, siz mənim belə var-gəl etməyimdən inciməyin; atam, bağış-layın, sizi rəncidə etməkdən qorxuram, amma bu var-gəl etmək mənim üçün zəruridir. Həmişə otururam, **beşcə dəqiqə** də olsa gəzişməyimə çox sevinirəm... babasıl məsələsi var... elə hey istəyi - rəm ki, gimnastika ilə müalicə edim; deyirlər ki, statski, həqiqi mülki müşavir, hətta mülki müşavirlər çox həvəslə kəndir üstündən atılırlar; bizim dövrümüzzdəki **elmə baxırsınız** da!.. Bəli... O ki qaldı buradakı vəziyyətə, sorğu-suala, bütün bu rəsmiyətə... atam, indicə siz özünüz iltifat buyurub sorğu-suual məsələsini soruşdunuz... bəli, atam, Rodion Romanoviç, bilirsinizmi, bu sorğu-suallar, doğrudan da, bəzən sorğu-suual edənin özünü sorğu-suual olunandan daha çox çasdırır... Atam, bu barədə siz indicə iltifat buyurub lap haqlı olaraq hazırlıqlı qeyd etdiniz (Raskolnikov belə bir şey qeyd etməmişdi). Adam dolaşır! Doğrudan da, dolaşır! Mən elə eyni şeyi,

¹ Bu mütləq belədir (*fran.*)

elə eyni şeyi gəvəzələyirəm!.. Budur, islahat olacaq, bizim, heç olmasa, adımız dəyişəcək, hi-hi-hi! O ki qaldı bizim hüquq üsullarımız, – mən bu barədə sizinlə tamamilə razıyam. Deyin görüm axı, işi məhkəməyə düşənlərdən hansı, hətta lap giş paltar geyən mujiklər belə bilmir ki, məsələn, istintaq zamanı əvvəl kənar məsələlərlə adamın başını yastiqlayırlar (siz bunu çox gözəl dediniz), sonra bir-dən baltanı lap onun təpəsinə endirib, onu çasdırırlar, hi-hi-hi! Lap təpəsinə – siz bunu çox gözəl söylədiniz! Hi-hi! Siz, doğrudan da, elə güman etdiniz ki, mən mənzil məsələsilə istədim sizi... hi-hi! Siz yaman məzəli adamsınız! Yaxşı, daha demərəm! Hə, yaxşı yadına düşdü, söz sözü **gətirir**, bir fikir başqa bir fikri **cəlb** edir: siz indi iltifat buyurub, bilirsizmi, istintaq formasını xatırladınız... Forma nədir axı! Bilirsizmi, bir çox hallarda forma boş şeydir. Bəzən ancaq dostcasına danışırsan, görürsən ki, bu **daha əlverişlidir**. Forma həmişə **bizim əlimizdədir**, – bu barədə, icazə verin, sizi sakit edim, bir də ki, **bu forma** deyilən şey nədir axı, – **sizdən** soruşuram? Müstəntiqin işi, necə deyərlər, bir növ azad sənətdir, ya da buna bənzər bir şeydir... hi-hi-hi!

Porfiri Petroviç biranlığa nəfəsini dərdi. O yorulmadan, gah boş, mənasız cümlələri bir-birinin ardınca doğrayıb tökür, gah da bir-dən bu cümlələr arasında **əsrarəngiz** sözlər buraxırdı, sonra elə o saat yenə mənasız, dolaşq şəylər söyləməyə başlayırdı. O, yorğun çıqlannı daha tez-tez ata-ata, yerə baxa-baxa, sağ əlini dalına qoyub sol əlini yellədə-yellədə, bu əli ilə sözlərinə qətiyyən uyğun gəlməyən cürbəcür hərəkətlər edə-edə otaqda yeyin-yeyin **gəzişirdi**. Raskolnikov birdən gördü ki, Porfiri Petroviç otaqda yeyin-yeyin gəzə-gəzə, elə bil ki, bir-iki dəfə bir anlıq qapının qabağında dayanır və elə bil, nəyəsə qulaq asır...

“Yoxsa, bir adam-zad gözləyir?”

Porfiri Petroviç şən bir halda, həm də qəribə bir sadəlövhüklə Raskolnikova baxaraq (Raskolnikov bu baxışdan diksindi və dərhal hazırlaşdı) yenə də sözünə davam etdi:

– Siz ki iltifat buyurub hüquq formalarına elə bir hazırlıqlıqla güldünüz – bu barədə, doğrudan da, tamamilə haqlısınız, tamamilə haqlısınız, ha-ha! Bizim bu dərin mənali psixoloji üsullarımız (əlbəttə, bəziləri) son dərəcə gülündür, həm də, əgər forma ilə çox məhdudlaşdırılmışsa, faydasızdır. Bəli... mən yenə də formanın



üstünə gəldim: mənə tapşırılan bir iş üzrə bir adamın, ya iki-üç adamın cinayətkar olduğunu yəqin etsəm, ya da, daha doğrusu, onlardan şübhələnsəm... Siz axı, deyəsən, hüquqşunas olmağa hazırlaşırıñız, Rodion Romanoviç?

– Bəli, hazırlaşırdım...

– Bax, bu da sizə, necə deyərlər, gələcək üçün balaca bir misal, yəni siz elə güman etməyin ki, mən sizi öyrətmək istəyirəm: gör siz cinayətlər haqqında necə məqalə çap etdirirsəniz! Xeyr, bu ancaq fakt şəklində balaca bir misaldır ki, cəsarət edib sizə təqdim edirəm; əgər mən, məsələn, birini, ya bir ayrisını, ya bir başqasını cinayətkar hesab **edirəmsə**, niyə axı, soruşuram, vaxtından əvvəl onu narahat edim... lap elə onun əleyhinə əlimdə bir sübut da olsa! Məsələn, canilərdən bəzisini mən tez tutmağa borcluyam, amma bəzisinin məsələsi bir ayrı cürdür; belə olan **surətdə** niyə mən ona şəhərdə gəzməyə imkan verməyim, ha-ha! Mən görüürəm ki, siz məsələni tamam başa düşmürsünüz, onda qoy bunu daha aydın izah edim: məsələn, mən o adamı vaxtından çox-çox əvvəl tutsam, onda mən ona, necə deyərlər, mənəvi bir dayaq vermiş olaram, hi-hi! Siz gülürsünüz? (Gülmək Raskolnikovun heç yadına da düşmürdü: o, dışlərini bir-birinə sıxıb oturmuşdu, qızarmış, şişkin gözlərini Porfiri Petroviçin gözlərindən ayırmırdı). Bəziləri **bu**, doğrudan da, belə olur, ona görə ki, insanlar cürbəcürdür, hərəyə bir cür yanaşmaq lazımdır. Budur, indi siz iltifat buyurub deyirsəniz ki, sübut lazımdır, tutaq ki, elə sübut var, axı sübutların çoxu ikibaşlı olur, amma mən müstəntiqəm, deməli, zəif bir adamam, boynuma alıram: mən istədim ki, **istintaq**, necə deyərlər, riyaziyyat kimi aydın olsun; mən istərdim elə sübutlar tapım ki, onlar iki dəfə iki dörd olan kimi düz olsun. Qətiyyən mübahisəli olmasın! Amma mən o adamı vaxtından əvvəl tutsam, – lap elə **yəqin bilsəm** ki, canı odur, – ondan sonra onu ifşa etmək imkanından özümü məhrum etmiş olaram. Niyə? Ona görə ki, mən ona, necə deyərlər, müəyyən bir vəziyyət vermiş olaram, necə deyərlər, psixoloji cəhətdən onu müəyyənləşdirərəm, onu sakit edərəm, o da öz qırına girər; nəhayət, başa düşər ki, o dustaqdır. Deyirlər ki, odur, Sevastopolda, Almadan sonra¹ ağıllı

¹ *Almadan sonra* – Sevastopolun on bir aylıq mühasirəsinin lap başlanğıcında. 1854-cü il sentyabrın 20-də, düşmən quruya qoşun çıxardıqdan sonra Alma çayı ətrafında gedən vuruşma nəzərdə tutulur.

adamlar yaman qorxurlarmış ki, düşmən elə indicə hücum edib dərhal Sevastopolu tutacaq, amma görəndə ki, düşmən Sevastopolu mühasirəyə almağı daha üstün tutmuşdur və bu işə başlayır – həmin bu ağıllı adamlar yaman sevinmişlər və sakit olmuşlar: deməli, heç olmasa, məsələ iki ay uzanacaqdır, kim bilir, düşmən mühasirə ilə şəhəri nə vaxt tutacaqdır... Yenə gülürsünüz? Yenə də inanmırınız? Əlbəttə, siz də haqlısınız! Haqlısınız, haqlısınız! Bunnar hamısı xüsusi hallardır, bu barədə sizinlə raziyam, söylədiyim hadisə, doğrudan da, xüsusi bir hadisədir! Əzizim, Rodion Romanoviç, belə hallarda bilirsiniz nəyi müşahidə etmək lazımdır? Ümumi hallar, elə hallar ki, bütün hüquq formaları və qaydaları onlara əsaslanır və onları nəzərdə tutur, kitablara da yazılmışdır – belə ümumi hallar qətiyyən olmur; ona görə olmur ki, hər bir iş, hər bir məsələ, cinayət baş verən kimi dərhal mücərrəd bir hala çevrilir; özü də bəzən elə olur ki, bu hadisə əvvəlki hadisəyə qətiyyən oxşamır. Bu cəhətdən bəzən çox gülməli hallar da olur. Belə ola bilər ki, mən bir cənabı lap başlı-başına buraxıram, onu tutmuram, narahat da elə - mirəm, ancaq elə eləyirəm ki, o hər saatda, hər dəqiqədə bilsin ki, ya da, heç olmasa, duysun ki, mən onun cikinə-bikinə bələdəm, gecə-gündüz onu təqib edirəm, o adam ki, həmişə qorxu və şübhə altında oldu, həmişə bu qorxunu və şübhəni dərk elədi, vallah, axırdı buna tab gətirə bilməyəcək, axırdı özü gələcək, bəlkə də, elə bir iş tutacaq ki, iki dəfə ikiyə oxşayacaq, necə deyərlər, riyazi bir şəkil almış olacaq – bu çox xoşdur. Bu hal kobud, avam mujiklə - rin də başına gələ bilər, o ki qaldı bizim kimi oxumuş, həm də ağıllı bir müasir adam ola, eyni zamanda, müəyyən bir cəhətə doğru inki - şaf etmiş ola! Əzizim, buna görə də adamın hansı cəhətə doğru inkişaf etdiyini bilmək çox mühüm məsələdir. Bəs əsəblər, əsəblər?! Siz bunu lap yaddan çıxarmısınız! İndi bütün bu adamlar xəstə, aniq, əsəbi adamları!.. Özləri də yaman hirslidirlər! Sizə deyim ki, bu öz-özlüyündə, bir növ, mədəndir! Belə bir adamın şəhərdə avara - avara gəzməsindən mən axı niyə narahat olum?! Qoy o hələlik gəzin, qoy, qoy gəzsin! Mən onsuz da bilirəm ki, o, mənim tələmə düşmüş ovdur, mənim əlimdən heç yerə qaça bilməyəcək! Bir də axı hara qaçacaq, hi-hi! Xaricəmi? Xaricə polyak qaçar, o qaçmaz! Həm də axı mən onu güdürem, lazımı tədbir də görmüşəm! Ölkü - nin içərilərinə qaçacaq? Axı orada mujiklər yaşayır, gişdən paltar



geyən xalis rus mujikləri!.. Fikri inkişaf etmiş müasir bir adam bizim mujiklərlə yaşamaqdansa, bizim mujiklər kimi xaricilərlə həbsxanada yaşamağı daha üstün tutar, hi-hi! Lakin bunlar hamısı boş və zahiri bir şeydir. Qaçacaqmı, – bu da əhəmiyyətsiz bir şeydir; əsas məsələ bu deyil: o ancaq ona görə qaçmayacaq ki, qaçmağa yer yoxdur, o, psixoloji cəhətdən qaça bilməyəcək, hi-hi! Bir ifadəyə baxırsınız mı? O, təbiətin qanununa görə mənim əlimdən qaça bilməyəcək, – lap qaçmağa yer də olsa! Siz şamın başına dolanan pərvanəni görmüsünüz mü! Bax, o adam da mənim yanımdan uzaqlaşa bilməyəcək, pərvanə şamın başına dolanan kimi, o da mənim ətrafımda hərlənəcək; sərbəstlik onun könlünü açmayıacaq, o fikirləşməyə başlayacaq, dolaşacaq, öz-özünü dolaşdıracaq, tora salacaq, öz-özünü yamanca təşvişə salacaq! Bu, hələ harasıdır: o özü mənə iki dəfə iki kimi riyazi bir şey hazırlayacaq – yalnız mən onu tutmaq məsələsinə daha çox ara verməliyəm... O elə həmişə mənim ətrafımda pərvanə kimi hərlənəcək, getdikcə də onun vurduğu dairə kiçiləcək və nəhayət, tora düşəcək! Üçub düz mənim ağızma girəcək, mən də onu udacağam, bu da çox xoşdur, hi-hi-hi! İnanmırınız?

Raskolnikov danışmirdi; onun rəngi ağarmışdı; o, öz yerində sakitcə oturub, yenə də çox diqqətlə Porfirinin üzünə baxırdı.

O, bədəni buzlaya-buzlaya düşünürdü: "Yaxşı iibrət dərsidir! Bu heç dünənki kimi siçan-pişik oyunu da deyil... O, öz gücünü mənə göstərmir və bunun üçün də bu şeyləri mənə danışmir, bilir ki, bunun faydası olmaz; o, ağıllı adamdır. Belə şey eləməz... Onun başqa məqsədi var; lakin nə? Dost, sən boş yerə məni qorxudursan və hiylə işlədirsən! Sənin əlində heç bir dəlil yoxdur, mən də dünənki adam deyiləm! Sən ancaq məni çasdırmaq istəyirsən, məni vaxtin - dan əvvəl əsəbiləşdirmək istəyirsən, istəyirsən məni bu vəziyyətdə tələyə salasan, ancaq yanılırsan, bunu edə bilməyəcəksən, məqsədinə çatmayacaqsan! Lakin niyə o axı məsələni belə açıb danışır?.. Yoxsa mənim xəstə əsəblərimi nəzərdə tutur?! Yox, dost, yanılırsan, məqsədinə çatmayacaqsan, – lap elə bir şey hazırlamış da olsan... Yaxşı da, indi baxıb görərik, sən nə hazırlamışan..."

O, dəhşətli və məchul bir fəlakətə hazırlaşaraq, var gücünü toplayıb özünü möhkəmləndirdi. Hərdən o istəyirdi ki, cumub Porfirini elə yerindəcə boğsun. O hələ bura girəndə öz qəzəbindən qorxurdu.

O, dodaqlarının quruduğunu, ürəyinin bərk-bərk döyündüyünü, ağızının köpükləndiyini hiss edirdi. Bununla belə, o yenə də susmağı, müəyyən vaxta qədər bircə kəlmə də danışmamağı qət etdi. O, öz vəziyyətində bunun ən yaxşı hərəkət tərzi olduğunu başa düşürdü, çünki bununla o, nəinki ağızından söz qaçırmaz, əksinə, düşməni əsəbiləşdirər, bəlkə, lap düşmən özü ağızından bir söz qaçırar. Hər halda, Raskolnikov buna ümid edirdi.

Porfirinin get-gedə daha artıq kefi açılırdı; o yenə də otaqda dövrə vurmağa başlayaraq, duyduğu nəşədən pıqqıldaya-pıqqıldaya sözünə davam etdi:

— Yox, mən Görürəm ki, siz inanmırıñız, elə güman edirsınız ki, mən sizinlə uşaqcasına zarafatlaşırıam. Əlbəttə, siz bir şeydə haqlısınız; Allah özü mənim bədənimi elə yaradıb ki, bu ancaq başqa-larında gülməli fikirlər oyadır, hoqqabaza oxşayıram. Lakin yenə də təkrar edirəm: atam, Rodion Romanoviç, siz hələ cavansınız, necə deyərlər, ilk cavanlıq dövründəsiniz, buna görə də bütün cavanlar kimi, hər şeydən çox insan zəkasını yüksək tutursunuz. Ağlın oynaq hazırlıcağlı, düşüncənin mücərrəd dəlləri sizi aldadır. Mənim hərbi hadisələrdən bir az başım çıxır, ona görə deyə bilərəm ki, bu, məsələn, eynən əvvəlki Avstriya *qoſkriqsratına*¹ bənzəyir: onlar öz kabinetində məsələni çox dərindən təhlil edərək və müəyyən nəticə çıxarıraq, kağız üzərində Napoleonun qoşununu darmadağın edirlər, özünü də əsir alırlar, amma bir də görürsən ki, general Mak bütün ordusu ilə təslim olur, he-he-he! Görürəm, görürəm, atam, Rodion Romanoviç, mən mülki bir adam olduğum halda, elə hey mühəribə tarixindən misallar götərdiyimə gülürsünüz. Nə edim axı, bu mənim zəif cəhətimdir, hərbi işdən xoşum gelir, bütün hərbi relyasiyaları oxumağı o qədər xoşlaysıram ki... bununla öz karyerama lazımı əhəmiyyət verməmişəm. Mən gərək hərbi işdə işləyəydim, doğru deyirəm! Bəlkə də, Napoleon olmazdım, amma mayor olardım, hi-hi-hi! Əzizim, indi mən sizə xüsusi hallar haqqında olan həqiqəti lap müfəssəl surətdə açıb söyləyim: cənab, həyat və insan təbiəti çox mühüm şeylərdir, baxırsan ki, gələcəyi görən ən ağılli adamlar da bu barədə yamanca yanılırlar! Rodion Romanoviç, qocanın sözünə baxın, ciddi deyirəm (Porfiri Petroviçin ancaq otuz yaşı olardı, lakin bunu söyləyərkən o, elə bil ki, doğrudan

¹ *Qoſkriqsrat* – sarayda olan hərbi şura



da, qocaldı, hətta səsi də dəyişdi, bütün bədəni yığışdı, lap büküldü), bir də ki mən açıq danışan adamam... mən açıq danışan adamam, ya yox? Necə bilirsınız? Deyəsən, lap açıq danışan adamam: belə şeyləri sizə lap havayıca danışıram, sizdən heç bir mükafat-filan istəmirəm, hi-hi! Bəli, sözümə davam edirəm: hazırlıq, məncə, çox gözəl şeydir; bu, necə deyərlər, təbiətin zinəti, həyatın təsəllisidir; həmin bu hazırlıqla cürbəcür oyunlar çıxarmaq olar, belə ki, yazıq bir müstəntiq bəzən bundan heç baş aça bilməz: elə bir müstəntiq ki, özü öz fantaziyasına uymuşdur; həmişə də belə olur, çünkü axı o da insandır! Yazıq müstəntiqin təbiəti onu xilas edir – məsələ burasındadır! Lakin öz hazırlıqlığına uyan və “bütün maneələri aşib keçən” (siz dünən bunu çox hazırlıqla və hiyləgərliklə iltifat buyurub söylədiniz) cavanlar bu barədə heç düşünməz də. Tutaq ki, elə o cavan, yəni o adam, o xüsusi *incognito* yalan dedi, özü də çox gözəl, çox hiyləgərcəsinə yalan dedi, əslində, bu zaman o gərək, zəfər ələşsin, öz hazırlıqlığının səmərəsindən zövq alısın, amma bir də görürsən, tələyə düşdü! Ən maraqlı, ən biabırçı yerdə bayıldı. Tutaq ki, elə bu xəstəlikdir, otaqların havası bəzən pis olur, amma burada nəsə var! Bu bayılmaşı ilə o, hər halda, şübhə oyadır! O çox ustalıqla yalan demişdir, amma təbiətini nəzərə almamışdır. Məsələnin biciliyi də, bax, buradadır! Başqa bir vaxtda o, öz hazırlıqlığı ilə əylənərək, ondan şübhələnən adamı elə salmağa başlayır, elə bil ki, qəsdən rəngi ağarır, oyunda olan kimi, həm də çox təbii surətdə rəngi ağarır, bu son dərəcə həqiqətə oxşayır, lakin yenə də özünə qarşı şübhə oyadır! İlk əvvəl o, qarşısındakını aldadırsa da, bu aldanan adam əger zirəksə, gecəni yaxşıca fikirləşir. Bax, hər addımda belə! İş o yerə gəlib çatır ki, özü qabağa yüyüür, özünü ora-bura soxur, ondan bir şey soruşmurlar, susurlar, amma o ara vermədən danışmağa başlayır, özü də barı lazımlı bir şey danışa, başlayır cürbəcür rəmzlər ortaya atmağa, hi-hi! Özü gəlib soruşur ki, niyə məni bu vaxta qədər tutmayıblar, hi-hi-hi! Bu ən hazırlıq bir adamın, bir psixoloqun, bir ədəbiyyatçının başına gələ bilər. İnsan təbiəti aynadır, özü də çox şəffaf bir aynadır! Bu aynaya bax, ləzzət al, məsələ belədir! Rodion Romanoviç, siz niyə elə ağırdınız, bəlkə, otaq bürküdür, pəncərəni açımmı?

Raskolnikov ucadan:

– Narahat olmayın, rica edirəm, – deyərək birdən qəhqəhə ilə güldü. – Rica edirəm, narahat olmayın!

Porfiri onun qabağında dayanıb gözlədi, birdən özü də Raskolnikovun ardınca qəhqəhə ilə gülməyə başladı. Raskolnikov öz sər-səm gülüşünü birdən kəsərək divandan qalxdı.

Onun qiçları titrəyirdi, o, güclə ayaq üstə dururdu, lakin ucadan və aydın bir səslə:

– Porfiri Petroviç – dedi, – mən, nəhayət, aydın görürəm ki, siz qarının və onun bacısı Lizavetanın öldürülməsində məndən şübhə-lənirsiniz. Öz tərifindən mən sizə deyirəm ki, bu, çoxdan mənim zəhləmi tökmüşdür. Əgər siz belə hesab edirsizsə ki, məni qanuni olaraq təqib etməyə haqqınız var, onda təqib edin, tutmağa haqqınız varsa, tutun! Amma mən yol vermərəm ki, gözümün içində baxabaxa mənə güləsiniz, mənə əzab verəsiniz...

Birdən onun dodaqları titrədi, gözləri qəzəblə alışib-yandı, mülayim səsi sərtləşdi.

Var gücü ilə yumruğunu stola vuraraq çıçırdı:

– Yol vermərəm! Eşidirsizimi, Porfiri Petroviç! Yol vermərəm!

Porfiri Petroviç, görünür, tamamilə qorxmuş halda:

– Aman Allah, yenə nə oldu! – deyə səsləndi. – Atam, Rodion Romanoviç! Əzizim! Atam! Sizə axı nə oldu?

Raskolnikov yenə də çıçırdı:

– Yol vermərəm!

Porfiri Petroviç üzünü Raskolnikovun ləp üzünə yaxınlaşdıraraq dəhşət içində piçildədi:

– Atam, astadan danışın! Axı eşidib gələrlər! Onda biz onlara nə deyərik, bir fikirləşin!

Raskolnikov da birdən piçilti ilə və qeyri-şüuri olaraq bayaqkı sözünü təkrar etdi:

– Yol vermərəm, yol vermərəm!

Porfiri tez dönüb pəncərəni açmağa getdi.

– İçəriyə təzə hava gəlsin! Əzizim, su içsəniz, yaxşı olardı, bu axı bayğınlıqdır!

O qapıya yürüüb su gətirmək istədi, lakin bucaqda su dolu qrafını götürüb oraya cumdu, qrafını götürüb Raskolnikovun yanına yürüdü. Piçıldayaraq dedi:

– Atam, su için, bəlkə, köməyi oldu...



Porfiri Petroviçin qorxması və Raskolnikovun qeydinə qalması o qədər təbii idi ki, Raskolnikov susub qəribə bir maraqla ona baxdı. Ancaq suyu alıb içmədi.

– Rodion Romanoviç! Əzizim! Bu yolla siz özünüzü dəli edərsiniz, sizi inandırıram, e-h! A-h! Bir için! Azca da olsa için!

Porfiri Petroviç axır ki, stəkanı onun əlinə verdi. Raskolnikov düşünmədən stəkanı ağızına apardı, lakin birdən məsələnin nə yerdə olduğunu təsəvvür edərək, stəkanı nifratlı stolun üstüne qoydu.

Porfiri Petroviç dostcasına bir qayğıkeşliklə və hələ də çəşqin halda tez-tez dedi:

– Bəli, bu yenə də bayğınlıqdır! Əzizim, bu qayda ilə əvvəlki xəstəliyiniz qayda bilər. İlahi, adam da özünü qorumazmış?! Dmitri Prokofiyev də dünən mənim yanımı gəlmüşdi, – düzgün, düzgün, mənim xəsiyyətim tünddür, pisdir, amma siz bundan gör nə nəticə çıxarmışınız!.. İlahi! Dünən sizdən sonra geldi, biz nahar eləyirdik, danışdı, danışdı, mən lap mat qaldım; dedim ki, bir işə bax da... ah, ilahi! Olmaya, o, sizin yanınızdan gəlirdi? Atam, oturun da, İsa xatırınə, oturun!

Raskolnikov sərt-sərt:

– Yox, mənim yanından gəlmirdi! – dedi. – Ancaq onun sizə getdiyini və nə üçün getdiyini bilirdim.

– Bilirdiniz?

– Bilirdim. Nə olsun ki?!

– Atam, Rodion Romanoviç, mən sizin hələ başqa qəhrəmanlıqlarınızı da biliyəm, sizin hər işiniz mənə məlumdur! O günün axşamı, hava qaralanda sizin otaq tutmağa getdiyinizi də biliyəm, qapının zəngini vurdugunuza da, qanı soruşduğunuzu da, fəhlələri və dalandarları çəşdirdiyinizi da... hamisini biliyəm. Mən axı onda sizin keçirdiyiniz əhvali-ruhiyyəni başa düşürəm... siz bu qayda ilə özünüzü dəli edərsiniz... vallah! Özünüzü əldən salarsınız! Siz yamanca qəzəblənmisiniz, bu, nəcib bir qəzəbdir, bu – taledir, sonra da məhəllə polis işçiləri sizi təhqiq etmişlər; siz də vurnuxurdunuz ki, necə deyərlər, hamını tezliklə danışmağa məcbur edəsiniz, bununla da hər şeyi birdən qurtarasınız, ona görə ki, bu axmaqcasına vəziyət, bu şübhələr sizi təngə gətirib. Elədirmi? Sizin əhvali-ruhiyyənizi başa düşürəmmi? Ancaq siz bu qayda ilə yalnız özünüzü deyil, Razumixini də əldən salarsınız; o həddindən artıq yaxşı adamdır,

bunu siz bilirsiniz. Siz xəstəsiniz, o xeyirxahdır, sizin xəstəliyiniz ona keçir... Atam, siz sakit olanda mən sizə danışaram... Di oturun da, atam, İsa xatırınə, oturun! Rica edirəm, dincəlin, sizin bütün sırfifətiniz dəyişib; di oturun da!

Raskolnikov oturdu; onun titrəməsi kəsildi; indi bütün bədənnini istilik bürümüşdü. O qorxmuş və dostcasına onun qeydinə qalan Porfiri Petroviçə heyretlə, həm də gərgin halda qulaq asırdı; lakin o, Porfirinin bircə söziünə də inanmırıldı, bununla belə, onun sözlərinə inanmağa qəribə bir meyil duyurdu. Porfiri Petroviçin, heç gözləmədiyi halda, mənzil haqqında söylədiyi sözələri onu son dərəcə təəccübəndirdi, fikirləşərək öz-özünə dedi: "Deməli, mənzil məsələsini o bılır... bunu o axı haradan bılır? Özü də açıb mənə deyir!"

Porfiri Petroviç tez-tez danışaraq sözünü davam etdi:

— Beli, bizim məhkəmə işində az qala buna oxşar, belə psixoloji, belə bir xəstə əhvalat olmuşdu. Bir nəfər öz üzərinə götürmüştü ki, mən adam öldürmişəm, özü də necə götürmüştü! Buna uydurma, xəyalı əsaslar göstərdi, dəlillər gətirdi, olan vəziyyəti danışdı, aləmi dolaşdırdı, hamını çasdırdı. Axı niyə? Heç demə, bir cinayətə qismən, ancaq qismən səbəb olubmuş, bunu heç də qəsdən etməyibmiş; amma elə ki, o, öz hərəkətində adam öldürüləsinə səbəb olduğunu bilir, — başlayır fikir çəkməyə, xəyalına cürbəcür şeylər gəlir, ağlınu lap azdırır, öz-özünü inandırır ki, qatil elə özüdür. Açırdı senat məsələni yoxlayır, o bədbəxt adam bəraət qazanır, müalicə üçün xeyriyyə müəssisəsinə verilir. Sağ olsun senat! Görürsünüz necə işlər olur da!.. Atam, siz də belə edirsiniz — bunun axırı nə olar? Siz əsəblərinizi elə bir hala salırsınız ki, axşamlar gedib qapının zəngini vurursunuz, ora tökülen qanı soruştursunuz, bu yolla siz monomaliyyaya tutularsınız! Bütün bu psixologiyani mən təcrübədə öyrənmişəm. Belə bir adam özünü bəzən pəncərədən, ya zəng qülləsindən atmaq istəyir, bu özü adamı yoldan çıxaran bir duygudur. Qapı zəngini vurmaq da elə... Bu xəstəlikdir, Rodion Romanoviç, xəstəlikdir! Siz öz xəstəliyinize həddindən artıq əhəmiyyət verməməyə başlamışınız. Gedib bir təcrübəli həkimlə məsləhətləşəydiniz!.. Sizdə bayğınlıq xəstəliyi var! Bu şeylər ancaq bayğınlıq zamanı olar!

Bir anlığa hər şey Raskolnikovun başına hərləndi.



“Doğrudanmı, o, indi də yalan deyir? Yox, bu ola bilməz!” Bu fikri o özündən qovur, çılgınlığın və qəzəbin adamı nə dərəcəyə gətirib çıxaracağını, adamı dəli edə biləcəyini hiss edirdi.

O bütün düşüncəsini toplayaraq, Porfirinin oynadığı oyunun mənasını dərk etmək istəyirdi:

– Bu, bayğınlıq içində deyildi! Mənim huşum özümdə idi! Eşidirsinizmi? Mənim huşum özümdə idi!

– Bəli, eşidirəm də, başa da düşürəm! Siz dünən də deyirdiniz ki, bayğınlıq içində deyildim, huşum özümdə idi, huşunuzun özünüzdə olduğunu xüsusilə qeyd edirsınız. Siz nə demək istəsəniz, mən onu başa düşürəm! E-eh! Bir qulaq asın, Rodion Romanoviç, atam, elə bircə bu vəziyyəti götürək. Siz, doğrudan da, cinayətkar olsaydınız, ya da bu mənəhus işdə sizin əliniz olsayıdı, heç gəlib özünüz təkidlə deyərdinizmi ki, bunları mən edəndə bayğınlıq içində deyildim, əksinə, huşum tamamilə özümdə idi? Özü də bunu xüsusişlə, xüsusi bir inadla qeyd edərdinizmi? Yaxşı, bir iltifat buyurun, bu ola bilərdimi, ola bilərdimi? Məncə, tamamilə bunun əksini deyərdiniz. Siz öz üzərinizdə bir şey hiss etmiş olsaydınız, onda, gərək, mütləq bayğınlıq içində olduğunuzu təkidlə qeyd edəydiniz! Eləmi? Eləmi?

Bu sualda hiyləgərcəsinə bir şey duyulurdu. Raskolnikov ona səri əyilən Porfiridən divanın lap söykənəcəyinə qədər geri çəkildi, heyrət və şübhə ilə düz onun gözləri içində baxdı.

– Ya da elə cənab Razumixini götürək: yəni o məsələni götürək ki, dünən o, öz tərəfindənmi mənimlə danışmağa gəlmışdı, ya siz onu tovlayıb mənim yanına göndərmişdiniz? O, gərək deyəydi ki, öz tərəfimdən gəlmışəm, sizin sözünüzlə gəldiyini gizlədəydi! Amma siz bunu gizlətmirsiniz! Siz təkidlə deyirsiniz ki, o, mənim sözümlə getmişdi!

Raskolnikov bunu heç vaxt təkidlə deməmişdi. Onun kürəyi gizlədədi, dodaqları xəstə bir təbəssümlə əyildi, zəif bir səslə asta-dan dedi:

– Siz yalan deyirsiniz! Siz yenə də mənə göstərmək istəyirsiniz ki, guya, mənim bütün oyunumdan xəbərdarsınız, mənim bütün cavablarımı qabaqcadan bilirsınız. – Artıq o, söylədiyi sözləri lazımnıça ölçüb-biçmədiyini hiss etməyə başlayırdı. – Məni qorxutmaq istəyirsınız... ya da məni ələ salırsınız...

Raskolnikov bu sözləri söylərkən yenə də Porfirinin düz sifətinə baxırdı; birdən yenə də onun gözlərində hədsiz bir qəzəb odu parıldadı.

— Siz yalan deyirsiniz! — deyə o çıçırdı. — Siz özünüz çox gözəl bilirsiniz ki, cani üçün işin içindən çıxmışdan ötrü ən yaxşı yol — mümkün qədər doğru danışmaqdır... o şəyi ki, gizlətmək olar — onu mümkün qədər gizlətməkdir! Mən sizə inanmırıam!

Porfir astadan:

— Siz nə dəmdəməki adamsınız! — dedi. — Sizinlə, atam, hec yola gəlmək olmaz: sizdə, elə bil, monomaniya xəstəliyi var. Deməli, mənə inanmırıszıñ? Amma mən sizə deyirəm ki, daha inanırsınız, hələlik arşının dördə biri qədər inanmırıszıñ, mən də elə edəcəyəm ki, siz tamam inanırsınız, bütün arşın qədər, cüñki həqiqətən sizin xatırınızı isteyirəm, sizə lap ürəkdən yaxşılıq arzu edirəm.

Raskolnikovun dodaqları titrədi.

Porfir Petroviç Raskolnikovun qolundan (qolunun azca dirsək-dən yuxarı yerindən) yavaşça, həm də dostcasına tutaraq sözüne davam etti:

— Bəli, arzu edirəm; size qəti olaraq deyirəm: xəstəliyinə göz olun. Bir də ki, odur, ailəniz də sizin yanınıza gəlmişdir, onları yaddan çıxarmayın. Siz gərək onları rahat edəsınız, onlara mehribanlıq edəsınız, amma siz onları ancaq qorxudursunuz...

— Size nə? Siz bunu haradan bilirsınız? Niyə belə maraqlanırsınız? Deməli, siz məni güdürsünüz və bunu mənə bildirmək isteyirsiniz?

— Atam, Rodion Romanoviç! Bunları mən sizin özünüzdən, sizin özünüzdən eşidib bilmışəm! Siz həyecanlı olanda bunları mənə də, başqalarına da özünüz demisiniz, — ancaq bunu hiss etməmisiniz. Dünən cənab Razumixin Dmitri Prokofiçdən də çox maraqlı şəylər eşitmişəm. Siz mənim sözümü kəsdiniz; görün size nə deyirəm: siz nə qədər hazircavab olsanız da, vasvasılığınız üzündən, hətta, hadisələrə sağlam düşüncə ilə baxa da bilmirsi - niz. Məsələn, yenə həmin mövzunu — o zəng məsələsini götürək: belə qiymətli bir şəyi belə bir dəlili (özü də necə dəlil!) mən size elə-beləcə, bütün-bütünə açıb dedim, özü də mən, müstəntiq! Siz bunda heç bir şey görmürsünüz mü? Mən sizdən bir balaca şübhə-lənsəydim, beləmi hərəkət edərdim? Məsələn, mən elə edərdim ki, siz daha məndən şübhələnməzdiniz, özümü elə göstərərdim ki,



guya, bu dəlil heç mənə məlum deyil; sizin diqqətinizi başqa bir cəhətə yönəldərdim, lakin birdən, baltanı adamın təpəsinə endirən kimi (sizin ifadənizcə) düz məsələnin üstünə gələrdim, sizi çashdırardım, deyərdim ki, cənab, siz axı niyə axşam saat onda, az qala lap on birdə o öldürülmüş qarının mənzilinə zəhmət çəkib gəlmisiniz? Niyə gəlib zəngi vurmusunuz? Niyə oraya tökülen qanı soruşmusunuz? Niyə dalandarı vurub yixmısınız, onları məhəllə polis dəftərxanasına, polis zabitinin yanına aparmaq istəmisiniz? Bax, mən sizdən zərrə qədər də şübhələnmiş olsaydım, gərək belə hərəkət edəydim. Sizi rəsmi surətdə sorğu-sual edəydim, evinizi axtaraydım, hətta sizi tutaydım da... Mən ki başqa cür rəftar etmişəm, deməli, sizdən şübhələnməmişəm! Amma siz hadisələrə sağlam düşüncə ilə baxa bilmirsiniz, heç bir şey də görmürsünüz, təkrar edirəm!

— Siz yalan deyirsiniz! Mən sizin nə məqsəddə olduğunuzu bilmirəm, — dedi, — amma siz yalan deyirsiniz... Bayaq siz bu mənada danışmırınız, mən səhv etmirəm... Siz yalan deyirsiniz!

— Mən yalan deyirəm? — Görünür, Porfiri Petroviç açıqlanmışdı, lakin o yenə də çox şən və istehzalı görünüşünü mühafizə edirdi, həm də, elə bil ki, cənab Raskolnikovun onun barəsində nə fikirdə olması onu qətiyyən narahat etmirdi. — Mən yalan deyirəm?.. Bayaq mən özüm sizinlə necə rəftar etdim (mən axı müstəntiqəm): siz özünüyü müdafiə etmək üçün mən özüm məsələni açıb dedim, sizin əlinizə hər cür vasitə verdim, bütün bu psixologiyani mən sizə söylədim: “Xəstəlik, bayğınlıq, təhqir olunmaq, malkulyaçılıq, polis işçiləri məsələsi” və sairəni, bütün bu şeyləri mən özüm demədimmi? Hə? Hi-hi-hi! Yeri gəlmışkən, bunu da deyim: hərçənd müdafiə üçün işlədilən bütün bu psixoloji vasitələr, bu bəhanələr, bu hiylələr son dərəcə əsassız şeylərdir, özü də ikibaşlıdır: “Xəstəydim, huşum üstümdə deyildi, məni qara basırdı, gözüümə görüñürdü, yadımda deyil...” Bunlar öz yerində, bəs niyə axı, atam, xəstə və huşsuz olanda sizin gözünüzə ancaq belə şeylər görünürdü, xəyalınıza belə şeylər gəlirdi, başqa şeylər yox? Başqa şeylər də ola bilərdimi? Hi-hi-hi!

Raskolnikov qürurla, həm də həqarətlə ona baxdı. Sonra yerindən qalxaraq və bu zaman Porfirini bir az itələyərək, inadla və bərk-dən dedi:

– Sözün qisası, mən bir şeyi bilmək istəyirəm: siz məni şübhədən tamamilə azad olunmuş hesab edirsınız, ya yox? Deyin, Porfiri Petroviç, deyin, qəti deyin, tez deyin, bu saat deyin!

Porfiri tamamilə şən, hiyləgər, həm də sakit bir halda:

– Bir işə bax! – dedi. – Gör haralara əl atır! Axi sizi hələ heç narahat etməyə başlamamışlar – onda bu şeyləri, bu qədər çox şeyi bilmək sizə nə lazım?! Siz lap uşaq kimi hərəkət edirsiniz; niyə axı bu şeyləri belə inadla bizdən tələb edirsınız, bunun səbəbi nədir? Hə? Hi-hi-hi!

Raskolnikov qəzəblə:

– Bir də deyirəm: mən daha buna dözə bilmərəm!.. – dedi.

– Nəyə? Bu naməlum vəziyyətə? – deyə Porfiri onun sözünü kəsdi.

– Məni acılamayın! Mən istəmirəm!.. Sizə deyirəm ki, dözmək istəmirəm! Dözə bilmirəm və istəmirəm. – O, yenə də yumruğunu stola vuraraqçıçıqıldı: – Eşidirsizmi? Eşidirsizmi?!

Porfiri piçıldayaraq:

– Yavaş, yavaş, – dedi. – Eşidərlər axı! Sizə ciddi deyirəm: özünüzü gözləyin! Mən zarafat eləmirəm. – Lakin indi Porfirinin üzündə qadıncasına xoşməzac və ürkək ifadə yox idi; əksinə, indi o, sərt halda qəşlərini çataraq, sanki bütün sirləri və ikimənalı sözləri birdən faş edərək, doğrudan-doğruya əmr edirdi.

Lakin bu ancaq bir an oldu. Raskolnikov əvvəl pərtləşdi, sonra birdən, doğrudan da, özündən çıxdı; lakin qəribə burasıdır ki, o, son dərəcə qəzəblənsə də, xəstə bir çılgınlığa tutulsa da, əmri yerinə yetirdi. Bayaqqı kimi birdən piçıldayaraq dedi:

– Mən qoymaram ki, mənə əzab versinlər! – O göründü ki, əmrə tabe olmaya bilmir: bunu o, bir anda ürəkağrısı ilə və nifrətlə dərk etdi, bu fikirdən daha artıq qəzəbləndi. – Məni tutun, evimi axtarın, amma bunu rəsmi surətdə edin, mənimlə oynamayın! Mən...

– Rəsmiyyət barəsində narahat olmayın, – deyə Porfiri onun sözünü kəsdi. O, yenə də bayaqqı kimi bic-bic gülümşəyir, hətta, elə bil ki, Raskolnikova baxıb həzz alırdı. – Atam, indi mən sizi bir dost kimi dəvət etmişəm.

– Mən sizin dostluğunuzu istəmirəm, mən belə dostluğa tüpü - rürəm! Eşidirsizmi? Budur, mən furajkamı götürüb gedirəm. Əgər fikrin tutmaqsa, indi buna nə deyirsən?



Porfiri bayaqkı kimi yenə də dirsəkdən yuxarı onun qolundan tutub, qapı qabağında saxladı və hırıldayaraq dedi:

– Bəs siz o qəribə şeyə baxmaq istəmirsiniz?

Porfiri get-gedə özünü daha şən, daha oynaq göstərirdi, bu isə Raskolnikovu lap özündən çıxarırdı.

Raskolnikov birdən dayandı, qorxu ilə Porfiriyyə baxaraq soruşdu:

– Hansı qəribə şeyə? O, nədir axı?

– O qəribə şey, bax, bu qapının dalında oturmuşdur, hi-hi-hi!

(Porfiri mənzilinə açılan bağlı qapını barmağı ilə göstərdi.) – Qapını kiliidləmişəm ki, qaçmasın.

– O, nədir axı? Haradadır? Nədir?..

Raskolnikov yaxınlaşış qapını açmaq istədi – qapı bağlı idi.

– Kilidləmişəm, bu da açar!

Doğrudan da, Porfiri cibindən bir açar çıxarıb ona göstərdi.

Raskolnikov daha özünü saxlaya bilməyərək bağırdı:

– Yalan deyirsən! Yalan deyirsən, təlxək, məlun! – Bunu deyərək, qapıya sarı geri çəkilən, lakin ondan heç zərrə qədər qorxmayan Porfirinin üstünə cumdu.

– Mən hər şeyi, hər şeyi başa düşürəm! Sən yalan deyirsən, məni acıqlandırırsan, istəyirsən ki, mən özümü ələ verim...

– Atam, Rodion Romanoviç, bundan artıq daha adam özünü ələ verməz ki!.. Siz lap özünüzdən çıxmışınız. Çığırmanın, yoxsa adam çağıraram.

– Yalan deyirsən, heç nə olmayıacaq! Adam çağırırsan, çağır! Sən bilirdin ki, mən xəstəyəm, məni hirsəndirib özümdən çıxarmaq istəyirdin ki, özümü ələ verim – sənin məqsədin bu idi! Xeyr, sən dəlil göstər! Mən hər şeyi başa düşdüm! Sənin əlində dəlil yoxdur! Sənin əlində olan ancaq boş, mənasız mülahizələrdir, Zametovun mülahizələridir!.. Sən mənim xasiyyətimi bilirdin, istəyirdin məni acıqlandırıb, çılgınlıq dərəcəsinə gətirəsən, sonra da birdən keşlərlə, deputatlarla məni çasdırasan. Sən onları gözləyirsən? Onlar haradadır? Çağır gəlsin!

Porfiri qapının dalından gələn səsə qulaq asaraq mızıldadı:

– Atam, deputat nədir, zad nədir! Adamın ağıllına gör nələr gələrmiş! Belə getsə, heç siz deyən kimi, işi rəsmi surətdə aparmaq olmaz ki, əzizim, siz məsələni bilmirsiniz... rəsmiyyət qaçmrı ki, özünüz görəcəksiniz!..

Doğrudan da, bu zaman o biri otaqda, ləp qapının dalında səs eşidildi.

Raskolnikov ucadan:

– Hə, gəlirlər! – dedi. – Sən onların ardınca adam göndərmışdin! Sən bunu nəzərdə tutmuşdu... Yaxşı da, hamısını çağır gel-sin: deputatları da, şahidləri də, kimi isteyirsən... çağır gəlsin! Mən hazırlam!

Lakin bu vaxt çox qəribə bir hadisə baş verdi: adı vəziyyətdə bunu heç gözləmək olmazdı; işin bu şəkildə qurtaracağı, əlbəttə, nə Raskolnikovun, nə də Porfiri Petroviçin heç ağlına da gəlməzdi.

VI

Sonralar Raskolnikov bu dəqiqliyi xatırlarkən bu şeylər onun təsəvvüründə belə bir şəkildə canlanırdı.

Qapı dalında eşidilən səs birdən artdı və qapı bir balaca açıldı.

Porfiri Petroviç narazı haldaçıçırdı:

– Nə olub? Mən axı sizə demişdim...

Bir anlığa cavab eşidilmədi, lakin bilinirdi ki, qapının dalında bir neçə adam var, özləri də, elə bil ki, kimi isə geri itələyirlər.

Porfiri Petroviç təlaş içində yenə də soruşdu:

– Nə olub axı?

Kiminsə səsi eşidildi:

– Dustağı getirmişik, Nikolay!

Porfiri Petroviç qapıya sarı cumaraq çıktı:

– Lazım deyil! Aparın! Gözləyin!.. O, niyə özünü bura soxur? Bu nə nizamsızlıqdır!

Yenə də həmin səs eşidildi:

– Axı o... – Səs bu yerdə qırıldı.

Qapı dalında iki saniyəyə qədər əməlli mübarizə getdi; sonra kim isə bir başqasını bərk itəldi, bunun da ardınca rəngi aqap-paq ağarmış bir adam düz Porfiri Petroviçin kabinetinə girdi.

İllk baxışda bu adam çox qəribə görünürdü. O, düz qabağına baxır, elə bil ki, heç kəsi görmürdü. Onun gözləri qətiyyətlə parl-dayındı, eyni zamanda, üzü meyit kimi ağarmışdı, sanki onu edam etməyə gətirmişdilər. Qanı qaçmış dodaqları yavaşça titrəyirdi.



O hələ lap cavandı, özü də rəiyət kimi geyinmişdi; arıq, ortaböylü, üzünüñ cizgiləri nazik idi; tükləri dövrələmə vurulmuşdu. Bu cavan oğlanın qəfildən itələdiyi adam hamidan əvvəl otağa cumub onun çiynindən yapışdı: o, mühafizə nəfəri idi, cavan oğlan da Nikolaydı. Nikolay dartinaraq yenə də onun əlindən çıxdı.

Qapının ağızına bir neçə adam yiğışdı. Onlardan bəzisi özünü içəri soxmaq istəyirdi. Bütün bunlar bir anda oldu.

Porfiri Petroviç son dərəcə açıqlanmış və sanki, çəşib qalmışdı, o, mızıldayaraq dedi:

– İtil buradan, hələ tezdir! Çağıranda gələrsən!.. Bunu niyə vaxtından əvvəl getirmişən?

Nikolay birdən dizləri üstə çökdü.

Porfiri heyrətləçıqıldı:

– Nə var?

Nikolay, sanki, bir az nəfəsi təngimmiş halda, lakin ucadan dedi:

– Günahkaram! Mənim işimdir! Mən öldürmüşəm! – On saniyelik sükut çökdü, sanki, hamı birdən tetanus xəstəliyinə tutulmuşdu; hətta mühafizə nəfəri də geri çəkildi, daha Nikolaya yaxınlaşmadı, özünü qeyri-şüuri olaraq qapıya sarı verib sakitcə dayandı.

Porfiri Petroviç bir anda özünə gələrək həyəcanla dedi:

– Necə?

Nikolay azca susduqdan sonra:

– Mən... öldürmüşəm... – deyə təkrar etdi.

– Necə... sən... necə?.. Sən kimi öldürmüşən?

Porfiri Petroviç, görünür, özünü itirmişdi. Nikolay yenə də azca susdu.

– Alyona İvanovnanı, bir də ki, onun bacısı Lizaveta İvanovnanı mən... öldürmüşəm... balayıla. Ağlımı itirmişdim... – deyərək o əlavə etdi və yenə də susdu.

O hələ də dizi üstə durmuşdu.

Porfiri Petroviç, düşünürmüş kimi, bir nesə saniyə dayandı, sonra birdən yenə də hərəkətə gələrək, əllərini içəri girmiş adamların üstünə yellədi. Onlar dərhal çəkilib getdilər, qapı örtüldü. Sonra bucaqda duran Raskolnikova baxdı: Raskolnikov heyrətlə Nikolaya baxındı. Porfiri Petroviç Raskolnikova sarı getdi, lakin bir-dən dayanıb ona baxdı, o saat gözünü Nikolaya sarı çevirdi, sonra

yenə də Raskolnikova, yenə də Nikolaya baxdı, birdən özündən çıxaraq Nikolayın üstünə düdü, acıqlı-acıqlı çığırdı:

– Sən niyə ağlını itirməyini mənim gözümə soxursan. Mən hələ səndən soruşmamışam ki, ağlını itirmişdin, ya yox... De görüm, sən öldürmüsən?

Nikolay dedi:

– Mən öldürmişəm... boynuma alıram.

– E-eh! Nə ilə öldürdün?

– Balta ilə. Özümlə götürmişdüm.

– Eh tələsir! Tek idin?

Nikolay sualı başa düşmədi.

– Tek öldürdüm. Mitka günahkar deyil, bu işdə onun əli yoxdur.

– Sən tələsib Mitkani ortalığa çəkmə! E-eh!.. Bəs onda axı sən pillekəndən necə düşüb qacdın? Axı dalandar sizin ikinizə də rast gəlmişdi...

Nikolay qabaqcadan hazırlanmış kimi, tələsə-tələsə dedi:

– Onda mən... şübhələnməsinlər deyə... Mitka ilə birlikdə qaçırdım.

Porfir qəzəbla:

– Elədir ki, var, – dedi. Sonra öz-özünə danışmış kimi mızıldandı: – Bu onun öz sözü deyil! – Birdən yenə də Raskolnikova baxdı.

Görünür, o, Nikolayla o qədər maraqlanmışdı ki, bir anlığa, hətta, Raskolnikovu unutmuşdu. İndi isə özünə gələrək, hətta çəşib qaldı...

– Rodion Romanoviç, atam! Bağışlayın! – deyərək onun üstünə cumdu. – Belə olmaz; buyurun... sizin burada işiniz yoxdur... mən özüm də... görürsünüz də, necə qəribə şeylər olur!.. Buyurun!

O, Raskolnikovun qolundan tutub qapını göstərdi.

Raskolnikov:

– Siz, deyəsən, axı belə bir şey olacağınızı gözləmirdiniz? – dedi.

Əlbəttə, o hələ heç bir şeyi aydın başa düşmürdü, lakin bu hadisə onu xeyli ürəkləndirmişdi.

– Siz özünüz də, atam, belə bir şey olacağınızı gözləmirdiniz! Əliniz gör necə titrəyir! Hi-hi!

– Porfir Petroviç, siz də titrəyirsiniz...

– Bəli, mən də titrəyirəm; belə bir şey olacağınızı gözləmirdim!..

Onlar gəlib qapının qabağında durmuşdular. Porfir, Raskolnikovun çıxıb getməsini səbirsizliklə gözləyirdi.



Birdən Raskolnikov istehza ilə dedi:

– Bəs o qəribə şeyi göstərməyəcəksiniz?

– Deyirlər ki, kor kora kor deməsə, korun bağrı çatlar.

– Gülürsünüz, ancaq hələ də dişiniz dişinizə dəyir. Hi-hi! Siz məzəli adamsınız! Yaxşı da, xudahafiz!

– Amma, məncə, əlvida!

Porfirin üzündə acı bir təbəssüm göründü, mızıldayaraq dedi:

– Allah deyən olsun, Allah deyən olsun!

Raskolnikov dəftərxana otağının qabağından keçəndə bir neçə adamın ona diqqətlə baxdığını hiss etdi. Dəhlizdə isə həmin evdə axşamçağı məhəllə polis dəftərxanasına aparmaq istədiyi dalandaları gördü. Onlar ayaq üstə durub nəsə gözləyirdilər. Raskolnikov pilləkənə çıxan kimi yenə də Porfiri Petroviçin səsini eşitdi. Dönüb baxanda gördü ki, o, tövşüyə-tövşüyə gəlir.

– Rodion Romanoviç, bircə kəlmə sözüm var, başqa şeylərlə işim yoxdur, Allah deyən olsun, ancaq hər halda, sizdən rəsmi surətdə bəzi şeyləri soruşmaq lazımlı gələcəkdir... Biz yenə də görüsərik, eləmi?

Porfiri gülümseyə-gülümseyə onun qabağında dayandı. Sonra yenə əlavə etdi:

– Bəs belə!

Belə güman etmək olardı ki, o yenə nəsə demək istəyir, ancaq deyə bilmir.

Raskolnikov artıq tamamilə ürəklənmişdi, o, çox istəyirdi ki, Porfirinin qarşısında lovğalansın:

– Siz də, Porfiri Petroviç, bayaqlıklär üçün məni bağışlayın... hirsənlənmişdim.

Porfirinin, elə bil ki, kefi açıldı:

– Eybi yox, eybi yox! Mən özüm də elə... acidiləm, boynuma alıram, boynuma alıram! Deməli, biz görüşəcəyik. Allah qismət eləsə, biz mütləq, mütləq görüşərik!

– Həm də bir-birimizi tamam dərk edərik, – deyib Raskolnikov əlavə etdi.

– Bəli, bir-birimizi tamam dərk edərik. – Sonra da gözlərini qıraq, çox ciddi bir nəzərlə Raskolnikova baxdı. – İndi buradan ad gününə gedirsiniz?

– Xeyr, dəfnə gedirəm.

– Hə, hə, dəfnə gedirsiniz! Özünüzdən muğayat olun, özünüzdən muğayat olun!..

Raskolnikov pilləkəndən düşməyə başlamışdı ki, birdən yenə də Porfiriyə sarı dönüb dedi:

– Mən heç bilmirəm öz tərəfimdən sizə nə arzu edim! Sizə daha müvəffəqiyətlə işləməyi arzu edərdim, ancaq, bilirsinizmi, vəzifə - niz çox gülməli vəzifədir!

Porfiri Petroviç də dönüb getmək istəyirdi, lakin bu sözü eşdəndə o saat qulaqlarını şəklədi:

– Gülməli niyə?

– Əlbəttə, gülməlidir. Bu yazıq Nikolkani siz, yəqin ki, psixoloji qayda ilə, öz üsulunuzla o qədər incitmisiniz, o qədər ona əzab vermisiniz ki, axırdı günahını boynuna alıb. Yəqin ki, gecə-gündüz ona sübut etmisiniz ki, sən qatilsən, sən qatilsən! Amma indi, elə ki, boynuna almışdır, siz yenə də ona olmazın əzab verməyə başlayacaqsınız, deyəcəksiniz: "Yalan deyirsən, qatil sən deyilsən! Sən qatil ola bilməzsən! Sən başqasının sözünü deyirsən!" Yaxşı da, belə olandan sonra sizin vəzifəniz necə də gülməli olmasın?

– Hi-hi-hi! Görürsünüzüm, indicə Nikolaya dedim ki, "sən başqasının sözünü deyirsən!" Siz bunu nəzərdən qaçırmamısınız!

– Bunu nəzərdən qaçırmamaq olar?

– Hi-hi! Siz yaman hazırlavabsınız! Hər şeyi görürsünüz! Əsl iti zəka belə olar! İşin gülməli cəhəti də gözünüzdən yayınmr... Hi-hi!.. Deyirlər ki, yazıçılardan gərək ki, Qoqolda bu xüsusiyyət son dərəcə yüksək olmuşdur?!

– Bəli, Qoqolda.

– Bəli, Qoqolda. Xudahafiz, yenə də görüşərik.

– Xudahafiz, yenə də görüşərik...

Raskolnikov düz evinə getdi; o, elə çəşmişdi, fikirləri elə dolaşmışdı ki, içəri girən kimi özünü divanın üstünə atıb on beş dəqiqəyə qədər oturdu. O ancaq dincəlmək, fikirlərini, az da olsa, bir yerə toplamaq istəyirdi. Nikolay haqqında heç düşünmək fikrində də deyildi, o ancaq buna heyrət edirdi; o hiss edirdi ki, Nikolayın etirafında izahedilməz, qəribə bir şey vardır, indi bunu o qətiyyən anlaya bilməz. Nikolayın etirafı isə bir həqiqət idi. Bu həqiqətin necə bir nəticə verəcəyi dərhal ona aydın oldu: yalanın üstü açılmaya bilməz, elə ki, üstü açıldı – yenə də onun yaxasından yapışacaqlar.



Heç olmasa, o vaxta qədər sərbəst olar; o mütləq özü üçün bir tədbir görməlidir, çünki təhlükə mütləq baş verəcəkdir.

Lakin nə dərəcədə? Vəziyyət aydınlaşmağa başladı. Bayaq Porfiri ilə olan söhbətini, ümumi məsələlərlə əlaqədar olaraq, ötəri xatırladı, dəhşətdən bir daha sarsıldı. Əlbəttə, o hələ Porfirinin bütün fikrini, bütün bayaqkı hərəkətinin mənasını tamamilə bilmirdi. Lakin bu oyunun üstü bir az açılmışdı, ancaq Porfirinin oynadığı oyunda “bu hərəkətin” Raskolnikov üçün nə qədər qorxulu olduğunu ondan yaxşı heç kəs başa düşə bilməzdi. Bu hal bir az da davam etsəydi, o tamamilə özünü ələ verə bilərdi. Porfiri Raskolnikovun xəstəməzəc bir adam olduğunu bildiyindən və ilk baxışda onun damarını düzgün tutduğundan xeyli qətiyyətə, lakin lap yəqinliklə hərəkət edirdi. Söz yox ki, Raskolnikov indi də özünü xeyli biabır etmişdi, ancaq ortada hələ bir dəlil yox idi; hər şey hələ nisbi idi. Bu şeyləri indi o, düzgünmü başa düşürdü? Yanılmirdi ki? Porfiri bu gün məsələni hansı bir nəticəyə sarı yönəldirdi? Bu gün o, doğrudanmı, bir şey hazırlamışdı? Onun hazırladığı nə idi? Doğrudanmı o, bir şey gözləyirdi, ya gözləmirdi? Nikolayla olan bu hadisə baş verməsəydi, məsələ bu gün necə qurtaracaqdı?

Porfiri bu gün, az qala, bütün oyununu göstərdi, əlbəttə, risk elədi, ancaq göstərdi (Raskolnikova belə gəlirdi), lakin onun göstərməyə daha bir şeyi olsayıdı, onu da göstərərdi. O, “qəribə şey” nə idi? O, yoxsa, istehza idi? Bunun bir mənası vardımı? Bunda dəlilə bənzər, Raskolnikovu, doğrudan da, təqsirləndirəcək bir şey ola bilərdimi? Dünənki adam? O, harda itib-batmışdı? O, bu gün harada idi? Əgər Porfirinin əlində, doğrudan da, bir dəlil varsa, bu, əlbəttə, dünənki adamlı əlaqədardı...

Raskolnikov divanın üstündə oturub, başını aşağı salmışdı, hər iki dirsəyini dizləri üstə qoyaraq əllərilə üzünü örtməşdi. Bütün bədəni hələ də əsəbi halda titrəyirdi. Nəhayət, o yerindən qalxıb furajkasını götürdü, fikirləşib, qapıya sarı yönəldi.

O nə isə hiss edirdi ki, hər halda, bu gün, bəlkə də, lap yəqin, özünü təhlükəsiz vəziyyətdə hesab edə bilər. Birdən o, qəlbində bir sevinc duydu. Tez Katerina İvanovnanın yanına getmək istədi. Dəfnə, əlbəttə, gecikmişdi, lakin ehsana çata bilərdi. İndi bu saat orada Sonyanı görəcəkdir.

Dayanıb fikirləşdi, dodaqlarında güclə əmələ gələn xəstə bir təbəssüm göründü.

Öz-özünə dedi:

– Bu gün! Bu gün! Bəli, bu gün! Belə olmalıdır...

Qapını açmaq istəyirdi ki, qapı özü birdən açılmağa başladı. Raskolnikov titrədi və cəld geri çekildi. Qapı yavaş-yavaş və sakitcə açıldı, birdən qapı ağızında dünən, sanki, yerdən çıxmış olan adam göründü.

O, astanada dayanıb dinməz Raskolnikova baxdı, sonra bir addım atıb otağa girdi. O, eynən dünənki adama oxşayırırdı, elə o cür də geyinmişdi, ancaq üzündə və baxışlarında böyük bir dəyişiklik əmələ gəlmışdı: o, indi, sanki, qəmgin-qəmgin baxırdı; bir az dayanıb dərindən köksünü ötürdü. Bu zaman əlini üzünə qoyub başını yana əysə idi, lap arvada oxşayacaqdı.

Raskolnikov meyit kimi yerində qaldı:

– Nə istəyirsiniz?

Gələn adam bir az susduqdan sonra birdən ikiqat olub, ona baş əydi; o elə əyildi ki, sağ əlinin barmağı yerə dəydi. Raskolnikov həyecanla soruşdu:

– Niyə gəlmisiniz?

Gələn adam yavaşça dedi:

– Günahkaram.

– Nədə?

– Sizin barənizdə pis fikirdə olmuşum.

Onlar bir-birinə baxırdılar.

– Açığım tutmuşdu. Onda ki, siz gəlmisдинiz, bəlkə də kefli idiniz, dalandarları polis dəftərxanasına aparmaq istəyirdiniz, orada tökülen qanı da soruşmuşduınız – mənim açığım tutdu ki, niyə sizi buraxdırılar, sizi kefli hesab elədirər; elə açığım tutmuşdu ki, gecə yata bilmədim. Sonra adresiniz yadına düşdü, dünən bura gəlib soruşdum ki...

Raskolnikov dərhal bu hadisəni xatırlamağa başladı; gələn adamın sözünü kəsərək soruşdu:

– Kim gəlmüşdi?

– Mən, yəni ki, sizə pislik eləmişəm.

– Deməli, siz o evdə yaşayırsınız?

– Onda mən də onlarla bir yerdə, darvaza qabağında durmuş - dum, yoxsa yadınızdan çıxıb? Biz lap əvvəldən orada işləyirik. Xəz hazırlayıraq, meşşaniq, iş götürüb evdə işləyirik. Ən çox da ona görə açığım tutdu ki...



İki gün bundan əvvəl darvazanın qabağında olan hadisə birdən lap aydınca Raskolnikovun xəyalında canlandı; bu da yadına düşdü ki, dalandarlardan başqa, orada bir neçə adam da durmuşdu; arvad da vardı. Hətta, bir adamin səsi onun yadında qalmışdı; o adam deyirdi ki, bunu düz polis dəftərxanasına aparın. Bu adamin sıfəti xatırındə qalmamışdı, hətta indi də onu tanımadı, lakin onda bu zaman necə dediyi, ona sarı döndüyü yadında idi...

Deməli, o dünənki dəhşət belə bir nəticə vermişdi. O, doğrudan da, az qala, məhv olmuşdu, bu boş məsələ üstündə az qalmışdı ki, özünü məhv etsin – bunları düşünmək daha dəhşətli idi. Deməli, o adam otaq tutmaq məsələsindən, qan barəsində olan söhbətdən başqa, ayrı heç bir şey deyə bilməz. Deməli, Porfirinin əlində, bu bayğınlıqdan başqa, ayrı heç bir şey, bu psixologiyadan başqa, ayrı heç bir dəlil yoxdur, bu psixologiya özü də ikibəşlidir. Deməli, ayrı bir dəlil ortaya çıxmasa (bunlar daha çıxmamalıdır, çıxmamalıdır), onda... onda daha ona nə edə bilərlər? Onu lap tutsalardır, nə ilə qəti olaraq ifşa edə bilərlər? Deməli, Porfiri otaq məsələsini ancaq indi, ancaq bu saat bilməşdir, bundan əvvəl bu məsələdən xəbəri yoxmuş.

Raskolnikov həyəcanla soruşdu:

- Mənim gəldiyimi... bu gün Porfiriyə siz demisiniz? – O, belə bir fikrin birdən ağlına gəlməsinə son dərəcə heyrət etdi.
- Hansı Porfiriyə?
- İstintaq işləri pristavına.
- Mən demişəm. Onda dalandarlar gedib demədilər, mən gedib dedim.
- Bu gün?
- Sizdən azca əvvəl. O, sizə necə əzab verirdi – bunun da hamı - sını eşitdim.
- Harada? Necə? Havaxt?
- Elə orada, arakəsmənin dalında, siz gedənə kimi orada oturmuşdum.
- Necə? Deməli, o qəribə şey sizdiniz? Bu axı necə oldu? Bir deyin görüm!

Meşşan dedi:

- Gördüm ki, dalandarlar mənim sözümə baxıb getmirlər, deyir - lər ki, daha gecdir, hələ bir acıqları da tutar ki, niyə o saat gəlib

deməmisiniz; bu, mənim acığımı gəldi, gecə yata bilmədim. Məsələni öyrənməyə başladım. Elə ki, dünən öyrəndim – bu gün getdim. Getdim gördüm ki, yoxdur; bir saat sonra yenə getdim – qəbul etmədilər, sonra yenə getdim – məni onun yanına buraxdılar. Nə olmuşdusa, hamisini ona danışdım. O, otaqda atılıb-düşməyə, yumruğunu döşünə döyməyə başladı; dedi ki: “Quldurlar, siz mənim başıma nə iş açırsınız? Mən bunu bilsəydim, onu qarovalı altında getirdərdim!”

– Sonra yüyüriüb getdi, kimi isə çağırıldı, onunla bucaqda nəşədanışdı; sonra yenə mənim yanımı gəldi, məni sorğu-suala tutdu, söyüd; çox danladı; mən ona hər şeyi xəbər verdim, mənim dünənki sözümə sizin cavab verməyə cürət etmədiyinizi, məni tanımadığınızı da dedim. O, yenə də o yan-bu yana qaçmağa, döşünə döyməyə başladı, acıqlandı; elə ki, sizin gəldiyinizi xəbər verdilər, dedi ki, keç bu arakəsmənin o tərəfinə, hələlik otur orada, tərpənmə, o, sənin burada olduğunu eşitməsin; özü mənim üçün ora stul da gətirdi, qapını kilidlədi, mən qaldım orada; bunu da dedi ki, bəlkə, səni çağırıdım. Amma elə ki, Nikolayı gətirdilər, siz gedəndən sonra o, məni çıxarıb, dedi ki, səni yenə də çağıracağam... dindirəcəyəm...

– Nikolayı sənin yanında dindirdi?

– Sizi otaqdan çıxarandan sonra elə o saat məni də çıxardı.

Sonra da Nikolayı dindirməyə başladı.

Meşşan səsini kəsdi, birdən yenə də ikiqat olub baş əydi, yenə də barmağı yerə dəydi.

– Üstünüzə şər atdığım üçün, göstərdiyim qərəz üçün məni bağışlayın!

Raskolnikov:

– Allah bağışlasın, – dedi.

Raskolnikov bunu deyən kimi, meşşan yenə də ikiqat olub, baş əydi, ancaq yerə qədər əyilmədi. Sonra yavaş-yavaş dönüb otaqdan çıxdı. Raskolnikov öz-özünə: “Hər şeyin iki başı var, indi hər şeyin iki başı var” deyərək, təkrar etdi və əvvəlkindən daha gümrah bir halda otaqdan çıxdı.

Pilləkəndən düşərkən acıqlı-acıqlı gülümsəyərək dedi: “Biz yenə də çarpışacağıq!”

Onun öz-özünə acığı tutmuşdu: o, belə “qorxaq” olmasını xəcalət çəkə-çəkə, nifratlı xatırlayırdı.



BEŞİNCİ HİSSƏ

I

Pyotr Petroviç Dunečka və Pulxeriya Aleksandrovna ilə olan və onun üçün çox pis qurtaran söhbətinin ertəsi günü səhər yuxudan ayılanda bu məsələni düşünməyə başladı. Bu məsələ nə qədər onun xoşuna gəlməsə də, yavaş-yavaş bunu baş vermiş bir hadisə kimi qəbul etməyə məcbur idi, bu hadisə hələ dünən ona, az qala, fantastik bir şey kimi görünürdü, ona elə gəlirdi ki, bu mümkün olan şey deyil. Pyotr Petroviçin izzət-nəfsini alt-üst edən həqarət bütün gecə qara bir ilan kimi onun qəlbini sancmışdı. O, yataqdan duran kimi güzgüyə baxdı: səfrasının qarışmasından qorxurdu. Lakin bu cəhətdən hələ ki, salamatlıq idi; o son vaxtlar bir az kökəlmış nəcib və aq sıfətinə baxaraq, hətta bir anlığa təsəlli tapdı, başqa bir yerdə, bəlkə, Dunyadan da yaxşısını tapacağına tam əminlik hiss etdi; lakin elə o saat özünə gələrək, üzünü yana çevirib tüpürdü və bununla da gənc dostu, onunla bir yerdə yaşayan Andrey Semyonoviç Lebezatnikovun üzündə acı, istehzalı bir təbəssüm oyatdı. Pyotr Petroviç bu təbəssümü gördü və elə o saat ürəyində bunu gənc dostunun hesabına yazdı – bu onun acığına gəlmişdi. Son vaxtlar Pyotr Petroviç onun hesabına çox şey yazmışdı. O gərək dünənki hadisəni Lebezatnikova deməyəydi; bu birdən ağlınə gəldi və onu daha da açıqlandırdı. Bu, Pyotr Petroviçin dünən yersiz təca-vüzkarlıqdan, hiddət və əsəbilikdən etdiyi ikinci səhvi idi... Bu gün səhərdən bəri, elə bil, qəsdən ona ovqattəlxlik üz verirdi. Hətta senatda da çox əlləşdiyi bir məsələdə ona müvəffəqiyyətsizlik üz verəcəkdi. Xüsusilə, onu mənzil sahibi əsəbileşdirirdi: o tezliklə evlə-nəcəyini nəzərə alaraq, bu mənzili tutmuş və onu öz hesabına düzəldib, səliqəyə salırdı. Ev sahibi varlanmış alman əsnaflarındandı; o, Pyotr Petroviçlə təzəcə bağlı müqavilənin pozulma-sına qətiyyən razılıq vermirdi. Pyotr Petroviç yenidən bəzək-düzək vurduğu mənzili ona qaytarsa da, o, müqavilədə yazılın dəbbələmə pulunun hamisini tələb edirdi. Mebel mağazasında da elə: beh verib aldığı mebeli hələ öz mənzilinə gətirməmişdi, lakin indi mebel daha

ona lazım olmadığından mağaza sahibi onun verdiyi behdən bircə manat da qaytarmaq istəmirdi.

O, dişlerini qıçırdadaraq öz-özünə düşündürdü: "Mebeldən ötrü gedib evlənməyəcəyəm ki!" Eyni zamanda, onun qəlbində bir daha ümidi qığılçımı parıldadı: "Görəsən, bu iş, doğrudan da, həmişəlik puça getdi, bununla da qurtardı? Bir daha təşəbbüs etmək olmaz mı?" Duneçkanın fikri bir daha qəlbine tikan kimi bataraq, onu həvəsləndirdi. Bu dəqiqəni o, əzab içində keçirdi və əgar bircə arzu etməklə elə bu saat Raskolnikovu öldürmək mümkün olsaydı, dərhal bu arzusunu söylərdi. O, qüssə içində Lebezyatnikovun xirdaca otağına qayıtdaraq düşünürdü: "Bir səhvim də onda oldu ki, mən onlara heç pul vermədim, – axı niyə mən belə cuhudluq elədim? Bunun nə xeyri vardi?! Mən deyirdim ki, onları pis vəziyyətdə qoyaram, bu cür də evlənərəm, onda mənə tanrı kimi baxarlar, amma gör nə oldu!.. Tfl! Mən onlara, məsələn, cehiz düzəltmək üçün, bir də ki "Knop"¹dan – ingilis mağazasından hədiyyələr, müxtəlif qutular, nesesserlər, serdiliklər, par-parça və bu kimi zirzibil almaq üçün min beş yüz versəydəm, onda iş yaxşı olardı, həm də... möhkəm olardı! Onda məni belə asanlıqla rədd edə bilməzdilər! Bunlar elə adamdır ki, məni rədd etməli olsaydilar, mütləq hədiyyələri də, pulu da geri qaytarmağı özlərinə borc bilərdilər; bunları geri qaytarmaq isə onlar üçün ağır olardı, hətta buna heyifləri gələrdi! Vicdanları da buna razı olmazdı, deyərdilər ki, belə səxavətli, belə nəzakətli bir adamı birlən-birə qovmaq olarmı?! Bəli! Ulduzdum!"

O yenə də dişlerini acıqlı-acıqlı qıçırdaraq, ürəyində özünə "axmaq" dedi.

Belə bir nəticəyə gəldikdən sonra o daha acıqlı, daha əsəbi halda evinə qayıtdı: evdən çıxanda o belə acıqlı və əsəbi deyildi. Katerina İvanovnanın otağında ehsan verməyə hazırlaşırıldılar, – bu, onu bir qədər maraqlandırdı. O, hələ dünən bu ehsan barəsində bəzi şeylər eşitmışdı, deyəsən, onu da çağırmışdilar, hətta, bir şey onun yadında qalmışdı; ancaq başı öz işinə qarışlığından bütün başqa şeyləri nəzərdən qaçmışdı. Katerina İvanovnanın otağında (Katerina İvanovna özü qəbiristanlıqda idi) süfrə düzəldildilər, xanım Lippevexzel də orada iş görürdü; Pyotr Petroviç tez xanım Lippevexzəldən hal-əhval tutdu, bildi ki, ehsan təntənəli olacaq, evdə yaşayınların

¹ Knop – Peterburqda moda mağazası



çoxu dəvət edilmişdir, onların içərisində heç mərhumu tanımayanlar da vardır, hətta Andrey Semyonoviç Lebezatnikov da, əvvəllər Katerina İvanovna ilə dalaşlığı halda, ehsana çağırılmışdır, nəhayət, çağırılanlardan biri də özüdür. O nəinki çağırılmışdı, hətta onu böyük səbirsizliklə gözləyirmişlər, çünkü o, evdə yaşayınanların içərisində ən mötəbər adam hesab olunurdu. Amaliya İvanovna Lippevexzel özü də, əvvəlki uyğunsuzluqlara baxmayaraq, böyük bir hörmətlə dəvət olunmuşdu. Buna görə də Katerina İvanovnanın otağında çalışır, işləri sahmana salır, bundan da zövq alır; o, yasa gəlsə də, başdan-ayağa bəzənib-düzənmişdi; əynindəkilərin hamısı təzə idi, paltarı ipəkdəndi, çox zəngin geyinmişdi, bununla da fəxr edirdi. Bütün bu faktlar, bu məlumat Pyotr Petroviçdə müəyyən fikir oyatdı; o, bir qədər düşüncəli halda öz otağına, yəni Andrey Semyonoviç Lebezatnikovun otağına getdi. Məsələ burasında idi ki, o, Raskolnikovun da çağırılanlar içərisində olduğunu bilmışdı.

Andrey Semyonoviç, nədənsə, səhərdən bəri evdə idi. Bu cənabla Pyotr Petroviç arasında qəribə və qismən də təbii bir ünsiyət əmələ gelmişdi: Pyotr Petroviç, bəlkə də, lap onun yanına gələn gündən ona son dərəcə nifrət edir, ondan zəhləsi gedirdi, həm də elə bil ki, ondan qorxurdu. O, Andrey Semyonoviçin yanında ancaq öz xəsisiliyi üzündən, artıq pul xərcləməmək üçün qalmırdı. Hərçənd işin əsas cəhəti bu idi, lakin bunun ayrı səbəbi də vardi. O, hələ əyalətdə yaşayarkən əvvəller dəstpərvərdəsi olan Andrey Semyonoviçin haqqında bəzi şeylər eşitmışdı. Eşitmışdı ki, o, gənc proqressistlərin ən qabaqcıllarından biridir, həm də bəzi maraqlı və əfsə-nəvi dərnəklərdə mühüm rol oynayırdı. Pyotr Petroviçi bu çox təəc-cübəndirdi. Hər şeyi bilən, hamiya nifrət edən, hamını ifşa edən həmin bu qüvvətli dərnəklər Pyotr Petroviçi çoxdan qorxudurdu, özü də bu qorxu tamamilə qeyri-müəyyən, xüsusi bir qorxu idi. Əlbəttə, o özü, əyalətdə yaşayarkən bu kimi şeylər haqqında, təxmini də olsa, düzgün təsəvvür əldə edə bilməzdi. Başqları kimi, o da eşitmışdı ki, xüsusilə, Peterburqda bir növ proqressistlər, nihilist-lər, ifşaçılar və qeyriləri vardır, lakin o da, başqları kimi, bu sözlərin mənasını və əhəmiyyətini işiirdir, təhrif edir, cəfəngiyat dərəcəsinə gətirib çıxarırdı. Bir neçə il idi ki, o ən çox ifşa məsələsindən qorxurdu, bu da onun həmişə davam edən və süni surətdə işiirdiyi narahatlığının başlıca səbəbi idi; xüsusilə, öz fəaliyyətini Peterburqda

davam etdirmək arzusunda olduğundan bu narahatlığı daha da artırdı. Bu cəhətdən, necə deyərlər, gözü qorxmuşdu, bəzən kiçik uşaqların gözü qorxan kimi... Bir neçə il bundan əvvəl əyalətdə, hələ özünə yenicə karyera düzəltməyə başlayarkən, iki nəfər çox nüfuzlu quberniya məmərunun yamanca ifşa edildiyini görmüşdü; o, həmin adamlara arxalanırdı, bu adamlar onu öz himayəsi altına almışdilar. Onlardan birinin ifşası böyük biabırçılıqla nəticələndi, o birisininki isə az qalmışdı ki, daha pis qurtarsın. Buna görə də Pyotr Petroviç qət etmişdi ki, Peterburqa gələn kimi proqresistlərin, nihilistlərin, ifşaçıların nə etmək istədiklərini öyrensin, əgər lazımlı olsa, daha da qabağa getsin, yaltaqlanmaqla “bizim gənc nəslin” rəğbətini qazansın. Bu məsələdə o, Andrey Semyonoviçə ümid bağlayırdı, məsələn, Raskolnikovun yanına gedənə kimi başqalarının məşhur sözlərini, bu sözlərin ora-burasını birtəhər düzəldib söyləməyi öyrənmişdi.

Əlbəttə, o, Andrey Semyonoviçin son dərəcə bayağı və sadə adam olduğunu az bir vaxtda hiss etmişdi. Lakin bu onu heç də öz fikrindən döndərməmişdi. Lap elə döndərsəydi də, lap elə yəqin etsəydi ki, bütün proqresistlər Andrey Semyonoviç kimi axmaq adamlarıdır, o, yenə də sakit ola bilməzdi. Əslində, Andrey Semyonoviçin böyük bir ehtirasla söylədiyi fikir və nəzəriyyələr onun heç gərəyinə deyildi. Onun öz məqsədi vardı. Oancaq tezliklə, dərhal bir şey bilmək istəyirdi; bilmək isteyirdi ki, bu dərnəklərdə nə olur? Bu adamların bir şey eləməyə gücü çatarmı, çatmazmı? Onun qor-xacağı bir şey varmı? O, filan və filan işi tutsa, onu ifşa edərlərmi? Ifşa edərlərsə, nədən ötrü ifşa edərlər, bir də indi adamı nədən ötrü ifşa edirlər? Bundan savayı, başqa bir yolla onların hörmətini qazanmaq olarmı? Qazanmaq mümkünüsə, elə o saat onları – əgər, doğrudan da, güclüdürlerse – aldatmaq olarmı? Bu lazımdırı, ya lazımdır? Məsələn, onların vasitəsilə karyera məsələsində əlavə bir şey əldə etmək olmazmı? Sözün qisasi, onun qarşısında yüzlərlə sual durdu.

Andrey Semyonoviç sarılıq xəstəliyinə tutulmuş ortaboylu, həddindən artıq sarışın, sisqa bir adamdı, kotletşəkilli bakenbardları vardı, bununla da çox lovğalanırdı. Gözləri də çox vaxt ağıriyordı. Ürəyi çox yumşaqdı, amma özünə arxayın bir adam kimi, çox inamla, hətta bəzən çox təkəbbürlə danışardı, belə ki, onun bu



hərəkəti çox vaxt cüssəsilə, sir-sifəti ilə müqayisədə gülməli görünürdü. O haradasa işləyirdi. Amaliya İvanovna onu ən hörmətli kirayənişinlərdən biri hesab edirdi, çünkü o sərxoşluq etmirdi, ev kira-yəsini vaxtlı-vaxtında verirdi. Andrey Semyonoviçin belə xüsusiyyətləri olsa da, o, doğrudan da, sarsaq adamdı. O, göstərdiyi ehtirası ilə özünü proqresə və “bizim gənc nəslə” tanıtmışdı. O ən çox dəbdə, dildə-ağızda olan ideyalara bir anda qoşulan saysız-hesabsız, müxtə-lif sıfətli dəlilər zümrəsindən – ölüvay, yarımcıq, nadan, hər şeyi dayaz bilən tərs yekəbaşlardan biri idi; **bu** yekəbaşlar, bəzən lap ürəkdən xidmət etdikləri bu ideyalara ona görə qoşulurdular ki, onları elə o saat bayağılaşdırırlar, gülünc bir şəklə salsınlar.

Lebezyatnikov çox xoşxasiyyət bir adam idi, lakin onun da, bir yerdə yaşadığı və keçmişdə qəyyumu olan Pyotr Petroviçdən zəhləsi getməyə başlayırdı. Onların bir-biri ilə bu əlaqəsi qəfildən başlamışdı. Andrey Semyonoviç nə qədər sada olsa da, get-gedə hiss etmişdi ki, Pyotr Petroviç onu aldadır, ürəyində ona nifret edir, belə ki, “bu heç də o deyən adam deyil”. O, Furyenin və Darvinin nəzəriyyəsini ona izah etməyə başladı; lakin Pyotr Petroviç, xüsusilə son vaxtlar, ona həddindən artıq acı bir istehza ilə qulaq asırdı, hətta, söyüş də söyürdü. Məsələ burasındadır ki, Pyotr Petroviç öz instinkti ilə bir şeyi hiss etməyə başlayırdı: o hiss edirdi ki, Lebezyatnikov yalnız bayağı və sarsaq bir adam deyil, həm də, bəlkə, yalançının biridir, hətta mənsub olduğu dərnəklə də heç bir əlaqəsi yoxdur, dediyi sözləri başqalarının ağızından eşitmışdır, bundan başqa, bəlkə, öz təbliğat işini də lazımlıca bilmir, çünkü danışanda çox dolaşır, – bu vəziyyətdə o heç ifşaçı ola bilər?! Yeri gəlmışkən, bunu da demək lazımdır ki, Pyotr Petroviç bu on gün içərisində, xüsusilə ilk günlərdə Andrey Semyonoviçin hətta çox qəribə görünən təriflərini həvəsle qəbul edirdi, məsələn, Andrey Semyonoviç öz-özündən deyəndə ki, Pyotr Petroviç tez bir zamanda Meşşan küçəsində yeni bir “kommuna” qurulmasına kömək etməyə hazırlır, ya da, məsələn, deyəndə ki, əgər Duneçka ərə gedəndən az sonra elə o ay içərisində özünə oynaş tapsa, Pyotr Petroviç ona mane olmayıcaqdır, yaxud uşaqları olsa, onları xaç suyuna çəkməyəcəkdir və s. Pyotr Petroviç etiraz etməzdı, susardı. Hər cür tərif onun çox xoşuna gəlirdi, elə xoşuna gəlirdi ki, onun haqqında deyilən bu kimi fikirlərə etiraz etməzdı, hətta belə təriflərə yol verərdi.

Pyotr Petroviç bu səhər nədən ötrü isə bir neçə beşfaizli bilet xırdalatmışdı, indi masa arxasında oturub, dəst-dəst kağız pulları sayırdı. Andrey Semyonoviçin çox az hallarda pulu olardı; indi o, otaqda gəzişir, özünü elə göstəirdi ki, guya, bu dəst-dəst kağız pulu laqeydiliklə, hətta etinasılıqla baxır. Lakin Pyotr Petroviç, doğrudan da, Andrey Semyonoviçin bu qədər pula laqeydiliklə baxdı-ğına qətiyyən inanmırıdı. Andrey Semyonoviç bu zaman acı-acı düşündü: “Bəlkə də, Pyotr Petroviç elə, doğrudan da, mənim barəmdə belə fikirləşir, həm də dəst-dəst qoyulmuş kağız pulla, yəqin, məni həvəsə gətirmək, mənə sataşmaq niyyətindədir, belə bir fürsətin əlinə düşməsinə sevinir, bununla da mənim heçliyimi, guya, aramızda olan fərqi mənə göstərmək istəyir...”

Andrey Semyonoviç yeni, xüsusi bir “kommuna” qurmaq kimi çox xoşadığı bir məsələdən söhbət açmağa başladı, lakin gördü ki, Pyotr Petroviç bu dəfə son dərəcə əsəbi və acıqlıdır, ona heç fikir vermir. Pyotr Petroviç pulu çötkədə hesablaşdıqca arabir qısa etirazlar edir, sözler söyləyirdi, bu sözlərdə və etirazlarda isə çox açıqca, həm də qərəzli bir qaba istehza duyulurdu. Lakin “insan-pərvər” bir adam olan Andrey Semyonoviç Pyotr Petroviçin ovqat-təlxiliyini dünən Dunečka ilə olan əhvalatla bağlayır, böyük bir səbir-sizliklə bu barədə danışmaq istəyirdi; bu məsələ haqqında o, mütərəqqi və təbliği fikirlər söyləmək niyyətində idi, bu isə onun hörmətli dostuna təsəlli verər və “heç şübhəsiz”, onun inkişafı üçün faydalı olar.

Pyotr Petroviç Andrey Semyonoviçin sözünü birdən ən maraqlı yerində kəsərək soruşdu:

- Orda... o dul arvadın evində nə ehsandır verirlər?
- Guya bilmirsiniz nə ehsandır! Dünən axı bu barədə sizinlə söhbət elədim, bütün bu dini ayınlər haqqında danışdım... O, axı sizi də çağırıb, mən eşitmışəm. Siz özünüz də dünən onunla danışdırınız...
- Mən heç gözləməzdim ki, o dilənçi axmaq arvad özü kimi axmaq bir adamdan... Raskolnikovdan aldığı bütün pulları ehsana xərcləyəcəkdir!.. Hətta indi oradan keçəndə təəccüb elədim: gör necə hazırlıq görüllüb, nə qədər şərab alınıb!.. Bir neçə adam çağırılıb, belə də şey olar! – Pyotr Petroviç, sanki, müəyyən bir məq-sədlə söhbəti davam etdirirdi. Sonra başını qaldıraraq birdən soruştu: – Necə? Deyirsiniz ki, məni də çağırıblar? Nə vaxt çağırıblar?



Yadımda deyil. Ancaq mən getməyəcəyəm. Gedib orada nə qayıracığam?! Dünən mən onunla ötəri danışdım,ancaq onu dedim ki, siz, dul qalmış yoxsul məmur arvadı kimi, ərinizin birillik maaşı məbləğində birdəfəlik yardım ala bilərsiniz. Yoxsa, o, məni buna görə dəvət etmişdir? Hi-hi-hi!

Lebezyatnikov dedi:

– Mən də getmək fikrində deyiləm.

– Yox, gəlin bir gedin də! Onu öz əlinizlə döymüsünüz... Əlbəttə, xəcalət çəkirsiniz, hi-hi!

Lebezyatnikov birdən açıqlandı, hətta qızardı da:

– Kim döyüb? Kimi?

– Siz döymüsünüz, Katerina İvanovnanı, bir ay olar! Mən dünən eşitdim... Əqidə dediyiniz şey bu imiş!.. Qadın məsələsində də uduzdunuz!.. Hi-hi-hi! – Pyotr Petroviç ürəyini boşaltmış kimi, yenə də çötkəni şəqqıldıtməğa başladı.

Lebezyatnikov açıqlandı:

– Bu boş sözdür, böhtandır! – Bu hadisəni ona xatırladanda o, həmişə qorxmağa başlayırdı. – Bu heç də belə olmayıb! Ayrı cür olub... Siz düzgün eşitməmisiniz; bu dedi-qodudur! Mən onda ancaq özümü müdafiə edirdim. Əvvəl o, mənim üstümə cumdu, dırnaqları ilə üz-gözümüzü cırmaqlamağa başladı... Bütün bakenbardımı yolub tökdü... Mən elə biliyəm ki, hər adama öz şəxsiyyətini müdafiə etmək ixtiyarı verilmişdir. Bir də ki heç kəsə yol vermərəm ki, mənə qarşı zoraklıq eləsin... Prinsipə görə! Çünkü bu despotizm kimi bir şeydir. Bəs mən onda nə edəydim? Qabağında durub baxaydım? Mən ancaq onu itələdim...

Pyotr Petroviç yenə də istehza ilə və kinli-kinli güldü: Hi-hi-hi!

– Siz ona görə mənə özəşirsiniz ki, sizin özünüüzü açıqlandırıblar, siz özünüüz açıqlısınız... Bu mənasız şey heç də qadın məsələsinə aid deyil! Siz bunu düzgün başa düşmürsünüz; mən, hətta, elə fikirləşirdim, əgər belə qəbul olunubsa ki, qadın hər şeydə, hətta qüvvətdə də (bunu təsdiq edirdilər) kişi ilə bərabərdir, deməli, bu məsələdə də gərək bərabərlik olsun; əlbəttə, sonra mən düşündüm ki, əslində belə bir məsələ olmamalıdır, çünkü savaşmaq özü gərək olmasın, gələcək cəmiyyətdə savaşmaq heç olmayıacaq... buna görə də, əlbəttə, savaşmaq məsələsində bərabərlik axtarmaq özü qəribədir. Mən elə axmaq deyiləm... Hərçənd savaşmaq vardır...

yəni sonra olmayıacaq, amma indi hələ ki var... təfə, məlun! Sizinlə danışanda adam dolaşır! Mənim ehsana getməməyim bu əhvalata görə deyil. Mən ancaq prinsipə görə getmirəm, çünkü ehsan kimi iyrənc bir bidətdə iştirak etmək istəmirəm, – məsələ budur! Amma getmək də olar, – yalnız onları ələ salıb gülmək üçün... Çox təessüf ki, keşiş olmayıacaq! Olsayıdı, mütləq gedərdim.

– Yəni özgəsinin süfrəsində oturub çörək yeyəsən, elə oradaca bu çörəyə, həm də sizi dəvət edənlərə tüpürəsən... eləmi?

– Tüpürmək niyə, etiraz eləmək! Mən bunu xeyirli bir məqsəd üçün edirəm. Mən dolayısı ilə inkişafa və təbliğata kömək edə bilərəm. Hər bir adam borcludur ki, inkişafa kömək eləsin və təbliğat aparsın. Həm də bu nə qədər kəskin olsa, bir o qədər yaxşıdır. Mən meydana idəya, toxum ata bilərəm... Bu toxumdan göyərib fakt çıxar. Mən onları nə ilə incidirəm? Əvvəl inciyərlər, sonra özləri görərlər ki, mən onlara xeyir vermişəm. Odur, Terebyeva (indi bizim kommunadadır) ailədən çıxıb özünü... bir adama təslim edib, sonra da atasmasına yazıb ki, mən daha mövhumat içində yaşamaq istəmirəm, mülki qaydada əra gedirəm; bunun üstündə onu təqsirləndirirlər ki, guya, sən ata-ananla həddindən artıq kobud rəftar eləmisən, gərək onlara yazığın gələydi, məktubu yumşaq bir dildə yazaydın. Mənəcə, bu məsələdə onu təqsirləndirmək boş şeydir, heç də yumşaq bir dildə yazmaq lazımlı deyildi, əksinə, elə bax burada etiraz etmək gərək! Odur, Varens yeddi il öz əri ilə yaşadıqdan sonra iki uşağını atıb gedib, ərinə sərt bir məktub yazıb. Belə yazıb: "Mən başa düşdüm ki, sizinlə xoşbəxt ola bilmərəm. Siz kommunu yolu ilə başqa bir cəmiyyət quruluşu olduğunu məndən gizlətməklə məni aldatmışınız, bunu sizə heç vaxt bağışlamayacağam. Bunu mən bu yaxında alicənab bir adamdan eşitdim, özümü də ona təslim etdim; onunla bir yerdə kommunu düzəldəcəyik. Bunu sizə açıq deyirəm, ona görə ki, sizi aldatmağı namussuzluq hesab edirəm. Necə istəyirsiniz, elə də yaşayın. Məni geri qaytaracağınızı ümidi etməyin, siz çox gecikməniz. Sizə xoşbəxtlik arzu edirəm". Belə məktublar, bax, belə yazılırlı!

– Bu həmin Terebyeva deyilmi ki, siz onda mənə demişdiniz ki, üçüncü dəfədir mülki qaydada əra gedir?

– Əslinə qalsa, cəmisi ikinci dəfədir! Elə lap dördüncü dəfə olsun, lap elə on dördüncü dəfə olsun, bunun nə mənası var! Mən ancaq indi ata-anamın ölümünə təəssüf etmişəm. Mən hətta bir



neçə dəfə belə bir şey arzu etmişəm: onlar sağ olsayırlar, mən onları çox şiddətli etiraz atışınə tutardım! Lap qəsdən belə edərdim... “Ailədən ayrı düşmək” nədir ki, mənim qabağımı kəssin, tuf! Mən onlara öz gücümü göstərərdim! Mən onları heyrətə salardım! Ancaq çox təəssüf ki, elə bir adam yoxdur!

Pyotr Petroviç onun sözünü kəsdi:

– Heyrətə salmaq üçün? Hi-hi! Yaxşı da, qoy siz istəyən kimi olsun. Siz mənə deyin görüm: axı o mərhumun qızını tanıyırsınız, cılız bir qızdır. Onun **haqqında** nə deyilərsə, hamısı doğrudur, elə deyilmə?

– Nə olsun ki? Məncə, yəni mənim şəxsi əqidəmcə, bu, qadın üçün ən normal vəziyyətdir ki, var. Niyə axı yox! Yəni *distinguons*.¹ İndiki cəmiyyətdə bu, əlbəttə, o qədər də normal deyil, çünki məc-buriyyət qarşısında olan şeydir, amma gələcək cəmiyyətdə bu tamamilə normal bir şey olacaq, çünki sərbəst olacaq. Sofya Semyonovnanın indi də buna haqqı vardır: o çox əziyət çəkirdi, bu isə onun fondu idi, bundan onun istədiyi kimi istifadə etməyə tam haqqı vardı. Əlbəttə, gələcək cəmiyyətdə fond lazım olmayacaq; qadının rolu başqa bir əhəmiyyət kəsb edəcək, ciddi və səmərəli bir şəkildə müəyyənləşəcək. O ki qaldı şəxsən Sofya Semyonovnaya, hal-hazırda mən onun hərəkətinə indiki cəmiyyət quruluşuna qarşı təcəssüm etdirilmiş, qeyrətli, kəskin bir etiraz kimi baxıram, buna görə də ona böyük hörmət bəsləyirəm; hətta ona baxanda sevinirəm!

– Amma mənə deyiblər ki, onu buradan kənar eləyən siz olmusunuz!

Lebezyatnikov lap qəzəbləndi:

– Bu da bir böhtan! Məsələ heç də, belə olmayıb! Heç də belə deyil! Onda Katerina İvanovna yalan demişdi, çünki heç bir şey anlamamışdı! Mən heç də Sofya Semyonovnanı ələ almaq istəmir -dim! Mən ancaq onu inkişaf etdirmək istəyirdim, ondan heç bir təmənnəm yox idi, çalışırdım ki, onda etiraz hissi oyadıım... Mənə ancaq etiraz lazımdı; bir də ki Sofya Semyonovna özü burada qala bilməzdi!

– Yoxsa kommunaya çağırırdınız?

– Siz yenə də istehza edirsiniz, özü də çox müvəffəqiyyətsiz. İcazə verin, bunu sizə deyim. Siz heç bir şey anlamırsınız! Kommunada

¹ Biz gərək ayırd edək (*fran.*)

belə rollar yoxdur. Kommuna elə ona görə təşkil edilir ki, belə rol - lar olmasın. Kommunada bu rol indiki mahiyyətini itirəcək; o şey ki burada mənəsizdir, orada mənalı olacaq, o şey ki burada, indiki vəziyyətdə qeyri-təbii hesab olunur, orada tamamilə təbii hesab olunacaq. Hamısı insanın necə bir vəziyyətdə, necə bir şəraitdə olmasına asılıdır. Hər şey şəraitdəndir, insan özü isə heçdir! Sofya Semyonovna ilə indi də mənim aram yaxşıdır, buna da sübut budur: o heç vaxt elə hesab etməmişdir ki, mən onun düşməniyəm, onu incitmişəm. Mən onu şimkdirib kommunaya gətirmək istəyi-rəm, ancaq, tamam başqa əsaslar üzrə! Bu, niyə sizə gülməli görünür? Biz öz kommunamızı düzəltmək istəyirik, bu ayrı cür, əvvəlkilərdən daha geniş əsaslar üzrə qurulmuş bir kommuna ola - caq. Biz öz əqidəmizdə daha qabağa getmişik. Biz daha çox inkar edirik! Dobrolyubov indi qəbirdən dursayıdı, mən onunla mübahisə edərdim. O ki qaldı Belinskiyə, onu ləp yerlə yeksan edərdim! İndi hələlik mən Sofya Semyonovnanı inkişaf etdirirəm. O çox gözəldir, gözəl təbiətli insandır!

– Demək, bu gözəl təbiətli insandan da istifadə edirsınız, eləmi?
Hi-hi!

– Yox, yox! Qətiyyən yox! Əksinə!

– Əcəb əksinədir! Hi-hi-hi! Ay dedin ha!

– Doğru deyirəm, inanın! Deyin görün: mən axı nə səbəbə bunu sizdən gizlədəcəkdir! Əksinə, onun əlaqəsi hətta mənim özümə qəribə görünür: o, mənimlə həddindən artıq çəkinə-çəkinə, utana-utana, ismətlə rəftar edir!

– Siz də ki, əlbəttə, onu inkişaf etdirirsiniz... Hi-hi! Ona isbat edirsiniz ki, bu utancaqlıq, bu ismət-filan boş şeydir?..

– Qətiyyən yox! Qətiyyən yox! Ah, siz bu “inkişaf” sözünü nə kobudcasına, hətta, bağışlayın məni, nə axmaqcasına başa düşür - sunuz! Siz heç bir şey başa düşmürsünüz! Ah, ilahi! Siz necə də belə şeylərə hələ... hazır deyilsiniz! Biz qadın azadlığını istəyirik, amma sizin fikrinizdə elə bircə şey vardır... Mən qadın isməti və bakirəliyini səmərəsiz, hətta mövhumi bir şey kimi tamamilə redd etsəm də, Sofya Semyonovnanın mənə qarşı ismətli olmasına tamamilə yol verirəm, çünkü o belə istəyir, onun buna haqqı vardır. Əlbəttə, o özü mənə desəydi ki, “mən səninlə yaxınlıq etmək istəyi-rəm”, mən bunu özüm üçün böyük bir müvəffəqiyət hesab edərdim,



çünki o, mənim xoşuma gəlir; hələ ki, heç kəs onunla mənim kimi nəzakətlə, ədəblə rəftar etməmiş, onun vəziyyətinə mənim kimi hörmətlə yanaşmamışdır... mən ancaq gözləyirəm və ümid edirəm, vəssalam!

– Yaxşısı budur ki, siz ona bir şey bağışlayın! Mən lap mərc gələrəm ki, bu, sizin heç ağlınzıda gəlməmişdir.

– Mən dedim ki, siz heç bir şey başa düşmürsünüz! Əlbəttə, onun vəziyyəti belədir, amma burada ayrı məsələ var! Lap ayrı məsələ! Siz ona nifrət edirsınız. Siz faktı görür və səhv olaraq bunu nifrətəliyiq bir şey hesab edirsiniz, buna görə də insana insanpərvər bir nəzərlə **baxmaq** istəmirsiniz. Siz hələ onun necə bir təbiətə malik olduğunu bilmirsiniz! Ancaq son vaxtlar o heç kitab oxumur, məndən daha kitab götürmür, bax, bu məni çox kədərləndirir. Qabaqlar götürərdi. Bir şeyə də təəssüf etməmək olmaz: onda etiraz etməyə nə qədər böyük qeyrət olsa da, – bunu o, bir dəfə isbat etmişdir, – elə bil ki, bəzi köhnə əqidələrdən, həm də... mənasız şeylərdən tamamilə azad olmaq məsələsində lazıminca müstəqil, sərbəst hərəkət edə bilmir, lazıminca inkar edə bilmir. Bununla belə o, bəzi məsələləri çox gözəl başa düşür. O, məsələn, əl öpmək məsələsini çox gözəl başa düşmüşdür, yəni başa düşmüşdür ki, kişi qadının əlini öpsə, bərabərlik məsələsində qadını təhqir edir. Bu məsələ bizdə müzakirə edilmişdir, mən bunu dərhal ona bildirdim. Fransada fəhlə cəmiyyətləri haqqında verdiyim məlumatda da diqqətlə qulaq asdı. İndi mən ona gələcək cəmiyyətdə otağa sərbəst girmək məsələsini izah edirəm.

– Bu nə deməkdir?

– Son vaxtlar belə bir məsələ müzakirə edilmişdir: kommunal üzvlərindən birinin o biri üzvün otağına (kişi olsun, ya qadın) hər vaxt girməyə ixtiyarı varmı?.. Qət olundu ki, vardır...

– Yaxşı, birdən o zaman ya kişi, ya qadın öz otağında zəruri bir ehtiyaclə... məşğul olsa, onda necə? Hi-hi!!

Andrey Semyonoviç bu sözdən hətta açıqlandı da. Nifrətlə çıığı - rıb dedi:

– Siz elə o məsələdən tutub durmusunuz! Sizə elə ancaq bu məsələ, bu lənətə gəlmış “ehtiyac” lazımdır! Tfı! Onda öz fikrimi sizə izah edərkən vaxtından əvvəl bu lənətə gəlmış “ehtiyacdən” sizə danışdığını üçün öz-özümə yaman açığım tutur, buna yaman

peşmanam! Belə də şey olar?! Sizin kimi adamlar üçün bu bir çətin məsələ olub, xüsusilə, məsələnin nə yerdə olduğunu bilmədən istehza etməyə başlayırlar! Elə bil ki, haqlıdları! Elə bil ki, bununla fəxr edirlər! Tfu! Mən bir neçə dəfə demişəm ki, təzələrə bunu ancaq ən axırda demək olar: o zaman ki o, bizim sistemimizə inanmış olsun, o zaman ki inkişaf etdirilmiş, istiqamətləndirilmiş olsun. Rica edirəm, bir deyin görüm: siz çirkab quyularında eyibli, nifratəlayiq nə görürsünüz? Hansı bir çirkab quyuşunu istəsəniz, onu mən, birinci mən təmizləməyə hazırlam! Bu ancaq adı nəcib, cəmiyyət üçün faydalı bir fəaliyyətdir; bu heç bir fəaliyyətdən əskik bir fəaliyyət deyil, bu hətta Rafael, ya Puşkin kimilərin fəaliyyətindən faydalıdır.

– Həm də daha nəcibdir, ha-ha!

– Nəcib nə deməkdir? Mən insan fəaliyyətini müəyyənləşdirmək məsələsində belə sözləri anlamırıam! “Daha nəcibdir”, “daha alicənabdır” – bunlar hamısı boş sözdür, cəfəngiyatdır, köhnə əqidələri ifadə edən kəlmələrdir, – bu köhnə əqidələri mən inkar edirəm! O şey ki bəşəriyyət üçün faydalıdır, o nəcibdir! Mən ancaq bir söz anlayıram, o da “faydalı” sözüdür! Siz nə qədər istəyirsiniz gülün, məsələ belədir!

Pyotr Petroviç çox güldürdü. O, pulları çötkədə sayıb qurtarmış, götürüb cibinə qoymuşdu. Ancaq, nədənsə, pulun bir hissəsi stalun üstündə qalmışdı. Bu “çirkab quyuşu məsəlesi”, iyrənc bir məsələ olsa da, bir neçə dəfə idi ki, Pyotr Petroviçlə onun cavan dostu arasında əlaqənin kəsilməsinə və narazılığa səbəb olmuşdu. İşin bütün mənasızlığı onda idi ki, Andrey Semyonoviç, doğrudan da, hirsənirdi, amma Pyotr Petroviç bundan həzz alındı; indi isə onu daha çox hirsələndirmək istəyirdi.

Nəhayət, Andrey Semyonoviç Lebezatnikov dedi:

– Siz dünənki müvəffəqiyyətsizliyinizi görə belə açıqlanırsınız, adama öcəşirsiniz. – Ümumiyyətlə, Lebezatnikov nə qədər “müs-təqil” olsa da, nə qədər “etiraz” etsə də, Pyotr Petroviçə qarşı çıxmaga cürət etmirdi, hələ də çoxdan bəri adət etdiyi hörməti saxlayırdı.

Pyotr Petroviç təkəbbürlə və acıqli-acıqli onun sözünü kəsdi:

– Yaxşısı budur ki, siz deyin görüm: siz bacararsınızmı... yainki, daha doğrusu, yuxarıda adı çəkilən şəxslə, həqiqətən, o qədər yaxınsınızmı ki, onu indi, bu saat, bu dəqiqə bu otağa çağırırsınız?



Deyəsən, onlar hamısı qəbiristanlıqdan qayıtmışdır... Mən eşidirəm, ayaq səsi gəlir... Mən gərək onu görəm.

Lebezyatnikov təəccübə soruşdu:

– O, sizin nəyinizə gərəkdir?

– Elə belə, gərəkdir də. Bu gün-sabah mən buradan gedəcəyəm, buna görə də ona bir şey demək istəyirəm... Biz danışanda siz də burada olarsınız. Bu daha yaxşı olar. Yoxsa, Allah bilir, sizin fikrinizə nələr gələr.

– Mənim fikrimə heç bir şey gəlməz... Mən bunu ancaq elə belə soruşurdum; əgər sizin bir işiniz varsa, onu çağrımaqdan asan şey yoxdur. Bu saat gedib çağıraram. Sizə də mane olmaram, arxayı olun.

Doğrudan da, beş dəqiqə keçməmiş Lebezyatnikov Soneçka ilə qayıtdı. Sonya çox təəccübə, həm də, adəti üzrə, çəkinə-çəkinə içəri girdi. Belə hallarda o, həmişə sixılırdı, yeni adamlardan, yeni tanışlıqlardan çox qorxurdu; o lap uşaq vaxtlarından qorxurdu, o ki qaldı indi... Pyotr Petroviç Sonyani “nəzakət və mehribanlıqla” qarşılıdı, onun bu hərəkətində sevinc ifadə olunan bir yaxınlıq da duyulurdu; Pyotr Petroviçin fikrincə, onun kimi hörmətli, mötbəber bir adamın Sonya kimi gənc, bəzi mənada isə maraqlı bir qızə belə münasibət göstərməsi özü ədəbli bir hərəkətdi. Qız “ürək verməyə” tələsərək, onu masanın yanında, özü ilə üz-üzə oturdu. Sonya Lebezyatnikova, masa üstündə qoyulan pula, sonra da birdən yenə Pyotr Petroviçə baxdı, daha ondan gözlərini ayırmadı, sanki baxışları ona sancılıb qaldı. Lebezyatnikov qapıya sarı yönəldi. Pyotr Petroviç yerindən qalxıb, işarə ilə Sonyani oturmağa dəvət etdi, Lebezyatnikovu da qapı ağzında dayandırdı.

Piçıldayaraq Lebezyatnikovdan soruşdu:

– Raskolnikov oradadir? Gəlib?

– Raskolnikov? Oradadir. Necə? Hə, oradadir. İndicə gəlib; mən gördüm... Necə?

– Mən sizdən çox xahiş edirəm ki, getməyin, bizim yanımızda qalın, məni bu... qızla tək qoymayın! Əslində mənim onunla elə bir işim yoxdur, amma bundan, Allah bilir, nələr uydurarlar... Mən istəmirəm ki, Raskolnikov gedib bunu orada desin... Başa düşdü-nüzmü mən nəyi demək istəyirəm?

Lebezyatnikov birdən məsələni anladı:

– Hə, başa düşdüm! Sizin haqqınız var... Mənim şəxsi əqidəmə görə, siz həddindən artıq ehtiyat edirsiniz, amma... hər halda, haqqınız var. Yaxşı da, mən qalıräm. Mən burada pəncərənin qabağında duracağam, sizə mane olmayıacağam... Məncə, sizin haqqınız var...

Pyotr Petroviç divanın yanına qayıdib Sonya ilə üzbəüz oturdu, diqqətlə Sonyaya baxdı və birdən üzünə son dərəcə ciddi, hətta sərt bir ifadə verdi; bununla, sanki, demək istəyirdi: “Xanım, fikrinizə ayrı şey gətirməyin!” Sonya lap özünü itirdi.

Pyotr Petroviç özünü tox tutaraq, mehbəncasına dedi:

– Sofya Semyonovna, rica edirəm ki, mənim yerimə çox hörmətli olan ananızdan üzr istəyəsiniz... Katerina İvanovna sizin ananız əvəzindədir? Deyəsən, belədir?

Hiss olunurdu ki, onun çox dostanə niyyəti vardır.

Sonya çox tələsə-tələsə və qıpına-qıpına:

– Elədir, – dedi, – elədir, anamın əvəzidir.

– Bəli, mənim yerimə ondan üzr istəyin ki, məndən asılı olmayan səbəblərə görə mən, ananızın hörmət edib məni çağırmasına baxmayaraq, onun sözünü yerə salmağa məcbur olacağam: siza bliyi yeməyə... yəni ehsana gəlməyəcəyəm.

– Yaxşı... deyərəm... bu saat...

Soneçka dərhal stuldan qalxdı.

Pyotr Petroviç onun sadəlövhələyünü və ədəb-ərkan qaydalarını bilməməsini görüb gülümsədi:

– Mən sözümü deyib qurtarmadım, iltifatlı Sofya Semyonovna, ancaq mənə aid olan bu əhəmiyyətsiz iş üçün şəxsən sizi narahat etməzdəm, sizin kimi bir şəxsi öz yanımı çağırtdırmazdım, – əgər siz məsələni belə başa düşmüssünüzsə, onda məni az tanıyırsınız. Mənim məqsədim bir başqadır.

Sonya tez oturdu. Masa üstündən yiğisdirilməmiş ağı-əlvan kağız pullar yənə də onun gözünə sataşdı; lakin tez üzünü yana çevirərək Pyotr Petroviçə baxdı, özgə adamin puluna baxmaq – birdən ona, xüsusilə ona çox ləyaqətsiz bir şey kimi göründü. Bu dəfə onun gözü Pyotr Petroviçin sol əlində tutduğu qızıl lornetə, eyni zamanda, sol əlinin orta barmağında olan sarı daşlı, iri üzüyə dikildi – üzük çox gözəl idi; lakin birdən bundan da gözünü çəkdi, bilmədi ki, hara baxınsı; axırdı yenə də gözünü Pyotr Petroviçin gözünə dikib durdu. Pyotr Petroviç özünü daha tox tutaraq, sözünə davam etdi:



– Dünən mən təsadüfən, o bədbəxt Katerina İvanovna ilə ötəri bir-iki kəlmə danışa bildim. Onun qeyri-təbii bir vəziyyətdə olduğu, əgər belə demək mümkünsə, söylədiyi icicə kəlmə sözündən aydınlaşdı...

Sonya tələsə-tələsə onun sözünü təsdiq etdi:

– Bəli... qeyri-təbii bir vəziyyətdə...

– Yainki daha aydın və daha anlaşıqlı desək, xəstə vəziyyətdə...

– Bəli, daha aydın və daha anlaşıqlı... bəli, xəstədir.

– Belə. Mən onun mütləq bədbəxtliklə nəticələnəcək aqibətini inididən gördüyümdən, insanpərvərlik hissinə görə və-ə-ə-ə, ona yazığım gəldiyindən, öz tərəfimdən ona xeyirli olmağı arzu edərdim. Deyəsən, bütün bu yoxsul ailə indi yalnız sizdən asılıdır.

Sonya birdən ayağa qalxdı.

– İcazə verin, soruşum: siz ona dünən pensiyanın mümkün ola biləcəyini demisiniz? O hələ dünən mənə deyirdi ki, Pyotr Petroviç mənə pensiya düzəltməyə çalışacaqdır. Bu doğrudurmu?

– Qətiyyən yox, hətta bir cəhətdən boş sözdür. Mən ona ancaq qulluqda olmuş məmərun dul qalmış arvadına müvəqqəti yardım verilə biləcəyinə işaret etmişdim, həm də əgər onun işə kömək edən nüfuzlu bir hamisi olsa; lakin, deyəsən, sizin rəhmətlik atanız nəinki lazımı qədər qulluq etməmiş, hətta son vaxtlar heç qulluqda olmayışdır. Sözin qisası, buna bir ümidi olsa da, bu çox boş bir ümidiştir, çünki əslində onun bu cəhətdən yardım almağa heç bir haqqı yoxdur, əksinə... o isə inididən pensiya xəyalına düşmüşdür, hi-hi-hi. Zirək xanımdır!

– Bəli, pensiya... Çünki o sözə tez inanan, sadəlövh, xoştəbiət adamıdır, xoştəbiət olduğu üçün də hər şeyə inanır, bir də ki... bir də ki... – O yenə də ayağa qalxıb getmək istədi.

– İltifat buyurun, sözümə axıra kimi qulaq asmadınız.

Sonya mızıldandı:

– Bəli, axıra kimi qulaq asmadım.

– Onda əyləşin də.

Sonya bərk utanıb yenə də oturdu; o, üçüncü dəfə idi ki, otururdu.

– Mən onun azyaşlı bədbəxt uşaqlarla düşdüyü vəziyyəti görüb istərdim ki, bayaq dediyim kimi, gücüm çatan qədər ona bir xeyrim dəysin, yəni, necə deyərlər, gücüm çatan qədər, artıq yox. Məsələn, onun xeyrinə imza ilə pul yiğmaq, ya lotereya... ya da buna bənzər

bir şey: ümmümiyyətlə, o adam ki başqalarına kömək etmək istəyir, o həmişə belə hallarda özünə yaxın olan, ya da elə lap kənar şəxslər üçün belə şeylər düzəldir. Bax, mən bunu sizə demək fikrində idim. Bu mümkün olan şeydir.

Sonya diqqətlə Pyotr Petroviçə baxaraq, dili dolaşa-dolaşa dedi:

– Bəli, yaxşı... Allah bunun üçün siz...

– Bu mümkün olan şeydir, ancaq... bu barədə sonra... yəni elə bu gün də başlamaq olar. Axşam görüşərik, danışarıq, işin əsasını qoyarıq. Saat yeddi radələrində mənim yanımı gəlin. Ümid edirəm ki, Andrey Semyonoviç də bizimlə iştirak edəcək... Ancaq bir şey var ki, ona qabaqcadan, həm də ətraflı surətdə xatırlatmaq lazımdır. Buna görə də, Sofya Semyonovna, mən sizə narahat edib öz yanımı çağırtdırdım. Mənim fikrim belədir ki, Katerina İvanovnanın əlinə pul vermək olmaz, bu həm də təhlükəlidir, buna sübut bugünkü ehsandır. Səhərə birçə tikə də yeməyə şey olmadığı halda... ayaqqabı da elə, hər şey də elə – yamay romu, hətta, deyəsən, madera və-ə-ə... qəhvə alınır. Mən ordan keçəndə gördüm. Sabah yenə də bütün bu ağırlıq sizin üstünüzə düşəcək, axıncı tikənizi də verməli olacaqsınız. Katerina İvanovnanın bu hərəkəti çox mənasız hərəkətdir. Buna görə də görəcəyimiz hər bir tədbir, mənim şəxsi əqi - dəmə görə, elə olmalıdır ki, o bədbəxt dul qadın pul məsələsini bilməsin, bunu ancaq siz biləsiniz. Doğru deyirəmmi?

– Bilmirəm... o ancaq bu gün belə etmişdi... ömründə birçə dəfədir... o, çox istəyirdi ki, onun xatırmasını yad eləsin, qayda-qanunla... amma o, çox ağıllı arvaddır. Bir də ki siz necə istəyirsiniz, qoy elə olsun, mən sizə çox-çox, çox-çox... onlar hamısı da siz... Allah siz... yetimlər də...

Sonya sözünü qurtara bilməyib ağladı.

– Belə. Bunu nəzərdə tutun. İndi isə sizin ailənin xeyri üçün, ilk təşəbbüs olaraq, şəxsən məndən, gücüm çatan qədər, inayət edib, kömək qəbul edin. Çox-çox arzu edirəm ki, bu məsələdə mənim adımları çıxılsın. Budur... özümün başqa qayğıları oldduğundan bundan artığına imkanım yoxdur...

Pyotr Petroviç bunu deyib, bir kağız onluğunu tamam açaraq Sonyaya sarı uzatdı. Sonya pulu aldı, qızardı, cəld yerindən qalxdı, nəsə mizildədi, tələsə-tələsə baş əydi; Pyotr Petroviç onu təntənə ilə qapıya qədər ötürdü. Nəhayət, Sonya dərin bir həyəcan və iztirab



içində tez otaqdan çıxdı, böyük bir təşviş içində Katerina İvanovnanın yanına getdi.

Pyotr Petroviç danışarkən Andrey Semyonoviç gah pəncərə qabağında durur, gah otaqda gəzişirdi, onların söhbətinə mane olmaq istəmirdi. Sonya gedəndən sonra o, birdən Pyotr Petroviçə yaxınlaşış təntənə ilə əlini ona uzatdı:

– Mən sizin danışdılğınızın hamısını eşitdim, nə oldusa, hamısını gördüm. – Son sözü o xüsusilə qeyd etdi. – Bu nəciblikdir, yəni mən demək istəyirəm ki, bu *insanpərvərlikdir!* Sizə etiraf edirəm, hərçənd mən prinsipə görə xüsusilə xeyriyyəciliyə hüsn-təvəccöh göstərə bilmərəm, çünki bu, şəri kökündən dəf etmir, əksinə, onu daha da *qidalandırır*; bununla belə, bir şeyi etiraf etməyə bilmərəm: mən sizin bu hərəkətinizə məmnuniyyətlə baxırdım, bəli, bəli, bu mənim xoşuma gəlir.

Pyotr Petroviç diqqətlə Lebezyatnikova baxaraq, bir qədər həyəcanla müzəddidi:

– Eh, bunların hamısı boş şeydir!

– Yox, boş şey deyil! Bir adam ki sizin kimi, dünənki hadisə ilə təhqir edilə, ovqatı təlx ola, eyni zamanda başqlarının bədbəxtliyini düşünməyə qabil ola, belə bir adam... öz hərəkətlərində ictimai bir səhv etmiş olsa da... hörmətə layıqdir! Pyotr Petroviç, mən bunu sizdən heç gözləmirdim, xüsusilə ona görə gözləmirdim ki, sizin əqidəniz bir başqadır. – Xoşabəti Andrey Semyonoviç yenə də Pyotr Petroviçə böyük bir mehribanlıq göstərərək, həyəcanla əlavə etdi: – Heç bilirsinizmi sizin əqidəniz sizə hələ nə qədər mane olur!.. Məsələn, dünənki müvəffəqiyyətsizlik gör sizi nə qədər həyəcanlandırır! Nəcib, sevimli Pyotr Petroviç! Axi bu izdivac, bu qanuni izdivac sizin nəyinize lazımdır?! Niyə siz bunun mütləq olmasını istəyirsiniz? Izdivacın mütləq qanuni olması sizin nəyinize lazımdır? Lap istəyirsiniz məni döyün, amma mən sevinirəm, sevinirəm ki, siz hələ bəşəriyyət üçün tamam məhv olmağınız – mən buna sevinirəm... Görürsünüz də: mən öz fikrimi dedim!

Pyotr Petroviç ona bir cavab vermək məqsədi ilə dedi:

– Mən istəmirəm ki, sizin mülki dediyiniz qayda ilə evlənib oğraş adını daşıyım, özgələrinin uşağını saxlayım, – bax, qanuni evlən - mək mənə buna görə lazımdır.

Andrey Semyonoviç çox fikirli idi, o nəsə düşünürdü.

Birdən, hərbi şeypur səsi eşidən döyüş atı kimi, diksindi.

– Uşaq? Uşaq məsələsi birinci əhəmiyyəti olan ictimai bir məsələdir, mən bununla razılışıram. Ancaq uşaq məsələsi başqa cür həll olunacaqdır. Hətta, bəziləri, ailəyə bir işarə kimi, uşağı tamamilə inkar edirlər. Biz uşaq haqqında sonra danışarıq, indi isə oğraşlıq deyilən şəylə məşgül olaq! Etiraf edirəm ki, bu mənim zəif cəhətimdir. Bu murdar söz, bu qusar sözü, bu Puşkin sözü gələcək lügətdə heç olmayıacaq da! *Axi bu oğraşlıq nə deməkdir? Belə də yanlışlıq olar? Necə oğraşlıq? Niyə buna oğraşlıq deyirlər?..* Belə də cəfəngiyat olar! Mülki nikahda bunlar heç olmayıacaq! Oğraşlıq deyilən şey ancaq qanuni nikahın təbii bir nəticəsidir, ona verilən təshihdir, ona qarşı etirazdır, bu mənada o heç də adamı alçaldan bir şey deyil!.. Əgər mən qanuni nikahla evlənsəm (belə mənasız bir şeyi təsəvvür etsək), onda sizin o min-min lənətə gəlmış oğraşlıq məsələsinə hətta lap şad olaram; onda öz arvadıma deyərəm: “Əzizim, indiyə kimi mən səni ancaq sevirdim, indi isə sənə hörmət də edirəm, çünki sən bacarıb etiraz edə bildin!” Siz gülürsünüz! Siz ona görə gülürsünüz ki, köhnə fikirlərdən ayrılmaga gücünüz çatmir! Qanuni nikahda arvadın öz ərini aldatmasına nə üçün pis bir şey kimi baxılır, mən bunun səbəbini başa düşürəm: bu axı iki tərəfi alçaldan alçaq bir faktın alçaq nəticəsidir. Lakin bu oğraşlıq deyilən şey mülki nikahda olduğu kimi açıq olsa, yəni arvad ərindən başqa ayrı adamlı açıqca yaşasa, onda daha bu oğraşlıq deyilən şey də olmaz, bu heç ağla gəlməz, bu sözlər hətta meydandan çıxar. Sizin arvadınız görsə ki, siz onun xoşbəxtliyinə mane olmursunuz və o qədər inkişaf etmişiniz ki, başqası ilə yaşadığı üçün ondan qıisas almırıınız, bununla o, ancaq sizə daha artıq hörmət edə bilər. *Mən bəzən belə bir şey arzu edirəm: əgər məni əre versələr, tfu!* Əgər mən evlənsəm (mülki, ya da qanuni nikahla, fərqi yoxdur), mənə elə gəlir ki, arvadım uzun zaman özünə oynas tapa bilməsə, mən özüm ona oynas tapıb gəti - rərdim. Deyərdim ki, əzizim, mən səni sevirəm, bundan əlavə mən istəyirəm ki, sən mənə hörmət edəsən, budur, sənə adam gətirmişəm! Düzmü, düzmü deyirəm?..

Pyotr Petroviç ona qulaq asa-asə astadan gülürdü, ancaq çox da elə maraqla qulaq asmırı. O hətta az qulaq asırdı. O, doğrudan da,



başqa bir şey düşünürdü, hətta Lebezyatnikov da axırda bunu başa düşdü... Pyotr Petroviç hətta həyəcan içində idi, əllərini bir-birinə sürtərək fikirləşirdi. Andrey Semyonoviç bunları başa düşdü və xatırladı.

II

Bu mənəsiz ehsan düzəltmək fikri əhvali qarışmış olan Katerina İvanovnanın ağlına haradan gəlmİŞdi, – bunun səbəbini dürüst təyin etmək çətindi. Raskolnikovun əslən Marmeladovun dəfni üçün verdiyi iyirmi manatdan çox pulun, az qala on manatı bu ehsana sərf olunmuşdu. Bəlkə də, Katerina İvanovna ərinin xatirəsini “lazmınca” qeyd etməyi özünə borc bilirdi: qoy bütün kirayənişinlər, xüsusilə Amaliya İvanovna bilsin ki, Katerina İvanovnanın mərhum əri “nəinki onlardan heç də pis deyildi, hətta, bəlkə, çox-çox yaxşı idi”, buna görə də onlardan heç birinin onun qabağında lovgalanmağa “haqqı yoxdur”. Bəlkə də, bu məsələyə hər şeydən çox yoxsulluq qüruru öz təsirini göstərmişdi; bu qürurun nəticəsidir ki, bizim məişətdə hər kəs üçün məcburi olan bəzi ictimai ayinlərdə bir çox yoxsullar, “başqalarından geri qalmamaq üçün”, həm də “məzəmmət” edilməsinlər deyə, var-yoxdan çıxır, bütün yiğdiqları pulları son qəpiyinə qədər xərcləyirlər. Bundan başqa, çox ola bilər ki, Katerina İvanovna bir şey də etmək istəmişdir: istəmişdir ki, bu məsələ ilə əlaqədar olaraq elə bu anda, guya, hamı ondan üz döndərdiyi bir vaxtda, bütün bu “rəzil və murdar kirayənişinlərə” bir şeyi də göstərsin: göstərsin ki, o “nəinki yaşamağı və adam qəbul etməyi bacarı”, həm də bu cür yaşayış üçün tərbiyə olunmamışdır, o, “əsilzadə evində, hətta demək olar ki, aristokrat polkovnik evində” tərbiyə olunmuşdu, onu heç də ev süpürmək, gecələr uşaqların cir-cindirini yumaq üçün hazırlamamışlar. Bu qürur və şöhrətpərəstlik azarı bəzən ən yoxsul, ən qıçıq adamlarda əmələ gəlir; arabır bu, onlarda şiddetli, əsəbi bir ehtiyac şəklini alır. Katerina İvanovna qıçıq bir arvad deyildi: onu ləp üzüb əldən salmaq olardı, lakin mənəvi cəhətdən onu qıçıq etmək, yəni onu qorxudaraq iradəsinə hakim olmaq mümkün deyildi. Bundan başqa, Sonečka, Katerina İvanovnanın get-gedə dəli olduğunu çox əsaslı surətdə söyləmişdi. Hərçənd bunu hələlik qəti surətdə demək olmazdı, lakin

son vaxtlar, bütün bu il ərzində o, çox əziyyət çəkmişdi, bu da onun beyninə, az da olsa, təsir etməyə bilməzdi. Həkimlər deyirlər ki, vərəm çox şiddətlənəndə beynin xarab olmasına səbəb olur.

Süfrədə şərab nə çox idi, nə də müxtəlif çeşidli idi, madera da yox idi – bunu şisirtmişdilər, ancaq şərab vardı. Bu da araq, rom, bir də Lissabon şərabı idi, hamısı da pis idi, ancaq kifayət qədərdi. Ehsan aşından başqa, üç-dörd cür xörək, o cümlədən blin də vardı, hamısı da Amaliya İvanovnanın mətbəxində hazırlanmışdı, bundan başqa, iki samovar qoyulmuşdu: yeməkdən sonra çay və punş vermək fikrində idilər. Katerina İvanovna özü sərəncam verirdi. O, bazarlıq işlərinin görülməsində faşır və zirək bir polyakın xid-mətindən istifadə edirdi. Ehsan üçün şey-şüy almağa Katerina İvanovna deyirdi ki, bu pürqulluq, alicənab adam olmasayı, ilk rast gəldiyi bir adamı elə o saat üzünə təriflər, onun barəsində cürbəcür xoşagəلن sözlər deyərdi, hətta bəziləri bu tərifdən ləp xəcalət çəkərdilər; özündən o adam haqqında cürbəcür gözəl şeylər uydurardı, özü də bunların həqiqət olduğuna ləp türəkdən inanardı; sonra da dediyinə birdən peşman olardı: bir neçə saat əvvəl təriflədiyi, pərəstiş etdiyi adamı biabır edər, itələyə-itələyə qovardı. O, öz təbiəti eti-barilə güleyən, şən, dinc bir qadındı; lakin ardi-arası kəsilmədən başına gələn müsibətlər, müvəffəqiyyətsizliklər onda şiddətli bir arzu və tələb əmələ getirmişdi: o istəyirdi ki, hamı ancaq dinc və şən yaşasın; buna görə də həyatda baş verən ən xirdəcə bir uyğunsuzluq, ən kiçik bir müvəffəqiyyətsizlik dərhal onu az qala çılgınlıq dərəcəsinə vədirardı; bir anda o, ən gözəl ümidilarından və xəyalından sonra, taleyini qarğıyar, əlinə keçən hər şeyi vurub dağıdır, ora-bura səpələr, başını divara çırpardı. Amaliya İvanovna da, nədənsə, birdən Katerina İvanovnanın nəzərində fövqəladə bir əhəmiyyət, fövqəladə bir hörmət kəsb etdi, bu da, bəlkə, yalnız ona görə oldu ki, bu ehsan məsələsi ortaya düdü. Amaliya İvanovna bütün qəbilə bu işdə iştirak etməyə razılıq verdi: süfrə düzəltməyi, qab-qacaq tapmağı, öz mətbəxində xörək hazırlamağı və başqa şeyləri boy-nuna götürdü. Katerina İvanovna bütün işləri ona tapşırıb qəbiris-tanlığa getdi. Doğrudan da, hər şey çox gözəl hazırlanmışdı: süfrə hətta çox təmiz, çox ləyaqətlə düzəldilmişdi: qab-qacaq, çəngəl-bıçaq, qədəhlər, stəkanlar, fincanlar kirayənişinlərdən alınmışdı, hamısı da müxtəlif çeşidli, müxtəlif həcmli idi, lakin hər şey öz



vaxtında öz yerinə qoyulmuşdu. Amaliya İvanovna hiss edirdi ki, işi çok gözəl yerinə yetirmişdir, buna görə də qəbiristanlıqdan qaydanları hətta bir qədər qürurla qarşılıdı; özü də geyinib-kecinmişdi, çutqusuna təzə bir qara lent bağlamışdı, qara paltar geymişdi. Amaliya İvanovnanın gördüyü işə görə lovğalanmağa haqqı vardi, lakin onun bu qıruru nədənsə Katerina İvanovnanın xoşuna gəlmədi: "Bir buna bax, elə bil ki, bunsuz süfrə düzəldə bilməzdik!" Onun təzə lentli çutqusu da Katerina İvanovnanın xoşuna gəlmədi: "Yoxsa, bu axmaq alman qadını mənzil sahibəsi olduğuna, mərhəmət göstərib yoxsun bir kirayənişinə kömək etməyə razılıq verdiyinə lovğalanır? Mərhəmət göstərib!! Əfv edərsiniz, xanım! Katerina İvanovnanın atası polkovnik idi, onun evində bəzən qırx adamlıq süfrə düzəldilərdi, Amaliya İvanovna, daha doğrusu, Lüdviqovna kimilər onun heç mətbəxinə də buraxılmazdır..." Lakin Katerina İvanovna müəyyən vaxta qədər öz hissslərini açıb söyləməməyi qət etdi, amma ürəyində bu qərara gəldi ki, elə günü bu gün Amaliya İvanovnaya təpinsin, əsl yerini ona xatırlatsın, yoxsa o özündən, deyəsən, çox bədgüməndir... İndi isə onunla ancaq soyuq rəftar etdi. Başqa bir şey də Katerina İvanovnanın açıqlanmasına qismən səbəb olmuşdu: dəfənə çağırılan adamlardan, o xırda cüssəli polyakdan başqa, bir-iki adam gəlmişdi; o polyak isə bu qədər işi ola-ola yenə də macal tapıb qəbiristanlığa getmişdi. Ehsana isə onlardan ən əhəmiyyətsizləri, ən yoxsulları gəlmişdilər, onlardan bəzilərinin hətta əməlli-başlı üst-başı da yox idi; çağırılan adamlardan yaşılı və mötəbər olanları, elə bil ki, dilbir olub gəlməmişdilər. Məsələn, kirayənişinlərin ən görkəmlisi olan Pyotr Petroviç Lujin yox idi; amma hələ dünən axşam Katerina İvanovna hamiya, yəni Amaliya İvanovnaya, Poleçkaya, Sonyaya, o xırda cüssəli polyaka demişdi ki, Pyotr Petroviç Lujin ən nəcib, ən alicənab bir adamdır, yuxarılarla böyük əla-qəsi vardır, böyük dövlət sahibidir, o vaxtilə birinci ərimin dostu, atamın hörmətli qonağı idi; o söz vermişdi ki, var qüvvə ilə çalışıb, bizə yaxşı bir pensiya düzəltdiircəkdir. Bunu da qeyd etmək lazımdır ki, Katerina İvanovna bir adamın yuxarılarla olan əlaqəsilə, var-dövlətilə fəxr etsə də, bunu öz xeyri üçün etmirdi, o qətiyyən öz mənfəətini nəzərdə tutmurdu, bunu öz qəlbinin tələbi ilə edirdi, bunu ancaq ona görə edirdi ki, bir adamı tərif etmək, tərif etdiyi adamı daha da yüksəltmək ona zövq verirdi. "Yəqin Lujinə baxıb o

murdar, o alçaq Lebezyatnikov da gəlməmişdir. Lujini qoyaq bir kənara, bəs axı bu Lebezyatnikov özü haqqında nə fikirdədir? Onu ancaq mərhəmət edib ehsana çağırmışlar, çünkü Pyotr Petroviçə bir otaqda yaşayır, onun tanışıdır. Pyotr Petroviçi çağırıb, onu isə çağırmamaq yaxşı düşməzdi". O ədalı xanım və onun "qarımış qızı" da gəlməmişdilər. Hərçənd o cəmi bir-iki həftə idi ki, Amaliya İvanovnanın otaqlarından birində yaşayırırdı, lakin Marmeladovların otağından gələn səs-küydən, çığır-bağırdan, xiisusila Marmeladov evə sərəş qayıdanda, bir neçə dəfə şikayətlənmişdi, bunu da Amaliya İvanovna Katerina İvanovna ilə savaşanda səsi yetdikcə çığıra-çığıra, onu hədəleyə-hədəleyə demişdi: "Mən sizin ailənizi buradan qovacağam, çünkü siz nəcib kirayənişinləri narahat edirsiniz, siz onların heç atılan dırnağına da dəyməzsiniz!" Katerina İvanovna "guya, heç atılan dırnağa da dəyməyən" bu xanımı qəsdən öz qızı ilə ehsana dəvət etmişdi; bu qadın həttə təsadüfən ona rast gələndə təkəbbürlə üzünü yana da çevirirdi; Katerina İvanovna özlüyündə düşünürdü: "Qoy o bilsin ki, burada ondan daha nəcib düşünürlər, daha nəcib hiss edirlər, pişliyi nəzərə almayıb, onu dəvət edirlər; qoy onlar görsünlər ki, Katerina İvanovna belə bir müsibət içinde yaşamağa adət etməmişdir". Katerina İvanovna nəzərdə tutmuşdu ki, süfrə başına yiğışanda bunu mütləq onlara söyləsin, həm də rəhmətlik atasının qubernatorluğu haqqında danışsin, eyni zamanda dolayısı ilə qeyd etsin ki, onun üzünü yana çevirməsi heç lazıim deyildi, bu çox axmaq bir hərəkətdir. Kök podpolkovnik də gəlməmişdi (əslində o, istəfaya çıxmış ştabs-kapitan idi; sonra məlum oldu ki, o, dünən səhərdən bəri lülqənbərdir). Xülasə, ancaq bir neçə adam gəlmİŞdi: onlardan biri o xırda cüssəli polyak idi; o birisi isə çirkli frak geymiş, üzü sizanaqlı, murdar qoxulu, dilsiz-ağızsız, iyrənc bir dəftərxana işçisi idi; bir də kar, az qala, lap kor olan bir qoca idi: vaxtilə o, poçtamtda işləyirmiş, onu kim isə coxdan bəri pul verib Amaliya İvanovnanın yanında saxladırdı, nə üçün saxlat -lığı da məlum deyildi. İstəfaya çıxmış kefli bir zabit də gəlmİŞdi; əslində o, ərzaq məmuru idi; çox bərkdən və ədəbsiz gülündü; özü də, bir təsəvvür edin, jiletsiz idi! Bir nəfər də gəlib, düz stolun yanında oturdu, Katerina İvanovnaya heç salam da vermedi. Birisi də, paltarı olmadığından, xalatda gəlmİŞdi: lakin bu belə biabırçı -lıq idi ki, Amaliya İvanovna və xırda cüssəli polyak köməkləşib onu



birtəhər otaqdan çıxartdılar. Bu xırda cüssəli polyak özü kimi iki nəfər xırda cüssəli polyak getirmişdi: bunlar heç Amaliya İvanovnanın mənzilində görünməmişdilər. Bu vəziyyət Katerina İvanovnanı son dərəcə əsəbiləşdirdi. "Yaxşı, bəs kimin üçün bu hazırlıq görül müştür?" Hətta süfrədə yer çox olsun deyə (onsuz da stol bütün otağı tutmuşdu) uşaqlar üçün aşağı başda, bucaqda, sandıq üstündə yemek qoyulmuşdu, iki balacanı skamyada oturtmuşdular. Poleçka daha böyük olduğundan, balacalara baxmalı və onları yedir məli, həm də "nəcib uşaq olduqlarından" onların burnunu silməli idi. Xülasə, o, bəzilərini sərt nəzərlə gözdən keçirib, böyük bir təşəx xüsələ onları süfrə başında oturmağa dəvət etdi. O, nədənsə, belə hesab edirdi ki, gəlməyənlər üçün Amaliya İvanovna cavabdehdir, buna görə də bərdən onunla çox etinasızlıqla rəftar etməyə başladı. Amaliya İvanovna da dərhal bunu hiss etdi və bu ona çox toxundu, belə bir başlangıç işin yaxşı nəticə verməyəcəyini göstərirdi. Nəhayət, hamı oturdu. Raskolnikov içəri girəndə onlar qəbiristanlıqdan lap təzəcə qayıtmışdilar. Katerina İvanovna onun gəlməsinə çox sevindi: əvvəla, o, gələnlərin içərisində yeganə "oxumuş adamdı", "özü də hazırlaşındı ki, iki ildən sonra buradaki darülfünunda professor kafedrasını tutsun", ikincisi də, içəri girən kimi, nə qədər arzu etsə də, dəfnədə iştirak edə bilmədiyi üçün ondan çox ədəblə üzr istədi. Katerina İvanovna Raskolnikovun üstüne yüyürüb, onu sol tərəfində oturdu (Amaliya İvanovna sağ tərəfdə oturmuşdu); o, bir an da olsa sakit dayanmırıldı, çalışırdı ki, yemək düzgün paylan sin, hamiya çatsın; öskürək də tez-tez şiddet edərək, onu boğur, sözünü kəsirdi, elə bil, bu iki gündə onun öskürəyi daha da şiddetlənmişdi; bununla belə, ara vermədən Raskolnikova müraciət edir, astadan danışa-danışa, tələsə-tələsə öz dərdini açıb tökürl, ehsanın yaxşı təşkil edilməməsindən şikayətlənir, öz şikayətinin haqlı olduğunu bildirərək qəzəblənirdi, eyni zamanda, süfrə başında toplaşan adamlara, xüsusilə Amaliya İvanovnaya tez-tez, həm də lap bərkdən və ürəkdən gülürdü:

— Bunun da hamısında, bax, bu təqsirkardır. Bilirsiniz kimi deyirəm, bunu, bax bunu deyirəm! — Katerina İvanovna gözü ilə Amiliya İvanovnanı göstərdi. — Bir ona baxın, gözünü gör necə bərəldib, hiss edir ki, biz onun barəsində danışırıq, ancaq başa düşmür ki, nə danışırıq, gözünü bərəldib durub! Bayquşun biri, bayquş!

Ha-ha-ha!.. Öhö-öhö-öhö! O, öz çutqusu ilə nəyi sübut eləmək istəyir? Hamı elə bilsin ki, burada olması ilə mənə himayə edir, mənə minnət qoyur. Mən onu layiqli bir adam bildim, xahiş elədim ki, yaxşı adamları, yəni mərhumun tanışlarını çağırınsın, amma gör o kimləri çağırıb: hoqqabaza oxşayırlar! Zirzibil! Bir o üzüçirkliyə baxın: ikiayaqlı firtığa oxşayırlar. O, xirdacüssəli polyakları görürsünümü... Ha-ha-ha!.. Öhö-öhö-öhö! Bu vaxta qədər heç kəs onları burada görmayıb, mən də heç görməmişəm! Axi bunlar niyə gəlib, sizdən soruşuram? Ədəblə yan-yana oturublar. – Birdən onlardan birinə çığırıb dedi: – Ey, pane! Blini yedinizmi? Yenə də yeyin! Pivə için, pivə! Araq istəyirsiniz? Bir baxın: ayağa qalxdı, baş əyir, baxın, baxın: görünür, lap acdırılar, yaşıqlar! Eybi yoxdur, qoy yesinlər! Heç olmasa, səs-küy salmırlar;ancaq... ancaq, düzü, mən ev yiyesinin gümüş qaşıqlarından qorxuram! – Birdən o, Amaliya İvanovnaya sarı dönerək dedi: – Amaliya İvanovna, əgər indi sizin qaşıqlarınız itib-eləsə, mən buna cavabdeh deyiləm, qabaqcadan sizə xəbərdarlıq edirəm! Ha-ha-ha! – O yenə də Raskolnikova müraciət edərək güldü, yenə də gözlerilə Amaliya İvanovnanı göstərdi və öz hərəkətindən məmnun qaldı. – Başa düşmədi, yenə də başa düşmədi! Ağzını ayırb oturub, bir baxın: bayquşdur, xalis bayquşdur, təzə lent bağlamış kor yapalaq, ha-ha-ha!

Gülüşün ardından onu yenə də şiddətli öskürək tutdu; o beş dəqiqə öskürdü. Ağzına tutduğu yaylıqda bir az qan göründü, alnında tər damcıları muncuqlandı. O, dinməzcə qanı Raskolnikova gös-tərdi. Onun üzündə parça-parça qırmızı ləkələr vardı; nəfəsini dərən kimi yenə də çox həvəslə piçildamağa başladı:

– Bura baxın, mən ona çox ince bir iş tapşırırmışdım: tapşırılmış-dım ki, o qadını qızı ilə çağırınsı, bilirsiniz, mən kimi deyirəm? Belə işdə adam özünü gərək çox nəzakətli tutsun, çox mərhəmətlə hərəkət etsin, amma o elə elədi ki, bu gəlmə axmaq arvad, bu lovğa zibil, bu əbləh əyalət qadını ancaq ona görə gəlmışdı ki, ölmüş bir mayorun arvadıdır, gəlmışdı ki, çalışıb özünə pensiya kəsdirsin, buna görə də dəftərxanadan dəftərxanaya sürüñür, ənlik-kirşan çəkir (bu məlumdur)... belə bir zibil nəinki bura gəlməyi özünə layiq görmədi, hətta gəlmədiyi üçün adam göndərib üzr də istəmədi, halbuki belə hallarda ən adı bir nəzakət bunu tələb edir! Başa düşürəm, bu Pyotr Petroviç niyə gəlməyi? Bəs Sonya hanı? O, hara gedib? Hə, budur,



o da gəldi! Sonya, harada idin? Qəribədir, sən atanın dəfnində belə səliqəsizlik göstərirsən! Rodion Romanoviç, qoyun o sizin yanınızda otursun. Bax, bu sənin yerin, Soneçka... nə istəyirsən götür ye. Bundan götür, bu yaxşıdır. Bu saat blin də gətirəcəklər. Uşaqlara vermisiniz? Poleçka, orada hər şey var? Öhö-öhö-öhö! Yaxşı da, ağıllı ol, Lena; Kolya, ayaqlarını yelləmə, nəcib uşaqlar kimi otur. Soneçka, sən nə deyirsən?

Sonya dərhal ona Pyotr Petroviçin üzr istədiyini söyləməyə başladı; bunu bərkdən dedi ki, hamı eşidə bilsin, özü də çox seçmə, ədəbli ifadələr işlətdi: qəsdən Pyotr Petroviçin adından sözlər uydurdu, bu sözlər özündən bəzək verdi. Sonra bir şeyi də əlavə etdi, dedi ki, Pyotr Petroviç xüsusilə bir şeyi də sizə söyləməyi tapşırıdı: o dedi ki, imkan olan kimi dərhal sizin yanınızda gəlib o məsələ haqqında ikilikdə danışacaq, görək sonra nə edə bilər, nə kimi tədbir töker, bundan başqa, o bir çox başqa sözlər də dedi.

Sonya bilirdi ki, bu sözlər Katerina İvanovnaya təsəlli verəcək, onun qəlbini sakit edəcək, onun xoşuna gələcək, xüsusilə onun qıruru təmin olunacaq. Sonya Raskolnikova tez baş əydi, ötəri, həm də maraqla ona baxıb, yanında oturdu. Əvvəller o, Raskolnikova baxmaqdan da, onunla danışmaqdan da çəkinirdi. İndi, elə bil ki, onun fikri dağınıqdı, bununla belə, Katerina İvanovnaya yarınmaq üçün gözünü onun üzündən ayırmırıdı. Nə Sonya, nə də Katerina İvanonna yas paltarı geyməmişdilər, çünkü onların belə paltarı yox idi. Sonyanın əynində tünd mixəyi, Katerina İvanovnanın isə qaraya çalan, mil-mil çit paltarı vardi, onun var-yox paltarı bu idi. Sonyanın Pyotr Petroviç haqqında verdiyi məlumat Katerina İvanovnanın lap üzəyindən oldu. O, təşəxxüsəl Sonyanın sözlərini axıra qədər dinlədi. Sonra eyni təşəxxüsəl də Pyotr Petroviçin kefini soruşdu. Elə o saat da yavaşdan piçıldıya-piçıldıya Raskolnikova dedi ki, doğrudan da, Pyotr Petroviç kimi hörmətli və mötəbər bir adamın belə bir “fövqəladə məclisə” gəlməsi, “lap elə o, bizim ailəyə çox sədaqətli olsa da, lap elə mənim atamla vaxtile dost olsa da”, çox qəribə görünərdi.

Sonra o, az qala, hamının eşidəcəyi bir səslə dedi:

– Buna görə də, Rodion Romanoviç, mən sizə çox minnətdaram, siz həttə belə bir məclisə gəlib mənim süfrəmdə oturmaqdandan çəkinmədiniz. Əminəm ki, sizin ancaq mənim yaziq ərimlə olan xüsusi dostluğunuz verdiyiniz sözü yerinə yetirməyə sizi təhrik etmişdir.

Sonra o yenə qürur və ləyaqətlə bütün qonaqları gözdən keçirdi və birdən, süfrənin o biri tərəfində oturan kor qocanın qeydinə qala-raq, xüsusü bir qayğı ilə bərkdən dedi: "Bəlkə, siz qızartma istəyirsiniz? Sizə Lissabon şərabı vermişlərmi?" Qoca onun sualına cavab vermədi, yanında oturanlar gülmək üçün onu itələsələr də, o xeyli vaxt heç başa düşmədi ki, ondan nə istəyirlər. O ancaq ağzını aça-raq ətrafına baxır, bununla da hamını daha artıq güldürdü.

Katerina İvanovna sözünə davam edərək, Raskolnikova deyirdi:

— Belə də gic adam olar! Ora baxın, ora baxın! Onu axı niyə gətiriblər? O ki qaldı Pyotr Petroviçə, mən həmisi onun barəsində əmindim; əlbəttə o... — birdən Katerina İvanovna Amaliya İvanov-naya sarı dönerək, ona elə acıqli-acıqli baxdı ki, Amaliya İvanov-na, hətta, bundan qorxdu da; sonra sərt ifadə ilə bərkdən dedi: — Əlbəttə, o, sizin bəzək-düzəkli ədabazlara oxşamır, o ədabazlar ki, onları heç atamin mətbəxinə aşpazlığa da götürməzdilər, rəhmətlik ərim də onları qəbul etməzdi, — bu, əlbəttə, onlar üçün böyük şərəf olardı, bunu da o ancaq xoşəbiətli olduğu üçün edərdi.

İstefaya çıxmış ərzaq məmuru on ikinci araq qədəhini boşalda-raq birdən çıçırdı:

— Bəli, içməyi xoşlardı; bunu xoşlardı, içerdik!

Katerina İvanovna birdən ona sarı dönerək dedi:

— Rəhmətlik ərimin, doğrudan da, belə bir nöqsanıvardı, bu, hamiya məlumdur. Amma o, xoşəbiət və nəcib bir adamdı; öz ailə-sini sevərdi, ona hörmət edərdi; ancaq bircə şey pis idi ki, o xoşəbiət olduğundan hər yetən əxlaqsız adama həddindən artıq ina-nırdı. Hər yetənlə içirdi; elə adamlarla içirdi ki, o adamlar heç onun ayağının tozu da olmazdı! Rodion Romanoviç, bir təsəvvür edin: onun cibindən xoruz qoğalı tapdilar: lülqənbər ola-ola uşaqlan yad-dan çıxarmamışdı.

İstefada olan ərzaq məmuru çıçırdı:

— Xo-ruz? Siz iltifat buyurub "xo-ruz" dediniz?

Katerina İvanovna ona cavab verməyi özünə layiq görmədi. O fikrə gedərək, ah çəkdi.

Raskolnikova müraciət edərək, sözünə davam etdi:

— Yəqin, siz də, başqları kimi, elə güman edirsiniz ki, mən onunla çox sərt rəftar edirdim. Ancaq bu belə deyildi! O, mənim xatırımı istərdi, o, mənim xatırımı çox istərdi, çox! O, xoşəbiət bir adamdı!



Hərdən ona elə yazığım gələrdi ki!.. Görərdin, bucaqda oturub mənə baxır... ona rəhmim gələrdi, gedib könlünü almaq istərdim; sonra öz-özümə deyərdim: "Könlünü alaram, gedib yenə də içər"; ancaq ciddi rəftar etməklə onu içməkdən az-çox çəkindirmək olurdu.

İstefaya çıxmış ərzaq məmuru yenə də bağırdı:

– Bəli, elə olurdu ki, saç-bırçayı yolunurdu, belə də olurdu, dəfələrlə olurdu.. – Bunu deyib yenə də qədəhini araqla doldurdu.

Katerina İvanovna istefaya çıxmış ərzaq məmuruna sərt cavab verdi:

– Bəzi axmaqların ancaq saç-saqqlanı yolmaq deyil, onları ayaq altına alıb tapdamaq da pis olmazdı... Bunu mən rəhmətlək ərim barəsində demirəm!

Onun üzündəki qırımızı ləkələr get-gedə daha artıq qızarır, sinəsi qalxıb düşürdü. Bu vəziyyət bir az da davam etsəydi, o özündən çıxacaqqdı. Adamlardan çoxu astadan güldü, görünür, bu, onların xoşuna gəlirdi. İstefaya çıxmış məmuru qızışdırmağa, qulağına nəsə piçildamağa başladılar. Görünür, onları bir-birinin üstünə saldırmadıq istəyirdilər.

İstefaya çıxmış məmur dedi:

– İ-ca-zə verin soruşum: siz bunu nə barədə dediniz, yəni bu saat siz bunu... hansı nəcib barəsində söylədiniz... Əshi, lazımdır! Boş şeydir! Dul arvaddır! Dul arvadçıgazdır! Əfv edirəm... Pas!

O yenə də qədəhi başına çəkdi.

Raskolnikov oturub dinməzcə, həm də nifrətlə qulaq asırıldı. Katerina İvanovna tez-tez onun boşqabına yemək qoyurdu, o da ancaq nəzakət üçün, Katerina İvanovnanın ürəyini sindirməməq üçün bu şeylərdən yeyirdi. O, diqqətlə Sonyaya baxındı. Lakin Sonyanın get-gedə həyəcanı artır, hali dəyişirdi. Sonya da hiss edirdi ki, ehsan qalmaqalsız başa yetməyəcək, buna görə də get-gedə həyəcanı artır, hali dəyişirdi; Sonya da hiss edirdi ki, ehsan qalmaqalsız başa yetməyəcək, buna görə də get-gedə əsəbiləşməkdə olan Katerina İvanovnaya qorxa-qorxa baxındı. Əyalətdən gələn qadınlar Katerina İvanovnanın dəvətini həqarətlə yerə salmışdilar, buna da başlıca səbəb Sonya idi, bunu Sonya özü də bilirdi. O, bunu Amaliya İvanovnanın özündən eşitmışdı; Amaliya İvanovna deyirdi ki, qızın anası, hətta, bu çağırışdan incimişdi, belə bir sual vermişdi: "Mən öz qızımı o qızla necə yan-yana oturda bilərəm?" Sonya hiss edirdi ki,

Katerina İvanovna bunu bilir, Sonyaya qarşı göstərilən bu həqarət isə Katerina İvanovnanın şəxsən özünə, onun uşaqlarına, atasına qarşı göstərilən həqarətdən daha böyük idi, sözün qisası, bu onun üçün çox ağır bir həqarətdi; Sonya bildirdi ki, Katerina İvanovna “bu ədabazlara sübut etməyincə ki, onlar hər ikisi filan və filandır”, sakit olmayacaq. Elə bil, kim isə qəsdən stolun o başından Sonyaya bir boşqab göndərdi: qara çörəkdən iki ürək qayrlıb boşqaba qoyulmuşdu, bir ox da bu ürəklərə sancılmışdı. Katerina İvanovna bunu görüb qızardı, elə o saat da dedi ki, “bunu göndərən, əlbəttə, kefli bir eşşəkdir”. Amaliya İvanovna da pis bir şey olacağını hiss edirdi; eyni zamanda, Katerina İvanovnanın göstərdiyi təkəbbür onu qəlibinin dərinliyinə kimi təhqir etmişdi; məclisdə əmələ gələn bu pis əhvali-ruhiyyəni dəyişdirmək, həm də özünü başqalarının nəzərində qaldırmaq üçün birdən o heç yeri olmadığı halda, danışmağa başlayıb dedi: “Mənim tanışım olan, özü də aptekdə işləyən Karl gecə arabada gedilmiş, arabaçı onu öldürmək istəmiş, Karl da çox yalvarmış ki, məni öldürmə, ağlamış, əlini-əlinin üstünə qoymuş, qorxu onun ürəyini oxlamış”. Katerina İvanovna gülümsədi, lakin o saat dedi ki, Amaliya İvanovna nahaq yerə rusca lətifa söyləyir. Amaliya İvanovna bundan daha da inciyib, dedi ki, “*fater aus Berlin*¹ çox-çox mötəbər adamdı, həmişə də əlləri ciblərdə gəzərdi”. Katerina İvanovna güləyən olduğundan özünü saxlaya bilmədi, lap ucadan qəhqəhə ilə güldü; Amaliya İvanovnanın səbri lap tükəndi, o, özünü güclə saxlayırdı.

Katerina İvanovnanın kefi açılmışdı; elə o saat piçıldayaraq, Raskolnikova dedi:

– Kor yapalağa bir bax! İstədi desin ki, əllərini cibinə qoyurdu, amma elə çıxdı ki, başqalarının cibinə girirdi, öh-öh! Rodion Romanoviç, siz bir şeyə fikir vermisinizmi: *haradansa* bizə gələn, Peterburqda yaşayan bütün bu əcnəbilər, yəni başlıca olaraq almanlar bizdən axmaqdırlar! – Heç adam da belə şey deyərmi ki, “aptekdə işləyən Karl qorxu ilə ürəyini oxladı”, o (burnufirtiqlinin biri!) arabaçını tutub əl-qolunu bağlamaq əvəzinə, “əlini-əlinin üstünə qoymuş, ağlamış, çox yalvarmış”. Ay səfehin biri səfeh! Özü də elə bilir ki, bu çox təsirli əhvalatdır, amma özünün axmaq olduğunu heç gümən elemir! Məncə, o kefli ərzaq məmuru ondan çox-çox ağıllıdır,

¹ Berlinli atam (*alm.*)



hər halda, aydın görünür ki, o ərzaq məmuru əyyaşın biridir, içməkdən ağlındır da itirib, bunlar isə, guya, ədəb-ərkan sahibidir, ciddi adamlardır... Gör necə oturub, gözlərini də bərəldib! Açığı tutur! Açığı tutur! Ha-ha-ha! Öhö-öhö-öhö!

Katerina İvanovna, kefi açıldıqından, elə o saat bəzi məsələlərdən həvəslə danışmağa başladı və birdən pensiyadan da söz açdı. Dedi ki, “çalışıb pensiya alan kimi öz doğma şəhərim olan T.-də kübar qızlar üçün mütləq bir pansion açacağam”. Katerina İvanovna bunu hələ Raskolnikova deməmişdi; elə o saat bunun çox xeyirli bir iş olması haqqında həvəslə və çox müfəssal danışdı. Birdən necə oldusa, onun əlində “tərifnamə” göründü, bu, həmin “tərifnamə” idi ki, rəhmətlik Marmeladov içki dükanında bu barədə Raskolnikova məlumat vermişdi; demişdi ki, mənim zövcəm institutu qurtaranda “qubernatorun və başqa şəxslərin qabağında örpəklə oynamışdır”. Görünür, indi bu “tərifnamə” Katerina İvanovnanın pansion açmasına haqqı olduğunu göstərməli idi; lakin bunu o, əsassən, ona görə ortalığa çıxarmışdı ki, “o bəzəkli-büzəkli ədabaz iki qadın” ehsana gəlsə, onları tamamilə məhv etsin, onlara aydınca sübut etsin ki, Katerina İvanovna ən nəcib, “hətta demək olar ki, aristokrat ailədəndir, polkovnik qızıdır, son vaxtlar bolluca doğub-törəyən və sərgüzəşt axtaran bəzi qadılardan, heç şübhəsiz, yaxşıdır”. “Tərifnamə” dərhal əldən-ələ keçdi, sərxoş qonaqlar ona baxdilar, Katerina İvanovna buna mane olmadı, çünkü, doğrudan da, orada *en toutes lettres*¹ qeyd olunmuşdur ki, o, saray müşaviriinin və kavalerin qızıdır, buna görə də, az qala, doğrudan, polkovnik qızıdır. Katerina İvanovna vəcdə gələrək, T.-də quracağı gözəl və sakit həyatdan, dərs demək üçün öz pansionuna çağıracağı ginnaziya müəllimlərindən, Manqo adlı hörmətli qoca bir fransızdan ətraflı surətdə danışdı; həmin bu fransız Katerina İvanovnanın özünə institutda dərs deyibmiş, özü də hələ T.-də yaşayır, yəqin ki, əlverişli bir maaşla onun pansionunda dərs deməyə razı olacaqdır. Axırda sözü gətirib Sonyanın üstünə çıxarıb, dedi ki, “Sonya da mənimlə T.-yə gedəcək, orada hər cəhətdən mənə kömək edəcək -dir”. Bu anda kim isə stolun o başında piqqildayıb güldü. Katerina İvanovna özünü elə göstərdi ki, guya, buna əhəmiyyət vermir, lakin elə o saat səsini ucaldaraq, böyük bir ehtirasla Sofya Semyonovnanın

¹ Tamamilə (*fran.*)

qabiliyyətli bir köməkçi olacağından “onun məsum, səbirli, fədakar, nəcib bir qız olmasından, təhsilindən” danışdı və bu zaman Sonyanın yanağını sığalladı, yerindən qalxaraq onu iki dəfə bərbər öpdü. Sonya qızardı; Katerina İvanovna birdən ağladı, elə o saat da dedi ki, “mən zəif əsəbli axmaq bir arvadam, ovqatım çox təlxdir, daha qurtarmaq lazımdır, yemək də qurtarmışdır, çay gətin”. Amaliya İvanovna indi lap açıldı, çünkü söhbətdə qətiyyən iştirak etməmişdi, hətta danışında heç ona qulaq da asmirdilar, buna görə də cürət edib, axırıncı dəfə bir təşəbbüs göstərdi, kədərini gizlədərək, Katerina İvanovnaya çox mühüm və dərin mənalı bir izahat verib dedi ki, “pansionda qızların alt paltarının (*di veşe*) təmizliyinə xüsusi diqqət yetirilmelidir və mütləq elə bir yaxşı qadın (*di dame*) olmalıdır ki, o qızların alt paltarına yaxşı baxsun, ikincisi də, gənc qızlar gecələr gizlicə roman oxumasınlar”. Katerina İvanovanın, doğrudan da, ovqatı təlx idi, özü də çox yorulmuşdu, ehsan da lap onun zəhləsini tökmüşdü; elə o saat Amaliya İvanovanın sözünü sərt kəsib dedi: “Siz cəfəngiyat danışırsınız, heç bir şey anlamırsınız; *di veşenin* təmizliyinə baxmaq kübar pansionu müdürünin işi deyil, pal-paltara nəzarət edən qadının işidir; o ki qaldı qızların roman oxumasına, bundan danışmaq lap ayıb şeydir, xahiş olunur, susasınız!” Amaliya İvanovna qızardı, hırslı�ib dedi: “Mən bunu arcaq yaxşılıq üçün dedim, mən çox yaxşılıq elədim, arcaq siz çoxdandır otağın *geldini*¹ vermədi”. Katerina İvanovna dərhal onun cavabını verib, dedi: “Siz yalan deyirsiniz, yaxşılıq eləməmişsiniz: mərhum ərim hələ dünən stol üstündə olanda siz otağa görə məni rahat qoymurdunuz”. Lakin Amaliya İvanovna çox ardıcıl surətdə sözünə davam edərək dedi: “Mən o qadınları çağırırdı, amma onlar gəlmədi, çünkü onlar nəcib qadınlar, onlar nəcib olmayan qadınların yanına gəlməz”. Katerina İvanovna dərhal onun “nəzərinə çatdırın” dedi: “Siz cumiçkansınız, ona görə də əsil nəcibliyin nə olduğunu siz qana bilməzsiniz”. Amaliya İvanovna buna dözə bilməyərək, elə o saat dedi: “Mənim fater aus Berlin çox, çox mötəbər adamdı, hər iki əli ciblərdə gəzərdi, həmişə də belə edərdi: puf! puf!” Amaliya İvanovna öz faterini yaxşı təsəvvür etdirmək üçün stoldan qalxdı, əllərini cibinə qoyub ovurdularını sırttdi, ağız ilə “puf-puf” oxşar bəzi səslər çıxarmağa başladı, bütün kirayənişlər

¹ *Geld* – pulunu.



onun bu hərəkətinə qəhqəhə ilə güldülər: onlar Katerina İvanovna ilə Amaliya İvanovnanın tutuşacağını hiss etdiklərindən Amaliya İvanovnanı qəsdən buna təhrik edirdilər. Katerina İvanovna daha buna tab gətirə bilməyib, dərhal Amaliya İvanovnanın “abrını verib” dedi: “Bəlkə, sizin heç fateriniz olmayıb, siz elə Amaliya İvanovnasınız, peterburqlu bir sərxos çuxonkasınız, yəqin, evlərdə aşpzalıq edir-mişsiniz, bəlkə də, bundan daha pis yaşayırmışsınız”. Amaliya İvanovna xərçəng kimi qızarıb, nazik səslə çığrib dedi: “Bəlkə də, sizin heç fateriniz olmamış, amma mənimki olmuş – *fater aus Berlin*, özü də uzun sürtüq geydi, həmişə də puf-puf-puf elədi”. Katerina İvanovna nifrətlə dedi: “Mənim atamın kim olduğu hamiya məlumdur, həmin bu tərifnamədə çap hərflərlə yazılmışdır ki, mənim atam polkovnikdir, amma Amaliya İvanovnanın atası (əgər onun atası olmuşsa!), yəqin, bir Peterburq çuxonudur; süd satmışdır; amma daha doğrusu budur ki, heç onun atası olmamışdır, çünki hələ indiyə kimi məlum deyil. Amaliya İvanovnanı ata tərəfdən necə çağırmaq lazımdır: İvanovna, ya Lüdviqovna!” Amaliya İvanovna bunu eşidəndə lap qəzəbləndi, yumruğunu stola vuraraq, çığırmağa başlayaraq dedi: “Mən Amal-İvanam, Lüdviqovna deyiləm; mənim faterimi Yohan tanıydı, mənim faterim burmeyster idi, amma Katerina İvanovnanın fateri heç burmeyster olmadı”. Katerina İvanovna stuldan qalxdı, çox ciddi bir şəkildə, lakin sakit bir səslə (onun rəngi get-gedə ağarır, sinəsi həyacanla qalxıb enirdi) dedi: “Əgər siz bir də cürət edib öz əbləh faterinizi mənim atamla yan-yana qoyub ona tay eləsəniz, mən sizin çutqunuzu başınızdan qapıb tapdalayacağam”. Amaliya İvanovna bu sözləri eşitcək otaqda o baş-bu başa yüyürməyə, var gücü ilə çığırmağa başladı; çığırı-çığırı dedi: “Mən bu mənzilin sahibiyəm, Katerina İvanovna bu saat otaqdan çıxıb getsin!” Sonra da cumub, süfrədən gümüş qaşıqları götürməyə başladı. Hay-küy qopdu; uşaqlar ağladı. Sonya cəld yerindən qalxıb Katerina İvanovnanı tutmaq istədi, lakin Amaliya İvanovna bir-dən çığırı-çığırı sarı bilet haqqında nəsə dedi. Katerina İvanovna bunu eşidib Sonyanı itələdi, Amaliya İvanovnanın üstünə cumdu ki, çutqu haqqındaki təhdidini yerinə yetirsin. Elə bu anda qapı açıldı, Pyotr Petroviç Lujin astanada göründü. O dayanıb diqqətlə və ciddi bir nəzərlə məclisi gözdən keçirdi. Katerina İvanovna onun üstünə yüyürdü.

III

Çığıraraq dedi:

– Pyotr Petroviç, heç olmasa, siz məni müdafiə edin! Bu əbləhə, bu zibilə qandırın ki, onun ixtiyarı yoxdur müsibətə düşmüş nəcib bir qadınla belə rəftar eləsin, belə rəftar üçün məhkəmə vardır... Mən general-qubernatorun özünə... Bu əbləh cəzasını çəkər... Mənim atamın duz-çörəyini yadınıza salın, məni müdafiə edin!

Pyotr Petroviç onu özündən rədd edərək:

– İcazə verin, xanım... İcazə verin, icazə verin, xanım! Sizin atanızı mən, sizin özünüzə məlumdur ki, heç tanımadım... icazə verin, xanım! (Kim isə qəhəqəhə ilə güldü). Sizin Amaliya İvanovna ilə ardi-arası kəsilməyən dava-dalaşınızda mən iştirak etmək fikrində deyiləm... Mən öz işim üçün gəlmışəm... bu saat sizin ögey qızınızla... Sofya... İvanovna ilə danışmaq istəyirəm... Atasının adı belə olsun gərək? İcazə verin, keçim...

Pyotr Petroviç Katerina İvanovnanın yanından yanportü keçib, otağın o biri başına, Sonyanın oturduğu yerə getdi.

Katerina İvanovna elə durduğu yerində donub qaldı. O, bir şəyi başa düşə bilmirdi: Pyotr Petroviç onun atası ilə çörək kəsmişdi, o necə bundan üz çevirə bilərdi? Bu çörək kəsmək məsələsini o özündən uydurmuşdu, lakin buna ürəkdən inanır, bunu müqəddəs bir şey hesab edirdi. Pyotr Petroviçin işgüzər, rəsmi, hətta həqarətli, təhdid dolu ifadə tərzi də onu heyvətə saldı. Pyotr Petroviçin gəlməsilə hamı yavaş-yavaş sakitləşdi... Bir də ki, bu “işgüzər və ciddi” adam heç də bu məclisə uyğun gəlmirdi, həm də aydın görünürdü ki, o mühüm bir iş üçün gəlmışdır, yəqin, fövqələdə bir məsələ onu bu məclisə gətirib çıxarmışdır, deməli, bu saat nəsə olacaqdır, bir hadisə baş verəcəkdir. Raskolnikov Sonyanın yanında dayanmışdı: kənara çəkilib Pyotr Petroviçə yol verdi, Pyotr Petroviç elə bil ki, heç onu görmədi. Az sonra Lebezyatnikov da qapı ağızında göründü; Lebezyatnikov otağa girmədi, dayanıb böyük bir maraqla, hətta təecübələ baxmağa başladı: o, Pyotr Petroviçin danışığına qulaq asırdı, ancaq elə bil ki, nəyi isə başa düşə bilmirdi.

Pyotr Petroviç heç kəsə xüsusi olaraq müraciət etmədən dedi:

– Əvvəl edin, mən, bəlkə də, məclisin söhbətini kəsirəm, lakin mən çox mühüm bir məsələ üçün gəlmışəm. Mən hətta bunu camaat



içində demeyimə də sevinirəm. Amaliya İvanovna, sizdən acizanə rica edirəm, siz mənzil sahibəsi olduğunuz üçün mənim indi Sofya İvanovna ilə olan söhbətimə diqqət yetirin, Pyotr Petroviç, indidən qorxuya düşən və bu işə son dərəcə təəccüb edən Sonyaya müräciət edərək sözünə davam etdi: – Sofya İvanovna, siz gələn kimi, mənim dostum Andrey Semyonoviç Lebezyatnikovun otağında, mənim stolumun üstündən mənə aid olan yüz manatlıq bir dövlət kredit biletini yox olmuşdur. Əgər siz, necə bir yol ilə olursa olsun, bilirsinizsə ki, o pul indi haradadır və bunun yerini desəniz, sizə namusla söz verirəm və bütün buradakıları şahid göstərirəm ki, məsələ bununla da bitib gedəcəkdir. Əks təqdirdə, çox ciddi tədbirlərə əl atmağa məcbur olacağam, onda daha... məni müqəssir görməyin.

Otağa dərin bir sükut çökdü. Hətta ağlayan uşaqlar da kiridi. Sonyanın rəngi meyit kimi ağarmışdı; o ayaq üstə durub Lujinə baxırdı, heç bir söz demirdi. Elə bil ki, məsələnin nə yerdə olduğunu hələ başa düşmürdü. Bir neçə saniyə keçdi.

Lujin diqqətlə ona baxıb soruşdu:

– Hə, niyə dinmirsınız?

Nəhayət, Sonya zəif bir səslə:

– Mən bilmirəm... – dedi, – mən heç bir şey bilmirəm...

Lujin:

– Bilmirsiniz? – deyə təkrar soruşdu və bir neçə saniyə susdu.

Sonra, hələ də nəsihət edilmiş kimi, çox ciddi bir ifadə ilə sözünə davam etdi: – Madmazel, bir fikirləşin, düşünün, mən sizə düşün - mək üçün yenə də vaxt verməyə razıyam. Lütfən, bir şeyi nəzərə alın: mən buna bu qədər əmin olmasayıdım, məlum shəydir ki, belə təcrübə sahibi olduğum halda, sizi, doğrudan-doğruya, belə müqəssir saymağa cəsarət etməzdim, çünki hamının qarşısında və düz üzünüzə deyilən belə bir ittihama, əgər bu ittiham yalan, ya ancaq səhv olsa, mən özüm, bəzi mənada, cavabdehəm. Mən bunu bili - rəm. Bu gün səhər mən öz ehtiyacım üçün üç min manat məblə - ğində, orta hesabla bir neçə beş faizli bilet xirdalamışdım. Bunun hesabı mənim dəftərçəmdə yazılmışdır. Evə gələndə mən pulu say - dim, Andrey Semyonoviç də buna şahiddir, iki min üç yüz manat sayıb pul kisəmə, pul kisəmi də sürtükümün yan cibinə qoydum. Stol üstündə beş yüz manata qədər kağız pul qaldı, bunların da içində

üç dənə kağız yüzlük vardi. Elə bu zaman siz gəldiniz (mənim dəvətim üzrə) və nə qədər ki, mənim yanımıda oldunuz, həmişə böyük bir təşviş içində idiniz, hətta səhbətimiz heç qurtarmadığı halda, hələ danışdığımız zaman, siz, nədənsə, üç dəfə durub getmək istədiniz, özü də tələsirdiniz. Andrey Semyonoviç bunu hamısına şahiddir və sizə deyə bilər. Madmazel, yəqin, siz özünüz də bir şeyi təsdiq etməkdən və söyləməkdən imtina etməzsınız: mən sizi Andrey Semyonoviçin vasitəsilə çağırtdırdım, ancaq ona görə çağırtdırdım ki, sizin qohumunuz olan Katerina İvanovnanın (mən onun verdiyi ehsana gələ bilmədim) düşdüyü ağır vəziyyəti və kimsəsizliyi, həm də onun xeyrinə pul yığmağın, lotereya və buna bənzər şeylər düzəltməyin mənfeətli olması haqqında danışım. Siz mənə təşəkkür etdiniz, hətta gözinən də yaşardı (mən sizə hər şeyi olduğu kimi danışram; əvvəla, ona görə ki, bunu sizin yadınıza salıb, ikincisi də, sizə göstərim ki, mənim xatirimdən heç bir şey çıxmamışdır). Sonradan mən stolun üstündən bir onluq kağız pul götürüb öz adımdan, sizin ananızın xeyri və ilk yardım üçün sizə verdim. Andrey Semyonoviç bunun hamısını gördü. Sonra mən sizi qapıya qədər ötürdüm – bu zaman siz yenə də təşviş içində idiniz, siz gedəndən sonra mən Andrey Semyonoviçlə tək qaldım və on dəqiqəyə qədər onunla səhbət etdim. Sonra Andrey Semyonoviç otaqdan çıxdı; mən yenə də pul qoyduğum stolun yanına getdim, fikrim əvvəldən belə idi ki, pulu sayıb ayrı qoyum. Pulu sayanda gördüm ki, bir yüzlük yoxdur, – buna çox təəccüb etdim. İcazə verin, belə bir fikir yürüdüm: mən bu barədə Andrey Semyonoviçdən qətiyyən şübhələnə bilmərəm, hətta bunu təsəvvürümə gətirməyə də utanıram. Pulu sayanda da səhv edə bilməzdim, çünki siz gələndən azca əvvəl bütün pulu sayıb qurtarmışdım, yekun da düz idi. Mən dərhal sizin təşviş içində olduğunuz, tələsib getmək istədiyinizi və əllərinizi bir müddət stol üstündə saxladığınızı xatırladım, sonra sizin necə bir ictimai vəziyyətdə olduğunuzu və bununla əlaqədar vərdişlərinizi təsəvvürümə gətirdim, dəhşət içində, hətta iradəm əleyhinə məcbur oldum ki, sizdən şübhələnməm; əlbəttə, bu çox amansız, lakin ədalətli bir şübhədir! Yenə əlavə və təkrar edirəm: mən buna tamamilə əmin olsam da, başa düşürəm ki, hər halda, mənim bu indiki ittihamımda məndən ötrü bir qədər risk vardır. Lakin necə ki özünüz görürsünüz, mən məsələni üstüortülü saxlamadım; mən bunun üstünü açdım,



özü də niyə açdığımı sizə deyim: mən bunu, xanım, ancaq sizin nankorcasına nanəcibliyinizə görə etdim! Necə? Mən sizi ananızın xeyri üçün çağırtdırdım, mən sizə, imkanım olan dairədə, on manat ianə verdim, amma siz bunun əvəzində elə oradaca belə bir hərəkət etdiniz! Yox, bu heç yaxşı hərəkət deyil! İbrət dərsi mütləq lazımdır! Bir özünüz düşünün; sizin həqiqi dostunuz olduğumdan (zira, bu anda sizin məndən yaxşı dostunuz ola bilməz!), sizdən xahiş edirəm, ağlınzı başınıza yığasınız! Yoxsa mən amansız olacağam! İndi nə deyirsiniz?

Sonya dəhşət içinde piçıldı:

– Mən heç bir şey götürməmişəm. Siz mənə on manat vermişdiniz, alın, götürün.

Sonya cibindən yaylığını çıxardı, düyününü tapıb açdı, yaylığın ucuna bağladığı onluq kağız pulu Lujinə sarı uzatdı.

Lujin pulu almayıaraq, məzəmmətlə və inadla dedi:

– Deməli, yüz manatı siz boynunuza almırsınız?

Sonya ətrafına nəzər saldı, hamı ona baxırdı: bu adamların üzündə dəhşət, ciddiyət, istehzə və nifrat vardi. Sonya dönüb Raskolnikova baxdı... Raskolnikov əllərini döşündə çarpezlayaraq, divarın qabağında durmuşdu, odlu bir nəzərlə ona baxırdı.

– Ah, ilahi! – Sonya ancaq bu sözləri deyə bildi.

Lujin astadan, hətta nəvazışlə:

– Amaliya İvanovna, – dedi, – siz polis idarəsinə xəbər verməlisiniz, buna görə də acizanə rica edirəm, hələlik dalandarın ardınca adam göndərin.

Amaliya İvanovna əlini-əlinə cirparaq dedi:

– *Qot der barmiqersire!*¹

Mən elə belə də bilirdim ki, o uğurlamışdır!

Lujin dərhal onun sözünü qüvvət verdi:

– Siz elə belə də bilirdiniz? Deməli, belə bir nəticəyə gəlmək üçün sizin əvvəller də bəzi əsaslarınız varmış. Çox hörmətli Amaliya İvanovna, sizdən rica edirəm, bu adamların qabağında söylədiyiniz bu sözləri yadınızda saxlayasınız!

Birdən hamı bərkdən danışmağa başladı. Hamı hərəkətə gəldi.

Katerina İvanovna birdən məsələnin nə yerdə olduğunu dərk edərək həyəcanla dedi:

¹ Mərhəmətli tanrı! (alm.)

– Ne-e-cə?! – Yerindən qopmuş kimi, Lujinin üstünə cumdu.
– Necə?! Siz onu oğurluq etməkdə təqsirləndirirsınız? Sonyanı? Ah, alçaqlar, alçaqlar!

O, Sonyanın üstünə yüyürdü, ariqlamış qolları ilə onu, məngə-nəyə almış kimi, bərk-bərk qucaqladı.

– Sonya! Sən niyə ondan bu on manatı aldın? Ay axmaq qız! Ver bura! O on manatı bu saat ver bura! Elə!

Katerina İvanovna Sonyadan pulu aldı, əllərində əzişdirərək yumurladı, qolaylayıb düz Lujinin üzünə atdı. Yumurlanmış kağız pul Lujinin gözünə dəyərək yerə düşdü. Amaliya İvanovna yüyürüb pulu götürdü. Pyotr Petroviç açıldı.

Çığıraraq:

– O dəlini tutun! – dedi.

Elə bu anda, qapı ağzında, Lebezyatnikovun yanında bir neçə adam da göründü, əyalətdən gələn iki qadın da onların arasında idi.

Katerina İvanovna çığırıldı:

– Necə?! Dəlini tutun? Dəli mənəm? Ax-maq! Axmaq özünsən! Məhkəmə siçanı, alçaq adam! Sonya, Sonya sənin pulunu götürərək? Sonya oğrudur? Hələ o, sənin özünə də pul verər, axmaq! – Katerina İvanovna əsəbi halda qəhqəhə ilə güldü. Sonra Lujini hamiya göstərərək, oyan-buyana qaçmağa başladı. – Belə bir axmaq görmüsünüz mü? – Birdən Amaliya İvanovna onun gözüne sataşdı.
– Necə, sən də? Ay ləçərin biri, ləçər, sən də o deyəni deyirsən? Sən də təsdiq edirsən ki, Sonya “oğrudur”, ay alçaq prussiyalı, kri-nolin geymiş toyuq ayağı! Ay sizə mən nə deyim! Nə deyim! Sən alçağın yanından gələndən sonra o heç otaqdan çıxmayıb, gəlib mənim yanımıda oturub, bunu hamı görüb! Gəlib Rodion Roma-noviçin yanında oturdu!.. Onu axtarın! O ki buradan kənara çıxmayıb, deməli, pul gərək onda olsun! Gəl axtar, axtar, axtar! Ancaq pulu tapmasan, onda, əzizim, daha bağışla, bunun cavabını verə-cəksən! Padşahın, mərhəmətli padşahın, padşahın özünün yanına gedəcəyəm, gedib ayaqlarına düşəcəyəm, bu saat, elə bu gün gedəcəyəm! Mən kimsəsizəm! Məni buraxarlar! Elə bilirsən burax-mazlar? Səhv eləyirsən, buraxarlar! Buraxarlar! Yoxsa onu yazıq görmüsən, ürəyində tutmusan ki, deyib-danişmaz? Buna arxayın olmuşsan? O, yazıq olsa da, mən diribaşam! Haqq-hesabını alarsan! Axtar da, axtar, axtar!



Katerina İvanovna Lujini qəzəblə dartsıdır, onu Sonyanın yanına çəkirdi.

Lujin mızıldaya-mızıldaya deyirdi:

– Mən hazırlam, mən cavab verirəm... xanım, bir sakit olun, sakit olun! Mən çox yaxşı görürem ki, siz diribaşsınız!.. Bunu... bunu... necə etmək olar? Bunu polis işçilərinin eli ilə etmək lazımdır... Hərçənd indinin özündə şahid çoxdur... Mən hazırlam... Lakin, hər halda, bu, kişi üçün çox çətin olar... səbəbi də cinsiyət məsələsidir... Əgər Amaliya İvanovna kömək eləsə... Hərçənd, bu belə olmur... Bəs onda necə eləyək?

Katerina İvanovna çıçırdı:

– Necə bilirsiz, elə də eləyin! Kim istəyirsə, qoy onun üstünüə axarsın! Sonya, ciblərini çevir, onlara göstər! Budur, bax! Bax, zalım, budur, boşdur, burun yaylığı vardır, cibində ayrı bir şey yoxdur, görürsən?! Bu da o biri cibi, bax, bax! Görürsən, görürsən?!

Katerina İvanovna Sonyanın ciblərini çevirməkdən başqa, onları tutub dartsıldırdı da. Birdən onun cibindən bir kağız çıxdı, havada dairə vuraraq Lujinin ayaqları altına düşdü. Hami bunu gördü. Bir çoxları həyəcanla səsləndi. Pyotr Petroviç əylilib iki barmağı ilə kağızı yerdən götürdü, hamının gözü qabağında yuxarı qaldırıb açdı. Bu, səkkiz qat bükülmüş bir kağız yüzlük idi. Pyotr Petroviç əlini gəzdirə-gəzdirə pulu hamiya göstərdi.

Amaliya İvanovna çıçırmaga başladı:

– Oğru! İtil buradan! Polis! Polis! Bunu Sibirə göndərmək lazımdır! İtil buradan!

Hər tərəfdən həyəcanlı səslər ucaldı. Raskolnikov susur, gözünü Sonyadan çəkmirdi, arabir də cəld Lujinə baxırdı. Sonya elə durduğu yerdə dayanmış, sanki huşunu itirmişdi; o buna təəccüb də etmirdi. Birdən o, qıpqırmızı qızardı, çıçıraraq əllərlə üzünü örtdü. Sonra ürək parçalayan bir fəryad qoparaq, Katerina İvanovnanın üstünə yürüdü.

– Yox, mən deyiləm! Mən götürməmişəm! Mənim xəbərim yoxdur!

Katerina İvanovna Sonyanı qucaqlayaraq bağırna basdı, sanki onu öz sinəsilə hamidan qorumaq istəyirdi. Aydın görünürdü ki, Katerina İvanovna buna inanmir; bununla belə, o çıçıraraq deyirdi:

– Sonya! Sonya! Mən buna inanmırıam! Görürsən ki, mən buna inanmırıam! – Katerina İvanovna çıçıra-çıçıra Sonyanı, bir uşaqqi, öz qolları arasında bərk-bərk sıxır, ardı-arası kəsilmədən həm

onu, həm də onun əllərini qamarlayaraq öpürdü. – Sən heç bunu edərsənmi? Belə də axmaq adamlar olar?! Ah, ilahi! – O hamiya müraciət edərək çıçırdı: – Siz axmaqsınız, axmaqsınız! Bunun necə bir ürəyi olduğunu siz hələ bilmirsiniz, bilmirsiniz! Bu götürər, bu?! Əgər sizə lazımlı olsa, o, öz əynindən axırıcı paltarını da çıxarar, satar, ayaqyalın gəzər, sizə verər, – o belə qızdır! O buna görə sarı bilet almışdır ki, mənim uşaqlarım açısından ölürdü, özünü bizim üçün satıb!.. Ah, rəhmətlik, rəhmətlik! Ah rəhmətlik, rəhmətlik! Görürsən? Görürsən? Bu da sənin üçün verilən ehsan! İlahi! Siz hamınız nə durub baxırsınız, niyə bunu müdafiə etmirsiniz? Rodion Romanoviç! Siz niyə köməyə gəlmirsiniz? Yoxsa siz də inanırsınız? Siz onun heç çəçələ barmağına da dəyməzsınız, hamınız, hamınız, hamınız, hamınız! İlahi! Ay adamlar, bunu müdafiə edin!

Bu zavallı, bu kimsəsiz, bu vərəmli qadının fəryadı, göz yaşları, elə bil ki, məclisdəki adamlara çox böyük təsir bağışladı. Onun ürəkağrısı duyulan, vərəmli adamlara xas olan ariq üzündə, qanı qurumuş solğun dodaqlarında, fəryad edən xırılılı səsində, uşaq ağlamasına oxşar hönkürtüsündə, Sonyanı müdafiə etmək üçün həm belə məyusluqla, həm də inamla, uşaqcасına söylədiyi bu yalvarışda o qədər iztirab vardı ki, hamının, elə bil, bu bədbəxt qadına yazığı gəldi. Hər halda, Pyotr Petroviçin o saat yazığı gəldi:

O nüfuzedici bir səslə ucadan dedi:

– Xanım! Xanım! Bu məsələnin sizə dəxli yoxdur! Heç kəs sizi bir pis niyyət üstündə, yaxud sizin bu işdə əliniz vardır deyə, təqsirləndirə bilməz, bir halda ki, onun ciblərini siz özünüz çevirib pulu meydana çıxartdınız; deməli, sizin bundan heç xəbəriniz yoxmuş. Çox-çox təəssüf etməyə hazırlam ki, yoxsulluq Sofya Semyonov-nanı belə bir işə təhrik etmişdir, ancaq, madmazel, siz nə üçün bunu etiraf etmək istəmirdiniz? Biabırçılıqdanmı qorxurdunuz? İlk addım olduğu üçünmü? Bəlkə də, özünüzi itirmişdiniz? Məlum məsələdir... Lakin niyə aksi belə bir işə əl atdınız? – O, məclisdə olanların hamısına müraciət edərək dedi: – Həzərat! Həzərat! Mən buna həm təəssüf edərək, həm də, necə deyərlər, dərdə şərik ola-raq, hətta elə indi bunu əfv etməyə hazırlam. – Sonra o, Sonyaya sarı dönərək əlavə etdi: – Madmazel, qoy sizin indi çəkdiyiniz xəcalət sizin üçün gələcəkdə iibrət dərsi olsun; mən bu işi nəticəsiz buraxıram və qoy belə olsun, məsələni qurtarıram. Kifayətdir!



Pyotr Petroviç çəp-çəp Raskolnikova baxdı. Bu zaman onların baxışları bir-birinə rast gəldi. Raskolnikovun odlu baxışı onu yan-dırıb külə döndərməyə hazırlıdı. Katerina İvanovna isə, elə bil ki, daha heç bir şey eşitmirdi. O, Sonyanı qucaqlayaraq, dəli kimi öpürdü. Üşaqlar da xırda əllərilə hər tərəfdən Sonyanı qucaqlamış-dilar, Poleçka isə məsələnin nə yerdə olduğunu hələ lazımlıca başa düşməyərək, ağlamaqdan şışmiş xırdaca, qəşəng üzünü Sonyanın çıynınə qoymuşdu; o hələ də hönkür-hönkür ağlayır, göz yaşını sel kimi axırdı.

Birdən qapı ağızından uca bir səs eşildi:

– Belə də alçaqlıq olar?!

Pyotr Petroviç tez səs gələn tərəfə döndü.

Lebezyatnikov diqqətlə onun gözlərinə baxaraq, təkrar etdi:

– Belə də alçaqlıq olar?!

Pyotr Petroviç, elə bil ki, diksindi. Hami bunu gördü. (Sonralar bunu xatırlayırdılar.). Lebezyatnikov otağa girdi.

Pyotr Petroviçə yaxınlaşaraq dedi:

– Siz hələ bir cəsarət edib məni şahid də göstərirsiniz?

Lujin Mizıldadı:

– Andrey Semyonoviç, bu nə deməkdir? Siz nəyi deyirsiniz?

Lebezyatnikov öz korus gözlərilə sərt-sərt ona baxaraq hərarətlə dedi.

– Bu o deməkdir ki, siz... böhtançısanız; bunu mən deyirəm!

Lebezyatnikov yaman açıqlanmışdı. Raskolnikov gözlərini ona zil-ləyib durmuşdu, sanki onun hə sözünü tutaraq ölçüb-biçirdi. Yenə də ortalığa dərin bir sükut çökdü. Pyotr Petroviç, xüsusi ilə ilk anda, özünü itirdi. Kəkələyə-kəkələyə:

– Əgər bunu siz mənə... sizə axı nə olub? – dedi. – Ağlıınız başınızdadır mı?

– Mənim ağlım başımdadır, amma siz... əclafsanız! Ah, belə də alçaqlıq olar?! Mən durub qulaq asırdım; mən qəsdən gözləyirdim ki, məsələni tamam başa düşüm, ona görə ki, etiraf edirəm, bu heç də məntiqi deyil... Siz bunu axı niyə edirsiniz, – başa düşmürem.

– Mən axı nə etmişəm? Bu boş-boş sözləri buraxın getsin! Ya, bəlkə, siz içmisiniz?

– Alçaq adam, bəlkə də, içən sizsiniz, mən deyiləm! Mən heç ömrümdə araq da içməmişəm, çünkü bu mənim əqidəmə uymayan

şeydir! – Lebezyatnikov hamıya ayrılıqda müraciət edərək əlavə etdi: – Bir təsəvvür edin: bu özü öz əlilə həmin yüzlük kağız pulu Sofya Semyonovnaya verdi, – mən bunu gördüm, mən bunun şahidiyəm, mən lap and içərəm! Bu özü, bu özü verdi!

Lujin çıçırdı:

– Siz dəli olmusunuz-nədir, yaramaz! O özü buradadır, sizin qabağınızdadır: o özü indicə burada, hamının qabağında məndən on manatdan artıq pul almadığını təsdiq etdi. Yaxşı, bu sözdən sonra mən ona yüzlüyü necə vermiş olaram?

Lebezyatnikov öz sözünün üstündə duraraq, çıçıra-çıçıra deyirdi:

– Mən gördüm! Gördüm! Əqidəmin əleyhinə olsa da, mən bu saat məhkəmə qarşısında hər necə desələr and içməyə hazırlam, çünkü bu pulu sizin onun cibinə gizlice qoyduğunuzu mən gördüm! Ancaq mən axmaq elə güman etdim ki, siz alicənablıq göstərərək, belə gizlice qoydunuz!.. Siz qapı ağızında xudahafızlaşışb ondan ayrılanla, o döñəndə, siz də bir əlinizlə onun əlini sixanda, o biri əlinizlə, sol əlinizlə gizlice onun cibinə bir kağız qoydunuz. Mən gördüm! Gördüm!

Lujinin rəngi ağardı.

– Siz niyə yalan danışırsınız?! Siz pəncərə qabağında durduğunuz halda, bu kağızı necə görə bildiniz? Bu sizin gözünüzü görüb... sizin koruş gözünüzə! Siz sayıqlayırsınız!

– Yox, gözümə görünməyib! Mən uzaqda dursam da, hamısını gördüm; doğrudur, pəncərə qabağından bu kağızı görmək çətindi, bunu düz deyirsiniz, amma mən ayrı bir səbəbə görə yəqin bildim ki, bu kağız yüzlükdür, çünkü siz Sofya Semyonovnaya onluq kağız pulu verəndə, – özüm gördüm, – elə o zaman stolun üstün -dən bir yüzlük götürdüñüz (bunu mən gördüm, çünkü onda mən yanında durmuşdum, özü də dərhal məndə belə bir fikir əmələ gəldi, buna görə də sizin əlinizdə yüzlük olduğu yadımdan çıxmırıldı). Siz onu qatlayıb əlinizdə bərk-bərk sıxışdırınız. Sonra bu yenə mənim yadımdan çıxdı; ancaq siz ayağa qalxanda pulu sağ əlinizdən sol əlinizə qoydunuz, pul da az qaldı ki, əlinizdən yerə düşsün. Bu vaxt kağız yüzlük yenə də mənim yadıma düşdü, çünkü bayaqkı fikir yenə də mənim aqlıma gəlmışdı: mən belə fikirləşirdim ki, siz, yəqin, məndən gizli ona yaxşılıq etmək istəyirsiniz! Buna görə də mən bunu çox diqqətlə izləməyə başladım, buna görə də onun cibinə



gizlicə pul qoyduğunuzu gördüm. Mən bunu gördüm, gördüm!
Mən and içərəm!

Az qalırdı ki, Lebezyatnikovun nəfəsi tutulsun; hər tərəfdən cürbəcür səslər eşidilməyə başladı, bu səslərin çoxu təəccüb ifadə edirdi, lakin təhdidə dici, qəzəbli səslər də eşidiliirdi. Hami bir-birini sıxışdırı-sıxışdırı Pyotr Petroviçə yaxınlaşırı. Katerina İvanovna Lebezyatnikovun üstüne yüyürdü.

– Andrey Semyonoviç! Mən sizin barənizdə yanılmışam! Son – yanı müdafiə edin! Bircə siz onun tərəfindəsiniz! O, yetimdir, sizi Allah göndərib! Andrey Semyonoviç, əzizim, atam!

Katerina İvanovna bunu deyib dizləri üstə Lebezyatnikovun qabağına yıxıldı: o nə etdiyini, bəlkə də, heç bilmirdi.

Lujin qəzəblənərək çılgınlıqla baxırdı:

– Yalan! Siz yalan danışırsınız, cənab! “Yadımdan çıxdı, yadıma düşdü, yadıma düşdü, yadımdan çıxdı...” – bu nə deməkdir? Deməli, pulu mən qəsdən onun cibinə qoymuşam? Niyə axı? Nə məqsədlə? Mənim nə işim var bu...

– Niyə? Bax, bunu mən özüm də başa düşmürəm; amma danışdığım eynən olan şeydir, bu düzdur! Rəzil, cinayətkar adam, mən qətiyyən yanılmırıam! Mənim yaxşı yadımdadır, bununla əla-qədar olaraq onda dərhal mənim ağılıma bir şey gəldi, onda ki, mən sizə təşəkkür edib əlinizi sıxdım: pulu siz onun cibinə nə üçün gizlicə qoydunuz? Niyə axı gizlicə? Yoxsa bunu məndən gizlətmək istəyirdiniz? Ona görə gizlətmək istəyirdiniz ki, mən belə şeylərin əleyhinəyəm, mən şəxsi xeyriyyəciliyi inkar edirəm, çünki bu heç bir şeyi əsaslı surətdə yaxşılaşdırırmı!.. Mən bu qərara gəldim ki, siz, doğrudan da, mənim yanımıda ona pul verməyə xəcalet çəkirsiniz; sonra belə də fikirləşdim: dedim, bəlkə, siz ona bir hədiyyə vermək, onu təəccübəndirmək istəyirsiniz: əlini cibinə salanda birdən görəcək ki, cibində bir yüzlük vardır... (çünki bəzi xeyriyyə sahibləri etdikləri yaxşılığı ört-basdır etməyi çox xoşlayırlar, – mən bunu bilirəm). Sonra mən belə də düşündüm ki, siz, yəqin, onu sınaqdan keçirmək istəyirsiniz: görək, pulu cibində tapanda gəlib sizə təşəkkür edəcəkmi! Bunu da fikirləşdim ki, görünür, siz gəlib təşəkkür edil - məsini istəmirsiniz, necə deyirlər, sağ əlin sol əldən xəbəri olmasın... sözün qisası, belə bir şey... Onda mənim ağılıma çox şeylər gəldi, dedim ki, bunları sonra götür-qoy edərəm, ancaq bu sirri bildiyimi

sizə açıb deməyi özüm üçün nəzakətsizlik hesab etdim. Eyni zamanda elə o saat ağlıma bir şey gəldi: nə demək olar, birdən Sofya Semyonovna cibində pul olduğunu bilənə kimi bu pulu itirər; buna görə də mən belə bir qərara gəldim: gedib onu çağırırm, deyim ki, cibinize yüz manat pul qoyublar. Yolda ayaqüstü bir cənab Kobilyatnikovların da otağına girdim ki, onlara “Müsəbat üsulun ümumi nəticələrini”¹ də verim, xüsusilə Pideritin, həm də Vagnerin məqalələrini oxumağı tövsiyə edim. Sonra bura gəldim, burada da belə bir əhvalat gördüm! Yaxşı, əgər mən, doğrudan da, sizin Sofya Semyonovnanın cibinə yüz manat pul qoyduğunuzu görməsəydim, ağlıma heç belə fikirlər gələrdimi, belə şeyləri düşünərdimmi?

Andrey Semyonoviç belə məntiqi bir nəticə ilə bitirdiyi bu uzun nitqini qurtaranda yaman yorulmuşdu, hətta üzündən damcı-damcı tər töküldürdü. Əfsus ki, o, öz fikrini rusca da yaxşı izah edə bilmirdi (eyni zamanda ayrı bir dil də bilmirdi), buna görə də, sanki, birdən-birə gücdən düşdü, hətta göstərdiyi vəkillik şücaətindən sonra, elə bil ki, arıqladı da... Lakin onun nitqi çox böyük təsir bağışladı. O elə ürəkdən, elə ehtirasla danışdı ki, görünür, hamı onun sözünə inanırdı. Pyotr Petroviç hiss etdi ki, iş yaşdır.

Həyəcanla dedi:

— Mənim nəyimə lazımdır ki, sizin ağliniza elə axmaq-axmaq fikirlər gəlmişdir? Bu sübut deyil! Siz bunları yuxuda da sayıqlaya bilərsiniz – bunlar nədir ki! Amma mən sizə deyirəm siz yalan danışırsınız, cənab! Mənə qarşı ədavətiniz olduğu üçün yalan deyirsiniz, mənə böhtan atırsınız, çünkü mən sizin sərbəstlik və dinsizlik ifadə olunan ictimai təkliflərinizlə razılaşmamışdım, – məsələ belədir!

Lakin bu hiylənin Pyotr Petroviçə bir xeyri olmadığı. Əksinə, hər tərəfdən deyinməyə başladılar.

Lebezyatnikov çıçıraraq dedi:

— Hə, sən gör haralara əl atdin!.. Yalan deyirsən! Polis işçilərini çağır, mən and içərem! Ancaq bir şeyi başa düşmürəm: bu adam niyə belə alçaq bir işə əl atmışdır? Ah, alçaq, rəzil insan!

Nəhayət, Raskolnikov qəti bir səslə dedi:

¹ “Müsəbat üsulun ümumi nəticələri” – İ.Nekmodovun redaksiyası ilə tərcümə edilmiş məqalələr məcmuəsi. 1866-cı ildə Peterburqdə çapdan çıxmışdır. Kitaba R.Virxovun, Klod Bernarin, Molesotun, T.Pideritin, A.Vagnerin məqaleləri daxil edilmişdir. Çap olunmuş məqalələr içərisində doktor Pideritin “Beyin və ruh”, “Bütün düşünən oxular üçün fizioloji psixologiya haqqında oçerk” məqalələri də vardır.



— Mən onun niyə belə bir işə əl atdığını izah edə bilərəm, lazımlı gəlsə, and da içərəm! — bu sözləri deyərək, qabağın çıxdı.

Görünür, o sakit idi və öz fikrində qəti idi. Ona baxan kimi hamiya aydın oldu ki, o, doğrudan da, məsələnin nə yerdə olduğunu bilir və bu saat işin üstü açılıcaqdır.

Raskolnikov düz Lebezyatnikova sarı dönerək, sözünə davam etdi:

— İndi məsələ tamamilə mənə aydınlaşdır. İşin lap başlanğıcından mən şübhələnməyə başlamışdım: hiss edirdim ki, burada alçaqcasına bir kələk vardır. Mən bəzi səbəblər görə şübhələnməyə başlamışdım, bu səbəblər ancaq mənə məlumdur, indi mən bunları sizə izah edəcəyəm: bütün məsələ bundadır! Andrey Semyonoviç, siz isə çox qiymətli izahatınızla hər şeyi mənə aydınlaşdırırdınız. Xahiş edirəm, hamı, hamı qulaq assın. Bu cənab (o, Lujini göstərdi) bu yaxında bir qızla, yəni mənim bacımla – Avdotya Romanovna Raskolnikova ilə evlənmək isteyirdi. Ancaq Peterburqa gələndən iki gün sonra, ilk görüşdə o, mənimlə dalaşdı, mən də onu evimdən qovdum; buna iki nəfər şahid də vardır. Bu adam məndən bərk acıqlıdır... İki gün bundan əvvəl mən heç bilmirdim ki, o, burada sizin otağınızda qalır; o gün ki mən Lujinlə dalaşmışdım, yəni iki gün bundan əvvəl, mən Katerina İvanovnanın əri mərhum cənab Marmeladovla dostluq əlaqələrimə görə onun dəfn üçün pul vermişdim, o bunu görmüşdü. Elə o saat da götürüb anama kağız yazmışdı ki, guya, mən bütün pulumu Katerina İvanovnaya yox, Sofya Semyonovnaya vermişəm; eyni zamanda Sofya Semyonovnanın xasiyyəti haqqında... çox alçaqcasına sözlə işlətmışdı, yəni mənim Sofya Semyonovna ilə necə bir əlaqədə olduğunu işarə etmişdi. Özünüz başa düşürsünüz ki, bunu o, bir məqsədlə edirdi: istəyirdi ki, anamlı və bacımla mənim aramı vursun, — guya, mən onların kömək üçün mənə verdikləri son qəpiklərini pis bir niyyətlə israf edirəm... Dünən axşam anamın və bacımlın yanında Lujinin gözü qabağında məsələnin necə olduğunu açıb göstərdim, sübut elədim ki, pulu mən Sofya Semyonovnaya yox, dəfn üçün Katerina İvanovnaya vermişəm; həm də iki gün bundan əvvəl heç Sofya Semyonovna ilə tanış da deyildim, heç onun üzünü də görməmişdim. Mən onda bir şeyi də əlavə etdim: dedim ki, Pyotr Petroviç Lujin bütün məziyyətlərlə bir yerdə Sofya Semyonovnanın heç çəçələ barmağına da dəyməz. Sonra məndən soruşdu ki, siz Sofya Semyonovnanı bacınızla yan-yanaya

oturdarsınızmı? Mən də dedim ki, elə həmin gün mən onu öz bacımanın yanında oturtmuşdum. O gördü ki, anam və bacım onun böhtanına görə mənimlə dalaşmaq istəmirlər, bundan hirslenərək, onlara pis-pis sözlər dedi. Nəticədə də tam pozğunluq əmələ gəldi; onu evdən qovdular. Bunun hamısı dünən axşam olmuşdur. İndi sizin bir şeyə daha artıq diqqət yetirməni xahiş edirəm, bir şeyi təsəvvür edin: əgər o, indi sübut edə bilsəydi ki, Sofya Semyonovna ogrurudur, bununla, əvvəla, öz şübhələrində haqlı olduğunu, bəlkə də, anama və bacıma sübut etmiş olardı, eyni zamanda, Sofya Semyonovnanı, bacıma tay etmək üstündə hirslenməkdə haqlı olduğunu, həm də mənə hücum etməklə bacımin və özünün evlənmək istədiyi qızın namusunu qoruduğunu da sübut edərdi. Sözün qisası, bu yolla o yenə də anamın və bacımin mərhəmətini qazana biləcəyinə ümid bəsləyirdi. O həm də məndən qisas almaq istəyirdi: o güman edirdi ki, Sofya Semyonovnanın namusu və xoşbəxtliyi mənim üçün çox qiymətlidir və bunu güman etməkdə onun əsası vardır. Onun nəzərdə tutduğu, bax, budur! Bu məsələni mən belə başa düşürəm! Onun tutduğu bu işin səbəbi budur, buna ayn bir səbəb ola bilməz!

Raskolnikov öz sözünü belə, ya buna bənzər bir şəkildə qurtardı. Məclisdəki adamlar ona çox diqqətlə qulaq asır, tez-tez də həyəcanlı ifadələrlə onun sözünü kəsirdilər. Lakin onun sözünü kəssələr də, o, sakit, aydın, dürüst, kəsərlə və möhkəm danışındı. Onun kəskin səsi, inamlı söylədiyi sözlər, ciddi üzü hamiya çox böyük təsir bağışladı.

Lebezyatnikov həyəcan və iftixarla onun sözünü təsdiq etdi:

— Belədir, belədir, bu belədir! Bu, yəqin ki, belədir, çünkü Sofya Semyonovna bizim otağa girən kimi o, məndən soruşdu: "Raskolnikov buradadır mı? Siz onu Katerina İvanovnanın qonaqları içərisində gördünüz mü?" Bunun üçün o, məni pəncərənin qabağına çəkdi, yavaşça bunu məndən soruşdu. Deməli, sizin burada olmağınız ona mütləq lazımmış! Bu belədir, belədir!

Lujin susur, istehza ilə gülümsəyirdi. Onun rəngi ağappaq ağarmışdı. Elə bil ki, buradan necə yaxa qurtaracağını düşünürdü. Bəlkə də, o, məmnuniyyətlə məsələni bu şəkildə qoyub gedərdi, ancaq belə bir vəziyyətdə bu mümkün deyildi: bununla o, haqlı olaraq ona qarşı irəli sürülen ittihamı, doğrudan da, Sofya Semyonovnaya böhtan atlığı boynuna almış olardı. Bir də ki xeyli içmiş olan camaat da bərk həyəcana gəlmışdı. İstefaya çıxmış ərzaq məmuru, bir çox



şeyi başa düşməsə də, hamıdan çox çığırır, Lujinin heç də xoşuna gəlməyən bəzi tədbirlər görməyi təklif edirdi. Lakin burada sərxoş olmayanlar da vardı; bütün otaqlardan hamı axışib gəlmüşdi. Xirdacüssəli polyakların hamısı yaman açıqlanmışdı, onlar ara vermədən Lujinə – “pane laydak!” deyə çığırrıdlar, eyni zamanda, mızıldaya-mızıldaya onu polyakca hədələyirdilər. Sonya çox diqqətlə qulaq asır, ancaq, elə bil ki, o da deyilənlərin çoxunu başa düşmür, sanki, bayığınlıqdan ayılırdı. O ancaq Raskolnikovdan gözünü çək-mir, hiss edirdi ki, onu yalnız Raskolnikov müdafiə edəcəkdir. Kate-rina İvanovna ağır-ağır və xırıldaya-xırıldaya nəfəs alındı, elə bil ki, bərk yorulmuşdu. Hamıdan çox Amaliya İvanovna axmaqcasına bir vəziyyətdə idi: ağızını açaraq durmuşdu, heç bir şey başa düşmürdü. O ancaq görürdü ki, Pyotr Petroviç tələyə düşmüdü. Raskolnikov yenə də danişmağa başladı, ancaq sözünü qurtarmağa ona imkan vermədilər: hamı söyüş söyə-söyə, hədələr yağdırı-yağdırı çığırır, Lujini araya alındı. Lakin Lujin qorxmadı. Sonyanı təqsirləndirmək məsələsində tamamilə uduzduğunu görüb, həyasızlığa başladı.

Adamları yara-yara deyirdi:

– İcazə verin, ağalar, icazə verin, sıxlışmayıñ, qoyun keçim! İltifat buyurun, məni hədələməyin, sizi inandırıram ki, heç bir şey olmayıacaqdır, heç bir şey eləyə bilməyəcəksiniz, mən elə qorxaqlardan deyiləm, əksinə, ağalar, siz belə bir cinayəti zoraklıqla örtbasdır etdiyiniz üçün cavab verəcəksiniz. Oğru lazımlı olandan da artıq ifşa edilmişdir, buna görə də mən onu təqib edəcəyəm. Məh-kəmədə oturanlar kor deyillər. Həm də... sərxoş da deyillər; onlar iki nəfər qəddar dinsizin, qiyamçının, azadfikirli adamın sözünə inanmayacaqlar, çünkü bu adamlar qisas almaq üçün məni təqsirləndirirlər, bunu da öz axmaqlıqları üzündən etiraf edirlər... Bəli, icazə verin!

– Elə bu saat mənim otağımdan elə gediniz ki, burada heç iziniz-tozunuz da qalmasın; çıxın gedin, bununla da bizim aramızda olan əlaqə tamam kəsilir! Düz iki həftədir ki... mən dəridən çıxıb ona izah edirdim... Bunu fikirləşəndə...

– Andrey Semyonoviç, axı mən özüm bu gün sizə deyirdim ki, gedəcəyəm, siz özünüz məni getməyə qoymurdunuz; indi isə bunu əlavə edirəm ki, siz axmaqsınız. Arzu edirəm ki, siz öz ağılnızı və koruş gözlərinizi müalicə edib sağaldasınız! Di, icazə verin, ağalar!

Lujin adamları yara-yara qabağa getdi. Lakin istefaya çıxmış ərzaq məmuru onu ancaq söyüslə əldən qoymaq istəmirdi: stol üstündən stəkanı götürdü, qolaylanaraq Pyotr Petroviçin üstünə atdı; stəkan Lujinə deyil, gedib düz Amaliya İvanovnaya dəydi. Amaliya İvanovna çıçırdı, istefaya çıxmış ərzaq məmuru isə stəkanı atarkən müvazinətini itirib guppulu ilə stolun altına yıxıldı. Pyotr Petroviç öz otağına keçdi, yarım saat sonra isə çıxb getdi. Sonya öz təbiəti etibarılə qorxaq bir qızdı; o, əvvəl də bilirdi ki, onu məhv etmək başqalarını məhv etməkdən asandır, həm də hamı onu təhqir edə bilər, bunun da heç cəzasını almaz. Bununla belə, işin sonuna qədər ona elə gəlirdi ki, ehtiyatlı, mülayim, hamının qarşı -sında itaetkar olmaqla canını fəlakətdən qurtara bilər. Lakin onun ümidi boşça çıxdı, bu ona çox ağır təsir bağışladı. O, əlbəttə, hər şeyə, hətta buna da, narazılığını bildirmədən, səbir ilə dözə bilərdi. Amma ilk dəqiqədə o çox ağır hallar keçirirdi. O, qalib gelib haqq qazansa da, ilk qorxu, ilk heyrət keçdiğdən, hər şeyi başa düşdükdən, aydın təsəvvür etdiğdən sonra acizlik və həqarət hissi onun qəlbini sıxmağa, ona əzab verməyə başladı. O, əsəbi sarsıntıya məruz qalaraq, hönkür-hönkür ağladı. Açırdı özünü saxlaya bilməyib, tez otaqdan çıxdı, qaça-qaça evlərinə getdi. Lujin də elə onun qabağınca çıxb getmişdi. Stəkan Amaliya İvanovnaya dəyəndə və oradakı adamlar ona bərkdən güləndə o da duyduğu təhqirə dözmədi. Çığıraraq, dəli kimi Katerina İvanovnanın üstünə cumdu: bütün bu şeylərin təqsirini o, Katerina İvanovnada görürdü.

— Rədd ol otaqdan! Bu saat! Marş!

Bunu deyərək, Katerina İvanovnanın şeylərini götürüb yerə atmağa başladı. Katerina İvanovna, onsuz da, dərd içində boğu-lurdu, az qalırdı ki, bayılsın; nəfəsi təngiye-təngiye, rəngi ağarmış halda cəld yataqdan qalxdı (o gücdən düşmüş, yatağında yıxılıb qalmışdı), Amaliya İvanovnanın üstünə cumdu. Lakin qüvvətce onlar heç də bir-birinin tayı deyildi: Amaliya İvanovna bir quş tükü kimi onu özündən yana itələdi.

Katerina İvanovna fəryad edə-edə, hönkür-hönkür ağlaya-ağlaya, nəfəsi tutula-tutula deyirdi:

— Necə?! Bizə pis-pis böhtan atdıqları bəs deyil, hələ bir bu alçaq mənim üstümə də cumur! Necə? Bu gün mənim ərim dəfn olunub, burada ehsan vermişəm, çörək kəsmişik, amma bu məni



yetimlərimlə küçəyə qovur!.. Mən axı hara gedim?! Birdən o, gözləri parıldıya-parıldıya çıçırdı: – İlahi, doğrudanmı, ədalət yoxdur?! Bəs sən bizim kimi yetimləri müdafiə etməyəndə kimləri müdafiə edəcəksən?! Bu dünyada haqq da var, həqiqət də var, mən buları axtarış tapacağam! Bir dayan, dinsiz əclaf! Poleçka, sən uşaqların yanında ol, mən qayıdış gələcəyəm! Küçədə də olsa, məni gözləyin! Baxıb görərik: bu dünyada həqiqət var, ya yoxdur!?

Katerina İvanovna, mərhum Marmeladovun öz söhbətində adını çekdiyi yaşlı draddedam örپəyi başına saldı, hələ də otaqda yiğisib duran kefli adamları yara-yara, fəryad edə-edə, göz yaşı tökə-tökə cəld küçəyə çıxdı; onun məqsədi qeyri-müəyyəndi: o, hər necə olsa, elə bu saat ədalət tapmaq istəyirdi. Poleçka qorxa-qorxa iki balaca uşaqla sandığın üstündə künçə qıslımsıdı, onları qucaqlayaraq tit-rəyə-titrəyə anasının gəlməsini gözləyirdi. Amaliya İvanovna otaqda çıçıra-çıçıra, ağlaya-ağlaya əlinə keçən hər şeyi yerə tulazlayır, özbaşınalıq edirdi. Kirayənişinlər bağırışır, hərə ağızına gələni deyirdi: bəziləri baş verən hadisə haqqında nə qanırdısa onu söyləyir, bəziləri bir-birilə deyişə-deyişə söyüşür, bəziləri də ucadan oxuyurdular...

Raskolnikov fikirləşərək, öz-özünə düşündü:

“Daha vaxtdır, gərək mən də gedim. Yaxşı da, Sofya Semyonovna, görək indi siz nə deyəcəksiniz!”

O bunu deyib, Sonyanın yanına getdi.

IV

Raskolnikovun qəlbində nə qədər özünəməxsus dəhşət və iztirab olsa da, o, Sonyanın Lujinə qarşı fəal və gümrəh bir vəkili idi. Səhər çığı o çox əziyyət çəkmişdi, bununla belə, təəssüratının dəyişməsi üçün belə bir fürsət düşməsinə, sanki, sevinirdi, çünki bu təəssürat onun üçün dözülməz bir şey olmuşdu; bundan başqa, Sonyanı müdafiə etmək məsələsində onun içindən gələn şəxsi hissələri də vardi. Bir də ki, Sonya ilə görüşmək məsələsi, xüsusilə arabir, onu çox narahat edirdi: Lizavetanı kim öldürmüştü, – o gərək bunu Sonyaya deyəydi, buna görə də yamanca əzab çəkəcəyini indidən hiss edir və sanki, bundan yaxa qurtarmaq istəyirdi. O, Katerina İvanovnanın otağından çıxarkən və “yaxşı da, Sofya

Semyonovna, görək indi siz nə deyəcəksiniz” sözlərini söyləyərkən, görünür, hələ də Lujin üzərində qələbənin, meydanoxuyucu cəsarətli bir hərəkətin, duyduğu gümrəhliyin və bundan doğan zahiri bir həyəcanın təsiri altında idi. Lakin onun başına qəribə bir hadisə gəldi: Kopernaumovun mənzilinə çatanda birdən güccən düşərək, böyük bir qorxu hiss etdi. Fikirli halda qapının qabağında dayanaraq, öz-özünə qəribə bir sual verdi: “Lizavetanı öldürdüyümü ona deyimmi?!” Bu qəribə bir sualdı, çünki Raskolnikov, eyni zamanda, hiss etdi ki, bunu nəinki deməmək olmaz, hətta müvəqqəti olaraq təxirə salmaq da mümkün deyil. Bunun nə üçün mümkün olmadığını o hələ bilmirdi, ancaq bunu hiss edirdi. Belə bir zəruri məsələ qarşısında öz zəifliyini dərk etmək ona əzab verir, onu öz təzyiqi altına alaraq sıxırı. Daha düşünməmək və əzab çəkməmək üçün o, tez qapını açıb Sonyaya baxdı. Sonya stola dirsəklənərək və əllərilə üzünü örtərək oturmuşdu; Raskolnikovu görən kimi cəld ayağa qalxıb, ona sarı getdi, sanki, onu gözləyirdi.

Otağın ortasında Raskolnikovla üz-üzə gələrək tez dedi:

– Sızzız mən necə olardım?!

Görünür, o elə ancaq bunu Raskolnikova demək istəyirmiş. Elə bunun üçün də onu gözləyirmiş.

Raskolnikov stola yaxınlaşdı. Sonyanın indicə qalxdığı stulda oturdu. Sonya, eynən dünənki kimi, ondan iki addım kənardə, onun qabağında durdu.

– Sonya, nə var? – Raskolnikov birdən səsinin titrədiyini hiss etdi. – Axi bütün məsələ “İctimai vəziyyətə və buna xas olan vərdiş-lərə” əsaslanırdı. – Siz bayaq bunu başa düşdünüzmü?

Sonyanın üzündə iztirab ifadə olundu.

Raskolnikovun sözünü kəsərək:

– Ancaq mənimlə dünənki kimi danışmayın! – dedi. – Xahiş edirəm, başlamayın! Onsuz da, əzab çıxdur...

Sonya tez gülümsədi: qorxdu ki, etdiyi məzəmmət, bəlkə də, onun xoşuna gəlmədi.

– Mən axmaqlıq eləyib oradan gəldim. İndi orada nə var? Elə indicə getmək istəyirdim, ancaq fikirləşdim ki, siz indi... gedəcəksiniz.

Raskolnikov dedi ki, Amaliya İvanovna onları otaqdan qovur, Katerina İvanovna da qaça-qaca “həqiqət axtarmağa” getdi.



Sonya əl-ayağa düşdü:

– Aman Allah! Tez gedək ora...

Mantilyasını qapıb götürdü.

Raskolnikov açıqlı-acıqlı, həyəcanla:

– Siz həmişə beləsiniz! – dedi. – Sizin fikrinizdə ancaq onlardır!

Bir az mənimlə qalın!

– Bəs... Katerina İvanovna necə olsun?

Raskolnikov narazı halda əlavə etdi:

– Katerina İvanovna, hər halda, siz çajırmır; o ki evdən gedib, özü sizin yanına gələr. Gəlib sizi tapmasa, axı siz təqsirkar olacaqsınız...

Sonya əzabverici bir tərəddüdlə stulda oturdu. Raskolnikov yerə baxa-baxa və nəsə fikirləşərək susurdu.

Sonra o, Sonyaya baxmadan dedi:

– Tutaq ki, Lujin indi bir şey eləmək istəmədi. Amma eləmək istəsəydi, ya da bu, onun haqq-hesabına daxil olsayıdı, o sizи dus-taqxanaya saldırardı, əgər mən orada olmasaydım, həm də Lebez-yatnikov olmasayıdı... Elə deyilmə?

Sonya zəif bir səslə:

– Bəli, – dedi. Sonra dalğın bir halda, həm də təşviş içində bu sözü təkrar etdi: – Bəli!

– Mən heç ora gəlməyə də bilərdim! O ki qaldı Lebez-yatnikova, o lap təsadüfi olaraq gəlmışdı.

Sonya susurdu.

– Dustaqxanaya düşsəyдинiz onda nə olardı? Dünən sizə dediyim yadınızdadır mı?

Sonya yenə də cavab vermədi. Raskolnikov bir az gözlədi.

– Mən elə güman edirdim ki, siz yenə də deyəcəksiniz: “Ah, danışmayın, bəsdir!” – Raskolnikov bunu deyərək güldü, ancaq çox çətinliklə güldü. Bir az sonra soruşdu: – Yenə də susdunuz? Axı bir şey haqqında danışmaq lazımdır, ya yox? Mən bir şeyi bilmək istədim, bu mənim üçün maraqlıdır: siz, Lebez-yatnikovun dediyi kimi, bir “məsələni” necə həll edərdiniz? (Raskolnikovun, elə bil ki, fikirləri dolaşmağa başlayırı). Mən bunu ciddi deyirəm. Sonya, siz belə bir şey təsəvvür edin: siz qabaqcadan Lujinin məqsədini bilsəydiniz, bilsəydiniz ki (yəni qəti bilsəydiniz ki), onun üzündən Katerina İvanovna da tamam məhv olacaqdır, uşaqlar da, əlavə olaraq siz özünüz də (çünki siz özünüzü əlavədən başqa ayrı bir şey hesab

etmirsiniz), Poleçka da... çünkü onun da nəsibi bu idi... yəni siz hamınız məhv olacaqdınız. Belə bir vəziyyətdə birdən bu məsələnin həllini sizin ixtiyarınıza verəyilər, deyəyilər ki, onlardan kim bu dünyada yaşamalıdır: Lujinmi yaşayıb öz alçaqcasına işlərini tutmalıdır, ya Katerina İvanovna yaşamalıdır? Siz bunu necə həll edərdiniz? Onlardan kim ölməli idi? Mən sizdən soruşuram!

Sonya narahat halda ona baxdı: o, qəti söylənməyən və hansı bir məsələyə isə uzaqdan toxunan bu sözlərdə xüsusi bir şey hiss etdi.

Diqqətlə Raskolnikova baxaraq soruşdu:

– Mən qabaqcadan hiss etmişdim ki, siz belə bir şey soruşacaqsınız.

– Yaxşı da, qoy elə olsun; siz bunu axı necə həll edərdiniz?

Sonya nifrətlə:

– Siz axı mümkün olmayan bir şeyi niyə soruşursunuz? – dedi.

– Deməli, yaxşısı budur ki, Lujin yaşayıb öz alçaq işlərini görsün?! Siz bunu da qət etməyi bacarmazsınız?

– Mən axı Allahn işini haradan bilim... Bir də, o şeyi ki soruşmaq olmaz, bunu niyə soruşursunuz? Bu boş suallar nəyə lazımdır? Necə ola bilər ki, belə bir məsələ mənim həlliimdən asılı olsun? Kim yaşasın, kim yaşamasın – bunun üçün kim məni hakim qoyub?

Raskolnikov qaşqabağını tökərək müzildədi:

– Elə ki məsələyə Allah qarışdı, daha burada heç bir şey eləmək olmaz.

Sonya iztirab içində səsləndi:

– Yaxşısı budur, aqış deyin görüm: sizə nə lazımdır? Siz yenə də səhbəti nəyinsə üstünə gətirmək istəyirsiniz... Yoxsa, siz ancaq ona görə gəlmisiniz ki, mənə əzab verəsiniz?

Sonya özünü saxlaya bilməyib birdən dərdli-dərdli ağladı. Raskolnikov qəmgin bir halda ona baxdı. Onlar beş dəqiqəyə qədər susdular.

Nəhayət, Raskolnikov yavaşca:

– Sonya, sən haqlısan, – dedi.

Raskolnikov birdən dəyişdi: onun danışığında olan süni həyəsizlik, həm də acizliklə bərabər meydanoxuyucu ifadə tərzi yox oldu. Hətta səsi də birdən zəiflədi.

– Özüm dünən sənə demişdim ki, mən üzr istəməyə gəlməcəyəm, amma, az qala, üzr istəməkdən başladım... Mən o Lujin,



bir də Allahın işi haqqında dediklərimi özüm barədə dedim... Sonya, mən üzr istəyirdim...

Raskolnikov gülümsəmək istədi, lakin onun solğun təbəssümündə bir acizlik, tamamlanmamış bir fikir ifadə olunurdu. O, başını aşağı əyərək əllərile üzünü örtdü.

Birdən onun qəlbində, heç gözlənilmədiyi halda, Sonyaya qarşı qəribə, həm də acı bir nifrət hissi oyandı. O özü bu hissin meydana gəlməsinə, sanki, təəccüb etdi. Həm də bundan qorxaraq, birdən başını qaldırıb diqqətlə Sonyaya baxdı; lakin bu zaman Sonyanın narahatlıq ifadə olunan bir nəzərlə, həm də iztirab dərəcəsinə varan bir qayğı ilə ona baxdığını gördü; bu baxışda məhəbbət vardı; bu başqa bir şeydi; o, bir hissi başqa bir hiss kimi qəbul etmişdi. Bu an həmin dəqiqənin keçdiyini göstərirdi.

Raskolnikov yenə də əllərile üzünü örtüb, başını aşağı saldı. Birdən onun rəngi qaçıdı, yerindən qalxıb Sonyaya baxdı, heç bir söz demədən, qeyri-şüuri olaraq onun yatağında oturdu. Bu an onun duyğularında vaxtılıq keçirdiyi bir ana çox oxşayırdı: o zaman baltanı paltosunun ilgəyindən çıxararaq, qarının dalında durmuşdu və hiss edirdi ki, "daha bir an da vaxt itirmək olmaz".

Sonya yamanca qorxaraq soruşdu:

– Sizə nə oldu?

Raskolnikov heç bir söz söyləyə bilmədi. O, demək istədiyi sözü, qətiyyən, belə deyəcəyini təsəvvür etmirdi, keçirdiyi bu halın nə olduğunu heç özü də başa düşmürdü. Sonya yavaşça ona yaxınlaşdı, onun yanında oturub, gözlərini ondan çəkərək, gözləməyə başladı. Onun ürəyi bərk-bərk döyünb titrəyirdi. Dözülməz bir vəziyyət əmələ gəldi. Raskolnikov meyit kimi ağarmış üzünü ona sarıçevirdi: ayaqları qırırlaraq əyilir, o nəsə demək istəyirdi, lakin deyə bilmirdi. Sonya dəhşətə gəldi.

Raskolnikovdan bir az geri çəkilərək, yenə də soruşdu:

– Sizə nə oldu?

Raskolnikov bayığınlıq içində sayıqlayan və nə dediyini bilməyən bir adam kimi mızıldadı:

– Heç bir şey, Sonya, qorxma... Mənasız şeydir! Əgər fikirləşsən, doğrudan da, mənasız şeydir.

Sonra ona baxaraq, birdən əlavə etdi: – Niyə axı mən sənə əzab ver - məyə gəldim? Niyə? Sonya, mən dönə-dönə bu sualı özümə verirəm...

O, bəlkə də, on beş dəqiqə əvvəl bu sualı özünə vermişdi, lakin indi bunu o, özünü güclə dərk edərək, bütün bədənində ara vermədən bir titrəyiş duyaraq, tam bir zəiflik içində deyirdi.

Sonya Raskolnikova baxaraq iztirabla:

– Ah, siz nə yaman əzab çəkirsiniz! – dedi.

– Bunlar hamısı mənasız şeydir! Sonya, bilirsən nə var (o bir - dən, nədənse, solğun və zəif halda bir-iki saniyə gülümsədi), yadın-dadırımı, dünən mən sənə bir şey demək istayırdım.

Sonya onun nə deyəcəyini intizarla gözləyirdi.

– Mən gedəndə demişdim ki, bəlkə də, səndən həmişəlik ayrılmam, ancaq səhər gəlmış olsam, sənə deyəcəyəm ki... Lizavetanı kim öldürmüdüdür...

Sonyanın birdən bütün bədəni titrədi.

– İndi gəlmışəm sənə deyim...

Sonya çətinliklə piçildayaraq dedi:

– Siz dünən bunu, doğrudan da... – Sonra birdən məsələni anlaşmış kimi, tez soruşdu: – Siz bunu haradan bilirsınız?

Sonya ağır-ağır nəfəs almağa başladı. Onun bənizi get-gedə ağarırdı.

– Bilirom.

Sonya bir anlığa susdu. Sonra qorxa-qorxa soruşdu:

– Yoxsa o adamı tapıblar?

– Yox, tapmayıblar.

Sonya yenə də bir anlığa susdu, yenə də güclə eşidiləcək bir səsle soruşdu:

– Bəs siz bunu haradan bilirsınız?

O, Raskolnikova sarı dönərək, çox diqqətlə ona baxdı.

Raskolnikovun yenə də, bayaqkı kimi, dodaqları əyildi və o, taqətsiz bir halda gülümsədi:

– Tap görüm.

Sonyanın, sanki, bütün bədəni səyridi.

Üşaq kimi gülümsəyərək dedi:

– Siz axı... məni... niyə məni belə... qorxudursunuz?

Raskolnikov Sonyanın üzünə baxır, sanki, gözlərini ondan çəkə bilmirdi:

– Biliromsə... deməli, mən onun yaxın dostuyam. O, Lizavetanı... öldürmək istəmirdi... onu... təsadüfən öldürmüdüdür... O, qarını



oldurmək istəyirdi... qarı evdə tək olanda... ona görə də gəlmışdı...
Bu zaman Lizaveta içəri girdi... O, Lizavetanı da öldürdü...

Bir dəqiqə daha dəhşət içərisində keçdi. Onlar yenə də bir-birinə baxırdılar.

Raskolnikov özünü zəng qülləsindən yerə atan bir adam duyğusu ilə soruşdu:

– Tapa bilmirsən?

Sonya güclə eşidiləcək bir səslə piçildədi:

– Y-ox.

– Bir əməlli bax.

Raskolnikov bunu deyən kimi ona tanış olan bir hiss yenə də onun bütün qəlbini dondurdu; o, Sonyaya baxırdı, birdən onun üzündə, sanki, Lizavetanın üzünü gördü. O, əlində balta Lizavetaya yaxınlaşanda, Lizaveta da əlini qabağa uzadaraq geri çeki-ləndə onun üzündəki ifade Raskolnikovun yadında yaxşı qalmışdı: onda Lizavetanın üzündə eynən uşaqlara xas olan bir qorxu vardi: belə bir qorxu xırdaca uşaqların üzündə o zaman olur ki, onlar nədənsə qorxmağa başlayırlar, onlar qorxudan şeyə durğun baxışla və narahat bir halda baxırlar, geri çəkilmirlər; kiçik əllərini qabağa uzadıb ağlamaq istəyirlər... Sonya da indi belə bir vəziyyətdə idi: o da elə bir qorxu ilə, aciz-aciz Raskolnikova baxdı, birdən sol əlini qabağa uzadaraq, barmaqlarını bir balaca, lap azca onun döşünə dirədi, yavaş-yavaş çarpayıdan qalxmağa başladı, qalxdıqca da get-gedə ondan geri çekilir, ona dikilən baxışı da get-gedə daha artıq durğunlaşırırdı. Sonyanın duyduğu dəhşət birdən Raskolnikova da keçdi: üzündə eynən uşaqcasına təbəssümlə Sonyaya baxmağa başladı.

Nəhayət, piçildayaraq dedi:

– Başa düşdünmü?

Sonyanın sinəsindən dəhşətli bir fəryad qopdu:

– Aman Allah!

O, taqətdən düşərək, üzü üstə yatağa yixıldı. Lakin bir an sonra tez yerindən qalxdı, Raskolnikova sarı gedib onun hər iki əlindən yapışdı, nazik barmaqları ilə onları, məngənəyə almış kimi, bərk-bərk sıxıdı, yenə də, yerinə yapışmış kimi, sakitcə durub Raskolnikovun üzünə baxdı. O, bu son, bu ümidsiz baxışı ilə diqqətlə baxmaq, son bir ümid yeri tapmaq istəyirdi. Lakin belə bir ümid yeri yox idi,

heç bir şübhə yeri qalmamışdı; məsələ elə o deyən kimi idi! Hətta sonralar bu anı xatırlayanda bir vəziyyət ona çox qəribə göründü: niyə onda birdən daha heç bir şübhə yeri olmadığını görmüşdü. Axi o, qabaqcadan buna bənzər bir şey duymamışdı!.. Amma indi, Raskolnikov bunu deyən kimi, birdən ona elə gəldi ki, deyəsən, doğrudan da, elə bunun özünü qabaqcadan hiss etmişdi...

Raskolnikov iztirab içində ondan xahiş etdi:

– Yaxşı, Sonya, bəsdir! Mənə əzab vermə!

Məsələni o, heç də bu cür ona açıb demək fikrində deyildi, ancaq belə çıxdı.

Sonya, elə bil ki, birdən özünü unudaraq, yerindən qalxdı, böyük bir kədər və məyusluq içində otağın ortasına qədər gəldi, lakin tez döñərək, yenə də gəlib Raskolnikovun yanında oturdu: indi onun ciyni az qalırkı Raskolnikovun ciyninə toxunsun. Birdən o, güllə dəymiş kimi diksindi, çıçırdı, heç özü də səbəbini bilmədən Raskolnikovun qarşısında diz çökdü.

Sonra ümidsiz bir halda dedi:

– Siz, siz öz başınıza nə iş açmışınız!

Cəld yerindən qalxıb, onu qucaqladı, onu bərk-bərk öz qolları arasında sıxdı.

Raskolnikov sərt bir hərəkətlə geri çekildi və dərdli-dərdli gülümseyərək ona baxdı.

– Sonya, sən çox qəribə adamsan: mən bunu sənə dediyim halda, sən məni qucaqlayıb öpürsen. Sən öz-özünü unudursan.

Sonya onun dediklərini eşitməyərək, özündən çıxmış kimi:

– İndi bütün dünyada səndən bədbəxt bir adam yoxdur! – deyə səsləndi. Birdən hönkür-hönkür ağlamağa başladı.

Çoxdan bəri Raskolnikovun duymadığı bir hiss birdən sel kimi onun qəlbini doldu, dərhal onun qəlbini yumşaltdı. Bu hissə o müqavimət göstərmədi: iki damla yaş gözlərindən süzülərək, kırıplıklarındə muncuqlandı.

Ümidə bənzər bir hiss ilə Sonyaya baxdı:

– Sonya, deməli, sən məni tərk etməzsən, eləmi?

– Yox, yox! Heç vaxt, heç vaxt! Sənin dalınca gedəcəyəm, hər yerə gedəcəyəm! Ah, ilahi! Ah, bədbəxt canım!.. Niyə, niyə axı mən səni əvvəllər tanımadım! Niyə sən əvvəllər gəlmədin? Ah, ilahi!..

– Budur, gəlmisəm!



– İndi?! Ah, indi nə edək? – Sonra sanki bayğınlıq içində: – Bir yerdə, bir yerdə, – deyərək təkrar etdi, yenə də Raskolnikovu qucaqladı. – Səninlə bir yerdə katorqaya gedərəm!

Birdən Raskolnikovun bədəni sanki sərt bir hərkətlə qic olaraq dartındı, bayaqkı nifrat və qürur ifadə olunan təbəssüm yenə də onun dodaqlarında göründü:

– Sonya, mən, bəlkə də, hələ katorqaya getmək istəmirəm.

Sonya cəld ona baxdı.

O, əvvəl bu bədbəxt adamın dərdinə qalaraq, ürəkdən onun halına yanmış, iztirab çəkmişdi, indi isə dəhşətli ölüm fikri onu heyvətə saldı. Raskolnikovun ifadəsində olan dəyişiklikdə birdən o qatilin səsini eşitdi. Sonya təəccübə ona baxdı. Raskolnikov onları nə üçün və necə öldürmüdü, – Sonya hələ bunu bilmirdi. Lakin indi bu suallar birdən onun şüurunda canlandı. O, yenə də Raskolnikovun qatil olduğuna inanmadı: “Bu, bu qatıldı?! Bu mümkündürmü?”

Sonya, hələ də özünə gəlməmiş kimi, heyvətə dedi:

– Bu nədir? Mən haradayam! Siz, siz, belə bir adam... necə oldu ki, belə işi tutdunuz? Bu nədir axı!

Raskolnikov, elə bil, yorğun, hətta narazı halda:

– Soymaq üçün... – dedi. – Bəsdir, Sonya!

Sonya çəşqin halda ayaq üstə durmuşdu: birdən o, ucadan:

– Ac idin?! – deyə soruşdu: – Sən... anana kömək etmək üçün?

Hə?

Raskolnikov üzünü yana çevirdi, başını aşağı salaraq Mizildadi:

– Yox, Sonya, yox! Mən elə ac deyildim... mən, doğrudan da, anama kömək etmək istəyirdim, ancaq... bu özü də tamam doğru deyil... mənə əzab vermə, Sonya!

Sonya təəccübə əlini əlinə çırpdı:

– Doğrudanmı belə bir şey olmuşdur? Bu doğrumu? İlahi, bu necə doğru ola bilər? Buna axı kim inanar? – O, birdən çıçırdı:

– Axi bu necə olur, necə olur ki, siz axırıncı qəpiyinizi də verirsiniz, amma soymaq üçün adam öldürürsünüz?! Hə?! Katerina İvanovnaya verdiyiniz pul... o puldur?.. İlahi, yoxsa o pul da...

Raskolnikov tələsə-tələsə onun sözünü kəsdi:

– Yox, Sonya, Katerina İvanovnaya verdiyim pul o pul deyil, sakit ol! Bu pulu anam mənə bir tacirlə göndərmişdi; bu pul mənə çatanda xəstə idim, elə o gün də verdim... Razumixin gördü... Bu

pulu mənim yerimə o almışdı... Bu pul mənimdir, mənim özümündür, doğrudan da, mənimdir.

Sonya heyrətlə onu dinləyir, var qüvvəsini toplayaraq, nəsə dərk etmək istəyirdi.

Raskolnikov, düşünürmüş kimi, astadan əlavə etdi:

— Amma onun pulu... əslinə qalanda, mən heç bilmirəm: orada pul da vardımı... mən onun boynundan bir pul kisəsi çıxarddım, zamşadan tikilmişdi... içi basa-basa doldurulmuş bir kisə idi... mən heç onun içinə baxmadım da, görünür, macal tapmamışam. O ki qaldı başqa şeylərə, — düymələrdi, qızıl saat zəncirləri idi — bunun hamısını, pul kisəsini də, aparıb V. küçəsində, özgə bir adamın həyətində daşın altına qoydum. — Elə ertəsi günü... O, şeylər indi də oradadır.

Sonya bütün diqqətini toplayaraq dinleyirdi.

Batın adam saman çöpünə əl atan kimi, o da tez soruşdu:

— Bəs onda niyə... özünüz dediniz ki, bunu mən qarət üçün etmişdim, bəs niyə bir şey götürmədiniz?

O yənə də düşünürmüş kimi:

— Bilmirəm... — dedi. — O pulu götürəcəyəmmi, ya götürməyəcəyəm, — hələ həll eləməmişəm. — Sonra birdən nə etdiyini başa düşürmüş kimi, tez və yüngülçə gülümsədi: — Eh, gör bu saat mən nə axmaqlıq elədim, hə?

Sonyanın ağılına belə bir fikir gəldi: "Bu dəli deyil ki?" Elə o saat da bu fikir ondan əl çekdi: "Yox, burada başqa bir şey var". Lakin bu işdən o, heç, heç bir şey başa düşmürdü!

Birdən o, sanki, ilhamla gəlmİŞ kimi, dedi:

— Bilirsən, Sonya, bilirsən sənə nə deyəcəyəm... — O, hər sözü qeyd edə-edə, qəribə, lakin səmimi bir nəzərlə Sonyaya baxa-baxa sözünə davam etdi: — Mən onları ac oldugum üçün öldürsəydim, indi mən... xoşbəxt olardım! Bunu sən bil! — Bir an sonra o hətta ümidsiz bir halda səsləndi: — Mən pis iş tutduğumu indi boynuma alsam da, axı bundan sənə nə olacaq? Axı sənin bu axmaqcasına qalibiyətindən nə olacaq? Ah, Sonya, məgər mən indi bunun üçün sənin yanına gəlmişdim!?

Sonya yənə də bir söz demək istədi, ancaq demədi.

— Mənim üçün bircə sən qalmışan, buna görə də dünən sənə deyirdim ki, mənimlə gedək.



Sonya soruşdu:

– Hara?

Raskolnikov acı-acı gülümsədi.

– Nə oğurluğa, nə adam öldürməyə, narahat olma, bunun üçün çağırırdım, biz ayrı-ayrı adamlarıq... Bilirsən, Sonya, dünən səni hara çağırduğımı mən ancaq indi, ancaq bu saat başa düşdüm! Mən dünən səni çağıranda heç özüm də başa düşmürdüm ki, hara çağırıram. Səni bircə şey üçün çağırırdım, bircə şey üçün də gəlmışdım: məni qoyub getmə! Qoyub getməzsən ki, Sonya?

Sonya onun əlini sıxdı.

Raskolnikov az sonra böyük bir iztirab içinde Sonyaya baxaraq, ümidsiz bir halda dedi:

– Niyə, niyə axı mən bunu dedim, bu sirri açdım!? İndi sən məndən izahat gözləyirsən, Sonya. Oturub gözləyirsən, mən bunu görürəm: mən axı sənə nə deyim? Sən axı bundan heç bir şey başa düşməyəcəksən, ancaq əzab çəkəcəksən... buna da səbəb mən olacağam! Budur, sən ağlayırsan, yenə də məni qucaqlayırsan, – axı sən məni nə üçün qucaqlayırsan? Ona görə qucaqlayırsan ki, bu əzaba mən özüm tab gətirə bilmədim, gəldim ki, bunu bir başqaşının üstünə yixim, deyim ki, “sən də əzab çek, bu mənə yüngüllük gətirər!” Belə bir eclafı sən sevə bilərsənmى?

Sonya səsləndi:

– Sən özün əzab çəkmirsənmi!?

Yenə də o hiss bir sel kimi Raskolnikovun qəlbinə doldu, yenə də bir anlığa onun qəlbini yumsaltdı.

– Sonya, mənim qəlbim kinlidir, sən bunu nəzərdə tut, bununla çox şeyi izah etmək olar. Mən elə kinli olduğum üçün də gəldim. Elələri var ki, onlar gəlməzdilər. Amma mən qorxağam, həm də... eclafam! Yaxşı da... qoy belə olsun! Bunlar hələ mənim demək istədiyim deyil... İndi demək lazımdır, ancaq mən başlaya bilmirəm...

Raskolnikov susub fikrə getdi.

Sonra yenə də:

– E-eh, biz ayrı-ayrı adamlarıq! – deyə səsləndi, – bir-birimizin tayı deyilik. Axı mən niyə, niyə gəldim! Bunu heç özümə bağışla - mayacağam!

Sonya ucadan:

– Yox, yox, sən yaxşı oldu ki, gəldin! – dedi. – Mənim bilməyim yaxşıdır! Bu daha yaxşıdır!

Raskolnikov ürəkağrısı ilə ona baxdı.

Sonra qərara gelmiş kimi:

– Doğrudan da. Bəlkə, elə bu yaxşıdır! – dedi. – Axı bu elə belə də olmuşdur! Bilirsən nə var: mən Napoleon olmaq istəyirdim, ona görə də öldürdüm... İndi başa düşdünüm?

Sonya sadəlövhüklə və çəkinə-çəkinə piçildadi:

– Y-yox! – Sonra xahiş etdi: – Ancaq danış, danış! Mən başa düşərəm. Mən fikirləşib başa düşərəm!

– Başa düşərsən? Yaxşı da, baxarıq!

Raskolnikov susaraq xeyli düşündü.

– Məsələ belədir: mən bir dəfə öz-özümə belə bir sual verdim: mənim yerimə, misal üçün, Napoleon olsayı, karyeraya başlamaq üçün onun əlində nə Tulon, nə Misir, nə də Mon-Blan aşırıından keçmək imkanı olmasayı, bu gözəl, bu monumental şeylərin yerinə təkcə bir gülünc qarı, bir registrator arvadı olsayı, özü də onun sandığından pul götürmək üçün hələ bir onu öldürmək də lazım gəlsə idi (karyera üçün, başa düşürsən!) – Napoleon başqa bir yol tapmasayı, bu qarını öldürərdimi? Bu işin heç də monumental bir iş olmaması, hətta... günah olması onu bu yoldan çəkinirdərdimi? Bu “sual”ın üstündə xeyli vaxt, həm də yamanca əzab çəkdir, axırda başa düşdüm ki (özü də birdən), o nəinki bu yoldan çəkinməzdi, heç ağlına da gəlməzdi ki, bu monumental bir iş deyil... hətta bir şeyi heç başa da düşməzdi: bundan axı niyə çəkin - sin? Onun üçün başqa yol olmasayı, o qarını elə boğardı ki, heç cincirini da çıxmaga qoymazdı, heç fikirləşməzdi dəl.. Mən də... fikirləşməkdən qurtardım... Napoleonu nümunə götürdüm... boğ - dum... Bu eynən belə olub! Sənə gülməli görünür? Hə, Sonya, burada hər şeydən çox gülməli odur ki, bəlkə, bu elə belə də olmuşdur...

Bu heç də Sonyaya gülməli görünmürdü.

Sonya daha artıq çəkinə-çəkinə və güclə eşidiləcək bir səslə xahiş etdi:

– Yaxşısı budur ki, siz açıq danışın... düzünə... misalsız...

Raskolnikov Sonyaya sarı döndü, qəmli-qəmli ona baxaraq, əllərini əlinə aldı.



— Sən yenə də haqlısan, Sonya! Bunlar hamısı boş şeydir, söz-söhbətdir! Sən özün bilirsən ki, mənim anamın heç bir şeyi yoxdur. Bacım təsadüfi olaraq təhsil almış, varlıların evində mürəbbiyəlik etməyə məhkum edilmişdir. Onların bütün ümidi tək bircə mən idim. Mən oxuyurdum, ancaq darülfünunda özümü saxlamağa maddi imkanım olmadı, buna görə də müvəqqəti olaraq oxumağı buraxmağa məcbur oldum. Vəziyyət elə bu cür də davam etsəydi, on ildən, on iki ildən sonra (iş yaxşı gətirсəydi) mən, hər halda, min manat maaşla müəllim, ya məmur olmağa ümid edə bilmərdim... (o, elə danışırdı ki, sanki sözləri əzbərləmişdi). O vaxta qədər də anam fikirdən, dərd-qüssədən çərlərdi, mən onu rahat edə bilməzdəm, o ki qaldı bacıma... bacım daha pis vəziyyətə düşə bilərdi!.. Bir də axı nə mənəsi varmış ki, bütün ömrün boyu hər şeyin yanından ötüb keçəsən, hər şeydən məhrum olasan, hər şeydən üz döndərəsən, ananı unudasan, bacına edilən təhqirlərə dözəsen? Niyə axı? Ona görəmi ki, onları basdırıb yenilərini əldə edəsən: arvadın, uşaqların olsun, onları sonra pulsuz-parasız, bir parça çörəksiz qoyasan? Buna görə də... buna görə də belə qərara gəldim: qarının pullarını elə keçirim, bu pulu darülfünunda oxumağa sərf edim, darülfünunu qurtarandan sonra da ilk vaxtlar özümü bir yana çıxarana kimi xərc-ləyim, anama əziyyət verməyim, — bu şəyləri də gen-bol eləyim, əsaslı surətdə, özüm üçün yeni karyera düzəldim, yeni, müstəqil bir yola çıxım... Bax, məsələ belədir... Əlbəttə, gedib qarını öldürdüm; mən bunu pis elədim... ancaq daha bəsdir!

O taqətdən düşmüş halda, birtəhər sözünün axırına gəlib çıxdı, sonra da başını aşağı saldı.

Sonya qəmli-qəmli:

— Ah, belə deyil, belə deyil! — dedi. — Heç belə ola bilərmi... yox, belə deyil, belə deyil!

— Özün görürsən ki, belə deyil! Amma mən səmimi danışdım; doğrusu budur!

— Haradan doğrudur?! Ah, ilahi!

— Sonya, mən ancaq bir bit öldürmişəm, — başqalarına zərər yetirən murdar, iyərənc bir bit!

— İnsan bitdir?!

Raskolnikov qəribə bir nəzərlə Sonyaya baxdı.

— Mən də bilirəm ki, bit deyil. — Sonra əlavə etdi: — Sonya, mən

yalan deyirəm, xeyli var ki, mən yalan deyirəm... Məsələ elə deyil, sən doğru deyirsən. Bunun səbəbi tamam, tamam, tamam başqa-dır!.. Sonya, çoxdandır mən heç kəslə danışmirdim... İndi başım bərk ağrıyr.

Onun gözləri, qızdırmalı adamin gözləri kimi, alışib yanırdu, o, az qala, sayıqlamağa başlayırdı; dodaqlarında narahatlıq ifadə olunan bir təbəssüm dolaşırı; həyecanla tutulmuş varlığında ağır bir taqətsizlik hiss olunurdu. Sonya gördü ki, o əzab çəkir; onun da başı gicəllənməyə başladı, öz-özünə fikirləşdi: "Bu niyə belə qəribə danışır: elə bil ki, adam onun dediyindən nəsə başa düşür, amma... amma belə də iş olar, belə də iş olar! Ah, ilahi!" O ümidsizlik içində çırpınırdı.

Raskolnikov birdən başını qaldırıb sözə başladı, sanki onun fikrində qəfildən bir dönüş əmələ gəlmışdı, bu onu yenidən danışmağa təhrirk etmişdi.

— Yox, Sonya, məsələ belə deyil, belə deyil! Ancaq yaxşısı budur ki... sən belə bir şey təsəvvür elə (bəli, bu, doğrudan da, yaxşıdır!); təsəvvür elə ki, mən xüdpəsəndəm, paxılam, kinliyəm, alçağam, qısam alanam, bir də ki... dəliliyə meyil edirəm. (İş ki, belə gətirdi, qoy hamisini birdən deym! Dəlilik barəsində əvvəller də deyərdilər, mən bunu eşidirdim!) Bayaq sənə dedim ki, pulum olmadan da darülfünunda özümü dolandırı bilərdim. Anam oxumaq haqqını göndərirdi, özüm də, yəqin ki, pul qazanıb çəkmə, paltar alardım, çörəyim də olardı! Dərs vardi; yarım manatdan təklif edirdilər. Razumixin işləmirmi?! Ancaq mən hırslandıdım, işləmək istəmədim. Bəli, hırslandıdım (bu yaxşı sözdür!), hörmət kimi öz bucağıma çəkildim. Sən ki mənim o xır - daca otağıma gəlmişdin, özün gördün... Sonya, bilirsənmi alçaq tavan, darisqal otaq adamin qəlbini, ağlıni necə sıxı! Ah, o otaqdan mənim zəhləm gedirdi! Amma oradan getmək istəmirdim. Qəsdən istəmirdim! Günlərlə oradan bayır çıxmirdim. İşləmək də istəmirdim, hətta bir şey yemək də istəmirdim, elə həmişə çarpayıda uza - nırdım. Nastasya bir şey gətirseydi, yeyərdim, gətirməsəydi, bütün günü yeməzdim, özüm də qəsdən, acığımından yemək istəmirdim! Gecə işıq olmurdu, qaranlıqda uzanıb qalırdım, gedib pul qazanıb şam almaq istəmirdim. Oxumaq lazımdı, amma mən kitablarımı satmışdım, indi stolun üstündə, kağızların, dəftərlərin üzündə barmaq qalınlığında toz vardır. Mən uzanıb fikirləşməyi daha çox xoşlayırdım.



Elə hey fikirləşirdim... Elə bir ucdnan da cürbəcür, qəribə-qəribə yuxular gördüm... Onda mənim fikrimə bir şey gəlməyə başladı... Yox, bu belə deyildi! Mən yenə də düz danışmiram! Bilirsənmi, mən onda elə hey öz-özümdən soruşurdum: əgər başqları axmaqdırsa, mən də əgər onların axmaq olduqlarını yəqin bilirəmsə, bəs onda niyə mən elə axmağam ki, onlardan ağıllı olmaq istəmirəm? Sonya, sonra mən bildim ki, əgər durub hamının ağıllı olacağını gözləsəm, bu çox uzun çəkəcək... Sonra mən bir şeyi də bildim: bildim ki, bu heç vaxt olmayacaq, insanlar dəyişməyəcək, heç kəs də onları dəyişə bilməyəcək, bunun üçün də heç zəhmət çəkmək lazım deyil! Bəli, bu belədir!.. Bu onların qanunudur... qanunudur, Sonya! Bu belədir! Sonya, indi mən bir şey bilirəm: kim ki ağılca və ruhca möhkəmdir, qüvvətlidir – insanların da hökməri o olur! Kim ki çox cəsarət göstərir, insanlar içində o haqlı olur! Kim ki ən mühüm şeyə tüpürə bilir, insanların qanunverəni o olur! Kim ki hamidan çox cəsarət göstərir, o hamidan çox haqlı olur! Bu vaxta qədər belə olub, həmişə də belə olacaq! Ancaq korlar bunu görmürlər!

Raskolnikov bu sözləri söyləyərkən Sonyaya baxsa da, daha onun başa düşüb-düşməyəcəyi dərdinə qalmırıdı. Qızdırma onu tamam bürümüdü. O, tutqun bir həyəcan içində idi (doğrudan da, çoxdan heç kəslə danışmamışdı). Sonya başa düşdü ki, bu tutqunluq katexizisi onun həm məzhəbi, həm də qanunu olmuşdur.

Raskolnikov həyəcanla sözünə davam etdi:

– Mən onda bir şeyi bildim: hakimiyət ancaq o adamın əlinə keçir ki, o, cəsarət edib əylilir və onu götürə bilir. Burada ancaq bir şey var, bircə şey var: gərək ancaq cəsarət edəsən! Onda mənim ağlıma bir şey gəldi, ömrümdə birinci dəfə idi ki, belə bir şey ağlıma gəlirdi, o şey bu vaxta qədər heç kəsin ağlına gəlməmişdi! Heç kəsin! Birdən mənə bir şey lap gün kimi aydın oldu: necə olub ki, hələ indiyə qədər heç kəs, bütün bu mənasız şeylərin yanından ötüb keçərkən bunların quyuğundan yapışış cəhənnəmə tolazla - maşa cəsarət etməmişdir və cəsarət etmir... Amma mən... mən cəsarət etmək istədim və öldürdüm... Sonya, mən ancaq cəsarət etmək istəyirdim, işin də səbəbi ancaq bundan ibarətdir!

Sonya əlini əlinə cirparaq səsləndi:

– Ah, susun, susun! Siz Allahın yolundan çıxmışınız, Allah da sizə qənim olub, sizi iblisin mühakiməsinə verib!..

– Sonya, yeri gəlmışkən, bir şey deyim: qaranlıqda uzananda mənə həmişə elə gəlir ki, iblis məni yoldan çıxarıb! Hə?

– Susun! Gülməyin, laməzhəb, siz, heç bir şey, heç bir şey anla-mırsınız! Ah, ilahi! Siz heç bir şey, heç bir şey anla-mırsınız!

– Sus, Sonya, mən heç də gülmürəm; mən özüm də bilirom ki, iblis məni yoldan çıxarıb. – Sonra tutqun bir halda inadla təkrar etdi:

– Sus, Sonya, sus! Mən hər şeyi bilirom. Onda mən qaranlıqda uzananda bunların hamısını fikirləşmişdim... Bütün bu şeylər haqqında ən xirdaca təfərruatına qədər öz-özümlə mübahisə etmişdim; hamisini bilirom, hamisini! Bu boşboğazlıq onda məni lap təngə gətirmişdi, lap təngə gətirmişdi! Sonya, mən istəyirdim bunların hamısını yadımdan çıxarım, təzədən işə başlayım, daha boşboğazlıq eləməym! Yoxsa sən elə bilirsən ki, mən, axmaq adam kimi, düşünmədən getmişdim? Mən ağıllı adam kimi getmişdim, bu da məni məhv etdi! “Hakimiyət sahibi olmağa mənim haqqım varmı?” Mən ki bunu özümdən soruşmağa başladım, özümü sorğu-sual etdim, deməli, hakimiyət sahibi olmağa mənim haqqım yoxdur, yoxsa sən elə fikirləşirsən ki, mən bunu bilmirdim? Ya da mən belə bir sual verirəm: insan bitdirmi? Deməli, onda insan məndən ötrü daha bit deyil, o adamdan ötrü bitdir ki, bu sual heç onun ağlinə da gəlmir, o birbaş sualsız gedir... “Napoleon gedərdimi, getməzdəmi?” Mən ki neçə gün bu sualla öz-özüme əzab verdim, deməli, aydınca hiss edirdim; mən Napoleon deyiləm... Sonya, mən bu boşboğazlıqdan gələn bütün, bütün əzaba dözdüm, sonra da bunun hamısını özümdən rədd etmək istədim: Sonya, mən kazuistikasız-filansız, özüm üçün, ancaq özüm üçün öldürmək istədim! Mən hətta öz-özümə də bu barədə yalan demək istəmədim! Mən onu anama kömək etmək üçün öldürmədim, bu boş sözdür! Ona görə öldürmədim ki, əlimə dövlət və hakimiyət keçirib, bəşəriyyətin vəlinəməti olum. Bu da boş sözdür! Mən elə beləcə öldürdüm; özüm üçün öldürdüm, ancaq özüm üçün. Onu öldürəndən sonra bir adamin vəlinəməti olacaqdımmi, ya da, hörümçək kimi, bütün ömrüm boyu hamını tora salıb, hamı-nın qanını soracaqdımmi? O dəqiqədə, yəqin ki, bunun məndən ötrü fərqi yox idi... Sonya, onu öldürəndə mənə pul deyil, başqa bir şey lazımdı... Mən indi bunun hamısını bilirom... Məni başa düş: bəlkə də, mən o yolla getsəydim, bir daha adam öldürməzdəm. Mən başqa bir şey bilməli idim, başqa bir şey məni hərəkətə gətirirdi; mən onda



bilməli idim, özü də tez bilməli idim ki, görünüm mən də, hamı kimi, bitəm, ya insanam?! Mən qayda-qanunu poza bilərəmmi? Cəsarət edib əylə bilərəmmi, götürə bilərəmmi? Mən qorxaq bir məxluqam, ya mənim haqqım var?..

Sonya təəccübələ əlini əlinə çırpdı:

– Öldürməyə? Öldürməyə haqqın var?

Raskolnikov açıqlı-acıqlı:

– E-eh, Sonya! – deyə səsləndi, istədi ona nəsə desin, lakin həqarətlə susdu. – Sonya, mənim sözümü kəsmə. Mən sənə ancaq bir şeyi sübut etmək isteyirdim: iblis onda məni yoldan çıxarsa da, sonra mənə izah etdi ki, sənin ora getməyə haqqın yox idi, çünkü sən də eynən başqaları kimi bitsən! O, məni ələ saldı, odur ki indi də sənin yanına gəldim! Qonağı qəbul elə! Mən bit olmasaydım, sənin yanına gələrdimmi? Qulaq as: onda ki, mən qarının yanına getmişdim, ancaq yoxlamaq üçün getmişdim... Bunu bil!

– Amma gedib öldürdünüz, öldürdünüz!

– Ancaq necə öldürdüm? Belə də adam öldürərlərmi? Onda ki, mən öldürməyə getmişdim, elə də adam öldürməyə gedərlərmi? Mən bir gün sənə necə getdiyimi danışaram! Məgər mən qarını öldürdüm? Qarını deyil, özümü öldürdüm! Onda mən həmişəlik öz-özümü məhv etdim!.. Qarını mən öldürmədim, iblis öldürdü... Bəsdir daha, Sonya, bəsdir, bəsdir! – Birdən o əsəbi halda kədərlə səsləndi: – Məndən əl çək! Məndən əl çək!

Raskolnikov dirsəklərini dizləri üstə qoysa, başını, kəlbətin arasına almış kimi, əllərilə sıxdı.

Sonyanın sinəsindən iztirab dolu bir fəryad qopdu:

– Belə də əzab olar!

Raskolnikov birdən başını qaldırdı: kədər və ümidsizlik onun üzünü eybəcər bir şəkələ salmışdı; bu hal ilə Sonyaya baxıb soruşdu:

– İndi nə etmək lazımdır, de!

Sonya birdən yerindən sıçradı; həyəcanla soruştı:

– Nə etməli? – Onun yaşıla dolu gözləri birdən parıldadı. – Qalx!

– Sonya onun ciyindən yapışdı; Raskolnikov təəccübələ ona baxa -raq ayağa qalxdı. – Bu saat, elə bu dəqiqə get, yolayricında dur, murdarlığıñ torpağı əvvəl baş əy, onu öp, sonra dörd tərəfə, bütün dünyaya baş əy, hamiya ucadan de: “Mən adam öldürmüşəm!” Onda Allah yenə də sənə həyat verər. – Sonya onun əllərindən

tutub bərk-bərk sıxdı, odlu gözlərilə ona baxaraq, eynən bayğınlıq içində titrəyirmiş kimi, soruşdu:

– Gedərsən? Gedərsən?

Raskolnikov buna təəccüb etdi, hətta onun belə qəfildən həyəcanlanması onu heyrətə saldı.

Sonra tutqun halda:

– Sonya, – dedi, – sən katorqa məsələsini deyirsən? Gedib özümüzü ələ verim?

– Əzabı qəbul etmək, bununla da günahını bağışlamaq gərək, – bax, bu lazımdır!

– Yox, Sonya, mən gedib deməyəcəyəm!

Sonya:

– Bəs onda necə yaşayacaqsan, – deyə səsləndi. – Necə yaşayacaqsan? Nə ilə yaşayacaqsan? Bu indi mümkündürmü? Yaxşı, sən ananla necə dolanacaqsan? (Ah, indi onların işi necə olacaq, necə olacaq!?) Gör mən nə deyirəm! Sən ki ananı da, bacını da atmışsan. Atmışsan da, atmışan! Ah, ilahi! Axi o, özü bunların hamisini bilir! Axi insansız necə yaşamaq olar, necə?! İndi sən necə olacaqsan?

Raskolnikov yavaşca:

– Sonya, – dedi, – uşaq olma! Mənim onların yanında nə taqşırıım var? Niyə gedim? Gedib onlara nə deyəcəyəm? Bu ancaq xəyaldır... Onlar özləri milyonlarla adamı məhv edirlər, hələ bunu bir xeyirxahlıq da hesab edirlər. Sonya, onlar hiyləgər və əclaf adamları!.. Getməyəcəyəm! – Sonra acı bir istehza ilə əlavə etdi: – Gedib deyəcəyəm ki, mən öldürmişəm, ancaq cəsarət edib pulları götürə bilmədim, aparıb bir daşın altında gizlətdim? Onlar bunu eşidəndə mənə gülüb deyəcəklər: “Axmaqsan ki, götürməmisən! Həm axmaqsan, həm də qorxaqsan!” Sonya, onlar heç bir şey başa düşməyəcəklər, heç bir şey başa düşməyə də layiq deyillər. Mən axı niyə gedim? Getməyəcəyəm! Sonya, uşaq olma...

Sonya ümidsiz bir halda qollarını ona sarı açaraq, yalvaraya yalvara dedi:

– Əzab çəkəcəksən, əzab!

Raskolnikov fikrə getmiş kimi tutqun halda:

– Bəlkə də, mən hələ öz-özüümə böhtan atmışam, – dedi, – bəlkə də, mən hələ insanam, bit deyiləm, özümü mühakimə etməyə tələsmişəm. Mən yenə də mübarizə edəcəyəm.



Onun dodaqlarında qürurlu bir təbəssüm göründü.

– Belə bir əzaba dözmək!.. Özü də bütün ömrün boyu, bütün ömrün boyu!..

Raskolnikov qasqabaqlı və fikirli-fikirli:

– Öyrəşərəm... – dedi. Bir az sonra əlavə etdi: – Qulaq as, ağladığın daha bəsdir, əsl mətləbə keçək: gəlmışəm sənə deyəm ki, indi məni axtarırlar, mənim dalımcı düşüblər...

Sonya qorxaraq çıçırdı:

– Ah!

– Sən niyə belə çıçırdın! Özün istəyirsən ki, mən katorqaya gedim, **daha** niyə qorxdun?! Gör sənə nə deyirəm: mən gedib özümü ələ **verməyəcəyəm**. Mən hələ onlarla mübarizə edəcəyəm, onlar mənə bir şey edə bilməyəcəklər. Onların əlində heç bir sübut yoxdur. Dünən mən böyük bir çətinliyə düşmüştüm, öz-özümə deyirdim ki, daha məhv oldum, amma bu gün iş düzəldi. Onların bütün dəlləlli ikibaşlıdır, yəni mən onların ittihamını öz **seyrimə** dəndərə bilərəm, başa düşürsən? Dəndərə bilərəm, çünki indi öyrənmişəm... Ancaq, yəqin, məni dustaqxanaya salacaqlar. Bir hadisə oldu, o olmasayı, bəlkə, bu gün salardılar, hətta, bəlkə, ələ bu gün salacaqlar... Ancaq bunun eybi yoxdur, Sonya; salarlar, sonra yenə də buraxarlar, çünki onların həqiqi bir dəlili yoxdur, söz verirəm ki, heç olmayacaq da. O dəlil ki onların əlində var, bununla adamı təqsirləndirmək olmaz. Daha bəsdir!.. Mən bunu ancaq ona görə deyirəm ki, sən biləsən... O ki qaldı anamla bacıma, çalışaram ələ eləyim ki, onları başa salım, qorxmasınlar... Bacım, deyəsən, indi təmin olunmuşdur... deməli, anam da ələ... mənim demək istədiyim bu idi. Ancaq sən ehtiyatlı ol. Dustaqxanaya düşsəm, yanına gələcəksənmi?

– Əlbəttə, gələcəyəm, əlbəttə!

Onlar, firtinanın tənha sahilə atlığı adamlar kimi ağır müsibət içinde dərdli-dərdli yan-yana oturmuşdular. Raskolnikov Sonyaya baxır, Sonyanın onu çox-çox sevdiyini hiss edirdi; qəribə burasıdır ki, birdən o, bu qədər sevilməsindən mənəvi bir ağırlıq və iztirab duydu. Bəli, bu qəribə və dəhşətli bir hiss idi!.. Sonyanın yanına gedərkən o hiss edirdi ki, bütün ümid yeri Sonyadadır, bütün nicatı ondadır; düşüñürdü ki, çəkdiyi əzabin bir hissəsi, heç olmasa, üzərindən götürülər; lakin indi, Sonyanın bütün qəlbini ona sarı çevrildiyi halda, hiss edir və başa düşürdü ki, indi o, əvvəlkindən daha çox bədbəxt olmuşdur.

– Sonya, – dedi, – dustaqxanaya düşsəm, yaxşısı budur, mənim yanımı gəlmə.

Sonya cavab vermədi, o ağlayırdı. Bir neçə dəqiqə keçdi.

Birdən Sonya heç gözlənilmədiyi halda soruşdu:

– Sənin boynunda xaçın varmı? – Sənki bu, birdən onun yadına düşmüşdü.

Raskolnikov əvvəl sualı başa düşmədi.

– Yoxdur! Yoxdur, eləmi? Al bunu, sərv ağacından düzəldilmişdir. Məndə ayrı bir xaç da var, misdəndir, Lizavetanıñkıdır. Biz xaçlarımızı dəyişmişdik: o, mənə öz xaçını vermişdi, mən də ona özüm-künü. Mən indi Lizavetanın xaçını taxaram. Bu da sənin olsun! Al... bu mənimkidir! Mənimkidir! Biz axı bir yerdə əzab çəkməyə gedəcəyik... Bir yerdə də müsibət çəkəcəyik!.. – deyə o yalvardı.

Raskolnikov:

– Ver, – dedi.

O, Sonyanın qəlbinə toxunmaq istəmirdi. Lakin xaçı almaq üçün uzatdığı əlini elə o saat geri çəkdi.

– İndi yox, Sonya. – Onu sakitləşdirmək üçün əlavə etdi: – Yaxşısı budur ki, sonra...

Sonya ehtirasla onun sözünə qüvvət verdi:

– Hə, hə, bu daha yaxşıdır, daha yaxşıdır... əzab çəkməyə gedəndə boynuna taxarsan. Mənim yanımı gələrsən, xaçı boynuna taxaram, dua eləyib gedərik.

Bu anda kim isə qapını üç dəfə tiqqıldatdı.

Nəzakətli bir səs eşidildi; bu səs onlara çox yaxşı tanıdı.

– Sofya Semyonovna, gəlmək olarmı?

Sonya qorxmuş halda qapıya sarı yüyürdü.

Cənab Lebezatnikovun sarışın sıfəti göründü.

V

Lebezatnikovun üzündə təşvişli bir ifadə vardi.

– Sofya Semyonovna, sizin yanınızza gəlmisəm. Bağışlayın... – Birdən o, Raskolnikova sarı dönerək dedi: – Mən elə belə də güman edirdim ki, sizi burada görəcəyəm, yəni mən... elə bir şey güman etmirdim... amma güman edirdim... – O, üzünü Raskolnikovdan



çevirərək, birdən Sonyaya səri döndü: – Katerina İvanovna dəli olub...

Sonya çıçırdı.

– Yəni, hər halda, belə görünür. Ancaq... Biz bilmirik nə edək. İş belədir. O qayıdır gəldi: onu, deyəsən, haradansa qovublar, bəlkə də, döyüblər... Hər halda, belə görünür... O, qaça-qaça rəis Semyon Zaxarıçın evinə gedibmiş, orada onu tapmayıb; Semyon Zaxarıç bir generalın yanında nahar edirmiş... Bir təsəvvür edin: Katerina İvanovna nahar edilən evə cumur... o biri generalın yanına, indi bir təsəvvür edin: dediyini edir, rəis Semyon Zaxarıç çağırtdırır, özü də, deyəsən, ləp süfrə başından... İndi siz bir təsəvvür edin ki, orada nə olub!.. Əlbəttə, onu qovublar, Katerina İvanovna özü deyir ki, “mən onu söydüm, üstünə də nəsə atdım”. Belə şey ola bilər... Onu necə olub ki, tutub aparmayıblar, başa düşmürləm! İndi bunu o hamiya danışır, Amaliya İvanovnaya da, ancaq onu çətin başa düşmək olur, çıçırrı, çırpınır... Hə, çıçırrı, deyir: “indı ki hamı məni atıb, mən də uşaqlarımı götürüb küçəyə çıxacağam, şarmanka çalacağam, uşaqlar da mahni oxuyacaq, oynayacaqlar, mən özüm də oynayacağam, pul yiğacağam, hər gün də generalın pəncərəsi qabağına gedəcəyəm... Qoy görsünlər ki, məmər atanın nəcib uşaqları küçədə necə dilənirlər...” Uşaqları döyür, onlar da ağlayırlar. Lenaya “Xutorok” mahnisını oxumağı öyrədir, oğlana oynamamağı, Polina Mixaylovnaya da... Bütün paltarlarını cırır; onlara aktyorlar kimi papaq qayırır; özü isteyir ki, ləyən götürsün, döyəcləyib çalsın, musiqi yerinə... heç kəsə qulaq asmir... Bir təsəvvür edin: bu nə deməkdir? Belə şeyi heç eləmək olmaz axı!

Sonya güclə nəfəs ala-alala Lebezyatnikova qulaq asırdı; Lebezyatnikov bu qayda ilə yenə də danışa bilərdi, lakin Sonya birdən mantilyasını və şlyapasını qapıb götürdü, geyinə-geyinə cəld otaq -dan çıxdı, Raskolnikov da onun ardınca çıxdı. Lebezyatnikov da onların dalınca getdi.

Lebezyatnikov küçəyə çıxarkən Raskolnikova dedi:

– Mütləq dəli olub! Mən ancaq Sofya Semyonovnanı qorxutmaq istəmədim, ona görə də dedim ki, “deyəsən, dəli olub”. Amma onun dəli olmasına heç şübhə yoxdur. Deyirlər ki, adamda vərəm olanda onun beynində şışlər əmələ gəlir; çox təəssüf ki, mən tibb

elmini bilmirəm. Hər halda, mən çalışdım ki, Katerina İvanovnaya bunu qandırırm, ancaq o heç qulaq asmr.

– Siz ona o şışlərdən danışdırınız?

– Yəni lap da şışlərdən yox! Bir də axı o heç bir şey başa düşməyəcəkdir! Mən onu deyrirəm ki, əgər ağlayan bir adama məntiqi yolla qandırsan ki, onun ağlaması əslində heç lazım deyil, o daha ağlamaz. Bu aydınındır. Bəs sizin əqidənizcə, yenə də ağlarmı?

Raskolnikov:

– Onda yaşamaq çox asan olardı, – deyə cavab verdi.

– İltifat buyurun, iltifat buyurun; əlbəttə, Katerina İvanovna bunu çox çətin başa düşər; lakin bilirsinizmi ki, dəliləri sağaltmağın mümkün olmasını bilmək üçün Parisdə ciddi təcrübələr aparılmışdır, özü də dəliləri tək məntiqi surətdə qandırmaqla! Orada bir professor varmış, bu yaxınlarda ölüb, böyük alimmiş, o, belə təsəvvür edirmiş ki, dəliləri bu yolla sağaltmaq olar. Onun əsas fikri belədir: dəlilərin vücudunda elə bir pozğunluq yoxdur, dəllilik məntiqi səhv deməkdir, düşüncə səhvidir, əşya barəsində yanlış nöqtəyi-nəzərdir. O professor dəlinin dediklərini tədricən boşça çıxarırmış; deyirlər ki, bu yolla müəyyən nəticələr əldə etmişdir! Lakin bu zaman o, duş da tətbiq edirmiş, buna görə də, əlbəttə, belə bir müalicənin nəticələri şübhə altına alınır... hər halda, belə görünür...

Raskolnikov xeyli vardı ki, onun dediklərinə qulaq asmırı. Öz evinə çatanda Lebezyatnikova baş əyib, darvazaya sarı döndü. Lebezyatnikov bir də gördü ki, Raskolnikov yoxdur, ətrafına baxaraq, yenə də yeyin-yeyin yoluna davam etdi.

Raskolnikov içəri girib otağın ortasında dayandı. “Mən niyə buraya gəldim?” O, köhnəlmış, sarımtıl divar kağızına, otaqdakı toza, öz kuşetkasına baxdı... Həyətdən ara vermədən kəskin bir səs gəlirdi, elə bil ki, mismar vururdular... Raskolnikov pəncərəyə yaxınlaşdı, pəncəsi üstə qalxıb, həyətə xeyli baxdı; özü də çox diqqətlə baxırdı. Lakin həyət boş idi, səs salan adam görünmürdü. Sol tərəfdə fligelin pəncərələrindən bəziləri açıldı. Pəncərə qıraqında seyrək yarpaqlı etirşah çiçəyi dibçəkləri qoyulmuşdu. Həyətdə, pəncərələrin qabağında paltar asılmışdı... Bu şeylərin hamisini o, əzbərdən biliirdi. Sonra dönübü divanda oturdu.

O heç bir zaman özünü belə yalqız hiss etməmişdi!

Bəli, o, bir daha hiss etdi ki, bəlkə, elə doğrudan da, Sonyaya



nifrət edəcəkdir – məhz indi, onu daha artıq bədbəxt etdiyi zaman...

“Niyə, niyə mən Sonyanın yanına gedib onu ağlatdım? Niyə onun həyatını pozmaq mənə bu qədər lazım oldu? Ah, alçaqlıq!”

Birdən o, qəti bir ifadə ilə:

– Mən tək qalacağam! – dedi. – O, dustaqxanaya getməyəcək!

Dörd-beş dəqiqədən sonra başını qaldırıb qəribə bir halda gülümsədi. Bu qəribə bir fikirdi.

Birdən onun ağlına belə gəldi: “Bəlkə, katorqada mənim üçün, doğrudan da, yaxşı olacaq?”

Başını çulgalayan qeyri-müəyyən fikirlərlə öz otağında nə qədər oturduğu yadında deyildi. Birdən qapı açıldı, Avdotya Romanovna içəri girdi. O, əvvəl astanada dayanıb Raskolnikova baxdı, – bayaq Raskolnikov da Sonyaya belə baxmışdı; sonra keçib onunla üzbeüz oturdu: dünən də burada oturmuşdu. Raskolnikov dinməz və nə isə niyyətsiz ona baxdı.

Avdotya Romanovna:

– Açığın tutmasın, qardaş, mən bir dəqiqəliyə gəlmışəm, – dedi.

Dunyanın üzündə sərt deyil, düşüncəli bir ifadə vardı. Baxışları aydın və sakitdi. Raskolnikov görürdü ki, Dunya da onun yanına məhəbbət dolu bir ürəklə gəlmışdır.

– Qardaş, mən indi hər şeyi, hər şeyi bilirəm. Dmitri Petroviç hər şeyi mənə danışdı, izah etdi. Axmaqcasına, həm də iyrənc bir şübhə nəticəsində səni təqib edirlər, incidirlər... Dmitri Petroviç mənə dedi ki, heç bir təhlükə yoxdur, sən də nəhaq yerə buna belə dəhsətlə baxır - san. Amma mən belə düşünmürəm: bu səni bərk qəzəbləndirmiş və həyəcanlandırmışdır; bu qəzəb səndə heç silinməyən izlər buraxa bilər, mən bunu tamamilə başa düşürəm. Mən bundan qorxuram. Bizi atıb getdiyindən ötrü səni məzəmmət eləmirəm, məzəmmət eləyə də bilmərəm, səni əvvəllər qinadığım üçün də məni bağışla... Mən özüm hiss edirəm ki, belə böyük bir müsibət mənə üz versəydi, mən də hamidan uzaqlaşardım. O barədə anana mən heç bir şey deməyəcəyəm, amma həmişə sənin barəndə onunla söhbət edəcəyəm, həm də sənin adından deyəcəyəm ki, o tezliklə qayıdır gələcək. Ana - nin dərdini çekmə, mən onu sakit edərəm; ancaq sən də ona əzab vermə: birçə dəfə də olsa gəl; unutma ki, o, anadir! İndi isə mən ancaq bir şeyi deməyə gəlmışəm (Dunya yerindən qalxmağa başladı):

işdir, əgər mən sənə lazım olsam, ya mənim bütün həyatım... ya da başqa bir şey... sənə lazım olsa, məni səslə, gələrəm! Sağlıqla qal!

Dunya sərt dönüb qapiya sarı getdi.

— Dunya! — Raskolnikov onu səsləyərək dayandırıldı, yerindən qalxıb ona yaxınlaşdı. — O Razumixin, Dmitri Petroviç çox yaxşı adamdır.

Dunya azca qızardı. Bir az sonra soruşdu:

— Sonra?!

— O, işgüzar, çalışqan, namuslu, təmiz, bərk sevməyə qabil bir adamdır... Sağlıqla qal, Dunya!

Dunya qıpçırmızı qızardı və birdən təşvişə düşdü:

— Qardaş, bu nədir, yoxsa biz həmişəlik ayrılıraq... sən mənə... belə vəsiyyətlər edirsən?

— Fərqi yoxdur... sağlıqla qal...

Raskolnikov dönüb pəncərəyə sarı getdi. Dunya narahat halda ona baxıb, təşviş içində otaqdan çıxdı.

Yox, o, Dunyaya qarşı soyuq deyildi. Görüşün ən sonunda belə bir an oldu: o çox istədi ki, Dunyanı bərk-bərk qucaqlasın, onunla vidalaşın, hətta ona desin də... lakin ona heç əl də vermədi.

“İndi onu qucaqladığını sonra yadına salanda hələ, bəlkə, bir diksinər də, deyər ki, sən mənim öpüşümü oğurladın!”

Bir neçə dəqiqədən sonra əlavə etdi: “Bu tab gətirə bilərmi? Yox, tab gətirə bilməz: belələri tab gətirə bilməz. Belələri tab gətirmir!..”

Raskolnikov bunu söylərkən Sonyanı düşündü.

Pəncərədən sərin meh gəldi. Hava indi əvvəlki kimi işqılı deyildi. O, birdən furajkasını götürüb otaqdan çıxdı.

O, əlbəttə, öz xəstəliyinin qeydinə qala bilməzdi, heç qalmaq da istəmirdi. Lakin bütün bu ardi-arası kəsilməyən təşviş və həyəcan, bütün bu ruhi dəhşətlər nəticəsiz qalmırıldı. Əgər o, qızdırma içində yatmırdisa, bu, bəlkə də, ona görə idi ki, ardi-arası kəsilməyən daxili təşviş hələ onu ayaq üstə saxlayırdı, o, şüurunu itirmirdi, lakin bu həm müvəqqəti, həm də süni bir hal idi.

O, avara-avarə dolaşındı. Gün batmaq üzrə idi. Axır vaxtlar onu culğalayan kədər xüsusi bir kədər deyildi, lakin, elə bil, o, həmişə davam edəcəkdir; bu soyuq, öldürücü kədərin illərlə davam edəcəyi, bir “arşınlıq məkanda” bir əbdilik olacağı hiss olunurdu. Axşam çağında bu hiss ona daha artıq əzab verməyə başladı.



Raskolnikov nifrətlə mızıldandı:

– İndi gel günün batmasından asılı olan belə axmaqcasına cismani bir azarla giçlik eləməkdən özünü saxla! Bu vəziyyətlə adam nəinki Sonyanın, lap Dunyanın da yanına gedə bilər!

Raskolnikovu səslədilər. O dönüb baxdı. Lebezyatnikov ona sarı yüyürdü.

– Bir təsəvvür edin, sizin yanınıza getmişdim; sizi axtarıram. Bir təsəvvür edin, o, öz niyyətini yerinə yetirib, uşaqları aparıb! Sofya Semyonovna ilə birlikdə onları güclə axtarış tapdıq. Özü ləyən çalır, uşaqları da oynamağa məcbur edir. Uşaqlar ağlayırlar. Tinlərdə, dükənlərin qabağında dayanırlar. Axmaq camaat da onların dalınca yürüür. Gedək.

Raskolnikov tələsik Lebezyatnikovun ardınca gedərək, təşvişlə soruşdu:

– Bəs Sonya?

– Lap haldan düşmüşdür. Yəni Sofya Semyonovna yox, Katerina İvanovna haldan düşmüşdür. Sofya Semyonovna özü də haldan çıxmışdır. Katerina İvanovna isə lap haldan düşmüşdür. Deyirəm sizə: tamam ağılını itirmişdir. Onları polis idarəsinə aparaçaqlar. Təsəvvür edirsizizmi, bu necə təsir edəcək... Onlar indi kanalın qırığında, N. körpüsü yanındadırlar. Sofya Semyonovna gildən çox uzaq deyillər. Yaxındadırlar.

Körpüdən bir az kənarda, Sonyanın yaşadığı yerə iki ev qalmış, kanalın qırığında bir dəstə adam toplılmışdı. Burada oğlan və qız uşağı xüsusilə çox idi. Katerina İvanovnanın xırıltı, titrək səsi körpüdən gəldi. Doğrudan da, bu, küçə camaatını maraqlandıra bilən qəribə bir səhnə idi. Köhnə bir don geymiş, dradədam örپək salmış, yırtıq, həsir şlyapası eybəcər bir şəkildə yumurlanıb yana əyilmiş Katerina İvanovna, doğrudan da, haldan düşmüşdü. O yorulmuşdu, nəfəsi təngişirdi. Bu vərəmli qadının üzündə əvvəlkilərdən daha artıq əzab və iztirab ifadə olunurdu (bir də ki, vərəmli adam küçədə, günəş altında evdəkindən daha artıq xəstə və eybəcər görünür); lakin onun həyəcanı yatmadı, o get-gedə daha da hirslenirdi; uşaqların üstünə cumur, onlara çığırrı, onları dilə tutmağa çalışır, elə camaatın içində onlara oynamaq və oxumaq öyrədir, bunun nə üçün lazım olduğunu onlara izah edirdi, lakin uşaqlar bunu başa düşmürdülər, bu isə onu lap qəzəbləndirirdi; o, uşaqları döyürdü...

Sonra da, bunu qurtarmamış, tamaşaya yiğişan camaatın üstünə cumurdu; azacıq babat geyinmiş bir adam görən kimi dərdini açıb deyir: "Görürsünüz də, nəcib, lap, bəlkə də, aristokrat bir ailədən olan uşaqları nə günə salmışlar". Camaatın içində birisi gülsəydi, ya da söz atıb ona sataşsaydı, dərhal bu adamların üstünə cumar, onlarla dalaşardı. Bəziləri, doğrudan da, gülür, bəziləri təəssüflə başlarını bulayırdılar. Ümumiyyətlə, hamı ağlını itirmiş bu qadına, onun uşaqlarına baxmağa maraq göstərirdi. Lebezatnikovun dediyi ləyən yox idi; olsa da, Raskolnikov bunu görmədi. Katerina İvanovna Poleçkani oxumağa, Lena ilə Kolyanı oynamaya məcbur edəndə, ahəngə uyaraq, ariq əllərini bir-birinə vurur, əl çalırı, hətta özü də Poleçkaya qoşulub oxuyurdı; lakin hər dəfə şiddetli öskürəkdən səsi tutulur, o yenə də məyus olurdu, öskürəyinə lənətlər yağıdırırı, hətta ağlayırdı da. Ən çox onu özündən çıxaran Kolya ilə Lenanın ağlaması və qorxması idi. Katerina İvanovna uşaqları küçə müğənniləri kimi geyindirməyə çalışmışdı: Kolyanın başına, – onu türkə oxşatmaq üçün, – ağ zolaqlı qırmızı parçadan bir çalma qoymuşdu. Lena üçün müğənnni paltarı tapmamışdı; onun başında zərif yundan toxunma qırmızı bir papaq, daha doğrusu, bir qalpaq vardi; bu, mərhum Semyon Zaxariçinkı idi; papağa bir qırıq aq dəvəquşu lələyi sancılmışdı; bu lələk Katerina İvanovnanın nənəsindən qalmışdı, ailədən ailəyə keçən nadir bir xatirə kimi sandıqda saxlanırırdı. Poleçka öz paltarında idi. O, özünü itirmiş halda, qorxa-qorxa anasına baxırdı, onun yanından ayrılmırdı, göz yaşını anasından gizlədirdi, anasının ağlını itirdiyini başa düşürdü, təşviş içində ətrafına baxırdı. Küçə və oraya yiğişan camaat onu yaman qorxudurdu. Sonya Katerina İvanovnanın ardınca gedir, ağlaya-ağlaya, yalvara-yalvara onun evə qayıtmasını xahiş edirdi. Lakin Katerina İvanovna onun sözünə baxmırırdı.

Tez-tez danişa-danişa, nəfəsi tutula-tutula, öskürə-öskürə çığırırdı:

– Bəsdir, Sonya, bəsdirl! Heç özün bilmirsən nə deyirsən, elə bil ki, uşaqsan! Sənə dedim ki, mən qayıdib o sərkoş alman qadı-nının evinə getməyəcəyəm. Qoy hamı görsün, bütün Peterburq görsün ki, nəcib bir atanın uşaqları necə dilənlirlər; elə bir ata ki, bütün ömrü boyu sədaqətlə xidmət etmişdi, demək olar ki, qulluqda da ölmüşdür (Katerina İvanovna bu xəyalı özü üçün yaratmışdı və



kor-koranə ona inanırdı). Qoy, qoy o yaramaz, miskin general görsün! Sən də səfehsən, Sonya: indi biz nə yeyək axı, de görüm! Bu qədər ki, biz sənə əzab-əziyyət verdik – daha bəsdir, mən daha bunu istəmirəm! – Birdən o, Raskolnikovu görüb çıçırdı, onun üstünə yüyürdü. – Ah, Rodion Romanoviç, sizsiniz?! Siz allah, bu səfəh qızı başa salın ki, daha bundan ağıllı iş tutmaq olmaz! Orqan çalanlar da pul yiğirlər; bizi o saat başqalarından ayırarlar, tanıyarlar, bilərlər ki, biz kasibiq, nəcib ailədənik, bizi dilənci halına salmışlar, biz yetimik, o miskin generalı da öz yerindən qovarlar, görərsiniz! Biz hər axşam onun pəncərəsinin qabağına gedəcəyik, padşah keçib gedəndə mən diz üstə düşəcəyəm, uşaqları qabağa çəkib ona göstərəcəyəm, deyəcəyəm ki: "Ata, bunları müdafiə et!". O, yetimlərin atasıdır, mərhəmətlidir, o, mənim uşaqlarımı müdafiə edəcək, görərsiniz, amma o miskin generalı... Lena! *Tenez vous droite!*¹, Kolya, sən bu saat yenə də oynayacaqsan. Niyə zırıldayırsan? Yenə də zırıldayı! Sən axı niyə qorxursan, ay axmaq, niyə? İlahi, mən bununla neynim. Rodion Romanoviç? Heç bilirsınız onlar necə qanmazdır! Bunlarla axı nə eləmək olar!

Katerina İvanovna zırıldayan uşaqları Raskolnikova göstərir, özü də az qalırdı ki, ağlasın, lakin bu onun ara vermədən, səsini kəsmədən, tez-tez danışmasına heç mane olmurdu. Raskolnikov çalışdı ki, onu evə qaytarsın, hətta onun izzət-nəfsinə təsir etmək üçün dedi ki, küçədə orqan çalanlar kimi gəzmək ayıbdır, sən ki nəcib qızlar pansionunun müdürü olmağa hazırlaşırsan...

Katerina İvanovna çıçıräq dedi:

– Pansion müdürü, ha-ha-ha! – Gülnən kimi də onu bərk öskürək tutdu. – Rodion Romanoviç, xəyallar uçub getdi! Hamı bizdən üz döndərdi!.. O miskin general ki var... Bilirsiniz ki, Rodion Romanoviç, mən mürəkkəbqabını onun üstünə tolazladım; mürəkkəb qabı lakey otağında idi, stolun üstündə, imza edilən vərəqin yanında; mən də qol qoydum, mürəkkəb qabını onun üstünə tolazlayıb qaçdım. Ah, alçaqlar, alçaqlar! Qoy cəhənnəm olsunlar! İndi bunları mən özüm saxlayacağam, heç kəsə baş əyməyəcəyəm! – Sonyanı göstərərək əlavə etdi: – Ona əzab verdiyimiz daha bəsdir! Poleçka, nə qədər yığılib, göstər görüm! Necə? İkicə qəpik? Ah, yaramazlar! Heç nə vermirlər, ancaq dillərini çıxarıb bizim dalımızca yüyürlərlə!

¹ Şax durun! (*fran.*)

– Camaatın içində birisini göstərib dedi: – Yaxşı, bu axmaq niyə gülür axı? Bu hamısı ondandır ki, bu Kolka çox qanmazdır, lap zəhləmi töküb! Poleçka, nə istəyirsən? Mənimlə fransızca, danış, *parlez moi français*.¹

Mən axı sənə öyrətmışəm, sən bir neçə cümlə bilirsən!.. Bunsuz nə cür bilsinlər ki, siz nəcib bir ailədənsiniz, təhsil-tərbiyə almışınız, başqa orqan çalanların tayı deyilsiniz. Biz küçədə onlar kimi “Petruska” tamaşası göstərmirik, biz nəcib romans oxuyuruq... Hə, yadıma düşdü! Biz axı nə oxuyaq? Siz hamınız mənə mane olursunuz, amma biz, Rodion Romanoviç, burda dayanmışıq ki, seçək görək nə oxuyacağıq, elə olsun ki, Kolya da oynaya bilsin... çünkü, bir təsəvvür edin, biz hazırlıqsız çıxmışq; gərək əvvəlcədən danişaq, yaxşıca məşq eləyək; sonra Nevskiyə gedəcəyik; orada kübar cəmiyyətindən adam çox olur, bizi o saat görəcəklər. Lena “Xutorok” mahnisini bilir... Ancaq hara gedirsən, elə “Xutorok” mahnisini eşidirsən, hamı onu oxuyur! Biz daha nəcib bir şey oxumalılıq... Polya, sənin ağlına bir şey gəlirmi, heç olmasa sən anana kömək elə! Mənim yaddaşım yoxdur, yoxsa yadıma bir şey düşərdi. Biz durub: “Qusar öz qılincına söykənərək...” mahnisini oxumağayağıq ki! Ah, fransızca “Cinq sous”² mahnisini oxuyaq! Mən ki, bunu sizə öyrətmışəm, öyrətmışəm! Əsil məsələ də burasındadır ki, bu fransızcadır, elə o saat da görəcəklər ki, siz dvoryan uşaqlarınız, bu daha da təsirli olacaq... Elə, bəlkə də, “Malbrough s'en vaten guerre”³ mahnisini oxuduq; bu tamamilə uşaq mahnisıdır, tamamilə, bütün aristokrat evlərində layla çalanda bunu oxuyurlar:

*Malbrough s'en va-t-en guerre, Ne sait quand reviendra...*⁴

Katerina İvanovna bu mahnnını oxumağa başladı.

– Yox, yaxşısı budur ki, “Cinq sous”-u oxuyaq, Kolya, əllərini belinə qoy, tez ol, Lena, sən də əks tərəfə hərlən, biz də Poleçka ilə bərabər oxuya-oxuya əl çalacağıq!

*Cinq sous, cinq sous, Pour monter notre menage...*⁵

¹ Mənimlə fransızca danış (*fran.*)

² “Beş su” (*fran.*)

³ “Malbruq yürüşə hazırlanır” (*fran.*)

⁴ Malbruq yürüşə hazırlanır, məlum deyil, nə vaxt qayıdacaq (*fran.*)

⁵ “Beş su, beş su, bununla biz özümüzə dolanacaq düzəldirik (*fran.*)



Öhö-öhö-öhö! – Onu öskürək tutdu. Sonra nəfəsini dərərək dedi: – Poleçka, paltarını düzəlt, çıyinləri sallanır. İndi siz gərək özünüzü daha artıq ədəbli, daha zərif göstərəsiniz, qoy hamı görsün ki, siz dvoryan uşağınız. Mən onda dedim ki, döşlüyü gərək uzun kəsək, özü də iki parçadan. Sonya, onda sən qoymadın, elə dedin ki, “gödək olsun, gödək olsun!” Axırda elə oldu ki, uşağı eybəcər bir şəklə saldıq... Bax, yenə de hamınız ağlayırsınız! Sizə nə olub, ay axmaqlar! Hə, Kolya, tez ol başla, tez ol, tez ol! Ax, bu nə pis uşaqdır!

Cinq sous, cinq sous...

Yenə də əsgər gəlir! Axi sən bizdən nə istəyirsən ey?!

Doğrudan da, bir qorodovoy camaati yara-yara gəlirdi. Eyni zamanda vitsmundir və şinel geymiş, boynundan orden asmış, əlli yaşlı, mötəbər bir məmur yaxınlaşış Katerina İvanovnaya bir göy üçlüy verdi (Onun ordeni Katerina İvanovnanın çox xoşuna gəldi, qorodovoya da müəyyən təsir bağışladı). Məmurun üzündəki ifadədən bu ailəyə lap ürəkdən yazıçı gəldiyi görünürdü. Katerina İvanovna pulu alıb nəzakətlə, hətta, təşrifatla ona təzim etdi.

Təkəbbürlə sözə başlayaraq dedi:

– Təşəkkür edirəm, hörmətli cənab! Bizi vadar edən səbəblər...

Poleçka, pulu al! Görürsənmi, nəcib və alicənab adamlar da var, onlar zavallı bir dvoryan qadının düşdürüyü bədbəxtlikdə dərhal kömək etməyə hazırlırlar. Hörmətli cənab, siz əsil-nəcabəti olan, hələ lap, bəlkə də, aristokrat cəmiyyətli əlaqələri olan yetimləri görürsünüz... Amma o, miskin general oturub meşə cili yeyirdi... acıqli-acıqli ayaqlarını yerə vurdu: mən niyə onu narahat eləmişəm deyə... Dedim ki, “zat-aliləri, yetimləri müdafiə edin, dedim ki, siz mərhum Semyon Zaxarıçı yaxşı tanıyırsınız, o ölüñ günü onun doğma qızına alçaqların alçağı olan bir adam böhtan atmışdır...” Yenə də o əsgər gəlir! – Çığıraraq məmura dedi: – Bizi ondan qoruyun! Bu əsgər niyə məndən əl çəkmir? Biz Meşşans küçəsindən birinin əlindən qaçıb bura gəlmışik... axı sənə nə, ay axmaq!

– Ona görə ki, küçələrdə qadağan edilmişdir. Ədəbsizlik etməyin.

– Ədəbsiz özünsən! Nə fərqi var, elə bil ki, orqan çalıram, sənə nə?

– Orqan haqqında da gərək icazə olsun, amma siz bunu özbaşına edirsınız, bu qayda ilə də camaati bir yerə yiğirsiniz. Harada yaşıyırsınız?

Katerina İvanovna fəryad qopardı:

– Nə icazə? Ərimi mən bu gün basdırımişam, burada nə icazə!

Məmər sözə qarışdı:

– Xanım, xanım, sakit olun; gedək, mən sizi aparım... Burada camaat içində yaxşı deyil... siz kefsizsiniz...

Katerina İvanovna:

– Hörmətli cənab, hörmətli cənab! – deyərək çıçındı. – Siz heç bir şey bilmirsiniz! Biz Nevskiyə gedəcəyik... Sonya! Sonya! Bu haradadır! Bu da ağlayır! Sizə nə olub axı! – Birdən o qorxaraq çıçırdı: – Kolya, Lena, hara qaçırsınız? Ah, axmaqlar! Kolya, Lena, axı onlar hara qaçırlar?!

Kolya ilə Lena başlarına yiğışan camaatdan, ağılını itirmiş ana -larının hərəkətindən son dərəcə qorxmuşdular; bu arada əsgərin gəldiyini gördülər, elə bildilər ki, əsgər onları tutub aparacaq; birdən, sözü bir yerə qoymuş kimi, bir-birinin əlindən tutub qaçmağa başladılar. Zavallı Katerina İvanovna fəryad edə-edə, ağlaya-ağlaya onların dalınca yüyürdü. Onun belə ağlaya-ağlaya nəfəsi təngişə-təngişə qaçması həm pis görünürdü, həm də adamın ona yazığı gəlirdi. Sonya ilə Polečka da onların dalınca cumdular.

– Sonya, qaytar onları, qaytar! Ay axmaq, nanəcib uşaqlar!.. Polya, tut onları!.. Mən axı sizin üçün...

O bərk yüyürdü, birdən ayağı ilişib yixıldı.

Sonya ona sarı əyilərək çıçırdı:

– Üz-gözü qanayıb! Ah, ilahi!

Hamı yüyürüb gəldi; hamı onların başına yiğışdı. Raskolnikovla Lebezyatnikov hamidan əvvəl özünü onlara yetirənlərin içində id. Məmər da gəlib çatdı; onun da ardınca qorodovoy; qorodovoy işin yaxşı nəticə verməyəcəyini hiss edərək, “bir görürsünüz də!” deyib, əlini yellədi.

O hər tərəfdən özünü qabağa verən adamları qova-qova deyirdi:

– Gedin! Gedin!

Kim isə yandan çıçırdı:

– Ölür!

Bir başqası səsləndi:

– Dəli olub!

Bir arvad xaç vura-vura dedi:

– İlahi, öz pənahında saxla! Qızla o oğlani tutdularmı? Odur gətirirlər, böyük qız tutub... Gör nə səfəh uşaqlardır!



Katerina İvanovnaya diqqətlə baxanda gördülər ki, onun üz-gözü, Sonyanın düşündüyü kimi, daşa dəyib əzilməmişdir, yola tökülən qan onun döşündən gəlmışdır.

Məmur Raskolnikova və Lebezyatnikova baxıb mızıldadı:

– Mən bilirom bu nədir, görmüşəm, bu vərəmdir: adamın ki döşündən belə qan gəldi, o, adamı öldürər. Bizim bir qohum vardı, lap bu yaxınlarda şahidi oldum, bu qayda ilə stəkan yarımlı qan gəldi... birdən... İndi nə eləyək, bu saat ölcəcək...

Sonya əl-ayağa düşərək, hamiya müraciət edə-edə yalvarırdı:

– Bura, bura, mənim otağıma aparaq! Mən burada oluram!..

Bax, bu evdə, buradan ikinci... Mənim yanımı aparaq, tez olun, tez olun! Həkim üçün adam göndərin!.. Ah, ilahi!

Məmurun köməyilə işi yoluna qoydular; hətta qorodovoy da Katerina İvanovnanı evə aparmağa kömək etdi; onu huşsuz halda Sonyanın otağına aparıb yatağa qoydular. Döşündən hələ də qan gelirdi, ancaq, deyəsən o, yavaş-yavaş ayıldırdı. Sonyadan başqa, Raskolnikov da, Lebezyatnikov da, məmur da, qorodovoy da birdən otağa girdilər; qorodovoy içəri girməmişdən camaatı dağıtdı: onlardan bəziləri lap qapıya kimi gəlmisdir. Poleçka Kolya ilə Lenanın əlindən tutub gətirirdi, onlar titrəyə-titrəyə ağlayırdılar. Kapernaumovlar da gəldilər: o özü qəribə görünüşlü, axsaq, çəp, bakenbardlı bir adamdı, cod tükləri başında dik-dik durdurdu; arvadının üzündə qorxmuş adama məxsus ifadə vardı – onun üzündə həmişə belə ifadə olurdu; uşaqların ağızı açıla qalmışdı, əbədi bir heyvət onların sıfətini cansız bir hala salmışdı. Birdən Svidriqaylov da bu adamların arasında göründü. Raskolnikov təəccübə ona baxdı: bu adamın haradan gəldiyini o başa düşə bilmirdi, onun camaat içinde olduğu da yadında deyildi.

Həkimdən və keşisdən danışırdılar. Məmur piçıldayaraq Raskolnikova dedi ki, həkim indi daha lazım deyil, iş işdən keçib, bununla belə sərəncam verdi ki, həkim üçün adam getsin. Kapernaumov özü tez həkim dalınca getdi.

Bu arada Katerina İvanovna rahat və sakit nəfəs almağa başladı, qan müvəqqəti olaraq kəsildi. O, xəstə, lakin nüfuzedici bir nəzərlə, həm də diqqətlə rəngi qaçmış və tir-tir əsən Sonyaya baxdı: Sonya yaylıqla onun alnındaki tər damllarını silirdi. Sonra xahiş etdi ki, onu qaldırsınlar: onu qaldırdılar, hər iki tərəfdən yapışb yatağında oturdular.

O, zəif bir səslə soruşdu:

– Üşaqlar hani? Polya, sən onları gətirdinmi? Ay axmaqlar! Siz axı niyə qaçdırınız?.. Ox!

Onun qurumus dodaqları hələ də qanlı idi. O, göz gəzdirərək ətrafına baxdı.

– Sən belə yaşayırsanmış, Sonya! Heç sənin yanına gəlməmişdim... belə alındı...

Katerina İvanovna dərdli-dərdli Sonyaya baxdı...

– Sonya, biz sənin qanını sorduq... Polya, Lena, Kolya, gəlin bura... Sonya, budur, hamısı buradadir, götür onları... əldən-ələ... mənimki daha bəsdir! Həngamə qurtardı! Qa!.. Məni yerimə uzadın, qoyun heç olmasa, rahatca ölüm...

Onu yenə də yatağa uzatdılar.

– Nə? Keşiş?... Lazım deyil!.. Sizin artıq pulunuz haradandır!.. Mənim günahım yoxdur!.. Allah bunsuz da gərək bağışlasın... Özü bilir ki, mən nə qədər əzab çəkmışəm! Bağışlamaz – qoy bağışla-masın, heç lazım deyil!..

Get-gedə o, daha artıq huşunu itirir, sayıqlamağa başlayırdı. Hərdən diksinib ətrafi gözdən keçirir, adamları bir anlığa tanıydırdı, lakin o saat yenə huşunu itirirdi. O, çətinliklə və xırıldaya-xırıldaya nəfəs alırdı, sanki, boğazında bir şey qaynayırdı.

Hər sözdən sonra nəfəsini dərərək, çıçıra-çıçıra deyirdi:

– Mən ona deyirəm: “Zati-aliləri!..” Bu Amaliya Lüdviqovna... Ah! Lena! Kolya! Əlinizi belinizə vurun, tez olun, tez olun, qlisse-qlisse, pa-de bask!¹

Ayaqlarını yerə vur!.. Qəşəng uşaq ol!..

Du hast Diamanten und Perl...²

Dalı necədir? Bunu oxuya bilsəydik...

Du hast die svhonsten Augen.

Madshen, was willst du mehr?³...

Bəs necə, əlbəttə, belədir! *was willst du mehr* – axmaq gör özündən necə uydurur! Hə, hə, bu da var:

¹ “Sürüşün, sürüşün yerlə, bu basklar rəqsidir” (*fran.*)

² “Sənin almazların, incilərin var” (*alm.*). (*Heynenin şeiri*).

³ “Sənin gözəl gözlərin var, ay qız, daha sən nə isteyirsən?” (*alm.*)



В полднебныш жар В долине Дагестана!..

Ah, bu mənim necə xoşuma gələrdi! Mən bu romansa məftun idim, Polečka!.. Bilirsənmi, sənin atan... Hələ nişanlı olanda... bunu oxuyardı... Ah, nə gözəl günlərdi!.. Bax, bunu oxuya bilsəydik!.. Bəs necə, bəs necə... ancaq yadımdan çıxıb... yadıma salın da... bəs necə!

O, böyük bir həyəcan içində idi, qalxmağa can atırdı. Nəhayət, get-gedə artan bir təşvişlə, hər sözü bərkdən deyə-deyə, nəfəsi təngişə-təngişə, qorxunc xırıltılı, üzgün bir səslə oxumağa başladı:

В полднебныш жар!.. В долине Дагестана...
С сбинцом В груди!..¹

Birdən o, ürəkparçalayan bir fəryadla, göz yaşı axıda-axıda dedi:

– Zati-aliləri! Yetimləri müdafiə edin! Siz ki, mərhum Semyon Zaxariçla duz-çörək keşmisiniz!.. Demək olar ki, bu lap aristokrat duz-çörəyidir... Q`al!.. Birdən o özünü gələrək diksindi, dəhşət içində hamını gözdən keçirdi, o saat Sonyanı tanıdı. Onu öz qarşısında gördüğünə sanki təəccüb edərək, həlim bir səslə, mehbibancasına dedi: – Sonya, Sonya! Sonya, əzizim, sən də buradasan?

Onu yenə də qaldırıb oturtdular.

O, ümidsiz bir halda, həm də nifrətləçıçırdı:

– Daha bəsdir!.. Vaxt çatıb! Əlvida, qara günlər! Yabının axırına çıxdılar! Kələyini kəsdi-l-ər! – Onun başı guppultu ilə balışa düşdü.

O yenə də huşunu itirdi, lakin bu çox davam etmədi. Onun arıq, solğun, sarı üzü arxaya düşdü, ağızı açıldı, qıçları titrəyərək dartındı. O, dərindən nəfəs alaraq öldü.

Sonya özünü meyitin üstünə yıxdı, qolları ilə onu qucaqlayıb, başını arıq sinəsi üstünə qoydu, elə bu vəziyyətdə də donub qaldı. Polečka hönkür-hönkür ağlayaraq, anasının ayaqlarına düştü, onun ayaqlarını öpməyə başladı. Kolya ilə Lena hələ nə kimi bir hadisə üz verdiyini başa düşməsə də, çox dəhşətli bir şey olduğunu hiss etmişdilər, onlar bir-birinin ciyindən yapışaraq gözlərini bir-birinə zillədilər, birdən ağızlarını açıb, çıçırmayağa başladılar. Onlar hələ də

¹ “Günorta istisində, Dağıstanın dərəsində, sinəsində qurmuşsun!” (rus.). (Lermontovun şeiri).

əvvəlki geyimdə idilər: Kolyanın başında çalma, Lenankında isə dəvəquşu lələyi sancılmış təsək vardi.

Birdən Katerina İvanovnanın yatağı üstündə “Tərifnamə” göründü: bunu kim getirmişdi? “Tərifnamə” balışın yanında idi. Raskolnikov onu gördü.

O, pəncərəyə sarı getdi. Lebezyatnikov onun yanına yürüüb dedi:

– Öldü!

Svidriqaylov onlara yaxınlaşdı.

– Rodion Romanoviç, sizə iki kəlmə lazımi söz demək isteyirəm.

Lebezyatnikov dərhal yerini ona tərk edərək, nəzakətlə sıvişib getdi. Raskolnikov Svidriqaylovun sözünə təəccüb etdi. Svidriqaylov onu daha da kənara, kuncə sarı çəkərək dedi:

– Bütün bu zippiltini, yəni dəfn işini və sairəni mən öz üzərimə götürürəm. Təki pul olsun, mən axı size demişdim, mənim artıq pulum var. Bu iki körpəni, bir də bu Poleçkanı mən yaxşı bir yetim - xanaya düzəldərəm, hər birinin də adını həddi-bülüga çatana kimi, min beş yüz manat pul qoyaram, – qoy Sofya Semyonovna lap sakit olsun. Onun özünü də düşdürüyü girdabdan dartıb çıxararam, çünki o, yaxşı qızdır, elə deyilmə? Siz isə Avdotya Romanovnaya deyin ki, onun on min manatını mən belə xərclədim.

Raskolnikov soruşdu:

– Siz nə məqsədlə belə xeyriyyəçilik edirsiniz?

Svidriqaylov güldü:

– E-eh! Ay adama inanmayan! Mən axı sizə demişdim ki, bu pul artıq puldur. Yaxşı da, eləcə insanlıq cəhətdən olsun, yoxsa siz bunu mümkün hesab etmirsiniz? – O, barmağı ilə meyit olan tərəfi göstərərək, əlavə etdi: – Axı o, bir “bit”, bir sələmçi qarı deyildi... Bir özünüz deyin: “Lujinmi yaşayıb alçaq-alçaq işlər tutsun, ya da o qarımı ölsün?” Mən kömək eləməsəm, axı “Poleçka da, məsələn, həmin yolla gedəcək...”

Bu sözləri o, sanki göz vura-vura, şən bir hiyləgerliklə dedi, göz lərini də Raskolnikovdan ayırmadan dedi, Raskolnikovun rəngi ağardı, bədəni buzladı: bu axı onun öz sözləri idi, Sonyaya demişdi... O, tez geri çəkilib heyətə Svidriqaylova baxdı.

Güclə nəfəsini dərərək piçıldı:

– Bu... bunu siz haradan bilirsınız?..



— Mən axı burada, divarın o üzündə, madam Resslixgildə oluram. Burada Kapernaumov, orada madam Resslix yaşayır, o mənim köhnə və çox sədaqətli dostumdur. Qonşuyuq.

— Siz?

Svidriqaylov gülməkdən uğunaraq sözünə davam etdi:

— Bəli, mən. Əzizim, Rodion Romanoviç, siz məni yamanca maraqlandırdınız, bunu mən sizə lap ürəkdən deyə bilərəm. Mən axı sizə demişdim ki, biz yenə də görüşəcəyik, bunu qabaqcadan demişdim, — budur, görüşdük də... Görürsünüz ki, mən necə üzüyola adamam. Görərsiniz, mənimlə hələ yaşamaq olar...



ALTINCI HİSSƏ

I

Raskolnikov üçün qəribə günlər başlandı: sanki, onun qarşısına birdən duman çökdü, onu çıxılmaz, ağır bir təklik içərisinə aldı. O çox-çox sonra bu günləri xatırlayanda başa düşürdü ki, elə bil, o zaman onun şüurunda hərdənbir tutqunluq əmələ gəlmışdı və bu vəziyyət bəzən ara versə də, fəlakət qəti surətdə baş verənə qədər davam etdi. O, yəqin, inanırdı ki, o zaman bir çox şeydə, məsələn, bəzi hadisələrin nə vaxt başlanmasında və nə qədər davam etməsində yanılmışdır. Hər halda, sonralar bu şeyləri xatırlarkən və bu xatırladığı şeyləri öz-özünə izah etməyə çalışarkən o, kənar adamlardan aldığı məlumatata əsaslanaraq, öz barəsində çox şeylər bildi. Məsələn, o zamanlar bir hadisəni başqa bir hadisə ilə qarışdırır, başqa bir hadisəni isə ancaq onun təsəvvüründə baş verən bir hadisənin nəticəsi hesab edirdi. Bəzən də onu əzab dolu xəstə bir həyəcan və təşviş bürüyürdü. Hətta bu həyəcan, bu təşviş ağır bir qorxuya çevrilirdi. Lakin bir şey də onun yadında idi: elə dəqiqələr, saatlar, hətta, bəlkə də, elə günlər olurdu ki, onu, sanki əvvəlki qorxunun əksinə olaraq, tam bir apatiya¹ bürüyürdü, bu isə bəzi ölen adamların xəstə və laqeyd vəziyyətinə bənzəyirdi. Ümumiyyətlə, bu son günlərdə o özü də, elə bil ki, öz vəziyyətini tamamilə anlamaq və aydınlaşdırmaq istəmirdi, bundan qaçmağa çalışırdı; elə məsələ-lər vardı ki, dərhal izah olunmasını tələb edirdi, – belə məsələlər onu xüsusilə usandırırdı; o çox sevinərdi ki, bəzi qayğılı işlərdən azad olsun, qaçıb canını qurtarsın, lakin bu şeyləri unutmaq onun vəziyyətində mütləq və tamamilə məhv olmaq təhlükəsi yarada bilərdi.

Xüsusilə Svidriqaylov onu təşvişə salırdı; hətta demək olar ki, o, elə bil, Svidriqaylova dirənib dayanmışdı. Katerina İvanovna ölen zaman Sonyanın otağında Svidriqaylovun çox aydınca söylədiyi sözlər onun fikrini alt-üst etmişdi: bu sözlər onun üçün çox qorxunc sözlərdi. Lakin bu yeni hadisə Raskolnikovu son dərəcə narahat etsə də, o, nədənsə, məsələni aydınlaşdırmaq istəmirdi, buna tələsmirdi.

¹ Apatiya – qeydsizlik, atılık.



Bəzən o, birdən görürdü ki, şəhərin kənarında, tənha bir yerdə, balaca, köhnə bir aşxanada təkbaşına stolun dalında oturub fikr-ləşir; bura necə gəlib çıxdığını duyan kimi, dərhal Svidriqaylovu xatırladı; birdən çox aydınca, həm də təşviş içində bir şeyi dərk elədi: bu adamlı gərək mümkün qədər tez danışın uzlaşın və o şey ki mümkündür, onu qəti olaraq həll etsin. Bir gün o, şəhər qarovulkanasından kənara getmişdi; elə təsəvvür edirdi ki, guya, burada Svidriqaylov gözləyir, Svidriqaylovla burada görüş təyin etmişdir. Bir dəfə də o, səhərə yaxın yuxudan ayılarda görür ki, bir kolun dibindədir, bura necə gəlib çıxdığını heç başa düşə bilmir. Bu iki-üç gündə, Katerina İvanovna öləndən sonra, o, Sonyanın otağında iki dəfə Svidriqaylovu görmüşdü; bura, elə bil, məqsədsiz filansız, bir-iki dəqiqəliyə gəlmışdı. Onlar həmişə bir-iki söz alıb-verər, lakin əsas məsələlərdən danışmazdalar, sanki, öz aralarında söz qoymuşdular ki, müəyyən vaxta qədər bu barədə danışmasınlar. Katerina İvanovnanın meyiği hələ də tabutda idi. Svidriqaylov dəfn məsələsilə məşğul idi. Sonyanın da başı çox qarışıldır. Svidriqaylov ikinci dəfə Raskolnikova rast gələndə dedi ki, Katerina İvanovnanın uşaqlarını yerbəyer etmişdir, özü də çox müvəffəqiyətlə; müəyyən əlaqələr nəticəsində elə adamlar tapıb ki, onların köməyiyle yetimlərin üçünü də dərhal yaxşı bir yetimxanaya düzəldib; onlardan ötrü ayrılan pulun da çox köməyi olub, çünki pullu yetimləri yetimxanaya düzəltmək pulsuz, dilənçi yetimləri düzəltməkdən daha asandır. Sonya barəsində də bir neçə söz dedi, söz verdi ki, bu günlərdə Raskolnikovun yanına gələcək; bunu da qeyd etdi ki, "sizinlə məsləhətləşmək istəyirəm; mütləq danışmaq lazımdır; elə işlər var ki..." Bu söhbət dəhlizdə, pilləkənin qabağında olmuşdu. Svidriqaylov diqqətlə Raskolnikovun gözlərinə baxaraq, birdən susdu, sonra səsini alçaldaraq dedi:

– Rodion Romanoviç, sizə nə olub? Axi heç özünüzdə deyilsiniz?! Adama qulaq asırsınız, adama baxırsınız, amma ki, deyilən sözü başa düşmürsünüz. Özünüzə toxraq verin. Vaxt olar, əlbət, danışarıq; təəssüf ki, iş çoxdur: həm öz işim, həm də özgələrinki... – Sonra birdən əlavə etdi: – Eh, Rodion Romanoviç, hamiya hava lazımdır, hava, hava... hər şeydən əvvəl!

O, birdən kənara çəkilərək, pilləkənlə qalxan keşişə və dyaçoka yol verdi. Onlar ölüünün üstündə dua oxumağa gedirdilər. Svidri-

qaylovun sərəncamı üzrə gündə iki dəfə səliqə ilə dua oxunurdu. Svidriqaylov dönüb öz işinə getdi, Raskolnikov dayanıb fikirləşdi, sonra keşişin ardınca Sonyanın otağına girdi.

Qapının ağzında dayandı. Astadan, qayda ilə, qəmgin ölü duası başlandı. Lap uşaqlıqdan ölüm haqqında düşünmək, ölümün meydanda olduğunu hiss etmək həmişə ona ağır, mistik, dəhşətli bir təsir bağışlardı, həm də o, çoxdan ölü duası eşitməmişdi. Bir də ki burada son dərəcə dəhşətli, adamı son dərəcə narahat edən bir şey də vardi. Raskolnikov uşaqlara baxdı: onlar hamısı tabutun qabağında dizi üstə duraraq astadan, sanki, qorxa-qorxa ağlayır, dua edirdi. Raskolnikov düşünərək öz-özünə dedi: "Bu bir-iki gündə o heç mənə baxmayıb, birçə kəlmə də mənə söz deməyib". Otağa parlaq günəş işığı düşmüdü; buxurdandan burularaq, tüstü qalxırdı; keşiş dua oxuyurdu: "İlahi, öz rəhmətində saxla!" Raskolnikov dua oxunub qurtarana qədər orada durdu. Keşiş xeyir-dua verə-verə, xudahafızlaşə-xudahafızlaşə qəribə bir nəzərlə ətrafına baxırdı. Keşiş gedəndən sonra Raskolnikov Sonyaya yaxınlaşdı. O, birdən Raskolnikovun əllərindən yapışış başını onun çıynınə sanayıdı. Yaxınlıq ifadə edən bu dostcasına hərəkət Raskolnikovu heyrətə saldı: bu heç ağıla sığmayan bir hərəkətdi; hətta qəribə idi; necə axı? Sonya ona zərrə qədər də nifrət etmirdi, ondan zərrə qədər də iyərənmirdi, onun əllərində zərrə qədər də titrəyiş yox idi! Bu nə deməkdir? Bu, özünü hədsiz dərəcədə alçaltmaq deməkdir! Raskolnikov bunu belə başa düşdü. Sonya heç bir şey demirdi. Raskolnikov onun əlini sixib otaqdan çıxdı. O, böyük bir iztirab duydu. Əgər bu anda imkan olsaydı, bir yerə gedib tamamilə tək qala bil-səydi – lap elə bütün ömrü boyu tək qalsayıdı – özünü xoşbəxt hesab edərdi. Ancaq məsələ burasında idi ki, son günlərdə tək olsa da, tək olduğunu, qətiyyən, hiss etmirdi. Hərdən görürdün ki, şəhərin kənarına getdi, böyük yol üstünə çıxdı, hətta bir dəfə gəlib kiçik bir meşəyə də çatdı; lakin gəldiyi yer nə qədər tənha olsa da, özünü tək görmürdü, bir adamın da, sanki, orada, ona yaxın bir yerdə olduğunu hiss edirdi; bu onu təşvişə salırdı; ancaq bu qorxunc deyil, çox zəhlətökən, xoşagəlməyən bir şeydi; buna görə də tez şəhərə qayıdır, camaata qatışır, aşxanaya, içki dükanına girir, rastabazara, Sennaya meydanına gedirdi. Bu yerlərdə o, elə bil ki, bir yüngüllük hiss edirdi, hətta bu yerlər ona daha tənha görünürdü. Bir aşxanada



axşamüstü nəğmə oxuyurdular; o, düz bir saat burada oturub qulaq asdı, hətta burada oturmaq onun çox xoşuna gəldi – bu onun yadindadır. Axıra yaxın birdən yenə də narahat olmağa, sanki, birdən vicdan əzabı duymağa başladı və sanki, düşünərək öz-özünə dedi: “Burada oturub nəğməyə qulaq asıram, amma mən beləmi etməliyəm!?” Lakin o saat da başa düşdü ki, elə bircə bu onu narahat etmir, bir şey var ki, o dərhal həll olunmasını tələb edir, ancaq bunu nə dərək etmək, nə də sözlə demək olurdu. Hər şey, sanki, bir-birinə qarışındı. “Yox, hər halda, mübarizə yaxşıdır! Yenə də Porfiri yaxşıdır... ya Svidriqaylov... Tezliklə yenə də mən bir yerə çağırırdılar, mənə hücum edəydilər... Bəli! Bəli!” O, aşxanadan çıxdı, yeyin-yeyin getməyə, az qala, lap yüyürməyə başladı. Dunyanı və anasını düşündü, birdən bu onu, nədənsə, son dərəcə qorxutdu. Bu gecə o, səhərə yaxın, Krest adasında, soyuqdan donmuş halda, isitmə içində yuxudan ayılmışdı. Qalxıb yola düzəldi, səhər tezdən gəlib evinə çatdı. Bir neçə saat yatdıqdan sonra isitmə keçib getdi; ancaq çox gec yuxudan ayıldı: saat iki idi.

Katerina İvanovanın bu gün dəfn ediləcəyi yadına düşdü; dəfndə iştirak etmədiyinə sevindi. Nastasya ona yemək gətirdi. O, böyük bir iştaha ilə, az qala, lap acıqlıklə yedi. Onun eyni açıqdı; indi son günlərə nisbətən daha sakitdi; hətta əvvəller son dərəcə qorxu keçirdiyinə, az da olsa, təəccüb etdi. Qapı açıldı, Razumixin içəri girdi.

– Hə! Yemək yeyirsən, deməli, xəstə deyilsən! – Stul götürüb masa arxasında, Raskolnikovla üz-üzə oturdu.

Razumixin təşviş içində idi, bunu da gizlətmək istəmirdi. O, narazı bir halda, ancaq tələsmədən, səsini çox da qaldırmadan danışındı. Düşünmək olardı ki, bura xüsusi, hətta müstəsna bir niyyətlə gəlmışdır.

– Qulaq as! – deyərək o, qəti bir ifadə ilə sözə başladı. – Siz hamınız cəhənnəm olun gedin; ancaq o şeyi ki, indi mən görürəm, aydın görünəm ki, heç bir şey anlaya bilmirəm; sən elə hesab eləmə ki, mən sorğu-suala gəlmışəm. Cəhənnəmə ki! Özüm istəmirəm! İstəyir indi lap özün aç de, bütün sırlarının üstünü aç, bəlkə, heç mən qulaq da asmayacağam, tüpürüb gedəcəyəm. Mən gəlmışəm bir şeyi şəxsən özüm bilim və qəti bilim: əvvəla, doğrudanmı sən dəlisən? Bilirsənmi, sənin barəndə belə bir fikir var ki (deyirlər də,

nə bilim harada), bəlkə də, sən dəlisən, ya da dəliliyə çox meyil edirsən. Boynuma alıram ki, mən özüm də bu fikri müdafiə etməyə çox meyil edirdim: əvvəla, sənin axmaqcasına, qismən də iyrənc hərəkətlərinə görə (bunu heç bir şeylə izah etmək olmaz), ikincisi də, sənin bu yanında ananla, bacınla olan rəftarına görə... Sən ki onlarla elə rəftar eləmisən, – ancaq zalim, eclaf bir adam, ya da dəli onlarla elə rəftar edə bilər; bundan belə çıxır ki, sən dəlisən.

– Sən onları nə vaxt görmüsən?

– İndicə. O vaxtdan sən onları görməmişən? Bir de görünüm, axı sən harada veyillənirsən; sənin yanına üç dəfə gəlmışəm! Anan dünəndən bəri bərk xəstədir. Sənin yanına gəlmək istəyirdi; Avdotya Romanovna çalışdı ki, gəlməyə qoyması; anan onun sözünə qulaq asmadı. Dedi: “Əgər o xəstədirsə, əgər onun başına hava gəlirsə, anadan başqa, kim ona kömək eləyəcək?” Biz hamımız bura gəldik, onu tək buraxmaq olmazdı ki! Sənin lap qapına çatana kimi xahiş eləmişik ki, sakit olsun. İçəri girdik; gördük sən yoxsan; anan bax burada oturdu. On dəqiqəyə qədər oturdu, biz də dinməz onun yanında durmuşduq. Sonra ayağa qalxıb dedi: “O ki evdən çıxıb gedə bilir, deməli, xəstə deyil; anasını da yadından çıxarıb, buna görə də onun astanasında dayanıb durmaq, onun mehribanlıq etməsini bir sədəqə kimi yalvara-yalvara ondan dilənmək ana üçün yaxşı deyil, eyibdir”. Evə qayıtdıqdan sonra yatağına girdi; indi qızdırma içindədir. Deyir: “Görürəm, onun özünkü üçün vaxtı var”. O elə güman edirdi ki, bu özünkü – Sofya Semyonovnadır, sənin nişanlıın, ya da sevgilin – yəqin, belədir. Mən elə o saat Sofya Semyonovnanın yanına getdim, ona görə ki, qardaş, hər şeyi bilmək istəyirdim. Gedib nə gördüm: tabut qoyulub, uşaqlar da ağla - şır... Sofya Semyonovna matəm paltarı üçün onların boyunu ölçür, otaqdan çıxdım, nə görmüşdümse gedib hamısını Avdotya Romanovnaya dedim. Deməli, bunun hamısı boş söhbətdir, yəni burada heç bir özünkü yoxdur, daha doğrusu, deməli ki, heç bir dəlilik yoxdur. Budur, sən oturub ət təpişdirirsən, elə bil ki, üç gündür heç bir şey yeməmisən. Hərçənd, tutaq ki, dəlilər də yeyirlər, doğrudur, sən mənə bircə kəlmə də söz deməmisən, amma sən... dəli deyilsən! Buna lap and içərəm! Hər şeydən əvvəl, dəli deyilsən. Ancaq ki, hamınız cəhənnəm olun, çünki burada nəsə bir sərr var, məxfi şey var; mən də sizin bu məxfi şeylərinizin üstündə baş



sındırmaq istəmirəm. – Ayağa qalxaraq, sözünə belə yekun vurdu:

– Elə-belə gəlmışdım, gəlmışdım ki, dalaşım, ürəyimi boşaldım; indi mən bilirəm nə edəcəyəm!

– İndi sən nə eləmək istəyirsən?

– Sənə nə, mən nə eləmək istəyirəm?

– Gedib içəcəksən?!

– Sən bunu nədən bildin... nədən?

– Bunu bilməyə nə var ki!

Razumixin bir anlığa susdu. Sonra birdən odlu-odlu dedi:

– Sən həmişə çox dərrakəli adam olmusan, heç vaxt dəli deyildin! Elədir: gedib içəcəyəm! Sağ ol!

Razumixin yola düzəldi.

– Deyəsən, iki gün bundan əvvəl mən sənin barəndə bacımla danışdım...

Razumixin birdən dayandı, hətta rəngi də bir az ağardı:

– Mənim barəmdə? Axi iki gün bundan əvvəl sən onu harada görə bilərdin?

Hiss etmək olardı ki, onun ürəyi sinəsində ağır-ağır və gərgin halda döyüñür.

– O, burası gəlmüşdi, təkdi, burada oturmuşdu, mənimlə danışırıdı.

– O?

– Bəli, o!

– Sən nə dedin... mən demək istəyirəm, mənim barəmdə?

– Mən ona dedim ki, sən çox yaxşı, namuslu, çalışqan adamsan.

Ancaq mən ona demədim ki, sən onu sevirsən, çünkü o özü bunu bilir.

– Özü bilir?

– Gəlsin bilməsin də? Mən hara getsəm də, başıma nə iş gəlsə də, sən bir tanrı kimi onların yanında qalardın. Razumixin, mən onları sənə tapşırıram. Bunu ona görə deyirəm ki, lap yəqin bilirəm, sən onu sevirsən, həm də mən sənin təmiz ürəkli bir adam olduğuna əminəm. Bunu da bilirəm ki, o da səni sevə bilər, bəlkə, elə sevir də! İndi özün həll elə, gör hansı yaxşıdır: içməkmi, içməməkmi?

– Rodka... Bilirsən... Eh, cəhənnəmə ki! Sən hara getmək istəyirsən? Bilirsən, əgər bu sırr isə – onda qoy qalsın! Amma mən... mən bu sırrı biləcəyəm... Özü də əminəm ki, bu mütləq mənasız bir şeydir, lap boş şeydir, hamisini da sən özün eləmisən. Ancaq bunu da deyim ki, sən çox yaxşı adamsan, çox yaxşı adamsan!

– Mən bir şeyi də sənə demək istəyirdim, sən mənim sözümü yarımcıq qoydun; demək istəyirdim ki, sən bayaq bir şeyi çox yaxşı dedin: bu sırları və məxfi şeyləri bilmək lazımlı deyil. Bu, hələlik qoy dursun, narahat olma. Öz vaxtında hər şeyi bilərsən, – nə vaxt bilmək lazımdır – onda... Dünən bir adam mənə dedi ki, adama hava lazımdır, hava, hava! Mən bu saat onun yanına getmək istəyirəm, gedib görüm bu sözü o nə mənada deyir.

Razumixin fikirli halda ayaq üstə durmuşdu; o, həyəcanlı idi, nəsə düşünürdü.

Birdən o, öz-özünə dedi: “Bu siyasi qiyamçıdır! Yəqin! Özü də qəti bir hərəkətə hazırlaşır, – bu yeqindir! Başqa cür ola bilməz! Həm də... həm də **Dunya** da bilir”...

O, sözləri hecalara ayıra-ayıra dedi:

– Deməli, Avdotya Romanovna sənin yanına gəlir... Sən özün də bir adamla görüşmək istəyirsən; o adam da sənə deyib ki, çox hava lazımdır, hava, həm də... – o, öz ürəyində sözünə nəticə vermiş kimi, əlavə etdi: – Həm də, deməli, o məktub da... bu da o məsələdəndir...

– Hansı məktub?

– Avdotya Romanovna bu gün bir məktub alıb, bu onu çox təşvişə salmışdır. Çox! Lap həddindən artıq! Mən sənin barəndə söz açdım, xahiş etdi ki, danışmayım. Sonra... sonra dedi ki, biz, bəlkə də, çox tezliklə aylıqdıq, sonra nədən ötrüsə mənə ürəkdən təşəkkür etmeye başladı; sonra da öz otağına girib qapını bağladı.

Raskolnikov fikirli halda soruşdu:

– O, məktub alıb?

– Hə, məktub alıb. Sən bilmirdin? Hm!

Hər ikisi susdu.

– Rodion, sağlıqla qal! Qardaş... vaxtvardı ki... hər halda, sağlıqla qal, bilirsənmi, vaxtvardı ki... Yaxşı da, sağlıqla qal! Mən də gərək gedim. İcməyəcəyəm. İndi daha içmək olmaz... yaramaz.

Razumixin tələsirdi; qapıdan çıxandan sonra və az qala, qapını örtərkən birdən yenə də qapını açdı, kənara baxa-baxa dedi:

– Yeri gəlmışkən, qoy deyim! O adam öldürmişdülər ha, yadın-dadırı, o Porfiri, o qar? Qatıl tapılmışdır, özü boynuna alıb, bütün dəlilləri də göstərib. Təsəvvür et ki, bu – o fəhlələrdən, rəngsazlardan biridir; yadındadırı, mən onları burada hələ bir müdafiə də



edirdim! Bir gör də: dalandarla iki şahid yuxarı qalxanda, o qəsdən pilləkəndə öz yoldaşı ilə bütün bu dava-dalaşı, gülüşü düzəldibmiş ki, onların diqqətini yayındırsın... Sən o küçükdeki bicliyə, ondakı soyuqqanlılığı, cürətə bir bax! Adam inana bilmir! Amma özü açıb dedi, hamısını boynuna aldı! Gör mən necə yanılmışam! Nə olar ki! Bu, məncə, ancaq hiyləgərlik və zirəkliyin, hüquqi yayındırmanın ən yüksək təzahürüdür, ona görə buna çox da elə təəccübənmək lazım deyil! Belə adamlar ola bilməzmi? O ki qaldı onun buna tab gətirə bilməməsi, gedib boynuna alması, – bu barədə mən ona daha çox inanıram. Bu daha çox ağlabatan şeydir!.. Amma gör mən necə yanılmışam! Onlardan ötrü qabıqdan çıxdırm!

Raskolnikov aydınca gözə çarpan bir həyəcanla soruşdu:

– De görüm, sən bunu axı haradan bildin, bu səni niyə bu qədər maraqlandırır?

– Bir sözə bax da! Niyə məni maraqlandırır... Söz soruşdu!.. Mən də, başqları kimi, Porfiridən eşitdim. Bunu da deyim ki, məsələnin hamısını, bəlkə də, ondan eşitmışəm...

– Porfiridən?

– Porfiridən...

Raskolnikov qorxaraq soruşdu:

– Bəs o... o nə dedi?

– O, bunu çox gözəl izah elədi. Psixoloji izahını verdi, – özünə görə.

– O izah elədi? Özü sənə izah elədi?

– Özü, özü! Sağlıqla qal! Sonra yenə bəzi şeylər danışaram, indi işim var. Orada... bir vaxt vardı mən elə güman edirdim ki... Yaxşı da, sonra!.. İndi mən daha niyə içim? Sən məni şərabsız da keflən - dirdin. İndi mən kefliyəm, Rodka! Şərabsız kefliyəm, yaxşı da, sağlıqla qal; gələrəm, lap tez gələrəm.

Razumixin getdi.

O, yavaş-yavaş pilləkəndən düşərkən öz-özlüyündə belə bir qərara gəldi: "Bu, siyasi qiyamçıdır, yəqin, yəqin! Bacısını da bu işə cəlb edib. Bu, Avdotya Romanovnanın xasiyyətinə çox, çox uyan şeydir. Başlayıblar görüşməyə!.. O da mənə bəzi eyhamlar etmişdi... Onun bir çox sözündən... ifadəsindən... etdiyi eyhamlardan elə bu çıxır! Bu qarmaqarışılığı başqa nə ilə izah etmək olar? Bəli! Amma mən elə fikirləşirdim ki... İlahi, gör mənim ağlıma nələr gəlirdi! Bəli,

mənim ağlım çəşmişdi, mən onun qarşısında müqəssirəm! Onda o, koridorda, lampanın qabağında mənim ağlımı çəsdirmişdi. Tfu! Gör məndə necə murdar, kobud, alçaq bir fikir əmələ gəlmışdı! Afərin sənə, Nikolka, sən ki bunu boynuna aldın!.. Gör indi o əvvəlki şeylər necə aydınlaşır! Onda xəstəlik onu elə eləmişdi, onun o qəribə hərəkətləri də bundandı, hətta əvvəller də, əvvəller də, hətta lap darülfünunda da həmişə tutqun, qaşqabaqlı olardı... Yaxşı, indi bu məktub nə olan şeydir? Burada da, yəqin, bir şey var... Bu məktub kimdəndir? Mən bir şeydən şübhələnirəm, bu... Bəli! Mən bunun hamisini öyrənib bilərəm!..

O, Duneçka haqqında olan bütün şeyləri xatırlayaraq, təsəvvüründə canlandırdı, onun qəlbini, sanki, birdən sıxlaraq dayandı. O, yerindən qoparaq yüyürdü.

Razumixin gedən kimi, Raskolnikov yerindən qalxıb pəncərəyə sən döndü, öz otağının dərisqallığını unutmuş kimi, bu divara-o divara toxundu, sonra yenə də divanda oturdu. O sanki tamam dəyişilmişdi: yenə də mübarizə – deməli, çıxış yolu tapılmışdır!

“Bəli, deməli, çıxış yolu tapılmışdır! Yoxsa hər şey son dərəcə köhnəlmışdı, bənd-bərə bağlanmışdı, hər şey ona təzyiq etməyə, ona əzab verməyə başlamışdı, sanki onun beyninə duman çökmişdü. Porfirinin yanında Mikolka ilə olan əhvalatdan sonra o, çıxılmaz bir vəziyyətə düşərək, dərisqallıq içinde boğulurdu. Mikolkadan sonra, elə o gün Sonyanın yanında o söhbət oldu; bu söhbət heç də onun əvvəl düşündüyü kimi davam etmədi və qurtarmadı... deməli, o bir anda və əsaslı surətdə zəifləmişdir. Birdən zəifləmişdir! Axi onda o, Sonya ilə razılaşmışdı, özü razılaşmışdı, lap ürekdən razılaşmışdı ki, belə bir məsələni öz qəlbində saxlamaqla təkbaşına yaşaya bilməz! Bəs Svidriqaylov? Svidriqaylov bir sirdir. Svidriqaylov onu narahat edir! Bu doğrudur, ancaq o cəhətdən narahat etmir. Svidriqaylovla da, bəlkə, mübarizə etmək lazım gələcəkdir. Svidriqaylov da, bəlkə, bir çıxış yoludur; amma Porfiri başqa məsələdir.

“Deməli, Porfiri özü Razumixinə izah etmiş, psixoloji cəhətdən izah etmişdir! Yenə də öz lənətə gəlmış psixologiyasını yeritməyə başlamışdır! Porfiri? Porfiri ki, Mikolkaya qədər onunla üz-üzə oturub o cür söhbət etmişdi, bu söhbətdən sonra, bir an da olsa, o heç inanarmı ki, Mikolka müqəssirdir? Bu söhbət düzgün olaraq yalnız bircə məna vermək olardı (Porfiri ilə olan söhbət bu bir neçə gündə



parça-parça onun yadına düşmüş, xəyalından ötəri gəlib keçmişdi, bunun hamısını birdən xatırlasayıdı, o, buna dözə bilməzdii). Onda onların arasında elə sözlər söylənmişdi, onlar elə əl-qol hərəkətləri və başqa hərəkətlər etmişdi, bir-birinə elə baxmışdı, bəzi şeyləri elə səslə demiş və elə bir dərəcəyə gətirib çatdırmışdilar ki, bundan sonra Micolka kimi bir adam onun fikrini kökündən sarsıda bilməzdi (Porfiri Mikolkanı ilk sözündən, ilk hərəkətindən lap iliyinə kimi tanımışdı).

“İş gör nə yerə gəlib çatıbmış! Hətta Razumixin də ondan şübhələnməyə başlamışdır! Deməli, onda koridorda, lampanın yanında olan əhvalat boş-boşuna keçib getməmişdi. O dərhal Porfirinin yanına getdi... Axi Porfiri nə fikirlə onu elə aldatmışdı? Nə məqsədlə Razumixini Mikolkadan şübhələndirmişdi! Mütləq bir şey düşünümüz - där, onun bir məqsədi var, axı nədən ibarətdir? Doğrudur, ondan bəri çox vaxt keçmişdir, çox, çox vaxt keçmişdir, amma Porfirinin heç səs-sorağı da yoxdur. Bu, əlbəttə pisdir...” Raskolnikov furajkasını götürdü, düşünə-düşünə otaqdan çıxdı. Bütün bu vaxt içərisində birinci gün idi ki, o, sağlam şüura malik olduğunu hiss edirdi. O, öz-özünə dedi: “Svidriqaylovla məsələni qurtarmaq lazımdır, özü də, hər necə olsa, tezliklə qurtarmaq lazımdır; o, deyəsən, gözləyir ki, mən onun yanına gedim”. Bu anda onun yorğun qəlbində elə bir nifrət əmələ gəldi ki, bəlkə də, bu adamlardan birini öldürə bilərdi: ya Svidriqaylovu, ya da Porfirini! Hər halda, hiss edirdi ki, indi də olmasa, sonralar bunu etmək imkənində olacaqdır. “Baxarıq, baxa - riq!” deyə o, öz-özlüyündə təkrar etdi.

Dəhlizin qapısını açan kimi birdən Porfiri ilə üz-üzə gəldi. Porfiri onun yanına galirdi. Raskolnikov bir anlığa donub qaldı, ancaq bir anlığa! Qəribə burasıdır ki, Porfirinin gəlməsinə çox da təəccüb etmədi, onun gəlməsi, bəlkə, onu heç qorxutmadı da. Ancaq dik-sindi və bir anda hazırlaşdı. “Bəlkə də, işin sonudur? O, necə də yavaşcadan, lap pişik kimi yaxınlaşdı ki, mən eşitmədim? Yoxsa durub qulaq asırmış?”

Porfiri Petroviç gülərək ucadan dedi:

– Rodion Romanıç, qonaq gözləmirdiniz? Eləmi? Çoxdan istəyirdim ki, bir gələm, buradan keçirdim, dedim, niyə bir beş dəqiqəliyə girib dəyməyim... Harasa gedirdiniz, eləmi? Sizi saxlamayaçağam. İcazə versəniz, sizdən ancaq bircə papiroş istəyəcəyəm...

– Porfiri Petroviç, bir əyləşin görək! – Raskolnikov qonağı zahidən elə bir razılıq hissili, elə dostcasına hərəkətlə oturdu ki, doğrudan da, öz-özünə baxa bilsəydi, buna təəccüb edərdi.

Artıqlar, xıltlar qazılıb meydana çıxmışdı! Bəzən elə olur ki, adam quldura rast gələndə yarım saat ölüm qorxusu çəkir, amma biçaq boğazına qoyulan kimi qorxusu da keçib gedir. Raskolnikov Porfirinin düz qabağında oturub, gözlərini qırpmadan ona baxırdı, Porfiri gözlərini qivaraq papiros çəkməyə başladı.

“Yaxşı, danış da, danış! Axi niyə danişmırsan, niyə, niyə?” Bu sözələr sanki Raskolnikovun qəlbindən qopub bayırda atılmaq istəyirdi.

II

Nəhayət, Porfiri Petroviç papirosunu çəkib qurtardıqdan və dincəldidikdən sonra dedi:

– Bu papiros belə şeydir də! Zərərdir, yaman zərərdir, amma əl çəkə bilmirəm! Öskürürəm, boğazımı göynətməyə başlayır, təngnə-fəslik əmələ gətirir. Bilirsinizmi, mən qorxağam, bu yaxında B-nin yanına getmişdim, – hər xəstəyə azı yarım saat baxır; mənə baxanda hələ bir güldü də: tiqqıldıdatdı, qulaq asdı, sonra dedi ki, papiros çəkmək olmaz; ciyəriniz genişlənib. Yaxşı, axı mən bunu necə atım? Bunu nə ilə əvəz eləyə bilərəm? İçmirəm, elə bütün dərd də bun-dadır, hi-hi-hi, dərd orasındadır ki, içmirəm! Axi hər şey nisbidir, Rodion Romanıç, hər şey nisbidir!

Raskolnikov nifrətlə düşündü: “Bu nədir, olmaya, yenə də öz əvvəlki rəsmiyətçiliyinə əl atır?!” Onların son görüşü birdən Raskolnikovun xəyalında canlandı, o zamankı hissələri sel kimi qəlbinə calındı.

Porfiri Petroviç otağa baxa-baxa sözünə davam etdi:

– İki gün əvvəl axşamçağı sizin yanınıza gelmişdim; yoxsa bilmirsiniz? Həmin bu otağa girdim. Onda da, bugünkü kimi, burdan keçirdim, dedim ki, qoy bir girim görüm nə var, nə yox. Girib gördüm ki, qapınız taybatay açıqdır, otağa bir göz gəzdirdim, dayanıb gözlədim, sizin qulluqçuya da gəldiyimi xəbər verməmiş getdim. Qapını bağlamırsınız?



Raskolnikovun üzü get-gedə tutulurdu. Porfiri, sanki, onun nələr düşündüyünü hiss etdi. Xırda-xırda gülümsəyərək, hətta əlini yavaşça Raskolnikovun dizinə toxunduraraq sözünə davam etdi:

– Əzizim Rodion Romanıç, mən məsələni aydınlaşdırmağa gelmişəm. Mən axı sizə gerək izahat verəm!

Elə bu andan onun üzü ciddi və qayğılı bir ifadə aldı; hətta, elə bil ki, üzünə kədər çökdü; Raskolnikov buna təəccüb etdi. O hələ indiyə qədər Porfirini belə görməmişdi, onun belə bir sifətə malik ola biləcəyini heç güman etmirdi.

– Rodion Romanıç, keçən görüşdə bizim aramızda qəribə bir əhvalat oldu. Əslində, birinci görüşümüzdə də bizim aramızda qəribə bir əhvalat olmuşdu; ancaq onda... İndi yenə də o, söhbətin üstüne gəlirik! Məsələ belədir: bəlkə də, mən sizin qarşınızda çox müqəssirəm; mən bunu hiss edirəm. Biz onda bir-birimizdən necə ayrıldıq, yadınızdadır da: sizin əsəbləriniz coşmuşdu, qıçlarınız əsirdi, mənim də əsəblərim coşmuşdu, qıçlarım əsirdi. Bilirsinizmi, onda bizim aramızda olan bu əhvalat hətta ləyaqətsiz də çıxdı, centlməncəsinə olmadı. Amma biz, hər necə olsa, centlmenik, yəni, hər halda, hər şeydən əvvəl, centlmenik; bunu başa düşmək lazımdır. Yadınızdadır da, iş gəlib nə yerə çıxdı... hətta lap ədəbsizlik oldu...

Raskolnikov başını qaldırdı, diqqətlə Porfiriyyə baxaraq heyrətlə öz-özündən soruşdu: “Bu nə edir? Bu məni nə hesab edir?”

– Mən bu fikrə gəldim ki, biz indi açıq danışsaq yaxşıdır. – Porfiri Petroviç başını bir az yana çevirərək, gözlərini yerə dikmişdi, sanki öz baxışı ilə əvvəlki ovunu daha karıxdırmaq istəmirdi, sanki, əvvəlki istintaq üsuluna və hiylələrinə etinəsizliq edirdi. – Bəli, belə şübhələr və belə söhbətlər çox davam edə bilməz. Onda Mikolka bizim dadımıza çatdı, yoxsa bilmirəm bu söhbət bizim aramızda nə yerə gəlib çıxardı. O melun, o miskin meşşan onda arakəsmənin dalında oturmuşdu, – bunu təsəvvür edə bilərsinizmi? Siz, əlbəttə, daha bunu bilmirsiniz; o, sonra sizin də yanınıza gedibmiş – bu da mənə məlumdur, ancaq o şeyi ki siz ondan güman edirdiniz, – belə bir şey olmayıb, mən onda heç kəsin dalınca adam göndərməmişdim, hələ heç bir sərəncam verməmişdim. Soruşarsınız ki, niyə sərəncam verməmişdiniz? Bunu sizə necə izah edim: onda bu şey -lər mənim özümü çasdırmışdı. Mən dalandarın da dalınca təzəcə

adam göndermişdim (keçəndə yəqin dalandarları görmüşdünüz). Onda bir fikir mənim xəyalından ildirim süretlə ötüb keçdi. Rodion Romanoviç, bilirsinizmi, mən onda lap möhkəm inanmışdım... fikirləşdim ki, müvəqqəti olaraq birini əldən buraxsam da, o birisinin quyruğundan yapışaram. Rodion Romanıç, siz öz təbiətiniz etibarilə qəlbinizin başqa əsas xüsusiyətlərinə görə (mən ümid edirəm ki, bunlara qismən bələd olmuşam) bu cəhət sizdə həddindən artıq qüvvətlidir. Əlbətə, həmişə belə olmur ki, adam durub bütün sırrını birdən açıb desin, – mən hətta onda da bunu düşünə bilərdim. Hərçənd belə bir şey olur, xüsusilə onda olur ki, adamın lap səbri tükənir, ancaq **çox nadir** hallarda olur. Mən də bunu düşünə bilərdim. Amma fikirləşdim ki, yox, mənə bircə elə cizgi lazımdı! Qoy lap cumbulu bir cizgi olsun, ancaq təki olsun, ancaq elə olsun ki, onu yalnızca əllə götürmək mümkün olsun, elə bircə bu psixologiya deyil, bir şey olsun... Ona görə də fikirləşirdim ki, əgər bir adam müqəssirə, əlbətə, ondan, hər halda, mühüm bir şey gözləmək olar; hətta heç gözlənilməyən bir nəticə baş verəcəyini də gözləmək mümkündür. Rodion Romanıç, onda mən sizin tabiətinizi nəzərdə tutmuşum, hər şeydən **çox təbiətinizi!** Onda sizə çox ümid edirdim.

Axırda Raskolnikov mızıldanaraq soruşdu:

– **Siz axı... siz niyə axı indi belə danışırsınız?** – O hətta sualını da yaxşı düşünüb verməmişdi.

– Niyə belə danışıram? Mən məsələni aydınlaşdırmağa gəlmİŞEM, bunu özüma müqəddəs bir vəzifə hesab edirəm. İstəyirəm ki, bütün məsələni – bu işlər necə olmuşsa onun hamısını, o fikir çağşınlığının əmələ gəlməsini lap kökünə kimi açıb sizə söyləyim. Rodion Romanıç, mən sizə çox əziyyət verdim. Mən zalim adam deyiləm. Axı mən də anlayıram ki, əzab çəkmiş, üzülmüş, lakin məğrur, zabitəli, səbirsiz, xüsusilə səbirsiz bir adam üçün bu şeylərə dözmək nə deməkdir!.. Mən sizi, hər halda, ən nəcib, hətta alicənablıq toxumu olan bir adam hesab edirəm, baxmayaraq ki, sizin bütün əqidələrinizlə razı deyiləm, bunu da qabaqcadan lap üzünüze və tamamilə səmimi olaraq sizə söyləməyi özümə borc biliyəm, cünki, hər şeydən əvvəl, sizi aldatmaq istəmirəm. Sizi dərk etdiķdən sonra sizə qarşı bir yaxınlıq hiss etdim. Siz, bəlkə də, mənim bu sözlərimə güləcəksiniz?! Buna haqqınız var. Bilirəm ki, lap ilk baxışdan mən sizin xoşunuza gəlməmişəm, cünki, əslinə



qalanda, niyə də xoşunuza gəlim?! Bunu hər necə yozursunuz yozun. İndi mən istəyirəm ki, öz tərifimdən, əldə olan bütün vasi-tələrdən istifadə edim, əvvəllər sizə bağışladığım təsiri silib təmiz-ləyim, sübut eləyim ki, mən də qəlbə və vicdanı olan bir adamam. Səmimi deyirəm.

Porfiri Petroviç ləyaqətlə sözünü kəsdi. Raskolnikov yeni bir qorxu hiss etdi. Porfirinin onu müqəssir hesab etməməsi fikri birdən Raskolnikovu qorxutmağa başladı.

Porfiri Petroviç sözünə davam edərək dedi:

– Bu əhvalatın o zaman birdən necə başlandığını bir-birinin ardınca söyləmək, məncə, lazımlı deyil, elə güman edirəm ki, bu hətta artıqdır. Bir də ki mən bunu çətin bacara bilərəm, çünkü bunu axı necə hərtərəfli izah edim? Əvvəl söz-söhbət başlandı. Bu söz-söhbətin nə olduğunu, kimlər tərəfindən və nə vaxt... söyləndiyini, məsələnin nə münasibətələ gəlib sizə çatdığını danışmaq da, elə güman edirəm ki, artıqdır. Şəxsən mənim bu işlə tanışlığım təsadüfi oldu, lap təsadüfi, bir təsadüf nəticəsində oldu, elə bir təsadüf ki, bu ola da bilərdi, olmaya da bilərdi; bu nə idi? Bəli! Mən elə güman edirəm ki, bunu da demək lazımlı deyil. Onda bütün bu söz-söhbətlər, təsadüflər məni bir fikrə gətirib çıxardı. Lap açıqca etiraf edirəm ki, – etiraf etmək lazımlı gəlirsə, hər şeyi açıb demək lazımdır, – onda birinci sizin üstünüzə düşən mən idim. Tutaq ki, orada, o şeylərin ki üstündə qarının qeydləri və başqa-başqa şeylər vardır – bunlar hamısı cəfəngiyatdır. Belə şeylərdən yüzünü saymaq olar. Onda elə oldu ki, məhəllə polis dəftərxanasında olan əhvalatı da bütün təfsi-latılə öyrəndim, bu da təsadüfi oldu, özü də başdansovma yox, xüsusü, mötəbər bir adamdan eşitdim, o adam da, bu məsələdən heç xəbəri olmadan, bu gördüyü şeyləri lap əntiqə anlamışdı. Rodion Romanıç, əzizim, axı bunlar hamısı bir şeyin üstünə gətirib çıxarırdı, bir şeyin!.. Burada heç müəyyən bir cəhətə dönməmək olardımı? Yüz dovşanı bir yerə yiğsan da, bu yüz dovşandan heç vaxt at olmaz, yüz şübhəni də bir yerə yiğmaqla dəlil olmaz, – bu bir ingilis məsələdir; axı bu ancaq ağıllı bir sözdür, amma hünəriniz var, siz hisslerin öhdəsindən gəlin, çünkü müstəntiq də insandır. Sizin jurnalda çıxan məqaləniz də onda mənim yadına düşdü; yadi - nızzadırmı, siz ilk dəfə mənim yanımı gələndə o barədə müfəssəl danışdıq. Mən onda sizə istehza edirdim, ancaq bunu ona görə

edirdim ki, siz hırslındırıım, məsələnin üstünü açım. Rodion Romanıç, təkrar edirəm, siz çox səbirsiz adamsınız. Yaman da xəstəsiniz. Sizin cəsarətli, dikbaş, ciddi bir adam olduğunuzu, həm də... hiss etdiyinizi, çox şeylər hiss etdiyinizi mən çoxdan bilirdim. Bütün bu duygular mənə məlumdur, sizin məqalənizi də mənə məlum olan bir şey kimi oxudum. Bu məqalə – yuxusuz gecələrdə, böyük bir həyəcan içində döyünen, çırpınan bir ürkəklə, qarışışınmaz böyük bir coşqunuqla düşünülmüşdür. Gənclərin isə qarışışınmaz bu böyük, məğrur coşqunuğu təhlükəli bir şeydir! Onda mən sizi ələ salırdım, indi isə sizə deyim ki, mən gəncliyin bu ilk, bu odlu qələm təcrübəsini, ümumiyyətlə, yəni bir həvəskar kimi, yaman xoşlayıram! Sizin məqaləniz mənasız, ağlaşığmayan uydurma bir şeydir, lakin onda böyük bir səmimiyyət nəzərə çarpır, onda heç bir şeyə aldanmayan sarsılmaz bir gənclik qıruru, məyusluqdan doğan bir cəsarət vardır; o, tutqun, kədərli bir məqalədir, bəli, bu yaxşıdır. Onda mən sizin məqalənizi oxuyub kənara qoymam, sonra isə... kənara qoyan kimi də fikirləşib öz-özümə dedim: “Bu adamın başına bir iş gələcək!” Yaxşı da, indi deyin görüm, belə bir şeydən sonra bunun ardı ilə maraqlanmamaq olardımı? Ah, ilahi, məgər mən bir şey deyirəm? Məgər mən indi bir şeyi isbat edirəm? Onda bu ancaq mənim gözümə sataşdı. Dedim ki, burda nə var axı? Burda bir şey yoxdur, yəni heç bir şey, qətiyyən, qətiyyən heç bir şey! Mənim kimi bir müştəntiqin bununla bu dərəcə maraqlanması isə həttə lap ləyaqətsiz bir işdir: odur, Mikolka mənim əlimdədir, bütün dəlillərlə – hər necə olsa, dəlildir! O da öz psixologiyasını yeridir; onunla məşğul olmaq lazımdır, çünkü burda ölüm-dirim məsəlesi var. Niye indi mən bu şeyləri açıb sizə deyirəm? Ona görə deyirəm ki, siz bunu bilişiniz, ondakı kinli hərəketim üstündə məni nə ağlınzıla, nə də qəlbinizlə müqəssir tutmayasınız. Bunu sizə kinlə deyil, səmimi deyirəm, hi-hi! Siz nə güman edirsınız? Elə bilirsiniz onda sizin otağı axtarmağa gəlmişdim? Gəlmişdim, gəlmişdim, hi-hi! Gəlmişdim, onda siz xəstə idiniz, bax burada, yataqda yatmışsınız! Rəsmi gəlməmişdim, öz tərəfimizdən təhqiqat aparmırdım, amma gəlmişdim. Sizin otağınız tamam gözdən keçirildi, lap ilk vaxtda, birçə çöp də qalmadı, ancaq – *umsonst!*¹ – Heç bir şey tapılmadı. Fikirləşdim ki, indi bu adam gələcək, özü də çox tez gələcək; əgər

¹ Nahaq yerə! (*alm.*)



müqəssirsə, onda mütləq gələcək. Başqası gəlməzdi, amma bu gələcək. Yadınızdadırımı, onda cənab Razumixin sizə necə lazım olmayan şeylər söyləməyə başlamışdı, – elə şeylər ki, bu barədə susmaq lazımdı... Bunu biz düzəltmişik ki, sizi həyəcanlandıraq, buna görə də qəsdən söz çıxarmışdıq ki, cənab Razumixin bunu gedib sizə desin; cənab Razumixin isə elə adamdır ki, hırsını saxlaya bilmir. Hər şeydən əvvəl, sizin qəzəbiniz, sizin açıqca ifadə olunan cəsarətiniz cənab Zametovun diqqətini cəlb etmişdi: necə ola bilər ki, aşxanada durub birdən deyəsən ki, “mən öldürmişəm!” Bu həddindən artıq bir cəsarətdir, həddindən artıq bir həyasızlıqdır; fikirləşdim ki, əgər o, müqəssirsə, onda çox qüvvətli bir mübarizdir! Onda mən belə fikirləşdim. Gözləyirdim! Sizi böyük bir intizarla gözləyirdim! Onda siz Zametovu tamam məhv etmişiniz... axı elə məsələ də burasındadır ki, bu lənətə gəlmış psixologiya ikibaşlıdır! Bəli, mən sizi yamanca gözləyirdim, bir də gördüm ki, sizi Allah özü yetirib – gəlmisiniz! Elə bil, ürəyim düşdü. Eh! Onda siz axı niyə geldiniz? Siz ki içəri girəndə güldünüz ha, yadınızdadırımı, bax, onda mən hər şeyi başa düşdüm, elə bil ki, şübhə dalından gördüm; əgər sizi mən belə xüsusi bir fikirlə gözləməsəydim, bu gülüşünüzdən heç bir şey duymazdım. Bax, kefi köklük bu deməkmiş! Onda cənab Razumixin də, – ah! O daş, o daş yadınızdadırımı, o daş, o daş ki hələ də altında şey gizlənmişdir. Elə bil ki bu daşı görürəm, özü də bir bostanda; siz Zametova bostanda demişiniz, sonra da ikinci dəfə mənim yanımda dediniz, elə deyilmə? Onda elə ki, biz sizin o məqalənizi təhlilə başladıq, siz də öz fikrinizi şərh etməyə başladınız, bax onda sizin hər sözünüz ikiqat görünürdü, elə bil ki, hər sözün altında ayrı bir söz vardi. Rodion Romanıç, bax, bu qayda ilə mən axırıncı dirəklərə gəlib çatdım, başım ki birdən dirəyə dəydi, özümə gəldim! Dedim ki, yox, mən nə fikirdəyəm! Adam istəsə, bu şeylərin hamısını, lap son nöqtəyə qədər başqa cəhətə yoza bilər, bu hətta daha təbii çıxar. Özüm-özümə etiraf edirdim ki, daha təbii çıxar. Belə də əzab olar! Dedim: “Yox, yaxşısı budur ki, mən o çizgini tapım!..” Elə ki onda o zəng məsələsini eşitdim, lap büsbütün donub qaldım, hətta bədənime titrətmə düşdü. Dedim ki, axtardığım çizgi, bax, budur! Budur! Onda mən daha heç fikirləşmədim, fikirləşmək də istəmirdim. Onda, o dəqiqliq, mən lap öz cibimdən min manat verərdim ki, sizə ancaq öz gözümlə baxım: baxım görüm

ki, siz onda o meşşanla yan-yana yüz addım yolu necə getdiniz: o meşşan ki, sizin gözünüzün içində sizə "qatil" demişdi, siz də onunla yüz addım getdiyiniz halda cəsarət edib ondan heç bir söz soruşa bilmədiniz!.. Bəs haram iliyində olan o soyuq? Xəstəlik içində, yan bayğınlıq içində olan o zəng məsəlesi! Rodion Romanıç, bu şeylərdən sonra onda sizinlə elə zarafatlar etdiyimə niyə elə təəccüb edirsınız? Niya axı siz özünüz o dəqiqliqə geldiniz? Sizi, elə bil, kimisə itələyə itələyə getirmişdi; vallah, Mikolka bizi bir-birimizdən ayırmasayıd, onda... Mikolka yadınızdadır mı? Yaxşı yadimdə qalıb! Bu bir göy gurultusu idi! Bu gurultu buludlardan qopmuşdu, bu, şığıyan bir ildirim idi! Bəs mən onu necə qarşılıdım? Mən bu ildirima bax bircə belə də inanmadım, özünüz gördünüz! Buna inanmaq olardımı?! Sizdən sonra o, mənim bəzi suallarımı çox, çox qayda ilə cavab verdi, buna özüm də təəccüb etdim, sonra ona daha zərrə qədər də inanmadım! Bax, almaz kimi möhkəmlənmək buna deyərlər! Fikirləşdim ki, yox, morden fri! Mikolkanın bura nə dəxli var!

– Bu saat Razumixin mənə dedi ki, siz indi Nikolayı müqəssir hesab edirsiniz, Razumixini də buna inandırmışınız...

Raskolnikovun nəfəsi tixandi, sözünü qurtara bilmədi. O, Porfirini tamamilə başa düşən bir adam kimi, böyük bir həyəcanla qulaq asındı, öz-özünü unudurdu. İnanmağa qorxurdu, həm də inanmadı. Porfirinin ikimənalı sözlərində o böyük bir acgözlükə daha müəyyən və qəti bir şey axtarırdı.

Porfiri Petroviç bu vaxta qədər susub duran Raskolnikovun sualından, sanki, sevinərək ucadan dedi:

– Cənab Razumixin? Hi-hi-hi! Cənab Razumixini elə bu işdən kənar eləmək lazımdır: ikilikdə olan məsələdə üçüncü adam artıqdır. Cənab Razumixin eləsindən deyil, bir də ki o kənar adamdır; qaça-qaça mənim yanımı gəlmüşdi, rəngi də ağappaq ağarmışdı... Yaxşı da, qoy o getsin öz işinə, onu bura niyə qataq ki! O ki qaldı Mikolka, bilmək istəyirsinizmi, o şəkildə ki, yəni mən onu başa düşürəm, necə bir vücuddur? Hər şeydən əvvəl o, lap uşaqdır, özü qorxaq deyil, eləcə rəssam təbiətli bir şeydir. Onu belə izah etməyimə siz gülməyin. Günahsızdır, özü də çox həssasdır. Qəlbini vardır, yaman xəyalpərəstdir. O həm oxuya bilir, həm də oynaya bilir, özü də, deyirlər, elə nağılı deyir ki, ətrafdan yüksilib ona qulaq asmağa gəlirlər. Məktəbə də gedir; bircə barmaq göstərməkdən



elə gülür ki, lap uğunub gedir; yaman içəndir; ona görə yox ki, pozğundur, yox, hərdən içirdəndə içir, özü də bir uşaq kimi içir. Onda o şey oğurlamışdı, özü də oğurladığını heç bilmir, deyir, “mən yerdən götürmişəm, bu nə oğurlamaqdır?” Bir də ki onun raskolniklərdən olduğu sizə məlumdurmu? Bəli, nəinki raskolniklərdəndir, sadəcə təriqətçidir. Onun ata-babaları *bequnlar*¹ olub, o özü də lap bu yaxınlara kimi kənddə iki il qoca bir təriqətçinin yanında mürid olub. Bu şeyləri mən Mikolkanın özündən, bir də ki, zaraysklılardan öyrəndim. **Bu hələ harasıdır! Səhraya qaçmaq istəyirmiş!** Etiqadı varmış; axşamlar Allaha dua edirmiş; qədim, “həqiqi” kitablar oxuyurmuş, oxumaqdan doymurmuş. Peterburq ona çox yaman təsir bağışlayıb, xüsusilə qadın xeylağı, bir də ki şərab. Çox tez təsir altına düşəndir, qoca təriqətçini də yadından çıxarımış, hər şeyi yadından çıxarımışdır. Mənə məlumdur ki, o burada bir rəssamın xoşuna gəlmış, rəssam onun yanına gəlməyə başlamış, sonra da bu hadisə baş vermişdir. Qorxuya düşmüş, özünü asmaq istəmiş! Qaçmaq istəmiş! Nə edəsən ki, bizim hüquq qanunları haqqında camaat arasında ayrı bir təsəvvür əmələ gəlib. Bəziləri üçün “iş verərlər” sözü qorxunc bir sözdür. Kimi təqsirləndirəsən! Görək yeni məhkəmə nə deyəcək... Oh, Allah eləsin! Yaxşı da, görünür, indi dus-taşxanada o namuslu qoca təriqətçi yada düşür; Tövrat da yenə ortaya çıxıb. Rodion Romanıç, bilirsınızmi, onlardan bəziləri üçün “əziyyət çəkmək” nə deməkdir? Bu bir başqası üçün deyil, elə sadəcə “əziyyət çəkmək” üçündür; deməli, bu əziyyət hökumət tərefindən olsa, daha yaxşı. Mənim vaxtında çox dinc bir dustaş düz bir il həbsxanada qaldı; gecələr sobanın üstündə Tövrat oxuyurdu; o qədər oxudu, oxudu, axırdı bir gün, lap səbəbsiz yerə, sobadan bir kərpic qoparıb rəisin üstünə tolazladı, – rəis ona heç bir şey eləməmişdi. Özü də necə: kərpici qəsdən bir arşın yana atmışdı ki, ona bir zərər toxunmasın! Silahla rəisin üstünə hücum etməyin də ki, məlumdur, sonu nə olur: deməli, o dustaş “əzab çəkməyi öz üzərinə götürür”. İndi mən də bir şeydən şübhələnirəm: şübhələnirəm ki, Mikolka da “əzab çəkməyi öz üzərinə götürmək” istəyir, ya da buna bənzər bir şey. Bunu mən lap yəqin, hətta dəlil - lərlə biliräm. Ancaq o bilmir ki, mən bunu biliräm. Necə, yoxsa siz camaat içindən belə fanatik adamların çıxa biləcəyinə inanmırıınız?

¹ *Bequn* – Rusiyada köhnə etiqadlı təriqətlərdən birinin adı

Belələri nə qədər istəsəniz var! O qoca təriqətçi yenə də işə düşüb, xüsusilə özünü asmaq məsələsindən sonra... Bunu da deyim ki, özü hər şeyi açıb mənə deyəcək, gələcək. Elə bilirsiniz tab gətirə biləcək! Görərsiniz, açılıb tökülcək! Hər saat gözləyirəm ki, gəlib verdiyi ifadəsindən boyun qaçıracaq. O, Mikolka mənim çox xoş - ma gəlib, onu əsaslı surətdə yoxlayacağam. Siz nə güman edirsiniz! Ha-ha! Mənim bəzi suallarımı o, çox qayda ilə cavab verdi, görünür, lazımi məlumat almışdır, yaxşı hazırlaşmışdır; başqa suallarda isə çox axmaqcasına bir vəziyyətdə qaldı, heç bir şey bilmir, heç bir şeydən xəberi yoxdur, özü də heç bilmir ki, xəberi yoxdur! Atam, Rodion Romanıç, bu Mikolkanın işi deyil! Bu fantastik bir işdir, qaranlıq işdir, müasir işdir, bizim vaxtimiza aid bir hadisədir; elə bir iş ki, burada "qan adamı təzələyir" cümləsi qeyd olunur; elə bir iş ki, burada "bütün həyat rifah içinde olmalıdır" fikri təbliğ edilir. Burada kitabdan gəlmə xəyallar var, burada nəzəri surətdə tex-rüşə gəlmış bir qəlb var; burada ilk qədəm atmaq qətiyyəti var, ancaq bu, qətiyyən, ayrı bir qətiyyətdir, – adam qət edir, ancaq, elə bil, dağdan yırılır, ya da zəng qülləsindən düşür, cinayətə də, elə bil, öz ayağı ile gəlmir. İçəri girəndən sonra qapını örtmək yadından çıxır, amma adam öldürür, özü də ikisini birdən – nəzəriyyəyə əsaslanaraq! Öldürür, amma pul götürə bilmir, götürə bildiyi şeyləri də apanıb daş altına qoyur. Qapı dalında duranda çəkdiyi əzab ona azlıq eləyir: sonra o yarı bayığlıq içinde boş mənzilə gedir ki, bu zəngi yadına salsın, kürəyinə bir də soyuq dolmaq ehtiyacını duyur... Yaxşı, tutaq ki, bu xəstəlik içinde olur, axı bundan başqa ayrı məsələ də var: adam öldürür, amma özünü vicdanlı bir adam hesab eləyir, insanlara nifrat eləyir, solğun bəñizli bir məlek kimi gəzir, – yox, əzizim Rodion Romanıç, burada Mikolka məsəlesi nə gəzir, bu Mikolkanın işi deyil!

Bu son sözlər heç gözlənilmədiyi halda söylənmişdi; bu onun əvvəlki sözlərinə bənzəmirdi, o, elə bil ki, əvvəlki fikrindən əl çəkirdi. Raskolnikovun bütün bədəni titrədi, sanki, ona ağır bir zərbə endirilmişdi.

O tab gətirə bilməyərək, nəfəsi tutula-tutula soruşdu:

– Yaxşı... bəs onda... kim öldürüb?

Porfir Petroviç birdən özünü stolun söykənəcəyinə verdi, sanki, o da verilən suala heç gözlənilmədiyi halda heyrət etmişdi.



O, sanki, öz qulaqlarına inanmayaraq dedi:

– Necə kim öldürüb?... Rodion Romanıç, siz öldürmüsünüz!

– Sonra o, lap astadan, həm də tam əminlik duyulan bir səslə əlavə etdi: – Bəli, siz öldürmüsünüz...

Raskolnikov cəld ayağa qalxdı, bir neçə saniyə ayaq üstündə durduqdan sonra, heç bir söz söyləmədən, yenə də oturdu. Birdən onun üzündə xırda sayışma əmələ gəldi.

Porfiri Petroviç, sanki, onun dərdinə qalaraq mızıldadı:

– Dodağınız yenə də ondakı kimi titrəyir. – Bir az susduqdan sonra əlavə etdi: – Rodion Romanıç, siz, deyəsən, məni yaxşı başa düşmədiniz, ona görə də belə heyrət etdiniz. Mən elə ona görə gəlmışəm ki, nə varsa hamısını deyəm, sizinlə açıq danışam.

Raskolnikov cinayət üstündə tutulan və tutulduğu üçün də qorxan balaca bir uşaq kimi piçildadi:

– Mən öldürməmişəm.

Porfiri öz dediyinə qəti surətdə inanan bir adam kimi ciddiyətlə piçildadi:

– Yox, siz öldürmüsünüz, Rodion Romanıç!

Hər ikisi susdu, onların susması heyrət ediləcək dərəcədə çox – on dəqiqəyə qədər davam etdi. Raskolnikov stola dirsəklənərək, dinib-danışmadan saçını barmaqları ilə qarışdırı. Porfiri Petroviç sakitcə oturub gözləyirdi. Birdən Raskolnikov həqarətlə Porfiriyə baxdı.

– Porfiri Petroviç, siz yenə də əvvəlki fikrinizin üstündə durmusunuz! Yenə də əvvəlki üsulunu işlədirsiniz! Bu sizin zəhlənizi tökmədimi?

– E, bu nə sözdür, daha nə üsulbazlıqdır? Burada şahidlər olsayıdı, onda məsələ ayrı cür olardı, biz ki tək-təkinə oturub piçildəşimdir. Özünüz görüsünüz: mən ondan ötrü gəlmışəm ki, sizi bir dovşan kimi qova-qova tutum. Boynunuza alsanız da, almasanız da – bu saat mənim üçün bunun fərqi yoxdur. Mən sizsiz də öz-özlü - yümdə buna qəti surətdə inanmışam.

Raskolnikov açıqlı-acıqlı soruşdu:

– Əgər beləsə, onda niyə gəlmisiniz? Mən yenə də sizə əvvəlki sualı verərəm: əgər siz məni müqəssir hesab edirsinizsə, bəs onda niyə dama saldırmırsınız?

– Yenə də bu sual! Sizə maddə-maddə cavab verəcəyəm: əvvəla ona görə ki, sizi həbsə almaq mənim üçün əlverişli deyil.

– Necə əlverişli deyil? Siz ki buna qəti surətdə inanmısınız, onda siz gərək...

– Eh, mənim buna qəti surətdə inanmağımdan nə çıxar?! Bular hamısı hələlik mənim xəyallarımdır. Bir də axı mən sizi ora istirahət üçün niyə salı? Siz ki tutulmaq istəyirsiniz, deməli, məsələni özünüz bilirsiniz. Tutaq ki, mən sizi ifşa etmək üçün o meşşanı gətirdim; siz ona deyəcəksiniz: "Sən keflisən, nədir? Bizi bir yerdə kim görüb? Mən onda səni kefli hesab elədim, sən elə, doğrudan da, kefli idin!" Yaxşı, mən sizə nə deyə bilərəm? Bir halda ki, sizin dediyiniz onunkundan daha artıq həqiqətə uyğundur, çünki onun ifadəsi ancaq psixologiyaya əsaslanır, – bu onun heç sir-sifətinə də yaraşmir, – amma sizin dediyiniz lap yerinə düşər, çünki o alçaq araq içir, hamı da onu lap yaxşı tanır. Mən özüm də sizin yanınızda bir neçə dəfə lap açıqca etiraf eləmişəm ki, bu psixologiya deyilən şey özü ikibəşlidir, bunun ikinci başı birincidən böyükdür, özü də həqiqətə daha artıq uyğundur; bir də ki sizin əleyhinizə mənim əlimdə bundan başqa hələlik heç bir şey yoxdur. Bununla belə, mən sizə dama salacağamsa da, hətta özüm də gəlmışəm ki (belə bir şey heç görünməyib), bunun hamısını qabaqcadan sizə deyim, yənə də sizə lap açıq deyirəm ki (belə bir şey də heç görünməyib), bu mənim üçün əlverişli deyil. Bəli, ikincisi də, mən sizin yanınızda ona görə gəlmışəm ki...

– Hə, ikincisi? – Raskolnikov hələ də tövşüyürdü.

– Ona görə gəlmışəm ki, – bayaq da bunu sizə dedim, – məsələni sizə açıb deməyi özümə borc bilərəm. İstemirəm ki, siz məni zalim bir adam hesab edəsiniz, bir hüsn-rəğbət var, – istəyir inanın, istəyir inanmayın. Üçüncüsü, buna görə də gəlmışəm ki, sizə açıqca bir təklif eləyim: gəlin təqsirinizi boynunuza alın. Bu sizin üçün hədsiz dərəcədə əlverişli olar, mənim üçün də əlverişli olar, çünki bu işi başımdan rədd edərəm. Hə, necədir, açıq danışıram, ya yox?

Raskolnikov bir anlığa düşündü.

– Bura baxın, Porfiri Petroviç, siz özünüz deyirdiniz ki, bu ancaq psixologiyadır, amma gəlib riyaziyyata çıxdınız. Yaxşı, bəlkə, siz özünüz də indi yanılırsınız, onda necə olsun?

– Yox, Rodion Romanıç, mən yanılmıram. Əlimdə belə bir cizgi var. Bu cizgini axı mən onda... tapdım, Allah özü göndərmişdi!

– Hansı cizgini?



– Rodion Romanıç, bunu demərəm. Bir də ki bu işi uzatmağa daha mənim ixtiyarım yoxdur, sizi tutduracağam. Bir özünüz fikir - ləşin, indi mənim üçün daha fərqi yoxdur; mən ancaq, ancaq sizdən ötrü deyirəm, Rodion Romanıç, vallah, sizin üçün yaxşı olar!

Raskolnikov acıqlı-acıqlı gülümsədi:

– Bu nəinki gülündür, bu hətta həyəszliqdır. Lap elə mən müqəssir də olsam (bunu mən heç demirəm də), niyə sizin yanınızda bunu boynuma almaq üçün gəlim, axı siz özünüz deyirsiniz ki, mən ora həmişəlik girəcəyəm?

– Eh, Rodion Romanıç, sözə çox da elə inanmayın; bəlkə də, heç həmişəlik olmayacaq! Axı bu ancaq nəzəriyyədir, özü də mənim nəzəriyyəmdir, mən axı haradan elə bir nüfuzlu adam oldum?! Bəlkə, elə mən özüm də sizdən lap indi də bəzi şeyləri gizlədirəm. Bütün məsələni açıb sizə deyə bilmərəm ki, hi-hi! Burada ayrı iş də var: necə yəni nə fayda? Heç bilirsizmi, bunun nəticəsində sizə necə bir güzəşt olacaq? Siz gör nə vaxt gəlirsiniz, hansı dəqiqədə! Elə bircə bunu fikirləşin! O vaxt gəlirsiniz ki, bir başqası cinayəti öz üzərinə götürmüdüdürü, bütün işləri dolaşdırılmışdır!.. Bax, Allaha and içirəm, mən də “orada” işi elə qurub düzəldərəm ki, sizin gəlmeyiniz tama-milə gözlənilməz bir şey olar. Bütün bu psixologiyani biz tamam məhv edərik, sizə qarşı olan şübhələri puç edərəm, belə ki, sizin cinayətiniz şüur pozğunluğu nəticəsində olan bir cinayətdir. Rodion Romanıç, mən düz adamam, verdiyim sözü yerinə yetirəcəyəm!

Raskolnikov qəmgin bir halda susaraq, başını aşağı dikdi; o çox fikirləşdi; sonra yenə də gülümsədi; lakin onun bu təbəssümü mülayim və dərdli bir təbəssüm idi.

O, sanki Porfiridən daha heç bir şey gözləməyərək dedi:

– Eh, lazımlı deyil! Sizin güzəştiniz mənə qətiyyən lazımlı deyil!

Porfiri hərarətlə və sanki qeyri-ixtiyari olaraq:

– Bax, mən elə bundan qorxurdum! – dedi. – Mən elə bundan qorxurdum; qorxurdum ki, deyəsiniz: sizin güzəştiniz mənə lazımlı deyil.

Raskolnikov qəmgin-qəmgin, həm də nüfuzedici bir nəzərlə ona baxdı.

Porfiri:

– Eh, həyatdan bezməyin! Sizi qabaqda hələ çox şey gözləyir. Necə yəni güzəşt lazımlı deyil, necə lazımlı deyil?! Siz nə səbirsiz adamsınız!

– Məni qabaqda nə gözləyir?
– Həyat! Peyğəmbər-zad deyilsiz ki? Siz çoxmu şey bilirsınız? Axtaran tapar. Bəlkə, Allah özü sizi bu işə ürcəh eləyib... O zəncir həmişəlik deyil ki...

Raskolnikov guldü:

– Güzəst olacaq...

– Yoxsa burjua xəcalətindən qorxdunuz? Ola bilər ki, qorxmu - sunuz, heç özünüz də bunu bilmirsiniz, çünki cavansınız! Hər halda, bundan siz gərək qorxmayasınız, ya da gəlib təqsirinizi boynunuza almaqdan xəcalət çəkməyəsiniz.

Raskolnikov, heç danışmaq istəmirmiş kimi, həqarətlə, həm də ikrəh hissili pıçıldı:

– E-eh, cəhənnəmə ki!

O yenə ayağa qalxdı, sanki, getmək istəyirdi, lakin məyus bir halda yena oturdu.

– Hə də, cəhənnəmə ki! Etiqadı itirmisiniz, elə bilirsiniz ki, sizə kobudcasına yaltaqlıq edirəm; axı sizin nə yaşıınız var? Siz nə anlaysınız axı? Özünüzdən bir nəzəriyyə uydurmuşunuz, indi də bunun baş tutmamağından, yaxşı bir iş olmamağından xəcalət çəkirsiniz! Bəli, bu alçaq bir hərəkətdir, amma siz, hər halda, elə alçaq deyilsiniz ki, adam sizdən lap əlini üzsün. Elə də alçaq deyilsiniz! Hər halda, uzun zaman özünüzi incitməmisiniz, məsələni tez bitirmisiniz. Mən sizi necə bir adam hesab eləyirəm? Mən sizi elə bir adam hesab eləyirəm ki, onun lap bağırsaqlarını da kəsib töksən, o dayanıb duracaq, ona əziyyət verənlərə gülümsəyə-gülümsəyə baxacaq, – ancaq gərək Allahdan etiqadını üzənməş ola! Siz də Allahdan etiqadınızı üzəməyin, onda yaşayacaqsınız. Əvvəla, siz gərək çoxdan havanızı dəyişəydiniz. Nə olar ki, əzab çəkmək özü də yaxşı şeydir. Siz də əzab çəkin. Mikolka da əzab çəkmək istəyir, bəlkə də, o həqlidir. Bilirəm ki, siz buna inanmırıñız; siz gəlin əllaməlik eləməyin, məsələyə sadə baxın; düşünmədən özünüzi həyata təslim edin; narahat olmayın: həyat sizi aparıb bir sahile çıxaracaq, qaldınb ayaq üstə qoyacaq. Hansı sahilə? Mən nə bilim hansı sahilə?! Mən ancaq ona inanıram ki, siz hələ çox yaşayacaqsınız. Bilirəm, siz indi mənim sözlərimi əzberlənmiş, uzun bir nəsihət kimi qəbul edirsiniz, bəlkə də, sonralar bunu xatırlarsınız; bir gün bu sizə lazımlı olar, bunun üçün də deyirəm. Yaxşı ki, siz ancaq o qarını öldürmüüsünüz. Ağlıniza



başqa bir nəzəriyyə gəlsəydi, yəqin ki, bundan yüz milyon dəfə çirkin iş tutardınız! Bəlkə, hələ bir Allaha da şükür etmək lazımdır; nə bilirsiniz: bəlkə, Allah sizi bir iş üçün qoruyub saxlayır. Ürəyinizi geniş tutun, özü də az qorxun. Qarşıda duran böyük işi yerinə yetirməkdənmi qorxdunuz? Burada daha qorxmaq ayıbdır. Madam ki, belə bir addım atmışınız, onda özünüüzü möhkəm tutun. Burada ədalət lazımdır. Siz gəlin ədalətin tələbini yerinə yetirin. Bilirəm ki, inanmırsınız, amma, vallah, həyat özü sizi üzə çıxaraçaq. Sonra özünüzün xoşunuza geləcək. İndi sizə ancaq hava lazımdır, hava, hava!

Raskolnikov hətta diksində də.

– Siz axı kimsiniz, – deyə o səsləndi – nə peyğəmbərlik edirsiniz? Hansı bir əzəmətli sakitlik zirvəsindən belə müdriklik edirsiniz?

– Mən kiməm? Mən işi bitmiş bir adamam, vəssalam! Olsun ki, hiss eləyən və başqasının dərdinə qalan, olsun ki, bəzi şeyləri bilən, ancaq tamamilə işi bitmiş bir adamam. Amma siz başqa, Allah sizin üçün başqa bir həyat hazırlayıb (kim bilir, bəlkə, sizinki də boşça çıxacaq, heç bir şey olmayıacaq). Axı nə olsun ki, siz başqa insanlar cərgəsinə keçəcəksiniz? Bu qəlb ki sizdə var, bununla siz rahatlığın əldən çıxmına təəssüf edəcəksiniz?! Nə olsun ki, bəlkə, uzun zaman sizi heç kim görməyəcək? Məsələ vaxtda deyil, sizin özünüzdədir. Günəş olun, onda sizi hamı görəcək! Günəş də, hər şeydən əvvəl, günəş olmalıdır. Siz nə üçün yenə də gülümşəyirsiniz? Mənim Şiller kimi danişmağımı? Mərc gələrəm: indi siz elə güman edirsiniz ki, mən yaltaqlıqla sizin qılığınıza girmək istəyirəm! Nə olsun, bəlkə də, elə doğrudan da, belədir, hi-hi-hi! Rodion Romanıç, siz mənim sözümə inanmayın, hətta heç vaxt inanmayın, tamamilə razıyam – nə etməli, xasiyyətim belədir; ancaq bir şey əlavə edirəm – mənim nə qədər alçaq, nə qədər də düz adam olduğumu özünüz də təyin edə bilərsiniz!

– Siz məni nə vaxt tutmaq fikrindəsiniz?

– Sizə hələ gün yarım, ya iki gün gəzməyə imkan verə bilərəm. Allaha dua eləyin! Fikirləşin, əzizim, Allaha dua eləyin! Bu daha əlverişlidir, vallah, bu daha əlverişlidir!

Raskolnikov qəribə bir təbəssümlə soruşdu:

– Birdən qaçdım, onda?

– Yox, qaçmazsınız. Müjik qaçar, başqasının fikrinə nökərçilik eləyən, dəbdə olan bir sektant qaçar, çünkü miçman Dırkaya gös-

tərən kimi, ancaq barmağının ucunu ona göstərdinmi, o bütün ömrü boyu hər nəyə desən inanacaq. Amma siz axı daha öz nəzəriyyənizə inanmırınsınız, bəs onda nə ilə qaćacaqsınız? Bir də ki, qaćaqlıqda siz nə tapacaqsınız? Qaćaqlıq vəziyyətində olmaq pisdir, çetindir, amma sizə hər şeydən əvvəl həyat və müəyyən vəziyyət lazımdır, müvafiq hava lazımdır, amma oradakı hava sizə münasibdirmi? Qaćacaqsınız, sonra da özünüz qayıdib gələcəksiniz. Bizsiz dolana bilməyəcəksiniz. Amma sizi dustaqxanaya salsam, bir ay sonra, iki ay sonra, lap elə üç ay sonra, birdən mənim sözüm yadına düşəcək, durub özünüz gələcəksiniz, özü də necə gələcəksiniz, – bu sizin özünüz üçün də gözlənilməz bir şey olacaq! Gəlib təqsi-rinizi boynunuza alacağınızı heç bir saat əvvəl özünüz də bilməyəcəksiniz. Mən hətta əminəm ki, siz “əzab çəkmək” fikrinə düşəcək-siniz, siz indi mənim sözümə inanmırınsınız, amma axırdı bunun üstünə gələcəksiniz. Çünkü, Rodion Romanıç, əzab çəkmək böyük şeydir; siz mənim kökəlməyimə baxmayıñ, bunun eybi yoxdur, hər halda, mən bilirəm; siz buna gülmeyin: əzab çəkməkdə ideya var. Mikolka haqlıdır. Yox, Rodion Romanıç, siz qaćmazsınız!

Raskolnikov yerindən qalxıb furajkasını götürdü. Porfiri Petroviç də ayağa qalxdı.

– *Gəzmək istəyirsiniz? Gözəl axşam olacaq, ancaq tufan olmasa.*

Olsa yaxşıdır, havanı təmizlər...

Porfiri də furajkasını götürdü.

Raskolnikov sərt bir inadkarlıqla dedi:

– Porfiri Petroviç, xahiş edirəm, elə bilməyin ki, məsələni mən bu gün boynuma aldım. Siz qəribə adamsınız, sizə mən ancaq maraq üçün qulaq asırdım. Mən heç bir şeyi boynuma almadım. Bunu yadınızda saxlayın.

– Yaxşı da, bilirəm, yadımda saxlaram; gör necə titrəyir də...

Narahat olmayın, əzizim, sizin istədiyiñiz də olar. Bir az gəzin; ancaq həddindən artıq gəzmək olmaz. – Səsini alçaldaraq əlavə etdi:

– Hər ehtimala qarşı, sizdən bir balaca xahişim də var; bu bir az qəribə də olsa, ancaq mühüm bir məsələdir: eğer, yəni hər ehtimala qarşı (hərçənd buna mən inanmırıram və belə hesab edirəm ki, siz qətiyyən belə bir iş tutmazsınız), hər halda, işdir, olub eləsə, belə də, hər ehtimala qarşı, bu qırx-əlli saatın içində belə bir həvəsə düşsə - niz ki, bu işi başqa yolla qurtarasınız, fantastik bir şəkildə, yəni



özünüzə zəfər yetirəsiniz (hərçənd bu mənasız bir fikirdir, hər halda, məni bağışlayın), onda qısaca, amma əsaslı bir kağız yazın qoyun. Beləcə iki sətir, ancaq ikicə sətir, daşı da orada qeyd eləyin; bu daha nəcib bir hərəkət olar. Yaxşı da, xudahafiz... Sizə yaxşı fikirlər, xoş niyyətlər arzu edirəm!

Porfirı başını əyərək və sanki Raskolnikova baxmaqdan çəkinərək, otaqdan çıxdı. Raskolnikov pəncərəyə yaxınlaşdı, Porfirinin küçəyə çıxmاسını və uzaqlaşış getməsini açıqlı halda, həm də səbir-sizliklə gözləməyə başladı; sonra tələsik otaqdan çıxdı.

III

O, Svidriqaylovun yanına getməyə tələsirdi. Bu adamdan o, nə gözləyə bilərdi – bunu heç özü də bilmirdi. Lakin bu adamın onun üzərində amiranə, həm də sırlı bir təsiri vardı. O, bir dəfə bunu dərk etdikdən sonra daha sakit ola bilmirdi; bir də ki indi bunu aydınlaşdırmaq vaxtı gəlib çatmışdı.

Yol uzunu bir sual, xüsusilə, ona əzab verirdi; sual bundan ibarətdi: Svidriqaylov Porfirinin yanına gedibmi?

Onun zənnincə, o buna and içə bilərdi: yox, getməyib! O, hey düşündü, – Porfirinin gəlisi və nə danışdığını xatırladı, hamisini düşündü, fikrində götür-qoy elədi, yenə də həmin nəticəyə gəldi: yox, getməyib, əlbəttə, getməyib!

Lakin əgər indiyə qədər Porfirinin yanına getməyibsə, indi gedəcək, ya getməyəcək?

Hələlik ona elə gəlirdi ki, getməyəcək. Niyə? O, bunu da izah edə bilməzdi, izah edə bilsə də, indi bunun üstündə çox da elə başını ağırtıtmayacaqdı. Bu şeylər ona əzab verirdi, eyni zamanda, bununla məşğul olmağa, elə bil, onun vaxtı yox idi. Çox qəribədir, olsun ki, heç kəs buna inanmaz, indi o, tez bir tədbir görməyi tələb edən taleyi haqqında az, həm də dalğın bir halda düşünürdü. İndi ona daha mühüm, daha fövqəladə bir şey əzab verirdi: bu elə onun özü haqqında idi, başqa bir adam haqqında deyildi, ancaq nəsə başqa, əsas bir şey idi. Bir də ki bu gün onun beyni, son günlərə nisbətən, daha yaxşı işləsə də, hədsiz dərəcədə mənəvi bir yorğunluq hiss edirdi.

İndi, baş verən bütün bu hadisələrdən sonra, bu yeni əhəmiyyətsiz çətinlikləri dəf etmək üçün çalışmağa dəyərdim? Məsələn, Svidriqaylov Porfirinin yanına getməsin deyə bir hiylə işlətmək, eyni zamanda Svidriqaylov kimi bir adamı öyrənmək, tanımaq, buna vaxt itirmək lazımdı?

Ah, bu şeylər onu necə təngə gətirmişdi!

Bununla belə, o yena də Svidriqaylovun yanına tələsirdi. Yoxsa o, Svidriqaylovdan bir göstəriş, bir çıxış yolu, yeni bir şey gözləyirdi? Batan adam saman çöpünə də əl atır! Yoxsa tale, yoxsa instinct onları bir araya gətirdirdi? Ya, bəlkə, bu, yorğunluq, ümidsizlikdi; bəlkə də, ona Svidriqaylov deyil, başqa bir adam lazımdı, Svidriqaylov elə-bələ onun yadına düşmüşdü? Bəlkə, bu Sonya idi? O axı indi Sonyanın yanına niyə gedəydi? Yenə də onu ağlatmaq üçün? Sonya onun üçün bir dəhşətdi, Sonya onun üçün amansız bir ittihamnamə, dəyişilməz bir qərar idi! Burada – ya Sonyanın yolu idi, ya onunku. Xüsusilə indi o, Sonyani görəcək halda deyildi. Bəlkə, Svidriqaylovu sınaqdan keçirmək daha yaxşıdır: görsün bu nə olan şeydir! O, öz daxilində bir şəyi etiraf etməyə bilmirdi: doğrudan da, Svidriqaylov, elə bil ki, çoxdan ona nədən ötrüsə lazımdı...

Lakin onların arasında ümumi nə ola bilərdi? Hətta onların cinayətkarlığı da bir ola bilməzdi. Həm də bu Svidriqaylov pis adam idi, görünür, olduqca pozğun idi, mütləq hiyəlegərdi, adamaldandı, bəlkə də, çox kinli idi. Onun haqqında çox şəyər danışırlar. Doğrudur, o, Katerina İvanovnanın uşaqları üçün çalışdı, onların qayığına qaldı; ancaq, kim bilir, bunu nə üçün etmişdir və bu nə deməkdir? Bu adamın həmişə bir niyyəti və planı var.

Bu bir neçə gündə bir fikir də həmişə Raskolnikovun xəyalında dolaşır, onu son dərəcə narahat edirdi; bu fikri o, özündən qovmağa çalışırı, çünkü bu fikir ona çox əziyyət verirdi, lakin bacara bilmirdi. O bəzən belə düşünürdü: Svidriqaylov həmişə mənim etrafında hərlənirdi, indi də hərlənir; Svidriqaylov mənim sırrımı bilmışdır; Svidriqaylov Dunyaya qarşı pis bir niyyəti vardi; bəlkə, indi də var? Yəqin demək olar ki, var. İndi o, mənim sırrımı bilir, bununla o, mənim üzərimdə hakimlik edə bilər və buna əsaslanaraq mən - dən Dunyaya qarşı bir silah kimi istifadə etmək istəyir.

Bu fikir bəzən ona ləp yuxuda da əzab verirdi, lakin onun təsəvvüründə indiki kimi belə aydın, belə şüurlu surətdə canlanmamışdı.



Elə bircə bu fikir onda kədərli hiddət oyadırdı. Əvvəla budur ki, onda hər şey, hətta onun öz vəziyyəti də dəyişəcək: onda gərək dərhal sirri açıb Duneckaya desin. Bəlkə də o elə Duneckanı ehtiyatsız bir hərəkətdən çəkindirmək üçün gedib özünü ələ verməlidir. Məktub? Bu gün səhər Dunya bir məktub almışdır! Peterburqda o məktubu kimdən ala bilər? (Lujindən?) Düzdür! Razumixin orada Dunyanın keşiyindədir; ancaq o heç bir şey bilmir. Bəlkə, sirri açıb Razumiixinə də demək lazımdır? Raskolnikov bu barədə nifrətlə düşündü.

Hər halda, Svidriqaylovu mümkün qədər tezliklə görmək lazımdır, – Raskolnikov öz-özlüyündə belə bir qəti qərara gəldi. Şükür Allaha ki, burada işin təfsilatından daha artıq mahiyyəti lazımdır; lakin əgər Svidriqaylov bir şeyə qabilsə, əgər Svidriqaylov Dunyaya qarşı bir hiylə düzəldirsə – onda...

Raskolnikov laqeyd və ümidsiz halda düşündü: "Onda mən onu öldürərəm". O, bütün bu vaxt ərzində, bu bir ay içində o qədər yorulmuşdu ki, belə bir məsələni başqa cür deyil, ancaq belə bir qərarla həll edə bilərdi. Ağır bir hiss onun qəlbini sıxırdı; o, küçənin ortasında dayanıb ətrafına baxdı: hansı yolla gedirdi, gəlib hara çıxmışdı? O, indi N. küçəsində idi, Sennaya meydanından otuz-qırx addım uzaqlaşmışdı. Sol tərəfdə olan evin ikinci mərtəbəsi aşxana idi. Aşxananın bütün pəncərələri taybatay açılmışdı: pəncərələrdən adamların hərəkət etdiyi görünürdü, bundan belə bir nəticə çıxmaq olardı ki, aşxana ağızına kimi adamlı doludur. Zalda müğənnilər xor oxuyur, klarnet və skripka çalınır, türk təbili¹ guruldayırdı; qadın çığır - tiları eşidiliirdi. Raskolnikov istədi geri qayıtsın: axı o, niyə bu küçəyə gəlmişdi, – buna təəccüb edirdi; birdən kənardakı açıq pəncərələ - rin birindən Svidriqaylovu gördü: o, pəncərənin lap qabağında çay stolu yanında oturmuşdu, ağızında da çubuq vardi. Raskolnikovu bu, dəhsətə gətirəcək dərəcədə təəccübləndirdi. Svidriqaylov dinməzcə ona baxır, onu müşahidə edirdi. Bir şey o saat Raskolnikovu heyrətə saldı: Svidriqaylov elə bilirdi ki, Raskolnikov onu görmür, buna görə də qalxıb yavaşça əkilmək istəyirdi. Raskolnikov o saat özünü elə tutdu ki, guya, o da Svidriqaylovu görmür, fikirli bir halda yana baxır, amma gözünün ucu ilə yenə də onu müşahidə edirdi. Onun ürəyi həyəcan və təşviş içinde döyüñürdü. Elədir ki, var: görünür, Svidriqaylov istəmirmiş ki, Raskolnikov onu görsün. Çubuğunu

¹ Türk təbili – tulumbas

ağzından çıxardıb əkilmək istədi; ancaq yerindən qalxıb stulu geri çəkəndə birdən gördü ki, Raskolnikov onu görür və müşahidə edir. Onların arasında qəribə bir vəziyyət əmələ gəldi: Svidriqaylov ilk dəfə Raskolnikovun yanına gələndə və Raskolnikov yuxuda olanda buna bənzər bir vəziyyət əmələ gəlmışdı. Svidriqaylovun üzündə hiyləgər bir təbəssüm göründü; bu təbəssüm get-gedə onun üzünə yayılırdı. Onların hər ikisi bir-birini gördүünü və bir-birini müşahidə etdiyini bildirdi. Nəhayət, Svidriqaylov ucadan qəhqəhə çəkib güldü.

Pəncərədən çıçıraq dedi:

— Yaxşı, yaxşı! İstəyirsiniz gəlin içəri, mən buradayam!

Raskolnikov **aşxanaya** girdi.

O, Svidriqaylovu böyük zala bitişik olan, bir pəncərəli, çox kiçik bir dal otaqda tapdı. Zalda tacirlər, məmurlar və bir çox müxtəlif adamlar oturub çay içirdilər. Elə buradaca müğənnilər çığıra-çığıra xor oxuyurdular. Haradansa bilyard şarlarının səsi gəldirdi. Svidriqaylovun qabağında təzə açılmış bir şüşə şampan şərabı, yarım stəkan da **ayrı** şərab vardi. Otaqda şarmanka çalan uşaq və sağlam bədənli, qırmızıyanaq bir qız da vardi; qız mil-mil yubkasının ətəyini belinə **sancmış**, başına lentli tirol şlyapası qoymuşdu; onun on sek-kiz yaşı olardı; qız, o biri otaqda xor oxunmasına baxmadan, şarmankaçının çaldığı havaya uyaraq, boğuq, xırılılı bir səslə lap pəs-dən nəsə bir lakey mahnisı oxuyurdu...

Raskolnikov içəri girəndə Svidriqaylov onun mahnisini kəsərək:

— Daha bəsdir! — dedi.

Qız dərhal səsini kəsərək, hörmətkar bir vəziyyətdə dayanıb gözlədi. O, öz **qafiyələnmiş** lakey mahnisini da ciddi və hörmətkar bir ifadə ilə oxumuşdu.

Svidriqaylov:

— Ey, Filipp, stəkan! — deyə çıçırdı.

Raskolnikov:

— Mən şərab içməyəcəyəm, — dedi.

— İçmirsiniz içməyin, mən sizin üçün görtütmirəm. Katya, iç! Bu gün daha heç bir şey lazımlı olmayacaq, get!

Svidriqaylov ona bir dolu stəkan şərab tökdü, sonra da bir sarı manat çıxarıb stolun üstünə qoysdu. Katya stəkanı başına çəkdi, yəni ağızından ayırmayaraq, qadınlar içən kimi iyirmi qurtuma içdi, sonra pulu götürüb, Svidriqaylovun əlini öpdü, Svidriqaylov da çox



ciddi halda əlinin öpülməsinə yol verdi; qız otaqdan çıxdı; şarman-kaçı uşaq da onun ardınca getdi. Onları küçədən çağırıb gətirmişdilər. Svidriqaylovun Peterburqda yaşadığı heç bir həftə deyildi, amma hər şey indi onun əlinin altında idi. Aşxana lakeyi Filipp də onun “tanışı” idi, ona yaltaqlanırdı. Bu otaqdan zala olan qapı bağlanırdı; bura, elə bil ki, Svidriqaylovun öz evi idi; Svidriqaylov, olsun ki, bütün gününü orada keçirirdi. Aşxana çirkli, pis, ortadan da pis bir aşxana idi.

Raskolnikov sözə başlayaraq dedi:

– Mən sizin yanınıza gəlirdim, sizi axtarırdım. Ancaq niyə indi bir-dən Sennaya meydanından N. küçəsinə döndüm? Mən heç buralara gəlmərəm. Mən Sennaya meydanından sağa dönürəm. Sizin yolunuz axı burdan deyil. Dönən kimi də sizə rast gəldim! Bu qəribədir!

– Niyə lap açıqca demirsiniz ki, bu möcüzədir!

– Ona görə ki, bu, bəlkə də, bir təsadüfdür.

Svidriqaylov qəhqəhə ilə güldü:

– Bu camaatda bu nə adətdir! Ürəyində lap möcüzəyə inansa da, bunu etiraf etmək istəmir! Axı elə özünüz deyirsiniz ki, bu “bəlkə də” bir təsadüfdür. Rodion Romanıç, siz heç təsəvvür edə bilməzsınız ki, burada adamlar öz fikirləri olmaq cəhətdən nə qədər qorxaqdırlar! Mən sizi demirəm. Sizin öz fikriniz var; bu fikri də əldə etməkdən qorxmamışınız. Elə buna görə də siz məni maraqlandırmışınız.

– Ayrı bir şeyle yox?

– Bu özü də kifayətdir.

Svidriqaylov, görünür, kefli idi,ancaq o qədər yox: o ancaq yarımlı stəkan şərab içmişdi.

Raskolnikov dedi:

– Mənə elə gəlir ki, siz mənim yanımı bundan daha tez gəlmisiniz: o zaman ki, siz hələ mənim belə bir şeyə qabil olduğumu, yəni öz fikrim olduğunu bilmirdiniz.

– Onda məsələ bir başqa idi. Hər kəsin öz yeri var. Möcüzə məsələsinə geldikdə, sizə deməliyəm ki, siz, deyəsən, bu iki-üç gündə yatıbsınızmış. Mən özüm sizə bu aşxanada görüşəcəyimizi demişdim, demişdim ki, birbaş bura gələrsiniz, burada möcüzə-filan yoxdur; bütün yol uzunu özüm sizə danişdım, aşxananın yerini, gəlmək vaxtını da dedim ki, gələndə məni burada tapa biləsiniz. Yadınızdadır?

Raskolnikov təəccübələ dedi:

– Yادымдан çıxb.

– İnanıram. Sizə iki dəfə dedim. Söylədiyim adres mexaniki surətdə hafızənizdə qalmışdır. Siz elə mexaniki də olaraq bura dönmüşünüz, amma düz adresə gəlmisiniz, heç özünüz də bunu bilməmisiniz. Onda mən bunu sizə desəm də, heç inanmirdim ki, siz bunu başa düşə bilərsiniz. Rodion Romanıç, siz öz sırınızı yamanca bürüzə verirsiniz. Bir də ki görün nə deyirəm: mən əminəm ki, Peterburqdə yol gedə-gedə öz-özü ilə danışan adam çoxdur. Bu şəhər bir qədər dəli olmuş adamlar şəhəridir. Bizdə elm olsayıdı, təbiblər, hüquqşunaslar, filosoflar, hərə öz ixtisasına görə, Peterburq üzərində çox qiymətli tədqiqat işləri aparardılar. Peterburq kimi insan qəlbinə bu qədər qəsvətli, sərt, qəribə təsir bağışlayan başqa bir yer nadir tapılar. Elə bircə iqlim təsirini götürün! Halbuki şəhər bütün Rusyanın inzibati mərkəzidir; onun xüsusiyyəti hər şeydə öz təsirini göstərməlidir. Ancaq indi məsələ bunda deyil; məsələ ondadır ki, mən bir neçə dəfə yandan **sizə** baxmışam. Siz evdən çıxanda əvvəl başınızı dik tutursunuz; iyirmi addım gedəndən sonra başınızı aşağı salırsınız, əllərinizi dalınıza qoyursunuz. Siz baxırsınız, amma, yəqin ki, nə qabaqda, nə də yan tərefinizdə heç bir şey görmürsünüz. Sonra dodaqlarınızı tərpədir, öz-özünüzlə danışmağa başlayırsınız; bəzən əlinizi dalınızdan götürür, bərkdən danışırsınız, sonra da yoluñ ortasında dayanıb durursunuz, özü də çox durursunuz. Bu heç yaxşı deyil. Bəlkə, sizi məndən başqa görənlər də olur, bu sizin üçün əlverişli deyil. Əslində, mənim üçün bunun heç **bir fərqi** yoxdur, mən siz durub **sağaltmayacağam**, ancaq siz, yəqin, mənim nə demək istədiyimi başa düşürsünüz.

Raskolnikov diqqətlə ona baxaraq soruşdu:

– Siz bilirsizmi ki, məni təqib edirlər?

Svidriqaylov sanki təəccübə dedi:

– Yox, mən heç bir şey bilmirəm.

Raskolnikov qaşqabağını tökərək mızıldandı:

– Onda gəlin məni rahat buraxın.

– Yaxşı, sizi rahat buraxaq.

– Yaxşısı budur, deyin görüm, siz ki bura içməyə gəlirsiniz, özünüz də iki dəfə demisiniz ki, mən sizin yanınızda bura gəlim – bəs niyə onda küçədən pəncərəyə baxanda siz gizlənirdiniz, getmək istəyirdiniz? Mən bunu çox yaxşı gördüm!



– Hi-hi! Bəs niyə onda mən astanada duranda siz öz divanınızda uzanıb, gözlərinizi yummuşdunuz, heç yatmadığınız halda, özünüüzü yuxuluğa vurmuşdunuz? Mən bunu çox yaxşı gördüm!

– Bunun... səbəbi vardi... siz özünüz bunu bilirsiniz.

– Mənim də öz səbəblərim vardi, amma siz bunu bilmirsiniz.

Raskolnikov sağ qolunun dirsəyini stola qoyma, sağ əlinin barmaqlarını aşağıdan çənəsinə dayaq verib, gözlərini diqqətlə Svidriqaylova zillədi. Bir qədər onun üzünə baxdı: Svidriqaylovun üzü əvvəllər də onu heyrətə salırdı. Onun üzü qəribə bir üz idi, elə bil ki, maskaya oxşayırdı: rəngi ağdı, yanaqları qırmızı idi; al-qırmızı dodaqları, açıq-sarışın saqqalı, çox six və sarışın saçı vardi. Gözləri həddindən artıq mavi idi, baxışı isə həddindən artıq ağır və durğun idi. Onun bu gözəl, yaşına görə çox cavan görünən üzündə nəsə çox pis bir ifadə vardi. O, yüngül, şıq yay paltarı geymişdi, xüssusilə, onun köynəyi qəşəngdi. Barmajına bahalı, iri bir üzük taxmışdı.

Raskolnikov birdən böyük bir səbirsizliklə lap açıq danışmağa başladı:

– Yoxsa mən gərək hələ bir sizinlə də məşğul olam? Siz, bəlkə də, ən təhlükəli bir adamsınız, – əgər pislik etmək istəsəniz – ancaq mən daha özümə əziyyət vermək istəmirəm. Yəqin, siz elə güman edirsiniz ki, mən öz canımın qədrini çox bilirəm, indi sizə göstərərəm ki, bu belə deyil. Bilin ki, mən sizin yanınıza bir şeyi açıqca deməyə gəlmışəm: əgər siz yenə də mənim bacım haqqında əvvəlki fikirdəsinizsə, son vaxtdan sizə məlum olan sirdən bu məqsədlə istifadə etmək istəyirsinizsə, onda, siz məni dama saldırımadan əvvəl, mən sizi öldürəcəyəm. Mən düz deyirəm: siz bilirsiniz ki, mən öz sözümüzün üstündə durmağı bacarıram. İkincisi, mənə həmişə elə gəlir ki, siz mənə nəsə demək istəyirsiniz; əgər mənə bir söz demək istəyirsinizsə, onda tez deyin, çünkü vaxt azdır, bəlkə də, bir azdan sonra artıq gec olacaq...

Svidriqaylov maraqla ona baxaraq soruşdu:

– Siz axı hara belə tələsirsiniz?

Raskolnikov tutqun və kədərli halda səbirsizliklə dedi:

– Hər kəsin öz yerişi var.

Svidriqaylov gülümsəyərək:

– Siz özünüz indicə məni açıq danışmağa dəvət etdiniz, – dedi,

– amma elə ilk suala cavab verməkdən boyun qaçırırsınız. Sizə

həmişə elə gəlir ki, mənim nəsə bir məqsədim var, buna görə də mənə şübhə ilə baxırsınız. Əlbəttə, sizin vəziyyətinizdə olan bir adam üçün bu çox təbii bir şeydir. Mən sizinlə nə qədər yaxınlıq etmək istəsəm də, sizi bu fikirdən döndərməyi öz üzərimə götürmürləm. Vallah, burada heç bir şey yoxdur, bir də ki, sizinlə elə bir ciddi məsələ haqqında danışmaq fikrində deyildim.

– Bəs onda mən sizə niyə belə gərək olmuşam. Siz axı mənim ətrafimdə hərlənirsiniz...

– Elə-belə, müşahidə üçün maraqlı bir şəxsiyyət kimi... Siz öz vəziyyətinizin fantastikliyi ilə mənim xoşuma gəldiniz – bax, buna görə! Bir də ki, elə bir qadının qardaşınız ki, o qadın məni çox maraqlandırır, həm də bu qadının özündən vaxtilə sizin barənizdə həm tez-tez, həm də çox şeylər eşidirdim, bundan da belə bir nəticə çıxardım ki, onun üzərində sizin böyük təsiriniz vardır. Bu azdırımı? Hihi-hi. Etiraf edirəm ki, sizin sualınız mənim üçün çox mürəkkəb bir sualdır, buna cavab verməyə çətinlik çəkirəm. Budur, məsələn, siz indi mənim yanımıza ancaq iş üçün deyil, yeni bir şey eşitmək üçün gəlmisiniz.

Svidriqaylov bic-bic gülümsəyərək, təkidlə soruşdu:

– Elə deyilmi? Elə deyilmi? İndi siz belə bir şey təsəvvür edin: mən özüm vəqonda bura gələndə sizi nəzərdə tutmuşdum, deyirdim ki, siz mənə də yeni bir şey deyərsiniz, sizdən bir şey əzx etməyə müvəffəq olaram! Görürsünüz, necə dövlətli adamlarıq!

– Nə əzx etməyə?

– Size nə deyim axı? Heç özüm də bilmirəm. Görürsünüz, necə bir aşxanaya gəlirəm; həmişə də burada otururam, bu mənim lap xoşuma gelir, yəni məsələ xoşa gəlməkdə deyil, axı gərək bir yerdə oturam, ya yox? Elə o zavallı Katyanı götürərək, gördünüz mü?.. Məsələn, qarinqulu, ya klub qastronomu olaydım, dərd yarı idi, amma bir görün nə yeyə bilirəm! (Barmağı ilə bucağı göstərdi, bucaqda, balaca bir stol üstündə, tənəkə boşqabda, kartofla bişirilmiş çox pis bir bifşteksin artığı dururdu). Siz nahar eləmisinizmi? Mən bir az yemişəm, daha yemək istəmirəm. Məsələn, heç şərab içmirəm, şampandan başqa, onu da bütün axşamı bircə stəkan içmişəm, bundan da başım ağrıyr. Bunu da ona görə gətirdim ki, bir balaca özümü düzəldim, çünki gedəsi yerim var, özünüz də görürsünüz ki, bir balaca damaqdayam. Bayaq, bir məktəbli kimi,



ona görə gizləndim ki, dedim, bəlkə, mənə mane oldunuz, amma (saatını cibindən çıxarıb baxdı) hələ sizinlə bir saat otura bilərəm, indi saat beşin yarısıdır. İnanırsınızmı, heç olmasa, bir şey olaydım: ya mülkədar olaydım, ya ata, ya ulan¹, ya fotoqraf, ya jurnalist... heç-ç bir ixtisasım yoxdur! Hərdən lap darıxıram. Düzü, elə güman edirdim ki, siz mənə təzə bir şey deyərsiniz...

– Axi siz kimsiniz və niyə bura gəlmisiniz?

– Mən kiməm? Siz bilirsınız: dvoryanam; iki il süvari hissəsində qulluq eləmişəm, sonra Peterburqda avara-avara dolaşmışam, sonra da Marfa Petrovna ilə evlənib kənddə yaşamışam. Mənim tərcüməyi-halim budur!

– Siz, deyəsən, qumarbazsınız?

– Yox, məndən nə qumarbaz! Şuler qumarbaz deyil.

– Siz şuler olmuşsunuz?

– Bəli, şuler də olmuşam.

– Deməli, sizi döyüblər də?

– O da olub. Necə?

– Deməli, sizi duelə də çağırıa bilərdilər... Bir də ki bu, ümumiyyətlə, işi canlandırır.

– Sizə etiraz eləmirəm, bir də ki mən filosofluq etməyin ustası deyiləm. Boynuma alıram. Mən bura ən çoxu arvad üçün gəlmışəm.

– Marfa Petrovnani yenicə dəfn etmisiniz...

Svidriqaylov ürəkalıcı bir açıqlıqla gülümsədi:

– Bəli, nə olar ki? Qadınlar haqqında belə danışmağımızda siz, deyəsən, pis bir şey görürsünüz?

– Yəni, əxlaqsızlıqda pis bir şey görürəm?

– Əxlaqsızlıqda! Gör siz haralara əl atdırın! Gəlin onda suallarınıza bir-bir cavab verim; hər şeydən əvvəl, sizə, ümumiyyətlə, qadın haqqında cavab verim; bilirsinizmi, mən füzulluq eləmək meylin-dəyəm. Deyin görüm: axı mən niyə gərək özümə korluq verəm? Məndə ki arvadlara belə həvəs var, niyə mən gərək onlardan əl çəkim? Heç olmasa, bir məşguliyyətdir ki...

– Deməli, siz buradaancaq əxlaqsızlığa ümid edirsınız?

– Yaxşı da, nə olsun ki, elə lap əxlaqsızlıq olsun! Nə tutmusu-nuz bu əxlaqsızlıqdan? Amma açıq verilən sualdan xoşum gelir. Bu əxlaqsızlıqda, heç olmasa, hətta lap təbiətə əsaslanan, fantaziyaya

¹ Ulan – nizəli süvari əsgər

tabe olmayan, od kimi həmişə qanda yanan, həmişə yandıran daimi bir şey var; elə bir şey ki, bəlkə, onu uzun zaman, illər keçsə də, yaş ötsə də, elə tez söndürmək olmaz. Deyin görüm, bu özü, bir növ, məşğiliyyət deyilmi?

— Burada sevinməli nə var ki? Bu xəstəlikdir, özü də təhlükəli bir xəstəlikdir.

— Hə, belə de! Mən sizinlə razılaşıram ki, bu, ölçüdən kənara çıxan hər şey kimi, bir xəstəlikdir, burada isə ölçüdən kənara çıxməq lazımlı gələcəkdir; əvvəla, bu hərədə bir cürdür; ikinci də, adam gərək heç bir şeydə ölçüdən kənara çıxmamasın, alçaqcasına bir iş də olsa, haqq-hesabı nəzərdə tutsun; belədir də, nə eləyəsən ax! Bu olmasa, onda gərək adam özünü vurub öldürsün. Abırlı adam gərək darixsın, — mən bu fikirlə razılaşıram, ancaq...

— Siz özünüüzü vurub öldürə bilərsinizmi?

Svidriqaylov onun fikrini nifretlə rədd etdi:

— Bu nə sözdür? — Bütün bayaqkı sözlərində özünü öyürdü; lakin indi özünü öymədən tez əlavə etdi: — Rica edirəm, bundan danışmayıñ! — Hətta onun üzündə elə bil bir dəyişiklik də oldu. — Öz zəifliyimi boynuma alıram; bu, bağışlanılmaz bir zəiflikdir, ancaq nə edim ki: ölümdən qorxuram, həm də ölümdən danışılanda heç xoşuma gəlmir. Mən bir az mistikəm, — bunu bilərsinizmi?

— Hə! Marfa Petrovnanın gözüñüzə görünməsi! O xəyal yenə də gözüñüzə görünürmü?

Svidriqaylov acıqli halda çıçırdı:

— Qoy rədd olsun, onu yada salmayın! Peterburqda hələ gözümə görünməyib; qoy cəhənnəm olsun! Yaxşısı budur ki, bu barədə... hə, hərçənd... Bəli! Eh! Heyif ki, vaxt azdır, sizinlə çox otura bilməyəcəyəm! Deyiləsi sözlər var.

— Yoxsa arvad yanına gedirsınız?

— Bəli, arvad yanına gedirəm, heç gözlənilməyən bir təsadüf düşüb... yox, belə deyil.

— Yaxşı, bütün bu vəziyyətin əmələ getirdiyi rəzalət daha sizə təsir etmirmi, rəzalət deyirəm?! Yoxsa siz dayanmaq qüvvəsinə itir misiniz?

— Siz hələ qüvvə iddiasındasınız? Hi-hi-hi! Rodion Romanıç, mən bunun olacağını qabaqcadan bilsəm də, siz indi məni təəccüb - ləndirdiniz. Siz ki Şillersiniz, siz idealistsiniz! Əlbəttə, bu elə belə də



olmalıdır, başqa cür olsaydı, buna təəccüb etmək lazımdı, bununla belə, hər halda, bu qəribədir... Ax, heyif ki, vaxt azdır, çünkü siz özünüz çox maraqlı bir şəxsiyyətsiniz! Yeri gəlmışkən, qoy soruşum: sizin Şillerdən xoşunuz gəlirmi? O, mənim yamanca xoşuma gəlir!

Raskolnikov bir qədər nifrətlə dedi:

– Amma siz özünüüzü yaman öyənsiniz, ha!

Svidriqaylov qəhqəhə ilə güldü:

– Vallah yox! Yaxşı da, mübahisə eləmirəm, qoy özünü öyən olum, niyə axı özümü öyməyim, bu ki zərərsiz bir şeydir. Mən yeddi il kənddə, Marfa Petrovnanın yanında yaşadım, amma indi sizin kimi ağıllı bir adama rast gəlmışəm – həm ağıllı, həm də son dərəcə maraqlı bir adama, ona görə də sizinlə söhbət eləməyimə şadam; bir də ki, içdiyim bu yarım stəkan şərab bir balaca başıma vurub. Xüsüsilə, bir məsələ var ki, bu məni çox məşğul etmişdir, ancaq bu barədə... susu - ram. – Birdən Svidriqaylov diksinqərək soruşdu: – Hara belə?

Raskolnikov ayağa qalxmışdı. O həm ağırlıq hiss edir, həm də, elə bil ki, boğulurdu, bura gəlməsinə peşman olmuşdu... O, indi Svidriqaylovun dünyada ən boş, ən cinayətkar bir adam olduğunu lap yəqin etmişdi.

Svidriqaylov xahiş etməyə başladı:

– E-eh! Oturun, getməyin, deyin sizə, heç olmasa, çay gətir-sinlər. Di oturun; yaxşı da, daha boş-boş danışmayacağam, yəni özüm barədə... Ayrı bir şey danışaram. İstəyirsiniz danışım ki, bir qadın məni, sizin üslubunuzca desək, necə “xilas etdi”? Bu hətta sizin birinci sualınıza cavab olacaq, çünkü bu dediyim qadın sizin bacınızdır. Danışmaq olarmı? Vaxtimızı da bununla keçirək.

– Danışın, ancaq əminəm ki, siz...

– Heç narahat olmayın! Bir də ki Avdotya Romanovna hətta mənim kimi pis və boş bir adamda özünə qarşı ancaq dərin bir hörmət oyada bilər.

IV

Svidriqaylov sözə başlayaraq dedi:

– Bəlkə, siz bilirsiniz (bunu mən özüm də sizə danışmışam): mən yaman borca düşmüşdüm, bunun üstündə məni tutub dustaqxanaya salmışdilar, verməyə də, qətiyyən, imkanım yox idi. Onda Marfa Petrovna bu borcu verib məni dustaqxanadan çıxardı, – bunu müfəssəl danışmağa ehtiyac yoxdur. Siz qadının bəzən çılğınlıq dərəcəsinə qədər sevdiyini bilirsinizmi? Marfa Petrovna namuslu, ağıllı bir arvaddı, amma onun təhsili yox idi. Bir təsəvvür edin: bu qısqanc, bu namuslu qadın çox-çox qəzəbləndikdən, özündən çıxdıqdan və çox-çox məzəmmətdən sonra mənimlə bir növ müqavilə bağlamaq mərhəmətinə tənəzzül etdi, mən də onunla evlənəndən sonra bunu həmişə yerinə yetirirdim. Məsələ burasındadır ki, o, məndən xeyli böyük idi, ağızında da həmişə mixək olardı. Mənim qəlbimdə o qədər alçaqlıq və bir növ düzlük vərdi ki, durub şax onun üzünə dedim: “Mən sizə tamam sədaqətli ola bilməyəcəyəm”. Mənim bu etirafım onu yaman qəzəbləndirdi, ancaq, deyəsən, belə kobudcasına açıq danışmağım onun bir qədər xoşuna gəldi: “Madam ki, özü qabaqcadan deyir, deməli, məni aldatmaq istəmir”. Qısqanc qadın üçün bu birinci məsələdir. Xeyli göz yaşı töküldükdən sonra bizim aramızda belə bir şifahi müqavilə bağlandı: birinci, mən heç vaxt Marfa Petrovnani atmayacağam, həmişə onun əri olacağam, ikinci, onun icazəsi olmadan heç yerə getməyəcə - yəm; üçüncü, həmişəlik aşna saxlayacağam; dördüncü, bunun əvəzində Marfa Petrovna mənə bəzən kənizlərin yanına getməyə icazə verər, ancaq kimin yanına getdiyimi də mütləq bilməlidir; beşinci, mən gərək qətiyyən bizim mənsub olduğumuz ictimai təbəqədən qadın sevməyəm; altıncı, əgər Allah eləməmiş, mənə böyük və ciddi bir ehtiras üz versə, mütləq bunu gərək Marfa Petrovnaya açıb deyəm. Marfa Petrovna müqavilənin bu son maddəsi barəsində həmişə çox sakit idi; o, ağıllı bir arvaddı, ancaq mənə pozğun və əxlaqsız bir adam kimi baxa bilərdi, ayrı cür baxa bilməzdi: o bilirdi ki, belə bir adam ciddi sevə bilməz. Burası da var ki, ağıllı arvadla qısqanc arvad iki ayrı-ayrı şeylərdir, müsibət də elə bunda idi. Bəzi adamlar haqqında düzgün düşünmək üçün qabaqcadan ona qarşı əmələ gələn bəzi rəydən, həm də ətrafdakı bəzi adamlara və əşyaya



olan adı vərdişdən çəkinmək lazımdır. Mənim başqalarının mühamiməsindən daha çox sizin mühakimənizə ümid etməyə haqqımdır. Bəlkə də, siz Marfa Petrovna haqqında çox-çox gülməli və mənasız şeylər eşitmisiniz. Doğrudan da, onun çox gülməli adətləri olurdu. Bunu da sizə lap açıq deyim ki, mən onun hədsiz dərəcədə müsibət çəkməsinə səbəb olduğumdan buna ürəkdən təəssüf edirəm. Məncə, nəzakətli bir ərin nəzakətli bir arvadına bundan artıq ləyaqətli bir *oraison funebre*¹ ola bilməz. Bizim aramızda söz olanda mən susurdum, acıqlanırdım, özümü belə centlemen kimi göstərməyim də həmişə istədiyim nəticəni verirdi; bu ona təsir edirdi, hətta onun xoşuna gəlirdi, bəzi hallarda o hətta mənimlə fəxr edirdi. Amma sizin bacınız barəsində özünü saxlaya bilmədi. Necə olmuşdu ki, elə bir gözəli öz evinə mürəbbiyyə götürməkdən qorxmamışdı?! Mən bunu belə izah edirdim: Marfa Petrovna odlu və həssas bir qadındı, o özü sizin bacınıza vurulmuşdu, – doğrudan da, vurulmuşdu! Avdotya Romanovna da ki! Lap elə ilk baxışda mən çox yaxşı başa düşdüm ki, iş pis olacaq; bilirsiniz mən nə elədim? Bu qərara gəldim ki, heç onun üzünə də baxmayım. Amma Avdotya Romanovna ilk addımı özü atdı, – buna inanırsınız mı? Marfa Petrovna Avdotya Romanovna haqqında həmişə gözəl sözər söyləsə də, mən onun dediklərinə laqeyd qalırdım, həm də sizin bacınız haqqında heç bir şey danışmirdim – inanırsınız mı ki, bunun üstündə Marfa Petrovnanın mənə necə acığı tuturdu? O nə istəyirdi – anlaya bilmirdim! Sonra Marfa Petrovna mənim bütün sirrimi açıb Avdotya Romanovnaya deyir. Onun belə bir pis xasiyyəti vardı: bizim bütün ailə sırrimizi hamiya açıb danışar, həmişə də məndən hamiya şikayətlənərdi; belə yeni, gözəl bir dostu da əldən buraxmaq olardı? Belə güman edirdim ki, onların söhbətləri də eləancaq məndən imiş; mənim haqqımda danışılan bütün o qaranlıq, sirli dedi-qodular da, heç şübhəsiz, Avdotya Romanovnaya məlum olmuşdu. Lap mərc gələrəm ki, siz də buna bənzər şeylər eşitmisiniz?

– Eşitmışəm. Lujin deyirdi ki, siz hətta bir uşağın ölümünə səbəb olmusunuz. Bu doğrudurmu?

Svidriqaylov nifrətlə və narazı halda dedi:

– Rica edirəm, belə murdar şeylər danışmayın! Siz bunun necə

¹ Ölünün xatirəsi üçün söylənilən söz.

bir cəfəngiyat olduğunu mütləq bilmək istəyirsinizsə, bunu bir gün sizə ayrıca danışaram, amma indi...

– Sizin kənddəki bir nökərinizdən də danışırıldılar, guya, siz yenə də bir şeyə səbəb olmuşunuz...

Svidriqaylov aydınca hiss olunan bir səbirsizliklə yenə onun sözünü kəsdi:

– Rica edirəm, bəsdir!

Raskolnikov get-gedə daha da açıqlanırdı:

– Bu həmin nökər deyilmi ki, öləndən sonra gəlib sizə çubuq doldururdu?.. Onda özünüz deyirdiniz!

Svidriqaylov diqqətlə Raskolnikova baxdı, Raskolnikova elə gəldi ki, onun baxışında bir anlığa, ildirim kimi, kinli bir istehza parıldadı, lakin Svidriqaylov özünə təmkinlik verərək, nəzakətlə dedi:

– Həmin nökərdir. Mən görürəm ki, bu şeylər sizə də son dərəcə maraqlandırır; indi mən özümə borc bilişəm: fürsət düşən kimi, sizə maraqlandıran bu şeyləri bir-bir açıb sizə danışaram. Çox qəribədir! Belə çıxır ki, mən, doğrudan da, bəzilərinə romantik bir şəxsiyyət kimi görünə bilərəmmi! Rahmətlik Marfa Petrovna sizin bacınıza mənim barəmdə çox-çox sirlə və maraqlı şeylər söyləmişdir; bir özünüz fikirləşin: belə olan surətdə, indi görün mən Marfa Petrovnaya nə qədər təşəkkür etməyə borcluyam! Bunun necə təsir bağışladığını deyə bilmərəm, ancaq, hər halda, bu mənim üçün əlverişli idi. Avdotya Romanovna, təbii olaraq, mənə qarşı böyük bir nifrət duyurdu; mənsə həmişə tutqun və kədərli olurdum, elə bir görünüşüm vardi ki, adamları məndən ikrəh etdiə bilərdi, bununla belə, axırda Avdotya Romanovnanın mənə, mənim kimi məhv olmuş bir adama yazılı gəldi. Qızın ki, bir adama yazılı gəldi, bu onun üçün ən təhlükəli bir şeydir. O, mütləq istəyəcək ki, bu adamı "xilas etsin", onu ağla getirsin, onu diriltsin, onu daha nəcib məqsədlərə dəvət etsin, onun qəlbində yeni həyat, yeni fəaliyyət hissi oyatsın; məlum şeydir ki, bu barədə daha başqa şeylər arzu etmək olar. Mən o saat başa düşdüm ki, quş özü uçub tora gəlir, mən də hazırlaşdım. Rodion Romanıç, siz, deyəsən, qaşqabağınızı tökürsünüz? Eybi yoxdur, siz özünüz bu işin boşça çıxdığını bilirsiniz (lənət şeytana, gör mən nə qədər şərab içirəm!) Bilirsinizmi, mən həmişə, lap əvvəldən də bir şeyə təəssüf edirdim: deyirdim ki, niyə sizin bacınız bizim eranın ikinci və üçüncü əsrində anadan olmamış, varlı bir knyazın,



ya bir hökmədarın, ya da Kiçik Asiyada bir valinin qızı olmamışdır? O, heç şübhəsiz, din yolunda hər cür əzaba dözən qadılardan biri olardı, özü də qızdırılmış maşa ilə döşləri yandırılsayıdı da, yəqin ki, gülümsərdi, o özü qəsdən belə bir əzaba can atardı; əgər beşinci, altıncı əsrlərdə yaşasa idi, Misir səhrasına gedərdi, orada otuz il qalardı, ot yeyərək məftuniyyətlə, xəyallarla yaşırdı. O özü istəyir ki, tezliklə bir adamın əzabını çəksin, o ancaq bunu böyük bir ehtirasla gözləyir, bunu tələb edir; belə bir əzab çəkməyə ona imkan verilməsə, o, özünü, yəqin ki, pəncərədən atar. Mən cənab Razumixin deyilən bir adam haqqında bəzi şeylər eşitmışəm. Deyirlər ki, ağıllı oğlandır (familiyası da bunu göstərir, yəni seminaristdir); yaxşı da, qoy o sizin bacınızı qoruyub saxlaşın. Sözün qisası, mən, deyəsən, sizin bacınızı başa düşmüşəm, bunu da özümə bir şərəf hesab edirəm. Ancaq onda, yəni təzə tanış olanda, adam həmişə dəmdəməki və səfəh olur; adam yanılır, lazım olan şeyi görmür! Axi o, niyə o qədər gözəldir? Məndə təqsir yoxdur! Sözün qisası, bu iş qarışışalınmaz qüvvətli bir şəhvət coşqunluğu ilə başlandı. Avdotya Romanovna son dərəcə ismətli bir qızdır, onun kimisi heç görünməyib də! (Nəzərə alın ki, bunu mən sizin bacınız haqqında bir həqiqət kimi söyləyirəm. O, geniş bir ağla malik olsa da, bəlkə, lap xəstəlik dərəcəsinə varacaq qədər ismətlidir, bu isə ona zərər gətirəcək.) Kənddə olanda bizə Paraşa adlı bir qız gəlib çıxdı, qaragöz bir qızdı, başqa bir kənddən gətirmişdilər, kəniz qızlardandı; onu mən əvvəller heç görməmişdim; çox qəşəng qızdı, ancaq ağla sığmayacaq qədər axmaqdı: vay-haray qopardı, bütün həyati başına götürdü, böyük biabırçılıq oldu. Bir gün nahardan sonra Avdotya Romanovna gəlib məni bağ xiyabanında tapdı, gözləri parıldıaya-parıldıaya mən-dən tələb etdi ki, o zavallı Paraşaya toxunmayım. Bu, bəlkə də, bizim ikilikdə olan birinci söhbətimizdi. Mən, əlbəttə, onun arzusunu yeri-nə yetirməyi özümə bir şərəf hesab etdim, özümü məğlub olmuş, utanmış bir adam kimi göstərməyə çalışdım, sözün qisası, rolumu pis oynamadım. Bununla da bizim aramızda əlaqə və gizli söhbət-lər başlandı: o, mənə əxlaqdan söz açırdı, öyünd-nəsihət verirdi, mən-dən xahiş edirdi, yalvarındı, hətta, göz yaşı tökürdü, – inanırsınızmı, hətta, göz yaşı tökürdü! Görün, bəzi qızlarda təşviqata olan ehtiras nə dərəcəyə gəlib çatır! Əlbəttə, mən bütün bu işləri öz taleyimin üstünə yüklədim, özümü zövq-səfa tamahkarı, həyat düşkünü kimi

qələmə verdim, sonra da qadın qəlbini ələ almaq üçün işlədilən ən böyük, ən sarsılmaz bir vasitəyə əl atdım; bu əl bir vasitədir ki, o heç vaxt onu işlədən adamı aldatmaz, onun hədəfi boşça çıxmaz, özü də, istisnasız olaraq, hamiya təsir edər. Bu məşhur olan vasitənin adı yaltaqlıqdır. Dunyada doğruluqdan çetin, yaltaqlıqdan asan şey yoxdur. Əger doğruluqda zərrə qədər yalan olsa, o saat nəzərə çarpar, sonra da biabırçılıq olar; lakin yaltaqlığın lap hamısı yalan da olsa, yənə də adamın xoşuna gələr, onu məmənnuniyyətlə qəbul edərlər; kobudcasına bir məmənnuniyyətlə də olsa, hər halda, məmənniyyətlə qəbul edərlər. Yaltaqlıq nə qədər kobud olsa da, onun bütün inkişaf pillələrində, bütün təbəqələrində belədir. Hətta yaltaqlıqla *Vestanın*¹ bakırə kahinəsini də yoldan çıxarmaq olar, onda ki adı insanlar ola! Bir şey olmuşdu, o, həmişə yadına düşəndə gül-məyim gəlir: bir dəfə mən öz ərinə, öz uşaqlarına sədaqətli olan ismətli bir xanımı yoldan çıxarımışdım. Bu çox gülməli oldu, çox asanlıqla da başa gəldi, – hər halda, özü anladığı bir şəkildə ismətli idi. Mənim bütün taktikam bir şeydən ibarətdi: özümü hər dəqiqə həqir göstərirdim, onun bu isməti qarşısında pərəstiş edirdim. Mən ona hədsiz dərəcədə yaltaqlanırdım, ələ ki, onun əlini sixmağa, hətta onun mənə baxmasına müvəffəq olurdum, özümü danlamağa başlayırdım, deyirdim ki, mən bunu ondan zorla qopardım, o müqavimət göstərirdi, ələ müqavimət göstərirdi ki, əger mən belə pozğun olmasaydım, yəqin ki, heç bir şey əldə edə bilməzdəm; o, ismətli olduğundan mənim hərəkətlərimi hiylə hesab etmirdi; axırdı ələ oldu ki, mənim hiyləmə uydu, heç özü də bilmədi ki, bu necə oldu. Sözün qisası, mən istədiyimə çatdım, o əmin idi ki, yənə də ismət -lidir, heç bir günahı yoxdur, ailə vəzifəsini əvvəlki kimi yerinə yetirir, ancaq lap təsadüfi olaraq başına bu iş gəlmişdir. Sonra ona dedim ki, mən lap ürəkdən əminəm, o da eynən mənim kimi kef eləmək istəyir, bu sözün üstündə onun mənə bərk acığı tutdu. Yaziq Marfa Petrovna da yaltaqlığa yaman uyurdu: əger istəsəydim o, hələ sağ-kən bütün malikanəsini adıma yazdırardım (amma mən yamanca çox içirəm ha, yaman da boşboğazlıq eləyirəm!). Əminəm ki, indi bir məsələni açıb desəm, sizin acığınız tutmaz: ələ eyni şey də Avdotya Romanovna ilə başlandı. Əslində, mən özüm axmaq oldum, səbir -sizlik elədim, bütün işi pozдум. Gözlərimin ifadəsi bir neçə dəfə

¹ *Vesta* – Qədim Romada ailə ilahəsi



(xüsusilə bir dəfə), ləp əvvəllərdə, Avdotya Romanovnanın heç xoşuna gəlməmişdi – buna inanırsınız mı? Sözün qisası, mənim gözlərimdə get-gedə daha qüvvətli, daha ehtiyatsız bir alov parıldayırdı ki, bu onu qorxudurdu; axırda o, mənə nifrat etməyə başladı. Bunu müfəssəl danişmağın mənəsi yoxdur: biz bir-birimizdən uzaqlaşdıq. Lakin mən yenə də axmaqlıq elədim: onun bütün təbliğatına, müraciətlərinə çox kobudcasına istehza etməyə başladım; Paraşa yenə də meydana çıxdı, – özü də tək Paraşa yox! Sözün qisası, qılıq-qal başlandı. Ah, Rodion Romanıç, bəzən bacınızın gözləri elə parıldayırdı ki... bunu siz ömrünüzdə, heç olmasa, bircə dəfə görə bilsəydiniz! İndi mənim kefli olmağımın eybi yoxdur, budur, düz bir stəkan şərab içmişəm, ancaq doğru deyirəm. Sizi inandırıram ki, bu baxışlar mənim yuxuma girirdi; axırda elə oldu ki, mən onun paltarının xışltısına dözə bilmədim. Vallah, elə güman edirdim ki, ürəkgetmə xəstəliyinə düşəcəyəm, heç ağlıma da gəlməzdii ki, mən bu dərəcəyə gəlib çatacağam. Sözün qisası, mütləq barışmaq lazımdı, ancaq bu mümkün deyildi. Bilişiniz, onda mən nə elədim? Çılğınlıq insanı necə bir kütlük dərəcəsinə gətirib çıxarırmış! Rodion Romanıç, çılğınlıq içinde heç bir işə başlamayıñ, heç bir qərara gəlməyin! Belə hesab etdim ki, Avdotya Romanovna əslində dilənci idi (ah, üz istəyirəm, mən belə demək istəmirdim... axı nə fərqi var – əgər eyni mövhüm ifadə olunursa?)... yəni, sözün qisası, öz əlinin əməyilə yaşayır, anasını da, sizi də saxlayır (ah, yenə də üz-gözünüzü turşudursunuz...). Mən də bu qərara gəldim ki, bütün pulumu ona təklif edim (onda mən otuz minə qədər düzəldə bilerdim), bu şərt ilə ki, o, mənimlə qaçıb bura gəlsin, Peterburqa! Məlum shəydir: mən burada əbədi məhəbbətə, onu xoşbəxt edəcəyim və sairə və sairəyə... and içəcəkdim... İnanırsınızmı, mən onda elə bir hala gəlmişdim ki, əgər o, mənə desəydi: Marfa Petrovnanın başını kəs, ya da onu zəhərlə – bunu o saat edərdim! Amma bütün bu şeylər onda fəlakətlə nəticələndi, – bu sizə məlumdur. Onda Marfa Petrovna o məmuru, o alçaq Lujini haradansa tapıb çıxardı, az qaldı ki, onları evləndirsən. İndi özünüz bir fikirləşin: mən bunu eşidəndə necə qəzəblənmışdım! Mənim də təklifim belə bir təklif deyildimi? Elə deyilmi? Hə? Elə deyilmi? Mən görürəm ki, siz nədənsə çox diqqətlə qulaq asmağa başlamışınız... qəşəng oğlan...

Svidriqaylov səbirsizliklə yumruğunu stola vurdu. O qızarmışdı. Raskolnikov aydın göründü ki, Svidriqaylovun hiss edilmədən, qurtum-qurtum içdiyi bir stəkan, ya stəkan yarım şampan şerabı ona pis təsir etmişdir və fürsətdən istifadə etmək qərarına gəldi. Svidriqaylov ona çox şübhəli görünürdü.

Raskolnikov onu daha da açıqlandırmaq üçün fikrini gizlətmədən açıqcasına dedi:

– Bu söhbətdən sonra mən lap əminəm ki, siz bura mənim bacımı nəzərdə tutub gəlmisiniz.

Svidriqaylov birdən səhvini başa düşürmüş kimi dedi:

– Eh, bəsdir! Mən sizə axı demişdim... bir də ki sizin bacınızın məndən zəhləsi gedir.

– Sizdən zəhləsi getdiyini mən lap yəqin bilirəm, ancaq məsələ indi bunda deyil.

– Siz lap yəqin bilirsiniz ki, məndən zəhləsi gedir? – Svidriqaylov gözlərini qiyyaraq istehza ilə gülümsədi. – Siz doğru deyirsiniz: o məni sevmir; ancaq siz ərlə arvad, məsuqə ilə aşiq arasında olan işlərə heç vaxt qəti hökm verməyin. Burada həmişə elə bir guşə olur ki, həmişə bütün dünya üçün gizlin qalır, bu ancaq onların ikisine məlum olur. Avdotya Romanovnanın məne nifrətlə baxdığını siz qəti bilirsiniz?

– Siz danışarkən, söylədiyiniz bəzi sözlərdən və ifadələrdən mən başa düşdüm ki, indi də siz Duydan əl çəkməmisiniz, ona qarşı təxirəsalınmaz niyyətiniz var, əlbəttə bu, alçaqcasına bir niyyətidir.

Svidriqaylov çox sadəlövhəsinə diksindi:

– Necə? Mənim ağızından elə sözələr və ifadələr çıxb? – Eyni zamanda onun niyyətinə verilən mənaya zərrə qədər əhəmiyyət vermədi.

– İndi də belə sözələr sizin ağıznızdan çıxır. Məsələn, niyə axı siz belə qorxursunuz? Niyə indi siz birdən diksindiniz?

– Mən qorxuram, diksinirəm? Sizdən qorxuram? Siz gərək məndən qorxasınız... Bu nə boş söhbətdir... Amma mən keflənmişəm, mən bunu görürəm, az qalmışdı ki, yenə ağızından söz qaçıram. Rədd olsun şərab! Ey, su gətir!

Svidriqaylov dəsmali islədib başına qoydu:

– Bunlar hamısı cəfəngiyatdır, – dedi, – amma mən bircə kəlmə ilə sizi geri oturdaram, sizin bütün şübhələrinizi puça çıxardaram; məsələn, siz bilirsınız ki, mən evlənirəm?



– Siz bunu mənə qabaq da demişdiniz.

– Demişəm? Onda mən bunu qəti deyə bilməzdim, çünki evlə-nəcəyim qızı hələ görməmişdim, ancaq evlənmək istəyirdim. Amma indi qız var, məsələ də həll olunub qurtarmışdır; əgər bu saat mənim təcili işim olmasayıdı, sizi mütləq onun yanına aparardım, çünki sizin məsləhətinizi bilmək istəyirəm. Eh, işə bax! Onca dəqiqə vaxt qalıb! Görürsünüzüm, saata baxın, vaxt az da olsa, mən bunu sizə danışmaq istəyirəm, çünki mənim evlənməyim, yəni öz xüsusiyyətinə görə, maraqlı bir şeydir. Siz hara! Yenə getmək istəyirsiniz?

– Yox, indi mən daha getmərəm.

– Heç getməzsınız? Görək də! Mən sizi ora aparacağam, bu doğrudur, aparıb qızı göstərəcəyəm, ancaq indi yox, sizin getməyinizə az qalıb. Siz sağa, mən sola gedəcəyəm. Siz o Resslix'i tanıyırsınız mı? Həmin o Resslix ki, indi mən onun yanında yaşayıram, hə? Eşidirsınız mı? Yox, siz nəsə fikirləşirsiniz. Həmin arvad ki... onun haqqında deyirlər ki, bir qız... suda... qışda... Eşidirsınız mı? Bax, bütün bu işi o arvad mənə düzəldib; deyir ki, belə darixırsan, bir az əylən, ürəyin açılsın. Mən axı qəmgın adamam, darixıram. Elə bilirsiniz kefi kök adamam? Yox, qəmgın adamam: pislik eləmirəm, bir bucaqda oturub qalıram, elə olur ki, heç günlərlə danışmırəm. Amma sizə deyim ki, o Resslix haramzadə arvaddır; o, bilirsiniz ürəyində nə tutub? Tutub ki, mən yenə də darixacağam, arvadımı atıb gedəcəyəm, arvadım ona qalacaq, o da onu işə verəcək... bizim təbaqədə, yəni bir də yuxarlarda. O deyir ki, əldən düşmüş, zəifləmiş bir adam var, istefaya çıxmış məmurdur, həmişə kresloda oturur, üç ildir ayaqlarını heç tərpədə də bilmir. Deyir ki, onun bir arvadı da var, ağıllı bir xanımdır. Onların oğlu quberniyada işləyir, kömək eləmir. Qızları ərə getmişdir, heç onlara gəlib dəymir; yanlarında iki balaca bacı uşağı var (özlərinki azmış kimi), bir də ki ən axırıncı qızlarını kursu qurtarmamış gimnaziyadan çıxarıb evə gətirmişlər; bir aydan sonra onun on altı yaşı tamam olacaq, deməli, bir aydan sonra onu ərə vermək olar, yəni mənə vermək olar. Biz onlara getdik, çox gülməli idi; özümü təqdim etdim: yəni mülkədarım, arvadım ölüb, məşhur familiyadanam, yuxarlarda əlaqəm var, dövlətliyəm, nə olsun ki, mənim əlli yaşı var, amma qızın on altı?! Maraqlıdır, ha-ha! Siz görseydiniz onun atası ilə, anası ilə necə

danışırdım! Bu zaman ancaq elə mənə baxmaq üçün pul vermək lazımdı! Bir də gördüm qız içəri girib reverans elədi, bir təsəvvür edirsinizmi, əynində də qisaca paltar, açılmamış bir qönçə; şəfəq kimi qıpqırmızı qızardı (ona, əlbəttə, deyiblər). Bilmirəm, qız üzü barəsində siz nə fikirdəsiniz, amma, məncə, bu on altı yaş özü, bu hələ uşaq gözü kimi gözlər, bu utancaqlıq, bu ismətli göz yaşı, – məncə, gözəlliyyin özündən də gözəldi, bundan başqa, o özü də, deyir-din, bir şəkildir! Sarışın, burma-burma saçlar, qırmızı, dolğun dodaqlar, qıçlar pəh-pəh, belə də qəşəng şey olar!.. Bəli, tanış olduq; dedim ki, ev məsələsi üçün telesirəm, tez getdim. Elə ertəsi gün, yəni iki gün sonra ata-anası razılıq verdi. O gündən bəri, ora gedən kimi, elə o saat dizimin üstündə oturduram, əldən qoymuram. O da şəfəq kimi qıpqırmızı qızarır, mən də onu tez-tez öpürəm, anası, əlbəttə, başa salır ki, bu sənin ərindir, bu belə də olmalıdır, sözün qisası, ləzzət nə ləzzət! Bu indiki vəziyyət özü, vallah, ər-arvad olmaqdan yaxşıdır! Burada, necə deyirlər *la nature et la verite!*¹ Ha-ha! Mən onunla bir-iki dəfə danışmışam – çox ağıllı qızdır. Hərdən görürsən, elə oğrun-oğrun baxır ki, adamin lap ürəyi odlanır. Bilirsinizmi, onun üzü Rafaelin çəkdiyi madonnanın üzünə oxşayır. Axi Sikstin madonnasının üzü fantastik bir üzdür, qəmli, matəmli qələndər üzüdür – bu sizin nəzərinizə çarpmayıbmı? O qız da buna oxşayır. Elə ki, ata-anası razılıq verdi, səhəri mən min beş yüz manatlıq şey gətirdim: bir brilyant, bir də bir mirvari bəzək, bir gümüş tualet mücrüsü, özü də, bax, bu boyda, içində də hər şey, belə ki, o madonna görəndə üzü alışb yandı. Dünən mən onu dizim üstə oturdum, görünür, bunu çox təklifsiz etmişdim: birdən qıpqır - mızı qızardı, gözləri yaşardı, bir söz demədi, amma bütün bədəni, elə bil ki, od tutub yanındı. Ata-anası bir dəqiqəliyə otaqdan çıxdı, biz ikimiz tək qaldıq; birdən o, qalxıb məni qucaqladı, öpməyə baş - ladi, öpə-öpə deyirdi, and içirdi ki, sizin sözünüzdən çıxmayaçağam, sizin itaətkar, sədaqətli, mehriban arvadınız olacağam, sizi xoşbəxt edəcəyəm, bütün həyatımı, həyatımın hər dəqiqəsini sizə sərf edəcəyəm, hər şeyimi, bütün varlığımı sizə qurban edəcəyəm; bunun da qabağında sizdən bircə şey istəyirəm: o da sizin hörmə - tinizdir, mənə ayrı heç bir şey lazım deyil, heç bir şey, heç bir şey, heç bir hədiyyə! İndi özünüz bir baxın: belə bir etirafı tül paltar

¹ Təbiət və həqiqət (*fran.*)



geymış, saçları burma-burma burulmuş, üzündə qızlıq isməti, gözlərində fərəh yaşı, on altı yaşlı bir məlek dən, tək otaqda eşitmək çox maraqlıdır! Maraqlıdır, yox? Bu bir şeyə dəyərmi, hə? Dəyərmi? Yaxşı da... Yaxşı da, qulaq asın... Yaxşı da, nişanlımin yanına gedək...ancaq indi yox!

— Sözün qısası, həm yaş, həm də inkişaf cəhətdən olan bu böyük fərq sizdə şəhvət hiss oyadır! Siz onunla, doğrudanmı, evlənəcəksiniz?

— Niyə də evlənməyim? Mütləq evlənəcəyəm! Hərə odu öz qabağına eşir, özünü düşünür, hamidən şən o adam yaşayır ki, o özünü hamidən aldada bilir, ha-ha! Bu nədir, yoxsa siz xirdəyə kimi ismət aləminə girmisiniz? Mənə rəhminiz gəlsin, atam, mən günahkar bir adamam, ha-ha-ha!

— Siz, hər halda, Katerina İvanovnanın uşaqlarını yetimxanaya düzəldiniz. Amma... Amma bu da səbəbsiz deyil... indi mən hər şeyi başa düşürəm.

Svidriqaylov qəhqəhə ilə güldü.

— Uşaqları mən, ümumiyyətlə, sevirəm; uşaqları mən çox sevirəm. Bu barədə hətta mən sizə çox maraqlı bir əhvalat da danışa bilərəm, — bu əhvalat hələ indi də davam edir. Elə gələn günü o cürbəcür əxlaqsızlar yuvasına, o hırraxanalara getdim, yeddi ildən sonra böyük bir ehtirasla onların ağuşuna atıldım. Siz yəqin görünüşünüz ki, mən öz tay-tuşlarımla, əvvəlki dost-aşna ilə görüşməyə tələsmirəm. İstəyirəm ki, onları mümkün qədər gec-gec görüm. Bilişinizmi, kənddə, Marfa Petrovnanın yanında olanda bu sırlı yellerin xatırəleri mənə olmazın əzab verirdi: kim o yerlərə bələdsə, orada çox şey tapa bilər. Camaat sərəxoşluq edir, təhsil almış cavanlar fəaliyyətsizlik üzündən, baş tutmayan röyalar və xəyallar içində yanıb gedir, nəzəriyyələr içinde pozulur, şikəst olurlar, haradansa cuhudlar axışib gəlib, pulları gizlədirirlər, yerdə qalanlar isə əxlaqsızlıq edirlər. Bura gələn kimi, lap elə ilk saatlarda, bu şəhərin mənə tanış olan qoxusunu duydum. Rəqs müsamirəsi deyilən bir yerə düşdüm, bu, dəhşətli bir hırraxana idi (mənancaq hırraxanaların çirkinini xoşlayıram), burada elə biabırçı rəqs oynayırdılar ki, beləsini mən görməmişəm, mənim vaxtında belə bir şey olmamışdır. Bəli, tərəqqi bundadır. Bir də gördüm qəşəng geyinmiş, on üç yaşlı bir qız mahir bir rəqqasla oynayır, bir başqası onunla üz-üzə durub.

Qızın anası divar dibində, stulda oturmuşdur. Bir təsəvvür edirsinizmi, bu nə rəqsdir? Qız utanır, qızarır, axırdı bunu özü üçün həqarət hesab eləyir, ağlamağa başlayır. Mahir rəqqas qızı tutub hərləyir, sonra özünü ona təqdim edir, hamı qəhqəhə ilə gülür – belə anlarda sizin camaat mənim xoşuma gəlir, lap elə biabırçı rəqs camaatı olsun; qəhqəhə ilə gülürlər, çıçırlar: “Ona elə yaxşı olur, elə belə də lazımdır! Qoy uşağı gətirməsinlər!” Mənə nə, cəhənnəmə ki, mənim nəyimə gərək: belə ki, gülüb əylənirlər – bu məntiqdir, ya yox, özləri bilir! Mən o saat özümə yer seçdim, qızın anasının yanında oturdum, dedim ki, mən də gəlməyəm, görün buranın camaatı necə kobud camaatdır, bunlar insanın həqiqi məziyyətlərini görmürlər və buna layiq olan hörməti göstərə bilmirlər, ona hiss etdirdim ki, mənim pulum çoxdur; dedim ki, icazə verin sizi öz karetamda evinizə aparım; razılıq verdi; evlərinə apardım, tanış oldum (xirdaca bir otaqda kirayəniş olurlar, təzəcə gəliblər). Mənə dedilər ki, o arvad da, qızı da mənimlə tanış olmalarını özləri üçün bir şərəf hesab edirlər; sonra bildim ki, onların heç bir şeyi yoxdur, lap yoxsuldurlar, hansı dəftərxanaya isə nədən ötrüsə xahişə gəliblər; onlara pul təklif etdim, dedim ki, sizə kömək etməyə hazırlam; bunu da bildim ki, onlar sehvən o yerə gəliblər, elə biliblər ki, orada, doğrudan da, qızlara rəqs etməyi öyrənməsinə kömək göstərməyimi də təklif etdim, məmənnüyyətlə qəbul etdilər, bunu özləri üçün şərəf hesab etdilər, indi də onlarla tanışam... İstəyirsiniz gedək, ancaq indi yox.

– Şəhvet düşkünu, əxlaqsız, alçaq adam, öz alçaq çirkin ləti - fələrinizi qoyun dursun!

– Şiller, bizim Şillerimiz, Şiller! *Où va-t-elle la vertu se nicher?*¹ Bilirsinizmi, sizin belə çıçırtılarınızı eşitmək üçün mən qəsdən belə belə şeylər danışacağam! Belə də ləzzət olar!

Raskolnikov acıqlı-acıqlı müzildədi:

– Əlbəttə, elə bilirsiniz bu anda mən öz-özümə gülünc görünmürəm?

Svidriqaylov səsi yetdikcə qəhqəhə ilə güldü. Sonra Filippi çağırıldı, haqq-hesabı verib ayağa qalxdı:

– Mən kefliyəm, *assez cause!*² Belə də ləzzət olar!

¹ Budur ismət, görün o harda gizlənibmiş (*fran.*)

² Danışdıq, qurtardı (*fran.*)



Raskolnikov da ayağa qalxaraq çıçırdı:

– Hələ gelin bir ləzzət də duymayın! Üzünün suyu tökülmüş və heç aqla gəlməyən çox alçaqcasına niyyəti olan bir əxlaqsızın öz macəralarından danışması ona ləzzət verməzmi – özü də belə bir şəraitdə, həm də mənim kimi bir adama danışmış ola... Qızışdır!

Svidriqaylov Raskolnikova baxaraq, hətta bir az təəccübə dedi:

– Əgər məsələ belə isə, onda siz özünüz də çox həyasız adamsınız. Sizin də ayağınızda böyük bir material var... Siz çox şeyi etiraf edə bilərsiniz, çox şeyi... çox şey də eləyə bilərsiniz. Daha bəsdir, heyif ki, sizinlə az danışa bildim – buna ləp ürəkdən təəssüf edirəm, hər halda, siz mənim əlimdən qaçıb qurtara bilməyəcəksiniz... Bir dayanın...

Svidriqaylov aşxanadan çıxdı; Raskolnikov da onun dalınca. Svidriqaylov çox da kefli deyildi, şərab ancaq bir anlığa onun başına vurmuşdu, indi isə onun təsiri get-gedə azalırdı. O, nəsə bir şeyin çox fikrini çekirdi, çox mühüm bir şeyin, buna görə də qasqabağını tökürdü. Görünür, qarşıda duran bir məsələ onu həyəcanlandırır və narahat edirdi. Söhbətin son dəqiqələrində onun Raskolnikova olan münasibəti birdən-birə dəyişmişdi; o get-gedə kobudlaşır, istehza etməyə başlayırdı. Raskolnikov da bunu duyurdu: o da təşviş içində idi. Svidriqaylov ona çox şübhəli görünməyə başlayırdı; Raskolnikov bu qərara gəldi ki, onun ardınca getsin.

Səkiyə çıxdılar.

– Sizə sağa getmək lazımdır, mənə də sola, ya da əksinə, ancaq *adieu mon plaisir*¹, gülə-gülə!

O, sağa dönərək, Sennaya meydanına sarı getdi.

V

Raskolnikov da onun ardınca getdi.

Svidriqaylov ona sarı dönərək çıçırdı:

– Bu nə deməkdir? Mən axı sizə dedim ki...

– Bu o deməkdir ki, indi mən sizdən ayrılmayacağam.

– Necə-ə-ə?

¹ Əlvida, mənim fərəhim (*fran.*)

Hər ikisi dayandı, bir-birini ölçürmüş kimi, bir anlığa bir-birinə baxdılar.

Raskolnikov onun sözünü sərt kəsdi:

– Sizin o kefli-kefli söylədiyiniz sözlərdən mən belə bir qəti nəticəyə gəldim: siz mənim bacım haqqında olan alçaqcасına niyyətinizdən nəinki əl çəkməmisiniz, əksinə, siz indi bu məsələ ilə daha artıq məşğulsunuz. Bu gün səhər mənim bacım bir məktub almışdır. Nə qədər ki biz səhbət edirdik, siz sakit otura bilmirdiniz... tutaq ki, siz yolda özünüzə bir arvad tapa bilmisiniz, lakin bunun hələ elə bir əhə-miyəti yoxdur. Mən şəxsən özüm görmək istəyirəm...

O, şəxsən nəyi öz gözü ilə görmək istəyirdi, ona indi nə lazımdı, bunu heç o özü də müəyyən edə bilməzdi.

– Eləmi? İstəyirsinizmi bu saat polis çağırırmı?

– Çağır!

Onlar yena də bir anlığa bir-birinin qarşısında dayandılar. Nəhayət, Svidriqaylovun üzündəki ifadə dəyişdi. Raskolnikovun hədədən qorxmadiğını yəqin etdikdən sonra birdən öz sifətinə çox şən və dostcasına bir ifadə verdi.

– Belə! Sizin məsələniz məni son dərəcə maraqlandırsa da, mən qəsdən bu barədə sizinlə danışmadım. Bu, ağlaşıgmaz bir məsələdir. Bunu mən başqa bir vaxta da qoyardım, – ancaq, düzü, siz ölüyü də acıqlandırı bilərsiniz. Yaxşı da, gedək, ancaq sizə qabaqcadan deyirəm: mən bu saat bircə dəqiqəliyə evə gedəcəyəm, gərək pul götürəm, sonra otağın qapısını bağlayacağam, fayton tutub adalarə gedəcəyəm, gündüz də orada olacağam, axşam da. Axi siz mənim dalimca ora gedib nə edəcəksiniz?

– Mən hələlik mənzilə gedəcəyəm, özü də sizinkinə yox, Sofya Semyonovnanın mənzilinə gedəcəyəm, gedib ondan dəfndə iştirak edə bilmədiyim üçün üzr istəyəcəyəm.

– Bunu özünüz bilərsiniz: ancaq Sofya Semyonovna evdə yox - dur, uşaqları kübar bir xanım qarının yanına aparmışdır; o qarı mənim çoxdanlı tanışımıdır, bir yetimxana var, ona hamilik edir. Katerina İvanovnanın üç uşağının üçünün də yetimxana haqqını o qariya verəndə o, mənə valeh oldu; bundan başqa, yetimxanaya ianə də verdim, sonra da Sofya Semyonovnanın başına gələn əhvalatı, heç bir şey gizlətmədən, bütün dibaçəsilə ona danışdım. Bu ona çox böyük bir təsir bağışladı. Buna görə də təyin olunmuşdu



ki, Sofya Semyonovna bu gün onun yanına getsin, birbaş N. mehmanxanasına: o xanım yaylaqdan qayıtdıqdan sonra müvəqqəti olaraq orada yaşayır.

– Zərər yoxdur, mən gedəcəyəm.

– Özünüz bilin, ancaq məndən sizə yoldaş olmaz. Mənə nə? Budur, biz bu saat evə çatırıq. Mən əminəm: siz ona görə mənə şübhə ilə baxırsınız ki, mən indiyə qədər çox nəzakətli olmuşam, sizi sorğu-sualla narahat etməmişəm... Deyin görüüm, siz bunu başa düşürsünüz mü? Bu sizə fövqəladə bir şey kimi göründü: lap mərc gələrəm ki, bu belədir! Yaxşı da, bundan sonra nəzakətli ol görün necə olursan.

– Qapı dalından da qulaq asın!

Svidriqaylov güldü:

– Hə, siz onu deyirsiniz? Bəli, bütün bu söz-söhbətdən sonra siz əgər bunu deməsəydiniz, mən buna təəccüb edərdim. Ha-ha! Siz onda... orada ki... o işi tutmusunuz... sonra da özünüz bunu Sofya Semyonovnaya danışdırınız, – mən bundan hərçənd bəzi şeylər başa düşdüm, ancaq bu axı nə olan şeydir? Mən, bəlkə də, geridə qalmış bir adamam, daha heç bir şey başa düşə bilmirəm: əzizim, siz allah, izah edin! Yeni fikirlərlə məni maarifləndiririn!

– Siz heç bir şey eşitməmisiniz, yalan deyirsiniz!

– Mən onu demirəm, onu demirəm (hərçənd bəzi şeylər eşitmİŞəm), mən onu deyirəm ki, siz elə həmişə ah-uf eləyirsiniz! Sizin daxilinizdə olan Şiller hər anda narahat olur. İndi də ki, qapının dalından qulaq asmaq! Əgər belə isə, onda gedin reisə deyin ki, əhvalat belədir, mənim başıma belə bir iş gəlib, nəzəriyyədə bir balaca səhv olub. Əgər siz bu fikirdəsiniz ki, qapı dalından qulaq asmaq olmaz, onda tez Amerikaya çıxın gedin! Qaçın gedin, cavan oğlan! Bəlkə də, hələ buna vaxt var. Mən bunu sizə lap ürəkdən deyirəm. Pulunuz yoxdur? Yol üçün sizə pul verərəm.

Raskolnikov nifrətlə onun sözünü kəsdi.

– Mən bu barədə heç fikirləşmirəm də.

– Bilirəm (siz özünüzə zəhmət vermək istəmirsınız; danışmaq istəsəniz də, çox danışmırıınız), bilirəm, sizin nə kimi suallarınız var: əxlaqi, eləmi? Vətəndaş və insan sualları? Siz bu sualları atın getsin; indi onlar sizin nəyinizə lazımdır? Ha-ha! Ona görə ki, hələ vətəndaşsınız, insansınız? İş ki belə idi, – onda heç bir məsələyə

baş soxmaq lazımlı deyildi; adam bacardığı işə girişər. Yaxşı da, gedin özünüüzü öldürün, hə, yoxsa öldürmək istəmirsiniz?

— Siz, deyəsən, məni qəsdən acıqlandırmaq istəyirsiniz ki, mən siz buraxıb gedim...

— Siz qəribə adamsınız, biz daha gəlib çatmışıq, rica edirəm, qalxın pilləkənlə. Bax, bu Sofya Semyonovnanın qapısıdır, görürsünüz mü, heç kəs yoxdur! İnanmırınsız? Kapernaumovdan soruşun; Sofya Semyonovna gedəndə açarı onlara verir. Budur, bu da *madame de Kapernaumov*un özü! Hə? Necə? (O, bir az kardır.) Gedib? Hara? İndi eşitdinizmi? Evdə yoxdur, bəlkə də, lap axşama kimi gəlməyəcək. İndi gedək bizi. Axi siz mənim də otağıma getmək istəyirdiniz. Bu da mənim otağım. Madame Resslix evdə yoxdur. Bu arvad həmişə əlləşir, çalışır; ancaq yaxşı arvaddır, lap yəqin... Siz bir qədər düşüncəli olsaydınız, bəlkə, o sizə gərək olardı. Budur, illiyat edib baxın: mən bürodan beş faizli bir bilet götürürəm (görün bundan məndə nə qədər var!), bu gün bunu sərrafla dəyişib xərcləyəcəyəm. Gördünüz mü? Daha mənim üçün vaxt itirməyin mənası yoxdur. Büronun ağızı bağlanır, biz yenə də pilləkənlə aşağı düşürük. Yaxşı, istəyirsiniz kolyaska tutaq? Mən ax adalara gedəcəyəm. İstəyirsiniz bir az kolyaskada gəzək? Mən, bax, bu kolyaskanı tuturam, Yelaginə gedəcəyəm. Tab gətirmədiniz? Necə? Getmək istəyirsiniz? Eybi yoxdur, bir az gəzərik. Deyəsən, yağış yağacaq, zərər yoxdur, üstünü qaldırıraq...

Svidriqaylov kolyaskaya minmişdi. Raskolnikov düşünərək öz-özünə deyirdi: "Hər halda, mənim bu anda ondan şübhələnməyim nəhaqqıdır". O, Svidriqaylova bircə kəlmə də söz deməyərək, qayıdib Sennaya meydanına sarı getdi. Əger o dönüb bircə dəfə geri baxsaydı, görərdi ki, Svidriqaylov kolyaskada yüz addımdan çox yol getmədi, sürücünün pulunu verib səkiyə düşdü. Lakin indi Raskolnikov daha heç bir şey görə bilməzdi, çünkü o tini burulmuşdu. Büyük bir nifrət onu Svidriqaylovdan uzaqlaşdırıldı. O, qeyri-ixtiyari olaraq səsləndi: "Mənə bax ki, bir an da olsa bu qaba cinayətkar-dan, bu şəhvət düşkünlü olan əxlaqsız, alçaq adamdan hələ bir şey də gözləyirdim!" (Doğrudur, Raskolnikov bu nəticəyə tez, həm də lazıminca düşünmədən gəlib çıxmışdı.) Svidriqaylovun vəziyyətində nəsə bir şey vardi, bu, hər halda, ona, sırlı bir mahiyyət olmasa da, bir qədər orijinallıq verirdi. O ki qaldı Avdotya Romanovnanın



məsələsi, Raskolnikov bu fikirdə qaldı ki, Svidriqaylov onun bacısını rahat buraxmayacaqdır. Lakin bütün bunları düşünmək, bir daha götür-qoy eləmək onun üçün son dərəcə ağır və dözülməz bir şey olurdu.

Raskolnikov iyirmi addım getməmişdi ki, tək qaldığından yenə də, adəti üzrə, dərin fikrə daldi. Körpünün üstünə çıxanda sürəhinin qabağında dayanıb suya baxdı. Bu zaman Avdotya Romanovna onun arxa tərəfində durmuşdu.

Raskolnikov körpüyə qalxanda ona rast gəlmışdi, ancaq onu görməmişdi, yanından ötüb keçmişdi. Duneçka hələ indiyə qədər onu küçədə belə görməmişdi: qardaşının bu vəziyyətinə son dərəcə heyvət etdi, hətta bir az qorxdu da. Dayandı, bilmədi ki, onu səsləsin, ya yox. Birdən o, Svidriqaylovun Sennaya tərəfdən tələsə-tələsə gəldiyini gördü.

Lakin Svidriqaylov, elə bil, oğrun-oğrun və ehtiyatla yaxınlaşırı. O, körpüyə qalxmadı, səkinin bir kənarında dayandı. Svidriqaylov çox çalışırdı ki, Raskolnikov onu görməsin. Amma Dunyanı çıxdan görmüşdü; əlilə ona işarələr etməyə başladı. Dunyaya elə gəldi ki, Svidriqaylov bu işarələrlə ondan bir şey xahiş edir: "Qardaşını çağırma, onu sakit burax, mənim yanımı gəl".

O, belə də elədi. Yavaşça qardaşının yanından ötüb keçdi, Svidriqaylova yaxınlaşdı.

– Tez gedək. Mən istəmirəm Rodion Romanıç bizim görüşümüzdən xəbər tutsun. Sizə qabaqcadan deyirəm: mən onunla bu yaxında bir aşxanada oturmuşdum, özü gəlib məni tapdı, sonra güc-bəla ondan yaxa qurtara bildim. O, haradansa sizə məktub yazdığını bilir, özü də nədənsə şübhələnir. Bəlkə, siz ona demisiniz? Siz deməmisinizsə, bəs onda kim deyib?

Dunya onun sözünü kəsərək:

– Budur, biz tini döndük, – dedi, – qardaşım daha bizi görməz. Sizə bildirirəm: mən daha sizinlə ayrı yerə getməyəcəyəm. Nə sözünüz varsa, burada hamısını deyin, bunu küçədə də demək olar.

– Əvvələ, bunu küçədə qətiyyən demək olmaz; ikincisi, siz gərək Sofya Semyonovnanın da dediyini eşidəsiniz, üçüncüsü də, mən sizə bəzi sənədlər göstərəcəyəm... Siz mənim otağıma getməyə razı olmasanız, onda mən heç bir izahat verməyəcəyəm, özüm də bu saat çıxıb gedəcəyəm. Bununla əlaqədar olaraq, xahiş edirəm, bir şeyi

də yaddan çıxarmayasınız: sizin istəkli qardaşınızın çox maraqlı bir sırrı tamamilə mənim əlimdədir.

Dunya mütərəddid halda dayanaraq, iti bir nəzərlə Svidriqaylova baxdı.

Svidriqaylov sakitcə dedi:

– Siz nədən qorxursunuz? Bura şəhərdir, kənd deyil. Kənddə də məndən çox siz mənə zərər yetirdiniz, amma burada...

– Sofya Semyonovnaya demisinizmi?

– Yox, mən ona bircə kəlmə də söz deməmişəm, hətta indi onun evdə olub-olmamasına heç bir o qədər də əmin deyiləm. Bu gün o, öz analığını dəfn etmişdir: belə bir gündə adam qonaq getməz. Müəyyən vaxta qədər mən bu barədə heç kəsə bir söz demək istəmirəm, hətta sizə dediyimə də bir az peşmanam. Bu işdə xirdaca bir ehtiyatsızlıq çuğulluğu bərabərdir. Mən, bax, burada, bu evdə yaşayıram, budur, yaxınlaşırıq. Bax, bu bizim evin dalandarıdır; o görür ki, mən bir xanımla gəlirəm; hər halda, sizin üzünüzü də gördü; əger siz məndən çox qorxursunuzsa, məndən şübhələnirsinizsə, onun sizi görməsi sizin xeyrinizədir. Belə kobud danışdığım üçün məni bağışlayın. Mən mənzil sahibinin otağında yaşayıram; Sofya Semyonovna ilə aramızda bir divar var, o da mənzil sahibinin otağında yaşayırlar. Bütün mərtəbədə mənzil sahiblərindən otaq tutanlar yaşayır. Siz niyə axı bir uşaq kimi qorxursunuz? Yoxsa, mən çox dəhşətli bir adamam?

Onun üzündə mərhəmət ifadə edən sünə bir təbəssüm göründü; gülümsemək indi onun heç yadına da düşmürdü. Onun ürəyi bərk-bərk döyüñür, nəfəsi tixanırdı. O get-gedə artan həyəcanını gizlətmək üçün ucadan danişirdi; lakin Dunya onun bu xüsusi həyəcağını duymağın macal tapmadı: o, Svidriqaylovdan bir uşaq kimi qorxur, Svidriqaylov onun üçün dəhşətli bir adamdır...

– Hərçənd mən bilirəm siz... şərəfsiz bir adamsınız, amma sizdən zərrə qədər də qorxmuram. Düşün qabağa. – Bu sözü, görünür, o sakitcə demişdi, lakin bu zaman onun bənizi ağappaq ağarmışdı.

Svidriqaylov Sonyanın otağı qabağında dayandı.

– İcazə verin, soruşum görüşüm evdədirmi... Yox, evdə deyil. Yaxşı olmadı! Ancaq o çox tez gələ bilər, mən bunu bilirəm. O gedibsa də, mütləq öz yetimlərinin məsələsi üçün bir xanımın yanına gedib. Onların anası ölüb. Mən də bu işə qarışdım, sərəncam verdim.



Sofya Semyonovna on dəqiqəyə kimi qayıtmasa, əgər istəsəniz, ləp elə bu gün, onun özünü sizin yanınıza göndərərəm. Bu da mənim mənzilim. Bu da mənim iki otağım, qapının o üzündə mənzilin sahibi xanım Resslix yaşayır. İndi bura baxın, mən sizə əsas sənədlərimi göstərim: mənim yataq otağıma açılan bu qapıdan iki boş otağa girilir; onlar da kirayə verilir. Budur o otaqlar... bunlara siz bir qədər diqqətlə baxmalısınız...

Svidriqaylov mebel qoyulmuş iki böyük otaq tutmuşdu. Duneçka şübhə ilə ətrafına baxdı, lakin nə otaqların bəzək və quruluşunda, nə də mövqeyində elə bir xüsusi şey görmədi; amma diqqətlə bax-sayıdı, bəzi şeyləri görə bilərdi: məsələn, Svidriqaylovun otaqları iki mənzil arasında idi; bu mənzillərdə adam yaşasa da, onlar, orada çox az olurdu. Onun otaqlarına birbaş kordordan deyil, mənzil sahibinin iki otağından girilirdi, bu otaqlar da çox vaxt boş olurdu. Svidriqaylov yataq otağının açarla bağlanmış o biri qapısını açıb başqa bir boş otağı Duneçkaya göstərdi, – bu otaq da kirayə verilirdi. Duneçka astanada dayandı. Svidriqaylov otaqları ona niyə göstərirdi – o, bunu başa düşə bilmirdi; Svidriqaylov dərhal bunun səbəbini ona izah etdi.

– Bura, bu ikinci böyük otağa baxın. Bu qapını görürsünüz mü? – o, açarla bağlanmışdır. Qapının qabağında bir stul vardır: bu iki otaqda birçə stul budur. Bunu mən öz mənzilimdən gətirmişəm ki, yaxşı qulaq asım. Qapının o üzündə Sofya Semyonovnanın stolu qoyulmuşdur; Sofya Semyonovna orada oturub Rodion Romanıçla söhbət edirdi. Mən burada, bu stulda oturub gizlincə qulaq asırdım; iki axşam dalbadal qulaq asdım, hər dəfə də iki saatə qədər: mən onların söhbətindən bir şey anlaya bilərdimmi, siz necə bilirsiniz?

– Siz gizlincə qulaq asırdınız?

– Bəli, mən gizlincə qulaq asırdım; indi mənim mənzilimə gedək, burada heç oturmağa da yer yoxdur.

O, Avdotya Romanovnanı yenə də birinci otağına apardı; bu onun zalı hesab olunurdu; Avdotya Romanovnanı stulda oturmağa dəvət etdi. Özü isə stolun o biri başında, ondan, heç olmasa, bir sajin kənardı oturdu; bu zaman, yəqin ki, onun gözlərində vaxtilə Duneçkanı qorxudan alov parıldayırdı. Dunya diksindi və yenə də şübhə ilə ətrafına baxdı. O, qeyri-ixtiyari hərəkət edirdi; görünür, şübhələndiyini bürüzə vermək istəmirdi. Nəhayət, Svidriqaylovun

mənzili, bu mənzilin tənhalığı, ətrafda heç kəsin olmaması Dunyanı narahat etməyə başladı. O istədi mənzil sahibəsinin heç olmasa evdə olub-olmamasını soruşsun, lakin bunu da... öz qüruruna siğışdırmadı. Bir də ki onun qəlbində qorxudan çox-çox artıq bir ıztirab vardı. Son dərəcə əzab çəkirdi.

Avdotya Romanovna məktubu stolun üstünə qoyaraq sözə başladı:

– Bu sizin məktubunuz. O məsələni ki, siz yazırsınız – bu heç mümkün olan şeydir? Siz işaret edirsiniz ki, guya, mənim qardaşım cinayət işləmişdir. Siz buna çox açıq işaret edirsiniz, indi siz bundan boyun qaçıra bilməzsiz. Bilin ki, əvvəl də mən sizdən bu axmaqca söz-söhbəti eşitmışəm, – buna mən qətiyyən inanmırıam. Bu çox iyrənc və gülünc bir şübhədir. Sizin əlinizdə heç bir sübut ola bil-məz. Siz demisiniz ki, sübut edəcəyəm: di sübut edin. Ancaq indi-dən bilin: mən sizə inanmırıam! İnanmırıam!..

Dunečka bu sözləri tez-tez və tələsə-tələsə dedi və birdən onun üzü bir anlığa qıpqırmızı qızardı.

– İnanmasaydiniz, siz heç cürət edib təkbaşına mənim yanımıza gələrdinizmi, bu, mümkün olardımı? Bəs siz niyə gəlmisiniz? Elə bircə maraq üçün?

– Məni incitməyin, deyin, deyin!

– Siz ığid qızsınız, buna söz ola bilməz! Vallah, mən elə bili-rdim, siz cənab Razumixindən xahiş edəcəksiniz ki, sizi bura gətir-sin. Amma o nə sizin yanınızda idi, nə də sizin ətrafinizda – mən baxırdım – bu qoçaqlıqdandır; deməli, siz Rodion Romanıç qoru-maq istəyirmişsiniz. Bunu da deyim ki, sizdə hər şey ilahidir... O ki qaldı sizin qardaşınız, bu barədə mən sizə nə deyə bilərəm? İndi bu saat siz özünüz onu gördünüz. Necə idi?

– Siz axı ancaq buna əsaslanmırısz!

– Buna yox, onun öz sözünü əsaslanıram. İki axşam dalbadal o bura, Sofya Semyonovnanın yanına gəldi. Onların oturduğu yeri mən size göstərdim. O, bütün sırrini açıb Sofya Semyonovnaya söylədi. Qatil odur. Məmur arvadını, müamiləçi qarını o öldürüb; o özü də onun yanında girov şey qoyubmuş. Qarını öldürəndə onun təsadüfen içəri girən bacısını, Lizaveta adlı alverçini də o öldürüb. Onların hər ikisini balta ilə öldürüb, baltanı da özü ilə gətiribmiş. Onları qarət etmək üçün öldürüb, qarət də eləyiib, pul da, başqa



şeyləri də götürüb aparıb... Bunun hamisini o özü başdan-başa Sofya Semyonovnaya danışdı; bu sırrı indi, məndən başqa, ancaq o bilir, amma o, cinayətdə, qətiyyən, iştirak etməmişdir, əksinə, bunu eşidəndə o da sizin kimi dəhşətə gəldi. Arxayı olun, o Rodion Romanıçı ələ verməz.

Dunečka mızıldayaraq dedi:

– Bu ola bilməz! – Onun dodaqları ağappaq ağarmışdı, o boğuldu. – Ola bilməz! Buna zərrə qədər də səbəb yoxdur. Bu yalandır, yalandır!

– O, qarət eləmək istəyib, səbəb də budur. Burası var ki, o nə puldan, nə də şeylərdən istifadə etməyib, aparıb onları haradasa bir daşın altına qoyub, şeylər indi də oradadır, – özü belə deyir. Bu da ona görədir ki, cürət edib bu şeylərdən istifadə edə bilməmişdir.

Dunya çığıraraq yerindən qalxdı:

– Heç ağlaşığan şeydirmi – o gedib oğurluq eləsin, ev soysun? Heç ağlaşığan şeydirmi – belə bir fikrə düşsün? Siz axı onu tanıyırsınız, onu görmüsünüz! Ondan heç oğru olar?

O, elə bil ki, Svidriqaylova yalvarırdı, öz qorxusu tamam yadından çıxmışdı.

– Avdotya Romanovna, burada min cür, milyon cür məsələ var. **Oğru** oğurluq eləyir, **amma** o özü bilir ki, alçaq adamdır. Mən bir nəcib adəmin poçt soyduğunu eşitmışəm: kim bilir, bəlkə də, o elə zənn eləyib ki, yaxşı bir iş tutmuşdur! Əlbəttə, kənardan birisi desəydi, mən də sizin kimi inanmazdım. **Amma** öz qulağıma inanıdım. O, bunun bütün səbəblərini Sofya Semyonovnaya açıb dedi. Sofya Semyonovna da əvvəl öz qulaqlarına inanmadı, gözlərinə də inanmadı; **axırdı** inandi, öz gözlərinə inandi. Axı Rodion Romanıç özü ona danışındı.

– Bunun **axı...** səbəbi **nədir?**

– Avdotya Romanovna, bu uzun məsələdir. Bunu size mən necə başa salım; bunun əsasında, bir növ, nəzəriyyə var, bu da mən deyənə oxşayır, mən deyirəm ki, məsələn, əgər əsas məqsəd yaxşısa, onda tək bir cinayətkarlığa yol vermək olar. Bir cinayətkarlıq, yüz yaxşı iş! Bilirsinizmi, yaxşı məziyyətləri olan və həddindən artıq izzət-nəfsə malik olan cavan bir oğlan üçün də, əlbəttə, ağır vəziyyətdə yaşamaq həqarətdir, əgər, məsələn, belə bir adəmin üçcə min pulu olsa, onun bütün işi, bütün gələcəyi, bütün həyatı

başqa bir şəklə düşər, amma onun bu üç mini yoxdur. Açıqdan, darışqal otaqdan, cır-cındır paltardan, öz ictimai vəziyyətinin ağırlığını aydınca dərk etməkdən əmələ gələn hiddəti, eyni zamanda bacısının, anasının vəziyyətini bunun üstünə gelin! Ən çox da şöhrətpərestlik, qürur və şöhrətpərestlik! Amma kim bilir, bəlkə də, bunlar yaxşı bir niyyət üçün imiş... Mən axı onu təqsirləndirmirəm – rica edirəm, siz bu fikirdə olmayın, bir də ki, bu mənim işim də deyil. Burada balaca bir nəzəriyyə – bir növ, nəzəriyyə – varmış, bu nəzəriyyəyə görə, insanlar material və xüsusi insanlar olmaqla iki yerə bölünürmüş; bu xüsusi insanlar yüksək bir vəziyyətdə olduqlarından onlar üçün qanun yazılmamışdır, lakin onlar yerdə qalan insanlar üçün, yəni material üçün, zibil üçün qanun yazırlar. Görürsünüz də necə nəzəriyyədir: *une thorie comme une autre*.¹ Napoleon onu yaman maraqlandırırmış; bir çox dahi adamlar tək-tək cinayətkarlığa başlamışlar, düşünmədən qanunu pozmuşlar, – Rodion Romanıç, əsasən, bu məsələ maraqlandırırmış. Deyəsən, elə təsəvvür edilmiş ki, o, dahi adamdır, yəni bir müddət buna əmin olmuşdur. Bir fikir ona çox əzab vermişdir, indi də verir; nəzəriyyəni o düzəldə bilmüşdir, ancaq düşünmədən qanunu poza bilməmişdir, deməli, o, dahi adam deyil. Əlbəttə, bu, böyük bir izzətnəfsə malik olan cavan oğlan üçün həqarətdir, xüsusilə bizim əsrimizdə...

– Bəs vicdan əzabı? Deməli, siz onda əxlaqi hissələr olduğunu inkar edirsiniz? O, belə adamdır?

– Ah, Avdotya Romanovna, indi hamının ağılı yerindən oynayıb, əslində insanların ağılı heç lazımı səliqədə olmayıb. Avdotya Romanovna, ümumiyyətlə, ruslar geniş təbiətə malik adamlardır; onların təbiəti öz torpaqları kimi genişdir; onlar aqla siğmayan, fantastik şeylərə, nizamsızlığa son dərəcə meyil edirlər; lakin lazımı dahlilik olmayan yerdə geniş təbiətə malik olmaq felakətdir. Yadınızdadırımı, biz hər gün axşam yeməyindən sonra bağdakı talvarda ikilikdə oturub, bu mövzu ətrafında, bu cür məsələlər haqqında nə qədər söhbət edirdik! Siz məni belə geniş təbiətə malik olmaq məsələsi üstündə məzəmmət edirdiniz. Kim bilir, bəlkə, elə onda Rodion Romanıç, öz yerində uzanıb edəcəyi işi fikirləşirmiş... Avdotya Romanovna, axı bizim mədəni dairələrdə elə bir müqəddəs rəvayət yoxdur, belə

¹ Başqa nəzəriyyələrdən pis nəzəriyyə deyil (*fran.*)



şeyləri bəziləri kitablardan birtəhər özü üçün yiğib düzəldir... ya da salnamələrdən bəzi şeylər götürürələr. Bunu da eləyən ən çoxu alımlərdir; bilirsınız mı, onların hamısı, bir növ, axmaq adamlarıdır, belə ki, bu hətta kübar bir adama yaraşan şey deyil. Siz, ümumiyyətlə, mənim fikrimi bilirsiniz; mən heç kəsi təqsirləndirmirəm. Mən özüm iş görməyən adamam, bunu da tutub durmuşam. Biz axı bu barədə çox danışmışıq. Hətta sizi öz düşüncələrimlə maraqlandırmaq xoşbəxtliyi də mənə müyəssər olmuşdur... Avdotya Romanovna, sizin rənginiz çox ağarıb!

– Mən onun bu nəzəriyyəsinə bələdəm. Mən onun məqaləsini oxumuşam: o yazıր ki, müəyyən adamlara hər şey etməyə icazə verilir... Razumixin gətirmişdi.

– Cənab Razumixin? Qardaşınızın məqaləsini? Jurnalda çıxan məqaləni? Belə bir məqalə varmı? Mən bilmirdim. Görünür, maraqlı məqalədir! Avdotya Romanovna, hara gedirsiniz?

Dunečka zəif səslə dedi:

– Sofya Semyonovnanı görmək istəyirəm. Onun otağına necə getmək olar? O, bəlkə, gəlib, mən mütləq bu saat onu görmək istəyirəm. Qoy o...

Avdotya Romanovna sözünü tamamlaya bilmədi: onun nəfəsi tixandi.

– Sofya Semyonovna gec gələcək. Mən elə güman edirəm. O gərək lap tez gələydi, tez gələ bilməsə, onda lap gec gələcək...

Dunečka tamamilə başını itirərək qəzəblə çığırdı:

– Hə, deməli, sən yalan deyirsən! Mən görüürəm... sən yalan deyirsən... Sənin dediyinin hamısı yalandır! Mən sənə inanmırıam! İnanmırıam!

O, az qala, bayılacaqdı – özünü stula yıxdı: Svidriqaylov tez onun altına stul qoya bilmışdı.

– Avdotya Romanovna, sizə nə oldu? Gözünüzü açın! Su var. Bircə qurtum için...

Svidriqaylov onun üzünə su çilədi. Dunečka diksinib gözlərini açdı.

Svidriqaylov qaşqabağını tökərək öz-özünə dedi: “Yaman təsir edib!”

– Avdotya Romanovna, sakit olun! Bilin ki, onun dostları var. Biz onu xilas edərik, qurtararıq. İstəyirsiniz mən onu xaricə aparım? Mənim

pulum var. Mən üç günə bilet taparam. O ki qaldı Rodion Romanıçın adam öldürməsi, o hələ çox-çox yaxşı işlər görəcək, onun bu günahı yuyulub gedəcək; sakit olun! O hələ böyük adam ola bilər. Axi sizə nə oldu? Özünüzü necə hiss edirsiniz?

– Zalim adam! Hələ bir ələ də salır. Buraxın məni...

– Hara gedirsınız? Axi hara gedirsınız?

– Onun yanına. O haradadır? Siz bilirsinizmi? Bu qapı niyə bağlıdır? Biz bu qapıdan girmişik, indi qapı kilidlənib. Siz nə vaxt bunu açırala bağladınız?

– Olmazdı axı burda danışdığınız sözləri çığıra-çığıra deyib bütün otaqlara səs salaq. Mən heç də sizi ələ salmiram; bu dildə danışmaq daha məni təngə getirib. Siz axı hara gedəcəksiniz? Ya, bəlkə, gedib onu ələ vermək istəyirsiniz? Siz onu hırslındırıb lap özündən çıxara bilərsiniz, o da gedib özünü ələ verər. Siz bilin ki, indi onu izləyirlər. Siz ancaq onu ələ verə bilərsiniz. Siz dayanıñ: mən indicə onu görmüşəm, onunla danışmışam, onu xilas etmək olar. Dayanıñ, oturun bir yerde fikirləşək. Mən sizi elə ona görə də çəğirmışam ki, bu barədə təklikdə danışaq, yaxşıca fikirləşək. Bir oturun da!

– Siz onu necə xilas edə bilərsiniz? Onu heç xilas etmək olarmı?

Dunya oturdu. Svidriqaylov da onun yanında oturdu.

O lap astadan dedi:

– Bunun hamısı sizzən asılıdır, sizzən, ancaq sizzən... – Onun gözləri parıldayıñ, həyəcandan dili dolaşırıdı. Hətta bəzi sözləri heç dəyə bilmirdi.

Dunya qorxaraq, ondan geri çekildi. Svidriqaylovun bütün bədəni əsirdi.

– Siz... sizin bircə kəlmə sözünüzlə... o, xilas ola bilər! Mən... onu xilas edərəm. Mənim pulum var, dostlarım da var. Mən dərhal onu göndərərəm, sonra özüm pasport çıxararam, iki pasport. Birini ona, birini də özümə. Mənim dostlarım var; mənim işbacaran adamlarım var... İstəyirsinizmi? Mən sizə də pasport çıxararam... Sizin ananıza da... Razumixin sizin nəyinize lazımdır? Mən sizi yenə də sevirəm... Mən sizi hədsiz dərəcədə sevirəm... Verin donunuzun ətəyini öpüm, verin! Verin! Mən onun xısaltısını eşidəndə dayana bil-mirəm! Desəniz filan şeyi elə, elərəm! Mən mümkün olmayan şeyi də edərəm. Siz nəyə inanırsınızsa, mən də ona inanaram. Mən sizin



istədiyiniz hər şeyi edərəm, hər şeyi! Mənə elə baxmayıñ, elə baxmayıñ! Siz məni öldürürsünüz... Siz bunu bilirsınız ki...

O hətta sayıqlamağa başladı. Birdən, elə bil, ona nəsə oldu, elə bil, birdən başı xarab olmuşdu. Dunya cəld yerindən qalxıb qapıya sarı yüyürdü.

– Açıñ! Açıñ! – deyərək əllərilə qapını silkələməyə, çığırmaga, adam çağırmağa başladı: – Açıñ da! Orada heç kəs yoxdur?

Svidriqaylov yerindən qalxdı, özünə gəldi. Kinli və istehzalı bir təbəssüm hələ də onun titrəyən dodaqlarında yavaş-yavaş sürüñürdü.

O, astadan və aramla dedi:

– Orada heç kəs yoxdur; mənzil sahibəsi çıxıb gedib; nahaq zəhmət çəkib belə çığırırsınız, ancaq özünüñ boş yerə həyəcan-landırırsınız.

– Açar han? Aç bu saat qapını, bu saat, alçaq adam!

– Açıarı itirmişəm, bilmirəm haradadır.

– Nə?! Bu ki, zoraklıqdır! – Dunyanın rəngi meyit kimi ağardı, tez yuxarı başa yüyürüb, orada olan stolun dalına keçdi.

O çığırmıldı; lakin gözlərini ona əzab verən adama zilləyərək, onun hər bir hərəkətini diqqətlə izləyirdi. Svidriqaylov da otağın o biri başında, onunla qarşı-qarşıya duraraq, yerindən tərpənmirdi. O hətta özünü ələ almışdı, ələ almasa da, üzdən belə görünürdü. Lakin sifəti bayaqki kimi ağappaqdi. İstehzalı təbəssüm dodaqlarından silinmirdi.

– Avdotya Romanovna, siz indicə “zorlama” dediniz. Əgər bu zorlama isə, onda özünüñ fikirləşə bilərsiniz ki, mən tədbir görmü - şəm. Sofya Semyonovna evdə yoxdur; Kapernaumovlar çox uzaqdır, onlarla bizim aramızda beş bağlı otaq var. Bir də ki, mən sizdən heç olmasa ikiqat güclüyəm, bundan başqa, mən heç bir şeydən qorxmuram, çünki siz sonralar şikayət eləyə bilməyəcəksiniz: siz axı qardaşınızın ələ verilməsini istəməyəcəksiniz! Sizin özünüzə də heç kəs inanmayacaq: deyəcəklər ki, qız da təkbaşına, tək yaşayan bir adamın mənzilinə gedərmi? Belə ki, əgər lap qardaşınızı qurban da versəniz, yenə də heç bir şey sübut edə bilməyəcəksiniz: Avdotya Romanovna, zorlamani sübut etmək çox çətindir.

Dunya nifrət və qəzəblə piçıldadı:

– Alçaq!

– Özünüz bilin; ancəq nəzərə alın ki, mən bunu bir fərziyyə şəklində dedim. Mənim şəxsi əqidəmə görə, siz tamamilə haqlısınız: zorlama alçaqlıqdır. Mən bunu ancəq ona görə dedim ki, sizin vicdanınız təmiz qalar, hətta əgər... əgər siz könüllü olaraq, mən təklif etdiyim kimi, qardaşınızı xilas etmək istəsəniz də... Onda belə çıxar ki, siz vəziyyətə, lap elə gücə – əgər bu sözü işlətməmək mümkün deyilsə – tabe olmusunuz. Bu barədə fikirləşin: qardaşınızın və ananızın taleyi sizin əlinizdədir. Mən isə sizin qulunuz olacağam... bütün ömrüm boyu... bax, mən burada sizin cavabınızı gözləyəcəyəm...

Svidriqaylov divanda oturdu, onlar bir-birindən səkkiz addım aralı idilər. Dunya onun qəti qərara gəldiyinə daha zərrə qədər də şübhə etmirdi. Bir də ki Svidriqaylovu o, yaxşı tanıydı.

Birdən Dunya cibindən bir tapança çıxardı, tapançanı ayağa çəkib əlini stolun üstünə qoydu. Svidriqaylov cəld yerində qalxdı.

Təəccübə, lakin kinli-kinli qımişaraqçıydı:

– Belə oldu? Hə, bu, işin gedişini tamam dəyişir! Avdotya Romanovna, siz özünüz işi məndən ötrü son dərəcə yüngülləşdirirsiniz! Bu tapança haradan sizin əlinizə keçib? Yoxsa cənab Razumixin verib? Bal! Bu ki mənim tapançamdır! Köhnə tapançamdır! Onda mən bunu nə qədər axtardı! Kənddə mən sizə nişan vurmağı öyrətmək şərəfinə nail olmuşdum, görünür, bu havayı yerə deyilmiş.

– Bu sənin tapançanın deyil, alçaq adam, sənin öldürdüyün Marfa Petrovnanın tapançasıdır! Onun evində sənin özünüň heç bir şeyin yox idi. Mən sənin necə bir adam olduğunu duyan kimi tapançanı götürdüm. Hünerin var bircə addım at, and olsun Allaha, o saat səni vurub öldürəcəyəm.

Dunya böyük bir həyəcan içinde idi. Tapançanı əlində hazır tutmuşdu.

Svidriqaylov hələ də öz yerində durmuşdu:

– Bəs qardaşınız? Maraq üçün soruşuram.

– İstəyirsən get xəbər ver! Yerindən tərpənmə! Tərpəndin vuracağam! Sən arvadını zəhərləmişən, mən bilirom, sən özün qatil - sən!..

– Siz qəti bilirsiniz ki, Marfa Petrovnanı mən öldürmişəm?

– Sən öldürmişən! Sən özün buna işaret etmişdin, sən zəhər barəsində mənə danışmışdin... sən onun dalınca getmişdin... Sən öldürmişən... Lap yəqin sən öldürmişən... Alçaq!



– Bu ləp elə doğru da olsa, bunu səndən ötrü eləmişəm... Hər halda, buna sən səbəb oldun.

– Yalan deyirsən! Mənim həmişə səndən zəhləm gedib, həmişə...

– Avdotya Romanovna! Siz təşviqat qızğınlığı içində mənə meyil etməyə başlayırdınız, həvəsə gəlirdiniz, – görünür, yadınızdan çıxıb... Mən bunu sizin gözlərinizdə gördüm... yadınızdadırımı, bir axşamdı, Ay işığında, hələ bülbüл də cəh-cəh vururdu...

– Yalan deyirsən! – Dunyanın gözlərində şiddətli bir qəzəb parıldadı. – Yalan deyirsən, bu böhtandır!

– Yalan deyirəm? Yaxşı da, yalan deyirəm. Yalan dedim. Arvad-lara belə *şeyləri xatırlatmaq olmaz*. – Svidriqaylov qımışdı. – Bili-rəm ki, *vurarsan, qəşəng pələng, vur da!*

Dunya tapançanı qaldırdı; o, meyit kimi ağarmışdı, qanı qaçmış alt dodağı titrəyir, iri qara gözləri od kimi parıldayırdı; o qəti qərara gəlmışdı; Svidriqaylova baxa-baxa arada olan məsafləni ölçür, onun ilk hərəkətini gözləyirdi. Svidriqaylov hələ indiyə kimi onu belə gözəl görməmişdi. Tapançanı qaldırarkən Dunyanın gözlərində parıldayan od, sanki, Svidriqaylovu yandırdı: onun qəlbini sıxlaraq ağrıdı. O, addımını qabağa qoyan kimi tapança açıldı. Güllə onun saçları arasından keçib divara dəydi. O dayanıb astadan güldü.

– Añı sancdı. Düz başımı nişan alıbmış... Bu nədir? Qan!

Cibindən yaylığını çıxarıb, sağ gicgahından nazik şırnaqla axan qanı sildi; görünür, güllə onun dərisini azca zədələmişdi. Dunya tapançanı endirib qorxu ilə deyil, qəribə bir halda, həm də heyrətlə Svidriqaylova baxırdı, o sanki, nə etdiyini və bunun nə olduğunu başa düşmürdü.

Svidriqaylov yavaşca dedi:

– Gülləniz boşça çıxdı! Bir də atın, gözləyirəm. – O, yenə də qımışdı, lakin indi tutqun və kədərli idi. – Siz çaxmağı qaldırana kimi mən sizin üstünüzü ala bilərəm!

Duneçka diksindi, tez çaxmağı çekib yenə də tapançanı qaldırdı, məyus bir halda dedi:

– Məndən əl çəkin! And olsun Allaha, yenə də ataram... Sizi... öldürərəm.

– Öldürün də... üç addımdan adamı, əlbəttə, vurub öldürmək olar. Öldürə bilməsəniz... onda...

Svidriqaylovun gözleri parıldadı; o, iki addım da qabağa gəldi.
Dunečka tətiyi çəkdi: tapança açılmadı!
— Yaxşı doldurmayıblar! Orada bir kapsul da var. Düzəldin, mən
gözlərəm.

Svidriqaylov Duneçkanın qabağında, ondan iki addım kənarda
durub gözləyir, ehtirasla alışib-yanan ağır bir nəzərlə, sarsılmaz bir
qətiyyətlə ona baxırı. Dunya başa düşdü ki, Svidriqaylov öləcək,
amma onu buraxmayacaq. “Əlbəttə... indi onu iki addımlıqda vurub
öldürə bilərəm!..”

Birdən o, tapançanı yerə atdı.

Svidriqaylov təəccübə:

— Tulladin? — deyərək, dərindən nəfəs aldı.

Birdən onun üstündən sanki ağır bir yük götürüldü – bu yük,
bəlkə də, yalnız ölüm qorxusu deyildi; bu anda o, çox çətin ki, ölüm
qorxusu duyurdu. Bu onun heç özünün də bütünlükə müəyyən
edə bilmədiyi başqa bir hissədən – daha müsibətli, daha kədərli bir
hissədən xilas olmaq deməkdi.

Svidriqaylov Dunyaya yaxınlaşış bir əli ilə onun belini yavaşca
qucaqladı. Dunya müqavimət göstərmədi: ancaq onun bütün
bədəni yarpaq kimi əsir, o yalvarıcı bir nəzərlə Svidriqaylova baxırı.
Svidriqaylov nəsə demək istədi, lakin onun dodaqları qırılır, heç bir
şey deyə bilmirdi.

Dunya yalvara-yalvara dedi:

— Burax məni!

Svidriqaylov diksindi: indi Dunya “sən” sözünü bayaqkı kimi
ifadə etməmişdi.

Svidriqaylov astadan soruşdu:

— Deməli, sevmirsən?

Dunya başının işaretisilə “yox” cavabı verdi.

Svidriqaylov ümidsiz bir halda piçıldı:

— Sevə də... bilməzsən?.. Heç?

Dunya da piçıldayaraq dedi:

— Heç!

Svidriqaylovun qəlbində bir anlığa dəhşətli bir mübarizə getdi.
O, ifadə olunmayan bir nəzərlə Dunyaya baxırı. Birdən əlini Dun -
yanın belindən çəkdi, döndü, tez pəncərə qabağına gedib dayandı.

Bir an da keçdi.



– Bu da açar! – Açıarı paltosunun sol cibindən çıxartdı, Dunyaya sarı dönmədən və ona baxmadan, arxa tərəfində olan stolun üstünə qoydu. – Götürün, tez çıxın gedin!

O, inadla pəncərəyə baxırdı.

Dunya açarı götürmək üçün stola yaxınlaşdı.

Svidriqaylov yenə qimildanmış, dönüb geriyə baxmırıdı:

– Tez olun! Tez olun!

Bu “tez olun” sözündə dəhşətli bir şey ifadə olunurdu.

Dunya bunu başa düşdü, açarı qapıb qapıya tərəf cumdu, tez qapını açıb otaqdan çıxdı, bir dəqiqədə, heç özünü hiss etmədən, dəli kimi, kanala çatdı, N. körpüsünə sarı yüyürdü.

Svidriqaylov iki-üç dəqiqə də pəncərənin qabağında dayandı; nəhayət, ağır-ağır geri döndü, ətrafına baxıb əlini yavaşca alına çəkdi. Onun üzündə qəribə bir təbəssüm göründü: bu, miskin, kədərlı, zəif bir təbəssüm – ümidişlik təbəssümü idi. Onun ovcunu bulamış qan artıq qurumuşdu; bu qana o kinli-kinli baxdı, sonra dəsmalı isladıb gicgahını sildi. Dunyanın atdığı və gedib qapının qabağına düşən tapança birdən onun gözünə sataşdı. Tapançanı qaldırıb gözdən keçirdi. Bu, köhnə sistemli, ücatalan, xirdaca bir cib tapançası idi; onda hələ iki güllə və bir kapsul vardi. Tapançanı bir dəfə də atmaq olardı. Svidriqaylov fikirləşdi, tapançanı cibinə qoydu, şlyapasını götürüb getdi.

VI

Svidriqaylov axşam saat ona kimi vaxtını müxtəlif aşxanalarda və hırraxanalarda keçirdi. Katyanı haradansa yenə tapıb gətirdi. Katya yenə də lakey mahnısı oxudu, ancaq bu başqa bir mahni idi, bu mahnında deyilirdi ki, “bir alçağın, zaliminin biri Katyanı öpməyə başladı”

Svidriqaylov Katyanı da, şarmankaçını da, xor müğənnilərini də, lakeyləri də, iki nəfər mirzəni də içkiyə qonaq elədi. Bu mirzələr Svidriqaylovu ona görə maraqlandırılmışdı ki, onların ikisinin də burnu əyri idi: birinin burnu sağa əyilmişdi, o birininki sola. Svidriqaylovu bu çox təəccübləndirmişdi. Sonra onlar Svidriqaylovu bir əyləncə bağına apardılar; onların bağa girmək haqqını da Svidriqaylov verdi.

Bu bağda nazik bir üçillik küknar ağacı, üç də kol vardi; bir “vağzal” da tikilmişdi; əslində, bu “vağzal” deyilən yer içki dükəni idi; ancəq burada çay da içmək olardı; “vağzal”da bir neçə balaca, yaşlı stul və stol qoyulmuşdu. Çox pis oxuyan bir xor dəstəsi, bir də təlkəyə oxşar sərxoş, qırmızıburun və çox məyus bir Münhen almanı camaatı əyləndirirdi. Mirzələr başqa mirzələrlə sözleşib dalaşdırılar. Svidriqaylovu hakim seçdilər. O, on beş dəqiqə mirzələrin işini araşdırıldı, ancəq onlar elə çıçırdılar ki, heç bir şey anlamaya mümkün deyildi. Axırda məlum oldu ki, onlardan biri nəsə oğurlamış, elə o saat da bir cuhuda satmış, ancəq aldığı pulu yoldaşları ilə bölüşdmək istəməmişdir. Sonra da aydın oldu ki, oğurlanıb satılan şey bir çay qaşığı imiş, qaşıq da “vağzalınmış”. “Vağzal”da işdən xəbər tutdular, məsələ daha da böyüdü. Svidriqaylov qaşığın pulunu verdi, durub bağdan çıxdı. Saat ona yaxın idi. O özü bircə damcı da şərab içməmişdi; “vağzal”da özünə çay getirtmişdi, bunu da, içməkdən artıq, ədəb-ərkan üçün tələb etmişdi. Hava bürkü və tutqundu. Saat ona az qalmışdı ki, göy üzünü hər tərəfdən qara buludlar aldı; göy gurladı; elə yağış yağdı ki, deyirdin vedrədən su töküür; yağış damcı-damcı deyil, şırhaşır töküldü; ara vermədən ildirim çıxırdı. Svidriqaylov evə gəlib çatanda təpədən-dırmağa kimi islanmışdı. İçəri girib qapını kilidlədi, bürönü açıb bütün pullarını çıxartdı, iki-üç kağız da cirdi. Pulları cibinə qoymadan sonra istədi paltarını dəyişsin, lakin pəncərədən bayra baxıb tufanın, yağan yağışın səsinə qulaq asdı, əlini yelləyib şlyapasını götürdü, qapısını kilidləmədən getdi. Birbaş Sonyanın yanına gəldi. Sonya evdə idi.

Sonya tək deyildi: Kapernaumovun dörd balaca uşağı onun başına yiğmişdi, Sonya onlara çay verirdi. Svidriqaylovu o dinib-danışmadan, hörmətlə qarşılıdı, onun islanmış paltarına təəccübə baxdı, ancəq bir söz demədi. Uşaqlar elə o saat böyük bir dəhşət içində qaçıb getdilər.

Svidriqaylov stolun yanında oturdu, Sonyanın da yanında oturma - sini xahiş etdi. Sonya çəkinə-çəkinə oturub qulaq asmağa başladı.

Svidriqaylov:

– Sofya Semyonovna, – dedi, – bəlkə də, mən Amerikaya getdim; yəqin ki, mən sizinlə axırıncı dəfə görüşürəm, buna görə də gəldim ki, bəzi sərəncamlar verəm. Siz o xanımı bu gün gördünüz mü? Mən bilirəm o, sizə nə demişdir, bunu təzədən danışmaq



lazım deyil. – Sonya yerində qımıldandı və qızardı. – Onların özlə - rınə görə adətləri, xasiyyətləri var. O ki qaldı sizin bacılarınız, onları da yetimxanaya qəbul ediblər; onların hər biri üçün lazım olan pulu lazımı yerinə verib qəbz də almışam; pul verdiyim adam mötəbər adamdır. Siz hər ehtimala qarşı bu qəbzləri götürüb saxlayın. Budur, alın! Bu məsələ qurtardı. Bax, bu beş dənə beşfaizli biletdir – cəmisi üç min manatdır. Bunu siz götürün, özünüz üçün, qoy bu bizim aramızda qalsın, siz nə eşitsəniz də – bunu heç kəsə deməyin, qoy heç kəs bilməsin. Bu sizə lazım olar, çünki, Sofya Semyonovna, daha əvvəlki kimi pis yaşamaq olmaz, bir də ki sizin daha elə yaşa- mağa ehtiyacınız olmayıcaq.

Sonya tələsə-tələsə:

– Siz onsuz da mənə çox səxavət göstərmisiniz, – dedi, – yetimlərə də, mərhum Katerina İvanovnaya da... bunun qabağında əgər indiyə qədər mən sizə çox az təşəkkür etmişəm... elə bilməyin ki...

– Eh, yaxşı, yaxşı!

– Arkadi İvanoviç, bu pul üçün sizə çox-çox təşəkkür edirəm – indi axı mənim buna ehtiyacım yoxdur. Mən həmişə öz-özümü dolandırı bilərəm; mənim sözümü siz naşükürlük hesab eləməyin: siz ki belə səxavətlisiniz, onda bu pulu...

– Sofya Semyonovna, bu pulu sizə verirəm, sizə; xahiş edirəm sözü ora-bura atmayıñ; bu saat mənim heç vaxtim da yoxdur. Bu sizə gərək olar. Rodion Romaniçin qabağında iki yol var: ya gülləni alınına sıxmaq, ya da Vladimirkaya getmək! – Sonya heyvətlə ona baxaraq titrədi. – Narahat olmayın, mən hamisini bilirəm, özü deyib; ancaq mən boşboğaz deyiləm, heç kəsə demərəm. Onda siz ona yaxşı yol göstərdiniz, dediniz ki, gedin boynunuza alın. Bu onun üçün daha faydalı olar. Elə ki, Vladimirkə məsələsi ortaya çıxdı – o gedər ora, siz də onun dalınca... Elə deyilmi? Elə deyilmi? Məsələ ki belə oldu, deməli, pul sizə gərək olacaq. Ondan ötrü gərək olacaq, başa düşürsünüzmü? Bu pulu sizə versəm də, fərqi yoxdur, elə bil, ona verirəm. Bir də ki siz Amaliya İvanovnaya dediniz ki, Katerina İvanovnanın borcunu verəcəyəm, – mən bunu eşitdim. Sofya Semyonovna, siz axı niyə fikirləşmədən belə şeyləri öz üzərinizə götürürsünüz? Axı bu alman qadınına siz yox, Katerina İvanovna borclu qalmışdır, qoy cəhənnəm olsun! Belə iş tutmaqla siz bu dünyada yaşaya bilməzsınız. Əgər sabah, ya o biri gün məni

kim sorușsa, ya mənim haqqımda bir şey xəbər alsa (sizdən bunu xəbər alacaqlar) – onda mənim bu gün bura gəldiyimi deməyin, pulu da heç kəsə göstərməyin, deməyin ki, bunu sizə mən vermişəm, heç kəsə deməyin. Yaxşı da, sağlıqla qalın! – Svidriqaylov stuldan qalxdı. – Rodion Romaniça məndən salam söyləyin. Bir şeyi də sizə tapşırıram: pulu verin müəyyən vaxta qədər, heç olmasa, cənab Razumixin saxlaşın. Cənab Razumixini tanıyırsınız mı? Yəqin, tanıyırsınız. Pis oğlan deyil. Pulu sabah aparın ona verin, ya da... ayrı bir vaxtda... Aparıb verənə qədər bərk yerde gizlədin.

Sonya yerindən cəld qalxıb təşvişə ona baxdı. O çox istəyirdi ki, ... Svidriqaylova bir söz desin, ondan bir şey sorușsun, ancaq əvvəl buna cəsarət etmədi, həm də bilmirdi ki, necə sözə başlasın.

– Bu yağışda siz indi... siz indi necə gedəcəksiniz?

– Amerikaya gedən yağışdan qorxar? Hi-hi! Sağlıqla qalın, əzizim Sofya Semyonovna! Yaşayın, çox yaşayın, başqalarına lazımlar olarsınız! Yeri gəlmışkən, bunu da deyim... cənab Razumixinə deyin ki, mən ona salam göndərirəm. Elə belə də deyin: Arkadi İvanoviç Svidriqaylov sizə salam göndərir. Mütləq deyin.

Svidriqaylov Sonyanı heyvət, təşviş, həm də mübhəm və ağır şübhə içində qoyub getdi.

Sonra məlum oldu ki, Svidriqaylov elə o axşam saat on iki radələrində bir evə də getmişdir: bu heç gözlənilməyən, çox qəribə bir görüş imiş.

Yağış hələ kəsməmişdi. Saat on ikiyə iyirmi dəqiqə işləyəndə o evlənmək istədiyi qızın ata-anası ilə yaşadığı kiçik, danışqal mənzilinə girdi: onlar Vasilyev adasında, üçüncü xətdə, Kiçik prospekt -də yaşayırdılar. Qapını çox döyməli oldu; güclə açıldılar. Əvvəl onlar bərk təşviş düşdülər. Lakin Svidriqaylov nə vaxt istəsə adamı valeh edə biləcək ədalar göstərə biliirdi; qızın ağıllı ata-anası əvvəl elə zənn etdi ki (bu da çox ağıllı bir zənn idi), Arkadi İvanoviç, yəqin, çox içmişdir, heç aqlı özündə deyil, amma Svidriqaylov öz ədəsi ilə dərhal onların fikrini dəyişdi. Qızın başqalarına ürəyi yananağıllı anası, qızın xəstəlikdən zəifləmiş, əldən düşmüş atasını kreslədən Arkadi İvanıçın yanına getirdi, elə o saat da mətləbdən çox-çox uzaq olan suallara el atmağa başladı (Bu arvad heç vaxt adama birbaş mətləbə aid sual verməzdı: həmişə əvvəl gülümsər, əlini əlinə sürərdi, sonra da bir şeyi mütləq, həm də düzgün bilmək istəsə, məsələn,



bilmək istəsə ki, Arkadi İvanıç nə vaxt toy eləmək fikrindədir, əvvəlcə Paris və oradakı saray haqqında çox maraqlı və ehtiraslı suallar verərdi, ancaq bundan sonra pillə-pillə enərək, gəlib Vasilyev adasındaki üçüncü xəttə çıxardı). Aynı bir vaxtda Arkadi İvanıç belə şeylərə çox hörmətlə qulaq asırdı, indi isə çox səbirsizlik göstərirdi: gələn kimi ona demişdilər ki, qız yatağındadır, bununla belə, qızı mütləq və tezliklə görmək istəmişdi. Əlbəttə, qız geldi, Arkadi İva-nıç ona dedi ki, mən gərək çox mühüm bir iş üçün müvəqqəti ola-raq Peterburqdan gedəm, buna görə də sizə, gümüş pul hesabı ilə on beş min manatlıq müxtəlif bilet gətirmişəm, xahiş edirəm, bunu məndən bir hədiyyə kimi qəbul edin, onsuz da mən çoxdan bu boş şeyləri toydan qabaq sizə bağışlamaq istəyirdim. Bu hədiyyə ilə təcili surətdə Peterburqdan getmək, bunun üçün də belə yağışda, həm də gecə vaxtı mütləq bura gəlmək və bu barədə verilən izahat arasında heç bir mənətiqi əlaqə yox idi, bununla belə, məsələ çox asanlıqla bitdi. Hətta ən zərərli ah-uflar, ah-vaylar, sorğu-suallar, təəccübərələr birdən son dərəcə yumşaldı və təmkinli bir şəkil aldı. Amma hərarətli təşəkkürlər edildi, hətta bu təşəkkürlər ağıllı ananın göz yaşı ilə möhkəmləndirildi. Arkadi İvanıç yerindən qalxdı, güldü, evlənmək istədiyi qızı öpdü, tezliklə gələcəyini bir daha təkrar etdi, qızın gözlərində uşaqcasına bir maraqlı, eyni zamanda çox ciddi bir sual görüb fikirləşdi, onu bir də öpdü, elə o saat da lap üzrəkdən bir şəyə təəssüf etdi: onun təəssüf etdiyi bu idи ki, verilən hədiyyə elə bu dəqiqə, anaların ən ağıllısı olan bu ananın kilidi altına düşəcək. Svidriqaylov, hamını böyük bir həyacan içində qoyub çıxdı. Lakin qızın anası, başqalarına ürəyi yanmış bu ana elə o saat lap astadan və tez-tez danışaraq, bir neçə mühüm şübhəni həll etdi: onun həll etdiyi bu idи: Arkadi İvanıç böyük adamdır, böyük işlər sahibidir, yuxarılarla əlaqəsi olan bir şəxsdir, dövlətliidir, – kim bilir, indi onun başında nələr var, birdən fikrinə gəlir ki, getmək lazımdır – gedir, birdən fikrinə gəlir ki, pul vermək lazımdır – verir, buna heç təəccüb etmək lazım deyil. Amma qəribə burasıdır ki, o təpədən dırnağa kimi islanmışdı, amma ingilislər, məsələn, daha əcaib adamlardır; bir də ki, bütün bu yüksək ədalı şəxslər heç baxmırlar ki, onlar haqqında nə deyəcəklər, kefləri istəyəni eləyirlər. Bəlkə də, o qəsdən belə gəzir, göstərmək istəyir ki, mən heç kəsdən qorxmuram. Bu barədə heç kəsə də bir söz demir, – məsələnin əsas cəhəti də

budur; ona görə demir ki, kim bilir, bundan hələ nə çıxacaq; amma pulu tez gizlətmək lazımdır; əlbəttə, bütün bu işin ən yaxşı cəhəti o oldu ki, Fedosiya mətbəxdə idi; xüsusilə bu barədə gərək o biccəvəldüzzinə Resslixə heç bir şey deyilməsin, heç bir şey, heç bir şey! Onlar daha çox şey danışdır. Oturub saat ikiyə kimi piçıldılar. Amma qız ata-anasından daha tez yatmağa getdi; o, heyvət içində idi, bir az da qəmgindi.

Düz gecənin yarısı idi. Svidriqaylov N. körpüsünü keçib Peterburqskaya storona tərəfə gedirdi. Yağış kəsilmişdi, amma külək əsirdi. Svidriqaylov titrəməyə başlayırdı; o, böyük bir maraqla bir az durub Kiçik Nevanın qaranlıq sularına baxdı, hətta öz-özünə sual da verdi. Az sonra ona elə gəldi ki, deyəsən, bura bərk soyuqdur; dönüb N. prospektinə sarı getdi. O, ucu-bucağı görünməyən N. prospekti ləyliyən saata qədər yol getdi, qaranlıqda bir neçə dəfə ayağı taxta döşəmədə sürüsdü, lakin o, çox maraqla prospektin sağ tərəfində nəsə axtarırdı. Bu yakında buradan keçəndə prospektin sonunda ağacdan tikilmiş, iri bir mehmanxana görmüşdü, adı da, onun yadında qalan, deyəsən, "Adrianopol" idi. O, öz zənnində yanılmamışdı; bu mehmanxana bu ucqar yerdə elə bir gözə çarpan tikinti idi ki, lap qaranlıqda da onu axtarın tapmaq olardı. Bu, rəngi qaralmış, uzun bir bina idi; gecədən xeyli keçmiş də olsa, pəncərələrindən işıq gəlirdi, içəridə adam görünürdü. Svidriqaylov mehmanxanaya girdi, koridorda rast gəldiyi cindir paltarlı adamdan gecə qalmağa otaq istədi. Cindir paltarlı adam Svidriqaylovu gözdən keçirib silkiləndi, elə o saat da onu koridorun lap sonunda, bucaqda, pilləkən altında olan balaca, bürkü bir otağa apardı; bundan başqa otaq yox idi; hamısı tutulmuşdu. Cindir paltarlı adam sualedici bir nəzərlə baxırdı.

Svidriqaylov soruşdu:

- Çay varmı?
- Olar.
- Daha nə var?
- Dana əti, araq, məzə.
- Dana əti gətir, bir də çay.

Cindir paltarlı adam hətta bir qədər təəccüblə soruşdu:

- Ayrı bir şey lazım deyil?
- Heç bir şey, heç bir şey!



Cındır paltarlı adam çıxbı getdi, onun ümidi lap boşça çıxmışdı.

Svidriqaylov fikirləşərək öz-özünə dedi: "Görünür, bura yaxşı yerdir, bunu mən necə də bilməmişəm. Yəqin, mən kafe-şantandan qayıdan, lakin yolda başına bir iş gələn adama oxşayıram. Amma bir şey maraqlıdır: görəsən, bura kimlər düşür. Gecə kimlər qalır? Svidriqaylov şamı yandırıb, otağı diqqatlı gözdən keçirdi. Bu elə balaca otaqdı ki, az qalırdı Svidriqaylova heç boy verməsin; bircə pəncərəsi vardi. Yorğan-döşək çox çirkli idi; bir stul, bir də rənglənmiş sadəcə stol az qalırdı bütün otağı tutsun. Divarlar, elə bil ki, parça-parça taxtaldan qurulmuşdu; divara vurulan kağızlar çox çirkli, tozlu və cırıldırı, onunancaq nə rəngdə olduğunu (sarı) təyin etmək mümkün idi, naxışları isə tamam itib getmişdi. Divanın və tavanın bir hissəsi çəpinə kəsilmişdi: adətən, çardaq otaqlarında belə olur, ancaq burada bu kəsilmiş yerin üstündə pilləkən vardi. Svidriqaylov şamı qoyub çarpayıda oturdu, fikrə getdi. Qonşu otaqdan gələn qəribə bir səs axırdı onun diqqətini cəlb etdi: orada kim isə piçildaya-piçildaya danışır, bəzən də səsini ucaldaraq, az qala, çıçıırırdı. Svidriqaylov otağa girəndən bu piçilti kəsilmirdi. O, qulaq asmağa başladı: kim isə bir başqasını söyüb danlayır, ağlamsına-aglamsına onu məzəmmət edirdi. Ancaq bir adamın səsi eşidilirdi. Svidriqaylov yerindən qalxıb, əli ilə şamın işığını kəsdi, elə o saat da divarda bir deşik göründü, gedib bu deşikdən o biri otağa baxmağa başladı. O otaq Svidriqaylov qaldığı otaqdan azca böyük idi; içəridə iki adam vardi. Onlardan biri qırmızı, şişkin üzlü, sürtüksüz bir adamdı, saçları son dərəcə qıvrımdı, müvazinətini saxlamaq üçün qıçlarını aralamış, natiq vəziyyətində durmuşdu, yumruğunu dösünə vura-vura qızgın-qızgın danışır, o birisini danlayırdı, deyirdi ki, sən dilənçisən, heç bir rütbən də yoxdur, mən səni çirkab içindən dətib çıxdırdım, haçan istəsəm yenə də səni qova bilərəm, bunun hamısını ancaq xudavəndi-aləm bilir. Danlanan adam isə stulda oturmuşdu; üzdən asqırmaq istəyən adam kimi, onun nədən danışdığını, qətiyyən, bilmirdi, heç bir şey də eşitmirdi. Stol üstündəki şam az qalmışdı yanıb qurtarsın, süfrədə araq qrafını, iki qədəh, çörək, bir-iki stəkan, xiyar, çayı çoxdan içilmiş çay qab-qacağı vardi; qrafının dibində azca araq qalmışdı. Svidriqaylov bu şeyləri diqqətlə gözdən keçirdikdən sonra, laqeyd bir halda qayıdır yenə də öz çarpayısında oturdu.

Cindir paltarlı adam çay və dana əti gətirdi, lakin o yenə də: "Daha bir şey lazım deyilmi?" – sualını verməkdən özünü saxlaya bilmədi, yenə də "yox" cavabını alıb getdi. Svidriqaylov qızınmaq üçün tez bir stekan çay içdi, amma bir tikə də çörək yeyə bilmədi: iştahası tamam kəsilmişdi. Görünür, o titrətməyə başlayırdı. Palto - sunu, pencəyini əynindən çıxardı, yorğana bürünüb yatağa uzandı. Narazı halda düşündü: "Heç olmasa, bu dəfə naxoşlamayaydım!" Otaq bürkü idi, şam tutqun-tutqun yanındı, bayırda külək uğuldayırdı, bucağı sıçan eşələyirdi, otaqdan, elə bil, sıçan, bir də gün iyи gəlirdi. Svidriqaylov, sanki, sayıqlayırdı: fikirləri bir-birini təqib edirdi. Sanki, o **çox isteyirdi** ki, heç olmasa, bir şey üstündə möhkəm dayanıb dursun. Düşünərək öz-özünə dedi: "Görünür, pəncərənin qabağında bağ var; ağaclar uguldalar; gecə vaxtı tufanda, qaranlıqda ağacların uguldamasından heç xoşum gəlmir, pis-pis şeylər duyuram!" Bayaq Pyotr parkı yanından keçəndə, bu bağ körpüsü də, Kiçik Neva da onun yadına düşdü, yenə də, elə bil, ondakı kimi **üşüdü**. "Bütün ömrüm boyu mənim sudan xoşum gəlməyib, hətta **şəkildə dəl!**" Birdən onun yadına qəribə bir şey düşdü, gülümşəyərək öz-özünə dedi: "Belə baxanda indi gərək bütün bu estetikanın, komfortun mənim üçün heç fərqi olmasın, amma belə deyil: indi **mən**, belə hallarda mütləq özünə yer **seçən...** yırtıcı heyvan kimi tələbkar olmuşam. Elə bil ki, bayaq gərək mütləq Pyotr parkı yanından gedəydim! O da mənə qaranlıq göründü, soyuq göründü, hi-hi! Elə bil ki, mənə xoş hissələr lazımlı olsu... Axi mən niyə şəmi söndürmüram?" O üfürüb şəmi söndürdü. Deşikdən işiq düşmədiyiini görüb fikirləşdi: "Qonşu otaqdakilar yatıb. Bax, Marfa Petrovna, gərək siz indi təşrif gətirəydiniz, həm qaranlıqdır, həm yer yaxşıdır, həm də qəribə bir vaxtdır. Amma siz indi gəlməzsınız..."

Birdən onun yadına belə bir şey düşdü: Duneçkanın başına gətirdiyi hadisədən bir saat əvvəl o, Raskolnikova məsləhət görmüşdə ki, Duneçkanı müdafiə etməyi Razumixinə tapşırsın: doğru - dan da, onda mən bunu ən çoxu öz təşəxxüsümə görə demişdim, Raskolnikov da bunu başa düşdü. Amma bu Raskolnikov yaman haramzadə şeydir ha! Başına çox işlər gəlib. Səfəhlik onun başından çıxanda o, gələcəkdə lap yekə bir haramzadə olacaq, amma indi yaşamağa həddindən artıq həvəs göstərir. Bu məsələ barəsində belə



adamlar alçaqdırlar. “Əşि, qoy cəhənnəm olsun, qoy nə eləyir eləsin, mənə nə!”

O yata bilmirdi. Duneçkanın bayaqkı surəti yavaş-yavaş onun qarşısında canlanmağa başladı. Birdən onun bədəninə titrətmə düşdü. Gözünü açaraq düşündü: “Bu fikri gərək başımdan atam, ayrı bir şey barəsində fikirləşmək lazımdır. Qəribədir, həm də gül-məlidir: mən heç kəsə böyük bir nifrət bəsləməmişəm, hətta elə bir qisas almaq arzusunda da olmamışam, əslində, bu pis əlamətdir, pis əlamətdir, pis əlamətdir. Mübahisə etməyi də xoşlamazdım, hırsınməzdim də, – bunun özü də pis əlamətdir! Gör bayaq mən Avdotya Romanovnaya nələr vəd elədim, – eh, cəhənnəmə ki!.. Amma o məni birtəhər elərdi ha...” Svidriqaylov yenə susub dişlərini bir-birinə sıxdı. Duneçka yenə də onun qarşısında canlandı, ancaq bu dəfə başqa bir vəziyyətdə canlanmışdı: gülləni atandan sonra o, yamanca qorxmuş, tapançanı endirmiş, yerində donub qalmışdı, Svidriqaylova baxmışdı, bu zaman Svidriqaylov onu bir dəfə deyil, lap iki dəfə tuta bilərdi. Duneçka özünü müdafiə etmək üçün heç əlini də qaldırmazdı, əgər Svidriqaylov bunu onun yadına salmasaydı... Duneçka bu vəziyyətdə onun qarşısında canlanmışdı. Onda, elə bil ki, Svidriqaylovun ona yazılı gəlmışdı, elə bil ki, ürəyi bərk sixilmişdi... – indi bu da onun yadına düşdü. “Eh, cəhənnəmə ki! Yenə də bu fikirlər... bunları gərək başımdan atam, başımdan atam”.

O, özünü unudurdu; titrəməsi sakitləşirdi, birdən elə bil ki, yorğanın altında, onun əlinin, ayağının üstündən bir şey qaçıdı. O dik-sındı. Fikirləşdi: “Eh, bu, deyəsən, sıçandır! Mən dana ətinə süfrədə qoydum qaldı...” O, üstünü açmaq, ayağa durmaq, üzümək istəmirdi; birdən yenə də bir şey onun ayağı üstündən şütiyüb keçdi, onun əti ürpəşdi, tez yorğanı üstündən atıb şamı yandırdı, soyuq - dan və isitmədən əsə-əsə yatağa sarı əyildi, heç bir şey görmədi; yorğanı silkələdi, birdən deşiyin üstündən bir siçan düşdü; istədi sıçanı tutsun; siçan yatağın üstündə o yan-bu yana qaçıր, barmaqlarının altından sivişib çıxırıdı; birdən özünü balışın altına soxdu; Svidriqaylov balışı götürüb atdı, elə bu anda bir şeyin qoynuna atıldığını, bədənində, sonra da kürayində, köynəyinin altında şütüdü - yünü hiss etdi. O, əsəbi halda titrəyərək, yuxudan ayıldı. Otaq qaranlıqdı; yenə də bayaqkı kimi yorğana bürünərək, çarpayıda

uzanmışdı; bayırda külək viyıldayırdı. Svidriqaylov narazı halda düşündü: "Belə də iyrənc şey olar!"

Qalxıb çarpayının qıraqında dalı pəncərəyə sarı oturdu, bu qərara gəldi ki, "yaxşısı budur, heç yatmayım. Pəncərədən soyuq və rütubət gəlirdi, yerindən qalxmadan yorğanı üstünə çəkib büründü. Şamı yandırmadı. O heç bir şey haqqında düşünmürdü, düşünmək də istəmirdi; lakin təsəvvüründə cürbəcür şeylər canlanır, xəyalında, bir-birinə bağlı olmayan, başsız-ayaqsız, qırıq-qırıq fikirlər dolaşırdı. O sanki yuxuya dalırdı. Soyuqmu, qaranlıqmı, rütubətmi, bayırda viyıldayan, ağacları yellədən küləkmi onun qəlbində inadla fantastik meyillər və arzular oyadırdı; onun gözünə cürbəcür çıçəklər görünməyə başladı; xəyalında gözəl, güllü-çıçəkli bir mənzərə canlandı: işqli, isti bir gün; bayram günü; Troitsa günü; ingilis zöv-qündə tikilmiş, ətrafında sira ilə lək-lək gözəl ətirli çiçək əkilmiş kənd kotteci sarmaşan bitkilərlə örtülümiş, sira ilə qızılıgullər qoyulmuş kiçik bir eyvan; qəşəng xalçalar salınmış, çini qablarda nadir təsadüf edilən çıçəklər düzülmüş işqli, sərin pilləkən; xüsusiə onun diqqətini – pəncərələrə içərisində su olan bankalara qoyulmuş, yaşıl, uzun saplaqlı, tünd ətirli zərif, ağ nərgizgülü dəstələri cəlb etdi. O hətta bu çıçəklərdən ayrılmak istəmirdi, lakin o pilləkənlə yuxarı qalxıb, böyük, hündür bir zala girdi, burda da – pəncərələrde, eyvana açılan qapılarn yanında, eyvanın özündə, hər yerdə çıçək vardi; döşəmə başdan-başa təzə salınmışdı, otağa yüngül, sərin hava gəlirdi, bayırda, pəncərələrin qabağında quşlar civildəşirdi, zalın ortasında isə ağ atlaz parça örtülümiş stolların üstündə tabut qoyulmuşdu; tabut ağ qradenapla tutulmuş, üstündən də ağ tül ilə six-six tikilmişdi: onu hər tərəfdən gül-çıçək ələengləri bürümüşdü; tabutda, çıçəklər içində ağ tül paltarda bir qız uzanmışdı; onun, sanki mərmərdən yonulmuş əlləri sinəsi üstündə çar-pazlanmışdı; lakin açılıb tökülmüş açıq-sarışın saçları yaşıdı; başına qızılıgül ələngi qoyulmuşdu; onun ciddi və cansız üzü də, sanki, mərmərdən yonulmuşdu, lakin solğun dodaqlarında görünən təbəssüm uşaqlara xas olmayan hədsiz bir kədərlə, böyük şikayət doli idi; Svidriqaylov bu qızı tanıydırdı; bu tabutun yanında nə bir müqəddəs surət, nə yandırılmış bir şam vardi, nə də dua səsi eşi-dilirdi; bu qız özünü suya atıb öldürmüşdü; onun ancaq on dörd yaşı olardı, lakin onun qəlbini parçalanmışdı, o təhqir olunduğu üçün



özünü məhv etmişdi; bu həqarət onun gənclik, uşaqlıq şüurunu dəhsətə gətirmiş, heyrətə salmışdı, onun mələkçəsinə təmiz ruhunu, heç günahı olmadan, alçaltmışdı, onun sinəsindən son ümidi-sizlik fəryadını qoparmışdı; onun fəryadı eşidilməmişdi, dadına çatan olmamışdı, qaranlıq bir gecədə zülmət içində onun isməti həyasızcasına ləkələnmişdi: onda hava soyuq idi, rütubət idi, qar əriyirdi, külək əsirdi...

Svidriqaylov gözünü açdı, yatağından qalxıb pəncərəyə sarı getdi. Əli ilə pəncərənin cəftəsini tapıb açdı. Açılmış pəncərədən külək şiddetlə onun darısqal otağına doldu, sanki, onun üzünü, ancaq köynəklə örtülmüş sinəsini şaxtalı qirovla bürüdü. Pəncərənin qabağında, doğrudan da, bağabənzər bir şey vardi, deyəsən, bu da əyləncələr keçirilən bir yerdı; yəqin, gündüz burada da müğənnilər xor oxuyurlar, süfrələrə çay gətirilir... İndi isə ağaclarдан, kollardan pəncərəyə su damları sıçrayırı; elə də qaranlıqdi ki, deyir-din zırzəmidəsən, şeyləri də ancaq qara bir ləkə kimi güclə seçmək olurdu. Svidriqaylov əylərək dirsəklərini pəncərənin qıraqına qoydu, gözlərini çəkmədən dörd-beş dəqiqə qaranlığa baxdı, gecənin zülməti içərisində, bir-birinin ardınca iki dəfə top atıldı.

Svidriqaylov öz-özünə düşündü: "Hə, xəbərdarlıq edilir! Su qalxır! Səhərə yaxın su alçaq yerlərə, küçələrə axacaq, zırzəmilərə, anbarlara dolacaq, zırzəmi sıçanları üzüb bayırı çıxacaq, adamlar yağış altında, küləkdə, söyüşə-söyüşə, islana-islana öz şeylərini yuxarı mərtəbələrə qaldıracaqlar... İndi, görəsən, saat neçədir?" O, bunu fikirləşən kimi yaxında bir divar saatı tiqqıldaya-tiqqıldaya, sanki, tələsə-tələsə, gücü yetdikcə üçü vurdu. "Paho, bir saatdan sonra hava işıqlanmağa başlayacaq! Mən nəyi gözləyirəm? Bu saat çıxbıb birbaş Pyotr parkına getmək lazımdır: orada, üstünə yağış yağımış böyük bir kol seçərəm, elə bir kol ki, toxunan kimi adamın başına milyonlarca su damcısı töküür..." Svidriqaylov pəncərəni bağlayıb, şəmi yandırdı, jiletini, paltosunu əyninə geydi, şlyapasını başına qoydu, şəmi götürüb koridora çıxdı, o istəyirdi ki, indi, yəqin, xirdəca bir damda, cır-cındır və şam qırıntıları arasında yatan cındır paltarlı adımı axtarıb tapsın, otaq haqqını verib mehmanxanadan getsin. "Lap yaxşı vaxtdır, daha bundan yaxşı vaxt ələ düşməz!"

O, ensiz, uzun koridorda çox gəzdi, ancaq cındır paltarlı adımı tapa bilmədi; istədi onu bərkdən çağırsın, birdən qaranlıq bucaqda,

köhnə şkafla qapı arasında qəribə bir şey gördü, o, elə bil ki, diri idi. Əylib şamla işiq saldı, gördü ki, bir qız uşağıdır, özünün də beşdən artıq yaşı olmaz; əynində, döşəməyuan cındır kimi, islaq bir paltar var; o titrəyə-titrəyə ağlayır... Qız, elə bil ki, Svidriqaylovdan qorxmadi; oancaq iri, qara gözlərilə heyrətlə ona baxır, heç bir şey başa düşmürdü; o, çoxdan bəri ağlayan, lakin artıq kiriyən, hətta təsəlli tapan, amma yenə də dayanıb-dayanıb birdən ağlamağa başlayan bir uşaq kimi, arabir içini çəkə-çəkə astadan ağlayırdı. Qızın taqətsizlik ifadə olunan üzü solğunu. O, soyuqdan donmuşdu. “O, bura hardan gəlib? Deməli, burada gizlənibmiş, bütün gecəni yatmamışdır”. Svidriqaylov onu sorğu-sual tutdu. Qız birdən canlandı, öz uşaq dili ilə tez-tez nəsə deməyə başladı. Onun danışığında “ana”, “anam döyer” sözləri də vardi, “şildirdiği” (sindirdiği) bir fincandan danışındı. Qız dayanmadan danışındı. Onun sözlərindən bəzi şeylər başa düşmək olardı: görünür, onun anası həmisiş sərxos olan bir aşpazdır, onu sevmir, özü də, yəqin, bu mehmanxanada işləyir, qızı döyüb qorxutmuşdur, yəqin, qız anasının fincanını sindirmiş, bundan da elə qorxmuşdur ki, lap axşamdan evdən qaçmışdır; yəqin, xeyli vaxt həyətdə gizlənmiş, yağış onu islatmışdır; axırda da bura gəlib şkafin dalında gizlənmiş, soyuqdan, qaranlığın vahiməsindən titrəyə-titrəyə, ağlaya-ağlaya bütün gecəni burada oturmuşdur, evə getsə, onu bərk döyəcəklərmiş... Svidriqaylov onu qucağına alıb öz otağına apardı, çarpayının üstünə qoyub soyundurmağa başladı; onun ayağı corabsızdı: yırtıq ayaqqabısı elə islanmışdı ki, elə bil, bütün gecəni gölmə içinde qalmışdı. Svidriqaylov onu soyundurub yatağa qoydu, yorğanı başına çəkib onu bərk-bərk bürüdü. Qız elə o saat yatdı. Svidriqaylov yenə də qaşqabağını tökərək fikrə getdi.

Birdən o, ağır və kinli bir hiss ilə öz-özünmə dedi: “Durduğum yerdə özümü işə saldım! Bu nə səfəh işdir mən tutdum!” Narazı halda şamı götürdü ki, gedib hər necə olsa o cındır geyimli adamı tapsın, buradan tez çıxıb getsin. Qapını açarkən: “Eh, qızçıgaz!” deyərək, hiddətlə düşündü, lakin geri qayıtdı ki, bir də baxıb görsün o, yatırımı, yatırsa necə yatır. Yorğanın altında isinmişdi, solğun yanaqları qızarmışdı. Amma qəribə burasıdır ki, onun qızartısı adı uşaq üzünün qızartısından daha parlaq, daha kəskindi. Svidriqaylov öz-özünə dedi: “Bu, isitmə qızartısıdır!” Elə bil, şərab qızartısıdır, elə bil, ona



bir stəkan şərab içirmişlər. Al dodaqları, elə bil ki, yanırkı, sanki onlardan od çıxırı. Bu nədir? Birdən ona elə gəldi ki, qızın uzun, qara kirpikləri sanki titrəyir, tərpənir, qalxır, onların arasından iti baxışlı, bic-bic bir göz baxır, böyük adam kimi göz vurur, elə bil ki, o yatmayıb, özünü yuxuluğa vurub. Bəli, elə belədir ki, var: onun dodaqları gülümsəmək istəyir, dodaqlarının ucu tərpənir, sanki, gülümsəməkdən özünü saxlamaq istəyir. Budur, o daha özünü gülümsəməkdən saxlamaq istəmir; bu gülüşdür, ləp aydına bir gülüşdür; onun heç də uşaq üzüne bənzəməyən sıfətində sırtıqlıq, nalayıq bir ifadə vardır, bu əxlaqsızlıqdır; bu yüngül əxlaqlı bir qızın, özünü satan bir fransız qızının sırtıq üzüdür. Budur, gözlərinin ikisi də açıldı; o daha özünü yuxuluğa vurmur: o, utanmaz, odlu baxışları ilə Svidriqaylovu süzür, bu gözlər onu çağırır, gülür... Bu gülüşdə, bu gözlərdə, onun üzündə olan bütün bu rəzalətdə hədsiz bir çirkinlik və həqarət vardi. Svidriqaylov, doğrudan da, dəhşətə gələrək piçildədi: "Necə? Beş yaşında qız?.. Bu... bu nə olan şeydir?" Budur, qız alışib yanan üzü ilə tamam ona sarı çevrilir, qollarını açır. Svidriqaylov çıçırdı: "Ah, mələn!" Əlini qaldırdı ki, onu vursun... Elə bu anda yuxudan ayıldı.

O yenə də həmin yataqda idi, yenə də əvvəlki kimi yorğana bürünmişdü, şam yandırılmamışdı, hava tamam işıqlaşmışdı; pəncərədən işıq düşürdü.

"Bütün gecəni məni qara basdı!" O, hırslı-hırslı qalxıb oturdu: bütün bədəni əzgindi, sümükləri ağrıydı. Bayırı sıx duman basmışdı, heç bir şey görünmürdü. Az qalrırdı saat beş olsun; o yatıb yuxuya qalmışdı! Yerindən qalxıb pencəyini, paltosunu geydi, onlar hələ qurumamışdı. Əlini cibindəki tapançaya vurdı; tapançanı çıxarıb kapsulunu düzəltdi; sonra oturdu, cibindən qeyd dəftərçəsini çıxardı, ən çox gözəçarpan boş vərəqə iri xətt ilə bir neçə söz yazdı. Sonra bu sözləri oxudu, stola dirsəklənərək fikrə getdi. Tapançada, qeyd dəftəri də elə buradaca, onun dirsəyinin yanında idi. Mil - çəklər yuxudan aylaraq, stol üstündə qalan, heç əl vurulmayan dana etinə daraşırdılar. Svidriqaylov onlara xeyli baxdı, sonra sağ əli ilə milçəklərdən birini tutmaq istədi. O çox əlləşdi, özünü yordu, amma milçəyi tutma bilmədi. Axırda belə əcaib bir işlə məşğul olduğunu hiss edərək diksindi, qalxıb otaqdan çıxdı. Bir dəqiqədən sonra o artıq küçədə idi.

Süd rəngli sıx duman şəhəri basmışdı. Svidriqaylov sürüşkən, palçıqlı, taxta yolla kiçik Nevaya sarı getdi. Gecə Kiçik Nevanın çox-çox yuxarı qalxan suyu, Pyotr adası, yaş yol, yaş ot, yaş ağaclar və kollar, bir də ki, həmin kol... onun xəyalında canlanırıdı... O, başqa bir şey haqqında düşünmək üçün narazı halda evlərə baxmağa başladı. Yolda nə bir adama, nə bir arabacıya, nə bir faytonçuya rast gəldi. Ağacdan tikilmiş, pəncərə-qapıları örtülmüş, sarı rəngli çirkli evlər qəmgin-qəmgin baxırdı. Soyuq və rütubət onun bədənini bürdü, o titrətməyə başladı. Bəzən onun gözünə baqqal və tərəvəz dükanlarının lövhələri görünürdü, bunları o diqqətlə oxuyurdu. Budur, taxta yol qurtardı. O, gəlib böyük bir daş evə çatdı. Balaca, çirkli bir it quyruğunu dalına qısaraq, soyuqdan əsə-əsə qabağından qaçıb getdi. Əyni şinelli sərxoş bir adam, səkinin üstündə, köndələninə, üzüqoylu düşüb qalmışdı. Svidriqaylov ona baxıb yoluna davam etdi. Sol tərəfdə hündür yanğın qülləsi onun gözünə dəydi.

O, öz-özünə dedi: "Ba! Bu da yer! Daha Pyotr bağına niyə get - mək? Heç olmasa, rəsmi bir şahidin yanında olar".

Bu yeni fikir onun aqlına gələndə az qaldı ki, gülümsəsin; N. küçəsinə sari döndü. Qülləli, böyük ev burada idi, evin böyük bir darvazası var idi; darvaza bağlı idi, boz əsgər paltosu geymiş, mis Axilles kaskası qoymuş balaca bir adam darvazaya söykənib durmuşdu. O, yaxınlaşmaqdə olan Svidriqaylova mürgü döyən gözlərilə, laqeyd bir halda çəp-çəp baxdı. Onun üzündə ta əzəldən bəri bütün yəhudi tayfasının sıfətində həkk olunan və narazılıq ifadə edən bir kədər vardı. Svidriqaylova Axilles görürdü ki, bu adam sərxoş deyil, amma üç addım kənardı durub düz onun üzünə baxır, heç bir söz də demir, nəhayət, bu ona adı bir şey kimi görünmədi.

O hələ də öz vəziyyətini dəyişmədən soruşdu:

– A-ze, sizə burada nə gər-ək-dir?

Svidriqaylov dedi:

– Heç bir şey, qardaş, xoş gördük!

– Burda durma.

– Qardaş, mən başqa ölkələrə gedirəm.

– Başqa ölkələrə?

– Amerikaya.

– Amerikaya?



Svidriqaylov tapançanı çıxarıb çaxmağını çəkdi.
Axilles qaşlarını qaldırdı:
– A-ze, bura belə zarafatın yeri dö-y-ül!
– Niyə deyil?
– Ona görə ki, yeri dö-y-ül.
– Qardaş, bunun nə fərqi var. Yaxşı yerdir. Səndən soruştalar, de ki, Amerikaya getdi.

Svidriqaylov tapançanın lüləsini sağ gicgahına dirədi.
Axilles birdən hərəkətə gəldi, göz bəbəkləri get-gedə genişləndi:
– A-ze, burada olma-z, burada olma-z!

Svidriqaylov tətiyi çekdi.

VII

Raskolnikov elə həmin gün, axşamçağı, saat yeddi radələrində anasının və bacısının düşdüyü mənzilə yaxınlaşırı, – bu, Razumi-xinin onlar üçün Bakaleyevin evində düzəltdiyi mənzildi. Pilləkənin qapısı küçədəndi. Raskolnikov yaxınlaşsa da, addımlarını hələ də yavaşıdır, elə bil ki, tərəddüb edirdi: girsin, ya yox? Lakin o heç də geri qayıtmayacaqdı: qəti qərara gəlmışdı.

“Bir də ki nə fərqi var, onlar hələ heç bir şey bilmirlər; həm də onlar məni qəribə bir adam hesab eləməyə adət etmişlər...”

Raskolnikovun paltarı çox pisdi: yırtılıb dağılmışdı, əzilmişdi, bütün gecəni yağış altında qaldığından palçığa batmışdı. Yorğunluq, üzgünlük, havanın pisliyi, öz-özü ilə apardığı bırgünlük mübarizə onu sir-sifətdən döndərmışdı. Bütün gecəni o, Allah bilir, hara-larda keçirmişdi. Lakin o, qəti qərara gəlmışdı.

Qapını döydü; anası gəlib qapını açdı. Duneçka evdə yox idi. Hətta xidmetçi qadın da orada deyildi. Pulxeriya Aleksandrovna duyduğu sevincdən və heyrətdən əvvəl donub qaldı; sonra oğlu-nun əlindən tutub otağa apardı.

Sevincdən dili dolaşa-dolaşa dedi:

– Axır ki, gəldin! Rodya, səni göz yaşı ilə, belə bir sifətlə qarşıladığımı acığın tutmasın: mən gülürəm, ağlamırəm. Elə bilirsən mən ağlayıram? Yox, mən sevinirəm, məndə belə bir pis adət var: gözüm dən yaş töküür. Atan ölündən sonra bu məndə adət olub:

hər şeydən aqlayıram. Otur, əzizim, yəqin, yorulmusan, görürəm.
Ah, üstün gör necə palçıqba batıb!

— Dünən mən yağışa düşmüşdüm, ana...

Pulxeriya Aleksandrovna onun sözünü kəsərək tez dedi:

— Yox ey, yox! Sən elə bildin ki, bu saat səni sorğu-sualı tutacağam – əvvəlki adətimlə? Narahat olma! Mən başa düşürəm, hər şeyi başa düşürəm; indi mən buranın adətini öyrənmişəm, doğrudan da, özüm görürəm ki, buradakılar daha ağıllıdır: mən sənin fikirlərini haradan başa düşə bilərem ki, səndən haqq-hesab da tələb eləyim? Kim bilir, bəlkə də, sənin başında cürbəcür məsələlər, planlar, ya fikirlər əməle gəlir; durub səndən hələ bir soruşturma ki, nə fikirləşirsən?.. Mən... Ah, ilahi! Bu nədir, qalmışam gic kimi vurnuxavurnuxa!.. Rodya, sənin jurnalda çıxan məqaləni üçüncü dəfədir oxuyram Dmitri Prokofiyev mənə gətirib. Görəndə eləcə donub qaldım, öz-özüme dedim ki, ay axmaq, gör o nələrlə məşğul olur, — məsələnin də həlli elə buradadır! Alımlar həmişə belə olur. Bəlkə, elə onda onun başında təzə fikirlər varmış; bunları o götür-qoy eləyirmiş, mən də durub bunu incidirəm, təşvişə salıram. Əzizim, məqaləni oxuyuram, əlbəttə, çox şeyi başa düşə bilmirəm; əslində, bu elə də olmalıdır; elə şeyləri mən haradan başa düşürəm!

— Məqaləni göstərin, ana.

Raskolnikov qəzeti alıb məqaləyə ötəri baxdı. O, əsəri ilk dəfə çap olunan bir müəllif kimi, həm qəribə, həm də istehzalı, xoş bir şey duydu, lakin bu onun indiki vəziyyətə bir ziddiyət təşkil edirdi: bir də ki onun iyirmi üç yaşı özünü hiss etdirirdi. Ancaq bu, bir an davam etdi. Bir neçə sətin oxuduqdan sonra qəşqabağını tökdü, ağır bir kədər qəlbini sıxdı. Son aylarda onun qəlbində gedən mübarizə birdən yadına düşdü. Nifret və dalğınlıqla məqaləni stolun üstüne atdı.

— Rodya, mən nə qədər axmaq da olsam, hər halda, başa düşürəm ki, sən çox tezliklə bizim elm aləminin qabaqcıl adamlarından biri, bəlkə də, ən birincisi olacaqsan! Onlar gör necə də cəsarət edib fikirləşiblər ki, guya, sən ağlınu itirmisən. Ha-ha-ha! Sən bunu bilmirsən: onlar belə fikirləşirdilər! Ah, murdar soxulcanlar! Axi onlar ağlin nə demək olduğunu haradan anlaya bilərlər! Hətta Dunečka, Dunečka da az qalmışdı buna inansın – görürsən də! Sənin mərhum atan jurnalı iki dəfə yazı göndərmişdi: əvvəl şeir, sonra da bütöv bir



povest (şeir yazılan dəftər indi də məndədir, saxlamışam; povesti özüm xahiş elədim ki, versin üzünü köçürüm); biz üçümüz də Allaha çox-çox dua edirdik ki, çap eləsinlər, ancaq eləmədilər. Rodya, altı-yeddi gün bundan əvvəl mən sənin paltarına, dolanacağına, yemək-içməyinə, ayaqqabına baxıb yamanca dərd çəkirdim. Amma indi görürəm ki, onda da axmaqlıq eləyirmişəm, çünki sən indi ağlınlı, istedadınla hər şeyi birdən əldə eləyə bilərsən. Deməli, indi sən hələlik bunu eləmək istəmirən, daha mühüm şeylərlə məşğulsan...

– Ana, Dunya evdə yoxdur?

– Yoxdur, Rodya! O çox tez-tez evdən gedir, məni tək qoyur. Dmitri Prokofiç sağ olsun ki, gəlib mənim yanımda oturur, həmişə də səndən danışır. Əzizim, o, sənin xətrini istəyir, onun sənə hörməti var. Bacın haqqında da deyə bilmərəm ki, mənə çox hörmətsizlik edir. Mən bu barədə şikayətlənmirəm ki! Onun öz xasiyyəti var, mənim də özümün; o, məndən gizlin işlər tutmağa başlayıb; amma mənim sizdən heç bir gizli işim yoxdur. Əlbəttə, Dunya çox ağıllı qızdır, mən buna lap möhkəm inanıram, bir də ki o, məni də sevir, səni də... Amma bilmirəm bu işlərin axırı nə olacaq... Rodya, budur, indi sən gəlməklə məni çox sevindirdin, amma, o, görürsən də, haradasa gəzir; gələndə deyəcəyəm: deyəcəyəm ki, qardaşın gəlmişdi, bəs sən vaxtını harada keçirirdin? Rodya, sən çox da məni nazlama: gəlməyə imkanın varsa gəl, yoxsa, nə eləyək, belə də gözlərəm. Hər halda, mən biləcəyəm ki, sən məni sevirsən, mənə bu da bəsdir. Oturub sənin əsərlərini oxuyacağam, sənin barəndə danışı - lan sözləri eşidəcəyəm, hərdən özün də gəlib bir dəyərsən – daha bundan yaxşı nə olar? Budur, indi gəlmisən ki, anana təsəlli verə - sən, axı görürəm...

Bunu deyəndə Pulxeriya Aleksandrovna birdən ağladı.

Sonra dedi:

– Rodya, bilmirəm sənə nə olub... Mən elə bilirdim ki, biz səni təngə gətirmişik, amma indi görürəm ki, sənin çox böyük dərdin var, buna görə də fikir çəkirsən. Rodya, bunu mən çoxdan duyurdum. Bu barədə danışdığım üçün məni bağıشا; mən həmişə bu barədə fikirləşirəm, gecələr yatmırıam. Bacın da bu gecə sabaha kimi öz-özü ilə danışıb, həmişə də sənin adını çəkirdi. Mən bəzi şeylər eşitdim, ancaq heç bir şey başa düşmədim. Səhər açılanda elə halda idim ki, elə bil, mənə ölüm cəzası kəsmişdilər; nəsə

gözləyirdim, hiss edirdim – budur, gözlədiyimə çatdım! Rodya, Rodya, sən axı hara gedirsən, yoxsa bir yana gedəcəksən?

– Gedəcəyəm.

– Mən elə belə də fikirləşirdim! Əgər lazımlı olsa, mən də səninlə gedə bilərəm; əgər lazımlı olsa, Dunya da... Dunya sənin xətrini istəyir, çox istəyir; əgər lazımdırsa, qoy Sofya Semyonovna da bizimlə getsin. Görürsənmi, mən onu lap məmənnuniyyətlə öz qızım kimi apararam. Dmitri Prokofiy bizim bir yerə yiğilmağımıza kömək edər... axı... sən hara... gedirsən?

– Sağlıqla qalın, anacan!

Pulxeriya Aleksandrovna elə çıçırdı ki, sanki, oğlu həmişəlik onun əlindən çıxırdı:

– Necə? Bu gün gedirsən?

– Mən ləngiyə bilmərəm, vaxtdır, mən gərək gedəm...

– Mən səninlə gedə bilmərəm?

– Yox. Siz diz çökün, məndən ötrü Allaha dua edin! Bəlkə, sizin duanız qəbul olundu.

– Heç olmasa, qoy sənə xəç vurum, xeyir-dua verim! Bax belə, bax belə! Ah, ilahi, biz ne eləyirik?

Bəli, Raskolnikov sevinirdi ki, burada ayrı adam yoxdur, onlarancaq ikisidir. Bütün bu dəhşətli günlər içərisində birinci dəfə idi ki, onun qəlbini birdən yumşalmışdı. O, anasının ayaqlarına düşdü, onun ayaqlarını öpdü, onlar bir-birini bağıra basıb ağladılar. Pulxeriya Aleksandrovna buna təəccüb etmirdi, bu dəfə ondan heç bir şey soruşmurdu. Onun başına dəhşətli bir müsibət gəldiyini çoxdan başa düşmüştü, indi isə bu müsibətin ən dəhşətli bir anı gəlib çatmışdı.

Pulxeriya Aleksandrovna hönkür-hönkür ağlayaraq deyirdi:

– Rodya, mənim əzizim, mənim ilkim, ilk övladım, sən balaca-liqdan necə idinsə, indi də eləsən: onda da sən, indiki kimi, mənim yanımı gələrdin, məni qucaqlardın, öpərdin, onda atan hələ sağdı, biz ağır güzəran keçirirdik, sən elə yalnız bizim yanımızda olmayınlı belə təsəlli idin. Atan ölümdən sonra biz, bax, indiki kimi, dəfələrlə bir-birimizi qucaqlayıb, onun qəbri üstündə aqlaşmışıq. Mən çox-dandır ağlayıram; ona görə ağlayıram ki, mənim ana ürəyim bir müsibət olacağını duymuşdu. Axşamüstü idi, biz təzəcə bura gel -mişdik, yadındadırırmı, səni görən kimi bütün müsibəti yalnız sənin



baxışlarından duydum, onda mənim ürəyim tir-tir əsdi; amma bu gün qapını açanda sənə baxdim, elə o saat da öz-özümə dedim ki, yəqin, fəlakət dəmi gəlib çatmışdır. Rodya, Rodya, sən ki hələ indi getmirsən?

– Yox.

– Sən yenə gələcəksən?

– Bəli... gələcəyəm.

– Rodya, acığın tutmasın, səndən bir şey soruşmağa mən heç cürət də eləmirəm. Bilirəm ki, cürət eləmirəm, ancaq ikiçə kəlmə mənə de görüm: sən uzağa gedirsən?

– Çox uzağa.

– Orda nə var? Qulluğamı gedirsən, ya bir mənsəbə çatacaqsan?

– Görək Allah nə yetirər... Ancaq məndən ötrü dua elə...

Raskolnikov qəpiyə sarı yönəldi, lakin anası onu tutub, ümidsiz bir nəzərlə onun gözlərinə baxdı. Dəhşətdən Pulxeriya Aleksandrovnanın bütün üzü dəyişdi.

Raskolnikov bura gəldiyinə çox peşman oldu.

– Daha bəsdir, anacan.

– Həmişəlik ki getmirsən? Elə deyilmi, hələ ki, həmişəlik getmir - sən, yenə gələcəksən, sabah ki gələcəksən?

– Gələcəyəm, gələcəyəm, sağlamla qalın!

O, güclə özünü anasının qolları arasından qurtardı.

İkindi vaxtı idi; hava ılıq, xoş və aydınındı. Lap səhərdən buludlar dağılmış, gün çıxmışdı. Raskolnikov öz otağına gedirdi; tələsirdi. İstəyirdi ki, gün batana kimi bütün işlərini qurtarsın, işlərini qurta-rana kimi də heç kəsə rast gəlməsin. Öz otağına qalxanda gördü ki, Nastasya samovarı qoyub diqqətlə ona baxır, onu gözlərilə ötürür. Fikirləşərək, öz-özünə dedi: "Yoxsa otaqda adam var?" Porfirı onun xəyalında canlandı və bu, onda ikrəh hissi oyatdı. Lakin otağa yaxınlaşıb qapını açanda Dunyanı içəridə gördü. O, təkbaşına oturub dərin fikrə getmişdi: görünür, onu çoxdan gözləyirmiş. Raskolnikov astanada dayandı. Dunya diksinərək, divandan qalxıb qardaşının qabağında durdu. Onun Raskolnikova zillənən durğun baxışlarında dəhşət və ağır bir kədər vardı. Elə ancaq bu baxışdan dərhal başa düşdü ki, Dünya hər şeyi bilir.

Şübhə ilə soruşdu:

- Girim içəri, ya çıxım gedim?
- Mən bütün günü Sofya Semyonovnanın yanında idim; səni gözləyirdik. Biz elə biliirdik ki, sən mütləq ora gələcəksən.
- Raskolnikov otağa girib, gücdən düşmüş halda stalda oturdu.
- Mən zeifləmişəm, Dünya; çox yorulmuşam; ancaq bu anda tamamilə özümü elə almaq istərdim.
- Raskolnikov şübheli bir nəzərlə bacısına baxdı.
- Sən gecə harada idin?
- Yaxşı yadımda deyil. Bilirsən, bacı, mən qəti qərara gəlmək istəyirdim, bir neçə dəfə də Nevaya yaxınlaşdım; bu mənim yadımdadır. İstəyirdim orada işi qurtaram, ancaq... – yenə də şübhə ilə bacısına baxaraq piçildədi: – Ancaq... cürət eləmədim.
- Şükür Allaha! Biz elə bundan qorxurduq; mən də, Sofya Semyonovna da! Deməli, sən hələ də həyata inanırsan, şükür Allaha, şükür Allaha!
- Raskolnikov acı-acı gülümsədi.
- Mən inanmirdim; biz elə indicə anamlı qucaqlaşış ağlayırdıq; mən inanmiram, mən ondan xahiş elədim ki, mənim üçün dua eləsin. Bunun necə olduğunu Allah bilir, Dunečka mənim bundan heç başım çıxmır.
- Dunya dəhşət içində ucadan dedi:
- Sən anamın yanına getmişdin? Sən özün ona dedin? Bunu deməyə sən necə cürət elədin?
- Yox, sözlə... demədim, ancaq o çox şeyi başa düşdü. O, sənin necə öz-özünlə danışdığını eşidibmiş. O, yəqin ki, məsələnin yarısını bilir. Bəlkə də, onun yanına getməklə pis iş tutmuşam. Heç özüm də bilmirəm ki, onun yanına niyə getdim. Mən alçaq adamam, Dünya!
- Alçaq adamsan, ancaq gedib əzab çəkməyə hazırlısan! Əzab çəkməyə gedirsən, elə deyilmi?
- Gedirəm, bu saat gedirəm, Dünya! Bu biabırçılıqdan qurtarmaq üçün mən özümü çaya atmaq istəyirdim, amma çayın qıraqında durub fikirləşdim, öz-özünmə dedim ki, bu vaxta qədər mən özümü qüvvəli adam hesab edirəm, onda heç biabırçılıqdan da qorxmayacağam! Dünya, bu vüqardır?
- Vüqardır, Rodya!
- Raskolnikovun sönük gözlərində, sanki, od parıldadı: onun hələ vüqarlı olması, sanki, xoşuna gəldi.



Raskolnikov pis-pis gülümsəyərək Dunyanın üzünə baxdı:

– Bacı, bəlkə, sən elə fikirləşirsən ki, mən sudan qorxduğum üçün özümü çaya atmadım?

Dunya acı-acı düşünərək həyəcanla dedi:

– Ah Rodya, bu nə sözdür sən deyirsən!

Bir-iki dəqiqə susdular. Raskolnikov başını aşağı dikib oturmuşdu, Dunečka stolun o biri başında durub iztirab dolu bir nəzərlə ona baxırdı. Birdən Raskolnikov ayağa qalxdı:

– Gecdir, mən gərək gedəm! Bu saat gedib özümü ələ verəcəyəm. Ancaq bilmirəm: mən niyə özümü ələ verməyə gedirəm...

Dunyanın gözlərindən damla-damla yaş axır, yanaqlarından süzülürdü.

– Sən ağlayırsan, bacı? Sən əlini mənə uzada bilərsənmi?

– Sən buna şübhə eləyirsən?

Dunya onu bərk-bərk qуcaqladı.

Onu qolları arasında sıxa-sıxa, öpə-öpə həyəcanla dedi:

– Sən ki əzab çəkməyə gedirsən, məgər bununla tutduğun cinayətin yarısını yumursanmı?

Birdən Raskolnikov qəzəblənərək ucadan dedi:

– Cinayət? Hansı cinayət? Murdar, iyrənc bir biti, sələmlə pul verən, başqlarına ziyan yetirən, heç kəsə lazımlı olmayan, yoxsulların qanını soran bir qarını öldürmək cinayətdirmi? Elə bir qarı ki, onu öldürməklə adamin min bir günahını bağışlarlar!.. Mən bunu bir cinayət olduğunu düşünmüram və bunu yumaq fikrində də deyi - ləm! Niyə hər tərəfdən bunu hamı mənim gözümə soxur: "Cinayətdir, cinayətdir!" Ancaq indi mən, göstərdiyim bu qorxaqlığın mənəsiz bir şey olduğun aydın görünəm, – o zaman ki bu lazımlı olmayan biabırçılıq getməyi qərara almışam. Yalnız öz alçaqlığımdan, baca - rıqsızlığımdan bu qərara gəlmışəm, bir də ki, xeyrim üçün... necə ki bunu o... təklif elədi... Porfiri!

Dunya məyus bir halda ucadan dedi:

– Qardaş, qardaş, sən nə danışırsan? Sən axı qan tökmüsən!

Raskolnikov qəzəblə dedi:

– O qanı ki hamı tökür; o qanı ki dünyada bir şəlalə kimi tökürlər, həmişə də töküblər; o qanı ki bir şampan şərabı kimi tökürlər, bunun üçün də Kapitolidə adamlara mükafat verilir, sonra da onlara bəşəriyyətin vəli-neməti deyirlər. Sən bir diqqətlə bax Gör nələr olur!

Mən özüm də insanlara yaxşılıq etmək istəyirdim, bu tutduğum səfəh işin əvəzində yüzlərlə, minlərlə yaxşılıqlar edərdim; əslində, bu heç də səfəh bir iş, axmaq bir fikir deyildi, bu ancaq bacarıqsızlıqdı; bu fikir indiki müvəffəqiyyətsizlik nəticəsində belə axmaq görünür, əslində bu heç də belə deyildi... (Müvəffəqiyyətsizlik üz verəndə hər şey adama pis görünür!) Bu axmaqcasına hərəkətlə mən ancaq özümü müstəqil bir vəziyyətdə qoymaq, ilk addım atmaq, vəsait əldə etmək istəyirdim, onda hər şey, nisbətən, böyük bir fayda ilə düzəldirdi... Ancaq mən, mən ilk addıma da tab gətirə bilmədim, ona görə ki, mən əclafam! Bax, bütün məsələ bundadır! Bununla belə, məsələyə mən sizin nəzərinizlə baxmayacağam: müvəffəq olsaydım, məni mükafatlandırdılar, amma indi tələyə düşdüm!

— Axi elə deyil, heç də elə deyil! Qardaş, sən nə danışırsan?

— Hə! O şəkildə deyil, o cür yaxşı bir estetik şəkildə deyil! Mən bir şeyi qətiyyən başa düşmürəm: niyə axı insanları mühasirəyə alıb üstünə bomba yağırmak daha ləyaqətli bir şəkil olur? Estetikadan qorxma — zəifliyin birinci əlamətidir!.. Mən bunu indiki kimi heç vaxt aydın dərk etmirəm: niyə axı buna cinayət deyilir?! Mən heç vaxt, heç vaxt indiki qədər qüvvətli, indiki qədər öz əqidəmdə möhkəm olmamışam!

Raskolnikovun yorğunluq ifadə olunan solğun üzü hətta qızardı da. Lakin son sözləri söylərkən birdən onun gözləri Dunyanın gözlərinə sataşdı: bu gözlərdə o qədər əzab və iztirab gördü ki, qeyri-ixtiyari olaraq özünə gəldi. Dünya onun dərdini çəkirdi. O hiss etdi ki, hər halda, bu iki qadını bədbəxt etmişdir. Hər halda, onların bu günə qalmاسına o, səbəb olmuşdur...

— Dunya, əzizim! Əger müqəssirəmsə, məni bağışla! (Əger müqəssirəmsə, olsun ki, məni bağışlamaq olmaz.) Sağlıqla qall! Mübahisə eləməyək! Vaxtdır, lap vaxtdır, mən gərək gedəm. Mənim dalımcı gəlmə, yalvarıram sənə, mən gərək bir yerə də dəyəm... İndi sən get, gedən kimi də anamın yanında otur. Bunu səndən xahiş edirəm, yalvarıram! Onun yanından heç ayrılma, mən onu təşviş içində qoyub gəldim, buna çox çətin tab gətirə biləcək: o ya ölücək, ya dəli olacaq. Onun yanında ol! Razumixin də sizin yanı - nizda olacaq, çalışacağam ki, bütün ömrüm boyu mərd olum, namuslu olum, düz olum! Bəlkə də, sən bir vaxt mənim adımı eşi-dərsən... Mən sizi xəcalətdə qoymayacağam, rüsvay eləməyəcəyəm,



görərsən; mən sübut eləyəcəyəm ki... – Son sözləri söylərkən, son vədi verərkən o yenə də Dunyanın gözlərində qəribə bir ifadə görüb tez sözünü qurtardı. – İndi isə hələlik xudahafiz! Sən axı niyə belə ağlayırsan? Ağlama, ağlama, biz ki tamam ayrılmırıq!.. Hə! Bir şey yadimdən çıxıb!

Raskolnikov stola yaxınlaşışb toz basmış, qalın bir kitab götürdü, kitabı açıb vərəqlərin arasından fil sümüyü üstündə çəkilmiş akvarel bir şəkil çıxartdı. Bu, mənzil sahibəsinin qızdırımdan ölmüş qızının şəkli idi; Raskolnikov bu qızla evlənmək istəyirdi; bu həmin qəribə qız idи ki, monastırda getmək istəyirdi. Raskolnikov onun xəstəlik ifadə olunan mənalı üzünə diqqətlə baxdı, şəkli öpüb Duneckaya verdi, sonra fikirli-fikirli dedi:

– Bu barədə mən onunla çox danışmışam, ancaq onunla... Belə iyrənc bir şəkildə ortaya çıxan bu məsələdən ona çox şeylər demişəm. – Dunyaya baxaraq əlavə etdi: – Narahat olma, o da sənin kimi razı deyildi; mən çox şadam ki, o, indi yoxdur... – O yenə də öz dərdinin üstünə qayıdaq birdən həyəcanla dedi: – İndi hər şey yeni qayda ilə gedəcək, iki yerə bölünəcək, hər şey, hər şey – əsas məsələ də budur, əsas məsələ! Ancaq mən buna hazırlamı? Bunu mən özüm istəyirəmmi? Deyirlər ki, bu məni sınaqdan keçirmək üçün lazımdır! Bu mənasız sınaqlar axı nəyə lazımdır, nəyə? Bunlar axı nəyə lazımdır? İyirmi illik katorqadan sonra əzab-əziyyət içində, giçlik içində, qocalıq zəifliyi altında əzildikdən sonra mən indikindən daha yaxşıımı dərk edəcəyəm? Onda daha mən nə üçün yaşamalıyam? Belə yaşamağa niyə axı mən indi razlaşıram? Ah, bu gün səhər açılanda mən Nevanın sahilində durmuşdum – onda bildim ki, mən əclafam!

Nəhayət, onlar otaqdan çıxdılar. Dunya çox ağır iztirab keçiridi, amma qardaşını sevirdi! O ayrılib qırx-əlli addım getdikdən sonra dönüb bir də qardaşına baxdı. Raskolnikov hələ görünürdü. Tinə çatanda Raskolnikov da dönüb baxdı. Axırıncı dəfə olaraq onların baxışları bir-birinə rast gəldi. Raskolnikov Dunyanın baxdığını görüb səbirsizliklə, hətta narazı halda əlini yellədi ki, o çıxıb getsin, özü isə tindən döndü.

Bir az sonra, əlini narazı halda yelləməsindən utanaraq öz-özünə dedi: "Mən acıqlıyam, mən bunu görürəm. Axı onlar niyə məni belə sevirər, bir halda ki, mən buna layiq deyiləm? Ah, kaş

mən tək olaydım, heç kəs də məni sevməyəydi, mən də heç kəsi sevməyəydim! Onda bu şeylər də olmazdı! Amma bir şey maraqlıdır. Qarşında duran bu on beş-iyirmi ildə yəni mənim qəlbim elə sakitləşəcək ki, mən hər sözbaşı özümü quldur adlandırıb, insanların qabağında ixlaskarlıqla ah-zar edəcəyəm? Bəli, belə olacaq, mütləq belə olacaq! Bunun üçün də indi onlar məni sürgün edəcəklər, onlara da bu lazımdır... Budur, onlar küçədə oyan-buyana gedib-gəlirlər; axı onların hamısı, öz təbiətləri etibarilə, əclafdır, quldurdur; hətta bundan da betərdilər: *gicdirilər!* Amma məni sürgün eləməsələr, gör onlar nə edərlər: hamısı, guya, nəcibanə bir qəzəb göstərərək özündən çıxar! Ah, mənim onlardan zəhləm gedir!"

Bir məsələ üstündə o, dərindən düşündü: "Axı necə olacaq ki, mən axırdı onların hamısının qabağında düşünmədən sakitləşəcəyəm, müəyyən əqidəye gəlib sakitləşəcəyəm? Yaxşı, niyə də sakitləşməyim? Əlbəttə, belə də olmalıdır! Məgər iyirmi il ardi-arası kəsilmədən davam edən əzab və əziyyət məni tamam məhv etməyəcəkmi? Su daşı deşir. Ondan sonra daha yaşamaq nəya lazımdır? İndi axı mən niyə gedirəm: axı özüm bilirom ki, hər şey mənim düşündüyüüm kimi olacaq, başqa cür olmayıacaq!"

Bu sualı o, dünəndən bəri, bəlkə, yüz dəfə öz-özünə vermişdi, amma yenə də gedirdi.

VIII

Sonyanın otağına girəndə hava qaralmağa başlayırdı. Sonya bütün günü onu böyük bir həyəcan içinde Dünya ilə bərabər göz - ləmişdi. Dünya Svidriqaylovun sözünü xatırlayaraq, lap səhərdən onun yanına gəlmışdı: Svidriqaylov *ona* demişdi ki, "Sonya bu məsələni bilir". Bu iki qadının söhbəti, tökdükleri göz yaşları, bir-birilə nə dərəcədə uzlaşdıqları haqqında müfəssəl məlumat verməyəcəyik. Dünya bu görüşdən, heç olmasa, belə bir nəticə çıxartdı ki, qardaşı tək olmayıacaq, bu da ona bir təselli oldu: Raskolnikov hamidan əvvəl öz ürəyini Sonyaya açıb demişdi; adam lazımlı olanda Sonyanın yanına getmişdi; tale onu hara göndərsa, Sonya da onun ardınca gedəcək. Dünya bunu ondan soruşturmamışdı, ancaq bilirdi ki, bu belə olacaq. O hətta Sonyaya böyük bir hörmət və ixlaskarlıqla



baxırdı, göstərdiyi bu hiss ilə onu əvvəl az qala lap utandırıldı. Sonya az qalırdı ki, ağlaşın: çünki, o heç Dunyaya baxmağa da özünü layiq görmürdü. İlk dəfə onlar Raskolnikovun yanında görüşəndə Dunya onu böyük bir diqqət və hörmətlə salamlamışdı, o vaxtdan bəri Dunyanın gözəl surəti, ən gözəl, ən yüksək bir xəyal kimi, onun qəlbində həmişəlik yaşıyırı.

Axırda Dunyanın səbri tükənmiş, Sonyanı qoyub qardaşının otağına gəlmışdı, o elə bilirdi ki, qardaşı əvvəl Sonyanın yanına gələcəkdir. Dunya gedən kimi bir fikir Sonyanı qorxutmağa və ona əzab verməyə başladı: bəlkə, Raskolnikov, doğrudan da, özünü öldürəcəkdir? Dunya da bundan qorxurdu. Lakin onlar bütün günü bir-birinə macal vermədən müxtəlif dəlillər gətirir, bir-birini inandırırlar ki, bu ola bilməz; buna görə də nə qədər ki, bir yerdə idilər – sakitdilər. Amma bir-birindən ayrılan kimi, yalnız bu barədə düşünməyə başladılar. Svidriqaylovun dünən dediyi söz Sonyanın yadına düşdü: o demişdi ki, Raskolnikovun qarşısında iki yol var: ya Vladimirka, ya da... Bir də ki, Sonya onun şöhrətpərəst, lovğa, xud-pəsənd və imansız olduğunu bildirdi.

Nəhayət, o, ümidsiz halda öz-özünə düşündü: “Onun ancaq elə ağciyər olması, ölümdən qorxması onu yaşamağa məcbur edə bilərmi?”

Günəş batmışdı, Sonya dərdli-dərdli pəncərə qabağında durub diqqətlə bayırı baxırdı, lakin bayırda, qonşu evin ağardılmamış divarından başqa ayrı bir şey görünmürdü. Nəhayət, o, Raskolnikovun özünü öldürdüyüünə tamamilə əmin olmuşdu ki, birdən qapı açıldı, Raskolnikov içəri girdi.

Sonyanın sinəsindən sevinc dolu bir çıçırtı qopdu. Lakin Raskolnikov üzünə diqqətlə baxdıqdan sonra birdən onun bənizi ağardı.

Raskolnikov qımışaraq dedi:

– Görürsən də, Sonya, mən səndəki xaç üçün geldim. Sən özün məni yolayıcına göndərirdin; indi nə oldu, bunu yerinə yetir - mək istəyəndə qorxdun?

Sonya heyrətlə ona baxırdı. Raskolnikovun danişiq tərzi ona qəribə görünürdü; onun bədənindən soyuq bir gizli keçdi, lakin bir az sonra başa düşdü ki, bu ifadə tərzi də, bu sözlər də sünnidir. Raskolnikov Sonya ilə danişsa da, künçə baxır, sanki, onun üzünə baxmaqdan çəkinirdi.

– Bilirsən, Sonya, mən fikirləşdim ki, bu daha faydalı olar...

Burada bir məsələ var... Bunu danışmaq uzun çəkər, heç danışmaq da lazım deyil. Bilirsən, məni nə cinləndirir?! Bu saat bütün o bədheybət vəhşisifətlə axmaqlar mənim başıma yiğışacaqlar, gözlərinə bərəldib düz mənim üzümə zilləyəcəklər, mənə axmaq-axmaq suallar verəcəklər, mən də məcbur olacağam ki, onların sualına cavab verəm; məni barmaqla göstərəcəklər... Tfu! Bilirsənmi, mən Porfirinin yanına getmirəm: o, mənim zəhləmi töküb. Dostum Poro-xun yanına gedəcəyəm, bununla da müəyyən təsir bağışlamağa müvəffəq olacağam. Ancaq soyuqqanlı olmaq lazımdır, axır vaxtlar mən çox acıqli olmuşam. Bayaq bacım axırıncı dəfə dönüb mənə baxanda az qaldı ki, onu yumruqla hədələyim: ancaq ona görə ki, dönüb mənə baxmışdı, inanırsanmı? Bu, eşəklikdir! Eh, gör mən axırdı nə hala düşdüm! Yaxşı da, xaçlar hanı?

O sanki özündə deyildi. Hətta birçə dəqiqə də yerində dura bilmir, birçə məsələ üstündə öz fikrini toplaya bilmirdi; fikrləri bir-biri-ne dolaşırı, mənasız-mənasız şeylər söyleyirdi; əlli azca əsirdi.

Sonya qutudan dinməzcə iki xaç çıxartdı; xaçlardan biri sərv ağacından, biri də misdən düzəldilmişdi; əvvəl özü xaç vurdu, sonra da Raskolnikova xaç vurub, sərv ağacından olan xaçı onun boy-nuna saldı.

– Bu o deməkdir ki, mən ağır əzab çəkməyi öz üzərimə götürərəm, bu onun rəmziidir, hi-hi! Guya, bu vaxta qədər az əzab çəkmişəm... Sərv ağacından olan xaç – adı camaat xaçıdır, mis xaç da – Lizavetanındır, bunu özündə saxlayırsan; bir göstər görüm! Onda... bu onun boynunda idi? Mən buna oxşar iki xaç da görmüşdüm: biri gümüşdü, biri də balaca bir ikona idi. Onda mən onları qarının sinəsinə atdım. Bax, bu xaçlar indi olsayıdı, lap yerinə düşərdi, onları taxardım... Amma mən heyvərəlik eləyirəm ha! Əsl məsələ yaddan çıxacaq; fikrim dağınıqdır!.. Bilirsən, Sonya, mən ondan ötrü gəlmışəm ki, sənə deyim, sən biləsən... Vəssalam. Mən ancaq bunun üçün gəlmışəm... (Hə! Amma mən elə bilirdim ki, sənə çox şey deyəcəyəm). Sən özün də istərdin ki, mən gəlim... Bəli, məni dustaqxa - naya salacaqlar, sənin arzun yerinə yetəcək; axı niyə ağlayırsan? Sən də? Bəsdir, sus! Ah, bu şeylər mənə nə ağır iztirab verir!

Onun qəlbində bir hiss doğdu, Sonyaya baxaraq ürəyi sıxıldı. Düşünərək öz-özünə dedi: “Bu, bu, nə istəyir? Mən axı onun



nəyi yəm? Bu niyə ağlayır? Məni anam kimi, ya Dunya kimi yola salmaq istəyir? Mənim dayəm olacaq?”

Sonya çəkinə-çəkinə, titrək səslə ondan xahiş etdi:

– Heç olmasa, bircə kərə xaç vur, dua elə!..

– Buyur, nə qədər istəyirsən xaç vurum! Özü də, Sonya, bunu sidq-ürəkdən eləyirəm, sidq-ürəkdən...

Lakin o, başqa bir şey demək istəyirdi.

O, bir neçə dəfə xaç vurdu. Sonya yaşıl dradədam örپayı götürüb başına atdı. Bu, yəqin, Marmeladovun dediyi “ailəvi” örپək idi. Bu fikir bir anda Raskolnikovun xəyalından keçdi, ancaq Sonyadan soruşmadı. Doğrudan da, o özü hiss edirdi ki, fikri yaman dağınlıqdır, çox ağır təşviş içindədir. Bundan qorxdu. Sonyanın onunla getmək istəməsi də birdən onu heyrətə saldı.

O, ağciyərlik edərək, narazı halda bərkdən dedi:

– Sən nə edirsən! Hara gedirsən? Qal burada, qal! Mən tək gedəcəyəm! – O, acıqlı-acıqlı qapıya səri getdi. Otaqdan çıxanda: – Burada bütün bir məiyyət nə lazımlı! – deyərək mızıldadı.

Sonya otağın ortasında qaldı. Raskolnikov heç onunla vidaslaşmadı da; Sonya daha onun yadından çıxmışdı; istehzali, üsyankar bir şübhə onun qəlbini bürüdü; pilləkəndən düşəndə o yenə də düşündü: “Bu belə də olacaqmı, belə də olacaqmı? Bəlkə, yenə dayanmaq, işi yenə düzəltmək... getməmək mümkündür?”

Amma o gedirdi. Birdən qəti olaraq hiss etdi ki, öz-özünə sual verməyin mənəsi yoxdur. Küçəyə çıxanda Sonya ilə vidalaşmadı - şını, Sonyanın başında yaşıl örپək, otağın ortasında qaldığını, onun hiddətli çıçırtısı qarşısında Sonyanın heç qimildanmağa da cürət etmədiyini xatırlayıb bir anlığa dayandı. Elə bu anda başqa bir fikir onun qəlbini işiqlandırdı – sanki, bu fikir gözləyirdi ki, onu tamamilə məğlub etsin.

“Axı niyə, axı nədən ötrü indi mən onun yanına gəlmışdım! Mən ona dedim ki, iş üçün gəlmisəm; axı hansı iş üçün? Heç bir iş-zad yox id! Deyim ki, gedirəm? Nə olsun ki, gedirsən! Çox böyük iş olub! Yoxsa onu sevirəm? Axı sevmirəm, sevmirəm ki? Budur, indicə onu bir it kimi qovdum. Doğrudan da o, xaçları ondan almaq lazımdı? Ah, gör mən nə qədər alçalmışam! Yox, mənə onun göz yaşı lazımdı, mən istəyirdim ki, onun qorxduğunu görüm, görüm necə əzab çəkir, qəlbə necə parçalanır! Axı mən gərək, heç

olmasa, bir şeydən yapışib dayanaydım. Ləngiyəydim, bir adama baxaydım! Bu vəziyyətlə də hələ cürət edib özümə arxalanmışdım, öz barəmdə belə xəyallara düşmüşdüm – mən dilənçiyəm, heçəm, eclafam, eclaf!"

Raskolnikov kanalın kənarı ilə gedirdi, istədiyi yerə çatmağa az qalmışdı. Lakin körpüyə çatanda dayandı, birdən yana dönüb Sennaya meydanına sarı getdi.

O, ehtirasla sağına-soluna baxır, hər şeyə çox diqqətlə göz qoyurdu, ancaq fikrini heç bir şey üstə toplaya bilmirdi, hər şey onun nəzərindən qaçırdı. "Bir həftədən, bir aydan sonra məni bu dustaq karetalarında bu körpüdən keçirib aparacaqlar, onda mən bu kanala necə baxacağam – bunu yadda saxlamaq çox yaxşı olardı. Bax, bu lövhə, onda mən bu hərfləri necə oxuyacağam? Bax, burda yazılmışdır: "Tavarişestvo", bax, bu "a"-nı, bu "a" hərfini yadda saxlamaq, bir aydan sonra ona, bu "a" hərfinə baxmaq lazımdır; onda mən ona necə baxacağam? İlahi, bütün bunlar, mənim bu indiki... qayğılanm... yəqin, alçaqcasına şeylərdir! Əlbəttə, yəqin bunlar hamısı maraqlıdır... özünə görə... (ha-ha-ha, gör mən nələr fikirləşirəm). Mən uşaq oluram, mən özüm öz qarşısında özümü öyürem, yaxşı, niyə axı mən özümü utandırıram? Eh, gör adımı necə itələyirlər! Bax, bu kök kişi ki var (yəqin almandır), indicə məni itəldi, o heç bilirmi ki, kimi itəldi? O, uşaqlı arvad sədəqə istəyir, maraqlı burasıdır ki, o, məni özündən xoşbəxt hesab edir. Elə maraqlı üçün ona sədəqə versəm, nece olar? Ba, cibimdə bir şahlıq var, bu haradandır? Alın, alın... alın, anam!"

Dilənçinin ağlar səsi eşidildi:

– Allah səni öz pənahında saxlasın!

Raskolnikov Sennaya meydanına girdi. Adamlara toxunmaq ona çox pis təsir bağışlayırdı, bununla belə o, adamlar çox olan yerə gedirdi. O, tək olmaq üçün dünyada hər şeyini verərdi; lakin bircə dəqiqə də tək qala bilməyəcəyini hiss edirdi. Bir sərkoş camaat içində şüluqluq edirdi; oynamaq istəyir, amma özünü saxlaya bilmir, yana yuxıldır. Adamlar onun başına yiğişmişdi. Raskolnikov camaatı yara-yara özünü qabağa verdi, bir neçə dəqiqə sər-xoşa baxdı və birdən elə bircə ağız qəhqəhə ilə güldü. Lakin bir dəqiqə sonra o, yadından çıxdı, hətta ona baxsa da, onu görmürdü. Nəhayət, o çəkilib getdi; hətta harada olduğunu da heç bilmirdi.



Lakin meydanın ortasına çatanda birdən, heç özü də bilmədən, bir hərəkət etdi, elə o saat onu bir duyğu bürüdü, bu duyğu onun bütün varlığına – bədəninə də, fikrinə də hakim kəsildi.

Sonyanın sözü birdən yadına düşdü: "Yolayricına get, camaata baş əy, torpağı öp, çünkü sən onun qabağında günahkarsan, hamiya bərkdən de ki, mən caniyəm!" Bunu xatırlarkən, bütün bədəni titrədi. Bütün bu müddətdə, xüsusilə son saatlarda, onun qəlbinə elə bir ağır kədər, elə bir təşviş çökmişdi ki, bu yeni, bu tam, bu dolğun duyğuya o, mümkün olan bir şey kimi can atdı. Bu duyğu birdən onun qəlbinə şiddətlə dolmuşdu: onun qəlbində bir qıqlıcm kimi doğmuş və birdən bir od kimi bütün varlığını bürümüştü. O, birdən yumşaldı, gözlərindən yaş sel kimi axdı. Elə durduğu yerdə torpağa düşdü...

Meydanın ortasında dizləri üstə durdu, əyilərək təzim etdi, ləzzət və sevincələ palçıqlı torpağı öpdü. Ayağa qalxıb bir də təzim etdi.

Onun yanında duran bir oğlan dedi:

– Gör nə yaman işib!

Gülüş səsi eşidildi.

Bir nəfər kefli məşşan əlavə etdi:

– Qardaşlar, o, Qüds-şərifə gedir, uşaqları ilə, vətəni ilə vidalaşır, hamiya təzim edir, paytaxt şəhəri Sankt-Peterburqu və onun torpağını öpür!

Bir başqası da:

– Hələ cavandır, – dedi.

– Nücəbadəndir!

– İndi heç baş çıxarmaq olur: kim nücəbadəndir, kim yox...

Raskolnikov sözləri və danışqları eşidib özünü saxladı və bəlkə də, demək istədiyi "Mən adam öldürmişəm" sözü ağızında donub qaldı. Lakin bu çığırılırlara sakitcə qulaq asdı, heç bir söz demədi, ətrafına baxmadan, küçədən keçib birbaş polis dəftərxanasına sarı getdi. Yolda onun gözünə ani olaraq, bir şey göründü, o buna təəccüb etmədi; o bunun belə də olacağını əvvəlcədən hiss etmişdi. O, Sen-naya meydanından sola dönüb, ikinci dəfə lap yerə qədər əyilərək təzim edəndə, əlli addım kənardı Sonyani görmüşdü; Sonya, meydanda olan taxta baraklardan birinin dalında özünü ondan gizləmişdi; deməli, o, Raskolnikovun ardınca gəlmiş, onun bütün bu acinacaqlı hərəkətlərini görmüş! Raskolnikov bu anda hiss etdi və

qəti olaraq başa düşdü ki, Sonya bundan sonra həmişəlik onunla olacaq, ondan ayrılmayacaq, tale onu hara, ləp dünyanın o başına aparsa da, Sonya onun ardınca gedəcək... Raskolnikovun qəlbi alt-üst oldu... lakin, budur, o gəldi, o məşum yerə çatdı.

O çox gümrah halda həyatə girdi. Birdən üçüncü mərtəbəyə qalxmaq lazımdı. Öz-özünə fikirləşdi: "Ora qalxınca görək hələ nə olur". Ümumiyyətlə, ona elə gəldi ki, o məşum vaxta hələ çox qalmışdır, hələ çox şey fikirləşmək, çox şey dəyişmək olar. Yenə burula-burula qalxan pilləkən zibilli idi, oraya yumurta qabığı atılmışdı, yenə otaqların qapısı taybatay açıldı, mətbəxlərdən buxar və tüstü qalxır, pis qoxu gəldi. Raskolnikov o vaxtdan bura gəlməmişdi. Onun qıçları tutulur, dizləri bükülürdü, lakin o yenə də gedirdi. O, bir anlığa dayandı ki, nəfəsini dərsin, özünü düzəltsin, bir insan kimi içəri girsin. Lakin öz hərəkətinin mənasını düşünərək birdən öz-özüne dedi: "Niyə? Nədən ötrü? Bu zəhər camını ki içmək lazımdır – daha bunun nə əhəmiyyəti var? Nə qədər pis olsa, bir o qədər yaxşıdır!" Elə bu anda İlya Petroviç Porox onun xəyalından keçdi. "Bəlkə elə onun yanına gedim? O bırisinin yanına getmək olmazmı? Nikodim Fomicin yanına? Ya elə bu saat qayıdır! Birbaş nəzarətçinin mənzilinə gedim? Heç olmasa, bu iş ailəvi şəkil-də başa gələr... Yox, yox! Poroxun, Poroxun yanına! Zəhəri içmək lazımsa, hamisini birdən içmək lazımdır!.."

Bədəni buzlamış, az qala huşunu itirmiş halda polis dəftərxanasının qapısını açdı. Bu dəfə otaqda adam çox az idi: bir dalan-dar, bir nəfər də qara camaatdan vardi. Keşikçi arakəsmənin dalan-dan heç baxmındı da. Raskolnikov o biri otağı getdi. Bu zaman onun fikrindən belə bir şey keçdi: "Bəlkə, elə oldu ki, hələ demədim?" Otaqda qeyri-rəsmi sürtük geymiş bir mirzə büroda yazı yazmağa hazırlanırdı. Künc tərəfdə də bir mirzə öz yerində oturmaq istəyirdi. Zametov otaqda yox idi. Nikodim Fomic də hələ gəlməmişdi.

Raskolnikov büronun qabağında olan adamdan soruşdu:

– Heç kəs yoxdur?

– Siz kimi istəyirsiniz?

Birdən tanış bir səs eşidildi:

– Ba-a-a! Siz hara, bura hara... adam-badam iyisi gəlir... Nağılda necə deyirlər... Yadımdan çıxb! X-xoş g-gördük!



Raskolnikov titrədi. Porox birdən o biri otaqdan çıxmış, onun qabağında durmuşdu. Raskolnikov öz-özünə dedi: "Bu, tale özüdür, o, niyə buradadır?"

İlya Petroviç ucadan deyirdi:

– Bizim yanımıza gəlmisiniz? Hansı iş üçün? – Görünür, onun kefi çox kök idi, hətta bir azca da həyəcanlı idi. – İş üçün zəhmət çəkmisinzsə, hələ tezdir. Mən özüm də təsadüfən gəlmİŞəm... Amma buyura bilərsiniz. Etiraf edirəm ki, adınızı?.. Necə? Üzr istəyirəm...

– Raskolnikov.

– Bəli, Raskolnikov! Yoxsa siz elə güman edirdiniz ki, mənim yadımdan çıxb? Rica edirəm, siz məni elələrindən hesab etməyin... Rodion Ro.. Ro.. Rodioniç, deyəsən belədir?

– Rodion Romanıç.

– Bəli, bəli, bəli! Rodion Romanıç! Elə mən bunun üçün əlləşirdim. Dəfələrlə soruşmuşam. Etiraf edirəm, o vaxtdan mən lap ürəkdən dərd çəkirdim ki, onda sizinlə... sonra mənə izah etdilər, bildim ki, cavan ədəbiyyatçısınız, hətta alımsınız... özü də bu sizin ilk addımınızdır... Ah, ilahi! Axi hansı ədəbiyyatçı, hansı alim ilk əvvəl orijinal addım atmamışdır? Bizim də ədəbiyyatdan çox xoşumuz gəlir: mənim də, arvadımın da; arvadımın lap hədsiz dərəcədə. Ədəbiyyatdan və bədiyyatdan! Nəciblik lazımdır, o biri şeyləri istedadla, biliklə, ağılla, düha ilə əldə etmək olar! Götürək elə şlyapanı, məsələn, şlyapa axı nədir? Mən onu Simmermandan ala bilərəm; amma o şeyi ki, şlyapanın altında saxlanır, o şeyin ki, üstünü şlyapa örtür – onu mən ala bilmərəm! Etiraf edirəm, istayırdım lap sizin yanınıza söhbətə gəlim, fikir - ləşdim ki, birdən siz... Görürsünüz, heç soruşturmam da: sizə, doğrudan da, bir şey lazımdır mı? Deyirlər, sizin yanınıza qohumlarınız gəlib?

– Bəli, anamla bacım gəlib.

– Mən hətta sizin bacınıza rast gəlmək şərəfinə və xoşbəxtliyinə də nail olmuşam: oxumuş və füsunkar bir qızdır! Etiraf edirəm, onda elə acıqlandığınıza mən təəssüf etdim. Bu bir anlaşılmazlıq idi! Onda ki mən sizin özünüzdən getməyinizə ötəri bir nəzər saldım – sonra bu gözəl surətdə aydın oldu! Bu, qəddarlıq və fanatizm idi! Sizin qəzəbləndiyinizin səbəbini başa düşürəm. Bəlkə, gələn ailə üçün mənzil dəyişmək istəyirsiniz?

– X-xeyr, elə-belə gəlmİŞəm... gəldim ki, soruştum... deyirdim ki, Zametovu burada tapa bilərəm.

– Hə! Siz axı dostlaşmışınız, eşitmişəm. Zametov burada yoxdur, onu tapmazsınız. Bəli, biz Aleksandr Qriqoryeviçdən məhrum olduq! Dünəndən bəri daha gəlmir, başqa yerə keçib... gedəndə, hətta hamı ilə dalaşdı... Hətta çox nəzakətsizliklə... dəmdəməki bir gədədir, vəssalam! Hətta ümidi verə bilərdi; indi gəlin bizim bu gənclərlə bir dil tapın! İmtahanmı-nəymi vermək istəyir; ancaq danışırlar, özlərini tərifləyirlər, imtahan da bununla qurtarıb gedir. Onlar, məsələn, siz deyilsiniz, ya da sizin dostunuz cənab Razumi-xin deyil! Sizin tutduğunuz yol elm yoludur, müvəffəqiyətsizlik sizi yolunuzdan döndərə bilməz! Heyatın bütün bu gözəllikləri, demək olar ki, sizin nəzərinizdə yoxdur, siz bir növ *nihil est*-siniz, abidsiniz, rahibsiniz, zahidsiniz!.. Sizinki kitabdır, qulaq dalına taxılmış qələmdir, elmi tədqiqatdır, – sizin ruhunuz bu aləmdə uçur! Mən özüm qismən... Lvingstonun qeydlərini iltifat buyurub oxumusunuzmu?

– Xeyr, oxumamışam.

– Mən oxumuşam. Bunu da deyim ki, hal-hazırda çoxlu nihilist - lər meydana çıxb; bunun da səbəbi, əlbəttə, məlumdur; zəmanə özü görün nə zəmanədir, elə deyilmi? Fikir verin, mən sizinləyəm... siz, əlbəttə ki, nihilist deyilsiniz? Açıq deyin, açıq deyin!

– Xe-xeyr.

– Bilirsinizmi, siz mənimlə açıq danışın, çəkinməyin, elə bil ki, təkkilikdə öz-özünüzlə danışırsınız! Qulluq bir ayrı məsələ, bir ayrı məsələ... siz elə bilirsiniz, mən demək istəyirdim: dostluq, xeyr, tapmadınız! Dostluq yox, vətəndaş və insan hissi, insanparvarlıq və Allah-taalaya məhəbbət hissi! Mən rəsmi bir adam ola bilərəm, qul - luqda da ola bilərəm, amma mən həmişə bir vətəndaş, bir insan olduğumu hiss etməya, bunun haqq-hesabını verməyə borcluyam. Siz iltifat buyurub Zametovu soruştunuz. Zametov nalayıq bir yerdə, bir stəkan şampan, ya Don şərabı içib, bir şey üstündə, fransız qaydası ilə dava salar; bax, sizin Zametov belə adamdır! Amma mən, bəlkə də, həddindən artıq sədaqət və yüksək hissələr göstərmişəm, bir də ki, mənim bir əhəmiyyətim var, rütbəm var, müəyyən bir yer tuturam! Eviyəm, uşaqlarım var. Bir vətəndaş və insan kimi öz borcumu yerinə yetirirəm, o kimdir axı, icazə verin, soruşum? Sizə təhsillə nəcibləşmiş bir adam kimi münasibət bəsləyirəm. Bir də ki bu mamaçalar həddindən artıq çoxalıb.



Raskolnikov sualedici bir ifadə ilə qaslarını qaldırdı. Görünür, indicə stol dalından qalxan İlya Petroviçin sözlərindən çoxu, boş bir səs kimi, onun qarşısına axıb töküldü. Lakin bu sözlərdən bəzisini o, hər halda, birtəhər başa düşürdü; o, sualedici bir nəzərlə İlya Petroviçə baxır, bu danişığın necə qurtaracağını bilmirdi.

Çox danışmağı xoşlayan İlya Petroviç sözünə davam edərək dedi:

– Mən bu saçlarını kəsdirən qızları deyirəm. Mən onlara özümdən mamaça deyirəm və belə hesab edirəm ki, bu adı onlara lap yerində vermişəm. Hi-hi! Özlərini akademiyaya soxurlar, anatomiya öyrənirlər: bir deyin görüm axı mən azarlasam, müalicə üçün heç qız çağırarammı? Hi-hi!

İlya Petroviç öz sözlərindən tamamilə razi qalaraq güldü.

– Tutaq ki, oxumağa lap böyük bir həvəsin vardi; yaxşı da, oxudun, qurtardı. Daha bundan niyə sui-istifadə etmək? Daha nəcib şəxsləri niyə təhqir etmək, – o əclaf Zametov eləyən kimi? O axı məni niyə təhqir etdi, sizdən soruşuram? Bir də ki bu özünü öldürənlər o qədər çoxalıb ki, siz bunu heç təsəvvür edə bilməzsiniz! Baxırsan ki, birisi pulunu xərcləyib qurtarır, sonra da özünü öldürür. Qızlar özünü öldürür, cavan uşaqlar öldürür, qocalar öldürür... Budur, bu yaxında Peterburqa gələn bir cənabin da özünü öldürdüyüünü bu gün səhər xəbər verdilər. Nil Pavlıç, ay Nil Pavlıç! Peterburq tərəfdə özünü güllə ilə vurub öldürən o centlmenin adı nədir, bayaq xəbər verdilər ey?

O biri otaqdan bir adam xırıltılı səslə laqeyd halda cavab verdi:

– Svidriqaylov.

Raskolnikov diksinərək həyəcanla dedi:

– Svidriqaylov? Svidriqaylov özünü güllə ilə vurub öldürüb?

– Necə? Siz Svidriqaylovu tanıyırsınız?

– Bəli... tanıyıram. Bu yaxında gəlib.

– Hə, bu yaxında gəlib, arvadı ölüb, arsız, əyyaş bir adamdır; birdən özünü vurub öldürüb; özü də elə bir rüsvayçılıqla ki, heç təsəvvür etmək olmaz... Qeyd dəftərinə də bir neçə kəlmə söz yazıb; yazıb ki, mən ağlım başımda özümü öldürürəm, xahiş eləyirəm mənim ölümümdə heç kəsi təqsirləndirməyəsiniz. Deyirlər ki, yamanca pulu varmış. Yaxşı, siz haradan onu tanıyırsınız?

– Mən... tanışam... mənim bacım onların evində mürəbbiyyə olub...

– Belə de!.. Deməli, siz onun barəsində bizi məlumat verə biləsiniz... Siz onun belə bir fikirdə olduğunu duymurdunuz?

– Mən onu dünən gördüm... o... şərab içirdi... mən heç bir şey bilmirdim.

Raskolnikov hiss etdi ki, elə bil, onun üstünə bir şey düşdü, onu basıb əzdi.

– Sizin, elə bil ki, yenə də rənginiz ağardı. Buranın havası elə pisdir ki...

Raskolnikov mızıldadı:

– Vaxtdır, mən gərək gedəm, bağışlayın, narahat elədim...

– Ah, iltifat **buyurun**, çox xoşdur! Məni məmənun etdiniz, mən bunu söyləməyə şadam.

İlya Petroviç hətta əlini də uzatdı.

– Mən ancaq... mən Zametovu görmək istəyirəm...

– Başa düşürəm, başa düşürəm, məni məmənun etdiniz.

– Mən... çox şadam... xudahafiz... – Raskolnikov gülümsədi.

Otaqdan çıxdı. O səndirləyirdi; başı gicəllənirdi. Ayaq üstündə durduğunu hiss etmirdi. Sağ əli ilə divardan tuta-tuta pilləkəndən düşməyə başladı. Ona elə gəldi ki, bir dalandar, əlində dəftər, aşağıdan yuxarı qalxarkən onu itələdi, aşağı mərtəbədə bir balaca it bərk-bərk hürdü, bir arvad da onun üstünə oxlov atıbçıçırdı. O, aşağı enib həyətə düşdü. Sonya həyətdə qapıya yaxın bir yerdə durub heyrətlə Raskolnikova baxırdı. Sonyanın rəngi qaçmışdı, yerində donub qalmışdı. Raskolnikov onun qabağında dayandı. Sonyanın üzündə həm xəstəlik və üzgünlük, həm də böyük bir cəsarət ifadə olunurdu. O, heyrətlə əllərini bir-birinə çırpdı. Raskolnikovun dodaqlarında eybəcər, miskin bir təbəssüm göründü. O, bir az dayanıb durdu, qılmışdı, yenə də pilləkənlə yuxarı qalxb polis dəftərxanasına getdi.

İlya Petroviç oturub diqqətlə kağızlara baxırdı. Bayaq pilləkənlə yuxarı qalxarkən Raskolnikovu itəleyən mujik də onun qabağında durmuşdu.

– Hi-hi-hi! Yenə gəldiniz? Yoxsa burada bir şeyiniz qalıb? Sizə axı nə olub?

Raskolnikovun dodaqları ağarmış, gözləri donub qalmışdı. O, yavaşça İlya Petroviçin yanına getdi, stola ləp yaxınlaşdı, əlini stola dirəyib durdu, nəsə demək istədi, ancaq deyə bilmədi, yalnız bəzi rabitəsiz sözlər eşidildi.



– Sizin halınız xarablaşdı. Stul! Budur, oturun stulda, oturun! Su! Raskolnikov stulda oturdu, lakin gözünü İlya Petroviçin gözündən ayırmadı; İlya Petroviç buna heyrət etmiş və çox pis olmuşdu... Onlar bir qədər bir-birinə baxıb gözlədilər. Su gətirdilər.

Raskolnikov sözə başladı:

– Onda...

– Su için.

Raskolnikov suyu əli ilə geri itələdi, sözləri kiçik fasılə ilə, lakin aydın bir şəkildə, astadan söyləyə-söyləyə dedi:

– Onda o məmər arvadını, qarını, onun bacısı Lizavetanı balta ilə mən öldürmişəm və mən qarət etmişəm.

İlya Petroviç heyrətlə ağızını açdı. Adamlar hər tərəfdən yüyürüb gəldilər...



EPİLOQ

I

Sibir. Enli, izsiz çay sahilində Rusyanın inzibati mərkəzlərindən olan bir şəhər. Şəhərdə qala, qalada həbsxana var. Rodion Raskolnikov doqquz aydır ki, bu həbsxanadadır, o ikinci dərəcəli katorqa cəzasına məhkum edilərək bura sürgün olunmuşdur. Onun cinayət etdiyi gündən az qalır ki, il yarım keçsin.

Məhkəmə onun işinə baxanda çox çətinlik çekmədi. Cinayətkar öz ifadəsini qəti, düzgün və aydın verirdi: işi dolaşdırırdı, öz xeyri üçün yumşaltırmırdı, dəlilləri təhrif etmirdi, ən xırda təfsilatı belə yadından çıxartırmırdı. Cinayətin necə olduğunu son nöqtəsinə qədər danışdı; girov məsələsinin sırrını izah etdi (metal lövhəli taxta parçası məsələsini), qarını öldürəndən sonra açarı onun cibindən necə götürdüyüünü söylədi; bu açarları, taxta sandığı, sandığın nə ilə dolu olduğunu təsvir etdi; hətta sandıqda olan şeylərdən bir neçəsinin adını da çəkdi; Lizavetanı nə üçün öldürdüyüünü aydınlaşdırıldı; Koxun, onun da ardınca tələbənin necə gəldiğini, qapının necə döyüldüyünü, Koxla tələbənin öz aralarında nə danışdığını, sonra da özünün pilləkənlə aşağı qaçıdığını, Mikolka ilə Mitkanın səs-kuyunu eşitdiyini, boş otaqda gizləndiyini, evə gəldiğini, axırda da şeyləri aparıb Voznesenski prospektində, darvazanın iç tərəfində, həyatdə daş altında gizlətdiyini nağıl etdi. Sözün qisası, məsələ tamam aydınlaşdı. Müstəntiqlər və hakimlər Raskolnikovun pul kisəsindəki puldan və o biri şeylərdən istifadə etməyərək aparıb daş altında gizlətdiyinə təəccüb etdilər; xüsusilə onlar bir şeyə daha çox təəccüb etdilər: Raskolnikovun nələr uğurladığı yadında deyildi, hətta bu şeylərin sayını da düzgün bilmirdi. Raskolnikov bircə dəfə də olsa, pul kisəsini aqmamışdı, orada nə qədər pul olduğunu bilmirdi, – bu, özlüyündə ağlaşışmaz bir şey kimi göründü (pul kisəsində gümüş hesabı ilə üç yüz on yeddi manat, üç dənə də ikişahılıq vardı; üst tərəfdə olan kağız pullardan ən iriləri daş altında çox qaldığından tamam xarab olmuşdu). Niyə axı müttəhim bütün başqa məsələlərdə hər şeyi könüllü olaraq düzgün boynuna aldığı halda, ancaq bu məsələdə yalan deyir? Nə qədər



çalışdılarla, bunu təyin edə bilmədilər. Axırda bəziləri (xüsusilə psixoloqlardan bəziləri) hətta belə bir fikrə də yol verdilər: dedilər ki, müttəhim, doğrudan da, pul kisəsini açıb içintə baxmamışdır, buna görə də orada nə olduğumu bilməmişdir, elə belə də aparıb daş altına qoymuşdur, bundan da belə bir nəticəyə gəldilər ki, cinayət başqa cür deyil, ancaq müvəqqəti dəlilik, yəni qətl və qarət monomaniyası nəticəsində, heç bir məqsəd və fayda nəzərə alınmadan baş vermişdir. Bu məsələdə dəbdə olan ən yeni bir nəzəriyyə – müvəqqəti dəlilik nəzəriyyəsi onların köməyinə çatdı: bizim dövrümüzdə bu nəzəriyyəni bəzi canılər haqqında tez-tez tətbiq etməyə çalışırlar. Bir də ki bir çox şahidlər, doktor Zosimov, Raskolnikovun əvvəlki yoldaşları, ev sahibəsi, qulluqçu qız onun çoxdan bəri ipoxondriya xəstəliyinə tutulduğunu çox düzgünlükə söylədilər. Bu şeylərin hamısı belə bir nəticəyə gəlməyə çox kömək etdi: Raskolnikov adı caniyə – quydura, qarətçiə oxşamır, burada nəsə başqa bir şey var. Bu fikri müdafiə edənlər bir şeydən çox narazı qalmışdır: canı özünü müdafiə etmək istəmirdi. Ən axırda ona belə sual verdilər: sizi adam öldürməyə, qarətə cəlb edən nə oldu? O da suala kobudcasına bir düzgünlükə, çox aydın cavab verərək dedi: “Bunun hamısına səbəb keçirdiyim pis güzəran, yoxsulluq və acizlik olmuşdur; deyirdim ki, bununla, heç olmasa, üç min əldə edərəm, bu üç minlə də həyatda mövqə qazanmaq üçün ilk addım ata bilərəm. O ki qaldı qarını öldürmək qərarına gəlməyim, bu, yüngülməcaziqliqdan, ruhi düşkünlükdən, bir də ki məhrumiyyət və müvəffəqiyyətsizlik nəticəsində qəzəbləndiyimdən meydana gəldi”. “Sizi nə vadar etdi ki, gelib təqsirinizi boynunuza aldınız” sualına o belə cavab verdi: “Tutduğum işdən, doğrudan da, peşman olmağım məni buna vadar etdi”. Raskolnikovun bu cavabları kobudcasına açıq etiraflar idi...

Edilən cinayət nəzərə alınarsa, məhkəmənin qərarı gözlənil - diyindən daha yüngül oldu; bəlkə də, ona görə yüngül oldu ki, canı nəinki özünü təmizliyə çıxarmaq istəmirdi, hətta, elə bil ki, öz-özünü daha artıq müqəssir etməyə çalışırdı. Cinayətdən əvvəl caninin xəstə və yoxsul olması zərrə qədər də şübhə altına alınmadı. Qarət edi - lən şeylərdən istifadə edilməməsi, qismən canidə əmələ gələn peşmançılıqla, qismən də cinayət edilərkən onun əqlən tamamilə sağlam bir vəziyyətdə olmaması ilə izah edildi və bu cür də nəzərə alındı. Hətta Lizavetanın öldürülməsi bu son mülahizəni möhkəm -

ləndirmək üçün bir dəlil oldu: o, iki adam öldürür, eyni zamanda, qapının açıq qaldığı yadından çıxır! Bir də ki ruh düşkünlüyünə tutulan qatı mövhumatçının (Nikolayın) özü haqqında yalandan ifadə verməsilə iş son dərəcə dolaşmışdı, bundan başqa, əsl cani barəsində nəinki aydın bir dəlil yox idi, hətta şübhə də yox kimi idi (Porfiri Petroviç verdiyi sözün üstündə durdu), bununla belə, cani gəlib öz təqsirini boynuna almışdı: bütün bunlar Raskolnikova verilən cəzanın yüngülləşdirilməsinə qəti surətdə kömək etdi.

Bu şeylərdən başqa, heç gözlənilmədiyi halda, bir məsələ də meydana çıxdı ki, Raskolnikova bunun çox böyük xeyri oldu. Əvvəller tələbə olan Razumixin haradansa bir məlumat tapıb gətirmişdi; bu məlumatda göstərilirdi ki, Raskolnikov darülfünunda oxuyanda, özü ehtiyac içində olsa da, vərəm xəstəliyinə tutulmuş yoxsul bir tələbə yoldaşına maddi kömək etmiş, onu altı aya qədər saxlamışdır. Tələbə öləndən sonra onun zəif düşmüş qoca atasının yanına getmiş (atasını o, on üç yaşından öz əməyilə saxlayırmış), onu xəstəxanaya düzəltmiş, o da öləndə aparıb basdırılmışdır. Raskolnikovun taleyi həll olunarkən bu məlumat onun işinə yaxşı təsir göstərmişdi. Raskolnikovun ölü nişanlığının anası, onun əvvəlki mənzil sahibəsi, dul arvad Zarnitsına da məhkəmədə demişdi ki, biz hələ o biri evdə, Beş Tinin yanında yaşayarkən, gecə, yanğın vaxtı Raskolnikov yanmaqdə olan bir otaqdan iki balaca uşaq çıxarmışdı, bu zaman özü də xeyli yanmışdı. Bu məlumat da diqqətlə yoxlanılmış və bir çox şahid tərəfindən lazıminca təsdiq edilmişdi. Xülasə, iş bunurla qurtardı ki, caniye ancaq səkkiz il ikinci dərəcəli katorqa cəzası verildi, əlbəttə, bu məsələdə caninin gəlib öz təqsirini etiraf etməsi, həm də onun günahını yüngülləşdirən başqa faktlar nəzərə alınmışdı. Məhkəmə işə baxanda Raskolnikovun anası xəstələndi. Dunya və Razumixin onu, məhkəmə qurtarana kimi Peterburqdan çıxarmağı lazımlı bildilər. Razumixin dəmir yolu qırığında, Peterburqa yaxın bir yerdə elə bir şəhər seçdi ki, bu həm məhkəmənin gedişini müntəzəm surətdə izləməyə, həm də Avdotya Romanovna ilə mümkün qədər tez-tez görüşməyə imkan versin. Pulxeriya Aleksandrovnanın xəstəliyi, əsəblə əlaqədar olan qəribə bir xəstəlikdi, bu xəstəlikdə, tamam olmasa da, hər halda, qismən dəlilik kimi bir şey də vardi. Dunya qardaşı ilə sonuncu dəfə görüşdükdən sonra gəlib anasını lap xəstə gördü; o qızdırılmışdı, sayıqlayırdı. Pulxeriya Aleksandrovna



öz oğlu haqqında bir şey soruşsa, nə demək lazımdır? Elə həmin axşam Dunya ilə Razumixin bu barədə məsləhətləşib müəyyən fikrə gəldilər, hətta özlərindən bir əhvalat da uydurdular: onlar Pulxeriya Aleksandrovna deyəcəkdilər ki, Raskolnikov xüsusi bir tapşırıqla çox-çox uzaqlara, Rusyanın sərhədinə getmişdir, bu tapşırığı yerinə yetirməklə o həm pul, həm də şöhrət qazanacaq. Lakin bir şey onları son dərəcə təəccübləndirdi: Pulxeriya Aleksandrovna özü nə onda, nə də sonra Raskolnikov haqqında heç bir şey soruşmadı. Əksinə, o özü oğlunun qəfildən getməsi haqqında bir əhvalat danışdı, ağlaya-ağlaya dedi ki, Rodya mənimlə vidalaşmağa gəlmışdı; bu zaman bir *şeyə də* işaret etdi: guya, bir çox mühüm və sırlı məsələlər var ki, bunu ancaq o özü bilir. Rodyanın bir çox güclü düşmənləri var, belə ki, o hətta bu yerlərdən qaçıb getməlidir. O ki qaldı Raskolnikovun sonrakı vəziyyətinə, bu barədə də Pulxeriya Aleksandrovnanın öz fikri vardi. O deyirdi ki, Rodyanın, heç şübhəsiz, *parlaq* bir gələcəyi var, ancaq bəzi düşməncəsinə vəziyyətlər gərək ötüb keçsin; Pulxeriya Aleksandrovna Razumixini əmin edirdi ki, “mənim oğlum gələcəkdə, hətta dövlət adımı olacaq, bunu da onun məqaləsi və gözəl ədəbi istədədi isbat edir”. Oğlunun məqaləsini o ara vermədən oxuyurdu, bəzən lap bərkdən oxuyurdu, yatanda da az qalırkı ki, bu məqalə ilə yatsın; amma Rodyanın harada olduğunu soruşmurdu; Dunya da, Razumixin də, görünür, bu barədə onuna danışmaqdən çəkinirdilər, axı elə bircə bu özü onu şübhələndirə bilərdi. Nəhayət, Pulxeriya Aleksandrovnanın bəzi məsələlər haqqında belə qəribə bir halda susmasından onlar qorxuya düşdülər. O hətta oğlunun məktub göndərməməsindən heç şikayətlənmirdi də; lakin əvvəllər başqa şəhərdə yaşayanda o ancaq öz sevimli Rodyasından tez-tez məktub almaq ümidił, ancaq bunun intizarilə yaşıyirdi. Pulxeriya Aleksandrovnanın bu halını heç bir şəxslə izah etmək olmurdı, bu məsələ Dunyanı çox narahat edirdi. Onun ağlına belə bir şey gəlirdi: yəqin ki, ana oğlunun başına dəhşətli bir iş gəldiyini hiss edir, buna görə də daha dəhşətli şeylər eşitməmək üçün heç bir şey soruşmur, soruşmaqdən qorxurdu. Hər halda, Dunya aydınca görürdü ki, anasının ağlı özündə deyil.

Bir-iki dəfə də o özü söhbəti elə bir yerə gətirdi ki, ona cavab verərkən Rodyanın harada olduğunu söyləməmək daha mümkün deyildi, lakin verilən cavab istər-istəməz onu qane etməyəcəkdi,

həm də ona şübhəli görünəcəkdi, ona ayrı cür də cavab vermək olmazdı; verilən cavabı eşitdikdə o, birdən son dərəcə qəmginləşdi, tutuldu, dinib danışmadı, bu da xeyli vaxt davam etdi. Axırda Dunya gördü ki, yalan demək, özündən söz uydurmaq çətindir, bu qərara gəldi ki, müəyyən məsələlər haqqında, yaxşısı budur, heç bir şey söyləməsin. Lakin get-gedə ləp aydın oldu ki, yazılı arvad dəhşətli bir şey olduğunu güman edir; bu arada Rodyanın dediyi söz Dunyanın yadına düşdü. Qardaşı ona demişdi ki, sənin Svidriqaylovla olan görüşündən sonra, o məşum son günün ərəfəsində, gecə anam sənin sayıqlamalarını eşitmışdır. Bəlkə, anam onda bir şey başa düşmüşdü? Xəstə tez-tez, bəzən bir neçə gün, hətta bir həftə qəmgin və tutqun halda susduqdan, səssiz-səmirsiz göz yaşı tökdükdən sonra çılgıncasına canlanır, birdən öz oğlu, öz ümidi, öz gələcəyi haqqında ara vermədən danışmağa başlayırdı... Onun xəyalları bəzən çox qəribə olurdu: onu əyləndirirlər, ona "bəli-bəli" deyərək sözünü təsdiq edirdilər (bəlkə, o özü də aydın göründü ki, onu ancaq əyləndirirlər, ürəyini ələ almaq üçün ona "bəli-bəli" deyirlər), bununla belə, o yenə də danışındı...

Raskolnikovun öz təqsirini boynuna aldığı gündən beş ay sonra məhkəmə qərar çıxartdı. Fürsət düşdükçə, Razumixin gedib onu dustaqxanada görürdü. Sonya da elə. Nəhayət, ayrılıq günü gəldi. Dunya da, Razumixin də ona and içilər ki, bu ayrılıq həmişəlik olmayıacaq. Razumixinin gənc və odlu beynində belə bir fikir özünə möhkəm yer tutmuşdu: o deyirdi ki, üç-dörd il müddətində, gələ - cəyinə var-dövlət düzəltməyə başlamaq üçün mümkün qədər, heç olmasa, bir qədər pul yiğib Sibirə getmək lazımdır, çünkü Sibirdə torpaq hər cəhətdən zəngindir, amma işçi, adam və sərvət azdır; Rodya olan şəhərə köçüb hamiliqlə yeni həyat qurmağa başlamalıq. Ayrılarkən hamısı ağladı. Raskolnikov son günlərdə çox fikirli idi, anasını çox soruşurdu, onun barəsində həmişə narahat idi. Hətta anası haqqında iztirab çəkirdi, bu isə Dunyanı təşvişə salırdı. Anasının xəstə bir vəziyyətdə olduğunu eşidəndə o çox tutuldu, çox qəmgin oldu. Bütün bu vaxt içərisində o, xüsusilə Sonya ilə dinib-danışmırıldı. Sonya Svidriqaylovun verdiyi pulla çoxdan hazırlanmışdı, Raskolnikov Sibirə göndəriləndə onun ardınca gedəcəkdi. Bu barədə onlar bir-birilə bircə kəlmə də söz danışmamışdır, amma bilirdilər ki, bu elə belə də olacaq. Son ayrılıq dəqiqliyərində



Dunya ilə Razumixin odlu bir qəlb ilə onu arxayı etmişdilər ki, həbsxanadan çıxdıqdan sonra xoşbəxt olacaqdır; Raskolnikov bu zaman qəribə bir halda gülümsəmiş, xəstə bir vəziyyətdə olan anasının başına tezliklə müsibət gələcəyini qabaqcadan söyləmişdi.

İki ay sonra Dunečka Razumixinə ərə getdi. Onların toyu sakit və qəmgin keçdi. Toya çağırılanların içərisində Porfiri Petroviçlə Zosimov da vardi. Son vaxtlar həmişə Razumixinin üzündə qəti qərara gəlmış bir adamın iradəsinin ifadəsi vardı. Dunya kor-koranə inanırdı ki, o, bütün düşündüklərini yerinə yetirəcəkdir, buna inanmaya da bilməzdi: bu adamın dəmir iradəyə malik olduğu aydınca görünürdü. Təhsilini qurtarmaq üçün yenə də darülfünuna gedib mühəzirələrə qulaq asmağa başladı. O da, Dunya da həmişə gələcək üçün plan qururdular; onların hər ikisi beş ildən sonra Sibirə köçməyi nəzərdə tutmuşdu. Bu vaxta qədər də Sonyanın orada olacağına arxayındılar.

Pulxeriya Aleksandrovna qızının ərə getməsinə sevinə-sevinə xeyir-dua verdi, lakin onlar evlənəndən sonra, elə bil ki, daha da qəmgin və fikirli oldu. Razumixin onun kefini, az da olsa, açmaq üçün Rodyanın bir tələbəyə, bu tələbənin qoca atasına kömək etdiyini, keçən il iki körpə uşağı ölümden qurtardığını, bu zaman özünün də bir az yandığını, hətta bundan naxoşlaşdığını danışdı. Bu iki xəbər Pulxeriya Aleksandrovnanın, onsuz da, pozulmuş şüurunu vəcdə gətirdi. O, həmişə bu barədə danışındı; Dunya onu tək buraxmasa da, o, küçədə də bundan söhbət açırdı. Dükənlərdə, camaat minən kəretalarda bir adam tapıb öz oğlundan, onun məqaləsin-dən, tələbəyə kömək etməsindən, yanğından uşaq xilas edərkən üst-başının qarsalanmasından və başqa şeylərdən söhbətə başlardı. Dunya bilmirdi ki, onu bundan necə çəkindirsin. Pulxeriya Aleksandrovnanın belə bir vəcdli-həyəcanlı, xəstə vəziyyətdə olması az qorxulu idi, bundan başqa, bu söhbətlərin çox pis nəticəsi ola bilərdi: Raskolnikovun məhkəməsindən xəbərdar olan bir adam onun familyasını xatırlayaraq bu barədə söhbət aça bilərdi. Pulxeriya Aleksandrovna yanğından xilas edilmiş o iki körpə uşağın anasının yaşadığı evin də yerini öyrənmişdi, istəyirdi ki, mütləq onun yanına getsin. Nəhayət, Pulxeriya Aleksandrovnanın narahatlığı son nöqtəyə çatdı. O, bəzən birdən ağlamağa başlayırdı, tez-tez xəstələnirdi, qızdırma içində sayıqlayırdı. Bir gün səhər tezdən dedi ki, mənim

hesabımı görə Rodya gərək tezliklə gəlsin, yadimdadır, o, mənimlə vidalaşıb gedəndə özü dedi ki, doqquz aydan sonra məni gözleyin. Pulxeriya Aleksandrovna mənzili səliqəyə salmağa, Rodya üçün ayrılmış otağı (öz otağını) bəzəməyə, mebeli təmizləməyə başladı; pərdələri yudu, yeni pərdələr saldı; o, öz oğlunu qəbul etməyə hazırlaşdı. Dunya bundan təşvişə düşdü, ancaq dinib-danişmadı, hətta otağı səliqəyə salmaqdə anasına kömək də etdi. Pulxeriya Aleksandrovnanın bütün günü ardi-arası kəsilməyən fantaziya, şirin xəyal, təşviş və göz yaşı içində keçirdi, axşam isə xəstələndi, səhər bərk qızdırıcı, sayıqlamağa başladı, qaraqızdırırmaya tutuldu. İki həftədən sonra öldü. **Sayıqlayarkən** onun ağızından çıxan bəzi sözlərdən belə nəticəyə gəlmək olardı: o, oğlunun başına böyük bir müsibət gəldiyindən Dunyanın və Razumixinin təsəvvür etdiklərindən daha çox şübhələnmiş.

Raskolnikov Sibirə göndəriləndən sonra onların arasında dərhal məktublaşma başlansa da, o, uzun zaman anasının öldüyünü bilmədi. Məktubu Sonya yazdı: o, səliqə ilə hər ay Peterburqa, Razumixinin üstünə kağız göndərir, hər ay da səliqə ilə Peterburqdan cavab alındı. Sonyanın məktubları ilk əvvəl Dunyaya və Razumixinə quru göründü, onları kifayətləndirmədi; sonra belə bir fikrə geldilər ki, bundan yaxşı yazmaq heç mümkün də deyil, çünki bu məktublardan nəticə etibarılə, hər necə olsa, Dunyanın bədbəxt qardaşı haqqında tam və düzgün təsəvvür əldə etmək mümkün idi. Sonyanın məktubları onların gündəlik məişətinin, Raskolnikovun katorqa həyatının ən sadə, ən aydın təsvirlə dolu olardı. O nə öz ümidi - dən, nə gələcək haqqında fikirlərindən, nə də öz hisslerindən bəhs edərdi. Raskolnikovun keçirdiyi əhvali-ruhiyyəni, ümumiyyətlə, onun daxili aləmini təsvir etmək əvəzinə, o ancaq olan şeylərdən yazdı: Raskolnikovun söylədiyi sözləri qeyd edər, səhhəti barəsində müfəssəl məlumat verərdi, görüş zamanı onun nələr istədiyini, Sonyadan nələr xahiş etdiyini, ona nələr tapşırıldığını və sairəni göstərərdi. Bütün bu məlumatları da çox müfəssəl yazdı. Nəhayət, Dunyanın bədbəxt qardaşının surəti öz-özlüyündə meydana çıxdı, onun düzgün və aydın təsviri verilmiş oldu; burda səhv ola bilməzdi, çünki bütün yazılanlar həqiqi faktlar idi.

Lakin Dünya və onun əri, xüsusilə ilk vaxtlarda, Sonyanın yazdığını məlumatda ürəkaçan az şey görə bilirdilər. Sonya bütün



məktublarında yazılırdı ki, Rodion Romanıç həmişə tutqun və qasqa-baqlı olur, çox az danişir, hər dəfə də aldığı məktubdan ona danışanda o heç maraqlanmır, bəzən anasını soruşurdu. Axırda Sonya görür ki, o, məsələni duymuşdur, ancaq bundan sonra anasının öldüyünü ona deyir. Sonya bir şeyə təəccüb edirdi: elə bil, anasının da ölümü ona elə təsir bağıtlamamışdı. Hər halda, onun zahiri görünüşündən belə məlum oldu. Sonya bir şeyi də qeyd edirdi: görünür, o, həmişə öz fikirləri ilə məşğuldur, elə bil ki, heç kəslə ünsiyət saxlamır, bununla belə, yeni həyata çox adı və çox sadə bir münasibət göstərir. O, öz vəziyyətini çox aydın başa düşür, yaxın zamanda yaxşı bir şey olacağını gözləmir, yüngül ümidiylə də yaşamır (lakin onun vəziyyətində olan bir adam üçün bu çox təbii bir şeydir), heç bir cəhətdən əvvəlki şəraitə oxşamayan bu yeni şəraitdə heç bir şey onu təəccübəndirmir. Sonya yazılırdı ki, Rodion Romanıçın səhhəti pis deyil. O, işə gedir, işdən nə boyun qaçırr, nə də işə can atır. Verilən yeməyə laqeyd baxır; lakin, bazar, bir də bayram günlərindən başqa, verilən yeməklər o qədər pis olur ki, axırda o, hər gün özünə çay hazırlamaq üçün Sonyanın təklif etdiyi pulu məmnuniyyətlə almış, başqa məsələlər haqqında isə Sonyadan xahiş etmişdi ki, narahat olmasın, demişdi ki, göstərilən bu qayğılar onu ancaq darixdirir. Sonya bunu da yazmışdı ki, "dustaqxanada onun olduğu yer ümimidir, mən kazarmaların içini görməmişəm, amma belə bir nəticəyə gəlmişəm ki, kazarmalar darısqaldır, pisdir, çırlıdır, Rodion Romanıç orada ümumi taxt üstündə yatır, altına keçə salır, özünə ayrı heç bir şey düzəltmək istəmir. Lakin o heç də qabaqcadan düşünülmüş bir plan, ya bir məqsəd üçün belə ağır və pis vəziyyətdə yaşamırı; o ancaq öz taleyinə göstərdiyi diqqətsizlik və zahiri laqeydlik nəticəsində belə yaşayırdı". Sonya açıq yazılırdı ki, "Rodion Romanoviç xüssusilə ilk vaxtlar, nəinki mənim gəlməyimlə maraqlanmırı, hətta bundan narazı qalırı, çox az danişirdi, mənimlə kobud rəftar edirdi; ancaq sonralar görüşlərimiz bir adət, hətta, az qala, bir ehtiyac şəklini aldı; belə ki, mən bir neçə gün xəstələndiyimdən onun yanına gələ bilməmişdim, mənim gəlməməyimdən o çox darıxmışdı. Mən onunla bayram günlərində, dustaqxana darvazası ağızında görüşürəm, ya da onu bir neçə dəqiqliyə qarovulxanaya, mənim yanımı çağırırlar, orada görüşürük; ayrı günlərdə isə onun işlədiyi yerə – ya emalatxanaya, ya kərpic zavoduna, ya da İrtış sahilindəki, anbarlara

gedib onu görürəm". Sonya özü haqqında da məlumat verərək yazırı ki, "şəhərdə mən hətta özürmə bəzi tanışlıq və himayə də düzəldə bilmisəm, paltar da tikirəm; burada qadın modası ilə məşğul olan usta qadın çox azdır, ona görə də mən hətta bir çox evlərdə zəruri bir adam olmuşam". Sonya ancaq bir şeyi yazma-mışdı: Raskolnikov onun vasitəsilə rəislərin rəğbətini qazanmış, onun işi yüngülləşdirilmişdir və sairə. Nəhayət, Sonyadan xəbər gəldi ki (Dunya hətta onun son məktublarında xüsusi bir həyəcan və təşviş duyurdu), Raskolnikov özünü hamidən kənar tutur, dustaqlanada məhbusların ondan xoş gəlmir, günlərlə susur, bənizi get-gedə solğunlaşır. Son məktubda isə yazırı ki, Raskolnikov bərk xəstələnmişdir, xəstəxanada dustaqlar otağında yatır.

II

O, çoxdan xəstə idi; lakin nə katorqa həyatının dəhşətləri, nə iş, nə yemek, nə qırılmış baş, nə əynindəki köhnə paltar onun iradəsini qıra bilmədi: bu əzab və işgəncələr heç onun gözündə deyildi. Əksinə, o hətta işləməsinə sevinirdi: işdə əziyyət çəkməklə heç olmasa, bir neçə saat rahat yata bilirdi. Bu tarakanlı ətsiz yeməyin onun üçün nə əhəmiyyəti vardı? Tələbə olanda çox vaxt heç bunu da tapa bilmirdi. Onun paltarı isti idi, o keçirdiyi həyata uyğunlaşmışdı. Qandalların varlığını öz üzərində heç hiss etmirdi. O, qırxiq başından, ikişəngli pencəyindənmi utanacaqdı? Bunun üçün o kim-dən utanacaqdı? Sonyadanmı? Sonya ondan qorxurdu, ondanmı utanmaq lazımdı?

Utananda nə olar ki? O hətta öz həqarətli, kobud rəftarı ilə incitdiyi Sonyadan da utanırdı. Ancaq qırxiq başı və qandalları üçün utanmırıldı: onun qüruru çox bərk təhqir olunmuşdu. Ah, o, öz-özünü təqsirləndirə bilsəydi, necə xoşbəxt olardı! Onda o hər şeyə, hətta utanmağa və biabırçılığa da döza bilərdi. O, öz-özünü çox ciddi mühakimə edirdi, lakin onun qəzəblənmiş vicdanı onun keçmiş həyatında, hər kəsin başına gələ biləcək adı bir səhvən başqa, elə dəhşətli bir günah tapa bilmirdi. O ancaq bir şeydən utanırdı: utanırdı ki, gör necə də taleyin hökmü ilə belə kor-koranə, belə ümidsiz bir halda, belə ucqar bir yerdə belə mənasızcasına məhv



olmuşdur; əgər o, özünü sakitləşdirmək istəsə, gərək belə bir hökmün mənasızlığı qarşısında baş əysin, buna tabe olsun.

Bu dünyada onun qarşısında ancaq bir şey dururdu: hal-hazırda mənasız və məqsədsiz bir təşviş, gələcəkdə isə yalnız ardı-arası kəsil-mədən özünü fəda etmək perspektivi. Səkkiz ildən sonra onun ancaq otuz iki yaşı olacaqdı, o hələ də yenidən yaşamağa başlaya bilərdi, lakin bundan nə olsun? O nə üçün yaşasın? Nəyi nəzərdə tutub yaşasın? Nəyə doğru can atsin? Ancaq mövcud olmaq üçün mü yaşasın? Lakin o, əvvəllər də öz varlığını ideya, ümidi, hətta xəyal uğrunda fəda etməyə hazır idi. Yalnız mövcud olmaq onu təmin etmirdi; həmişə daha böyük bir şeyin arzusunda idi. Bəlkə də, elə bu arzuya görə o özünü başqa bir adam hesab edirdi, elə bir adam ki, ona başqalarından daha çox şəylər etməyə icazə verilmişdir...

Heç olmasa, tale onun qəlbində peşmanlılıq hissi oyadayıdı: qəlbini parçalayan, gözdən yuxu qaçıran odlu bir peşmanlılıq, elə bir peşmanlılıq ki, onun dəhşətli əzabından adamın gözünə dar ağacı və cida görünür! Ah, belə bir peşmanlılıq duysayıdı, buna sevinərdi! Göz yaşı və əzab – axı bu özü də həyatdır! Lakin o törətdiyi cinayətdən peşman olmurdu.

Onun, heç olmasa, öz axmaqlığına acığını tuta bilərdi, necə ki, əvvəllər öz çırkli və axmaqcasına işlərinə acığını tuturdu, o işlər ki axırdı onu həbsxanaya gətirib çıxardı!.. Bu işlər əvvəllər, o məşum vaxtlarda ona çox çırkın və çox axmaqcasına icra edilmiş işlər kimi görünürdü; indi isə o, həbsxanada, sərbəst bir vəziyyətdə ikən, bütün əvvəlki hərəkətlərini bir daha fikrindən keçirdi, düşündü, lakin bunların heç də elə çırkın, elə axmaq bir hərəkət olduğunu görmədi.

Öz-özünə fikirləşdi: "Dünya yaranandan bəri yer üzündə qaynaşan, bir-birinə rast gələn, bir-birilə çarpışan fikirlərdən, nəzəriyyələrdən mənim fikirlərim axı hansı cəhətdən axmaq fikirlər idi? Məsələyə gündəlik təsvvürlərə qapılmadan, müstəqil və geniş nöqtəyi-nəzərdən baxılsa, onda mənim fikirərim heç elə də... qəribə görünməz. Ey beş qəpik qiyməti olan şəkkaklar və aqillər, niyə siz yarıyolda dayanırsınız?!"

Raskolnikov öz-özünə deyirdi: "Niyə axı mənim tutduğum iş onlara elə çırkın görünür? Ona görə ki, bu, cinayətdir? Bu "cina-yət" sözü nə deməkdir? Mənim vicdanım sakitdir. Əlbəttə, qanun

rəsmən pozulmuşdur, qan tökülmüşdür; yaxşı da, qanunun rəsmən pozulması üçün mənim başımı kəsin... bununla da məsələ qurtarsın getsin! Əlbəttə, belə olan surətdə hakimiyətə irsən sahib olmayan, onu zəbt edən, lakin bəşəriyyətə böyük xidmətlər göstərən bir çox şəxslər gərək elə ilk addımlarını atarkən edam ediləyidilər. Lakin o adamlar atdıqları ilk addımlara tab gətirdilər, buna görə də onlar haqlıdır, amma mən tab gətirə bilmədim, buna görə də bu ilk addımlan atmağı özüme rəva bilməyə mənim haqqım yox idi".

O ancaq bir şeydə öz cinayətini boynuna alırdı, ancaq onda ki, bu cinayətə tab gətirə bilməmiş, gedib öz təqsirini boynuna almışdı.

Bu fikir də ona iztirab verirdi: niyə axı onda o, özünü öldürmədi? Niyə onda çayın qıraqında duranda gedib öz təqsirini boynuna almağı ölümdən üstün tutdu? Yoxsa yaşamaq arzusunda belə bir qüvvətmə vardır, bu arzunun öhdəsindən gəlmək bu qədər çətindir? Ölümdən qorxan Svidriqaylov bunun öhdəsindən gəlmədimi?

O, əzab içinde bu suali özünə verir və bir şeyi başa düşə bilmirdi: bəlkə də, elə onda, çayın qıraqında duranda o, öz işində, öz əqidələrində böyük bir səhv olduğunu hiss edibmiş. O başa düşmürdü ki, bu hiss sonralar onun həyatında baş verən dönüşün, yenidən dirilməsinin, həyata qarşı yeni baxışının bir əlaməti olacaqdır.

Bu məsələdə, hər şeydən əvvəl, o ancaq instinktin mənasız, üzücü ağırlığı ola biləcəyinə yol verirdi, o, bunu rədd edə bilməyə cəkdi, bunun üstündən aşib keçmək iqtidarında deyildi (öz zəifliyi və heçliyi üzündən). O, öz məhbus yoldaşlarına baxıb təəccüb edirdi: gör onların hamısı həyatı necə sevir, həyatın qədrini necə bılır! Ona elə gəlirdi ki, dustaqxanada onlar həyatı azadlıqda olduqları vaxtdan daha çox sevir, onun qədrini daha çox bilirlər. Onlardan bəziləri, məsələn, səfillər, gör necə dəhşətli əzab və işgəncəyə dözürler! Yalnız bircə elə günəş şüasının, qalın bir meşənin tənha bir yerində üç il bundan qabaq gördükəli soyuq bir bulağın bu səfillər üçün nə böyük əhəmiyyəti ola bilərmiş! Səfil dustaq, öz sevgilisinin həsrətini çəkən kimi, bu bulağın həsrətini çəkir, onu, onun ətrafında bitən yaşıł otları, kolda oxuyan quşu yuxusunda görürdü... Raskolnikov sonralar diqqət yetirək, daha artıq izah olunmayan şeylər gördü.

Dustaqxanada öz ətrafında bir çox şeyləri görmürdü, heç görmək də istəmirdi. O sanki gözlərini yerə dikərək yaşayırdı; ətrafına baxa bilmirdi: bu həyat onu iyərədirirdi, buna dözə bilmirdi. Lakin



sonralar bir çox şeylər onu təəccübləndirdi, o sanki qeyri-ixtiyari olaraq bəzi şeyləri görməyə başlamışdı, belə şeylərin olduğunu əvvəllər o heç güman etmirdi. Ümumiyyətlə, onunla bütün dustaqlar arasında olan o dəhşətli, dərin uçurum onu get-gedə daha artıq təəccübləndirdi. Sanki, onlar başqa-başqa millətlərdən idilər. Raskolnikov onlara, onlar da Raskolnikova şübhə və ədavətlə baxırdı. Raskolnikov bu ayrılığın ümumi səbəblərini bilirdi və bunu başa düşürdü; lakin əvvəllər bu səbəblərin, doğrudan da, bu qədər dərin, bu qədər qüvvətli olduğunu heç ağlına gətirmirdi. Dustaqxanada sürgün edilmiş polyaklar da vardi, onlar siyasi məhbuslar idi. Polyaklar bütün bu dustaqları nadan və kölə hesab edir, onlara təkəbbürlə baxır, nifrət edirdilər, lakin Raskolnikov dustaqlara onlar kimi baxa bilmirdi: o, aydınca görürdü ki, bu nadan adamlar həmin polyaklardan bir çox cəhətdən çox-çox ağıllıdırlar. Burada dustaqlara son dərəcə nifret edən bir zabit, iki nəfər də seminarist vardi, onlar rus idilər. Raskolnikov onların səhvini aydınca gördü.

Lakin Raskolnikovun özünü də sevmirdilər, hamı ondan qaçırdı. Axırda ona lap nifrət etməyə başladılar. Niyə? O, bunun səbəbini bilmirdi. Ona həqarətlə baxırdılar, ona istehza edirdilər, ondan daha artıq cinayətkar olanlar onun cinayətinə gülürdülər.

Ona deyirdilər:

– Sən ağasan! Sən hara, balta ilə adam öldürmək hara! Bu heç ağa işi deyil!

Böyük pəhrizin ikinci həftəsində ona da, bir kazarmada yaşayan dustaqlarla bərabər, pəhriz etmək növbəsi gəlib çatdı. O, kilsəyə gedir, o biri dustaqlarla bir yerdə dua edirdi. Bir gün necə oldusa onlar dalaşdırılar (bunun səbəbini heç Raskolnikovun özü də bilmədi). Dustaqlar hamısı birdən çılgıncasına bir qəzəblə ona hücum edib çıçıraçıçıra dedilər:

– Sən dinsizsən! Sən Allaha inanmırısan! Səni öldürmək lazımdır.

Raskolnikov onlara Allah barəsində, din barəsində heç söhbət etməmişdi, lakin dustaqlar onu bir dinsiz kimi öldürmək istəyirdilər. Dustaqlardan biri özündən çıxaraq, qəti bir hərəketlə onun üstünə cumdu. Raskolnikov sakitcə durub onu gözləyirdi; onun qasıları tər-pənmədi, üzündə heç bir dəyişiklik görünmədi. Keşikçi əsgər tez özünü yetirərək, Raskolnikovla qatılın arasında durdu, yoxsa qan tökülcəkdi.

Bir məsələni də o həll edə bilmirdi: niyə dustaqların hamısı Sonyanın xətrini elə çox istəyir? Sonya ki onlara bir yaxşılıq eləmirdi. Sonya hərdən iş üstündə bir dəqiqliyə Raskolnikova dəyməyə gəldi, dustaqlar onu ancaq bu zaman görə bilirdilər. Amma onların hamısı Sonyani tanıyordu, Sonyanın onun ardınca Sibirə gediyini də, necə yaşadığını da, harada yaşadığını da bilirdilər. Sonya onlara pul vermirdi, qulluqlarını da yerinə yetirmirdi. Ancaq bircə dəfə Milad bayramında bütün dustaqlara bayramlıq piroq və kömə gətirmişdi. Lakin yavaş-yavaş onlarla Sonya arasında daha artıq bir ülfət əmələ gəldi. Sonya onlar üçün mektub yazır, aparıb poçta salırı; onların qohumları şəhərə gələndə, gətirdikləri şeyləri, hətta pulu dustaqların tapşırığı ilə Sonyaya verirdilər. Onların arvadları, ya məşuqələri Sonyani tanır, onun yanına gedirdilər. Sonya Raskolnikovu görmək üçün iş yerinə gedəndə, ya da işə gedən dustaqlara rast gələndə dustaqların hamısı şapkalarını çıxarıb, ona baş əyirdi; onun təbəssümü bütün dustaqların xoşuna gəlirdi; hətta onun yerindən də xoşları gəlirdi; dönüb onun ardınca, onun necə yeridiyinə baxırdılar, onu tərifləyirdilər, onu hətta belə balaca olduğu üçün də tərifləyirdilər, daha bilmirdilər ki, onu necə tərifləsinlər. Hətta müalicə üçün də onun yanına gedirdilər.

Raskolnikov pəhrizin sonuna kimi və pasxa bayramını xəstəxanada yatdı. Sağalmağa başlayanda, qızdırma və bayğınlıq içinde gördüyü yuxuları xatırladı. Xəstə ikən o, belə bir yuxu görmüşdü: guya, bütün dünya, Asyanın içərilərindən Avropaya gələn, heç eşidilməmiş, görünməmiş, dəhşətli taun xəstəliyinə mehkum edilmişdir. Bu xəstəlik nəticəsində, bəzi seçmə adamlardan başqa, hamı məhv olmalıdır; bu seçmə adamların da miqdarı çox az olacaqdır. İnsanların bədəninə yerləşən və ancaq mikroskopla görünən bir növ yeni trixinlər meydana gəlmışdır. Lakin bu trixinlər ağlı və iradəsi olan ruhlardır. Onlar kimin bədənidə yerləssə, o adamları dərhal cin tutur, onlar dəli olurdular. Lakin insanlar heç vaxt, özlərini bu trixin yolu xımuş adamlar kimi belə ağıllı, belə yenilməz, həqiqət tərəfdarı, öz hökmərini, elmi nəticələrini, əxlaqi və dini əqidələrini belə möhkəm hesab etməmişdilər. Kəndlər, şəhərlər, xalqlar bu xəstəliyə tutulur, dəli olurdular. Hamı təşviş içinde idi; heç kəs bir-birini başa düşmürdü; hər kəs elə düşünürdü ki, həqiqət ancaq o deyəndir, başqalarına baxıb əzab çekirdi, dösünə döyürdü, ağlayırdı, ağır



dərd çəkirdi. Bilmirdilər ki, kimi mühakimə etsinlər, necə mühakimə etsinlər; nəyi pis, nəyi yaxşı hesab etmək məsələsində razılığa gələ bilmirdilər. Bilmirdilər ki, kimi təqsirləndirsinlər, kimi haqlı saysınlar. İnsanlar mənasız bir ədavətlə bir-birini öldürürdülər. Bir-birinə hücum etmək üçün ordular düzəldirdilər; lakin ordular səfərə çıxanda birdən öz-özlərini parçalamağa başlayırdılar; sıralar pozulur, əsgərlər bir-birinin üstünə cumurdular; bir-birini nizələyirdilər, qılinc-layırdılar, bir-birini dışləyirdilər, yeyirdilər. Şəhərlərdə bütün günü təhlükə zəngləri çalınırdı: hamını çağırırdılar, lakin kimin çağırığıını, nə üçün çağırığıını heç kəs bilmirdi; hamı qorxu və həyəcan içində idi. İnsanlar ən adı işlərini atmışdır, çünki hər kəs öz fikrini, öz təhsilini təklif edirdi, razılığa da gələ bilmirdilər, əkinçilik işləri dayanmışdı. Bəzi yerlərdə adamlar toplaşır, bir şey barəsinə razılığa gəlirdilər, daha ayrılmayacaqlarına and içirdilər, amma dərhal da, indicə təklif etdiklərinin eksinə olaraq, tamamilə başqa bir şeyə əl atıldı, savaşırdı, bir-birini öldürürdülər. Yanğınlar üz verdi, açıq başlandı; hamı və hər şey məhv olurdu. Taun get-gedə artır, daha da yayılırdı. Bütün dünyada bu xəstəlikdən ancaq az-az adam xilas ola bildi; bunlar təmiz və seçmə adamlar idi, bu adamlar yeni insan nəslini yetirmək, yeni həyat qurmaq, yer üzünü yeniləşdirmək və saflaşdırmaq üçün əvvəlcədən intixab olunmuşdu; lakin bu adamları heç görən olmadı, heç kəs onların sözünü və səsini eşitmədi.

Bu mənasız sayıqlama Raskolnikovun xəyalında canlanaraq, onu kədərləndirir, ona əzab verirdi; həm də bu xəstəlik xülyalarının təsiri xeyli vaxtdı davam edir, keçib getmir, bu isə onu çox incidiirdi. Pasxa bayramından bir həftədən çox idi ki, keçirdi; yaz girmişdi, hava açıq və isti idi; dustaq xəstəxanası otaqlarının dəmir barmaqlıqlı pəncə-rələri açılmışdı (pəncərələrin qabağında keşikçi gəzirdi). Raskolnikov xəstələnəndən bəri Sonya ikicə dəfə onun yanına gələ bilmişdi. Hər dəfə gələndə icazə almaq lazım idi, bu da asan deyildi. Lakin o, tez-tez, xüsusilə axşamüstü, xəstəxananın həyətinə gəlib pəncərələrin qabağında dururdu; bəzən də ancaq ona görə gəlirdi ki, bircə dəqiqə də olsa, həyətdə dursun, uzaqdan da olsa, otaqların pəncərələrinə baxsın. Bir gün axşamüstü Raskolnikov yatmış - di, - indi o az qalmışdı ki, lap sağalsın, ayılarda təsadüfən pəncə-rəyə yanaşdı və birdən uzaqda, xəstəxana darvazası qabağında Sonyanı gördü, o, elə bil, kimisə gözləyirdi. Bu anda, sanki, bir

şey onun qəlbinə sancıldı; o diksindi və tez pəncərə qabağından geri çəkildi. Ertəsi gün Sonya gəlmədi; o birisi gün də gəlmədi; Raskolnikov hiss etdi ki, Sonyanın intizarını çəkir. Nəhayət, Raskolnikov xəstəxanadan çıxdı. Həbsxanaya gələndə dustaqlardan öyrəndi ki, Sofya Semyonovna xəstələnmişdir, evdə yatır, heç yerə getmir.

Raskolnikov bundan çox narahat oldu, adam göndərib Sonya-dan hal-əhval tutdu. Bildi ki, onun xəstəliyi qorxulu deyil. Sonya da Raskolnikovun ondan ötrü kədərləndiyini, onun dərdinə qaldığını görüb, ona bir kağız göndərdi; kağız karandaşla yazılmışdı; Sonyanın yazdığını aydın olurdu ki, onun hali indi xeyli yaxşılaşmışdır; ona yüngülce soyuq dəyişmiş; tezliklə, lap tezliklə iş yerinə gəlib onunla görüşəcəkdir. Raskolnikov kağızı oxuyanda ürəyi bərk-bərk döyündü və dərin bir iztirab duydu.

Yenə də hava açıq və isti idi. Raskolnikov səhər tezdən, saat altı radələrində çayın qıraqına işə getdi: orada olan anbarda alebastır hazırlamaq üçün soba qurulmuşdu, həm də burada alebastır döyürdülər. Ora cəmisi üç dustaq gəlmışdı. Onlardan biri eşikdə odun yarib sobaya qoymağa başladı. Raskolnikov anbardan çıxbı, çayın lap qıraqına getdi, anbarın yanına yiğilmiş dirəklərin üstündə oturub, enli və sakit axan çaya baxırdı. Çayın bu sahili hündür idi, buradan geniş bir mənzərə açılırdı. Uzaqda olan o biri sahildən güclə eşidilən nəğmə səsi gəlirdi. Orada, gün işığı saçılmış ucsuz-bucaqsız çöldə köçəri alaçıqları güclə seçilən bir nöqtə kimi qaralırdı. Orada azadlıq idi, orada başqa insanlar yaşayirdılar, onlar heç də buradakı adamlara oxşamırdılar; orada sanki zaman özü dayanmışdı, sanki, İbrahimin və onun sürüllerinin dövrü hələ keçib getməmişdi. Raskolnikov oturaraq, qımlıdanmadan, gözünü çəkmədən o yerlərə baxırdı; onun fikirləri xəyalə, dalğınlığa varındı, o heç bir şey düşünmürdü, lakin bir kədər onu həyəcanlandırır, ona əzab verirdi.

Birdən Sonya onun yanında göründü: o, lap yavaşça gəlib Raskolnikovla yan-yana oturdu. Hələ çox tezdi, səhərin soyuğu hələ yumşalmamışdı. Onun əynində köhnə, ucuz burnus, başında işə yaşıł örpək vardı. Üzdən xəstəliyin izləri hələ də görünürdü: o anıqlamış, ordları batmışdı, rəngi solmuşdu. Sonya ona baxıb mehri-banca və sevinclə gülümsədi, lakin əlini ona, həmişəki kimi çəkinə-çəkinə uzatdı.



Sonya əlini ona həmişə çəkinə-çəkinə uzadardı, hətta bəzən heç ona əl verməzdi, qorxardı ki, Raskolnikov onun əlini geri itələyər. Raskolnikov həmişə onun əlini, elə bil ki, nifrətlə qəbul edərdi, həmişə onu, sanki, narazı halda qarşılırdı, bəzən də Sonya gedənə kimi susardı. Elə olardı ki, Sonya ondan bərk qorxar, dərin bir kədər içində çıxıb gedərdi. Lakin indi onların əllərini bir-birindən ayrılmırıldı, Raskolnikov ötəri və cəld ona baxdı, heç bir şey deməyib gözlərini yerə dikdi. Onlar tək idilər, heç kəs onları görmürdü. Keşikçi o zaman üzünü yana çevirmişdi.

Birdən, elə bil ki, bir şey Raskolnikovu alıb Sonyanın ayaqları altına atdı, — bunun necə olduğunu o özü də bilmədi. Raskolnikov ağlayır, Sonyanın qıçlarını qucaqlayırdı. Sonya əvvəl bərk qorxdu, üzü meyit kimi ağardi. Cəld yerindən qalxıb, titrəyə-titrəyə ona baxdı. Lakin elə o saat, elə o anda hər şeyi başa düşdü. Gözlərində böyük bir xoşbəxtliyin sevinci parıldadı. Sonya başa düşdü ki, — indi onun buna daha heç bir şübhəsi yox idi, — Raskolnikov onu sevir, hədsiz dərəcədə sevir və nəhayət, bu dəqiqə gəlib çatmışdır...

Onlar danışmaq istədilər, lakin danışa bilmədilər. Onların gözləri yaşıla dolmuşdu, hər ikisinin bənizi solğun idi, hər ikisi arıqlamışdı. Lakin bu iki xəstə, solğun üzdə yeni bir gələcəyin şəfəqi parıldayırdı; bu gələcək işə yeni bir həyat üçün dirilmə idi. Onları əhya edən, yenidən dirildən sevgi idi, onların qəlbəleri bir-biri üçün tükənməz həyat mənbəyi idi.

Onlar bu qərara geldilər ki, gözləsinlər, səbir etsinlər. Qarşıda hələ yeddi il vaxt vardi; bu vaxt içərisində gör onlar hələ nə qədər ağır əzab çəkəcək, nə böyük xoşbəxtlik duyacaqdılar. Raskolnikov yenidən əhya olunmuşdu, yenidən dirilmişdi; o, bunu bilirdi, əhya olunmuş varlığı ilə hiss edirdi, Sonya da bunu hiss edirdi, axı oancaq Raskolnikovun həyatı ilə yaşayırırdı!

Elə həmin günün axşamı, kazarmanın qapıları bağlananından sonra, Raskolnikov ümumi taxtda uzanaraq, Sonya haqqında düşündürdü. Bu gün hətta ona elə gəldi ki, düşməni olan bütün dustaqlar ona başqa bir nəzərlə baxırlar. O hətta özü onlarla danışdı, onun sözlərinə dustaqlar mehribanlıqla cavab verdilər. İndi o bunu xatırlayırdı, axı bu elə belə də olmalı idi, indi hər şey dəyişməli idi!

Raskolnikov Sonyanı düşünürdü. O, bir şeyi də xatırladı: o, həmişə Sonyaya əzab verir, onun qəlbini parçalayırdı. Sonyanın solğun,

ariq üzü də onun təsəvvüründə canlandı; lakin bu xatirələr indi ona əzab vermirdi; o bilirdi ki, Sonyanın çəkdiyi bütün əzabların əvəzini hədsiz bir məhəbbətlə çıxacaqdır.

Bir də ki keçmişin bu əzabı, bütün bu əzab nə idi ax! Hər şey, hətta onun etdiyi cinayət də, hətta hökm və sürgün də indi ona, ilk coşqunluq çağında, bir növ zahiri, qəribə bir şey kimi görünürdü, sanki, bu əhvalat heç onun başına gəlməmişdi.

Bu axşam o heç bir şey haqqında uzun-uzadı düşünə bilmədi, fikrini heç bir şey ətrafında toplaya bilmədi, bəli, indi o şüurlu surətdə heç bir şeyi həll edə bilməzdi, o ancaq hiss edirdi. Dialektikanın yerini həyat tutmuşdu, onun şürurunda da tamamilə başqa bir şey əmələ gəlməli idi.

Raskolnikovun balışının altında İncil vardi. O, qeyri-şüuri olaraq kitabı götürdü. Bu kitab Sonyanın idi; bu həmin kitabdı ki, Sonya bundan ona Lazarın dirilməsini oxumuşdu, Sibirə göndəriləndən sonra. Əvvəl elə bildi ki, Sonya dini məsələlərlə onun canını üzəcək, İncildən danışmağa başlayacaq, ona, istəsə də, istəməsə də, belə kitablar gətirəcək. Lakin Sonya bircə dəfə də bu barədə danışmadı, hətta bircə dəfə də İncili ona təklif etmədi. Raskolnikov özü xəstələ-nəndə bir az əvvəl bu kitabı ondan istəmişdi. Sonya da kitabı dinməz-söyləməz gətirib ona vermişdi. Raskolnikov o vaxtdan bəri kitabı heç açmamışdı.

İndi də o, kitabı açmadı, lakin onun fikrindən belə bir şey keçdi: "Məgər onun əqidəsi indi mənim də əqidəm olmaya bilərmi? Heç olmasa, onun hissəleri, onun meyli, arzusu..."


Sonya da bütün günü həyəcan içində oldu, axşam hətta yenə naxoşlaşdı. Lakin o elə xoşbəxt idi, heç gözləmədən elə xoşbəxt olmuşdu ki, az qalırkı öz xoşbəxtliyindən qorxsun. Yeddi il, ancaq yeddi il. Raskolnikov heç bilmirdi ki, yeni həyat onun əlinə havayı düşməyəcək, bu həyat ona baha oturacaq, göstərəcəyi böyük qəhrəmanlıq hesabına başa gələcək...

Lakin burada yeni əhvalat başlanır; bu, yavaş-yavaş yeniləşən, daxilən tamamilə dəyişən, yavaş-yavaş bir aləmdən başqa aləmə keçən, bu vaxta qədər tanımadığı, bilmədiyi yeni həyatla tanış olan bir adamın əhvalatıdır. Bu yeni bir hekayətin mövzusu ola bilər, bizim hekayətimiz isə bununla qurtardı.

Fyodor Mixayloviç Dostoyevski
DÜNYA ƏDƏBİYYATI KLASSİKLERİ



MÜNDƏRİCAT





DÜNYA ADABİYYATI
KLASSİKLERİ

Fyodor Mixayloviç **DOSTOYEVSKI**

SEÇİLMİŞ ƏSƏRLƏRİ

ÜÇ CİLDƏ

I CİLD

CİNAYƏT VƏ CƏZA

Çapa imzalanmışdır 25.07.2009. Format 60×90 1/₁₆. Ofset çap üsulu.
Fiziki çap vərəqi 36,5. Sifariş 131. Tiraj 7000.

"Şərq-Qərb" ASC-de çap olunmuşdur

Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+994 12) 474-75-62

Faks: (+994 12) 470-18-49

e-mail: sharq.qarb@gmail.com